

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI

A. BAKIXANOV ADINA TARİX İNSTİTUTU

AZƏRBAYCAN

# T A R İ X İ

*XIII-XVIII əsrlər*

YEDDİ CİLD  
III CİLD

DƏST 24684

BAKİ. ELM. 2007

*Bu kitab "Azərbaycan tarixi. Yeddi cilddə. III cild" (Bakı, Elm, 1999) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.*

Məsul redaktor:

**Oqtay Əfəndiyev**  
AMEA-nın müxbir üzvü

**ISBN 978-9952-448-39-9**

**947. 5402-dc22**

Tarix - Azerbaycan

**Azərbaycan tarixi.** Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007. 592 səh. + 56 səh. illüstrasiya.

Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu və digər institut əməkdaşlarının uzun illər boyu apardıqları axtarışların yekunu olan bu cilddə Vətənimizin orta əsrlər tarixinin XIII əsrənən başlayaraq son dövrü işıqlandırılmış, monqol əsarəti və onun nəticələri, burada təşəkkül tapan Azərbaycan dövlətlərinin tarixi, onların yaranması və süqutu, xanlıqlar dövrü, xalqımızın xərici işgalçılardan təcavüzünlə qarşı azadlıq mübarizəsi, eləcə də dövrün ictimai-iqtisadi, mədəni həyatı ətraflı şərh olunmuşdur.

"Elm" nəşriyyatı, 2007

## GİRİŞ

"Azərbaycan tarixi"nin III cildi xronoloji baxımdan XIII əsrin 20-ci illərindən - monqol işgalindan başlayaraq XIII əsrin sonuna dək olan dövrü əhatə edir. XIII əsrin ilk rübündə inkişaf etmiş şəhərlər ölkəsi olan Azərbaycan köçəri monqolların viranədic i hücumlarına məruz qaldı. Xalqımıza böyük itkilər və dağıntılar gətirən monqol basqınları Azərbaycanın iqtisadi və mədəni yüksəlişi prosesini müvəqqəti olsa da dayandırdı. Qafqaz ölkələri, xüsusən Şirvan, Gürcüstan hakimləri və Azərbaycan Atabəyi bu qorxunc təhlükə qarşısında öz qüvvələrini birləşdirə bilmədilər. Hətta hər bir şəhər qonşu feodalların köməyi olmadan monqollara qarşı təkbaşına vuruşurdu. İşğalçılar bir sıra şəhərləri yerlə yeksan etdilər. Mühüm ticarət və sənətkarlıq mərkəzinin - Beyləqanın taleyi daha faciəli oldu. Şəhər bir daha yüksələ bilməyib süqut etdi.

XIII əsrin ortalarından paytaxtı Təbriz olan monqol imperiyasının (Hülakülərin) mərkəzi vilayəti Azərbaycanın siyasi-iqtisadi mövqeyi güclənməyə başladı. Qazan xanın islahatları nəticəsində Azərbaycanın Şərq, Qərb ölkələri ilə iqtisadi əlaqələri bərpa olundu və genişləndi. Marko Polo və digər Avropa səyyahları Təbrizin Şərqiñ ən iri, möhtəşəm sənətkarlıq və ticarət mərkəzi olduğunu qeyd edirdilər.

XIV əsrin ortalarında Hülakular dövləti daxili böhran nəticəsində dağılmağa başladı. Qızıl Orda xanları bundan faydalananaraq Azərbaycana şimaldan basqın etdilər. Nəticədə Kürdən cənubda yerləşən Azərbaycan əraziləri Cəlairilər dövlətinin tərkibinə daxil oldu. Şirvanşahlar öz dövlətlərinin müstəqilliyini xarici düşmənlərin təcavüzündən qoruya bildilər, ağıllı siyaset nəticəsində, hətta ən ağır şəraitdə belə, sərhədlərin bütövlüyünü saxlamaga müvəffəq oldular.

XIV əsrin sonlannda Azərbaycan iki qüdrətli fatehin - Teymurun və Toxtamışın müharibə meydانına çevrildi.

XV əsrin əvvəllərində Azərbaycanın yadellilərin ağıalığından xilas olması üçün əlverişli beynəlxalq şərait yarandı. Şirvanşah İbrahim ölkənin şimal və cənub hissələrini vahid bir dövlət daxilində birləşdirmək üçün təşəbbüs etdi, lakin təəssüf ki, buna nail ola bilmədi. Teymurilərin zəifləməsindən istifadə edən Qaraqoyunlular Təbrizi ələ keçirərək onların hakimiyyətinə son qoydular. Azərbaycanın əksər ərazisi Qaraqoyunlu dövlətinin tərkibində birləşdi. Azərbaycanda Qaraqoyunluların hakimiyyətini Ağqoyunlular əvəz etdi. Hər iki tayfa ittifaqı özlərini eyni etnosa, "rürkman" adlandırılın ulusa mənsub edirdilər. Onların ana dili Azərbaycan dili olmuşdur ki, bunun aşkar edilməsi son illərin

tarixi-filoloji araşdırmlarının bəhrəsidir, yekunudur. Bu tarixi gerçəklilik "pantürkizm" damgası altında uzun zaman "ört-basdır" edildirdi.

Qaraqoyunlu və Ağqoyunluların hakimiyyət dövrü Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb etmişdir. Ağqoyunlu dövlətinin qüdrəti hökmdarı Uzun Həsənin təşəbbüsü ilə Azərbaycanın Avropa ölkələri və Rusiya ilə siyasi-diplomatik münasibətlərinin yaranması dövrün əlamətdar hadisələrindəndir. Osmanlı sultanının təcavüzünə qarşı Avropa dövlətləri ilə Ağqoyunlu dövləti ittifaqının nəticəsiz qalmasına baxmayaraq, bu, ikitərəfli siyasi münasibətlərin canlanması, Qəribin Azərbaycana mərağının artmasına səbəb oldu.

XV əsrin sonlarında Azərbaycan - Uzun Həsənin qurduğu dövlət onun övladları arasında hakimiyyət uğrunda gedən qanlı toqquşmalar meydanına çevrildi. Qətl və qarətdən, dözləməz zülm və achiqdan cana doymuş xalq nicat yolu axtarırdı. O ağır günlərdə Uzun Həsənin nəvəsi - Ərdəbil şeyxlərinin övladı Şah İsmayııl Xətayi vətəninin və xalqının köməyinə gəldi.

Şah İsmayııl Xətayinin qurduğu Səfəvilər, yaxud Qızılbaşlar dövlətinin xalqımızın tarixində müstəsnə yeri vardır. Tarixdə ilk dəfə ölkəmizin şimal və cənub vilayətləri Azərbaycan dövlətinin sərhədləri daxilində birləşdirildi. Bu isə Azərbaycanın iqtisadi və mədəni baxımdan yüksəlişi üçün əlverişli şərait yaratdı.

Bir-birini əvəz edən Qaraqoyunlu, Ağqoyunlu və Qızılbaş-Səfəvi dövlətlərini quran və yaşadanlar azərbaycanlılar olmuşdur. Onlar arasında mövcud olmuş siyasi və dini ziddiyətlər bu həqiqəti inkar etmir. Həmin dövrün qonşu hökmardarları da Səfəvilər dövlətini Qaraqoyunlu və Ağqoyunluların varisləri sayırdılar ki, bu da tarixi gerçəklüyü eks etdirirdi.

Xalqımızın tarixində Səfəvilər dövlətinin əhəmiyyəti bir daha ondadır ki, Azərbaycan dilinin ilk dəfə dövlət dili səviyyəsinə qalxması, diplomatik yazış malarda işlədilməsi məhz bu dövrə aiddir. Sarayda, ordu içərisində Azərbaycan dili hakim idi. Bu dildə ümumdünya şöhrəti qazanmış ədəbi əsərlər yaradılmışdı. Səfəvilər dövrünü Azərbaycan mədəniyyətinin Yeni intibah dövrü hesab etməyə haqqımız vardır.

XVI əsrin sonlarında Səfəvi-Osmanlı müharibələri, Şah Abbasın daxili siyaseti və həyata keçirdiyi islahatlar, xüsusilə paytaxtin İsfahanaya köçürülməsi nəticəsində Səfəvilər dövlətində Azərbaycan öz aparıcı rolunu itirdi, qızılbaş əyanlarının farslar və digər İran etnik ünsürləri tərəfindən sıxışdırılması başlandı. Beləliklə, Səfəvilər dövlətinin İran dövlətinə çəvrilməsinin əsası qoyuldu.

XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Səfəvilər dövləti siyasi-iqtisadi böhrana uğrayaraq zəiflədi. Bundan istifadə edən Rusiya çarı I Pyotr

Qafqaza doğru təcavüzünü gücləndirdi, müvəqqəti olsa da, Azərbaycanın Xəzərboyu ərazisini işgal etdi. Buna cavab olaraq Türkiyə Azərbaycanın qərb vilayətlərini tutdu.

XVIII əsrin ortalarında Azərbaycanda bir-birilə rəqabət aparan çoxsaylı müstəqil xanlıqlar meydana gəldi. İran və Rusyanın Azərbaycana qarşı qəsbkar niyyətləri həyata keçirilməyə başlandı.

Azərbaycanın müvafiq dövrünün tarixi ilk növbədə əsimizin ikinci yarısında tarixçilərimizin tədqiqatlarında işıqlandırılmışdır. Akademik Ə.Əlizadə, akademik Z.Bünyadov, S.Əşurbəyli, M.Nəmətova, O.Əfəndiyev, F.Əliyev, Ə.Rəhmanı, Q.Əhmədov, M.Heydərov, S.Onullahi, C.İbrahimov, Y.Mahmudov, Ş.Fərzəlibəyli, V.Piriyev, S.Məmmədov, R.Məmmədov, Ş.Məmmədova və başqalarının əsərləri buna misalıdır. Bundan əvvəl ölkəmizin tarixi ayrıca, sistemli şəkildə elmi-tədqiqat obyekti olmamışdır. Bu baxımdan ilk monoqrafiya Ə.Əlizadənin 1956-cı ildə rusca nəşr etdirdiyi "XIII-XIV əsrlərdə Azərbaycanın siyasi və sosial-iqtisadi tarixi" adlı əsəridir.

Azərbaycan tarixinin bəhs olunan dövrü xarici tədqiqatçıların əsərlərində də öz əksini tapmışdır. Buraya ilk önce sovet və Rusiya (adları çəkilən bu və ya digər müəlliflərin əsərləri haqqında kitabın sonunda verilmiş ədəbiyyat siyahısına bax tarixçilərinin əsərlərini aid etmək yerinə düşər. Bunlardan akademik V.Bartoldun əsərləri xüsusi əhəmiyyətə malikdir. O, bilavasitə Azərbaycanın tarixinə böyük maraq göstərmiş və 1925-ci ildə Bakı Universitetində oxuduğu mühazirələrində Azərbaycan tarixinin ümumi mənzərəsini şərh etmişdir. Tariximizin öyrənilməsində məşhur rus şərqsünası prof. İ.P.Petruşevskinin dəyərli xidmətləri olmuşdur. Qaraqoyunu, Ağqoyunu və Səfəvilər dövlətlərinin tarixində xalqımızın aparıcı rolunun ilk dəfə aşkar edilməsi məhz bu alimə məxsusdur. O, həmçinin ilk dəfə Səfəvilər dövlətini "Iran milli dövləti" kimi təsvir edən Avropa şərqsünaslarının müddəalarını elmi dəlillərlə tənqid etmiş, bu baxışların səhv olduğunu göstərmişdir.

Türkiyə tədqiqatçıları Z.Toqan, M.Yinanç, İ.Uzunçarşılı, B.Kütükoglu və F.Sümerin əsərləri həmin dövrün işıqlandırılması baxımından son dərəcə qiyamətlidir. "Qaraqoyunlular" kitabında F.Sümer onların etnik-siyasi tarixini şərh etmiş, dillərinin "bu gün azəri ləhcəsi deyilən Şərqi oğuz və ya türkmen ləhcəsi olduğu" qənaətinə gəlmışdır. Tariximizin bir sıra problemlərinin aydınlaşdırılmasında Qərb iranşunaslarının, xüsusən B.Spuler, H.Römer, J.Oben, K.Röhrborn, R.Seyvori, C.Vuds, B.Fraqnerin əsərlərindəki faktiki material və müddəaların əhəmiyyəti az deyildir. İran tarixçilərindən Ş.Bayani, N.Fəlsəfi,

Bastani-Parizi, Ə.Kəsərəvi, Ə.Nəvai kimi mütəxəssislərin araşdırmları da müəyyən əhəmiyyətə malidir.

Azərbaycan tarixinin öyrənilməsində V.Minorskinin tədqiqatları xüsusi qeyd edilməlidir. Onun 13 kitab və məqalələrdən ibarət olan "Turkmenika" adlandırdığı araşdırmlar seriyası bu baxımdan son dərəcə dəyərlidir.

Xaricdə yaşayan soydaşlarımıızın, xüsusilə İ.Melikoff və T.Gəncəyinin tədqiqatları tariximizin, mədəniyyətimizin bəzi problemlərinin aydınlaşdırılmasına əvəzsiz töhfədir.

Təqdim edilən cild müəllif kollektivinin uzunmüddətli gərgin əməyinin məhsuludur. 50-ci illərin sonunda nəşr edilən "Azərbaycan tarixi"nin cildindən bəri 40 ilə yaxın bir müddət keçmiş, bu dövrə tariximizin müxtəlif problemləri monoqrafiyalarda öz əksini tapmış, tədqiqata yeni mənbələr cəlb olunmuşdur. Lakin bununla belə, ayrı-ayrı problemlər hələ də qənaətbəxsəviyyədə öyrənilməmiş və öz tədqiqatçıları gözləyir. Məsələn, Türkiyə və İranın Azərbaycana qarşı işgalçılıq siyasəti qabarlıq şəkildə şərh edildiyi halda, çar Rusiyasının Cənubi Qafqaza, o cümlədən Azərbaycana doğru istiqamətlənmiş qəsbkar niyyətləri hərtərəfli və dərindən aş karlanmamış, xalqımızın Şimaldan gələn işgalçılara qarşı mübarizəsi, demək olar ki, kölgədə qalmışdır. Sovet dövrünün nəzəri ehkamları illər boyu Azərbaycan tarixinin araşdırılmasına öz mənfi təsirini göstərmişdir.

Bu cildin yazılmışında müəllif kimi iştirak edən, lakin vaxtsız aramızdan getmiş elm fədailərimizi - akademik Əbdülvahab Salamzadəni, Azərbaycan EA-nın müxbir üzvü Kərim Kərimovu, tarix elmləri doktorları Fuad Əliyevi, Mikayıł Heydərovu, Əbülhəsən Rəhmanini, filologiya elmləri doktoru Araz Dadaşzadəni, tarix elmləri namizədləri Rauf Məmmədovu və Hüseyn Dəlilini böyük minnətdarlıqla yad etməyi özümüzə borc bilirik. Onların ruhu şad olsun.

## **FƏSİL VƏ PARAQRAFLAR AŞAĞIDAKI MÜƏLLİFLƏR TƏRƏFINDƏN YAZILMIŞ DIR**

Giriş - *tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev.*

## **I FƏSİL. AZƏRBAYCANDA MONQOL ƏSARƏTİ. AZƏRBAYCAN XALQININ MONQOLLARA QARŞI MÜBARİZƏSİ**

Azərbaycan monqol yürüşləri ərəfəsində - *tarix elmləri doktoru, professor Vaqif Piriyev*.

Monqolların ilk yürüşü. İstilaçılara qarşı xalq müqaviməti -*Vaqif Piriyev*.

Xarəzmşah Cəlaləddin in Azərbaycanı zəbt etməsi və istilaçılara qarşı mübarizə - *Vaqif Piriyev*.

Monqolların ikinci yürüşü və Azərbaycanın istila olunması -*Vaqif Piriyev*.

Azərbaycan Hülakular dövlətinin mərkəzi kimi - *Vaqif Piriyev*.

Azərbaycan uğrunda Qızıl Orda xanlarının Hülakularla mübarizəsi - *Vaqif Piriyev*.

Hülakular dövlətinin süqutu. Azərbaycanda Çobanilərin hökmranlığı - *Vaqif Piriyev*.

Azərbaycan Cəlairilərin hakimiyyəti altında - *Vaqif Piriyev*.

Şirvanşahlar dövləti XIII-XIV əsrlərdə - *Vaqif Piriyev*.

Arsax-Xaçın knyazlığı - *tarix elmləri doktoru Fəridə Məmmədova*.

Teymur və Toxtamışın hücumları. Azərbaycan xalqının istilaçılara qarşı mübarizəsi - *Vaqif Piriyev*.

Azərbaycanda dövlət quruluşu və idarə sistemi - *Vaqif Piriyev*.

## II FƏSİL. XIII-XIV ƏSRLƏRDƏ AZƏRBAYCANDA İCTİMAİ-İQTİSADİ QURULUŞ

Monqol işgallarının viranədici nəticələri - *tarix elmləri doktoru Mikayıl Heydərov*.

Kənd təsərrüfatı və aqrar münasibətlər - *Mikayıl Heydərov*. Vergi və nükkəlləfiyyətlər - *Mikayıl Heydərov*. Qazan xanın islahatları - *Mikayıl Heydərov*. Sənətkarlıq istehsalı. Əsnaflar - *Mikayıl Heydərov*. Ticarət. Ticarət yolları. Pul dövriyyəsi - *tarix elmləri namizədi Rauf Məmmədov*.

Şəhərlər - *Mikayıl Heydərov*. Xalq hərəkatı - **Vaqif Piriyev**.

## III FƏSİL. XV ƏSR AZƏRBAYCAN DÖVLƏTLƏRİ

XIV əsrin sonu - XV əsrin əvvəllərində Azərbaycanın siyasi vəziyyəti - *tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev*.

Qaraqoyunlu dövlətinin yaranması və genişlənməsi - *Oqtay Əfəndiyev*.

Şirvanşah I İbrahimin birləşdirici siyaseti. Gürcüstanla ittifaq -*tarix elmləri doktoru Şahin Fərzəlibəyli*.

Ağqoyunlu dövlətinin yaranması - *Şahin Fərzəlibəyli*.

Ağqoyunlu dövlətinin xarici siyaseti. Teymurilər və Osmanlı dövləti ilə mübarizə - *Şahin Fərzəlibəyli*.

Səfəvi-Qızılbaş hərəkatı. Səfəvilərin Ərdəbil malikanəsi - *Oqtay Əfəndiyev*.

Azərbaycan-Rusiya münasibətləri. Avropa ilə əlaqələr - *tarix elmləri doktoru, professor - Yaqub Mahmudov*.

Siyasi quruluş, idarə sistemi, hərbi qüvvələr - *tarix elmləri doktoru Seyidağa Onullahi*.

#### IV FƏSİL. XV ƏSRDƏ AZƏRBAYCANIN İCTİMAİ-İQTİSADİ HƏYATI

Kənd təsərrüfatı və aqrar münasibətlər - *Oqtay Əfəndiyev*. Şəhərlər. Sənətkarlıq və ticarət. Pul dövriyyəsi - *Mikayıł Heydərov, Şahin Fərzəlibəyli*.

Uzun Həsən və onun varislərinin işlahatları - *Oqtay Əfəndiyev*. Xalq hərəkatı - *Oqtay Əfəndiyev*.

#### V FƏSİL. XIII-XV ƏSRLƏRDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

Maarif. Elm - *Seyidağa Onullahi*.

Ədəbiyyat - *Şahin Fərzəlibəyli\**.

Əpiqrafik abidələr - *tarix elmləri doktoru Məşədixanım Nemətova*.

İncəsənat və memarlıq - *akademik Əbdülvahab Salamzadə, Azərbaycan EA-nın müxbir üzvü - Kərim Kərimov, Azərbaycan EA-nın müxbir üzvü - Rasim Əfəndiyev, tarix elmləri doktoru -Seyidağa Onullahi*.

Fəlsəfi fikir-fəlsəfə elmləri doktoru - *Zümrüd Quluzadə*.

Maddi mədəniyyət-tarix elmləri doktoru, professor - *Qara Əhmədov*.

#### VI FƏSİL. AZƏRBAYCAN XVI ƏSRDƏ. AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ - *Oqtay Əfəndiyev*.

#### VII FƏSİL. XVI ƏSRDƏ AZƏRBAYCANIN İCTİMAİ-İQTİSADİ HƏYATI

Kənd təsərrüfatı və aqrar münasibətlər - *Oqtay Əfəndiyev*. Şəhərlər, Sənətkarlıq - *Mikayıl Heydərov*. Ticarət. Azərbaycanın xarici iqtisadi əlaqələri. Pul dövriyyəsi -*Oqtay Əfəndiyev, Şahin Fərzəlibəyli*.

1571-1573-cü illər Təbriz üşyəni - *Oqtay Əfəndiyev*.

### VIII FƏSİL. AZƏRBAYCAN XVII ƏSRDƏ

Azərbaycan Osmanlı və Səfəvi feodallarının hakimiyyəti altında - *tarix elmləri doktoru - Əbülhəsən Rəhmani*.

Azərbaycan xalqının azadlıq mübarizəsi. Cəlaililər hərəkatı -*Əbülhəsən Rəhmani*.

Azərbaycan Səfəvilər dövlətinin İran dövlətinə çevrilməsinin başlangıcı - *Oqtay Əfəndiyev*.

XVII əsrin birinci yarısında Osmanlı-Səfəvi müharibələri və Azərbaycan - *Əbülhəsən Rəhmani*.

XVII əsrin ikinci yarısında Azərbaycanın siyasi vəziyyəti -*Əbülhəsən Rəhmani*.

### IX FƏSİL. XVII ƏSRDƏ AZƏRBAYCANDA İCTİMAİ-İQTİSADI MÜNASİBƏTLƏR

Kənd təsərrüfatı və aqrar münasibətlər - *Əbülhəsən Rəhmani*. Şəhərlər, Sənətkarlıq - *Əbülhəsən Rəhmani, Mikayıl Heydərov*. Ticarət. Pul dövriyyəsi - *Əbülhəsən Rəhmani*. XVII əsrin sonlarında Azərbaycanda iqtisadi tənəzzül - *Mikayıl Heydərov*.

Xalq hərəkatı - *Əbülhəsən Rəhmani*.

### X FƏSİL. XVI-XVII ƏSRLƏRDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

Maarif. Elm - *Seyidağa Onullahi*. Ədəbiyyat - *Şahin Fərzəlibəyli*. Epiqrafik abidələr - *Məşədixanım Nemətova*. İncəsənət və memarlıq - *Əbdülvahab Salamzadə, Kərim Kərimov, Rasim Əfəndiyev, Seyidağa Onullahi*. Fəlsəfi fikir - *Zümrüd Quluzadə*.

## XI FƏSİL. AZƏRBAYCAN XVIII ƏSRİN BİRİNCİ YARISINDA

Səfəvi dövlətinin tənəzzülü və XVIII əsrin əvvəllərində Azərbaycanda xalq azadlıq hərəkatının qüvvətlənməsi - *tarix elmləri doktoru, professor Fuad Əliyev.*

Şirvan üsyani. 1722-1735-ci illərdə Azərbaycanın Xəzərboyu əyalətlərinin Rusiya tərəfindən işğal olunması - *Fuad Əliyev.*

1724-cü il İstanbul müqaviləsi. 1724-1735-ci illərdə Azərbaycanın qərb və cənub-qərb ərazisinin Os manlı Türkiyəsi tərəfindən işğal edilməsi - *Fuad Əliyev.*

Çarizmin Azərbaycanın Xəzərboyu əyalətlərində iqtisadi siyaseti. 1732-ci il Rəşt müqaviləsi - *Fuad Əliyev.*

Azərbaycan torpaqları Os manlı hakimiyyəti dövründə - (1723-1735-ci illər) - *tarix elmləri doktoru Tofiq Mustafazadə.*

Xarici işgalçılara qarşı xalq azadlıq mübarizəsi - *Tofiq Mustafazadə.*

Azərbaycan ərazisində İran-Osmanlı müharibələri. 1735-ci il Gəncə müqaviləsi - *Fuad Əliyev.*

XVIII əsrin 30-40-cı illərində Azərbaycanda xalq hərəkatı - *Fuad Əliyev.*

XVIII əsrin 40-cı illərində Xəzər hövzəsində ingilis-rus rəqabəti - *Fuad Əliyev.*

Azərbaycanda İran hakimiyyətinin süqutu - *Fuad Əliyev.*

## XII FƏSİL. XVIII ƏSRİN BİRİNCİ YARISINDA AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ QURULUŞU – *Fuad Əliyev.*

### XIII FƏSİL. AZƏRBAYCAN XVIII ƏSRİN İKİNCİ YARISINDA -

*Fuad Əliyev, tarix elmləri doktoru, professor  
- Süleyman Məmmədov.*

### XIV FƏSİL. XVIII ƏSRİN İKİNCİ YARISINDA AZƏRBAYCANIN İCTİMAİ-İQTİSADİ VƏ ZİYYƏTİ – *Fuad Əliyev.*

### XV FƏSİL. XVIII ƏSR AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

Maarif. Elm - *tarix elmləri namizədi Hüseyin Dəlili. Ədəbiyyat - füologiya elmləri doktoru - Araz Dadaşzadə. Epiqrafik abidələr - Məşədixanım Nemətova.*

İncəsənət və memarlıq - Əbdülvahab Salamzadə, Kərim Kərimov, Rasim Əfəndiyev.

Fəlsəfi fikir - Zümrüd Quluzadə.

Müəlliflər və redaksiya heyəti cildin çapa hazırlanmasında, nəşrində iştirak edən EA Tarix İstututu Orta əsrlər tarixi şöbəsinin əməkdaşlarına, nəşriyyat və mətbəə işçilərinə öz minnətdarlığını bildirir.

## I FƏSİL

### AZƏRBAYCANDA MONQOL ƏSARƏTİ. AZƏRBAYCAN XALQININ MONQOLLARA QARŞI MÜBARİZƏSİ

**Azərbaycan monqol yürüşləri ərefəsində.** XIII əsrin əvvəllərində Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olmuş Monqol dövlətinin qonşu ölkələrə yürüşü bu ölkələri təhlükə qarşısında qoyma. Monqollar arasında tatarlar, naymanlar, keraitlər, merkitlər, tayciutlar, onkulular adlanan tayfa birləşmələri vardı. Çingiz xanın (1206-1227) başçılığı ilə təşkil edilmiş monqol feodal dövləti qonşu vilayətləri zəbt etməyə başladı. Təşkilatı və hərbi cəhətdən möhkəm olan ordu hissələri monqol feodalların qarşısında geniş imkanlar açdı. Qonşu ölkələrdə hökm sürən feodal pərakəndəliyi isə Çingiz xanın işgalçı planlarının həyata keçməsi üçün əlverişli şərait yaratdı.

Monqol yürüşləri ərefəsində Azərbaycanın vəziyyəti acımacaqlı idi. Ölkənin şərqi sərhədlərində mövcud olan Xarəzmşahlar dövləti daxilən möhkəm əsaslar üzərində qurulmadığı üçün iqtisadi və güclü hərbi qüdrətə malik deyildi. Xalq kütlələrinin vəziyyətinə laqeyd olun, feodal qrupların əksəriyyəti tərəfindən müdafiə edilməyən Xarəzmşahlar dövləti monqollara qarşı mübarizə apara bilmədi. Monqol qoşunları bu dövlətin ərazisindən keçərək, ciddi müqavimət görəmdən irəliləyə bildilər.

İranın, Orta Asyanın, Azərbaycanın yerli köçəri və oturaq feodal əyanları daxili çəkişmələrə və ziddiyətlərə son qoymadılar, düşmənə qarşı birgə mübarizə aparmaq əzmi ilə vahid cəbhədə birləşə bilmədilər. Monqol hücumlarına məruz qalmış hər bir şəhər ayrıraqda öz daxili qüvvələri hesabına istilaçılar qarşı döyüşür və məğlub olurdu. Monqol qoşunları tutduqları şəhərlərdə görünməmiş dağıntılar törətdilər, əhalini qırıldılar, qul etdilər, var-dövlətinə taladılar və yerli əhalinin yeni etiraz çıxışları üçün zəmin saxlamadılar.

Monqol yürüşləri ərefəsində Azərbaycan ərazisində vahid, mərkəzləşmiş dövlət yox idi və burada feodal pərakəndəliyi hökm süründü. Azərbaycanda

Eldənizlər (yaxud Atabəylər) dövləti və Şirvanşahlar dövləti mövcud idi, Marağada isə Rəvvadilər nəslindən olan yerli Ağsunqurilər sülaləsi (1108-1227) hökmranlıq edirdi.

XII əsrin sonunda Eldənizlər dövləti əzəli qüdrətini itirmişdi. Atabəylər ailəsinin ayrı-ayrı üzvləri arasında səltənətə varis olmaq uğrunda şiddetli mübarizə gedirdi. Qızıl Arslanın xələfi olan Atabəy Əbübəkr (1191-1210) yalnız Azərbaycanda (Şirvan və Marağa istisna olunmaqla) hakimiyyət süründü. İraq-Səlcuq sultanlığının qalan ərazisi hakimiyyət uğrunda mübarizə aparan feodalların və atabəylərin nümayəndələri arasında bölüşdürülmüşdü. Daxili feodal çekişmələri o dərəcəyə çatdı ki, bəzi feodal qruplar Əbübəkri hakimiyyətdən salmağa və Azərbaycanı ələ keçirməyə cəhd göstərdilər. Marağa hakimi Əlaəddin ilə İrbil hakimi Müzəffərəddin ittifaq bağlayaraq Əbübəkrin üzərinə yürütə etdilər. Əbübəkr daxili vəziyyəti nizama salmaq, feodalların cəhdlərinin qarşısını almaq üçün öz keçmiş vassali, Həmədan hakimi Aydoğmuşa müraciət etməyə və ondan kömək istəməyə məcbur oldu. Hakim sülalənin nümayəndələri arasındaki mübarizə də şiddetləndi. Əbübəkrin qardaşı Qutluq İhanc bir ay müddətində 4 dəfə onun üzərinə yürütə etdi.

Atabəylərin son nümayəndəsi olan Özbək (1210-1225) feodal qruplarının əlində oyuncağá çevrildi. Bütün dövlət işləri onun iştirakı olmadan həll edilirdi. Özbəyin dövlət ərazisini genişləndirmək məqsədilə İraqı Əcəmə etdiyi yürüşlər uğursuzluqla nəticələndi və buna görə də daxili feodal çekişmələri daha da artdı.

Qonşu ölkələrdə mövcud olan şəraitdən istifadə edən Çingiz xan hakimiyyətinin ilk illərindən etibarən işgalçı mühəribələr aparmağa başladı. 1211-ci ildə Şimali Çin, 1215-ci ildə Pekin və Şərqi Türküstan ələ keçirildi. 1219-cu ildə monqollar Xarəzm dövləti ərazisinə basqın etdilər. Orta Asiyadan Otrar, Buxara, Səmərqənd şəhərləri xarabalığa çevrildi. Monqol hücumlarına ciddi müqavimət göstərə bilməyən Xarəzmşah Məhəmməd və onun oğlu Cəlaləddin İrana qaçdlar. Çingiz xanın əmri ilə Xarəzmşahlar dövlətinə göndərilmiş monqol sərkərdələri (Cəbə və Subutay) Xorasani və İraq-i Əcəmi qarət etdilər, Azərbaycan üzərinə yürüşə hazırlasdılar.

**Monqolların ilk yürüşü. İstilaçılar a qarşı xalq müqaviməti.** Monqollar Azərbaycana ilk dəfə 1220-ci ildə yürüş etdilər. Monqol sərkərdələri Cəbə və Subutay Zəncanı, Ərdəbili, Sərəbi və başqa şəhərləri talan etdilər, dağlıqları, Təbrizə yaxınlaşdırılar. Şəhər möhkəm qala divarları ilə əhatə edilmişdi və onu silah gücünə zəbt etməyin çətin olacağını anlayan monqollar danışqlar aparmağı lazımlı bildilər. Eldəniz hökmdarı Özbək şəhərin müdafiəsinə arxayın deyildi və monqollarla sazişə girməyi üstün tutdu. O, Cəbə və Subutayın yanına elçi göndərdi,

onlara xeyli ərzaq, paltar, mal-qara və qızıl verdi. Monqollar böyük xərac aldıdan sonra qışlamaq üçün Muğana yollandılar və oradan Gürcüstana basqın etdilər. 1221-ci ilin əvvəllərində Cəbə və Subutayın dəstələri Gürcüstandan Azərbaycana qayıtdılar və Təbrizə tərəf yönəldilər. Təbriz hakimi Şəmsəddin Tuğrayı pul, geyim və mal-qaradan ibarət xərac verməklə şəhəri qarətdən xilas edə bildi. Bundan sonra monqollar qəflətən Marağa üzərinə yürüş etdilər. Şəhər hakimi (adı naməlum olan qadın) Ruyendəj qalasında gizlənməyə məcbur oldu. Lakin xalq kütłələri doğma şəhərin müdafiəsinə qalxdılar, düşmənə ciddi müqavimət göstərdilər.

Monqollar divardağıdan qurğuların köməyi ilə Marağaya soxuldular və əhaliyə qanlı divan tutdular. Salna məçin in verdiyi xəbərə görə, monqollar əsirləri məcbur edirdilər ki, onlar şəhərdə "monqollar çıxıb getmişlər" deyə car çəksinlər. Nəticədə bir çoxları aldanmış, gizləndikləri yerlərdən küçəyə çıxmış və həmin məqamda düşmən tərəfindən qətl yetirilmişdirələr.

Monqollar Marağada ikən Həmədanda xalq üsyani baş verdi, Cəbə və Subutay Azərbaycanı tərk etməli oldular. Tezliklə Cəbə və Subutay Həmədanda üsyani yatıldılar, sonra isə Ərdəbilə basqın edərək şəhəri ələ keçirdilər.

Monqol qoşunu Ərdəbil istiqamətindən Təbrizə üçüncü dəfə hücum etdi. Özbək düşmənin şəhərə yaxınlaşdığını eşidib Naxçıvana qaçıdı. Təbrizlilər bu dəfə də şəhər rəisi Şəmsəddin Tuğrayının başçılığı ilə Təbrizin müdafiəsinə qalxdılar. Təbriz hər tərəfdən möhkəmləndirildi, istehkamlar yaradıldı, qala divarları təmir olundu. Monqol sərkərdələri (Cəbə və Subutay) Təbrizin ciddi mübarizəyə hazır olduğunu görüb açıq döyüşə girməkdən çəkindilər və yenidən xərac almaqla kifayatləndilər. Beləliklə, Təbriz üçüncü dəfə qarətdən xilas oldu.

Monqollar Sərab şəhərini zəbt etdikdən sonra Beyləqana tərəf yönəldilər. Monqol qoşunları ilə şəhər əhalisi arasında qanlı vuruşma baş verdi. Amansız döyüşdən sonra Beyləqan zəbt edildi və əhaliyə qanlı divan tutuldu. Monqollar nəinki qocaları və uşaqları, hətta ana bətnində olan körpələri də çıxarıb öldürdürlər. Beyləqanın monqollar tərəfindən dağıdılması və yandırılmasına dair ilk mənbələrin verdiyi məlumatı şəhərdə aparılmış arxeoloji qazıntılar da sübut edir. Güclü qarətdən sonra Beyləqana od vurub yandıran monqol sərkərdələri Cəbə və Subutay şəhər əhalisindən xərac alıb Gürcüstana getdilər və oradan qayıdırıb Şirvana soxuldular. Şirvanşah qalalardan birinə siğinməli oldu. Şamaxı əhalisi düşmənə qəti müqavimət göstərməyi qərara aldı. Monqollar mühəsirə nərdivanlarından istifadə etdilər, lakin şəhərə giri bilmədilər. Onlar meytılərdən qalaqlar düzəldilər və bu qalaqlar üzərinə çıxıb şəhərə od yağıdırmağa başladılar. Lakin bu üsul da şəhərin mərd müdafiəçilərini qorxutmadı. Onlar qəhrəmancasına ölməyi düşmənə əsir düşməkdən üstün tutdular. Ərəb tarixçisi İbn əl-Əsir

şamaxılılar barədə yazırı ki, əhali "qılınca sarılmaq lazımdır, bizi ölümdən qurtuluş yoxdur, döyüşmək və şərəflə ölmək hər şeydən yaxşıdır" deyərək düşmənə ciddi müqavimət göstərirdi. Mübarizə üç gün davam etdi. Sayca üstün olan monqollar şəhəri ələ keçirə bildilər. İbn Əl-Əsirin ifadəsi ilə desək, "şəhərdə əhalinin kökü kəsildi".

Monqollar 1222-ci ildə Şamaxidən şimala tərəf yönəldilər. Dərbənddən keçməyin çətinliyini anlayaraq hiyləyə əl atdlar və danışqlar üçün Şirvanşaha xəbər göndərdilər. Şirvanşah təklifi qəbul etdi və 10 nəfərlik elçi heyəti göndərdi. Monqollar elçilərdən birini öldürdülər, digərlərini isə məcbur etdilər ki, onları gizli yollarla Dərbənddən şimala keçirsinlər. Beləliklə, monqol qoşunları 1222-ci ildə Azərbaycan ərazisini tərk etdilər və Monqolustana qayıtdılar. Monqolların ilk yürüşləri kəşfiyyat xarakteri daşıyırı. Lakin bu yürüşlər Azerbaycanda siyasi pərakəndəliyin hökm sürdüyünü bir daha sübut etdi. Düşmənə qarşı yekdililiklə mübarizə aparılmaması monqolların qələbəsini təmin etdi. Monqolların ilk yürüşləri Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına böyük zərbə vurdur. Monqolların keçdikləri ərazilə mədəniyyət abidələri, ticarət yolları dağlıdırlı, kənd təsərrüfatı talan edildi, əkin yerləri tapdalındı, xırmanlar yandırıldı, mal-qara sürütlüb aparıldı.

Iqtisadi və siyasi qüdrətini itirmiş Eldənizlər dövləti ölkədə vəziyyəti nizama salmaq iqtidarında deyildi. Azərbaycanda yaranmış ağır vəziyyət yeni istilaçıların həmlələri üçün imkan yaratdı. 1223-cü ildə qıpçaq dəstələri Şimali Qafqaz çöllərindən keçərək Dərbəndə gəldilər və buradan Azərbaycana soxuldular. Şirvanda qarətçilik edən qıpçaqlar Arrana gəlib Qəbələ və Gəncəyə tərəf irəlilədilər. Qəbələ şəhəri qıpçaqların yürüşündən böyük zərər çəkdi. Qıpçaqlar Gəncə hakimi ilə danışqlar apardılar, onun nüfuz dairəsində olan ərazilə yaşamalarına razılıq istədilər və buna nail oldular. Lakin tezliklə qıpçaqlar Gəncədə yerli əhaliyə əziyyət verməyə başladılar, onların əmlakını talay ib əzlərini qul etdilər. Qıpçaqlara qarşı Arran, Şirvan, Gürcüstan və Dağıstan əhalisi arasında ittifaq yarandı və nəticədə qıpçaq dəstələri məğlub edildilər. Lakin Azərbaycanın ağır vəziyyətindən istifadə edən gürcü feodalları 1225-ci ildə Gəncəyə hücum etdilər, şəhər qarət olundu.

**Xarəzmşah Cəlaləddinin Azərbaycanı zəbt etməsi və istilaçılara qarşı mübarizə.** 1225-ci ildə Azərbaycan Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddinin hücumuna məruz qaldı. Monqolların Orta Asiyaya hücumu nəticəsində hakimiyyətdən məhrum olmuş Cəlaləddin İranı və qonşu ölkələri zəbt etməyi qərara aldı. O, Azərbaycana basqın etdi, Marağanı ələ keçirdi və əhalini öz tərəfinə çəkmək məqsədilə şəhərdə bərpa işləri apardı. Cəlaləddin buradan Təbrizə yönəldi.

Atabəy Özbək ailəsini də şəhərdə qoyub Gəncəyə qaçıdı, sonra isə Əlincə qalasında gizləndi və orada vəfat etdi. Onun ölümü ilə (1225) Azərbaycanda Eldənizlər dövləti sona çatdı.

Cəlaləddin Təbrizə yaxınlaşdı. Təbrizlilər 7 gün ərzində mərdliklə vuruşdular. Lakin Cəlaləddin onların müqavimətini qırdı, 1225-ci ilin iyulun 25-də şəhəri ələ keçirdi. Nizaməddin Tuğrayı şəhər rəisi təyin olundu.

Atabəylərin Gəncədəki canışını Cəmaləddin əl-Qumi şəhəri Cəlaləddinin sərkərdəsi Urxana təslim etdi. Urxan Arranın bir sıra şəhərlərini (Beyləqan, Bərdə, Şəmkir, Şutur) də ələ keçirdi. Tezliklə Azərbaycanın başqa yerləri də Cəlaləddinin əlinə keçdi, Ağsunqurilər dövləti süqut etdi. Şirvanşahlar isə ildə yüz min dinar xərac vermək şərti ilə Cəlaləddinin hökmənlığını qəbul etməli oldular.

Azərbaycanın Cəlaləddin tərəfindən zəbt edilməsi qonşu vilayətləri ciddi təhlükə qarşısında qoydu. Gürcüstanın bir hissəsi qarət olundu, ölkənin təsərrüfatına ağır zərbə endirildi. Cəlaləddin Gürcüstəndə ikən Təbrizdə istilaçılarla qarşı mübarizə genişləndi. Bunun əsas səbəbi Cəlaləddin in vəziri Şərəf əl-Mülkün şəhər əhalisindən qeyri-qanuni vergilər yığıması idi. Bu barədə Şərəf əl-Mülkdən məktub alan Cəlaləddin Təbrizə qayıtdı. Şəmsəddin Tuğrayı zindana salındı, onun qardaşı oğlu Nizaməddin isə edam edildi. Lakin tezliklə Şəmsəddin həbsdən azad edildi və yenidən öz malikanəsinə sahib oldu.

Cəlaləddinin Azərbaycanda abadlıq işi aparacağı və əhalinin vəziyyətini nizama salacağı barədə verdiyi vədlərinin həyata keçirilməsi üçün heç bir tədbir görülmədi. Əksinə, Xarəzmşahlar sarayını istismar aparatını saxlamaq üçün Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz əhalisi üzərinə ağır vergilər qoyuldu.

Cəlaləddin İraqa səfər etdiyi dövrdə yerli feodallardan bir qrupu Təbrizdə hakimiyyəti ələ almağa və Eldənizlər dövlətini bərpa etməyə cəhd göstərdi. Onlar Özbəkin həbsdə saxlanılan nəvəsini azad etdilər və onu səltənətə çıxarmaq istədilər. Lakin Təbriz ətrafında baş vermiş qanlı döyüşdə üsyancı dəstələr məglub oldular.

Vaxtını daim hərbi yürüşlərdə keçirən Cəlaləddinin vəziri Şərəf əl-Mülk Azərbaycanı aşkar şəkildə qarət edirdi. Zülm və qəsbkarlığı məruz qalmış xalq kütlələri Təbrizdə şəhər rəisi Bəhaəddin Məhəmməd ibn Bəşir Yarbəyin başçılığı ilə üsyana qalxdılar. Lakin Təbriz əyanları (xüsusilə Şəmsəddin Tuğrayı) xarəzmilərə qarşı açıq mübarizədən çəkindilər. Xalq hərəkatı bütün Azərbaycanı büründü. Nəsəvinin molumatına görə, Azərbaycanın digər şəhərlərində də insan qanı axıdılır, Xarəzmşahların xəzinəsi torbalarla, çantalarla daşınırı.

Cəlaləddinə qarşı baş vermiş 1231-ci il Gəncə üsyani xalq hərəkatının ən yüksək zirvəsi oldu. Hadisələrin şahidi olan Nəsəvi yazırı ki, Cəlaləddinin

iqamətgahı olan Gəncədə xarəzmilərin ağalığına qarşı üsyən əhvali-ruhiyyəsi çoxdan mövcud idi. Bu hərəkatda şəhər əhalisinin bir qismi (başda sənətkar Bəndər olmaqla) fəal iştirak edirdi. Gəncədə şəhər hakiminin sarayı dağıdıldı, məmurlar və qulluqçular öldürüldü. Şəhərdə olan Xarəzm hərb i hissəsi məhv edildi. Cəlaləddin üsyəncilərlə danışıqlara başladı, lakin bu, müsbət nticə vermedi. Tarixçi Nəsəvinin də iştirak etdiyi səfirlər heyəti üsyəncilərin nümayəndələri ilə görüşüb onları itaətə çağırıldı. Sonra Cəlaləddinin özü də qoşunla Gəncəyə yaxınlaşdı, şəhər ətrafindakı bağlardan birində məskən saldı. O, gəncəlilərlə danışıqlar üçün dəfələrlə elçi göndərdi, onlara əmin-amanlıq vəd etdi. Nəsəvi yazırkı ki, "bu cür vədləri eşitdikdə qayalar da yumşalardı". Gəncəlilər isə mübarizədən əl çəkmədilər. Üsyəncilər şəhərdən çıxıllar və sultan ordusuna hücum etdilər. Lakin qanlı döyüsdən sonra onlar şəhərə doğru geri çəkilməli oldular. Cəlaləddin onların ardınca qala darvazasından özünü şəhərə saldı və üsyəni yatra bildi. Üsyən başçılarından 30 nəfəri edam edildi, Bəndər isə tikə-tikə doğrandı. Azərbaycanın Xoy, Mərənd, Naxçıvan və digər şəhərlərində də Xarəzmşah Cəlaləddinə qarşı üsyəncilər qalxdı və hərəkat geniş vüsət aldı. Monqolların barışmaz düşməni kimi şöhrət tapmış Cəlaləddin siyasi vəziyyətdən səmərəli istifadə edə bilmədi. O, daim qonşu ölkələrin hakimləri ilə müharibə apardı, monqollara qarşı onların qüvvələrini birləşdirmək əvəzinə daha da zəiflətdi. Beləliklə, monqolların Azərbaycanı və qonşu ölkələri zəbt etməsi üçün daha əlverişli şərait yarandı.

**Monqolların ikinci yürüşü və Azərbaycanın istila olunması.** Monqol qoşunları Cormağunuń başçılığı ilə Rey və Həmədan şəhərlərini zəbt etdib, 1231-ci ildə ikinci dəfə Azərbaycana soxuldular. Azərbaycanda mövcud olan vəziyyət düşmənə güclü müqavimət göstərməyə imkan vermədi, lakin bir sıra şəhərlərdə istilaçılarla qarşı gərgin mübarizə getdi. Marağa şəhəri düşmənə ciddi müqavimət göstərdi. Monqollar şəhəri çətinliklə tutu bildilər və əhali üzərinə ağır vergi qoyuldu. Sonra Təbriz şəhəri mühəsirəyə alındı. Lakin şəhər əyanları yenidən istilaçılarla danışıqlar apardılar. Onları qiy mətlı hədiyyələrlə razı saldılar və şəhəri növbəti qırğından xilas etdilər. Bu danışıqlar nticəsində Təbrizin bir çox tanınmış sənətkarları da monqolların tələbi ilə onların vətəni olan Qaraqoruma göndərildilər.

Monqollar buradan Gəncəyə yönəldilər və şəhəri tutmağa cəhd etdilər. Əhalinin müqaviməti elə güclü idi ki, işgalçılardan qala divarlarını daşıtdıqdan sonra da bir həftə ərzində şəhərə girməyə cürət etmirdilər. Bəzi gəncəlilər öz əmlaklarının düşmən əlinə keçməməsi üçün evlərini yandırdılar, var-dövlətlərini məhv etdilər. Uzun mübarizədən sonra 1235-ci ildə Gəncəni zəbt edən düşmənlər əhaliyə qanlı divan tutdular. Monqol əsgərləri qənimət əldə etmək məqsədilə binaların xarabalıqlarını da qazdırıldılar, şəhər əhalisi ətrafindən gizlədilmiş qızılı,

gümüşü və qiymətli əşyaları tapmağa cəhd göstərdilər. Monqolların hücumundan sonra Gəncə 4 il ərzində xaraba vəziyyətdə qaldı və yalnız sonralar şəhərin bərpasına cəhd göstərildi.

Monqollar Azərbaycanın digər şəhərlərində də dağıntılar törətdilər, şəhər və kənd əhalisini qarət etdilər. Onlar Şəmkirdə ciddi müqavimətə rast gəldilər. Düşmən şəhərə yaxınlaşdıqda şəmkirlilər şəhər hakimi Bəhramdan yadelli'lərə qarşı mübarizəyə qalxmağı tələb etdilər. Lakin Bəhram buna razi olmadı. Monqollar Şəmkiri mühasirəyə aldılar, şəhər ətrafindakı xəndəklərə odun və saman dolduraraq qala divarlarına qalxmağa cəhd göstərdilər. Şəmkirlilər bundan xəbər tutub gecə ikən samana od vurub yandırdılar. Şəhərə can atan monqol qoşunu xəndəkləri qum ilə doldurdu və bu üsulla atəşə son qoyaraq şəhərə soxula bildi. Şəmkir yandırıldı, onun sakinləri qılıncdan keçirildi.

Monqollar Azərbaycanın digər şəhərlərinə də yürütüş etdilər. Bakı və Tovuz ələ keçirildi. 1239-cu ildə Dərbənd şəhərinin zəbt olunması ilə bütün Azərbaycan monqollar tərəfindən istila edildi.

İlk yürütüşlərdən fərqli olaraq monqolların ikinci yürütüşündə əsas məqsəd zəbt edilmiş ölkələrdə (ilk növbədə Azərbaycanda və ona qonşu olan ərazidə) möhkəmlənmək idi. Buna görə də monqollar qələbə əldə etdikdən sonra Monqolustana qayıtmadılar, Cənubi Qafqazda və İranda məskunlaşdırılar.

Azərbaycan və ümu miyyətlə Cənubi Qafqaz ərazisi 1239-1256-cı illərdə Ali monqol xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu. Arqun Ağa Xorasan, İraq-i Əcəm, Azərbaycan (Şirvan da daxil olmaqla), Gürcüstan, Ermənistən, Lur və Kirmanı canişin təyin olundu. Arqun ağanının Azərbaycanda həyata keçirdiyi siyasetin əsas mahiyyəti yerli feodalların (vassalların) köçəri monqol əyanlarından asılılığını getdikcə gücləndirməkdən ibarət idi. İri köçəri əyanlardan təyin olunan canişinlərə Ali monqol xaqanlığı böyük etimad bəsləyirdi. Onların təyin olunduqları ölkələrdə böyük imtiyazları vardı. Həc kimin canişinin işinə qarışmağa ixtiyarı yox idi. Azərbaycanın əksər torpaq sahələri və otaqları monqol canişinliyinin əlində toplanmışdı. Monqollar, ilk növbədə, tabe olmayan yerli feodallara qarşı mübarizə aparır, onların əksəriyyətini torpaq malikanələrindən məhrum edirdilər. Belə ki, Muğan ərazisi 110 monqol noyonu arasında bölündü. Yerli feodalların bir qismi monqolların vassali kimi fəaliyyət göstərirdi. Onlar monqollara maddi yardım göstərməli, ordunu ərzaq, geyim, at və digər ləvazimatla təmin etməli idilər.

**Azərbaycan Hülakular dövlətinin mərkəzi kimi.** Monqol xaqanlığının Ön Asiyani, Cənubi Qafqazı və Kiçik Asiyani ələ keçirməsinə baxmayaraq, XIII əsrin ortalarında həmin vilayətlərdə bir sıra iri feodal malikanələri hələ də öz

müstəqilliyini itirməmişdi. Ali monqol xaqanı Munke istilaları davam etdirmək məqsədilə 1253-cü ildə Ön Asiyaya qoşun göndərdi. Munkenin qardaşı Hülaku xanın başçılıq etdiyi bu yürüşdə əsas məqsəd İranın, İraq-i Ərəbin, Suriyanın və digər vilayətlərin müstəqil fəaliyyət göstərən hakimlərini itaatə cəlb etməkdən ibarət idi. Hülaku xan iri feodalların köməyi ilə bu vilayətlərdə bir çox yerli hakimləri özünə tabe etdi, iri şəhərləri alaraq çoxlu qənimət ələ keçirdi. 1256-ci ildə Şimalı İranda İsmaililərin Ələmut hökmənlığı süquta uğradı. 1257-ci ildə isə Azərbaycan tabe edildi. 1258-ci ilin fevralında Hülaku Bağdadı əla keçirdi və 500 ildən artıq mövcud olmuş Abbasilər xilafətinə son qoyuldu. Zəbt edilmiş yeni ərazilər hesabına beşinci monqol ulusu - Hülakular (Elxanilər) dövləti yaradıldı. Bu dövlət Azərbaycanda bir əsr (1357-ci ilədək) fəaliyyət göstərdi.

Hülakular dövlətin yaranması və yüz il müddətində fəaliyyət göstərməsi tədricən Azərbaycanın ictimai-iqtisadi, siyasi və mənəvi həyatına təsir etdi, onun hüdudlarında, əhalisinin etnik tərkibində, dini görüşlərində, mədəniyyətində, dilində nəzərəçarpacaq dəyişikliklər baş verdi.

Hülakular dövləti Yaxın və Orta Şərqdə geniş ərazini əhatə edirdi. Bu dövlətin sərhədləri Misirdən Amudəryaya, Hörmüz körfəzindən Dərbəndə (Bab əl-Əbvaba) qədər uzanırıdı. Hülakular dövlətin tərkibinə Azerbaycan (İraq-i Ərəb, İraq-i Əcəm, Kirman, Gürcüstan, Kiçik Asiya, Rum), Ermənistən, Kürdüstan, Fars, Xuzistan, Xorasan və s. vilayətlər daxil idi. Azərbaycan Hülakular dövlətinin siyasi-inzibati mərkəzinə, Marağa, sonra isə Təbriz onun paytaxt şəhərlərinə çevrildi. XIII-XIV əsrlərdə Arran, Şirvan, Şəki, Muğan, Qarabağ, Naxçıvan, Guştasfi, Qaradağ və Arasbar əraziləri Azerbaycanın tərkibinə daxil olub, ictimai-siyasi, etnik, mədəni və mənəvi baxımdan onun ayrılmaz hissələri sayılırdı.

Tarixən şərqdən Xəzər dənizi boyu uzanan Azərbaycan cənub-şərqdən Gilan, cənubdan isə Fars vilayətləri ilə həmsərhəd idi. Azərbaycanın cənub sərhədləri Zəncan, Savucbulaq, Uşnu şəhərlərinin və Ruyendej qalasının cənubundan keçirdi. Qərbdə sərhəd Urmiya, Səlmas, Xoy, Maku şəhərlərinin qərbindən uzanaraq Arrana çatırdı. Arranın Ermənistən və Gürcüstanla həmsərhəd olduğunu qeyd edən Həmdullah Qəzvini yazdı ki, Naxçıvan Ermənistənla sərhəddədir, Dvin şəhəri Azərbaycanın uzaq hündürlərində yerləşir. Həmin müəllifin məlumatına görə, Göyçə gölü Azərbaycanla Ermənistən arasında, Xunan isə Azərbaycanla Gürcüstan arasında sərhəd olmuşdur.

Azərbaycan sərhədləri daha sonra Şəki vilayətinin qərbindən və şimalından keçərək Dərbəndə doğru uzanırıdı. Azərbaycanın şimal sərhədi Dərbənd şəhərinin şimalından keçərək Xəzərə qovuşurdu. Dərbənd Hülakular dövlətinin şimal müdafiə istehkamı idi. Yaqtı Həməvinin (XIII əsr) yazdığını görə, Dərbənddə

böyük bir dağın üzərində hər il çoxlu odun toplayırdılar ki, düşmən hücumu zamanı tonqal qalayıb Arran və Şirvan əhalisini təhlükədən xəbərdar etsinlər. Abaqa xanın (1265-1282) dövründə şahzadə Yuşmutun Dərbənd, Şirvan və Muğana hakim təyin edildiyini xəbər verən Rəşidəddin Şirvanşahların iki min ildən artıq müddətdə Dərbəndin və Şabranın hökmədarı olduqlarını da bildirir. 1328-ci ildə Əbu Səid (1316-1335) Əmir Əkəncini Dərbənd hakimi təyin etdi. Özbək xanın qoşunu 1335-ci ildə Şirvanda məglubiyyətə uğradı və Dərbəndə doğru çəkildi. Həmdullah Qəzvini qeyd edirdi ki, onlar "oradan öz ölkələrinə getdilər". 1367-ci ildə Cəlairi Şeyx Üveys Şirvanı istila etdiyi zaman Dərbənd hakimləri (Hacı Fərəməz və Hacı Firudin) onun hüzuruna gəlib öz itaətlərini bildirdilər.

XIII əsrin anonim məxəzi olan "Əcaib əd-dünya"da məlumat verilir ki, türklər Arranda əsas etnik qrup idi: "Arranda 100 000 türk süvarisi vardır".

Azərbaycanda (xüsusilə Qarabağın dağlıq ərazilərində) alban etnik qrupu da mövcud idi. Dövrün salnaməcisi Gəncəli Kirakos "Tarix" əsərində albanları ermənilərdən və gürçülərdən fərqlənən müstəqil etnik qrup hesab edir. Müəllif 1220-ci ilin hadisələrində danişarkən yazırı: "Tatarlar Dərbənd qapılardan keçib Albaniyaya gəldilər ki, oradan Ermənistana və Gürcüstana soxulsunlar". Deməli, XIII əsrə "Albaniya" və "Ermənistan" bir-birindən fərqli anlayışlar idi.

XIII əsrin ortalannda Hülaku xanın hərbi hissələrinin tərkibində Cənubi Qafqaza bir çox türk-monqol mənşəli qəbilə gəlməşdi. Mənbələrin məlumatı və toponimik materiallar 20-dən artıq qəbilənin, o cümlədən sulduz-çobani, cəlairi, ciğatay, kurqan, sukait, corat, budat, oyrat, tatar, dolan, onqut və s. qəbilələrin həmin dövrə Azərbaycana gəlib məskunlaşdıqlarını təsdiqləyirdi. Onların tərkibində turkdilli tayfalar çoxluq təşkil edirdi. Belə tayfaların Azərbaycanda məskunlaşması turkdilli əhalinin sayının daha da artmasına səbəb oldu. Artıq XIV əsrə türklər Hülakular dövləti ərazisində mühüm, Azərbaycanda isə əsas yeri tuturdular. Türk dili dövlət dili mövqeyi qazandı. Məhəmməd Naçırivaninin məlumatına görə, Hü'lakular dövlətində mühüm sənədlər 3 dildə (ərəbcə, farsca və türkcə) hər xalqa öz dilində, o cümlədən türklər türk dilində çatdırılırdı. Monqol istilələri dövründə Azərbaycana gəlib məskunlaşmış monqol, türk qəbiləleri ilə yerli əhalinin dini baxışlarında ciddi fərqlər mövcud idi. Əsasən bütərəstlərdən ibarət olan monqollar ilk dövrə Azərbaycanda, habelə digər vilayətlərdə bütərəstliyin yayılması və möhkəmlənməsi üçün əməli tədbirlər gördülər. Xoyda, Marağada və s. yerlərdə bütərəstlik ab idələri - bütəxanalar tikildi, bütərəst din xadimlərinin (bəxşilərin) hazırlanması üçün geniş imkanlar yaradıldı.

Monqollar bütərəstliyi yaymaq məqsədilə islamə qarşı ciddi mübarizə apardılar. Onların hakimiyyətinin ilk 30 ili ərzində mərkəzi dövlət aparatında

"Ölkənin baş qazisi" vəzifəsi rəsəd mənə tanınmadı, vəqf torpaqlar müsadirə edildi, dini işlərin idarəsi icarəyə verildi və nəticədə islamın dövlət aparatındaki mövqeyi zəiflədi. İlk Elxanilərin islamə qarşı mənfi münasibətində xristianlığın, yəhudiliyin, buddizmin, habelə Avropanın xristian dövlətləri başçılarının böyük təsiri oldu.

İlk Elxanilərin dini siyaseti yerli əhali ilə gəlmələr arasında ziddiyyyətin artmasına, ölkənin daxili və xarici vəziyyətinin gərginləşməsinə gətirib çıxardı. Monqol şahzadələri taxt-tac uğrunda apardıqları mübarizədə bu və ya digər dindən istifadə edir, bu vasitə ilə öz məqsədlərinə nail olmağa çalışırlar. Məhz bu baxımdan ciddi addım atmış Qazan xan (1295-1304) hakimiyyətə yiyələn mək naminə usaqlıqdan itaət etdiyi bütperəstlikdən üz döndərdi, islamı qəbul etdi və onu yenidən dövlət dini elan etdi.

Qazan xanın dini islahatı islamın mərkəzi dövlət aparatındaki mövqeyini bərpa etdi və bu din rəsəd mənə dövlət dini kimi fəaliyyət göstərməyə başladı. Dövlət fərmanlarında, sikkə zərbində, xütbə o xunuşunda yenidən islam ifadələrindən istifadə olundu. Həmin islahata görə, Qazan xan "altinci əsr (hicri) islam dininin islahatçısı" kimi tanıdı.

Qazan xanın dini islahatı bütperəstliyin, xristianlığın, digər dindərin mövqelərini sarsıldı. İlk dövrədə inşa edilmiş bütxanalar, kilsələr, yəhudü məbədləri (sinaqoqlar) dağıdıldı və onların yerində məscidlər, xanəgahlar tikildi.

Hü'laku xan geniş əraziyə malik olan dövlət təşkil etdikdən sonra köçəri zadəganlara arxalanaraq ali hakimiyyət orqanlarını, hərbi-siyasi idarələri və vilayətləri şahzadələrin, tanınmış əmirlərin arasında böldü. Şahzadə Yuşmut Arranın hakimi təyin olundu. Azərbaycanın əksər ərazisində, xüsusilə onun şimal hissəsində monqolların güclü hərbi dəstələri məskən saldılar. Oturaq əhalinin istismarı, yerli feodalların sıxışdırılması nəticəsində Hü'laku xan tezliklə iqtisadi cəhətdən qüvvətlənmiş və mərkəzləşdirilmiş dövlət təşkil etdi. Onun hakimiyyəti dövründə Hü'lakular dövləti öz qüdrətini və vahidliyini mühafizə edə bildi. Lakin köçəri feodalların getdikcə qüvvətlənməsi Hü'lakular dövlətinin daxilində mərkəzi hakimiyyətə qarşı çıxışların baş verməsinə və feodal çəkişmələrinin güclənməsinə səbəb oldu. Bu mübarizə Abaqa xanın (1265-1282) hakimiyyətinin sonlarında gücləndi və getdikcə açıq şəkil aldı. Onun ölümündən sonra hakimiyyətə Əhməd xan (1282-1284) sahib oldu. Lakin o, tezliklə narazı qalmış feodalların səyi nəticəsində hakimiyyətdən məhrum edildi və taxta Arqun xan (1284-1291) çıxdı. Arqun xanın hakimiyyəti dövründə feodal müharibələri daha da gücləndi. Mərkəzi hakimiyyətə qarşı Əmir Novruzun başçılığı ilə mübarizə uzun müddət davam etdi.

Arqun xanın ölümündən (1291) sonra yeni elxanın seçilməsi uğrunda ciddi çəkişmələr başlandı. Abaqa xanın oğlu Keyxatü xan (1291-1295) feodal

müharibələrindən qalib çıxdı və elxan elan olundu. Lakin o, tez bir zamanda feodal qruplarının əlində oyuncağa çevrildi.

Bir çox vilayətlərin hakimləri ona qarşı çıxdılar. Mərkəzi dövlət aparatı zəiflədi və müxalif qüvvələrə qarşı mübarizə aparmaq iqtidarnı itirdi. 1295-ci ildə Azərbaycanda iki elxan dəyişdi. İri feodal qrupların məməkəni köməyi ilə Keyxatunun əvəzinə Baydu elan edildi. Lakin o, bir neçə aydan sonra hakimiyyətdən məhrum edildi və Qazan xan (1295-1304) Qarabağda Hülakular dövlətinin başçıı elan olundu.

Köçəri əmirlər Qazan xanın siyasetinə qarşı mübarizəyə qalxdılar. Onların müəyyən hissəsi Azərbaycanın şimalında (xüsusilə Arranda) fəaliyyət göstərirdi. Arranda Arslanoğlunun başçılığı ilə Qazan xana qarşı sui-qəsd təşkil olundu. Lakin sui-qəsдин üstü açıldı və onun iştirakçıları öldürüləndilər. 1297-1298-ci illərdə Azərbaycanın şimalında Tayçuoğlunun başçılığı ilə Qazan xana qarşı yeni bir qiyam baş verdi. Qazan xan bu çıxışları yatırı bildi və mərkəzi hakimiyyəti qüvvətləndirdi.

Qazan xanın ölü mündən sonra Hülakular dövlətinin taxtına onun qardaşı Sultan Ulcaytu (1304-1316) çıxdı. O, Qazan xanın siyasetini davam etdirdi, mərkəzi hakimiyyəti daha da qüvvətləndirdi. Gilan və Herat əraziləri onun dövründə istila olundu. Lakin Ulcaytudan sonra Azərbaycanda vəziyyət yenidən pisləşdi. Elxanilər taxt-tacına çıxmış 12 yaşlı Əbu Səidin (1316-1335) dövründə dövlətin idarəsi baş əmir Çobanın ixtiyarına keçdi. Bu, ölkədə feodal çəkışmələrinə təkan verdi. Azərbaycandakı daxili vəziyyətdən istifadə edən qoşu dövlətlər Hülakulara qarşı mübarizəyə qalxdılar.

1318-ci ildə Xorasanda Əmir Yasavur mərkəzi hakimiyyətə qarşı çıxdı və Hülakular dövlətinin bir sıra vilayətlərini qarət etdi. Həmin ildə Elxanilərə qarşı bir tərəfdən Misir sultani, digər tərəfdən isə Qızıl Orda xani hücumu keçdi. Hülakular dövləti üçtərəfli təhlükə qarşısında qaldı. Qızıl Orda qoşunu Dərbəndi keçərək Kür çayı sahillərinə kimi gəldi və əhalini qarət etdi. Hülakular Qızıl Orda xanının hücumunun daha təhlükəli olduğunu bildikləri üçün əsas qüvvələrini Azərbaycana göndərdilər və qızılorduları geri çəkilməyə məcbur etdilər. Elxanilər şimal sərhədlərini daha da möhkəmləndirdilər.

1319-cu ildə Hülakular dövləti (Gürcüstan) ərazisində Əmir Quru müşinin başçılığı ilə mərkəzi hakimiyyətə qarşı üsyən qalxdı. Üsyançılar Gürcüstandan Azərbaycan ərazisində daxil olub, Təbrizə qədər irəliləndilər. Naşçıvan şəhəri onların istinadgahına çevrildi. Sultaniyədə üsyançılarla Elxanilərin qoşunu arasında ciddi vuruşma oldu. Sultan Əbu Səid döyuş meydanına girdi, vuruşmada böyük şücaət göstərdi və üsyançıların ordusu dağdırıldı.

Lakin ölkədə daxili çəkişmələr güclənirdi. 1320-ci ildə Gürcüstanda, 1322-ci ildə Rum vilayətində mərkəzi hakimiyyətə qarşı qiyamlar baş verdi və hər iki qiyam zamanı səltənətin yeni sultani elan olundu. Sultan Əbu Səid Baş əmir Çobanın köməyi ilə həmin qiyamları yatırı bildi və mərkəzi hakimiyyəti nisbətən gücləndirdi.

Dövlətin xarici düşmənlərə qarşı mübarizəsi ciddi şəkil aldı. 1319-1325-ci illərdə Qızıl Orda dövlətin yürüşlər təşkil olundu və müvəffəqiyyət əldə edildi.

Əbu Səidin azyaşlı olması baş əmir Çobana Elxanilər dövlətinin idarəsini bütünlükla öz əlinə almağa imkan verdi. Əmir Çoban Elxanilər dövlətinin faktiki hökmdarı oldu. Əbu Səid 1328-ci ildə Çobanilərin nüfuzundan xilas ola bildi, lakin digər feodalın (Qiyasəddin Məhəmməd Rəşidinin) başçılıq etdiyi qrupun təsirinə məruz qaldı.

1334-cü ildə Sultaniyyədə mərkəzi hakimiyyətə qarşı çıxışlar baş verdi və bu çıxışlar çətinliklə yatrıldı. 1335-ci ildə Qızıl Orda xanlarının Azərbaycana növbəti yürüşü oldu. Sultan Əbu Səid dövlətin əsas qüvvələrini qızılordalılara qarşı mübarizəyə səfərber etdi və Kür çayının sahilərinə gəldi. Bunu eşidən Qızıl Orda xanı Özbək geri çəkildi. Lakin Sultan Əbu Səid çəkişmələr nəticəsində öldürdü. Onun ölümündən sonra Elxanilər dövləti tədricən tənəzzülə uğradı və parçalandı.

**Azərbaycan uğrunda Qızıl Orda xanlarının Hülakularla mübarizəsi.** Azərbaycanda Hülakular dövləti yarandığı zamandan etibarən həmin dövlətlə Qızıl Orda xanları arasında tez-tez hərbi toqquşmalar baş vermişdir. Ərəb tarixçiləri bu mübarizənin səbəbini dini təfriqə ilə əlaqələndirirlər. Tarixi faktlardan görünür ki, iki dövlət arasındaki ziddiyətlər Hülakuların islam dinini qəbul etdikdən (XIII əsrin sonu) sonra da davam etmişdir. Bu da həmin dövlətlər arasındaki münaqişənin dirlə əlaqədar olmadığını göstərir.

Qızıl Orda xanları Azərbaycanı öz əraziləri hesab etmiş və bu ərazinin Elxanilər dövlətinə daxil edilməsini qeyri-qanuni saymışlar. Onlar öz iddialarını Çingiz xanın vəsiyyətinə görə Azərbaycanın Batı xanın payına düşməsi ilə əsaslandırmışlar.

Şərqlə Qərbi birləşdirən əsas karvan yollarından biri Azərbaycandan keçirdi və Qızıl Orda dövlətinin Misirlə ticarətinin əsas hissəsi bu yolla gedirdi. Azərbaycanda Elxanilər dövləti təşkil edildikdən sonra Qızıl Orda tacirlərinin Misirlə, digər Şərq və Qərb ölkələri ilə ticarət əlaqələrinə ciddi maneə yarandı. Azərbaycan ərazisindən keçən tacirlər böyük məbləğdə gömrük haqqı verməli oldular.

Azərbaycanda xeyli təbii otlaq vardı və bu, köçəri tayfalar üçün əlverişli idi. Qızıl Orda xanları da Azərbaycanın bu təbii üstünlüyünü nəzərə alaraq ölkəni əle keçirməyə can atırdılar.

Elxan ilər dövləti Azərbaycanda ticarətdən, sənətkarlıqdan çoxlu vəsait əldə edirdi. Qızıl Orda xanları Azərbaycanı istis mar etmək, onun təbii sərvətlərinə sahib olmaq istəyirdilər.

Azərbaycan tarix boyu əlverişli strateji mövqeyə malik olmuşdur. Elxan ilər şimaldan təhlükəsizliyi təmin etmək üçün, ilk növbədə, Azərbaycanda möhkəmlənmişli və ölkənin təbii üstünlüklerindən müdafiə məqsədilə istifadə etməli idilər. Qızıl Orda dövləti də bu cəhəti nəzərə alaraq Elxaniləri Azərbaycandan məhrum etməyə və onları daim təhlükə qarşısında saxlamağa cəhd göstərirdi.

Beləliklə, Elxanilər dövlətinin təşəkkül tapması və Azərbaycanın həmin siyasi qurumun mərkəzi vilayətinə çevriləməsi Qızıl Orda dövlətinin mənafeyinə zidd idi.

Azərbaycanın malik olduğu üstünlüklər Elxan ilərlə qızılordalılar arasında uzun müddət gedən müharibələrin əsas səbəbi idi. Qızıl Orda xanları Azərbaycana olan iddialarından əl çəkmədilər və dəfələrlə bu ölkəyə hərbi yürüşlər etdilər.

Qızılordalıların hər bir yürüşü zamanı Azərbaycan ərazisi (xüsusilə Şirvan) işğalçılar tərəfindən tapdalanır, əhalisi qarət edilir, iqtisadiyyatna böyük ziyan vurulurdu. Qızıl Orda qoşunu çox halda Kür çayının sahilərinə kimi gəlir və belə vaxtlarda Kür çayı iki monqol qoşunu arasında sərhəd xətti rolunu oynayırı. Qızıl Orda xanları Azərbaycanın yerli feodalırı ilə əlaqə saxlayır, onlarla əlbir olub, ölkəni əle keçirməyə cəhd göstərildilər. Şirvanşahlarla qızılordalıların ittifaqı daha six idi. Bu hal Şirvanın həmin dövlətlə bilavasitə həmsərhəd olmasından irəli gəlirdi. Qızılordalıların Təbrizdək gedərək bütün Azərbaycanı zəbt etdikləri vaxtlar olmuşdur.

Qızılordalılarla Elxan ilər arasında ilk toqquşma hələ Hülaku xanın (1256-1265) hakimiyyəti dövründə baş verdi. Qızıl Orda hökmdarı Bərkə xan (1256-1266) sərkərdə Noqayın başçılığı ilə 30 minlik qoşunu Şirvana göndərdi. Hülaku xan vilayətlərdən qoşun topladı və Şirvana yola saldı. Dərbənd Hülaku xan tərəfindən tutuldu. Elxan ilərin qoşunu qızılordalıların izləyərək Terek çayına yetişdi. Bərkə xan Elxanilərin üzərinə yeni qüvvələr göndərdi. 1263-cü il yan-varın 13-də Terek çayı sahilində baş vermiş qanlı vuruşmada Hülaku qoşunu məğlubiyyətə uğradı və Şabranaya doğru geri çekildi. Dərbənd şəhəri yenidən qızılordalıların əlinə keçdi.

Qızılordalıların Azərbaycana ikinci yürüşü Abaqa xanın (1265-1282) dövründə baş verdi. Qızıl Orda əmiri Noqay müxtəlif bəhanələrlə Dərbəndi keçdi və Şirvana soxuldu. O, ilk növbədə, Şirvanı, Arranı və Muğanı, sonra isə Azərbaycanın canub vilayətlərini ələ keçirməyə can atdı. 1265-ci il iyulun 25-də Hülaku sərkərdəsi Yuşmut Noqaya qarşı hərəkat etdi. Ağsu çayı sahilindəki vuruşmada Noqay yaralandı, onun qoşunu məğlub olaraq Kür çayının şimalına doğru geri çəkildi. Abaqa xan çayı keçdi, lakin Bərkənin böyük hərb i qüvvə ilə buraya gəldiyini öyrənib geri döndü. Düşmənin cənuba doğru irəliləməsinin qarşısını almaq üçün çayın üzərindəki bütün körpülər dağıdıldı. Bərkə 14 gün Kürün şimal sahilində qaldı və çayın cənub sahilinə keçə bilmədi. O, Kür çayını keçmək məqsədilə Tiflisə tərəf getdi, lakin yolda xəstələndi və öldü. Qızıl Orda qoşunu geri qayit mağa məcbur oldu.

Qızıl Orda qoşunlarının ölkəyə üçüncü yürüşü Arqunun zamanında (1282-1291) baş verdi. Dərbənddən Azərbaycana 50 minlik qoşun göndərildi. Lakin 1288-ci ilin mayında Arqun xanın Bilsuvardan Şamaxiya gəldiyini eşidən düşmən geri qayit mağazı lazımlı bildi.

Qızılordalar Azərbaycana dördüncü dəfə 1290-ci ilin martında yürüş etdirilər. Arqun xanın başçılığı ilə düşmənə qarşı çıxmış Elxani qoşunu aprelin 27-də Qarasu adlanan yerdə Dərbənddən şimalda onunla üz-üzə gəldi. Baş vermiş qanlı vuruşmada 10 minlik Qızıl Orda qoşunu məğlub edildi.

Qızıl Orda dövlətində siyasi vəziyyətin pisləşməsi ilə əlaqədar Azərbaycana olan yürüşlər bir müddət kəsildi. Lakin Qazan xanın (1295-1304) hakimiyyəti dövründə şimaldan Azərbaycana basqınlar yenidən başlandı. Elxanilərin Misir məməlükləri ilə müharibələri qızılordaları Azərbaycanı zəbt etməyə şirnikləndirdi. Qazan xan şimal sərhədlərinin daha da möhkəmləndirilməsinə lazımlı bildi. O, Əmir Nurinin başçılığı ilə Şirvana əlavə qoşun hissələri göndərdi və qızılordalar döyüşə girmədən geri çəkilənlə oldular.

Qızıl Orda ilə Elxanilər dövlətinin münasibətləri 1315-ci ildə yenidən pisləşdi və getdikcə kəskinləşdi. Sultan Əbu Səidin (1316-1335) hakimiyyəti dövründə Azərbaycanın daxili vəziyyətinin pisləşməsindən istifadə edən qızılordalar buranı ələ keçirməyə səy göstərdilər. Qızıl Orda xanı Özbək (1312-1340) Misir məməlükləri ilə ittifaq bağladı və hər iki tərəfin qoşunları 1318-ci ildə Elxanilər dövləti ərazisinə basqın etdilər. Qızıl Orda qoşunu Kür çayının sahillərinə qədər gəldi. Həmin dövrdə Elxanilər dövlətinin şimal-şərqində (Xorasanda) mərkəzi hakimiyyətə qarşı üsyən baş verdi. Elxanilər dövləti üçtərəfli təhlükə qarşısında qaldı. Elxani sultani Əbu Səid hərb i qüvvələri səfərbər etdi və hər üç istiqamətə qoşun hissələri göndərildi. Lakin Elxanilərin əsas qüvvələri şimala -

Özbəkə qarşı yönəldildi və baş əmir Çobanın idarə etdiyi həmin hissələr qızılordaları məğlubiyyətə uğratdırılar. Bundan sonra Çoban özü iki dəfə (1319 və 1325-ci illərdə) Qızıl Orda dövlətinin ərazisinə basqın etdi.

1335-ci ildə Özbək iki dəfə Azərbaycana soxuldu. Onun ilk yürüşü zamanı Əbu Səid Bağdad və Diyarbəkir qoşununu Arrana göndərdi və sonra da özü buraya gəldi. Əbu Səidin gəlişi Özbək xanın geri çəkilməsinə səbəb oldu. Lakin bu zaman Əbu Səid daxili ziddiyətlərin qurbanı oldu (öz arvadı Bağdad xatun tərəfindən Qarabağda zəhərləndi). Onun ölümü ilə ölkə daxilindəki vəziyyət son dərəcə gərginləşdi. Əbu Səidin ölüm xəberini almış Özbək yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Əbu Səidin varisi Arpa xan (1335-1336) 45 gün qızılordalarla vaxtıarı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu.

Qızıl Orda xanlarının Azərbaycan uğrundakı mübarizəsi XIV əsrin 50-ci illərində də davam etdi. Elxan ilər dövləti daxilində yaranmış acımacaqlı vəziyyətdən, xalq kütłələrinin Çobani feodallarına qarşı mübarizəsindən istifadə edən Qızıl Orda xanı Canı bəy (1340-1357) yerli feodallarla əlaqəyə girdi və 1357-ci ildə Azərbaycana gəldi. Qızıl Orda qoşunu Azərbaycan ərazisində ciddi müqavimət rast gəlmədən Təbrizə daxil oldu. Qəddar Çobani əmiri Məlik Əşrəf tutuldu və öldürdü. Onun ölümü ilə Azərbaycanda Hülakular dövləti süqut etdi. Azərbaycan müvəqqəti olaraq Qızıl Orda dövlətinə tabe edildi.

#### **Hülakular dövlətinin süqutu. Azərbaycanda Çobanilərin hökmranlığı.**

Əbu Səidin ölümündən (1335) sonra Hülakular dövlətində feodal mühəribələri şiddətləndi. Həmdullah Qəzvini yazar ki, "bu dövrə ölkədə çıxan gözlənilən fitnə baş qaldırmışdı, dövlət əyanlarının hər birinin iddiası var idi, hər kəs öz nümayəndəsini səltənətə sahib etmək niyyətində idi". Əbu Səidi əvəz etmiş Arpa xanın mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün gördüyü tədbirlər nəticəsiz qaldı. Əmir Əli Padşahın başçılığı ilə mərkəzi hakimiyyətə qaişı çıxmış Oyrat qəbiləsi Arpa xanı hakimiyyətdən məhrum etdi və Musa xan padşah elan olundu (1336). Lakin tezliklə o da yeni padşahla-Məhəmməd xanla (1336-1338) əvəz edildi. Məhəmməd xanın dövründə hakimiyyət uğrunda gedən mübarizə yeni şəkil aldı. Feodal qrupları artıq vahid Hülakular səltənətini ələ keçirmək məqsədilə deyil, ayri-ayrı vilayətlərdə müstəqilləşmək və Elxanilərin təsirindən tamamilə azad olmaq uğrunda mübarizə aparmağa başladılar. Hülakular dövlətinin ərazisində çox hakimiyyətlilik meydana çıxdı.

Mongol-türk feodalları (xüsusilə Cəlairilər, Çobanilər və Xorasan əmirləri) arasında gedən mühəribələr, müxtəlif vilayətlər arasındaqı iqtisadi, etnik və mədəni əlaqələrin zəifliliyi, əmtəə istehsalının artması və natural təsərrüfat ənənəsinin üstün mövqə tutması, monqollar tərəfindən əsarətə alınmış xalqların azadlıq mübarizəsi

və vaxtaşırı baş verən xarici hücumlar Hülakular dövlətinin XIV əsrin 40-cı illərinə yaxın öz vahidliyini itirməsinə, onun müxtəlif hissələrə parçalanması məsəbə oldu. 1339-1340-cı illərdə Şərqi ölkələrini gəzmiş ərəb səyyahı İbn Battutənin verdiyi məlumatdan Hülakular dövlətinin 10-a yaxın hissəyə parçalandığı məlum olur. Azərbaycanda və ona qonşu olan ərazilərdə Hülakular dövləti bir müddət Çobani feodal qrupu tərəfindən (formal olsa da) "mühafizə olundu".

Hülakular dövlətinin Baş əmiri Çobanın ölümündən (1328) sonra onun oğlanları və nəvələri Rumda, Qarahisar qalasında möhkəmlənmişdilər. Əmir Çobanın tarixdə "Kiçik Həsən" kimi tanınan nəvəsi Şeyx Həsən Çobani 1338-ci ildə mərkəzi hakimiyyətə qarşı çıxdı. O öz ətrafında hərbi qüvvələr topladı və Təbrizə tərəf irəlilədi. Məhəmməd xan və Şeyx Həsən Cəlairi (tarixdə "Böyük Həsən" kimi tanınır) məğlubiyyətə uğradılar. Şeyx Həsən Çobani Sultan Məhəmməd Xudabəndənin qızı Satibəy xatunu (1339-1340) padşah elan etdi və öz fealiyyətini onun adı ilə qanuniləşdirdi. 1338-ci ilin payızında bağlanmış sülh müqaviləsinə əsasən Şeyx Həsən Cəlairi Qəzvinə, oradan isə Bağdada getdi və Cahan Teymur xanı padşah elan etdi. Çobanilər və Satibəy xatun Azərbaycana sahib oldular. Çobanilərin nüfuz dairəsinə Azərbaycan, İraq-i Əcəm, Həmədən, Qum, Kaşan, Rey, Vəramin, Fuqan, Gürcüstan vilayətləri və Ermənistən böyük bir qismi daxil idi.

Azərbaycanda və qonşu ölkələrdə hakimiyyət Şeyx Həsən Çobanının əlində cəmlənmişdi. Satibəy xatunun hərəkətlərindən narazı qalan Şeyx Həsən (Kiçik) onu 1340-ci ildə Süleyman xanla (1340-1344) əvəz etdi. Həmin ildə Şeyx Həsən Cəlairi Azərbaycana hücum etdi, lakin məğlub olub geri çəkildi. Tezliklə Çobani qoşunu Bağdada hücum etdi və müvəffəqiyyətsizliyə uğradı. Şeyx Həsən Cəlairi 1341-ci ildə yenidən Azərbaycana hücum etdi. Onlar bu dəfə də qələbə qazanmadılar.

Şeyx Həsən Çobani 1343-cü ilin axırlarında öldürdü. Azərbaycanda siyasi vəziyyət əsaslı şəxslərə təsir etdi. Süleyman xan dövləti idarə etmək iqtidarından deyildi. O, Çobani əmiri Məlik Əşrəfi qardaşının əvəzinə Baş əmirliyə dəvət etdi. Lakin Süleyman xan tezliklə gördüyü işdən peşman oldu. Feodal çəkiş mələrlərində qələbə qazanmış Əşrəf Hülaku şahzadəsi Ənuşirəvanı (1344-1355) padşah elan etdi və ona "Adil" adı verdi. Ənuşirəvanı Adilin səltənətdə yalnız adı vardi. Dövlətin bütün müqəddərəti qəddar və zalim şəxs olan Məlik Əşrəfin ixtiyarında idi.

Məlik Əşrəf 1347-ci ildə Bağdada yürüş etdi. Çobanilər bir müddət şəhəri mühasirədə saxladılar, lakin geri çəkilməyə məcbur oldular. 1350-ci ildə İsfahana yürüş təşkil olundu və bu vilayət tabe edildi. 1352-ci ildə Məlik Əşrəfin zülmünə qarşı Qarabağda Dəli Bayazidin başçılığı ilə qalxmış üsyən çətinliklə yatrıldı. Məlik Əşrəf bundan sonra tərkidünyalığa, ruh düşkünlüyünə qapıldı və dövlət işləri

ilə fəal məşğul olmuşdu. Azərbaycanda yaranmış vəziyyətdən istifadə edən Qızıl Orda xanı Canı bəy 1357-ci ildə buraya gələrək yerli feodalların müsayiəti ilə Təbrizə daxil oldu və Məlik Əşrəfi edam etdirdi. Çobani feodalları 1338-1357-ci illərdəki fəaliyyətləri dövründə Azərbaycanda və onların nüfuz dairələrində olan ərazidə Hülakuların təsirindən azad, müstəqil dövlət təsis etmədi. Onlar bütün fəaliyyətləri dövründə Hülakular dövlətinin müdafiəsi bayrağı altında mübarizə apardılar və dövləti Hülaku şahzadələrinin (Satıbəy xatunun, Süleyman xanın, Ənuşirəvani Adilin və Həsən xanın) adından idarə etdilər. Çobanilər dövründə orta əsrlərdə Şərqi dövlətlərində səltənət rəmzi hesab olunan sikkə zərbə və xütbə oxunuşu mərasimi onların adından deyil, Hülaku şahzadələrinin adından həyata keçirilirdi, fərمانlar da Hülakuların adından verilirdi. Çobanilər əməli olaraq hakimiyyəti ələ aldılar, lakin onlar qonşu dövlətlər tərəfindən müstəqil, tamhüquqlu dövlətin hökmardaları kimi tanınmadılar. Məlik Əşrəfin öldürülməsi ilə Çobanilərin Azərbaycanda Hülakular dövlətinin mühafizəsi uğrundakı mübarizəsi də başa çatdı və Hülakular dövləti 1357-ci ildə süqut etdi.

Azərbaycanda hakimiyyəti ələ almış Canı bəy oğlu Bərdi bəyi Təbrizdə taxta oturtdu və geri döndü. Bərdi bəy cəmi iki ay hakimiyyətdə qaldı və atasının xəstələndiyini eşidib Qızıl Orda dövlətinə qayıtdı. Təbrizin sahibsiz qaldığıını görən Çobani əmiri Əxicuq buraya gəldi, şəhərə sahib oldu və bir il qədər hökmranlıq etdi. Əxicuq Azərbaycan ərazisini Çobani əmirləri arasında bölüşdü. Daxili və xarici vəziyyətin gərginleşdiyindən istifadə edən Cəlairi sultani Şeyx Üveys Azərbaycana yürüş etdi. Əxicuq ona qarşı çıxdı və rəqib dəstələr Sina dağı ətrafında üzləşdilər. Tərəflər arasında gedən sülh danışqları müsbət nəticə vermedi. 1358-ci ilin oktyabr ayında şiddətli vuruşma baş verdi. Şeyx Üveys qələbə çaldı və Təbrizə tərəf irəlilədi. Çobani əmirləri şəhəri qarət edib Naxçıvana tərəf çəkildilər. Şeyx Üveys Azərbaycanda hakimiyyəti ələ keçirdi.

**Azərbaycan Cəlairilərin hakimiyyəti altında.** Cəlairilər hələ XIII əsrin ortalarında Hülaku xanın Yaxın Şərqi ölkələrinə yürüşündə iştirak etmiş, Cənubi Qafqaza gəlmışdılər. Onların nümayəndələri Hülakular dövlətinin hərbi və inzibati idarələrində xidmət etmişlər. Şeyx Həsən Cəlairi XIV əsrin birinci rübündə Rumda hakim idi. O, 1336-ci ildə Oyrat qəbiləsindən olan Əmir Əli Padşahı və onun taxta çıxardığı Musa xana qalib gələrək, Hülaku Məhəmməd xanı Rumda padşah elan etdi və bir müddətdən sonra Təbrizə daxil oldu. O, Azərbaycanı və İraqı öz hakimiyyəti altında birləşdirdi.

1338-ci ildə Şeyx Həsən Cəlairi daha qorxulu rəqiblə - Şeyx Həsən Çobani ilə qarşılaş malı oldu. Həmin ilin iyul ayının 17-də Çobanilərlə vuruşmada məğlub olmuş Şeyx Həsən Cəlairi Sultaniyyənin hakimi kimi tanındı. O, bir müddətdən

sonra Xorasan əmirləri ilə ittifaq bağladı, Toqa Teymur xanı padşah elan etdi və Çobanilərə qarşı mübarizəni gücləndirdi. Şeyx Həsən Cəlairi 1339-cu ildə Bağdadda çəkilərək Toqa Teymuru hakimiyyətdən məhrum etdi, onun əvəzinə Keyxatu xanın nəslindən olan Cahan Teymuru hakimiyyətə gətirdi. 1340-ci ildə Şeyx Həsən Cahan Teymuru taxtdan saldı, özünü padşah elan etdi və beləliklə, Bağdadda Cəlairilər dövlətinin əsası qoyuldu.

Şeyx Həsən Cəlairi Azərbaycana olan iddialarından əl çəkməmişdi. Onun 1340, 1341 və 1344-cü illərdə Azərbaycanı ələ keçirmək cəhdləri boşça çıxdı. Azərbaycan ərazisi Şeyx Həsən Cəlairinin ölümündən sonra, 1359-cu ildə onun oğlu Şeyx Üveys tərəfindən Cəlairilər dövlətinin tərkibinə daxil edildi. Çobani əmirlərinin bir hissəsi Naxçıvana toplaşdı və sonradan Əxicuğun başçılığı altında birləşib Arrana gəldi, burada məskən saldı. Onlara qarşı göndərilən Cəlairi qoşunu Əmir Piltənin xəyanəti nəticəsində məğlubiyyət dütçar oldu. Şeyx Üveys Bağdadda doğru geri çəkildi. Təbriz yenidən Əxicuğun ixtiyarına keçdi. 1359-cu ilin payızında Fars hakimi Məhəmməd Müzəffər Azərbaycana hücum etdi və Təbrizə daxil oldu. Lakin bir həftədən sonra Şeyx Üveys yenidən Azərbaycana gəldi və Təbrizi tutdu. Beləliklə, Azərbaycan Cəlairilər dövlətinin tərkibinə daxil oldu. Cəlairilər dövlətinin ərazisi Azərbaycan, İraq-i Ərəb, İraq-i Əcəm, Gürçüstan və Ermənistəni əhatə edirdi.

Şeyx Üveys dövründə Azərbaycanın təsərrüfat və mədəni həyatında nəzərəçarpacaq canlanma baş verdi. Suvarma kanalları çəkildi, memarlıq abidələri inşa olundu, kənd təsərrüfatını inkişaf etdirmək üçün müəyyən şərait yaradıldı. Lakin ölkədə vaxtaşırı olaraq usyanlar baş verir, qiyamlar qalxırdı. 1364-cü ildə Şirvanşah Kavus Cəlairilər dövlətinə qarşı çıxdı və müstəqillik uğrunda mübarizəyə başladı. Bu dövrdə Cəlairilər dövlətinin digər hissəsində - Bağdadda da qiyam baş verdi və buna görə Şeyx Üveys Şirvana səfərini təxirə saldı. O, Bağdada getdi və qiyamı yatırdı.

Şeyx Üveysin Bağdadda olmasından istifadə edən Şirvanşah Kavus iki dəfə Qarabağa gəldi və əhalinin bir hissəsini (Şirvanın işçi qüvvəsinə olan ehtiyacını ödəmək məqsədilə Şirvana köçürüdü. Cəlairi qoşunu Bayram bəyin başçılığı ilə 1367-ci ildə Şirvana daxil oldu və 3 ay ərzində Şirvanda qaldı. Kavus ölkənin vəziyyətini nəzərə alıb Cəlairilərlə danışqlara başladı. Bayram bəy Şirvanı ələ keçirdi və Kavusu sultanın hüzuruna apardı. Lakin 3 aylıq həbsdən sonra Şeyx Üveys onu yenidən Şirvana hakim təyin etdi.

Şeyx Üveysin ölümündən sonra hakimiyyət onun oğlu Sultan Hüseynə (1374-1382) qismət oldu. Cəlairilər dövlətinin daxilində feodal özbaşınlığı gücləndi. Şirazda Şah Şüca, Diyarbəkirdə Qara Məhəmməd

Cəlairilərin hakimiyyətini qəbul etmədilər. Şah Şüca 1376-ci ildə Cəlairi qoşununu məğlubiyətə uğratdı və Təbrizə daxil oldu. Təbriz şəhəri 4 ay müddətində onun əlində qaldı. Lakin Şah Şüca vaxtinin çox hissəsini eyş-işrətə sərf etdi, dövlət işləri ilə məşğul olmadı. 0, 1377-ci ildə Azərbaycana qayıtmış Sultan Hüseynə qarşı dura bilmədi və Şiraza döndü. Ucanda keçirilmiş qurultayda Qaraqoyunlu Bayram Xacəyə və Qara Məhəmmədə qarşı mübarizə aparmaq qərarına gəlmış Cəlairilər yürüşə başladılar və onları itaət cəlb etdilər.

Lakin buna baxmayaraq, Cəlairilər dövləti ərazisində feodal müharibələri kəsilmədi. 1378-ci ildə Bağdad əmirləri mərkəzi hakimiyyətə qarşı çıxıllar, 10 minlik ordu ilə soltanın yay iqamətgahı olan Ucan şəhərinə hücum etdilər. Cəlairi qoşunu vaxtında düşmənin qarşısını aldı və onu məğlubiyətə uğrada bildi.

Azərbaycanı tutmaq niyyətlərindən əl çəkməyən Şiraz hakimi Şah Şüca 1381-ci ildə yenidən Təbrizə tərəf irəlilədi. Lakin o, tezliklə Şiraza qayıtmalı oldu.

Vəziyyəti sabitləşdirmək, getdikcə artan dövlət xərclərini ödəmək üçün Sultan Hüseyn əhalinin üzərinə vergilər qoydu və varlılardan böyük məbləğdə pul aldı. Vilayət hakimləri, dövlət məmurları və vergi toplayanlar lazımı dövlət nəzarətinin olmaması üzündən əhalini hər vasitə ilə talamağa başladılar. Bu hal xalq kütlələri arasında nara zılığın artmasına səbəb oldu.

Sultan Hüseynin qardaşı Sultan Əhməd oturaq əhalinin və yerli feodalların narazılığından istifadə edərək hakimiyyətə yiylənməyə səy göstərdi. O, 1382-ci ildə Muğana və Arrana getdi, tez bir zamanda xeyli qoşun topladı və Təbrizə tərəf irəlilədi. Əhməd qardaşını öldürərək taxta oturdu və 1410-cu ilə qədər (fasılələrlə) Azərbaycanda hökmranlıq etdi.

Sultan Əhmədin hakimiyyətə gəlməsi dövlətin siyasi və iqtisadi həyatında əhəmiyyətli dəyişiklik əmələ gətirmədi. Feodal müharibələri davam edirdi. Sultan Əhmədin qardaşı Sultan Bayazid Təbrizdən qaçı və Sultaniyyə hakimi olan Əmir Adilin yanına getdi. Adil vəziyyətdən istifadə edərək Bayazidi sultan elan etdi və Təbrizə tərəf irəlilədi. Sultan Əhməd Əmir Adilə müqavimət göstərmək iqtidarımda olmadığı üçün Naxçıvana gəldi. Əmir Adil Təbrizə daxil olduqdan sonra Sultan Əhmədi təqib etdi. Lakin onun bir sıra əmirləri Əhmədin tərəfinə keçdi. Buna görə də Adil Təbrizi tərk edərək geri qayıtdı. Şəhər yenidən Əhmədin ixtiyarına keçdi. Lakin Sultan Əhməd bu dəfə Təbrizdə çox qala bilmədi. Onun ikinci qardaşı Bayazid Şeyx Əli və Əli Barəkin başçılıq etdikləri Bağdad qoşunu ilə birlikdə Azərbaycana soxuldu. Sultan Əhməd Ucana getdi və ordu tədarükü ilə məşğul oldu. Buna baxmayaraq, Sultan Əhməd hərbi qüvvələrə, xüsusilə əmirlərə etibar etmədi. Buna görə də o, Naxçıvana gəldi və Qaraqoyunlu Qara Məhəmmədlə ittifaq bağlayaraq onun qoşunu ilə Bağdad əmirləri üzərinə hücumə keçdi. Tərəflər

arasında baş vermiş vuruşmada Şeyx Əli və Barək əldürüldülər, Sultan Əhməd isə Təbrizə qayıtdı. Beləliklə, İraq-i Ərəb yenidən Sultan Əhmədin ixtiyarına keçdi. Tezliklə Sultan Əhməd üçüncü dəfə Təbrizi törk etməli oldu. Adillə Sultan Bayazidin Təbrizə yürüş etdiklərini eşitmış Əhməd Qarabağa gedib Muğanda Şirvanşah Huşənglə ittifaq bağladı. Adil və Sultan Bayazid Muğana gələrkən Sultan Əhmədə qarşı vuruşdular. Şirvanşah Huşəng qardaşlar arasında danışqlar aparılmasına nail oldu. Qarşılıqlı razılığa əsasən Azərbaycan (Kurdən cənuba) Sultan Əhmədə, İraq-i Əcəm Sultan Bayazidə verildi. İraq-i Ərəb isə hər iki qardaşın nümayəndələri tərəfindən idarə olunmalı və bölgənin gəliri iki yerə bölünməli idi. Lakin belə bir şərt Əmir Adili qane etmədi. O öz əmirlərini Bağdada göndərdi və şəhərin idarəsini əlinə aldı. Sultan Əhməd Bağdada yürüş təşkil edib, Adili oradan qovdu və Təbrizə qayıtdı. Lakin Adil Təbrizə yürüş edib şəhəri əla keçirdi. Sultan Əhməd Marağaya çatarkən Adil güclü qoşunla onun qarışmasına çıxdı və Neylan adlı yerdə tərəflər arasında vuruşma baş verdi.

Tərəflərdən heç biri qələbə əldə etmədi. Adil Sultaniyyəyə, Əhməd isə Marağaya getdi. Adil Müzəffərlər sülaləsindən olan Şah Şüca ilə ittifaq bağlayaraq yenidən Sultan Əhmədin üzərinə yürüş təşkil etmək fikrinə düşdü, lakin öz məqsədinin nail ola bilmədi. Əhməd onların ittifaqını vədlərlə pozaraq, Şah Şüçəni öz tərəfinə cəlb edə bildi. Sultaniyyə Bayazidin ixtiyarına keçdi. Lakin onun özbaşınlığı şəhərdə narazılığa səbəb olduğu üçün Sultan Əhməd buraya gəldi və şəhəri döyüssüz əla keçirdi. Beləliklə, Cəlairilər dövlətinin bütün ərazisi 1384-cü ildə yenidən Əhmədin hakimiyyəti altında birləşdi.

Mərkəzi Orta Asiyada olan Teymur imperiyasının yaranması və onun qonşu ölkələrə hücumu, Qızıl Orda xanı Toxtamışın Azerbaycanı əla keçirmək cəhdləri ölkənin vəziyyətini daha da gərginləşdirdi. Nəticədə Azerbaycanın əsas ərazisi Cəlairilər dövlətinin nüfuz dairəsindən çıxdı və Sultan Əhmədin vaxtaşırı cəhdlərinə baxmayaq, müxtəlif zamanlarda Teymurilərin, bir sıra yerli feodallarının və Qaraqoyunluların sərəncamında oldu. Cəlairilər də bir neçə dəfə Azerbaycana yürüş edərək, Təbrizdə hakimiyyəti əla aldılar. Əlincə qalası uzun müddət Cəlairi şahzadələrinin əlində qalsa da, onlar 1386-cı ildən Teymurun ölümündən (1405) Azerbaycanda öz siyasi qurumlarını bərqərar edə bilmədilər.

**Şirvanşahlar dövləti XIII-XIV əsrlərdə.** Şirvan vilayəti əsrlər boyu Şirvanşahlar tərəfindən idarə olunurdu. Atabəy Qızıl Arslanın (1186-1191) ölümündən sonra Şirvanşahlar dövləti möhkəmləndi, tamamilə müstəqil fəaliyyət göstərməyə başladı və Azerbaycanın monqollar tərəfindən tam istilasına qədərki dövrdə müstəqil qaldı. XIII əsrin əvvəllərində Şirvan dövlətini Şirvanşah Gərşasb idarə edirdi. Onun dövründə monqol qoşunları Cəbə və Subutayın başçılığı ilə

Şirvana soxuldı. Şamaxı şəhəri mühəsirə edildi. Şəhər əhalisi ilə istilaçılar arasında qanlı vuruşma oldu. Monqollar Şamaxını ələ keçirdilər və dağıtdılar. Onların keçəcəkləri əsas yol (Dərbənd keçidi) güclü müdafiə olunurdu. Buna görə də Cəbə və Subutay şəhərdən yan keçmək qərarına gəldilər. Onlar hıylə işlədərək şirvanşaha xəbər göndərdilər və onunla danışıqlar aparmaq istədiklərini bildirdilər. Şirvanşah buna razi oldu və öz nümayəndələrini onların yanına göndərdi. Monqol sərkərdələri şirvanşahın elçilərini bələdçiliyə məcbur edərək, Dərbənddən yan ötüb-keçdilər.

Monqollar Şirvandan çıxdıqdan sonra ölkə qıpçaq və gürcü qoşunlarının həmlərinə məruz qaldı. Şirvanşah Gərşasb dövlətin möhkəmləndirilməsi işi ilə ciddi məşğul olmadı. 1225-ci ildə Şirvanşah Gərşasbin oğlu Fəribürz atasına qarşı çıxdı, onu hakimiyyətdən məhrum etdi və ölkədən qovdu. Gərşasb gürcü feodallarından yardım alaraq Şirvan üzərinə yeridilər, lakin məğlubiyyətə uğradı. Fəribürzün hakimiyyəti ordu və xalq tərəfindən müdafiə olundu. O, Şirvani XIII əsrin ortalarına kimi (1244) idarə etdi. Fəribürzün hakimiyyəti dövründə Azərbaycana yürütən etmiş Xarəzmşah Cəlaləddin onunla sazişə girdi. Cəlaləddinlə bağlanmış müqaviləyə əsasən Şirvanşahlar xərac ödəməli oldular. Lakin Şirvanşahlar 1227-ci ildə Cəlaləddinə vergi verməkdən də imtina etdilər və monqolların ikinci yürüşünə kimi müstəqil fəaliyyət göstərdilər.

1231-ci ildə Cormağunun başçılığı ilə Azərbaycana ikinci dəfə gəlmış monqollar Şirvanı da zəbt etdilər. Şirvanşahlar monqolların hakimiyyətini qəbul etməyə məcbur oldular və tədricən asılı vəziyyətə düşdülər. XIII əsrin 50-ci illərində Şirvanşah Axsitan dövləti idarə etməyə başladı.

XIV əsrin birinci yarısında Şirvani Keyqubad və Kavus idarə etmişlər. Dərbənd şəhəri Hülakular dövlətinin tərkibinə (Şirvan ərazisinə) daxil idi. Əbu Səid Dərbəndin müdafiəzini Əmir Buzəngiyə tapşırıdı. Qızıl Orda xanı Özbək 1318-ci ildə Şirvana müdaxilə etdi, lakin ciddi müqavimətə rast gəlib geri çəkiləməyə məcbur oldu. Bu yürüş zamanı Pirsaat çayı sahilindəki Pir Hüseyn məqberəsi qarət edildi. 1324-cü ildə Şirvan vilayəti (Gürcüstan və Şəki vilayətləri ilə birlikdə) Əmir Çobanın oğlu Şeyx Mahmuda tapşırıldı. 1328-ci ildə isə Əmir Əqbəxi Şirvana hakim təyin olundu. 1335-ci ildə Şirvan iki dəfə Qızıl Orda qoşunlarının hücumlarına məruz qaldı.

Şirvanşahlann istiqlal mübarizəsi XIV əsrin 40-cı illərinə doğru Şirvanın müstəqil dövlət kimi fəaliyyət göstərməsinə səbəb oldu. Bu dövrdə Şirvanın hökməndən Keyqubadın oğlu Kavus ididi. O, feodal mührəbələrində fəal iştirak etdi və Şirvanın müstəqilliyinə nail oldu. 1338-ci ildə (Azərbaycanda Çobani feodal qrupu ağalığa başladığı vaxt) Şirvanşah Kavus Çobanilərə tabe olmadı və Şirvanı müstəqil surətdə idarə etdi.

1345-ci ildə Çobani Məlik Əşrəf Qarabağda Şirvanşah Kavusla danışqlar apararkən onu məhv etmək və Şirvana ələ keçirmək qərarına gəldi. Kavus bundan xəbər tutdu və Şirvana qayıtdı. Şirvanşahlarla Çobanilərin münasibətləri daha da kəskin ləşdi. Məlik Əşrəf 1347-ci ildə Şirvana yürüş etdi. Vəziyyətdən xəbər tutan Şirvanşah Kavus Kür çayının sahilinə qoşun yeritdi və Çobaniləri geri çəkilməyə məcbur etdi. Tərəflər arasında sülh danışqları oldu və Əşrəf Təbrizə qayıtdı. Lakin 1348-ci ilin axırlarında o, Qarabağa gəldi və yenidən Şirvana hücum etdi. Kavus və atası Keyqubad Çobanilərə müqavimət göstərə bilməyərək qalalarda möhkəmləndilər. Çobanilər Şirvanda qarətçiliklə məşğul oldular. Şirvanşah Kavus Çobanilərin ağalığını qəbul etməli oldu. Lakin Şirvanşahlar Çobanilərə qarşı mübarizəni davam etdirildər və bu məqsədlə Şimal qonşuları olan Qızıl Orda xanı ilə əlaqəyə girdilər. Qızıl Orda xanı Canı bəy 1357-ci ildə Şirvana ərazisini maneəsiz keçərək Təbrizə daxil oldu. Şirvanşah Kavus da Canı bəylə Təbrizə gəldi və Çobani əmiri Əşrəfin öldürülməsində yaxından iştirak etdi. Kavus Arran feodallarına hərbi yardım göstərdi və oğlu Novdarı qoşunla Arrana göndərdi. Novdar Arran feodalları ilə birləşib Çobanilərə qarşı vuruşmağa başladı. Lakin Çobani əmiri Əxicuq Arranı və Qarabağı öz tabeliyinə ala bildi, Kavus isə Şirvana qayıtdı.

Şirvanşahlar Azərbaycan vilayətləri Cəlairilər dövləti tərəfindən istila edildikdən sonra da müstəqillik uğrunda mübarizə apardılar. 1364-cü ildə Şirvanşah Kavus Cəlairilərə qarşı üsyən qaldırdı. Cəlairi sultanı Şeyx Üveysin 1367-ci ildə Bağdada səfərində fürsət kimi faydalanan Kavus bu müddət ərzində iki dəfə Təbrizə yürüş etdi, Arranı və Cənubi Azərbaycanı onların hakimiyyətdən azad etməyə cəhd göstərdi. Lakin Şeyx Üveys Azərbaycana qayıtdığı vaxt Kavus Şirvana dönməyə məcbur oldu. Şeyx Üveysin Şirvana hücumu zamanı Cəlairilərə müqavimət göstərə bilməyən Kavus qalalarda möhkəmləndi. Cəlairilər 3 ay ərzində Şirvanda qalb əhalini qarət etdilər. Cəlairi əmiri Bayram bəy Kavusu Üveysin yanına gətirdi. Kavus 3 ay həbsdə qaldıqdan sonra Üveys onu yenidən Şirvana hakim təyin etdi.

Kavusun ölümündən (1372) sonra onun oğlu Huşəng Şirvana idarə etməyə başladı. O, Cəlairi hökmdarının etibarını qazandı və Sultan Əhmədlə ona qarşı çıxmış Bayazidin arasında münasibətlərin nizama salınmasına nail oldu.

1382-ci ildə Şirvanşah Huşəng öldürüldü. Hakimiyyətə Şeyx İbrahim gəldi (1382-1417). Onun hakimiyyəti dövründə Şərqi ölkələrində siyasi vəziyyət kəskin ləşdi. Teymurun işgalçı yürüşləri ilə əlaqədar olaraq Cəlairilər dövləti tədricən tənəzzülə uğradı.

XIV əsrin axırlarında Şirvanşahlar şimaldan və cənubdan gözlənilən iki qorxulu təhlükə qarşısında qaldılar. Cənubdan Şərqi ölkələrini (o cümlədən Azərbaycanı) zəbt edib irəliləməkdə olan Teymurun qoşunları, şimaldan isə Qızıl Orda xanı Toxtamışın həmlələri Şirvanın daxili və xarici vəziyyətinin gərginləşməsinə səbəb oldu.

1385-ci ildə Qızıl Orda xanı Toxtamış 90 minlik ordu ilə Şirvana daxil oldu və əhalini qarət edərək, Azərbaycanın cənub ərazisinə soxuldu. Bir müddətdən sonra qızılordalar Şirvan ərazisini viran edərək geri qayıtdılar. Bu yürüş zamanı Şirvanşah İbrahim qiyəmətli hədiyyələrlə Teymurun yanına Qarabağ'a getdi və onunla ittifaq bağladı. Teymurla aparılmış danışıqlar nəticəsində o, Şirvanın hakimi kimi tanındı. Şimal sərhədlərinin möhkəmləndirilməsi və mühafizəsi İbrahimə tapşırıldı. Şirvanşahlarla bağlanmış ittifaq Teymur tərəfindən də yüksək qiymətləndirildi. Teymur İbrahimin simasında Toxtamışa qarşı mübarizədə sadıq müttəfiqini görürdü. İbrahim Teymurla yaranmış əlaqələrdən istifadə etdi, Şirvani iqtisadi, siyasi və hərbi cəhətdən qüvvətləndirdə bildi. Şirvanşah İbrahim Azərbaycanın yerli feodallarının - Marağə, Şəki hakimlərinin Teymurla danışıqlar aparmasında mühüm rol oynadı. Teymur 1399-cü ildə üçüncü dəfə Azərbaycana gəldikdə Şeyx İbrahim Cənubi Qafqazın Miranşaha qarşı üşyan qaldırmış yerli feodallarının (o cümlədən Şəki vilayətinin hakimi Seydi Əhmədin) Teymur ilə ittifaq bağlaşmasına nail oldu və beləliklə, Azərbaycan ərazisinin bu hissəsini də işğaldan xilas etdi. Teymurun ölü mündən (1405) sonra onun imperiyası da xilində mübarizə gücləndi və bu siyasi qurum tezliklə parçalandı. Vəziyyətin dəyişdiyini anlayan Şirvanşah İbrahim Teymuri'lərə münasibətdə yeni xətt qəbul etdi.

**Arsax-Xaçın** knyazlığı. XII-XIII əsrlər Arsax-Xaçın knyazlığının yüksəlmiş dövrü oldu. Qədim Albaniyanın bir hissəsi olan bu knyazlığın mərkəzi Xaçınçayın və qismən Tərtər çayının hövzələrində yerləşirdi. Alban Mehranilər sülaləsinin nümayəndələrindən, xələflərindən biri Həsən-Cəlal (1215-1261) bu knyazlığın hökməarı idi. Həsən-Cəlalın Mehranilər sülaləsinə mənsub olduğunu təsdiqləyən dəqiq şəcərələr də mövcuddur. Beləliklə, Xaçın knyazlığının hökməarı olmuş Həsən-Cəlalın vaxtilə hökmranlıq etmiş alban Mehranilər sülaləsi ilə həm bilavasitə genetik (qohumluq) əlaqəsi, həm də böyük bir dövr ərzində - VII əsrən XIII əsrədək alban hökmədarının siyasi hakimiyətinin varisliyi izlən məkdədir.

Həsən-Cəlal Xaçın və qismən Arranın süzeren knyazı olub, gürcü çarlığından asılı deyildi. Bu Arsax-Xaçın hökməarı erməni, gürcü və fars sinxron (eyni dövrə aid olan) mənbələrdə, habelə epiqrafik yazılarında ali titullarla qeyd olunmuş, "knyazlar knyazı", "əzəmətli, parlaq hökmədar", "Xaçın ölkələrinin knyazı", "Xaçının və Arsax ölkələrinin əzəmətli knyazı", "çar", "Albaniya çarı",

"Albaniyanın əzəmətli sahibi", "tacdar" adlandırılmışdır. Həsən-Cəlal özünü "mütələq hökmdar" titulu ilə nəzərə çatdırırı. Qanzasar məbədinin daşüstü yazısında oxuyuruq: "Arsax ölkəsinin və Xaçın hüdudlarının təbii mütələq hökmdarı". Bu hökmdarın ən təmtəraqlı titulu Qan zasar monastırında, 1240-ci ildə tərtib olunmuş daşüstü yazıda göstərilmişdir: "Mən, Allahın müti qulu, Vaxtanqın oğlu, əzəmətli Həsənin nəvəsi, geniş əraziləri olan yüksək və böyük Arsax ölkəsinin təbii mütələq hökmdarı Həsən-Cəlal...".

Şübhəsizdir ki, Həsən-Cəlalın həmin tarixi mərhələnin nüfuzlu hakim sülalələri ilə qohumluq əlaqələri Xaçın-Arsax hökmdarının yüksək mövqeyini səciyyələndirir. Həsən-Cəlalın hökmranlıq illerini Albaniyanın iqtisadi, siyasi və mədəni intibahı dövrü kimi qiymətləndirmək mümkündür. Bu yüksəlmiş ədəbiyyatda, mülki tikintidə, memarlıqda, sitayış qurğularının yaradılmasında öz əksini tapmışdı. Gəncəli Kirakos məhz bu zaman özünün "Tarix" əsərini yazmışdı. Öz hakimiyətinin böyük alban Mehraniləri ilə varislik əlaqəsini sübut etməyə can atan, alban hökmdarının hakimiyətinin fasılısızlığını qeyd etməyə çalışan Həsən-Cəlalın göstərişi ilə Moisey Kalankatlinin "Albanların tarixi" əsərinin (salnaməsinin) yazılışı davam etdirildi, salnaməyə dörd yeni fəsil əlavə olundu. Həmin fəsillərdə Həsən-Cəlalın hökmranlıq illeri, onun hakimiyəti dövründə Qanzasar kompleksinin tikintisi öz əksini tapmışdır. Bu əməllə alban tarixi-ədəbi ənənəsi dirçəldildi.

Həsən-Cəlal bir çox ölkələrin əslərlər ərzində yaradılmış maddi-mənəvi dəyərlərinin tarix səhnəsində çıxılmış monqollarla yaxşı münasibətlər qura bilmış, monqol xanlarının alban xalqına müsbət münasibət bəsləməsini təmin etmişdi. Alban xalqı ağır tarixi sınaqlar dövründə etnik özünüdərkini qoruyub saxlaya bildi (özlərini erməni deyil, alban hesab edirdilər), Nax-Dağıstan dil qrupuna aid olan alban dilini, ərazi, siyasi və dini vəhdətini mühafizə etdi.

Arsax-Xaçın knyazlığının əhalisi XII-XIII əsrlərdə müxtəlif tipli yazılı abidələri alban və qədim erməni dillərində yaradırdı (qədim Albaniyanın düzənlik hissəsinin əhalisi də vaxtilə arran-alban, türk, fars və ərb dillərində ünsiyətdə olmuş, yazılı abidələr yaratmışdır). Bununla belə, yerli alban mədəniyyətinin ənənəvi komponentləri (IX-XIV əsrlərin alban xaç başdaşlarındakı dünyəvi süjetlər, il hesabının bənzəri olmayan, erməni il hesabından fərqlənən kiçik alban təqvim) hələ də fəaliyyət göstəirdi.

Qanzasar monastr kompleksi Həsən-Cəlalın təkidi ilə inşa edilmişdir. Qanzasar monastırının qədim hissələri Həsən-Cəlalın hakimiyəti zamanından xeyli əvvəl mövcud idi və Xaçın hakimləri olmuş Cəlairilərin nəсли məzarlığı kimi fəaliyyət göstərmişdir. Həsən-Cəlalın özü 1261-ci ildə burada dəfn edilmişdir.

Qanzasar baş kilsəsi 1216-cı ildən 1238-ci ilədək alban patriarx katolikosu Nersesin məsləhəti və Həsən-Cəlalın göstərişi ilə tikilmişdir. Hökmdar özü bu kilsəni "Albaniyanın (Ermənistən yox - *məsul red.*) taxt-tac kilsəsi" adlandırdı. Kilsədə olan daşüstü yazıda bildirilir ki, bu kilsə albanlar üçün inşa edilmişdir. Bu kilsədə cəmi 84 daşüstü yazı mövcuddur. Hazırda Dağlıq Qarabağda, Ağdərə rayonunun Vəngli kəndində yerləşən Qanzasar monastır kompleksi orta çağların alban memarlığının incisidir və erməni memarlığında həmin abidənin bənzəri yoxdur.

Həsən-Cəlalın yaşadığı dövr Qafqaz tarixində zənginliyi ilə fərqlənir. Həmin tarixi dövrü bir sıra həməsr tarixçilər ətraflı təsvir etmişlər. Onlardan bəzisi (məsələn, Gəncəli Kirakos) həmin dövrdə baş vermiş hadisələrdə yaxından iştirak etmişdir.

1227-ci ildə və yaxud bir qədər sonra Cəlaləddin Məngburnunun vəziri Şərəf əl-Mülk tələb olunan vergiləri yiğaraq Xaçın qalasına yaxınlaşdı. Həsən-Cəlal bu qalada qərar tutmuşdu. O, 20 min dinar ödəmək və əsirləri azad etməklə yaxasını qurtara bildi.

1236-cı ildə bir çox knyazların sırasında Həsən-Cəlal da monqollara itaətini bildirdi. İtaət edəcəklərini bildirmiş hakimlərin mülkərinə toxunulmadı. Müəyyən müddət ərzində onlardan vergi alınmadı. Tezliklə monqolların Xaçın üzərinə amansız yürüşü başlandı. Hətta alınmaz qalalar belə monqolların güclü təzyiqi və atəsi qarışışında davam gətirə bilmədi. "Torpaq hələk olmuş adamların meyit ləri ilə örtülmüşdü, qan su yerinə axırdı, heç kəsə aman verilmirdi, sümük qalaqları bu hadisədən sonra uzun müddət ərzində daşlardan əmələ gəlmiş dağları xatırladı".

Monqolların yürüşündən xəbər tutan Həsən öz vilayətinin sakinləri ilə birlikdə Koşanaberd qalasına siğndı. Monqollar qalanı mühasirəyə aldılar və qalanın çətinliklə əla keçiriləcəyini anlayaraq mühasirədə olanlarla danışqlara başladılar. Monqollar "əlavə ərazilərlə birgə Xaçın hökmdarına onun ölkəsini təqdim etdilər". Həsən-Cəlal nəhayətsiz vergilər verməyin labüdüyüünü irəlicədən başa düşərək tez-tez onun ölkəsinə gələcək monqol çaparlarının qəbul olunması üçün müəyyən hazırlıq tədbirləri gördü, monqolları hər bir şeylə bolluca təchiz etdi və öz təbəələrinin canını qurtardı. Güman etmək olar ki, Cormağunun oğlu Bora-Nain in Həsənin qızı Ruzukanla evlənəsi əhvalatı həmin zamanla bağlıdır.

Bu dövr ərzində Həsən-Cəlal monqol Ali baş komandanlığının etibarını qazana bilmədi və ona müəyyən qədər təsir göstərmək iqtidarında idi. Lakin bütün bunlar Həsən-Cəlala qarşıdakı ağır sınaqlardan yaxa qurtarmaqda yardım etmədi. Sonralar Cəlalın həyatında fəlakətli rol oynamış Arqunun və Buqayın başçılığı ilə monqol vergiyiganları gəldilər. Buqay bütün alban zadəganlarının işti-raki ilə

Həsəni bir çox cəzalara məruz qoydu, onun alınmaz qalalarını dağıdırdı. Həsən yalnız Buqaya xeyli qızıl və gümüş verdikdən sonra ondan yaxasını qurtara bildi.

Nəhayət, Həsən-Cəlal özü üçün qüdrətli himayəçi tapmağa müvəffəq oldu. Qızıl Orda xanı Batının oğlu, xristian Sartak tezliklə öz həmdinlərinin müdafiəçisinə çevrildi. Həsən-Cəlalin irsi mülkləri olan "Cərberd, Akana və Qarqar onun özünə qaytarıldı". Xaçın hökmdarı alban katolikosu Nerses üçün mühüm imtiyazlar almağa nail oldu. Cəlalin Sartakla əlaqəsi alban hökmərinin vəfatından dək davam etdi.

Arqunun məkrli əməlləri Həsən-Cəlalı uzaq səyahətə çıxmaga -Ali monqol xaqqanı Munkenin sarayına getməyə vadə etdi. 1255-ci ildə - Batı xanın vəfəti ilində Sartak Munkenin sarayına getdi. Bu zaman Həsən-Cəlal öz arvadı və oğlu ilə birgə Qızıl Ordada idи. Həsən fürsətdən istifadə etməyi qərara aldı və Sartakla birlikdə Monqolustana yollandı. Munke Həsən-Cəlalin knyazlıq etməsi, mülkə sahib olması haqqında fərman verdi.

Arqun Monqolustana çağırıldı, ağır ittihamnamə ilə məhkəməyə verildi. 1256-ci ildə Arqunla yaxşı münasibətlərdə olan Smbat Orbelian Munkenin sarayına səfəri zamanı Arqunu azad etdirə bıldı.

Nəticədə Arquna qarşı düşmən münasibətdə olan iki hakim edam olundu, keçmiş müttəhim isə əvvəlki səlahiyyətləri ilə Qafqaza qayıtdı. Həsən-Cəlal yalnız beş ildən sonra vətəninə döñə bildi. Lakin tezliklə o, Arqun tərəfindən ələ keçirildi və dözülməz iş gəncələrə məruz qaldı.

Həsənin qızı Ruzu kan atasını xilas etmək üçün "böyük və şərəfli hökmdar, xristianların ümidi və pənahgahı olan" Hülakunun arvadı Doquz xatunun yanına getməyə tələsdi (Hülakunun arvadı xristian idi). Bundan xəbər tutan Arqun Həsəni gecə ikən öldürmək üçün sərəncam verdi. Həsən-Cəlalı oynaqlarından hissə-hissə doğradılar. Həsən-Cəlalin oğlu Atabəy qətlə yetirilmiş atasının cəsədinin hissələrini almağa və Qanzasara aparmaga müvəffəq oldu. Həsən-Cəlalin cəsədi 1261-ci ildə Qanzasardakı nəslili məzarlıqda torpağa tapşırıldı.

Təqribən bütün sonraki alban katolikosları və Həsən-Cəlal nəslinin nümayəndələri Qanzasarda dəfn olunmuşlar. Bunu məzar lövhələri üzərindəki yazılar təsdiqləyir.

XV əsrдə alban Həsən-Cəlalin nəslİ (Cəlalilər) Qaraqoyunlu Cahanşahdan "məlik" titulu aldı. Sonralar Cəlalilər nəslİ beş muxtar alban feodal knyazlıqına - məlikliyinə parçalandı (Gülüstan, Cərberd, Xaçın, Vərəndə, Dizəq məliklikləri). "Məlik" titulu soyadlarına əlavə edilirdi (Məlik-Yeqanov, Məlik-Şahnazarov və s.). İslami qəbul etmiş bu soyadlar Azərbaycan soyadları hesab edilirdi. Əlamətdardır ki, məlikliklər yalnız Qarabağ üçün səciyyəvidir, yəni bu siyasi qurumlar əzəldən

Qarabağda meydana gəlmişdir. Sonralar XVII-XIX əsrlərdə məliklərə İrvanda, Sünikdə, Şəkidə də təsadüf olunur ki, bu da şübhəsiz, həmin məliklərin miqrasiyası ilə bağlıdır.

Erməni tarixşunaslığında dəfələrlə, həqiqətin əksinə olaraq, məliklik institutunu "erməni gerçəkliyi" üçün səciyyəvi hadisə kimi qələmə vermək cəhdləri olmuşdur. Azərbaycan, habelə erməni feodal nəsillərinin tədqiqi sübut edir ki, Kiçik Asiya və İrandakı erməni mühitində məliklər mövcud olmamışdır. Bu siyasi qurumlar yalnız son orta çağlarda Xaçın vilayətində yaşamış alban feodal nəsilləri üçün xasdır. Özü də həmin nəsillər Həsən-Cəlal nəslə ilə, daha qədimlərdə isə alban Mehranilər və alban Arşakilər sülalələri ilə bağlıdır.

Erməni tarix-iləri məliklərin erməni mənşəli olduqlarını sübut etməyə çalışaraq, XVII-XIX əsrlərdə İrvandan, Sünikdən və Qafandan olan məlik nəsillərini nümunə kimi irəli sürürlər. Lakin məlumdur ki, bu məliklərin hamısı Arsxadan - Qarabağdan çıxmışlar.

Məlik istilahına gəldikdə isə qeyd olunmalıdır ki, bu istilah Qaraqoyunlu hərbi-köçəri əyanlarının içtimai-hüquqi normalarının doğurduğu nəticələrdən biridir. Erməni gerçəkliyi üçün iş xan, tanuter, paron istilahları səciyyəvidir. Aydın şəkildə görünür ki, XV əsrədə alban feodal əyanları məlik istilahını, məlik institutunu xüsusi məqsədlə qəbul etmişdilər və bu hal onların özlərini ermənilərdən fərqləndirmək istəyinin nəticəsi olmuşdur.

Əlamətdardır ki, Həsən-Cəlal nəslə XV əsrədək Xaçında dünyəvi hakimiyyyətə malik olmuş, XV əsrən (nəslin beş məlikliyə parçalanmasından) sonra isə bu nəslin nümayəndələri Qan zasarda yerləşən Alban avtokefal (müstəqil) apostol kilsəsinin patriarch-katolikosları vəzifələrini yerinə yetirmişlər. Yəni onlar bu zamandan etibarən - 1836-ci ildə Alban kilsəsinin ləğv olunması nadək Arsx-Xaçın knyazlığıının ruhani rəhbərlərinə çevrilmiş dilar.

Bələliklə, IX-XV əsrlərdə Xaçın knyazlığı alban xristian əhalisinin mühüm siyasi, mədəni-mənəvi mərkəzi olmuşdur. Bu əhali özünün ərazi, siyasi, dini vəhdətini, alban özünüdərkinin qoruyub saxlaya bilməşdi. İ.P.Petrişevskinin haqlı qeyd etdiyi kimi, "Qarabağ (Arsax) heç bir zaman erməni mədəniyyəti mərkəzlərinə mənsub olma misdir" (kursiv redaktorundur).

**Teymur və Toxtamışın hücumları. Azərbaycan xalqının istilaçılarla qarşı mübarizəsi.** XIV əsrin 70-80-ci illərində Azərbaycandakı siyasi sabitsizlik Əmir Teymurun və Toxtamışın bu ölkəyə hücumu üçün əlverişli şərait yaratmışdı. Teymur 1385-ci ildə bir sıra qonşu dövlət başçılarına məktub göndərdi və onlardan tabe olmayı tələb etdi. Xorasan hakimi Şahvəli ətraf vilayətlərin hakimlərinə (o cümlədən Azərbaycan hökmərdarı Cəlairi sultani Əhmədə) xəbər göndərərək

Teymura qarşı birləşməyi təklif etdi. Lakin o, müsbət cavab almadığı üçün mühərribə meydanında tək qaldı və məğlub oldu.

Teymurun Xorasanı tutub Azərbaycana tərəf irəlilədiyini eşidən Sultan Əhməd ona qarşı qoşun göndərdi, lakin Səltaniyyə ətrafindakı vuruşmada məğlubiyyətə uğradı. Səltaniyyə şəhərini almış Teymur Orta Asiyada baş vermiş hadisələrlə əlaqədar Səmərqəndə qayıtdı.

Cəlairilər dövlətinin zəifləməsi, Sultan Əhmədin Bağdadda olması və Teymurun Səmərqəndə qayıtmaması nəticəsində yaranmış əlverişli vəziyyətdən istifadə edən Qızıl Orda xanı Toxtamış 1385-ci ildə 90 minlik ordu ilə Dərbənddən Şirvana keçərək Azərbaycana soxuldu. Təbriz mühəsirəyə alındı. Təbrizlilər şəhərin müdafiəsinə qalxdılar. Şəhərdə xəndəklər qazıldı, səngərlər yaradıldı. Toxtamış şəhərin möhkəm müdafiə olunduğunu görüb danışqları apardı və xərac kimi 250 təmən qızıl pul almaq şərti ilə geri çəkiləcəyinə razılıq verdi. Şəhər əhalisi sülh ümidi ilə silahı yerə qoydu. Təbriz əyanları Toxtamışa veriləcək məbləğin toplanılması ilə məşğul oldular və vəziyyətdən istifadə edən Toxtamış qoşunu şəhərə buraxdı. Əhalini qarət etməyə başladılar. Təbriz əhalisi 8 gün ərzində işgalçıların zülmünə məruz qaldı. Toxtamış şəhərə yaxınlaşmış Sultan Əhmədin qoşununu geri çəkilməyə məcbur etdi. Marağa şəhəri düşmənin əlinə keçdi və qarət olundu. Qızılordular iki qismə bölündülər. İşgalçıların bir qismi Mərəndə və Naxçıvana gedib əhalini qarət etdi və şəhərləri dağıtdı, digər hissələr isə Əhər istiqamətində irəlilədi. Hər iki dəstə Qarabağda birləşdi və onlar şimala çəkildilər. Toxtamış Azərbaycandan geri qayıdarkən 200 minə qədər adamı əsir apardı.

Toxtamışın ardınca Azərbaycan 1386-cı ilin baharında yenidən İrana və Cənubi Qafqaza yürüş etmiş Teymurun hücumuna məruz qaldı. Teymurun bu yürüşü tarixdə üçillik yürüş kimi tanınır. O, ilk növbədə, bir sıra əmirlərin Səltaniyyəyə göndərdi. Onlar burada yerli hakim olan Adillə birləşdirilər və Təbrizə gəldilər. Sultan Əhmədin Təbrizdəki əmirlərinin bir qismi Əlincə qalasına, bir qismi isə Bağdada çəkildi. Təbriz Adilin ixtiyarına keçdi. Sultan Əhmədin Təbrizə göndərdiyi qoşun yenidən məğlub olub geri qayıtdı.

Az sonra Adil Teymuru qarşıla maq üçün Həmədana gedərkən Sultan Əhməd bir daha Təbrizə tərəf irəlilədi. O, Marağa vilayətinə daxil olduqda Adilin əmirləri Təbrizi tərk edib geri çəkildilər. Adillə birləşmiş Teymur Ucana çatdıqda Sultan Əhməd düşmənə qarşı müqavimət göstərmək iqtidarında olmadığı üçün Təbrizdən çıxb Naxçıvana getdi və düşərgəsini tərk edərək oradan Bağdada çəkildi. Təbrizə daxil olmuş Teymur bir müddətdən sonra Naxçıvana getdi və orada, Əlincə qalasının ətəklərində birgünlük vuruşmadan sonra Qarabağ'a qışla mağə gəldi. Teymur Qarabağda olduğu zaman Şirvanşah İbrahim qiyəmətlə

hədiyyələrlə onun yanına gedib öz itaətini bildirərək onunla ittifaq bağladı. XIV əsrin son rübündə Cənubi Qafqazda baş vermiş hadisələr (ilk növbədə Teymurun və Şirvanshah I İbrahimin fəaliyyəti) nəticəsində Azərbaycanın şimal-qərb sahələri genişləndi. Tarixçi Şərifəddin Əli Yəzdinin məlumatına görə, bu dövrdə Azərbaycan ilə Gürçüstan arasındakı sərhəd Debed (Tebeder) çayı boyunca keçirdi.

1387-ci ildə Teymur Toxtamışın Buxara və Səmərqənd üzərinə hücumu ilə əlaqədar Azərbaycanı tərk etməli oldu. O, burada öz şahzadələrindən və yerli əyanlardan ibarət canişinlərini qoyma. Təbriz şəhəri Miranşahın başçılığı ilə Əmir Məhəmməd Dəvati və Qara Bəstama, Sultanıyyə Əxi İranşaha, Marağa Şahəliyə, Pişkin Əmir Şəbli və Hacı Əhmədə tapşırıldı. Lakin tezliklə Teymurun canişinləri arasında çəkişmələr başlandı. Azərbaycanda hakimiyəti ələ almağa çalışan bir sıra yerli feodal qrupları da mübarizəyə qalxaraq, həm Teymurilərlə, həm də öz aralarında toqquşurdular. Sultan Əhmədin Təbrizdə hakimiyətini bərqərar etməyə çalışan əmirlər, Mahmud Xalxalının idarə etdiyi feodal qrupu, Qara Yusifin başçılığı ilə Qaraqoyunlular, Marağa hakimi Yadigar şahın dəstələri və hakimiyətdə möhkəmlənəməyə can atan Teymuri əmirləri bu çəkişmələrin başlıca iştirakçıları idi.

1387-ci ildə Təbriz hakimlərindən olan Qara Bəstam və Pişkin hakimi Əmir Şəbli ittifaqa girərək Məhəmməd Dəvatinin üzərinə hücum etdirilər, onu məğlubiyyətə uğradaraq Təbrizin idarəsini öz əllərinə aldılar. 1388-ci ilin fevralında Əlincə qalasının kutvalı Xacə Cövhər Cəlaiiri əmiri Altunun başçılığı ilə Təbrizə qoşun göndərdi. Şəbli Mərənddə onlara qarşı çıxdı, lakin məğlub oldu. O, əvvəlcə Təbrizdə, sonra isə Marağada əhalini qarat etdi.

Təbrizdə Şəblin naibi Əmir Dövlətyar hökmənlilik edirdi. Vəziyyətdən istifadə edən Məhəmməd Dəvati Qaraqoyunlu Qara Məhəmmədi şəhəri tutmağa çağırıldı. Həmin ilin may ayının 25-də Qaraqoyunlu qoşunu Təbrizə çatdı, şəhərdə olan Şahəlini həbs edib Şəblin ardına getdi. Onlar Həştruddaki vuruşmada qələbə çaldılar. Şəbli öldürüləndi. Lakin Qaraqoyunlularla Ağqoyunlular arasında vuruşma başlığı üçün Qara Məhəmmədin dəstəsi Təbrizdən çıxmış oldu. Onlar şəhəri Qara Bəstama və Əmir Caliqə tapşırıdlar. Tezliklə Qaraqoyunu əmirləri də şəhəri tərk etdirərək Təbriz Şeyx Adilin sərəncamına keçdi. O, Əlincə qalasının kurvalı Cövhəri Təbrizə dəvət etdi. Cövhərin Təbrizi tutub Arrana qoşun göndərməsindən narazı qalmış Xalxal hakimi Mahmud ona qarşı qoşun yeritdi və Təbrizə yürüş edib şəhəri ələ keçirdi. Təbriz 5 ay müddətində Mahmud Xalxalının başçılıq etdiyi əmirlər qrupunun (Şeyx Hacı, Satılmış, Məlik Nizaməddin, Xalıq və b.) ixtiyarında oldu. Bundan sonra isə şəhər Əlincə qalasından Altunun hücumuna məruz qaldı. Altun Mahmud Xalxalının bir neçə əmirini tutub Əlincə qalasına

göndərdi, özü isə Təbrizə daxil oldu. Lakin 1391-ci ildə Mahmud Xalxali yenidən Sultaniyədən Təbrizə yürüş etdi, Altun ilə qanlı vuruşmalar apardı və qalib gələrək Təbrizdə hakimiyəti ələ aldı. O, 6 aydan sonra Əmir Məlik Nizaməddin i şəhərdə qoyub Xalxala qayıtdı. Vəziyyətdən istifadə edən Qara Yusif Xoydan Təbrizə gəldi, şəhəri tutdu və bir neçə gündən sonra əmirlərini burada qoyub geri qayıtdı. Az sonra Əmir Altun bir daha Əlincə qalasından Təbrizə hücum etdi, şəhəri ələ keçirdi. O da öz nümayəndələrini şəhərdə qoyub geriyə - Əlincəyə qayıtdı. Bu vaxt Mahmud Xalxali Təbrizə yürüş edərək, Altun ilə 12 günlük vuruşmadan sonra qələbə çaldı və şəhərə daxil oldu. Lakin o, bu dəfə də Təbrizdə möhkəmlənə bilmədi. 1392-ci ildə Alatağ yaylağından Təbrizə irəliləyən Qara Yusif şəhəri tutdu, Mahmud Xalxala çəkildi. Təbriz bir neçə gündən sonra Əmir Bəstam və onun müttəfiqlərinin (qardaşı Mənsur və Xalıqın) əlinə keçdi. Qara Yusif şəhərdən çıxmış oldu.

Bu zaman Marağada da feodal çəkişmələri gedirdi. Ruyendəj qalasında Əmir Məhəmməd Dəvatin həbsə almış Yadigarşah Marağada hökmranlığa başladı və bir neçə gündən sonra Təbrizə yürüş etdi. Lakin şəhəri tutmaq ona müyəssər olmadı.

Təbriz Bəstam Cakir və onun müttəfiqlərinin ixtiyarında çox qalmadı. Qara Yusif şəhərə yürüş edib oranı tutdu və bir aya yaxın şəhərdə qaldıqdan sonra Əmir Satılmışı canışın təyin edib şəhərdən çıxdı. Bu xəbəri almış Yadigar şah bir daha Marağadan Təbrizə yürüş etdi. Bir neçə gün əvvəl baş vermiş vuruşmalarda tərəflərdən heç biri qələbə qazana bilmədi. Bu əsnada Teymurun qoşunları Azərbaycan sərhədlərində göründü. Qaraqoyunlular Təbrizi tərk edib öz vilayətlərinə tərəf çəkildilər. Yadigar şah isə Marağaya getdi. Teymurun qoşunu 1392-ci ildə Təbrizə daxil oldu.

Cəlairi sultani Əhmədin Azərbaycanda yeganə istinadgahı Əlincə qalası idi. Cəlairilərin xəzinəsi qalada saxlanılırdı. Qala Sultan Əhmədin oğlu Sultan Tahirin başçılığı ilə Əmir Altun və qalabəyi Xacə Cövhər tərəfindən müdafiə olunurdu. Burada Cəlairilərin 300-dən artıq əsgəri var idi. Azerbaycanı zəbt etmiş Teymur Sultan Əhmədə tabe olmaq barədə məktub yazdı, lakin rədd cavabı aldı. Buna görə də o, Bağdada hücumu keçdi, oranı qarət etdi kənddən sonra geri qayıdır Əlincəyə qoşun göndərdi. Qalanın müdafiəçiləri mərdliklə döyüşürdülər. Teymur qalanın mühəsirəsini daha da gücləndirdi və bütün giriş yollarını nəzarət altına aldı. Əmir Teymur Gürcüstana yürüş etdi, oranı viran qoydu və 1393-cü ildə Şəki vilayətinə soxuldu. Şəki hakimi Seydi Əli düşmənə müqavimət göstərə bilmədiyi üçün qaçıdı. Teymur buradan Muğana qayıtdı və Mahmudabadda qışladı.

1395-ci ilin baharında Teymur Dərbəndi keçərək Qızıl Orda üzərinə hücum etdi. Şirvanşah İbrahimin və Marağa hakimi Əmir Yadigarın iştirak etdiyi bu yürüşdən 1396-cı ilin baharında qələbə ilə qayıtmış Teymur şimal sərhədlərinin qorunması məqsədilə Dərbəndin müdafiə istehkamlarını daha da möhkəmləndirdi. Şirvanşah İbrahim Şirvanın hakimi kimi tanındı və o da şimal sərhəddinin müdafiəsi ilə məşğul oldu.

Əlinçə qalası istisna olunmaqla, bütün Azərbaycanı zəbt etmiş Teymur oğlu Miranşahı Dərbənddən Bağdada, Həmədandan Ruma qədər olan böyük bir əraziyə hakim təyin etdi və Səmərqəndə qayıdarlaq Hindistan səfərinə getdi.

Teymur Hindistan səfərində olarkən Azərbaycanın, eləcə də Cənubi Qafqazın bir çox yerli feodalları müstəqillik uğrunda mübarizə apararaq Teymurilərə itaət etməkdən boyun qaçırdılar. Əlinçə qalasının müdafiəçiləri ilə birləşmiş Şəki və Gürcüstan hakimləri Teymurilərlə vuruşdular və hətta bir çox hallarda onlara qalib gəldilər.

Miranşahın yeritdiyi mənfur siyaset bir çox feodalların və xalq kütlələrinin narazılığına səbəb olurdu. Azərbaycanda və Cənubi Qafqazda baş verən hadisələrdən xəbərdar olmuş və Miranşahın vəziyəti nizamlaşdırmaqdə acizliyini hiss etmiş Teymur Hindistan səfərindən qayıtdıqdan sonra (1399-cu ilin sentyabr ayında) Azərbaycana yürüş etdi. Bu yürüş tarixdə "Yeddiillik müharibə" adlanır.

Azərbaycana gəlmİŞ Teymur Qarabağdan Gürcüstana getdi və Kür çayının sahillərində məskən saldı. Bu zaman Cənubi Qafqazın bir sıra vilayət hakimləri onun həzuruna gedib itaət edəcəklərini bildirdilər. Həmin hakimlərlə Teymur arasındakı münasibətlərin yaxşılaşdırılmasında Şirvanşah İbrahimin böyük rolü oldu. Seydi Əli öldüyü üçün Şəki vilayətinə hakimlik edən oğlu Seydi Əhməd, həmçinin gürcü çarı Georgi Şirvanşah İbrahimin vasitəçiliyi ilə Teymurun yanına gedib, onunla ittifaqa girdilər.

Teymurun bu yürüşü zamanı uzun müddət cəsarətlə müdafiə olunan Əlinçə qalası da tabe edildi. Qalada baş vermiş feodal çəkiş mələri onun süqutu üçün əsas səbəb oldu.

Teymur bir müddətdən sonra Səmərqəndə qayıtdı və 1405-ci ildə vəfat etdi. Azərbaycan bu dövrdə Miranşahın oğlu Mirzə Ömərin ixtiyarında, Şirvan isə İbrahimin hakimiyəti altında idi.

Teymurun ölümündən sonra onun imperiyası da xilində çəkiş mələr başlandı və "Teymur vəliəhdliyi" uğrunda feodal müharibələri şiddetləndi. İmperianın mərkəzində baş vermiş hadisələr ətraf vilayətlərə də təsir göstərdi. Azərbaycan hakimi Mirzə Ömər Teymurun ölüm xəbərini alan kimi öz adına xütbə oxutdurdu və sikkə zərb etdirməklə imperianın təsirindən çıxmaga söy göstərdi. İmperianın

bir çox ərazilərində azadlıq hərəkatı genişləndi. Vəziyyətdən istifadə edən Şirvanşah İbrahim tabeçilikdən imtina etdi, tam müstəqillik qazandı. Teymurilər Şirvanın müstəqilliyini tanımlı oldular.

**Azərbaycanda dövlət quruluşu və idarə sistemi.** Hərbi-feodal, mütləq iyyət üsuli-idarəsindən ibarət olan Hülakular dövlətinin təsisini və köçəri monqol-türk qabilələrinin Azərbaycanda məskunlaşması ictimai-siyasi həyatın bir sıra sahələri ilə yanaşı, ölkənin dövlət quruluşuna, idarə sistemini də təsir göstərirdi. Monqol imperiyası mükəmməl idarə sistemi, karguzarlığı ilə seçilirdi. Monqollar Azərbaycana qərarlaşmış idarə sistemi ilə gəlmışdır. Lakin onlar boş səhralara və yaxud zəif inkişaf etmiş ölkəyə deyil, ictimai-iqtisadi, mənəvi və mədəni cəhətdən xeyli inkişaf etmiş bir diyara gəlmiş, dünya miqyaslı yüksək mədəniyyətə malik olan xalqlarla qarşılaşmışdır.

Hülakulara (ümümiyyətlə, monqollara) məxsus olan dövlət quruluşu və idarə sistemi Azərbaycanda qərarlaşmış yerli dövlət quruluşu və idarə sistemi ilə çulğuşmuşdı. Ölkədə iki ənənəvi idarə sisteminin - yerli əhaliyə və köçəri monqollara məxsus olan sistemlərin qarşılıqlı təsiri nəticəsində tədricən vahid, təkmilləşmiş, inkişaf etmiş idarə sistemi meydana gəlmişdi. Monqollar hərbi sahədə öz üstünlüklerini qoruyub saxlamışdır, lakin mülki idarədə və maliyyə sistemində yerlilərə məxsus cəhətlər üstünlüyü malik idi. Monqollar özləri ilə bir sıra hərbi, mülki və s. anlayışlar da gətirmişdilər ki, onların bəzisi (bukavul, bəxş, yurdçı, bəlarquçı və s.) vətəndaşlıq hüququ qazanmış, həmin dövrün yeni idarə sistemində işlənmişdir.

Hülakular dövlətində ölkənin ali orqanı qurultay hesab olunurdu. Qurultaylar öz vəzifələrinə görə 2 yərə bölündürdü: Böyük qurultay və ümumiyyətlə qurultay (icles). Böyük qurultaylarda mühüm dövlət əhəmiyyəti kəsb edən məsələlər müzakirə olunurdu: elxanlar seçilir, vilayət hakimləri və mühüm dövlət məmurları təyin olunur, hərbi, təsərrüfat planları, müharibə, sülh və dini məsələlər müzakirə olunur, dövlət fərmanları təsdiq edilir, əyanlara mükafatlar və ya cəzalar verilirdi. Böyük qurultaylar ildə bir dəfə çağırılırdı. Onlar 3 gündən 1 ay müddətinədək uzana bilirdi. Belə məclislərdə bəzən iki min nümayəndə iştirak edirdi. Qurultayın içinde iştirak etmək məcburi idi. Müzakirə olunan məsələlər qurultay nümayəndələrinin əksər çoxluğunun iştirakı şəraitində, səs üstünlüyü ilə həll olunurdu. Adı qurultaylarda - iclaslarda nisbətən az əhəmiyyətli cari məsələlərə baxılırdı.

Dövlətin başçısı elxan (və ya sultan) himayəsində olañ ərazinin, əhalinin mütləq hakimi idi və onun səlahiyyəti məhdudlaşdırılmırıldı. Hülakular taxt-tacına sahiblik irsi idi. Adətən, atanı oğlu əvəz edirdi. Belə hallarda Hülakular sülaləsinin bütün üzvləri öz razılığını bildirməli, həmin məsələ qurultayda həll olunmalı, yeni hökmədar

tacqoyma mərasimini keçməli və Ali monqol xaqanlığı tərəfindən təsdiq olunmalı idi. Əslində isə Hülükular səltənətinə sahib olmaq üçün aşağıdakı üç yoldan istifadə edilirdi: 1) yeni elxan qurultayda seçilirdi; 2) yeni elxan öz sələfinin vəsiyyətinə görə təyin olunurdu; 3) yeni elxan zorla hakimiyyətə yiyələnirdi.

Hülükular dövlətinin adı idarə sisteminde ikinci yeri naib əs-səltənət (səltənət naibi) tuturdu. Naib əs-səltənət elxanın mərkəzdə olmadığı məqamlarda dövlətin idarəsi ilə məşğul olur, qalan vaxtlarda isə ölkənin vəziyyəti, mühüm xəbərləri barədə elxana məlu mat verir, onu gerçək şəraitlə tanış edirdi.

Dövlətin idarə sistemində üçüncü yeri ölkənin baş əmiri - əmir ül-ü məra tuturdu. Hərbi və inzibati bölgü bir-birinə uyğunlaşdırılmışdı: inzibati baxımdan vilayət hesab olunan ərazi hərbi baxımdan ölkə adlanırdı. Mərkəzi dövlət aparatında hərbi-inzibati idarələri birləşdirən orqan əmarət (əmirlilik) adlanırdı və bu orqan baş əmir tərəfindən idarə olunurdu. Baş əmir dövlətin dörd əsas əmirləri sırasından seçilir və elxan tərəfindən təsdiq olunurdu. Əmarətə ölkə əmirliliyi, tümən əmirliliyi, minlik və yüzlük əmirlilikləri, yarğu (məhkəmə) əmirliyi, elçə də ali hərbi vəzifələr - inaq, bukavul, tavaçı, yasavul, bəlarquçı, bəxsi və s. daxil idi. İnaqlar hərbi məsləhətçilər idi. Bu kavullar divandan ayrılmış ixracatı və yürüşlərdə əldə edilmiş qəniməti hərbi hissələr arasında bölür, ordu hissələrinin təminatı ilə məşğul olurdular. Tavaçılər ümumi səfərbərliklə məşğul olurdular. Yasavullar qoşun hissələrini döyüş meydanlarına aparıb onları döyüşə hazırlıq vəziyyətdə saxlamalı idi. Düşərgədə, yaylaq və qışlaqlarda hökmdarın və hərbi hissələrin yerləşdiyi məskənlər-yurdalar yurdçılər tərəfindən salınırdı. Bəlarquçı qoşun hissələri çəkildikdən sonra öz dəstəsi ilə döyüş meydanlarında, yurdlarda qalıb itkin düşmüş, azmiş adamları, mal-qaranı və əşyaları toplayıb sahiblərinə çatdırımlı idi. Hərbi kargüzarlıq bəxşilər tərəfindən aparılırdı.

Elxan ilərin qoşun təşkilatında aşağıdakı bölgü mövcud idi. Bütün ordu tümənlərə (onminliklərə) ayrılrıdı. Tümənlərə on minbaşılardan başçılıq edirdilər. Tümənlər minliklərə, minliklər yüzlüklərə, yüzlüklər isə onluqlara bölünürdü. Minliklərə minbaşılardan, yüzlüklərə yüzbaşılardan, onluqlara onbaşılardan başçılıq edirdilər. Ordu nəfərlərinin adları bir-bir kitabda qeydə alınırıdı. Azərbaycanda mülki idarə divan sistemi üzrə aparılırdı. Mərkəzi dövlət aparatında 20-dən artıq divan mövcud idi. Həmin bölgələrdə mühasibat işləri 7 dəftər əsasında həyata keçirilirdi.

Mərkəzi divanlar vəzirlər tərəfindən idarə olunurdu. Vəzirlər ölkənin ümumi iqtisadi vəziyyətini nizamlamalı, tənəzzül və inkişafın səbəblərini müəyyənləşdirməli, maliyyə məsələlərini həll etməli və ilk növbədə, səltənətin, şahzadələrin, onların ailə üzvlərinin təchizatını təmin etməli idilər. Vəzirlərin xüsuslu köməkçiləri - müavini lər (naibi-vəzirət) vardı.

İxtisaslı divanlar təsərrüfatın müxtəlif sahələrini idarə edirdilər, ölkənin baş mustovfisi tərəfindən idarə olunan istifa divanı dövlət gəlirlərinin müəyyənləşdirilməsi, toplanması və xərcənməsi üzrə ümumi mühəsibat aparırdı. Uluq bitikçi ölkənin əmlak rəisi sayılırdı, dövlət sərvətlərinin cəmlənməsi və xərcənməsinə cavabdeh idi. Münəfi əl-məmalik dövlət sənədlərinin tərtibi ilə məşğul olur və xarici dövlətlərlə əlaqələri tənzimləyirdi. Dövlət xəzinələri üç nəfər tərəfindən idarə olunurdu: nazir dövlət xəzinəsinin məsrəflərinə, müşrif xəzinənin gəlirlərinin toplanmasına cavabdeh idi. Xazen (xəzinədar) isə xəzinənin varidatını mühafizə edirdi. İsfəhsalar dövlətin təhlükəsizliyini təmin etməli, şəhərləri qorunmalı, asayışə, dövlət qanunlarının düzgün icrasına nəzarət etməli idi. Dövlət arbitrajları (həkəm əl-məmalik) məhkəmə proseslərinə nəzarət edir, mübahisələrin qanun çərçivəsində həll olunmasına çalışırı. Bayrat divanı istifadəsiz qalmış torpaqların qeydə alınması və istifadə olunması, imarət divanı tikinti işləri, məsas divanı sənətkarlıq işləri ilə məşğul olurdu. Dövlət sikkəxanalarının işi üçün xüsusi rəis məsuliyyət daşıyırı. Ticarət işləri məlik ət-tüccarın ixtiyarında idi. Ölkədə rabitə işləri yam sistemi üzrə aparılırdı. Əsas yollarda hər 3 fərsəxdən bir (təxminən 20 kilometr) dayanacaqlar (yamlar) təşkil olunmuşdu. Rabitə işləri bir yandan digərinə ötürülmə vasitəsilə həyata keçirilirdi.

Dövlətin ərazisi vilayətlərə, onlar isə öz növbəsində tümənlərə bölünmişdi. Tümən hərbi və inzibati bölgü baxımından eyni ərazini əhatə edirdi. Azərbaycan müstəqil vilayət kimi 9 tümənə ayrılmışdı və onların hər biri ölkənin iri şəhərlərindən birinin adı ilə, məsələn, Təbriz tüməni, Ərdəbil tüməni, Naxçıvan tüməni və s. adlanırdı.

Vilayətlərin idarəsi hakimlərə həvalə olunmuşdu. Vilayət və şəhərlərdə hərbi canişinlər də mövcud idi. Vilayətlər mərkəzi dövlət idarəsi sistemi çərçivəsində idarə olunurdu. Mərkəzi dövlət aparatındaki bütün divanlar vilayətlər, daha sonra isə şəhərlər üzrə şəhərlərdir. Vilayət və şəhərlərdə hakim, hərbi canişin, vəzir, qazi, müstovfi, bitikçi, nazir, müşrif, isfəhsalar və s. kimi mərkəzi orqanların nümayəndələri ilə yanaşı, mütəsərrif, şəhnə, qələmi, müqənnən, müəddil, mühəssil kimi vəzifəli məmurlar mövcud idi.

Vilayətlərdəki dövlət və səltənət torpaqlarının idarəsi müqətiyə (icarəye) verildi. İcarədarlar (mütəsərrif) adətən, 3 il müddətinə təyin olunurdular. Şəhnələr vilayətdə və şəhərdə asayış qoruyurdular. Qələmi mərkəzi dövlət aparatındaki uluq bitikçi vəzifəsinə uyğun idi. Müqənnən vilayətlər üzrə dövlət torpaqlarının həcmini müəyyənləşdirir və bu barədə xüsusi kitablar - "Qaunnamə" lər tərtib edirdi. Kənd yerlərində bu işi mütəlliqan adlı məmurlar görürdülər. Mühəssillər yerlərdə dövlət

vergilərinin toplanılması və mərkəzi divana təhvili ilə məşğul olurdular. Gənclərin idarəsi işi kənd rəislərinə həvalə edilmişdi.

Ölkənin dini işlərinin idarəsi baş ruhani təşkilatının sərəncamında idi. Bu təşkilata elxanın xüsusi fermanına əsasən təyin olunan qazi əl-qüzzat (qazılar qazısı) başçılıq edirdi. Mərkəzi dini təşkilatda dörd aparıcı qazi mövcud idi. Onların hər biri islamın ən çox seçilən təriqətlərdən birini (şafeiləri, malikiləri, hənəfiləri və hənbəliləri) təmsil edirdi. Qazi əl-qüzzat həmin qazıların tərkibindən seçilirdi. Dövlətin baş qazısı dini mühakimələrin aparılması, beyt əl-malın (xəzinənin) mühafizəsi, vəqf gəlirlərinin toplanılması və məsrəfi üzərində nəzarəti, kəbənin kəsilməsi, ölkədə islamın inkişafı və s. vəzifələri yerinə yetirirdi.

Vilayət və şəhərlərdə vilayət və şəhər qazıları mövcud idi. Nahiyə və kənd qazıları mühakimə işlərinə baxmaq hüququna malik deyildilər. İcma halında yaşayan qəbilə, tayfa və ya qrupların xüsusi qazıları (qaziye xeyl-xane) vardı. Müsəlman əhlindən zəkatın toplanılmasına zəkat amili, qeyri-müsəlmanlardan cizyə toplanılmasına cizyə mütəsərrifi cavabdeh idi. Ehtisab təşkilatı və onun başçısı mühtəsib təqribən şəhərin bütün ictimai-iqtisadi, mədəni və mənəvi həyatına nəzarət edirdi.

Dövlətin mərkəzi dini təşkilatında vəqf divanı mövcud idi. Vəqflər dövlət vəqfləri və seyid vəqfləri olmaqla iki yerə bölündürdü. Dövlət vəqfləri qazi əl-qüzzatın nəqibi tərəfindən, seyid vəqfləri isə seyidlərin baş nəqibi (nəqib ən-nüqabai sadat) tərəfindən idarə olunurdu. Ayni-ayrı vəqflər mütəvəllilərin ixtiyarında idi. Vəqfin əmlakı beyt əlməl adlanan xəzinələrdə saxlanılırdu.

XIII-XIV əsrlərdə Azərbaycanda Yarğın və Şəriət məhkəmələri fəaliyyət göstərirdi. Əslində onlar dövlətin vahid məhkəmə sisteminin müxtəlif qolları idi. Hər iki məhkəmənin sədrleri elxan tərəfindən təyin olunurdu. Yarğın məhkəmələri Çingiz xanın "Yasa"sının tələblərinə əsasən mühakimə aparır və monqol-türk qəbilələrinə məxsus şəxslər arasında baş vermiş mübahisələri həll edirdi. Monqollarla yerli əhali arasındaki mübahisələrə də Yarğın məhkəmələrində baxılırdı. Yarğın məhkəmələrində elxan müstəsna səlahiyyətə malik idi və hər bir məsələni öz iradəsinə uyğun surətdə müstəqil həll edə bilərdi. Mühüm dövlət əhəmiyyəti kəsb edən məsələlərə qurultayda baxılırdı və belə hallarda elxan baş hakim mövqeyində dururdu. Hərbi bölmələrdə mühakimə işlərinə baş əmir, tūmən əmiri və yarquçılər baxırdılar. Məhkəmələrdə isfəhsalar, şəhnə və b. məmurlar iştirak edirdilər. Məhkəmələrin qərarları yuxarı məqamlar, mühüm hallarda isə elxanın özü tərəfindən təsdiq olunmalı idi.

Yerli əhaliyə aid olan mübahisələrə şəriət qanunlarına əsaslanan qəza məhkəmələrində baxılırdı. Məhkəmə prosesi beş mərhələdən keçirdi: məhkəməyə

müraciət, müqəssirin məhkəməyə cəlb olunması, tərəflər üçün vəkillərin müəyyənləşdirilməsi, istintaq və üzləşdirmə, məhkəmə hökmünün çıxarılması. Şəriət məhkəmələrində karguzarlıq işləri dar ül-qəza adlanan orqanda aparılırdı. Katibin başçılıq etdiyi bu orqanda əmin (nəzarətçi), müvərrix (salnaməçi-mühafizəçi), müdər (müstəntiq), vəkil və b. məmurlar çalışırdılar. Şəriət məhkəmələri müzalim divanında, ədliyyə idarələrində (dar ül-əndl), mədrəsələrdə və bu məqsədlə tikilmiş xüsusi binalarda keçirilirdi. Məscidlərdə məhkəmələr keçirmək qadağan idi. Dini məhkəmələr öz fəaliyyətlərində müstəqil olub, yalnız baş qaziya və elxanın özünə tabe idi. Yarğı əmirlərinin şəriət məhkəmələrinin işinə qarışması qanunla qadağan olunmuşdu.

## II FƏSİL

### XIII-XIV ƏSRLƏRDƏ AZƏRBAYCANDA İCTİMAİ-İQTİSADİ QURULUŞ

**Monqol işgallarının viranədici nəticələri.** Monqol işğalı Azərbaycanın iqtisadiyyatına çox ağır zərbə vurdu. Əhalinin kütləvi şəkildə məhv edilməsi monqol qoşunlarının ilk yürüşlərinin nəticəsi idi. Monqol yürüşləri, işgalları orta əsrlər ərzində görünməmiş terror və zülm sisteminin tərkib hissəsi olmuşdur. Xeyli maddi dəyəri və insan ehtiyatını özündə cəmləşdirmiş iri ticarət-sənətkarlıq mərkəzləri - şəhərlər monqol qoşunlarının başlıca hücum hədəfləri idi.

Monqolların birinci və ikinci yürüşləri nəticəsində Ərdəbil, Beyləqan, Marağa, Gəncə, Şamaxı, Naxçıvan, Xoy, Səlmas, Sərab, Şəmkir, Kağozkonan, Bərdə, Ucan və Qəzvin şəhərləri daha böyük dağıntıllara məruz qaldı. Yalnız Qəzvin şəhərində 40 minədək insan qətlə yetirildi.

Ərdəbil və Beyləqan şəhərləri 7-8 il ərzində əhalidən məhrum olmuş, viran edilmiş vəziyyətdə qaldı. Bu şəhərlər Xarəzmşah Cəlaləddin in dövründə qismən bərpa edildi. Lakin 1257-ci ildə Beyləqan Hülaku xanın çoxsaylı qoşunları tərəfindən mühasirə olundu. 3 aylıq mühasirədən sonra şəhər ələ keçirildi və yerlə yeksan edildi.

XIII əsrin 60-cı illərindən XIV əsrin 50-ci illərinədək Azərbaycanın (xüsusilə Şirvanın) ərazisi Hülaku qoşunları ilə Qızıl Orda hərbi qüvvələri arasında geniş miqyaslı müharibə meydanına çevrilmiş, ölkənin iqtisadiyyatına əsaslı zərbə dəymışdı.

Monqol yürüşləri Azərbaycanda mövcud olmuş süni suvarma şəbəkəsini xeyli dərəcədə sarsılmışdı. Şərq ölkələrinin əksəriyyətində olduğu kimi,

Azərbaycanda da süni suvarma ölkənin kənd təsərrüfatı üçün həllədici əhəmiyyətə malik idi.

Buna görə də su bəndlərinin və digər suvarma qurğularının dağıdılması, bu qurğuları bərpa edə biləcək canlı qüvvələrin köskin surətdə azalması kənd təsərrüfatının tənəzzülünə, əkinçilik məhsulları istehsalının bir neçə dəfə azalmasına səbəb olmuşdu. XIII əsrin sonlarında Azərbaycanda əkin üçün yararlı olan torpaqlann yalnız 10 faizi becərilirdi.

XIII-XIV əsrlərdə Azərbaycanda köçəri maldarlıqla məşğul olan əhalinin sayı gəlmə türk-monqol tayfaları hesabına köskin şəkildə artmışdı. Köçəri maldarlığın artması ölkənin müxtəlif vilayətlərində əkinçiliyin tərəqqisinə maneçilik törədirdi. Köçəri maldarlar çox zaman Azərbaycanın oturaq əkinçi əhalisinə qarşı talançı yürüşlər təşkil edirdilər. İlk dövrdə işgalçıların tətbiq etdikləri qeyri-müəyyən vergi və mükəlləfiyyətlər sistemi, hökm sürən özbaşınalıq şəhərlərin iqtisadi inkişafı prosesində, əkinçiliyin tərəqqisində ciddi əngələ çəvrilmişdi. Fəzlullah Rəşidəddin qeyd edirdi ki, "bu sui-istifadə hallarının artması nəticəsində vilayətlərdəki rəsiyyətin bir hissəsi ölkəni tərk etmiş, başqa ölkələrdə məskunlaşmış, şəhər və kəndlər boşalmışdır".

Gösterilən əlverişsiz icimai-iqtisadi və siyasi amillərin məcmusu vaxtilə iri ticarət-sənətkarlıq mərkəzləri kimi tanınmış şəhərlərin aqrarlaşmasına, tənəzzülünə səbəb olmuşdu. Beyləqan, Kağəzkonan, Sız, Bəcirəvan, Xalxal və Miyana şəhərləri kəndlərə çəvrilmişdi.

Ölkənin icimai həyatında quldarlığın müvəqqəti dirçəlişi monqol işgalinin mürtəcə nəticələrindən biri idi. Əsir alınmış sənətkarlar və kəndlilər quldarlığın əsas mənbəyi olmuşdu. Fərdi feodal karxanalarında və xəzinəyə məxsus emalatxanalarda, kənd təsərrüfatında qul əməyindən geniş istifadə edilirdi. Məsələn, yalnız Fəzlullah Rəşidəddinin Təbriz yaxınlığındakı iki bağında 1200 qul işləyirdi. Fəzlullah Rəşidəddinə məxsus olan Rəbi-Rəşididə 5 kəndin əsası qoyulmuşdu və bu kəndlərdə 80 qul istismar edilirdi.

Azərbaycanda monqol işgalinin ağırlığı müəyyən qədər azaldan amillər də mövcud idi. Bəzi şəhərlər (Təbriz, Bakı və s.), dağlıq və dağətəyi ərazilərin bir hissəsi monqol yürüşlərinə, işgalina, talanına məruz qalmamışdı. Təbriz şəhəri monqol mənşəli Elxanilər dövlətinin paytaxtına çəvrilmiş, icimai-iqtisadi, mədəni inkişafın yüksək mərhələsinə çatmışdı. Təbrizdə monqol feodalları yerli dövlət onənələrinin təsiri altına düşmüşdülər.

XIII əsrin sonu - XIV əsrin əvvəllerində Qazan xan islahat keçirdi, müəyyən olunmuş vergi sistemi tətbiq edildi. Hülakular dövləti kimi iri bir siyasi vahidin yaranması xeyli dərəcədə mütərəqqi prosesin güclənməsinə səbəb oldu,

vahid dövlət hüdudundakı ölkələrin mədəni baxımdan qarşılıqlı təsirinə, tranzit ticarətin inkişafına əlverişli şərait yaratdı.

**Kənd təsərrüfatı və aqrar münasibətlər.** Monqol yürüşlərinədək olan dövrə Azərbaycan Ön Asiyannın inkişaf etmiş əkinçilik ölkələrindən biri olmuşdur. Kəndlilər ölkə əhalisinin əksəriyyətini təşkil edirdilər. Əkinçilik və maldarlıq kəndlilərin başlıca məşğulliyəti idi. Qoyunçuluq və atçılıq maldarlığının əsas sahələrini təşkil edirdi. Muğan, Şirvan, Urmiya, Uşnu, Kür və Araz çayları arasındakı ərazilərdə maldarlıq üçün əlverişli otaqlar var idi.

Monqol işğallarına qədərki dövrə əkinçiliyin inkişafı six suvarma şəbəkəsinə əsaslanırdı. Suvarmanın çayların, kəhrizlərin və quyuların su ehtiyatlarına əsaslanan üç növü mövcud idi. Araz və Kür çayları arasındakı ərazidə çay suvarma növündən geniş surətdə istifadə edilirdi. Vergilərin məbləğinin dəqiq müəyyən olunması, vergi sahəsində bəzi güzəştlər əkinçiliyin dırçəlməsi üçün müəyyən şərait yaratdı. Əkinçiliyin yüksəlişi prosesi ilk növbədə suvarma şəbəkəsinin genişləndirilməsindən sonra başlandı. Suvarma şəbəkəsinin bərpası və inkişafi isə külli miqdarda xərc tələb edirdi. Təbriz və onun ətrafında suvarma şəbəkəsi xeyli genişləndirildi. XIV əsrin əvvəllərində bu bölgədə Açıçaydan çəkilmiş kanallardan başqa 900 kəhriz vardi. Suyun əsas hissəsi əkinçiliyin ehtiyaclarının ödənilməsinə yönəldilmişdi. Lakin mövcud olan su ehtiyatı zəruri tələbatı ödəmirdi. Kür-Araz ovalığı suvarma şəbəkəsinin bir hissəsi bərpa olunmuşdu. Qədim əkinçilik mədəniyyəti bölgəsi olan Guştəsfidə mənbəyini Kür və Araz çaylarından alan kanallar inşa edilmişdi. Bu kanalların ətrafında bir sıra kəndlər yaranmışdı. Azərbaycanın Urmiya, Uşnu, Mərənd, Marağa, Bəcirəvan, Xoy və s. vilayətlərində də çay, quyu və bulaq sularına əsaslanan suvarma sistemləri bərpa olundu.

Taxılçılıq əkinçiliyin əsas sahəsi idi. Buğda və dari əkilmiş sahələr ölkənin bütün vilayətlərini əhatə edirdi. Təbriz, Marağa, Ərdəbil, Kür və Araz çayları arasındakı ərazi, xüsusilə Beyləqan bölgəsi, Guştəsf, Talış vilayətlərində çəltik əkilmiş sahələr vardi.

Texniki bitkilər arasında daha mühümü və geniş yayılmış pambıq idi. Pambıqcılıq Naxçıvan, Azad, Beyləqan, Marağa, Kəhran, Mərənd, Dizmar, Deh xarkan, Neylan vilayətlərində, Kür çayının aşağı axarında yerləşən bölgələrdə inkişaf etmişdi.

Bağçılıq əkinçiliyin əsas sahələrindən biri idi. Bağlarda müxtəlif növ meyvələr - alma, armud, üzüm, ərik, şeftali, heyva, tut, albalı, gilənar, badam, limon, zeytun və s. becərilirdi.

Təbriz, Xoy, Naxçıvan, Marağa, Bərdə, Zünuz, Tasuc, Meşkin, Ordubad, Azad, Xoy, Səlmas, Dehəxarkan, Leylan vilayətləri mühüm bağçılıq və üzü məcülük bölgələri idi. Azad bölgəsində hazırlanmış şərablar geniş şöhrət qazanmışdı. Paxlalı bitkilərin, tərəvəzin müxtalif növləri becərilirdi. Ən yaxşı paxlalı bitki növləri Təbriz bölgəsində əkilirdi. Təqribən 580 hektar sahədə yemiş becərilirdi. Qarabağda və Şirvanda qarpız əkilən sahələr xeyli genişlənmişdi.

Əkinçilik məhsulları istehsahlın mühüm hissəsinin şəhərtrafi kənd bölgələrində mərkəzləşməsi şəhər əhalisinin tələbatından doğmuşdu. Əkinçilik məhsulları (ilk növbədə texniki bitkilər) əmtəə mübadiləsinə cəlb edilmişdi. Lakin ölkənin şəhərlərdən uzaq olan vilayətlərində natural təsərrüfat hökm sürməkdə idi.

XIV əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatında baş vermiş nisbi yüksəlişə baxmayaraq, kənd təsərrüfatı istehsalının həcmi XIII əsrin əvvəllərindəki səviyyəyə çatmadı. Bir çox vilayət və bölgələrdə kənd təsərrüfatından əldə olunan gəlirlər təxminən 8-10 dəfə azalmışdı.

Maldarlıq iki formada inkişaf edirdi. Köçəri maldarlar Muğanın, Arranın və Cənubi Azərbaycanın çöl bölgələrində qışlayır, yaza və yayda isə dağlıq əraziləre köçürdürlər. Tarixçi Ən-Nəsəvinin məlumatına görə, "ən təhlükəli şəraitdə Beyləqan yaxınlığında mövcud olan bir körpünün üzərindən saysız-hesabsız qoyun sürürləri keçirilmişdi".

Heyvandarlıq kənd təsərrüfatının yeganə sahəsi idi ki, monqol işgalları dövründə geniş surətdə inkişaf etmişdi. Lakin heyvandarlığın inkişafı, ekstensiv köçəri maldarlığın tərəqqisi türk-monqol mənşəli köçəri tayfaların miqrasiyası ilə əlaqədar idi. Qoyunculuq, atçılıq, iş heyvanlarının yetişdirilməsi heyvandarlığın mühüm sahələri olmuşdur. İri feodallar yüz minlərlə qoyuna, on minlərlə ata malik idi. Daxili və xarici bazarlarda ticarət obyektiñə çevrilmiş Azərbaycan atları xüsusi şöhrət qazanmışdı. Marko Polo yazırkı ki, "burada xeyli əla at vardır, bu atlar Hindistana satılmaq üçün aparılır, onlar çox bahadır".

XIII-XIV əslərlərə Azərbaycanda, eləcə də Yaxın və Orta Şərq ölkələrində torpaq mülkiyyətinin əvvəller mövcud olmuş aşağıdakı formaları vardı: 1) dövlət torpaqları - divani; 2) hakim sülaləyə məxsus olan torpaq mülkləri - xassə, Hü'ləkular dövründə isə incu və yaxud xass incu; 3) mülklər; 4) dini idarələrə və xeyriyyə təşkilatlarına məxsus olan vəqf torpaqları; 5) iqta torpaqları (dövlətə qulluq müqabilində verilmiş, çox zaman irsi səciyyə daşıyan torpaq sahələri); 6) camaat - icma torpaqları.

İlk monqol yürüşləri qısamüddətli kəşfiyyat xarakteri daşımış, Azərbaycanın aqrar münasibətləri sisteminə əsaslı surətdə təsir etməmişdi. Atabəylər dövlətinin süqutundan və monqol işgalindən sonra vəziyyət xeyli dəyişdi. Divan və xassə

torpaqları Hülakular dövlətinin hakim sülaləsinin ixtiyarına keçdi. Beyləqan və Ərdəbil bölgələrində geniş torpaq sahələri bu sülalənin əlində cəmlənmişdi. Cənubi Azərbaycan ərazisində (Səlmas, Urmiya, Xoy vilayətlərində) geniş torpaq mülkləri iqtə hüququnda xırda və orta feodallara verildi. Arran ərazisində (Beyləqan, Bərdə, Şəmkir və s.) da bir çox feodallara iqtə hüququnda torpaq sahələri bağışlanmışdı. Hülakular dövründə mövcud olan torpaq fondu əsasən hakim sülalənin və monqol-türk mənşəli hərbi-köçəri əyanlar arasında bölüşdürüldü. Muğanda keçirilmiş qurultayın qərarına əsasən Azərbaycan, Gürcüstan və Ermənistanda olan torpaq sahələri 110 əyan arasında paylanmasıdır. Yerli feodalların bir hissəsi hərbi toqquşmaların gedişində məhv edildi, digər hissəsi isə torpağa sahib olmaq hüququndan məhrum olundu. Ölkədə mövcud olan torpaq fondunun yalnız cüzi bir hissəsi yerli əyanların əlində qaldı.

Qazan xanın islahatından sonra torpaq mülklərinin bölüşdürülməsində dəyişikliklər baş verdi. 1303-cü ildə hərbi xidmət etmiş monqollara dövlət fondundan torpaq paylanması haqqında fərman verilmişdi. İqtə torpaqlarının paylanması monqol qoşunun strukturuna uyğun gəlirdi. İqtə torpaqlarının satılması qadağan edildiğə də, onlar gerçəkdə irsi səciyyə daşıyırıldı. Bu torpaqlardan əldə olunan vergilər iqtə sahibinə, iqtadara məxsus idi. İqtə mülkləri iri qoşun vahidləri üçün nəzərdə tutulmuş böyük torpaq sahələrinə ayrıılırdı. Hülakular dövlətinin metropoliyası olan Azərbaycanda daha çox iqtalar paylanmasıdır. Şirvanda geniş torpaq sahələri, Meşkin və Guştəsfî bölgələri bütövlüklə feodallara iqtə hüququnda verilmişdi.

Qazan xanın islahatından sonra dövlət torpaq fondu hesabına mülk və vəqf torpaqlarının artması prosesi sürətləndi. XIV əsrin birinci yarısında iri feodalların əlində geniş torpaq sahələrinin cəmləşməsi prosesi gücləndi. Boş qalmış sahələrin istifadəsi və abadlaşdırılması bu işdə az rol oynamadı. Lakin bu proses əsasən xırda torpaq mülkiyyətçilərinin iflası hesabına gedirdi.

Monqol işgalları dövründə azad kəndlilərin torpağa təhkim edilməsi prosesi gücləndi. Qazan xanın 1303-cü ildə verdiyi fərmana əsasən torpaq mülkiyyətçiləri yaşayış yerindən qaçmış kəndliləri 30 il ərzində geri qaytara bilərlər. Torpaq sahiblərinə başqa sahibkarın mülkündən qaçmış kəndlini qəbul etmək qadağan olmuşdu. Bu, Azərbaycanda (eləcə də Şərqiye) kəndlilərin torpaq sahibinə deyil, torpağa təhkim olunması haqqında ilk hüquqi sənəd idi.

Monqol işgali dövründə kənd icmaları da dövlətdən asılı vəziyyətə salmışdı.

**Vergi və mükəlləfiyyətlər.** XIII əsrin 30-50-ci illərində monqolların tətbiq etdiyi ağır vergi siyasəti ölkə iqtisadiyyatma yeni zərbə vurdur. Monqol

hökmdarları vergilerin yiğilmasında istifadə olunan üsulların, zorakı tədbirlerin faydasızlığını əmin olduqdan sonra vergi sistemində müəyyən qayda yaratmağa cəhd etdilər. 1254-cü ildə Munke xanın sərəncamı ilə bütün Monqol imperiyası hüdudlarında əhalinin ümumi siyahıya alınması keçirildi. Gəncəli Kirakos yazdı: "Qadınlar istisna olunmaqla, on yaşına çatmış bütün adamları siyahıya alırılar. Əhalidən müəyyən olunmuş həddən artıq olan vergiləri a mənsizliq la tələb edirdilər, xalq dilənci vəziyyətinə düşmüşdü. Vergi yiğanlar əhaliyə görünməmiş əzab və işgəncələr verirdilər".

XII əsrin 50-ci illərinin sonlarında təşəkkül tapmış Hülakular (Elxanilər) dövlətində monqol canişin lərinin hakimiyyəti dövründəki vergi sisteminin qaydaya salınması, mərkəzləşdirilməsi və təkmilləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirildi. Elxanilər yerli inzibati vergi sisteminin ənənələrin i əsasən saxla mağaya, bu sistemi Çingiz xan dövründən miras qalmış "Ulu Yasa"nın geridə qalmış feodal-patriarxal qaydaları ilə uzaşdırmağa çalışırdılar.

XIII-XIV əslərin mənbələrindən məlum olur ki, bu dövrdə zəhmətkeş əhalidən dövlət və feodalların mənafeyinə 45 adda müxtəlif vergi və mükəlləfiyyət tələb edildi.

İstifadə olunan torpağın müqabilində alınan başlıca vergi xərac idi. Atabəylər dövləti dövründə bu vergini ödəmək əhali üçün hələlunmaz problem deyildi: "xərac vergisi becərilən əkin sahələrinin, bağların müqabilində ödənilməli idi. Məhsulsuzluq şəraitində bu vergi tələb olunmurdu. Alınan xərac məhsuldar mülk torpaqlarından əldə olunan məhsulun 10 və ya xud 5 faizini təşkil edirdi".

Monqol hökmdarlığı dövrü (XIV əsrin əvvəlləri istisna olunmaqla) vergilərin (habələ xəracın) artımı təməyüllü ilə səciyyəvi olmuşdur. Hətta rəsmi sənədlərdə qeydə alınmış məlumatlardan aydın olur ki, xərac vergisi məhsulun 60-70 faizini, əlavələrlə isə 70-80 faizini təşkil etməyə başlamışdı. Lakin vergiyiganlar və vergilərin yiğilması işini icarəyə götürmiş şəxslər əhalidən müəyyən edilmiş həddən artıq məhsul qoparmaga can atırdılar. Xərac ildə iki dəfə yiğilirdi: ilin əvvəlində (Novruzda) bu vergi əsasən pulla, məhsul yiğimi dövründə isə pul və məhsulla ödənilirdi.

Verginin kəmiyyəti becərilən torpağın sahəsinə müvafiq idi. Divan torpaqlarından xəracın yiğilması işi ayrı-ayrı feodalların icarəsinə verilirdi. Yiğilan xəracın 1/3 hissəsi xəzinəyə da xil edilir, 1/3 isə icarədarın xeyrinə gedirdi.

Monqol işğalçılarının tətbiq etdiyi ağır vergilərdən biri də qopçur (monqol dilində "otlaq" mənasına gəlir) idi. Bu vergini əvvəllər köçəri maldarlar ödəyirdilər (hər 100 baş mal-qaradan 1 baş heyvan almındı). Tədricən qopçur can vergisinə əvvərilərək şəhər və kəndlərin oturaq əhalisinə də şamil edildi. Qopçurun tətbiq

edilməsi müsəlman hüququna (şəriətə) zidd idi. Şəriətə görə, can vergisi yalnız müsəlman olmayan əhalidən alına bilərdi. Qazan xanın hakimiyyəti dövründəki qopçurun nə dərəcədə ağır vergi olduğunu Fəzəllah Rəşidəddin'in bu məluimatından anlamaq mümkündür: "Bu vilayətləri hakimlərin icarəsinə verirdilər, həmin hakimlərə yardım etmək üçün zəruri sayda xidmətçilər verilirdi... Bu cür hakimlər hər il rəiyətdən 10, bəzi hallarda isə 20-30 qopçur məbləğində vergi yiğirdilər, toplanmış verginin xeyli hissəsi hakimlərin, vergiyığanların əlində cəmlənirdi".

Qazan xanın islahatı qopçur vergisinin yiğilmasında müəyyən dönmüş yaratdı, vergi məbləğinin özbaşına artırılması qadağan olundu. Lakin bu islahata baxmayaraq, qopçur ağır vergi olaraq qalmaqdır idi.

Çingiz xanın dövründən etibarən şəhər sənətkarlarından, ticarətdən alınan vergilər tamğa istilahı ilə qeyd edilirdi. Tamğa vergisi pulla ödənilirdi və onun məbləği çox yüksək idi. Tamğanın iki növü mövcud olmuşdu: böyük və kiçik ik tamğa. Böyük tamşa şəhər darvazalarında, gömrükxanalarda, məhsulların şəhərlərə gətirildiyi zaman alınırdı. Vergiyığanlar böyük məbləğ təşkil edən bu verginin ədalətliliyini təsdiq etmək üçün iri tərəzilərdən istifadə edirdilər. Kiçik tamşa vergisi isə bazarlarda, məhsulların satışı zamanı ödənilirdi. Tamşa Elxanilər xəzinəsinin zənginliyini təmin etmiş ən sabit vergi olmuşdur. XIII əsrin sonlarında yalnız Təbriz şəhərindən əldə olunan tamğanın məbləği 80 tumanə çatmışdı və Hülaku dövləti xəzinəsinin gəlirlərinin 5 faizini təşkil edirdi. XIV əsrin əvvəllərində də, Qazan xanın islahatlarına uyğun surətdə, şəhər həyatının dirçəldilməsi məqsədilə bəzi şəhərlərdə tamşa vergisi müvəqqəti olaraq ləğv edilmiş, digər şəhərlərdə isə 50 faiz azaldılmışdı. Lakin ticarətin və sənətkarlığın inkişafı sayəsində tamğanın ümumi həcmi nəinki azaldı, əksinə, bu məbləğ artmağa başladı. Məsələn, 1340-cı ildə Təbrizdə yiğilmiş tamşa vergisinin ümumi məbləği 87 tuman 5000 dinar olmuşdur.

Əvvəllər olduğu kimi, bu dövrdə də ticarət karvanlarından yol haqqı - bac alınırdı. Bac şəhər darvazalarının yanında, körpülərdə ödənilirdi. Bu işlə xüsusi gömrükxana məmurları məşğul olurdular. Bac əsasən başqa şəhərlərdə satılmaq üçün nəzərdə tutulmuş məhsulların müqabilində alınırıldı. Əger əmtəə şəhər bazarına satış üçün gətirilirdi, onun əvəzində tamşa vergisi ödənilməli idi. Bac yiğiminin ən iri gömrük məntəqələrindən biri Araz çayı üzərində olan Xudafərin körpüsü olmuşdur.

Dövlət aparatının ayrı-ayrı zümrələrinin maddi cəhətdən təmin olunması üçün şəhər və kənd əhalisindən müxtəlif vergilər alınırdı. Orta əsr mənbələrində bu vergilərin məcmusu ixracat istilahı ilə qeyd edilmişdir.

Ordu hissələrinin, hərbi məmurların, elçilərin ərzaqla, heyvanla, ələfə təchizini ehtiva edən müxtəlif vergi və mükəlləfiyyətlər sistemi də mövcud idi. Sabit olmayan ictimai-siyasi, iqtisadi şəraitdə bu cür vergi və mükəlləfiyyətlər sistemi zəhmətkeşləri xüsusilə incidirdi. Müxtəlif təyinatlı, təcili xərcərəleri ödəmək məqsədilə dövlət və feodallar tərəfindən alınan avariz də əhalini müflisləşdirən vergilərdən biri idi.

Poçt xidmətinin ehtiyaclarını ödəmək üçün kəndlilər xüsus i mükəlləfiyyət daşıyırıdlar: onlar rabitə məntəqələrini at, ulaq, qatır və digər nəqliyyat vasitələri ilə təmin etməli idi. Kəndlilər, şəhər əhalisi hərbi məmurları, elçiləri, əmirləri və digər yüksək rütbəli şəxsləri (onları müşayiət edənlərlə birlikdə) qonaq saxlamaga məcbur edilirdilər.

Qazan xan dövründə poçtla əlaqədar olan mükəlləfiyyətlər ləğv edildi və bu tədbir Azərbaycanda, eləcə də qonşu ölkələrdə iqtisadi inkişafə müəyyən təkan verdi. Lakin XIV əsrin 40-ci illərində bu mükəlləfiyyət yenidən adı gerçəkliliyə çevrildi.

Bağlardan xüsus i xərac alınırdı. Bu xərac bağbaşı (farsdilli mənbələrdə "bağsomare") adlanırdı. Hökmдар, hakimlər, əyanlara verilməli peşkəş və hədiyyələrin müəyyən toplusu da mövcud olmuşdur. Həmin peşkəş və hədiyyələr ali şəxslərə onların müəyyən məkana gəlişi, müxtəlif dini və mülki bayramlarda iştirakı münasibətilə təqdim edilirdi.

Tərx adlanan mükəlləfiyyət əhali üçün ağır idi. Bu mükəlləfiyyətə əsasən əhali dövlət anbarlarında yiğilib qalmış izafə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən yüksək qiymətə almalı olurdu. Tərx mükəlləfiyyəti dövlətə və feodallara kənd təsərrüfatı məhsullarını, sənətkarlıq məmulatını bazar qiymətlərindən aşağı qiymətə almaq imkanı da yaratmışdı.

XIII-XIV əsrlərdə Azərbaycan əhalisi vergi və mükəlləfiyyətlərin dəhşətli ağırlığı altında əziyyət çəkmişdir. Vergilərin yiğilması prosesində mövcud olan özbaşınalıqlar bu zülmü daha dözlüməz edirdi. Həyat şəraitinin ağırlaşması zəhmətkeşlərin kütləvi şəkildə yaşayış yerlərini tərk etməsinə səbəb oldu. Qazan xan dövründə vergi ağırlığının nisbətən azaldılması, iqtisadiyyatın müəyyən qədər yüksəlişi ümumi tənəzzül təməyünlünü aradan qaldırmadı. Məsələn, Naxçıvan, Mərənd və Sərab əhalisi şikayət edərək bildirmişdi ki, vergiyiganlar və məmurlar Qazan xanın fərmanına əməl etmir, istədikləri məhsulları əl keçirir, tələb olunanandan artıq məbləğdə vergilər alır, "bir dinar əvəzinə 20 dinar tələb edirlər".

Dözülməz zülm nəticəsində Naxçıvanda mövcud olan evlərin 5/6 hissəsi boşalmışdı. Baş verən müxtəlif yolu xucu xəstəliklər, məhsulsuzluq əhalinin həyat şəraitini xeyli ağrılaşdırılmışdı.

**Qazan xanın islahatları.** XIII əsrin 80-90-cı illərində Hülakular dövlətində baş verən siyasi və ictimai-iqtisadi böhran ən yüksək səviyyəyə çatdı. İşgal altındakı ölkələrin müdhiş dağıntılarla məruz qalması, arası kasılmayan feodal çəkişmələri, zəhmətkeş əhalinin amansız şəkildə talan olunması nəticəsində öz yerlərini tərk etməsi və digər amillər kond təsərrüfatı istehsalının kəskin surətdə azalmasına, şəhərlərin iqtisadi həyatının ölgünləşməsinə gətirib çıxarmışdı.

Dövlət xəzinəsinin, feodalların gəlirinin azalması Elxani hökmədəri Qazan xanı (1295-1304) daxili siyaset istiqamətini əsaslı surətdə dəyişməyə, bir sıra mühüm islahatlar keçirməyə məcbur etdi. Qazan xan dövlətin mərkəzləşdirilməsi prosesinə maneçilik törədən monqol mənşəli hərbi-köçəri əyanlara qarşı mübarizədə yerli əyanlara, müsəlman ruhanilərinə, hakim sülalə ilə əlaqədar olan, hakimiyyətin mərkəzləşdirilməsinə tərəfdar çıxan monqol-türk mənşəli köçəri əyanların bir qismində arxa lanırdı. Qazan xan, onun ardınca isə monqol hərbçilərinin əksəriyyəti fəth olunmuş ərazidə öz mövqelərini möhkəmləndirmək üçün islamı qəbul etdilər. İslam yenidən dövlət dini səviyyəsinə yüksəldi. Müsəlman müqaddəslerinə məxsus olan vəqflərə, dini təşkilatlara, ruhanilərə geniş torpaq sahələri bağışlandı.

Qazan xanın həyata keçirdiyi islahatların əsas təşəbbüskarı və həyata keçirəni baş vəzir, təbib, dövrün məşhur tarixçisi Fəzlullah Rəşidəddin idi. İslahat vergi sisteminin sabitləşdirilməsi, vergi zülmünün yumşaldılması, vergilərin yiğilması prosesində mövcud olan sui-istifadə hallarının aradan qaldırılması vasitəsilə əkinçiliyin və şəhər iqtisadiyyatının yüksəlişini təmin etmək məqsədi gündündü.

Tədbiri həyata keçirən şəxslərin qənaətinə görə, bu islahat dövlət xəzinəsinin sabit şəkildə gəlirlərlə təchiz olunmasının təmin etməli idi.

İslahatların əsas hissəsi 1297-1304-cü illər ərzində həyata keçirildi və inzibati aparatın təqribən bütün sahələrini əhatə etdi. Baş verə biləcək müxtəlif qeyri-qanuni əməllərin aradan qaldırılması üçün Qazan xan Elxanilər dövlətinin bütün maliyyə vergi sisteminin yenidən qurulması siyasetini yeritməyə başladı. Vergi verməli olan əhalinin siyahısı tərtib olundu, vergilərin növləri, məbləği və vaxtı dəqiq müəyyən edildi. Vergilərin növləri, ödənilmə vaxtı taxta, metal, daş lövhələr üzərində həkk olundu və müxtəlif yaşayış məntəqələrinin nəzərəçarpan yerlərində qoyuldu. Tərtib olunmuş dövlət sənədlərinə düzəlişlərə imkan verməmək məqsədilə həmin sənədlərin əsl Şənbə-Qazanda yerleşmiş xüsusi yera təhvil verilməli idi.

Həyata keçirilən islahata əsasən xərac və qopçur vergilərinin məbləği, ödənilmə vaxtı, qaydası müəyyən edilmişdi. Dövlət torpaqlarından alınan xərac

vergisi məhsulun 60 faizini təşkil edirdi, xüsusi torpaq sahələrində isə əldə olunan məhsulun 10 faizi xərac vergisi şəklində ödənilməli idi. Vergi alınarkən tərk edilmiş, uzun müddət ərzində becərilməmiş torpaq sahələrini becərənlərə güzəştlər edilirdi. Bu cür sahələrin sahibləri becərmənin ilk ilində bütün vergilərdən azad olunurdular. Üçüncü ildən etibarən, torpaq becərildikdən sonra, torpağın becərilməsi çətinliyindən asılı olaraq xəracın məcmusu tədricən  $\frac{3}{4}$ ,  $\frac{2}{3}$  və  $\frac{1}{2}$  qədər azaldılmışdı. Belə torpağı becərən şəxs mülk hüququnda həmin torpaq sahəsinin sahibinə çevrilirdi.

Qazan xan şəhər iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra islahatlar da keçirmişdi. Pul tədavülu üzrə, ticarət yollarının qorunması, bac toplanması, tamğa vergisinin yiğilması sahələrində təsirli tədbirlər görülmüşdü. Bütün Hülakular dövləti miqyasında sikkə zərb olunması işində vahid qayda bərqərar edildi. 1301-1302-ci illərin islahatı nəticəsində dövlət ərazisində vahid ölçü və çəki sistemi tətbiq olundu. Təbrizdə mövcud olmuş çəki və ölçü vahidlərindən nümunə kimi istifadə edilirdi. Yol keşikçilərinin (rahdarların) sayı artırılırdı. XIV əsrin əvvəllərində rahdarların sayı 10 min nəfərə çatmışdı.

Qazan xanın islahatları A zərbaycanda şəhər həyatının müəyyən dırçəlişinə, ticarətin canlanmasına yardım etdi. Lakin bu islahatlar tam şəkildə həyata keçirilmədi. Bunun üçün o dövrdə obyektiv şərait də yox idi. Qazan xanın islahatları ticarət yollarının təhlükəsizliyini təmin edə bilmədi.

Dövlət miqyasında tətbiq edilmiş vahid ölçü və çəki sistemi tənəzzülə uğradı.

1303-cü ildə Qazan xan hərbi feodal əyanlarının mənafeyi namənə xüsusi fərman vermişdi. Bu fərmana əsasən dövlət torpaq mülkiyyəti (divani) fondundan onlara iqta hüququnda sahələr verilməyə başlandı. Türk-monqol mənşəli feodallar Muğan, Şirvan və Arranda geniş iqta sahələrinə malik oldular.

XI-XII əsrlərdə iqta ömürlük şərti torpaq sahəsi idi. XIV əsrda isə bu sahələr feodalların irsi istifadəsinə keçdi. İqtadar vergi toxunulmazlığı hüququna malik olub, iqta ərazisindəki əhalı üzərində geniş səlahiyyətlərdən istifadə edirdi. 1303-cü il fərmanına əsasən kəndlilərin bir yerdən digər yere keçməsi qadağan olunmuşdu. Kəndli torpağa təhkim edilmişdi. Lakin qəçmiş kəndlilərin əksəriyyəti keçmiş məskənlərinə qayıtmadı. Onları zorla qaytarmaq isə torpaq sahiblərinə müyəssər olmadı.

Qazan xanın torpaq islahatı dövlətin mərkəzləşdirilməsi xəttinə zidd idi, obyektiv olan proseslərin qarşısını ala bilmədi və XIV əsrin 30-cu illərində feodal separatçılığının güclənəməsi dövlətin tənəzzülü üçün əlverişli zəmin yaratdı.

**Sənətkarlıq istehsalı. Əsnaflar.** Monqol işgalları dövründə əksər şəhərlərdə iqtisadiyyatın kəskin surətdə zəifləməsi yaşayış məskənlərində ticarət və sənətkarlıq ünsürlərinin artmasına səbəb oldu. Lakin iri, orta, bəzi xırda şəhərlərin əhalisinin ictimai tərkibində əsaslı dəyişikliklər baş vermedi. Sənətkarlar və tacirlər faiz baxımından şəhər əhalisi arasında aparıcı mövqeyə malik idilər. Hələ XIII əsrin 70-ci illərində səyyah Marko Polo qeyd edirdi ki, Təbrizin əhalisi əsasən sənətkarlardan və tacirlərdən ibarətdir. XIII əsrin sonu və XIV əsrin əvvəllərində Təbriz şəhərinə tacir və sənətkarların axını prosesi davam edirdi, bunun sayəsində şəhərin qala divarlarından xaricdə geniş ticarət-sənətkarlıq məhəllələri meydana gəldi. XIV əsrin əvvəllərində Elxanilər iqamətgahının yerləşdiyi Sultaniyyə şəhəri əraziləndə xeyli miqdarda tacir, sənətkar məskunlaşdı.

Sənətkarlığın ən geniş yayılmış sahələrindən biri toxuculuq idi. Toxuculuqda pambıq və ipək parçaların istehsalı mühüm yer tuturdu. Toxuculuq Təbriz, Gəncə, Naxçıvan, Xoy, Beyləqan və Ərdəbil şəhərlərinin iqtisadiyyatında əsas rol oynayırdı.

Elxanı hökmərləri Çindən, Orta Asiyadan, İrandan, Hindistandan, Kiçik Asiya və Ərəb ölkələrindən müxtəlif ixtisasdan olan sənətkarları Azərbaycana cəlb edirdilər.

XIII əsrin sonu - XIV əsrin əvvəllərində xeyli xərc çəkilməklə Təbrizdə bir sıra iri sənətkarlıq emalatxanaları (karxanalar) təşkil edildi. Bu karxanalarda monqol xanlarının tələbatını ödəyən bahali ipək parçalar hazırlanırdı. Həmin dövrdə zərli parçalara tələbat çoxalır, bu cür parçaların istehsalı kəskin surətdə artırdı. Təbriz şəhərinin ətrafında (məsələn, Rəbi-Rəşididə) xeyli toxuculuq karxanası fəaliyyət göstərirdi. Azərbaycanda və dövlətin digər ərazilərində mövcud olan karxanaların çox hissəsi dövlətin (xəzinənin), baş vəzir işləmiş Fəzlullah Rəşidəddin'in ixtiyarında idi. Dövlət (xəzinə), iri feodallar bu karxanalardan külli miqdarda gəlir əldə edirdilər.

XIII əsrin 70-ci illərində Azərbaycanda olmuş Marko Polo Şirvanı nəzərdə tutaraq qeyd edirdi ki, "burada xeyli ipək var, zərli və ipək parçalar hazırlanır, belə gözəl parçalara heç bir yerdə təsadüf etməzsiniz".

Azərbaycan şəhərlərində toxuculuqla əlaqədar olan başqa sənət sahələri də vardi. Ipək və pambıq parçalardan süfrələr, çalımlar, ipək və yun parçalardan çadırlar hazırlanması, dərzilik, bədii tikmə sənəti, boyaqçılıq işi və s. geniş yayılmışdı.

Azərbaycan sənətinin mühüm və geniş yayılmış növlərindən biri xalçaçılıq idi. Azərbaycan xalçaları ölkənin hüdudlarından kənarda da məşhur idi. Elxani xəzinəsi və ayrı-ayrı feodallar şəhər və kənd xalçaçılarından xüsusi vergilər

alırdılar. Bir çox xalçalar müxtəlif dini və tədris müəssisələrinə (məscid, xanəgah, mədrəsə və s.) bağışlanırdı.

Metalışləmə sənəti şəhərlərin iqtisadi həyatında mühüm yer tuturdu. Orta əsr şəhərləri Beyləqanın, Qəbələnin ərazisində aparılmış arxeoloji qazıntılar, yazılı mənbələr sübut edir ki, metal üzərində işləmiş orta əsr sənətkarları soyuq və isti üsulla döymənin, tökmənin müxtəlif texniki vasitələrindən istifadə etmiş, bütün əmək alətlərini, məişət üçün zəruri ləvazimatı, bir sıra silahları hazırla mağıl bacarmışlar.

Mis və mis-bürunc məmulatının, əsasən məişət təyinatlı qab-qacağın istehsalı metalışləmə sənətinin iri sahələrindən olmuşdur. Təbriz, Gəncə-Naxçıvan, Xoy, Şəmkir şəhərləri monqol yürüşlərinə qədərki dövrdə metalışləmə sənətinin mühüm mərkəzləri idi. Həmin şəhərlərdə bu sənətin bütün sahələri üzrə sənətkarlar fəaliyyət göstərirdilər. Gəncədə soyuq silahlar, Xoyda mis silah növləri, Şəmkirdə bıçaqlar hazırlanırdı. Şiz bölgəsində qızıl və qurğuşun hasil edilir, emal olunurdu. Monqol işgallərindən sonra bu şəhərlərdə metal emalı işi tənəzzülə uğradı. Yalnız Təbrizdə sənətin bu sahəsi inkişaf etdi və yüksək tərəqqi səviyyəsinə çatdı.

Elxan ilər soyuq silahlарın istehsalına böyük əhəmiyyət verirdilər. Şəhərlərdə müxtəlif soyuq silahlar hazırlayan xeyli yerli və monqol mənşəli sənətkar vardi. Əsir kimi istisnər olunan belə sənətkarlar dövlət müəssisələrində (karxanalarda) ağır əmək şəraitində çalışırdılar. Qazan xan həmin karxanalarda işləyən sənətkarların vəziyyətini bir qədər yüngülləşdirə bilən xüsusi islahat keçirdi: silah hazırlayan emalatxanalar adı sənətkarlıq emalatxanalarına çevrildi. Dövlət xəzinəsi silahları bazarlarda pul ödəmək şərti ilə almağa başladı və bu tədbir yaraq-əsləhə istehsalının bir qədər genişlənəsi üçün şərait yaratdı.

Yaxın və Orta Şərqdə mövcud olmuş məşhur mərkəzlərin monqol işgalçılığı tərəfindən viran edilməsi dulusçuluq məmulatı istehsalının tənəzzülünə səbəb olmuşdu. Lakin məişət təyinatlı dulusçuluq məmulatı istehsalının azalmasında baxmayaraq, inşaat üçün zəruri olan keramika məmulatının hazırlanmasında canlanma müşahidə edilirdi. Azərbaycanın xatırə və mülki təyinatlı obyektlərində keramik mozaikadan geniş istifadə olunurdu. Təbrizdə, Sultaniyyədə bu istiqamətdə nəzərəcərpacaq uğurlar qazanılmışdı. XIV əsrin əvvəllərində etibarən Təbriz şəhəri keramika məmulatı istehsalı sahəsində yüksək inkişaf səviyyəsinə çatdı, Şərqi ölkələrinin dulusçuluq məmulatı istehsalının tərəqqisinə mühüm təsir göstərməyə başladı. 1357-ci ildə Bağdadda inşa olunmuş Mərcaniyyə məscidinin keramik mozaikasının müəllifi təbrizli Əhmədşah olmuşdur.

1256-cı ildə inşa edilmiş Pir Hüseyin xanəgahının (Şamaxı bölgəsində, Pirsaatçay sahilində yerləşir) keramik baxımdan tərtibatı Yaxın və Orta Şərqiñ bədii keramika sənətinin incisidir.

Ərdəbil də dulusçuluq istehsalının mərkəzlərindən biri idi. Burada iri dulusçuluq emalatxanaları vardi.

Azərbaycan sənətkarlığında dəri məməlati istehsalı mühüm yer tuturdu. Təbriz və Marağa nəinki Azərbaycanda, habelə bütün Yaxın və Orta Şərqdə dəri məməlati istehsalının başlıca mərkəzləri idi.

Bu şəhərlərdə hazırlanmış dəri məməlatı Elxani hökmdarlarının, digər feodalların tələbatını ödəyirdi. Təbrizdə dəri məməlatının satıldığı xüsusi bazar fəaliyyət göstərirdi. Marağada istehsal olunmuş dəri məməlati nəinki şəhərdaxili tələbatı ödəyirdi, habelə başqa şəhər və vilayətlərə də aparılırdı. Ərdəbil yaxınlığında yerləşmiş Xiyav şəhərciyi dəri məməlatının istehsalında ixtisaslaşmış mərkəz id. Şəhərcikdə ayaqqabı istehsalı xüsusilə inkişaf etmişdi.

XIII-XIV əsrlərdə Azərbaycanın ağac emalı sahəsində nəccarlıq (xarratlıq) və dülgerlik mühüm yer tuturdu. Dülgerlər əsasən inşaat işi üçün zəruri olan qapı və pəncərə çərçivələri hazırlayırdılar. Xarratlar isə əsasən möişət təyinatlı əşyalar düzəltməklə məşğul olurdular. Monqol işgallarındanadək olan dövrdə Ərdəbil və Naxçıvan ölkənin əsas ağac emalı mərkəzləri idi.

XIV əsrin birinci yarısında Azərbaycanda inşaat işinin inkişafı müxtəlif sahələrdə baş vermiş ixtisaslaşma prosesində də öz əksini tapmışdı. Memarlıq layihəsinin, inşaat işinin rəhbəri olan memarların rolü getdikcə artmağa başladı. Əməyin sosial təşkilində dəyişikliklər baş verdi.

Orta əsr Azərbaycanında möişət təyinatlı şüşə qablara, estetik tələbatı ödəyən şüşə bəzəklərə böyük ehtiyac vardi. Təbriz və Xiyav şəhərləri ölkənin əsas şüşə məməlati istehsalı mərkəzləri idi.

Mənbələrdə metal hasilatına dair məlumat cüzdır. Məlumdur ki, bu zaman Azərbaycanda mis məməlatının hazırlanması üçün zəruri olan xam metal Qafan və Naxçıvan bölgələrində hasil edilirdi. XIII əsrin əvvəllərində Sızdə qızıl, qurğuşun və civə yataqlarından da istifadə olunmuşdur. Bakıda neft və duz çıxarıldı. Ehtimal etmək olar ki, Gəncədə müxtəlif silahların istehsalı Daşkəsənin metal filizi ehtiyatlarına əsaslanmışdır.

Bədii sənət sahəsində cildçi, xəttat, rəssam, həkkak, musiqiçi, katib ixtisasları xüsusilə qiyatlondırılmışdır idi. Bədii əlyazmaların tərtibatı işi mürəkkəb sahələrdən biri olmuşdur. Tərtibat işində xəttatlar, nəqqaşlar, cildçilər və zərqublar iştirak edirdilər.

Sənətkarlar, xırda tacirlər ictimai mənafelərinin müdafiə olunması üçün dini ictimai-siyasi təşkilatlar (əxi) və peşə təşkilatları (əsnaf, möhtərifə, monqol işğah dövründə isə ozan) yaratmışdır.

Əxi təşkilatları Azərbaycanın əksər şəhərlərində, Azərbaycana qonşu olan müsəlman Şərqi ölkələrində mövcud idi. Gəncə, Təbriz, Ərdəbil, Beyləqan və Bakıdakı gizli əxi təşkilatları haqqında yazılı və epiqrafik mənbələrdə məlu matlar vardır.

Əxilər şəhər əhalisinin aşağı təbəqələrini (sənətkarları, xırda tacirləri və b.) birləşdirən qardaşlıq təşkilatları idi. Bu təşkilatlar antifeodal səciyyə daşıyırıdı və mürəkkəb daxili quruluşa malik idi. Bir şəhərin hüdudunda əxi təşkilatına əxi şeyxi başçılıq edirdi. Xırda əxi qruplarına, təşkilatlarına rəhbərlik edən şəxslər əxi şeyxinə tabe idi. Əxi təşkilatının subay üzvləri bu təşkilat sisteminin aşağı pilləsində olmuşlar. Əxi təşkilatına üzv olmaq istəyən şəxs dini-əxlaqi təmizlik baxımından sınaqdan keçməli idi. Bütün bu qaydalar əxi təşkilatının xüsusi nizamnaməsində - fütüvvətnamədə öz əksini tapmışdı. Nizamnamə sənədinin asas və mühüm maddələrində birində deyildirdi ki, təşkilat üzvü olmaq istəyən şəxs qurşaq bağlamalıdır. Şəxs mənəvi sınaqların mürəkkəb məcmusuna tab götərə bilirdi, təşkilata qəbul edilirdi. Məkan və zamandan asılı olaraq təşkilatın yeni üzvlərini igid və yaxud comərd adlandırdırlar.

Əxilərin başlıca cəhəti qonaqpərvərliyə sitayış idi. Əxiliyin insanpərvər ideyaları, yoxsullara, səyyahlara yardım etməyə olan səmimi meyil Nizamimin "İsgəndərnamə"sində, ərəb səyyahı və alimi İbn Bətutənin (XIV əsr) qeydlərində xüsusi heyranlıqla qiyomatlaşdırılmışdır. Əxi təşkilatlarının insanpərvərliyi aşkar ictimai istiqamətə malik idi. Onlar bir çox hallarda zülmkarlıq edən feodalları qətlə yetirirdilər.

Əxilər sənətkarlıq cəmiyyətlərinin (əsnaf, möhtərifə) təşkilat və ideya baxımından formalşmasına böyük təsir göstərmişlər. Əsnaflar bütün ticarət-sənətkarlıq mərkəzlərində vardi. Sənətkarlar peşə prinsipi əsasında birləşmişdilər (hər peşənin öz təşkilatı var idi).

Qazan xanın islahatına baxmayaraq, monqol hakimiyyəti dövründə şəhərlərdəki sənətkarlıq təşkilatlarının hüquqları məhdudlaşdırılmışdı. Əvvəllər seçkili olan rəisler başçısı Elxanilər dövründə ali hökmədar tərəfindən təyin edilirdi. Məsələn, XIII əsrin 30-50-ci illərində Təbriz möhtərifəsinin başçısı vəzifəsinə monqol feodalı Munke Fulad təyin olunmuşdu. Hətta Qazan xanın hakimiyyəti dövründə xüsusən sənətkarlıq təşkilatlarında (ozan larda) Elxani hökmədarlarının nəzarətçiləri fəaliyyət göstərirdilər. Bu nəzarətçilərin başlıca diqqət obyekti sənətkarlıq təşkilatlarının maliyyə işləri olmuşdur.

Monqol işgali şəhər özünüidarəsi işində meydana gəlmiş təməyüllərin inkişafı prosesi üçün əngəller yaratdı. Cəmiyyətdə mövcud olan barışmaz ziddiyətlər, feodal istismarının güclənməsi, XIV əsrin 30-cu illərində feodal çəkış mələrinin artması, şəhər əhalisinin amansız şəkildə qarət olunması və s. amillər şəhər zəhmətkeşlərini ictimai-siyasi, peşə təşkilatlarında birləşməyə məcbur etmişdi.

**Ticarət. Ticarət yolları. Pul dövriyyəsi.** XIII əsrin əvvəllərində Azərbaycanın monqollar tərəfindən işgali kənd təsərrüfatı və sənətkarlıqda olduğu kimi, ticarət də ağır zərbə vurdur. XI-XII əsrlərdə mövcud olmuş bir sıra şəhərlər, yaşayış məntəqələri, sənətkarlıq, ticarət mərkəzlərinin əksəriyyəti dağlıdıldı və bir hissəsi tənəzzül etdi. Təsərrüfat pozğunluğu yalnız daxili bazarın deyil, həmçinin xarici bazarın da tənəzzüllüənə səbəb oldu.

XIV əsrin əvvəllərində ölkənin iqtisadiyyatı yenidən dirçəlməyə başladı. Toxuculuq, ipəkçilik, xalçaçılıq, zərgərlik, metal işləmə, şüşə və saksi qablar istehsalı, çəkməçilik, xəz məmulatı istehsalı və başqa sənət sahələri getdikcə canlanırdı. Azerbaycanın iqtisadi mərkəzlərində əsas əmtəə aşağıdakılardı: xam ipək, pambıq, taxıl, ipək, yun və pambıq parçalar, kətan parça, pambıqdan toxunmuş parça məmulatı, dəvə yunundan hazırlanmış parça və yun bütürncəklər, çuxa, çalma, xalça, tabaq, kasa, kuza, daraq, çəkmə, çul, musiqi alətləri, dəri məmulatı, keçə, mis qablar, saxsı və ağac məmulatı, zinət əşyaları və s. Zəkeriyyə Qəzvinini məlumat verirdi ki, Gəncə ipəyi öz qəşəngliyi və zərifliyinə görə fərqlənirdi. Bu zaman Şamaxı və Bərdə ipəyi şöhrət tapmışdı. Azərbaycan şəhərlərindən Şamaxı, Gəncə, Bərdə, Qəbələ ipəkçilikdə, Bakı neft və duz istehsalında, Beyləqan şirniyyat (natif) və dulusçuluqda, Təbriz, Şirvan, Xursan xalçaçılıqda, Şəmkir dəri istehsalında mühüm yer tuturdu. Ərdəbildə zoqlı və ala-bəzək parçalar, Bərzənddə isə xüsusi örtükler hazırlanırdı. Xoyda hazırlanan parça şəhərin adı ilə "Əl-siyab əl-Xü-veyyə" adlanırdı. "Mütəməl-büldən" in verdiyi məlumatla görə, Təbrizdə xitai, atlaz və başqa parçalar toxunurdu; onları Şərq və Qərb ölkələrinə aparırdılar. Azərbaycanda olmuş venesiyalı səyyah Marko Polo yazırıdı: "Təbriz böyük şəhərdir... Burada əhali ticarət və sənətkarlıqla məşğul olur; çox qiymətli zərli ipək parçalar toxunur... Buraya Hindistandan, Bağdaddan, Mosuldan... mallar gətirilir; xarici mallar almaq məqsədilə latın tacirləri də gəlirlər. Şəhərdə daşqas boldur. Təbrizə gələn tacirlər böyük mənfəət əldə edirlər".

Mənbələrdə Bərdə ipəyinin böyük bir hissəsinin Farsa və Xuzistana ixrac edildiyi qeyd olunur. Şirvandan, xüsusilə Bakıdan başqa şəhərlərə və qonşu ölkələrə dəri tuluqlarda neft ixrac edilirdi. Azerbaycanda yetişdirilən taxıl, pambıq, çəltik (düyü), qarğıdalı (peyğəmbəri), paxla, qoz, findiq, şabalıd, mövüç, kişmiş,

zəfəran, duzlanmış və qurudulmuş balıq (şahmayı), nar, armud, kahı, heyva, şafatalı, əncir, ərik, yemiş, sumax, üzüm, narinc, tut, badam və s. meyvələr qonşu ölkələrə ixrac edilirdi.

Təbriz, Ərdəbil, Naxçıvan, Gəncə, Bakı, Beyləqan, Marağa, Şəmkir şəhərlərində iri bazarlar mövcud idi. Böyük şəhərlərdə, adətən, bir neçə məhəllə bazarı da olurdu. Əsas bazar şəhərin mərkəzi hissəsində yerləşirdi. Bazarlarda, adətən, misgərlərin, dəmirçilərin, dulusçuların, zərgərlərin, bəzzazların, meyvəsatınların ayrıca ticarət guşələri olurdu. Yaxın Şərqiň başqa ölkələrində olduğu kimi, Azərbaycanda da bazarlar örtülü idil və hasara alınırıdı.

Karvan ticarətinin genişlənməsi ilə əlaqədar olaraq şəhərlərdə və ticarət yolları üzərində xeyli karvansara tikilmişdi. Bu dövrdə tikilmiş ticarət obyektlərindən Təbrizdəki Zübeydə karvansarasını, Culfa, Salyan (XIV əsr), Bakı (İçərişəhər), Buxara, Multanı və Qaradağda mövcud olmuş karvansaralar göstərilə bilər. Ticarət yolları kənarında karvanları qaçaq və quldurların basqınından qorumaq üçün karvansalar adlanan xüsusi keşikçi dəstələri qoyulurdu.

XII-XIV əsrlərdə Azərbaycan Çin, Hindistan, İran, İraq, Misir, Ermənistən, Gürcüstan, Dağıstan, Rusiya və Avropa ölkələri ilə ticarət əlaqqələri saxlayırdı. Azərbaycan xarici ölkələrə xam ipək, yun və pambıq, neft, duz, qızılı boyalı, zəfəran, ədvayıyat, şabalıd, düyü, zoğal, badam, müxtəlif növdən olan zərif parçalar, xalça, mis, ağac və saksı məməlatı ixrac edirdi. Mənbələrdə qeyd edilir ki, İtaliya və Fransaya xeyli miqdarda Şirvan ipəyi aparılırdı. Xarici ölkələrdən Azərbaycana nəfis ipək və zəri, pambıq parçalar, fil sümüyü, metal məməlatı, boyalı, ədvayıyat, dərman, mal-qara, xəz və s. idxlər edilirdi. Marko Polo məlumat verirdi ki, Hindistandan, Bağdaddan və Mosuldan Təbrizə xeyli əmtəə gətirilirdi. Qərb ölkələri ilə olan ticarətdə venesiyalı və genuyalı tacirlər mühüm rol oynayırdılar. XIV əsrin sonlarında Genuya tacirləri Təbrizdə, Şamaxıda və Bakıda olmuşlar. Bu dövrdə Azərbaycan Avropa tacirlərinin diqqətini cəlb edirdi. Onlar ipək almaq üçün burada xammal mənbəyi və bazar axtarırdılar. Genuya və Venesiya tacirləri Xəzər dənizində də ticarət donanması saxlayırdılar. Onlar Xəzər dənizi sahilərində yerləşmiş şəhərlərdə öz nümayəndəliklərini yaratmışdır.

Bakıda, Naxçıvanda, Beyləqanda, Şamaxıda, Gəncədə aparılmış arxeoloji qazıntılar nəticəsində İranın Rey, Kaşan, Sultanabad şəhərlərində istehsal olunmuş saksı qab qalıqları aşkarla çıxarılmışdır. Azərbaycanın müxtəlif yerlərindən (Bakı, Gəncə, Şamaxı, Beyləqan, Gülüstan qalası, Qaleyi-Buğurd, Naxçıvan, Qəbələ, Bəndovan, Qırıçıraq və s.) Cində hazırlanmış yüksək keyfiyyətli saksı qablar da tapılmışdır. Bu qablar XII-XIII əsrlərdə Orta Asiya və İran, yaxud Hind okeani, Fars körfəzi və Bağdad yolu ilə Azərbaycana gətirilmişdir. Bu dövrdə Azərbaycana

Çində istehsal olunmuş başqa məmulat da (xam ipək, ipək parçalar, zərlə toxunmuş dibai, saxsı qablar və s.) idxlə edilirdi. XIV əsrə Dağıstända (Kubaçı) hazırlanmış bürunc çırqların Bakıda tapılması Azərbaycan şəhərlərinin bu ölkə ilə iqtisadi əlaqə saxladığını göstərir. Azərbaycan şəhərləri ilə Orta Asiya şəhərləri arasında da əmtəə mübadiləsi mövcud idi.

XIII-XIV əsrlərdə Hü'lakular dövlətinin əhatə etdiyi ərazidən keçən ticarət yollarının bir sıra mühüm qolları (şahralı) Azərbaycan ərazisindən keçirdi. Əsas şimal yolu Təbrizdən və Mərənddən keçərək Araz çayı sahilərinə qədər çatırdı. Başqa bir yol Sultaniyyə, Zəncan, Kağozkonan (Xunəc), Miyanə, Ucan, Təbriz, Sərab, Ərdəbil, Biləsuvar, Mahmudabad, Bakı, Şamaxı və Dərbənddədək uzanırdı. Həmin baş yolu bir qolu Araz çayının kənarındakı Bəcirəvana, Beyləqana, Ləmbəranə, Bərdəyə, Gəncəyə, Şəmkirə, sonra isə Tiflisə doğru yönəldirdi. Baş yolu ikinci qolu isə Bərdədən Dərbəndə, oradan şimala, sonra isə Krima doğru gedirdi. Baş qərb yolu Təbrizdən başlayıb Mərəndə, Xoya, Naxçıvana, Dəbilə (Dvinə), oradan isə Ərcişə, Ahlata, Mala zgirdə, Ərzuruma, Ərzincana, Sivas, Trabzona, Qara dəniz sahilərinə doğru uzanırdı. Cənubla şərqi əlaqələndirən başqa bir yol Təbrizdən başlayıb, Sərab və Ərdəbildən keçir, Xəzər dənizi sahilərinə, Talışa istiqamətlənirdi. Təbrizdən Əhərə, Bəcirəvana və Arrana doğru ayrıca bir yol istiqamət alırdı.

Azərbaycanın cənub əyalətlərindən keçən ticarət yolları əsasən iki məntəqədən - Həmədandan və Sultaniyyədən başlanırdı. Həmədandan başlanan yol Zəncana çatlıqda Tarom və Miyanə yolları adlanan iki qola parçalanırdı. Zəncandan Taroma gedən yolu bir qolu Xalxal və Ərdəbilə, digəri isə Səfidrud vadisinə, sonra isə Səfidrud sahili ilə Gilana və Ənzəliyə gedirdi. Ənzəli ilə Bakını I dəniz yolu da birləşdirirdi.

Zəncandan Miyanəyə gedən yol üç qola haçalanırdı: 1) Şimal yolu: Ərdəbil, Muğan, Beyləqan, Bakı, Dərbənd (Bab ül-Əhvab); 2) Şimal-qərb yolu: Ucan, Urmiya gölünün şimalından keçərək Ermənistana, Qara dəniz sahilinə və Kiçik Asiyaya gedən yol; 3) Qərb yolu: Marağa, Urmiya gölünün cənubu - Ravənduz, Mosul, Hələb, Qara dəniz sahilərinə qədər uzanırdı. Volqa yolu Astara vasitəsilə Təbrizlə əlaqədar idi. Karvan Təbriz-Trabzon yolunu təxminən otuz gün müddətinə qət edirdi. Bakı Şamaxı ilə tranzit ticarətdə Xəzər dənizində ən yaxşı liman hesab olunurdu.

Çin və Hindistandan gələn ticarət yolu Orta Asiya və İrandan keçərək Azərbaycana çatır, Xəzər dənizi sahili boyunca şimala doğru yönəlir, Qara dəniz sahilərinədək uzanırdı. Çin və Hindistandan Orta Asiyaya, Xəzər dənizi vasitəsilə Azərbaycana ticarət yolu vardı. Gətirilmiş mallar Kür və Rion çayları vasitəsilə

Qara dəniz sahillərinə çatdırılırdı. Başqa birbaşa yol - Araz sahili boyunca keçərək Ermənistana, Suriyaya (Şam) və Beyn əl-Nəhreynə gedən qədim yol hələ də öz əhəmiyyətini itirməmişdi. Şimaldan Həştərxan vasitəsilə Qızıl Ordanın ərazisində, Çinə istiqamətlənmiş xüsusi karvan yolu da mövcud idi.

Cini Orta Asiya vasitəsilə Yaxın Şərqi, Qara dəniz, Xəzər dənizi və Aralıq dənizi ilə birləşdirən karvan yolu qədimdən İpək yolu adı ilə məşhur olmuşdur. Bu yoluñ əhəmiyyəti yalnız beynəlxalq ticarətlə məhdudlaşmındı. Asyanı Avropa ilə əlaqələndirən İpək yolu müxtəlif xalqların siyasi-diplomatik və mədəni münasibətlərinin inkişafında müstəsna rol oynamışdır. Azərbaycan bu yolda Şərqlə Qərb arasında sanki körpü id.

XII əsrin 30-cu illərindən etibarən "gümüş böhranı" tədricən aradan qaldı, Azərbaycanda yenidən gümüş sikkələr zərb edilməyə başlandı. Gümüş pul sistemi bərpa edildi. Qızıl pula nisbətən gümüş pul daha çox buraxılırdı. Ən yüksək pul vahidi tümən, qızıl və gümüş balış hesab olunurdu. Dinar, fəls, gümüş dirhəm daha az dəyərə malik idi. XIII əsrin ikinci yarısında dövriyyədə yalnız qızıl tümən və qızıl balış qalmışdı. Bu dövrdə gümüş dinar da buraxılmağa başlanılmışdı. Azərbaycanın pul dövriyyəsində xarici ölkələrin qızıl sikkələrindən də istifadə olunurdu. Elxani hökmərdən Əhmədin hakimiyyəti dövründə (1282-1284) sikkələrin dəyərinin aşağı enməsi prosesi başlandı və bu proses XIII əsrin sonlarına doğru daha da gücləndi. Elxanilər dövləti maliiyə böhranına məruz qaldı və dövlətin xəzinəsi boşaldı. Bununla əlaqədar olaraq 1294-cü ildə Keyxatu xanın əmri ilə Təbrizdə kağız pulçao buraxılmasına başlanıldı. Çao daxili pul dövriyyəsi üçün nəzərdə tutulmuşdu. Keçirilmiş islahatın məqsədi dövriyyədə olan qızıl və gümüş pulları icbari yolla dövlət xəzinəsində cəmləşdirmək, onların xarici ölkələrə axınının qarşısını almaqdan ibarət idi. Əhalil kağız pulu qəbul etməkdən imtina edirdi. Kağız pulların buraxılması yolu ilə böhranı aradan qaldırmaq təşəbbüsü baş tutmadı. Bu islahat dövlətin maliiyə vəziyyətini nəinki yaxşılaşdırıldı, əksinə, onu daha da pisləşdirdi.

Qazan xan (1295-1304) bir sıra iqtisadi, sosial tədbirlər həyata keçirməyə, o cümlədən sikkə zərbə işini sabitləşdirməyə başladı və bütün Hülaku dövləti üçün vahid pul sistemi yaratdı. Sui-istifadə hallarına yol verməmək məqsədilə Qazan xan vahid sikkə nümunəsi müəyyən etdi. Sikkənin üzərində səciyyəvi hərflərlə icra olunmuş üç gizli hərf işarəsi qeyd olundurdu. Qazan xanın pul islahatı ticarət əməliyatının genişlənmesinə yardım etdi.

Qazan xanın islahatı nəticəsində ticarət əməliyyatları normal pul hesabı ilə aparılmasına başlandı. Bu isə dövlətin ümumi mədaxilinin artmasına səbəb oldu. Ticarətin canlanması və pulə olan tələbat yeni zərb xanaların açılmasını zəruri etdi.

Bu zaman Hü'lukular dövlətinin ərazisində 75 zərbxana var idi. Səlmas, Urmiya və Sarayı-Mənsuriyyədə yeni zərbxanalar açıldı. Bərdə, Gəncə, Təbriz, Marağa, Naçivan, Beyləqan, Qazaniyyə (Şənbə-Qazan) zərbxanaları öz fəaliyyətlərini bərpa etdilər.

Ulcyatu xanın (1304-1316) hakimiyyəti dövründə vəziyyət yenidən dəyişdi. Müxtəlif tipli pullar buraxılır, sikkələrin çəkisi və dəyəri aşağı düşür, zərbxanaların sayı azalır. Sultan Əbu Səidin hakimiyyəti illərində (1316-1335) pulun yüksək əyarlılıq nisbətən saxlanılırdı, lakin sikkənin çəkisi tədricən və ardıcıl şəkildə aşağı enirdi. Bununla əlaqədar olaraq sikkələrin aliciliq qabiliyyəti və real dəyəri nisbətən aşağı düşmüşdü.

**Şəhərlər.** Monqol qoşunlarının başlıca hücum obyektləri şəhərlər olmuşdur. Təbriz şəhəri, digər iri ticarət-sənətkarlıq mərkəzlərinin bir qismi külli miqdarda qiymətli məhsulu düşmənlərə güzəşt etməklə talan və qarətlərdən xilas ola bilmişdi. İri məskənlərin tarmar edilməsi, əhalinin kütləvi şəkildə məhv olunması strategiyasını həyata keçirən monqol işğalçıları Ərdəbil, Beyləqan, Gəncə, Marağa, Naçivan, Şamaxı, Xoy, Səlmas, Sərab, Şəmkir, Bərdə və Ucan şəhərlərini dağıntıllara məruz qoydular. Yalnız Ərdəbil və bəzi şəhərlərdəki əhalinin bir qismi ölümdən qurtara bilmişdi. 1231-ci ildə monqolların ikinci yürüşü zamanı Gəncə şəhəri tamamilə dağdırıldı. Şəhər 4 il ərzində əhalisi olmayan viran edilmiş məntəqə kimi qalmışdı. XIII əsrin 20-ci illərində Xarəzm sultəni Cələləddinin divan başçısı olmuş Şərif əl-Mülkün Beyləqanda və Ərdəbilde həyata keçirdi iyi bərpa tədbirləri də ölkədə hökm sürən siyasi sabitsizliyi, ümidsizlik şəraitini, şəhər iqtisadiyyatının ümumi tənəzzül meylini aradan qaldırmadı.

1257-ci ildə Hülaku xan 3 ay çəkmiş mühasirədən sonra Beyləqan şəhərinin qala divarlarını darmadağın etməyə müvəffəq oldu və şəhəri ələ keçirdi. Beyləqan dəhşətli dağıntıllara, talan və qarətlərə məruz qalaraq tənəzzül etdi.

Monqol işğalı dövründə tətbiq edilmiş soyğunçu vergi siyasəti, Qızıl Orda xanlarının XIII əsrin 60-cı illərindən başlamış yürüşləri Azərbaycanda şəhər həyatına mənfi təsir göstərmiş əsas amillər idi. Hü'lukular dövlətinin paytaxtına çevrilmiş Təbriz istisna olunmaqla bütün şəhərlərin əhalisi bir neçə dəfə azalmışdı. Şəhərlərin kəndlərə çevriləməsi təməyülü güclənmışdı. Beyləqan, Kağəzkənan, Şiz, Bərzənd, Ucan, Şəmkir, Uşnu, Bəcirəvan və s. yaşayış məntəqələri artıq sənətkarlıq və ticarət mərkəzləri deyildi.

Monqol işgalinin ağır nəticələrinə baxmayaraq, şəhər iqtisadiyyatı əsaslı iflasa uğramadı. Təbriz, Bakı və s. şəhərlər monqol qoşunlarının dağdırıcı yürüşlərinə məruz qalmamışdı. Yeni məkanda yeni dövlət qurmuş Elxanilər Hülaku xandan (1256-1265) başlayaraq saray, mədrəsə, rəsədxana, şəhər və

Şəhərətrafi yaşayış məntəqələrini inşa etməyə meyil göstərirdilər. 1290-cı ildə Təbrizin ətrafında Arquniyyə adlanan böyük bir şəhərin əsası qoyuldu. Qazan xanın hakimiyyəti dövründə bu şəhər Şənbə-Qazan adlandırılmağa başlandı və xeyli inkişaf etdi. Arqun xanın hakimiyyəti illərində qala divarlarının uzunluğu 12 min addımdan (təqribən 11,5 km) ibarət olan Səltəniyyə şəhərinin əsası qoyuldu. XIII əsrin sonlarına yaxın Təbriz şəhəri Yaxın və Orta Şərqiñ ən iri mərkəzlərindən birinə çevrilmişdi.

Qazan xanın islahatlarından sonra şəhər həyatının canlanması, iqtisadiyyatın müəyyən dırçəlişi müşahidə edilirdi. XIII əsrin birinci yarısında Marağa, Naxçıvan, Ucan, Urmiya, Xoy, Səlmas, Sərab və Uşnu şəhərləri əsrin əvvəllərindəki inkişaf səviyyəsini xeyli ötmüşdül. Məsələn, Urmiyanın qala divarlarının uzunluğu 10 min addım (9,5 km), Səlmasın qala divarlarının uzunluğu isə 8 min addım (7,7 km) olmuşdur. Bu faktlara əsasən iddia etmək olar ki, həmin şəhərlərdən hər birinin 10 minlərlə əhalisi vardı. XIV əsrin əvvəllərində Təbrizin qala divarlarının uzunluğu 25 min addım (24 km), şəhərin ümumi sahəsi isə 36006 hektar idi. Ehtimal edilə bilər ki, bu dövrdə Təbrizin əhalisi 1 milyona yaxın olmuşdur. Avropa səyyahlarından biri - rahib Jurden de Severak XIV əsrin əvvəllərində Azerbaycanda olmuş və öz qeydlərində göstərmışdır ki, o, "burada Təbriz adlanan böyük şəhərə təsadüf etmişdir. Şəhərdə 200 min ev mövcud idi". Yalnız Təbrizin yanında olan Rəbi-Rəşidi də (əsası Fəzlullah Rəşidəddin tərəfindən qoyulmuşdur) 30 min ev vardı. Burada 24 karvansara, 1500 dükan, üç mərtəbəli karvansaralar, məscid, bazar, hamam, zərbxana, 7 min tələbəsi və 4500 müəllimi olan tədris müəssisəsi fəaliyyət göstərirdi. Lakin Rəbi-Rəşidiinin çiçəklənməsi uzun çəkmədi. 1318-ci ildə baş vəzir Fəzlullah Rəşidəddin edam edildikdən bir müddət sonra qəzəblənmiş kütlə 1336-ci ildə şəhərciyi talan və viran etdi. Beləliklə, Rəbi-Rəşidi süqut etdi.

1321-ci ildə Təbrizə gəlmiş italyalı Odorik Perdenon belə yazar: "Təbriz şəhərənək. Ticarət baxımdan dünyada Təbrizdən yaxşı şəhər yoxdur. Çünkü yer üzündə elə mal tapılmaz ki, Təbriz anbarlarında həmin maldan olmasın. Şəhərin yerləşdiyi mövqə də çox yaxşıdır. Ona görə ki, dünyadan hər yerindən adamlar ticarət üçün oraya gəlirlər. Təbrizdə yaşayan xristianlar mənə dedilər ki, şahın bu şəhərdən əldə etdiyi gəlir Fransa krahının Fransadan əldə etdiyi gəlirdən çoxdur".

Qazan xan Kürün mənsəbində, Xəzər dənizi sahilində Mahmudabad şəhərinin əsasını qoydu. Bu şəhər sonralar inkişaf etdi.

Azerbaycanda iri və orta şəhərlərin əhalisi əsasən sənətkarlardan və tacirlərdən ibarət idi. Lakin şəhərlərdə sınıfı sırasını itirmiş zümrələr və kəndlilər də məskunlaşdılar.

Şəhərlər yarımaqrar səciyyə daşalar da, sənətkarlıqda və ticarətdə apancı mövqeyə malik olmuşdur. Təbriz şəhərində toplanan tamğa vergisi Elxanilərin Cənubi Azərbaycan vilayətlərindən götürdüyü gəlirin ümumi məbləğinin 50 faizini təşkil edirdi.

**Xalq hərəkatı.** Azərbaycanda Hülakular dövlətinin təsisindən sonra xalq kütlələrinin vəziyyəti Elxanilərin həyata keçirdikləri torpaq və vergi siyasəti nəticəsində daha da ağırlaşdı. Feodal rentasının və vergilərin son dərəcə artması, istismarçı sinfin zülmü ölkədə sinfi mübarizəni alovlandırdı. Sinfi mübarizənin şikayətlər, xahişnamələrlə hakim sinfə müraciət etmək, təsərrüfatdan baş götürüb getmək və s. üsulları ilə yanaşı, xalq kütlələrinin silahlı üsyani və qacaq hərəkatı kimi daha fəal formaları da geniş yayıldı. Kəndlilərin, şəhər əhalisinin öz yerlərini, təsərrüfatını tərk edib kütləvi surətdə qaçmaları prosesinin qarşısını almaq üçün ilk monqol hökmərlərinin göstərdiyi cəhdlər nəticəsiz qalırdı. Qaçınlar çox zaman silahlı dəstələr halında birləşib mübarizə aparırırdılar. Yerli əhali tərəfindən müdafiə olunan belə dəstələr vaxtaşını monqol feodalları və dövlət məmurları üzərinə hücumla keçib onların malikanələrini dağıdırı, karvanları qarş edirdilər. Tarixçi Rəşidəddin bu cür qaçınları "quldur", "yolkəsən" və s. adlandırma da, onların yalnız feodal sinfinə qarşı mübarizə apardıqlarını və yoxsullara toxunmadıqlarını etiraf etməyə məcbur olmuşdur.

XIII əsrin 60-cı illərində Gürcüstan və Azərbaycanda monqollar əleyhinə üyan qalxdı. Yerli feodalların başçılıq etdiyi həmin üyan Hülaku xan tərəfindən göndərilmiş hərbi hissələrin köməyi ilə yatırıldı. Bu zaman Qarabağın dağlıq ərazisi tarmar edildi və Xaçın hökməndən Həsən Cəlal itaətə cəlb olundu.

1275-ci ildə monqol hökməndən Abaqa xan (1265-1282) Arranda ova çıxdığı vaxt silahlı üsyancı dəstələr onun üzərinə hücum etdirilər. Monqol süvariləri ilə vuruşmada üsyancılar məğlub edilsələr də, bu hadisə Abaqa xanı çox qorxutdu və o, ümumi üyan baş veracəyindən çəkinərək ətraf ərazilərdən qoşun hissələrini Arrana gətirdi. 1301-ci ildə isə Qazan xan Şirvanın dağlıq hissələrində qalxmış xalq hərəkatını yatırmaq məqsədilə hərbi əməliyyat aparmalı oldu. Onun əmrinə əsasən qiyamçıları təqib etmək və karvan yollarını qorumaq məqsədilə xüsusi dəstələr təşkil olundu. Bu dəstələrdə bütün vergilərdən azad olunmuş döyüşçülər (tərxan) qulluq edirdilər.

Azərbaycan şəhərlərində sənətkarlar arasında yaranmış usta şagird birlikləri də monqollara qarşı mübarizə aparırıdı.

1338-ci ildə Çobani feodallarının siyasi meydana çıxmaları ilə əlaqədar yerli əhali onların simasında yeni zülmkarlara qarşı mübarizə aparmalı oldu. Yerli oturaq təsərrüfatı aradan götürməyə cəhd göstərən Çobani feodalları əhalinə amansızcasına

istismar edirdilər. İlk günlərdən başlayaraq Azərbaycanda qarətçiliklə məşğul olan Çobani feodalları çox keçmədən ölkəni tamamilə viran qoydular, məhsuldar qüvvələri məhv etdilər, əkin sahələrin i yararsız vəziyyətə saldılar.

Həmdullah Qazvini əvvəller öz gözəlliyi ilə məşhur olan yerlərin indi yararsız hala düşdürüünü, qurda, tülküyə məskən, bayquşa yuva olduğunu yazar. Çobani feodallarının özbaşınlığı, xüsusilə Həsən Çobanının öldürülməsindən sonra hakimiyyəti ələ almağa cəhd göstərən Əşrəf Çobanının qəddarlıqı məzlam xalq kütlələrin in feodallara qarşı mübarizəsinə təkan verdi. Üsyanın əsas səbəbi Çobani feodallarının zülmü və qarətçiliyi idi. Onların növbəti özbaşınlığına dözməyən əhali silaha sarılıraq şəhərdəki Çobani əmirlərini və yaxın qohumlarını əsir etdi. Təbrizə daxil olan bütün yollarda xəndekləri qazib onları su ilə doldurdu. Ağaclar kökündən çıxarırlaşq kükçələrə atıldı, səngərlər yaradıldı. Şəhərdəki Çobani əmirlərinin bir çoxu öldürüldü. Məlik Əşrəf Çobani bu zaman şəhərdə yox idi. Təbrizə qayıtmak istəyən Məlik Əşrəfi əhali şəhərə buraxmadı. Məlik Əşrəf əsir alınmış əmirlərin, onların qohumlarının azadlığa buraxılmasından tələb etdi, lakin bu tələb qəbul olunmadı. Tərəflər arasında qanlı vuruşma baş verdi. Təbrizilər qəhrəmanlıqla döyüssələr də, təlim görmüş nizami qoşuna qarşı axıradək müqavimət göstərə bilmədilər və geri çəkildilər. Üsyançılardan çoxlu ölü və yaralanan oldu. Sağ qalanlar isə şəhəri tərk edib qaçıdlar.

Azərbaycan tarixçisi Əbübəkr Əhərinin məlumatına görə, Azərbaycanda "zülm, bahalıq və vəba" kimi üç şey bolluq təşkil edirdi. 1347-ci ildə Əşrəfin zülmünə tab gətirməyən yerli əhali vətəni tərk edərək Gürcüstana, Rumıa, Şama, Bağdada və digər yerlərə getməli oldu.

Azərbaycan 1357-ci ilə qədər Çobani Əşrəfin zülmü altında qaldı. Öz qüvvələri ilə Çobani feodallarına qalib gəlməyin mümkün olmadığını görən Azərbaycan əhalisi və bir sıra yerli feodallar Qazi Məhiyəddin Bərdəyinin və Şirvanşah Kavusun başçılığı ilə Qızıl Orda hökmərdarı Canı bəyi Azərbaycana dəvət etdilər. Azərbaycanı öz nüfuz dairəsinə salmağa çalışan Qızıl Orda xanı Təbrizə gəldi və Məlik Əşrəfi ələ keçirdi. Canı bəyin Əşrəfi öldürmək istəməməsi xalq kütlələrin in etirazına səbəb oldu. Məlik Əşrəf edam edilmək üçün meydana gətirilərkən şəhər əhalisi onu cəlladların əlindən aldı, başına kül-torpaq ataraq atdan çəkib yerə saldı və nəhayət o, xəncərlə qətlə yetirildi.

### III FƏSİL

## XV ƏSR AZƏRBAYCAN DÖVLƏTLƏRİ

#### **XIV əsrin sonu - XV əsrin əvvəllərində Azərbaycanın siyasi vəziyyəti.**

Bəhs etdiyimiz dövrə Cənubi Qafqaz, Yaxın və Orta Şərqi siyasi vəziyyətində bir sıra mühüm amillər əsaslı rol oynadı. Bunlardan ən başlıcası Azərbaycanın və qonşu ölkələrin Teymurun dağdıcı basqınlarına məruz qalması idi.

Bu zaman Azərbaycanın şimalında Şirvanşahlar dövləti I İbrahimin (1382-1417) hakimiyyəti altında müəyyən iqtisadi-siyasi tərəqqiyə nail olmağa başladı. I İbrahimin ağıllı və təmkinli siyaseti nəticəsində Şirvan Azərbaycanın digər hissələrindən fərqli olaraq öz istiqlaliyyətini itirmədi, xarici işgalçılardan zülmünə məruz qalmadı. Böyük siyasi nüfuz qazanmış I İbrahim eyni zamanda Orlat sülaləsindən olan Şəki hakimi Seydi Əlinin oğlu Seydi Əhmədi Teymurla barışdırıb Şəki torpaqlarını işgalçılardan basqınından xilas etdi. Gürcü çarı Georginin də Teymurla sülh müqaviləsi bağlaşmasında şirvanşahın müsbət rolü özünü göstərdi. Təbiidir ki, Teymurun vassallarına çevrilmiş Şirvan şahı və Şəki hakimi öz qoşunları ilə Teymurun 1402-ci ildə Osmanlı sultani I Bayazidə qarşı yürüşündə iştirak etmişdilər. Məhz bu yolla onlar öz daxili müstəqilliklərin i qoruya bildilər.

Azərbaycanın zəngin təbii sərvətləri və münbit torpaqları əzəldən Qızıl Orda xanlarının da diqqətini cəlb etmişdi. Qızıl Orda xanları Elxan ilər dövlətinə qarşı Azərbaycan uğrunda uzun-uzadı mübarizədə nəticə etibarilə müvəffəqiyət əldə edə bilmədilər. Onların Dərbənddən cənuba tərəf basqınları ölkəyə böyük zərər yetirdisə də, bu hücumlar Elxanilər tərəfindən dəf edildi. Toxtamışın da ölkəni əle keçirmək cəhdləri Teymurun və Şirvanşahların müqavimətinə rast gələrək boşça çıxdı.

Azərbaycanın cənub (Kürdən cənuba) hissəsi Cəlairilər dövlətinin tərkibinə daxil idi. XIV əsrin son rübündə köçəri tayfaların nüfuzu artdı və siyasi hakimiyyət onların əlinə keçdi. Son Cəlairi sultani Əhməd (1382-1410) hakimiyyət uğrunda çətin mübarizədə qardaşlarına qalib gəldi. O, Müzəffəri sülaləsinin nümayəndəsi olan Şahşucanı (1364-1384) Sultaniyədən qova bildi və Cəlairilər dövlətinin ərazisini qısa müddət ərzində bərpa etdi.

Əhməd daxili çəkişmələrlə məşğul olduğu zaman Mavərənnəhrdə Teymurun güclü dövləti yarandı. Köçəri əmirlərin və feodal əyanlarının mənafeyini güdən Əmir Teymur geniş miqyaslı işgallara başladı. O, qısa bir zamanda daxili ziddiyyətlərdən zəifləmiş qonşu dövlətləri məğlub edərək, 1385-ci ildə Cəlairilər dövlətinin hüdudlarına çatdı.

Beləliklə, daxili düşmənləri yenice aradan qaldırmış Sultan Əhməd onun dövlətinin müstəqilliyinə ciddi təhlükə törədən güclü və müdhiş bir düşmənlə üz-üzə gəldi. Sultan Əhməd Teymurun hücumuna dözmədi və Bağdada qaçıdı.

Azərbaycanın cənub hissəsi Cəlairi hökmdarının əmiri olan Qaraqoyunlu Qara Məhəmmədin qoşunları tərəfindən zəbt edildi.

Azərbaycan uğrunda Teymurla Toxtamış arasında gedən mübarizə Teymurilərin xeyrinə qurtardı. Teymur 1395-ci ildə Dərbənddən şimala keçərək Qızıl Orda xanının torpaqlarına soxuldu. Bu yürüşdə Şirvanşah I İbrahim də iştirak edirdi. Teymurun qoşunları Həştərxan və Saray şəhərlərini viran etdilər (1395). Beləliklə, Azərbaycan Qızıl Orda xanının basqınlarından xilas oldu və qısa müddətə Teymurun əsarəti altına düşdü.

Şirvandan fərqli olaraq Azərbaycanın Kürdən cənuba doğru hissəsi Teymurilərin yürüşləri zamanı böyük qırğına, dağıntı və qarətlərə məruz qaldı. Yerli feodalların bir hissəsinin əmlak və torpaqları əllərindən alındı, kəndlilər üzərinə ağır vergilər qoyuldu. Məhsuldar qüvvələrə ağır təsir edən bütün bu amillər ölkənin iqtisadi tənəzzülünə səbəb oldu.

Azərbaycanın cənub hissəsi Teymurun oğlu Miranşahın hakimiyyəti altına keçdi. Arasıkəsilməyən feodal müharibələri xalqın vəziyyətinə daha da ağırlaşdırıldı. Miranşah yerli əhaliyə zülm edir, azacıq şübhəyə düşən kimi günahsız adamları edam etdirir, yerli hakimlərə divan tutur, ölkəni amansızcasına viran qoyur, qiymətli maddi mədəniyyət abidələrini dağdırır. Miranşahın Bağdada, Sultan Əhmədin üzərinə uğursuz səfəri zamanı Təbriz əhalisi ona qarşı üsyana qalxdı, lakin Miranşah qayıtdı və qiymətlərə divan tutdu.

Şəki hakimi Seydi Əli Orlata qarşı qoşun göndərmiş Miranşah Şəki ərazisini viran etdi. Şəkililər Teymurilərə qarşı inadlı müqavimət göstərir, böyük qəhrəmanlıq nümayiş etdirirdilər. Əlinə qalasının müdafiəsi (1387-1401) xalqımızın azadlıq uğrunda mübarizəsinin mühüm səhifələrindəndir. 14 illik mühasirədən sonra qala müdafiəçilərinin köməyinə gəlmiş müttəfiq şəkili-gürcü dəstələri qalib gəldilər. Bu sübut etdi ki, Teymurun Azərbaycanda hakimiyyəti zəifləmiş, yerli feodallar ona tabe olmaqdan boyun qaçırmışlar.

Teymurun vəfatından (1405) sonra Cənubi Azərbaycanı Miranşahın oğlu Ömrə idarə edirdi. Teymurun vəfatı onun imperiyasında sülalə ixtilaflar, övladları arasında hakimiyət uğrunda arasıkəsilməyən toqquşmalara zəmin yaratdı. Azərbaycan yeni müharibələr meydânına çevrildi. Əlverişli siyasi vəziyyətdən faydalanan yerli hakimlər xalq kütlələrinin yardımı ilə müstəqillik uğrunda mübarizəyə başladılar. Şirvanşah I İbrahim, Ərdəbil hakimi Bestam Cagır, Şəki hakimi Seydi Əhməd və Gəncə hakimi Əmir Qaraman Teymuri Ömrə qarşı qüvvələrini birləşdirdilər. Bunu bilən Ömrə Kürű keçməkdən imtina etdi və geri qayıtdı.

Bundan sonra Azərbaycan müvəqqəti olaraq Miranşahın oğlu Əbübəkrin əlinə keçdi. Lakin xalqa zülm edən Əbübəkrə qarşı geniş qiyamlar başlandı və xarici işğala son qoyuldu.

Teymurilərin hakimiyyətinin zəifləməsindən faydalanan Sultan Əhməd 1406-cı ildə qayıdır Təbrizi əla keçirdi və Cəlairi dövlətini bərpa etdi. Lakin öz əmirləri ilə əhaliyə zülm edən Əhməd xalqın nifrətini qazandı. Buna görə təbrizlilər Əbübəkrə müraciət edib onu şəhərə dəvət etməyə məcbur oldular. Əhməd yenə Bağdada qaçıdı. Əbübəkr də tezliklə Qaraqoyunlu Qara Yusif tərəfindən məğlubiyyətə uğradıldı.

Beləliklə, həmin dövrə Azərbaycan (Şirvan və Şəki istisna olmaqla) böyük itki və dağıntılara düşər oldu. Ölkənin cənub hissəsində kənd təsərrüfatı və şəhər həyatının inkişafı üçün əlverişli şərait yox idi.

**Qaraqoyunlu dövlətinin yaranması və genişlənməsi.** Qaraqoyunlu və Ağqoyunlu adlanan oğuz mənşəli tayfa birləşmələri XIII əsrən etibarən Anadoluda yanmköçəri həyat süründülər. Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların cəmləşdiyi bölgə isə Diyarbəkir idi. Hər iki tayfa birləşməsi "Türkman" adlanan eyni etnik qrupa mənsub olub, ünsiyyət vasitələri Azərbaycan dilinin cənub ləhcəsi idi. Bu tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu ehtimal edilir. Həmin tayfalarla məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının zəmanəmizdək çatlığı məlumdur.

Qaraqoyunluları və Ağqoyunluları təşkil edən tayfa və boyaların bu əraziyə Orta Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə bağlayırlar. Lakin onların Azərbaycana və Qərbi İrana köçməsini daha erkən dövrə (VIII-IX əsrlər) aid etməyə müəyyən əsasımız vardır. Ehtimal etmək olar ki, həmin etnik qruplar monqol işğali dövründə Azərbaycan və İrandan qərbə doğru hərəkət etməyə məcbur olmuş, Kiçik Asiya, İraq və Suriyada məskunlaşmışdır.

Qaraqoyunluları təşkil edən əsas tayfalar bunlardır: Baharlı, Sədli, Qaramanlı, Alpout, Duharlı, Cagırı, Hacılı, Ağacarı. Bu tayfalar arasında Baharlı və Sədli oymaqlarının siyasi rolü müstəsna olmuşdur. Sədli oymağının qədim vətəni Naxçıvan və Sürməli idi. Qaraqoyunlular XIV əsrin sonlarında Şərqi Anadoluda bəylilik yaratmış və onun əsasını qoyan şəxs Bayram Xoca olmuşdur. Baharlı oymağının rəisi olmuş Bayram Xoca Cəlairi Sultan Üveysin Təbriz sarayında nüfuzlu əmirlərdən biri idi. Onun oğlu Qara Məhəmməd qızını Sultan Əhmədə verək sülalə əlaqələrini möhkəmlətməmişdi. Qaraqoyunluların Azərbaycanda hakimiyyətinin möhkəmlənməsində Cəlairi əmirlərinin böyük rolu olmuşdur.

Teymurun ölü mündən sonra Miranşah və onun böyük oğlu Əbübəkr zahirən Ömərin hakimiyyətini qəbul etdilər. Lakin Ömər hakimiyyətinə qəsd olacağını düşündürüyü üçün Sultaniyyəyə onun yanına gəlmış Əbübəkri həbs etdirdi. Qala keşikçiləri ilə dil tapıb həbsdən azad olan Əbübəkr atası Miranşahla Xorasanda qoşun topladı. Şirvanşah I İbrahimə qarşı yürüş etmiş Ömər şəhərdə olmadığı üçün Əbübəkr Sultaniyyəni əla keçirdi və maneəsiz Təbrizə daxil oldu.

Cənubi Azərbaycan Əbübəkr və Ömərin arasında gedən qanlı toqquşmalar meydanına çevrilmişdi. Təbriz əldən-əla keçir və şəhərin sakinləri qətl və qarətlərə məruz qalırdı. Lakin təbrizlilər işgalçılara qarşı mübarizədə böyük hünər və mətinlik göstərərək onları şəhərdən çıxmaga məcbur etdilər. Mənbələrdə Təbrizin müdafiəsinin təşkilində Qazi Qiyasəddin, Əbdül Möhsün Qəzvini, Şeyx Əxi Qəssab və Qazi İmadəddinin qeyrət və bacarığı xüsusi qeyd olunur.

Qaraqoyunlu tayfa ittifaqının başçısı Qara Yusif ilə Əbübəkr ilk dəfə 1406-ci il oktyabrın 14-də Naxçıvanın qərbində, Araz çayının sahilində toqquşdular. Qaraqoyunluların həmləsinə davam gətirməyən Teymurilər qaçmağa üz qoydular. Qara Yusif döyüş meydanından Naxçıvana gəldi. O, burada ikən Təbrizin adlı-sənli rəislərindən olan Xacə Seyid Məhəmməd Keçəçi Qara Yusifin hüzuruna gəldi, şəhərin Əbübəkr tərəfindən qarət olunduğunu söylədi və onu Təbrizə gəlməyə təşviq etdi. Qara Yusif isə müvəqqəti olaraq şəhəri mühafizə etmək üçün darğaya göndərdi və Sultaniyyəyə yürüş etdi. Əbübəkr şəhəri tərk etdi və Reyə qaçıdı. Sultaniyyəyə girmiş Qaraqoyunlular şəhəri qarət etdilər, sonra isə əhalini Təbriz, Marağa və Ərdəbilə köçürdülər. Xorasan hakimi olan qardaşı Şahruxdan yardım alan Əbübəkr Azərbaycanı əla keçirmək üçün yeni təşəbbüs etdi. Bundan xəbər tutan Qara Yusif Təbrizətrafında yerləşən Şənbə-Qazana gəldi. 1408-ci il aprelin 21-də Təbrizin cənubundakı Sərdrud adlı yerdə 20 minlik Qaraqoyunlu qoşunu Teymuriləri darmadağın etdi. Miranşah öldürülüdü, Əbübəkr isə qaçmağa müvəffəq oldu.

Qara Yusifin Əbübəkr üzərində ikinci qələbəsinin mühüm tarixi əhəmiyyəti vardır. Bundan sonra Azərbaycanda Teymurilərin ağalığına son qoyuldu, Teymurilər imperiyasının böyük bir hissəsi metropoliyadan ayrılmış və bu ərazidə Azərbaycan Qaraqoyunlu dövləti (1410-1467) yaranmışdı. Bu qələbədən sonra, 1409-cu il payızın başlangıcında Qara Yusif Təbrizə daxil olmuş, Şəki hakimi Seydi Əhmədə qarşı qoşun göndərmişdi. Lakin Qaraqoyunlu sərkərdələri döyüşə yaxşı hazırlaşmış Şəki hakiminin hərbi qüvvələrinə hücumu cəsarət etməmiş və Şirvanın bəzi yerlərin i qarətlə kifayətlənərək geri qayıtmışlar. Qara Yusif öz siyasi məqsəd və fəaliyyətini Cənubi Azərbaycanla məhdudlaşdırırmırdı. O, ləp əvvəldən

Azərbaycanın şimal hissəsini də özünə tabe etmək istəyirdi. Şəki və Şirvana göndərilmiş Qaraqoyunlu qoşun dəstələrinin fəaliyyəti buna sübutdur.

1410-cu il avqustun 30-da Təbriz yaxınlığında, Əsəd qəsəbəsi kənarındaki döyüşdə keçmiş müttəfiqi Cəlairi Sultan Əhmədi məğlub etmiş Qara Yusif ona hakimiyətin yeni sülaheyə keçməsini qanunilaşdırıb sənədlərə qol çəkdirdi, Sultan Əhməd Qara Yusifin oğlu Pirbudağı öncədən oğulluğa götürmüştü. Bu məsələni Sultan Əhmədə xatırladan Qara Yusif Azərbaycanın Pirbudağı verilməsi haqqında yarlıq yazdırdı. 1411-ci ildə Qara Yusif Təbrizdə Azərbaycan əyanları və Qaraqoyunlu əmirlərinin məclisində Pirbudağı "sultan" elan etdi, lakin dövlət işlərini bütövlükdə öz əlində saxladı. Beləliklə, Azərbaycan Qaraqoyunlu dövləti yarandı. Azərbaycanın Kürdən cənubdağı ərazisi, Ermənistən, Anadoluun şərq vilayətləri və İraq-i Ərəb bu dövlətin daxilində idi.

Qaraqoyunlu dövlətinin ən güclü düşməni Xorasanda qərar tutmuş Teymuri hökmədarı Şahruخ idid. 1419-cu ildə Qara Yusif böyük ticarət əhəmiyyəti olan Sultanıyyə və Qəzvini tutdu. Qaraqoyunluların şərqə irəliləməsi Şahruxu qəti tədbirlərə əl atmağa sövq etdi. O, 1420-ci ilin yayında 200 minlik qoşunla Azərbaycana tərəf hərəkət etdi. Lakin Qara Yusif də geniş hərbi hazırlıq görmüşdü: atlı qoşunla yanaşı burada ilk dəfə olaraq piyada döyüşçülər (Təbriz vilayətinin oturaq əhalisi, kəndlilər) ordu sıralarına cəlb edilmişdir. Şahruxun Təbrizə göndərdiyi elçisinin Qara Yusif tərəfindən həbs edilməsi, Qara Yusifin döyüş məqsədilə paytaxtdan çıxmazı xəbəri Şahruxun ordusunda böyük həyəcan və təlaş doğurmuşdu. Şahrux qüdrətli sərkərdə kimi geniş şöhrət tapmış Qara Yusifdən ehtiyat edirdi.

Qara Yusif yaxşı silahlansmış güclü qoşunu üçün baxış təşkil etmişdi. Teymuri tarixçiləri bu ordunun "günəşin zərrələri" və buludun damlları qədər saysız-hesabsız" olduğunu göstərirler. Lakin əslində Qara Yusifin qoşununun sayı 50 mindən çox deyildi. Təbrizdən düşmən qarşısına çıxmış Qara Yusif yolda ikən ağır xəstələndi və qəflətən vəfat etdi.

Qara Yusifin ölümü Qaraqoyunlu ordugahında böyük qarışqlığa və hərc-mərcliyə səbəb oldu. Şahzadələrdən heç biri burada deyildi; Şahməhəmməd Bağdadda, İsgəndər Kərkükədə, İspənd Adılçəvazda, Cahanşah Sultanıyyədə, Əbu Səid isə Ərzincanda idi. Yaxınlaşan Teymuri qoşunundan vahiməyə düşmüş Qaraqoyunlu əmirləri ordugahdan qaçırlar. Bir dəstə adam Qaraqoyunlu padşahının cəsədi olan otağa girdi, buranı qarət etdi, cəsədin əynində palterni çıxardı, hətta onun qulaqlarındakı qızıl sırgaları da bıçaqla kəsib götürdü. Yalnız iki gündən sonra Qara Yusifin cəsədi Təbriz əyanları (Seyid Məhəmməd Keçəçi və başqaları) tərəfindən götürüldü, Təbrizə, buradan da Ərcişə - ata-babasının

məzarları yanına gətirildi və dəfn edildi. Təbriz əyanlarının Qara Yusifə qarşı belə münasibəti onu göstərir ki, oturaq şəhər əhalisi Qaraqoyunlu hökmərini yabançı sülalənin nümayəndəsi kimi deyil, yerli Azərbaycan hökməri kimi qiymətləndirirdi.

Beləliklə, heç bir müqavimətə rast gəlməyən Şahru x A zərbaycanı zəbt etdi, lakin Qaraqoyunlu dövləti dağılmadı. Qala Yusifin böyük oğlu İsgəndər Şahru x qarşı inadlı mübarizəyə başladı. Qaraqoyunlu tayfalarını öz ətrafına yiğmiş İsgəndər Ələşkert vadisində üç gün davam edən (30 iyul - 1 avqust 1421) qanlı döyüşdə Teymurilər tərəfindən məğlub olundu. Sayı 50 mindən çox olmayan Qaraqoyunlu qoşunları sayca 4-5 dəfə artıq olan Şahru xun hərbi qüvvələrinə qalib gələ bilməzdilər. Teymurilərin qoşununda Hindistandan gətirilmiş döyüş filləri də vardi. Ağqoyunlu əmiri Qara Osman da öz qoşunu ilə Şahru xun ordusuna qoşulmuşdu.

Şahru x Təbrizi tərk etdikdən sonra İsgəndər yenidən buraya gəldi və Qaraqoyunlu dövlətini bərpa etdi (1422-1429).

Şahru x Azərbaycana ikinci sefərini 100 minlik ordu ilə 1429-cu ilin yayında başladı. Qaraqoyunlu İsgəndərlə Şahru x arasında həmin ilin sentyabrın 17-də baş vermiş Səlmas vuruşması iki gün davam etdi. İsgəndərin qəhrəmanlıq göstərməsinə baxmayaraq, Şahru xun ehtiyat qüvvələri bu döyüşü də onun xəyrinə həll etdilər.

Şahru x Azərbaycanda Qaraqoyunluların hakimiyyətini aradan qaldırmağa qadir olmadığını anlamışdı. Buna görə də o, Qara Yusifin oğulları arasında gedən rəqabət və düşməncilikdən istifadə etməyi münasib bildi. Şahru x İsgəndərə qarşı Qara Yusifin ən kiçik oğlu Əbu Səidə arxalanmayı qərara aldı. 1430-cu ildə Qarabağda qışlayan Şahru x yanına gəlmış Əbu Səidi Azərbaycanın hakimi təyin etdi. Lakin Əbu Səid Azərbaycan taxtında ancaq 5-6 ay otura bildi. Azərbaycana gəlmiş İsgəndər Əbu Səidi ələ keçirib öldürdü və yenə hakimiyyəti öz əlinə aldı (1431-1435).

1434-cü ilin ortalarında İsgəndər Şirvan üzərinə qarətçi yürüş etdi. Şirvanşah I Xəlilullah siğndığı Mahmudabad qalasından Şahru xun yanına öz adamını göndərdi, ölkənin görünməmiş surətdə viran və qarət edildiyini ona xəbər verdi. Xəlilullah eyni zamanda Qara Osman'dan yardım istəmişdi. Ağqoyunlu bəyi dərhal böyük qoşunla Diyarbəkirdən hərəkət etdi və Ərzurumu mühasirəyə aldı.

Teymuri sülaləsi ilə qohum olan Xəlilullahın yardım istəməsi və Qaraqoyunlu şahzadələri arasında baş verən münaqişələr 1435-ci ildə Şahru x Azərbaycana üçüncü dəfə yürüş etməyə həvəsləndirdi. Həmin ilin fevralında Reydə qışlayan Şahru x Vanda olan Cahanşahı öz yanına dəvət etdi. Cahanşahın qardaşı

İsgəndərə dəfələrlə itaətsizlik göstərdiyini Şahrux yaxşı bilirdi. 1436-cı ilin mayında Şahrux Qarabağı tərk etdi, Ucana gəldi və burada vassallığı qəbul etmək şərti ilə Azərbaycan hökmərliyini Cahanşaha verdi.

1438-ci ilin baharında Cahanşah bəzi Qaraqoyunlu və Şirvan əmirləri ilə birlikdə Ərdəbildən Təbrizə hərəkət etdi. Onunla vuruş məq üçün İsgəndər də Təbrizdən çıxdı və Sufiyani keçərək Həft Çəşməyə gəldi. Döyüşdən əvvəl Qaramanlı tayfa başçısı Piri bəyin Cahanşahın tərəfinə keçməsi İsgəndərin qələbəyə olan ümidi təmamilə qırıldı və onun hərb meydanından qaçmasına səbəb oldu. Cahanşah İsgəndərin gizləndiyi Əlincə qalasını mühasirəyə aldı. Qalada İsgəndər oğlu Şahqubad tərəfindən qatlə yetirildi.

İsgəndərin ölü mündən sonra Qaraqoyunlu taxtında onun qardaşı Cahanşah əyləşdi (1438-1467). Şahruxun ölü münə qədər Cahanşah özünü onun vassali kimi qələmə verir və Şirvanşahla münasibətlərində düşməncilikdən çəkinirdi. Cahanşahın əsas rəqibi Ağqoyunluların başçısı olan Uzun Həsən idi. Onunla mübarizə gedisində Qaraqoyunlular Şərqi Anadolunun böyük bir hissəsindən əl çəkməli oldular.

1440-cı ildə Cahanşahın Gürcüstanə ilk yürüşündə Ərdəbil şeyxi İbrahim Şeyxşah və Səfəvi təriqətinin müridləri fəal iştirak etdilər. 1441-ci ildə Cahanşah Gürcüstanə basqın etdi və gürcü knyazı Vaxtanqın güclü müqavimətinə rast gəldi.

1445-ci ildə Cahanşah Bağdad hakimi olan qardaşı Ispəndin ölümündən sonra şəhəri zəbt etdi. Beləliklə, İraq-i Ərəb də Azərbaycan Qaraqoyunlu dövlətinə qatıldı.

Şahruxun ölməsi (1447) Cahanşahın əl-qolunu açdı. O özünü müstəqil hökmər kimi aparmağa başladı, "sultan" və "xaqan" titulları aldı. Elə bu zamandan etibarən Cahanşah öz adına xütbə oxutdurmağa, sikkə vurdurmağa başladı. Ağqoyunlu ordusu Şərqə-İraq-i Əcəmə hərəkət etdi və Şahruxun dövründən münaqışlərə səbəb olan sərhəd şəhərlərini (Sultaniyyə, Qəzvin) əla keçirməyə çalışdı. Şahruxun nəvəsi Məhəmməd Sultan əvvəlcə müqavimət göstərmək istədi. Lakin Şahruxun Cahanşahı "oğulluğa götürmüş" arvadı Gövhərşad bəyimin vasitəçiliyi nəticəsində düşməncilik münasibətlərinə son qoyuldu; Məhəmməd Sultan Cahanşahın qızını aldı və İraq-i Əcəm Cahanşaha verildi.

Teymurilər dövləti ərazisinin şahzadələr arasında mübarizə meydanına çevrildiyini görən Cahanşah fürsətdən istifadə etdi. O, qərbə (Diyarbəkir vilayətində) Ağqoyunlularla gedən ağır və mənasız mübarizəni dayandırmaq qərarına gəldi və əsas diqqətini İrana yönəltdi.

1453-cü ilin baharında Cahanşah böyük qoşunla şərqi doğru hərəkət etdi. Onun oğlu Pirbudaq Qum şəhərini zəbt etdi və İsfahana yönəldi. Qaraqoyunlu qoşunu İsfahani tutaraq Şiraza yollandı. Bu şəhər müqavimət göstərmədən Cahanşaha tabe oldu.

1454-cü ildə Qaraqoyunlu qoşunu Pirbudağın başçılığı ilə Kirman və Yəzdi zəbt etdi. 1457-ci ildə isə Xorasan hakimi Babur Mirzənin ölümündən sonra taxtac çəkiş mələrindən istifadə edən Cahanşah İranın şərqi doğru hərəkət etdi. O, Xəzər sahili ilə irəlilədi, Mazandaran və Astrabadı zəbt etdi. Qaraqoyunlu padşahı Məşhədi və Nişapur keçərək Teymurilərin paytaxtı olan Herat şəhərinə daxil oldu. 1458-ci il iyunun 28-də Cahanşah Teymuri hökmədarı Şahruxun taxtında əyləşdi. Xarici dövlətlərin elçiləri Herata gəlib onu salamlayır, ənam və hədiyyələrini təqdim edirdilər. Lakin həmin ildə Cahanşah Heratı tərk etməli oldu.

60-cı illərin ortalarında Qaraqoyunlu dövləti Azərbaycandan başqa aşağıdakı əraziləri özündə birləşdirirdi: İraqın hər iki hissəsi, Fars, Girman və Ermənistan. Lakin Cahanşahın qurduğu dövlət daxili çəkiş mələr və feodal özbaşınlığı nəticəsində getdikcə ziifləyirdi.

Təbrizdə Həsənəlinin üşyanını yenicə yatırılmış Cahanşah o biri oğlu Pirbudağın Şirazdakı qiyamını da yatırmalı oldu (1462). Farsdan qovulmuş Pirbudaq Bağdadda da atasına qarşı çıxış etdi (1464) və bir il sürən ağır mühərribədən sonra öldürülü (1466).

Azərbaycan Qaraqoyunlu dövləti 1467-ci ilin sonunda süquta uğradı və Azərbaycan zəminində yeni siyasi qurum - Uzun Həsənin Ağqoyunlu dövləti təşəkkül tapdı.

**Şirvanşah I İbrahim birləşdirici siyaseti. Gürcüstanla ittifaq.** XV əsrin əvvəllərində Azərbaycanın Teymuri hakimiyyəti altından çıxmış və birləşməsi üçün çox əlverişli şərait yaranmışdı. O zaman beynəlxalq mübarizələr meydanda Azərbaycan üçün təhlükə yarada biləcək qüvvə yox idi. Teymurun vəfatından sonra (1405) onun işgalçi siyaseti nəticəsində yaranan Teymurilər dövləti tezliklə dağılmağa başladı. Müxtəlif ölkələrdə hökmranlıq edən Teymuri şahzadələri arasındaki ixtilaflar nəticəsində bir sıra əyalətlər bu xanədanın təsir dairəsi altından çıxmış, müstəqillik qazanmışdı. Teymurilər arasındakı feodal hərc-mərciliyi davam edirdi. Bu vəziyyət Azərbaycanda da hökm sürməkdə idi. Hələ atası Teymurun sağlığında Azərbaycandaki hakimiyyətdən (Qarabağ və Muğan istisna olmaq şərti ilə) kənar edilmiş Miranşah atanın ölüm xəbərini eşidən kimi bir sıra əyalətlərdə hökmranlıq edən doğma oğlu Mirzə Ömərə qarşı mühərribəyə başladı. Bu işdə marağlı olan Mirzə Əbübəkr də kiçik qardaşının əleyhinə atası Miranşahla birləşdi. Bu çəkiş mələr və döyuşlər

nəticəsində Teymuri'lərin Azərbaycandakı hakimiyyəti zəifləməyə başladı. Ölkədə xalq kütlələri arasında xarici əsarətdən azad olmaq meyilləri qüvvətləndi. Təbriz, Marağa və Qarabağda həyəcanlar artdı. Müxtəlif əyalətlərin birləşməsi üçün əlverişli şərait yarandı.

Azərbaycanın, eləcə də Şirvanın müstəqilliyini qorumaq və yadellilərin iştirakı olmadan hakimiyyəti öz əlində cəmləşdirmək üçün I İbrahim im ciddi fəaliyyətə başladı. O, Bərdə yaxınlığında Teymuri dövlətinin səlahiyyəti nümayəndələri ilə sülbə sazişi bağlamış və bu sazişdə Şirvanın daxilən müstəqil olduğu qeyd edilmişdi.

Ibrahim tezliklə Şəki, Dərbənd, Qəbələ şəhərlərində də (Qarabağ düzənliyinə qədər) öz nüfuzunu möhkəmləndirmiş, müttəfiqi olan Seydi Əlinin oğlu Seydi Əhməd i Şəki hakimi etmişdi.

I İbrahim feodal təbəqələrinin mənafeyini güdmək və bütün Azərbaycanda müstəqil hakim olmaq niyyəti ilə ölkəni dağıntıldardan xilas etməyə cəhd göstərdi. O, yaranmış şəraiti nəzərə alaraq müxtəlif siyasi qrupların vəziyyətindən bacarıqla istifadə etdi, çoxdan nəzərdə tutduğu məqsədin - Araz çayının cənubunda yerləşən torpaqların Şirvan ətrafında birləşdirilməsi planının həyata keçirilməsi üçün qətiyyətlə fəaliyyətə başladı.

Bəzi feodallar və şəhər əyanları da öz mənafələri baxımından I İbrahimin bu planını müdafiə etdilər. Təbriz tacirləri də onu öz hakimləri kimi görmək istəyirdilər. Çünkü I İbrahim ticarət və sənətkarlılığı inkişaf etdirməyə çalışırdı. Azərbaycan torpaqlarının vahid siyasi qurumda olması isə ticarətin genişlənməsinə labüb imkan və şərait yaratmalı idi.

I İbrahim özünün birləşdirmə siyasetini həyata keçirmək üçün gürcü çarı II Konstantin, Şəki əyalətinin hakimi Seydi Əhməd, Gəncə hakimi Yarəhəməd Qaramanlı və Ərdəbil hakimi Bestam Cakırə ittifaq bağladı. Onların birləşmiş qoşunu Kür çayı sahilində toplandı. O zaman Təbriz hakimi olan Ömər Şirvanşahı qabaqlamaq məqsədilə hücuma keçdi. Bir həftə davam edən döyüşlər həllədici nəticə vermedi. Mirzə Ömərin Kür sahilinə getməsi xəbərini eşidən Miranşah və oğlu Əbübəkr Təbriz üzərinə hücuma keçdilər. Təbriz əhalisi onlara müqavimət göstərərək üsyana qalxdı. Üsyancılar kömək üçün I İbrahimə müraciət etdilər. Bu isə Şirvanşahı sərhədi keçmək üçün əlverişli imkan yaratdı.

1406-cı ilin may ayında Şirvanşahın döyüşüləri maneəsiz Təbrizə daxil oldular. Təbrizin I İbrahimin əlinə keçməsi Azərbaycan torpaqlarının vahid hakimiyyət altında birləşməsi demək idi. Bütün Azərbaycanın Şirvana birləşdirilməsi I İbrahimin böyük diplomatik qələbəsi olsa da, bu birləşmə Azərbaycanın bir sıra güclü qonşularının mənafeyi ilə ziddiyət təşkil edirdi. Çünkü

Azərbaycanın siyasi cəhətdən dağıniq və bir-biri ilə heç bir əlaqə saxlamayan əyalətlər şəklində olması işgalçi qoşuların xeyrinə idi. Azərbaycanın vahidliyi isə onu qarətçi hücumlardan qoruyardı.

Mənbələrdən məlum olur ki, I İbrahimin Azərbaycanın cənub vilayətlərinə təyin etdiyi məmurlar ədalətlə hərəkət edirdilər. Lakin I İbrahimin birləşdirmə siyasəti uğursuzluqla nəticələndi. Sultan Əhməd Cəlairi və Qara Yusif Qaraqoyunlunun qoşunları Təbriz üzərinə hücuma keçdilər. Şirvanşah öz yaxın adamları ilə məsləhətləşdikdən sonra belə qərara gəldi ki, Arazın şimal sahilinə qayıtməq zəruridir. Bu qərarın məqsədi tamamilə aydın idi: Məlumdur ki, o zaman I İbrahimin yaxşı silahlanmış döyüşçüləri Azərbaycanın feodal əyanlarından ibarət idi və onlarda "vətən" məfhumu yalnız yaşadıqları ərazi ilə məhdudlaşırı. I İbrahim kömək edən başqa tayfa əmirləri də Azərbaycanın birləşməsində maraqlı deyildilər və daha qüvvətli sərkərdələrə xidmət etmək meyli onları xəyanətə vadardı.

1406-cı ilin iyulunda Şirvandan gələn döyüşçülər Təbrizi tərk etdilər və beləliklə, Azərbaycanı birləşdirmək uğrunda I İbrahimin etdiyi ilk cəhd uğursuz oldu. İkinci cəhd isə 1410-cu ildə edildi. Həmin ilin birinci yarısında Azərbaycanın cənub ərazilərində Sultan Əhməd Cəlairinin rəsmi hökmədar olmasına baxmayaraq, Qara Yusifin də xüsusi nüfuzu və təsiri var idi. Qara Yusifin iştirakı olmadan Azərbaycanda hakim olmaq meylinə düşən Sultan Əhməd Qara Yusifin Ağqoyunlu köçəri qəbilələrinin başçısı Qara Osmanla döyüşə getməsindən istifadə etdi və Təbrizə qoşun yeridi. O, eyni zamanda Şirvanşahdan kömək göstərməsini xahiş etdi. I İbrahim oğlu Kəyumərsin başçılığı altında Təbrizə qoşun yolladı.

Qara Yusifin Şirvana da hücum edəcəyini başa düşən I İbrahim Təbrizə qoşun göndərməklə həm Cəlairilərlə müttəfiq olar, həm də Azərbaycanda qalib öz mövqeyini möhkəmləndirə bilərdi. Lakin hələ Şirvan qoşunu gəlib çatmamış, 1410-cu il avqustun 30-da Şənbə-Qazan yaxınlığında Sultan Əhmədə Qara Yusif arasında baş verən həllədici döyüşdə Cəlairilər möğləüb edildilər. Beləliklə, Şirvanşah I İbrahimin Cənubi Azərbaycan vilayətlərini Şirvana birləşdirmək üçün etdiyi ikinci cəhdin də səmərəsi olmadı.

Qara Yusif Şirvanşahın tam müstəqilliyini aradan qaldırmak və onu özündən asılı vəziyyətə salmaq üçün bir neçə cəhd etdi. Həmin cəhdlər I İbrahim tərəfindən etirazla qarşılandı. Çünkü Şirvanşah çətinliklə əldə etdiyi istiqlaliyyəti itirmək istəmirdi və ölkəsini müstəqil surtdə idarə etmək əzmində idi. O, eyni zamanda Qara Yusiflə müharibə olacağını labüb hesab edir və özü də buna hazırlaşırı.

I İbrahim həmin məqsədlə Şəki hakimi Seydi Əhməd və gürcü çarı II Konstantinlə dostluq əlaqələrini davam etdirirdi.

Qara Yusif və I İbrahimim hərbi hazırlıqları iki il davam etdi. 1412-ci ilin noyabr-dekabr aylarında Kür çayının sahilində Qaraqoyunlu və Şirvan qoşunları arasında böyük döyüş baş verdi. Qara Yusif tərəfində Qarabağın, Muğanın və Naçivan əyalətinin sayca çox olan qoşunları, I İbrahimin tərəfində isə 2 min atlı ilə ona qoşulmuş II Konstantinin məhdud miqdarda aznaurları (hərbçiləri) döyüşürdülər. Qüvvələrin qeyri-bərabərliyi nəticəsində Şirvanşah I İbrahim, onun oğulları, qardaşları, əmirləri və məşhur sərkərdələri, habelə II Konstantin əsir alındılar. Tezliklə gürcü çarı və 300 aznaur edam edildilər, I İbrahim isə 1413-cü ilin baharında həbsdən azad olundu və Şirvana qayıtdı.

**Ağqoyunlu dövlətinin yaranması.** XIV əsrдə Kiçik Asiyənin şərqində məskunlaşmış Qaraqoyunlulardan qərbdə Ağqoyunlular yaşayırırdılar. Cənubda - Urfada, Mardində, şimalda - Bayburddə, Dəclə çayının müxtəlif qollara ayrıldığı sahələrdə qışlaq və yaylaq həyat tərzi keçirən Ağqoyunluların mənşəyi mübahisələr doğurur.

Ağqoyunlu ittifaqına daxil olmuş qəbilə və etnik qruplar da Qara-qoyunlu tayfaları kimi oğuz mənşəlidir. Ağqoyunlu etnik birliyinin başında Bayandur qəbiləsi durdurdu və bununla əlaqədar olaraq Ağqoyunlular "Bayanduriyyə" də adlandırılırlar. Bu ittifaqa Pörnak, Mosullu, Əfşar, Bayat və b. tayfalar, boyalar da daxil idi. Mahmud Kaşgari (XI əsr) adlarını bir-bir sadaladığı 24 oğuz qəbiləsi içərisində Kınık və Kayıdan sonra Bayandur qəbiləsinin də olduğunu qeyd etmişdir.

Rəşidəddinin (XIV əsr) məlumatına görə, X əsrдə Sırdaşya çayı sahillərində hökmran olan Yabqu oğuzlarının həyatında Bayandur qəbiləsi böyük rol oynamışdır.

Əbübəkr Tıhrani "Tarixi-Diyarbəkriyyə" kitabında (1471-ci ildə yazılmışdır) Ağqoyunlu sülaləsinin məşhur hökmərləri olmuş Uzun Həsənin şəcərəsini vermişdir. Bu şəcərə məlumatının çoxu tarixi həqiqətdən uzaqdır, lakin onun verdiyi bəzi tarixi adların (məsələn, Turəlinin Trabzon imperatorunun qızı ilə evlənmə hekayəti - VI boy) "Kitabi-Dədə Qorqud" əsərindəki adlarla uyğun gəlməsi maraqlıdır. Bu tarixçinin təsdiqinə görə, Uzun Həsənin əcdadlarından biri Qutlu bəy Trabzon'a hücum etmiş, yerli hökmərdər məğlubiyyətə uğratmış və onun qızını əsir götürmüşdü.

Bu hekayət "Dədə Qorqud" surətlərini xatırladır, tarixi həqiqətlə uzlaşır. Məlumdur ki, Qutlu bəy Ağqoyunlu 1352-ci ildə Trabzon imperatoru III Aleksisin

bacısı Mariya ilə evlənmişdi. Qeyd etmək lazımdır ki, Ağqoyunlu sülaləsinin məşhur nümayəndələrindən biri olmuş Qara Osman onların oğludur.

XIV əsrin sonu və XV əsrin əvvəllərində Ağqoyunlu tayfa ittifaqı daxilində gedən mübarizələr kəskinləşməyə başladı. Müxtəlif feodal qrupları Qutlu bəyin üç oğlu (Əhməd, Pirəli və Qara Osmanın) ətrafına toplaşaraq hakimiyyəti möhkəmləndirməyə çalışdılar. Əvvəl üstünlük qazanmış Əhməd və Pirəli qorxulu saydıqları Qara Osmanı məğlub edib həbsə aldılar. Lakin tezliklə Qaraqoyunlu Qara Yusifin böyük qüvvə ilə Ağqoyunlu torpaqlarına hücumu ilə əlaqədar olaraq Qara Osman həbsdən azad edildi və Qaraqoyunlular əleyhinə yaradılmış qoşunu n başında durdu. O, Qaraqoyunlularla olan döyüşdə qələbə çalaraq Diyarbəkirdə möhkəmləndi və Ağqoyunlu bəyliyinin əsasını qoydu. Sonralar Ərzincan və Mardin əraziləri də Ağqoyunlu tayfa ittifaqının hakimiyyəti altına düşdü.

Qara Osman (1394-1435) Diyarbəkiri Ağqoyunlu tayfa ittifaqının mərkəzinə çevirdi, öz adından pul kəsdirdi. O, həyata keçirdiyi bir sıra tədbirlər vasitəsilə Ağqoyunlu tayfa ittifaqını xeyli möhkəmləndirdi. Tabe olunmuş ərazilərdə Ağqoyunlu tayfa ittifaqı əleyhinə baş vermiş feodal çıxışları Qara Osmanın ağır zərbələri nəticəsində məğlub edildi.

Osmalı dövləti ilə həmsərhəd olan ərazilərdə Ağqoyunlu tayfa ittifaqının getdikcə möhkəmlənəməsi Osmanlı sultanlığını təşvişə saldı. Sultan Bayazid İldırım öz qüvvələrini topladı və Ağqoyunlulara qarşı mübarizəyə başladı. Vəziyyətin gərginliyini hiss etmiş Qara Osman osmanlılar əleyhinə mübarizədə Teymurun qüvvələri ilə əlaqəyə girdi, Teymur qoşunlarının Kiçik Asiyaya yürüşü zamanı onlar üçün əlverişli şərait yaratdı.

Qara Osman Sivas mühəribəsində, Əlbistan və Malatiyanın alınmasında da iştirak etmişdi. Malatiyanı zəbt etmiş Teymur onu Qara Osmana verdi. Tezliklə Ərzincan və Sivas da onun əlinə keçdi. Bundan sonra Teymur Suriyaya hücum etdi. Hələb mühəribəsində Qara Osman və onun oğulları da döyüşdülər. Qara Osmanın oğlu İbrahim bəy bu mühəribədə böyük şücaət göstərdiyinə görə Əmir Teymur A mid (Diyarbəkir) şəhərini mükafat kimi ona verdi. 1401-ci ildə Teymur Bağdadı əla keçirdi, Qara Osman isə Mardini zəbt etdi.

Teymur 1402-ci ildə Kiçik Asiyaya yürüş edərkən Qara Osman, Əhməd və Pirəli də onun dəstələrinə qoşulmuşdular.

XV əsrin əvvəllərində Ağqoyunlu tayfa ittifaqı Osmanlı sultanlığı əleyhinə apardığı mübarizələrlə yanaşı, özünün keçmiş düşmənlərindən birinin - Qara Yusifin əleyhinə də kəskin mübarizə aparmalı oldu. Azərbaycanın cənub vilayətlərində möhkəmlənə bilmiş Qaraqoyunlular öz qonşuluqlarında Ağqoyunlu

tayfa ittifaqının getdikçe yüksəlməsini özləri üçün böyük təhlükə hesab edir, onları zəiflətməyə çahırdılar. Bu işin həyata keçirilməsində Qara Yusif daha fəal cəhdərək göstərmışdı. Öz niyyətini həyata keçirməyə çalışan Qara Yusif hiylə işlədərək Ağqoyunlu tayfa ittifaqlarına tabe edilmiş ərazilərin feodal hakimləri ilə əlaqə yaratdı. 1408-ci ildə Ağqoyunlu tayfa ittifaqı əleyhinə Qaraqoyunlularla mardinlilər arasında ittifaq əmələ gəldi. Qara Yusif hazırlıq gördükdən sonra həmin ilin yaz aylarında böyük hərbi qüvvə ilə Ağqoyunluların mərkəzi olan Diyarbəkir üzərinə hücuma keçdi.

Diyarbəkir yaxınlığında Ağqoyunlularla Qaraqoyunlular arasında gərgin döyüşlər getdi. 20 gün davam edən bu vuruşma Qaraqoyunlu qüvvələrinin qələbəsi ilə nəticələndi. İki tərəf arasında bağlanmış sülh müqaviləsinə əsasən Mardin vilayəti Ağqoyunlu tayfa ittifaqının hakimiyyəti altından çıxdı və müstəqil oldu. Qaraqoyunlu Qara Yusif böyük qənimət əldə edərək Təbrizə qayıtdı.

Bu hadisədən bir qədər sonra Təbriz yaxınlığında Qaraqoyunlu qüvvələri ilə Teymuri şahzadələrindən Əbübəkr Mirzənin qoşunu arasında baş verən toqquşmadan istifadə edən Qara Osman öz qüvvələrin i cəmləşdirib Mardin üzərinə hücuma keçdi. Mardin ətrafında Ağqoyunlularla mardinlilər arasında gərgin döyüşlər getdi. Bu döyüşlərdə Qara Osmanın oğlu öldürüldü, lakin döyüş Ağqoyunlu qüvvələrinin qələbəsi və Mardinin işğali ilə nəticələndi.

1420-ci ildə Qaraqoyunlu hökmədarı Qara Yusifin vəfatından sonra onun yerinə keçmiş Qara İsgəndərin dövründə Qaraqoyunlu-Ağqoyunlu münasibətləri və onlar arasında gedən mübarizə daha da kəskin ləşdi.

Ömrünü müharibə və döyüslərdə keçirmiş Qara Osman 1435-ci ildə, 90 yaşında ikən Qaraqoyunlu döyüşçüləri ilə vuruşmalardan birində ağır yaralandı və öldü.

XV əsrin 40-50-ci illərində Ağqoyunlu tayfa ittifaqında hakimiyyət uğrunda gedən mübarizonin ardi-arası kəsilmədi. Qara Osmanın dövründə qüvvətli mövqə tutmuş Ağqoyunlu tayfa ittifaqında başlanan arasıkəsilməyən daxili mübarizə Osmanlı dövlətinin diqqətini yenidən cəlb etdi. Osmanlı sultanlığı Ağqoyunlular əleyhinə bir sıra tədbirlər həyata keçirməyə cəhd etdi, lakin əhəmiyyətli nəticələr əldə edə bilmədi.

Qara Osmandan sonra Ağqoyunlu tayfa ittifaqının başçısı olmuş oğlu Əli bəy (1443-1444) daxili və xarici mübarizədə müəyyən üstünlükler əldə edə bildi, lakin təkbaşına tam qələbə çala bilməyəcəyini anlayaraq Misir sultanlığı ilə yaxınlaşmağa çalışdı. İki tərəf arasında başlanan danışqlar müsbət nəticələndi. Ağqoyunlu tayfa ittifaqı ilə Misir sultanlığı arasında bağlanmış müqavilədə qarşılıqlı kömək məsələsi nəzərdə tutulurdu. Bu müqaviləyə əsasən Misir hakimi

olan Məlik Əşrəf (1453-1461) Ağqoyunlu tayfa ittifaqının köməyinə 50 min nəfərlik hərbi qüvvə göndərdi.

Əli bəyin və Məlik Əşrəfin birləşmiş qoşunu ilə Əli bəyin qardaşı Həmzə bəyin qoşunları arasında kəskin mübarizə getdi. Gündələrə davam etmiş əlbəyaxa döyüşlər müttəfiq qoşunlarının məğlubiyəti və Diyarbəkirin Həmzə bəyin qoşunları tərəfindən tutulması ilə nəticələndi.

Vəziyyətin ağırlığını anlayan Əli bəy öz qüvvələrini yenidən təşkil etmək, Misir sultanlığı ilə bağladığı müqaviləni möhkəmlətmək məqsədilə Misirə gəldi, lakin heç bir nəticə əldə etməyərək geri qayıdarkən yolda öldü. Bu zaman Həmzə bəy sui-qəsd nəticəsində məhv edildi. Əli bəyin oğlu Cahangir Mirzə yaranmış vəziyyəti münasib hesab edərək Ağqoyunlu tayfalarını bir yerə topladı və Diyarbəkirde möhkəmləndi.

XV əsrin 50-ci illərində Ağqoyunlu ərazisində vəziyyət müəyyən qədər sabitləşdi. Ağqoyunlular əleyhinə çıxmış qüvvələrə qarşı mübarizədə Cahangir Mirzənin qardaşı Uzun Həsən böyük şücaət göstərdi və şöhrətləndi. Tezliklə Ağqoyunlu əyanları Uzun Həsənin ətrafında daha six birləşərək Cahangir Mirzənin əleyhinə mübarizəyə qalxdılar. Bu zaman Cahangir Mirzənin əsas qüvvələri Diyarbəkirde idi və Uzun Həsən əsas zərbəni öncə Diyarbəkirə vurmağa çalışdı. 1453-cü ilin yanvar ayında baş vermiş döyüşdə Cahangir Mirzənin qüvvələri darmadağın edildi, özü isə Mardinə qaçmaqla yaxasını qurtara bildi. O, sonralar qardaşı Uzun Həsənə qarşı mübarizədə özünə müttəfiq tapmaq məqsədilə Ağqoyunluların əsas düşməni olan Qaraqoyunlu Cahanşahla ittifaqa girmək üçün Təbrizə gəldi.

Uzun Həsənin Ağqoyunlu tayfa ittifaqına başlılıq etdiyi ilk dövrlərdə feodal mübarizələrinin arasına kəsilmədi, lakin Ağqoyunlu əyanları Uzun Həsənin böyük nüfuzu ilə hesablaşmalı oldular.

Uzun Həsən Ağqoyunlu tayfa ittifaqını daha da möhkəmlətmək və bu ittifaqın ərazisinin Azərbaycan torpaqları hesabına genişləndirmək, Azərbaycanın cənub vilayətlərində hakimiyyəti ələ keçirmək, orada hökmranlıq edən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. O, əyanlara böyük imtiyazlar və vədlər verdi, onları öz ətrafında six birləşdirməyə müvəffəq oldu.

XV əsrin ortalarında Qaraqoyunlularla Ağqoyunlular arasındaki mübarizə daha da kəskinləşdi. Mübarizənin ilk dövrünün xüsusiyyəti ondan ibarət idi ki, hər iki tərəf dövlətlərdəki daxili ziddiyətlərdən fəal surətdə istifadə etməyə başlamışdı. XV əsrin 50-ci illərində Uzun Həsən ermənilərin yaşadıqları torpaqları və Gürcüstanın Qaraqoyunlu hakimiyyəti altında olan şərq hissəsini ələ keçirərək,

öz hakimiyyətinə tabe etdi. Bu zaman Qaraqoyunlu Cahanşah böyük qüvvə topladı, Uzun Həsənə qarşı hərbi yürüş təşkil etdi. Bundan xəbər tutan Uzun Həsən oğlu Xəlil Mirzəni iki min atlı ilə Cahanşahın qarşısına yolladı. 1467-ci il noyabrın 10-da Muş düzündə hər iki tərəf arasında başlanmış döyüş Cahanşahın öldürülməsi və Qaraqoyunluların məğlubiyəti ilə nəticələndi. Muş məğlubiyətindən sonra Qaraqoyunlular bir daha öz qüvvələrini bərpa edə bilmədilər. Bağdada qədər olan geniş ərazilər Ağqoyunluların əlinə keçdi.

Cahanşahdan sonra onun oğlu Həsənəli Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərdi, lakin buna müvəffəq olmadı. 1468-ci ildə Uzun Həsən asanlıqla Cənubi Azərbaycanı və Qarabağı ələ keçirdi. Nəticədə Qaraqoyunlu tayfalarının böyük bir hissəsi Ağqoyunlu dövlətinin tərkibinə daxil oldu. Uzun Həsən Təbriz şəhərini yeni dövlətin paytaxtı elan etdi.

**Ağqoyunlu dövlətinin xarici siyaseti. Teymurilər və Osmanlı dövləti ilə mübarizə.** Kiçik Asiyadakı Osmanlı dövlətinin yeritdiyi fəal xarici siyaset Cənubi Qafqazın inkişafı üçün mənfi bir amil idi. Uzun Həsən bəylilikdə hakimiyyət başına gələrkən (1453) Osmanlı türkləri Konstantinopolu fəth edərək Qara dəniz boğazlarında ağalığa başlamışdır. Bu hal Cənubi Qafqazın Balkan ölkələri ilə qədim ticarət və diplomatik münasibətlərinin gedişinə təsir etdi. Osmanlı sultanlarının Avropa-Asiya tranzit ticarətinə böyük zərbə vuran gömrük siyaseti Cənubi Qafqazın Avropa ilə ticarət əlaqələrinin zəifləməsinə səbəb olurdu.

Osmanlı sultanları Cənubi Qafqazı, xüsusilə Azərbaycanı ələ keçirməyə cəhd edirdilər. XV əsrin 60-cı illərinin əvvəllərində Osmanlı dövlətinin təcavüzünə qarşı Ağqoyunluların apardıqları mübarizə diqqəti daha çox cəlb edir. Bu dövrda Ağqoyunluların Qaraqoyunlularla kəskin mübarizəsindən istifadə etməyə çalışan Osmanlı sultanı II Mehmed Ağqoyunlulara qarşı böyük hərbi yürüş hazırladı və onların müttəfiqi olan Trabzon krallığı üzərinə hücumu keçdi.

Qara dəniz sahilində yerləşən Trabzon şəhəri Avropanın Şərqi ölkələri, Hindistan və Çinlə ticarətində vasitəçi rolunu oynayırırdı. Bu şəhər Ağqoyunlu tacirləri üçün də Qara dənizə ən əlverişli çıxış yolu idi.

Azərbaycanda hakimiyyətə gəlməmişdən xeyli əvvəl Ağqoyunlu bəyləri Trabzon hökmədarları ilə dostluq, hətta qohumluq əlaqələri yaratmışdır.

II Mehmed Ağqoyunlulara zərbə vurmaq məqsədilə öncə Trabzon krallığı ilə hesablaşmaq qərarına geldi. Vəziyyəti anlayan Trabzon hakimi 1457-ci ildə elçisini Diyarbəkirə, Uzun Həsənin yanına yolladı, Trabzonu Osmanlı sultanının hücumundan xilas etmək naminə hər sazişə hazır olduğunu bildirdi. Uzun Həsən bunun əvəzində Kalo İoannın gözəlliyi ilə məşhur olan qızı Katerinanın ona

verilməsinə xahiş etdi. Elçi geri qayıtdıqdan sonra Katerina rahib və keşşələrdən ibarət böyük bir heyətlə Diyarbəkirə gəldi və dəbdəbə ilə qarşılandı.

1460-cı ilin dekabrında Romaya toplanmış bir çox Qərb və Şərqi hökmədarları (o cümlədən Uzun Həsənin də elçisi) Osmanlı dövlətinə qarşı ümumi hərbi yürüşə çıxmış məsələsini müzakirə etdilər. Sultanqa qarşı yeni səlib yürüşünə başlayacaq xristian Avropa monarxları Osmanlı dövlətinin şərqindən hərbi əməliyyata başlamalı idilər. Lakin Qərb hökmədarlarının təntənəli qəbul mərasimlərinə, vədlərinə baxmaya rəq, bu səlib yürüşü həyata keçmədi.

II Mehmedin bütün bu məsələlərdən xəbəri vardı. O, Trabzonu fəth etmək üçün fürsət gözləyirdi.

Ağqoyunlu qüvvələrinin osmanlılarla ilk toqquşması sərhəd boyunda, Qoyluhisar adlanan yerdə baş verdi. Bu döyüşlərdə Osmanlı sərkərdəsi Həmzə bəyin qoşunu ağır məglubiyətə düşürdü. Vəziyyəti anlayan II Mehmedin özü böyük qüvvə ilə strateji əhəmiyyətə malik olan Qoyluhisarı geri qaytarmaq üçün hərəkət etdi.

Uzun Həsən vəziyyətin çətinliyini görərək osmanlılarla sülh yaratmaq qərarına gəldi və sultani Trabzon yürüşü fikrindən uzaqlaşdırmaq məqsədilə anası Saray xatunu II Mehmedin düşərgəsinə göndərdi. Saray xatun II Mehmedlə görüşərək onu Trabzon yürüşündən daşındırmağa çalışdı, lakin bir nəticə əldə edə bilmədi. Nəhayət, Trabzon şəhəri bir aylıq mühasirədən sonra sultan qoşunu tərəfindən tutuldu və Xıdır bəy adlı Osmanlı sərkərdəsi Trabzon'a canişin təyin olundu. Beləliklə, Bizans imperiyasının Kiçik Asiyada son qalığı olan Trabzon ərəfəsi 1461-ci ildə süqut etdi.

Uzun Həsənin qaynı, son Trabzon hakimi David Komnen İstanbula göndərilərək edam edildi.

Trabzonu fəth etdikdən sonra II Mehmed işgalçılıq siyasetini davam etdirdi. O, Azerbaycan ərazisini də öz əlinə keçirmək üçün Ağqoyunlulara qarşı qəti mübarizəyə hazırlaşdı. Uzun Həsən isə Azerbaycana soxulmağa çalışan Osmanlı qoşununa sərhəddən uzaqlarda zərbə vurmaq niyyəti ilə tədbir görməyə başladı. O, bir sıra dövlətlərin (Venesiya, Polşa, Macaristan, Neapol krallığı, habelə Kipr və Qaraman) köməyi ilə qüdrətli Osmanlı imperiyasını darmadığın etmək üçün plan hazırladı.

Osmanlılar əleyhinə ittifaqın yaranmasından az sonra, 1471-ci ilin aprelində Kiçik Asiya sərhədlərində osmanlıların ağır təzyiqi şəraitində yaşayan tayfaların Osmanlı sultəni II Mehmedin dözülməz siyasetinə qarşı usyanı başlandı, hərəkatı yatırmaq üçün II Mehmed öz vəziri Mehmed paşanın başçılığı ilə böyük qüvvə göndərdi, lakin müvəffəqiyət qazana bilmədi. Mehmed paşanın hərbi qüvə-vəsi

qaramanlılar tərəfindən məğlub edildi. Lakin Qaraman tayfa başçılarından olan Pir Əhməd və Qasım yeni hücumlara keçən sultan qoşunları ilə daha ciddi vuruşmaq məqsədilə Uzun Həsənə müraciət edərək ondan kömək istədilər. Uzun Həsən Pir Əhməd və Qasım ilə ittifaq yaratdı, sultanla döyüşə hazırlaşmağa başladı.

Kiçik Asiyada Toqat adlanan yerdə ağır döyüşlər baş verdi. Qeyşəriyyə şəhəri ətrafında və Kiçik Asiyanın digər yerlərində Ağqoyunluların qaramanlılarla birləşmiş qüvvələri sultan qoşununa güclü zərbə vura bildilər.

Ağqoyunlu qüvvələrinin bu qələbələri II Mehmed qorxuya saldı. 1472-ci il avqustun 18-də Konya yaxınlığında II Mehmedin oğlu Mustafanın başçılıq etdiyi sultan qoşunları ilə baş vermiş döyüşlərdə Ağqoyunlu qüvvələri məğlub oldular. Ağqoyunlu sərkərdələrindən olan Uzun Həsənin oğlu Yusif Mirzə digər iki qardaşı ilə birlikdə əsir alındı və edam edildi.

Sayca az olan Ağqoyunlu qüvvələrini məğlub etmiş II Mehmed özünün əsas arzusunun (Azərbaycanı tutmaq məqsədinin) həyata keçirilməsi üçün qüvvələrini yenidən təşkil etməyə başladı. O, 100 minlik ordusunu Ağqoyunlulara qarşı yeritdi. Vəziyyətin ağırlığını hiss etmiş Uzun Həsən də öz qüvvələrini yenidən topladı və düşməni sərhəddən xeyli uzaqlarda qarşılıdı. II Mehmedin qoşunu Qaramana yetişərkən Uzun Həsən də öz qüvvələri ilə Fərat çayı sahilərinə çatdı və döyüşə hazırlaşmağa başladı.

1473-cü il avqust ayının 4-də Malatiya yaxnlığında II Mehmedin sərkərdəsi Xasmuradın qoşunları ilə Uzun Həsənin hərbi qüvvələri arasında döyüş başlandı. Ağqoyunlu qoşunu düşməni aldatmaq məqsədilə bir az geriye çəkildi. Bu hərəkəti zəiflik sanan Xasmuradın qüvvələri mühasirəyə alındılar, Uzun Həsən qalib gəldi, Osmanlı sərkərdəsi isə həmin döyüşdə öldürülüdü. Lakin Uzun Həsənin osmanlılara qarşı apardığı hərbi əməliyyatlar nəticə etibarilə uğursuz oldu. 1473-cü il avqustun 11-də Tərcanda (Otluqbəli adlanan yerdə) Osmanlı qüvvələri Ağqoyunluları məğlub etdi.

Ağqoyunlu qüvvələrinin məğlubiyyətinin bir səbəbi Uzun Həsənin ordusunda kifayət qədər odlu silahın olmaması idi. Osmanlılar əleyhinə ittifaqa daxil olmuş Avropa dövlətlərinin mənafeyi də bir-biri ilə toqquşduğu üçün bu ittifaq Uzun Həsənə kömək edə bilmədi. Ağqoyunlu qoşununun məğlubiyyətinin əsas səbəblərindən biri də Uzun Həsənin osmanlılara qarşı mübarizə aparmaqdə olan Misir və Suriya qüvvələrindən istifadə edə bilməməsi ilə izah olunmalıdır. O, hətta Ağqoyunlu dövləti ilə iqtisadi, siyasi və diplomatik əlaqə saxlayan qonşu Gürcüstanla osmanlılar əleyhinə ittifaq yarada bilmədi.

Uzun Həsənin osmanlılara qarşı apardığı mübarizənin tarixi əhəmiyyəti bundan ibarətdir ki, Osmanlı qoşunlarına ağır zərbə vuruldu, onların şərqə doğu yürüşlərinin qarşısı alındı.

1471-ci ildə İosafat Barbaronun başçılığı ilə Azerbaycana yola düşmüş Venetiya səfərəti (elçilik heyəti) üç ildən sonra (1474-cü ilin əvvəllərində) Uzun Həsənin qərargahına gəlib çatdı. Lakin Uzun Həsən onu hörmətlə qarşılamadı. Katerino Zeno vasitəsilə bağlanmış müqavilə əsasında Venetiya Respublikası öz vədinə emal etməmişdi və buna görə də Uzun Həsən İosafat Barbaro ilə yeni danışığa girmək istəmədi. Barbaronun nəticə əldə edə bilmədiyini anlayan Venetiya senatı Ambroco Kontarinini fövqəladə səfir kimi Uzun Həsənin yanına yola saldı. Kontarinin heyəti Almaniya, Polşa, Moskva dövlətləri və Krımdan keçərək beş ay yol qət etdikdən sonra, 1474-cü il avqustun 4-də Təbrizə çatdı. O, Təbrizə yetişərkən Uzun Həsənin oğlu Uğurlu Məhəmməd Ağqoyunu dövlətinə qarşı qiyam qaldırmışdı. Kontarini özünün "Səyahətnamə"sində yazmışdı: "Təbrizə yetişdikdən sonra bir karvansaraya düşdük. Küçələrdə bərk çaxnaşma vardi. Məlum oldu ki, Uzun Həsənin oğlu Məhəmməd Şirazı tutub öz qayınmasına vermiş, Uzun Həsən də onu dəf etmək üçün Şiraz səmtinə qoşun göndərmişdir. Uğurlu Məhəmmədin tərəfdarlarından biri öz dəstəsi ilə Təbrizə qədər gələ bilməşdi. Təbrizdən hərəkət edib padşah ordusu olan yerə getmək istədim. Lakin gördüm ki, bu çox çətindir. Ona görə də həmin karvansarada qalmağa məcbur oldum. Karvansara sahibi də müvəqqəti olaraq çıxmazı məsləhət görmədi. Bu zaman Uzun Həsənin oğlanlarından biri (Maqsud bəy) min nəfər atlı ilə Təbrizə, atasının köməyinə gəldi. Mən də xeyli zəhmətdən sonra onunla görüşə bildim və gətirdiyim hədiyyələri verdim. Uzun Həsənin yanına getmək üçün məni minik vasitəsi ilə təmin etməsini ondan xahiş etdim. Maqsud bəy hədiyyələri qəbul etdi, lakin başqa sözlərimə əhəmiyyət vermədi. Şəhərin vəziyyəti çox pis idi. Maqsud bəy qoşun hazırlamaq üçün camaatdan pul tələb edirdi. Lakin camaat onun bu tələbini rədd etdi və dükan-bazarı bağladı. Çörək, su tapılmadı".

1474-cü il sentyabrın 5-də Venetiya Respublikası tərəfindən Azerbaycana müəyyən tapşırıqla göndərilmiş Bartolomeo Liompardo da Təbrizə gəldi. Kontarini Təbrizdə rast gəldiyi ağır vəziyyət haqqında topladığı məlumatı Liompardo vasitəsilə Venesiya göndərdi. Sonra o, Uzun Həsənin olduğu İsfahan şəhərinə tərəf yollandı və ay yarımdan sonra oraya çatdı. O vaxtlar Barbaro da İsfahana gəlməşdi. Uzun Həsən 1474-cü il noyabrin 4-də Venetiya elçilərinin hər ikisini öz sarayına çağırıldı və onları qəbul etdi.

Uzun Həsən Ağqoyunlu dövlətinə tabe edilmiş ucqar yerlərdə, xüsusilə İsfahanda yaranmış qarışılıqlı aradan qaldırıldıqdan sonra 1474-cü il noyabrın 25-də Azərbaycana qayıtdı. Venesiya səfirləri də onunla bərabər yola düşdülər.

1475-ci il mayın 30-da Təbriz yaxınlığında boloniyalı Fiqaro Lodoviko adlı bir katolik rahibi Uzun Həsənin sarayına gəldi. Rahib özünün Antioxiya baş ruhanisi olduğunu və Burqundiya hersoqluğu tərəfindən səfir kimi gəldiyini söylədi. Ertəsi gün Uzun Həsən Lodo-vikonu Kontarini və Barbaro ilə birlikdə öz yanına çağırıldı. O, öz məqsədini təfsilatı ilə Uzun Həsənə bildirdi və iki tərəf arasında başlanılmış danışıqlar müəyyən razılaş ma ilə bitdi.

1475-ci il iyunun 11-də Uzun Həsən Təbrizə gəldi. O, bir neçə dəfə Venesiya və Burqundiya səfirlərini qəbul etdi. Uzun Həsən osmanlılara qarşı çıxış etmək barədə onlarla danışq apardı və baş verə biləcək Osmanlı basqınlarından müdafiə üçün hazırlıq işlərini görməyə başladı. Kontarini yazır: "Padşah səfir-rahibə Fransaya qayıtmam təklif etdi. Qeyd etdi ki, mən öz vədimə vəfaliyam, osmanlılara qarşı müharibə edəcəyəm və hazırda müharibə tədarükü ilə məşğulanım. Sonra isə məni də öz yanına çağırıb dedi: "Venesiyaya qayıt və bu rahiblə birlikdə öz padşahının nəzərinə çatdır ki, mən müharibəyə hazırlıq işləri ilə məşğulanım. O, müharibəni başlasın və bu haqda bütün xristian hakimlərinə xəbər versin..." Yola düşməzdən bir gün əvvəl yenə də Uzun Həsənin sarayına getmişdik. Moskva dövləti tərəfindən də Uzun Həsənin yanına Marko Rosso adlı səfir gəlmışdı. Həmin gün padşahın yanında iki nəfər yerli əyan var idi. Padşah onların birini Moskvaya, digərini isə Bur-qundiyaya səfir göndərmək istəyirdi. Padşah Burqundiya səfiriన və mənə sözlərini xristian hakimlərinə yetirməyi tapşırıdı".

Uzun Həsən Ağqoyunlu dövlətinin qərb sərhədlərində böyük müvəffəqiyyət əldə edə bilmədi, lakin şərqi tərəfdə vəziyyəti yaxşılaşdırmağa nail oldu. O, İranda gedən feodal müharibəsindən məharətlə istifadə edərək, əvvəlcə Cahanşaha (1467), sonra isə Müganda Teymuri Əbu Səidə (1469) qalib gəlmış, nəticədə Xorasan, Gilan və Mazandarandan başqa bütün İranı öz hakimiyəti altında saxlaya bilmışdı. Sultan Əbu Səidin ölü mündən sonra Teymuri şahzadələri arasında taxt-tac uğrunda başlamış mübarizədə Uzun Həsən Şahruxun varisi olan Yadigar Məhəmmədi müdafiə edirdi. O zaman Teymurilərin əsas qüvvələri Xorasanda idi, buna görə də Uzun Həsən buraya zərbə endirə bilmədi və Xorasan vilayəti Teymurilərin əlində qaldı.

Xorasanda Sultan Hüseyn Bayqara tərəfindən məğlub edilmiş Yadigar Məhəmməd Uzun Həsənə müraciət etdi və ondan kömək istədi. Bu xahiş müqabilində Uzun Həsən Xorasana böyük qüvvə göndərərək, onu yenidən Heratda taxta çıxardı. Lakin Ağqoyunlu qoşunu Xorasandan qayıdan kimi Sultan Hüseyn

Bayqara hakimiyyəti yenidən ələ keçirdi və Yadigar Məhəmmədi edam etdirdi. Xorasan 36 il Sultan Hüseyn Bayqaranın hakimiyyəti altında qaldı. Beləliklə, Uzun Həsənin Yadigar Məhəmmədi taxta çıxarmaqla Xorasanı öz təsiri altına almaq cəhdini müvəffəqiyyətsizliyə uğradı.

Uzun Həsən Şirvanşah Fərrux Yəsarla və Ərdəbil şeyxi Heydər Səfəvi ilə ömrünün sonuna kimi dostluq əlaqəsi saxlamışdır. Hələ hakimiyyətə qədərki dövrdə o, qızını Şeyx Heydərə ərə vermişdi. Bu, Trabzon imperatoru Kalo İohann Komnenin vaxtilə Uzun Həsənə verdiyi Katerinanın qızı idi.

Üç dövlət arasında olan dostluq ittifaqı ölkənin daxilində sabitlik yaranmasını təmin etmişdi. Uzun Həsənin vəfatından sonra ölkənin sabit həyatı pozuldu, onun daxilində kəskinləşmiş feodal mübarizəsi Azərbaycanın iqtisadi və mədəni inkişafına olduqca ağır təsir etdi.

Uzun Həsən feodal pərakəndəliyindən istifadə edərək Gürcüstanı öz hakimiyyəti altına salmaq üçün cəhdlər etmişdi (1458, 1463, 1466, 1472 və 1475-ci illər).

1472-ci ildə Gürcüstana qarşı yürüş isə Ağqoyunluların osmanlılarla az sonra edəcəyi müharibəyə hazırlıq kimi düşünülmüşdü. Uzun Həsən asanlıqla qazanılmış qələbələrlə əsgərlərin döyüş ruhunu yüksəltmək istəmiş, onların müəyyən qədər qənimət əldə etməsinə şərait yaratmışdı.

Uzun Həsən müxtəlif illərdə (1462, 1464, 1472, 1475) Misir və Suriya məmlüklərinə qarşı da yürüş təşkil etmişdi.

Uzun Həsənin ölümündən sonra (5 yanvar 1478-ci il) Ağqoyunlu dövlətinin daxili zəifliyi özünü göstərdi. Köçəri əyanların tələbatını ödəmək məqsədilə onlara böyük güzəştər etmiş və geniş ərazi ələ keçirmiş Uzun Həsənin yaratdığı Ağqoyunlu dövləti daxili çekişmələr nəticəsində tədricən tənəzzülə uğradı.

Uzun Həsənin nəslindən yalnız oğlu Sultan Yaqubun hakimiyyəti uzun sürdü (1478-1490). O, ziyanlı hökmədar idı, adəbiyyat və incasənət xadimlərinə himayədarlıq edirdi. Sultan Yaqubun hərbi qələbələrində lələsi Süleyman bəy Bicənoğlunun rolu olmuşdur. Süleyman bəyin sərkərdəlik məharəti xüsusiə Misir və Suriya sultəni Qayit bəyin ordusu ilə müharibədə özünü göstərdi. 1480-ci ildə 40 minlik Məmlük ordusu Ağqoyunlu sərhədlərini keçərək Urfanı (Ruhani) almağa cəhd etdi. Lakin Süleyman bəy və Bayandur bəyin başçılığı altında Ağqoyunlu qoşunu düşmənə ağır zərbə endirərək onu darmadağın etdi. Məmlük ordusunun başçısı Yaşbəy qətl edildi, bir sıra Məmlük sərkərdələri isə əsir düşdü. Sultan Yaqubun qəfil ölü mü əyanlar arasında taxt-tac uğrunda qanlı toqquşmalara səbəb oldu. Sultan Yaqubun (Şirvanşah Fərrux Yəsarın qızından olan) 9 yaşlı oğlu Baysunqur lələsi Sufi Xəlil Mosullunun köməyi ilə taxta çıxarıldı (1460-1492).

Sufi Xəlil Süleyman bəy Bicənoğlu tərəfindən məğlub edildi və hakimiyyət onun əlinə keçdi. Lakin çox çəkmədi ki, Bayandur xəyanlarından Eybə Sultan adı ilə məşhur olan Dana Xəlilioğlu İbrahim Uzun Həsənin Əlincə qaladakı nəvəsi Rüstəmi həbsdən azad edib onu Təbriz taxtına çıxartdı. Baysunqur babası Fərrux Yəsərin sarayında sığınacaq tapdı. Süleyman bəy isə Diyarbakırqa qaçı və orada öldürüldü.

Rüstəm beş il hakimiyyətdə qaldı (1492-1497). Türkiyədən gələn Uzun Həsənin başqa nəvəsi (Uğurlu Məhəmmədin oğlu) Gödək Əhməd Eybə Sultanın xəyanəti nəticəsində Rüstəmə qalib gəldi və Təbrizdə taxta çıxdı. Lakin altı aydan sonra Gödək Əhməd Eybə Sultanın növbəti xəyanəti və qiyami nəticəsində öldürdü. 1499-cu ildə Ağqoyunu dövləti artıq iki hissəyə bölündü, iki ildən sonra isə öz yerini Uzun Həsənin nəvəsi İsmayılin qurduğu Səfəvi-Qızılbaş dövlətinə verdi.

**Səfəvi-Qızılbaş hərəkatı. Səfəvilərin Ərdəbil malikanəsi.** XV əsrin ikinci yarısında Azərbaycanın siyasi həyatında Səfəvi xanədanına mənsub olan Ərdəbil şeyxləri mühüm rol oynamışdır. Səfəvi xanədanının, habelə Ərdəbil "Səfəvi təriqəti"nin adı Şeyx Səfiəddinlə (1252-1334) bağlıdır.

Bəzi İran tarixçiləri Səfəvilər dövlətini İranın "milli dövləti" kimi qələmə verməyə çalışır, Səfəvilərin mənşəcə fars və yaxud kürd olduqlarını göstərməyə cəhd edirlər. Şeyx Səfiəddinin azərbaycanlı və onun ana dilinin də Azərbaycan dili olduğu tarixi faktlara əsaslanır. Səfəvilərin mənşəyinə aid bu yanlış müddəə isə İran müəlliflərinin millətçi dünyagörüşünün bəhrəsidir.

XV əsrin ortalarından dək Səfəvilər Ərdəbildə dərvish şeyxləri idi və onların fəaliyyəti əsasən dini səciyyə daşıyırı. Şeyx Səfiəddinin xaləfləri olan Şeyx Sədrəddin (1334-1392), Şeyx Xoca Əli (1392-1427) və Şeyx İbrahim (1427-1447) təriqət başçıları kimi böyük nüfuz qazanmışdır. Onların dövründə Ərdəbil təriqətinin Gilanda, Farsda və Rumda (Kiçik Asiyada) çoxlu müridi olmuşdur. Bu müridlər müxtəlif ictimai təbəqələrdən idi. Onlar arasında kəndlilər, sənətkarlar və müxtəlif peşə sahibləri ilə yanaşı, feodal dairələrin də nümayəndələri vardi. Əvvəller adı kəndli olmuş, əkinçiliklə və xırda ticarətlə dolanmış Səfəvilər tez bir zamanda Ərdəbildə, qonşu vilayətlərdə böyük torpaq, vəqf əmla ki sahiblərinə çevrildilər. Ərdəbildək Şeyx Səfi (Səfiəddin) məqbərəsi yaxın və uzaq yerlərdən gələn mürid və zəvvvarların ziyarətgahına çevrildi.

Sonradan yaranmış tarixi ənənəyə görə, Səfəvilər guya lap əvvəldən şia məzhəbli olmuş, şiaoliyi təbliğ etmişlər. Lakin indi sübut edilmişdir ki, təriqət banisi Şeyx Səfiəddin və onun ilk xaləfləri şia deyil, sünni olmuşlar. Səfəvilərin şia təriqətinə qoşulması XV əsrin ortalarına təsadüf edir və bu, onların siyasi mübarizə meydانına çıxmazı ilə əlaqədardır. Səfəvilər başa düşürdülər ki, onların

Azərbaycanda hakimiyyətə gəlmək niyyətləri hərbi qüvvə olmadan mümkün deyildir. Buna görə onlar Azərbaycanda, qonşu ölkələrdə yaşayan yarımköçəri tayfaları öz tərəflərinə çəkmək və onlardan hərbi qüvvə kimi istifadə etmək qərarına gəldilər. Şamlı, Rumlu, Ustachi, Təkəli, Əfşar, Qacar, Zülqədər belə tayfalardan idi. Onların bir hissəsi Kiçik Asiyada Osmanlı sultanlarının hakimiyyəti altında yaşayırırdı.

XIV-XV əsrlərdə Yaxın Şərqdə və Orta Asiyada mövcud olmuş dövlətlərin hakim dini islamın sünni məzhəbi idi. Şəlik bidətçi cərəyan hesab edilir, şələr isə təqib olunurdular. Bu vəziyyət məzəlum xalq kütlələri içərisində şəliyin geniş yayılmasına səbəb olur, rəsmi sünniliyə qarşı nifrat və qəzəb doğururdu. Şəlik yuxarıda adları çəkilən yarımköçəri tayfalar arasında xüsusiələr geniş yayılmışdı. Səfəvi şeyxlərinin bu tayfalarla sıx əlaqələri həla Şeyx Səfi dövründə yaranmışdı və sonralar sabit xarakter almışdı. Bu tayfalar "müqəddəs" Səfəvi şeyxlərinin mürisidliyini qəbul etdilər və onların "müridləri", "dərvişləri", "sufiləri" hesab olunmağa başladılar. XV əsrin ikinci yarısından etibarən bu tayfalar Səfəvi şeyxlərinin hərbi dəstələrinin əsasını təşkil etdilər.

Səfəvilər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizəyə Şeyx Cüneydin (1447-1460) və Şeyx Heydərin (1460-1488) təriqət rəhbərliyi dövründə başlıdır. O vaxtlar Ərdəbil rəsmən əvvəlcə Qaraqoyunlu, sonra isə Ağqoyunlu dövlətinin tərkibində olsa da Səfəvi şeyxləri artıq Ərdəbildə hakimiyyəti əla keçirmişdilər.

1449-cu ildə Şeyx Cüneydin nüfuzunun artmasından ehtiyatlanan Cahanşah Qaraqoyunlu onu Ərdəbildən çıxmaga məcbur etdi. Cüneyd 7 il ərzində Kiçik Asiyada və Suriyada Varsağ və Zülqədər tayfaları hesabına öz müridlərinin sayını artırdı. O, 1456-cı ildə 20 min müridlə Diyarbəkir hakimi Uzun Həsənin yanına gəldi. Cahanşahla mübarizəyə hazırlaşan Uzun Həsən Səfəvilərlə ittifaqə girməyi münasib bildi və bu məqsədlə bacısı Xədicə bəyimi Şeyx Cüneydə ərə verdi.

Ərdəbildə Səfəvi təriqətinin rəhbərliyinə Cahanşahın köməyi ilə Cüneydin əmisi Şeyx Cəfər (1449-1470) keçdi. 1459-cu ildə Şeyx Cüneyd Ərdəbilə qayıtmış istədi, lakin əmisi buna icazə vermədi. O, bir dəstə müridlə "çərkəz diyarı"na qəzavat yürüyü təşkil etdi və sonra qışlamaq üçün Qarabağ'a qayıtdı. 1460-cı ildə Cüneyd bir daha Dərbənddən şimala hərbi səfərə çıxdı. Səfərlər vaxtı müridlər hər dəfə Şirvandan keçməli olurdular, bu isə Şirvanşah Fərrux Yəsarı narahat etməyi bilməzd i. Bu dəfə Şirvan qoşunları Cüneydin yolunu kəsdi. Martin 4-də Samur çayı sahilində baş vermiş döyüşdə Şeyx Cüneyd həlak oldu.

Şeyx Cüneydin oğlu Şeyx Heydər atasının siyasetini inadla davam etdirdi. O, Uzun Həsənin qızı Aləmsəh bəyimlə evlənərək öz hökmdar dayısı ilə ittifaqı

daha da möhkəmləndirdi. Cahanşah Qaraqoyunlu və Teymuri Əbu Səidlə mübarizədə Uzun Həsənə kömək etdi. Ağqoyunlu hökmən 1470-ci ildə Şeyx Heydəri Ərdəbilə gətirdi və onu təriqət rəhbərliyinə qaytardı.

Şeyx Heydər döyüşçülərinə 12 şia imamı şərəfinə 12 qırmızı zolaqlı papaq geydi. Bundan sonra Ərdəbil şeyxin bütün tərəfdarlarını "qızılbaş" adlandırmışa başladılar. Qızılbaşlar Azerbaycan dilində "qurban olduğum, sadağa olduğum, pirim, mürşidim", - çağırışı ilə döyüşə girildilər.

Dağıstana, "kafirlərə" qarşı cahad yürüşləri davam edirdi. Zəngin qənimət ələ keçmiş Ərdəbil şeyxləri daha da qüvvətləndilər. 1488-ci ildə Şeyx Heydərin Dağıstana növbəti yürüşü zamanı Şirvanşah Fərrux Yəsar Ağqoyunlu Sultan Yaqubdan kömək istədi. Tabasaranda, Şahdagın kənarında Ağqoyunlu sərkərdəsi Süleyman bəy Bicənoğlunun qoşunu ilə toqquşmada qızılbaşlar məğlub oldular. Şeyx Heydər isə öldürüldü.

Beləliklə, XV əsrin ikinci yarısında Səfəvi şeyxləri Cüneydin və Heydərin Azərbaycanda dövlət qurmaq cəhdələri boşça çıxdı.

Bundan sonra Sultan Yaqub Ərdəbili asanlıqla ələ keçirdi və Şeyx Heydərin üç oğlunu (Sultan Əlini, İbrahimim və İsmayılh) anaları ilə birlikdə İstəxr qalasında (Şiraz yaxınlığında) dustaqlı etdi. Onlar dörd il yarımburada qaldılar.

Ağqoyunlu taxını ələ keçmiş Rüstəm rəqibləri ilə apardığı mübarizədə qızılbaşlardan istifadə etməyi özü üçün əlverişli saydı. O, Heydərin övladlarını həbsdən azad etdi, şeyxin böyük oğlunu -Sultan Əlini Ərdəbilə qaytardı və onu şeyx kimi tanıdı. Lakin düşmənlərini qızılbaşların köməyi ilə aradan qaldırmış Sultan Əlinin nüfuzunun artmasından vahiməyə düşən Rüstəm qoşununu onlara qarşı yönəltdi. 1494-cü ildə Ərdəbil yaxınlığında qızılbaşlar məğlub oldular, Sultan Əli isə döyüşdə öldürülüdü. Lakin qızılbaş sərkərdələri Səfəvi təriqətinin varisi olan 7 yaşlı İsmayılı əvvəlcə Ərdəbilde, sonra isə Səfəvilərin tərəfdarı və Gilan hakimi, Karkiya sülaləsindən olan Mirzə Əlinin yanında gizlətdilər. İsmayıllı 6 il burada qaldı. Bu müddət ərzində Səfəvi təriqətinin bütün işlərini Şeyx Heydərin yaxın silahdaşları olan Hüseyn bəy Lələ, Xadim bəy Xüləfa və Dədə bəy Talış idarə edirdilər. Onlar yeni çıxışlar üçün əlverişli fürsət gözləyirdilər. Ağqoyunlu dövləti daxili ziddiyətlər və tayfa toqquşmalan nəticəsində dağılmağa başladı. Səfəvi şeyxlərinin irsi xələfi hesab olunan İsmayıla xalqın rəğbəti get-gedə artırdı. Beləliklə, XV əsrin sonunda Səfəvilərin hakimiyyətə gəlməsi üçün əlverişli şərait yarandı.

**Azerbaycan-Rusya münasibətləri. Avropa ilə əlaqələr.** XV əsrдə Azərbaycan Şirvanşahlar dövləti ilə Moskva knyazlığı arasında daha geniş əlaqələr yaranmışdı. Şirvan tacirləri Dərbənd keçidində şimala gedən karvan yolu və

Xəzər-Volqa su yolu ilə Volqaboyu xalqlarla, Moskva dövləti ilə geniş ticarət əlaqələri saxlayırdılar. Şirvanşahlar dövlətinin mühüm liman şəhərləri olan Bakı, Niyazabad və Dərbənddən, Yaxın və Orta Şərqin ən böyük sənətkarlıq və ticarət mərkəzlərindən biri olan Şamaxıdan Volqaboyuna və Moskva knyazlığı ərazisində cürbəcür ipək və pambıq parçalar, xam ipək, xalça-palaz məməlati, zinət əşyaları, ədviiyat, tumac, düyü, qoz-fındıq, neft, duz, müxtəlif silahlar və s. ixrac olunurdu. Azərbaycan-Moskva ticarət əlaqələrinin həyata keçirilməsində Həstərxan mühüm rol oynayırırdı. Azərbaycan tacirləri Həstərxandan sonra səfərlərin i davam etdirərək su, karvan yolu ilə Moskvaya, Tverə və Rusiya dövlətinin başqa ticarət mərkəzlərinə gedirdilər. Rus tacirləri isə Həstərxandan cənuba enir, Şirvanın mühüm ticarət mərkəzlərinə, o cümlədən Şamaxiya gəlir, buradan isə yollarına davam edərək İran vilayətlərinə gedib çıxırlırlar. Rus tacirləri Azərbaycan bazarlarına cürbəcür xəz-dərilər, o cümlədən samur xəzi, bal, mum, kətan parçalar, gön, qab-qacaq, yaraq-əsləhə, ov quşları və s. gətirirdilər.

Şirvanşahlar dövləti ilə Moskva knyazlığı arasında diplomatik münasibətlər də yaranmışdı. Şirvanşah Fərrux Yəsarın (1462-1500) elçisi - Azərbaycan diplomati Həsən bəy 1465-ci ildə Moskvaya getmiş, III İvanla danışqlar aparmışdı. Moskva knyazı isə 1466-cı ildə Vasili Papinin başçılığı ilə Azərbaycana xüsusi səfirlək göndərmişdi. 1465-1466-cı illərdə Şirvanşahlar dövləti və Moskva knyazlığı arasında aparılmış danışqlar iki ölkə arasında qarşılıqlı surətdə faydalı olan ticarət əlaqələrini genişləndirmək məqsədinə xidmət edirdi.

XV əsrə Azərbaycan-Rusiya əlaqələri barədə səyyah Afanasi Nikitinin "Üç dənizə səyahət" adlı gündəliyində də maraqlı məlumatlar vardır. Afanasi Nikitin o dövrdə Şirvanla geniş ticarət əlaqələri saxlayan Tver şəhərindən idi. Səyyahın gündəliyindən məlum olur ki, ticarət məqsədilə Şamaxiya getməyə hazırlaşan bir dəstə Tver taciri (o cümlədən Afanasi Nikitin), Vasili Papin başda olmaqla, Şirvana göndərilən Moskva elçilərinə qoşulmaq üçün Nijni Novqoroda yola düşmüdü. Lakin tverlilər Nijni Novqoroda çatanadək Vasili Papin getmiş və onlar III İvanla danışqlar aparıb Moskvadan qayıdan Şirvan hökmənnin elçisi Həsən bəyi gözəlməli olmuşdular.

Afanasi Nikitinin gündəliyindən məlum olur ki, yolda tatarlar tərəfindən qarət edilən, sonra isə Qaytaq hakimi tərəfindən əsir alınan rus tacirlərini Fərrux Yəsar azad etdirmiş və Şamaxıda onları çox yaxşı qarşılıqlılaşmışdı. Vətənə qayıtmak üçün vəsaiti olmayan bəzi rus tacirləri Şamaxıda qalmış, digərləri isə Şirvanın başqa şəhərlərinə dağlışmışdalar. Afanasi Nikitin geriyə - Moskvaya yola düşərək Dərbəndə çatmış, burada isə fikrin i dəyişib Bakıya qayıtmışdı.

1499-cu ildə başqa Azərbaycan diplomati - Şirvan elçisi Şəhabəddin Moskvaya getdi və III İvanla danışqlar apardı. Şirvan-Moskva əlaqələri daha da genişləndi.

Ağqoyunlu dövləti ilə Moskva knyazlığı arasında da əlaqələr yaranmışdı. Uzun Həsənin qələbələrindən və Ağqoyunlu dövlətinin mühüm hərbi-siyasi qüvvəyə çevrilməsindən xəbərdar olan III İvan bu dövlətlə dəstluq münasibətləri yaratmağa çalışırdı. O, Qızıl Orda hökməarı Əhməd xana (1459-1481) qarşı ittifaq bağlamaq istəyirdi. III İvan öz məqsədinə nail olmaq üçün Təbrizə - Uzun Həsənin sarayına elçi heyəti göndərmişdi. Həmin dövrdə Azərbaycanda olmuş Venesiya diplomati Kontarini bu rus elçisini Ağqoyunlu sarayında görmüş, onun Uzun Həsənlə danışqlarının şahidi olmuşdu. Kontarininin Marko Rosso adlandırdığı Moskva elçisi Qızıl Ordaya qarşı Ağqoyunlu dövləti ilə ittifaq bağlamaq üçün göndərilmişdi. III İvan Ağqoyunlu hökməarı ilə dostluq etməklə Əhməd xanı qorxuya salmaq istəyirdi. Lakin o zaman Osmanlı dövləti ilə mühəribədə məğlubiyyətə uğramış, daxili iğtişاشları yatırmaqla məşğul olan Uzun Həsən Moskva knyazlığına hərbi yardım göstərə bilmədi. Uzun Həsəndən ehtiyat edən Əhməd xan Marko Rossodan bir az əvvəl Təbrizə qiyaməli hədiyyələrlə 200 nəfərlik böyük bir elçi heyəti göndərmiş, Uzun Həsəndən Qızıl Ordanın cənub sərhədlərini pozmayacağı barədə təminat almışdı. Lakin Ağqoyunlu hökməarı Uzun Həsən Moskva dövləti ilə də əlaqələrini genişləndirməyə çalışırdı. Buna görə də o, Marko Rosso ilə damışqları başa çatdırmış, öz elçisini III İvanla danışqlar aparmaq üçün Moskvaya yola salmışdı.

Afanasi Nikitinin səyahətnaməsində Ağqoyunlu dövləti haqqında da məlumat vardır. O, Hindistandan qayıdarkən 1472-ci ildə Təbrizdə olmuş, buradan isə osmanlılara qarşı hərbi əməliyyata başlamış Ağqoyunluların Ərzincandakı hərbi düşərgəsinə getmişdi. Səyyah on gün Ağqoyunlu ordugahında qalmış, Uzun Həsənlə görüşmüş və onunla söhbət etmişdi. Onun gündəliyində Uzun Həsənin Teymurilər, Qaraqoyunlular üzərindəki qələbələri və Ağqoyunlu-Osmanlı mühəribəsi haqqında maraqlı qeydləri vardır.

XV əsrдə Azərbaycanın Avropa ölkələri ilə əlaqələri də genişləndi. Bu dövrdə Azərbaycanla Venesiya Respublikası, Roma papalığı, Neapol krallığı, Polşa-Litva, Avstriya, Macaristan, Çexiya, Almaniya dövlətləri, Burgundiya hersoqluğu, habelə Kipr, Rodos və s. dövlətlər arasında əlaqələr yaranmışdı. Bu əlaqələrin dərin iqtisadi əsasları vardı. Asiya ilə Avropanı əlaqələndirən çox mühüm beynəlxalq karvan yolları Azərbaycan ərazisindən keçirdi. Avropalılar Azərbaycan ərazisindəki ticarət mərkəzlərindən müxtəlif Şərqi malları, xüsusən xam ipək, ipək və pambıq parçalar, xalça-palaz məmulatı, ədvayıyat, nadir boyalar, daş-

qaş və s. alıb aparırdılar. Azerbaycan tacirləri isə o dövrdə Hələb, Şam (Dəməşq), Trablis (Tripoli), Beyrut, Konya, Bursa, İstanbul, Trabzon kimi məşhur ticarət mərkəzlərində avropalılarla qızgın ticarət edirdilər. Qərb ölkələri ilə əlaqələrdə Azerbaycan ipəyi mühüm rol oynayırı. Azerbaycan ipəyinin əsas alıcıları olan İtaliya tacirləri Qara dənizdən Azov və Don vasitəsilə Volqaya keçir, Xəzərsahili ticarət mərkəzləri ilə geniş əlaqələr yaradırdılar. Onlar müxtəlif Şərqi malları xüsusən xam ipək almaq üçün Təbriz bazarlarına gəlib çıxırlılar. İtalyan səyyahı Odorik de Pordenon XIV əsrə Təbrizə "dünyanın hər yerindən tacirlər gəldiyin" qeyd edir. Genuya Respublikası Təbrizdə daimi ticarət şirkəti yaratmağa cəhd göstərmişdi. XIV əsrin sonu və XV əsrin əvvəllərində Azerbaycana səyahət etmiş İohann de Qalonifontibus Azerbaycan xalqının müxtəlif ipək istehsalı sahəsində böyük səriştəyə malik olduğunu göstərir.

XV əsrin əvvəllərində Azerbaycanda olmuş İohann Siltberger ölkədən Ön Asiyani Dəməşq, Bursa kimi məşhur ticarət mərkəzlərinə xeyli ipək ixrac olunduğunu və orada həmin ipəkdən "yaxşı parçalar toxunduguń" qeyd edir. 1474-cü ilin avqust-sentyabr aylarında Təbrizdə olmuş Venesiya diplomatı Kontarini Azerbaycanın beynəlxalq ticarət əlaqələrindən bəhs edərək göstərir ki, "buraya (yəni Təbrizə) çoxlu ipək gətirilir ki, sonra da bu ipək karvanlarla Hələbə yola salınır". İtaliya tacirləri-venesiyalılar və genuyalılar ipək almaq üçün Şamaxiya da gəlirdilər. 1475-ci ilin payızında Şamaxiya gəlmış venesiyalı Kontarini göstərir ki, "bu şəhərdə bizdə talaman ipəyi adı ilə məşhur olan ipək istehsal olunur". Azerbaycanın xam ipəyindən İtaliyada - Venesiya və Lukkada "əla məxmər" toxunurdu. Ağqoyunu hökməri Uzun Həsənin gömrük fərmanlarında "firəngi atlaz", "qumaş" adlarının çəkilməsi də Azerbaycanın Qərb ölkələri ilə geniş ticarət əlaqəsi saxlaşdıǵını sübut edir. Azerbaycan ipəyi Bursa, İstanbul şəhərlərindəki toxuculuq müəssisələrinin də xammalla təmin olunmasında mühüm rol oynayırı. Təbrizi Bursa ilə birləşdirən və o zaman İpək yolu kimi məşhur olan karvan yolunun Osmanlı iqtisadiyyatı üçün böyük əhəmiyyəti vardı. Azerbaycandan Bursaya ipək aparan hər karvanda təqribən 300-400 yük heyvanı olurdu.

XV əsrin ortalarında Avropa ilə Asiyani, Qara dənizlə Aralıq dənizini əlaqələndirən karvan və su yollarının qoşağında möhkəmlənmiş Osmanlı imperiyası Azerbaycanın Avropa ölkələri ilə ticarət əlaqələrini çətinləşdirdi. Osmanlı dövləti ərazisindən keçən, Aralıq dənizi və Qara dəniz sahilindən gedən ticarət karvanlarından xeyli gömrük haqqı alınırdı. Ön Asiyadakı ticarət mərkəzlərinə gələn Avropa tacirlərindən (o cümlədən venesiyalıldan) əmtəənin dəyərinin 4 faizi qədər gömrük haqqı alınırdı. 1476-cı ildə həmin məbləğ 5 faiza

qaldırıldı. Osmanlı sultanları Asiyadan Qara dəniz və Aralıq dənizi sahillərinə gələn karvan yollarını tamamilə öz nəzarəti altına almaq və Avropa - Asiya ticarətində vasitəçiliyi ələ keçirmək üçün ipəyin vətəni olan Azərbaycanı, ümumiyyətlə, Cənubi Qafqazı, habelə İran ərazisini Osmanlı dövlətinə ilhaq etmək niyyətində idilər. Osmanlı Türkisi Avropada da geniş işgallara başlamışdı. Bu isə Osmanlı imperiyasından ehtiyat edən və onu təklidə məğlub etməyə qadir olmayan Avropa və Asiya dövlətləri arasında yaxınlaşmaya səbəb oldu. Osmanlı dövləti əleyhinə koalisya yaradılması məqsədilə danışıqlar aparılmışına başlandı. Beləliklə, Azərbaycanın Qərb ölkələri ilə əsrlərdən bəri davam etmiş ənənəvi ticarət əlaqələri XV əsrin ortalarından etibarən hərbi-siyasi xarakter almışa başladı.

Ağqoyunlu hökmədarı Uzun Həsən Qərb dövlətləri ilə hələ Azerbaycanda hakimiyyəti ələ keçirməmişdən əvvəl (XV əsrin 50-ci illərindən) əlaqə yaratmışdı. O zaman Ağqoyunlu - Avropa əlaqələrində yunan mənşəli Trabzon dövləti vasitəçilik edirdi. XV əsrin 60-ci illərində Ağqoyunlu diplomatları olan Məhəmməd (1464) və Həsən Əzəm (1465) İtaliyaya getmiş, Venetsiya hakimləri ilə danışıqlar aparmışdır. Venetsiya senatının 1463-cü il 2 dekabr tarixli qərarı ilə Lazaro Kvirino Ağqoyunlu sarayına səfir (1464-1469) göndərilmişdi. Uzun Həsən Qaraqoyunluları məğlub edərək (1467), paytaxtı Təbrizə köçürüdü. Teymuri Əbu Səid məğlub edil-dikdən (1468) sonra Ağqoyunlu-Avropa əlaqələri daha da genişləndi. Təbrizdə Venetsiyanın daimi səfirləyi fəaliyyətə başladı. Venesiya səfirləri olmuş Katerino Zeno (1471-1473), İosafat Barbaro (1474-1478), Paolo Onyibene (1474), Ambrocco Kontarini (1474-1475) və başqaları müxtəlif diplomatik tapşırıqlarla Azerbaycana göndərilmişdilər. Uzun Həsənin elçiləri olmuş Murad bəy, İshaq, Xoca Mirək, Hacı Məhəmməd və b. İtaliyaya gedərək, Venesiya hökuməti, Roma papası və Neapol kralı ilə danışıqlar apardılar.

Ağqoyunlu hökmədarı Osmanlı imperiyasına qarşı Roma papaları olmuş III Kalikst (1455-1458), II Piy (1458-1464), II Pavel (1464-1471) və IV Sikst (1474-1484) də danışıqlar aparmış, Polşa-Litva, Macaristan və Neapol krallıqları, Avstriya, Çexiya, Burqundiya hersoqluğu, Kipr, Rodos və başqa dövlətlərlə diplomatik əlaqələr yaratmışdı. Qərb ölkələri ilə aparılmış danışıqlar nəticəsində XV əsrin 70-ci illərinin əvvəlində Osmanlı dövləti əleyhinə Ağqoyunlu dövləti, Venesiya Respublikası, Papalıq, Neapol krallığı, Macaristan, Rodos, Kipr, Burqundiya və Qaraman bəyliyindən ibarət koalisya yarandı.

Lakin Sultan II Mehmedin hərbi qüvvələrinin iki cəbhəyə parçalamaq və onu məğlub etmək planı iflasa uğradı. Venesiya və başqa Qərb dövlətləri Ağqoyunlulara və etdikləri odlu silahları və artilleriya mütəxəssislərini də vaxtında göndərmədilər. Ağqoyunlu diplomatı Hacı Məhəmməd, venesiyalı İosafat

Barbaro, habelə Neapol kralı və Roma papası elçilərinin müşayiəti ilə Aralıq dənizi sahillərinə göndərilən silah yüklənmiş gəmi, habelə 200 nəfərə qədər artilleriya mütəxəssisi mənzilbaşına çata bilmədi, bir ilədək Kipr sahillərində qaldı.

**Siyasi quruluş, idarə sistemi, hərbi qüvvələr.** Azərbaycanın cənub vilayətləri Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin metropoliyası, yəni mərkəzi ərazisi idi. Hər iki dövlətin paytaxtı Təbriz şəhəri olmuşdur. Cənubi Azərbaycan bilavasitə padşahının və ya sultanın özü, onun mənsəb sahibləri tərəfindən idarə edilirdi. Başqa vilayətlərə isə (Kürdüstan, İraq-i Ərəb, İraq-ı Əcəm və s.) sülalə üzvlərindən canişinlər təyin olunurdu.

Hər iki dövlətin hökmardları əsasən padşah titulu daşımışlar. Uzun Həsən özünün Osmanlı və Teymuri sultanları səviyyəsində hökmardar olduğunu qeyd etmək məqsədilə *sultan* titulunu qəbul etmişdi.

Sülalə üzvlərindən və yaxud yüksək rütbdəli əmirlərdən seçilən *hləsi* (atabəyi) şahzadənin yanında olurdu. O, şah tərəfindən təyin edilir və şahzadənin bütün hərbi, mülki və maliyyə işlərini onun adından idarə edirdi. Məsələn, Cahanşah İsfahan əyalətini oğlu Məhəmməd Mirzəyə verərkən şahzadə həddi-bülügə çatmadığından əyalətin bütün işləri lələ Məhəmmədə tapşırılmışdı.

Hakim sülalə üzvləri və ya yarımköçəri əyanlardan vaxtaşırı təyin edilən baş sərkərdələr *əmir ül-üməra* adını daşımışlar. Onlar hökmardan sonra dövlətdə mühüm mövqe tutur və qoşuna başçılıq edirdilər. Bestam Cakir və Əmir Qaraman Qaraqoyunlu dövlətinin əmir ül-ü məralarından olmuşlar.

Dövlət aparatında ikinci şəxsiyyət *sədr-əzəm* (baş sədr) idi və o, bütün müsəlman ruhanilərinə rəhbərlik edirdi. Vəqf əmlakı, onların gəliri, mədrəsələr və xeyriyyə idarələri tamamilə onun ixtiyarında idi. Ağqoyunlu dövlətində sədrin rolü daha əhəmiyyətli olmuşdur. Ağqoyunlu sədri Qazi İsanın Sultan Yaqubun dövründə böyük ixtiyar sahibi olduğu məlumdur. Mərkəzi idarə aparatında mühüm mövqelərdən birini də dövlət gəlirləri və maliyyə sistemini idarə edən baş vəzir tuturdu. O, həmçinin xarici ölkələrlə əlaqələri nizamlayırdı. Baş vəzir *ali divana* rəhbərlik edir və buna görə də *sahib-divan* adlanırırdı.

Dövlətin mühərabə, sülh, taxta varislik və s. kimi mühüm siyasi məsələlərini sülalə üzvləri və əmlərin kənqəş adlanan qapalı müşavirəsi həll edirdi.

Qaraqoyunlu və Ağqoyunlu sarayında digər vəzifələr də (*eşik-agası, qapiçı, möhrdar, xəzinədar, əmiraxur* və s.) vardı. Bundan başqa, mənbələrdə *münshi əl-mamatlik, mustovfi, qazi əlqüzzat, divanbəyinin* də adları çəkilir.

Ağqoyunlu qoşununda hökmardın təminatında olub, müəyyən imtiyazlara malik qvardiya hissələri, bəy və xassə nökərləri vardı. Onlar əsasən Ağqoyunlu tayfalarından olan və hakimiyyət başında duran Bayandur elinə mənsub idi.

Qoşun ali rəislərinə *əmir* adı verilirdi, kiçik başçılar isə qıbtəul adlanırdı. Hər iki vəzifə əyanlara mənsub idi və bu vəzifələrə köçəri tayfaların başçıları təyin olunurdu.

Qoşun *puşandarlardan* (ağır silahlı süvarilərdən) və tirkəsbəndlərdən (oxatanlardan) ibarət idi. *Qulluqçu* adlanan, at və dəvələrə nəzarət edən, rəislərin çadırlarında, nəqliyyat vasitəsi yanında xidmətdə olan şəxslər də hərbi qüvvələrin tərkibində idi.

Zeno və Barbaronun məlumatına görə, puşandarlar "dəmir zireh", tirkəsbəndlər isə möhkəm dəri paltarlar geyinirdilər və bunlara qılınc, ox sırayət edə bilmirdi. Uzun Həsənin döyüşçülərinin silahı ox və yaydan, qılınc və kiçik qalxandan ibarət idi. Ağqoyunlu döyüşçüləri uzun papaqlar qoyurdular. Qulluqçular və piyadalar kütləsi isə məcburi surətdə rəsiyyətdən (oturaq kəndlilərdən) səfərbərliyə alınırdı.

Teymuri hökməarı Şahruxlə müharibəyə hazırlaşan Qaraqoyunlu Qara Yusif 1420-ci ildə Təbriz vilayəti kəndlilərindən piyada qoşunu toplanmasını əmr etmişdi. Bu məlumatın müəllifi Hafız Əbru qeyd edirdi ki, belə bir qayda bu ölkədə ilk dəfə tətbiq olunurdu. Təbiidir ki, piyadalar qoşun daxilində ən hüquqsuz bir vəziyyətdə idilər. Hərb etmək əzmində olmayan və təlim keçməmiş kənd camaatından əsasən xəndək qazmaq, istehkam qurmaq və s. kimi yardımçı işlərdə istifadə edilirdi.

Əsasən yarımköçərilərdən ibarət olan döyüşçüləri, adətən, onların ailələri, qulları və xidmətçiləri müşayiət edirdilər. Buna görə də qoşun təşkilatı köçəri ənənələrlə sıx surətdə bağlı idi. Qoşun səfərdə olduğu zaman (ilin fəsillərində asılı olaraq) qışlaq və yaylaq yerlərində dayanırdı.

Qoşunların miqdarı haqqında dəqiq məlumatımız yoxdur. Qaraqoyunlu qoşununda təxminən 50 min nəfər, Ağqoyunlu qoşununda isə 100 min nəfər döyüşü olduğunu ehtimal etmək olar.

Zenonun məlumatına görə, Uzun Həsənin qoşunu 100 min nəfərdən ibarət olub, bunun 40 min nəfərini döyüşçülər, 60 min nəfərini isə xidmətçilər təşkil edirdi. Zeno göstərir ki, Ağqoyunlu qoşunundan başqa heç bir qoşunda bu cür gözəl süvari dəstəsi olmayışdır. Barbaro isə həmin dövrdə Uzun Həsənin qoşununun 25 min nəfər atlıdan və 3 min piyadadan ibarət olduğunu qeyd edirdi.

Barbaronun hesablamasına görə, Uzun Həsənin ordusunda 6 min çadır (alaçılq), 30 min dəvə, 5 min yük qatrı, 5 min yük atı, 2 min ulaq, 20 min minik atı, 2 min minik qatrı, 2 min qaramaldan ibarət sürü, 20 min qoyun, 100 ov pələngi, 200 "cins" və "mələz" qızılqus, 3 min tazi, 1 min müxtəlif it, 50 qırğı, 15 min qılıncla silahlanmış döyüşçü, 2 min qılınclı qul, dəvəsürən və ox-kamanla silahlı 1

min qulluqçu olmuşdur. Qoşunu 10 min əyan və nökərlərin arvad-uşaqları, 5 min qul qadın, 6 min on iki və daha yuxarı yaşı uşaq, 5 min azyaşlı və körpə uşaq müşayiət edirdi. Orduda müxtəlif sənətkarlar və peşə sahibləri, o cümlədən dərzi, dəmirçi, yəhərçi, çəkməçi və b. vardı. Alverçilər, "bazar əhli" ərzaq tədarükçüləri və hətta əcəzçilər da qoşuna xidmət edirdilər. Müxtəlif yerlərdə "ordu bazarları" təşkil olunurdu və burada qoşun üçün lazım olan hər şey almaq mümkün idi.

Qoşun nəfir (şeypur), nağara, kəbrəkə (böyük nağara), tabil və başqa musiqi alətlərində çalan dəstənin müşayiəti ilə döyüşə yollanırı. Hücum vaxtı gərranay - uzun zurna, qələbə qazanılanda isə, adətən, nağara çalınırdı.

Ordunun sol cinahı *cəvanğar* (yaxud *meysərə*), sağ cinahı isə *bərəngər* (yaxud *meymənə*), mərkəzi *qul* adlanırdı. Qoşunun ön hissəsinə *münqəlay* deyilirdi. Orduda müxtəlif hərbi mənsəblər vardı. *Təvaçılər* müharibə gözlənilən təqđirdə əyalətlərə gedən, hərbi qüvvə toplayan və ayrı-ayrı qoşun dəstələri arasında əlaqə yaranan əmirlər idi. Xəbəraparan qoşun xidmətçisinə *tuğacı* deyilirdi. Döyüş zamanı meydana öncə çıxarılan dəstə *çərxçi* adlanırdı. Çərxçilər Ağqoyunlu qoşununda da mövcud olmuşdur (Sultan Yaqub 1478-ci ildə rəqibi Xəlilə döyüşdə çərxçilərdən istifadə etmişdir). Döyüş zamanı hərbi qüvvələrin bir hissəsi ehtiyatda durur, vuruşmanı müşahidə edir və lazım olduqda döyüş meydanına çıxırı. Belə ehtiyat dəstəsinə *muçi* deyilirdi. Döyüş başlanmadan əvvəl qoşunun bir dəstəsi kəşfiyyata göndərilirdi və həmin dəstə qaroval adlanırdı. Qarovalun vəzifəsi düşmənin vəziyyətini öyrənmək və imkan daxilində əsir ələ keçirmək, yəni "dil" tutmaq idi.

Qaraqoyunlu və Ağqoyunlu qoşunları hərbi təşkilat və təchizat baxımından nəinki o zamankı Avropa, hətta Osmanlı və Məmlük (Misir) ordusundan da geridə qalırdı. Odlu silah, top və tūfəng Azərbaycanda ilk dəfə Ağqoyunlu ordusunda istifadə edilmişdir. Məlumdur ki, Uzun Həsən topu və digər odlu silahı venesiyalılardan cüzi miqdarda ala bilirdi. Tərcanda (1473) Ağqoyunlu ordusunun osmanlılar tərəfindən məğlub edilməsinin əsas səbəbi orduda odlu silahların olmasına idi.

#### IV FƏSİL XV ƏSRDƏ AZƏRBAYCANIN İCTİMAİ-İQTİSADI HƏYATI

**Kənd təsərrüfatı və aqrar münasibətlər.** XV əsrдə Azərbaycamın iqtisadi həyatının müxtəlif sahələri qeyri-bərabər nisbətlərdə inkişaf etmişdi.

Şirvanın iqtisadiyyatında baş vermiş yüksəliş Avropa səyyahlarının (xüsusilə Şiltbergerin) diqqətini cəlb etmişdir. 1475-ci ildə Şirvanda olmuş

Venesiya səyyahı Kontarini şirvanşah mülklərinin səciyyəsini belə vermişdir: "Bu ölkə başlıca olaraq gözəl, məhsuldar düzənlikdən ibarətdir və Uzun Həsənin mülklərindən daha yaxşı, daha məhsuldardır". Şirvanda kənd təsərrüfatı əmtəələrinin ucuz qiyəməti venesiyalını heyran etmişdi. Şamaxı və Dərbənd arasındakı ərazidə yerləşmiş Şabran, onun ətrafi Kontarinin diqqətini xüsusi ilə cəlb etmişdi: "Yolun yarısında biz yaxşı bir şəhərciyə təsadüf etdik. Burada xeyli meyvənin, xüsusi ilə almanın yetişdiyinin şahidi olduq. Biz əla keyfiyyəti olan almanın bu cür bolluğuña inana bilmirdik".

Dərbəndlər sülələsindən olan ilk üç şirvanşahın (I İbrahim, I Xəlilullah və Fərrux Yəsar) hakimiyyəti illərində Şirvan iqtisadi yüksəlş mərhələsində olmuşdur. Bu dövrdə Şirvan kəndlilərinin vəziyyəti Azərbaycanın başqa vilayətlərinə nisbətən yüngül idi. Azərbaycanın bu vilayətində kənd təsərrüfatının yüksək inkişaf səviyyəsi daxili siyasi şəraitin sabitliyi ilə əlaqədar olmuşdur.

Azərbaycanın cənub vilayətlərində viranədici mühəribələr və feodal çəkış mələri davam edirdi. Bu hadisələr kənd təsərrüfatının inkişafına əngəl törədirdi. Teymuri hökmədarlarının yerli əhali hesabına hərbi hissələri təchiz etmək sahəsindəki soyğunçu tədbirləri, Cəlairi və Qaraqoyunlular arasında baş verən hərbi toqquşmalar geniş əhali kütlələrin i müflis ləşdirirdi.

Mənbələrdən məlum olur ki, bu dövrdə ölkənin cənub vilayətlərində dəhşətli acliq və dağıntı hökm sürmüştə, 1413-cü ildə baş vermiş acliq zamanı çörəyin qiyəməti görünməmiş dərəcədə artmışdı.

Ağqoyunluların hakimiyyətə gəlməsi ilə ölkənin iqtisadi vəziyyətində müəyyən dirçəliş baş verdi. XV əsrin 70-ci illərində Cənubi Azərbaycanda və İranın mərkəzi vilayətlərində olmuş Kontarini göstərirdi ki, "bu yerlər həyat üçün zəruri olan müxtəlif ərzaqla, meyvələrlə zəngindir". Lakin səyyah əlavə edirdi ki, "Ağqoyunu dövlətinin ərazilərində ərzaq və başqa məhsullar çox baha idi".

Azərbaycan feodal dövlətlərində monqol hökmədarlığı dövründə formalasmış torpaq mülkiyyəti növləri mövcud idi (*divani, xassə, mülk, vəqf*). Müsəlman və xristian dini idarələrinə məxsus olan vəqf mülkləri *vəqfi-xeyri* adlanırdı. Seyidlər, dərviş şeyxlərinə, müqəddəs hesab olunan şəxslərə məxsus vəqflər isə *vəqfi-əhli* adı ilə tanınırdı.

Əvvəllər mövcud olmuş *iqta* institutunu *soyurqal* əvəz etməkdə idi (monqol mənşəli *soyurqamışı* istilahındandır və *bəxşış* mənasını verir). Azərbaycanda soyurqallara dair ilkin məlumatlar XIV əsrin ikinci yarısına, Cəlairilərin hakimiyyəti dövrünə təsadüf edir. Soyurqal feodallara sultan tərəfindən bağışlanırdı. Hərbi və mülki xidmət müqabilində bağışlanmış bu mülklər feodalların irsi istifadəsində olurdu. İqtaya nisbətən soyurqal sahibinin hüquqları

daha geniş idi. Soyurqal sahibi vergi tədbirlərində və məhkəmə-inzibati fəaliyyətində müstəqil olmuşdur. Vergi to xunulmazlığı hüququ soyurqal sahibinin zənginləşmə vasitəsi idi; əvvəllər dövlət xəzinəsinə daxil olan vergilər mülk sahibinin ixтиyarına keçmişdi. Soyurqal sahibinin öz torpaq sahəsində vəzifəyə təyin etdiyi şəxslər yalnız onun qarşısında hesabat verirdilər.

Soyurqal institutunun geniş yayılması mərkəzi hakimiyyətin maddi əsasını məhdudlaşdırır, onun gəlirlərinin xeyli dərəcədə azaldırdı. Soyurqalın ırsiliyi soyurqal sahibini mərkəzi hakimiyyət üçün təhlükəli ünsüra çevirməkdə idi. İri soyurqal sahibləri artıq özlərindən asılı olan şəxslərə xırda soyurqallar bağışla mağa başlamışdılardı. Feodalların siyasi təsiri torpaq sahələrinin kəmiyyəti və məhsuldarlığı ilə deyil, onların sahib olduğu nökərlərin (soyurqal almış xırda feodalların) sayı ilə müəyyən edilirdi. XV əsrin ikinci yarısından mərkəzi hökumət soyurqal sistemini sarsıtmaq üçün mübarizəyə başladı. Əgər XV əsrin birinci yarısında (Qaraqoyunlu hakimiyyəti illərində) soyurqallar əsasən hərbi-köçəri əyanların nümayəndələrinə verilirdi, Ağqoyunlu hakimiyyəti dövründə bu müliklər başlıca olaraq ruhanilərə və mülki bürokratiya nümayəndələrinə bağışlanırdı. Ağqoyunlu Yaqub və Əhməd güclənmiş soyurqal sahiblərinə qəti mübarizəyə başlamağa cəhd etdilər. Lakin mərkəzi hökumətin bu əməli feodal qiyamlarına səbəb oldu və XV əsrin sonlarında Ağqoyunlu dövlətinin süqutu ilə nəticələndi.

Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində hakim sinif tərkib baxımından müxtəlif idi. Bu sinif əsasən aşağıdakı qruplardan ibarət olmuşdur:

a) padşah (sultan) başda olmaqla hakim sülalə; b) Barani, Sədli, Baharlı, Bayandur, Pörnak, Mosullu və Qacar tayfalarının hərbi-köçəri əyanlar kütləsi; c) yerli, oturaq əyanlar (məliklər); ç) ali mülki bürokratiya nümayəndələri; d) ali müsəlman (sünni) ruhaniləri. Ali xristian ruhaniləri təbəqəsi Azərbaycanın bəzi vilayətlərində torpaq sahələrinin mülkiyyətçisi idi. Azərbaycan tayfalarının hərbi-feodal əyanları göstərilən qruplar arasında aparıcı yer tutmurdular.

Şirvanşahlar dövlətində feodal sinfinin strukturu problemi az öyrənilmişdir. Lakin qeyd etmək lazımdır ki, yerli oturaq feodalların nümayəndələri Şirvanın hakim sinfinin aparıcı qüvvəsi idi.

XV əsrin rəsmi sənədlərində məlum olur ki, bu dövrdə otuzdan çox adda vergi və mükəlləfiyyət mövcud idi və bu ağır vergi sistemi əhalini əzirdi. *Malcəhat* (və yaxud bəhrə) əsas vergi olmuşdur. Uzun Həsonin "Qanunnamo"sinə əsasən bəhrə əldə edilən məhsulun 1/5 hissəsinə təşkil etmişdir. Kəndlilər istifadə olunmuş suyun müqabilində də bəhrə vergisi ödəyirdilər. Hərbçilərin, mülki və ruhani vəzifələr tutan şəxslərin xeyrinə toplanan vergilərin məcmusu ixracat adı ilə

tanınmışdı. Qeyri-qanuni surətdə, özbaşına şəkildə toplanan vergilər *şiltaqat* adlanırdı. Kəndlilər feodal ziyaflarının təşkilin in ağırlığını da çəkməli olurdular (*şilənbəha*, *süfrəbəha* və başqa mükəlləfiyyətlər). Yerli inzibati-polis məmurlarının (*dəruğəki*), vergiyığan məmurların (müməyizane), ruhani başçıların (*rəsm əlvizərə*) xeyrinə toplanan vergilər mövcud idi. Feodallar müxtəlif təyinatlı tələbatlarını ödəmək üçün mürəkkəb vergi sistemi yaratmışdalar. Maldarlardan çobanbəyi vergisi alınmırıdı.

Azərbaycan feodalları, adətən, şəhərlərdə yaşayır, vergiləri xüsusi məmurlar vasitəsilə toplayır, əldə olunan nemətləri israfçılıqla istehlak edirdilər. Bir çox hallarda feodallar vergilərin toplanması hüququnu icarəyə verirdilər (*müqatiə*). İcarədarlar mülkiyyət sahibinin mənimsəyəcəyi vergilərin bütün məbləğini əvvəlcədən ödəyir, kəndlilərin dilənci halına düşməsi, müflisləşməsi prosesini sürətləndirirdilər.

**Şəhərlər. Sənətkarlıq və ticarət. Pul dövriyyəsi.** XIV əsrin 70-ci illərindən XV əsrin 30-cu illərinədək Azərbaycanda şəhər həyatının, ticarətin və xüsusilə sənətkarlığının tədricən tənəzzül etməsi prosesi baş vermişdir. Sosial-iqtisadi, hərbi, siyasi, ideoloji hadisələrin zənginliyi baxımından bu dövr Azərbaycan tarixinin əlamətdar gerçəkliliklərindən biri olmuşdur. Ən əhəmiyyətli şəhərlərin iqtisadi səviyyəsinin enməsi, həmin mərkəzlərin xirdalaşması, onların kənd təsərrüfatı təmayülündə tərəqqisi, bəzən bir sıra orta və kiçik miqyaslı şəhərlərin məhv olması bu dövrün səciyyəvi əlamətlərindəndir. Bu proseslər Teymurun yürüşlərinədək olan tarixi mərhələdə başlanmışdır. Azərbaycan ərazisində baş vermiş hərbi-siyasi səciyyəli proseslər şəhərlərin dağılmasına, əhalinin kütləvi şəkildə miqrasiyasına səbəb olurdu. Bu dövrdə Şirvan daha əlverişli sosial-iqtisadi və siyasi şəraitdə inkişaf edirdi. Lakin 1434-cü ildə İskəndər Qaraqoyunlunun qoşunu Şirvana hücum etdi, ipək istehsalı üçün zəruri olan tut bağları amansızlıqla məhv olundu. Şamaxı şəhəri qarət, dağıntı və talanlara məruz qaldı. Bu, monqol yürüşlərindən sonra ən viranəcidi basqın olmuşdur.

XV əsrin 30-80-ci illəri ölkənin nisbətən sabit siyasi şəraitdə inkişaf etməsi ilə əlamətdardır. Cahanşah Qaraqoyunlunun, Uzun Həsən Ağqoyunlunun və Sultan Yaqubun hakimiyətləri dövründə şəhər həyatı daha yüksək inkişaf səviyyəsində olmuşdur. Uzun Həsənin islahatı (vergi və mükəlləfiyyətlərin qeydə alınması) şəhərlərin yüksəlşini təmin edən rəsmi tədbir idi. Şirvan, xüsusilə onun paytaxtı Şamaxı şəhər təsərrüfatının inkişaf prosesində yeni mərhələyə daxil oldu.

XV əsrin sonları - XVI əsrin başlangıcında Azərbaycanda feodal müharibələri yenidən gücləndi və bunun nəticəsində şəhərlərin inkişafı prosesi dələngidi.

Bütövlük də XV əsr (əsrin əvvəli və sonu istisna olunmaqla) Azərbaycanda şəhər həyatının nəzərəçarpacaq dərəcədə canlanması, şəhərlərin ticarət-sənətkarlıq əhəmiyyətinin artması dövrü kimi qiymətləndirilə bilər. Şəhərlərin inkişafı həm daxili, həm də xarici bazarda əmtəələrə olan tələbatın artması ilə əlaqədar idi. Kapitalın ilkin yığımı prosesinin xeyli sürətləndiyi Avropa ölkələrində və Asiyada əmtəə-pul münasibətlərinin inkişafı hər iki qitə arasında tranzit ticarətin genişlənməsinə şərait yaratmışdı. Azərbaycan şəhərləri (xüsusilə Təbriz) bu ineqrasiya prosesində mühüm rol oynamışdı.

1395-ci ildə Həştərxanın və 1400-cü ildə Bağdad şəhərinin Əmir Teymurun ordusu tərəfindən dağdırılması Təbrizin ticarət-sənətkarlıq əhəmiyyətinin artmasına şərait yaratmışdı. 1404-cü ildə Təbrizdə olmuş ispan taciri Klavixo qeyd edirdi ki, şəhərdə 200 minadək ailə vardır. Onun məlumatı əsasında belə bir nəticəyə gəlmək olar ki, XV əsrin başlangıcında Təbrizdə 1 milyonadək əhalı yaşamışdır. Lakin ispan səyyahının məlumatı gerçəklilikdən uzaqdır. Ehtimal edilə bilər ki, o dövrdə Təbriz əhalisinin sayı 300 min nəfərdən çox olmamışdır. I Şah İsmayıllın anonim salnaməci göstərir ki, 1500-cü ildə Təbrizdə 200-300 min nəfər yaşamışdır.

Alman səyyahı Siltberger qeyd edirdi ki, Teymuri hakimi Miranşahın yalnız Təbriz şəhərindən əldə etdiyi gəlir həmin dövrün ən güclü Avropa hökmardarlarının gəlirindən çox idi.

Bakı XV əsrin ikinci yarısında Xəzərdə başlıca limana çevrilmişdi. Şəhər Həştərxanı, Orta Asiyani, Moskva dövlətini ticarət əlaqələri ilə bağlayan mühüm mərkəz olmuşdu. Burada neft hasil olunur, sənətkarlıq və ticarət inkişaf edirdi. Bakıda sikkəxana fəaliyyət göstərirdi. Şəhər daşdan tikilmiş ikiqat qala divarları ilə əhatə olunmuşdu. XV əsrдə Bakı şəhəri Şirvanşahlar dövlətinin siyasi, iqtisadi mərkəzi olmuş, bu gerçəklilik isə öz ifadəsini Şirvanşahlar sarayının gözəl memarlıq ansamblında tapmışdır. Bakının ictimai-iqtisadi, siyasi, ticarət əhəmiyyətinin artması ilə Dərbənd şəhəri özünün keçmişdəki təsərrüfat əhəmiyyətini itirməyə başlamışdı.

Şamaxı bu dövrdə də Azərbaycanın mühüm şəhərlərindən biri olmuşdur. Barbaronun verdiyi məlumatlara əsasən belə nəticəyə gəlmək olar ki, XV əsrдə Şamaxıda 30-60 min nəfər yaşamışdır. Bu şəhər Azərbaycan məqyasında ən iri, Yaxın Şərqi məqyasında isə orta səviyyəli iqtisadi mərkəz idi. Kontarını Təbriz və Şamaxını müqayisə edərək belə qənaətə gəlmişdi ki, Şamaxı həyat üçün əlverişli məhsulların çoxluğu baxımından Təbrizdən üstün olmuşdur.

Marağa, Ərdəbil, Gəncə və Xoy şəhərləri XV əsrдə də iri ticarət-sənətkarlıq mərkəzləri idi. Klavixo qeyd edir ki, "Xoy ətrafında xeyli bağ və bostan vardır. Şəhərə çoxlu kəhriz çəkilmişdi".

XV əsrдə Sultaniyyə şəhəri özünün çıçəklənmə mərhələsinə yaşamışdır. Klavixo Sultaniyyəni iri ticarət mərkəzi kimi təqdim edir və göstərirdi ki, bu şəhər ticarət əməliyyatlarından xeyli galır əldə edir və dövlətin xəzinəsini zənginləşdirirdi. Coğrafi cəhətdən bir-birinə yaxın olan Təbriz və Sultaniyyə şəhərləri XIV-XV əsrlərdə rəqabət aparmışlar. XIV əsrin sonu - XV əsrin əvvəllərində Sultaniyyə hərbi-siyasi çekişmələrdən xeyli zərər çəkmişdi. Qara Yusif Qaraqoyunlu ara müharibələrində Sultaniyyəni müdafiə edəcəyinə inamın itirdi, əhalinin bir hissəsini Təbrizə və Marağaya köçürməli oldu. Bu dövrdən etibarən Təbriz yenidən Azərbaycan və qonşu ərazilərdə yaranan dövlətlərin paytaxtına çevrildi. XV əsrin 70-ci illərində Sultaniyyədə olmuş Kontarini şəhərin ticarət-iqtisadi əhəmiyyətindən könülsüz danişmişdir. Venesiya səyyahı qeyd edirdi ki, "şəhərdə Ulcaytu türbəsindən başqa diqqətəlayiq olan bir şey yoxdur". Kontarini Təbriz haqqında daha həvəslə söhbət açmış, şəhər əhalisinin çoxluğunu, ərzaq bolluğu, şəhərin abadlığını, ticarət fəaliyyətinin genişliyini xüsusişlə qeyd etmişdir.

XV əsrдə Azərbaycanın digər şəhərləri haqqında mənbə məlumatları səthidir. Bəzi hallarda şəhərlərin yalnız adları çəkilir: Şabran, Mahmudabad, Beyləqan, Ucan, Səidabad, Cavad, Miyanə və s.

XV əsrin əvvəllərində Teymurilər Beyləqan şəhərini bərpa etməyə başladılar. Əbdürrəzaq Səmərqəndinin məlumatlarından aydın olur ki, "Əmir Teymur Beyləqanı abadlaşdırılmış, orada hamam, ibtidai ruhani məktəb (dəbistən) tikdirmiş, Beyləqanın kəhriz şəbəkəsinin bərpa olunmasına sərəncam vermişdi". Klavixo da bu barədə məlumat verir. Lakin onun məlumatları dəqiq deyildir. Əmir Teymur Beyləqanın dirçəldilməsinin qeyri-mümkün olduğunu anladı və bərpa işləri dayandırıldı. Teymuri hökmədarı Şahruxun dövründə Beyləqanda zəlzələ baş verdi və hökmədar dağılmış şəhəri tərk etməli oldu. Bu baxımdan Əbdürrəşid Bakuvinin Beyləqanı əhəmiyyətli, iri şəhər kimi təqdim etməsi gerçəklilikdən uzaqdır.

Ucan şəhərinin də taleyi Beyləqan şəhərinin taleyinə bənzəyir. XIV əsrin sonu və XV əsrin əvvəllərində Ucan şəhəri adı kəndlərdən birinə çevrildi. Halbuki Elxani hökmədarı Qazan xannı dövründə bu şəhər ölkənin iqtisadi həyatında əhəmiyyətli rol oynamışdır. 1489-cu ildə Yaqub Ağqoyunlu Qazan xanının "zamanın zərbələri altında viran qalmış" sarayı, Ucan şəhərinin digər mülklərini bərpa etmək haqqında əmr verdi. Bərpa işləri qısa müddətdə başa çatdı və Sultan Yaqub sarayı ziyarət etdi. Lakin şəhərdə bərpa işləri davam etdirilmədi. Ucan əhalisinin əksəriyyəti Təbrizə köcdü.

Bu dövrdə Miyanə xırda şəhər kimi tanınır. Klavixo öz qeydlərində çox zaman Miyanə adlanan yaşayış məntəqəsini kənd kimi təqdim edir.

Ümumiyyətlə, XV əsrдə Azərbaycan şəhərlərinin tərəqqisi ziddiyətli olmuşdur. Bu baxımdan Təbriz istisna təşkil edirdi.

XIV əsrin birinci yarısında Təbriz əhalisinin sayına görə Yaxın və Orta Şərqi bütün şəhərlərindən üstün idi.

XV əsrдə isə Təbriz şəhəri regional miqyasda mövqeyini bir qədər itirmişdi.

XIV əsrin axırı və XV əsrin əvvəllərində hərbi əməliyyatlar nəticəsində ticarət-sənətkarlıq mərkəzləri və sənətkarlıq xammalının cəmləşdiyi bölgələrdəki böyük dağıntılar, tranzit yollarında təhlükənin artması Azərbaycanın bir çox ticarət-sənətkarlıq mərkəzlərində, o cümlədən Təbriz, Naxçıvan, Mərənd, Sərab və digər şəhərlərdə iqtisadiyyatın zəifləməsinə səbəb olmuşdu.

XV əsrдə Təbriz, Gəncə, Ərdəbil və Şirvan şəhərləri (ilk növbədə Şamaxı) Azərbaycanın mühüm toxuculuq mərkəzləri sayılırdı. Bakuvı qeyd edirdi ki, Gəncə sakinləri ipək qurdunun yetişdirilməsində və ipəyin hazırlanmasında mahir idi. Siyasi inkişafda nisbi sakitlik və feodal istismarının bir qədər yumşalması sayəsində

XV əsrin ikinci yarısından etibarən Şirvanın iqtisadiyyatı daha böyük sürətlə tərəqqi edirdi. Şirvanın ipək parçaları geniş beynəlxalq nüfuz qazanmışdı. Bütövlükdə XV əsri toxuculuqda, tikinti işində, dulusçuluqda, monqol işğalından sonra yaranmış bəzi sənətkarlıq sahələrində müxtəlif üslub və texniki üsulların təşəkkül tapması və möhkəmənləşməsi dövrü hesab etmək olar. Hülakular dövlətinin paytaxtı Təbriz və onun ətrafi monqol hakimləri tərəfindən işğal olunmuş ölkələrdən məcburi şəkildə gətirilmiş on minlərlə sənətkarın toplandığı məkan idi. Bura İrandan, Çindən, Kiçik Asiyadan, Suriyadan və digər ölkələrdən minlərlə sənətkar köçürülmüşdü. Bu sənətkarlar özləri ilə rəngarəng bədii və texniki inşa üslubu, sənətkarlıq istehsalı vərdişləri də gətirmişdilər. Yerli sənətkarların nailiyyətləri ilə əlaqədar bu üsullar sənətkarlıqda və incəsənətdə XV əsrдə kamiliyyə catmış yeni istiqamətlərin meydana gəlməsinə şərait yaradırdı.

XV əsr Azərbaycanda xalçaçılığın inkişafında mühüm mərhələdir. Bu dövrdə Azərbaycan xalçalarına böyük tələbat vardı. Azərbaycan xalçaları beynəlxalq bazara müdaxilə edirdi. Asiya və Avropa ölkələrində Təbriz və Şirvan xalçaları xüsusi şöhrət malik idi. İran və Türkiyə miniatürçülərinin, Qərbin İntibah dövrü rəssamlarının əsərlərində Azərbaycan xalçaları əks olunmuşdur. Niderland rəssamı Hans Memlinqin 1472-ci ildə çəkdiyi məşhur "Məryem ana uşaqları ilə" əsərində Quba-Şirvan tipli xovlu Azərbaycan xalçası təsvir edilmişdir.

Azərbaycanda dulusçuluğun ən böyük mərkəzi Təbriz idi. Təbriz ustaları Azərbaycanda, İranda, Kiçik Asiyada, Misirdə və Şərqi digər ölkələrində saray,

dini və mülki tikililəri bəzəyən göy, mavi, ağ və firuzayı rəngli tikinti materialı yaradırdılar.

Saxsı mozaikanın incilərindən biri hesab olunan "Göy məscid" bir çox səyyahları heyran edirdi. Dəməşqdəki Əl-Təbrizi məqbərəsinin (1423-cü ildə tikilmişdir), Ədirnədəki Muradiyyə və Türkiyədəki "Yaşıl came" məscidlərinin bədii tərtibatı Təbriz ustalarının əməyinin nəticəsidir.

Metal emalının ən böyük mərkəzləri Təbriz, Ərdəbil, Gəncə və Şamaxı sayılırdı. Metal emalının əsas sahələri misgərlik və dəmirçilik idi. XV əsrдə mis qablar əhalinin geniş təbəqələrinin, əyanların möişətində özünə möhkəm yer tutmuşdu. Hətta Uzun Həsənin sarayında əsas qab-qacaq misdən idi. Təbriz iri metaltökəmə mərkəzi olaraq qalırdı. Teymur sənətkarlığının digər sahələrinin nümayəndələri ilə birlikdə şəhərdən mahir metaltökəmə ustalarını da aparmışdı. Onların arasında Teymur dövrünün texniki və bədii metaltökəmə incisi adlandırılan, Türküstan şəhərindəki "Hacı Əhməd Yasəvi" məscidindəki iki tonluq tunc qazanı hazırlaşmış məşhur usta Əbdüləziz də var idi.

XV əsrдə metal emalı işi Şamaxıda da inkişaf etmişdi. Şəhər ərazisindəki arxeoloji qazıntılar nəticəsində xeyli miqdarda dəmir ərintisi və ağaç kömürü qalıqları, dəmirçixana aşkar edilmişdir.

Azərbaycanda ağaç emalı və şəbəkəli oyma sahəsində çoxlu mahir sənətkar var idi. Bursadaki "Yaşıl came" məscidi (1420) qapısının şəbəkəli oymasında usta (xarrat) Əli Təbrizi Hacı Əhməd oğlunun adı həkk olunmuşdur. Şirvanda, Xəzər dənizində kiçik gəmiqayırmaya sahələri var idi. Venetsiyali Kontarini XV əsrin 70-ci illərində Dərbənd və Həştərxan arasında üzən yerli gəmilərin təs virini belə verirdi: "Oradakı gəmilər balıq formasındadırlar... Gəmiləri ağaç mixlarla quraşdırır və möhkəm qətranlayırlar..."

Mənbələr XV əsrin Azərbaycan şəhərlərində daha çox "möhtərifə" terminini ilə ifadə olunan sənətkar təşkilatlarının mövcudluğunu qeyd edirlər. Bu sənətkar təşkilatları zəhirən dini səciyyə daşıyırı. Əxi və Sufi təşkilatları onlara güclü təsir göstərirdi. Əxilər və sufilər də bu təşkilatların üzvü kimi fütüvvətnamələrdə (əxi, sufi traktatlarında) eks olunmuş ayinləri icra edirdilər. XV-XVI əsrlərin qovşağında əxilərin siyasi və təşkilat müstəqilliyinin tənəzzülü sənətkar təşkilatlarının əxilərin qəyyumluğundan azad olmasına, sonralar isə onların daha müstəqil inkişaf etməsinə gətirib çıxardı. Lakin buna baxmayaraq, sənətkar təşkilatları əxilərin təşkilat quruluşundan və ənənələrindən çox şey əzx etmişdilər.

XV əsrin sonunda Teymur imperiyasının meydana gəlməsi asılı ölkələrin (o cümlədən Azərbaycanın) pul tədavülündə dönüşə səbəb oldu.

Bu pul sistemi cəmisi 6,2 qrama yaxın olan iri nominal (*təngə*) üzərində qurulmuşdu.

Teymurun Hindistan təcrübəsindən əxz etdiyi yeni pul vahidi (*təngə*) tezliklə əvvəlki pul vahidini (Ərəb xilafəti dövründə yeddi əsrdən artıq Şərqi dövlətlərində pul vahidi kimi istifadə olunan *gümüş dirhəmi*) dövrüyyədən sıxışdırıb çıxardı.

Teymurun ölü mündən sonra təngə XV əsr Azərbaycan dövlətlərinin (Şirvanşahların, Qaraqoyunluların və Ağqoyunluların) pul sisteminin əsasını təşkil edirdi.

Teymurilər arasında baş vermiş iğtişaşlar və daxili müharibələr təngənin çəkisinin bir qədər aşağı düşməsinə səbəb oldu. Şahruşun dövründə təngənin çəkisi 4,72 qram müəyyən edildi və bu nominal *Şahruş təngəsi* adlanmağa başlandı.

Teymurun ölü mündən sonra onun adı Şirvan sikkələri üzərində zərb edilmirdi. Şirvanın zərb xanalarda bir neçə il ərzində nominal hakimiyət rəmzi kimi Qızıl Orda xanı Cuçi Şadi bəyin adından pul kəsilirdi. Bu təngələrin çəkisi 5,6 qrama yaxındır.

Ehtimal etmək olar ki, 1407-1408-ci illərdən etibarən Bakı və Şamaxıın sikkəxanaları Qara Yusifin və onun oğlu Pirbudağın adı ilə gümüş pullar buraxmışdır. 1412-1413-cü illərdə isə Qara Yusifə Şirvanşah İbrahimimə möğlub etmək, onu vassal asılılığına salmaq müyəssər oldu. Bu tarixi hadisə Şirvan və Bakı sikkələrində öz əksini tapdı. Gümüş sikkələrin zərb edilməsi Şamaxıda cəmləşdi. Dərbənd və Bakıda isə yalnız mis sikkələr kəsilirdi. Beləliklə, Şirvanşahlardan I İbrahimin və I Xəlilullahın adları sikkələrdə zərb olunmaşıdır. Onların dövründə sikkələr anonim surətdə (Şirvanşahların adları qeyd edilmədən) zərb edilirdi. Yalnız Fərrux Yəsar öz adını sikkələrə zərb etdirdi və bu vaxtdan etibarən gümüş pullar üzərindəancaq şirvanşahın adı zərb olundu. Sikkələrin şəklinin dəyişməsi çəkinin azalması ilə müşayiət edilirdi. 2,56 qrama yaxın orta çəki 1485-ci ilə qədər qalmışdı, 1486-ci ildən onun çəkisi 2,05 qrama düşmüştü. 1494-1495-ci illərdə sikkələrin çəkisi 1,89 qrama, 1500-1501-ci illərdə isə 1,70 qramadək azalmışdı. Beləliklə, XV əsrin ikinci yarısında zərb olunmuş Şirvan sikkələri öz çəkisinə görə Azərbaycanın qalan hissəsinin və ona yaxın ölkələrin sikkələrindən kəskin surətdə fərqlənirdi. Daha güclü hökmədarlarla əhatə olunmuş Şirvanşahlar öz pul vahidlərində nadir hallarda istifadə edirdilər. Şirvanşahların qızıl sikkələri biza məlum deyildir. Şirvanın mis sikkələri anonimdir və Şamaxıda, Dərbənddə, Bakıda, Şabrandə, Məmudabadda zərb edilmişdir.

Fərrux Yəsarın hakimiyəti illərində Şirvan dövləti yüksəliş və müstəqillik dövrünü yaşayırı. Bunu onun hakimiyətinin birinci ildə (1465-ci ildə)

Şamaxıda, Şirvanşahların adı ilə zərb edilmiş gümüş sikkə (təngə) kimi numizmatik dəlil sübut edir. 1948-ci ildə İçərişəhərdə aşkarla çıxarılmış dəfinədə aşağıdakı yazılı, Şamaxı zərbli mis sikkələr var id: "Əlahəzrət sultan, Şirvanşah Fərrux Yəsar". Sikkənin arxa tərəfimdə isə tarix, məzhəbin adı simvolu və dörd xəlifənin adı həkk edilmişdir. Fərrux Yəsarın sikkələrinde *şirvanşah* titulu da qeyd edilmişdi.

Bu dəfinədən tapılmış külli miqdarda Şirvan sikkəsi ölkədə ticarətin və əmtəə-pul münasibətlərin in kişafını göstərir.

Azərbaycanın Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinə daxil olan qalan hissəsində Teymurun pul sistemi mövcud idi. Ana xətti (709/1309-10), Əmircan (Xilə) məscidinin kitabəsində isə *sahib əl-əzəm* (vəzir) Fəxrəddinin digər oğlu, *əmirhac* vəzifəsində çalışmış Nizaməddinin adı çəkilir (730/1329-30).

Kitabələrdə eks olunmuş saraydakı vəzifalardan biri də *hacibdir*. Hacib bəzən sıpəhsalardan sonra gələn hərbi vəzifə kimi qiymətləndirilirdi. Hacib hökmədarın xüsusi hərbi dəstəsinin ən yüksək rütbələrindən sayılırdı və onun adı qoşun başçısından sonra gəlirdi.

XII-XV əsrlərin kitabələri Şirvanda *böyük sədr*, *sədr* vəzifələrinin olduğunu və 8 vəzifə sahibinin adlarını qeyd edir.

Pir Hüseyin xanəgahını Şərq baştağındağı kitabədə (641/1273 -74) *sədr əlkəbir* (böyük sədr Həsən b. Məhəmməd b. Hüseyin əl-Bavidinin, İçərişəhərdəki Şəfiulla məscidinin kitabəsində (700/1300) Nəsirəddin Güstəsb b. Hüseyin (hacib), İçərişəhərdəki "Gilək" məscidinin kitabəsində (708/1309) *baş sədr* (*sədr əlmüəzzəm*) Əmin əddin Comərd Gərayın, Nardaran piri kompleksindəki məscid kitabəsində (765/1364) *sədr əl-əzəm* Xacə Hacı Həmzə b. Qutlu Mahmud Şahabadının, Mərdəkandaki "Tubaşahi" məscidinin kitabəsində (744/1372) *baş sədr* Hacı Bahəddin b. Xacə Nurəddinin, İçərişəhərdə qazıntıdan tapılmış kitabədə (785/1383) *sədr əl-müəzzəm* Keyxosrovun, *sədr* (*sədr əl-möhtərəm*) Xacə Zeynəddin b. Mövlana Şəhabəddin əd-Damqaninin, İçərişəhərdəki məscid kitabəsində (818/1415-16) Xacə Əmir şah b. Xacə Hacı Yequbun adları çəkilir. Baş *sədr* Şirvanşahlar dövlətində ali ruhani vəzifə idi. O, bütün vəqf əmlakını idarə edirdi.

Azərbaycan ərazisində dövrümüzədək qalmış bir sıra kitabələrin öyrənilməsi göstərir ki, sufiilik Azərbaycanda ən geniş yayılmış sosial-ideoloji cərəyanlardan biri olmuşdur. Kitabələrə əsasən sufi təşkilatlarının mərkəzləri, onların mürşidləri aşkar edilmiş və həmin mərkəzlərin fəaliyyətinin xronoloji çərçivəsi, təsir sahəsi və islam dünyası ilə sıx mədəni-ideoloji əlaqələri müəyyənləşdirilmişdir.

Dini-ideoloji mərkəzlərdən biri xanəgahlar idi. Xanəgahlar monqol hökmdarlarına islamın qəbul etdirilməsində böyük rol oynamışdır. Xanəgah şeyxlərinin xalq kütłələri arasındakı nüfuzundan ehtiyat edən Elxanilər və Qızıl Orda hökmdarları Azerbaycanda elmi, fəlsəfi fikir tarixində mühüm rol oynamış Pir Hüseynin (XI əsr) xanəgahını dəfələrlə ziyarət etmişlər. Monqolların Pir Hüseyin xanəgahına xüsusi diqqət yetirmələri minarənin giriş qapısı üzərindəki dirilməsi sahəsində bəzi tədbirlər gördü. Onun dövründə köçəri ənənələrinin itirilməsi, mərkəzi dövlət hakimiyyətinin oturaq əhaliyə arxalanması prosesi gedirdi. Bu proses hələ Qaraqoyunu Cahanşahın hakimiyyəti dövründə hiss edilməyə başlanılmışdı. Uzun Həsən hərbi-tayfa əyanlarının separatizmini zəiflətmək, ərazicə geniş olan dövlətimi gücləndirmək üçün bəzi maliyyə və inzibati islahatlar həyata keçirməyə təşəbbüs göstərirdi.

Qaynaqlarda Uzun Həsənin islahatlılıq fəaliyyəti haqqında müfəssəl məlumat verilməmişdir. Onun tərtib etdiyi "Qanunnamə"nin mətni bizi gəlib çatmağışdırısa da, islahatlar haqqında salnaməç ilərin "Həsən padşah qanunları" və ya "Dəsturi-Həsən bəy" adlandırdıqları qanunlar barədəki cüzi məlumatlarına əsasən mühakimə yürütmək mümkündür. Ağqoyunlular dövlətinin Osmanlı imperiyası tərkibinə qatılan (Diyarbəkir, Mardin, Urfa, Ərzincan, Xarpot və s.) qərb ərazilərinə aid olan bəzi sənədlər Türkiyə arxivlərində saxlanılır. Bu mənbələr Ağqoyunlu dövlətinin vilayətlərində feodal münasibətlərini araşdırmaq baxımından əhəmiyyətlidir.

Uzun Həsənin islahatının ümumi xarakteri haqqında "Tarix əl-Qiyasi" də deyilir: "Uzun Həsən ədalətli və xeyirxah idi. O, bütün dövləti ərazisində tamğanı ləğv etmək istəyirdi. Lakin əmirləri onunla razılaşmadılar. Sultan tamğanı yaribəyəri azaldaraq iyirmidə bir dirhəmə çatdırmışdı... O, bütün ölkədə yiğilan vergilərin həcmi dəqiqləşdirdi. Uzun Həsən əhali arasındaki mübahisə və şikayətlərə aid "Qanunnamə" də tərtib etdirmişdi. O, günahkarları sərt şəkildə cəzalandırmağı tələb edirdi. Sultan "Qanunnaməni icra edilmək üçün dövlətin bütün vilayətlərinə göndəmişdi".

Uzun Həsənin tamğanı ləğv etmək cəhdini zəngin gəlir mənbəyini itirmək istəməyən əmirlərin güclü müqaviməti ilə qarşılaşdı. Buna baxmayaraq, tamğa məhsulun dəyərinin 5 faizi həcmində (yəni 1/20) alınmağa başlandı. Buradan belə bir nəticəyə gəlmək olar ki, islahata qədərki dövrdə həmin vergi 1/10 həcmində alınmırıldı. Digər vergilərin də həcmi dəqiqləşdirildi. Məsələn, torpaq vergisi azaldılaraq məhsulun həcminin 1/6-i qədər oldu.

Uzun Həsən feodal özbaşınalıkını məhdudlaşdırmaq və vergilərin yiğilması zamanı sui-istifadə hallarını aradan qaldırmaqla iqtisadiyyatın inkişafına təkan verdi.

Ağqoyunlu hökmdarı Yaqub da müəmmalı şəkildə həlak oldu (1490).

Sonuncu Ağqoyunlu padşahlarından Gödək Əhmədin dövründə, 1497-ci ildə vergi islahatını həyata keçirməyə yenidən cəhd göstərildi. Əhməd Uzun Həsənə qarşı üsyən qaldırmış və Türkiyəyə qaçmış Uğurlu Məhəmmədin oğlu idi. Uğurlu Məhəmməd Sultan Mehmedin qızı ilə evlənmiş və bu izdivac nəticəsində Əhməd doğulmuşdu. O, Sultan Bayazidin sarayında mükəmməl təhsil almış və Osmanlı hökmdarının qızlarından biri ilə evlənmişdi. Əhməd Uzun Həsənin nəvərləri olan Baysunqurla (Yaqubun oğlu) Rüstəm (Maqsudun oğlu) arasında şiddetli mübarizə getdiyi zaman Azərbaycana gəlmışdı.

Əhməd ruhanilərə və mülki idarə başçılarına arxalanmaqla hərbi-feodal əyanlarını zəiflətməyə çalışırdı. Bu dövrdə Osmanlı Türkiyəsində dövlət hakimiyyətinin mərkəzləşdirilməsi sahəsində böyük uğurlar qazanılmışdı və əmirlər Əhmədi "Rum padşahlarının üsulu ilə" hərəkət etməkdə günahlandırırdılar.

Xandəmir yazdı ki, Əhməd rəiyyətə və əkinçiliklərə ədalət qaydalarının tətbiq olunduğunu elan etdi. O, "şəriətin himayə bayrağını qaldırdı və hökm verdi ki, vergilər şəriətə uyğun surətdə qoyulsun, vəzirlər, divan məmurları kəndlilərə şəriətdən xaric bir dinar və bir man (buğda) da almaqla əziyyət verməsinlər, rəiyyəti divan vergilərindən azad bilib, heç kəsi ixracat və şiltaqatla incitməsinlər". Sonra onun fərmanı ilə mülk sahiblərinin soyurqal hüquqları ləğv olundu, çalma sahibləri (ərbabi-əməaim) vergilərdən azad edildilər. Əhməd sələflərinin hərbi-feodal əyanlara vermiş olduğu imtiyaz fərمانlarını qanunsuz elan etdi. O, bununla xəzinəni zənginləşdirməyə çalışır, vergiləri azaltmaq üçün zəmin yaratmaq istəyirdi. Onun islahatı tayfa əmirlərinə qarşı yönəldilmişdi, ruhanilərin isə soyurqalları saxlanılmışdı. Feodal sinfinin qabaqcıl nümayəndəsi kimi Əhməd başa düşürdü ki, kəndlilərin vəziyyətini yüngülləşdirmədən şəhər iqtisadiyyatını və kənd təsərrüfatını yüksəltmək mümkün deyildir.

Monqol hakimləri tərəfindən tətbiq olunmuş vergi və mükəlləfiyyətlərin ləğv edilməsi, islam, şəriətə qayıtmaq ideyaları xalq kütlələri arasında geniş yayılmışdı. Əhmədin, həmçinin onun sələfləri olan Yaqubun və Uzun Həsənin islahatları bu ideyaları təmin etmək istəyirdi. O, bu siyaseti həyata keçirərkən mərkəzi dövlət aparatının möhkəmləndirilməsində maraqlı olan ruhanilərə və mülki bürokratiyaya da arxalanırdı. Güman etmək olar ki, Uzun Həsənin dövründə xalqın vəziyyəti bir qədər yüngülləşmişdi.

Uzun Həsənin varisi olan Yaqub öz hakimiyyətinin başlangıcında vergiləri 70 min təmən məbləğində azaltmağa məcbur oldu. O, atasının əmirlərin özbaşınlığından məhdudlaşdırmaq siyasetini davam etdirdi.

Yaqubun tərbiyəçisi və vəziri olan Qazi İsa yeni torpaq-məliyyə islahatını həyata keçirmək üçün plan tərtib etdi. Ehtimal etmək olar ki, onun əsas məqsədi soyurqal torpaq sahibliyinə azaltmaq və torpaq vergisinə yeni əlavələr etmək idi. Saray tarixçisi Fəzlullah ibn Ruzbihan şahın bu sahədəki tədbirlərinin səbəbini izah edərək yazırdı: "Çingiz xanın zamanından etibarən torpaq işi pozulmuş, müsəlman hüququ Çingiz Yasası ilə sıxışdırılmışdı və şahın qanunu istəyi şəriətin müəyyən etdiklərinə həyata keçirmək idi". Tarixçinin sözlərinə görə, Qazi İsa çalışırdı ki, əsas gəlir mənbəyinə daxil olan torpaqlardan aşkar yollarla pul toplansın və müxtəlif tamğalardan olan gəliri ödəyən qanuni məbləği almaqla islamə zidd olan bu vergini ləğv etmək işini asanlaşdırırsın. Yaqubun islahatının son məqsədi tamğanı ləğv etmək olmuşdur. 1489-cu ilin əvvəllərində Qazi İsa islahatı həyata keçirməyə başladı.

Qazi İsa yeni vergi məbləğini müəyyən etmək üçün torpağın sahəsini dəqiqləşdirmək işini vəzirə həvalə etdi. Divan əmiri Nəcəfəddin Məsud Pərvanəçi, divan müşrisi vəzir Şərifəddin Mahmud Deyləmi də bu planla tanış idi. Şərifəddin Mahmud qardaşı İmadəddin Şeyx Əli ilə birlikdə yerlərdə torpağın təftişini üçün öncə Farsa və İraqı Əcəmə göndərilmişdi. Yerlərə göndərilmiş bukavullar divan işçilərinin torpaq sahəsinin ölçüsünü və qiymətini müəyyənləşdirdilər, soyurqalın (*həşvi və xərci*) ləğv olunduğunu elan etdilər. Dövlət və xəzinə ərazilərindən verilmiş xeyli soyurqal ləğv olundu. İslahat yalnız ruhanilərin deyil, hərbi tayfa əyanlarının soyurqallarına da toxunurdu.

İslahat keçirmək cəhdləri Yaqubun qəflətən ölümü ilə dayandırıldı. Qazi İsa Qarabağda Əmir Sufi Xəlil Mosullunun əlinə keçdi və əzabla edam edildi. Beləliklə, islahat Ağqoyunlu hərbi, köçəri əyanlarının güclü müqaviməti nəticəsində uğursuzluqla nəticələndi. Ağqoyunlu hökmədarı Yaqub da müəmmalı şəkildə həlak oldu (1490).

Sonuncu Ağqoyunlu padşahlarından Gödək Əhmədin dövründə, 1497-ci ildə vergi islahatını həyata keçirməyə yenidən cəhd göstərildi. Əhməd Uzun Həsənə qarşı əysan qaldırmış və Türkiyəyə qaçmış Uğurlu Məhəmmədin oğlu idi. Uğurlu Məhəmməd Sultan Mehmedin qızı ilə evlənmiş və bu izdivac nəticəsində Əhməd doğulmuşdu. O, Sultan Bayazidin sarayında mükəmməl təhsil almış və Osmanlı hökmədarının qızlarından biri ilə evlənmişdi. Əhməd Uzun Həsənin nəvələri olan Baysunqurla (Yaqubun oğlu) Rüstəm (Maqsudun oğlu) arasında şiddətli mübarizə getdiyi zaman Azerbaycana gəlmışdı.

Əhməd ruhanilərə və mülki idarə başçıları arxalanmaqla hərbi-feodal əyanlarını zəiflətməyə çalışırdı. Bu dövrdə Osmanlı Türkiyəsində dövlət hakimiyyətinin mərkəzləşdirilməsi sahəsində böyük uğurlar qazanılmışdı və əmirlər Əhmədi "Rum padşahlarının üsulu ilə" hərəkət etməkdə günahlandırıldılar.

Xandəmir yazırı ki, Əhməd rəsiyyətə və əkinçilərə ədalət qaydalarının tətbiq olunduğunu elan etdi. O, "şəriətin himayə bayrağını qaldırdı və hökm verdi ki, vergilər şəriətə uyğun surətdə qoyulsun, vəzirlər, divan məmurları kəndlilərə şəriətdən xaric bir dinar və bir man (bugda) da almaqla əziyyət verməsinlər, rəsiyyəti divan vergilərindən azad bilib, heç kəsi ixracat və şiltaqatla incitməsinlər". Sonra onun fərmanı ilə mülk sahiblərinin soyurqal hüquqları ləğv olundu, çalma sahibləri (ərbabi-əmaim) vergilərdən azad edildilər. Əhməd sələflərinin hərbi-feodal əyanlara vermiş olduqları imtiyaz fərمانlarını qanunsuz elan etdi. O, bununla xəzinəni zənginləşdirməyə çalışır, vergiləri azaltmaq üçün zəmin yaratmaq istəyirdi. Onun islahatı tayfa əmirlərinə qarşı yönəldilmişdi, ruhanilərin isə soyurqalları saxlanılmışdı. Feodal sinfinin qabaqcıl nümayəndəsi kimi Əhməd başa düşündü ki, kəndlilərin vəziyyətini yüngülləşdirmədən şəhər iqtisadiyyatını və kənd təsərrüfatını yüksəltmək mümkün deyildir.

Monqol hakimləri tərəfindən tətbiq olunmuş vergi və mükəlləfiyyətlərin ləğv edilməsi, islam, şəriətə qayıtmaq ideyaları xalq kütələri arasında geniş yayılmışdı. Əhmədin, həmçinin onun sələfləri olan Yaqubun və Uzun Həsənin islahatları bu ideyaları həyata keçirmək cəhdləri idi. Əhmədin islahatına əsasən yalnız şəriətdə nəzərdə tutulan vergi və mükəlləfiyyətlər saxlanılmışdı: torpaq vergisi olan *xərac* və *üşr* (onda bir), maldarlıqdan, əmlakdan və ticarətdən - *zəkat*, qeyri-müsəlmanlardan alınan can vergisi -*cizyə*, monqollar tərəfindən tətbiq edilmiş və "Qanun"da nəzərdə tutulmayan 20-yə yaxın vergi və mükəlləfiyyət ləğv olundu. İxracə, şiltaqat, biyar və müsəlmanlardan adambaşına, ev hesabına alınan ən ağır vergilər də ləğv edilmişdi. Şəhər iqtisadiyyatının və ticarətin inkişafına əngəl törədən *tamğa* da bu sıradı idi. Tamğanın ləğv olunması Ağqoyunlu hakimlərinin həyata keçirdiyi islahatın ən mühüm məqsədlərindən biri idi.

Hakimiyyətin mərkəzləşdirilməsinə yönəldilmiş islahat cəhdləri bu dəfə də nəticəsiz qaldı. Bu dövrdə islahatı həyata keçirməyə qarşı çıxmış siyasi qüvvələr daha güclü idi. Əhməd cəmi 7 ay hakimiyyətdə olmuş və əmirlərin qiyamı zamanı qətlə yetirilmişdi.

**Xalq hərəkatı.** XV əsrde istismar olunan kəndlilərin, şəhərlilərin feodal sinfinə qarşı mübarizəsi, adətən, Teymurilərin hakimiyyətinə qarşı azadlıq hərəkatı, işgalçılardan qovulması və yerli, Azərbaycan dövlətlərinin yaranması prosesi ilə qovuşurdu. Teymurun ölümündən sonra baş vermiş daxili müharibələr Azərbaycan

Əhalisinə olmazın əzablar götirmişdi. XV əsrin birinci rübündə ölkədə qoşunların fasılısız yerdəyişməsi və hərbi əməliyyatlar xalq kütlələrinin güzəranını ağırlaşdırıldı. Dözləməz həyat şəraiti yoxsul, əzilən kütlələri fəaliyyətə cəlb etdi. Dövrün tarixçiləri bu gerçəklik haqqında az da olsa məlumat vermişlər.

Bu dövrə antifeodal mübarizəsi dini müxalifət şəklində təzahür edirdi. Xalq narazılığı və həyəcanlarının artması haqqında Azərbaycanda, həm hədud ölkələrdə radikal siyə məzhəbinin, hürufiliyin geniş yayılması əsasında mühakimə yürütülmək olar. Şiələr, Hürufilər Teymurilər və feodal özbaşinalığın qarşı inadlı, barışma z mübarizə aparırdılar. Hürfilik təliminin banisi azərbaycanlı Məhəmməd Təbrizinin oğlu Fəzəlullah Nəimi idi.

Əl-Hürfi təxəllüslü Fəzəlullah Nəimi XV əsrin əvvəlində Əmir Teymurun oğlu Miranşah tərəfindən Şirvanda həbs olunmuş və bidətçi kimi edam edilmişdi. Teymurilər o dövrə dərvish və zəvvər kimi çıxış etmiş xalq hərəkatı başçılarına amansız divan tururdular. Xalq arasında böyük nüfuza malik olan Baba Niki adlı bir dərvişin fəaliyyəti Teymuri hökmədən Öməri vahiməyə salmışdı. Ömər hiylə ilə onu sarayına götərib edam etdirmişdi. 1406-ci ildə Təbriz əhalisi onlardan böyük məbləğdə pul tələb etmiş Ömərin casuslarına qarşı silahlı mübarizə yoluna keçdi. Təbriz sənətkarları və yoxsullarının fəal iştirak etdiyi bu üsyana şəhərin yuxarı təbəqəsinin nümayəndələri Şeyx Xəxi Qəssab və Qazi İmadəddin rəhbərlik edirdilər.

Azərbaycan ərazisi Sultan Əhmədin əlinə keçərkən Qazi İmadəddin Naxçıvan mahalının idarəciliyini ələ aldı. Qara Yusif İmadəddinin mahaldakı hakimiyyətini tanımağa məcbur oldu. Dövrün tarixçiləri məlumat vermişlər ki, bundan sonra Qazi əhalidən alınan vergilərin həcmini özü müəyyən etmiş və az vaxt ərzində xeyli sərvət yiğmişdi. Şəhər sakinləri hakimin zülümünə qarşı üsyən etdilər, onu öldürdülər, məmurlarına isə divan tutdular. Hakimin əmlakı üsyancılar tərəfindən qarət olundu.

Hürufilərin fəaliyyətinin dövlət üçün təhlükəli olduğunu, onun antifeodal təməyülünü bu fakt da göstərir ki, Cahanşah Qaraqoyunlunun hakimiyyəti dövründə Təbrizdə onun əmri ilə 400 hürufi edam edilmişdi.

Cahanşahın məğlubiyyəti və ölü mündən sonra başlanmış iğtişəşlər dövründə, 1467-ci ildə Təbrizdə üsyən baş verdi. Salnaməçinin məlumatına görə, "alçaqlıq və əclaflıqlıda məşhur olan Sarvanqulu adlı bir şəxs qaçqınlar dəstəsi ilə Təbrizə gəldi və pozğun ünsürlərin (ərazil) rəhbəri o ldu". O, "zorakılığa geniş şərait yaratdı və pozğun ünsürləri, qara camaati (ronud və ovbaş) özünə cəlb etdi, şəhəri ələ keçirməyə başladı". Məlumatdan aydın olur ki, söhbət "dəvə çarvadarı"nın (sarvanının) başçılıq etdiyi xalq üsyənindən gedir. Güman etmək olar ki, Sarvanqulunun başçılıq etdiyi üsyənda Təbriz yoxsulları və sənətkarları da iştirak

edirdilər. Üsyan Qara İskəndərin qızları Arayış bəyim və Şahsaray bəyim tərəfindən yatırıldı. Onlar paytaxtda hakimiyyəti əla keçirməyə çalışaraq, qoşunun bir hissəsi ilə həmlə etdilər. Salnaməci Arayış bəyimi cəsarətli bir qadın kimi səciyyələndirmişdir: "O, qadın bəzəklərini hərbi yaraqla, örpəyi isə dəbilqə ilə əvəz etmişdi. Qeyri-adı gücə malik olan Arayış bəyim düşməni (yəni Sarvanqulunu) elə vurdu ki, ox onun sinəsindən çıxdı". Arayış bəyim üsyanı yatırıldı, müvəqqəti olaraq hakimiyyəti özəlinə aldı.

XV əsrin ikinci yarısında xalq narazılığının artması Azərbaycanda şəliyin və onun ifrat cərəyanlarının (qulat) geniş yayılmasında özəksini tapırdı.

Aqrar islahatdakı uğursuzluqlar, zülmün artması Ağqoyunlu dövləti ərazisində şəhər təlimləri əsasında inkişaf edən və Ərdəbilin Səfəvi feodalları tərəfindən idarə olunan geniş xalq hərəkatını doğurmışdı. Qaradağ və Talyş vilayətləri Səfəvi (qızılbaş) hərəkatının əsas mənbəyi sayılırdı. Bu vilayətlərdə Babəkin, xürrəmilərin ictimai bərabərlik, maddi sərvətlərin bərabər şəkildə bölünməsi ideyaları hələ də yaşamaqda idi. Feodal istismarına qarşı yönəlmüş xalq kütlələri hərəkatından Ərdəbil şeyxləri istifadə etdilər.

## V FƏSİL

### XIII-XV ƏSRLƏRDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

**Maarif. Elm.** Monqol zülmü Azərbaycan mədəniyyətinə müəyyən zərbə vurmaş, maarifin və elmin inkişafını ləngitmişdi. Monqol əsarəti müxtəlif xalqların çoxəsrlik mədəniyyətinə mənfi təsir göstərmişdi. Monqollar yerli mədəniyyəti istər-iştəməz qəbul etməli olmuşdular.

Azərbaycan hətta monqol işğalı dövründə də Şərqin ən mühüm mədəniyyət mərkəzlərindən biri olaraq qalırdı. Maarif sahəsində xeyli inkişaf nəzərə çarpırdı. Yeni məktəblər, mədrəsələr və ali təhsil müəssisələri təsis edilirdi.

İbtidai təhsil müəssisəsi "məktəb", orta təhsil müəssisəsi isə "mədrəsə" adlanırdı. Şagird məktəbdə müxtəlif fənlər haqqında ilkin məlumatlar əldə edirdi. Məktəb mədrəsə üçün hazırlıq mərhələsi sayılırdı. Belə məktəblərdə, adətən, yaşılı uşaqlardan bir-iki nəfər "xəlifə" təyin edilirdi. Xəlifələr dərslərin hazırlanmasında başqa uşaqlara kömək edir, müəllimin göstərişlərini həyata keçirirdilər. Şagirdlər 15 yaşına çatanadək ilk təhsili məktəbdə alır, sonra isə mədrəsəyə qəbul olunurdular. İbtidai bilik verən bu məktəblər sırasına "yetimlər evi" və "təlim evi" adlanan xeyriyyə müəssisələri də daxil idi. Məktəblərdə xüsusi tədris programı yox idi. Quranı öyrəndikdən sonra uşaqların çoxu məktəbi bitirmiş hesab olunurdu.

Mədrəsələrdə dini təlim əsas yer tuturdu. Lakin bununla yanaşı, ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, nücum, məntiq, fəlsəfə dörsələri də keçirilirdi.

Artıq XIII-XV əsrlərdə Təbrizdə "Qazaniyyə", "Fələkiyyə", "Şeyx Kəmaləddin Xocəndi", "Dəməşqiyyə", "Qazi Şeyx Əli", "Məqsudiyyə", "Müzəffəriyyə", "Nəsriyyə" mədrəsələri məşhur idi. Şənbə-Qazandaki "Şəfiyyə" və "Hənəfiyyə" mədrəsələri, Bakıda Şirvanşahlar sarayının "Şah məscidi" yanındaki mədrəsə, Seyid Yəhya mədrəsəsi, Ərdəbildə Şeyx Səfi məqbərəsi nəzdindəki "Darül-irşad", Dərbənd məhəllə məscidi yanındaki mədrəsə, Rəbi-Rəşididə 500 nəfərə qədər ustadın çalışdığı ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Mədrəsələrdə Azərbaycanın məşhur münəccimi, riyaziyyatçısı, tarixçisi Xacə Nəsirəddin Məhəmməd Tusinin "Ədəb əl-mütəllimin və mühəssilin" ("Müəllimlər və tələbələr üçün ədəb qaydaları") adlı əsərində sadə və ümumi tərzda şərh edilmiş qaydalara riayət edilməsi qarşıya qoyulurdu.

Bağdadın "Nizamiyyə" mədrəsəsindən sonra XIV əsrin əvvəllərində Təbrizin şimal-şərqində yerləşən Rəbi-Rəşididə təsis edilmiş Darülfünun Yaxın və Orta Şərqi ən böyük ali təhsil müəssisəsi sayılırdı. Həmin elmi müəssisədə 7 min tələbə təhsil alırdı. Tələbələrin min nəfəri Rəbi-Rəşididə, 6 min nəfəri isə Təbrizin özündə yaşayırdı. Onların Rəbi-Rəşididə qaldıqları yer "Tələbə məhəlləsi" adlanırdı.

Çindən, Hindistandan, Misirdən və Suriyadan Darülfünuna cəlb edilmiş 50 görkəmli alim tədris işi ilə məşğul olur, həmçinin xəstələri müalicə edirdi.

Darülfünunda təbiətşünaslıq, fəlsəfə, tarix, təbabət, nücum, məntiq, ilahiyyat şöbələri var idi. Təbabəti tədris edən hər müdərrisin 12 tələbəsi olurdu. Təbabət şöbəsində təhsil müddəti 5 il idi. Təhsilini bitirmiş tələbədən bir il ərzində Rəbi-Rəşididə xəstələri müalicə etmək tələb olunurdu. Bu müddət ərzində tələbənin aldığı ixtisasın keyfyyəti hərtərəfli yoxlanılır, xəstələri müalicə etmək qabiliyyəti, tibb sahəsində ustalığı müəyyənləşdirildikdən sonra həkim işləmək üçün ona icazənamə verilirdi. 5 ildən sonra yeni müdavimlər qəbul olunurdu. Təbabət şöbəsinin tələbələri aldiqları ixtisas üzrə Rəbi-Rəşididə yerləşən "Dar üş-şəfa"da ("Şəfa evi") təcrübə işi aparırdılar. Təbabətdən dərs deyən həkim-müəllimlər üçün Rəbi-Rəşididə ayrıca məhəllə salınmışdı. Məktəblər, mədrəsələr və ali təhsil müəssisələri nəzdində kitabxanalar fəaliyyət göstərirdi. Alımlar tərəfindən yazılmış, məşhur xəttatlar tərəfindən üzü köçürülmüş, müzəhhiblər və nəqqəşlər tərəfindən haşiyələrə bəzədilmiş kitabların sayı vəqf hesabına artırdı.

Rəbi-Rəşididə elmin müxtəlif sahələrinə dair 60 min nüsxə kitabın saxlanıldığı böyük bir kitabxana var idi.

Tarixçi Vəssaf Şənbə-Qazandakı iki böyük kitabxanarı "Qiyəmətli kitablar xəzinəsi" adlandırmışdı.

Təbriz, Ərdəbil, Bakı, Şamaxı və Gəncədə də böyük kitabxanalar vardı. Bakıdakı Şirvanşahlar sarayında, Ərdəbildəki Şeyx Səfi məqbərəsinin kitabxanasında elmin müxtəlif sahəlrinə aid yüzlərlə kitab toplanmışdı. Təbrizdə Ağqoyunlu hökmətləri Uzun Həsənin və Sultan Yaqubun saraylarında da böyük kitabxanalar fəaliyyət göstərmişdir.

Məktəb və mədrəsələrdə ərəb və fars dilləri ilə yanaşı, Azərbaycan dili də səslənirdi. Təsadüfi deyildir ki, XIII-XV əsrlərdə Azərbaycan dilində bir sıra əsərlər yazılmış və onlardan bəzisi fars dilindən Azərbaycan dilinə tərcümə edilmişdir.

Yaxın və Orta Şərqi ən məşhur rəsədxanası Azərbaycan alimi Xacə Nəsirəddin Məhəmməd Tusinin (1201-1274) göstərişi və iştirakı ilə 1259-cu ildə Marağa ətrafında, yüksək bir yerdə təsis edilmişdi. Onun nücum elminə dair "Zic Elxani" ("Elxani cədvəlləri") əsəri səyyarələrin (planetlərin - ulduzların. - *məsul red.*) və digər səma cisimlərinin öyrənilməsinə həsr olunmuşdu. Alimin yaradıcılığında "Əxlaqi-Nasırı", "Əxlaqi-möhtəşəmin", "Övsafül-əşrəf", "Risaleyi-fəlsəfi", "Qəvaidi-elmi-tibb" adlı fəlsəfi, əxlaqi, məntiqi, riyazi əsərlər mühüm yer tutur. Görkəmlı alimin maliyyə məsələlərinə, musiqiyə və s. sahələrə aid sanballı əsərləri də vardır. Alim Orta Şərqdə məşhur nücum və riyaziyyat məktəbinin əsasını qoymuş və sonralar bu məktəbin bir çox nümayəndələri görkəmlı alim kimi geniş şöhrət qazanmışlar. Marağa rəsədxanasının təsisində mühüm xidmətləri olmuş Marağalı Fəxrəddin, Şirvanlı Şəmsəddin bunlara misal göstərilə bilər.

Marağa rəsədxanası böyük elm və tədris ocağı idi. 50 il yaxın fəaliyyət göstərmiş bu rəsədxanada Yaxın və Orta Şərqi ölkələrindən, Çindən gəlmiş tədqiqatçılar elmi axtarışlar aparırdılar. Nəsirəddin Tusinin rəhbərliyi ilə burada təşkil edilmiş ali təhsil müəssisəsində onlarca xarici tələbə təhsil alırdı. Tusinin başçılığı ilə bir sıra qiyəmətli kitablar yunan dilindən ərəb və fars dillərinə tərcümə olunmuşdu. O, nücumu və həndəsəyə aid tədris kitabları da tərtib etmişdir. Alimin "Evklidin həndəsi üsulları kitabı"ndan uzun müddət tədris vəsaiti kimi istifadə olunmuşdur.

Xacə Nəsirəddin Məhəmməd Tusi vəfat etdikdən sonra rəsədxananın işi onun övladları Sədrəddin Əli və Əsiləddin Həsən tərəfindən (1317-ci ildə vəfat etmişdir) davam etdirilmişdir.

XIV əsrin əvvəllərində Şənbə-Qazanda da əzəmətli bir rəsədxana tikilib istifadəyə verilmişdi. Büyük elmi mərkəz sayılan bu rəsədxana Marağa rəsədxanası üslubunda Qazan xanının təşəbbüsü ilə tikilmiş və dəqiq cihazlarla təchiz edilmişdi.

Həm Marağa, həm də Şənbə-Qazan rəsədxanaları başqa ölkələrdə nücum elminin inkişafına həllədici təsir göstərmişdi. Tarixçi Vəssaf Şənbə-Qazan rəsədxanasından bəhs edərək yazırkı ki, orada təkcə ulduzların hərəkəti deyil, habelə hesablamalar, cədvəller və başqa sahələr tədris olunurdu.

Məşhur alim *Izzəddin Əbu Məhəmməd Əbdülvahab* Xacə Nəsiməddin Məhəmməd Tusinin xahişi ilə Təbrizdə nücum elminə aid "Ət-təzkirə" əsərini yazmışdı. Xacə Fəzlullah Rəşidəddin (1247-1318) elmin müxtəlif sahələrindən bəhs edən 24 cildlik "Əl-əhya vəl-əsər" adlı ensiklopedik əsərin müəllifidir. O, həmçinin "Cami ət-təvarix", "Ər-risalət əs-Sultaniyyə", "Lətaif əl-həqaiq", "Tovzihat", "Bəyan ül-həqaiq" kimi məşhur əsərləri yazmışdır. "Tənsuqnamə" əsəri Rəbi-Rəşididə Rəşidəddinin göstərişi ilə Çin dilindən ərəb dilinə tərcümə etdirilmişdi.

XIII-XV əsrlərdə tibb elminə dair bir sıra əsərlər yaranmışdı. Görkəmlı alim, filosof və əczaçı *Mahmud ibn İlyas* 1260-cı ildə "Elmi-tibb" ("Tibb elmi") əsərini yazmışdı. O, "İnayətül fi-tibb" ("Tibb elminə kömək") və "Kitab əl-xəfi fil-mədəvi" ("Müalicə elmi haqqında kitab") əsərlərinin müəllifidir.

Ərdəbil həkimlərindən olmuş *Sədi Ərdəbili* və şirvanlı *Şükrulah* bu dövrda daha çox tanınmışdılar. Şükrullah Şirvani tibb sahəsində Qahirədə ixtisaslaşmış, İstanbula getmiş və Sultan Mehmed Fatehin sarayında çalışmışdı. Həkim Sədi Ərdəbili də bir sıra əsərlərin müəllifidir.

Bu dövrə də Şərqin görkəmlı alımlarının (xüsusilə Əbu Əli ibn Sinanın) əsərləri Azerbaycan alımlarının diqqətini cəlb etməkdə idi. *Nəcməddin Əhməd Naxçıvani* (1253-cü ildə vəfat etmişdir) Əbu Əli ibn Sinanın əsərlərinə təqridi şəhər yazmışdı.

Riyaziyyat sahəsində də bir sıra görkəmlı alımlar yetişmişdi. "Risalət ül-hesab" ("Hesab kitabı") əsərinin müəllifi *Übeyd Təbrizi* tanınmış riyaziyyatçı idi. Tarixçi Əbülqasım Kaşani yazırkı ki, "dünyəvi və dini elmlərdə onun misli-bərabəri yox idi".

Riyaziyyatçılar *Şeyx Abdulla Şəbüstəri* və *Məhəmməd Təbrizi* bir sıra əsərlərin müəllifləri olmuşlar. Məhəmməd Təbrizi "Kitabi-işşad fi-mərifətül-ədad" adlı əsərini Şirvanşah *Şeyx İbrahim*ə həsr etmişdi.

Fəlsəfə sahəsində *Şeyx Mahmud Şəbüstəri* (1252-1320) tanınmışdı. "Gülşəni-raz" ("Sirlər gülşəni") və "Səadətnamə" əsərləri onun ən dəyərli yaradıcılıq məhsulları idi. XV əsrə *Seyid Yəhya Bakitvi* (1464-cü ildə vəfat etmişdir) "Gülşəni-raz" əsərinə şərh yazmış, "Əsrar ət-talibin" ("Həqiqət axtaranların sırları") adlı fəlsəfi traktatı yaratmışdır. O, nücumu və tarixə dair də bir

sıra əsərlər yazmışdı. Onun tələbələri Ziyaəddin Şirvani (1485-ci ildə vəfat etmişdir) və Əbdülməcid Şinani də bir sıra elmi əsərlərin müəllifləri idi.

Təbrizli Bədrəddin Seyid Əhməd Laləvi (1506-cı ildə vəfat etmişdir) mənTİq, sərfi-nəhvi, ədəbiyyatı və riyaziyyatı gözəl bilirdi. O, bir sıra əsərlərin müəllifidir.

Hüquqşünaslıq sahəsində də bir sıra alimlər yetişmişdi. Nəcməddin Məhəmməd Üskui, İbrahim Səlması dövrün məşhur hüquqşunasları olmuşlar.

Filosof və tarixçi Cəlaləddin Məhəmməd Dəvvani bir müddət Təbrizin Nəsriyyə mədrəsəsində tədris işi ilə məşğul olmuş, fəlsəfəyə dair bir sıra əsərlər yazmışdı. Onun Xacə Nəsirəddin Tusinin "Əxlaqi-Nasırı" əsəri üslubunda əxlaq məsələlərinə həsr edilmiş "Əxlaqi-Cəlalı" əsəri məshhurdur. Bu əsər Yaxın və Orta Şərqdə geniş yayılmışdı.

Həmin dövrə baş vermiş hadisələri qələmə almaq üçün Elxanilər öz saraylarına tarixçiləri cəlb etməyə çalışırdılar.

Əbülhica əl-Rəvvadının zəmanəmizdək gəlib çatmayan "Tarixi-Azərbaycan", Bərdəinin "Tarixi-Arran", İbn əl-Müsənnanın "Tarix əl-Marağā" əsərləri bu dövrün bəhrəsi idi. XIV əsrin əvvəllərində Təbrizdə tarixçilər "Cami ət-təvarix" ("Salnamələr məcmuəsi") adlı dünya əhəmiyyətli çoxcildli tarixi əsər yazmışlar. Qiyamətli mənbə hesab edilən bu elmi əsər məşhur alim və dövlət xadimi Fəzlullah Rəşidəddin rəhbərliyi altında hazırlanmışdı. Orta əsrlər Şərqiin əhəmiyyətli yazılı abidəsi olan bu əsərin yaradılmasında xeyli tarixçi, müzəhhib, rəssam, cildçi iştirak etmişdir.

XIV əsrin əvvəllərində Təbrizdə yaşaması Kaşanlı Əbülqasır "Cami ət-təvarix" əsərinin yazılmışında iştirak etmiş, "Zeyli-Cami ət-təvarix", "Zübdət ət-təvarix" və "Tarixi-Ulcaytu" əsərlərini qələmə almışdır. Əbülqasım Təbrizdə, Elxanilər sarayında vaqıənəvis olmuş, Ulcaytu Sultan Məhəmmədə həsr etdiyi əsərini də məhz bu üslubda yazımışdır.

XIV əsrədə yaşamış Azərbaycan tarixçisi Məhəmməd ibn Hindüşah Naxçıvanı "Dəstur əl-katib" əsərinin müəllifidir. Bu əsərdə XIII-XIV əsrlərdə ölkəmizin siyasi, içtimai, iqtisadi tarixini əks etdirən xeyli sənəd vardır. XIV əsrin görkəmli tarixçilərindən biri də təbrizli Əhməd ibn Məhəmməddir. O, "Tarix əl-nəvədir" və "Şahənsəhnamə" adlı mənzum tarixi əsərlərin müəllifidir. "Şahənsəhnamə" hicri 738 (1337-1338)-ci ildə Sultan Əbu Səidin şərəfinə nəzmlə yazılmış əsərdir.

Təbrizdə yaşamış məşhur tarixçi və coğrafiyaşunas Həmdullah Qəzvinî "Tarixi-qozi" və "Nüzhət əl-qülub" kimi məşhur əsərlərin müəllifidir. XIV əsinin tanınmış alımlərindən biri də Əbdür-rəşid Saleh oğlu Bakuvıdır (1402-1473). Onun

tarixə və coğrafiyaya dair qıymətli əsərləri vardır. Tarixi coğrafiyaya aid "Təlxis əl-asar" ("Əsərlərin xülasəsi") əsəri Azərbaycan şəhərlərindən və memarlıq abidələrindən bəhs edir.

Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayına xeyli alim və şair cəlb olunmuşdu. Tarixçilərdən Əbübəkr Tibrani, İdris Bidlisi, Fəzlullah Ruzbihan Xunəci bu hökmdara qulluq edirdilər. Əbübəkr Tibraninin Uzun Həsən dövrünə həsr etdiyi "Tarixi-Diyarbəkriyyə" və Fəzlullah Ruzbihan Xunəcinin Sultan Yaqubun dövrünü əhatə edən "Tarixi-aləm arayı-Əmin i" əsərləri məşhurdur. Elmin inkişafı kitaba olan ehtiyacı və zərurəti artırılmış, xəttatlıq sənəti Azərbaycanda xeyli inkişaf etmiş, Təbrizdə böyük xəttatlıq məktəbi yaranmışdı. Abdulla Seyrəfi (1342-ci ildə vəfat etmişdir) "müsənnə" xəttinin, Mir Əli Təbrizi isə "nəstəliq" xəttinin yaradıcısı idi.

**Ədəbiyyat.** XIII-XV əsrlərdə Azerbaycan ədəbiyyatı çox çətin şəraitdə inkişaf etmişdir. XIII əsrin başlangıcından etibarən bütün Yaxın Şərqi, Avropanın bir qismini işgal etmiş monqol qoşunları Azerbaycanı da ələ keçirdilər, şəhər və kəndləri xarabalığa çevirdilər. Qatl və qarətlər, qanunsuz vergilərin toplanması əhalini var-yoxdan çıxarmış, yoxsullaşdırılmışdı. Lakin ədəbi yaradıcılıq işi davam etməkdə idi. XIII-XV əsrlər saray ədəbiyyatının, qəsidiş şerinin nisbətən zəiflədiyi bir dövrdür. Nəimi, Nəsimi, Əvhədi kimi görkəmlı şairlər yaradıcılığın ideya istiqaməti baxımından saray ədəbiyyatına, məddahlığa yabançı idilər. Lakin Seyid Zülfüqar Şirvani, Arif Ərdəbili kimi şairlər saray şerinin ənənələrini davam etdirirdilər.

Zülfüqar Şirvani 1190 (və ya 1192)-ci ildə Şamaxıda anadan olmuş, orada mükəmməl təhsil almış, bir sıra elmlərin (o cümlədən məntiqin, astronomiyanın, fəlsəfənin) əsaslarını öyrənmişdir. Şair özünün 6 dildə (həmçinin azərbaycanca) şeir yazdığını işaret etmişdir. O, şeirlərində tez-tez Aristotelin, Platonun, Sokratın və digər yunan filosoflarının adlarını çəkir, yunan fəlsəfəsinə mükəmməl bələd olduğunu nümayiş etdirir. Zülfüqar Şirvani nəşr əsərləri də yazılmışdır. O, XIV əsrin əvvəllərində Təbrizdə vəfat etmiş və Sorxab qəbiristanlığında dəfn olunmuşdur.

Seyid Zülfüqar Şirvaninin qəsidiş, qəzəl, qitə və rübünlərdən ibarət olan böyük divanı (1345-ci il) Sankt-Peterburqda, M.E.Saltikov-Şedrin adına Dövlət Kütləvi Kitabxanasının əlyazmalar şöbəsində saxlanılmışdır.

Zülfüqar Şirvaninin yaradıcılığı və dünyagörüşü ziddiyətlidir. Şair həm saray mühiti ilə bağlı olmuş, feodalları mədh etmiş, həm də istedadlı bir sənətkar kimi dövrün ictimai hadisələrindən kənarda qalmamışdır.

Dini-idealistic mahiyyətli dünyagörüşünə malik şairə sufizm ideyaları da ciddi təsir göstərmişdir.

XIV əsrдə yaşamış şairlərdən biri də *Arif Ərdəbilidir*. O, Şirvanşah Kavus ibn Keyqubadın (1345-1373) dəvəti ilə Şirvana gəlmış, sarayda yaşamış, qəsidişlər yazmışdır. Lakin Nizaminin "Xosrov və Şirin" əsəri mövzusunda yazdığı "Fərhadnamə" poeması onu daha çox şöhrətləndirmişdir. Müəllifin XIV əsrдə Nizami ənənələrini davam və inkişaf etdirməsi "Fərhadnamə"nin Azərbaycan ədəbiyyatı tarixindəki əhəmiyyətini artırır. Arif Ərdəbili Nizami təkrar etməmiş, yeni, orijinal əsər yazmışdır. Əsərin müqəddiməsindən aydın görünür ki, poemanın baş qəhrəmanı Xosrov deyil, Fərhaddır. Bu poemada Fərhad və Şirin haqqında Azərbaycanda yayılmış şifahı xalq ədəbiyyatı materialları mühüm yer tutur.

XIV əsrдə Azərbaycan şeri nisbətən daha sürətlə inkişaf edirdi. Bu əsrin ədəbiyyatı məzmun etibarilə də əvvəlki əsrlərin ədəbi nümunələrindən fərqlənirdi. O dövrdə həyatı daha geniş surətdə əks etdirən epik dastanlar meydana çıxmışdı. Bu əsərlərdə yaradılmış həyat lövhələri, insan surətləri poeziyanın mistikadan uzaqlaşdığını, onun həyatla əlaqələrinin gücləndiyini göstərir. Arif Ərdəbilinin "Fərhadnamə"si və Əssar Təbrizinin "Mehr və Müştəri" adlı poeması bu keyfiyyətləri parlaq surətdə əks etdirən əsərlərdir.

*Səmsəddin Hacı Məhəmməd Əssar Təbrizi* əsərin görkəmli söz ustadlarından və alimlərindən olmuş, riyaziyyat və astronomiya sahəsindəki tədqiqatı ilə də tanınmışdır.

Əssar Təbrizi əruz vəzn i və qafiyə haqqında əsər yazmış, "Əlvafi fi tədadül-qəvafi" adlı qafiyə lügəti tərtib etmişdir. O, Azərbaycan ədəbiyyatı tarixinə məşhur "Mehr və Müştəri" əsərinin müəllifi kimi daxil olmuşdur.

"Mehr və Müştəri" poeması Nizami ənənələrinin XIV əsrдə də inkişaf etdiyini, xalq dastanlarının yazılı ədəbiyyata qüvvətli təsir göstərdiyini sübuta yetirən bir əsərdir. 1376-cı ildə tamamlanmış bu romantik poemada məhəbbət, sədaqət və qəhrəmanlıq məqamları üzvi surətdə birləşmişdir.

Əssar Təbrizinin bu poeması həyatılıyi, yüksək şeriyətli və sənətkarlığı ilə XIV əsrin Azərbaycan poeziyasında əhəmiyyətli hadisədir. Poemanın Yaxın Şərq ədəbi mühitində geniş yayılması və sonrakı ədəbiyyata təsiri də bunu aydın surətdə göstərməkdədir.

Nizami əsərlərindən ilhamla gələrək öz yaradıcılığında onun qabaqcıl şeir ənənələrini davam etdirən görkəmli şairlərdən biri də XIII əsrin sonunda - XIV əsrin əvvəllərində yaşamış Marağlı Əvhədidir (1274-1338). Əvhədi də öz əsərlərinin Arif Ərdəbili və başqa şairlər kimi, o zamanın şeir ənənəsinə sadıq qalaraq fars dilində yazmışdır.

Əvhədi "Cami-Cəm" adlı əsərində şahların zülmkarlığını, özbaşınalığını, məmurların soyğunçuluğunu və rüşvətxorluğunu, hakimlərin nadanlığını təsvir etmişdir. Əvhədinin yaradıcılığında dini, mistik meyillər də qüvvətli olmuşdur.

Əvhədi Azərbaycan ədəbiyyatı tarixinə Nizami ənənələrinin davamçısı, mütərəqqi ideyalar təbliğ edən görkəmli bir şair kimi da xil olmuşdur.

Bu dövrün Azərbaycanında sufizm ideyaları daha çox yayılırdı. Bunu daxili və xarici təzyiqin, istismarın artması ilə izah etmək olar. Müsibətlər, ölkənin maddi sərvətlərinin qarət edilməsi, ahlıq və yoxsulluq xalq kütlələri içərisində etiraz doğurmuş, müəyyən ziyanlı təbəqələrində və sənətkarlarda da həyatdan narazılıq, məyusluq, ümidişlik meyillərini gücləndirmişdi. Bu vəziyyət bəzi şair və alimlərin sufizm ideyalarına meyil etməsinə şərait yaradırdı.

XIII-XIV əsrlərdə inkişaf edən sufi poeziyasının ən görkəmli nümayəndələrindən biri *Şeyx Mahmud Şəbüstəridir* (1287-1320). O, mədrəsə təhsili almış, ərəb və fars dillərini, təbiyyatı, nücumu, orta əsrlərin dini-mistik fəlsəfəsini öyrənmiş, Yaxın Şərqi ölkələrinə səyahət etmiş və min beytə yaxın məşhur "Gülşəni-rəz" əsərini yaratmışdır. Bu əsər sufizmin nəzəri-fəlsəfi məsələlərinə həsr edilmiş və sual-cavab şəklində yazılmışdır. Burada panteizmin əsasları, mütəfəkkir şairin dünyagörüşü eks olunmuşdur.

"Gülşəni-rəz" əsəri 1836-cı ildə Vyanada, alman dilinə tərcüməsi ilə birlikdə nəşr edilmişdir. Mahmud Şəbüstəri habelə "Risaleyi-həqqül-yəqin fi-mərifəti-rəbbül-aləmin", "Mirati-mühəqqiqiñ", "Şühədanamə" kimi fəlsəfi-elmi əsərlər yazmış, İmam Qəzalinin "Məlci ül-abidin" adlı əsərini ərəbcədən farscaya tərcümə etmişdir.

Uzunmüddətli monqol işğalının ağır nəticələri aradan qaldırılmış XIV əsrin sonlarında bir sıra Yaxın Şərqi ölkələri kimi Azərbaycan da yeni təhlükəyə - Əmir Teymurun istilasına məruz qaldı.

İstismar və aramsız davam edən müharibələr nəticəsində Azərbaycanda məhsuldar qüvvələrinin inkişafı zəifləmiş, əhalinin həyat şəraiti ağırlaşmışdı. Bu şəraitdə Azərbaycanda hürufilik təriqəti meydana çıxmış və o, ədəbi inkişafə qüvvətli təsir göstərmişdir. Fəlsəfi məzmun baxımından sufizm ilə üzvi surətdə bağlı olmuş hürufilik təriqətinin əsasını məşhur şair və mütəfəkkir *Fəzlullah Nəimi Təbrizi* (1330-1396) qoymuşdur.

Fəzlullah Nəimi Təbrizdə müəkəmməl təhsil almış, ərəb, fars dillərini, Yaxın Şərqi ədəbiyyatının, Şərqi və yunan fəlsəfəsini, din tarixinə dair əsərləri dərinlənmişdir. O, təxminən 1385-1386-ci illərdən etibarən hürufilik haqqındaki görüşlərini təbliğ etməyə başlamışdır. Fəzlullah Nəiminin təlimi onun

"Cavidannamə" adlı əsərində şərh edilmişdir. Onun yaxın dostlarından olan Şeyx Əbülhəsən "Cavidannamə"ni nəzəmə çəkmüşdir.

Fəzlullahın şeirlərinin bir qismi Sankt-Peterburqda, qəzə, tərcibənd, qitə və rübailardən ibarət olan divanın əlyazması isə İstanbuldadır.

XIII-XIV əsrlərdən etibarən Azərbaycan dilində yaranmış poeziya nümunələrinin artması ilə əlaqədar olaraq ərəbcə və farsca bədii əsər yazmaq ənənəsi tədricən zəifləməyə başladı. XIII əsrən bizi Əli adlı bir şair tərəfindən yazılmış "Qisseyi-Yusif" adlı bir əsər gəlib çatmışdır. Bu əsər həm Azərbaycan dilinin, həm də poeziya mızın tarixini öyrənmək baxımından çox əhəmiyyətlidir. Əsər 1233-cü ildə tamaşlanmışdır.

*İzzəddin Həsənoğlunun* iki qəzəli nisbətən məşhur olduğuna baxmayaraq, Nəsir Bakuvinin müxəmməsi son illərdə üzə çıxarıldığından az məlu mdur. Ərquň xanın üçüncü oğlu, 23 yaşlı Ulcaytu qardaşı Qazan xanın vəfatından sonra Təbrizə gəlib onun yerini tutmuşdu. Tarixi mənbələrdə ədalətli və maarifpərvər bir sultan kimi xatırlanan Ulcaytu şair Nəsir Bakuvı tərəfindən yüksək qiymətləndirilmişdir.

Təbiidir ki, bu müxəmməsi XIII əsrə Azərbaycan dilində yazılmış yegane əsər kimi qiymətləndirmək olmaz. "Dədə Qorqud" dastanı kimi bədii cəhətdən zəngin bir abidə aşkar surətdə göstərir ki, hələ XIII əsrə qədərki dövrdə Azərbaycan dilində ədəbi əsərlər yaradılmışdır. Azərbaycan dilində yazılmış əsərlər sırasında İzzəddin Həsənoğlunun iki qəzəli və Nəsir Bakuvinin Sultan Məhəmməd Ulcaytuya (1304-1316) həsr etdiyi müxəmməsi diqqətəlayiqdir.

...Səltənət təxtinə yetgəc əqlü tədbir eylədi,  
Ayəyi-ədli bəyanə çəkdi təqrir eylədi,  
Tərhi-memiri töküb virani təmir eylədi,  
Himməti-şahanəsini hər yerdə təksir eylədi,  
Xanələr abad qıldı əmr ilən, fərman ilən....  
Beydəqi-İslami Əla qılmağa a madədir,  
Dad edər kim dad qılsa, dadə çün dildadədir.  
Binəsib olmaz o kəs kim, payınə üftadədir,  
Afərin ol şahə kim, həqqə Hü'laku zadədir,  
Zərdə Hatəm, zurdə həmtaydur xaqan ilən.

XIV əsrde Azərbaycan dilində yaradılmış şeir nümunələri içərisində *Qazi Bürhanəddinin* (1344-1398) əsərləri böyük maraq doğurur. O, şair, alim və dövlət xadimi olmuşdur. Sənətkarın məhəbbəti tərənnüm edən şerlərində folklorun təsiri duyulmaqdadir:

Ol göz ki yüzün görmiyə, göz demə ona,  
Şol yüz ki tozun silmiyə, yüz demə ona,  
Şol söz ki içində, sənəma, vəşfin yox,  
Sən badi-həva tut onu, söz demə ona.

Bürhanəddinin şeirlərində tez-tez vəzn və ahəngin pozulması hallarına, söz və ifadələrin düyünlü olmasına da rast gəlirik. Bunun səbəbi onun şeir dilinin kifayət qədər cilalanmamasıdır. Sonralar Nəsimi və Füzuli kimi böyük sənətkarların əsərlərində Azərbaycan ədəbi dili, şerin vəzni və ahəngi inkişaf etmişdir.

XIV əsrin ikinci yarısında - XV əsrin əvvəllərində Azərbaycan şerinin inkişafında mühüm rol oynamış şairlərdən biri də İmadəddin Nəsimidir. Nəsimi Azərbaycan dilində böyük divan yaratmışdır. 0, ərəb və fars dillərində də şeir yazmış, lakin Azərbaycan dilində yazdığı şeirlər doğma dilin tarix səhnəsinə çıxmasını, elm və mədəniyyət vasitəsi kimi möhkəmlənməsini təmin etmişdir. Nəsimi Azərbaycan ədəbi dilini canlı xalq dili hesabına zənginləşdirmiş, şeri bədii ifadə vasitələri, janr, vəzni və ahəng cəhətdən inkişaf etdirmişdir.

Seyid İmadəddin Nəsimi 1369/70-ci ildə Şamaxıda anadan olmuşdur. O, mükməm təhsil almış, fars və ərəb dillərini, məntiqi, riyaziyyatı, təbabəti, nücumu öyrənmişdir.

Nəsimi ilk şeirlərini "Hüseyni" təxəllüsü ilə yazmışdır. Huru filik təriqətinin banisi olan Fəzlullah Nəimi 1394-cü ildə Şirvana gölmüş və Nəsimi ilə görüşmüşdür. Onun hərufi görüşləri Nəsimin yaradıcılığına və dünyagörüşünə dərin təsir göstərmişdir.

Şair insanları müasir həyatın tələb və vəzifələrindən uzaqlaşdırın zahidlərə, onların axırtpərəstliyinə, insanları boş vədlərlə aldatmalarına qarşı çıxır, cənnət, cəhənnəm əfsanələrinə inanır:

Firdovse, məni dəvət edən zahidə söylə,  
Ol dikanə göz dikmə ki, gülzanmı buldum.

Nəsimi yaradıcılığının çıkış nöqtələrindən biri də məhəbbət mövzusu idi:

Ey eşqə günəh deyən günəhkar,

Tərk eyləməzəm mən ol günahı.

Nəsimi öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına qiymətli yeniliklər gətirmiş, milli poeziyanın inkişafında mühüm rol oynamışdır.

XV-XVI əsrlər Azərbaycan xalqının siyasi, iqtisadi, mədəni həyatında yeni yüksəliş dövrüdür. XV əsrən etibarən Azərbaycan ədəbiyyatı əsasən doğma dildə inkişaf etməyə başladı.

XV əsrən Azərbaycanın ictimai və mədəni həyatında görkəmli rol oynamış şəxsiyyətlərdən biri də şair Cahanşah Həqiqidir. Qaraqoyunlular dövlətinin banisi Qara Yusifin üçüncü oğlu Cahanşah 1397 (h.800)-ci ildə Xoy şəhəri yaxınlığında doğulmuşdur. Həqiqi şerə, musiqiyə, folklorla böyük həvəs göstərmiş, dövrünün mütərəqqi şəxsləri ilə yaxın əlaqə saxlamış, elmə və maarifə rəğbət bəsləmişdir.

Şair klassik şerimizin ənənələrini davam etdirmiş, öz lirik qəhrəmanını ince ifadələr, gözəl təşbihlər, rəngarəng bədii boyalarla təsvir etmişdir:

Çəməndə sərv qədintək çınar görməmişəm,  
Rüxin kimi sənəmi-gülzar görməmişəm,  
Fəraqi-dərdi-qəməndən nə fikrim olsə mənim,  
Çü sən təki sənəmi-qəmgüsər görməmişəm.

Şair 1467-ci ildə Ağqoyunlu hökmədarı Uzun Həsən tərəfindən döyüşdə öldürülmüşdür. Onun oğlu Pirbudaq da şair idi.

Orta əsr təzkirəcilərinin verdiyi məlumatə görə, *Nemətullah Kışvari* Qəzvinə anadan olmuş, lakin Təbriz şəhərində yaşamışdır. Əsərlərindən məlum olur ki, şair Ağqoyunlu hökmədarı Sultan Yaqubun diqqətini özünə cəlb etmək istəmişdir:

Qələndər Kışvəridir bir süxəndan,  
Süxənguyadır üstə kuyi-meydan.  
Onun hər beytidir bir dürri-qəltan,  
Qulaq asmaz ona Yəqub Sultan,  
Məni bu qayğı öldürdü, mədəd hey.

Başqa bir şerində isə şair Sultan Yaqub dövrünü (1478-1490) arzulamışdır.

Kışvari Nəsimi ırsınə bağlı olmuş, lakin məhəbbət mövzusuna daha artıq meyil etmiş, təriqətçilik təsirindən uzaq olmuşdur.

Kişvərinin şeirlərində "dəli" əvəzinə "tilbə", "xəstə" əvəzinə "sayru", "sərxəş" əvəzinə "əsrük", "piyalə" əvəzinə "əyaq" kimi qədim Azərbaycan sözləri çox işlənir. Həmin sözlər sonrakı dövrlərdə ədəbi dilimizdə ərəb və fars kəlmələri ilə əvəz edilmişdir.

XIII-XV əsrlərdə ədəbi inkişafın uğurlarını belə yekunlaşdırmaq olar: bu dövrdə sxolastika, saray şeri, qəsidiçilik və mədhiyyəçilik zəiflədi, Şəbüstəri, Nəimi, Əvhədi, Nəsimi, Həqiqi, Kişivari kimi mütəfəkkir şairlərin yaradıcılığı ilə fəlsəfi lirika qüvvətləndi, işgalçı müharibələrə, ədalətsizliyə etiraz motivləri mistik formada öz bədii ifadəsini tapdı, ədəbiyyatda şəriət ehkampərəstliyi, irticaçı ruhani ideologiyası tənqid olundu və etiqad sərbəstliyi ideyalarının tərənnümü qüvvətləndi.

**Epiqraflı abidələr.** Tarixi yaradan ata-babalarımızın əli ilə əsrlərin daş yaddaşına həkk olunmuş, bizim bu torpağa vərəsəlik hüququmuzu sənədləşdirən, xalqımızın bəşər tarixində yerini müəyyənləşdirən, məzmun cəhətdən çox rəngarəng inşaat kitabələri, dövlət aktları və ictimai sənədlər, epitafiyalardan ibarət epiqraflı abidələr əsrlərin keşməkeşlərinə, təbii təxribatlara sına gərərək zəmanəmizə qədər gəlib çıxaraq bir çox hadisələr haqqında bəzən yeganə, hətta orijinal məlumat verir.

Bakıdakı tarixi-memarlıq abidələrinin qoruq muzeyi "Şirvanşahlar sarayı" kompleksində qabarıq təsvirlərdən, yazıldan ibarət olan "Bayıl daşları"nın bədii tərtibatı, paleoqrafiyası və daşların ölçülərinə əsasən demək olar ki, kitabələrin sayı öncədən ehtimal ediləndən xeyli çoxdur. Aşkar olunmuş 700-ə qədər daş parçası əsasında kitabələrin tam mətnini bərpa edib oxumaq mümkün deyil. Həm də dəniz dibindən qaldırılmış daşların yazılarının çoxunu su yuyub tamamilə pozmuşdur.

Kitabələrin aşkar olunduğu obyekt ədəbiyyatda "Karvansara", "Atəşpərəstlər məbədi", "Sualtı şəhər", "Bayıl daşları" kimi məlumdur. Son zamanlara qədər mübahisəli olan tikintinin təyinatının sırrı dünyada misli görünməmiş islam epiqraflı abidələri içərisində öz bədii tərtibatı, canlı və əsatiri aləmin təsviri ilə seçilən nəhəng kitabələrdədir.

Bürclü qala hasarını kəmərvari əhatə edən bir sətirlik kitabələrdən birində deyilir: "Mərhəmətli və rəhmli Allahın adıyla. Bu bina müdrik, ad il Allahın köməyi ilə zəfər çalmış, əlaeddünya və əddin şirvanşah, islam və müsəlmanların padşahı, hökmardaların və sultanların tacı, Cami Əfruddinin varisi Əbülmüzəffər Şirvanşah Fəribürz, Gərşəsb, Fərruxzad, Salar, Yəzid, Əhməd, Məhəmməd, Məhəmməd Məzyəd əş-Seybanının hakimiyyəti vaxtında, Məhəmməd Mustafa Əleyhüssəlamin hicrətindən sonra hicri 630 (1232-1233)-cu ildə bina edilmişdir".

İkinci kitabədə Şirvanşahların şəcərəsi eyni ilə təkrar olunmuşdur. Bu kitabə Şirvanşah Fəribürzün oğlu Şirvanşah Axsitanın adı ilə başlanmalıdır. Çünkü qalada tikinti və bərpa işləri onun dövründə də davam etmişdir. Həmin kitabə bədii tərtibatna görə bütün Bayıl qəsri yazılarından fərqlənir. Xəttat-həkkak yuxarı hissədə qalmış geniş boşluğu cürbəcür əsatiri və canlı təsvirlərlə doldurmuşdur ki, bu da abidəyə əsrarəngiz və gözəl görkəm vermişdir. Burada eyni kökdən sağa və sola ayrılan hissələrdə verilmiş taclı insan başları, həmin formada təsvir olunmuş bəbir, çalağan başları Şirvanşahlar şəcərəsinə, bu sülalədən olan hökmardarların başçılıq etdiyi 1000 illik tarixə malik olan dövlətin yenilməzliyinə işarədir. Bu tikinti müharibə ərəfəsində hərbi istehkam, sülh zamanı isə ticarət-liman məntəqəsi kimi xidmət etmişdir.

Sirvanşahlar dövlətinin hərbi qüdrətini, iqtisadi-ictimai inkişafını göstərən tikililər arasında Mərdəkan qalasının kitabəsi də maraq lidir. Kitabədə qalanın "müdrik, adil Allah tərəfindən kömək olunmuş müzəffər islam və müsəlmanların bəzəyi, dinin mübarizi Gərşəsb, Fərruxzad, Mənuçehr vaxtında hicri 600 (1203-1204)-cü ilda" bina olunması haqqında məlumat verilir. Kitabədə "dinin müdafiəçisi", "müdrik", "dinin və dövlətin ulduzu", "sipəhsalar" və başqa bu kimi epitetlərlə səciyyələndirilmiş Əl-Əmir İshaq Kakili qala sahibi kimi qeyd olunmuşdur.

Abşeronda mövcud olan 30-dan çox qalanın baş komandanlar və hərbi sərkərdələr tərəfindən tikilməsini təsdiq edən kitabələr, bütün qalaların Şirvanşahlar dövlətinin vahid müdafiə sistemində daxil olmasının sübut edir.

Sirvanşahlar dövlətinin XIII-XV əsrlərdə qüdrətli bir dövlət olması, onun şimal sərhədlərinin Cənubi Dağıstanda Samur çayına qədər gedib çıxması, Dərbənd qala divarlarının möhkəmləndirilməsi, orada bərpa işlərinin aparılması, Axtida, Zaxurda istehkam xarakterli bürclərin bina edilməsi haqqında xəbər verən kitabələr az deyildir.

Sirvanşahlar dövlətində şirvanşahdan sonra ikinci əsas vəzifə hesab olunan *sipəhsalar* (baş komandan) vəzifəsinə hökmardarların qohumları təyin olunurdu. Bu fikri indi "Qız qalası" ilə üzərə sərgidə nümayiş etdirilən baş komandan "Əmir əl-əzəm əl-ələm əl-əkrəm", "Dəstur əl-ümərə fi-aləm" Təhmurəs Şeyx Bəhlulun çox nəfis bədii tərtibata malik sənduqə formalı məzar daşının kitabəsi sübut edir. Təhmurəs (vəfatı cumada əl-əxır 863/5. IV-4.V.1459) Şirvanşah I Xəlilullahın əmisi oğludur. Onun hakimiyəti dövründə sarayda baş komandan vəzifəsini daşımış və döyüşdə şəhid olmuşdur. Təhmurəsin atası Şeyx Bəhlul isə Şirvanşah I Şeyx İbrahimin qardaşı idi.

Min il mövcud olmuş Şirvanşahlar dövlətinin tarixinə dair əsərlər və yazılı sənədlər dövrümüzə qədər çatmamışdır. Tarixçi Qazi Əhməd Qumlinin "Xülasət et-təvarix" əsərində verdiyi məlumatə görə, 1538-ci ildə sonuncu şirvanşah gənc Şahrux Buqurd qalasında təslim olarkən Səfəvi qoşunları Şirvanşahların həmin qalada saxlanılan zəngin dövlət xəzinəsini, kitabxana və sənədləri əla keçirmişdi. Təəssüf ki, bunlardan heç biri zəmanəmizə qədər çatmaşdır. Lakin Şirvanşahlar ərazisində, xüsusilə Bakıda, Abşeronda qalmış kitabələr bu dövlətin inzibati quruluşu haqqında dəqiq məlumat verir.

Məhəmməd Naxçıvanının təsvir etdiyi Elxan ilər dövlətindəki vəzifələrin mövqeyi, səlahiyyəti Şirvanşahlar dövlətində mövcud olmuş kitabələrdə öz əksini tapmışdır: *baş sədr* şirvanşahdan sonra dövlətdə üçüncü şəxsiyət idi.

XIV əsrin ikinci yarısından sonra baş komandan vəzifəsi *malik ül-üməra* istilahı ilə qeyd olunmuşdur. Bakıda, İçərişəhərdəki Cümə məscidinin minarəsinə hörülülmüş, məscidin bərpası ilə əlaqədar kitabədə Fəxrəddinin oğlu məlik ül-üməra Şərəfəddinin (709/1309-10), Əmircan (Xilə) məscidinin kitabəsində *isə sahib əl-əzəm* (vəzir) Fəxrəddinin digər oğlu, *əmirhac* vəzifəsində çalışmış Nizaməddin inadı çəkilir (730/1329-30).

Kitabələrdə eks olunmuş saraydakı vəzifələrdən biri də *hacibdir*. Hacib bəzən sıpəhsalardan sonra gələn hərbi vəzifə kimi qiymətləndirilirdi. Hacib hökmədarın xüsusi hərbi dəstəsinin ən yüksək rütbdələrindən sayılırdı və onun adı qoşun başçısından sonra gəlirdi.

XII-XV əsrlərin kitabələri Şirvanda *böyük sədr*, *sədr* vəzifələrinin olduğunu və 8 vəzifə sahibinin adlarını qeyd edir.

Pir Hüseyin xanəgahının Şərq baştağındaki kitabədə (641/1273 -74) *sədr əlkəbir* (böyük sədr Həsən b. Məhəmməd b. Hüseyin əl-Bavidinin, İçərişəhərdəki Şəfiulla məscidinin kitabəsində (700/1300) Nəsirəddin Guştəsb b. Hüseyinin (hacib), İçərişəhərdəki "Gılək" məscidinin kitabəsində (708/1309) *baş sədr* (sədr əl-müəzzəm) Əmin əddin Comərd Gərayın, Nardaran piri kompleksindəki məscid kitabəsində (765/1364) *sədr əl-əzəm* Xacə Hacı Həmzə Qutlu Mahmud Şahabadının, Mərdəkandakı "Tubaşahi" məscidinin kitabəsində (744/1372) *baş sədr* Hacı Bahəddin Xacə Nurəddinin, İçərişəhərdə qazıntıdan tapılmış kitabədə (785/1383) *sədr əl-müəzzəm* Keyxosrovun, *sədr* (*sədr əl-möhtərəm*) Xacə Zeynəddin, Mövlana Şəhabəddin əd-Damqanının, İçərişəhərdəki məscid kitabəsində (818/1415-16) Xacə Əmir şah Xacə Hacı Yequbun adları çəkilir. Baş *sədr* Şirvanşahlar dövlətində ali ruhani vəzifə idi. O, bütün vəqf əmlakını idarə edirdi.

Azərbaycan ərazisində dövrümüzdək qalmış bir sıra kitabələrin öyrənilməsi göstərir ki, sufilik Azərbaycanda ən geniş yayılmış sosial-ideoloji cərəyanlardan biri olmuşdur. Kitabələrə əsasən sufi təşkilatlarının mərkəzləri, onların mürşidləri aşkar edilmiş və həmin mərkəzlərin fəaliyyətinin xronoloji çərçivəsi, təsir sahəsi və islam dünyası ilə sıx mədəni-ideoloji əlaqələri müəyyənləşdirilmişdir.

Dini-ideoloji mərkəzlərdən biri xanəgahlar idi. Xanəgahlar monqol hökmədarlarına islamın qəbul etdirilməsində böyük rol oynamışdır. Xanəgah şeyxlərinin xalq kütłələri arasında nüfuzundan ehtiyat edən Elxanılar və Qızıl Orda hökmədarları Azerbaycanda elmi, fəlsəfi fikir tarixində mühüm rol oynamış Pir Hüseynin (XI əsr) xanəgahını dəfələrlə ziyarət etmişlər. Monqolların Pir Hüseyn xanəgahına xüsusi diqqət yetirmələri minarənin giriş qapısı üzərindəki kitabədən aydın görünür. Daş kitabədə monqolların xanəgaha vəqfləri, oranın abadlaşdırılmasına fikir vermələri haqqında məlumat vardır. Kitabədə deyilir: "Adil hökmədar Munke Buqanın vaxtında görkəmli Şirvan şeyxi Pir Hüseyn xanəgahında bu minarə bina olundu. Bina Allahan köməkliyi ilə tikildi. Arqun ağanın diqqəti və daimi vəqfləri hesabına tikildi. Əgər minarə bundan sonra təxbibata uğrasa, həmin gəlir hesabına təmir olunsun". Lakin minarə üzərindəki digər kitabələrə əsasən demək olar ki, o, Arqun ağanın canişinliyi dövründən əvvəl Şirvanşah II Axsitan, III Fərruxzad vaxtı 654/1256-ci ildə bina olunmuş, II Gərşəsb Axsitan vaxtında (693/1294) da bərpa edilmişdir. Digər kitabələrdə minarənin memarı Şəmsəddin Məhəmməd Əbüllabbaş, Mahmud İbrahimim adları qeyd olunmuşdur. Kitabələrə əsasən demək olar ki, Ordubadda Əbu Səid Əbül-Xeyrin yeddi arxa övladlarından biri - Əbu Səid adlı şeyxin xanəgahı Məlik İbrahim qəbiristanlığında yerləşmişdi. Məzar daşında "Rəhmli və mərhəmətli Allahın adıyla. Bu qəbir xalqın mürşidi, həqiqət sahiblərinin nümunəvisi, dünyanın və dinin tacı, Şeyx Əbu Səid adıyla tanmış xorasanlı Əbu Səid Əbül-Xeyrin-Allah onun əziz ruhunu müqəddəsləşdirsin - yeddi arxa övladlarından olan şeyxülislamındır... Ölüm tarixi 21.XII.1357-ci ildir...".

Ordubad bölgəsinin Xanağa kəndində də sufi xanəgahı olmuşdur. Kəndin adı məhz xanəgahla əlaqədar yaranmışdır. Lakin xanəgah kompleksindən qədim tikililər qalmamışdır. Ziyarət yerindəki başdaşların tarixi 707 (1307-1308) və 1010 (1601-1602)-cu illərdir.

Naxçıvandakı Əlincə qalası ətəklərində uyuyan görkəmli şəxsiyyətlərlə əlaqədar Şeyx Xorasan xanəgahının tarixi haqqında dəqiq məlumatımız yoxdur.

Bəzi tədqiqatçılar xanəgahı Teymurilərə qarşı Azerbaycanda baş vermiş hürufilər hərəkatı və onun şeyxi, görkəmli ədib və filosof Fəzlullah Nəimi ilə

əlaqələndirirlər. Hələlik bu barədə dəqiq tarixi məlumat yoxdur. Yalnız xanəgahın suflərə məxsus olduğunu göstərən kitabələr mövcuddur.

Kompleksdə konstruktiv memarlıq formasına görə XII-XIII əsrlərə aid edilmiş türbə binasının qapısı üzərindəki kitabənin axırıncı sətrindəki sözlər və tarix daş ovulub töküldüyü üçün qalmamışdır. Ərəbcə yazılmış kitabənin tərcüməsi belədir: "Bu müqəddəs, mübarək məqbərənin tikilməsinə öz xüsusi mali hesabına əmir isfəhsailar, qüdrətli, böyük alim, adil, dinin və dövlətin xoşbəxtliyi, islamın gözəlliyi, hökmardarların və sultanların qılıncı, hər iki müqəddəs yerin (Məkkənin və Mədinənin) şöhrəti, Hacı Zəvvərin və iki müqəddəs mübarək məkanın dayağı Uluq Qutluq Lələ bəy əs-Səfvəti (sufi) Allah onun kölgəsini əsirgəməsindən - bu imarətin memarı hörmətlə licənəb Xace Cəmaləddindir..."

Türbəni tikdirən şəxsin çox yüksək titulları, ləqəbləri onun baş sərkərdə, alim olduğunu göstərir. Lakin türbənin kimin üçün tikdiriyi bir müəmmə olaraq qalmaqdadır.

"Şeyx Xorasan" dedikdə, bəzi tədqiqatçılar bu adın Günsər mənasında Fəzullah Nəimiyyə verildiyini söyləyirlər. Mənbələrdəki məlumatə görə, Teymurilər onu Əlinə qalasına qədər təqib edib, oralarda edam etmişlər. Çox mümkündür ki, onu yerli əhali gizlice basdırıldığı üçün qəbri məlumat olmaşıdır.

Xanəgahın sufizmə bağlılığını isə ikinci türbə üzərindəki kitabə və orada dəfn edilmiş alimin, şeyxin vaxtilə Naçivanda sufiliyi yayan mürşidlərdən olduğu bir daha sübut edir. Ərəbcə yazılmış kitabənin məzmunu belədir: "Bu cənnət (meqbərə) səxavətli, kamil, mükəmməl alim, şeyx, hacıların və iki müqəddəs məkanın (Məkkənin və Mədinənin) iftخارı, xalqlar içərisindəki tayfaların, sufi cəmiyyətlərinin mürşidi, Allahı tanıyanların şeyxi Hacı Lələ Məlikidir. Tikinti əzəmətli, kəramətli xatun Xond Bikə xatunun - onuri isməti artıq olsun - səyi ilə 901 (1495-1496)-cı ildə tamam oldu". Türbəni tikdirmiş Xond Bikə xatunun birinci türbədə dəfn edilmiş Qazi Məcdəddinin qızı Xond Bikə olduğu güman edilə bilər. Kitabədə adı çəkilən Şeyx Hacı Lələ Məlik böyük sufi şeyxi olmuşdur.

Kitabələrə görə, sufi xanəgahının Şamaxının cənub-şərqindəki Göylər kəndində, qədim Şamaxı-Cavad-Ördəbil yolu üzərində də fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Xalq arasında "Piri Mərdəkan" adı ilə şöhrət tapmış və memarlıq tarixinə daxil olmuş xanəgah kompleksindən ancaq türbə binası salamat qalmışdır.

Türbədə məzar üzərində qoyulmuş başdaşı və divara hörülümiş kitabələr abidənin düzgün adını və təyinatını işıqlandırır. Başdaşında süls xətti ilə ərəbcə yazılmışdır: "Rəhmli və mərhəmətli Allahın adıyla. Bu qəbir şeyx, imam, ən böyük alim, mömin Tahir Tac I Hüda Mədəkanı ibn Əlin indir. Allah ona rəhmət eləsin".

Bunu əhatə edən haşiyədə, ayrı-ayrı xonçalar içərisində 13 dəfə Allah" sözü yazılmışdır. Epitafiyanın tarixi yoxdur. Lakin qapıdan giriş yerində, sol divara hörülülmüş kitabəyə əsasən onun tarixini müyyənləşdirmək mümkündür. İki sətirlik kitabənin salamat qalmış hissəsi belədir: "...ən böyük padşah, xaqan... Fərruxzad ibn Fazıl əl-müvəhhid (yeganə bilikli) Mənuçehr...".

Kitabənin paleoqrafik xüsusiyyəti, türbənin konstruktiv-memarlıq forması imkan verir ki, kitabədə adı çökilən şirvanşahın III Mənuçehrin oğlu Fərruxzad olduğunu qəbul edək. O, 600 (1203-1204)-cü ildə vəfat etmişdir. Deməli, türbə Şirvanşah Fərruxzadın əmri ilə tikilmişdir.

Alim Tac əl-Hüdanın "momin", "şeyx" titullarına və "imam" vəzifəsinə görə onun xanəgah imamı olduğunu söyləmək mümkündür. Şeyxin Mərdəkanla heç bir əlaqəsi yoxdur. O, Cənubi Azərbaycanda, Həsənabadın 27 kilometr cənub-şərqində yerləşmiş Mədəkdəndir. Tac əl-Hüda Mədəkanının Şirvanda yaşayıb fəaliyyət göstərməsi təsadüfi deyildi. Şamaxı "Dar ül-ədəb"ində və "Şairlər məclisi"ndə dövrün görkəmlı şair və ədibləri, alımlar toplaşmışdır. Görkəmlı alim, həkim və filosof Kafiəddin Ömrə ibn Osman (Xaqanının emisi), şair və mütəfəkkir Xaqani Şirvani məhz bu dövrə Şamaxıda yaşamış, elm və ədəbiyyat aləminə tükənməz incilər bəxş etmişlər. Kafiəddin ibn Ömrə ibn Osman "Yerin və insanların günəş" adını almışdı. Onun davamçıları da "Dədəgünəş nəsl" kimi şöhrət tapmışdır. Şamaxı bölgəsinin Dədəgünəş kəndi adını ondan almışdır. Deyilənə görə, Dədəgünəşdə Kafiəddinin yaratdığı Tibb Akademiyası uzun müddət fəaliyyət göstərmişdir. Dədəgünəşdən aşağıda yerləşmiş Məlhəm kəndində vaxtilə kükürtlü su və palçıq yataqları olmuşdur. Həmin təbii məlhəmlər Dədəgünəşin müalicə içində böyük rol oynamış və onun xalq arasında "Yerin və insanların günəş" adlanmasının asıl səbəblərindən biri olmuşdur. Dədəgünəşdə Kafiəddin adını əbədiləşdirən ziyarətgah yaranmış və bu gün də fəaliyyət göstərməkdədir. "Piri Sultan Dədəgünəş" adlanan məqbərə binası iki otaqdan ibarətdir. Otaqlardan birində iki məzar vardır. Birinin qəbir daşı üzərində Ərəbcə yazılmışdır: "Bu məqbərə mərhum, bağışlanmış, xosbəxt Şəhid, əhalinin iftخارı, yüksək mövqelərin və böyüklərin görkəmlisi, möminlərin qulu, Allah yolunda gedənlərin.. həqiqət axtaran övliyaların rəisi, Dədəgünəş övladlarından olan şeyx Məhəmməd ibn şeyx Dədə Qulunundur- Allah onların günahlarını bağışlasın. Allah onların dərəcələrini yüksəltsin. Min on birinci il tarixdə. (1011-1602-03).

Azərbaycan miniatüründə baş verən keyfiyyət dəyişmələri və üslubun formallaşmasının təkə mü lü "Cami ət-təvarix" əsərinin 1310-1415-ci illər əlyazmalarına çəkilmiş miniatürlərdə (Paris Milli kitabxanası), Sultan Əhməd Cəlairin in "Divan"ına (1405-1410-ci illərdə) və Nizaminin "Xosrov və Şirin"

əlyazmasına (hər ikisi Vaşinqtonun Frir qalereyasında saxlanılır) çəkilmiş miniatürlərdə öz əksini tapmışdır.

XV əsrin ikinci yarısında rəssamlar, kitab sənəti ustaları Uzun Həsənin (sonralar Sultan Yaqubun) Təbrizdəki və Şirvanşahların Şamaxidəki saray kitabxanasında cəmləşmişdir. Bu dövrün miniatürlərlə bəzədilmiş əlyazmaları nadirdir. Hidayətin "Divan"-ının əlyazmasına çəkilmiş miniatürler 1478-ci ilə aiddir (Dublində, Çester Bitti kitabxanasındadır). Uzun Həsənin oğlu Sultan Xəlim tərəfindən tərtib edilmiş bu əlyazması Azərbaycan dilindədir və əlyazmaya miniatür əlavə olunmuşdur.

Bu dövr Təbriz məktəbinin, habelə Yaxın və Orta Şərqiñ incilərindən biri Nizami "Xəmsə"sinin 1481-ci ildə tərtib edilmiş əlyazmasıdır (o əlyazmanı saray xəttatı Əbdürəhim əl-Yaqubi tərtib etmişdir və hazırda bu əsər İstanbulun Topqapı muzeyindədir). İki rəssam Şeyxi və Dərviş Məhəmməd bu əlyazmanı 19 miniatürlə zəngin ləşdirmişdi. Özünün quruluşu və kolorit həllinə görə bu rəsmlər XIV əsrin əvvəllerinin miniatürlərindən xüsusi ilə seçilir.

XV əsrдə Təbriz məktəbinin təsiri altında Azərbaycanın digər inzibati-mədəni mərkəzlərində də miniatür rəssamlığı inkişaf edirdi. 12 məşhur Şərq şairinin əsərlərinin əlyazmasının toplusu olan Şamaxı "Məcmuə"sindəki miniatürlər Şirvan məktəbinin parlaq nümunələridir. 1468-ci ildə yerli xəttat Şərəfəddin Hüseyn Sultani tərəfindən tərtib edilmiş "Məcmuə" 8 miniatürlə bəzədilmişdir (əsər Londonda, Britaniya muzeyində saxlanılır). Miniatürlərdə gerçək həyatın müxtəlif səhnələri əks etdirilmişdir. Bakı rəssami Əbdülbaqi Bakuvının müxtəlif vərəqlərdə çəkdiyi 2 miniatür böyük maraq doğurur (İstanbulda, Topqapı muzeyində saxlanılır). Bu miniatürlərin müəllifi "Siyah qələm" adlanan üslubun mahir ustası kimi məşhurlaşmışdı.

XV əsrin ikinci yarısında, xüsusilə Sultan Yaqubun hakimiyət dövründə Təbriz yenidən bütün müsəlman Şərqiñin mühüm siyasi və mədəni mərkəzinə çevrildi. Bu zaman miniatürlərlə bəzədilmiş oxlu əlyazması tərtib edildi. Xüsusi elmi ədəbiyyatda bu əsərlər "Türkman məktəbi"nə mənsub olan nümunələr kimi təqdim olunur. Lakin qeyd etmək vacibdir ki, bu əlyazmaların əksəriyyəti Təbriz məktəbinə məxsusdur.

Bu dövrdə sənətkarlığın güclü yüksəlişi xüsusilə nəzərə çarpırdı. Azərbaycan şəhərlərində müxtəlif parçalar, xalçalar, metal və saxsı məmulatı hazırlanırdı. Ölkənin sənətkarlığında Gəncə, Bərdə, Beyləqan, Naxçıvan, Şamaxı, Bakı, Təbriz və Ərdəbil şəhərləri aparıcı mövqə tutmaqdadır.

XIII-XIV əsrlərdə Azərbaycanda geniş yayılmış dekorativ-tətbiqi incəsənət növləri arasında keramika aparıcı yer tuturdu.

Müəyyən olunmuşdur ki, XIII-XIV əsrlərdə Azərbaycan ərazisində bir neçə saxsı istehsalı mərkəzi vardi. Bu mərkəzlərdə həm möşət təyinatlı məmulatlar, həm də binaların üzlənəsi üçün yüksək keyfiyyətli kaşilar hazırlanırdı. Bu dövrda Azərbaycan dulusçuluq sənətinin ən zəngin sahəsini mayetutumlu saxsı istehsalı təşkil etmişdir. Digər Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da dulusçuluq məmulatı minalanırdı (bu əməliyyat hazırlanan məhsulların möhkəmliyini artırmaq məqsədilə aparılırdı).

Dekorativ-tətbiqi incəsənətin digər növlərində olduğu kimi, dulusçu ustalar da yaradıcılıq prosesində gerçək təbiətdən ilhamlanır, artıq qərarlaşmış bədii ənənələri təkmilləşdirildilər. Sənətkarları əhatə edən bütün gerçəklilik (bitkilər, heyvanlar, quşlar, müxtəlif möşət əşyaları, memarlıq elementləri və s.) bu dövrda hazırlanmış saxsı məmulatı bəzəklərində özünün ümumiləşdirilmiş ifadəsini tapmışdı.

Saxsı ustaları mürəkkəb süjet kompozisiyalarını daha çox və böyük ustalıqla təsvir edirdilər. Lakin müraciət olunan mövzu dairəsi geniş deyildi. Daha çox təsvir olunan mövzularla ov səhnələri aid idi. Firdovsinin və Nizaminin əsərlərindəki motivlər də ustaların diqqətini cəlb edir, bu isə saxsı məmulatının dekorativ tərtibatında özəksini tapırı.

Ustaların yaradıcılıq təxəyyülü nəinki saxsı məmulatin hazırlanması və bəzədilməsində, habelə daşın bədii baxımdan emal olunmasında özünü bürüzo verirdi. Abşeron yarımadasında bədii oymaya dair xeyli maraqlı abidə mühafizə edilir. XIII-XIV əsrlərə aid olunan bu abidələrə sandıq şəkilli qəbirüstü daşlar aiddir.

Həmin sənduqələr gözəl həndəsi və nəbatı naxışlarla bəzədilmişdir. Öküzin qabarıl təsvirlərinə malik olan daş lövhələr də bu abidələr qismində daxildir. Lakin "Bayıl daşları" adı ilə məşhurlaşmış müxtəlif vaxtlarda Xəzər dənizinin dərinliklərində, Bakı körfəzində aşkar olunmuş oyma, yonma daş nümunələri daha maraqlıdır. Bu qabarıl lövhələr üzərində daşın daxilinə sırayet etdirilmiş yazılar mövcuddur. Ərəb qrafikası əsasında həkk olunmuş bu yazılar nəbatı naxışlar, insan və heyvan təsvirləri ilə əhatə edilmişdir. "Bayıl daşları" arasında realist ifadə tərzi ilə fərqlənən portret təsvirləri xüsusilə diqqətəlayiqdir. Tədqiqatçılar ehtimal edirlər ki, bu kişi və qadın təsvirləri aid olduğu dövrün məşhur şəxsləridir. Azərbaycanın başqa ərazilərində də "Bayıl daşları"na bənzər nümunələrə təsadüf edilmişdir. Bunlara ilk növbədə Ağdam bölgəsinin Xaçındarbat kəndindəki məqbərənin üzərində oyulmuş, 1314-cü ilə aid edilən müxtəlif heyvan təsvirləri ilə (öküz, maral, şir, bəbir və s.) bəzədilmiş nümunələr daxildir.

Azərbaycan ərazisində dəmirin, misin, qızılın və digər metalların mövcudluğu bu əsrlərdə daha bir dekorativ-tətbiqi incəsənət sahəsinin metalin bədii emalının geniş surətdə yayılması üçün əlverişli şərait yaratmışdır. Bu dövrün metal məmulatı nümunələri həm ölkəmizin muzey kolleksiyalarında, həm də xarici ölkələrdə kifayət qədədir (müxtəlif boşqablar, qazanlar, küplər, şamdanlar, quş, inək və s. şəkilli fiqurlar). Həmin nümunələr həm dekorativ, həm də utilitar (məişət) təyinatlıdır.

Mənbələrdən məlu mdur ki, XIII-XIV əsrlərdə Azərbaycanda metal məmu latının hazırlanması mühüm mərkəzləri Gəncə, Bərdə, Naxçıvan, Şamaxı, Təbriz və Ərdəbil olmuşdur.

Orta əsr mənbələrində metal məmulatının hazırlanması ilə məşğul olan sənətkarlıq emalatxanaları karxana adlanırdı. Məsələn, Təbriz şəhərində zərgərlərin və dəmirçilərin karxanası olması haqqında məlumat verilir. Həmdullah Qəzvini də Naxçıvanın, Gəncənin mis və dəmir mədənlərini qeyd edir.

Son onilliklərdə Şirvanda (Bakı, Şamaxı və s.), Naxçıvanda, Mil düzündə (Örənqala, Qəbələ) aparılmış arxeoloji qazıntılar nəticəsində xeyli maraqlı və özünəməxsus fiqurlu, maye tutumlu dulusçuluq məmulatı aşkar edilmişdir. XIII-XIV əsrlərdə Azərbaycanda hazırlanmış fiqurlu qablar böyük elmi maraqlı kəsb edir.

Cüntki bu material "müsəlman Şərqində heykəltəraşlıq nümunələrinin olmasına" haqqında köhnə baxış rədd edir.

İndiyədək Azərbaycan sənətkarları tərəfindən metaldan hazırlanmış xeyli fiqurlu məmulat biza gəlib çatmışdır. Lakin bunlar içərisində ən qiymətlisi 1206-cı ildə istehsal edilmiş, hazırda Sankt-Peterburqdakı Ermitaj kolleksiyasında saxlanılan bürünc su qabıdır. İnək, buzov və bəbir fiqurlarından ibarət kompozisiyalı, özünəməxsusluğunu ilə fərqlənən bu qabı Şirvan sənətkarı Əli ibn Məhəmməd hazırlamışdır. Hər üç fiqurun üzərini bəzəyən rəsmələr qabın xüsusi ilə seçilən məziyyətlərinən biridir. Fiqurlar üzərində ov, ziyafət, nərd oyunu və s. kimi səhnələr, ornamentli motivlər təsvir edilmişdir.

XIII-XIV əsrlərdə Azərbaycan ustaları su və şerbət saxlamaq, xörək bişirmək üçün nəzərdə tutulmuş iri bürünc, tökmə qazanlar hazırlanması sahəsində böyük ugurlar qazanmışdılar. 1399-cü ildə Əbdüləziz ibn Şərifəddin Təbrizinin hazırladığı nadir bürünc qazan metaltökəmə texnikasının möcüzəli nümunəsi hesab olunur. Bu qazan Əmir Teymurun Xoca Əhməd Yasəvi məscidinə peşkəşi idi. Qazanın ağırlığı 2000 kilogram, hündürlüyü 158,3 santimetr, diametri 243,4 santimetirdir. Hazırda bu qazan Sankt-Peterburqda, Ermitajda saxlanılır.

Qoyunçuluğun mövcudluğu, gözel təbii boyaq maddələrinin və bitkilərinin olması bu dövrdə xalçaçılığın da inkişafi üçün əlverişli imkanlar yaratmışdır. Azərbaycan xalçaları nəinki daxili tələbatı ödəyir, habelə digər ölkələrə də geniş

surətdə ixrac edilirdi. Azərbaycan xalçalarının bu dövrdə ölkədən kənarda geniş yayıldığını görkəmli Qərbi Avropa və Şərqi rəssamlarının əsərlərindəki xalça təsvirləri də təsdiq edir.

XV əsrдə başlıca olaraq şəhərlərdə cəmləşmiş yerli sənətkarlar məişət tələbatını ödəyən və bədii əhəmiyyət kəsb edən müxtəlif dekorativ incəsənət əşyaları hazırlayırdılar. Bu dövrdə Azərbaycan ustaları bedii metal emalı sahəsində daha yüksək səviyyəyə çatdırılar. Metaldan silah, məişət avadanlığı, müxtəlif səciyyəli elmi cihazlar hazırlanırdı. Elmi cihazların hazırlanması işində Şirvan ustaları daha böyük uğurlar qazandılar. Bədii metal emalının Şirvan məktəbinə məxsus olan bir nümunəsi (bürcün üstürləb) hazırda ABŞ-da, R.Xararın inşəksi kolleksiyasındadır. Bu üstürləb həm astronomik alət, həm də maraqlı tətbiqi incəsənət nümunəsi kimi diqqəti cəlb edir.

Bu dövrdə monumental-dekorativ saxsı istehsalı yüksək inkişaf mərhələsində idi və dulusçuluq məmələti istehsalının aparıcı sahəsini təşkil edirdi. Məscid, xanəgah və məqbərələrin daxili, xarici hissələrinin dekorativ tərtibatında bu istehsal növündən geniş istifadə olunurdu. Bu baxımdan 1465-ci ildə Təbrizdə tikilmiş "Göy məscid" diqqəti cəlb edir. Burada müxtəlif tipli, ölçülü, rəngli, təsvirli kaşılar işlənmişdir. Məscidin bəzəyində mavi və göy ranglı kaşılardan daha çox istifadə edilmişdir (məhz buna görə də o, "Göy məscid" adı ilə tanınır).

XIII-XV əsrlərdə Azərbaycanda musiqicilərlə yanaşı, xeyli musiqi nəzəriyyəcisi də vardi. Təbriz şəhərinin mədəni mühiti Yaxın və Orta Şərqi ölkələrində məşhur olmuş musiqişünasları - Xacə Nəsiməddin Tusini, Səfiəddin Urməvini, Əbdülfəridir Marağayını, Xacə Rizvanşah ibn Zəki Təbrizini, Hafizi və Yusifşahı yetirmişdi. Səfiəddin Urməvi, Xacə Rizvanşah Təbrizi və Əbdülfəridir Marağayı Azərbaycan musiqi nəzəriyyəsinin ənənəvi, peşəkar musiqi məktəblərinin və not yazılışı sahəsinin baniləri hesab olunurlar.

*Səfiəddin Urməvi* (1216-1293) Azərbaycanın Urmiya şəhərində anadan olmuş, təhsilini isə Bağdadda almışdır. O, ədəbiyyata, tarixə və xəttatlıq dərindən yiyələnmiş, Bağdadda xəlifənin kitabxanasında əsərlərin üzünü köçürmiş, məşhur alimlərin əsərləri ilə də tanış olmuşdur. O, əl-Fərəbinin və İbn Sinanın əsərlərini tədqiq etmiş, onların əsasında fərdi musiqi nəzəriyyəsini yaratmış, 12 muğamın, 6 avazatın və başqa əsərlərin müəllifi olmuşdur.

Təqribən XIII əsrin üçüncü rübündə Səfiəddin Urməvi Təbrizə, Elxanilərin baş vəziri, şair və ədib Şəmsəddin Məhəmməd Cüveyinin yanına gələrək baş vəzirin böyük oğlu Şərafəddin Haruna musiqi təhsili verməyə başladı. Səfiəddin burada yazdığı "Risaleye-Şərafəyyə" adlı əsərin i də Şərafəddinə ithaf etmişdi.

Səfiəddin Urməvinin "Kitab əl-ədvar"ı ("Musiqi dövrləri haqqında kitab") Azərbaycan türk musiqisi haqqında ilk elmi-nəzəri əsər idi. Əbdülqadir Marağayı bu əsərə XV əsrдə fars dilində şərh yazmış, onu "Zübdət əl-ədvar fi-şərhi risalət əl-ədvar" adlandırmışdır. Səfiəddin Urməvinin əsəri XV əsrдə Azərbaycan dilinə tərcümə edilmişdir və musiqişünaslardan Mübarəkşah Cürçani, Qütbəddin Şirvani, Lütfüllah Səmərqəndi, Əbdülqadir Marağayı tərəfindən tədqiq olunmuşdur.

Səfiəddin Urməvi sonralar geniş yayılmağa başlamış və Əbdülqadir Marağayı tərəfindən təkmilləşdirilmiş mükəmməl not sisteminin banisidir. O, həm də bir sıra yeni musiqi alətlərinin (*nüzhə və muğni*) ixtiraçısidir. Nüzhə formaca cəngə oxşayırırdı. Onun 81, muğninin isə 33 teli vardı. Muğninin çanağı üçbucaqlı idi. Bu alət rübəbdən bir qədər böyük və enli olmuşdur.

Salnaməc ilərin yazdıǵına görə, Səfiəddin Urməvinin musiqi və xəttatlıq sahəsində bir sıra şagirdləri vardi. Məşhur xəttat Cəmaləddin Yaqut Müstəsəmi, xəttat və musiqişünas Şəmsəddin Sührəvərdini, musiqi içi Əli Sultanını, Həsən Zamarini, Hüsaməddin Qutluğunu onlara misal göstərmək o lar.

Səfiəddin həm də mahir bərbətçalanı idti. Hü'laku xan Bağdad sarayında onun bərbət çalmasına valeh olmuş, musiqiçiyə ildə 10 min dinar məbləğində "mizrab haqqı" ödənilməsi barədə fərمان vermişdi. Tarixçi Vəssaf yazırkı ki, bu məbləğ uzun müddət ərzində Səfiəddinə və onun övladlarına ödənilirdi.

XIII əsər qədərki dövrдə Azərbaycan musiqisi saraylarda və feodal əyanlarının məclislərində özünə geniş yer tapırdı. XIII-XIV əsrlərdə isə o, xalq kütłələri arasında daha geniş yayılırdı. Azərbaycan, fars və ərəb dillərində yazılmış şeirlərə bəstələnmiş musiqi əsərləri zənginləşir, nəfəslə, telli və zərb musiqi alətlərinin miqdarı artır və onlar təkmilləşir. Azərbaycan musiqisi elmi və nəzəri cəhətdən, musiqi alətlərinin təkmilləşdirilməsi baxımından xüsusi bir tərəqqi mərhələsi keçmişdir. Səfiəddin Əbdülməmin Urməvinin 12 əsas muğam və 6 avazatına XIV əsrдə 24 şöbə də artırıldı. Müxtəlif simli musiqi alətlərinin tellərinin sayının artırılması, alətlərdə formaca müəyyən dəyişikliklər edilməsi nəticəsində musiqi daha da zənginləşdi. Zərb, nəfəslə və simli musiqi alətləri məclislərdə səslənir, vokal-instrumental musiqi əsərlərinin sayı artırıldı. XIII-XIV əsrlərdə də simli alətlərdən (*bərbət, rübəb, tənbür, qanon, cəng*), nəfəslə alətlərdən (*ney, zuma, ney-balaban*) və zərb alətlərindən (*dəf, nağara, təbil, dünbək*) geniş istifadə olunurdu. Müxtəlif formalı Şirvan, Təbriz və türk tənburları yaranmışdı.

Qazan xandan sonra Ulcaytu Sultan Məhəmmədin musiqi ifasını qadağan etmək haqqında fərman verməsinə baxmayaraq, Ulcaytu əhalisi, möminlərin qulu, Allah yolu ilə gedənlərin..., həqiqət axtaran övliyaların rəisi, Dədəgünəş övladlarından olan Şeyx Məhəmmədi ibn Şeyx Dədə Qulunundur - Allah onların günahlarını

bağışlasın! Allah onların dərəcələrini yüksəlsin. Min on birinci il tarixdə. (1011/1602-03).

Məqbərə ətrafindakı məzar daşlarında yazılımış "Əlini çağır": (Nadi Əliyyən) duasına əsasən qeyd edilən mərkəzin Şirvanda uzun müddət fəaliyyət göstərmmiş "Bektaşiyə" və onun qolu olmuş "Baba Samit dərvişləri" sufi cəmiyyəti olduğunu söyləməyə imkan verir.

Azərbaycanda digər bir sufi cəmiyyətinin - "Qədiriyyə"nin də fəaliyyət göstərdiyini ancaq kitabələr əsasında müəyyənləşdirmək mümkün olmuşdur. Bu cəmiyyətin mərkəzi Cəbrayıllı bölgəsinin Şıxlardır kəndində, qocaman dağların qoynunda, Arazboyu keçən qədim karvan-ticarət yolu üzərində yerləşmiş, xalq arasında "Şıxlardan baba" piri adlanan yerdə olmuşdur. Mərkəzdəki kompleksdən zəmanəmizə ancaq günbəzi ucuq türbə binası, onun qarışısında divar qalıqları və ətrafdadəfn olunmuş mötəbər şəxsiyyətlərin məzar daşları qalmışdır.

Məqbərəyə giriş qapısının kandarında qoyulmuş məzar daşında ərəbcə "Pərəstiş edilən rəcəb ayı yeddi yüz yeddinci il", (27.XII. 1307-26.1.1308) yazılımışdır. Eyni mətni olan başdaşı türbəni əhatə edən divardan kənardakı qəbirlərdən birinin üzərində də vardır: "Rəcəb (ayı), yeddi yüz yeddinci il". Divarın içəri tərəfində, kərpic hörgüdəki taxça içərisində çox nəfis işlənmiş mərmər; başdaşı qoyulmuşdur. Ərəbcə olan kitabədə deyilir: "Bilik bulağından içdi. Bu qəbir Şeyx Qiyasəddinin oğlu mərhəmətli şeyxzadə Şeyx Əbdülsəlamındır. İyirmi ramazan, yeddi yüz əlli doqquzuncu il tarixdə (27 avqust 1358-ci ildə) vəfat etmişdir". Ətrafdada XIV-XVI əsrlərə aid mürrid və şeyxlərin abidələri qalmışdır. Deyilənə görə, Şıx Baba "Qədiriyyə" cəmiyyətinin şeyxi olmuşdur. Cəmiyyət ərəb ölkələrində, Afrikada, Hindistanda, Türküstanda, İstanbulda fəaliyyət göstərmişdir. Onun Azərbaycanda fəaliyyəti haq-qında qeyd olunan kitabədən başqa heç bir işarə yoxdur.

Yerli əhali tərəfindən "Şıxbaba" ziyarətgahı kimi tanınmış digər sufi xanəgahı Füzuli bölgəsinin Babi kəndində olmuşdur. Xanəgah kompleksində "Şeyx Babi" məqbərəsi, məscid və yardımçı binaların bünövrəsi, minarənin aşağı hissəsi, böyük qəbiristanlıq və kompleksi əhatə edən divar qalıqları mövcuddur.

Məqbərənin ərəb dilində, kufi xətti ilə yazılmış kitabəsinin tərcüməsi belədir: "Bu müqəddəs məqbərənin zahid, kamil Şeyx Babi Yaqub ibn Əsmail Qurxər üçün tikilməsinə altı yüz yetmiş ikinci ildə əmr edilmişdir. Yer üzərində nə varsa, məhv olacaqdır" (hicri 672 (1273-1274)-ci il). Kitabənin Qurandan 55-ci surənin 26-ci ayəsinin "Yer üzərində nə varsa, fanidir, ancaq Allah baqidir" sözləri ilə bitməsi dəfn edilmiş şeyxin sufi olduğunu, məqbərəsinin müqəddəs ziyarətgaha çevrildiyini bildirir. Şeyxin məqbərəsi ətrafindakı tikinti kompleksi Qarabağda sufi xanəgahı olduğunu və onun geniş fəaliyyət göstərdiyini bir daha sübut edir.

XIII əsr tarixçisi Fəzlu llah Rəşidəddinin verdiyi məlu mata görə, demək olar ki, Babi Yəqubun başçılığı altında Qarabağda başlanmış xalq hərəkatı artıq dini çərçivədən çıxıb hərbi-siyasi xarakter almışdı. Onun Arranda fəaliyyət göstərən müridləri ilə əlaqə saxlamış Elxani hökmdarları haqqında Rəşidəddin yazar ki, Sultan Əhməd Hülaku xanın Kutay xatundan olan yeddinci oğlu Təkudar Şeyx Babi Yəqubun müridlərinə çox hörmət edirdi.

Rəşidəddin 1282-1284-cü il hadisələrindən bəhs edərkən göstərir ki, Sultan Əhməd Şeyx Babi Yəqub və onun müridlərindən kömək istəmişdi. Onun misal gətirdiyi mənzum parçalardan aydın olur ki, Şeyx Babi Yəqub vəfat etsə də, müridləri onun işini davam etdirildilər. Şeyx Babi Yəqubun kitabədə İsmail Qurxərin oğlu kimi qeyd olunması onun İsmaililər hərəkatı ilə də bağlılığı ehtimalını doğurur.

Zəngilan bölgəsinin Məmmədbəyli kəndindəki türbə binasının qapısı üzərində nəhəng daş lövhədə oyma üsulu ilə ərbəcə yazılmış kitabə vardır: "Mən bu imarətin sahibi, yüksək Allahan mərhəmətinə ehtiyacı olan zəif qul Yəhya ibn Məhəmməd əl-Hacəm Əli Məcdəddinin əli ilə (memar) ramazan (ayı) 704-cü ildə bina olunmuşdur" (28.III.-27.IV. 1305). Kitabənin əvvəlində və haşiyədə Qurandan ayələr yazılmışdır. Kitabədən göründüyü kimi, türbə Yəhya ibn Məhəmmədin xatirəsini əbədiləşdirməkdən ötrü tikilmişdir. Həmin şəxsin Muhiyyəddin Məqr ibn Əndəlus i adı ilə şöhrət tapmış, "Cam-i üs-səgir" adlı əsərin müəllifi Yəhya ibn Məhəmməd olduğunu güman etmək mümkündür. O, Xacə Nəsirəddin Tusinin dəvəti ilə Marağa rəsədxanasında işləmişdir. Mərhumun atası Əl-Hac da dövlətdə yüksək məqamlarda olmuş kənd onunla əlaqədar "Məmmədbəyli" adını almışdır. Türbənin memarı Əli Məcdəddin Araz və Həkərə çayları hövzəsindəki gözəl memarlıq abidələrini yaratmış məktəbin banısıdır.

Bərdə türbəsi Azərbaycan memarlığının ən gözəl nümunəsi kimi böyük əhəmiyyət kəsb edir. Abidənin bəzəyində istifadə olunmuş müxtəlif tərtibatlı və xətli kitabələr diqqəti xüsusi ilə cəlb edir.

Türbənin kufi xətli kitabədən ibarət olan aşağı kəmərvəri hissəsindən yuxarı biz hissəsinə qədər uzanan silindrvari gövdəsinin adı, qırmızı şırsız kərpiclə yaşlılımtıl, mavi şırıltı kərpiclərlə düzülüşündən alınan "Allah" sözünün 200-dən artıq təkrarı bəzək elementi kimi işlədilmişdir ki, bu da abidəyə əsirəngiz bir görkəm verir. Türbə üzərindəki digər kitabələrin mətnini Quran ayələri təşkil edir. Kitabələrdən birində Əcəmi Naxçıvanı məktəbinin davamçısı, memar Əhməd ibn Əyyub əl-Hafiz ən-Naxçıvanının adı və 722(1322)-ci il bina tarixi qeyd edilmişdir.

Memarın nəfis əsərləri sırasına Naxçıvandan 40 kilometr şimal-qərbdə - Qarabağlar kəndindəki memarlıq tikililəri kompleksi qoşamınarlı baştağ, türbə binası da daxildir. Təkrar olunan kufi kitabənin mətni budur: "Allahdan başqa məbud

yoxdur. Məhəmməd Allahın rəsuludur". Abidənin friz hissəsində və baştaqlardakı nəsxli kufi xətlərə mətnini Quran ayələri təşkil edir. Minarələr arasında giriş üzərindəki nəsx xətti ilə yazılmış kitabənin qalığında "Bu binanın tikilməsini... Cahan Kudi xatun əmr etmişdir" sözlərini oxumaq mümkündür.

Kitabələrdə Azərbaycanda sənətkarlar, şəhər yoxsulları ilə əlaqədar fəaliyyət göstərmış Əxi qardaşlıq cəmiyyəti haqqında da maraqlı faktlar vardır. Abşeronun Kürdəxanı kəndində olmuş Əxi zaviyəsinin kitabəsində deyilir: "Bu şərəflə zaviyənin əzəmətli şeyxlərin nümunəvisi, vahid müdafiənin şiri Əxi Nurullah ibn Hacı Əbəyi üçün tikilməsini səkkiz yüz əlli ikinci ildə (h. 852/1448<sup>9</sup>) əmr etmişdir". Bakının İçərişəhər Qala divarındaki iki kitabə (XIV-XV əsrlər), Nardaran pirində dəfn edilmiş Mirzə Məhəmməd ibn Hacı Əxi Aşurun epitafiyası, əhalisi azərbaycanlılar olmuş indiki Ermənistanın Ələyəz kəndindəki Əxi Təvəkkülün zaviyəsinin (XVI əsr) kitabəsi də Cənubi Qafqazda Əxi təşkilatının olmasını göstərir.

Şirvanda sufi cəmiyyətlərindən Xəlvətiyyə də fəaliyyət göstərmışdır. Xəlvətiyyənin abidələri Qubanın Pir Vahid, Xaçmaz bölgəsinin Şıxlardır.

Xəlvətiyyə təriqətinin ikinci şeyxi Seyid Yəhya Bakuvi Şirvanşahlar sarayında yaşamışdır. Onun məqbərəsi, məscidinin bünövrəsi saray kompleksi abidələri içərisində əhali tərəfindən "dərviş məqbərəsi" kimi tanınmışdır. Şirvanşah Fərrux Yəsərin 879 (1471)-cu il tarixli, bizə qədər gəlib surəti çatmış yeganə fərmanında Guştəfi və Salyan vilayətlərinə və Mahmudabad şəhərinə hakim təyin olunmuş Fərrux Yəsərin böyük oğlu Şamxal Sultan Məhəmməd Qazi bəyə verilən tapşırılardan ruhanişlərin dövləti idarə sisteminde nə qədər böyük rol oynadıqları aydın görünür. Şirvanşahın fikrincə, "ruhanişlər dövlətin sütunlarıdır. Onların köməyi olmadan rəiyəti itaətdə saxla maq mümkün deyil".

Seyid Yəhya Bakuvidən irşad almış Mövlana Şeyx Yusif Xaçmaz bölgəsinin Şıxlardırda fəaliyyət göstərmişdir. Onun ərbəcə yazılmış "Bəyan ül-əsrar" adlı fəlsəfi əsəri məlumdur. Mövlana Yusifdən sonra onun işini oğlu Məhəmməd Əmin və digər müridləri davam etdirmişlər. Onun məqbərəsi Şıxlardır. Mövlana Yusifin və onun ayağı altında dəfn olunmuş dörd müridin məzar daşında kitabə yoxdur. Yalnız oğlunun məzar daşındaki kitabə belədir: "Bu qəbir Mövlana Şeyx Yusifin oğlu mərhum Məhəmməd Əminindir. Səkkiz yüz altmışinci il" (860/1455-56-ci il). Türbədə və ətrafda dəfn olunmuş Xəlvətiyyə təriqətinin davamçılarının başdaşları yuxarıdan ciyinlərdən qalxan papaqlı baş formasında tamamlanır. Papaq yarımdairəvidir.

Quba bölgəsinin Pir Vahid kəndindəki "66 övliya" ziyarətgahında da qeyd edilən formada məzar daşlarına rast gəlmək olur. Lakin bu abidələr tək-təkdir.

Ziyarətgah yerində, adından göründüyü kimi, 66 övliyanın fəaliyyət göstərdiyi Xəlvətiyyə mərkəzi mövcud olmuşdur. Deməli, vaxtilə ziyarət yerində cəmiyyətin 66 övliyasının məzarı olmuşdur. Bu məzar daşlarını torpaq altına almış, böyük bir sahədə daşların izləri qalmış və yaxud torpaq altından kiçicik hissələri görünür. Təkcə bir daşda oxuduğumuz "Bu məzar bir xəlvətiyyə..." sözləri fikrimizi təsdiqləyir. Daşların əksəriyyəti forma etibarilə Səfəvi abidələrin ixtirlədir. Həcmə başdaşilar böyük, papağın forması uzunsov və 12 dilimlidir ki, bu da şia məzhəbli Səfəvi dövlətinin 12 imama etiqadına işarədir. Qəribə burasıdır ki, sünni məzhəbli Şirvanşahlar dövlətinə xidmət edən mərkəzin ərazisində Səfəvi dövlətini təmsil edən şia məzhəbli cəmiyyət fəaliyyət göstərmişdir.

"Diri baba" türbəsi Mərzəzədə, köhnə Bakı-Şirvan karvan-ticarəti yolu üzərində böyük bir qayalıqda oyulub çapılmış boşluğun içərisində tikilmişdir. Kitabədə deyilir: "Ən böyük sultan, xalqların ixtiyar sahibi, sultan oğlu Sultan Cəlal əd-dünya Şeyx İbrahim xanın - Allah onun dövlət hökmranlığıını əbədiləşdirsin və hər iki dünyanı onun dəllili ilə aydınlaşdırın - hakimiyyəti günlərində, səkkiz yüz beşinci (805/1402-03) ilin aylarında. Onu (kitabəni) dərviş yazdı". Kitabənin mətnindən türbədə dəfn olunmuş müqəddəsin şəxsiyyəti aydınlaşdırır. Kitabəni yazmış xəttat-dərvişin sarayda yaşamış Seyid Yəhya Bakuvî olduğu güman edilir, "Diri baba" kimi yaddaşlarda həkk olunmuş müqəddəs Şirvanşah Şeyx İbrahimin və Seyid Yəhya Bakuvinin müasiri, Seyid İbrahimin müridi olmuşdur.

Şirvanşah Şeyx İbrahimin vaxtında yaşamış və Qəbələ bölgəsinin Həzrə kəndində fəaliyyət göstərmış Həzrəti Şeyx Mənsurun oğlu Mövlana Bəkir, davamçılarından Şeyx Bədrəddin ibn Şeyx Şəmsəddin (vəfatı 850/1447), Şeyx Məhəmməd ibn Şeyx Barikin (vəfatı 970/1562-63) türbələri indi ən müqəddəs ziyarətgahdır. Şeyx Mənsurun məqbərəsi üzərindəki kitabədə deyilir: "Hesab etmə ki, Allah yolunda ölenlər ölüdür (Quran). Onlar öz Allahlardan pay alırlar. Ən böyük xaqan, əzəmətli sultan Şeyx İbrahimin—yüksek Allah onun hökmranlığını əbədiləşdirsin - hakimiyyəti zamanında Mərhəmətli Həzrəti Şeyx, Şeyx Mənsurun məqbərəsidir. Allah onun qəbrini işıqlandırsın".

Həzrə kəndi öz adını XIII əsrə türbədə dəfn olunmuş müqəddəsin adı ilə əlaqədar almışdır. Türbələrin ətrafında yaranmış qədim qəbiristanlığının sahəsi təqribən 3,5 hektara yaxındır. Sənduqə formalı məzarüstü abidələr (XIV-XVI əsrlər) zərif işlənmiş nəbatı-həndəsi naxışlar, süls, nəsx, nəstəliq xətlər, sütunlar, tağçalar, eşmə haşiyələr, prizmatik və səxəmatik stalaktitlər, şəbəkələr və s. bu kimi kiçildilmiş memarlıq ünsürləri ilə bəzədilmişdir. Abidələrin tərəfləri

müxtəlif səthdə iç-içə həkk olunmuş çoxtəbəqəli nəbatı ornamentlərdən ibarət xalça naxışları - gülxonça, haşiyə və s. motivlərlə işlənmişdir.

Həzrə kəndində belə zəngin abidələrə məxsus böyük qəbiristanlığının olması XIII-XVI əsrlərdə buranın mühüm iqtisadi, ideoloji-siyasi əhəmiyyətə malik şəhərtipli yaşayış məntəqəsi olduğunu sübut edir. Türbələrin kitaboları xəttat Şeyx Sultan, memar Mahmud, İzzəddin, şamaxılı usta Şəmsəddin haqqında məlumat verir. Qeyd olunan dini mərkəzdən, Həzrənin strateji xüsusiyyətlərini nəzərə alaraq, Səfəvilər vaxtında da istifadə edilmişdir.

XI-XV əsrin kitabələri mədəniyyət tarixinə bir sıra alımların, təriqət başçılarının, şeyxlərin, ölkənin sosial-siyasi həyatında mühüm rol oynamış dövlət xadimlərinin, memar, bənnə, xəttat, nəqqas, həkkak və digər sənətkarların adlarını verir.

Dərbənddə Şirvanşah Fərrux Yəsərin əmri ilə Cümə məscidi kompleksində böyük mədrəsə binası tikilmişdir. Kitabəsində deyildiyi kimi, mədrəsə Şirvanşahın adı ilə "Fərruxiyə mədrəsəsi" adlanmışdır. XIII-XV əsrlərdə Bakının yüksəlişini göstərən kitabələr də çoxdur. Bakıda Şirvanşahlar sarayına türbə, məscid, hamam binalarının əlavə olunmasını, sarayın genişləndirilməsini göstərən kitabələr XV əsrдə Şirvanşahlar dövlətinin iqtisadi-siyasi nüfuzunun artığını bildirir.

XV əsrдə Azərbaycanda bir sıra karvansaraların, ticarət yollarının üzərində xanəgahların, imarətlərin, ovdanların və müxtəlif ictimai obyektlərin yaranması, mövcud olan tikinti komplekslərinin genişləndirilməsi ölkədə iqtisadi, ictimai, mədəni yüksəlişin baş verdiyini sübut edir.

Abşeron yarımadasında - Xəzər sahilində digər ticarət məntəqələrinin əhəmiyyət kəsb etməsini, bununla əlaqədar olaraq Bilgəh, Nardaran, Şüvəlan, Qala, Zığ, Novxanı və Masazırda kompleks səciyyəli tikililərin, qalaların, karvansaraların, istehkamların, ictimai binaların meydana çıxmاسını da göstərən kitabələr çoxdur.

**İncəsənət və memarlıq.** XIII-XIV əsrlərdə təsviri incəsənət inkişaf etməkdə idi. Təsviri sənətin əsas və daha çox tərəqqi etmiş növünə kitab tərtibatını, miniatür sənətini misal göstərmək olar. Marağada, Şamaxıda, xüsusi ilə Təbrizdə - Rəşidəddinin bədii emalatxanalarında çoxsaylı dini və dünyəvi məzmunlu əlyazma kitablar hazırlanırdı. Məşhur xəttatlar tərəfindən üzü köçürülmüş bu kitablar dekorativ baxımdan tərtib edilmiş səhifələrlə zəngin idi. Cildlənmə işində kitab sənətinin istedadlı ustaları iştirak edirdilər.

Dövrün ən görkəmli xəttatlarından biri Mübarəkşah Zərrinqəri olmuşdur. O, klassik ərəb qrafikasının bütün altı xəttindən məharətlə istifadə edirdi. Kitab sənətinin

məşhur ustaları sırasında tatlardan Abdulla Seyrəfi Təbrizini, Məhəmməd ibn Şüca Şirvanini, Abdulla Marağayını, cildçilərdən Məhəmməd Əli Təbrizini göstərmək olar.

Dünyəvi məzmuna malik olan kitablar (tarixi əsərlər və klassik poeziya nümunələri) əlvən miniatür rəssamları ilə bəzədilirdi. Təsviri sənətin məhz bu sahəində (miniatür rəssamlığında) Azərbaycan xalqının dünya bədii mədəniyyətində tutduğu mövqeyi əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycan miniatür sənəti Şərqi müsəlman ölkələrində miniatür rəssamlığının ümumi inkişafı prosesində aparıcı rol oynamışdır. Orta Şərqi xalqlarının ilkin kitab miniatür nümunələri Azərbaycan şəhərləri olan Xoyda, Marağada və Təbrizdə yaradılmışdır. "Vərqa və Gülşa" (XIII əsr) və "Cami əttəvarix" (1307, 1314-cü illər) kimi məşhur əlyazmalarına çəkilmiş miniatürlər Azərbaycanda bədii ənənənin mövcudluğunu, Orta Şərqdə bədii məktəbin yarandığını sübut edir.

Miniatür rəssamlığında Təbriz məktəbinin formallaşması və inkişafının ilkin mərhələsində müxtəlif məktəblərin ənənələri çulğasıdır. Uyğur rəssamları vasitəsilə Şərqi Türküstən ənənələri, Mesopotamiya təsviri sənət ənənələri və yerli təsviri sənət ənənələri bu məktəbin yaranmasının əsas mənbələri olmuşdur. XIV əsrin əvvəllərində miniatür rəssamlığının daha da inkişaf etdiyini Rəşidəddin'in "Cami ət-təvarix" əlyazmasına çəkilmiş miniatürlər sübut edir. Müxtəlif tarixi hadisələri, mifoloji süjetləri əks etdirən xeyli miniatür azad qrafik tərzdə, Uzaq Şərq rəssamlığı uslubunda çəkilmişdir.

Lakin XIII əsrin sonu - XIV əsrin əvvəllərində yaradılmış bu iartürlərin bəzilərində Uzaq Şərq və Ərəb-Mesopotamiya ənənələri nəinki birgə mövcuddur, hətta üzvi surətdə çulğasıdır, yerli bədii ənənələrin təsiri altında yeni keyfiyyət kəsb etməyə başlayırı. Tədricən Təbriz məktəbinin miniatür sənətində yeni obrazlı quruluşlar işlənib hazırlandı. Bu quruluşun başlıca cəhəti onun əsasən dekorativ başlangıçla istinad etməsi idi.

Artıq XIV əsrin ortalarında miniatür rəssamlığının Təbriz məktəbində müxtəlif bədii ənənələri sintez etmiş tamamilə yeni və orijinal üslub formallaşdı. Burada 1330-1340-cı illərdə Firdovsinin "Sahnamə"sində çəkilmiş miniatürlər nəinki Azərbaycan miniatürünün, habelə bütün Şərqi rəssamlıq sənətinin inkişafında yeni və yüksək mərhələni təşkil edir. Bu əlyazma miniatürlərinin böyük hissəsinə ustad Şəmsəddin çəkmişdir. Miniatürlərin başqa bir qismını onun şagirdinə, XIV əsrin ikinci yarısının tanınmış rəssamı Əbdü'l Xoyluya aid edirlər.

XI-XIV əsrlərdə dünyəvi məzmunku əlyazmalarından başqa, ilahiyyata həsr olunmuş əlyazmaları da ornamental-dekorativ motivlərlə bəzədilirdi. Bu əlyazmaların in-

mətni iri hərflərlə, bəzən bir neçə klassik xətti dəyişməklə yazılırdı. Abdulla Seyrəfinin 1329-cu ildə və Abdulla Marağayının 1338-ci ildə üzünü köçürdükləri Quran nüsxələri dekorativ tərtibatına görə nadir sənət nümunələri hesab edilir.

XIV əsrin sonlarında Şirvanda hazırlanmış "Kitabi-kimya əssəadət", 1388-ci ildə Təbrizdə üzü köçürülmüş "Əcayib əl-məxluqat" əsərləri kitab sənətinin gözəl nümunələridir.

XV əsrdə Şirvanşahların, Qaraqoyunlu və Ağqoyunlu hökmədarlarının saray kitabxanalarında elmi, tarixi, ədəbi-bədii məzmunlu əsərlərin üzü köçürültür, əlyazmalarına gözəl miniatürler çəkilirdi. Bu dövrdə Təbrizdə, Şamaxida, digər Azərbaycan şəhərlərində Mirəli Təbrizi, Mirabdulla Təbrizi, Cəfər Təbrizi, Əzhər Təbrizi, Əbdürrəhim əl-Yaqubi (Ənisi), Süleyman Əli Yaqubi, Nizaməddin Əli Ərdəbili kimi xəttatlar fəaliyyət göstərirdilər. Məlumdur ki, Uzun Həsənin "Əmeleye-kitab xaneye-hümayun" kitabxanasında 58 mahir xəttat və rəssam çalışmaqdır. Xəttat Mirəli Təbrizi "nəstəliq" xəttinin yaradıcısı kimi məşhurlaşmışdır. Cəfər Təbrizi Ağqoyunlu Baysunqurun saray kitabxanasına uzun müddət rəhbərlik etmişdi (kitabxanada 45 xəttat işləyirdi). Onun şagirdi Əzhər Təbrizi Süleyman Əli Məşhədinin, Şah Mahmud Nişapurinin və Sultan Məhəmməd Nurun müəllimi olmuşdur. Bəzi monumentalist xəttatlar memarlıq abidələrinin yazılarını və dekorativ bəzəklərini işləyirdilər.

Tam əsasla qeyd etmək olar ki, XIV-XVI əsrlərdə Təbriz miniatür məktəbinin inkişafında fasılə olmamışdır. Bu dövrdə Təbriz məktəbinin bədii üslubu tam şəkildə formalasdır.

Məhəmmədin Təbrizdəki sarayında oğlan və qızların cəng, tənbur, serud, ney, dəf sədalan altında yallı getməsi haqqında dövrün mənbələrində məlumat vardır.

XIV əsrin ikinci yarısında, Cəlairilər dövründə Azərbaycan musiqisi saraya daha artıq dərəcədə yol tapmışdır. 1371-ci ildə Şah Şüca Təbrizi işgal edərkən şəhərin üç böyük şəxsiyyəti - şair Salman Savəci, musiqişünas Hafız Yusifşah və alim Şeyx Məhəmməd Keçəçi haqqında ona məlumat verildi. Salna məçilər Hafız Yusif-i şahı "ürəkaçan nəğmələr sahibi" adlandırırdılar.

Görkəmlı musiqişünas Əbdülqadir Marağayının (1353-1435) əsas yaradıcılığı Cəlairi hökmədarları Sultan Hüseyin, Sultan Əhməd və Əmir Teymurun oğlu Miranşahın hakimiyyəti dövründə Təbrizdə keçmişdir. Məşhur xanəndə olmuş Əbdülqadir bəstələdiyi mahnilara özü şeir yazdırdı. Onun Azərbaycan, fars və ərəb dillərində yazdığı şeirlərdən nümunələr indiyədək qalmışdır. Sənətkarın bəstələdiyi bir mahnının sözləri - Azərbaycan dilində yazılmış "Bizi unutma" rədifi şeri geniş yayılmışdı.

Əbdülqadir Marağayı ramazan ayının 30 günü ərzində 30 mügam əsəri bəstələmiş, əsərlərini Cəlairi hökmdarı Sultan Hüseynə təqdim etmişdi. Bütün musiqi ustaları, o cümlədən məşhur musiqişunas Xacə Rizvanşah bu məharətə heyran qalmışdır. Şah Sultan Hüseyn mükafat olaraq Əbdülqadirə 100 min dinar məbləğində pul vermişdi. Salnaməçilrin verdikləri məlu mata görə, Əbdülqadir Marağayı müxtəlif elmlər sahəsində də misilsiz biliyə malik idi. Əbdülqadir Əmir Teymurun əmri ilə digər sənətkarlarla birlikdə Təbrizdən Səmərqəndə aparılmışdır. Bu zaman Əbdülqadir musiqi sahəsində artıq tanınmış bir şəxsiyyət idi. Onun "Məqasid əl-əlhan", "Kənz ül-əlhan", "Ləhinə", "Fəvaidi-əşərə", habelə Səfiəddin Əbdül- mömin Urməvinin "Kitab əl-ədvər" əsərləri musiqi nəzəriyyəsi sahəsində böyük elmi nailiyyət idi. Bu əsərlərdə musiqinin bütün nəzəri və təcrübə məsələlərinə toxunulmuşdur.

Əbdülqadir Marağayı Miranşahın hakimiyyəti dövründə Səmərqənddən Təbrizə qayıtdı və saray musiqiçiləri Həbib Udi, Qütbəddin Nai (neyçalan), Əbdülməmin Quyəndə ilə birlikdə musiqi fəaliyyətini davam etdirdi. Miranşah atdan yixildiği üçün əsərləri pozulmuşdu. O, günlerini eyş-işrətdə keçirirdi. Bundan xəbər tutan Teymur Təbrizə gəldi və "Miranşahı eyş-işrətə məcbur edən musiqiçilərdir" fikrində qərarlaşaraq Həbib Udini, Qütbəddin Naini və Əbdülməmin Quyəndəni Təbrizdə edam etdirdi. Əbdülqadir Marağayı isə Təbrizdən Bağdada qaçaraq Sultan Əhməd Cəlairinin yanma getdi. Teymur Bağdadı ələ keçirdikdən sonra yenə də Əbdülqadırı edam etdirmək istədi. Əbdülqadir dar ağacının ipi boynunda ikən Quran ayəsindən bir neçə cümləni mügam axarında və xoş avazla oxudu. Əbdülqadırın bu hərəkəti Teymurun xoşuna gəldi və o, verdiyi hökmdən imtina etdi.

Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının dövründə Azərbaycanda musiqi xeyli inkişaf etmişdi. Bu dövrdə Təbrizin musiqi həyatı Avropa səyyahları və eñilərinin də diqqətini cəlb etmişdi.

Musiqi yalnız sarayda deyil, Təbrizin 30 min tamaşaçı tutan "Qurd meydanlarında təşkil olunan müxtəlif məclislərdə də səslənirdi. Barbaro yazırı ki, Təbrizin meydanında hər birinin uzunuğu bir gəzdən artıq olan cəng, ud, bərbət, ney və sinc çalınırdı.

Mühəribə və döyüşlər zamanı da musiqi alətləri (xüsusi ləşşəy pur, sinc, gərranay, təbil və s.) səslənirdi.

Monqol yürüşlərinin memarlıq və şəhərsalma işləri üçün viranədici nəticələri Azərbaycan memarlığının qərarlaşmış ənənələrini, memarların əldə etdikləri yüksək ustalıq səviyyəsini aradan qaldıra bilməzdi. Ağır itkilərə baxmayaraq, Azərbaycanın formallaşmış orta əsr memarlıq məktəbləri (Arran,

Naxçıvan və Şirvan-Abşeron) yerli ənənələrin sarsılmazlığını nümayiş etdirirdi. Monqol yürüşləri nəticəsində Arran memarlıq məktəbi daha çox ziyan çəkmişdi. Əsas mərkəzlərin (Şəmkirin, Gəncənin və Beyləqanın) viran edil-məsindən sonra orta əsr Azərbaycan memarlığında Arran məktəbinin əhəmiyyəti xeyli azaldı.

Baş vermiş tarixi-siyasi döyişikliklərlə əlaqədar olaraq Təbriz memarlıq məktəbi mühüm və aparıcı mövqə qazandı.

XIII əsrin ikinci yarısında nisbi sabitliyin qərarlaşması Azərbaycan memarlığının daha da inkişafı üçün əlverişli şərait yaratdı. Azərbaycan torpaqlarının Hülaku (Elxani) dövlətinin başlıca mərkəzi olması bu inkişafda böyük rol oynamışdır.

Hələ Hülaku xan dövründə tanınmış bir alim olan *Nəsirəddin Tusinin* başçılığı ilə Marağada rəsədxana inşa edildi. Rəsədxana nəinki öz dövrünün iri elmi mərkəzi idi, habelə görkəmli memarlıq kompleksi kimi də məşhurlaşmışdı (mövcud olan tarixi salnamələr və Marağa yaxınlığındakı rəsədxananın varlığı bunu sübut edir). Beləliklə, XII əsrə Azərbaycan memarlığının mühüm mərkəzlərindən biri sayılan Marağanın Azərbaycan memarlığı ənənələrinin XIII əsrin ikinci yarısından başlanan dırçılışında əhəmiyyətli rolü olmuşdur.

Məlumdur ki, Elxanilər dövlətinin başlanğıc mərhəbəsində islam, buddizm və xristian dinlərinin müəyyən rəqabəti baş vermişdi. Bu isə xristian və buddizm ənənələri əsasında tikilmiş bəzi memarlıq obyektlərinin meydana gəlməsində özünü göstərməşdi. Lakin Qazan xan islamı qəbul etdikdən sonra həmin memarlıq abidələri daşıldı. Buna baxmayaraq, XIII əsrin əvvəllərində Azərbaycana gəlmiş, buddizmə etiqad edən uyğur ustaları XIV əsrin əvvəllərində Təbrizdə yaratdıqları miniatür əsərlərində Uzaq Şərq təsirinin izlərini qoydular.

Elxanilər dövlətinin paytaxtı elan edilmiş Təbriz şəhəri Qərblə Şərq arasında ən iri mədəni mərkəzə çevrilirdi. Təbriz böyükliyünə, əhalisinin sayına və ticarətin həcmində görə Qəribin ən iri şəhərlərini geridə qoymuşdu. Ərquq xanın dövründə başlanmış şəhərsalma tədbirləri Qazan xanın hakimiyəti illərində daha geniş miqyas alı. Bu tədbirlərin həyata keçirilməsində baş vəzir Rəşidəddinin böyük rolü olmuşdur.

1297-ci ildə Şənb adlı yerdə Təbrizin yeni mərkəzinin əsası qoyuldu ("Şənb-Qazan" və yaxud "Qazaniyyə" adı ilə tanınmışdı). Qazaniyyə kompleksində Qazan xanın məqbərəsi mərkəzi yeri tuturdu. Yazılı mənbələrdəki məlu matlara görə XVI əsrədək mövcud olmuş bu məqbərə Azərbaycanın qülləvan abidələri tipinə aid idi və kaşilarla bəzədilmişdi. Əbdülkazım əl-Kaşanının məlu matlarına əsasən, kompleksi təşkil edən tikililərin, habelə məqbərənin müəllifi memar *Tacəddin Əlişah* idi. O dövrdə Təbrizdə yaradılmış iri memarlıq obyektlərindən biri də Rəbi-Rəsidi və

yaxud Rəşidiyyə adlandırılmış şəhərcikdir (Qazan xanın vəziri Rəşidəddinin rəhbərliyi ilə inşa olunmuşdur). Kompleksə daxil olan obyektlər arasında 24 iri karvansara, 1500 dükan, 30 min ev və s. xüsusi yer tutur. Hamamlar, kağız istehsal edən karxana, boyaqçı emalatxanaları, xiyabanlar, sikkəxana, bağlar, dəyirmanlar, rəssam və xəttatların fəaliyyət göstərdiyi emalatxanalar Rəşidiyyənin çoxfunksiyalı şəhərcik olduğuna dəlalət edirdi.

Təbrizdə aparılan şəhərsalma tədbirlərinin miqyası orta əsrlərdə görülməmiş hadisə idi. Büyük karvan yollarının qovuşوغunda yeni şəhərin - Sultaniyyənin əsasının qoyulması, onun intensiv inkişafı dövrün əlamətdar hadisələrindən biri olmuşdur. Şəhərin inşasına Ərququn xanın dövründə, XIII əsrin 80-ci illərinin sonlarında başlanılmış və tikinti işləri 1305-ci ildə, Ulcaytunun hakimiyyəti zamanı başa çatdırılmışdı.

XIII-XIV əsrlərdə Təbrizin və Sultaniyyənin ümumi memarlıq simasına dair yeganə təsviri sənədli mənbə XVI əsrin 30-cu illərində Sultan Süleyman qoşunlarının tərkibində bu şəhərlərdə olmuş Osmanlı səyyahi, şairi və rəssami, memarlıq sahəsində də tanınan Mətrakçi Nasuhun özünəməxsus rəsmənidir. Rəssam Təbrizin rəsm-planında şəhərdə mövcud olmuş 80-dən artıq müxtəlif təyinatlı memarlıq obyektiini əks etdirmişdir. Mətrakçi Nasuhun rəsmənlərindən aydın olur ki, Sultaniyyədəki Ulcaytu məqbərəsi XVI əsrədə də tam şəkildə qalmaqdır idi.

XIII-XIV əsrlərdə Azərbaycanın bir sıra şəhərlərində də müəyyən şəhərsalma tədbirləri həyata keçirilirdi. Lakin öz miqyası və keyfiyyətinə görə bu tədbirlər Təbrizdəki və Sultaniyyədəki işlərdən xeyli geri qalırdı.

Göstərilən dövrün aparıcı memarlıq tipi məqbərələr olmuşdur. XIII-XIV əsrlərdə Azərbaycanda inşa edilmiş məqbərələrin əksəriyyəti qülləvari formaya malik idi (bu tipli məqbərələr keçmiş memarlıq ənənələrini davam etdirirdi). Bu sahədə Naxçıvan memarlıq məktəbinin uğurlan ilk növbədə qeyd olunmalıdır.

Naçivanın Qarabağlar kəndində mövcud olmuş məqbərə ümumi quruluşunun fərdi cəhətləri ilə fərqlənir. Zənn edilir ki, bu abidə də memar Əhməd ibn Əyyub Naxçıvani tərəfindən XIV əsrin 30-cu illərində inşa olunmuşdur.

Bu dövrün qülləvari məqbərələri Səlmas və Xiyav şəhərlərində də qorunub saxlanılmışdır. Qarabağ ərazisində XIII-XIV əsrlərdə inşa edilmiş xeyli məqbərə vardır. Onların əksəriyyətinin memarlıq həllində Naxçıvan memarlıq istiqamətinin güclü təsiri hiss olunur. Məqbərələrin Araz-Qarabağ qrupuna əsrin Azərbaycan memarlığının inkişafının ümumi təmayülləri baxımından qiymət verərkən qeyd etmək olar ki, bu abidələr özlərində Naxçıvan və Şirvan-Abşeron memarlıq istiqamətlərinin qarışılıqlı təsirini əks etdirir.

Bu dövrdə müdafiə qurğularının inşası da geniş miqyas almışdı. Başlıca şəhərlərin qala divarları, qüllələr, müxtəlif mövqeli feodallara məxsus olan qəsrlər

həmin qurğuların aparıcı növləri idi. Təbrizin və Sultaniyyənin etibarlı müdafiəsi üçün XIII-XIV əsrlərdə mühüm tədbirlər həyata keçirilmişdi. Qazan xanın hakimiyyəti illərində Təbriz şəhərinin ətrafinı möhkəmləndirmək məqsədilə yeni qala divarlarının inşasına başlanıldı, lakin Elxani hökmərinin ölümü ilə əlaqədar bu tədbir sonadək həyata keçirilmədi.

Müdafıə qurğularının mühüm qismini XIII-XIV əsrlərdə Abşeronda tikilmiş feodal qəsrləri təşkil edir. Bu komplekslər, adətən qala divarları ilə əhatə olunmuş saraydan ibarət idi və onların mərkəzində qüllə ucalırdı. Belə tikintilərə Mərdəkəndəki dördguşəli qüllə, Nardarandakı qəsr (1301-ci ildə memar Mahmud ibn Sədi tərəfindən inşa olunmuşdur), yüksək qayalı üzərində ucalmış Ramana qəsri, Şəganda olan qəsr misal ola bilər. Vaxtılı Abşeronda bu cür qəsrlər daha çox idi.

Dairəvi qülləyə malik olan Mərdəkan qəsri mühüm fərdi cəhətlərinə görə fərqlənir. Abidənin üzərində onun 1232-ci ildə memar *Əbdülməcid ibn Məsud* tərəfindən tikildiyini təsdiq edən yazı vardır. XIII əsr Azərbaycan memarlığının özünəməxsus abidəsi olan Bayıl qəsri dövrünün ən güclü istehkamlarından idi. Abidənin nadir cəhətlərindən biri üzərində insanların, heyvanların, quşların və əfsanəvi varlıqların təsviri, ərəb qrafikası əsasında yazılar olan üzlük daşlarının çoxluğudur. Bu cür daş lövhələrin 1200 ədəd olduğu güman edilir və in迪yədək onların 700-ə qədəri tapılmış, tədqiq olunmuşdur.

Bu dövrdə dini təyinatlı obyektlərin inşası geniş miqyas almışdı, lakin müasir dövrədək həmin abidələrin az bir qismi qalmışdır. Təbrizdə tikilmiş Cümə məscidi bunlardan biridir. Bu məscid daha çox Əlişah, yaxud Ərk məscidi adı ilə tanınmışdır. Kompleks səciyyəsi daşıyan bu obyektdə mədrəsə, hovuz, saray, digər tikililər vardır. Mənbələrdə verilən məlumatlarda məscidin qızıl və gümüş elementləri ilə naxışlanması qeyd edilmişdir.

1309-1310-cu illərdə Bakıda tikilmiş Cümə məscidi də plan quruluşuna və formasına görə özünəməxsus abida olmuşdur (XIX əsrin sonlarında bu məscidin yeri müəyyən edilmiş və XX əsrin əvvəlində həmin yerdə yeni məscid inşa olunmuşdur). Əldə edilmiş epiqrafik materiallara əsasən güman edilə bilər ki, burada Vəsrə qədər də dini obyekt mövcud olmuşdur.

Xanəgahlar da dövrün başlıca dini təyinatlı tikililəri idi. Xanəgahlar əsasən ziyarət yerləri ətrafında meydana gəlib formallaşan, məqbərələri, hücrələri və karavansaraları özündə ehtiva edən, divarlarla əhatə olunan kompleks səciyyəsi daşımışdır. Pir saat çayı yaxınlığında xanəgahın ilkin əsasının yaranması XIII əsrdə şamil oluna bilər. Xanəgahın mərkəzini təşkil edən Pir Hüseyn türbəsi sərdabəsinin zəngin şəkildə bəzədilməsi ilə seçilir. Xanəgahın minarəsi Şirvan-Abşeron memarlığının qiymətli

abidəsidir. Minarədə abidənin 1256-cı ildə memar Mahmud ibn Məqsud tərəfindən tikildiyi göstərilir.

XIII-XIV əsrlərdə bir çox mülki obyektlər (karavansara, hamam, mühəndis qurğuları, xüsusilə su təchizatı şəbəkələri) də inşa edilmişdir. Bunlardan birini - memar Güstəsif ibn Musa tərəfindən 1388-ci ildə Nardaranda tikilmiş hamamı misal göstərməklə kifayətlənəmək olar.

Verilmiş qısa icmal göstərir ki, monqol yürüşləri nəticəsində müvəqqəti tənəzzül etmiş Azərbaycan memarlığı XIII əsrin ikinci yarısından etibarən yeni yüksəlik mərhələsinə daxil olmuşdur. Memarlar keçmiş dövrlərdən əldə edilmiş bilik və təcrübəni dirçəltmiş, Azərbaycan memarlığına bir çox yeniliklər gətirmişlər. XIII-XIV əsrlərin memarlığı orta əsr Azərbaycan mədəniyyətinin inkişafı tarixində əhəmiyyətli yer tutur.

XIII əsrin sonlarında Elxanilər dövlətinin tənəzzülü, Şirvanşahlar dövlətində vəziyyətin qeyri-sabitliyi ilə əlaqədar olaraq baş vermiş qışamüddətli durğunluqdan sonra ölkənin cənubunda və şimalında siyasi hakimiyətin mərkəzləşməsi mövcud Azərbaycan memarlıq ənənələrinin inkişafını təmin etdi. XIV əsrin sonu - XV əsr memarlığının tərəqqisinə Təbriz istiqaməti (ölkənin cənubunda) və Şirvan-Abşeron məktəbi (Azərbaycanın şimal ərazisində) aparıcı mövqedə olmuşdur. Təbriz, Şamaxı və Bakı bu memarlıq məktəblərinin əsas mərkəzləri idi. Ölkənin cənubunda baş verən tarixi hadisələr (sülalələrin tez-tez dəyişməsi, digər siyasi olaylar) Təbrizin memarlıq baxımından intensiv inkişafına mane ola bilməmişdi.

Bu dövrdə şəhərsalma işi memarlıq fəaliyyətinin mühüm sahəsi olaraq qalırdı. Şəhərsalma təcrübəsi baxımından Təbriz, Şamaxı,

Bakı və Ərdəbil ən mühüm mərkəzlər sırasında olmuşdur. XV əsrda Sultaniyyə, Naxçıvan və Gəncə şəhərləri mühüm şəhərsalma obyektlərindən idi. Dərbənd şəhəri Şirvan-Abşeron şəhərsalma təcrübəsi xarına qoşulmuşdu.

XV əsrda şəhərsalmanın inkişafı haqqında ən aydın təsəvvürü Bakının timsalında görə bilərik. Şirvanşahların iqamətgahının Şamaxıdan bu şəhərə köçürülməsi, bir sıra obyektlərin, xüsusilə saray kompleksinin tikilməsi Bakını öz dövrү üçün intensiv şəhərsalma fəaliyyəti meydانına, mərkəzinə çevirdi.

Şirvanşahlar sarayı kompleksi bu baxımdan daha səciyyəvi hesab olunmalıdır. Biz indi bu kompleksin Bakıda ilk saray kompleksi olduğunu iddia edə bilmərik. Şirvanşahlar sarayı kompleksi təxminən XV əsrin 10-cu illərində tikilmişdir. Ən yüksək mövqedə sarayın ikimərtəbəli binası yerləşir. Divan xana binası da bu səviyyədə saraya birləşir. Əks tərəfdə, aşağıda türbə və şah məscidi, üçüncü mövqeda isə dövrün görkəmli alimi Seyid Yəhya Bakuvinin Səkkizgüşəli məqbərəsi yerləşir. Məqbərənin yanında vaxtilə mövcud olmuş məscid hazırda

yoxdur. Şimal istiqamətində saray tikililərinə şah hamamı və ovdan birləşirdi (yardımçı tikililər də məhz bu mövqedə idi). Kompleksin tikintisində memarlar Abşeronun yeganə materialından - oyma, yonma, naxışlama təsirinə asanlıqla məruz qalan əhəngdaşından istifadə etmişlər. Divanxana və türbədəki alaqqapılarda daş üzərində oyma işləri özünün incəliyi ilə insanı heyrlətə salır. İndiyədək iddia edilirdi ki, Şirvanşahların saray kompleksinin tikintisində düşünlümüş plan olmamışdır. Bu fikir səhvdir. Son illər ərzində Şirvanşahlar sarayının planının diqqətli tədqiqi göstərdi ki, saray kompleksi aydın surətdə düşünülmüş sxemə malikdir. Bu sxemə əsasən kompleks iki hissəyə (rəsmi işlər üçün və şəxsi istifadə məqsədli) ayrılır. İndiyədək qeyd olunurdu ki, qərb tərəfdən saray divarlarının əyri-üyru olması sarayın özülünün xüsusiyyətləri, onun qayalıqda yerləşməsi ilə əlaqədardır. Lakin indi aydınlaşdır ki, bu, memarın sənət tapıntısidir. Məhz bu tapıntı sayəsində sarayın rəsmi işlər üçün olan hissəsinin dənizə geniş mənzərəsi açılmış, burada daha əlverişli iqlim şəraiti yaradılmışdır. Saraya birləşən divanxana tikilisinin funksiyası problemi indiyədək mübahisə obyekti olmuşdur. XIX əsr elmi ədəbiyyatında onu məhkəmə üçün yer kimi qiymətləndirirlər. Lakin feodal Şərqinin saray memarlığı təcrübəsinin tədqiqi göstərdi ki, divanxana bütün saray kompleksinin vacib elementidir və o, müxtəlif rəsmi görüşlər üçün nəzərdə tutulmuşdur. Saray kompleksinin tarixi bir neçə daşüstü yazida öz əksini tapmışdır. Məsələn, türbənin alaqqapısında göstərilir ki, türbə Şirvanşah I Xəlilullah tərəfindən inşa etdirilmişdir (türbə şirvanşahın anası və oğlu üçün nəzərdə tutulmuşdur). Bu yazidan obyektin 1435-ci ildə inşa edildiyi məlum olmuşdur. Digər bir yazıya əsasən abidənin memarı da aşkar edilmişdir (memar Əli nəinki türbəni, habelə saray kompleksinin bəzi qurğularını da inşa etmişdir).

Əsrimizin 20-ci illərinə doğru Şirvanşahlar sarayı yarıdağılmış vəziyyətdə idi. 20-ci illərdə burada təmizlik işləri aparılmış, 1932-1933-cü illərdə isə bərpə-təmir tədbirləri həyata keçirilmişdir. 1946-cı ildən etibarən burada əsaslı bərpə işləri görülmüş, saray kompleksi həmin tədbirlər sayəsində təxminən ilkin formasına qaytarılmışdır.

Bir sıra mənbələrin məlu matlarına əsasən, Təbrizdə Ağqoyunlu hökməri Sultan Uzun Həsən tərəfindən iri saray kompleksi tikdirilmişdi. Mənbələrdə mübəliğə yol verilir və qeyd edilir ki, sarayda 20 min otaq mövcud idi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir. Ehtimal etmək olar ki, "Həşt-behiş" adlanan bu saray kompleksi Bakıdakı saray kompleksindən əsaslı şəkildə fərqlənən prinsiplər üzrə inşa edilmişdir. Güman edilə bilər ki, burada coxsayılı əlahiddə saraylar mövcud idi və

xiyabanlar, hovuzlar, fəvvərələr bu sarayları vahid şəkildə birləşdirən elementlər olmuşdur.

Feodalizm dövrünün bütün mərhələlərində memarlıq fəaliyyətinin başlıca elementi müdafiə qurğuları idi. Lakin əvvəlki dövrlərə nisbətən XV əsrə bu sahədə müəyyən dəyişikliklər baş verdi. Abşeron tipli feodal qasrləri artıq tarixi dəyərini itirdi. Bu cür qəsrlər XV əsrə tikilmirdi. Müdafiə qurğularının başlıca növləri Şəhərlərin qala divarları, strateji keçidlərdə, dağlıq yerlərdə inşa edilmiş qalalar idi.

Müdafıə qurğularının ən nadir nümunələrindən biri Bakının XV əsrə tikilmiş qala divarlarıdır. Qala divarları bütün şəhəri əhatə edir və hər iki tərəfdən Xəzər dənizinin dərinliklərində itib-batırıldı.

XV əsrə Şamaxı şəhərinin qala divarları yenidən quruldu. Təbriz dini-xatırə təyinathı iri tikililərin mərkəzi olaraq qalırdı.

Bu dövrün ən məşhur dini-xatırə obyekti olan "Göy məscid" Cahanshə Qaraqoyunlunun əmri ilə 1465-ci ildə tikilmişdir və o, Şərqi memarlıq sənətinin ən nadir incilərindən biri kimi tanınmışdır.

Şirvan-Abşeron məktəbinə məxsus dini-xatırə təyinathı obyektlər sırasında Şirvanşahların saray kompleksinə daxil olan Şaly məscidi (1442) və Mərdəkanda yerləşən Tubaşahi məscidi (1482) xüsusilə seçilirdi.

Seyid Yəhya Bakuvinin Səkkizguslu türbəsi (Bakı) və Şamax bölgəsinin Mərəzə kəndindəki "Diri Baba" türbəsi Şirvan xatırə tikililərindəndir. "Diri Baba" həm öz mövqeyinə, həm də memarlıq həllinə görə nadir abidədir. Bu türbə reliyef üzərində tikilməmiş qayalıqda oyulmuş bir sahədə inşa edilmişdir. Türbə ikimərtəbəlidir. Birinci mərtəbə ziyarətə gələnlər və xidmətçilər üçün nəzərdə tutulmuşdur. Sərdabənin yerləşdiyi başlıca otaq isə ikinci mərtəbədə yerləşir. İkinci mərtəbədə otaq günbəzşəkillidir. Sərdabə türbənin içərisində deyil, qayada oyulmuş xüsusi yerdə saxlanılırdı. Türbənin naxşları içərisində memarın adı tam göstərilməmişdir ("Ustad Hacının oğlu"). Lakin məlumatdur ki, türbəni inşa etmiş şəxs peşəkar memar olmuşdur. Türbənin ön tərəfində aşkar edilmiş yazidan aydın olur ki, abidə 1402-ci ildə tikilmişdir. Bu gözəl xəttatlıq nümunəsinin müəllifi də həkk olunmuş yazidan məlum olur ("Ustad Dərvış"). Qəbələ bölgəsinin Həzərə kəndindəki məqbərələr də diqqətəlayiq abidələrdir. Şeyx Bədrəddin türbəsi 1446-ci ildə tikilmiş, digər məqbərə isə Şeyx Barikin şərəfinə ucaldılmışdır (XV əsr). Hər iki məqbərə səkkizgusəlidir.

XV əsrə mülki tikinti işləri də intensiv surətdə aparılırdı. Hamamlar və karvansaralar daha geniş şəkildə tikilən obyektlər idi. Hamamlar Azərbaycanın bütün yaşayış məntəqələrində inşa olunurdu. Şirvanşahların saray kompleksinə daxil olan

hamam belə tikililərə nümunədir. Lakin bu obyekt bizi yanında qoymış vəziyyətdə gəlib çatmışdır.

Azərbaycan karvansaraları qərarlaşmış iki ənənəvi tipə aid idi: 1) şəhər karvansaraları; 2) ticarət qovuşğunda yerləşən karvansaralar (bunlar Səngəçal və Miyaci karvansaraları ilə təmsil olunur). Karvansaralar iri komplekslər olub, qonaq otaqları, yardımçı binalar, heyvan saxlanılan yerlərdən ibarət idi. Şəhər karvansaralarını əsasən ikimərtəbəli və yaxud birmərtəbəli tikililər təşkil edirdi. Müxtəlif otaqlar və kiçik evvanlar dördbucaqlı həyət ətrafında yerləşirdi.

**Fəlsəfi fikir.** Monqolların və Teymurun yürüşləri əleyhinə mübarizənin kəskinləşməsi ideologiyada müxalifət cərəyanını gücləndirərək bu cərəyanın miqyasını genişləndirdi, onunla rəsmi (hakim) ideologiya arasında olan uçurumu daha da dərinləşdirdi.

Bu yüzilliklərdə peşəkar, o cümlədən peripatetik fəlsəfi meylin inkişafı müşahidə edildi. Bu fəlsəfə qədim Şərq və qədim yunan fəlsəfəsinin ənənələrinin sintezindən ibarət idi. O, orta əsrlərdə Şərq elminin yüksək səviyyəsinə əsaslanaraq XIII əsrə qədərki materializm, rasionalizm və dialektika ideyalarını təbliğ və inkişaf etdirirdi. Digər tərəfdən, bu dövrə bidətçiliyin tarixən mütərəqqi, mistik, panteist fəlsəfəsi geniş yayılırdı. Materialist, rasionalist təməyüllər, dünyani dialektik qavramı cəhdələri bu fəlsəfənin səciyyəvi cəhətləri idi.

Həmin tarixi dövrün və sonrakı əsrlərin fəlsəfəsinin inkişaf xüsusiyyətlərindən biri peripatetizm fəlsəfəsinin bidətçi (suflilik, hürufilik, nöqtəvilik və s.), cərəyanların mistik panteist fəlsəfəsi ilə tədricən yaxınlaşması, qarşılıqlı surətdə bir-birinə sırayət etməsi olmuşdur.

Peripatetizmin inkişafı, XIII-XIV əsrlərdə cərəyanlar fəlsəfəsinə onun təsirinin fəallaşması xeyli dərəcədə ölkədə elmin inkişaf səviyyəsi ilə müəyyən edildi. Marağa rəsədxanası (XIII əsr), "Dar üş-şəfa" (XIV əsr) və başqa əzəmətli elm ocaqlarının mövcudluğu Azərbaycan fəlsəfə fikrinin inkişafında böyük rol oynamışdır.

XIII-XIV əsrlərdə Azərbaycanda peripatetik fəlsəfə Siracəddin Urməvinin, Əfzələddin Xunəcinin, Nəsirəddin Tusinin, Səfiəddin Urməvinin əsərləri ilə təmsil olunmuşdur. Bu mütəfəkkirlərin əsərlərində fəlsəfi problemlərlə yanaşı nücum, təbabət, riyaziyyat, məntiq və hüquq məsələləri də mühüm yer tuturdu. Dövrün peripatetik fəlsəfəsi Əl-Kindinin, Əl-Fərabinin, İbn Sinanın və Behnənyarın ənənələrini davam etdirir, konkret elmlərin inkişaf səviyyəsinə uyğun şəkildə Yaxın və Orta Şərqi fəlsəfə fikrinin təraqqisini təkan verirdi.

*Siracəddin Umtəvi* fəlsəfəyə, məntiqə və elmin bir sıra sahələrinə dair əsərlərin müəllifidir. Fəlsəfənin əsas məsələsinin həllində idealist mövqedə duran mütəfəkkir gerçəkliliyin təbii qanunauyğunluğunun mövcudluğu idəyası inkişaf etdirmiş, anlayışlar,

haqqında Aristotel nəzəriyyəsi və hissi qavrayışın, təfəkkürün vasitəsilə gerçekliyin idrakının mümkünlüyü fikrinə tərəfdar çıxmışdır. Onun "**Mətali əl-ənvar fi-məntiq və-1-hikmə**" ("Məntiq və fəlsəfənin ilkin parıltıları") adlı əsəri Azərbaycanda rasional məntiqin formallaşması və inkişafında böyük rol oynamışdır.

*Nəsimiaddin Tusi* Şərqi mədəniyyəti tarixində orijinal mütəfəkkül və böyük alim kimi tanınmışdır. Tusi'nin fəlsəfəsi öz əksini onun "Əsas ül-iqtibas" ("Biliklərin mənimsənilməsinin əsasları"), "Təcrid əl-kəlam" ("Kəلامdan seçmələr"), "Təcrid dər məntiq" ("Məntiqdən seçmələr"), "Əzəl və əbad" ("Başlangıç və son"), "Məkan və zaman", "Əxlaqi-Nasırı" ("Nasırın əxlaqı"), "Ədəb üll mütəəllimin" ("Təlim alanların təbiyəsi") adlı əsərlərində tapmışdır. Tusi iddia edirdi ki, kainat 4 maddi elementdən ibarətdir və əbədidir. Onun fəlsəfəsində Allah əzəli varlıq, vahid gerçəkli bütünlük mövcudatın mənbəyi olan zəruri mahiyyətdir. Tusi gerçək maddələri "sadə" və "mürəkkəb" qisimlərə aid edir. Od, su, hava və torpaq - "sadə", göstərilən 4 elementdən yaranmış maddələr : "mürəkkəb" qismə aiddir. Tusi qeyd edirdi ki, mətiyə daimi əbədi hərəkət və müxtəlif dəyişmələr axarındadır.

Tusi'nin dini və ictimai-siyasi baxışlarında etiqadla bidətçil teokratiya ilə demokratik quruluş arasında tərəddüdlə rastlaşırıq.

*Əfələddin Xunəci* tanınmış filosof, məntiqçi, hüquqşunas və təbib olmuşdur. Onun "Cüməl fi-məntiq" ("Məntiqə dair cümlələr") adlı əsəri geniş miqyasda tanınmışdır və müxtəlif dövrlərdə Şərqi mütəfəkkirləri (Seyfəddin Isa ibn Davud, Əbu Cəfər Əhməd ibn Əbdürəhman, Katibi Qəzvini və b.) bu əsərə bir sıra şəhərlər yazmışlar.

Əminəddin Müzəffər Təbrizi, Əbu Həfs Ömər ibn Məhəmməd Sührəvərdi, Şəmsəddin Əhməd Xoylu, Əbülmənaqib Zəncani, Nəcməddin Naxçıvani, Şəmsəddin Şirvani kimi filosofların yaradıcılığı da XIII əsrə təsadüf edir. Onların fəlsəfi, elmi və fəlsəfi teoloji səciyyəli əsərləri Yaxın və Orta Şərqdə geniş tanınmışdır.

Qeyd etmək lazımdır ki, ölkənin fəlsəfi fikrində hakim mövqə tutan islam teologiyası ilə yanaşı, Azərbaycan xalqının alban etnik ünsürünün etiqad etdiyi xristianlıq və buna qarşı duran müxalifət cərəyanı da müəyyən yer tutmaqdadır (alban mənəvi mədəniyyəti və dünayagörüşü Yegiše və Mxitar Qoşun ırsında öz əksini tapmışdır). Bu dövrədə xalq içərisində, onun mədəni həyatında bütərəstliyin, zərdüştiliyin adət və inamlarının mövcudluğu da inkarolun maz həqiqətdir.

XIII-XIV əsrlərdə Əvhədi Marağayının və Mahmud Şəbüstərinin dünyagörüşü Azərbaycan və islam Şərqi fəlsəfəsi tarixində mühüm yer tutur. *Əvhədi Marağayı* "Dəhnamə" məsnəvisinin, "Came-Cəm" poemasının, xeyli qəsidiə, qəzəl və rübabının müəllifidir. Əvhədi Allahı ilkin səbəb, yaradıcı hesab edir, lakin onu maddi gerçəkliliklə əlaqələndirir, bu ideal varlığı maddi mövcudluq içərisində "əridirdi". Şair-

filosofun yaradıcılığı üçün sadələvh materializm elementlərinin olması səciyyəvidir. Əvhədi Marağayı cəmiyyətin kamilləşməsi prosesində incəsənətin xüsusi röla malik olması fikrini təbliğ edirdi.

Azərbaycan filosofu, alimi, şairi *Səadəddin Mahmud Şəbüstəri Təbriz* XIII əsrin sonu - XIV əsrin əvvəllərində yaşamışdır. O, "Şahidnamə", "Səadətnamə", "Həqq ül-yeqin fi mərifəti-rəbbül-aləmin" ("Aləmi Yaradanın dərkinə dair həqiqi bilik"), "Mirət ül-mühəqqiqin" ("Haqqı axtaranların aynası") və ümumdünya şöhrəti fəlsəfi poemə olan "Gülşəni-raz" ("Sirlər bağçası") əsərlərinin müəllifidir. Şəbüstəri xeyli qəzəl, rübai yazmış İmam Qəzalinin "Minhəc ül-abidin" ("İbadət edənin yolu") əsərini farscaya tərcümə etmişdir. Mütəfəkkir hesab edirdi ki, dünya Yaradanın aynasıdır və bir sıra hallarda onları eyniləşdirirdi. Aləm əbədi dəyişmədə və inkisafdadır. Üzvi aləmin ən ali mərhələsi meymundan törəmiş insandır. İnsan eyni zamanda həm aləmlə, həm də Allahla eyniyyət təşkil edir. Mahmud Şəbüstərinin bu qəbildən olan görüşləri "Gülşəni-raz" poemasında öz əksini tapmışdır.

Zülfüar Şirvaninin fəaliyyəti də XIII əsrə təsadüf edir. Bu Azərbaycan alimi, şair və mütəfakkiri nücum, poetika, mənətiq, fəlsəfə sahələrində məşhur idi. Zülfüqar Şirvaninin fəlsəfi görüşləri onun 10 min beytdən ibarət "Divan"ında eksini təpib. "Divan"dan məlum olur ki, şair-filosofun dünyagörüşü Şərqi panteist təlimləri və Peripatetik fəlsəfənin təsiri altında formalasmışdır.

Azərbaycan şairi, mütəfəkkiri və böyük siyasi xadimi *Qazi Bürhanəddin XIV* əsrдə yaşayıb-yaratmışdır (1344-1398). O, "Tərcih ül-tövzih" və "İsir ül-adət fi əsərə ül-ibadət" ("İadəti sirlərində adətlərin mahiyəti") adlı əsərlərin, Azərbaycan dilində poetik divanının müəllifi idir.

XIII-XIV əsrlərdə Azərbaycanda sufizm ideologiyasının müxəlif cərəyanları geniş yayılmışdı. Qızılbaş hərəkatının ideologiyası cərəyanlar arasında xüsusi ilə seçilir. Səfəvi nəslinin banisi Şeyx Səfiəddin İshaq Ərdəbili (1252-1334) bu ideologiyanın yaradıcısı olmuşdur. Bu təlim əhalinin geniş kütlələrini əhatə etmişdi. Hərəkat Azərbaycanda, İranda və Kiçik Asiyada yayılmışdı. Şeyx Səfiəddinin ölümündən sonra onun təriqətinə Şeyx Sədrəddin Musa (1334r 1392), Şeyx Xoca Əli (1392-1427), Şeyx İbrahim (1427-1447) rəhbərlik etmişlər. Ehtimal ki, Şeyx Cüneydin (1447-1460) dövündə Səfəvilər şəlik təriqətini qəbul etdilər və ondan siyasi hakimiyyət uğrunda mübarizədə kəsərli vasitə kimi istifadə etməyə başladılar. Sufilik ideyaları şəhərlərdə, sənətkarlar arasında xüsusi intensivliklə yayılmışdı.

XIII əsrin ikinci rübündən XV əsrin əvvəllərinədək olan dövrədə əxilik Azərbaycanda təşkilat baxımından möhkəmləndi və gücləndi. Əxilik ideologiyası solçu, sufi mahiyətli şialiyə çox yaxın idi. Bu dövrədə İsmaili təlimi də müəyyən təsir dairesində malik olmuşdur. Məhəmməd Şəms Təbrizi sufiliklə bərabər İsmaililiyin əsas

təbliğilərindən biri idi. Bu cərəyanın hünufiliyin, nöqtəviliyin qızılbaşlığı, "Əliallahı" təliminin formallaşmasına təsiri olmuşdur. XIV əsrdə hünufiliyin mistik-panteist təməylünün meydana gəlməsi Azərbaycanın fəlsəfə tarixində əhəmiyyətli hadisə idi. Hünufiliyin ideya mənbələri ilk növbədə Şərqi bidətçi fəlsəfi təlimləri, xüsusilə sufi və ismaili fəlsəfəsi olmuşdur. Onun formallaşmasında Şərq peripatetizmi də müəyyən rol oynamışdır. Hünufilik fəlsəfəsinə yunan təsiri də məhz Şərq peripatetizmi vasitəsilə mümkün olmuşdur. XIV-XVI əsrlərdə Azərbaycanda, Türkiyədə və İranda, İraq və Suriyada, Yaxın və Orta Şərqi digər ölkələrində geniş yayılmış hünufiliyin vətəni Azərbaycan idi. Təlimin banisi və hərəkatın ilk rəhbəri Fəzlullah Nəimi 1387-ci ildə ilk dəfə olaraq Azərbaycanda yeni cərəyanın başlıca müddəalarını bəyan etdi. Məhz buna görə də hünufilər Azərbaycanı "Sərzəmine-restaxız" ("Oyanmış torpaq") adlandırdılar. Bir sıra məsələlərin həllində materializm mövqelərinə meyil, nisbətən ardıcıl panteizmə əməl olunması hünufiliyin başlıca cəhətləridir.

Hünufilik fəlsəfəsi Allahı gerçek aləmin, dünya təkamülünün məhsulunu - insan və onun nitqinin içərisində "eridirdi". Hünufilər ərəb əlifbasında olan hərflərə ilahi, mistik məna verirdilər. Onlar kainatın, aləmin əbadılıyını, gerçəkliyin dərk olunmasının mümkünlüyünü qəbul edirdilər. Hünufizmin qnoseologiyasının mütərəqqi tərəfləri idraka israrlı çağırış, idrak prosesində təfəkkürün və nitqin roluna üstünlük verilməsi və s. idi. Hünufizmin islama və dövrün digər monoteist dinlərinə münasibəti özünəməxsus səciyyə daşıyır. O, monoteist dinləri formal olaraq qəbul edir, öz ehkamlarının təşəkkülündə bu dinlərin müddəalarından istifadə edir, lakin mahiyyət etibarilə həmin dinlərin hamısına zidd çıxır. Təsadüfi deyildir ki, hünufilik islam ilahiyatçıları tərəfindən bidət və allahsızlıq kimi qiyəmətləndirildi, təlimin nümayəndələri isə amansız təqiblərə məruz qaldılar.

Hünufilikdə təlimin mistik tərəfi xüsusi yer tutur. Mistika hərfi və səsi ilahiləşdirən hünufiliyin əsasını təşkil edir.

Ösrlərlə mövcud olmuş digər fəlsəfi cərəyanlar kimi tarixən hünufiliyə də daxili ziddiyətlər, mübarizə, daxili təkamül xas olmuşdur. Onun təkamül istiqaməti xeyli dərəcədə dəyişən ictimai-iqtisadi və siyasi, ideoloji şəraitdən asılı idi.

Fəzlullah Nəimi Təbrizi-Astrabadi (1339/40-1402) hünufilik təliminin yaradıcısı olmuşdur. 0, 1402-ci ildə Naxçıvanda Əmir Teymurun oğlu Miranşah tərəfindən edam edilmişdir. Nəimi sənətkarlar zümrəsindən çıxmışdı və öz dövrünün arif şəxslərindən biri idi. 0, hünufiliyin başlıca müddəalarını ilk dəfə olaraq "Məhabbatnamə", "Cavidane-kəbir", "Ərşənamə" traktatlarında, qisən "Novmnamə" ("Yuxular haqqında") əsərində, "İsgəndərnamə" adlanan fəlsəfi poemasında izah etmişdir. Nəimi təliminin səciyyəvi xüsusiyyəti dünyانın panteist idraki sisteminə yeni ünsürün - hərfin daxil edilməsindədir. Hünufilər yazını, nitqi və

təfəkkürü ifadə edən hərfləri Allah, dünya və insanla eyniləşdirildilər. Nəiminin təlimində hərf insanların və kainatın (ona məxsus olan bütün əşya və hadisələrlə birlikdə) ilahiləşdirilməsində vasitə roluna malikdir. Allahla, dünya və insanla eyniyyət təşkil edən hərf maddidir, oddan, sudan, torpaqdan və havadan ibarətdir. Təlimin başlıca müddəələri bunlardır.

Azərbaycanda hürufilik təliminin ən böyük nümayəndəsi İmadəddin Nəsimi (1369-1417) idi. O, yaradıcılığında mükəmməl bildiyi üç dildən (Azərbaycan, ərəb, fars) istifadə etmişdir. Nəsimi əvvəllər sufiliyə aludə olmuşdur. Lakin sonralar hürufiliyə bağlanmış, müsəlman Şərqinin bir sıra ölkələrində bu təlimin geniş yayılmasında iştirak etmişdir. Nəsimi bu təlimin sırvı təbliğatçısı deyildi.

Humanist şairin yaradıcılığında mərkəzi yeri İnsan tutur. Onuni fikrincə, son məqsəd və həqiqət İnsandır. O, İnsanın kainatın təcəssümü və yaradıcısı kimi yanaşır. Nəsimi İnsanı bütün mövcudatın səbəbi hesab edir. "İnsan - Allahdır" tezisinin əsaslandırılması və hərtərəfli inkişaf etdirilməsi Nəsiminin poeziyasında başlıca yeri tutur. Nəsimi göstərir ki, "Allahın insandan kənardə axtarılması cəhdləri avamlıqdan irəli gəlir və bu cəhdlər əbəsdir". Bu fikirlər Nəsimi poeziyasının əsas istiqamətini bariz şəkildə ifadə edirdi. Onun fikrincə, İnsan "əzəldir, nəhayətsizdir. O, həyatın və ölümün mənbəyidir". Nəsiminin elmi, poetik, fəlsəfi fəaliyyəti sayəsində XV və sonrakı əsrlərdə hürufilik təlimi çox geniş yayılır.

Nəiminin ardıcılı, Azərbaycan filosofu Əliyul-Əla "Qiymətnamə", "Tövhidnamə", "Kürsünəmə" kimi mühüm əsərlərin müəllifi idi. O, hürufilik fəlsəfəsinin Osmanlı Türkiyəsində yayılmasında böyük rol oynamışdır.

XV əsrin sonu - XVI əsrin əvvəllərində hürufilik özünün keçmiş müxalifətçi və inqilabi ruhunu itirməyə başladı. Lakin hürufizmin itirmiş olduğu bu cəhətlər nöqtəvilik təlimində yaşamaqda idi. Azərbaycanda, İranda, Türkiyədə və Hindistanda geniş yayılmış bu təlim amansız şəkildə təqib edilirdi. Məlumdur ki, əsasən xalq kütünlərinin iştirak etdiyi nöqtəvilik hərəkatına ziyalılar və höttü hakim sinsin nümayəndələri qoşulmuşdular.

Nöqtəvilik təliminin banisi Mahmud Pasihani Gilani olmuşdur. O, Fəzlullah Nəiminin sağirdi və ardıcılı idi. Lakin Pasihani in başıları Nəiminin görüşlərindən kəskin surətdə fərqlənirdi. Pasihani təliminin materialist istiqamətdə olması və ifrat, aşkar bidətçiliyi "şagirdin" qovulmasına gətirib çıxardı.

Nöqtəvilər dünyani əbədi hesab edirdilər, bütün varlığı vəhdətdə göründülər. Bu fəlsəfi təlimdə "nöqtə" vəhdəti ifadə edirdi (təlimin adı da bu istilahdan yaranmışdı). Təlimdə nöqtə Yerlə eyniləşdirilir. Yer daim dəyişmədə və

hərəkətdədir. Mahmud Pasihani məntiqi təfəkkürün dindən üstün olduğunu aşkar surətdə iddia edirdi.

İnsanın ilahiləşdirilməsi nöqtəvilik təlimində xüsusi yer tuturdu. Nöqtəvilər üçün "Özünə müraciət et, səndən başqa bir şey yoxdur" fikri əsas idi. Nöqtəvilik zahidən islamı in kar etmir və şəlik pərdəsi altında çıxış edirdi.

XV əsrin sonlarında mistik-panteist, bidətçi istiqamətli qızılbaş təlimi Azərbaycanda fəlsəfi fikrin mü Hümət gerçəkliliyi idi.

Qızılbaş-şəhərə hərəkatında mövcud vəziyyətdən narazı olan bütün qüvvələr, hakimiyyətə can atan gənc İsmayıllı Səfəvi, hakim Ağqoyunlu feodallarına müxalif çıxanlar, şəhəruhaniləri, istismar olunan kütłələr iştirak edirdilər. Bu dövrdə şəlik mübarizlərin ideologiyası kimi xüsusi yer tuturdu.

XV əsrədə Azərbaycanda sufilik fəlsəfəsi Şah Qasım Ənvar, Şəms Məğribi, Seyid Yəhya Bakuvi, Yusif Miskuri və digər mütəfəkkirlərlə təmsil olunmuşdur.

*Şah Qasım Ənvar* fəlsəfi poeziyanın gözəl nümunəsi olan "Divan"ın, sufizm dünyagörüşünü şərh edən bir sıra traktatların müəllifidir. Bu traktatlar arasında ən məşhuru "Ənis ül-arifin" ("Müdirklərin dostu") adlanan fəlsəfi səciyyəli poemadır. Sufi panteizmi Şah Qasım Ənvarın fəlsəfi görüşlərinin əsasını təşkil edir. Onun təliminin aparıcı xətti insanın ilahiləşdirilməsindən ibarətdir.

*Şəmsəddin Mahmud Şirin Təbrizi* sufilik ruhunda yazılmış "Divan"ın, "Came-cahan nüma" ("Aləmi əks etdirən cam") və "Fi mərifəti ət-tovhid" ("Allahın vahidliyinin dərkinə da ir") adlı əsərlərin müəllifidir.

Azərbaycanda sufizmin tanınmış nümayəndələrindən biri də *Seyid Yəhya ibn Bəhaəddin Bakuvi* olmuşdur. O, "Şərhe-gülşəni-raz", ("Sirlər gülşəninin şərhi"), "Əsrar ət-talibin" ("Həqiqət axtaranların sırları") adlı fəlsəfi əsərlərin müəllifidir. Seyid Yəhya Bakuvi astronomiya və tarixə dair əsərlər də yazıçıdır.

*Yusif Miskuri* (XV əsr) Seyid Yəhya Bakuvinin ardıcılılarından biri idi. O, "Bəyən ül-əsrar" ("Sirlərin bəyəni") və "Silsilət ülüyü" ("Eyniliklər silsiləsi") adlı fəlsəfi əsərlərini ərəb dilində yazımışdır.

XV əsrədə Azərbaycanın fəlsəfi fikrinin inkişafı üçün keçmiş dövrlərdə yazılmış sufi-panteist istiqamətli əsərlərin Azərbaycan dilinə tərcümə olunmasının müəyyən əhəmiyyəti vardi. Məsələn, virazi təxəllüslü bir şair Mahmud Şəbüstərinin "Gülşəni-raz" əsərini Azərbaycan dilinə çevirmişdi. 1478-ci ildə şair Əhmədi Fəridəddin Əttarinin "Əsrarnamə"sini Azərbaycan dilinə tərcümə etdi. Bu dövrdə Azərbaycan mütəfəkkirlərindən Seyid Yəhya Xəlvət Şirvani, Şəmsəddin Məhəmməd ibn Əli Lahici, Kəmaləddin Hüseyn Ərdəbili və başqları Mahmud Şəbüstərinin "Gülşəni-raa" əsərinə şərhlər yazmışdır:

Məntiq sahəsində tədqiqatlara da bu dövrdə böyük diqqət yetirilirdi. Şükrulla Şirvani və Bədrəddin Seyid Əhməd Laləvi (1436-1506) məntiqə dair maraqlı əsərlər yaratmışdır.

Qaraqoyunlu sülaləsinən olan hökmədar Cahanşah Həqiqinin yaradıcılığı da XV əsərə təsadüf edir. Onun fəlsəfi poeziyasının hürufizm təlimi özünün geniş əksini tapmışdır. Həqiqi antifeodal bidətçi ruhlu hürufilik təlimini təmsil edən ilk hökmədar kimi diqqəti qəti cəlb edir. Lakin poeziyada və siyasi əməllərində onun bu təlimə münasibəti müxtəlidir. Həqiqi öz şərində Fəzlullah Nəimini özünün bələdçisi elan etsə də, Təbrizdə hürufi üşyanı qaldırmaq cəhdinə görə Nəiminin qızını və 500 nəfər hürufilik tərəfdarını edam etdirmişdi. Cahanşah Həqiqini əsasən hürufiliyin mistikası cəlb edirdi. Hökmədarın hürufiliyə aludəciliyi ruhanilərin ona düşmən münasibət bəsləməsinə səbəb olmuşdur.

Ölkənin ideoloji və siyasi həyatında əxilik də xüsusi yer tutmaqdə idi. Yazlı mənbələr, epiqrafik abidələr bunu sübut edir. Əxilərin bir çoxu Səfəvi şeyxlərinin müridləri olmuşdur.

1406-cı ildə Təbrizdə Əxi Qəssabın başçılığı ilə Teymuri hakimiyyəti əleyhinə üşyan baş vermişdi. Təbrizin üşyan etmiş sənətkar və yoxsulları şəhəri əla keçirdilər. Üşyançılar Təbrizi bir neçə ay ərzində idarə etdilər. Əxilər Səfəvilərin hakimiyyət uğrunda mübarizəsinə də yardım göstərirdilər. Lakin əxilik tədricən ideya, siyasi və təşkilat baxımından pozulma prosesi keçirirdi. Əxiliyin aşağı zümrələri I Şah İsmayılin qazılörünə qoşuldular, yuxarı təbəqəsi isə feodallaşdı və əxilik prinsiplərindən uzaqlaşdı.

Mahiyətcə bidətçi, mistik-panteist səciyyəli ideoloji cərəyanların geniş inkişafı XV əsr üçün səciyyəvi olmuşdur. Məhz bu cərəyanlar İsmayıllı Səfəvinin rəhbərlik etdiyi, ölkədə geniş miqyalar almış müxalifətin ideya silahına çevrildi.

**Maddi mədəniyyət.** XIII əsrin 20-30-cu illərində monqol ordusunun hücumları ilə əlaqədar bütün Yaxın və Orta Şərqi olduğu kimi Azərbaycanda maddi mədəniyyət böyük dağıntınlara məruz qaldı. Xüsusi ilə maddi mədəniyyət mərkəzləri olan şəhərlər daha çox zərər çəkdi, əzəmtəl qala divarları, memarlıq abidələri, saraylar, mədrəsələr, məscidlər, digər maddəni-məişət və təsərrüfat tikililəri, istehsalat ocaqları və s. yerlə yekسان edildi. Azərbaycan şəhərlərinin təqribən hamısı bu və ya digər səviyyədə həmin dağıntıların qurbanı oldu. Bunu tarixi mənbələrlə yanaşı, arxeoloji qazıntıların nəticələri də aydın surətdə sübut edir. Bu dağıntıların dərəcəsini göstərmək üçün Beyləqan şəhərində aparılmış qazıntıların nəticələrini nəzərdən keçirmək kifayətdir. Arxeoloji qazıntılar sübut edir ki, Beyləqan XIII əsrin birinci rübüünə sonlarında güclü dağıntınlara və yanğınlara məruz qalmışdır. İstər şəhərin içərisində, istər qala divarlarında, istərsə də sənətkarlar məhəlləsində aparılmış qazıntılar

nəticəsində tam dəqiqliyi ilə müəyyən olunmuşdur ki, bu zaman şəhərdə ictimai həyat birdən-birə sönümüşdür; evlərin bir çoxundakı taxil ehtiyatı yanib tələf olmuş, yanmamış taxil isə bir daha istifadə edilməmişdir. Evlərin birində böyük bir təndir ağızına qədər dən ilə dolu qalmışdır. Başqa bir təsərrüfat quyusunun içərisindəki çəltik ehtiyatından da istifadə olunmamışdır. Bir otaqda isə yanmış bugda qalıqları qalın təbəqə yaratmışdır. Bu cür yanmış qalın çəltik təbəqəsi də qonşu otaqlardan birində aşkar olunmuşdur. Otaqlardan birində böyük üzüm sərgisinin (mövcəlan) yanib kömürə döndüyü müəyyən edilmişdir. Bütün bunlar həmin yanğınları monqol hərbi yürüşləri ilə əlaqələndirmək üçün çox etibarlı arxeoloji dəlillərdir. İlk mənbələrdən məlumdur ki, Beyləqanda monqolların dağidıcı əməlləri 1221-ci ilin sentyabr-oktyabr aylarına təsadüf etmişdir.

Arxeoloji qazıntıların aparıldığı sahələrdən birində eyni dövrə aid, qəbirsiz və heç bir dini adətə riayət olunmadan (qıbləsiz) uzanmış bir insan skeleti aşkarla çıxarılmışdır. Yanığın təbəqəsində yerləşmiş bu skelet də, güman ki, monqolların kütləvi qətllərinin qurbanı olmuş şəxsindir. Həmin qətllər vaxtı həlak olmuş başqa bir isanın da skeleti çıxarılmışdır. Skelet uçmuş qala divarının altında lalmışdır. Skeletin qabırğaları üzərindən Eldəniz hökmərinin zərb etdirdiyi bir-birinə yapmış 13 ədəd mis sikkə tapılmışdır.

Beyləqanın şimal-şərq qala darvazası məhz monqol yürüşləri zamanı dağdırılmışdır. Qala bürclərinin dağdırılmış kərpic yığınları arasında və yol yerində nəzərə çarpan yanın izləri, yüksək keyfiyyətli şirli qab fraqmentləri və Eldəniz sikkələri bunu əsaslı surətdə təsdiq edir.

Şəhərin sənətkarlar məhəlləsində təsərrüfat səciyyəli tikinti, 3, 4 və 5 sayılı dulus kürələri, sonuncu su kəmərləri birdən-birə fəaliyyətsiz qalmışdır. Təbiidir ki, şəhərdəki evlərin yandırılması onlardakı daha qiymətli dəyərlərin, xüsusilə metal əşyaların qarətindən sonra baş vermişdir. İlk mənbədə şəhərin məhz talan edilərək yandırıldığını qeyd edilir.

Otaqların döşəmələrində çoxlu miqdarda Eldəniz sikkəsi səpələnmiş halda qalmışdır.

Daha şiddətli alov içərisinə düşmüş yerlərdə kərpiçlərin də yanib şəklaşması yanğınlarnın gücünü nəzərə çarpdırır. Bu yanğınlar zamanı tələf olmuş bir kūpün siniği arasında düşmüş Eldəniz sikkələri (ikisində 1180—1225-ci illərdə hökmən olmuş xəlifa Ən-Nasırın adı oxunmuşdur) hadisələrin monqol yürüşləri ilə əlaqədar olduğunu bir daha sübut edir.

Son təbəqə üçün digər səciyyəvi xüsusiyət də ondan ibarətdir ki, mənzillərdən tapılmış qabların böyük əksəriyyəti sınmış vəziyyətdədir, hətta eyni qabın hissələrinə müxtəlif yerlərdə təsadüf edilmişdir.

Qazıntılar nəticəsində aydın olur ki, monqolların dağıdıcı əməllərindən sonra şəhərdə sənətkarlıq da birdən-birə tarix səhnəsindən çıxmışdır. Hər halda, şəhərin içərisində və sənətkarlar məhəlləsində XIII əsrin birinci rübündən sonrakı dövrə aid olan (adətən, kütłəvi şəkildə tapılan) saxsı məməlatı aşkar edilməmişdir.

Monqol basqınlarından sonra Beyləqanın bir daha dirçələ biləməsini, bu dağıntıların təkcə Beyləqan üçün çox güclü və dəhşətli olmasına deyil, ümumiyyətlə, bütün Şərqi (o cümlədən Azərbaycanda) şəhər həyatının tənəzzülə uğramasında, şəhər sənətkarlığının zəifləməsində, oturaq təsərrüfatın pozulması, köçəriliyin güclənməsində axtarmaq lazımdır. Monqollar Beyləqanı nəinki dağıtmış, həm də onun bir daha dirçəlməsi üçün yarana biləcək imkanları məhv etmişdilər. Beyləqanda monqol dağıntılarından sonra çox az, həm də olduqca sönükdür. Hər halda, monqolların dağıdıcı yürüşlərindən sonra şəhərdə nəzərə çarpa biləcək mədəni təbəqə yaranma misidir.

Monqol yürüşlərindən sonra mədəni təbəqənin sönükdür. Azərbaycanın qazıntı aparılmış başqa şəhərlərində də (Gəncə, Şamaxı, Bakı və s.) müşahidə edilmişdir. Məsələn, Şamaxı qazıntıları göstərmüşdir ki, əvvəlki əsrlərə nisbətən bu dövrün tikililəri çox sadə, ibtidai vəziyyətdə olmuşdur, tikintidə hətta yonulmamış daşdan istifadə edilmişdir.

Bakıda "Şəhri-Səbail", "Bayıl qəsri", "Bayıl daşları" adı ilə məşhur olan, Xəzərin səviyyəsinin aşağı düşməsindən sonra üzə çıxmış (ölçülleri 125x35 m) abidədə apanılmış qazıntılar zamanı da bəzi evlərin yonulmamış və yaxud az yonulmuş daşlardan tikildiyi müşahidə olunmuşdur. Abidənin inşasının 1235-ci ildə başa çatdırıldığı müəyyən edilmişdir. "Bayıl qəsri"nin qala divarları öz tikinti texnikası və material baxımından XII əsrə Bakıda "İçərişəhər"in ətrafinə çəkilmiş qala divarlarından əzəmətinə və keyfiyyətinə görə aşağı səviyyədədir. Burada "Bayıl qəsrinin mədəni təbəqəsi" də olduqca sönükdür, bir neçə gil qazan, bardaq, kasa və çiraq fragmentları tapılmışdır. Lakin abidədə nəzəri cəlb edən başqa bir cəhət qeyd olunmalıdır. Monqol dağıntılarından bilavasitə sonra meydana gələn bu abidədə sanki monqol yürüşləri ilə heç də hər şeyin itirilmədiyini nümayiş etdirməyi nəzərə çapçırmış meyli özünü bünüzə verir, görünür ki, qala divarlarının perimetri boyunca fonu dərin oyularaq iri ərəb hərfləri ilə yazılan daş lövhələrdən yaradılmış lentşəkilli frizdə Şirvanşahlar öz sülalə şəcərəsini verməklə, bu sülalənin hələ davam etdiyini və mövcud olacağını göstərmək istəmişlər. Güman etmək olar ki, abidənin mühafizəsində xüsusi diqqət yetirilməsi də bu istəkdən doğmuşdur. Hər halda, "Bayıl qəsri" ndə aparılmış qazıntıların nəticələri nəinki dövrün maddi mədəniyyətini, həm də siyasi həyatını öyrənmək üçün misilsiz əhəmiyyətə malikdir.

Monqol dağıntılarından az sonra Azərbaycanda şəhərlərin müdafiə istehkamlarının bərpa olunması faktına Beyləqan qazıntılarında da təsadüf edilmişdir. Belə ki, şəhərin monqol hücumlarına məruz qalmış şimal-qərb qala darvazalarının yerləşdiyi mövqeyinin ən üst təbəqəsində davamsız hörgüyə malik, eni 3 metr olan darvaza bürcü aşkar olunmuşdur. Bu bürcün Azərbaycanı işgal etmiş əski Xarəzm hökmətləri Cəlaləddin'in vəziri Şərif əl-Mülkün Beyləqanda apardığı bərpa işləri ilə əlaqədar olduğu sübut edilmişdir. Lakin bürc uzun müddət qalmamış, onun davamsız hörgüləri tezliklə uçub dağılmış və şəhərin bir sıra başqa yerləri kimi bu ərazi də qəbiris tanlığa çevrilmişdir.

Gəncə şəhərinin tikintiləri, o cümlədən qala divarları monqol yürüşlərindən dörd il sonra (1239-cu ildən) başlandı və XIII əsrin ortalarında artıq Gəncə abad şəhərə çevrildi. Köhnə Gəncədə həyat 1616-cı ildək - şəhər ındiki yerinə köçürülmənədək davam etmişdir. Şamaxıda monqol hücumlarından sonrakı dövrdə (illəri dəqiq məlum deyildir) tikilmiş qala divarları şəhərin "Şəhristan" hissəsinə aid edilir. Bu divarların xarici görkəmi XVIII əsrə rəssam Sergeyevin çəkdiyi şəkildən məlumatdır.

Qəbələ şəhərində aparılmış qazıntılar zamanı məlum olmuşdur ki, XV əsrin əvvəllərində şəhərin "Qala" adlanan hissəsinin (12 hektardan artıq sahəsi var) qala divarları bərpa olunmuş və bir hissəsi yenidən tikilmişdir. Güman etmək olar ki, bu işi Qəbələnin hakimi Əmir Şücaəddin gördürmüştür. Yeni tikilmiş qala divarının izləri "Qala"nın şimalında Covurluçayla Qaraçay arasında aşkarılmışdır. Qala divarını xaricdən müşayiət edən və iki çayın birləşdirən qala xəndəyi də bu dövrdə qazılmışdır. Qala divarı və onun arasına palçıq məhlulu qoyulmaqla yonulmuş iri daşlardan ibarət olan bürcəri çaydaşından və bişmiş köhnə kərpicdən tikilmişdir. Yonulmuş daşlar divarın görünən tərəfinə düzülmüş, orta hissələr isə çaydaşı və bişmiş kərpic qırıqları ilə doldurulmuşdur. Bəzi yerlərdə divarın görünən hissələrini bişmiş kərpic cərgələri, bəzən isə onların yonulmuş iri daşla birgə istifadəsi müşayiət edilir. Görünür ki, burada qala divarının tikilməsi üçün əsas material şəhərin "Səlbir" hissəsinin köhnə divarlarından və şəhərin dağdılmış binalarından əldə olunmuşdur. Qala bürcəri uzadılmış yarımdairə formasındadır. Bu qala divarları təxminən XVI əsrin sonundan özünü müdafiə əhəmiyyətini saxlaya bilməşdir. Sonralar şəhərin şərq tərəfini Covurluçayın suları viran etmiş və bütün şəhər boyunca dərin yanğın yaranmışdır. Beləliklə, "Qala"nın şərq tərəfində yeni qala divarı tikməyə ehtiyac duyulmayışdır. Burada yanğana nəzarət etmək üçün yalnız qalanın şimal-şərq küçündə, yanğının qırığında dairəvi bürc tikməklə kifayətlənmişlər. Həmin bürcün qalıqları arxeoloji qazıntılar zamanı aşkarılmışdır. Bürcün tikintisində (bünövrə hissədə) çaydaşı, bişmiş köhnə kərpic və palid ağacından istifadə edilmişdir. Bu qala bürcü Qəbələnin sonuncu müdafiə istehkamının qalıqlarıdır.

Tarixi mənbələrdə Beyləqanın 1403-cü ildə Əmir Teymurun göstəriş i ilə bərpa olunması haqqında məlumat saxlanılmışdır. Beyləqanda aparılmış qazıntılar zamanı bu bərpa işlərinin arxeoloji ədəbiyyatda "Kiçik şəhər" adı ilə tənqin, şəhərin 14 hektarlıq sahəsini əhatə edən hissəsinə aid olduğu dəqiqlik şəkildə müəyyənləşdirilmişdir. Aydın olmuşdur ki, şəhərin bir künçünü (cənub-şərqini) hasara almaq üçün çəkilən yeni divar "Kiçik şəhər"in qərb və şimal tərəflərində tikilmiş, şərq və cənub tərəfdə isə bu məqsədlə "Böyük şəhər"in köhnə divarı bərpa edilmişdir. Yeni tikilmiş qala divarı bünövra hissədə iki tərəfdən bir-birinə paralel, bişmiş köhnə kərpiclə torpaq məhlulunda qoşa divarlar hörlükdən sonra onların arasında boşluğa torpaq tökməklə yaradılmışdır. Xaricdən və daxildən bişmiş kərpiclə hörlənən üz divarlarının arasına tökülmüş torpaq qatları bu iki divarı bir-birinə bağlayıb 6 metrə qədər enində əzəmətli bir qala əmələ gətirmişdir. Üz divarlarının arasına tökülen torpaq qala divarını xaricdən ("Böyük şəhər"in içərisi ilə) müşayiət edən qala xəndəyindən əldə edilmişdir. "Kiçik şəhər"in qala divarında (buna arxeoloji ədəbiyyatda "Teymurləng divarı" da deyilir) 33 bürçün olduğu müəyyənləşdirilmişdir. Qalanın üstündən yanla-rına tökülmüş torpağın həcmini nəzərə alsaq, qala divarının vaxtı 7 metrdən yüksək olduğunu söyləyə bilərik. Tarixi mənbələrlə arxeoloji dəlillər müqayisəli şəkildə təhlil edilmiş və müəyyən olunmuşdur ki, "Kiçik şəhər"in təsvir etdiyimiz qala divarı Beyləqanın sonuncu qala divarıdır, Əmir Teymurun dövründə (1403) tikilmişdir və "Kiçik şəhər"in ərazisində (onun qərb və şimal tərəfində) bu divara qədər heç bir qala divarı olmamışdır. "Kiçik şəhər" "Böyük şəhər"dən (36 hektarlıq sahədən) yalnız təsvir etdiyimiz qala divarı tikilən zaman, yəni XV əsrin ilk illərində ayrılmışdır. Bu qala divarları cəmi bir əsr mövcud olmuş, onun xəndəyinə su da doldurulmayış, XVI əsər kimi şəhər artıq tarix səhnəsindən tamamilə silinmiş, xarabalığı arxeoloji obyekta çevrilmişdir.

Monqol dağıntılarından sonra Azərbaycan şəhərlərində eyni zamanda sənətkarlıq ocaqlarının da yenidən fəaliyyətə başlaması faktı izlənmişdir. Məsələn, Beyləqanın şimal darvazasının xəndəyi içerisinde aşkaraya çıxarılmış iki dulus kürəsi monqol yürüşlərindən sonra şəhərdə dulusçuluq sənətini bərpa etdirmək haqqında göstərilmiş cəhdin nümunəsi hesab oluna bilər. Qazıntılar nəticəsində kürələrdən biri tamamilə üzə çıxarılmış və onun XIII əsrin ikinci rübünnün başlangıcına aid olduğu müəyyən edilmişdir. Bu kürə Beyləqanın sənətkarlar məhəlləsində aşkaraya çıxarılmış, 1221-ci il dağıntılarından əvvəl mövcud olmuş bütün kürələrdən quruluşca fərqləndiyi kimi, onda bişirilmiş şar-konusvari qablar da öz formasına görə Beyləqanda və ümumiyyətlə, Azərbaycanda əvvəlki dövrlərdən bizi məlum olan şar-konusvari qablardan fərqlənir. Bu qabların əksəriyyətinin oturacağı vardır. Kürənin içərisindən 140 ədəd şar-konusvari qab tapılmışdır. Görünür ki, bu kürə də monqolların ardınca şəhərə edilmiş növbəti basqın (çox güman ki, gürcü hücumu) zamanı dağıdılmışdır.

Arxeoloji qazıntılar göstərir ki, Yaxın və Orta Şərqiñ bir sıra başqa ölkələrində olduğu kimi, Azərbaycanda da şəhərlərin bərpası və inkişafı əsasən XIII əsrin ortalarından başlanmış və bütün XIV-XV əsrlər boyu davam etmişdir. Hər halda, bu zaman mövcud olmuş şəhərlərdə (Bakı, Qəbələ, Gəncə, Şamaxı, Naxçıvan və s.) aparılmış qazıntılar gedişində əldə edilmiş materiallar, maddi mədəniyyət abidələri bu fikri təsdiqləməkdədir. Öncə onu qeyd etməliyik ki, həmin şəhərlərin son orta əsrlərə aid mədəni təbəqələrində biz artıq maddi mədəniyyət qalıqlarının XIII əsin ikinci yarısından başlayaraq getdikcə çoxaldığının tikinti və əşya qalıqlarının monqol dağıntılarından sonraki ilk illərə nisbətən zənginləşdiyinin şahidi oluruq. Bu da təsadüfi hal hesab edilməməlidir. Məlumudur ki, əsrin əvvəllərində köçəri həyat tərzinə üstünlük vermiş monqol hökmdarları getdikcə şəhərlərin daimi, daha etibarlı gəlir mənbəyi olduğunu anladılar, yaratdıqları böyük imperiyanın zəbt olunmuş ərazilərində şəhərlərin dirçəlib canlanması üçün hər cür şərait yaratmağa başladılar. Bununla bərabər, orta əsrlər boyu köçəri tayfaların zaman-zaman şəhərlərlə təmasda olması, oturaq həyata meylin güclənməsi şəhərlərin tərəqqisinə müsbət təsirini göstərməkdə idi. Təbiidir ki, bu inkişaf heç də hər yerdə şəhərlərin monqol yürüşləri ərafəsindəki səviyyəyə çatmasını təmin edə bilməmişdi. Lakin tikinti sahəsində, sənətkarlıqda, ticarətdə, mədəni həyatda bu canlanma artıq özünü göstərməkdə idi. Qazıntılar zamanı aşkar çıxarılmış maddi mədəniyyət abidələri də bunu sübut edir. Belə canlanma xüsusilə paytaxt şəhərlərində özünü daha bariz şəkildə bürüzə verirdi. Məsələn, hələ XIII əsrə Elxanilər dövlətinin paytaxtına çevrilmiş Marağa şəhərində böyük tikinti işləri aparılmaqla başlandı. Burada 1359-cu ildə məşhur Marağa rəsədxanası təsis edildi. Marağada hazırda "Rəsədxana təpəsi" adlanan sahədə aparılmış arxeoloji qazıntılar zamanı həmin rəsədxana kompleksinin qalıqları aşkar çıxarılmışdır. Ümumi sahəsi 56,5 min kvadratmetrə bərabər olan bu rəsədxananın mərkəzi dairəvi günbəzinin daxili diametri 14 metrdir. Azərbaycanın görkəmlı astronomu Nəsimirəddin Tusi tərəfindən əsasi qoyulmuş və təqribən 50 il fəaliyyət göstərmiş bu rəsədxananın qalıqları zamanın ən qiymətli maddi mədəniyyət nümunələrindəndir. Xüsusi diqqət mərkəzində olan və sonralar Şirvanşahlar dövlətinin paytaxtına çevrilmiş Bakı şəhərində isə XIII-XV əsrlərdə bir-birinin ardınca bir sırada mədəni-məişət, ictimai, dini və ticarət əhəmiyyətli binalar inşa olunmuşdur. Bunların ən görkəmlisi XV əsin 20-80-ci illərində başa çatdırılmış Şirvanşahlar sarayı kompleksidir.

XIII-XV əsrlərdə Bakıda inşa olunmuş memarlıq abidələrinin xeyli hissəsi zəmanəmizə qədər qalmışdırsa, müəyyən qismi vaxtilə məhv olmuş və arxeoloqlarımız tərəfindən qazılaraq aşkar çıxarılmışdır. Elə Şirvanşahlar sarayı kompleksinə daxil olan bəzi abidələr də (hamam, ovdan, sərdabədəki qəbirlər və s.)

qazıntılar zamanı üzə çıxarılmışdır. Qız qalasının ətrafında və İçərişəhərin digər sahələrində isə bir sıra maddi-məişət, təsərrüfat və dini abidələr qazılıb öyrənilmişdir. Bunlar içərisində Qız qalasının şimal-qərbində aşkara çıxarılmış, memarların bazar, arxeoloqların isə dini əhəmiyyət daşıyan müqəddəs yer hesab etdikləri abidə xüsusi i maraq doğurur. O, üç tərəfdən səki ilə və sütunlu tağlarla əhatə olunmuş dördəbucaklı həyət şəklindədir. Həyətin ortasında da tək sütun qalığına təsadüf edilmişdir. Abidənin səkilərində və həyətin döşəməsində qazıntılar nticəsində xeyli müsəlman qəbri və yazılı qəbir daşları tapılmışdır. Abidə XIV əsrə tikilmiş və uzun müddət (XVII əsrədək) ondan müqəddəs yer kimi istifadə olunmuşdur.

Arxeoloqlar Bakının XIII-XV əsrlərə aid olan bir neçə su və kanalizasiya xətlərinin qalıqlarını da aşkara çıxmışlar. Bu dövrdə Azərbaycan şəhərlərində kəhriz su təchizatı mühüm əhəmiyyət kəsb etmişdir, ovdanlardan geniş istifadə olunmuşdur (Bakı, Şamaxı və s.). Kəhriz və ovdan qalıqları Bakıda (Çəmbərəkənd enişində), İçərişəhərin qoşa qala darvazaları qarşısında, Bakı-Şamaxı yolу istiqamətində (Hüsü Hacıyev küçəsi), Bakı icra hakimiyyəti binası yaxınlığında aşkara çıxarılmışdır. Relyefdən asılı olaraq kəhrizlərin dərinliyi 3-4,5 metr, eni ləsə 60-80 santimetrdir. Kəhrizlərin tikintisində, xüsusilə onların üst örtüyündə yonulmuş daş lövhələrdən istifadə olunmuşdur, ovdanlar isə bilavasitə daş təbəqədə çapılaraq düzəldilmiş və yaxud yonulmuş daşlarla kırç məhlulunda hörülmüşdür. Çəmbərəkənd enişində aşkar olunmuş ovdanın divarları və tağbənd örtüyü daşdan hörülmüşdür. Ölçülləri 3,4x2, 5x5 metrə bərabərdir. Bu ovdan dağdan enən və İçərişəhərə doğru gedən kəhrizlə birləşmişdir. Metropolitenin "İçərişəhər" stansiyası yanında saray hamamının 20 metrliyində aşkar olunan ovdanın (20x6x4 metr ölçüdədir), ümumi su tutumu 480-500 kubmetrə bərabərdir.

Bakıda, İçərişəhərin şərqi tərəfində qəribən-şərqə uzanan kanalizasiya xətti aşkara çıxarılmışdır (eni 0,6 metr, dərinliyi 45 santimetr). Kəhriz xətləri quruluşunda tikilmiş bu obyekt XIV-XV əsrlərə aid edilir.

Həmin əsrlərdə Gəncədə də su təchizatının kəhriz sistemindən geniş istifadə olunmuşdur. Bu qurğuların möhkəmliyi ondan bəlliidir ki, Gəncədə onların bəzisi indi də fəaliyyət göstərməkdədir.

Qəbələdə isə XV əsrin əvvəllərində "Səlbir" in şimal xəndəyində tikilmiş böyük su hovuzu (100x50x4 metr) və ondan "Qala" ya doğru gedən saxsı tünglərlə (40x11x15,5 metr) quraşdırılmış su kəməri aşkara çıxarılmışdır. Bu dövrün su tünglərinə Bakı, Şamaxı, Naxçıvan, Bərdə və Şabran qazıntılarında da təsadüf olunmuşdur.

Şabrandə aşkar olunmuş bir su kəmərinin 18 tüngdən ibarət hissəsi qalmışdır. Tünglər gəc məhlulu ilə birləşdirilmişdir.

Qazıntılarından məlum olur ki, XIII əsrin ikinci yarısı və XVI əsr boyu şəhərlər bərpa olunduqca onların bir sıra sənət sahələri də bərpa olunur, tədricən özünün inkişaf yoluna qədəm qoyur və bəzi sahələr (məsələn, kaşı istehsalı) əvvəlki şöhrətinə qayıdır. Metalışləmə, xüsusilə onun silahsازlıq sahəsi daha geniş vüsət aldı. Alət istehsalında ənənəvi texniki üsullar yenidən bərpa olundu və xeyli inkişaf etdi. Arxeoloqlar Naxçıvanda, Şamaxıda, Qəbələdə, Əlincə qalada dəmirçi kürəbrinən izlərinə, metal şəklərlər və s. təsadüf etmişlər. Qəbələnin cənub qala darvazası önündə aparılmış qazıntılar zamanı dəmirçiliyə və nalbəndliyə aid xeyli material tapılmışdır.

Orada at, öküz nallarına daha çox təsadüf olunmuşdur. Bu dövirdə şəhərdə nallı ayaqqabı geymək də geniş yayılmışdı. Qəbələ qazıntılarının son orta əsr təbəqəsindən bizi dəmirdən hazırlanmış dəhrə, dəfnə yarpağına bənzər ox ucluğu, cib biçağının tiyəsi, cəftə, toqqa, dördkünc biz, üzəngi, bel nümunələri məlumatdır. Üzük hazırlamaq üçün daş qəlib və sancaq düzəltmək üçün istifadə edilən qalın gil qəlib Qəbələ zərgərlərindən qalmış yadigarlardır. Metalın bədii işlənməsində də irəliləyiş özünü göstərir. Xüsusilə rınıs qab istehsalının gözəl yazılı və naxışlı nümunələri yaradılırdı. Belə bir mis qab parçası Qəbələdən tapılmışdır.

Memarlıqda bədii daşışləmə və kaşı sənətkarlığı geniş şəkildə tətbiq olunurdu. Kütləvi tikintilərdə inşaat texnikası müəyyən dərəcədə aşağı səviyyədə olsa da (divarların eni daralırı, höögü səliqəsi azalırı, köhnə kərpicdən çox istifadə edilirdi və s.), yüksək və mükəmməl mühəndis ustalığı ilə ucaldılmış daş və bışmiş kərpic binaların, qala və qəsrlərin, türbələrin qalıqlarına ölkənin bütün ərazisində rast gəlmək mümkündür. Xüsusilə qəbir daşlarının, onların yazı və naxışlarının bədii işlənməsinə böyük diqqət yetirilirdi.

Şəhər, hətta kənd qəbiristanlıqlarında belə nümunələr (sinədaşları, başdaşları) xeyli miqdarda indi də qalmaqdadır. Dağ bölgələrində (Laçın, Kəlbəcər, Gədəbəy, Naxçıvan və s.) qəbirlərin üzərinə qoç daş heykəllər qoymaq adəti yenidən dirçəril və qısa müddətdə bu sahədə böyük ugurlar əldə edilirdi. Şəhərlərin kütləvi tikintiləri əsasən yaşayış evlərindən ibarətdir. Onları, adətən, ocaq qalıqları, təndirlər, quyular, basdırılmış küplər müşayiət edir. Yaşayış binalarının divar hörgülərində daş və kərpic cərgələrin bir-birini əvəz etməsi, daş və kərpiçlərin çəp düzünlüsündən, bəzən kətillərdən istifadə olunması hallarına rast gəlmək mümkündür (Qəbələ, Gəncə, Naxçıvan). Qəbələdə aparılmış qazıntılar zamanı küçə qalıqları da aşkarla çıxarılmışdır. Eni 2,40-4 metr olan, şimal-qərbədən cənub-şərqə istiqamətlənmiş (21 metr) belə küçələrdən biri saxsı qab qırıqları və çəngıl daşla döşənmişdir. Qalanın cənub darvazalarında şəhərə gedən küçə isə çaydaşı ilə döşənmişdir.

Dövrün maddi mədəniyyət nümunələri içərisində dulusçuluq sənətinin bərpa olunduğunu və inkişaf etdiyini göstərən arxeoloji materiallara qazıntınlarda hər

addımbaşı rast gelinir. Bu, xüsus ilə bəzək və yazı kaşları istehsalında özünü daha aydın şəkildə bürüüzə verir. Yerüstü abidələrlə (Berdə türbəsi, Qarabağlar tikinti kompleksi və s.) yanaşı, qazıntılar zamanı təpılmış materiallər bu sahənin nəinki XII əsr səviyyəsinə ətədiğini, hətta bəzən onu ölüb-keçdiyini də nümayiş etdirir. Dulusçuluğun saxsı qab istehsalı sahəsində bas veren dəyişikliklər tədricən qabların çeşid müxtəlifliyinin bərpa olunması və keyfiyyətinin yaxşılaşması ilə nəticələnirdi. Qazan küp, səhəng, bardaq, dolça, aftaf, silbic, nehrə, sərnic, küpə, dopu matra, sərpuş, çiraq kimi ənənəvi istifadə olunan qabların istehsalı davam etdirilir. Bəzi qablara uyğun qapaqlar da düzəldildi. Dövrün sonlarında - XV əsrədə şar-konusvari qablar sıradan çıxmaga başlayır. Şırsız qabların forma və naxışlarında bəzi dəyişikliklər baş verir. Qazanlar dayazlaşdır, qulpları ücubaq şəkil alırlı. Küplərin ciyin hissəsi daha qabarlıq, boğazı nisbətən uzun düzəldilir, çiraqların qıfvari boğazı nisbətən hündür və genağız olur, silbiclərin ağız hissəsi daha geniş və açıq şəkil alır, gövdə isə aşağıya doğru genişləndir və s. Şırsız qabların naxışlanmasında da ənənəvi üsullardan (cizma, həkketmə, möhürbasma və s.) istifadə olunurdu. Enliboğaz bardaqların ciyin hissələrinin və matraların qabarlıq tərəfinin naxışlanması üçün möhür-qəliblərdən geniş istifadə edilirdi. Qəbelədən belə qəlib nümunələri də təpılmışdır. Bu ərazidə gildən hazırlanmış quş formasında olan bir ədəd tütək də aşkar olunmuşdur.

Şirli qab istehsalının bərpa olunması və inkişaf etdirilməsi sahəsində də uğurlar qazanılmışdı. Qəbelədə bu dövrdə aid aşkarca çıxarılmış şirli qab bişirmək üçün istifadə olunmuş dulus kürə nümunələri buna gerçək misaldır. Azərbaycanın başqa oita əsr şəhərlərində də (Bakı, Naxçıvan, Gəncə, Şamaxı, Şabran və s.) şirli qab bişirmək üçün istifadə olunan gil çubuqlar, üçayaqlılar, qabların çıxarları təpılmışdır. Bütün bunlar həmin şəhərlərdə yerli şirli qab istehsalını təsdiq edən faktik materiallardır.

Qəbelədə (Qalada) Covurluçayın uçunuğu yanında dulus kürələrinin yanaşı təpiləsi XIV-XV əsrlərdə burada dulusçular məhəlləsinin yerləşdiyini sübut edir. Kürələrin yanında emalatxana quyusu və külli miqdarda şirli qab çıxarları aşkar olunmuşdur. Bu dövrün şirli qabları əvvəlki dövrlərin qablarından az fərqlənir. Əsas kütənə müxtəlif ölçüdə olan kasa və boşqablar təşkil edir. Kasaların oturacaqları hündürdür, ağız kənarı daha geniş şəklə malikdir. Qabların naxışlanmasında əvvəlki əsrlərdən məlum olan bir sıra texniki üsullar (anqob zolaqlar vurmaq, cizma xətlər çəkmək, fonu qazıyıb götürmək və s.) bərpa olunurdu. Birrəngli və coxrəngli şirlə saya örtülmüş və naxış çəkilmiş qabların istehsalı yenidən davam etdirilirdi. Bu dövrdə ən cox yaşıl, şabalıdı və sarı rəngli şirdən istifadə olunurdu. Kiçik qablarda kobalt şiri ilə vurulmuş naxışlara da təsadüf edilirdi. Qabların naxışlanmasında nəbatı motivlər getdikcə üstün mövqə tutmağa başlayırdı. Nadir hallarda olsa da şirüstü cizma naxışlardan istifadə edilirdi. Lakin istər qeyd olunan naxışvurma üsulları, iştirəsə də naxış zənginliyi

özündən qabaqkı - XII-XIII əsrin əvvəllərindəki səviyyəyə yüksələ bilməmişdi. Yarımfatans qab nümunələrini son orta əslərin qab istehsalında yenilik hesab etmək lazımdır. Onların istehsalında və naxışlanmasında Şərqdən gətirilmiş qabların təsiri hiss olunmaqdadır. Belə qabların naxışlanmasında kobalt şirindən geniş istifadə edilmişdir. Əsas motiv nəbatı naxşlardır.

Nadir hallarda bədii fiqurlu qablar da təsadüf edilir. Məsələn, Şamaxıdan və Naxçıvandan XV əsrə aid gövdəsi qabarlıq, çoxsifətli insan təsvirləri olan bardaq, Şamaxıdan miniatür ayaqqabı formalı şirli qab tapılmışdır. Birrəngli (marqanes) şirle örtülmüş bu qablar bədii cəhətdən böyük ustalıqla hazırlanmışdır. Bakıdan və Gəncədən isə boyalı qabların nadir nümunələri əldə edilmişdir.

Şirli qabların oturacağı altına möhür basmaq ənənəsi, az da olsa, bu dövrə də davam etdirilmişdir. Qəbələdən hətta möhür düzəltmiş dulusçu ustanın gildən silindr formalı möhürü də tapılmışdır.

Şirli qabları imza la maq ənənəsi də bu dövrə hələ qalmadı idi. Qəbələdən tapılmış bir badyada usta Alpautun adı ərəb əlifbası ilə yazılmışdır.

Bu dövrün təbəqələrində tək-tək fayans və seladon qab nümunələrinə də təsadüf olunur. Azərbaycanda fayans nümunələrinə daha çox Naxçıvan şəhərində rast gəlinmişdir. Hətta burada qırmızı saxsı şirli qabların öz mövqeyini fayans (ağ saxsı) qablarla verdiyi müşahidə olunmuşdur. Əsas qablar metal oksidləri ilə həndəsi, nəbatı, bəzən hər iki motivlərə naxışlanmış kasa və boşqablardan ibarətdir. Çox halda qırmızı saxsı şirli qabların naxışlarının bu qablardada təkrar verilməsi fayans qabları da yerli istehsalı aid etməyə əsas verir. Naxçıvanda fayans qabların çıxarlarına da təsadüf edilmişdir.

Bu dövrə aid olan seladon qab parçaları Qəbələ qazıntılarından məlumdur. Onların saxsılığı, daxildən və xaricdən yaşıl şirle örtülmüşdür. Qabarlıq naxışları vardır. Bəzi qablarında bəzək izləri görünməkdədir. Bu da seladonun əhali arasında yüksək qiymətləndirildiyini göstərir.

Həmin dövr təbəqələrindən sümük əşyalar çox az tapılmışdır. Lakin onlar yüksək keyfiyyəti ilə seçilir. Bu cəhətdən Qəbələdən tapılmış ox atmaq üçün istifadə edilən barmaqlıq xüsusi əhəmiyyətə malikdir. Belə barmaqlıqlar Şimali Qafqazda, Volqaboyu ölkələrində və Orta Asiyada geniş yayılmışdı. Çini qabların istifadəsi də bu dövrdən, ən gec XVI əsrdən başlanır. Seladondan sonra gil qabların ən mükəmməl növü hesab edilən bu qablar təmiz ağılıguna, gilinin saflığına və bışırıldıkdan sonra melodik səslenməsinə görə bütün gil qab növlərindən üstün idi və indi də bu üstünlüyü saxla maqdadır. Gəncədən, XV əsr təbəqəsindən həmin qabların Çindən gətirilmiş nümunələri tapılmışdır. Bunlardan birinin oturacağıının altındaki Çin heroqliflərindən məlum olur ki, həmin qab Çinin Min sülaləsindən olan

Syuan-Denin (1426-1436-cı illər) dövründə istehsal edilmişdir. Qabın içərisinə kobalt şiri ilə nəbati naxış vurulmuşdur. Bundan əlavə, XV əsrə aid olan təbəqədən başqa üç çini qabın; oturacağı və iki qabın divarının yuxarı hissəsi tapılmışdır. Bu qablara da kobalt şiri ilə nəbati (üzüm salxımı, göbələk və s.) naxış vurulmuşdur. İki kobalt naxışlı çini kasa Bakıdakı Şirvanşahlar sarayının həyətində, XV əsrə aid olan sikkə ilə birlidə tapılmışdır. Çin mənşəli bu qablarn bir neçə nümunəsi Şamaxı qazıntılarından da əldə edilmişdir. Onların birində uçan quşlar təsvir olunmuş, digərlərində isə dəniz bitkilərinə oxşar rəsmlər vardır və s.

Qəbir abidələri əvvəlki əsrlərdə olduğu kimi, XIII-XV əsrlərdə; də əsasən müsəlman qəbirlərindən və qəbirüstü abidələrdən (sinədaşları, başdaşları, qoç daşları və türbələr) ibarətdir. Həmin abidələrin böyük qismi yer üstündə zəmanəmizə qədər qalmış, epiqrafika və memarılıq üzrə mütəxəssis alımlarımız tərəfindən tədqiq olunmuşdur. Arxeoloji qazıntılar zamanı aşkar olunmuş qəbir abidələri həmin maddi mədəniyyət nümunələrinin zənginliyini bir daha nümayiş etdirir. Bu abidələrin hamisini əhatə etmək imkan daxilində olsa da, bəzi nümunələr göstərmək kifayət edər, çünki bunlar da əksər hallarda yerüstü abidələrlə eyni səciyyəvi xüsusiyyətlərə malikdir.

Bu baxımdan Beyləqanın sənətkarlar məhəlləsində aşkar edilmiş XIII əsrin ikinci yarısına - XIV əsrə aid türbələri qeyd etmək olar. XIII əsrin ikinci yarısında tikilmiş türbənin xaricdən səkkizguşəli, daxildən isə xəcvari planı vardır, abidə bışmiş köhnə kərpicdən hörülmüşdür. Türbənin girişi şimal-qərbdəndir. Girişin hər iki tərəfinə xaricdən kvadrat formalı hörgü əlavə edilmişdir. Kvadratın ortası torpaqla doldurulmuşdur. Türbənin içərisində - divarda üç hissədən ibarət mehrab düzəldilmiş və mehrabin yanları naxış və ərəb əlifbası ilə işlənmişdir. Dörd yerdə gipsdən sinədaşı düzəldilmiş və onların kənarları naxışlanmışdır. Ancaq birinin altından insanın qırıq qabırğı sümüyü tapılmışdır. Türbənin içəri səthində boyalı naxışlar və əl təsvirlərinə təsadüf olunmuşdur.

Burada XIII əsrin sonu - XIV əsrin əvvəllərinə aid olan türbə nisbətən piş saxlanılmışdır. Türbənin xaricdən kvadrat planı vardır. Onun divarlarının uzunluğu şimalda və cənubda  $6 \times 5,8$  metr, qərbdə və şərqdə isə  $5,6 \times 5,8$  metrdir. Abidənin küncləri dünyanın əsas cəhətlərinə istiqamətləndirilmişdir. Türbənin içərisi diametri 4,7 metr olan dairə şəklindədir. Abidəyə giriş yolunun şimal-qərb tərəfdə yerləşdiyi güman edilir. Beyləqanın şimal qala darvazalarının xarabalığı üzərində təxminən XIII əsrin ortalarına aid olan sərdabə özünün quruluşuna görə nəzəri cəlb edir. Sərdabə kvadrat formada, köhnə bışmiş kərpiclə, tağbənd şəklində qurulmuşdur. Döşəməsi torpaqdandır. Sərdabənin cənub hissəsində yanaşı dəfn olunmuş iki qəbir aşkar edilmişdir. Buradakı qazıntılar zamanı sərdabənin ətrafında daha 14 sadə torpaq qəbir açılmışdır. Onların da

üzəri tili üstə qoyulmuş bışmış (köhnə) kərpiclərlə örtülmüşdür. Eyni tip qəbirlərin 12-si sənətkarlar məhəlləsində, 6-sı isə "Böyük şəhər" in şimal-şərq qala divarları üzərində aşkar çıxarılmışdır. Həmin qəbir abidələrinin bir elmi əhəmiyyəti də ondan ibarətdir ki, onlar Beyləqanın nə zaman, həm də böyük bir ərazidə qəbiristanlığa çevrilidiyiన əyani şəkildə nümayiş etdirir.

Bakıdakı Qız qalasının qərb tərəfində, məscidin həyətində aparılan qazıntılar zamanı 50-dən artıq müsəlman qəbri aşkar çıxarılmışdır. Qəbirlərdə bəzən iki şəxsin skeleti olduğu müəyyən edilmişdir. Qəbirlərin bir qisminin müvəqqəti səciyyə daşıdığı aydınlaşdırılmışdır, belə ki, qəbirlərdəki sümüklərin aparılıb müsəlmanlann müqəddəs yeri olan Məkkədə dəfn ediləcəyi nəzərdə tutulurdu.

Bakıdakı Şirvanşahlar sarayında Şirvanşah Xəlilullahın anası və oğlu üçün 1435-1436-cı illərdə tikdirdiyi türbədə aparılmış arxeoloji qazıntılar zamanı 7 qəbir aşkar edilmişdir. Məlum olmuşdur bu türbədə yalnız Xəlilullahın oğlu və anası deyil, həmin ailənin başqa üzvləri (Şirvanşah Fərrux Yəmin, Biki, Bəhrəm, Şeyx Saleh Xəlilullah və b.) də dəfn olunmuşdur. Bu qazıntıların əhəmiyyəti hər şeydən əvvəl ondan ibarətdir ki, nəticədə Şirvanşahların Dərbəndi sülahtesinin ilk nəsil şəcərəsini və türbədə dəfn edilənlərin təvəllüd, vəfat tarixlərini, adlarını və yaşlarını daha dəqiq müəyyən etmək mümkin olmuşdur.

Eyni sözləri Qəbələ şəhərinin "Səlbir" hissəsi haqqında da demək olar. Burada aparılmış qazıntılar zamanı bir neçə yerdə yerüstü əlaməti olmayan müsəlman qəbirleri aşkar çıxarılmışdır. Ancaq "Səlbir" in şimal-şərq hissəsində XIV əsrə aid səkkizguşeli bir türbənin qalıqlarına təsadüf edilmişdir. Məqbərənin bünövrəsi çaydaşından, üst hissəsi isə yonulmuş iri daşdan tikilmişdir. Türbədə bir nəfər yaşlı adam və iki uşaq dəfn olunmuşdur. Yaşlı şəxsin qəbri də yonulmuş daşdan çəkilmiş və üstü yonulmuş daş lövhələrlə örtülmüşdür. Uşaq qəbirlərindəki skeletlər çürüdüyündən onların vəziyətini və istiqamətini müəyyən etmək mümkün olmuşdur.

Xaraba Gilanda yerli daşdan tikilmiş səkkizguşeli türbə-sərdabə aşkar olunmuşdur. Sərdabənin konstruktiv quruluşu, xüsusiələ onun ortasında yerləşən dayaq-sütun XV-XVI əsrlərdə də Azərbaycanda türbə tikintisində Əcəmi məktəbi ənənəsinin davam etdiriyini aydın göstərir.

Sikkə qalıqları bu dövr üçün də ən kütləvi tapılan maddi mədəniyyət nümunələrindəndir. Onlar qazıntılarından təsadüfi torpaq işləri gedişində böyük və kiçik dəfinələr və yaxud nadir nüsxələr şəklində tapılmışdır. Bakıda (İçərişəhərdə) tapılmış bir dəfinədə 3271 ədəd gümüş sikkə olmuşdur. Sikkələr Qəzvində (XV əsr), Kirməndə və Kaşanda (XV əsr), Ərdəbildə (XV əsr), Şamaxıda və Təbrizdə (XVI əsr) zərb olunmuşdur. Qəbələ şəhər yeri yaxınlığında (Böyük Əmili kəndi ərazisində) tapılmış, XV əsrin əvvəllərində torpağa basdırılmış dəfinədə isə 150 ədəd gümüş sikkə

olmuşdur. Bunlardan 55-i əldə edilmişdir. Sikkələr Şirvanşah Şeyx İbrahimin (1382-1417) adından Şamaxıda və Dərbənddə, 32-si Qaraqoyunu Pirbu-dağın (1411-1418) və Qara Yusifin (1410-1420) adından Bakıda, Şamaxıda və Ərdəbildə zərb edilmişdir. Tək-tək tapılmış sikkələrə isal olaraq Qəbələdən əldə edilmiş Elxani sikkələrini Məhəmməd xanın (XIV əsrin birinci yarısı), Əbu Səidin (XIV əsr), Qızıl Orda xanı Toxtamışın (XIV əsr), Cəlairi Sultan Əhmədin (XV əsr), Şamaxı şirvanşahı Şeyx İbrahimin (XIV əsrin ikinci yarısı, Bakı), İbrahimin oğlu Xəlilullahın (XV əsr), Sultan Bayazidin (1481-1512, İstanbul), Şirvanşah Şahruhxun (XV əsr, Şamaxı), Ağqoyunlu Rüstəmin (XV əsr), Mahmudxan Teymurun (1445), Keran Davudun oğlu Tilxanın (XV əsr) adından kəsilmiş sikkələri qeyd etmək olar. Demək olar ki, təxminən oxşar vəziyyət Şamaxı, Bakı, Gəncə şəhərlərinə və başqa mərkəzlərə də aiddir. Bu şəhərlərdə də əsasən Şirvanşahların, Elxanıların, Cəlairi'lərin, Qaraqoyunluların, Ağqoyunluların sikkələri tapılmışdır. Həmin sikkələr gümüşdən, gümüş qarışığı olan misdən və ən çoxu isə misdən kəsilmişdir. Pulların zərb keyfiyyəti və tərkibi ölkədə yaranmış siyasi və iqtisadi vəziyyətə uyğun olaraq müxtəlif şəkil almışdır.

Çox qiymətli maddi mədəniyyət nümunələri sayılan bu arxeoloji tapıntılar əsasında Azərbaycanda XIII-XV əsrlərdə mövcud olmuş sikkə zərbxanalarını, sikkə zərbində baş verən dəyişiklikləri, hakim süllələrin şəcərəsini, hökmardarların adlarını, hökmranlıq illərini və s. müəyyən etmək, ölkədə pul dövriyyəsinin, siyasi asılılığın vəziyyətini, xarici əlaqələrin o zamanki mənzərəsini aydınlaşdırmaq və bir sıra digər məsələləri həll etmək mümkün olmuşdur.

## VI FƏSİL

### AZƏRBAYCAN XVI ƏSRDƏ. AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ

**XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycanın siyasi vəziyyəti.** XV əsrin sonunda Azərbaycan ərazisində Şirvanşahlar və Ağqoyunlu dövlətləri mövcud idi. Ərdəbil şəhərini idarə edən və Səfəviyyə təriqətinin davamçıları olan feodal nümayəndələri də özünəməxsus "Ərdəbil malikanəsi" yaratmışdır; onlar Ağqoyun-lulardan asılı idilər, lakin Ərdəbil və ətraf əraziləri müstəqil surətdə idarə edirdilər. Azərbaycanda feodal müharibalərindən müsibətlər çəkmiş xalq içərisində vahid dövlət yaratmaq və siyasi çəkiş mələrə son qoymaq meyilləri güclənirdi.

Uzun Həsən hakimiyyətdə olduğu 10 il ərzində Ağqoyunlu dövlətini xeyli gücləndirmiş, Azərbaycandan başqa İraqi Ərəb, Şərqi Anadolu, həmçinin bütün Qərbi İran (İraqi Əcəm, Xuzistan, Fars və Kirman) üzərində tam hakimiyyətə malik olmuşdu. O, Şirvanşah Fərrux Yəsar və Ərdəbil hakimi Heydər Səfəvi ilə yaxşı müna-sibətdə idi. Lakin onun vəfatından sonra (5 yanvar 1478-ci il) Ağqoyunlu dövlətinin zəifliliyi dərhal özünü göstərdi. Uzun Həsəni varisləri hakimiyyəti ələ keçirmək uğrunda ölüm-dirim mübarizə sinə başlıdilar. Əmirlərin və dövlət başçılarının yaxından köməy sayəsində taxta Uzun Həsənin böyük oğlu Sultan Xəlil çıxdı.

Sultan Xəlilin padşahlığıının ilk günlərində Bayandur tayfasını bir sıra üzvlərinin onun hakimiyyəti ilə razılaşmaq istəmədiyi aşkar oldu. Tezliklə Sultan Xəlilə qarşı onun əmisi oğlanları Murad bəyi və İbrahim bəyin üsyانları baş vermiş və üsyانıclar məglub edilmişdilər. Lakin Sultan Xəlil hakimiyyətinin altıncı ayında Təbriz hücum etmiş qardaşı Yaqub tərəfindən öldürülü və Yaqub Ağqoyunlu taxtına çıxdı.

Uzun Həsənin varislərindən yalnız Yaqubun hakimiyyəti nisbətən uzun çəkmiş, başqaları isə feodal müharibələrinin qurbanı olmuşlar.

Şeyx Cüneydin ölümündən sonra Şeyx Heydər atasının siyasetini davam etdirdi. Lakin o, Şirvanla daha ehtiyatla davranışaraq oraya birdən-birə hücumu keçməyə cürət etmədi. Dayısı Uzun Həsənin oğlu Yaqubla Heydərin münasibəti gərgin idi. Belə münasibətə səbəb Ərdəbildə hakimlik edən Səfəvi şeyxlərinin güclənməsi və Ağqoyunlu hökmərinin bundan təşvişə düşməsi idi.

Heydərin Şirvana hücumu zamanı Mahmudabad şəhərində ona müqavimət göstərmiş əhali qızığın döyüşdən sonra məglub edilmişdi. Lakin Heydər bu qələbədən sonra ehtiyat edərək, Şamaxiya deyil, Dərbəndə hücumu qərara aldı.

Vəziyyətin təhlükəli olduğunu anlayan Fərrux Yəsar kürəkəni Yaqub padşahdan kömək istəməyə məcbur oldu. Ağqoyunlu hökmərinin fəal köməyi və Şirvan döyüşçülərinin hərbi bacarığı nəticəsində Heydər 1488-ci il iyunun 30-da Tabasaranada məglub edildi və həlak oldu. Beləliklə, Səfəvilərin siyasi hakimiyyəti əldə etmək uğrunda hələ XV əsrin ortalarında başlanmış mübarizəsi növbəti müvəffəqiyətsizliyə uğradı.

Yaqubun ölümündən sonra Ağqoyunlu dövləti vaxtaşırı baş verən saray əvvərilişləri nəticəsində zəifləmişdi. Az müddət ərzində Baysunqur (1490-1492), Rüstəm (1492-1497), Gədək Əhməd (1497), Sultan Murad (1497-1500), Əlvənd (1498-1500), Məhəmmədi (1498-1499) hakimiyyətdə olmuşlar.

Məhəmmədinin Sultan Murad tərəfindən öldürülməsindən sonra Ağqoyunlu taxt-tacının əsas iddiaçılarından olan Əlvəndlə Murad arasında 1500-cü ildə

Əbhərdə sülh müqaviləsi bağlandı və onların əllərində olan torpaqlar Qızılızən çayı ilə sərhədləndi. Beləliklə, Azərbaycanın cənub hissəsi, Qarabağ, indiki Ermənistan ərazisi Əlvəndin, İraqi Ərəb, İraqi Əcəm, Fars və Kirman isə Muradın əlinə keçdi.

XV əsrin sonlarında Şirvanşah və Şəki hakimi öz müstəqilliklərini itirməmişdilər. Ağqoyunlu dövləti daxilində baş verən hərc-mərciliy görən Fərrux Yəsar, Səfəvi sülaləsinin güclənməsindən narahat olmuş, Sultan Heydərin övladlarını məhv etmək və Şirvana qarşı ola biləcək təhlükənin qarşısını almaq məqsədini güdmüşdür. Şirvanşahla Şəki hakimi Şah Hüseynin münasibətləri pisləşdi, 1497-ci ildə onun təhriki ilə Fərrux Yəsarın gənc oğlu Şeyxşah atasına qarşı üsyən qaldırdı və Şəki hakimi ilə birləşdi. Müttəfiqlər Qəbələni qarət və viran etdilər. Lakin Qəbələ hakimi Əbülfət bəyin köməyinə gələn şirvanşah onlan məglub etdi, Şeyxşah isə (gələcəkdə Şirvanşah II İbrahim, 1502-1524) atası ilə barışdı.

XV əsrin sonlarında Azərbaycanın müxtəlif bölgələrində baş vermiş çəkis mələr, feodal pərakəndəliyi və Səfəvi şeyxlərini nüfuzunun artması şəraitində Ağqoyunlu dövləti tamamilə dağıılmaq, iqtidarnı itirmək ərzəsində idi. Xalq kütələrləri daxili müharibələrdən yorulmuşdu və yeni, vahid dövlətin yaranması üçün əlverişli şərait yetişmişdi. Ərdəbil şeyxlərinin Azərbaycandan kənardə da müridləri vardı. Baş verməkdə olan hadisələrlə əlaqədar olaraq həmin müridlərin fəaliyyət miqyası genişlənməyə başladı. İranda, İraqi Ərəbdə, Kürdüstanda və xüsusi ilə Rumda (Kiçik Asiyada) imamı məzhəbinə sadıq olan şələr, Səfəvilərin tərəfdarı kimi çıxış edən dərvişlər silaha sarıldılar və Şeyx İsmayıllı Səfəvi başda olmaqla siyasi məqsədlər namənə mübarizəyə başladılar.

Əgər Şeyx Heydər yalnız Azərbaycan vilayətlərini birləşdirmək məqsədilə çıxış edirdi, Şeyx İsmayıllı öz tərəfdarlarının köməyinə arxalanır, daha geniş məqsəd güdürdü. O, Azərbaycan vilayətlərini birləşdirmək və babası Uzun Həsənin torpaqlarını əhatə edən şəhər məzhəbli böyük bir dövlət yaratmaq fikrində idi. Bu məqsədin gerçəkləşməsi üçün artıq əlverişli şərait yaranmışdı. Qızılbaş hərəkatı geniş vüsət almışdı və bu hərəkatla yalnız Ağqoyunlu hakimləri və Şirvanşahlar deyil, habelə Osmanlı sultanları, Misir məmlükələri, Teymuri hökmardaları da hesablaşmalı oldular.

Azərbaycanın şimal hissəsində də (xüsusi ilə Talyşda, Qaradağda və Muğanda) bu hərəkatın xeyli tərəfdarı vardı.

Ağqoyunlu dövlətinin tənəzzülü XV əsrin sonunda onun ərazisində feodal pərakəndəliyinə, yerli hakimlərin müstəqillik iddiası ilə çıxış etməsinə səbəb oldu. Salnaməçilər belə iddiaçılarından 12 hakimin adını çəkirlər: 1) Azərbaycanda İsmayıllı Səfəvi; 2) İraqi Əcəmdə və Farsda Sultan Murad; 3)

Yəzddə Murad bəy Bayandur; 4) Əbərkuhda Rəis Məhəmməd Kərrə; 5) Səmnan, Xar və Firuzkuhda Hüseyn Kiya Çəlavı; 6) İraqi Ərəbdə Barik bəy Pörnak; 7) Diyarbəkirdə Qasım bəy; 8) Kaşanda Qazi Məhəmməd və müttəfiqi Cəlaləddin Məsud; 9) Kirmanda Əbülfət bəy Bayandur; 10) Xorasanda Sultan Hüseyn Mirzə; 11) Qəndəharda Əmir Zünnun; 12) Bəlxdə Bədi əz-Zəman.

**Azərbaycan Səfəvilər dövlətinin** yaranması. XV əsrin sonunda Azərbaycanın şəhər və kəndlərində məhsuldalar qüvvələrin inkişafına əngəl olan feodal dağlıqlığı mövcud idi.

Ağqoyunlu dövləti ərazisində iri torpaq mülkiyyətinin soyurqalın genişlənməsi mərkəzi hakimiyyətin zəifləməsinə, şah xəzinəsinə daxil olan gəlirlərin azalmasına gətirib çıxardı, çünkü soyurqal sahibləri vergilərdən azad olub, həm də soyurqal ərazisində inzibati-məhkəmə imtiyazından istifadə edirdilər. Soyurqal sahibləri əslində dövlətin mərkəzləşdirilməsi üçün təhlükə təşkil edirdilər. Beləliklə, dövlətin nəzarət etdiyi torpaq fondu xeyli azalırdı. Torpaqların feodal və iri torpaq sahibkarlarının əlində cəmləşməsi prosesi davam edir və feodal separatizmi güclənirdi.

Dövlət torpaqlarının və buna uyğun olaraq xəzinəyə daxil olan vergilərin kəskin surətdə azalması Ağqoyunlu dövlətində mərkəzi hakimiyyətin iqtisadi əsasını sarsılmışdı.

XV əsrin sonunda şəhərlilərin və kəndlilərin vəziyyəti ağırlaşmışdı. Kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi, tez-tez baş verən taun epidemiyası kəndlilərin kortəbii çixışlara çevrilmiş narazılığının artmasına səbəb oldu.

Azərbaycanda şəhər əhalisinin (xüsusi ilə tacirlərin və sənətkarların) vəziyyəti də ağır idi. Hələ monqol işğalı dövründə tətbiq edilmiş və şəhərlilərin əsas vergisi olan tamğanın məbləğinin qəti müəyyənləşdirilməməsi şəhər iqtisadiyyatının güclənməsinə mane olur, istehsalın inkişafını ləngidirdi. Feodal mühəribələri zamanı şəhər bazarları bağlanılır, ərzığın qiyməti artırılır, şəhərlərdən fəvqələdə vergilər alınırkı ki, bu da aclar və yoxsullar kütlösünün sayını artırırı.

Uzun Həsən və onun varisləri dövründə aqrar sahədə islahat təşəbbüsünün uğursuzluğu, feodal istismarının daha da güclənməsi əhalinin narazılığını son həddə çatdırıldı. Bu isə özəksini şiliyin geniş yayılmasında tapdı.

Azərbaycanda bir çox ictimai təbəqələr ölkəni böhran vəziyyətindən çıxarmaq, vergi sistemində qayda yaratmaq, feodal mühəribələrinə son qoymağə qabil olan güclü, yeni, vahid dövlət qurmaq idəyasına tərəfdar idilər.

Avropa və Asiyada Osmanlı işğalları hər iki qitənin qarşılıqlı iqtisadi əlaqələrinə ağır zərbə vurdu. Osmanlı sultanlarının gömrük siyaseti Azərbaycanın iqtisadi vəziyyətinə mənfi təsir göstərdi və xüsusi ilə Venesianın vasitəciliyi

sayəsində Avropa ilə ipəkçilik bölgələrinin qızığın ticarətini ləng itdi. Bu vəziyyət ipək ticarəti hesabına yaşıyan tacirlərin, habelə öz məhsullarının satış bazarında məhrum olmuş toxucu-sənətkarların müflis ləşməsinə gətirib çıxardı.

Azərbaycan Osmanlı işğalı təhlükəsi qarşısında qaldı. Məhz Osmanlı imperiyası tərəfindən, qərbdən gözlənilən tohlükə ölkənin müdafiə etməyə qabil olan güclü dövlətin yaradılmasını zərurətə çevirmişdi. Xarici siyasi amil Azərbaycan Səfəvilər dövlətinin yaradılması prosesini xeyli sürətləndirdi. İqtisadi baxımdan daha çox inkişaf etmiş Cənubi Azərbaycan vilayətləri yeni dövlətin mərkəzi oldu.

1499-cu ilin avqustunda Ərdəbil şeyxlərinin varisi hesab olunan, Lahicanda yerli hakimin sarayında gizlədilmiş gənc İsmayıllı və onun tərəfdarları çıxış etmək üçün əlverişli möqamın yetişdiyini anladılar. Şeyx Heydərin oğlu çox gənc idi və atasının silahdaşlarının, yaxın tərəfdarlarının məsləhətinə əməl edirdi. Onun əsas təbiyəçisi və qəyyumu Hüseyn bəy Lələ olmuşdur. Əbdüləli bəy Dədə (Dədə bəy Talış), Xadim bəy Xəlifə (Xüla fə bəy), İlyas bəy Ayqutoğlu (Xınıslı), Qarapiri bəy Qacar, Rüstəm bəy və Bayram bəy (hər ikisi Qaramanlı tayfasından idi) onu müşayiət edirdilər.

XV əsrin sonlarında qızılbaşların vəzifəsi "Səfəviyyə" təriqətinin müridlərinin qısa müddət ərzində öz bayraqları altında toplamaq idi. Onlar Deyləmdən keçərək Taroma yetişdilər. Bu müddət ərzində Şamlı və Rumlu tayfalarından olan dəstələr onlara qoşuldular. Qızılbaşların sayı 1500 nəfərə çatdı. İsmayıllı Taromdan Xal-xala, sonra isə Ərdəbilə hərəkət etdi. Lakin yerli Ağqoyunlu hakimləri İsmayıllı Ərdəbildə qışla mağa imkan vermedilər. İsmayıllı şəhəri tərk etməli oldu. İsmayıllıın dəstəsi şimala hərəkət edərək (1499-cu ilin sonu - 1500-cü ilin başlangıcı) Astara bölgəsindəki Ərcüvana gəldi. Burada Ağqoyunlu Əlvəndin və Şirvanşah Fərrux Yəsərin casusları İsmayıllı məhv etməyə cəhd göstərdilər. Lakin qızılbaş rəhbərlərinin sayıqlığı sayəsində bu qoşdlər baş tutmadı. Salnamədə deyilir ki, bu ilin qışı çox sərt idi. Soyuğun şiddətindən quşlar uça bilməyərək yer düşürdülər. İsmayıllı müridlərinə qardan böyük qala tikdirdi, oraya adamlar qoyaraq hərbi məşqlər keçirdi.

Qızılbaş rəhbərləri Kiçik Asyanın Ağqoyunlu hakimiyyəti altında olan Ərzincana Göycə göltü yolu ilə getməyi qərara aldılar. Yürüşə hazırlaşmaq çağırışını ilə qabaqcadan tərəfdarlara müraciət cdilmişdi. Dəstə Göycə gölünün cənub sahilinə yola düşdü. Burada Qaraqoyunlu Cahanşahın nəvələrindən biri olan Sultan Hüseyn Barani İsmayıllı aldadaraq məhv etməyə cəhd göstərdi. Lakin qızılbaş rəhbərləri öz şeyxlərini onun yanına buraxmadılar və Çuxursəd (İrəvan vilayəti) istiqamətində hərəkət etdilər. Mənbələrdə bu zaman İsmayıllıın qoşununda

qaradağlıların, talişların, ərəslilərin, habelə zülqədərlilərin dəstələrinin olduğu qeyd edilir.

Şoragöl bölgəsində Doqquz Ulam adlı yerdə Qaraca İlyas Bayburdu Kiçik Asiyadan olan qızılbaş dəstəsi ilə İsmayıla qoşuldu. İsmayılin dəstəsi qızılbaş Ustachi tayfasının yaşadığı məntəqəyə, Arazın mənbəyinə, Mingöl yaylağına çatdı. İsmayıllı həmin tayfa ilə birlikdə Tərcan bölgəsindəki Sarıqaya yaylağına getdi. İsmayıllı müşayiət edənlər qərbə doğru yeriyərək Ərzincana yetişdilər. Burada 1500-cü ilin ortalarından İsmayılin bayrağı altında Şamlı, Ustachi, Rumlu, Təkəli, Zülqədər, Əfşar, Qacar, Varsaq adlanan qızılbaş tayfalarının, habelə Qaradağ (Qaracadağ) sufilərinin 7 minlik qoşunu toplanmışdı.

Ərzincanda keçirilmiş müşavirədə zərbəni Səfəvilərin əsas düşməni olan Şirvanşah Fərrux Yəsara qarşı yönəltmək qərara alındı. Qızılbaş şələrin nəzərində şirvanşahlar Şeyx Cüneydin və Heydərin ölü münün əsas səbəbkəri - "qatilləri" idi.

1500-cü ilin payızında İsmayıllı Ərzincandan Şirvana doğru hərəkətə başladı. Kür çayını keçmiş İsmayılin qoşunu şəkililərin dəstəsi ilə qarşılaşdı və qızılbaşlar onları asanlıqla darmadığın etdilər. Qızılbaşların yaxınlaşması xəbəri Şamaxı əhalisinin əksəriyyətin i Qəbələdə gizlənmiş şirvanşahın ardınca şəhərdən çıxmağa vadar etdi. İsmayıllı heç bir müqavimətlə qarşılaşmadan Şamaxını ələ keçirdi və Şamaxı yaxınlığında Gülüstan qalasına yollandı.

İsmayıllı 1500-cü ilin sonunda burada, qalanın ətəyində, Cəbani adlanan yerdə döyüşə girməyə məcbur oldu. Fərrux Yəsarin qoşununda təxminən 20 min atlı və 6 min piyada vardı. Onlar sayca qızılbaşlardan azy iki dəfə üstün olsalar da, qızılbaşlar mənəviyyatca möhkəm və mötin idilər. Şeyxlərinə (İsmayıla) allah kimi səcdə edən müridlər ölümə sevincə gedirdilər, salnaməçilərin dediyinə görə, onlar "qurban olduğum, sadağa olduğum, pirim, mürşidim", "Allah, Allah" qışqıraraq döyüş meydanına atılırlılar. Bu döyüşdə iştirak edən qızılbaş sərkərdələrindən aşağıdakılardan adları çəkilir: Abdin bəy Şamlı, Hüseyn bəy Ləlo Şamlı, Məhəmməd bəy Ustachi, Əhməd bəy Sufioğlu Ustachi, Bayram Qaramanlı, Qılinc bəy Qaramanlı, Qaraca İlyas Bayburdu (Cuş Mirzə), İlyas bəy Xunuslu, Sultanşah bəy Əfşar, Xəlil bəy (Möhrdar) Əfşar, Hüseyn bəy (Süfrəçi) Əfşar, Piri bəy (Pərvanəçi) Əfşar, Lələ Məhəmməd Təkəli, Bəkir bəy Çakırlı, Piri bəy Qacar, Salman bəy Həzin Zülqədərli. Vuruşmanın əvvəlində Şirvan süvarilərinin hücumu nəticəsində qızılbaşların döyüş nizamı hər iki cinahda pozuldu. Lakin piyad Şirvan dəstələrinin hücumu mərkəzdə duran İsmayılin atlıları tərəfindən qarşılandı. Salnaməçilər xəbər verirlər ki, İsmayıllı hələ gənc ikən ön sıralarda vuruşur, şəxsi nümunəsi ilə öz tərəfdarlarını döyüş ruhunu yüksəldirdi. Bu, İsmayılin tarixdə məlum olan ə qanlı

döyüşlərindən biri idi. Şirvan qoşunu darmadağın edildi, qaçmağa üz tutdu, Fərrux Yəsar isə həlak oldu.

İsmayııl Bakını tutmaq üçün göndərdiyi sərkərdələrin cəhdlərinin uğursuz olduğunu görərək, 1501-ci il yazın əvvəlində qışladığ Mah mudababdan Bakıya doğru hərəkətə başladı. Müasirin məlumatına görə, qızılbaş əmirlərinin əhatəsində şəhərə yaxınlaşmış İsmayııl qala divarlarını, bürcləri, darvazanı gəzib nəzərdən keçirdi Bakı qalasına hücumun böyük tələfata və çətinliklərə səbəb olacağını başa düşən qızılbaşlar şəhərlilərin həyatı və əmlakının təhlükəsizliyinə söz verdilər, qalanın dinc yolla təslim olunması üçü bakılırlara müraciət etdilər. Bakının müdafiəsinə Fərrux Yəsarın oğlu Qazi bəyin arvadı başçılıq edirdi. Qazi bəyin özü isə şəhərdə yox idi.

Bu qadın təslim olmaq haqqında qızılbaş elçisinin tələbinə rəd cavabı verdi və onun edam olunmasını əmr etdi. Bakı dərgası Əbülfət bəy qadının yanına gəldi, onu qızılbaşların cavab tədbiri ilə hədələdi. Cəsarətlı qadın şəhərin təslim edilməsinin məsləhət görən dərğanın da edam olunmasına sərəncam verdi.

Bakı qalasını üç tərəfdən Xəzər dənizi, qurudan isə divar boyunca uzanan və xarici təhlükə zamanı su ilə doldurulan dərin, enli xəndək əhatə edirdi. Bakının xarici aləmələ əlaqələndirən üç darvaza dənizə, biri isə quruya açılırdı.

Bakılırların inadlı müqaviməti qızılbaş əmirlərini qalanı hücumla almağa məcbur etdi. Qoşunun qala xəndəklərində asanlıqla keçə bilməsi üçün qızılbaşlar onları torpaq və daşla doldurdular. Atilmiş lağım sayəsində qala bürclərindən biri dağıldı, qızılbaşlar şəhərə gire bildilər. Şəhərliləri məhv olmaqdan qorumaq istəyən Bakı əyanlarının bir dəstəsi əllərində Quran İsmayıılın hüzuruna gəldilər və şəhərə aman verilməsini xahiş etdilər. İsmayııl Bakıya daxil olmuş qızılbaşlara qətl və qarəti dayandırmaq əmrini verdi. O, şəhərdən qiymətli daşları, çox zəngin qızıl ehtiyatı olan Şirvanşahlar xəzinəsini ələ keçirdi, Şirvanşahların məqbərəsini dağıdaraq Bakını tərk etdi və Gülüstan qalasına doğru irəlilədi. Lakin burada mühəsirə uzandı. Ağqoyunu Əlvəndin Təbrizdən böyük qüvvə ilə yola düşməsi barədə həyəcanlı məlumat alındı, qızılbaşlar mühəsirədən əl çəkməli oldular.

Beləliklə, illik xəracı toplamaq üçün buraya qabaqcadan öz nümayəndələrinin təyin etmiş qızılbaşlar Şirvan hüdudlarını tərk etdilər. Şirvanşahlar dövləti ağır zərbəyə məruz qaldı, lakin aradan getmədi.

Bu zaman otuz minlik qoşunla Naxçıvana gəlmış Əlvənd İsmayıılın Kür çayını keçməsinə yol verməmək üçün özünün hərbi rəisini - Mahmud Qaracanı Gəncə və Qarabağa yolladı.

Qızılbaşlar Kür çayını Cavad yaxınlığında müvəffəqiyyətlə keçdilər, tezliklə Naxçıvana doğru irəlilədilər. İsmayııl Qara Piri bəy Qacarı (ləqəbi "Tozqoparan")

və İlyas bəy Halvaçıoğlu irəliyə yolladı. Qızılbaşların yolunu kəsmək üçün Əlvəndin göndərmiş olduğu qüvvələr yoluüstü İlyas bəy tərəfindən məhv edildi.

Əlvənd İsmayıla Şirvana qayitmaq və həmin vilayətin idarəsi ilə kifayətlən mək tələbi ilə məktub göndərdi, lakin rədd cavabı aldı. Ağqoyunlu hakimi Naxçıvandan şimal-qərbə doğru hərəkət etmiş, döyüşə hazırlaşlığı Şərur düzündə dayanmışdı. İsmayıllar Araz çayının cənub sahili boyunca irəlilədi, Naxçıvan bölgəsində çayı keçdi və düşmənin qarşısına çıxdı. Burada 1501-ci ilin ortalarında onlar arasında döyük baş verdi. İsmayıllar Hüseyn bəy Lələ, Əbdüləli bəy Dədə, Xadim bəy Xülaflə, Məhəmməd bəy Ustaçı, Bayram bəy Qaramanlı, Əbdi bəy Şamlı, Qaraca İlyas Bayburdu, Qarapırı bəy Qacar, İlyas bəy Halvaçıoğlu, İlyas bəy Ayqutoğlu, Sarı Əli bəy Təkəli, Əli bəy Rumlu (ləqəbi "Div Sultan") kimi sərkərdələrini cinahlarda yerləşdirmişdi. Öz əsgərlərinin döyük qabiliyyətinə ümid bəsləməyən Əlvənd sayca qat-qat üstünlük təşkil edən qoşununun döyük meydanından qaçmasına mane olmaq üçün dəvələri bir-biri ilə zəncirlətmiş, onları cəbhə arxasında yerləşdirməyi əmr etmişdi. Lakin bu tədbirlərin də köməyi olmadı. Ağqoyunlu qoşunu darmadağın edildi və vahimə içərisində qaçmağa üz qoydu. Bir çox Ağqoyunlu sərkərdəsi, o cümlədən Lətif bəy, Sidiqəzi bəy, Musa bəy, Qaraca Mahmud bəy öldürüldülər. Salnaməçinin verdiyi məlumatə görə, bu döyüşdə İsmayıllar şəxsi iğidlik və böyük sərkərdəlik məharəti göstərmişdi. O, qılıncı ilə bir çoxları kimi Qarçıqay bəyi də öldürmüştü. Ağqoyunlular qaçmaqla xilas ola bilmişdilər. Onlar arasında Ərzincana qaçmış Əlvənd də var idi.

1501-ci ilin payızında İsmayıllar təmtəraqla Təbrizə daxil oldu, adına xütbə oxutduraraq sikkə zərb etdirdi və Azərbaycanın taxt-tacına yiyələndi. Beləliklə, 1501-ci il Səfəvilər dövlətin mövcudluğunun əzəli kimi qiymətləndirilir.

Səfəvilər dövləti yarandığı gündən etibarən Azərbaycan torpaqlarını (Şirvan, Qarabağ, Naxçıvan, Muğan və Qızılızən çayına qədərki Cənubi Azərbaycan) əhatə etmişdi.

Lakin siyasi vəziyyət Şah İsmayılin qarşısında daha geniş vəzifələr qoydu. Məğlub olmuş Əlvəndin qardaşı, Fars və İraqi Əcəmin hakimi olan Murad Ağqoyunlu Həmədanda böyük qoşun topladı. 1503-cü il iyunun 21-də Həmədan yaxınlığındakı Alma Qulağı adlı yerdə Ağqoyunlularla qızılbaşlar arasında döyük baş verdi.

Sayca üstün olmasına baxmayaraq, Ağqoyunlu ordusu darmadağın edildi. Fars və İraqi Əcəmin böyük bir hissəsi qızılbaşların əlinə keçdi. Beləliklə, Ağqoyunlu dövlətinə son qoyuldu.

I Şah İsmayıllı özünü babası Uzun Həsənin qanuni varisi hesab edir və dövlətini Ağqoyunlu sərhədləri daxilində bərpa etməyə can atırdı.

1503-cü ildə İsmayıllı Şiraz, İsfahan, Kaşan və Qum şəhərlərini, 1504-cü ildə isə Yəzdi ələ keçirdi. Sonra İsmayıllı Qərbə (Kiçik Asiyaya) doğru hərəkət edərək, 1506-1507-ci illərdə Suriya sərhədlərinə çıxdı, Uzun Həsənin vətəni olan Diyarbəkirə yiyələndi və Bağdadla birlikdə bütün İraqi Ərəbi ələ keçirdi (1508). Artıq 1510-cu ildə bütün İran vilayətləri (Xorasan istisna olunmaqla) Səfəvilər dövlətinə birləşdirilmişdi.

**I Şah İsmayılin daxili və xarici siyaseti.** Mərkəzləşdirilmiş dövlət yaratmaq Səfəvilər dövləti banisinin daxili siyasətində başlıca ideyalardan biri idi. Ticarətin, sənətkarlığındırçəldilməsi və normal iqtisadi həyatın bərpası zərurəti bunu qəti surətdə tələb edirdi.

I Şah İsmayılin ən mühüm tədbirlərindən biri dini islahatın həyata keçirilməsi idi. 1501-ci ilin payızında, Səfəvi hakimiyətinin, ilk günündən islamın şia təriqətinin imam ilər məzhəbi (12 imam "isnə aşara") dövlət dini elan olundu.

Mənbələrdən məlum olur ki, İsmayılin əmri ilə şəhər məscidində oxunan xütbədə 12 imam xatırlanmış və ilk 3 xəlifə (Əbu-bəkr, Ömər və Osman) isə açıq şəkildə lənətlənmişdi. Anonim tarixçi qeyd edir ki, İsmayıllı tacqoyma ərafəsindəki gecədə əmirlərdən və şia üləmalarından məsləhət istəmişdi. Onlar 200-300 min əhalinin üçdə iki hissəsinin sünni və yalnız bir hissəsinin şia olduğu bir şəhərdə xalq həyəcanlarının mümkünlüyünü bildirdilər, onu bu tədbirdən çəkindirməyə cəhd etdilər. Lakin şəliyi qəbul etdirmək qərarına gələn İsmayıllı deyəndi: "Əgər rəyyət bir kəlmə etiraz etsə, mən Allahın köməyi ilə qılıncı ələ alıb, bir nəfəri də sağ qoymayacağam". Ertəsi gün yerli xatib (xütbə oxuyan) Təbrizin Cümə məscidinə gəlmış, İsmayılin əmri ilə minbərə çıxmış və xütbə oxumağa başlamışdı. İsmayıllı isə təbrizlilərin başı üzərinə qaldırılmış olduğu qılıncı ilə minbərin aşağısında durmuşdu. Onun yanında dayanmış silahdaşları baş verə biləcək müqaviməti yatırmağa hazır idi.

Dövriyyəyə şəlik simvolları olan pullar buraxıldı. Pul islahatı imami şəliyi təbliğ etmək və onun dövlətdə hökmran mövqeyinin möhkəmləndiriləsi məqsədində xidmət edirdi.

Lakin Azərbaycan və Şərqi Anadoludan kənarda şəliyi tətbiq etmək çətin idi. Sünniliyin hökmran olduğu İran vilayətlərinə qızılbaşların irəliləməsi nəticəsində üləmalar, əyanlar və şəhərlilər arasında şəliyi qarşı müqavimət artdı. Qızılbaşlar yeni dövlətə, yeni məzhəbə qarşı İsfahan, Şiraz, Kazərun və Yəzd şəhərlərindəki müxalifətlə hesablaşmağa məcbur oldular.

Səfəvilər sünnilərə Şirvanşahların, Ağqoyunu sülaləsinin müdafiəçiləri və yaxud xarici siyasi düşmənlərinin - Osmanlı imperiyasının, Şeybanilər dövlətinin tərəfdarları kimi yanaşırıdlar. Məcburi şəkildə həyata keçirilmiş şia islahatının çox

böyük maddi əhəmiyyəti də var idi. Çünkü şəliyi qəbul etməkdən imtina etmiş feodal əyanları və sünni ruhanilərin əmlakını müsadirə üçün Səfəvilər "qanuni hüquq" almışdilar. Hakim təriqətə çevrilmiş şəlik sonralar müxalifətçi cərəyan kimi öz roluunu itirməyə başladı.

Şah yalnız dünyəvi hökmər deyildi. O, həmçinin bütün müsəlman şələrin dini başçısı və "dinin himayəçisi" hesab olunurdu. "Səfəviyyə" təriqətinin mürşidi, rəhbəri olan I Şah İsmayılin müridləri qızılbaş əyanları və sıravi əsgərlər idi. Buna görə də şahın sıravi qızılbaşlarla, xalqla əlaqəsi daha sıx və möhkəm idi. I Şah İsmayılin özünün siyasi düşmənlərinə - sünnilərə qarşı münasibətdə barışmaz idi, lakin xristian əhalini himayə edir və onlara toxumurdu. Bu, Avropa dövlətləri ilə yaxınlaşmağa çalışan Səfəvilərin gerçek siyasi marağından irəli gəldi.

Şah İsmayılin daxili siyaseti haqqında məlumatımız çox azdır. Dövlət aparatına irəli çəkdiyi məmurlar, sərkərdələr və b. onu dövrünün bacarıqlı dövlət və siyasi xadimi kimi səciyyələndirirlər. Qızılbaş əyanlarının bir hissəsi lap əvvəldən separatçılığa meyil göstərir, mərkəzi hakimiyyətlə az hesablaşırılar. Lakin Şah İsmayılin belələrinə qarşı sərt davranışır, hətta özünün ən yaxın silahdaşlarına belə güzəştə getmirdi. Qızılbaş əyanlarının yerlərdə möhkəmlənə bilməməsi üçün onların yaşadığı ərazilər tez-tez dəyişirdi. Məsələn, Şah İsmayılin ləsləsi Hüseyn bəy Şamlı "bəzi təqsirləri" üzündən əmir ül-üməra vəzifəsindən azad edir və həmin vəzifəyə Məhəmməd bəy Ustaclı təyin edir. Maraqlıdır ki, yeni vəzifə ilə bərabər Məhəmməd bəy Hüseyn bəyin "ölkəsin'i" və "mü lazim-lərini" də aldı. Başqa misal: Əbdül bəy Dədə qorçibəsi vəzifəsindən azad edildi və onun "ölkəsi" (Qəzvin, Sovucbulaq, Rey və Xar) Zeynal xan Şamliya verildi.

İsmayılin daxili siyasetində mərkəzi hakimiyyətin ictimai dayağının genişlənməsi cəhdidə müşahidə edilir. Qızılbaş əyanları ilə yanaşı dövlət idarəsinə oturaq şəhər əhalisinin nümayəndələri də cəlb edilməyə başlayır. Şəmsəddin Zəkeriyyə Təbrizinin vəzir vəzifəsinə təyin edilməsi (1501) buna parlaq misaldır. Şah ona şərəf əlaməti olaraq "Azərbaycanın açarı" titulunu vermişdi. Şahın vəkilini vəzifəsini Hüseyn bəy Lələdən sonra Nəcməddin Məsud Gilani, Yar Əhməd Əbdülbağı Yəzdi, Mirzəşah Hüseyn İsfahani və Xacə Cəlaləddin Məhəmməd Təbrizi tutmuşdular. Adı çəkilənlər şəhər əyanlarına məxsus idi.

Azərbaycan Səfəvilər dövlətinin Osmanlı Türkiyəsi və Orta Asiyadakı Şeybanilər dövləti ilə qarşılıqlı əlaqələri şio-sünni düşmənciliyi ilə səciyyəvi idi. Ağqoyunu əmirlərinin "üsyan kar qızılbaş tayfalarına" qarşı mübarizəyə təhrik edən və hətta birbaşa hərbi yardım göstərən II Sultan Bayazid Səfəvilərlə üz-üzə toqquşmadan çəkinirdi. O, Osmanlı dövləti ərazisində Ərdəbil təriqəti müridlərinin (Kiçik Asiya qızılbaşlarının) çıxışından ehtiyat edirdi.

I Şah İsmayılin İran feodallarına qarşı mübarizəyə giriş məsindən istifadə edən Şeybani xan 1507-1508-ci illərdə Teymurlılar sülaləsinə son qoydu, Xorasanı tutdu, 1509-cu ildə isə Kirmanı viranedici yürüşlər etdi. Bu zaman I Şah İsmayılin Şirvan səfərində olması özbəklərin maneəsiz geri qayitmasına imkan vermişdi. İsmayıllı Şeybani hökmdarına iki dəfə elçi göndərdi, onu yürüşləri dayandırmağa çağırıldı. Şeybani xan Şah İsmayıla cavab məktubunda həyasızcasına tələb edirdi ki, o, özbək hökmdarının adını məscidlərdəki xütbələrə və kəsilən sikkələrin üzərinə əlavə etməlidir. Şeybani xan yazırkı ki, dərvişlər və onların övladları dövlət idarəsi ilə deyil, ibadətlə məşğul olmalıdır. I Şah İsmayıllı cavab məktubunda qeyd edirdi ki, o, Məşhəddəki səkkizinci İmam Rza məqbərəsini bir "dərviş" kimi ziyanat etmək niyyətindədir və bunun üçün Xorasana qoşunla gələcəkdir.

1510-cu ildə Şah İsmayıllı Xorasana qoşun çəkdi. Qızılbaşların yaxınlaşmasından xəbər tutan Şeybani xan Heratdan Mərvə qoşun toplamağa getdi. Şah İsmayıllı Mərv qalasını mühasirəyə aldı. Şeybani xanı qaladan çıxarmaq üçün İsmayıllı hərbi hiylə işlətdi. Qızılbaşlar qaladan çəkilib şəhərin 3 fərsəxliyində (10 km) yerləşdilər. Eyni zamanda İsmayıllı sərkərdəsi Əmir xan Mosulluya bir dəstə ilə qalanın yanında durmağı və Şeybani xan qaladan çıxanda "qaçmaq üz qoymağı" tapşırıdı. Şeybani xan Şah İsmayılin Azərbaycana qayıtdığını zənn edərək Mərvdən çıxdı və Əmir xanın dəstəsini təqib etməyə başladı. Beləliklə, nisbətən kiçik qüvvəyə malik Şeybani xan İsmayılin əsas qoşunu ilə 1510-cu il dekabrın 2-də döyüşə girməyə məcbur oldu. Nəticədə özbək qoşunu dannadağın edildi, Şeybani xan isə həlak oldu. Salnaməçinin verdiyi xəbərə görə, bu qanlı döyüşdə özbəklərin itkisi 10 minə çatırıldı. Mərv qələbəsi A mudəryaya qədər bütün Xorasanı İsmayılin hakimiyyəti altına saldı.

Ağqoyunlu dövlətinin aradan çıxmasına əmin olan II Sultan Bayazid Şah İsmayıllı dövlətini rəsmi surətdə tanımağa məcbur olmuş və bu münasibətlə 1504-cü ildə öz elçisinin onun yanına göndərmişdi. Elçi təntənəli şəkildə qəbul olunmuş, İsmayıllı məktubunda Bayazidə "ata" deyərək müraciət etmişdi. Səfəvilər bilirdilər ki, yalnız öz qüvvələri ilə Osmanlı müdəxiləsinin qarşısını almaq onlar üçün çətin olacaqdır. Buna görə də I Şah İsmayıllı bir sıra Avropa ölkələri ilə (xüsusilə bunda daha çox marağlı olan Venesiya ilə) hərbi ittifaq yaratmaq sahəsində ciddi səy göstərməyə başladı.

I Sultan Səlimin Osmanlı taxt-tacına gəlməsi ilə Səfəvi-Osmanlı münasibətləri düşməncilik xarakteri aldı. Azərbaycan Səfəvilər dövlətinə qarşı hərbi əməliyyata başlamazdan qabaq Sultan, Səlim Macarıstan və Venesiya ilə müqavilə bağladı, öncədən Şeybanilər tərəfindən yardım vədini aldı. Sünni üləmaları tərəfindən qızılbaşlara qarşı bütün müsəlman-sünnilərin müqəddəs

vəzifəsi olan cihad elan olundu. Belə ki, Osmanlı feodalları üçün "kafir" adlandırılan şələri öldürməyə və onların əmlakını qarət etməyə "qanuni" əsas yarandı. I Səlim Ərdəbil təriqətinin tərəfdarları olan Kiçik Asiya şələrini qabaqcadan kütłevi şəkildə amansızcasına qırıldı və arxadan təhlükəsizliyi təmin etdi (tam olmayan məlumatla görə, 40 minə qədər adam öldürülmüşdü).

Yürüşə başlayan Osmanlı ordusu say etibarilə Şah İsmayılin qoşunundan çox idi. Buna görə də İsmayıllı ilk mərhələdə düşmənlə açıq döyüşdən çəkindi. Onun göstərişi ilə qızılbaş sərkərdələri geri çəkildilər, əhalini köçürdülər, ərzaq və yem ehtiyatlarını məhv etdilər, su mənbələrini yararsız hala saldılar. İsmayıllı "yandırılmış torpaq" taktikası ilə Osmanlı ordusunu viran qalmış əraziyə cəlb etməyə, onları qarşıdağı qışda çətin vəziyyətə salmağa çalışırı. Lakin bu taktika özünü qismən doğrudurdu. I Sultan Səlim Osmanlı əsgərlərini şərqə doğru hərəkətə məcbur etmək üçün kütlevi edamlardan çəkinmirdi.

Əsas döyüş 1514-cü il avqustun 23-də Maku şəhəri yaxınlığında Çaldıran düzündə baş verdi. Osmanlı və qızılbaş mənbələri qərəzlə şəkildə öz qüvvələrini azaltmış, qarşı tərəfin sayını artırılmışdır. İdris Bidlisinin verdiyi ən dolğun məlumatla görə, Osmanlı ordusunda 100 min, qızılbaşlarda isə 40 min nəfər döyüşçü olmuşdur. Sultan Səlim yalnız ordusunun sayına görə deyil, həm də Avropa tipli hərbi təşkilatı ilə də İsmayıldan üstün idi, osmanlıların sərəncamında qızılbaşlarda olmayan böyük topxana vardı. Yeniçərlərin və topların atəsi qarşısında İsmayıllı əsas qüvvəsini təşkil edən qızılbaş süvariləri aciz qaldılar. Məhz bu amil döyüşü Sultan Səlimin xeyrinə həll etdi. Salnaməçilərin xəbər verdiyinə görə, bu döyüsdə Şah İsmayıllı və qızılbaşlar böyük hünər və qəhrəmanlıq nümunələri göstərdilər. Döyüşün qızığın çağında Şah İsmayıllı Osmanlı ordusunda özünün bahadır gücünü və igitliyi ilə məşhur olan Əli bəy Malqucoğlu ilə üz-üzə gəldi. Şah İsmayıllı qılıncla onun başına elə bir zərbə endirdi ki, "baş dəbilqə ilə birlikdə iki hissəyə parçalandı, şahın qılıncı isə onun sınavını dəldi". Vuruş manın ən faciəli anında, top mərmiləri Şah İsmayıllı döyüşçülərini məhv etdiyi bir vaxtda bəzi qızılbaş sərkərdələri meydani özbaşına tərk etdilər. Lakin Şah İsmayıllı geri çəkilmədi və döyüşçülərini topların üzərinə hücuma apardı. O, qılıncı ilə bir-birinə zəncirlənmiş topların arasından özünə yol açdı, lakin dəvələrin və qatırların "divarı" qarşısında dayanmağa məcbur oldu. Ciynindən və əlindən yaralanmış İsmayıllı atının müvazinətin iitirməsi nəticəsində atla birlikdə yərə sərildi. Osmanlı əsgərləri ona tərəf atıldılar, lakin Şah İsmayıllı, Sultan Əli Mirzə tərəfindən xilas edildi. Sultan Əli Mirzə Şah İsmayılla həm zahirən, həm də geyimi ilə çox oxşayırı. O, "mənəm Şah İsmayıllı" qışqıraqlı əsgərləri öz arxasında apara bildi. Beləliklə, Şah İsmayıllı 300 nəfər qızılbaşla mərəkədən çıxıb geri çəkildi.

Çaldıran döyüşündə tərəflərin itkiləri haqqında məlumat ziddiyətlidir. Salnaməçi Bicənin məlumatına görə, vuruşmada 3 min Osmanlı əsgəri və 2 min qızılbaş öldürülmüşdür, lakin bu, şübhəsiz, azaldılmış rəqəmlərdir. Səfəvilər özlərinin bir sıra istedadlı sərkərdələrini - Məhəmməd bəy Ustachını, Hüseyin bəy Lələni, Xadim bəy Xülaforı, San Piro Ustachını itirdilər. Osmanlı sərkərdələrindən Rumeliya bəylərbəyi Həsən paşa, Üveys bəy, Malquçoğlu, Süleyman bəy və b. həlak oldular. Sultan Səlimin əmri ilə əsir düşmüş qızılbaşlar amansızcasına qətl edildilər. Sultan Səlim Misir sultanına, özbək Ubeydulla xana, Krım xanına qələbə münasibətilə fəthnamələr göndərdi.

Sentyabrın 6-da Sultan Səlim Səfəvilər dövlətinin paytaxtı Təbrizə daxil oldu, lakin bir həftədən sonra geri döndü. Qışın yaxınlaşması, ərzaq qitligi və ən nəhayət, qızılbaş döyüşçülərinin vətən torpağı uğrunda misilsiz igidiyi Sultan Səlimi Azərbaycandan tezliklə çıxmaga vadar etdi. Bundan əlavə, əsgərlər arasında şia tərəfdarları da az deyildi və onlar Sultan Səlimə qarşı hətta sui-qəsdə də cəhd göstərdilər. Sultan Səlim geri dönərkən, bir neçə min mahir Təbriz sənətkarını ailəliklə əsir alb Türkiyəyə apardı. Qızılbaş əyanlarının evləri və əmlakı qarət edildi.

Çaldırandan sonra Şah İsmayıllı Sultan Səlimlə sülh münasibətləri yaratmağa cəhd göstərdi. Lakin onun Səlimin ardınca göndərdiyi qızılbaş səfirləri Nurəddin Əbdülvahab, Qazi İsa və Şürkrulla Muğani həbsə atıldılar. Şah İsmayıllı məktubunu gətirən Kəmaləddin Hüseyin bəy və Bəhrəm ağanının elçiliyi də cavabsız qaldı. Sultan Səlimin mövqeyi barış maz idi. Bəzi məlumatata görə o, yeni yürüşə hazırlaşırdı.

Çaldıran məğlubiyyəti İsmayıllı hərbi-siyasi nüfuzuna ciddi zərbə vurdu, bu uğursuzluq onun Kiçik Asiya qızılbaşlarından özünün müttəfiqi kimi istifadə cəhdinin puç olduğunu göstərdi.

Ottoman sultanının təcavüzkar siyaseti ilə üzləşən Şah İsmayıllı Cənubi Qafqazda öz siyasetini fəallaşdırıcı. Onun Cənubi Qafqaza müdaxiləsi bu istiqamətdə Osmanlı ekspansiyasını dəf etmək üçün öz mövqelərini möhkəmləndirmək cəhdidən ibarət idi. Öz aralarında mübarizə aparan gürcü çarlarının yardım məqsədilə ona müraciəti müdaxilə üçün bəhanə oldu. Qızılbaş Əmiri Div Sultan Rumlu Gürcüstana üç dəfə (1516, 1517 və 1521-ci illər) yürüş etmişdi. Sonuncu yürüş Kaxeti çarı Levanın basqını nəticəsində Şəki hakimi Həsən bəyin İsmayıllı kömək üçün müraciəti ilə əlaqədardır. 1521-ci ildə Naçırvana, İsmayıllı yanına gəlmiş gürcü çarları (Levan, Kvarkvare, David və Manuçar) ondan asılılığı qəbul etdilər. 1519-cu ildə Şəki hakimi Həsən bəy də qərb qonşuları ilə mübarizədə yardımına arxalandığı İsmayıldan asılılığı qəbul etmişdi.

1501-ci ildə qızılbaşlar Şirvanı tərk etdikdən sonra burada onların nümayəndəsi saxlanılmışdı. İsmayılin ən nüfuzlu silahdaşlarından biri olan Hüseyn bəy Lələ Şamlı Səfəvilərin Şirvan canişini təyin olunmuşdu. O isə öz yerinə şirvanlıları təqib edən zaman Fərrux Yəsara çataraq onu atdan vurub yera salmış və başını İsmay ilə gətirmiş xidmətçisi ("cilovdar") Şahgəldi ağanı qoymuşdu. Həmin vaxtdan etibarən Şahgəldi ağa Şirvanşah sarayında qalaraq Təbrizə "bac" və "xəracın" vaxtında göndərilməsinə nəzarət edirdi. Lakin hakimiyyətini möhkəmləndirmiş Şirvanşah Şeyxşah vassal asılılığından azad olmağı qərara alı və bacın ödənilməsini dayandırıldı.

I İsmayılin sarayında sığınacaq tapmış Sultan Mahmud Şirvanşah taxtını özünə qaytarmaq üçün ondan hərbi yardım istəmişdi.

Sultan Mahmudu müdafiə etmək qərarına gəlmiş İsmayıllı onunla birlikdə qorçibaşı Əbdül bəy Dədəni qoşunla Şirvan üzərinə göndərdi. Bu yardım müqabilində Sultan Mahmud Şah İsmayıldan vassal asılılığını qəbul etmiş və onun adına sikkə kəsdirmişdi.

Sultan Mahmud qızılbaş qoşunu ilə Güüstən qalasında Şeyxşahı mühasirəyə aldı. Qalanın mühasirəsi üç ay davam etdi. Mühasirədə qalanların vəziyyəti ümidsiz olmuşdu. Lakin gözənlənməz hadisə baş verdi: Sultan Mahmud yatağında öz xidmətçi si tərəfindən öldürülüdü, onun başı isə Şeyxşaha çatdırıldı. Bundan ruhlanan şirvanlılar gecə basqınları təşkil edərək özlərini itirmiş qızılbaşları darmadağın etdilər. Onların coxu qaçmaqla xilas oldu, bir hissəsi isə əsir düşdü. Şeyxşah adamlarını İsmayılin yanına göndərərək öz sədaqətini təsdiq etdi və İsmayıldan "Şirvanın idarəsinin ona bəxşis edilməsinə" nail oldu. O, bir neçə ildən sonra Şirvan qalalarının və qoşunun gücünə arxalanaraq Səfəvi asılılığından yenidən azad olmağa cəhd etmiş, bacın ödənilməsini dayandırılmışdı. Bu vəziyyət 1509-cu ilin qışında qızılbaşların Şirvana yeni yürüşünə səbəb oldu. Yürüşə İsmayıllı özü rəhbərlik edirdi. Qızılbaş qoşunu Cavad yaxınlığında Kür çayının keçərək Şirvana daxil oldu. İsmayılin üstün qüvvələri ilə toqquşmadan çəkinən Şeyxşah Buğurd qalasında gizləndi. Qoşunun bir hissəsini Şamaxıya göndərmiş İsmayıllı Bakıya doğru hərəkət etdi. Bakı və Şabranın qalabəyləri şəhər qapılarının açarlarını Səfəvi şahına təqdim etdilər. Şirvanın digər qalabəyləri də hədiyyələrlə İsmayılmın hüzuruna gəldilər. Dərbənd rəisləri Yarəhməd və Ağa Məhəmməd bəy nəinki şahın yanına gəldilər, hətta ənənəvi "peşkəş" də göndərmədilər. Qızılbaşlar Dərbəndə hərəkət edərək onu mühasirəyə aldılar. Beş gün ərzində qala divarları altından 12 lağım atıldı. Şəhərin müdafiə iləri silahı yərə qoy mağa məcbur oldular.

Çaldırandan sonra İsmayıllı Şirvanşahlarla sülh münasibətlərinə meyil edirdi. Dostcasına səfir mübadiləsi nəticəsində Şah İsmayılin qızı Pərixan xanımla

Şeyxşahın oğlu Xəlil nişanlandılar. Bu münasibətlər sonralar da müsbət istiqamətdə inkişaf etdi.

**I Şah Təhməsib dövründə Səfəvilər dövlətinin vəziyyəti.** 1524-cü il mayın 23-də I Şah İsmayıln qəflətən ölümündən sonra hakimiyətə qızılbaş tayfa əyanlarının əlində oyuncaga çevrilən on yaşlı oğlu Təhməsib gəldi. Qızılbaş əmirləri torpaq mülklərini yenidən bölüşdürmək, yüksək və gəlirli dövlət vəzifələrinə sahib olmaq uğrunda mübarizəyə cəlb olundular. Azyaşlı şahın vəkili (regenti) və təriyəcisi (ləlosi) Div Sultan Rumlu oldu. O, Ustachi tayfasından olan əmirləri yüksək vəzifələrdən uzaqlaşdırmış, onları Çuxursəd (İrəvan vilayəti) mülklərini öz torpaqlarına qatmışdı. Köpək Sultan və Abdulla xan kimi Ustachi əmirləri Div Sultana qarşı çıxdılar. 1527-ci ilin iyununda Naxçıvanda, Arpaçay yaxınlığında döyüş baş verdi. Bu döyüsdə Ustachi tayfası məğlub edildi və Köpək Sultan həlak oldu. Vəkalət vəzifəsi Div Sultanın və Təkəl tayfasının başçısı Çuxa Sultanın əlinə keçdi. Lakin tezliklə onlar da öz aralarında vuruşmalı oldular. Çuxa Sultanın təhriki ilə Div Sultan öldürdü.

Dövlət işlərinə rəhbərlik Çuxa Sultan başda olmaqla Təkəli tayfasının əlinə keçdi. Hadisələrin müasiri yazır: "O, əksər vilayətləri Təkəli tayfasından olan qohumlarının arasında bölüşdürülmüş, onların hər birini xan tituluna və sultan rütbəsinə qədər yüksəltmişdi".

Təkəli tayfasının hökmranlığı 1527-1531-ci illərdə (Çuxa Sultanın Şamlı tayfasının başçısı Hüseyn xan tərəfindən öldürüləməsinə qədər) davam etdi. Təkəlilər şahın vəkili vəzifəsini əllərində saxlamağa cəhd göstərərək Çuxa Sultanın oğlu Şahqubadın namizədliyini irali sürdürdülər. Digər qızılbaş tayfalarının (Ustachi, Rumlu, Zülqədər və Əfşar) əmirləri buna qarşı çıxdılar. Onlar arasında Həmədan yaxınlığında döyüş başlandı. Təkəlilər darmadağın edildilər. Lakin onlar 1531-ci ildə hakimiyəti özlərinə qaytarmaq üçün yeni bir cəhd etdilər. Müqavimətlə qarşılaşmış Təbriz hakimi Üləma bəy Təkəli üsyan qaldıraraq paytaxtı talan etdi və öz tayfasının bir hissəsi ilə Türkiyəyə qaçı, sonralar isə Sultan Süleymanın Azərbaycan yürüşlərində fəal iştirak etdi. Hüseyn xan Şamlı da öz səlfəi kimi tayfasının qayğısına qalmış, ən yaxşı torpaqları Şamlı əmirləri arasında bölüşdürümdü. Feodal qrupları arasında hakimiyət və torpaq uğrunda mübarizə Səfəvilər dövlətinə xeyli zəiflətdi.

I Şah İsmayıln ölümündən sonra qızılbaş tayfa əmirlərinin dövləti bürümüş özbaşınlaq dövrü on ilə qədər davam etmişdi.

Artıq iyirmi yaşına çatmış I Şah Təhməsib qızılbaş əmirlərinin sıxiştili himayəsindən çıxmağı qərara alındı. O, 1534-cü ildə Hüseyn xan Şamlını edam etdirdi və tədricən dövlət hakimiyətini öz əlinə aldı. O, mülki bürokratiyanın

nümayəndəsi olan Qazi Cahan Qəzvinini özünün yaxın köməkçisi təyin etdi və saraydakı qızılbaş hərbi əyanlarının nüfuzunu zəiflətməyə çalışdı.

Ağıllı və uzaqgörən siyasetçi olan I Şah Təhmasib Səfəvilər dövlətinə möhkəmləndirmək işini davam etdirirdi.

Şah hakimiyyəti həm qızılbaş tayaların özbaşınalığına, həm də mərkəzdən uzaq olan bəzi əyalətlərdə yerli hakimlərin üsyانlarına qarşı mübarizə aparmalı olmuşdu. 1529-cu ildə Luristan hakimi Noxud Sultan Mosullu şaha qarşı üsyən qaldırmış, Bağdadı mühasirəyə almış və onu tutmuşdu. O, bütün İraqi Ərəbi ələ keçirmiş, Osmani sultanına tabe olmuş və onun adına xütbə oxtdurmuşdu. I Şah Təhmasib Bağdadı geri almaq üçün yürüş etməli oldu (1530). 1535-ci ildə Gilan hakimi Əmir Dübəc qiyam qaldırmışdı. 1538-ci ildə isə Astrabad yerli feodal tərəfindən ələ keçirilmiş, müstəqil qurum elan olunmuşdu. I Şah Təhmasib bu qiyamları yatırıldıqdan sonra Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirməyi qərara aldı. Burada başlıca vəzifə Şimali Azərbaycan dövlətlərinin (Şirvan və Şəkinin) müstəqilliyinə son qoymaq və bu əraziləri Səfəvilər dövlətinə qatmaq idi: II İbrahimim (Şeyxşah) ölümündən sonra Şirvan taxtına II Xəlilullah (1524-1535) adı ilə Sultan Xəlil çıxdı.

Hər şeydən şübhələnən I Təhmasib öz yeznəsinə-şirvanşaha inanmadı və Şirvanın Səfəvilərə tamamilə tabe edilməsi üçün ciddi plan hazırlayırdı.

Oğlu olmayan II Xəlilullahın ölümündən sonra özünü Şeyxşahın oğlu kimi qələmə verən bir nəfər Qələndərin üsyəni ilə Şirvanda iğtişaslar başlandı. Qələndərin səltənət iddiası şirvanşahın dul qadını, I Təhmasibin bacısı Pərişan xanım tərəfindən müdafiə edildi. Şirvan əyanları mərhum şahın qardaşı oğlunu, azyaşlı Şahru xu hakimiyyətə gətirməyə tələsdirilər. Lakin hakimiyyət, başda Hüseyn bəy olmaqla, Şirvan əyanlarının əlində qaldı. Salnaməci yazırkı ki, bundan sonra "Şirvanda qayda-qanun yoxa çıxdı". Qələndər müvəqqəti olaraq Şamaxını da ələ keçirdi. Əyanlar böyük çətinliklə bu üsyəni yatırıa bildilər.

Şirvandakı iğtişaslar Təbriz sarayının xeyrinə idi. Qələndərə divan tutulduğandan sonra Təbrizə gəlmış Pərişan xanım Şirvanda "ixtilafların və çəşqinqılığın" hökm sürdüyüünü və həmin ərazinin Səfəvilər dövlətinə birləşdirilməsi üçün əlverişli məqamın yetişdiyini qardaşına bildirdi.

I Təhmasib 1538-ci ilin yayında qardaşı Əlqası 20 minlik qoşunla Şirvana yolladı. Qəbələ, Qorci və Surxab qalaları alındı. Sonra qızılbaşlar Şahru xun Şirvan əyanları ilə gizləndiyi Buğurd qalasını mühasirə etdilər. Mühasirə bir neçə ay çəkdi. Ərzaq qitliğindən və xəstəliklərdən əziyyət çəkən, lakin silahı yerə qoymaq istəməyən şirvanlıların qəhrəmanlığı haqqında məlumat Təbrizə çatdı. Şah qoşunu

ilə qalaya yaxınlaşdı. Topların işə salınması nəticəsində qalanın müdafiəçiləri mübarizəni dayandırdılar və təslim oldular.

Şirvanşahların xəzinəsi ənənəvi olaraq Buğurd qalasında saxlanılırdı və salnaməçin sözlərinə görə, orada olan pulların, qızıl-gümüşün miqdari saysız-hesabsız idi. Bütün bunlar şah tərəfindən müsadirə olundu.

Şah Təhmasib xalqa zülm edənlərə və qarışqlıq salanlara qarşı mübarizə bəhanəsi ilə yerli əyanların bir neçə nümayəndəsini, habelə vəkil Hüseyn bəyi edam etdirdi. Əyanların əmlakı müsadirə olundu və onların mülkləri qızılbaş tayfa əmirlərinə verildi. Şahrux I Təbrizə aparıldı və az sonra edam edildi. Beləliklə, Şirvanşahlar dövlətinin müstəqilliyinə son qoyuldu və onun ərazisi bəylərbəyilik kimi Səfəvilər dövlətin tərkibinə daxil oldu.

Şirvanın Səfəvilər dövlətinin tərkibinə daxil edilməsi Azərbaycan xalqının tarixində mütərəqqi hadisə idi. Ölkənin bütün vilayətlərinin vahid dövlət tərkibində birləşdirilməsi Azərbaycanın iqtisadi və mədəni birlüyü, etnik konsolidasiyası üçün şərait yaratdı.

Lakin Şirvan əyanları hələ uzun müddət ərzində Şirvanşahlar sülaləsinin hakimiyyyətdən devrilməsi və öz imtiyazlarının itirilməsi ilə barışmadılar. Müstəqilliyyə doğru Şirvanşahların bu cəhdlərində Osmanlı sultanları dəfələrlə istifadə etmişdilər.

Şirvan feodallarının separatçı əhvali-ruhiyyəsindən tezliklə ilk bəylərbəyi, I Təhmasibin qardaşı Əlqas Mirzə istifadə etdi. 1546-cı ilin əvvəllərində I Şah Təhmasib qardaşı ilə münasibətləri sülh yolu ilə həll etməyə cəhd göstərdi. Cavad şəhərində tərəflərin nümayəndələrinin görüşündə Əlqasın elçisi qiyama hazırlıq haqqında şahın şübhələrini aradan qaldırmağa çalışdı. Əlqas hər il xəzinəyə min Təbriz tüməni verəcəyini və hərbi xidmət üçün min süvari göndərəcəyini vəd etdi. Lakin Əlqas verdiyi vədi pozdu, məsciddə oxunan xütbəyə və kəsdirdiyi sikkə üzərinə öz adını daxil etdi. Buna görə də 1547-ci ilin əvvəllərində I Şah Təhmasib qardaşının qiyamını yatırmaq üçün Şirvana doğru hərəkət etdi. Qəbələ yaxınlığında və Samur çayının sahilində şah qoşununun hücumu qarşısında dayana bilməmiş, darmadağın edilmiş Əlqasın hərbi hissələri şahın tərəfinə keçməyə başladılar. Geri çəkilmiş Əlqası izləyən qızılbaşlar Axtı nahiyəsindəki Misgincə kəndinə çatdılar. Əlqas kiçik bir dəstə ilə Tarku Şamxalının ərazisinə qaçıdı, oradan isə Krim vətəsilə İstanbula yollandı. Bundan sonra Əlqasın tərəfdarları Gülüstan və Dərbənd qalalarında şah qoşunlarına müqavimət göstərdilər. Gülüstanın mühasirəsi üç ay çəkdi və nəticə vermedi. Qala qadınların köməyi sayəsində tutuldu. Həsən bəy Rumlu yazar ki, qalabəyinin özbaşınlığından qəzəblənmış qadımlar alaçlıq kəndirlərini Şamlı qorçılərinə ataraq onları qala divarlarının üstünə qaldırdılar.

Beləliklə, qala alındı və şahın əmri ilə dağıdıldı. Bundan sonra müəyyən müddət ərzində şirvanlılar Dərbənd, Sulut və Gülüstan qalalarında şah qoşununa müşqavimət göstərdilər. Beləliklə, Şirvan I Şah Təhmasib tərəfindən "ikinci dəfə" işgal olundu. Əlqas Mirzə xəyanətkarcasına Osmanlı sultanının yanında xidmət girdi və I Sultan Süleymanın Azerbaycana yürüşündə iştirak etdi.

Səfəvi sarayı Əlqasın qiyamını təzəcə yatırımdı ki, Şirvanda yeni üsyənlər alovlandı. 1547-ci ildə üsyənin başında II Xəlilullahın oğlu Bürhan Əli Mirzə dururdu. Əlqas Mirzənin yerinə Şirvanın hakimiyyətinə Şah Təhmasib gənc oğlu İsmayııl Mirzəni (gələcək II Şah İsmayııl) təyin etdi və onun lələsi Goyçə Sultan Qacar oldu.

Bu zaman İsmayııl Mirzə osmanlılarla müharibəyə getmişdi. Fürsətdən istifadə edən Bürhan Əli Şamaxıni tutdu. Osmanlılar Azərbaycanın cənubundan çəkildikdən sonra Şah Təhmasib Ustachi tayfasının başçısı Abdulla xanı Şirvan bəylərbəyi edərək burada qiyamı yatırıağlı ona tapşırıldı. Abdulla xan 1549-cu ildə Buğurd vadisində qərar tutmuş Şirvan qiyamçılarına qarşı mübarizəyə başladı. Bürhanın ölümündən sonra şirvanlılar onun yerinə gənc Mehrabı, Mehrabın darmadağın edilməsindən sonra isə onun qohumu Qurbanəlini təyin etdilər. Üsyəncələr Xəzər dənizindəki adalardan birində (Derov adlanan adada) gizləndilər. Qızılbaşlar üzərək adaya çatdırılar və qiyamçıları məhv etdilər. Mərkəzi hakimiyyətə qarşı baş vermiş bu yixışlar Şirvan dövlətinin bərpasına yönəlmüşdi. Öz qüvvələrinə inanmayan Şirvan əyanları Osmanlı sultanına yardım üçün müraciət etdilər. Sultan işgalçi məqsədləri güdür, şirvanlıların əli ilə qızılbaşları Şirvandan, yaxın vilayətlərdən sıxışdırıb çıxarmağa və həmin əraziləri Osmanlı imperiyasının tərkibinə daxil etməyə çalışırdı.

Şəki xanlığının Səfəvilər dövlətinə birləşdirilməsi də bu dövrə təsadüf edir. Həsən bəyin (1524-cü ildə vəfat etmişdir) varisi Dərvish Məhəmməd xanın dövründə Şəkinin Səfəvilər dövləti ilə münasibətləri pisləşmişdi. Şirvanşah Şahruşun Buğurd qalasında I Şah Təhmasib tərəfindən mühasirəyə alınması zamanı Şəki hakimi onun köməyinə golmişdi. Şirvanın Səfəvilər dövlətinin tərkibinə qatılmasından sonra Şəki hakimi şahdan vassal asılılığını qəbul etmişdi. Dərvish Məhəmməd xan şaha qarşı mübarizədə Əlqası müdafiə etmiş, qardaşı Şahnəzər xanı qoşunla köməyə göndərmişdi. Buna görə də 1548-ci ildə Osmanlı sultani I Süleymanın Azerbaycandan çəkilməsindən sonra I Təhmasib Kiş qalasında gizlənmiş Şəki xanını cəzalandırmaq üçün Qarabağdan Sevindik bay Əfşari qorçiləri ilə oraya göndərdi.

1551-ci ildə Şəkinin müstəqilliyinə son qoyuldu. Şəki xanına qarşı yürüşdə şahın vassali - Kaxeti çarı Levan da iştirak edirdi. Dərvish Məhəmməd xanın şahın

qərargahına gəlməkdən imtina etməsi hərb i əməliyyatların başlanması üçün bəhanə oldu. Şəkililər Kiş və Gələsən-görəsən qalalarında, Qafqaz dağlarının ətəyindəki siğmacaqdə-Sığnaqda gizləndilər. Onlar hücum edən şah qoşunlarına güclü müqavimət göstərdilər. Qızılbaşlar Kişin müdafiəçilərinə qarşı müxtəlif mübarizə vasitələrindən, toplardan istifadə etdilər; 20 gün ərzində Kişin qala divarları və bürcləri dağıdıldı, müdafiəçilərin başçısı Mahmud bəy qapı açarlarını şaha təqdim etdi. Kişin süqutundan xəbər tutan Sığnaq müdafiəçiləri də müqaviməti dayandırdılar. Dərviş Məhəmməd xan öz dəstəsi ilə gecə ikən Gələsən-görəsən qalasından qaçmağa cəhd göstərdi, lakin ələ keçirilərək öldürüldü. Toy günü bəy Qacar Şəkinin ilk qızılbaş hakimi təyin edildi.

**XVI əsrin ikinci rübündə Osmanlı işgalinə qarşı mübarizə.** I Sultan Süleyman dövründə Osmanlı imperiyası yenidən Azərbaycanı işgal etmək cəhdlərinə başladı. İstila edilmiş Avropa ərazilərində müqavimətin artması sultanın Şərqə doğru ekspansiyasını gücləndirdi. Maçanstanaya yiyələnmək uğrunda I Sultan Süleyman və Avstriya kralı I Ferdinand arasındakı müharibə tərəflərdən heç birinə üstünlük qazandırmadı. Dunayboyu vilayətlərdə ciddi müqavimətlə qarşılaşan Osmanlı sultani 1533-cü ildə Macarıstanın bölüşdürülməsi haqqında Avstriya kralı ilə sülh bağlamağa məcbur oldu. Beləliklə, I Sultan Süleyman Şərqdə ekspansiyani həyata keçirmək üçün imkan qazandı. Osmanlı imperiyası yüzilə qədər gah Avropada, gah da Asiyada, bəzən isə eyni vaxtda hər iki qitədə işgalçılıq müharibələri aparırdı.

1514-cü il Çaldırın döyüşündən sonra Sultan Səlimlə Şah İsmayıllar arasında sülh müqaviləsi bağlanmamışdı. İraqi Ərəb və Kürdüstanın sünni hakimlərinin bir hissəsinə arxalanan osmanlıların cəhdləri uğursuz deyildi. Qızılbaşlar da kürd hakimlərinin bir qismini öz tərəflərinə çəkməyə çalışırdılar, onların sultandan müstəqillik almaq səyini müdafiə edirdilər. Kürd əmirləri hər iki tərəfdən torpaqlar alır, gah Səfəvi şahının, gah da Osmanlı sultanının tərafınə keçirdilər. Bu, Azərbaycan Səfəvilər dövlətinin cənub-qərb sərhədlərində daimi toqquşmalar üçün bəhanə olurdu. Hər iki dövlət arasında düşmənciliyin və rəqabətin dərin səbəbləri var idi. Osmanlı sultani İraqi Ərəbi ələ keçirməyə səy göstərirdi. İraqi Ərəb Asiya ilə Avropa arasında beynəlxalq ticarət üçün böyük əhəmiyyət kəsb edirdi. Qızığın ticarət yolunda Şərqiñ ən böyük mərkəzlərindən biri Bağdad şəhəri idi. Əmtəələr Hindistandan, yaxud Cənubi İrandan İran körfəzi və Bəsra vasitəsilə Bağdada gətirilirdi. Oradan isə Avropaya aparılmaq üçün Hələb vasitəsilə Aralıq dənizinə, ya da Kiçik Asiyaya istiqamətləndirilirdi.

Qızılbaşların vassali, kürd sülaləsindən olan Əmir Şərefin Bidlis qalasının türklər tərəfindən ələ keçirilməsi cəhdli müharibə üçün bəhanəyə çevrildi. 1532-ci

ilin əvvəllərində Diyarbəkirin Osmanlı hakimi Fil Yaqub paşa 50 minlik qoşunla Bidlis qalasını aldı. Əmir Şərəf kömək üçün Səfəvi şahına müraciət etdi. I Şah Təhmasib özü qoşunla köməyə getdi və Bidlisi qaytardı. O, Bidlisin və digər Kürdəstan vilayətlərinin idarə olunmasını Əmir Şərəfə tapşırıdı.

I Sultan Süleyman 1534-cü ilin yayında baş vəzir İbrahim paşanın başçılığı altında Azərbaycana böyük ordu göndərdi. Şah Təhmasib bu zaman qoşunu ilə özbək xanlarının növbəti basqını dəf etmək üçün Xorasana getmişdi. Osmanlı qoşunu müqavimətə rast gəlmədən Səfəvilərin paytaxtına yaxınlaşdı, 1534-cü il iyunun 3-də Təbrizi, sonra isə bütün Cənubi Azərbaycan vilayətlərin i ələ keçirdi. Sultan Süleyman yürüşə başçılıq edərək əsas qüvvələrlə sentyabrın 27-də Təbrizə daxil oldu. Təbriz əhalisi zülm və qarətlərlə məşğul olan əsgərlərə qarşı partizan mübarizəsi yolunu seçdi. Şah Təhmasib düşmən haqqında xəbər tutdu, sürətlə Xorasandan Azərbaycana döndü. Lakin qızılbaşlar "payız yarpaqları və səhra qumları" kimi (Həsən bəy Rumluya görə) çoxsaylı olan Osmanlı ordusunun əsas qüvvələri ilə toqquşmadan çəkinirdilər.

Sultan Süleyman Sultaniyəyə çatan zaman şiddətli şaxtalar başlanmış və xeyli qar yağmışdı. Osmanlı ordusu ərzaq çatışmazlığı və soyuqlar üzündən böyük itkilər verdi. Qızılbaşların inadıl müqaviməti və Osmanlı ordusunun çətinliklərlə üzləşməsi sultani Azərbaycandan çıxmaga məcbur etdi. Sultan Süleyman böyük əziyyətlə qızılbaş hakiminin tərk etmiş olduğu Bağdada çatdı. Sultan 1534-1535-ci ilin qışını Bağdadda keçirdi. İraqda Osmanlı idarəciliq sistemi təşkil olundu. Torpaq sahibliyinin timar sistemi tətbiq edildi və Osmanlı feodalları timar, ziamətlər aldılar. Bu dövrdən etibarən İraqi Ərəb Osmanlı imperiyasının tərkibinə daxil oldu. Qızılbaşların bu əraziləri geri qaytarmaq cəhdləri heç bir nəticə vermədi.

Sultan Süleyman 1535-ci il yazın əvvəllərində Bağdadı tərk etdi və ikinci dəfə Azərbaycana yürüşə başladı. Əhali Şah Təhmasibin göstərişi ilə paytaxtdan köçürüldü. Azərbaycanın cənub vilayətlərində yaşayan tayfalar Fars vilayətinə və İraqı Əcəmə köçürüldülər. Suvarma kanaalları və kəhrizlər torpaqla dolduruldu, taxıl və əkin sahələri yandırıldı, yerdə qalan nə varsa, heyvanlara yedirdildi. Təbriz şəhəri ikinci dəfə Sultan Süleyman tərəfindən tutuldu. Lakin il osmanlıların Şərqə irəliləmək cəhdləri müvəffəqiyyətsizliyə uğradı. Onlann ön dəstələri Sultaniyə şəhəri yaxınlığında mağlub oldular.

Ərzaq çatışmazlığı və başlanılmış taun xəstəliyi Osmanlı qoşununun vəziyyətini daha da ağırlaşdırıldı. Osmanlı ordusu bu dəfə də Azərbaycanda möhkəmlənə bilmədi və tələsik geri çəkilməli oldu. Qızılbaş qoşunu yenidən geri çəkilməkdə olan düşməni təqib etdi və ona güclü zərbələr endirdi. Səfəvi ordusu Kürdəstanda, Van qalası yaxınlığında Qazi xan Zülqədər başda olmaqla Osmanlı

hakimi, Məhəmməd paşanı ağır məğlubiyyyətə uğratdı, bir neçə Osmanlı sərkərdəsi əsil alındı. Qızılbaş sərkərdəsi Budaq xan Qacar tərəfindən Sinan paşanın komandanlığı altında olan ən böyük dəstələrindən biri də Ərciş şəhəri yaxınlığında darmadağın edildi. Sinan paşanın ölüm xəberini eşidən sultan İbrahim paşanın rəhbərliyi altında seçmə hissəsini qızılbaşlara qarşı göndərdi, lakin onlar də məglub oldular.

Sultan Süleyman 1548-ci ilin yazında Azerbaycana üçüncü yürüşünə başladı. Bu yürüşə mükəmməl hazırlıq görülmüşdü. Avropa, Asiya və Afrikada sultana tabe olan bütün ərazilərdən böyük ordu toplanmışdı.

Osmanlıları dayandırmaq üçün kifayət qədər qüvvəsi olmayan Şah Təhmasib paytaxtı tərk edərək Şərqə çəkildi və qoşun toplamaq üçün Əhər çayı sahilində gözəlməli oldu.

Osmanlı ordusunun hərəkətini çətinləşdirmək üçün sərhəddən başlayaraq paytaxta kimi bütün yollar viran edilmişdi. Hər şey yandırılmış, işgalçılar üçün "bir toxumcuq, ot saplağı" belə saxlanılmamışdı. Fədakarlığı ilə məşhur olan Təbriz sakinləri su mənbələrini, suvarma kanallarını (qanov və kəhrizləri) elə bağladılar ki, "hətta özlərinin içməsi üçün belə lazımlı olan qədər su qalmadı".

Sultan Süleyman əsas qüvvələrlə Təbrizə daxil oldu. Lakin o, bu dəfə paytaxtda yalnız 4 gün qala bildi. Bu günlər osmanlılar üçün çox sıxıntılı keçdi. Yemin çatışması üzündən onların minlərlə atı, dəvəsi və qatın məhv oldu. Şəhərdə ərzaq olmadığına görə əsgərlər şəhərlilərin şəxsi əmlakını qarət etməyə başladılar. Əhali osmanlılara qarşı üsyən qaldırdı. Salnaməçi qeyd edir ki, "Təbrizin qara camaati və pozğun ünsürləri zorakı əllərini sultanın atlarına və məyyətinə uzadaraq, onun adamlarının çoxunu qətlə yetirdilər".

Qızılbaş qoşunu da osmanlılara rahatlıq vermedi. Qızılbaşlar gecə-gündüz onlara gözənlənməz basqınlar edir, əsas qüvvələrdən uzaqlaşmış olan ayrı-ayrı dəstələri məhv edir və əsir alırlar. Osmanlılar hətta özlərinə yemək tapmaq üçün düşərgələrindən bir addım belə uzaqlaşa bilmirdilər. Azerbaycan xalqının artan műqaviməti, qızılbaş qoşununun hücumları və ərzaq cəhətdən dözlənməz vəziyyət Osmanlı ordusunu yenidən Azerbaycandan çıxmaga məcbur etdi. Beləliklə, Osmanlı sultanının Azerbaycana üçüncü yürüşü də uğursuzluqla nəticələndi.

Düşmən tərəfinə keçmiş bəzi qızılbaş əmirlərinin və hakimlərinin qiymətləri Azerbaycan Səfəvilər dövlətinin müdafiə qabiliyyətini zəiflədirdi. 1530-1531-ci illərdə Təbriz bəylərbəyi Üləma bəy Təkəli naib vəzifəsini əla keçirməyə cəhd göstərdi, lakin müvəffəq iyyətsizliyə uğradı, qoşunun bir hissəsi ilə Türkiyəyə qaçırdı. O, Osmanlı sultanının Azerbaycana üç yürüşünün hamisində fəal iştirak etmişdi. 1547-ci ildə Şirvan bəylərbəyi, Şah Təhmasibin qardaşı Əlqas Mirzə də şah

qoşununa müqavimət göstərə bilməmiş, İstanbulla qaçmışdı. Əlqas Mirzə də osmanlıların Azərbaycana üçüncü yürüşündə iştirak etmişdi, lakin 1549-cu ildə şahın əlinə düşərək Qəhqəhə qalasına salınmış və qətlə yetirilmişdi.

1552-ci ildə Səfəvi ordusu müdafiədən faal hücum əməliyyatlarına keçdi. Buna Ərzurumdağı Osmani hakimi İsgəndər paşanın Xoy və Çuxursəd bölgələrinə basqınları səbəb olmuşdu. Ona qarşı şah oğlu İsmayııl Mirzənin başçılığı altında qoşun göndərdi. Ərzurum qalası yaxınlığında osmanlılar qızılbaşlar tərəfindən məğlub edildilər.

Osmanlıların Azərbaycana yeni yürüşlərini çətinləşdirmək, qənimət əldə etmək məqsədilə qızılbaş qoşunu Kürdü standaki Osmanlı sərhəd bölgələrinin xarabazarlığa çevirdi. Yürüşlərdən birində böyük qənimət (30 min qoyun, 10 min iribuyuzlu mal-qara və 3 min at) ələ keçirilmişdi. Şah Təhmasib bu hərbi əməliyyatda şəxsən özü iştirak etmişdi.

I Sultan Süleyman 1554-cü ilin yazında Azərbaycana dördüncü yürüşünü başladı və Naxçıvanı tutdu. Şah Bazarçaya doğru geri çəkildi. Düşmənin əsas qüvvələri ilə üz-üzə gəlməmək taktikasına əməl edən qızılbaş dəstələri düşmənin hərəkət etdiyi yollara gözlənilməz basqınlardır, onun canlı qüvvəsinə zərbələr endirir və xeyli əsir alırlar. Tezliklə koşkin ərzaq çatışmazlığı hiss edən sultan Naxçıvan şəhərini tərk etmədən önce onu yandırıb, Azərbaycandan Kiçik Asiyaya geri döndü. Geri çəkilməkdə olan düşməni təqib edən Səfəvi qoşunu Osmanlı ərazisinə daxil oldu. Döyüşdl böyük Osmanlı dəstəsi məhv edildi və sultanın yaxın adamlarından biri olan Sinan bəy əsir alındı.

Naxçıvan və İrəvana doğru hərəkətlə eyni vaxtda Sultan Süleyman Azərbaycana şimaldan da zərbə endirməyə cəhd göstərdi. Bu məqsədlə Şirvanşahlar nəslindən olan Qasım Mirzə yenicər dəstəsi ilə Kafaya göndərildi. Dağlıstanda Kumik və Qaytaq hakiminin dəstəsi sultanın göstərişi ilə onunla birləşdi. Qasım bu dəstələrlə Dərbənddən keçərək Şirvana soxuldı. Bu zaman Səfəvi qoşunun böyük bir hissəsi cənuba, sultanın əsas qüvvələri ilə müharibəyə getmiş və Şirvan bəylərbəyi Abdulla xan Ustaclının sərəncamında cüzi qüvvə qalmışdı. Qasım Mirzə Buğurd qalasını ələ keçirdi. Gülüstan qalası ətrafında baş vermiş həllədici döyüşdə Qasım Mirzə Gürcüstan isə Osmanlı hakimiyyəti altına keçdi. Qars vilayəti boşaldılmış ərazi kimi tanıdı və qərara alındı ki, onun əhalisi köçürülsün. Bağdadla birlikdə İraqı Ərab sultanının əlində qaldı.

1555-ci ildə, osmanlılarla sülh müqaviləsi bağlanmasından dərhal sonra Şah Təhmasib dövlətin paytaxtını Təbrizdən Qəzvinə köçürdü və ömrünün sonuna dək orada yaşadı. Bu tədbirin əsas səbəbi Təbrizin hər dəfə Osmanlı işgalına məruz qalması idi.

XVI əsrд eşgal etdiyi ölkələrin maddi ehtiyatları və çoxsaylı canlı qüvvələrini öz əlində cəmləşdirmiş Osmanlı imperiyasının zirvəsində idi. Azərbaycan Səfəvilər dövləti həm Osmanlı imperiyasına, həm də daim qızılbaş ərazisi olan Xorasana soxulan Şeybanilər dövlətinə qarşı müharibə aparmalı olmuşdu. Osmanlı diplomatiyası sünni hakimlərimi, o cümlədən də Şeybaniləri "qızılbaş kafirlər" qarşı müharibədə Sultanla birləşməyə təhrik edirdi. Bu müharibədə Osmanlı imperiyası istilaçı, hücum edən tərəf idi. Buna görə də qızılbaşlar öz strategiyasını əsas etibarilə müdafiə üzərində qururdular. "Yandırılmış ərazi" taktikasından faydalanan qızılbaşlar hər dəfə Osmanlı ordusunu geri dönməyə məcbur edirdilər. Osmanlıların Azərbaycan və qonşu ərazilərə basqınları uğursuzluqla nəticələndi. Lakin onlar Səfəvilər dövlətinə böyük ziyan vurdular.

Səfəvi ordusu çevik idi və manevrətə qabiliyyətli süvari hissələri ilə tanınırdı. Buna görə də Səfəvilərin strategiyası bu üstünlükdən maksimum istifadə etməyə yönəldilmişdi. Qızılbaş süvari dəstələri bəzən düşməni geri çəkilməyə məcbur etmək üçün onun üzərinə qəfil basqınlar edir, habelə hücum edən ordunun arxasına keçir, ona gözlənilməz zərbələr endirirdilər.

**Azərbaycan Səfəvilər dövlətinin süqutu. Osmanlı imperiyasının Azərbaycanı zəbt etməsi.** Şah Təhmasibin ölümündən sonra hakimiyyət uğrunda şahın iki oğlu (Heydər və İsmayıł) arasında kəskin mübarizə başlandı. Bu hadisələrdən xeyli əvvəl saray əyanları arasında parçalanma baş vermişdi. Heydərin əsas dayağı güclü Ustacli tayfası təşkil edirdi. Ustacli əyanları Heydərin hakimiyyət iddiasını müdafiə etməklə özlərinin dövlət aparatındakı aparıcı rollarını saxlamağa çəhəşirdilər. Buna qarşı birləşmiş əksər qızılbaş tayfaları (Rumlu, Əfşar, Türkman, Şamlı, Qacar, Zülqədər, Bayat, Varsaq) İsmayılin namizədliyini müdafiə edir, Ustacli feodallarını yüksək vəzifələrdən uzaqlaşdırmaq və onların torpaq mülkiyyətini ələ keçirmək istəyirdilər.

1576-cı il mayın 14-də Qəzvində, şah sarayındaki qanh toqquşma nəticəsində İsmayılin tərəfdarları şahzadə Heydəri öldürdülər. 20 ilə yaxın Qahqəhə qalasında həbsdə saxlanılan İsmayıł azad edildi və şah elan olundu. Ustacli tayfası təqiblərə məruz qaldı. 14 may hadisələrinin iştirakçısı olmuş Ustacli əyanlarının çoxu II Şah İsmayılin əmri ilə edam edildi.

II Şah İsmayıł özünün qısamüddətli hakimiyyəti dövründə (22 avqust 1576 - 24 noyabr 1577) kütləvi cəza tədbirləri ilə hakimiyyətini möhkəmləndirməyə cəhd göstərdi. Bu hökmədarın ölü mü haqqında müxtəlif ehtimallar vardır. Lakin həqiqətə yaxın belə bir məlumatı qəbul etmək olar ki, şah kütləvi əzablar verdiyinə və şəliyə

mənfi münasibət bəslədiyinə görə qızılbaş əsilzadələrin sui-qəsdi nəticəsində öldürülmüşdü.

Şah Məhəmməd Xudabəndinin (13 fevral 1578-1587) hakimiyyətə keçməsindən sonra ölkədə mərkəzi hakimiyyət xeyli zəifləmiş oldu. Dəyəri 900 min təmən olan dövlət xəzinəsi bir il müddətində boşaldı. Salnaməçi İsgəndər bəy Münçi yazırıdı: "Divanın yüksək vəzifəli şəxsləri qarşısında qazanc qapıları açıldı və rüşvətxorluq artdı"- Qızılbaş əyanları qarşısında aciz qalmış şah və tərəfdarları çoxlu pul və torpaq paylaşımaqla onlara sədaqətini satm almağa cəhd edirdilər.

Osmalı sultanı III Murad (1574-1595) Azərbaycana qarşı yeni müharibəyə ciddi hazırlıq görürdü. O, sərhəddəki kürd tayfalarını ayağa qaldırdı. Osmanlıların, Van hakimi Xosrov paşanın kürdlərlə birlikdə Xoya hücum etməsi ilə 1555-ci il müqaviləsi pozuldu. Sultanın təhriki ilə Bürhanın oğlu Əbübəkrin başçılığı altında Şirvanda qızılbaşlara qarşı yeni üsyən təşkil edildi. İstanbul'a yollanmış Şirvan əyanları isə vahid məzhəbin, yəni sünнniliyin müdafiəsi bəhanəsi ilə qızılbaş zülmündən qurtulmaq üçün sultandan yardım istədilər. Osmalı sultanı Mustafa Lələ paşanın başçılığı altında yüz minlik qoşunu Gürcüstana yolladı. O, vassali olan Krım xani II Məhəmməd Gəraydan (1577-1584) qızılbaşlara qarşı müharibədə iştirak etməyi tələb etdi. Dağıstan hakimləri (Kumik və Qaytaq, Tabasaran və Avar) isə Şirvanın işgalinə hərbi yardım göstərmək barədə sultandan sərəncam almışdır.

Çuxursəd hakimi Məhəmməd xan Toxmaq Ustachi osmanlıların Gürcüstana yoluunu kəsməyə cəhd etdi, Qarabağ hakimi İmamqulu xan Qacarı və Təbriz hakimi Əmir xan Türkmanı yardıma çağırıldı. Lakin Təbriz hakimi Türkman və Ustachi tayfaları arasmda düşmənçilik olduğu üçün istəyirdi ki, "rəqib tayfadan bir nəfər də adlı-sanlı adam qalması". Buna görə də o, yardım haqqında çağrısa cavab vermədi. Nəticədə qızılbaşlar Çıldır gölü yaxınlığındakı döyüsdə darmadağın edildilər və beləliklə, Gürcüstana yol açıldı. Gürcü çarları arasında da daxili ədavətvardı və belə təhlükəli məqamda onlar da birləşə bilmədi.

İsgəndər bəy Münçi Osmalı basqını dəf etmək üçün Azərbaycan və Gürcüstan qüvvələrinin birləşdirilməsinin əhəmiyyətini belə səciyyələndirirdi: "Əgər qızılbaş əmlirləri arasında yekdillik olsayıdı, 50 min nəfəri təşkil edən Azərbaycan və Şirvanın bütün qoşun hissələri birləşsəydi, gürcü çarları da onlara qoşulsayıdı, o zaman Lələ paşanın bu diyara basqını belə asan olmazdı. Lakin əmlirlərin ədavəti, tayfalar arasındakı çəkış mələr və təşəbbüsüzlük üzündən nəinki ölkə itirildi, habelə qızılbaşların nüfuzlu başçıları həlak oldu. Azərbaycan qoşunu məhv edildi".

1578-ci il avqustun 9-da Çıldır gölünün (Qarsın şimal-şərqi) yaxınlığında qələbədən sonra Mustafa Lələ paşa başda olmaqla Osmanlı ordusu Axaltsixi ələ keçirdi və Kaxetə daxil oldu.

Avqustun 24-də osmanlılar əhalin tərk etdiyi Tiflisi, sonra isə Qorini və Zəyəmi ələ keçirdilər. Şirak çöllündən adlamış Osmanlı ordusu Qanıx (Alazan) çayını keçdi və Şirvana daxil oldu. Şirvan bəylərbəyi Aras xan Rumlu düşmənin qat-qat üstün qüvvələri qarşısında Şirvanı tərk edərək, Kürün cənub sahilinə geri çəkildi. Osmanlılar Şəki, Ərəş, Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və Salyan şəhərlərin i asanlıqla tutdular. Şirvan əhalisi qızılbaşlara qarşı qiyam qaldırdı. Dərbəndin qızılbaş hakimi Çıraq xəlifə osmanlıların şəhərə daxil olması ərəfəsində üsyan qaldırmış şəhərlilər tərəfindən öldürülüdü.

Şirvanın Osmanlı hakimi Özdemir oğlu Osman paşa Əbübəkri müdafiə edən Şirvan əyanlarına qarşı çıxdı, onları tərk etdi və Dərbəndi özünə iqamətgah seçdi. Şirvan ərazisi hər biri 16 və 8 sancaqdan ibarət olan Şamaxı və Dərbənd vilayətlərinə bölündü. Əbu-bəkr Mirzəyə Şirvanda Osmanlı hakimiyyətini möhkəmləndirmək üçün Osman paşa kəmək etmək göstərişi verilmişdi. Bununla da Osmanlı sultani Şirvan feodallarının keçmiş müstəqilliyi bərpa etmək ümidi lərini puça çıxardı.

Lələ paşa İstanbula qayıtdıqdan sonra Aras xan Rumlu Kürü keçdi və Osman paşanı Şamaxıdan çıxarmağa cəhd göstərdi. Lakin bu zaman şimaldan Şirvana soxulmuş Krım xanının ordusu mühəsirədə olan düşmənin kəməyinə yetişdi. Bərabər olmayan şiddətli döyüsdə mühəsirəyə düşmüş qızılbaş dəstəsi darmadağın edildi, Aras xan isə öldürülüdü.

Elə bu zaman qızılbaşların əsas qüvvələri şahın oğlu Həmzə Mirzənin başçılığı altında düşməni Şirvandan qovub çıxarmaq məqsədilə Qəzvindən Qarabağa hərəkət edirdi. 1578-ci il noyabrın 28-də Ağsu çayı sahilindəki Mollahəsən adlı yerde Abdulla xanın oğlu Həmzə xan Ustacının başçılığı altında qızılbaş qoşunu Osman paşanın kəməyinə gəlmış Krım xanı Adil Gərayın ordusu ilə toqquşdu. Bütün gün ərzində davam edən qanlı döyüsdə Krım qoşunu darmadağın olundu, Adil Gəray isə əsir düşdü. Hücumu davam etdirən qızılbaşlar Şamaxını ələ keçirdilər və Şabranı kimi irəlilədilər. Şirvan osmanlılardan azad edildi, lakin onların dayaq məntəqəsini - Dərbəndi geri almaq mümkün olmadı.

Bu, qızılbaş qoşununun müharibədə sonuncu böyük müvəffəqiyəti idi. Bundan sonra Azərbaycan Səfəvilər dövlətini daxili çəkış mələr, İran etnik ünsürlərinin mühüm mövqelər uğrunda mübarizəsi bürüdü. Şah Məhəmməd Xudabəndənin arvadı (əslən mazandaranlı olan Xeyrannisə bəyim) isfahanlı baş vəzir Salmanın yardımı ilə yüksək vəzifələrə "tacikləri" (fars mənşəli şəxsləri) cəlb

edir, dövləti idarəetmə işlərində Azərbaycan əmirlərinin rolu zəiflətməyə çalışırıdı. Bu, nüfuzlu əmirlərin kəskin etirazına səbəb oldu və onları intiqamçı, hökmlü şah arvadının, Mirzə Salmanın özbaşınlıqlarına son qoymaq üçün əlbir olmağa vadar etdi. Saraydakı əmirlər şahdan vəziri aradan götürməyi, "mələkəni" hakimiyyətdən uzaqlaşdırmağı tələb etdilər. Lakin onun aciz olduğunu görüb, özləri saraya soxularaq şahın arvadını qətlə yetirdilər.

1579-cu ilin yayında Krıra xanı Məhəmməd Gəray yüz minlik ordu ilə Bağçasaraydan hərəkətə başlayıb, Şimalı Qafqazdan keçdi və Şirvan sərhədinə yaxınlaşdı. Krım tatarları Osman paşa ilə birlikdə Şamaxiya və Bakıya yürüş etdilər. Onlar Kürű keçərək Ərəş, Gəncə, Qarabağ və Muğana hücum etdilər və Qızılığaca qədər irəlilədilər. Lakin qızılbas qoşununun Şirvana daxil olması xəbərin i almış Krım xanı tələsik şimala yollandı və xeyli əsir apardı.

1578-1579-cu illərdə Osmanlı-Krim ordusunun törətdiyi hərbi əməliyyatlar, dağıntılar, qarətlər nəticəsində Azərbaycanda şiddətli acliq və taun xəstəliyi tüğyan edirdi. Əvvəllər əhalinin six olduğu bəzi bölgələr viran qalmışdı.

1580-ci ildə Təbrizdə Türkman və Şamlı əmirləri arasında ixtilaflar gücləndi. Şamlı əyanları arasında da parçalanma baş verdi. 1581-ci ildə qiyamçı Şamlı əmirlərinin Heratda I Abbası şah elan etməsi Xorasanın Səfəvilər dövlətindən aynılmasına səbəb oldu. 1580 və 1581-ci illərdə Krım xanının qardaşları Qazi Gərayın və Səfi Gərayın başçılığı ilə tatar ordusu daha iki dəfə Şirvana soxuldular. Krım tatarları dağıntılar, qarətlər törətdilər və tezliklə Dərbənddən keçərək vətənə qayıtdılar.

Sonuncu yürüş zamanı Peykər xan Qacarın rəhbərliyi altında qızılbas dəstəsi Krım tatarlarını Şabranla Şamaxı arasındaki ərazidə qarşıladı. Qızılbaşlar şiddətli döyüşdə Şirvan qiyamçılarını, Osmanlı hissələrini və tatarları ağır məğlubiyyətə uğratdılar. Qazi Gəray əsir düşdü. Lakin bu müvəffəqiyət Şirvandakı ümumi vəziyyəti Səfəvilərin xeyrinə dəyişdirmədi. Dərbənddə qərar tutmuş Osman paşa ərzaq qılığı nəticəsində qızılbas qoşununun Şirvanı tərk etməsindən sonra yenidən bu diyari ələ keçirdi.

Beləliklə, Krım tatarları osmanlılara Şirvanda hakimiyyəti saxlamaqda çox mühüm kömək göstərdilər. Lakin burada Osmanlı ağalığının bərqərar olması yerli, Dağıstan hakimlərinin ürəyincə deyildi.

Tarku Şamaxı və Əbübəkr Mirzə Qarabağın qızılbas hakimi İmamqulu xan Qacara Osman paşaya qarşı birgə mübarizə təklifi ilə müraciət etmişdilər. 1583-cü ildə Samur çayı yaxınlığında baş vermiş döyüşlərdən birində Əbübəkr Mirzə qızılbaşlar tərəfində Osman paşaya qarşı çıxış etmişdi. Bu fakt sübut edir ki,

şirvanlılar bu vaxtdan etibarən osmanlıların yardımı ilə müstəqillik almaq ümidi in itirmişdilər.

1582-ci ildə III Sultan Murad qızılbaşlarla sülh danışqlarına başlamış Sinan paşanı vəzifəsindən götürüb, Fərhad paşanı Şərqə yürüşünün rəhbəri təyin etdi.

1583-cü ilin yayından Fərhad paşa Qarsdan hərəkətə başlayaraq Çuxursədi tutdu, orada qala tikdirib qoşun yerləşdirdi. Çuxurisəd hakimi Məhəmməd xan Toxmaq heç bir kömək almayaraq öhdəsindəki cüzi qüvvə ilə Naxçıvana geri çəkilməyə məcbur oldu. İsləndər bəy Münşü ümu mxalq, ümu mdövlət mənafeyini deyil, öz şəxsi və tayfa menafeyini hər şeydən üstün tutan və Çuxurisəd kimi "abad bir vilayətin" itirilməsinə səbəb olan əmirləri məzəmmət edirdi. Qızılbaş rəhbərləri bütün qüvvələri səfərbərliyə alaraq düşmənin hücumunu dəf etmək əvəzinə daxili mübarizə və fitnə-fəsadla məşğul idi. Türkman tayfasının başçısı Əmir xan həbs olundu və Qəhqəhə qalasında öldürdü. Bundan sonra Türkman və Təkəli tayfaları bütün ölkədə mərkəzi hakimiyətə qarşı qiyam qaldırıldılar. Qızılbaş tayfaları arasında çəkişmə və mübarizə Azərbaycan Səfəvilər dövlətinin xarici düş mənlərə qarşı müqavimət qüvvəsini xeyli sarsılmış, Osmanlı ordusunun işgallarını asanlaşdırılmışdı. Qızılbaş dövlətinin ağır daxili vəziyyəti haqqında xəbərdar edilmiş Osmanlı sultani döyüşkən ruhlu Özdəmir oğlu Osman paşanı Dərbənddən İstanbula çağıraraq onu şərq yürüşünə rəhbər təyin etdi. 1585-ci ilin yayında Osman paşa 200 minlik ordu ilə Pasinabad-Çaldırın-Xoy-Mərənd-Sufiyan-Təbriz istiqamətində Azərbaycana hərəkət etdi. Şah Məhəmməd və atasının əvəzinə bütün dövlət işlərini idarə edən oğlu Həmzə Mirzə 20 minlik qoşunla Təbrizə doğru irəlilikən osmanlıların qarşısını kəsmək üçün tələsdilər. Sufiyan ətrafında qızılbaşların ön hissələri düşmən qoşunu ilə döyüşə girdilər, lakin qüvvələr bərabər olmadığı üçün geri çəkilməyə məcbur oldular.

Təbrizə yaxınlaşmış Osman paşa şəhəri dinc yolla təslim etmək tələbi ilə əhaliyə müraciət etdi. Lakin gözlənilən cavab alınmadı və osmanlılar sentyabrın 20-də hərbi əməliyyata başladılar. Öncə düşmənin Təbrizə soxulmaq cəhdini baş tutmadı. Şotorbanan küçəsi ilə hərəkət edən yeddi minlik Osmanlı dəstəsi sünii maneələrlə saxlanıldı. 170 nəfər itirən osmanlılar şəhər xaricindəki ilkin mövqelərinə qayıtdılar. Təbrizlilər düşmənlə ilk döyüşlərdə böyük igidlik və qəhrəmanlıq nümayiş etdirdilər.

Ertəsi gün Osmanlı artilleriyasından sünii maneələrə şiddətli atış açılması nəticəsində düşmən qoşunu şəhərə daxil oldu və küçə döyüşləri aparmaga başladı. Qızılbaşlar şəhəri tərk etdilər. Köməksiz qalmış təbrizlilər bir müddət şiddətli müqavimət göstərdilər. Şəhər əyanları öz həyatlarını, habələ əmlaklarını talandan qorumağa cəhd edərək Qazi Kamran bəy Əvhədi, Şeyxülislam Məhəmməd Əli və

digər şəxslərdən ibarət nümayəndə heyətini Osman paşanın yanına yolladılar. Lakin şəhərlilər inadlı müqavimət göstərdiklərinə görə Osman paşa öz əsgərlərinə Təbrizi talan və qarət etmək əmrini verdi. Hadisələrin müasiri yazırıldı: "Yeniçərlər həyat və evləri axtararaq tapdıqları hər şeyi mənimsəyirdilər". Şəhərin çoxlu gözəl binası dağıdıldı. Əzəmetli məscidlər daş qalaqlarına və külö çevrildi. "Qeyşəriyyə" adlanan ən böyük örtülü bazarın malları qarət edildi, bazar isə yandırıldı.

Bir aydan sonra Osmanlı qoşunu Təbrizi tərk etməyə məcbur oldu. Şəhərlilərin qəhrəmancasına mübarizəsi, qızılbaş qoşununun Təbriz ətrafında yerləşmiş Osmanlı qüvvələrinə dəfələrlə hücumları nəticəsində düşmənin mənəvi ruhu sarsıldı. Qızılbaşlar Təbriz yaxınlığında Osmanlı dəstələrini iki dəfə məğlubiyyətə uğradılar (ilk dəfə Qulu bəy Əfşarin, ikinci dəfə isə Həmzə Mirzənin başçılığı ilə). Osmanlı qoşun başçıları qızılbaşlara əsir düşdülər. Sonuncu döyüşdə məşhur tarixi-coğrafi əsərin müəllifi olan Oruc "əy Bayat (Don Juan) da iştirak etmişdi.

İki dövlət arasında başlanmış sülh danışıqları Həmzə Mirzənin sui-qəsd nəticəsində qətl edilməsi ilə (1586-cı ilin sonunda) dayandırıldı. Bundan sonra Səfəvi ərazisində mərkəzi hakimiyyət bir müddət son dərəcə zəiflədi və ölkədə özbaşınalıq hökm sürdü. Qızılbaş əyanlarının əsas hissəsi Şah Məhəmməd Xudabəndən üz döndərdi və Xorasanda Abbas Mirzəni taxta oturdan qiyamçıların tərəfinə keçdi.

Osmanlı hərbi komandanlığı Həmzə Mirzənin ölü mündən və Azərbaycan Səfəvilər dövlətindəki ağır daxili vəziyyətdən istifadə etməyi qərara aldı. Sülh danışıqları kəsildi. Təbrizdəki Osmanlı başçısı Cəfər paşa şəhərdən çıxıb Cənubi Azərbaycanın bir çox vilayətlərini tutdu. Nizami Osmanlı qoşunu isə Qarabağı və ölkənin digər ərazilərini ələ keçirdi.

Beləliklə, 1586-1589-cu illərdə təqribən bütün Azərbaycan III Sultan Muradın ordusu tərəfindən tədricən ələ keçirildi. Osmanlıların müvəffaqiyyətini özbək hakimlərinin Xorasana basqınları da təmin etmişdi. Yeni Səfəvi şahı I Abbas sultanla sülh danışıqlarına başlamaga tələbsdi. O, yerdə qalan əraziləri əldə saxlamaq üçün sülhün ağır şərtlərin i qəbul etməli oldu. 1590-cı il İstanbul sülhü nün şərtlərinə əsasən Azərbaycan (Qaradağ, Ərdəbil və Talış vilayətləri istisna olunmaqla), Cənubi Qafqaz əraziləri və İranın bəzi qərb vilayətləri Osmanlı imperiyasının tərkibinə da xil edildi.

Səfəvilər dövlətinin Avropa ölkələri ilə əlaqələri. Azərbaycan Səfəvi dövlətinin yaranması, bu dövlətin banisi I Şah İsmayıllın fəal xarici siyaset yeritməsi Avropa diplomatiya dairələrində belə bir ümid doğurdu ki, Səfəvi dövləti Osmanlı Türkiyəsi ilə hərbi-siyasi qarşıdurmadı Avropa dövlətlərinin müttəfiqi ola bilər.

Lakin Avropa dövlətləri bu qarşıdurma prosesində əsas ağırlıq mərkəzini Şərqi istiqamətinə yönəltməyə çalışırlılar.

I Şah İsmayılin diplomatik münasibətlər yaratmağa can atlığı ilk Avropa dövləti Venesiya Respublikası idi. 1505-ci ildə Şah İsmayıllı Venesiya doju Leonardo Loredanoya məktub göndərmiş, məktubda özünün dostluq və səmimiyyət hissələrini izhar etmişdi. Venesiya rəsmi səviyyəli elçi heyəti də göndərilmiş, heyətin qarşısında Osmanlı Türkiyəsi əleyhinə ittifaq münasibətlərinə yaratmaq məqsədi qoyulmuşdu. 1507-1508-ci illərdə Venesiya gəlmış qızılbaş elçiləri Venesiya dojunu Osmanlı Türkiyəsinə qarşı dəniz həmləsinə təhrik edirdilər. Onlar Leonardo Loredanonu əmin edirdilər ki, venesiyalıların dəniz həmləsi ilə eyni zamanda I Şah İsmayıllı quruda osmanlılara qarşı hərbi əməliyyatlara başlayacaq. Lakin Avropa dövlətləri arasında mövcud olan ziddiyətlər onların vahid cəbhədə birləşməsinə, Səfəvi dövləti ilə yaxınlaşmaya maneçilik törətdi. Roma papası II Yuliyə (1503-1513) qarşı çekiş mələrdə iştirak edən Venesiya rəhbərləri I Şah İsmayılin hərbi-siyasi planlarına lazımı əhəmiyyət vermədilər. Venesiya 1503-cü ildə imzalanan Osmani - Venesiya sülh müqaviləsini də pozmaq istəmirdi. Qızılbaş səfirləri dəniz yolu ilə Venesiyanın Kiprə qayıtdılar və oradan Suriyaya getdilər. Onlar Dəməşqdə Venesiya konsulu Petrus Zeno ilə görüşərək xüsusi müşavirədə iştirak etdilər. Osmani casusları bu görüş haqqında məlumatı sultana çatdırıldılar. II Bayazidin təhribi ilə Misir sultani qızılbaş səfirlərini həbs etmək sərəncamını verdi.

1514-cü ildə Çaldıran döyüşündəki məğlubiyyətdən sonra I Şah İsmayıllı Avropa dövlətləri ilə diplomatik, hərbi, siyasi münasibətlər yaratmaq istiqamətində daha fəal tədbirlər görməyə başladı. 1515-ci ildə Səfəvi hökmдарı özünün səfiri vasitəsilə Rodos adasında qərar tutmuş xəçpərəst-İoannitlərin başçısına Osmani Türkiyəsinə qarşı ittifaq bağla maq təklifini çatdırıldı. I Şah İsmayıllı zənn edirdi ki, Rodos adasının ruhani hakimi Avropanın xristian dövlətlərinə vahid cəbhədə birləşdirə bilər. Roma papası X Lev Polşa kralı I Sigizmunda göndərdiyi məktubunda bildirdi ki, Rodos hakimindən məktub alınmışdır, "Sofi" (qızılbaş şahı) Avropa dövlətlərindən hərbi yardım təminatı şərtiə "Türk zalimina" qarşı hərbi əməliyyatlara başlamağa razıdır, Səfəvi ordusu mühabibəyə hazırlıdır. Məktubda qeyd edildi ki, I Şah İsmayıllı qələbə qazanılaçağın təqdirdə keçmişdə xristianlara məxsus olmuş əraziləri Avropa dövlətlərinə qaytar-mağə söz vermişdir.

Çaldıran döyüşü ardınca Suriya və Misir Sultan Səlim tərəfindən zəbt edilməsi Osmani imperiyasını xeyli qüvvətləndirdi. Onun ən güclü rəqiblərindən biri Məmlük dövləti tamamilə aradan qaldırılmış, digər rəqibi -Səfəvilər dövləti isə zəifləmişdi. Osmanlı imperiyası hərbi-siyasi inkişafının ən yüksək mərhələsinə

çatmışdı. Beləliklə, Avropa yeni Osmanlı işgalları qarşısında böyük təşviş keçirir, Səfəvi dövləti ilə Avropa dövlətləri arasında diplomatik münasibətlər yeni mərhələyə daxil olur.

Məhz bu zaman Avropa dövlətləri ilə Şah İsmayıл arasında Osmanlı imperiyasına qarşı yönəldilmiş hərbi ittifaq yaratmaq təşəbbüsleri güclənir, Osmanlı dövlətini möhv etmək planları tərtib edilir. Roma papasının xristian dövlət başçılarına göndərdiyi məktublardan bu planın bəzi təfərrüatı məlumdur. Buna görə Almaniya kralı V Karl Habsburq və onun müttəfiqləri sultana qarşılıf mühəribəni 1518-ci ilin yayında Afrikada yerli hakimlərin dəstəyi ilə başlayaraq, Misirdən keçməli idilər.

Eyni zamanda Polşa kralı Sigizmundun Macaristanda qoşunu ilə qonşu Osmanlı ərazisinə hücumu nəzərdə tutulmuşdu.. 1519-cu ildə Afrikadakı əməliyyatdan imператор Maksimilian ve Portuqaliya kralı davam etdirməli və onlara İngiltərə kralı da qoşulmalı, müttəfiqlər Nil çayını keçən zaman mühəribəyə Şah İsmayıл daxil olmalı idi. Həmin vaxt Fransa kralı I Fransisk Bosniyaya soxulmalı, Polşa kralı bildirki hücumunu davam etdirməli, bundan sonra qüvvələrini Fransa ilə birləşdirməli və onlar birlikdə Kiçik Asiyaya daxil olmalı, mühəribənin üçüncü ilində, yəni 1520-ci ildə Afrikada hərbi əməliyyatlar sona çatmalı, bütün ordular birləşməli İstanbul fəth olunmalıdır. Bundan sonra Kiçik Asiya müttəfiq qüvvələr tərəfindən işgal edilməli idi; Anadolunun şərq hissəsi Şah "İsmayılin hakimiyyəti altına keçməli, qərb hissəsi xristian dövlətləri arasında bölüşdürülməli idi. Lakin Qərbi Avropanın rəhbər siyasi dairələrində hazırlanan bu plan ancaq kağız üzərində qaldı, cünki Avropa dövlətlərinin bir-biri ilə toqquşan mənafeləri, aralarında mövcud olan siyasi, iqtisadi ziddiyətlər onların bir ittifaqda birləşməsinə və vahid qüvvə kimi çıxış etməsinə imkan vermirdi. Bu baxımdan Səfəvi şahı ilə Habsburq kralı arasındakı rəsmi yazışma da diqqəti cəlb edir. Şah bu dövlətlə Türkiyəyə qarşı hərbi-siyasi ittifaq yaratmağa can atıldı. 1518-ci ildə I Şah İsmayıł Livanda yaşayan xristian-maronit keşisi Pyotr vasitəsilə Habsburq kralı V Karla məktub göndəmişdi. Səfəvi şahı həmin şəxsə Macaristandakı kralı II Lüdovikə çatmalı məktubu da həvalə etmişdi (Macaristandakı kralın səfiri bir qədər əvvəl Təbrizdə, şah sarayında olmuşdu). I İsmayıł V Karla yazdığı məktubda osmanlılara qarşı birgə hərbi əməliyyatlara aprel ayında başlamağı təklif etmişdi. V Karla bu məktubu bir neçə ildən sonra İspaniyanın Toledo şəhərindəki iqamətgahında almışdı, artıq yazılımış rəsmi məktub öz əhəmiyyətini itirmişdi. Keşis Pyotr V Karlin cavab məktubunu 1525-ci ilin avqustunda Səfəvi şahının Təbrizdəki sarayına yetirdi. Lakin I Şah İsmayıł artıq dünyasını dəyişmişdi.

Qızılbaş dövləti ilə mənafeləri uzlaşmayan ilk Avropa dövləti portuqaliya oldu. Hindistana gedən dəniz yolunda inhisar mövqeyini möhkəmləndirməyə can atan Portuqaliya 1515-ci ildə İran körfəzindəki adaların çoxusunu ələ keçirdi və Qızılbaş dövləti ərazilərinə xeyli dərəcədə yaxınlaşdı. Portuqaliyalılar Osmanlı Türkisiyəsinə qarşı mübarizədə Səfəvi dövlətindən istifadə etmək istəyir, qızılbaşlarla əməkdaşlıq edirdilər. Bəzi mənbə məlumatlarından aydın olur ki, Portuqaliya I Şah Təhmasibə hərbi yardım edirdi. Mənbələrdə iddia edilir ki, portuqaliyalılar 1549-cu ildə Səfəvi şahının ixtiyarına 10 min tüfəng və 20 top vermişdilər. Bununla əlaqədar olaraq qeyd etmək maraqlıdır ki, Səfəvilərin saray tarixçiləri salnamələrində I Təhmasibin sarayına yalnız iki "Firəng" (Avropa) səfirliyinin gəldiyini göstərmişlər. Hər iki diplomatik heyət Portuqaliyadan göndərilmişdi. Portuqaliya kralı III Juanın (1502-1557) 1551-ci ildə Qəzvinə, şah sarayına gəlmış səfirlər qonaqpərvərliklə qarşılanmışdır. Bu zaman Osmanlı-Səfəvi müharibəsi davam etməkdə idi. III Juanın xələfi olan Don Sebastian tərəfindən 1557-1558-ci illərdə göndərilmiş səfir heyətini isə I Şah Təhmasib qəbul etmədi. Həsən bəy Rumlu qeyd edir ki, portuqaliyalıların İran körfəzindəki özbaşına hərəkətləri, bir çox adaların işğalı Səfəvi şahının qəzəbinə səbəb olmuşdu. Həsən bəy Rumlu göstərir ki, portutaliyalılar "müsəlman əhalisinə qarşı hörmətsizlik" etmişdilər. Lakin ehtimal etmək olar ki, bu hadisənin başqa bir səbəbi vardı: şah Osmanlı və Səfəvi dövlətləri arasında 1555-ci ildə bağlanmış sülh müqaviləsinin şərtlərinə pozmaq istəməmiş, osmanlıların başlıca düşmənlərindən biri olan Portuqaliyanın səfirlərini məhz buna görə qəbul etməmişdi. 1572-ci ildə Roma papası V Piy I Şah Təhmasibə məktub göndərdi. Roma papası şahı inandırmağa çalışırdı ki, Osmanlı türklərinə qarşı birgə çıxış etmək məqamı gəlib çatmışdır. V Piy Şah Təhmasibin qarşidakı müharibədə qələbə qazanacağına əmin olduğunu bildirmiş, Dəclə və Fərat Çayları arasındaki ərazilini, Suriyanı qızılbaşlara vəd etmişdi. Roma Papası qeyd edirdi ki, Osmanlı Türkisiyəsi iki cəbhədə müharibə aparmaq iqtidarında olmayıacaq və müharibə tezliklə müttəfiqlərin zəfəri ilə başa çatacaq. Lakin Avropa diplomatiyasının cəhdləri boşça çıxdı. I Şah Təhmasib Osmanlı Türkisiyəsi ilə münasibətləri daha da kəskinləşdirmək istəmirdi. Qızılbaşlar başa düşmüsdürlər ki, onları Osmanlı Türkisiyəsinə qarşı müharibəyə sövq edən Avropa dövlətləri müşahidəçi mövqeyində duracaqlar. 1578-ci ildə Osmanlı Türkisiyəsi Avropadakı hərbi əməliyyatlardan sonra Səfəvi dövlətinə qarşı müharibəyə başladı. Osmanlılar Cənubi Qafqazı işğal etdilər. Şah Məhəmməd Xudabəndə Portuqaliyaya nümayəndələr göndərərk, Avropanın bütün dövlətlərini Osmanlı təcavüzü əley-hinə çıxış etməyə çağırımlı oldu. Bu dəfə də heç bir Avropa dövləti Səfəvi hökmdarının çağırışına qoşulmadı, Osmanlı Türkisiyəsinə qarşı hərbi əməliyyatlara başlamadı.

Azərbaycan Səfəvi dövlətinin İngiltərə ilə əlaqələri XVI əsrin ikinci yarısında təşəkkül tapmağa başlamışdı. Məhz bu dövrdən başlayaraq ingilis ticarət burjuaziyası Volqa-Xəzər yoluñdan istifadə edərək Azərbaycana, İranə və Hindistana iqtisadi müdaxiləyə çalışırdı. 1562-ci ildə Londonda "Moskva şirkəti" yaradıldı. Şirkət ticarət nümayəndəliklərini təşkil edir, onları Moskva dövlətinin ərazisindən keçirərək Şərqi ölkələrinə göndərirdi. 1562-ci ildə ingilis taciri Antoni Cenkinson Azərbaycana gəldi. 1563-cü ildə Olkok, Renn və Çini, 1565-1567-ci illərdə Conson, Kitçin və Edvards, 1568-1569-cu illərdə isə Edvards, Spark və digər ingilis tacirləri Azərbaycanda olmuşlar. Benisterin və Deketin başçılığı ilə 1569-1574-cü illərdə Azərbaycanda olmuş ingilis tacir heyətinin Səfəvilər dövlətindən ticarət imtiyazları qoparmaq istiqamətindəki cəhdləri uğursuzluqla nəticələndi. "Moskva şirkəti" nümayəndələrinin Azerbaycana altıncı (sonuncu) səfəri 1580-ci ildə oldu. İngilisləri Moskva dövləti bazarlarında möhkəmlənmiş, Azərbaycanda ticarətdə inhisar mövqeyi qazanmaq üçün həyata keçirdikləri tədbirlə nəticəsiz qaldı. Rus dövləti ingilis burjuaziyasının bu cəhdlərinin qarşısını qətiyyətlə aldı. Çünkü o, Cənubi Qafqazda (elcə də Azərbaycanda) özü möhkəmlənmiş istəyirdi. Rus tacirləri Azərbaycana ucuz xammal mənbəyi və əlverişli satış bazarı kimi yanaşır, rus hökumətindən xarici siyasetdə ardıcıl və qəti mövqe tutmağı tələb edirdilər.

**Siyasi quruluş, idarə sistemi, hərbi qüvvələr.** Səfəvi dövləti qurulus etibarılı Qaraqoyunu və Ağqoyunu dövlətlərinin ənənələrini davam etdirirdi. Dövlətin tarixinin ilk mərhələsində (I İsmayılm dövründə) sadəliyi ilə seçilən mərkəzi bürokratik idarə aparıcı sonralar xeyli müərkkəbləşdi.

Dövlətin başında özündə ali dünyəvi və elcə də Ərdəbil "Səfəviyyə" şio ordeninin irsi başçısı kimi dini hakimiyyəti təcəssüm etdirən şah dururdu. Müstəbid hakimiyyətinin bu teokratik çaları onun mövqeyini xeyli dərəcədə möhkəmləndirirdi.

Şahın yanında məşvərətçi səslə dövlət aparatında yüksək mövqe tutan şəxslərdən və Azərbaycan tayfalarının ən nüfuzlu əmirlərindən ibarət olan Dövlət Şurası - *Ali məclis fəaliyyət* göstərirdi. Venesiyalı Allessandrinin məlumatına görə, bu şura 12 nəfərdən ibarət idi. O, I Təhmasib dövründə şuranın işini belə təsvir edirdi: "Şah yerdən çox da yüksək olmayan taxtda əyləşirdi və arxasında oğlanları, xüsusilə şahın diqqət dairəsindən çıxmayan müavini Heydər Mirzə otururdu. 4 nəfərdən ibarət şah müavinləri heyəti qarşıda otururdu. Şah suallar verir, oturanların rəyini soruşurdu. Onlardan hər biri öz fikrini ifadə edərkən ayağa qalxır və ucadan danışaraq şaha yaxınlaşırı ki, həmkarları onu eşidə bilsin. Əgər müzakirə zamanı şah maraqlı bir şey eşidirdi, bu (onun işaretisi ilə), yüksək məşvərətçilər tərəfindən

qeydə alındı və çox vaxt hökmdar özü onu dəsti-xətti ilə yazdı. Beləliklə, hər kəs növbə ilə şahın xahişinə əməl edir, öz fikrini söyləyirdi. Məsələnin mahiyyətinə dair şahda şübhə qalmırısa, o, birinci toplantıda həll olunurdu. Şahın şübhəsi olurdusa, bütün şuranın rəyinə qulaq asır, sonra isə onu şəxsən nəzərdən keçirir və həll edirdi.

Səfəvi dövlətinin ərazisi iki hissəyə (divan vilayətlərinə və xassə vilayətlərinə), yəni dövlət torpaqlarına və şah ailəsinin mülklərinə bölündürdü. Bu bölgüyü uyğun olaraq onlar üzərində idarəcilik üçün iki xüsusi qurum mövcud idi: *divani-məmalik* və *divani-xassə*. Bu idarələr Səfəvi dövlətinin əsas maliyyə müəssisələri sayılırdı. Divani-xassəyə aid olan vilayətlər şəxsən şaha və şah ailəsinin digər nümayəndələrinə məxsus idi. Onlar şah müvəkkilləri - vəzirlər tərəfindən idarə olunurdu. Xassə torpaqları sırasına Ərdəbil mahalından başqa İsfahan, Fars və Heratdakı ərazilər də daxil idi.

Şahın istər dünyəvi, istərsə də dini işlərdə tamhüquqlu müavin i olan *vəkil* şahdan sonra ikinci şəxs sayılırdı. Vəzifənin əhəmiyyəti onda görünür ki, bu mövqedə olmuş ilk şəxs I İsmayılmış tərbiyəcisi (lələ) Hüseyn bəy Şamlı idi. Azyaşlı I Şah Təhmasibin dövründə, yuxarıda göstərildiyi kimi, *vəkalət* vəzifəsi qızılbaş əmirləri arasında amansız mübarizə obyektiñə çevrilmişdi. Bu vəzifədə qızılbaş tayfaları başçılarından Div Sultan Rumlu, Çuxa Sultan Təkəli və Hüseyn xan Şamlı ardıcıl surətdə bir-biri ilə əvəz olunmuşdular.

Səfəvi yığma qosunlarının başçısı *əmir-ül-üməra* (xanlar xanı) idi. Hərbi iş bütövlükə azərbaycanlıların əlində olduğu üçün bu vəzifə Azərbaycan əyanlarının inhisarında idi. Bu vəzifəni tutanlar arasında Məhəmməd bəy Ustachi (Cayan Sultan), onun oğlu Bayazid Sultan, Hüseyn xan Şamlı, Abdulla xan Ustachi və b. vardi.

Şahın Azərbaycan tayfalarının döyüşçülərindən ibarət olan xüsusi hərbi dəstəsinə *qorçibaşı* rəhbərlik edirdi. Bu vəzifənin əhəmiyyəti I Şah Təhmasibin dövründə xüsusi ilə artdı, halbuki onun sələfinin vaxtında qorçibaşı siyasi həyatda gözəçarpmayan sima idi. Sonralar bu vəzifəni şaha son dərəcə yaxın olan qorçibaşı Sevindik bəy Əfşar, Allahqulu bəy Əfşar, Qulu bəy Əfşar kimi şəxslər tutdular. Qulu bəy Əfşarın Məhəmməd Xudabəndənin sarayında böyük nüfuzu vardı. Qorçibaşlarının təqrübən hamısı Əfşar tayfasından idi.

Mülki idarəciliyin ənənəvi başçısı *vəzir* idi. I Şah İsmayılmış dövründə vəzir nüfuza malik deyildi. Cənki vəkil və əmir el-üməra dövlət idarəciliyi işlərində hakim mövqe tuturdular. I Şah Abbasın hakimiyyətinə qədər vəzirin vəzifəsi maliyyə əməliyyatları ilə məhdudlaşırırdı. Vəzir əsasən dövlət xəzinəsi və saray müəssisələrinin mədaxil və məzaricinə nəzarət edirdi. Vəzirlər arasında Zəkeriyə

Keçəçi, Qazi Cahan Qəzvini, Mir Cəfər Savəci, Əhməd bəy Nur Kamal İsfahani, Xacə Sədəddin İnayətulla Xuzani və Məsum bəy Səfəvini göstərmək olar. Məsum bəy Səfəvi "divan əmiri ikən yüksək vəzərət vəzifəsinə ucaldılmışdı və şahın daimi rəğbətini qazanmışdır".

Vəqfləri idarə edən dini təsisatın başında sədr durardı. Sədr həmçinin müxalifətçi, bidətçi təlimlərin qarşısını almalı, şəliyin yayılmasına çalışmalı idi. Birinci sədr Mövlana Şəmsəddin Lahici hələ Lahicanda yeniyetməlik dövrünü keçirən İsmayıln tərbiyəçisi olmuşdu. Mövlana Şəmsəddin ona Quranı, fars və ərəb dillərini öyrətmüşdi. Qazi Məhəmməd Kaşani, Seyid Şərifəddin Əli Şirazı, Nizaməddin Əbdülbəqi Yəzdi, Cəmaləddin Məhəmməd Astrabadi də sədr vəzifəsini tutmuşdular.

Bəzən vəzir və sədr vəzifəsini eyni zamanda iki şəxs icra edirdi. Bunlar arasındakı vəzifə bölgüsü ərazi prinsipi üzrə həyata keçirilirdi. Onlardan biri divan ərazisinə, o biri xassə (sülalə) mülklərinə nəzarət edirdi.

Maliyyə idarəsinin başında duran *müstövfi əl-məmalik* idi. O, vergi aparatına, büdcənin təşkilinə nəzarət edir, vergi siyahılarını, hərbi və mülli vəzifəli şəxslər üçün məvacibini, pulları və mükafatların növlərini təsdiq edirdi. Vergi borcları üzrə xəzinədar da mövcud idi (*müstövfiyi-bəkaya*).

Saray təsərrüfatı rəhbəri (*nazırı-buyutat*) şah və hakim sülalə üzvlərinin, eləcə də saray əyanlarının mənzil, paltar, ayləncə və zinətə olan tələbat və ehtiyaclarının ödənilməsinə nəzarət edirdi. Onun idarəciliyində kitabxanalar, müxtəlif anbarlar, tövlələr, sikkəxana, cəbbəxana, eləcə də sarayda yerləşən tikiş, zərgərlik, dəmirçilik, bədii və digər emalatxanalar var idi. O, saray mətbəxini də idarə edirdi.

Ərdəbil ordeni müridlərinin geniş yayılmış şəbəkəsinin başçısı *xəlifət əl-xülfə* idi. Səfəvilər öz müridlərinin yaxşı təşkil edilmiş şəbəkəsi sayəsində lazım olan vaxtla geniş ərazidə yayılmış qızılbaş tayfalarının öz bayraqlarını altına cəlb edə bilirdilər. İsmayıln on yaxın silahdaşlarından biri ordenin işlərinə nəzarət edən və özünü bacarıqlı sərkərdə kimi göstərmiş Rumlu tayfasından olan Xadim bəy Xülfə idi. Bu vəzifəni yalnız qızılbaş tayfalarının imtiyazlı təbəqəsinin nümayəndələri tuturdular. *Xəlifət əl-xülfə* şahın orden işləri üzrə müavini hesab olunurdu.

Mərkəzi saray aparatında digər vəzifələr də vardı. Sarayda baş təşrifat məmuru **eşikağası** və yaxud **eşikağasıbaşı** idi. O, əsasən, tabeliyində böyük xidmətçilər - yavörələr, yasavullar, qapıcılar, carçılar və b. olmaqla saray yığıncaqlarında və təntənələrində təşrifatı idarə edirdi.

*Mirşikarbaşı* şahın ov tədbirlərinin başçısı idi. Ovçubəyilər, şahın saxlayanlar (quşçular) və b. ona tabe idilər. Ov yalnız ayləncə xarakteri daşımayan

mühüm tədbir sayılırdı. Şahdan və onun məyyətindən əlavə, on minlərlə döyüşçünün, heyvanları qovan kəndlilərin iştirak etdiyi, geniş əraziləri əhatə edən böyük ov mərasimləri əslində hərbi manevrləri xatırladırı.

*Mihtəsib əlməmalik* (dövlət mühtəsibi) - şəhər bazarlarını nəzarətdə saxlayan, əmtəələrə qiy möti təsdiq edən mərkəzi aparat memuruna deyilirdi. Onun vəzifəsi ticarətin düzgün aparılmasına, ölçü və çəkilərə əməl olunmasına, fırıldaqçılığa yol verilməməsinə nəzarət etmək idi. Mühtəsib əl-məmalikin bütün vilayətlərdə öz nümayəndələri vardı.

Mərkəzi aparatda *münshi əl-məmalik* - dövlət katibi, müəyyər əl-məmalik - pul işinə rəhbərlik edən, *möhrdar* - şahın möhürünü saxlayan, *miraxurbaşı* - mehtərlərin rəisi, *mehmandarbaşı* - xaric i, səfirlərin və qonaqların qəbuluna baxan rəis, *süfrəcibaşı*, *halvaçı-başı*, *münəccimbaşı* və b. vəzifə sahibləri çalışırı.

Səfəvilər dövründə Azərbaycan ərazisi şah canişinləri - *baylərbəyilər* tərəfindən idarə olunan vilayətlərə bölünmüdü. Bəylər bəyilər (mənbələrdə daha çox ərəbcə sinoniminə - *əmir əlüməraya* rast gəlmək olur) yalnız Azərbaycan hərbi əyanları tərəfindən təyin edilirdilər. Onlar öz məmurları tərəfindən əhalidən yiğilan vergiləri xəzinəyə göndərir, müəyyən miqdarda hərbi qüvvə saxlayırdılar. Bəylərbəyilər şahın əmri ilə hərbi yürüşlərdə iştirak etməyə borclu idilər. Onların daxili işlərdə böyük müstəqilliyi vardı.

Əyalət idarəciliyi sistemi bir çox cəhətdən mərkəzi idarəciliyə oxşar idi. Bəzi bəylərbəyilər o qədər güclü idilər ki, öz saraylarının zənginliyi baxımından şahı təqlid edirdilər. Misal üçün, Abdulla xan Ustachi 1549-cu ildə Şirvan bəylərbəyi vəzifəsinə təyin olundu və ölenəndək (17 il ərzində) bu vəzifədə qaldı. O, Şirvan əyanlarının separatçı qiymalarını yatırmağa və burada hakimiyyətini möhkəmləndirməyə nail olmuşdu. Bundan sonra Abdulla xanın nüfuzu o qədər artmışdı ki, hətta dayısı I Şah Təhmasib də onunla hesablaşırı. Cenkinson öz qeydlərində Abdulla xanın əzəmətli, təmtəraqlı sarayının təsvirinə xeyli yer ayırmış, onu "Şirvan kralı" adlandırmışdı.

Qüdrətli qızılbaş əyanları bəylərbəyi, əmir əl-üməra və hakim kimi vilayətləri çox vaxt irsi olaraq idarə edirdilər. Qarabağ və Astrabad Qacar tayfasının, Şirvan və Çuxursəd Ustachi tayfasının, Təbriz Təkəli və Türkman tayfalarının, Fars vilayəti Zülqədər tayfasının, Girman Əfşar tayfasının, Həmədan Təkəli tayfasının, Herat Şamlı tayfasının nümayəndələri tərəfindən idarə olunurdu.

Bəylərbəyiliklərin əsaslı mərkəzi Gəncə olan Qarabağ bəylərbəyiliyidir. XVI əsrin 40-cı illərində buranın bəylərbəyi vəzifəsinə Şah Təhmasib Şahverdi Ziyadoğlu Qacarı təyin etdi. Ziyadoğlu nəslİ Qarabağı kiçik fasilələrlə XIX əsrin əvvəlinəndək idarə etmişdir. Qacarlar Qarabağın sakinləri kimi

burada "qışlaq və yaylaqlara, mülklərə əmlak və bağlara" sahib olmuşlar (İskəndər bəy Münçi).

Şərh edilənlərdən görünür ki, mərkəzdə və yerlərdə hakimiyyət Azərbaycan hərbi feodallarının əlində idi. Farslar və digər etnik qruplar isə əsasən maliyyə işlərində, məhkəmədə və dəftərxanada təmsil olunmuşdular.

Qulluq adamlarına məvacib daha çox tiyul, bəzi hallarda isə soyurqal verilməsi ilə həyata keçirilirdi. Bəzi vəzifəli şəxslərə rəiyətdən (kəndli və sənətkarlardan) vergi şəklində alınan daimi rüsum hüquq verilmişdi.

Mükafatlandırmanın geniş təcrübədən keçirilən formalarından biri "düşüllük" idi və bu, dövlət idarəsi tərəfindən həyata keçirilən ödənclərin məlum faizi şəklində tutulan məbləği bildirirdi.

Azərbaycan Səfəvi dövləti nizami orduya malik deyildi. Bu cəhətdən ilk Səfəvilər öz sələfləri olan Ağqoyunu dövlətindən irəli getməmişdilər.

Qızılbaş ordusu müharibələr zamanı əyalət hakimlərinin - bəylərbəyilərin yiğma qoşunlarından təşkil edildi. Bunlar feodalların şəxsi hesablarına saxlanılan və təchiz edilən atlı dəstələr idi. Müharibə zamanı əməliyyatlarda 60-70 minə yaxın qızılbaş qoşunu iştirak edirdi. Venesiyalı Minadoi hesab edirdi ki, əgər bütün əyalətlərin hakimləri öz qoşunlarını mərkəzi hökumətin çağırışı ilə toplasaydilar, Səfəvilər ordusunun sayı 130-140 minə çata bilərdi.

Şahin hüzurunda sayı 4 mindən 6 minə qədər olan qorçılərin xüsusi dəstəsi mövcud idi. Bunlar qorçibaşının rəhbərliyi altında fəaliyyət göstərən, Azərbaycan tayfalarından olan, öz qorxmazlığı və döyüşkənliyi ilə tamnan seçmə döyüşçülər idi. Həmçinin başda *yasavulbaşı* olmaqla 700 nəfərdən ibarət yasavul dəstəsi də vardi.

Qızılbaş qoşunu texniki təchizat cəhətdən öz müasiri və rəqibi olan Os manlı ordusundan geri qalırdı. Orduda soyuq silahlar - yay, nizə, qılınc, qalxan, dəbilqə, döyük baltaları və s. üstünlük təşkil edirdi. Odlu silah işlədilsə də, geniş yayılmamışdı.

## VII FƏSİL

### XVI ƏSRDƏ AZƏRBAYCANIN İCTİMAİ-İQTİSADİ HƏYATI

**Kənd təsərrüfatı və aqrar münasibətlər.** Səfəvi hakimiyyətinin bərqərar olması ərafəsində Azərbaycan (Şirvan istisna edilməklə) uzun müddətli iqtisadi

durğunluq mərhələsində id. İlk Səfəvi hökmdarları iqtisadi həyatın normal məcraya salınması və dövlət xəzinəsinə daxil olan vəsaitin artırılması məqsədilə kəndlilərin vəziyyətini bir qədər yüngülləşdirən tədbirlər həyata keçirməyə məcbur oldular. Şah İsmayılin dövründə mərkəzi hakimiyətin güclənməsi, qızılbaş feodallarının separatizminin aradan qaldırılması, XVI əsrin ilk rübündə daxili feodal müharibələrinin, çekişmələrinin azalması və digər amillər kənd təsərrüfatının, iqtisadiyyatın başqa sahələrinin dirçəliş prosesinə təkan verdi. Əkinçilik əhalinin başlıca məşğulliyət sahəsi idi. Taxıl bitkiləri (buğda və arpa) təqribən Azərbaycanın bütün bölgələrində (Şirvan, Muğan və Aranda, eləcə də cənub vilayətləri olan Ərdəbəldə, Xalxalda) əkilib-becərilirdi. Səfəvi dövləti ərazisində buğdanın bolluğu da təsdiq edilmişdir. Anonim Venesiya tacirinin məlumatına əsasən Təbriz bölgəsində "xeyli arpa, bol buğda və çovdar əkilirdi".

Kənd sakinlərinin əsas və ənənəvi məşğulliyət sahələri bağçılıq, bostançılıq olmuşdur. Əmin Əhməd Razi Təbriz bölgəsində becərilən almanın, armudun, gavalının, gilənarın, üzümün əla dad keyfiyyətinə malik olduğunu göstərir, Ərdəbil, Xalxal, Ordubad, Marağa, Şamaxı bölgələrində barlı meyvə bağlarının mövcudluğunu təsdiq edirdi. Anonim tacir Sufiyan, Mərənd və Xoy bölgələrində də gözəl meyvə bağlarının olduğunu yazır. Alessandri qeyd edir ki, "meyvələr keyfiyyətinə və dadına görə dünyanın başqa bölgələrində becərilən meyvələrdən üstün idi". Meyvə bağları və bostanlar Azərbaycan şəhərlərinin həyatında da mühüm yer tutur şəhər sakinlərinin ehtiyacını ödəyirdi. XVI əsrin əvvəllərində Təbrizdə olmuş Venesiya taciri göstərir ki, "şəhər çoxsaylı bostanlarla bəzənmişdi və orada tərəvəz, müxtəlif bitkilər becərilirdi".

Azərbaycanda tut ağaclarının becəriləməsi ənənəvi olaraq barama qurdunun bəslənilməsi və ipəkçiliklə əlaqədar olmuşdur. İpəkçilik Şirvanda və Şəkidə yayılmışdı. Bu istehsal yerli xammal bazasına əsaslanırdı. 1562-1563-cü illərdə Azərbaycanda olmuş ingilis taciri və səyyahı Cenkinson qeyd edirdi ki, "bu ölkədə müxtəlif yüksək keyfiyyətli zəruri mallar - qoz və findiq, çıy idli pambıq, zey, xam ipək, demək olar ki, ədvıyyat və boyaqçılıq mallarının bütün növlərin i əldə etmək mümkündür. Lakin buranın əsas malı olduqca bol ipəyin hər cür növüdür".

İpək istehsalının başlıca bölgələrindən biri Ərəş idi. Ərəş ingilis tacirlərinin qeydlərində tez-tez xatırlanır, əcnəbilər tərəfindən ipəyin alınma obyekti kimi təqdim olunur. Avropada Azərbaycandan ixrac olunmuş xam ipəyin müxtəlif növləri tanınırdı (məsələn, "Mahmudabad ipəyi", "Şəki ipəyi", "Gəncə ipəyi", "Qəbələ ipəyi" və s.). Ölkədən ixrac olunan xam ipəyin miqdarı haqqında ingilis ticarət nümayəndəsi Artur Edvardsın Şamaxıdan 1566-cı ildə yazdığı məktuba əsasən müləhizə yürütütmək mümkündür. Artur Edvards London şirkətinin

rəhbərlərinə yazırı: "Sizi əmin edirəm ki, burada (Gürcüstan ipəyini nəzərə almadan) 50-60 batman at yükü ilə 3-4 min atı ipəklə yükləmək olar". Bu isə orta hesabla 200 min batmana bərabərdir. Əmin Əhməd Razinin verdiyi məlumatə görə, Azərbaycanın ən iri ipəkçilik mərkəzlərindən biri olan Şamaxıda hər il 20 min xalvara yaxın ipək satılırdı.

Azərbaycan əhalisinin bir qis mi yarımköçəri həyat keçirir və heyvandarlıqla məşgul idi. Mil və Muğan düzənliliklərindəki qışlaqlar, Qarabağın, Cənubi Azərbaycanın dağlıq bölgələrindəki yaylaqlar qədim zamanlardan etibarən heyvandarlıq təsərrüfatının uğurlu inkişafını təmin etmişdir.

XVI əsrə qədərki dövrə Azərbaycanda məskunlaşmış türk köçəri tayfaları (Cəlairi, Qaraqoyunu, Ağqoyunu və b.) tədricən yarımoturaq və oturaq həyat tərzinə keçmişdilər. Bu proses çox ləng gedirdi: tayfaların yuxarı təbəqələrindən başlanır, daha sonra isə yoxsul, aşağı təbəqələrə əhatə edirdi. Siyasi hökmranlığa malik olan tayfa əyanları sarayda və ölkənin digər yerlərində yüksək, gəlirlili vəzifələri ələ keçirir, iri torpaq sahələrinin mülkiyyətçilərinə çevirilir, ticarətlə və şəhər iqtisadiyyatı ilə six əlaqələr yaradırdılar, Həmin əyanlar yerli oturaq feodal soyları ilə qohumluq münasibətlərinə daxil olur və tədricən oturaq həyat tərzinə keçirdilər.

Səfəvilər dövründə torpaq mülkiyyətinin əski formaları qalmadı idi (*divani, xassə, vəqf və mülk*). Dövlət torpaq sahələrinin və hakim sülaləyə məxsus torpaq mülkiyyətinin genişlənməsi ölkənin sosial-iqtisadi inkişafi prosesində yeni məqam olmuşdur. I Şah İsmayıllı Ağqoyunu sülaləsi nümayəndələrinə, habelə zəngin sünni ruhaniılərə məxsus olan torpaq mülkiyyətini dövlətin ixtiyarına keçirirdi.

İlk Səfəvi hökmədarları Ərdəbildən başqa İsfahanda, Fars vilayətində, Heratda geniş torpaq sahələrinə malik idilər. Adətən, ən münbət və abad mülkləri xassəyə daxil edirdilər. Bu minvalla Səfəvi sülaləsinin nümayəndələri ölkən in əri feodallarına çevrilmişdilər.

Səfəvilər mərkəzləşdirmə siyaseti naminə irsi xidmət müqabilində paylanmış torpaq mülkiyyətinin (*soyurqal*) məhdudlaşdırılmasına can atıldılar. I Şah İsmayıldan etibarən mərkəzi dövlət aparıcı xəzinə torpaqlarının şahın vassalları olan qızılıbaş əmirlərinin irsi sahibliyinə keçməsinin qarşısını almağa çalışırdı. Ona görə də Səfəvi hökmədarları feodal torpaq mülkiyyətinin yeni formasının - *tiyulun* inkişafını təmin etməyə cəhd göstəridilər. Tiyul irsi torpaq sahibliyi forması deyildi, feodalın hərbi, yaxud inzibati xidmət müddətindən asılı idi.

Tiyuldar mərkəzi hökumət tərəfindən müvəqqəti bağışlanmış ərazidən əldə edilmiş vergini mənimşəyə bilərdi, lakin onun tiyulu idarə etmək hüququ məhdud

idi. Tiyullar başlıca olaraq qızılbaş tayfalarının feodal əyanlarına verilirdi. Soyurqallar öz məzmununu dəyişmişdi: onlar artıq şəhər ruhanilərinin və inzibati bürokratiyanın ixtiyarında olan xırda kəndlər, digər yaşayış məntəqələrindən ibarət idi.

Hakim sinif əsasən 5 qrupdan ibarət olmuşdur: şah və hakim sülalənin üzvləri, qızılbaş tayfalarının hərbi əyanları, ali şəhər ruhaniləri, mülki bürokratiyanın və oturaq əyanların nümayəndələri. Səfəvi dövləti ərazisində bütün siyasi və hərbi hakimiyyət qızılbaş əyanlarına məxsus idilər. Nəinki mərkəzdə, habelə ətraf nahiyyələrdə, dövlətin bütün vilayətlərində Azərbaycan feodal əyanları hakim mövqelərə malik olmuşlar. Feodalların bütün digər qrupları Azərbaycan əyanlarının nisbətən tabe, asılı vəziyyətdə idi. Azərbaycan feodallarının siyasi cəhətdən aparıcı rola malik olması ondan irali gəldi ki, qızılbaş tayfaları ordunun başlıca kütləsinə təşkil edirdilər. Orduda ali vəzifələri tayfalarara başçılıq edən və xidmətdə olan qızılbaş əyanları tuturdular.

Əmirlər hərbi-feodal əyanlarının yuxarı zümrəsində dayanırdılar. "Ölkə", "yurd", "ocaqlıq" adlanan müəyyən ərazilər əmirlər tərəfindən idarə edilir və onların maddi təminatını ödəyirdi. Həmin ərazilər tiyul, soyurqal kimi və ya vergi toxunulmazlığı təmin olunmaqla, idarə hüququ əsasında feodal əyanlarının ixtiyarına verilirdi. Əmirlər yalnız dövlətdə şərfli və mənfətli vəzifələr tutduqları halda, bağışlanılmış torpaqlara sahib olduqları təqdirdə şaha sədaqətlə xidmət edirdilər. Nərazi qalmış əmirlər çox zaman qiyam qaldırıldırıllar.

Divanın 1576-cı il tarixli siyahısında 114 əmir olduğu göstərilir. Ustach tayfasından olan əmirlərin sayı 15-ə çatırdı (onlardan 10 nəfəri "böyük əmir" olmuşdur). Adı çəkilmiş 72 əmirdən 56 nəfəri qızılbaş tayfalarına mənsub idi. Digər əmirlər bu tərkibə daxil deyildi, çünki onlar Səfəvi dövlətinin yaradılmasında iştirak etməmiş, əmir rütbəsinə dövlətin meydana gəlməsindən sonra çatmışdır. Ali ruhanilər Səfəvi dövlətinin müdafiəcisi idilər və hakim sülalənin himayəçiliyindən bəhrənləndilər. Dini təşkilatlar (məscidlər, xeyriyyə evləri, şəhər məqəddəslərinin məzarları və s.) böyük var-dövlətə malik idi. Geniş torpaq sahələri, dükənlər, sənətkarlıq emalatxanaları, karvansaralar, bağlar və s. kimi obyektlər vəqf mülkiyyətini təşkil edirdi.

Xristian ruhani təbəqəsinin (habelə erməni kilsəsi) də bir sıra imtiyazları vardı. Erməni ruhani təbəqəsi vergi toxunulmazlığı hüququ olan monastır mülklərindən istifadə edirdi.

Torpaq mülkiyyətinə malik olmayan kəndlilər ağır şərtlərlə dövlətdən, qızılbaş xanlarından, mülk sahiblərindən, vəqf mütəvəlliələrindən və digər sahibkarlardan kiçik torpaq sahələri icarə etməli olurdular. Geniş kütlələrin

qoşulduğu qızılbaş hərəkatı sayəsində hakimiyyətə gəlmış Səfəvilər sülaləsinin hökmədarları zəhmətkeşlərin həyat şəraitini yüngülləşdirən əsashi tədbirlər görmədilər. Lakin dövlətin iqtisadi sisteminin iflasına yol verməmək namənə Səfəvi şahları bəzən vergiləri azaltmış, hətta ləğv etməli olsurlular. Məsələn, şah hökuməti osmanlılarla müharibədə (1555-ci ildən etibarən) xalq kütülərinin düşdürüyü ağır şəraiti nəzərə almalı oldu, məlcəhəti (xəracı) və başqa vergiləri bir qədər azaltdı. Məhsulun 6/1-dən 3/1-ə qədərini təşkil edən məlcəhət (bəhrəçə, dəhyek) torpaqdan istifadə müqabilində kəndlilərdən alınan əsas vergi olmuşdur. Bu vergi əsasən məhsulla (buğda, çovdar, arpa, ipək və s.) ödənilirdi.

*İkracat* və *şütaqat* istilahları ilə adlanan vergi və mükəlləfiyyətlər kəndlilərə hədsiz əziyyət verirdi. Kəndlilər nəinki qoşunu ərzaqla, habelə onun çevik hərəkətdə olan heyvanlarını da ot və ələflə təchiz edirdilər. Bu mükəlləfiyyətlərə görə, kəndlilər öz evlərini şah elçilərinin, əcnəbi səfirlərin və digər məmurların ixтиyarına verməli (*qonalqa, xane-nüzul*), bir çox dövlət məmurlarının məvaciblə təmin olunmasının ağırlığını çəkməli idilər (*ixlas, ümmal, mümayyizanə, daruğəki, kələntəri, mirabi* və s.). Məcburi bəxşışlar sistemi də mövcud olmuşdur. Bu bəxşışlar torpaq sahiblərinə, şahın məmurlarına, xidmətçilərinə verilirdi (*düşülliük, novruzı, peşkəş, şilan-bəha, eydi* və s.). Kəndlilər və köçəri məldarlar otlaqlardan istifadə müqabilində dövlətə çobanbəyi vergisi ödəməli idilər. Dövlətin və feodalların xeyrinə toplanan vergilər, yerinə yetirilməli olan mükəlləfiyyətlər (*çərik, tərh, ulaq, ulam, biyar* və s.) əhalini müflisləşməyə gətirib çıxarırdı.

**Şəhərlər. Sənətkarlıq.** XVI əsrдə Azərbaycanda 50-dən artıq şəhər vardı. Təbriz Səfəvilər dövlətinin ilk paytaxtı idi. O, dövlət paytaxtının 1555-ci ildə Qəzvinə köçürülməsindən sonra da ən mühüm iqtisadi, mədəni mərkəz kimi qalırdı. Bu hadisədən 15 il sonra Səfəvi dövlətinin bir sıra şəhərlərini ziyarət etmiş ingilis taciri Artur Edvards Təbriz şəhərini "Iranın paytaxtı" kimi təqdim edirdi. Şəhər əhalisinin sayı haqqında yalnız təxmin məlumatlar mövcuddur. Anonim tarixçi göstərir ki, qızılbaşlar Təbrizi ələ keçirərkən (1501-ci il) orada 300 min əhali yaşayırırdı. Digər tarixçilər (Xandəmir, Oruc bəy Bayat) Təbrizi "Şərqiñ paytaxtı", "aləmin məskun olan dördə bir hissəsinin ən abad şəhəri" kimi qiymətləndirmişlər.

Təbriz dəfələrlə Osmanlı ordularının əlinə keçmiş, qarətlərə məruz qalmışdı. 1514-cü ildə Osmanlı türkləri bir neçə min ən yaxşı Təbriz sənətkarını (ailələri ilə birlilikdə) əsir apardılar. 1562-ci ildə şəhərdə olmuş Cenkinson qeyd edir ki, "Təbriz İranın ən iri şəhəridir". Lakin ingilis səyyahı əlavə edirdi ki, "bu şəhərin ticarət əhəmiyyəti əvvəlki dövrə nisbətən azalmışdır". Cenkinson belə

hesab edirdi ki, bunun əsas səbəbi türk sultanının hərbi yürüşləri olmuşdur. 1585-1586-ci illərin Osmanlı işğalı zamanı Təbriz ağır zərbələrə məruz qaldı.

Təbriz əhalisinin sayının çox olması şəhərə müvafiq həcmə ərzaq məllarının gətirilməsinin tələb edirdi. Ətraf bölgələrdən şəhərə qoyun əti, buğda unu, qırmızı və ağ şərablar gətirilirdi. Təbrizdən birgünlük məsafədə yerləşən göldən xeyli balıq hasil edilirdi. Həmçinin şəhərdə xeyli miqdarda yüksək keyfiyyətli kürü vardı. Bu kürü Mahmudabaddan gətirilirdi. Təbrizdə çoxlu meyvə bağlı və bostanlar mövcud idi. Şəhər özünü meyvə və tərəvəzlə təmin edirdi.

XVI əsrдə də Təbriz Avropa və Asiyənin bir çox şəhərləri ilə irimiyyaslı ticarət əməliyyatlarına cəlb edilmişdi. 1568-ci ildə Azərbaycanda olmuş ingilis səyyahı Çepmen məlumat verirdi ki, "Təbriz ölkənin ən mühüm mahud satışı mərkəzi olmuşdur". Mahud Qərbi Avropa ölkələrindən idxal edilirdi. Yun parçalar buraya həm Təbriz tacirləri vasitəsilə (onlar yun parçaları Venesiyanın alırıldılar), həm də şəhərdə yaşayan türklər tərəfindən (parçalar Suriyanın Hələb şəhərindən alınırıdı) gətirilirdi.

Venesiyali Alessandri qeyd edir ki, Təbriz bazarlarında Şirvan, Gilan və Suriyadan gətirilmiş xam ipək almaq mümkündür. Xam ipək Təbrizin ipəkəyi icici emalat xanalarında emal edilirdi. Burada istehsal edilən ipək parçalar Şimal-Şərqi Avropanın bir sıra ölkələrinə (Polşa, Danimarka, İsveç) ixrac olunmaqdı idi.

1565-ci ildə I Şah Təhmasibin fərmanına əsasən, sənətkarlardan və tacirlərdən alınan verginin ləğv edilməsindən sonra, Təbriz öz inkişafının yüksək səviyyəsinə çatmışdı. 1571-1573-cü illərin Təbriz üsyanının təsiri nəticəsində I Şah Təhmasib şəhərə vergi to xunulmazlığı hüququ verdi və bu tədbir şəhərin sonrakı tərəqqisi üçün geniş imkanlar açdı. Oruc bəy Bayat göstərir ki, türklər tərəfindən ələ keçirilib talan edilənədək Təbrizdə 80 mindən artıq ev sahibi (yaxud 360 min nəfər) yaşayırıdı.

Şirvan ərazisi Səfəvilər dövlətinə birləşdirildikdən sonra Şamaxı şəhəri Şirvan böylərbəyiliyinin paytaxtına çevrilmişdi.

Şamaxı 1578-1581-ci illərdə (Osmanlı-tatar hərbi yürüşləri dövründə) çox zərər çəkmişdi. Dəfələrlə əldən-ələ keçmiş bu şəhər hədəfə dağıntılara və talanlara məruz qalmışdı.

XVI əsrдə Cənubi Qafqazda ipək istehsalı və ticarəti başlıca olaraq Şamaxıda və Ərəş bölgəsində cəmləşmişdi. Cenkinson Şamaxını "gözəl kral şəhəri" kimi qiymətləndirirdi. Şamaxı xarici ölkələrdən axışib gələn, xam ipək alan, onu başqa ölkələrdə mənfəətlə satan çoxsaylı tacir kütləsinin cəmləşdiyi mərkəzi bazar olmuşdur. Şirvan ipəyi yüksək keyfiyyəti və gözəlliyi ilə seçilirdi. Şamaxıda rus, hind, türk, fars tacirlərinə xidmət edən karvansaralar vardı. XVI əsrin ikinci

yarısında burada ingilis "Moskva şirkəti" nin daimi nümayəndəliyi yaradılmışdı. Cenkinsona mühüm güzəştlər etmiş Şirvan bəylərbəyi Abdulla xan Ustachi bu şirkətin təşkil olunmasına yardım göstərmışdı. Xam ipəyin başlıca istehsalçıları şəhər ətrafında sakin olan kəndlilər idi. Kəndlilər istehsal etdikləri xam ipəyi Şamaxıya gotirirdilər. Şamaxı ipəyinin ticarət obyektiñə çevrilməsinin İngiltərə üçün mənfiətli olacağını dərk etmiş Edvards belə təxmin edirdi ki, "Moskva şirkəti" burada hər il 30-40 min funt məbləğində xam ipək ala bilər.

XVI əsrin əvvəllərindən etibarən Ərdəbil və onun ətraf əraziləri xüsusi imtiyazlara malik olmuşdur. Bu nahiyyə xassə torpaqları sırasına daxil idi. Onu idarə edən vəzirlər yalnız şaha tabe idi və onun qarşısında hesabat verirdilər. I Şah Təhmasibin 1526-cı il tarixli fərmanına əsasən, Ərdəbil əhalisi nəzərdə tutulmamış vergi məsuliyyətindən, ticarətdən və sənətkarlardan alın mali olan *tamğavat* və *möhtərif* vergilərindən azad edilmişdi. Böyük karvan yollarının qoşşağında yerləşməsi şəhərin iqtisadi həyatında mühüm rol oynayırı. Şəhərin xüsusi imtiyazlara malik olması, dini mərkəzlərdən biri kimi tanınması onu XVI əsrin son rübündə baş vermiş müharibə dağııntıları və talanlardan xilas etmişdi.

Ərəş ingilis tacirləri tərəfindən bütün Cənubi Qafqaz miqyasında ipəkçiliyin ən iri mərkəzi kimi qeyd edilir. Ərəş bazarlarında 100 min funt müqabilində müxtəlif növ ipək almaq mümkün idi. Venesiya Minadoi Ərəşi Səfəvi dövlətində mövcud olan əsas şəhərlərdən biri kimi təqdim edir. O yazırkı ki, Ərəş tacirlər tərəfindən "Mahmudabad ipəyi" kimi tanınmış gözəl, ağ ipəyi xeyli miqdarda istehsal etməkdədir.

XVI əsrin ikinci yarısında Culfa şəhəri beynəlxalq ipək ticarətinin iri mərkəzi kimi məşhurlaşmışdı. Culfa tacirləri xam ipəyi istehsal olunduğu obyektlərdən (Şamaxı, Ərəş və Gilan) alır, Qərbi Avropanın Venesiya, Amsterdam və Marsel kimi mühüm limanlarında, Suriya, Türkiyə və Hindistanda satıldırlar. 1581-ci ildə Culfada olmuş ingilis taciri Nyuberi qeyd edirdi ki, şəhərdə 3 min ev, 15-20 min əhali vardı. 1591-ci ildə digər ingilis taciri və səyyahı Kartvrayt Culfada olmuş, orada 2 min evin, 10 min əhalinin mövcudluğunu qeyd etmişdir.

Naçivan, Gəncə və Şabran şəhərləri XVI əsrə nəzərəçarpacaq iqtisadi-ticarət əhəmiyyətinə malik idi. Bu əsr ərzində Ordubad və Əylis xeyli tərəqqi etmişdi. Naçivan və Əylis Səfəvi şahlarının xüsusi himayəciliyi altında olmuşdur. Əylis ipək ticarəti mərkəzlərindən biri sayılırdı. Qarabağ bəylərbəyiliyinin baş şəhəri olmuş Gəncə Azərbaycanın ən iri şəhərləri sırasında idi.

XVI əsrə məhsuldar qüvvələrin inkişafı nəticəsində Ərəş, Culfa, Əylis, Qaraağac, Türkmənçay və Cavad kimi kiçik yaşayış məntəqələri şəhərlərə çevrilmişdi. Bakı, Şəki, Dərbənd, Xoy, Şomkir, Zəyəm, Zərdab, Kış, Xalxal,

Şəhrinov, Şabran, Niyazabad bu dövrün mənbələrində orta və xırda şəhərlər kimi təqdim edilir.

Şəhərlilərin qızılbaş tayfa əyanlarından tam asılılığı şəraitində inkişaf etmiş feodalizm dövrünün Qərbi Avropa şəhərlərinə xas olan özünüidarə sistemi burada təşəkkül tapa bilmədi. Lakin qeyd etmək lazımdır ki, XVI əsrə Azərbaycanın bəzi şəhərlərində özünüidarə elementləri mövcud olmuşdur. Məsələn, Təbrizdə yerli şəhər əyanları, şəhər rəhbərləri və hətta sənətkar təşkilatlarının yuxarı təbəqəsində olan şəxslər nəzərəçarpacaq nüfuza malik idi. 1571-1573-cü illərin Təbriz üsyanı sübut etdi ki, şəhərlər bəzən qızılbaş əyanların inağr zülmünə qarşı mübarizə apara bilirdilər. Qızılbaş əmirlərinin ixtiyarına verilməmiş Ordubad şəhərində də özünüidarə elementləri göza çarparıdı.

Vilayət mərkəzləri olan şəhərlərdə bəylərbəyilər, əmir-əlüməralar ali hakimiyətə malik idilər.

Şəhərin mülki idarə aparatına, adətən, kələntər rəhbərlik edirdi. Kələntər sənətkar təşkilatlarının başçılarının, şəhərin məhəllə rəhbərlərinin (kətxuda) təyin olunmasına nəzarət edir, şəhərin maliyyə işlərini nizamlayır, şəhərlilərin mənafeyini qorumaq üçün məsuliyyət daşıyırı, O, adətən, şəhərlilərin yuxarı təbəqələrinin müdafiəçisi kimi çıxış edirdi. Kələntərin müavini *naib* idi. Şəhərdə və bazarlarda ictimai asayışın təmin olunması darğaya tapşırılmışdı. Şəhərin asayış mühafizəçilərinin başçıları - *zabitlər* darğaya tabe olurdular.

İqtisadi həyatın yarımaqrar səciyyə daşıması ilə əlaqədar olaraq kəndlərdə alınan müxtəlif vergilər sistemi şəhərlərdə də mövcud idi. Ticarətdən və sənətkarlıqdan əldə edilən *tamğa* şəhər əhalisinin başlıca vergisi olmuşdur. Tamğa vergisi böyük məbləğ təşkil edir, şəhərlərdə sənətkarlığın və ticarətin inkişafı prosesinə əngəl törədirdi. Anonim Venesiya taciri XVI əsrə tamğanın məbləği məsələsinə toxunaraq qeyd edirdi ki, Təbrizdə tacirlərdən əldə olunan gəlir iltizamçıının ixtiyarına verilirdi və həmin şəxs bu əməliyyatdan ildə 60 min dukat məbləğində gəlir əldə edirdi. 1565-ci I ildə tamğa Şah Təhmasibin xüsusi fərmanı ilə ləğv olundu və bu fərmanın mətni bir çox memarlıq abidələrinin görkə mli yerlərində həkk edildi. İllik tamğa vergisinin məbləği 80 min təmən idi. Tamğanı daha müləyim vergi - *boniçe* əvəz etdi. Ağır verginin ləğv olunması şəhər həyatının inkişafına təkan verdi.

Azərbaycan şəhərlərində sənətkarlığın bütün sahələri mövcud olmuşdur. Toxuculuq, xalçaçılıq, dabbaglıq, dulusçuluq və metal işləmənin bəzi sahələri daxili və xarici bazarm tələbatını ödəyən sənətkarlıq növləri idi.

Toxuculuq məməlatı istehsali əsasən Təbrizdə və onun ətraf bölgələrində, Şamaxıda və Ərəbdə cəmləşmişdi. Cenkinson Şamaxıda toxuculuğun əhəmiyyətini

göstərir və qeyd edirdi ki, buradan daha çox Moskva dövlətində istehlak olunan ipək saplar, parçalar, qurşaqlıqlar aparılırdı. Ərəş, Qəbələ, Mah mudabad və Ağdaş şəhərlərində ipək istehsalı, emalı üzrə ixtisaslaşmış emalatxanalar mövcud idi. Qızılı və gümüşü saplarla bəzədilmiş parça istehsalının (zər- bafta, atlaz, tafta, kamka və s.) miqyası sübut edir ki, toxuculuğda nəinki xırda, habelə iri emalatxanalar (karxana) da böyük rol oynamışdır. Təbrizdə Şah Təhmasibin ixtiyarında olan, qızılı saplarla bəzədilmiş parçalar hazırlamaqdə ixtisaslaşmış xüsusi saray emalatxanaları vardı. Hətta bir çox kənizlər emalatxanalarда çalışan ustalarla (zərduzan) təhkim olunmuşdular.

Xam ipəyin, pambığın nullantılarından ucuz, zolaqlı parçalar (alaca) hazırlanırdı. Təbriz bu cür parça istehsalı ilə də tanınmışdı. Həmin parçalar maddi imkanı məhdud olan xalq kütləsinin tələbatını ödəyirdi. XVI əsr Azərbaycan miniatürçü rəssami Mirəli Təbrizin Nizami "Xəmsə"sinə çəkdiyi rəsmlərdən birində zəngin, gözəl paltarlar geymiş saray əhli ilə yanaşı sadə, ucuz paltar geymiş çobanların da təsviri verilmişdi.

Azərbaycanda xeyli yun parça istehsal olunurdu. Ərdəbil yun parçaların hazırlanığı ən iri mərkəzlərdən biri idi. Şah Təhmasibin 1526-cı il tarixli fərmanının mətnində aydın olur ki, burada yun şal toxuyanların böyük emalat xanası vardı.

XVI əsrдə Azərbaycan xalçaçılığı həm bədii səviyyəsi, həm də istehsal həcminin artması baxımından öz inkişafının xüsusi mərhələsini keçmişdir. Xalçalar şəhər və kənd əhalisinin geniş kütlələrinin, sarayların, feodal əyanlarının çadırlarının başlıca elementi olmuşdur. Təbriz və şəhərə yaxın olan kənd nahiyələri xalçaçılığın iri mərkəzi idi. 1522-ci ildə ustad Qiyasəddin Caminin hazırladığı, üzərində toxunma tarixi qeyd edilmiş xalça buna misal ola bilər. Üzərində ov səhnələri təsvir edilmiş bu xalça Milan muzeyində mühafizə olunur. Londonun "Viktoriya və Albert" muzeyində dünya xalçaçılığı sənətinin incilərindən biri - 1539-cu ildə Təbrizdə toxunmuş xalça saxlanmaqdadır. Bu xalcanın sahəsi 56 kvadrat metrdir. Nyu-Yorkun, Londonun, İstanbulun, Vyananın, Tehranın və dünyanın bir çox şəhərlərinin muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır. Bu növdən olan Təbriz xalçaları şəhər sənətkarlarının yüksək ustalıqından xəbər verir. Qızılı və gümüşü saplarla işlənmiş ipək xalçalar qızılbaş əyanlarının başlıca möişət tələbatından birinə çevrilmişdi. Cenkinson Şirvan bəylərbəyi Abdulla xan Ustaçının yay düşərgəsi haqqında yazdı: "Onun çadırındakı döşəmə başdan -başa zəngin xalclarla örtülmüşdü. Abdulla xan isə qızılı və gümüşü saplarla işlənmiş dördkünc xalcanın üzərində əyləşmişdi".

XVI əsr Azərbaycan şəhərlərinin iqtisadi həyatında müxtəlif dəri məməlatının istehsalı mühüm yer tutmuşdur. Təbriz ölkənin əsas dabbagliq mərkəzlərindən idi. Marağa, Şamaxı, Ərdəbil şəhərləri də bu sahədə fərqlənirdilər.

Metal məməlatı istehsalı ilə əlaqədar sahələr ölkənin sənətkarlığında müəyyən mövqeyə malik olmuşdur. Metalışləmə sənətinin inkişafı əsasən idxl olunan xammaldan asılı idi. Daşkəsəndə və onun ətrafında dəmir filizinin emalı çox məhdud miqyasda olmuşdur. Mis və qurğusun Kiçik Asiya və Rusiya vasitəsilə Avropa ölkələrindən gətirilirdi. Təbriz, Gəncə, Ərdəbil və Şamaxı metalışləmə sənətinin əsas mərkəzləri idi.

Ordu üçün silah istehsalının genişlənməsi metalışləmə sənətinin ən böyük nailiyyəti oldu. XVI əsrin əvvəllərindən etibarən tüfəng və topların istehsalı, tətbiqi xeyli dərəcədə artdı. Artıq I Şah Təhmasibin (1524-1576) hakimiyyətinin ilk on illiyi ərzində xüsusil tüfəngçi və topçu dəstələri yaradıldı (tüfəngçibəsi, topçubaşı vəzifələri məhz bu dövrdə təsis edildi). Odlu silahın başlıca istehsal mərkəzi Təbriz idi. Təbrizin top və tüfəngtökən ustaları bütün Səfəvilər dövlətində məşhurlaşmışdır. Təbrizli Barxudar bəy Ənisi Topçubaşı XVI əsrin sonu və XVII əsrin əvvəllərində ən tanımış silahqayıran usta idi. Lakin qeyd etmək lazımdır ki, soyuq silahların, hərbi geyimlərin istehsalı metalışləmə sahəsində aparıcı olmuşdur. Oruc bəy Bayat yazdı: "Səfəvilər dövləti hüdudunda soyuq silahlar, hərbi geyimlər həddən artıq istehsal olunur və bunların çox hissəsi Moskva dövlətinə ixrac edilirdi". Moskva dövlətinə gətirilən silahların bir qismi Azərbaycanda düzəldilmişdi. Moskva çarı Boris Qodunovun 1589-cu ildə istifadə etdiyi 10 ədəd dəbilqə Azərbaycan ustaları tərəfindən hazırlanmışdı (bunlardan 8-i Şamaxıda düzəldilmişdi).

Keramika (dulusçuluq) istehsalı yüksək inkişaf səviyyəsinə çatmışdı. Dulusçuluq məməlati möişət, inşaat və estetik tələbatları ödəməkdə idi. Qəbələdə (Qala adlanan ərazidə) XVI-XVII əsrlərə aid müxtəlif saxsı məməlati qalıqları aşkar edilmişdir. Bakının Qala hissəsində aparılmış arxeoloji qazıntılar nticəsində bir qismi XVI əsrə aid edilən çoxlu minalanmış saxsı məməlati tapılmışdır. Şabran ərazisində aparılmış son qazıntılar zamanı xeyli dulusçuluq sobasına, saxsı qaba təsadüf edilmişdir. Əldə olunmuş arxeoloji material sübut edir ki, keramika məməlati istehsalı Azərbaycan sənətkarlığının uzunmüddətli və sabit ənənələrinə yaşıdan, əhalinin müxtəlif tələbatlarını ödəyən mühüm sahə olmuşdur.

**Ticarət. Azərbaycanın xarici iqtisadi əlaqələri. Pul dövriyyəsi.** XVI əsrin ticarət əməliyyatlarında başlıca əmtəə Azərbaycan ipəyi olmuşdur. Azərbaycanda istehsal olunan ipək əsasən xarici ölkələrə ixrac edilirdi. Məhz buna görə də

Səfəvilər dövləti ərazisində bu qiymətli xammalın satışına şəriksiz nəzarət uğrunda Venesiya, İngiltərə, Türkiyə və Rusiya tacirləri, şirkətləri arasında, rəqabət gedirdi.

Bu dövrə Azərbaycan Avropa və Asiyadan bir çox ölkələri ilə geniş iqtisadi əlaqələrə malik idi. Azərbaycan şəhərləri əsasən Kiçik Asiyadan və Suriyadan keçən başlıca tranzit yolu ilə Türkiyə, İtaliya şəhərləri, Şərqi və Avropa ölkələri ilə ticarət aparırdılar. Azərbaycanın və başqa ölkələrin tacirləri buradan hazır ipək məmulatı, xam ipək, marena, meyvə qurusu, xirdabuynuzlu mal-qara aparırdılar. Təbriz və Şirvan tacirləri bu ticarət əməliyyatlarda xüsusilə böyük rol oynayırdılar. 1512-ci ildən etibarən Osmanlı sultani I Səlim Azərbaycan tacirlərinə münasibətdə sərt, amansız ticarət siyasəti yeritməyə başlamışdı. Onun fərmanına əsasən Səfəvi dövlətindən olan tacirlərin 1,5 milyon ağca məbləğində əmtəəsi müsadirə edildi. Bu tədbir Türkiyə ərazisində Azərbaycan tacirlərinin ticarət fəaliyyətini müvəqqəti olaraq dayandırdı. Sonralar iki dövlət arasındaki münasibətlərdə sabitlik bərqərar olarkən ticarət fəaliyyəti bərpa edildi. Azərbaycanın və Gilanın xam ipəyi bir çox Türkiyə şəhərlərinin toxuculuq istehsal üçün mühüm əhəmiyyətə malik idi. XVI əsrin sonlarında, Səfəvi-Osmanlı müharibəsinin yenidən qızışlığı bir şəraitdə Azərbaycan və İran xam ipəyinin alıcısı olan Türkiyənin əsas toxuculuq mərkəzi olan Bursada ipək parça hazırlayan dəzgahların əksəriyyəti işləmirdi.

Moskva ilə Səfəvi dövləti arasında sabit ticarət əlaqələri yalnız XVI əsrin ikinci yarısında, IV İvan dövründə Kazan və Həstərxan xanlıqlarının ərazi ləri Moskva dövlətinə ilhaq olunduqdan sonra anlanmağa başladı. Volqa çayı vasitəsilə Xəzər dənizinə çıxış yolu əldə etmiş Moskva dövlətinin güclənməsi bir sırada dövlətləri narahat edirdi. İngiltərə, İsveç, Almaniya və digər ölkələr də bu ticarət yoluna çıxmaga çalışırdılar.

Şamaxı, Ərəs və Təbrizdə istehsal olunan xam ipək, ipək məmulatı Azərbaycandan Moskva dövlətinə ixrac edilən başlıca əmtəə olmuşdur. Rusiya-Azərbaycan ticarət əlaqələri əsasən Şamaxı və Bakı vasitəsilə həyata keçirilirdi. Məsələn, Şamaxıdən Moskva tacirlərinin ticarət nümayəndəliyi mövcud idi. Onlar Moskva dövləti ərazisində hazırlanmış sənətkarlıq məmulatlarını burada satır və yerli malları (əsasən xam ipəyi, ipək parçaları) alırdılar. Şəhər bazarlarında Orta Asiyadan, Türkiyə və Hindistandan, digər ölkələrdən müxtəlif təyinatlı, çeşidli mallar vardı. Azərbaycandan Moskvaya neft də ixrac edilirdi. Rus tacirləri ipəyi və nefti Azərbaycanda mümkün qədər ucuz qiymətə alır, Qəribi Avropa tacirlərinə baha qiymətə sataraq külli miqdarda mənfəət əldə edirdilər. Gilan tacirləri nefti Bakıdan dəniz vasitəsilə Manqışlaq limanına nəql edir, oradan isə karvan yolu ilə Xivə, Buxara və digər Orta Asiya şəhərlərinə aparırdılar. Rus dövləti ilə ticarətdə

baqqaliyyə malları, xüsusilə ədviyyat müəyyən yer tuturdu. Rus tacirləri müxtəlif malları Təbriz, Şamaxı və Bakı şəhərlərində ahrıdlar. Bakı və onun ətrafında becərilən zəfəran xüsusilə qiymat ləndirilirdi.

Rus dövləti ərazisindən Azərbaycana xəz və dəri məməlatı, yaraq-əsləhə, habelə metal məməlatı (baltalar, bıçaqlar və s.) gətirilirdi. Mahud, qara zey, şüşə, kağız Avropa ölkələrində istehsal olunur, Rus dövləti ərazisi vasitəsilə Azərbaycana ixrac edilirdi.

XVI əsrдə Azərbaycanın Qərbi Avropa ölkələri ilə də ticarət münasibətləri genişləndi. Bu münasibətlərin inkişafı əsasən Avropa ölkələrində Azərbaycan ipəyinə olan tələbatın artması ilə əlaqədar idi. Avropa manufakturalarının Azərbaycanda xeyli miqdarda istehsal olunan ipəyə ehtiyacı vardı. XV-XVI əsrlərin qovuşduğunda edilmiş böyük coğrafi kəşflər, Afrika və Asiya ətrafindan keçən dəniz yolunun Vasko da Qama tərəfindən kəşfi yeni tarixi mərhələnin başlangıcını qoydu. Təşəkkül tapşırma olan kapitalist sənayesinin, Avropa burjuaziyasının Asiyaya olan marağının gücləndi. Qərbi Avropa ölkələrinin ticarət burjuaziyası Asiyada manufaktura məhsulları üçün bazarları, ucuz və qiymətli xammal mənbələrin iara mağası başladı.

Vasko da Qama tərəfindən kəşf olunmuş dəniz yolu İspaniya və Portuqaliyanın nəzarəti altına keçmişdi. Məhz, bu dövlətlər digər Avropa ölkələrinin Asiya bazarlarında hökmranlıq baxımından qabaqlamışdır. Avropa və Asyanın iqtisadi sistemlərinin birləşdirən əski Aralıq dənizi ticarət yolu venesiyalıların və Osmanlı türklərinin nəzarəti altında idi. Türklər və venesiyalılar ticarət vasitəciliyindən böyük mənfiət əldə edirdilər. Bununla əlaqədar olaraq, Şimali Avropa ölkələrinin ticarət burjuaziyası dairələrində Moskva dövləti və Xəzər dənizi vasitəsilə Cənubi Qafqaza, İrana, Hindistana gedən dəniz yolunun mənimsənilməsi ideyası təşəkkül tapmışdı. Ticarət əməliyyatlarında Venesiyanın vasitəciliyi bu ölkələrə çox baha başa gəldi. XVI əsrin ikinci rübündə Özbəkistan yarımadası, Aralıq dənizi limanları osmanlılar tərəfindən ələ keçirildi. Bu dövrdə Avropa dövlətlərinin iqtisadi mənafələri onların inühüm siyasi və hərbi mənafələri ilə uzaşırıdı. XVI əsrde Osmanlı imperiyası Cənub-Şərqi Avropada yeni ərazilər ələ keçirmək siyasetini yeridirdi və bu gerçəklilik Avropa dövlətlərini Osmanlı Türkiyəsinə qarşı ittifaqda birləşməyə vadar edirdi. Eyni zamanda bu dövlətlər Şərqdə də Osmanlı dövlətinə qarşı çıxa biləcək müttəfiq axtarmağa başlamışdır. Səfəvilər dövləti bu baxımdan onların diqqətini xüsusilə cəlb edirdi. Yeni dövlətin meydana gəldiyi ilk dövrdən etibarən Səfəvi şahları Şərq istiqamətində yeni əraziləri işgal etməyə can atan Osmanlı dövlətinə qarşı hərbi-siyasi mübarizədə Avropa dövlətləri timsalında müttəfiq axtarmağa başladılar. Məhz buna görə də

Səfəvilər Avropa tacirlərinin dövlətin ərazisində fəaliyyətinə geniş imkanlar yaradır, Avropa-Səfəvi ticarət mübadiləsinin inkişafına himayədarlıq edirdilər.

Volqa-Xəzər ticarət yolu mənimsənilməsində təşəbbüskarlığı öz üzərinə götürmiş ingilis burjuaziyası bu məqsədlə önce Rus dövləti ərazisində ticarət mövqelərini möhkəmləndirməyə can atıldı. 1555-ci ilde ingilis ticarət kapitalının nümayəndələri Londonda "Moskva şirkəti"nin əsasını qoydular. Tezliklə Moskva dövlətinin icazəsi ilə ingilis nümayəndələri Rus dövləti ərazisindən keçərək Azərbaycana, İrana və Orta Asiyaya kəşfiyyat səfərləri etməyə başladılar. Moskva dövləti də İngiltərə ilə ticarət əlaqələrini inkişaf etdirmək, ingilis kapitalının yardımı ilə Şərq bazarlarında möhkəmlənmək, gələcəkdə ticarət əməliyyatlarında vasitəçilik etməklə maddi baxımdan zənginləşmək istəyirdi. Volqa-Xəzər ticarət yolu çıxış məntəqəsi Moskva şəhəri idi. Buradan tacirlər Moskva, Oka və Volqa çayları vasitəsilə Həştərxana gəlirdilər. İngilis tacirleri isə, adətən, Moskvani ziyarət etmədən Yaroslavl Şəhərindən Şərqə ticarət səfərinə başlayırdılar. Tacirlər Həştərxana çatıldıdan sonra Xəzərin qərb sahiləri ilə gəmilərdə üzür,

Dərbəndə daxil olmadan Niyazabad limanına yetişirdilər. Niyazabadda yükler boşaldılır, sonra isə ticarət karvanları Şabrandan keçərək Şamaxiya çatırdılar. Buradan tacir-səyyahlar Cavad şəhərindən keçərək Ərdəbilə gəlirdilər. Daha sonra ticarət yolu haçalanırdı. Bir yol Təbrizə, digəri isə Qəzvinə və Kaşana, Fais körfəzin də yerləşən Hörmüz limanına gedirdi. Cenkinsonun məlumatına görə, çaylar vasitəsilə Moskvadan Həştərxana getmək üçün orta hesabla 40 gün tələb olunurdu. Həştərxandan Şamaxiyadək səfər i isə təqribən iki həftəyə başa gəlirdi. Beləliklə, Moskvadan Şamaxiya qədər olan ticarət yolu qət etmək üçün 2 ayadək vaxt lazımdı. XVI əsrin ortalarından etibarən Volqa-Xəzər yolu Moskva dövlətinin Avropa və Asiya ölkələri ilə münasibətlərində əsas ticarət arteriyası rolu oynamaya başladı.

1562-ci ildə "Moskva şirkəti" təcrübəli kəşfiyyatçı və mahir tacir olan Antoni Cenkinsonu Səfəvi dövləti ərazisinə göndərdi. Cenkinson şirkətin Azərbaycana gələn ilk nümayəndəsi idi və bu səfərindən önce Buxaradan qayıtmışdı. O, qüdrətli Şirvan bəylərbəyi Abdulla xan Ustachiyan gömrüksüz və maneəsiz ticarət etmək imtiyazları ala bildi. Abdulla xan Ustachi belə hesab edirdi ki, ipəyin Rusiyaya və İngiltərəyə ixracı Şirvanın, Səfəvi dövlətinin iqtisadi həyatı üçün mənfeətli olacaqdır.

1563-cü ildə "Moskva şirkəti"nin kəşfiyyatçı tacirləri olan, Tomas Olkok, Corc Renn və Riçard Çini Azərbaycana gəldilər. Onlar Abdulla xan Ustacının Cenkinsona verdiyi imtiyaz fərmanının da özləri ilə gətirmişdilər.

İngilis tacirlərinin Azərbaycana üçüncü səfəri nəticəsində "Moskva şirkəti" Səfəvi şahından yeni imtiyazlar qopara bildi. Riçard Conson, Aleksandr Kitçin və Artur Edvardsın daxil olduğu xüsusi nümayəndə heyəti 1565-1567-ci illərdə Azərbaycandan ixrac olunan ipəyin satışı üzərində nəzarəti tam ələ keçirməyi nəzərdə tutmuşdu. İngilislər Azərbaycana əsasən qara zəy, qalay, mis, qab-qacaq, zərif qırmızı mahud parça və s. gətirirdilər. İdxal olunan ingilis mallarının əksər qismi şah xəzinəsi tərəfindən alınırdı.

1568-1569-cu illərdə Artur Edvards, Con Spark, Lorens Çempen, Xristofor Dovset və Riçard Pinq yeni ingilis ticarət nümayəndəliyinin tərkibində Azərbaycana göldilər. Bu, ingilislərin dördüncü ticarət nümayəndəliyi idi.

1569-1574-cü illərdə ingilis kəşfiyyatçı tacirlərinin Azərbaycana beşinci gəlişi "Moskva şirkəti"nin Səfəvi dövləti ərazisindəki fəaliyyətində əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər. Yeni nümayəndə heyətinə Tomas Benister və Cefri Deket başçılıq edirdilər. Əgər bu dövrədək ingilis tacirlərinin fəaliyyəti Azərbaycanın və qonşu İran vilayətlərinin ərazisi ilə məhdudlaşdırırsa, yeni tacir heyəti İranın Kaşan şəhərinə xüsusi səfər etmişdi. Nümayəndə heyətinin üzvlərindən biri olmuş Layonel Plemtri qeyd edirdi ki, ingilislər in Hindistana səfəri təklifini I Şah Təhmasib rədd etmişdi. Bunun səbəbi odur ki, Səfəvi tacirləri özləri Hindistan məllərini ilə ticarətdə vasitəçilik edirdilər. Hindistandan gətirilən ədvayıyyat Səfəvi tacirləri üçün zəngin mənfəət mənbəyi olmuşdu.

İngilislərin Azərbaycana altıncı və sonuncu səfəri uğursuzluqla nəticələndi. Xristofor Berrounun iştirak etdiyi bu son səfəri Osmanlı türklərinin Şirvanın bir sıra şəhərlərini tutduğu dövrdə, 1580-ci ilə təsadüf etmişdir. Beləliklə, ingilis tacirlərinin Azərbaycan bazarlarında möhkəmlənmiş cəhdləri iflasa uğradı. Rus tacirləri Moskva knyazından tələb edirdilər ki, ingilislərin Volqa-Xəzər yolundan istifadə etməsinə son qoyulsun, ticarət imtiyazları ləğv olunsun. Bu tələb Moskva dövlətinin Azərbaycanla, qonşu Şərqi ölkələri ilə ticarətdə inhisar mövqeyini qazanmaq məqsədinə uyğun idi və ona görə də rus tacirlərinin arzusu həyata keçirildi.

Azərbaycanın Şimali və Mərkəzi Avropanın şəhərləri ilə də ticarət münasibətləri vardi. Aşkar edilmiş numizmatik materiallar bu faktı təsdiq edir. 1924-cü ildə Azərbaycanda aşkar olunmuş Mirik sikkə dəfinəsində 1541-1572-ci illərdə zərb edilmiş Qərbi Avropa talerləri vardır. Dəfinədə mövcud olan sikkələr öz tərkibinə görə müxtəlidir. Burada alman knyazlıqlarında - Şvabiya, Bohemiya, Bavariya, Friziya, Saksoniya, Köln, Drezden, Nürnberg və Hamburqda, habelə Avstriya, İsveçrə (Sürix) və Belçikada (Lyej) zərb olunmuş talerlər toplanmışdır.

1501-ci ilin sonlarında Təbrizi fəth etdikdən sonra Şah İsmayııl suveren hökmədarın müstəsna səlahiyyətinə xas olan sikkə zərb etmək hüququnu həyata keçirməyə başladı. Ali qanuni hakimiyyət sahibi olmuş Şah İsmayıılın adı ticarət dövriyyəsinə buraxılan sikkələrin üzərində zərb edildi. Orta çəkisi 9,37 qram olan gümüş sikkələr dövlət ərazisində əsas pul vahidi kimi işlənməyə başladı.

I Şah İsmayıılın pul sistemi o dövrün çəki vahidi olmuş *misqalc*, (4,66 qram) əsaslanırı. Səfəvilərin tədavülə buraxdırıldıqları pul vahidinin adı əvvəllər olduğu kimi qalırı: qızıl sikkələr *dirhəm* gümüş sikkələr isə *təngə* və *dinar* adlanırı. Ehtimal etmək olar ki, 50 dinara bərabər olan *sahi* adlanan pullar da ticarət əməliyyatlarında istifadə edilmişdir. Bu pul vahidi Səfəvi hökmədarı I Şah İsmayıılın adı ilə əlaqədar olmuş xırda sikkələr idi.

Azərbaycanın Şirvanşahlar dövlətinə daxil olan hissəsində xırda ölçülü gümüş sikkələrdən istifadə olunmuşdur. Bu dövrün Şirvan hökmədarlarından yalnız II İbrahim Şeyxşahın zərb etdirdiyi sikkələr qalmışdır. Şirvanda qazibəyi adlanan sikkələrdən də pul dövriyyəsində istifadə edilmişdir. Bu sikkələr Fərrux Yəsərin yarım ilə yaxın müddət ərzində (1501) taxtda oturmuş oğlu Qazi bəyin adı ilə bağlıdır. Şirvanın Səfəvi dövlətinə birləşdirilməsindən sonra (1538-ci ildən etibarən) yerli pul vahidi Səfəvilər tərəfindən sıxışdırılmağa başlandı.

I Şah İsmayıılın pul islahatı yeni rəsmi məzhəbin yayılması və möhkəmlənəməsi işinə yardım edirdi. Pul tədavülü prosesinə şəxsi etiqadı simvollarına malik sikkələr daxil olunmağa başlandı. Sikkələrin üz tərəfində "Allahdan başqa tanrı yoxdur, Məhəmməd Allahın rəsuludur. Əli A llahın dostudur" kəlamları zərb edilirdi. Sikkələrin diski ətrafında 12 şəxsi imamın adları həkk olunmuşdu. Sikkənin əks tərəfində isə acizanə şəkildə ("Müqəddəs şahın qulu", yəni İmam Əlinin qulu) I Şah İsmayıılın adı, sikkənin zərb edildiyi ünvan qeyd olunurdu. I Şah İsmayııl belə təqdim edilirdi: "Ədalətli, kamıl, mürşid, himayəçi sultan Əbülmüzəffər Şah İsmayııl Bahadurxan Səfəvi, Allah onun şahlıq və hakimiyyətini əbadıləşdirsin".

I Şah İsmayıılın aşağıdakı məntəqələrdə sikkəxanaları mövcud olmuşdur: Abərkuh, Abivərd, Əmul, Ərdəbil, Astrabad, Bidlis, Van, Gəncə, Herat, Damğan, Dərrud (Davər), Dəməvənd, Dizfil, Dəyanək, Zəncan, İrəvan, İsfərain, İsfahan, Yəzd, Qəzvin, Qəndə-har, Karçıyan, Kaşan, Kirman, Qum, Lahican, Mazandaran, Mərv, Məşhəd, Nani, Naxçıvan, Nimruz, Nisə, Nişapur, Ordu, Rəşt, Səbzəvar, Semnan, Sari, Sultaniyyə, Təbriz, Timacan, Tun, Turbət, Turşiz, Şamaxı, Şiraz, Şirvan, Həmədan, Şabran, Tonkəbon, Xobuşan, Rey, Amid. İndiyədək aşkar olunmuş sikkələrə əsasən iddia etmək olar ki, Səfəvi dövləti ərazisində I Şah İsmayıılın adından pul vahidi buraxan 60-a qədər sikkəxana fəaliyyət göstərirdi.

Sonraki Səfəvi şahlarından heç birinin hakimiyyəti dövründə ölkə ərazisində bu sayda sikkəxana olma misidir.

1 Şah Təhmasibin hakimiyyətinin başlangıçındanadək olan dövrdə əsas pul vahidinin çəkisi qəti şəkildə 1 misqal (4,66 qram) müəyyən edilmişdi. Əsas pul vahidinin bu çəkisi I Şah Abbasın dövründənədək dayışmamışdı. Şah Məhəmməd Xudabəndənin hökmranlığı illərinə aid olan məlumatə əsasən ölkənin başlıca pul vahidi 100 dinara müvafiq idi.

Səfəvilər dövləti ərazisində pul tədavülünün vəziyyəti həm daxili, həm də xarici amillərdən asılı olmuşdur. Müharibələr nəticəsində sikkəxanaların bir qisミ Seybanilərin, digər bir hissəsi isə osmanlı türklərinin əlinə keçmişdi. Şirvan bəylərbəyi Əlqas Mirzə üsyan etdiyi zaman öz adından pul vahidi buraxılmışdı. I Təhmasibin xəzinəsində əsasən nəcib metal (qızıl, gümüş) şəklində böyük sərvətin cəmləşdirilməsi dövriyyədə olan sikkələrin xeyli dərəcədə azalmasına gətirib çıxardı. Bunun nəticəsində onun hakimiyyətinin son illərində tam dəyəri olmayan sikkələr artımağa başladı. Çəkisi az və aşağı keyfiyyətli metaldan hazırlanmış sikkələr sübut edir ki, XVI əsrin sonlarına doğru pul dövriyyəsi qənaətbəxş olmamışdır. Bu dövrdə Əlvənd, Bağdad, Bərforuş, Lar, Nəhavənd, Şuşər, Eriş, Ordubad, Ərəş, Dizful, Savə, Marağa, Van, Zəyəm şəhərlərində I Şah Təhmasibin adından pul vahidi buraxan yeni sikkəxanalar fəaliyyət göstərirdi. Bazarlarda tədavüldə olan başlıca pul vahidi mis və gümüş sikkələr idi. Qızıl sikkələr məhdud miqdarda zərb edilirdi.

I Şah Təhmasibin dövründə yeni pul islahatı keçirildi. İslahat nəticəsində dəyərini itirmiş 20 və 200 dinar, çəkisi az olan qızıl sikkələr dövriyyədən çıxarıldı. Onların əvəzinə isə 100 və 1000 dinar dəyərində qızıl və gümüş sikkələrin zərb olunmasına başlandı.

II Şah İsmayııl özünün qısamüddətli hakimiyyəti zamanı pul islahatını həyata keçirməyə cəhd etdi. II Şah İsmayıılın adı ilə buraxılan sikkələrin bir üzündə Şeyx Əttarın beyti, digər üzündə isə Şahın adı, titulları, zərbxananın yeri qeyd edilirdi. Ənənəvi şəx formuluundan rəsmi səviyyədə imtina edilməsi ruhanişin güclü nüüqavimətinə səbəb oldu. Sünnipərəst dini islahat cəhdli uğursuzuqla nəticələndi. Şah Məhəmməd Xudabəndənin tədavülə buraxıldığı sikkələr *məhəmmədi* adlanmağa başlandı. Osmanlı işğalı nəticəsində ölkənin pul sistemi böhran keçirdiyinə görə bu sikkələrin tədavül dairəsi məhdud idi. Gümüş sikkələr artıq türk sultanları adından zərb edilirdi. Həmin dövrdə aid olan qızıl *altunlar*, III Sultan Muradın adından Şamaxıda buraxılmış gümüş *dirhəmlər*, Naxçıvan və Dəmirqapıda (Dərbənddə) III Sultan Məhmədin adından zərb edilmiş gümüş pullar biziş gəlib çatmışdır.

III-XVI əsrin axırlarından etibarən Azerbaycana Qərbi Avropanın, müxtəlif ölkələrində zərb olunmuş gümüş talerlərin güclü axını baş vermişdir. Bir sıra numizmatik tapıntılar bunu təsdiq edir. Bu, Azerbaycanın həmin dövrdə beynəlxalq ticarət münasibətləri sistemində mühüm mövqə tutduğunu göstərir.

**1571-1573-cü illər Təbriz üsyani.** XVI əsr ərzində Azərbaycanda feodal istismarına qarşı dəfələrlə xalq üsyani baş vermişdi. Ehtiyacın və ağır vergilərin təsiri altında əzilən kəndlilərin hərəkatı çox zaman şəhər yoxsulları və sənətkarların üsyانları ilə birləşirdi. Hərəkatın kütləviliyi, eyni zamanda kortəbiiliyi, dərvişlərin, təsadüfi şəxslərin üsyənlərə rəhbərlik cəhdləri bu dövr kəndli üsyənlərinin səciyyəvi cəhətləri olmuşdur.

IV Səfəvilərin hakimiyyətinin ilk dövründə zəhmətkeşlərin vəziyyəti bir qədər yaxşılaşmışdı. Lakin XVI əsrin 70-ci illərinin sonlarına doğru onların yaşayış şəraiti xeyli ağırlaşdı. Xalq kütlələrinin I Şah Təhmasibin siyasetindən və qızılbaş feodallarının zülmündən narahəti 1571-1573-cü illərdə Təbrizdə şəhər yoxsullarının, sənətkarların baş vermiş üsyənində özünün parlaq ifadəsini tapdı. Həsən bəy Rumlu hərəkatın rəhbərləri sırasında sənətkarların və xırda tacirlərin (Mahudhazırlayan, Çəkməçi, Şalhazırlayanın oğlu, Dəvəçi və b.) adlarını xatırlatmışdır. Hərəkata rəhbərlik işində pəhləvanlar fəal iştirak edirdilər (adətən idman oyunu meydanlarında - zorxanalarda çıxış edən peşəkar idmançıları "pəhləvan" adlandırdılar). Onlar xalq arasından çıxmış şəxslər idi və öz tərəfdarlarını müəyyən təşkilatlar ətrafinda birləşdirirdilər.

Təbriz dərgası Allahqulu bəy Ustaclının zülmü üsyənin başlanması üçün bilavasitə bəhanə oldu. Darğanın nifrat qazanmış xidmətçilərindən biri Vicuya məhəlləsinin ən yoxsul sakinlərindən ibarət dəstə tərəfindən əla keçirilib döyüldü. Qəzəblənmiş darğə öz xidmətçilərinə müqəssirlərdən birinin əla keçirilməsi və edam olunması haqqında sərəncam verdi. Darğə edam olunmuş şəxsin doğma məhəllədə dəfn edilməsinə maneçilik törətməyə çalışdı və nəticədə ən yoxsul şəhərlilər üsyəna başladılar. Darğanın mühafizəçiləri əzişdirildi, Allahqulu bəy isə qaçmaqla öz həyatını xilas ola bildi. Qəzəblənmiş xalq kütlələri nəinki darğanın, habelə bir çox nəcabətli şəhər sakinlərinin, seyidlərin, ruhanilərin və varlı şəxslərin evlərinə hücum etdilər. Evlər talan olundu, dövlətli şəxslərin ailələri isə zorakılığa məruz qaldılar. Həsən bəy Rumlu yazır: "Hər bir küçədə sadə xalq içərisindən olan adamlar öz hakimiyyət bayraqlarını ucaldılar: Pəhləvan Yarı Sincar məhəlləsində, Nəcmi Vicuya məhəlləsində, Topal Mustafanın oğlu Şəraf Sərv məhəlləsində, Şəltikənin oğlu Məhad Məhində, Ağa Məhəmməd Nübar məhəlləsində, Pəhləvan Əvəz Meydanda, Aslan Dərbi-Əlada, Mirzə Məlikani Goyça ilə Dəvəçilər məhəlləsində, Əla Həsəncan Şəşgalarında". Təbrizdə bütün hakimiyyət üsyən

rəhbərlərinin əlinə keçdi. Mərkəzi hökumət nümayəndələri və ali feodal əyanları dəfələrlə I Şah Təhmasib "qara camaatın qiyamının" yatırılması üçün Təbrizə qoşun göndərilməsi zorurətinə anlatmağa çalışdılar. Lakin Şah Təhmasib həmin məsləhətlərə diqqət yetirmədi. Şah zənn edirdi ki, üsyancılara qarşı qoşun yeridiləməsi ağır nəticələr verə bilər, abad vilayət viran qalar, üsyanda iştirak etməyənlər həlak olarlar. Şah Təhmasib habelə ümid edirdi ki, təbrizlilərin üsyani tədricən zəifləyər. Güman etmək olar ki, şahın qətiyyətsizliyinin başlıca səbəbi Səfəvi dövlətinin ağır vəziyyəti idi. Əsgərlər uzun illər ərzində məvacib almırlılar və buna görə də orduya etibar olunmurdur. Gilan vilayətini isə üsyən bürümüşdü. Buna görə də Şah Təhmasib Allahqulu bəyin yerinə Yusif bəy Ustacılı Təbriz hakimi təyin etdi. Yeni Təbriz hakimi şahın göstərişinə əsasən üsyancılarla danışqlara başladı. Yusif bəy Ustacılı şəhərin kübarlarına qarşı mübarizəni dayandırmaq haqqında məhəllə rəhbərlərinin (kətxudaların) razılığını almağa müvəffəq oldu. Razılıq andla əsaslandırıldı və üsyanda iştirak etmiş şəxslərin cəzalandırılmayacağına təminat verildi. Lakin şəhərin ən yoxsul sakinləri əldə olunmuş sazişdən narazı qaldılar. Tezliklə Yusif bəyin hərbi xidmətçiləri ilə Pəhləvan Yarının tərəfdarları arasında toqquşma baş verdi, bir neçə adam həlak oldu. Bu hadisədən sonra şəhərin bir çox məhəllələrində yenidən üsyən başlandı.

Yusif bəy şahdan hərbi yardım istədi. Şəh üləmələri da üsyancılarla mübarizəyə cəlb olundular. Onların tərtib etdikləri fitva bəyan edildi ki, itaət etməyən qara camaatin qətlə yetirilməsi qanunidir, Allahın tələb etdiyi əməldir.

Qaradağın irsi hakiminin oğlu Söhrab bəy şahın əmrinə əsasən hərbi hissələrlə Təbrizə daxil oldu və Sahibabad meydanını əl keçirdi. Onlar Yusif bəyin mülazimləri ilə birlikdə üsyana cəlb olunmuş məhəllələri mühasirəyə aldılar. Üsyənin rəhbərləri və fəal iştirakçıları müqavimətin davam etdirilməsini mənasız sayaraq gizləndilər. Yusif bəy üsyancılardan bir çoxunu girov kimi ələ keçirdi evlərdə axṭarış apardı və üsyancıların əksəriyəti həbs edildi. Həsən bəy Rumlu qeyd edir ki, "qara camaatin" bir çox rəhbərləri - Göycə, Nəcmi, Şərəf, Şunci Mahudbasan, Çəkməçi Həsən, Diraz, Hacı, Çərtək Şahqulu, Mirzə Babaqulu, Göysatan Hüseyn edam olundular. Üsyən rəhbərlərindən olan Pəhləvan Yarı, Pəhləvan Əvəz və Əla Həsəncan Söhrab bəy tərəfindən ələ keçirildilər. Söhrab bəy həmin şəxslərə aman vermək istədi. Lakin Yusif bəy israrla həbs olunmuş üsyən rəhbərlərini qətlə yetirməyi tələb etdi. Hər üç üsyən rəhbəri Təbriz meydanında dar ağacından asıldı. Təbriz üsyəni başlanandan yalnız 2 il sonra - 1573-cü ildə yatırıldı.

Üsyənin miqyası I Şah Təhmasibi elə vahiməyə salmışdı ki, o, üsyənin yalnız rəhbərlərini və 150 ən fəal iştirakçısını edam etməklə kifayətləndi. Şah

şəhərin talan edilməsinə və kütləvi cəza tədbirlərinə imkan vermədi. Təhmasib təbrizlilərin azadlıq istəklərinə bələd idi, dövlətin ağır vəziyyətdə olduğunu anlayırdı və buna görə də Təbriz kimi bir vilayətin əhalisinin güzəranını daha da pisləşdirmək istamirdi. Şah hökuməti təbrizlilərə hətta bir sırə güzəstlərə getməyə məcbur oldu. I Şah Təhmasib şəhərin sənətkarlarından alın mali olan verginin (mali-mühtərifə) məbləğini şəhər əhalisinə "bağışladı". Sonra isə Təbrizi bütün divan vergilərindən azad etdi. Beləliklə, şəhər vergi toxunulmazlığı (immuniteti) qazandı. Təbriz üsyani xalq hərəkatının qüdrətini və miqyasını aşkara çıxardı. Üsyən yatırıldı, lakin müəyyən uğurlar əldə edildi, şəhər sakinlərinin güzəranı bir qədər yüngülləşdi.

## VIII FƏSİL

### AZƏRBAYCAN XVII ƏSRDƏ

**Azərbaycan Osmanlı və Səfəvi feodallarının hakimiyəti altında.** 1578-1590-cı illərin qanlı, talanedici döyüşlərindən sonra Səfəvi və Osmanlı dövlətləri arasında 1590-cı ildə İstanbulda sülh müqaviləsi imzalandı. İki dövlət arasında yeni sərhədlərin müəyyən edilməsi prosesi isə iki ildən sonra başa çatdı.

Müqavilə nəticəsində Azərbaycan ərazisi Osmanlı və Səfəvi dövlətləri arasında bölündü. Şirvan, Qarabağ, Təbriz və onun ətraf nahiyələri, Sərab, Marağa və bu şəhərdən qərbdə yerləşən bütün vilayətlər Osmanlı imperiyasının əlinə keçdi, Xalxal, Ərdəbil, Qaradağ, Talyış, Zəncan və Sultanıyyə isə Səfəvilər dövlətinin tərkibində qaldı.

Osmanlı hakimiyət orqanları zəbt olunmuş ərazilərdə yeni inzibati idarə vahidləri yaratdılar, vilayətlərə hakimlər təyin etdilər. Azərbaycanın ən iri yaşayış məntəqələrində hərbi hissələr yerləşdirildilər, vergi və mükəlləfiyyətlərin növlərinin, məbləğinin müəyyənləşdirildilər. Həyata keçirilmiş inzibati, hərbi-siyasi tədbirlər Azərbaycanda möhkəmlən mək, ölkənin ictimai-iqtisadi imkanlarından bəhrələn mək məqsədinə xidmət edirdi. Belə ki, Şirvan Şamaxı və Dərbənd vilayətlərinə bölündü. Şamaxı vilayəti 16 sancaqlıqdan ibarət idi: Şamaxı, Lahic, Ağdaş, Qəbələ, Salyan, Zərdab, Şəki, Bakı, Sədru, Qara Ulus, Diku, Siryan (Sirhan), Osmani, Xudavərd, Mahmudabad, Ərəş; Dərbənd vilayəti isə 8 sancaqlığa ayrılmışdı: Dərbənd, Şabran, Axtı, Quba, Müskür (Müşkür), Kürə, Çıraq, Rustov.

Təbriz qalasında yerləşdirilmiş Osmanlı hərbi hissələrinin başçısı Cəfər paşa 1585-ci ildən sonra yeni ərazilər işgal etmiş, 1590-cı ilin sülh müqaviləsindən sonra isə Təbriz bəylərbəyi olmuşdu.

Osmanlılar yeni işgal edilmiş yerlərdə "Torpaqların idarə olunması" qanununa uyğun şəkildə Azərbaycanda əhalinin və gəlirlərin ümumi siyahıya alınmasına keçirdilər.

Siyahıyaalın manın nəticələriləri əsasında əhalinin üzərinə yeni vergi və mükəlləfiyyətlər qoyuldu. Osmanlı mənbələrinin məlumatlarından aydın olur ki, sülh müqaviləsinin imzalanmasından sonra Səfəvi xəzinəsinə verilməli vergilər Osmanlı xəzinəsinin ixtiyarına keçirildi. Salyan balıq vətəgələrindən əldə olunan, 10 min ağça təşkil edən gündəlik gəlir də həmin vergilərdən idi. Şirvanın bürün vilayətlərində istehsal olunan ipəkdən, Bakı neftindən və s. əldə edilən gəlirlərin onda bir hissəsi Osmanlı xəzinəsinin hesabına keçirilmişdi. XVI əsrin sonları - XVII əsrin əvvəllərində Osmanlı işğalı altında olan Azərbaycanın və qonşu ölkələrin iqtisadi vəziyyəti çox ağır idi. Uzunəsrlik inkişaf prosesində formallaşan ticarət sistemi pozulmuş, təqrübən bütün karvan yolları bağlanmış, Şərqə - İran vilayətlərinə və Şimala - Moskva dövlətinin ərazilərinə gedən ticarət şəbəkəsi qapanmış, Azərbaycan ənənəvi ticarət sistemindən tərird edilmişdi. Hərbi əməliyyatlar nəticəsində şəhər və kəndlər viran edilmiş, təsərrüfat həyatı böhrana düşər olmuşdu. Osmanlı türkləri Azərbaycanın şəhər əhalisini təqiblərə məruz qoymuşdular. Şələrin nəinki aşağı təbəqələri, habelə yuxarı zümrələri də təqib edilirdi. Mənbələrdə qeyd edilir ki, "bir çox müsəlman-xristian əyanları, Azərbaycan hakimləri Səfəvi şahının sarayına pənah apardılar. Çünkü onlar osmanlıların ağır vergi zülmənə, din və təriqət ayrılığının zəminində təqiblərə məruz qalırlılar". Osmanlı türkləri Azərbaycanın, qonşu ölkələrin dinc əhalisini əsir alır, onları qul kimi Kəfənən (Feodosiyanın) bazarlarında satırdılar. İstanbulda, Misirin limanlarında da bu cür qul bazarları vardı. Müsəlmanların əsir edilip qul kimi satılmasını İsgəndər bəy Münçi Osmanlı işğalinin ən mənfi cəhəti kimi səciyyələndirir.

1590-cı ilin sülh müqaviləsi şərtlərinə əsasən hər iki tərəf hərbi əsirləri azad etməli idi. Lakin mövcud mənbələr göstərir ki, müharibə edən tərəflərin yalnız hərbi rəisləri azad olunmuşdu. Belə biganə münasibət xalqı fəal mübarizəyə vadə edirdi.

Azərbaycanın Səfəvilər dövləti tərkibində qalmış cənub-şərq vilayətləri paytaxt Qəzvinə tabe olmaqdan boyun qaçırdılar. Yalnız Ərdəbil vilayəti, bu vilayətin hakimləri Səfəvilər sarayına sədaqətini saxlamış, "müqəddəs xanədana" bağlılığını nümayiş etdirmişdilər.

Osmanlı-Səfəvi müqaviləsinən sonra Sultaniyyə, Səcas və Zəncanın geniş ərazilərində, Dövlətyar xan başda olmaqla, kurd Siyahmənsur tayfasının hakimiyyəti möhkəmləndi. Bu tayfa Osmanlı-Səfəvi müharibələri zamanı Səfəvi ordusunu arxadan gücləndirmək məqsədilə Xorasandan buraya köçürülmüşdü. Siyah-nənsur tayfası iki dövlət arasında müəyyən olmuş sərhədlərin müdafiəsi vəzifəsini yerinə yetirirdi. XVI əsrin 80-ci illərinin sonlarına doğru Dövlətyar xan ölkədə yaranmış iqtisadçıdan istifadə etməyi qərara almış, Səfəvilər sarayının əleyhinə çıxmış, Səcasda qala tikdirmişdi. Mənbələr təsdiq edir ki, yerli əhalisi (azərbaycanlılar) Dövlətyar xanı dəstəkləməmiş, onun ətrafına əsasən "qiymətli kürdlər" toplaşmışdılar. Bu dəstələr vaxtaşırı olaraq ətraf bölgələrə hücumlar edir, ticarət karvanlarının azad hərəkətinə maneçilik törədir, tacirlərin sərvətini qarət edirdilər. 1592-ci ildə Dövlətyar öz qalasında mühasirə edildi və şah ordusuna təslim oldu. O, Qəzvin şəhərinə aparıldı, 300 nəfər qiymətli kurd tayfa əyanı ilə birgə mərkəzi meydanda edam edildi. Beləliklə, Səfəvilərin sərəncamındaki Azərbaycan ərazilərində siyasi sabitlik bərqərar olundu.

Ərdəbil şəhəri və onun ətraf əraziləri Səfəvi dövlətinin xüsusi nəzarəti altında olmuşdur. Ərdəbil vilayəti bir ənənə olaraq Səfəvi sarayında xüsusi etibar qazanmış şəxslərin idarəsinə verilirdi. Ərdəbil hakimləri çox zaman bir neçə vəzifəni yerinə yetirir, iri vəqf mülklərinin himayəçisi kimi çıxış edirdilər.

Qeyd etmək lazımdır ki, Azərbaycanın böyük hissəsinin Osmanlı hakimiyyəti altında olduğu müddət ərzində I Şah Abbas Azərbaycanı yenidən Səfəvi dövləti tərkibinə qaytarmaq fikrindən əl çəkməmişdi. O, Səfəvi dövləti tərkibində qalmış torpaqları vahid "Azərbaycan vilayəti" adı altında idarə edirdi. Qərargahı Ərdəbildə olan bu inzibati vahidin ilk hakimi vəzifəsinə 1592-ci ildə Zülfüqar xan Qaramanlı təyin edildi və o, bu ərazidə siyasi-iqtisadi sabitliyə nail oldu.

I Şah Abbas Xəzərin cənub sahilərindəki vilayətlərin (Gilan, Mazandaran, Astrabad və s.) müstəqilliyyətini meyillərini aradan qaldırmaq məqsədilə ardıcıl hərbi əməliyyatlar həyata keçirdi. Bu əməliyyatlara ümumi rəhbərliyi I Şah Abbas, hərbi komandanlığı isə Fərhad xan Qaramanlı icra edirdi. I Şah İsmayılin məşhur sərkərdələrindən olmuş Bayram xan Qaramanlıın xələfləri (Fərhad xan, Zülfüqar xan, Əlvənd Sultan) XVI əsrin 90-ci illərinin başlangıcında Səfəvi dövlətinin siyasi həyatında önemli rol oynamışa başladılar. Fərhad xan Səfəvi ordusunun baş komandanı (sipəhsalar) təyin edildi, onun qardaşı Zülfüqar xan Səfəvi Azərbaycanın bəylərbəyi oldu.

Ərdəbil hakimi təyin olunmuş Zülfüqar xan qardaşı Əlvənd Sultanı Lənkəran hakimi vəzifəsinə irəli çəkdi. Lakin Əlvənd xanı öz vəzifəsinin icrasına

başlaya bilmədi, çünki Astara hakimi Həmzə xan Lənkəranı və ətraf əraziləri ələ keçirmişdi.

Bu dövrdə Azərbaycanın şərqi vilayətlərində (Kür çayının sağlı sahilində) mərkəzi Astara olan Talış feodal malikanəsi yaranmışdı. Bu siyasi qurum Səfəvi dövlətinin hakimiyyətini qəbul etmək istəmirdi. Əmir Həmzə xan bu təməyülün bariz ifadəcisi idi. O, Səfəvi - Osmanlı mühəribələri zamanı atası Bayandur xan Talışa qarşı çıxış etmiş, Astara bölgəsinin idarəsini öz əlində cəmləşdirmişd. Nəticədə Fərhad xanın və Zülfüqar xannın böyük qardaşı Rüstəm xan Qaramanlı hakimiyyətdən uzaqlaşdırılmışdı. Əlvəndin Lənkəran hakimi təyin olunması xəbərini almış Həmzə xan hökumət qoşunlarına qarşı çıxış etdi. Lakin qiyamçı məğlub oldu və Talış dağlarında tikilmiş Sindan qalasında gizləndi. Qala mühəsirəyə alındı, talışlar müqaviməti dayandırdılar. Həmzə xan Şirvana getdi, oradan isə qaçaraq osmanlılara siğndı.

Beləliklə, 1593-cü ildən etibarən Səfəvi dövlətinin tərkibində qalmış bütün Azərbaycan əraziləri vahid bəylərbəyilikdə birləşdirilmişdi. Fərhad xan Qaramanlı və Zülfüqar xan Qaramanlı Səfəvi Azərbaycanını növbə ilə idarə edirdilər. Azərbaycan bəylərbəyiliyinin silahlı qüvvələrinin sayı 1595-ci ildə 10 min nəfərə çatırdı. Bəylərbəyiliyin maddi əsasını möhkəmləndirmək məqsədilə Şah I Abbas bəylərbəyi və Şeyx Səfiəddin məqbərəsinin vəqf mülkləri nin mütəvəllisi vəzifələrinin birleşdirdi. 1594-cü ildə bu vəzifələr Fərhad xanın ixtiyarına verilmişdi.

**Azərbaycan xalqının azadlıq mübarizəsi. Cəlalilər hərəkatı.** Təxminən 20-30 il davam edən Osmanlı hakimiyyəti nəticəsində Azərbaycan dövlətciliyinin inkişafına ağır zərbə dəydi, əhalii fəlakətlə üzləşdi. XVI əsrin ilk üç rübü ərzində Osmanlı istilasının ağırlığını çekmiş Azərbaycan əhalisi Qızılbaş dövlətini qıymətləndirir, şəliyi qızğın surətdə müdafiə edir və müstəqil siyasi inkişaf arzusu ilə mübarizəyə qalxırıdı.

Azərbaycanın qərb vilayətləri və bölgəleri əsasən osmanlıların tərəfində çıxış etmiş kurd feodallarının ixtiyarına verilmişdi. Osmanlı işgali dövründə Maku, Ordubad və Şərur vilayətləri Mahudi tayfasından olan kurd feodalları tərəfindən idarə edilirdi. Urmiya vilayətində kurd Bəradust tayfasından olan Əli bəy hakim idi. Xoy və onun ətrafi nüfuzlu kurd feodalı kimi tanınmış Şahqulu Bəlilinan oğullarının hakimiyyətinə tabe edilmişdi. Marağə ərazisi uzun müddət ərzində kurd feodalı Əmir bəy Mukrinin hökmənliğin altında olmuşdur.

Ottoman imperiyasında fəaliyyətdə olan "Torpaqların idarə olunması" haqqında qanuna əsasən yeni işgal olunmuş ərazilərdə yaşayan əhalidən vergilərin alınması, mükəlləfiyyətlərin müəyyən olunması üçün əhalinin və təsərrüfatın siyahıya alınması keçirilirdi. Şərəf xan Bidlisi Təbrizdə və Cənubi Azərbaycanda

bu cür tədbirin həyata keçirdiyini göstərmişdir. Əli Çələbi isə siyahıya almanın Şirvanda aparıldığını qeyd edir. Görünür ki, işgalin ilk mərhələsində Osmanlı hakim dairələri əvvəlki hakimiyyət dövründə müəyyən olunmuş vergi məbləğləri və mükəlləfiyyətlərlə kifayətlənirdilər. Osmanlılar bu cür hərəkət edərkən müharibə əzablarından, vergilərin ağırlığından təngə gəlmış əhalini kütləvi çıxışlara vadar etməmək, yerli əhalinin yeni hakimiyyətə qarşı loyal münasibətini təmin etmək haqqında düşündürdülər. İşgalin sonrakı mərhələsində onlar dövlət xəzinəsini zənginləşdirmək, şəxsən varlanmaq məqsədilə tədricən vergilərin məbləğini və mükəlləfiyyətlərin sayını artırıldılar.

Osmanlı hakimiyyəti dövründə Azerbaycanın iqtisadi vəziyyəti çox ağır idi. Əhali uzun müddət ərzində yaşadığı məskənləri tərk edirdi. Kəndlilərin yaşadıqları yerlərdən getməsi Osmanlı zülmünə qarşı olan etirazın özünəməxsus formalarından birinə çevrilmişdi. Yaşayış yerlərini tərk edənlərin əksəriyyəti Səfəv ilər dövlətin in mərkəzinə çevrilmiş İran vilayətlərində məskunlaşırıdı.

XVI əsrin sonlarına doğru yaranmış vəziyyətin şahidi olmuş bir tarixçi Osmanlı işğalı dövründə Təbrizdəki şəraitə belə təsvir edir: "Təbriz əhalisinin bir qismi şəhər işğal olunarkən qılıncañdan keçirilmiş, digər bir qismi əsir kimi aparılmış, qalanları isə İraqi Əcəmin şəhərlərinə qaçmışdır".

Qeyd etmək lazımdır ki, 1592-ci ildə Osmanlı və Səfəvi dövlətləri hərbi əsirləri mübadilə edərkən yalnız varlı təbəqələrə mənsub olan şəxslər vətənə qayıda bilmisdilər. Mənbələrdən məlum olur ki, Səfəvilər dövləti hərbi əsirlərinin mübadiləsi zamanı qul kimi aparılmış minlərlə insan taleyinə biganəliyi nümayiş etdirmişdi.

Qəzvinədəki şah sarayı Səfəvilərin əlində qalan Azərbaycan ərazisinin hakimlərini mərkəzi hakimiyyətə tabe edə bilmirdi. Kürd Siyahmənsur tayfasının hakimiyyətini aradan qaldırmaq üçün Şah Abbas xeyli hərbi və siyasi tədbir görməli oldu. Səfəvi hökmədarı Osmanlı hakimiyyəti altında olan başlıca Azərbaycan vilayətlərindəki əhalinin narazılığından istifadə edərək dövlətin əsas mövqelərini bərpa etməyə çalışırdı.

Azərbaycan xalqının azadlıq mübarizəsi Osmanlı imperiyası daxilində baş verən xalq hərəkatı ilə səsləşir və üzvi şəkildə birləşirdi. Xalqın azadlıq əhvali-ruhiyyəsi təbrizlilərin osmanlılara münasibətində daha çox aşkarlanmışdı. Təbriz şəhərinin əhalisi vətəni Osmanlı hakimlərindən müdafiə etmək üçün dəfələrlə silaha sarılmışdı. İsgəndər bəy Münsi qeyd edirdi ki, Təbrizi əla keçirmək tapşırıqını almış Osman paşa hücum ərefəsində tamamilə "ehtiyatlı və təmkinli olmağa" çalışırdı. Çünkü o, "dəfələrlə təbrizlilərin dəyanətinin və cəngavərliyinin şahidi olmuşdu". İsgəndər bəy Münsinin ifadəsinə görə, Osmanlı işğalı illərində

"Təbriz şəhərində əhali qalmamışdı". "Abadlığına və əhalisinin sayına görə islam aləminin şəhərləri arasında tayı-bərabəri olmayan" Təbriz şəhərinin əhalisinin tamamilə köçməsi haqqında Osmanlı mənbələrində də məlumatlar vardır. Təbriz qalasında yerləşdirilmiş Osmanlı hərbi hissəsinin başçısı Cəfər paşa 1586-cı il fevralın 7-də, yəni şəhərin əla keçirilməsindən təqribən 5 ay sonra İstanbula göndərdiyi məlumatında qeyd edirdi ki, Təbrizdə yalnız 1500 nəfər qalmışdır və bu adamlar çox yoxsul həyat sürməkdəirlər. Təbrizlilər doğma şəhəri tərk edərək Qaradağa, Qəzvinə və başqa şərqi bölgələrinə köçmüsdüllər. Təbrizi tərk etmiş əhalinin bir qismini sonralar I Şah Abbas Səfəvilər dövlətinin yeni paytaxtına - İsfahan şəhərinə köçürdü. Hökmədar azərbaycanlılara diqqət əlaməti olaraq paytaxtda Təbriz qacqınları üçün xüsusi məhəllə salındı. Həmin məhəllə şahin şərəfinə Abbasabad adlandırıldı.

Osmanlı-Səfəvi müharibələrinin yeni mərhələsində (1578-588) daha çox zərər çəkmiş vilayətlər arasında Şirvan da vardı. Hərbi əməliyyatlar gedişində dəfələrlə əldən-əla keçən Şamaxı şəhərin talan olunması, dağıntılara məruz qalması osmanlılara qarşı mənfi münasibətin yaranmasına səbəb oldu. Şirvanın 1578-ci ildə Səfəvi hakimiyyəti əleyhinə üsyən edən sünni əhalisi vəd olunan yardımçı osmanlılardan görmədi.

XVI əsrin sonlarına doğru Osmanlı imperiyasının iqtisadi vəziyyəti xeyli ağırlaşmışdı. Nəhəng ordunun saxlanması dövlət cəhətlərinin tükənməsinə, xeyli gənc işçi qüvvəsinin ictimai istehsaldan ayrılmamasına, istehlakın və məsrəflərin həcminin artmasına səbəb olmuşdu. Feodal torpaq sahibliyi sisteminə sələmçi-i-ticarət kapitalı da güclü şəkildə müdaxilə etməyə başlamışdı. Xırda və orta miqyaslı feodal mülklərinin sıxışdırılması, iri feodal əyanlarına məxsus olan mülklərin artması prosesi dövrün mühüm cəhətlərindən idi.

Iqtisadi həyatdakı böhranın təzahürləri geniş əraziyə malik olan Osmanlı imperiyasının bütün vilayətlərində nəzərə çarpıldı. Ucqar vilayətlərdə, xüsusilə fəth olunmuş ölkələrdə iqtisadi böhranın nəticələri xüsusilə acımacaqlı idi. Osmanlı hakim dairələri həmin ərazilərdə başlıca diqqəti istehsalın təşkilinə deyil, zəbt olunmuş ərazilərin qarət edilməsinə yönəltmişdilər.

Şirvan 1578-ci ildə işgal olunduqdan sonra Osmanlı sultani əsas hərbi hissələrin ölkəyə geri qayıtması haqqında sərəncam verdi. Osman paşa başda olmaqla 13 min nəfərdən ibarət qoşun saxlanıldı. Həmin hərbi hissənin əsgərlərinə 6 ayın məvacibи əvvəlcədən verilmişdi. İsgəndər bəy Münşinin məlumatna görə, Təbriz şəhərinin qala hissəsində 2-3 min Osmanlı əsgəri yerləşdirilmişdi. Şərəf xan Bidlisi isə qeyd edir ki, Təbrizdə 7 min nəfərlik Osmanlı qarnizonu vardi. Selaniki göstərir ki, 1589-cu ildə Fərhad paşanın təşəbbüsü ilə bu qalada qulluq edənlərin

sayı 12 min nəfərə çatdırıldı. Əli Çələbinin məlu matına görə, 1583-cü ildə İrvanda Fərhad paşanın başçılığı ilə 5600 Osmanlı əsgəri vardı. Gəncədə 3500 nəfərədək Osmanlı əsgəri qulluq edirdi. Güman etmək olar ki, digər Azerbaycan şəhərlərində yerləşdirilən Osmanlı hərbi hissələri də sayca çox deyildi.

XVI əsrin sonlarında Osmanlı hakim dairələri ağır iqtisadi vəziyyətə düşmüş Azərbaycandan ordunun və inzibati aparatın saxlanılması üçün zəruri olan vəsait əldə edə bilmirdilər. Uzun müddət ərzində məvaciblə təmin olnunmayan Osmanlı əsgərləri arasında da narazılıq yaranmışdı. Məsələn, illərlə Gəncədə qulluq edən Osmanlı əsgərlərinə məvacibin verilməməsi III Məhəmmədin hakimiyyətinin ilk dövründə (1595-ci ildə) İstanbulda dövlət əleyhinə kütləvi çıxışa səbəb olmuşdu.

1590-cı ilin Osmanlı-Səfəvi sülh müqaviləsinə əsasən Osmanlı imperiyası tərkibinə qatılmış Azərbaycan torpaqlarında işgalçı hakimiyyət orqanlarına qarşı üsyənlər cəlalilər hərəkatı adı ilə məşhur olmuşdur. Bu hərəkat adını 1518-ci ildə Tokatda üsyən başçısı Şeyx Cəlaldan almışdır. Sonralar Türkiyənin müxtəlif vilayətlərində genişlənən kəndli hərəkatları Osmanlı tarixlərində "cəlali fitrəti" adı altında yad edilmişdir. 1590-cı ildə Ərzurum yaxnlığında başlanmış üsyən Səfəvi dövlətinin mənafeyinə uyğun gəlirdi. Əhalinin yoxsul hissəsinin iştirak etdiyi, başlıca olaraq antifeodal istiqamətli olan bu hərəkat Osmanlı imperiyasının şərqi vilayətlərinin Səfəvilər dövlətinə birləşdirilməsi üçün əlverişli şərait yaratdı. Üsyənin başında "Şah Təhmasib övladından Şah İsmayıll" dururdu. Yalançı İsmayılin "Çirkin" və "Turabi" ləqəbləri daşıyan iki vəziri ona kömək edirdi. "Cəlali zühur ediyor" - deyən üsyəncilərlər hökumət qoşunu arasında baş verən döyüşdə Osmanlı sancaqbəylərindən biri öldürülüdü. "Şahin oğlu bizi haqlamışdır" xəbərini alan Osmanlı məmurları vahiməyə düşərək qaçdırılar. Bu zaman Ərzurum vilayətində yerləşən Osmanlı qoşununun başçısı Fərhad paşa vilayətin hakimini üsyəncilərə qarşı göndərdi. Odlu silahlarla kifayət qədər təchiz edilmiş və sayca üstünlüyə malik olan hökumət qoşunu cəlaliləri ağır möğlubiyətə uğradı. Üsyən rəhbərinin iki vəziri əsir alınaraq edam edildi. "Şah oğlu"nun taleyi isə naməlum qaldı.

1591-ci ildə Təbriz əhalisinin üsyəni cəlalilər hərəkatının növbəti təzahürü idi. Bu üsyənda şəhərdə yerləşdirilmiş Osmanlı qarnizonunun bir hissəsi də iştirak edirdi. Üsyən, görünür, şəhəlik bayraqı altında davam edirdi. Selanikinin məlu matına görə, "qəzəblənmiş kütlö xətibi cümə məscidinin minbərindən düşürdü və şəhərdə yanğınlar başlandı". Güman etmək olar ki, üsyəncilərin qəzəb obyektiనə çevrilmiş xətib sünni məzhəbli idi. Osmanlı əsgərlərinin bu üsyənin fəal iştirakçısı kimi çıxış etməsi onların uzun müddət ərzində məvacib alınaması ilə əlaqədar idi. Osmanlı əsgərlərinin təbrizlilərin üsyənə qoşulması onların

Azərbaycandakı hökmranlığı, üçün böyük təhlükə törədirdi. Üsyancılar öncə cəbbəxanani ələ keçirdilər. Lakin üsyən rəhbərləri aydın məqsəd və qətiyyət nümayiş etdirmədilər. Təbriz hakimi Cəfər paşa bundan istifadə edərək üsyəni amansızcasına yatırıldı.

Təbriz üsyəninin möglubiyyəti Azerbaycanda cəlalilər hərəkatının hələ sonu demək deyildi. İsgəndər bəy Münçi Osmanlı-Səfəvi mühəharibələrinin növbəti mərhəlesi (1603-1607) ərəfəsində Səfəvi dövləti ilə həmsərhəd Osmanlı ərazisində cəlalilər hərəkatının genişlənməsini Abbasın Azərbaycanı, Cənubi Qafqazı fəth etmək məqsədilə hərbi yürüşə çıxməq qərarı ilə əlaqələndirir. İsgəndər bəy Münşinin fikrincə, Osmanlı dövlətinə qarşı mühəharibəyə başlamamaq qərarına gələn I Abbas belə hesab edirdi ki, "ırsən bizim müqəddəs nəslimizə məxsus olan Azərbaycan və Şirvan ölkələrini sayca az olan və öz padşahına qarşı mübarizə aparan cəlalilərin hakimiyəti altında saxlamaq, həmin ölkələrin fəth olunması üçün yaranmış əlverişli məqamı əldən vermək ağıllı şəxslərə xas olmayan hərə-kətdir".

I Səfəvi qoşunlarının Azərbaycana və qonşu ölkələrə müdaxiləsi cəlalilər hərəkatının zaifləməsinə səbəb olmadı. Əksinə, I Abbasın talançı siyaseti və xüsusilə böyük əhali kütlösünün vətəndən zorla köçürülməsi cəlalilər hərəkatının genişlənməsi üçün əlverişli şərait yaratdı. Salnaməci Arakel Təbrizlinin məlumatına görə, 1606-ci ildə cəlalilər hərəkatı yenidən yüksəldi. XVII əsrin ilk onilliyi ərzində Cənubi Qafqaz əhalisi dəhşətli əzablara, achiq dütçər oldu və bu vəziyyət əhalini etiraz çıxışlarına sövq etdi. 1606-1609-cu illərdə achiq nəticəsində on minlərlə insan dünyasını dəyişdi. İsgəndər bəy Münçi də XVII əsrin əvvəllərindəki ağır şərait haqqında məlumat vermişdir. Arakel Təbrizli qeyd edir ki, cəlalilər hərəkatı "İstanbuldan İrəvana, Bağdaddan Dəmirqapıyadək olan torpaqları" əhatə etmişdi.

II Azərbaycanda və onunla qonşu ölkələrdə genişlənən cəlalilər hərəkatı mürəkkəb hadisə idi. Bu hərəkatda həmin tarixi dövrün müxtəlif ictimai təbəqələrindən çıxmış şəxslər iştirak edirdilər. Onlardan biri cəlalilərin Qafqa zdaki əməlliəri haqqında danışarkən qeyd edir ki, "bu səbəbdən torpaq sahibləri və əkinçilər qorxu və dəhşətlə öz yerlərini tərk edir, qalalarda, qəsrlərdə, mağaralarda möhkəmlənir, əkinçiliklə məşğul ola bilmirdilər". 1605-ci ildə I Abbasın verdiyi fərmana əsasən Səfəvi qoşununun osmanlılara qarşı hərbi əməliyyatları gedisində xarabazarlıqla çevrilmiş ərazilərdə hər bir istehsal fəaliyyəti qadağan edilmişdi. İsgəndər bəy Münçi qeyd edirdi ki, Osmanlı dövləti ilə hərbi münaqişənin nəticəsində, Azərbaycanın taleyi müəyyən olunmayınca "həmin ölkənin dağıdılmış, əkilməmiş saxlanması haqqında fərمان verilmişdi".

Arakel Təbrizlinin cəlali hərəkatına qarşı düşmən münasibəti bəsləməsi də təbii idi. O, baş vermiş hərəkata kilsə-feodal mövqeyindən yanaşır, həmin hərəkatın

tezliklə yatırılmasının arzulayırdı. Lakin düşmən mövqeyində durmuş salnaməçi cəlalilərin "əsilzade hər şeyə qalib gələn döyüşü, əyilməz cəngavər olduqlarını" etiraf edirdi. İsgəndər bəy Münçi də hərəkat iştirakçılarını yüksək qiymətləndirirdi. Arakel Təbrizli cəlalilər hərəkatını sərf islam hadisəsi kimi təqdim etməyə can atmış, onun xristianlar, o cümlədən ermənilər əleyhinə yönəldiyini sübut etməyə çalışmışdır. Lakin tarixi faktlar erməni müəllifin bu fikrini təkzib edir.

Dövrün mənbələrində cəlalilərin uzun sürən mübarizəsinin nəticəsi haqqında məlumatlara təsadüf olunmur. Güman etmək olar ki, işğalçıların Cənubi Qafqazdakı hakimiyəti möhkəmləndikcə 3 cəlalilər mübarizə meydanından sıxışdırılmış və xalq kütlələrinin azadlıq hərəkatı yeni formalar almışdı. Məlumdur ki, Osmanlı sultanın qoşunları tərəfindən möğlub edilən cəlalilərin bir qismi Səfəvi hökmədarı Şah Abbasın himayəsinə sığınmışdı. 1608-ci ildə Ərzurum ətrafında 20 minlik Osmanlı qoşununa qarşı son döyüşdən sonra cəlalilər qızılbaşlar ölkəsinə pənah gətirmiş, Çuxursəd hakimi Əmirgünə xan Qacar onların Azərbaycanda yerləşməsinə razılıq vermişdi. Səfəvi şahı cəsur və cəngavər cəlalilərin böyük dəstəsindən həm tabe olmaq istəməyən kurd feodallarına, həm də Osmanlı dövlətinə qarşı istifadə etmək istəyirdi. Lakin hökmədar cəlalilərdən qorxurdu. İsgəndər bəy Münçi şahın cəlalilərə ehtiyatlı, ikili münasibətini salnaməsinin bir neçə yerində aydın şəkildə qeyd etmişdir. Salnaməçi cəlaliləri "özbaşına və hərəkətlərində ardıcıl olmayan" şəxslər kimi təqdim edir. "Böyük vəzir" Hatəm bəy Ordubadi şahın göstərişi ilə Təbrizdə olan cəlaliləri siyahiya aldı. İsgəndər bəy Münçi qeyd edir ki, bu zaman Təbrizdə 1380 nəfər cəlali vardı, daim mərkəzi hökumətin nəzarəti altında saxlanıldılar. Səfəvi sarayı Azərbaycanda yenice məskunlaşmış Şərqi Anadolu cəlalilərin yerli cəlalilərlə birləşməsindən qorxurdu. Lakin mənbələrdən məlum olur ki, Anadolu cəlalilərinin öz daxilində vahid fikir və əməl birliyi yox idi. Hadisələrin gedisi göstərdi ki, iki ilədək Şah Abbas'a xidmət edən Anadolu cəlaliləri hökmədarın münasibətindən narazı qalmışdır. Osmanlı hakim dairələrinin təbliğatı, üsyançıların bağışlanması haqqındaki vədlər, vətənə qayıtməq çağrışları da öz nəticəsini verdi. 1610-cu ilin ortalarına doğru, 500 nəfərlik dəstə istisna olunmaqla, bütün Anadolu cəlaliləri Osmanlı imperiyasına qayıtdılar. Qalan cəlalilər I Şah Abbas'a sədaqətini nümayiş etdirərək, Ali Divanın şəxsi xidmətçiləri sırasına da xil olundular.

Cəlalilər hərəkatına başçılıq edən rəhbərlər arasında Koroğlu xüsusilə seçilirdi. Koroğlu şəxsiyyəti və onunla əlaqədar hadisələr Azərbaycan folklorunda özünün geniş əksini tapmışdır. Tarixi ədəbiyyatda Koroğlunun tarixi şəxsiyyət olduğunu ilk dəfə qeyd edən İ.P.Petruşevski olmuşdur. "Koroğlu" dastanında adları

çəkilən qəhrəmanların da bir çoxu tarixi şəxsiyyətlərdir. Koroğlunun yaxın silahdaşları Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər və Tanrıtanıma z tarixi qaynaqlarda cəlalilərin geniş şöhrətə malik rəhbərləri arasında yad edilir. Qardaşı Qara Yazıcıının əməlini davam etdirən Dəli Həsən 1602-ci ilin fevralında Şərqi Anadoluda cəlalilər hərəkatına rəhbərlik etməyə başladı. Lakin bu zamanə qədər cəlalilərin başçısı olmuş Qara Yazıcı 1603-cü ildə Osmanlı sultani tərəfinə keçdi.

Giziroğlu Mustafa bəy dastanda Koroğlunun ən yaxın silahdaşı kimi təqdim olunur. Müstəqil surətdə fəaliyyət göstərən cəlali dəstələrinin 25 rəhbəri arasında onun adı şərəfli yer tutur. Digər bir cəlali rəhbərinin - Kosa Səfərin tarixi şəxsiyyət olduğunu İsgəndər bəy Münçi də təsdiq edir. Onun məlumatından aydın olur ki, öncə cəlalilər hərəkatında iştirak edən, sonralar Ərzurum hakimi olan Kosa Səfər Osmanlı ordusunun Azərbaycana yürüşündə iştirak etmiş, osmanlıların 1605-ci il noyabrın 7-də Sufiyan yaxınlığında ağır məğlubiyyətindən sonra əsir alınmış və edam olunmuşdur.

Folklor tədqiqatları, tarixi və ədəbi araşdırımlar sübut edir ki, "Koroğlu" dastanının əsası XVI əsrin sonu - XVII əsrin əvvəllərində, Azərbaycanda cəlalilər hərəkatının yüksəlişi zamanı olmuşdur. Bu hərəkat xalq qəhrəmanı Koroğlunun şərəfli mübarizəsinin bütün mərhələlərinin ətraflı surətdə tədqiqi üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Səfəvilər dövlətinin İran dövlətinə çevrilməsinin başlangıcı. XVII əsrin əvvəllərinə qədər Azərbaycanın Osmanlı imperiyasının tərkibində qalması Səfəvilər dövlətinin gələcək taleyində mühüm dəyişikliklərə şərait yaratdı. Azərbaycan ardi-arası kəsilməyən Osmanlı-Səfəvi hərbi toqquşmaları nəticəsində çox ağır vəziyyətə düşdü. Osmanlı sancaqbəyilərinin və timar sahiblərinin ölkədə iyirmi ilə yaxın ağalığı onun sərvətlərinin talan edilməsinə, iqtisadi həyatın pozulmasına gətirib çıxardı. Öncə Səfəvilər dövlətinin mərkəzi olan Azərbaycan XVII əsrədə aparıcı siyasi-iqtisadi rolu saxlaya bilmədi və bu rol tədricən İranın daxili vilayətlərinə keçdi. Azərbaycan qızılbaş tayfaları və əyanları xarici, daxili hərbi əməliyyatların gedişində xeyli tələfat verdilər və zəiflədilər.

1587-ci ildə Qəzvinə taxta çıxan Şah Abbasın əsas vəzifəsi xarici işgallara məruz qalan və daxildən parçalanan dövləti məhv olmaqdan xilas etmək idi. Bu zaman Azərbaycan ərazisinin böyük 1 hissəsi osmanlıların, Xorasan isə özbəklərin işğalı altında qalmışdı. Belə ağır şəraitdə Şah Abbas osmanlılarla sülh bağlaşmağa məcbur oldu və diqqətini ölkədə siyasi sabitliyi bərqərar etməyə yönəltdi. Mərkəzi hakimiyətin nüfuzunu möhkəmləndirmək üçün şah ilk növbədə onu taxta çıxaran Ustachi və Şamli qızılbaş əmirlərinə qarşı amansız mübarizəyə başladı. Qızılbaş əmirlərinin himayəciliyindən azad olmaq üçün Şah Abbas yerli İran əyanlarına arxalandı. O, Azərbaycan qızılbaş əmirlərinin gücünü sarsıtmaga və onları

iqtidardan uzaqlaşdırmağa çalışırdı. Şah Abbasın qızılbaşlarla düşmənciliyində İran (Mazandaran) etnik ünsürlərinə mənsub anasının qatillərindən qisas almaq niyyətini də istisna etmək olmaz. Onun əmri ilə nəinki ayrı-ayrı əmirlər, hətta bəzi qızılbaş tayfaları bütövlüklə (məsələn, Təkəlilər) qətlə yetirildilər.

Səfəvilər dövlətini ağır vəziyyətdən çıxarmaq üçün Şah Abbas geniş islahatlar keçirmək məcburiyyətində qalmışdı. Öz əhəmiyyətinə görə bunlar arasında ən vacibi hərbi islahatlar idi. Dövlətin üst təbəqəsində İran etnik ünsürünün güclənməsi və qızılbaşların (azərbaycanlıların) mövqeyinin zəifləməsində bu tədbirlər mühüm rol oynadı. Əvvələ, qızılbaşların müstəsna sīlah gəzdirmək hüququ ləğv edildi. Kazarma və hərbi düşərgələrin qapıları önce hərbi işə, "layiq olmayan" fars (tacik) etnik ünsürlərinin üzünə geniş açıldı. Qızılbaş tayfa başçısı vəzifəsinin tutulmasında vərəsəlik hüququ aradan qaldırıldı. Bundan sonra bu vəzifəni şahın rəhbət və etimadını qazanmış hər bir şəxs tuta bilərdi. Beləliklə, hərbi vahidlərin, tayfaların formallaşmasında etnik mənsubiyyət, qohumluq prinsipi əsaslı şəkildə sarsıldı. Qızılbaş əmirlərinin özbaşlığı və müxalifətindən qurtulmaq üçün Şah Abbas türk tayfa təəssübkeşliyinə dayanan qızılbaşlarda "şahsevənlilik" ruhunu canlandıran və "Mürşidi-Kamil" olmaq iddiasında olan şahlarına sədaqətdə davam etməklə, öz ətrafında birləşməyə dəvət etdi.

İslahat nəticəsində bilavasitə şaha tabe olan nizami ordu yaradıldı. Ordu aşağıdakı hissələrdən ibarət idi: ordunun əsas zərbə gücünü maaşları şah xəzinəsindən ödənilən *qullar* (*qulamani-xasseyi-şərifə*) təşkil edirdi. Qullar dəstəsinin başında qullarağası dururdu. Qullar öz valideynləri, nəslisi və dini ilə hər hansı bir əlaqəni itirmiş, erkən yaşılarından şah sarayında xüsusi tərbiyə almış, hərb sənətinə yiyələnmiş gürcü, erməni, çerkəz mənşəli gənclər idi. Bütün varlığı ilə şaha bağlı və ondan asılı olan bu gənclərin sayı 15 minə çatırdı. Qullar dəstəsindən öz şəxsi xidmətinə və sərkərdəlik istedadına görə fərqlənənləri Şah Abbas ən yüksək vəzifələrə irəli çekirdi. Belə ki, qullarağası Allahverdi xan (erməni mənşəli) Fars bəylərbəyi, Yusif xan Şirvan bəylərbəyi, Qarçıqay xan (gürcü mənşəli) Səfəvi ordusunun baş komandanı təyin edildilər.

Süvari qullar dəstəsi ilə yanaşı, piyada tüfəngçilər korpusu da təşkil edilmişdi. Onun sayı 12 min nəfərə çatırdı və başında *tüfəngçi ağası* dururdu. Bu hərbi vahidə müxtəlif vilayətlərdən xüsusi siyahılarla çağırılmış əhalinin aşağı təbəqəsi cəlb edilirdi. Onun əksəriyyəti iranlılardan ibarət idi. Şah Abbas tüfəngçiagası vəzifəsini də İsfahan əyanlarından birinə tapşırmışdı.

Xüsusi topxana və *topçular* korpusu yaradıldı. Korpusun 500 topu vardı. Topçular yalnız iranlılardan ibarət olurdu. Onun başında topçubaşı dururdu. Yeni yaradılan nizami ordunun ümumi sayı 40-50 minə çatırdı.

Şah Abbasdan önce qızılbaş ordusunda daimi nizami hissələr yox idi, odlu silahlardan (top və tūfəngdən) da geniş istifadə edilmirdi. Şah Abbas bu sahədə əsaslı tədbirlər həyata keçirdi. O, yaxşı dərk etmişdi ki, Osmanlı ordusu ilə uğurlu müharibə aparmaq üçün ilk növbədə odlu silahla təchiz olunmuş nizami orduya sahib olmaq lazımdır. Bu ordu şah xəzinəsi hesabına saxlanılmalı və bilavasitə şaha tabe olmalıdır.

Hərbi islahatlar nəticəsində Səfəvi ordusunda qızılbaş tayfalarının xüsusi çəkisi xeyli azaldı, İran etnik ünsürünün rolü isə kəskin surətdə artdı. Şah Abbasın sarayına gəlmış avropalı səyyah Pyetro della Valle təsdiq edirdi ki, "indi şah daha çox tatların (tacıkların) arasında muzdla tutulan tūfəngçilərə və xüsusilə gündəngünə irəli çəkərək yüksək dövlət vəzifələrinə təyin etdiyi qulamlarına arxalanır".

1598-ci ildə Şah Abbas Səfəvi dövlətinin paytaxtını Qəzvindən İsfahana köçürüdü. Əgər şahın hərbi islahatları idarəciliyində Azərbaycan (qızılbaş) əyanlarının rolu azaldılmasına gətirib çıxardısa paytaxtin Qəzvindən İsfahana köçürülməsi şah sarayını əhatə edən etnik mühiti tamamilə dəyişdirdi. Bu, Səfəvi sülaləsinin Azərbaycan xalqının orta, aşağı təbəqələri ilə bərqərar edilmiş bütün əlaqələrini sarsıdı. Məsələ bundadır ki, Təhmasib, II İsmayıllı və Məhəmməd Xudabəndə dövründə əsas hissəsini azərbaycanlılar təşkil edən Qəzvin əhalisi XVI əsrin sonlarında Şah Abbasın siyasetindən son dərəcə narazı idi.

Səfəvi dövləti paytaxtin İsfahana köçürülməsi hakim sülalənin dövlət idarəciliyində Azərbaycan etnik ünsüründən İran ünsürünə meylini əsasən başa çatdırıran mühüm siyasi addım idi. İsfahanda azərbaycanlıların (o zaman mühacirətdə olan təbrizlilərin) məskunlaşması üçün xüsusi bölgə - Abbasabad inşa edilmişdi. Lakin paytaxtin köçürülməsi faktı sübut edirdi ki, Səfəvi dövlətinin mərkəzi artıq Azərbaycan ərazisi deyildir və azərbaycanlılar Səfəvi dövlətinin paytaxtında mühacirdirlər.

Paytaxtin İsfahana köçürülməsində, əlbəttə, strateji, iqtisadi və siyasi məhiyyətli müləhizələr də mühüm rol oynadı. Şah Abbasın İran etnik ünsürünə üstünlük verməsi onun qədim İran şahlarını təqlid etməyə çalışmasında da özü nü göstərdi. O, İran əhalisinin bəzi qədim adət və ənənələrini bərpa etdi.

Hakimiyyətinin sonlarında Şah Abbas dövlətdə iranlıların mövqeyini daha da genişləndirdi və onu maddi zəmində möhkəmlətdi. Şahın bu siyaseti özünün aydın ifadəsini xüsusi bir fərmanda tapdı.

Bu fərmana əsasən İranın mərkəzi vilayətlərində bəzi dövlət vergiləri ləğv edildi və ya əhəmiyyətli dərəcədə azaldıldı. Mənbələrdən aydın olur ki, bu mühüm dövlət aktı "rəiyiyətə və köməksizlərə", yəni xalq kütlələrinə şamil edilmişdi. Vergilərin ləğv edilməsi və alındıması çox halda *həməsala* (bütün illər üçün)

səciyyəsi daşıyır, İran xalqını Səfəvi şahına yaxınlaşdırır, bu xalqda yeni təşkil edilmiş dövlətə rəğbət hissi oyadırdı, İsfahan əhalisinə xüsusi imtiyazlar verilmişdi.

Şah Abbas bütün ömrü boyu iranlılara himayəçilik siyasəti aparırdı. O, 1607-1608-ci illərdə bütün var-dövlətini vəqfə vəsiyyət etdi. Bu yolla xeyli vəsait və mülklər əsas etibarilə dövlət bürokratiyasının nəzarətindən çıxaraq, farslardan ibarət ruhanilərin ixtiyarına verildi.

Qeyd etmək lazımdır ki, Şah Abbasın var-dövləti onun 20 illik hakimiyyəti dövründə toplanılmışdı və öz miqdarına görə olduqca böyük idi. İsgəndər bəy Münşinin məlumatına əsasən, şaha məxsus olan və vəqfə vəsiyyət edilən torpaq mülkləri 100 min təməndən artıq qiyamətləndirilirdi, onların illik gəliri isə 7 min təmənə çatırdı.

Şah Abbasın bu tədbirlərindən sonra da qızılbaş əmirləri bu dövlətdə əhəmiyyətli mövqeləri əllərində saxlaya bildilər. Azərbaycan yenə də imperiya tərkibində mühüm ölkə olaraq qalırdı. Onun hökmdarı Azerbaycan vilayətini idarə edir, habelə bütün Səfəvi ordusunun ali baş komandanı vəzifəsini yerinə yetirirdi. Azərbaycan dili isə orduda və şah sarayında hakim mövqe tuturdu. Səfəvi şahları və saray əhli sülalənin hakimiyyətinin sonunadək bu dili fars dilindən üstün tuturdular.

**XVII əsrin birinci yarısında Osmanlı-Səfəvi mühabibələri və Azərbaycan.** Şah Abbas Azərbaycanın xeyli hissəsinin, Cənubi Qafqaz ərazisinin Səfəvilər dövlətinin tərkibinə qaytarılması məqsədilə XVI əsrin sonlarından etibarən əsaslı tədbirlər keçirməyə başlamışdı. Osmanlı Türkiyəsi ilə yeni hərbi münaqişə labüb gerçəkliyə çevriləmkədə idi. Şah Abbas 1599-cu il iyulun 29-da Herat yaxınlığında Dəməhəmməd xan Özbəkin ordusunu məğlub etdi və Mavərənnəhri öz təsiri altına aldı. 1602-ci ildə şahın Bəlxə növbəti səfəri uğursuz olsa da, Səfəvi dövlətinin hərbi qüdrətini nümayiş etdirdi. Bu, şah qoşununun qərbədə osmanlılara qarşı əsas döyüşü üçün sanki "baş məşq" oldu.

Bu dövrdə Avropa dövlətləri də Osmanlı qüvvələrinin Şərqə çəkilməsi üçün Səfəvilərin Türkiyə ilə toqquşmasına maraq göstərirdilər. Şah Abbas osmanlılara qarşı müharibəyə hazırlaşlığı zaman almanın imperatoru II Rudolf (1552-1612) öz elçisi Stefan Kakaşı, onun ölümündən sonra isə Tektanderi Səfəvi sarayına danışqlara göndərmiş, Türkiyəyə qarşı hərbi ittifaq yaradılması şaha təklif edilmişdi. İspaniya kralı II Filip də Səfəvi şahını osmanlılara qarşı müharibəyə təhrik edir, əvəzində İran körfəzində ona kömək göstərəcəyini söz verir.

Osmanlıların Ön Qafqazdan qovulmasında Rusiya da maraqlı idi. Hələ 1590-cı il müqaviləsinin imzalanmasındanadək Şah Abbas öz səfiri Hadi bəy

Moskvaya göndermişdi. Səfəvi şahı Cənubi Qafqazda osmanlılara qarşı mübarizədə rusların yardımına təminat əldə etmək istəyirdi. Şah Abbas göstəriləcək hərbi yardım müqabilində Dərbəndi və Bakını Rus (Moskva) dövlətinə bağışlamaq fikrində idi. Lakin İstanbul sülhünə görə Azərbaycanın və Dağıstanın Xəzərsahili vilayətləri Osmanlı Türkiyəsinin əlində qalmış və tərafələri yeni danışqlara vadar etmişdi. Rus çarı Boris Qodunov öz elçisi Yaroslavskini Səfəvi sarayına göndərmiş, şahın osmanlılarla sülh bağlaşmayıcağı təqdirdə ona hərbi yardım edəcəyini bildirmişdi. Volqa-Xəzər ticarət yolu Osmani nəzarətindən azad edilməsi kimi vacib məsələdə olan ümumi maraq Səfəvi dövləti il Rusyanın yaxınlaşması üçün şərait yaratdı. Lakin bu yaxınlaşma nəticəsiz qaldı.

XVII əsrin başlangıcında Azərbaycanda Osmanlı hakimiyəti zəiflədi. Yerli feodallar Səfəvi dövlətinə Osmanlı işgalından özlərinin xilaskarı kimi baxırdılar. Bu zaman Azərbaycanda Osmanlı ağalığına qarşı başlanan üsyənlərdən istifadə edən Şah Abbas 1603-cü il sentyabrın 14-də Azərbaycana yürüşə başladı. Şahın başçılığı altında Səfəvi ordusunun yürüşün on dördüncü günü Təbrizə yaxınlaşması şəhər əhalisini Osmanlı hakimiyət orqanlarına qarşı üsyana ruhlandırdı. Üsyən etmiş Təbriz sakinləri şəhəri ələ keçirdilər. Səfəvi ordusu şəhərə daxil oldu və Osmanlı qoşununun sığındığı qalanı aldı (21 oktyabr 1603-cü il).

Təbrizi ələ keçirən Səfəvi qoşunları qərbə doğru irəlilədi və Sufiyan yaxınlığında Təbriz bəylərbəyi Əli paşanın rəhbərliyi altında Osmanlı qoşunu ilə qarşılaşdı. Baş verən döyüsdə Səfəvi ordusu qələbə çaldı. Döyüsdə Axıskə bəylərbəyi Xəlil paşa öldürülənmiş, Əli paşa əsir almışdı. Əli paşa Təbriz qalasında müqavimət göstərən Osmanlı hərbi hissəsinə təslim olmaq haqqında nüräciət etdi. Məhz bundan sonra osmanlılar Təbriz qalasını tərk edərək təslim oldular. Beləliklə, Cənubi Azərbaycan vilayətlərinin taleyi əsasən həll edildi və vilayətlərə yeni hakimlər təyin olundu. Təbrizin idarə edilməsi Zülfüqar xan Qaramanlıya tapşırıldı. Cəmşid Sultan Dünbuli Mərəndin hakimi oldu. Xoy və Salması Qazi bəy, Marağanı isə Şeyx Heydər idarə etməyə başladı. Səfəvi ordusunun ön hissələri şimala doğru hərəkət etməyə başladı. Culfa və Naxçıvan şəhərləri döyüssüz ələ keçirildi. Naxçıvandakı azsaylı Osmanlı hərbi hissəsi müqavimət göstərməyi zəruri hesab etmədi və təslim oldu. Maku vilayətinin hakimi Mustafa bəy Mahmudi Naxçıvana - şahın qərargahına gələrək təslim olduğunu bildirdi.

Osmanlı işgali ərzində əzab-əziyyətə düşər olmuş Ordubad əhalisi şah qoşununun gelişini gözləmədən osmanlılara qarşı üsyən qaldırdı. Osmanlı tarixçisi Nəimanın yazdığını görə, Şah Abbas Naxçıvana yaxınlaşanda ordubadlı Qəssab Hacı şəhəri zəbt etmək haqqında şahdan xüsusi göstəriş aldı. Görünür şahın qoşun başçıları ilə şəhər nümayəndələri əlbir fəaliyyət göstərdilər. Səfəvi qoşunu şəhərə

daxil olan kimi əhali onları qarşıladı, evlər, bazarlar bəzədildi. Şəhər əhalisi qızılbaş forması geydi. Əhalin köməyi ilə 1 -2 gündən sonra Ordubad qalası tutuldu. Ordubad əhalisinin Osmanlı hakimiyyət orqanlarına qarşı üsyani Şah Abbas tərəfindən qiymətləndirildi. Şahin baş vəziri Hatəm bəy Ordubadinin xahişi ilə ordubadlılar bütün dövlət vergilərindən azad edildilər.

I Şah Abbas Culfanı və Naxçıvanı tutduqdan sonra İrəvan qalasını ələ keçirməyi qərara aldı. İrəvan qalası 1603-cü il noyabrın 16-da mühəsirəyə alındı. Qalada Şərif paşanın komandanlığı altında 10 min nəfərə yaxın Osmanlı qarnizonu möhkəmləndirilmiş üç istehkam xətti ilə müdafiə olunurdu. Buna görə də qalanın mühəsirəsi uzun müddət davam etdi. Şah Abbas İrəvan qalasının ətrafında istehkam tikmək üçün Naxçıvan və Culfa əhalisini səfərbərliyə aldı və onların hərbi əməliyyatda iştirak etməsini məsləhət gördü. Bu da yerli əhaliyə baha başa gəldi. Onların çoxu qalanın mühəsirəsi vaxtı ağır zəhmətdən, soyuqdan, acliqdan və gülə yarasından məhv oldu. Şah İrəvanın mühəsirəsi zamanı məşhur Azərbaycan topçusu Heydər bəy Anis oğlu Bahadur bəy Anis Topçubaşının yenicə hazırladığı iri əndazəli topları işə saldı. Səfəvi ordusunun hərbi əməliyyatı 1603-1604-cü illərin qışında ərzində davam etdi. İrəvan qalası 1604-cü il iyunun 8-də tutuldu. Şərif paşa başda olmaqla Osmanlı qarnizonu təslim oldu. Şah Abbas Şərif paşanın xahişini i nəzərə alaraq onu Məşhədə, İmam Rza türbəsinə mütəvəlli təyin etdi. Məhməd paşanın rəhbərliyi altında əsir alınan 500 nəfərlik dəstəyə Qarsa getməyə icazə verildi. Çuxursəd vilayətinin hakimi vəzifəsinə Əmirgünə xan Qacar təyin edildi. İrəvan bu vilayətin mərkəzi idi. Maqsud Sultan Kəngərli Naxçıvan hakimi təyin olundu. İrəvanın tutulmasından sonra öz qərargahını Göycə gölü yaylaqlarından Ağdağa köçürən Şah Abbas Van bəylərbəyi ilə Ərciş hakimi arasındakı ixtilafdan faydalananaraq Allahverdi xanın başçılığı altında Səfəvi ordusunu Van üzərinə göndərdi. Allahverdi xan tərəfindən həmin bölgə talan edildi və Səfəvi ordusu böyük qonimatlə geri döndü. Şah Abbas tərəfindən bu zaman Şuragel, Ordu-bazar qalaları zəbt olundu və Qars hədudundakı Həsənqalaya kimi olan ərazi tutuldu, əhaliyinin əsas hissəsi İrana köçürüldü. Bu zaman, Şah Cığaloğlu Sinan paşanın komandanlığı altında Osmanlı ordusunun Azərbaycana yürüş xəbərini alaraq Təbriz istiqamətində geri çəkildi.

Şah Abbas osmanlılara qarşı Səfəvilərin ənənəvi "yandırılmış torpaq" taktikasını tətbiq etdi. Şah fərman verdi: "Arazin sol sahilini dağıtmak və əhaliyi izləşdirmək; bütün azərbaycanlıları köçürmək, ərzaq və əlef nə varsa götürmək, qalanını isə məhv edib yandırmaq". Bununla da Ön Qafqazda yaşayan çoxlu azərbaycanlı, gürcü və kurdun zorla digər bölgələrə köçürülməsi məhz bu dövrdən etibarən geniş miqyas almışdı. Zorla, amansızlıqla həyata keçirilən bu

siyaset nəticəsində Cənubi Qafqaz xalqlarının ictimai-iqtisadi baxımdan inkişafi prosesi xeyli ləngidildi. Əhalinin zor gücünə İsfahana, Mazandarana və İranın digər bölgələrinə köçürülməsi, ölkənin talan edilməsi Azərbaycan xalqı üçün böyük müsibət idi. Bu zoraklıq tədbiri tarixşunaslıqda böyük sürgün adı ilə məşhurdur.

Şah Abbasın əhalinin köçürülməsi və yaşayış məntəqələrinin dağıdılması haqqında əmri təcili həyata keçirildi. İsgəndər bəy Münçi yazırkı ki, fərman veriləndən bir neçə gün sonra şahın qərargahını yerləşdirməyə yer yox idi. Çünkü Naççıvan və onun ətrafındakı yaşayış məntəqələri xarabazara çevrilmişdi. Beləliklə, Naççıvan, İrəvan, Culfa və digər abad diyarlar Səfəvi şahının fərmanı ilə yandırıldı və əhalisi köçürüldü.

Hərbi-siyasi tədbir kimi qələmə verilən bu köçürmə prosesi başqa bir məqsədə də xidmət edirdi. Köçürmənin digər səbəbi Səfəvi şahının İranın daxili vilayətlərinin məhsuldalar qüvvələrini inkişaf etdirmək və dünya tranzit ticarətin inəsas yolu Səfəvi dövlətinin cənubuna köçürmək niyyəti idi. Culfa tranzit ticarəti baxımdan son dərəcə əlverişli ərazidə yerləşirdi. Buradan Avropaya gedən karvan yolu Osmanlı Türkiyəsindən keçirdi. Şah Abbas Şərqi-Qərb ipək ticarət yoluunu Cənuba - Fars körfəzi limanlarına keçirmək qərarına gəlmişdi. Bu məqsədlə Culfa əhalisinə İsfahana köçürülmüşdü. Lakin qeyd etmək lazımdır ki, Şah Abbas bu tədbiri həyata keçirməyə məcbur olmuşdu. Ölkənin ticarət mərkəzinin dəyişdirilməsi istiqamətində görülən işlər obyektiv zərurətin tələbi, Osmanlı təhlükəsinin mövcudluğu ilə əlaqədar idi.

Cığaloğlu Sinan paşanın komandanlığı altında Osmanlı ordusu İrəvana kimi irəlilədi, lakin qızılbaşlar tərəfindən ərzaq ehtiyatının məhv edilməsi onların vəziyyətini ağırlaşdırıldı və qoşunda qarışılıq başlandı. Buna görə Sinan paşa yürüşü dayandırıldı və qışlaq üçün Vana qayıtmaga məcbur oldu.

Şah Abbas Vanda olan Sinan paşanın qüvvələrini dəf etmək üçün Təbrizdə yeni qala tikdirdi və buraya 2-3 illik ərzaq, hərbi sursat topladı. O, Allahverdi xanın başçılığı altında Vana-Cığaloğlu Sinan paşa üzərinə 13 minlik qüvvə göndərdi. Osmanlı ordusu İbrahim paşanın komandanlığı altında Səfəvilərlə döyüşdə məğlubiyyətə uğradı. Cığaloğlu Sinan paşa Ərzuruma qaçaraq yeni qüvvələr toplamağa başladı. Van bölgəsini talan edən qızılbaş qoşunu böyük qənimətlə Xoya-şah qərargahına qayıtdı.

Cığaloğlu Sinan paşa 1605-ci ilin mayında 100 minlik qoşunu Azərbaycana ikinci dəfə yürüşə başladı. Osmanlı qoşunu ilə həllədici döyüşə girmək Şah Abbasın planında yox idi. Sinan paşanın Vana gəldiğini öyrənən şah Səlmasdan Təbrizə qədər olan ərazinin əhalisini köçürdü və ərzaq ehtiyatını məhv etdi.

Osmانlı qoşunu Urmiya gölünün şimalında yerləşən Təsucdan keçərək Təbrizin 6 fərsəxliyində yerləşən Sufiyanda qızılbaş ordusu ilə qarşılaştı.

1605-ci il noyabrın 7-də burada həllədici döyük baş verdi. Osmانlı ordusu ağır məğlubiyyətə uğradı. Cığaloğlu Sinan paşa Diyarbəkirə qaçı və tezliklə orada vəfat etdi. Qızılbaşlar bu döyük zamanı külli miqdarda hərbi qənimətə sahib oldular.

Təsuc əhalisinin bu zaman osmanlılara qarşı mübarizəsi I Şah Abbas tərəfindən yüksək qiymətləndirildi. Təsuclular iki il müddətinə malcəhət və digər vergilərdən azad edildilər.

I Şah Abbas Sinan paşa üzərindəki qələbədən sonra, qışın sərt keçməsinə baxmayaraq, Qarabağa daxil olub, Gəncəni mühasirəyə aldı. Bu vaxt (1605-1606-ci ilin qışı) hər iki tərəfin dağidıcı fəaliyyəti nəticəsində Azərbaycanı və qonşu ölkələri achıq bürüdü. Qarabağ kəndliləri taxıl əkib-becəra bilmədilər. Şah Qarabağa daxil olan kimi qoşunu ərzaqla təmin etmək üçün təcili tədbirlər gördü. O, Azərbaycanın digər bölgələrindən Qarabağa 20 min xalvar (7 min ton a yaxın) taxıl gətirilməsi barədə xüsuslu fərman verdi.

Gəncədəki Osmانlı qarnizonu şəhərin təslim edilməsi təklifi ilə razılaşmadı. Gəncə qalasının mühasirəsi 4 aya yaxın davam etdi. Səfəvi ordusu osmanlıların müqavimətini qıraraq 1606-ci il iyulun 5-də Gəncə qalasını aldı. Osmانlı qarnizonu qılıncdan keçirildi. Salnaməçinin dediyinə görə, şahın əmri ilə onların 2,5 min nəfəri Həsənçay adlı yerdə edam edildi. Qarabağın hakimi Hüseyn xanı Müsahib Qacar hakimiyyətdən uzaqlaşdırıldı, yerinə Məhəmməd, Ziyadoglu Qacar təyin olundu.

Gəncənin ardınca Lori, Tiflis və Dmanisi qalalarının Osmانlı qarnizonları müqavimət göstərmədən təslim oldular.

I Şah Abbas Şirvanın və Dağıstanın tutulması ilə Qafqaz əməlliyyatını mümkün qədər tez başa çatdırmağa çalışırdı. Şahın təslim təklifi Şirvan bəylərbəyi Əhməd paşa tərəfindən qəbul edilmədiyi üçün 1607-ci il yanvarın 9-da Şamaxı üzərinə hücum başlanıldı.

Lakin hücum bir tərəfdən ərzaq və ələfin çatışmaması, digər tərəfdən isə qoşunun hərəkətinə mane olan və günlərlə davam edən leysan yağışlar nəticəsində üç aya qədər təxirə salındı. Bu şəraitdə Bakı, Dərbənd əhalisi də osmanlılara qarşı üsyana başladı.

1607-ci ilin yanварında Bakıda osmanlıların əleyhinə üsyən qalxdı. Şəhər üsyən başçılarının əlinə keçdi və şah qərargahı ilə əlaqə yaradıldı. Bakıda baş vermiş üsyən Şah Abbası son dərəcə sevindirdi: Səfəvi hökmдарı üsyənçilərin əksəriyyətinə "hədiyyələr, soyurqallar, bahalı paltarlar" bağışladı. Dərbənddə də osmanlılara qarşı üsyən baş verdi. Üsyənçilər şah qoşunları ilə birgə çıxış edərək

Dərbəndin hərbi rəisi Həsən paşanı təslim olmağa məcbur etdi lər (Dərbənddə üsyan 1607-ci ilin fevral-mart aylarında baş vermişdi). Şəhərdə Osmanlı hakimiyyətinə son qoyuldu. Rüstəm Qaytaqlı şəhər hakimi vəzifəsindən kənar edildi. Çıraq Sultan Ustachi şəhərin yeni hakimi təyin olundu. Şah Abbas göstərdikləri şücaətə görə Dərbənd əhalisini bütün dövlət vergilərindən azad etti.

Bu zaman Şamaxı şəhərinin mühasirəsi davam edirdi. 1607-ci ilin iyununda Səfəvi hərbi hissələrinin şəhərə güclü hücumu nəticəsində qala bürclərindən biri ələ keçirildi. Şəhərdə gərgin döyüşlər bir həftə ərzində davam etdi. Osmanlı hərbi hissələri iyunun 27-də silahı yerə qoyaraq təslim oldular. Salnaməçinin yazdırılmasına görə, "bir anda 2-3 min nəfər qılıncdan keçirildi və Şamaxı şəhəri tamamilə dağdırıldı". Zülfüqar xan Qaramanlı Şirvanın hakimi təyin edildi.

Beləliklə, XVII əsrin əvvəlində dörd il davam edən Səfəvi-Osmanlı müharibələrinin birinci mərhəlesi Səfəvilərin qəti qələbəsi ilə başa çatdı. Azərbaycanın bütün ərazisi və qismən Dağıstan Şah Abbasın hakimiyyəti altına düşdü.

I Şah Abbas Ərdəbilden Təbrizə qayıtdı və osmanlılarla sülh bağlamağa cəhd etdi. Şah bu məqsədlə dostunun - Krim xani Qazi Gərayın vasitəciliyindən istifadə etməyi münasib bildi. O, Osmanlı sərkərdəsi Xəndan ağanı Qəhqəhə qalasından azad etdi və onu öz elçisi Əbülqasım Yüzbaşı Evoğlu ilə Krıma göndərdi. Onlara Şah Abbasın işğal dairəsini tanımaq və Osmanlı dövlətinin Səfəvi dövləti ilə sülh müqaviləsi bağlamasına nail olmaq tapşırılmışdı. Lakin Krıma gedərkən yolda Xəndan ağanının öldürülməsi, şah elçisinin çərkəzlər tərəfindən əsir götürülməsi və Qazi Gərayın da ölüm xəbərinin alınması nəticəsində əldə edilmiş qələbə hüquqi baxımdan rəsmiləşdirilmədi.

II Səfəvi sarayı osmanlılarla sülh bağlamağa sonraki illərdə də cəhd göstərmişdi. 1609-cu ilin fevralında Üskudarda yerləşən Osmanlı sərdarı Quyucu Murad paşa Səfəvi şahının Şəmsəddin Ağə Rumlu vasitəsilə göndərdiyi məktubuna cavabında şahın elçiləri göndərilərsə, sülhün yaranmasına təsir gəs tərəcəyi qeyd edilmişdi. Osmanlı dövləti Azərbaycanın itirilməsi ilə hesablaşmayaraq hər vəchlə 1590-cı il sülhünүn şərtlərini saxlamağa çalışırdı.

Belə bir vəziyyət hərbi əməliyyatların yenidən başlanması ilə nəticələndi. 1610-cu ilin aprelində Quyucu Murad paşanın komandanlığı altında Osmanlı ordusu Azərbaycana hücum edərək Təbrizə kimi irəlilədi. Təbrizi ələ keçirən Murad paşa şah qoşununun hücumundan ehtiyat edərək 5 gündən sonra şəhərdən çıxdı və Vana qayıtdı. Təbriz şəhəri osmanlılar tərəfindən böyük dağıntılara məruz qalaraq yandırıldı.

Şah Abbas Osmanlı qoşunu ilə əsas döyüşə girməkdən çəkinmiş və bu dəfə də ənənəvi "yandırılmış torpaq" üsuluna əl atmışdı. Murad paşa Azərbaycana uğursuz yürüşü nəzərə alaraq danışqlara başlamışdır və 1555-ci il sülhünün şərtlərinin bərpa edilməsinə razılıq verdi. Lakin 1611-ci ilin avqustunda baş vəzir Murad paşanın vəfat etməsi sülhün imzalanmasını təxirə saldı. Səfəvi-Osmanlı sərhəd xətti məsələsi həll edilməmiş qaldı.

1612-ci ilin baharında uzun tərəddüddən sonra Osmanlı sərdarı Nasux paşa sülh danışqlarını bərpa etdi. Danışqları aparmaq üçün şahın səlahiyyətli nümayəndəsi Qazi xan Sədr əl-Həsən çoxsaylı nümayəndə heyətinin başında qiymətli hədiyyələrlə İstanbula göndərildi. Şahın elçi heyəti 1612-ci il oktyabrın 17-də Osmanlı sultani Əhməd tərəfindən qəbul olundu. Şah Abbasın təklif etdiyi 1555-cil il sülhünün şərtləri bərpa edildi. Lakin Osmanlı tərəfi bir sıra yeni şərtlər irəli sürdü. Səfəvi sarayı osmanlılara ildə 200 tay ipək verməyi öhdəsinə götürdü. Osmanlı tarixçisi Nəimanın məlumatına görə, osmanlıların vacib şərtlərindən biri də o idi ki, "rusların bu yerlərə yürüşlərinin qarşısını almaq məqsədilə onlar tərəfindən tikilmiş Terek (Tarku) qalasının dağılıması barədə sultanın fərmani olarsa, onda şah bu işə maneçilik törətməsin". Belə bir şərti irəli sürən Osmanlı dövləti Səfəvilərlə Rusiya arasında mümkün ittifaqın yaranmasına mane olmağa çalışırdı.

Azərbaycanın osmanlılarla qərb və cənub-qərb sərhədlərinin müəyyən edilməsi Çuxursəd hakimi Əmirgünə xan Qacara və Vanın Osmanlı hakimi Məhəmməd paşa tapşırılmışdı.

Ağışka qalasının Osmanlı nəzarətində qalması (1555-ci il sülhünə görə Səfəvilərin əlində idi), Səfəvi sarayı tərəfindən 200 tay ipəyin göndərilməməsi 1612-ci il sülhünün möhkəm olmadığını göstərdi.

Şah Abbasın Ön Qafqaz xalqlarını itaətə getirmək üçün böyük ordu ilə Azərbaycanın şimal vilayətlərinə və Gürçüstana 1613-cü ilin oktyabrında təşkil etdiyi yürüş uğurla başa çatdı. Səfəvilərin Cənubi Qafqazda möhkəmlənməsi Osmanlı rəsmi dairələrini ciddi surətdə narahat etməyə başladı. Sultan Əhməd 1612-ci il müqaviləsinin şərtlərini pozaraq, baş vəzir Qara Mehmed paşanın 1616-ci ilin yazında böyük ordu ilə qızılbaşlara qarşı yeni müharibəyə başlamasına əmr verdi. Osmanlı qoşunu Ərzurumdan Təbriz istiqamətində yürüşə başladı. Mehmed paşanın 100 minlik ordusu 1616-ci ilin avqustunda İrəvan qalasını mühasirəyə aldı. Şah Abbas qorçuları, Xorasan dəstəsini, İsfahan tüsəngçilərini irəvanlıların köməyinə göndərdi. Bundan başqa, könüllülərdən xüsusisi seçmə dəstə düzəldildi.

Şah Abbas yenə də osmanlılarla həllədic i döyüşə girmək fikrindən daşınındı. Osmanlı qoşununu mühasirəyə almayı, geriyə yolunu bağlamağı və hər vasitə ilə

qoşuna ərzaq gətirilməsinə mane olmayı qərara aldı. Qışın sərt keçməsi, epidemiyə və achiq qələbəyə inamını itirmiş osmanlıları geri çəkilməyə vadardı. 1618-ci ilin mayında Osmanlı sultani II Osmanın əmri ilə Xəlil paşa Diyarbəkirdən Azərbaycana doğru yenidən hərəkətə başladı. Onlarla birlikdə Türkiyə sultanının vassali II Canibəy Gəray xanın başçılığı altında Krim tatarlarının 15 minlik qoşunu da hərəkət edirdi. Krim xanının ordusu Osmanlı sultanının əmri ilə 1617-ci ilin noyabr ayında Şimalı Qafqazdan Azərbaycana soxuldu, Gəncə və Naxçıvanı talan edərək Xəlil paşa ilə birləşdi. Şah Abbas Osmanlı ordusunun yaxınlaşdığını nəzərə alaraq Təbriz şəhərini, sonra isə Ərdəbili boşaltdı. Müttəfiqlər Səfəvilərin əsas qüvvəsinə zərbə vurmağa çalışırdılar.

Səfəvilərlə Osmanlı qoşunu arasında həllədici döyüş 1618-ci il sentyabrın 10-da Sərab vilayətinin Ərəstaban və Səkəmsaray qəsəbələri arasındaki düzənlilikdə, Sınıq körpü adlı yerdə baş verdi. Osmanlı ordusu 15 min əsgər itirərək ağır məğlubiyyətə uğradı. Döyüşdə Ərzurum bəylərbəyi Həsən paşa öldürüldü, Van bəylərbəyi Mehmed paşa və Krim xanının baş vəziri Mirzə bəy əsir alındı. Canibəy qəçəraq canını qurtardı.

Sərab yaxınlığında bu məğlubiyyətdən sonra Xəlil paşa geri çəkilib sülh danışqlarına başladı. 1618-ci il sentyabrın 26-da Mərənddə Xəlil paşa ilə Şah Abbas arasında sülh müqaviləsi imzalandı. Bu sülhün 1612-ci il İstanbul sülhündən əsas fərqi Səfəvilərin ildə verəcəyi 200 tay ipək bacın 100 taya endirilməsi idi. Osmanlı sultani II Osman 1619-cu il sentyabrın 29-da Səfəvi-Osmanlı sülh müqaviləsini təsdiq edərək Avropa səfərinə çıxdı. 1618-ci il Səfəvi-Osmanlı sülh müqaviləsini Şah Abbas pozdu XVII əsrin 20-ci illərində Osmanlı imperiyasında hərc-mərciliyə başlandı. Ölkədə yenicerlər özbaşınalıq edir, sultanları hakimiyyətdən devirir, başqası ilə əvəz edirdilər. Bundan istifadə edən Şah Abbas 1622-1623-cü illərdə İraqi Ərəbi-Bağdad, Kərbəla, Nəcəf Mosul və Kərkük şəhərlərini ələ keçirdi. Az sonra isə, 1618-ci ilin sülhünə görə, osmanlılarda qalan Axalsık qalası tutuldu.

Osmanlı sultani IV Murad (1623-1640) itirilmiş torpaqlarla barışmayaraq Hafız Əhməd paşanı Diyarbəkirə hakim təyin etdi və zəbt olunmuş yerləri Səfəvilərdən geri almaq barədə göstəriş verdi və 1624-1626-ci illər Bağdad uğrunda Səfəvi-Osmanlı müharibəsi I Şah Abbasın qələbəsi ilə başa çatdı. Hafız paşanın Səfəvi şahı ilə danışqları bir nəticə vermedi. Danışqlarda Osmanlı ordusunun Bağdad mühəsirəsini dayandırması əvəzinə şahın şəhəri osmanlılara verəcəyi, Kərbəla, Nəcəf və Hilləni öz əlində saxlaması barədə razılıq alındı. Lakin gözlənilmədən Hafız paşanın Anadoluya geri çəkilməsi ilə danışqlar yarımcıq

qaldı. Şah Abbas Osmanlı elçisi Mustafa Ağaya "Sərdar Bağdad üzərindən çəkildi getdi, gedən əsgər qala vermək bizim şənimizə sığmaz" - cavabını vermişdi.

Şah Abbas yaranmış vəziyyətdən faydalanaraq Bağdadın tutulmasını rəsmiləşdirmək istədi. 1628-ci ilin martında şahın elçisi; Təhmasibqulu xan İstanbula gəldi və Bağdadın Səfəvilərə verilməsi şərti ilə sülh bağlanması sultana təklif etdi. IV Murad şahın bu təklifini qəbul etmədi.

I Şah Abbas öləndə (19 yanvar 1629-cu il) bütün Azərbaycan, Axalsık daxil olmaqla Şərqi Gürcüstan və İraqı Ərəb Səfəvilərin hakimiyyəti altında idi. Lakin osmanlılar Bağdadı geri almağa çalışırdılar. Şah Abbasın ölümü, nəvəsi Səfinin (1629-1642) hakimiyyətə keçməsindən istifadə edən IV Murad 1629-cu ildə Səfəvilərə qarşı hərbi əməliyyatlara yenidən başladı.

1629-cu ilin iyulunda Xosrov paşanın komandanlığı altında Osmanlı ordusunun Səfəvi torpaqlarına hücumu başlandı. Osmanlı qoşununun Bağdad istiqamətində hərəkatı eşikağasıbaşı Zeynal xan tərəfindən dayandırıldı. Sultanın əmri ilə Osmanlı qoşunu Zur paşanın komandanlığı altında 1630-cu il aprelin 30-da İrəvan qalasını döyüşsüz ələ keçirərək Həmədan istiqamətində yürüşü davam etdirdi. İyunun 7-də Həmədanı tutan Xosrov paşa Səfəvi ordusunun əks hücumundan çəkinərək, 6 gündən sonra şəhəri tərk etdi.

Yalnız İrəvan qalasının itirilməsindən sonra I Şah Səfi divanbəyi Rüstəm xanı 4 minlik qoşunla düşmən üzərinə göndərdi.

Osmanlı sultanı IV Murad Xosrov paşanı 1630-cu ilin sentyabr ayında Bağdadın fəthinə göndərdi. Osmanlı ordusu oktyabrın 6-da şəhəri mühasirəyə aldı. Qala Səfiqulu xan tərəfindən inadla müdafiə olundu. Xosrov paşa noyabrın 14-də mühasirəni dayandıraraq geriyə çəkildi. Səfəvilər tərəfindən 1630-cu ilin sonuna kimi Kərkük, Hillə və Hələb qalaları yenidən tutuldu.

Beləliklə, IV Sultan Muradın Bağdadı tutmaq cəhdini yenidən boşça çıxdı. 1631-ci il oktyabrın 2-də həllədici döyüsdə Osmanlı Zur paşa öldürdü. Osmanlılar 6-7 min əsgər itirərək geri çəkildilər. I Şah Səfi öz elçisi Kuçə bəyi İstanbula göndərdi və Osmanlı sərhədində sakitlik dövrü başlandı. Hərbi əməliyyatların kəsilməsinə baxmayaraq, sərhəddə vəziyyət mürəkkəb və gərgin olaraq qalırdı.

1632-ci ilin sonunda Ərzurum hakimi Xəlil paşanın Hilləni ələ keçirməsi şah hökumətini Rüstəm xanın rəhbərliyi altında Səfəvi qoşununu oraya göndərməyə məcbur etdi. Rüstəm xan şəhəri osmanlılardan geri aldı. Bu zaman Osmanlı sultanı IV Murad ölkə daxilindəki qiyamı yatrımaqla məşğul olduğu üçün ciddi tədbir görmədi.

Osmanlı sultani IV Murad Cənubi Qafqazı işgal etmək məqsədilə 1634-cü ildə hərbi əməliyyatlara yenidən başladı. Osmanlı hökmədarı Polşa və Rusiya ilə münasibətləri sülh yoluna qoyaraq əsas ordunu Səfəvilərə qarşı yönəltdi. O, asan qələbə çələraq ölkəni maliyyə böhranından xilas etmək niyyətində idi. Osmanlı qoşunu 1634-cü il avqustun 10-da İrəvan qalasını mühasirəyə aldı. Səfəvi ordusunun baş komandanı Rüstəm xan Təbrizə çəkilmiş, qalanı Təhmasibqulu xan Qacara tapşırılmışdı. O isə qalanı 10 gündən sonra Murada təslim etdi. Osmanlı ordusu Xoy qalasını tutdu və Təbrizə doğru irəlilədi. Sentyabrın 11-də Təbriz şəhəri IV Murad tərəfindən tutuldu. Osmanlı sultani şah sarayını və şəhəri tamamilə dağıtmaq haqqında əmr verdi. Salnaməci yazırıdı: "Osmanlı qoşunu uca binaları, gözəl sarayları xarabaza zara çevirdi". Lakin sentyabrın 15-də ərzaq və ələfin çatışma zlılığı, qışın yaxınlaşması, Səfəvi qoşununun hücum təhlükəsi onları Təbrizdən çıxmağa məcbur etdi. Bundan sonra şah hərbi şurası İrəvan qalasının geri almayı qərara aldı. Rüstəm xanın komandanlığı altında Səfəvi ordusu qalanı mühasirə etdi. Bu zaman Azərbaycan, Qarabağ və Şirvan əmirləri öz dəstələri ilə qızılbaşların köməyinə gəldilər. Şah Səfi özünün mühafizə dəstəsi ilə qala ət rafina gəldi və aprelin 2-də İrəvan qalası I Şah Səfi tərəfindən tutuldu.

1634- 1635-ci illərin hərbi əməliyyatları Səfəvilərin qələbəsi ilə başa çatdı. I Şah Səfiyə miras qalmış güclü mərkəzləşdirilmiş hakimiyyət, ölkənin hələ də saxlanılan iqtisadi gücü qələbənini əldə olunması təmin etdi.

Səfəvi-Osmanlı qarışdırmasında Bağdad məsələsi mübahisə obyekti kimi qalırdı. IV Murad şəhəri əla keçirmək üçün özünün uğursuz cəhdindən sonra da bu niyyətindən əl çəkməmişdi. 1637-ci ilin martında Səfəvi sarayı Osmanlı ordusunun Bağdada hücum hazırlığı haqqında məlumat aldı. Rüstəm xannın və Şahverdi xanın 12 minlik ordusu Osmanlı ordusunun hərəkətini dayandırıa bilmədi. Səfəvi sarayındaki mürəkkəb vəziyyət, ölkəni bürüyən üsyənlər, Moğol dövləti ilə başlanan hərbi əməliyyatlar Səfəvi qüvvələrinin parçalanmasına və Osmanlı qoşununun hücumunu dəf etməyə imkan vermədi. Nəticədə IV Murad 1638-ci il noyabrın 20-də Bağdad şəhərini mühasirəyə aldı. Bəktəş xanın komandanlığı altında Səfəvi qoşunu şəhəri dekabrın 25-dək müdafiə etdi. Baş verən döyüşdə Osmanlı baş vəziri Mehmed paşa öldürüldü. IV Murad tərəfindən Bağdadın tutulması nəticəsində uzun illər davam edən Osmanlı-Səfəvi müharibəsi başa çatdı. Osmanlı sultani Bağdadın yeni hakimi Məhəmməd Ağanı Səfəvi sarayına sülh danışqlarına göndərdi. I Şah Səfi sülh teklifini qəbul etdi.

1639-cu il mayın 17-də Qəsri-Şirində Səfəvi elçisi Sarı xan Osmanlı Qara Mustafa paşa ilə üçgünlük danışqlardan sonra sülh sazişi imzaladılar. Sazişə görə, Osmanlı-Səfəvi müharibəsinə son qoyuldu. İraqi Ərəb osmanlılarında, Zəncir

qalasından şərqdəki torpaqlar Səfəvilərdə qalırdı. Müqaviləyə görə, Səfəvilər Van və Qars qalalarına, həmçinin A xalsıka hücum etməyəcəklərinə dair təminat verirdilər. Tərəflərdən hər birinin böyük ərazi əldə etməməsi üçün təklif olundu ki, "bitəref" zona yaradılsın. Məhəmməd Məsumun yazdıığına görə, Azərbaycanın qərbindəki Maku, Kotur və Mağazburd qalalarının dağılıması nəzərdə tutulurdu.

I Sülh müqaviləsi 1639-cu il mayın 20-də Şah Səfi tərəfindən təsdiq edilərək Məhəmmədqulu xan vasitəsilə İstanbula göndərildi. IV Sultan Murad da müqaviləni təsdiq etdi.

Bələliklə, 1639-cu il Səfəvi-Osmanlı sülhü XVIII əsrin ikinci rübüñə kimi hər iki dövlət arasındakı münasibətləri nizama saldı, Azərbaycanda qismən sakitliyi bərqərar etdi, on illərlə boşalmış şəhərlərin bərpası, iqtisadiyyatın inkişafı üçün şərait yaratdı.

**XVII əsrin ikinci yarısında Azərbaycanın siyasi vəziyyəti.** XVII əsrin ikinci yarısında Azərbaycanın siyasi həyatında xüsusiələ nəzərə çarpan hadisə baş vermişdir. Əsasən dinc inkişaf şəraiti ilə əlamətdar olan bu dövrdə də Azərbaycan ərazisi inzibati bölgüsünə görə 4 iri vilayətdən ibarət idi (Təbriz, Çuxursəd, Qarabağ və Şirvan). Bu vilayətləri İsfahan şah sarayının sərəncamı ilə təyin olunan bəylərbəyilər idarə edirdilər. Ərdəbil hakimləri vəqf mülklərinin müdafiəçisi və bəylərbəyi vəzifələrinə eyni zamanda yerinə yetirirdilər.

Bəylərbəyilər yerlərdə ali hakimiyətin başlıca nümayəndələri idi. Əgər XVII əsrin ilk onilliklərində bəylərbəyi vəzifəsinə hərbi ugurları, qabiliyyəti ilə tanınmış görkəmli sərkərdələr təyin edilirdi, Osmanlı-Səfəvi müharibələri başa çatdıqdan, nisbi dinclik dövrü bərqərar olduqdan sonra həmin vəzifəni hərbi və inzibati cəhətdən səriştəsiz şəxsər tutmağa başladılar.

Bəylərbəyiliyə tabe olunmuş vilayətlərin hakimləri *qolbəyi* adlanırdı. Onlar bəylərbəyinin məsləhəti və təqdimatı ilə həmin vəzifəyə təyin edilir, yaxud vəzifədən kənar olunurdular. Daha kiçik inzibati vahidlərin hakimləri *sultan* titulunu daşıyır və onlar yerli hakimiyət orqanlarının müsələqə surətdə yaradırdılar. Sultanlar müvafiq vilayətin qolbəyilərinə və bəzən birbaşa bəylərbəyinə tabe idi. Xan ali hərbi-inzibati mövqe tutan şəxs idi, sultan və bəy isə həmin şəxslənən aşağı mövqe tuturdu. XVII əsrin ikinci yarısında bəylərbəyilik iri inzibati vahid kimi Səfəvi imperiyasının yalnız sərhəd zolağında fəaliyyət göstərirdi. Dövlətin daxili vilayətləri isri bilavasitə şah sarayının hakimiyəti, daimi nəzarəti altında idi. Həmin vilayətlərin dövlət vergilərindən və feodal töycülərindən əldə olunmuş bütün gəlirləri birbaşa İsfahan sarayına çatdırılırdı. Sərhəd zolağında bəylərbəyi vəzifəsinə təyin olunmuş şəxslər onlara həvalə olunmuş ərazini Səfəvi dövlətinin qanunlarına (islamın şia məzhəbinin tələblərinə, şah fərmanlarına və yerli

ənənələrə) münasib şəkildə idarə etməli idi. Bəylərbəyilər həmin tələbləri onlara tabe olan vilayət və bölgə hakimləri, xan və sultanlar qarşısında da qoyurdular. Bəylərbəyilər və onlara tabe olan hakimlər müəyyən miqdarda silahlı hərbi qulluqçular (mü'lazim) saxlamalı olurdular. Həmin hərbi dəstələr hərbi təhlükə yaranarkən bəylərbəyiliyin qoşununun əsasını təşkil edirdilər. Anonim müəllifin məlumatına görə, Azərbaycanda mövcud olan bütün 4 bəylərbəyiliyində mü'lazimlərin ümumi sayı 30 min nəfərdən artıq deyildi.

Hər bir bəylərbəyiliyin qoşununun sayı daxili xidmət üçün kifayət idi. Dövlətin və ayrı-ayrı feodalların əleyhinə yönəlmış geniş miqyaslı kütləvi çıxışların yatırılması vəzifəsini isə qonşu olan bəylərbəyilər birlikdə yerinə yetirir, ölkənin "pozulmuş sakitliyini" bərpa edirdilər.

Qoşun əsasən bəylərbəyiliyin gəlirləri hesabına saxlanılırdı. Kəndlilərdən, sənətkarlardan, tacirlərdən toplanan dövlət vergiləri və töycülər bəylərbəyiliyin gəlirlərinin başlıca mənbəyi idi. Hər bir bəylərbəyiliyin gəlirlərinin müəyyən qismi Səfəvilər sarayına İsfahana göndərilirdi. Bəylərbəyilər habelə şaha müxtəlif hədiyyələr, bəxşişlər (gənc qullar və kənizlər, seçmə atlar, qızıl sikkələr, yüksək səviyyədə hazırlanmış məisət avadanlığı, bahalı toxuculuq məmulatı) göndərməli idilər. Həmin bəxşişlər, adətən, əlamətdar hadisələr (təntənəli mərasimlər, hərbi qələbələrin bayram edilməsi, səltənət varisinin dünyaya gəlməsi və s.) münasibətilə göndərilirdi.

Bəylərbəyiliklərin maliyyə işlərini vəzirlər yerinə yetirirdilər. Vəzirlər mərkəzi maliyyə idarəsi qarşısında hesabat verir və bəylərbəyinin rəhbərliyi altında çalışırlar. Mustoufilər və mühəssillər vəzirə tabe idi. Bu maliyyə məmurları, vergiyığınlar vəzirlərin arxalandıqları başlıca vəzifəli şəxsler olmuşlar.

Məhkəmə orqanları şeyxülləslərin, qazilərin və müftilərin başçılığı altında fəaliyyət göstərir, müsəlman şəriət normalarına əsasalanırdılar. Azərbaycan şəhərlərində hakimlərin başçılığı ilə çoxsaylı dövlət məmurları çalışan mürəkkəb idarə aparıcı vardi.

Səfəvilər dövlətində həm mərkəzi idarəcilik sisteminde, həm də yerlərdə müxtəlif vəzifələrin tutulması işində irsilik qaydası rəsmi olaraq tanınmırı. Lakin Səfəvi imperiyasının həm mərkəzində, həm də yerlərdə müəyyən vəzifə və mövqelərin müəyyən şəxsər, onların ailə üzvləri üçün möhkəmləndirilməsi meyli xeyli idi. Mühüm vəzifələrə sahib olmuş, faydalı mövqelər qazanmış şəxsər, iri torpaq mülklərinin sahibi kimi fəaliyyət göstərir, dövlət gəlirlərinin müəyyən qismini mənimşəyir, gələcəkdə yaxınlarının da bu cür yaşamasına can atır və çox halda məqsədlərinə nail olur, irsilik prinsipini gerçəkləşdirirdilər. XVII əsrin ikinci yarısında da Səfəvilər dövlətinin siyasi-inzibati həyatının mənzərəsi və inkişafı

hakim feodallar sınıfının bu iki əsas meylinin nisbəti ilə müəyyənmişdi. Feodal quruluşu şəraitində irsi idarəcilik sistemi müəyyən mənada hakimlərin ölkənin (vilayətin) abadlaşdırılmasına, məhsuldar qüvvələrin inkişaf etdirilməsinə marağını təmin edirdi. Xüsusiələ qeyd etmək lazımdır ki, vilayət hakiminin vəfati, yaxud inzibati qaydada vəzifədən kənar edildiyi təqdirdə yeni hakim yalnız mərkəzi hökumətin təsdiqi, şahın xüsusi fərmani əsasında vəzifənin icrasına başlaya bilərdi. Yerli hakimiyyət orqanları isə irlilik qaydasına əməl olunmasına can atır və bir çox hallarda uğur qazana bilirdilər. 50 ildən artıq bir müddət ərzində Səfəvilər dövlətinin paytaxtında yaşmış fransız missioneri Rafael dü Man yazırıldı: "Burada (Səfəvilər imperiyasında. - *məsul red.*) hakim olan üç zümrə - bəylərbəyilər, xanlar, sultanlar vilayətləri "yeməkdədirlər". "Bu və ya digər vilayəti kim idarə edir?" suali əvəzinə, "Bu və ya digər vilayəti "yeyən" kimdir?" sualını verirlər".

Təbriz hakimləri əsrin ortalarında çox zaman Səfəvi ordusunun ali baş komandanı vəzifəsinə i də icra etməkdə idilər. Bu, Azərbaycanın cənub vilayətlərinin iqtisadi imkanlarının, strateji əhəmiyyətinin artması ilə izah edilməlidir. Lakin XVII əsrin sonlarına doğru Səfəvi dövlətinin ümumi böhranı şəraitində iki vəzifənin bir şəxs tərəfindən bu cür icrası Azerbaycan üçün faydalı olmadı. Çünkü ali baş komandan vəzifəsinin yerinə yetirilməsi zərurəti çox zaman Təbriz hakiminin şəhərdən uzaqlaşmağa məcbur edirdi. Beləliklə ölkənin cənub vilayətləri illərlə bəylərbəyilərin yaxın adamları ikinci dərəcəli şəxslər tərəfindən idarə olunurdu. Bu vəziyyət isə Azərbaycanın iqtisadi və siyasi həyatına mənfi təsir göstərirdi. Əsrin ikinci yarısında müxtəlif bölgələrdə yaşayan əhalinin kütləvi şikayətlərinə əsasən hakimlərin tez-tez dəyişilməsi faktı diqqətlə xüsusiələ cəlb edir.

XVII əsrin son onillikləri ərzində Osmanlı Türkiyəsinin Səfəvi dövləti ərazilərinə müdaxilə təhlükəsi aradan qalxmışdı. Çünkü Osmanlı imperiyası tənəzzül mərhələsini yaşadığı dövrdə Cənubi Azərbaycan vilayətlərinin, Təbrizin idarəsi mülki momurların əlinə keçdi. Maliyə sahəsində ixtisaslaşmış məmurlar idarə işlərində xüsusi fəallıq nümayiş etdirirdilər. Müxtəlif vaxtlarda Azərbaycanın vəziri vəzifəsində olmuş iki qardaş - Mirzə Sadıq və Mirzə, İbrahim bu sahədə xeyli fərqləndilər (Təbrizdə mövcud olan iki bazar indiyədək onların adlarını daşıyır). Qarabağ vilayəti Ziyad oğlu Qacar nəslinin nümayəndələri tərəfindən idarə olunurdu. Qeyd etmək lazımdır ki, bu nəslin nümayəndələri Qarabağı XIX əsrin əvvəllərinədək idarə etmişdilər. XVII əsrin 30-cu illərinin əvvəllərində Qarabağ başqa tayfadan olan hakimin (Davud xanın) idarəsinə verildi. Lakin bu sınaq uğursuz oldu, Ziyadoğlu Qacai nəslili vilayətin idarəciliyi vəzifəsində bərpa edildi.

Bu dövrdə Qarabağın siyasi həyatı sabitliyi ilə səciyyəvi olmuş, Səfəvi dövləti həyatında baş vermiş ağır böhran prosesi bu vilayətin inkişafına az təsir

göstərmişdi. Siyasi baxımdan bu dövrdə Qarabağın vəziyyəti Gürcüstandakı şəraitlə six əlaqədar idi. Nümunə üçün göstərmək olar ki, Şah Sultan Hüseynin hakimiyyətinin ilk illərində (XVII əsrin 90-cı illərinin ikinci yarısı) XI Georginin başçılığı altında Gürcüstanda üşyan baş vermiş, Qarabağın hərbi hissələri üşyanın yatırılmasında iştirak etmişdi. Lakin Gəncə-Qarabağ bəylərbəyi Abbasqulu xan Ziyadoglu Qacarın və Kartlı çarı XI Georgin dostluq münasibətləri hadisələrin müsbət sonluqla başa çatmasında böyük rol oynamışdı. Bununla əlaqədar olaraq hər iki ölkənin əhalisi XVIII əsri nisbətən dinc şəraitdə qarşıladı.

XVII əsrin əvvəllərində Şirvan şimaldan Rusiya dövləti ilə həmsərhəd idi. Məhz buna görə də bu dövrdən etibarən Krim tatarlarının Dərbənd keçidi ilə Azərbaycana müdaxilələrinə son qoyuldu və VI əsrin sonları XVII əsrin əvvəllərindən başlayaraq Moskva dövlətinin Azərbaycana ticarət-iqtisadi müdaxiləsi gücləndi. Rus ekspansiyasının həyata keçirilməsində Şirvana xüsusi əhəmiyyət verilirdi. Mənbələr təsdiq edir ki, Azərbaycan-Rusya ticarət əlaqələri ziddiyyətli şəkildə inkişaf edirdi. Rus dövləti Azərbaycana ucuz xammal mənbəyi və əmtəələrin əlverişli satış bazarı kimi yanaşır, digər dövlətlərin Azərbaycana ticarət müdaxiləsinə əngel törədirdi.

XVII əsrin ortalarında ruslar Şirvanın şimal sərhədləri boyunca (Şimali Qafqazda) bir sıra qalalar tikməyə başladılar. Bu qalalar Rusiya dövlətinin strateji məqsədlərinin xidmət etməli idi. İsfahanda, şah sarayında bu məlumat narahatlıq və etiraz hissələri ilə qarşılandı. Şah rusların həyata keçirdikləri tədbirlərə mane olmaq məqsədilə fərman verdi. 1653-cü ildə Səfəvi hərbi hissələri ilə ruslar arasında silahlı toqquşma baş verdi. Şahın hərbi qüvvələrinə Şirvan hakimi Xosrov xan başçılıq edirdi. Rusiya çarı Aleksey Mixayloviç (1645-1676) münaqişənin inkişaf etməsinə imkan vermadı. Rus nümayəndə heyəti İsfahana göndərildi. Ruslar Şirvan bəylərbəyi Xosrov xanın vəzifəsindən kənar olunması və edam edilməsi tələbini irəli sürdürlər. Münaqişə 1662-ci ilədək davam etdi.

XVII əsrin ikinci yarısında Azərbaycanın siyasi həyatında Xəzərsahili bölgələrə soxulmuş Don kazaklarına qarşı mübarizə əhəmiyyətli yer tutur. 1668-ci ilin yayında Stepan Razinin başçılığı ilə Azərbaycan ərazisinə təşkil edilmiş kazak yürüşləri xüsusiələ qeyd olunmalıdır. Bu yürüş zamanı kazaklar Dərbənddə sahilə çıx-dılar, Niyazabadı, Şabranı qarət və talan etdilər. Lakin onların Bakıya yürüyü uğursuzluqla nəticələndi. Stepan Razin güclü müqavimətdən ehtiyat edərək şəhəri təcili surətdə tərk etməli oldu. Qarətçilər dəstəsi Xəzərin cənub sahillərinə hərəkət etməyə başladı. Kazak hərəkatının yatırılmasında Səfəvi dövləti və Moskva knyazlığı eyni dərəcədə maraqlı idi. Moskva knyazlığı üşyanı yatrımaqla daxili

sabitliyi bərpa etdi. Səfəvi dövləti isə talançı və qarətçi yürüşlərə məruz qalmış təhlükəsindən xilas oldu.

Moskva knyazlığı, rus hakim dairələri dövlətin cənub sərhədlərini genişləndirmək siyasetini getdikcə aşkar şəkildə yeritməyə başlamışdır. Moskva hökmədarları İngiltərin Səfəvilər dövləti hüdudlarında nüfuz qazanmaq cəhdlərinə qısqanlıqla yanaşır, Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasında daim gərginliyin qalmasına can atırlılar. Əsrin sonlarına doğru Səfəvi hökmədarı Moskva knyazlığının Osmanlı imperiyasına qarşı birgə çıxış etmək təklifinə münasibətini bildirdi. Bu təklifin qəbul olunmasının Səfəvilər dövlətinin hərbi potensialının zəifləməsi ilə də izah etmək mümkündür.

Moskva knyazı Xəzər dənizinə Şərqi ölkələrinə müdaxilə üçün mühüm vasitə kimi yanaşırı. Ruslar hər vasitə ilə Xəzər hövzəsində möhkəmlənməyə can atırlılar. Dağıstan ərazisinin hansı dövlətə mənsub olması məsələsi də XVII əsrin ikinci yarısında Səfəvi-Rusya münasibətlərində kəskin nəzərə çarpırdı. Yeni XVIII əsrədə Rusiya hakim dairələri ölkənin iqtisadi inkişaf potensialına, artan hərbi qüdrətinə arxalanaraq dövlətin sərhədlərinin cənuba doğru xeyli genişləndirə bildilər.

XVII əsrin ikinci yarısı Azərbaycan (habelə Yaxın və Orta Şərd ölkələri) üçün dərin durğunluqla səciyyəvi olmuşdur. Bu durğunluq prosesi ictimai-siyasi həyatın bütün sahələrini əhatə etmişdir.

## IX FƏSİL

### XVII ƏSRDƏ AZƏRBAYCANDA İCTİMAİ-İQTİSADI MÜNASİBƏTLƏR

**Kənd təsərrüfatı və aqrar münasibətlər.** Əvvəlki əsrlərdə olduğu kimi, XVII əsrə də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı (əkinçilik və heyvandarlıq) əsas yer tuturdu. Oturaq və yarımoturaq əhalinin tərafından məskunlaşmış torpaqlar feodal sinfinin mülkiyyəti olaraq qalırdı. Ölkədəki su ehtiyatları da feodalların və onların timsalında dövlətin mülkiyyəti idi.

Azərbaycanda o dövr üçün Yaxın və Orta Şərqdə tanınan bütün kənd təsərrüfatı bitkiləri becərilirdi. Dövrün müxtəlif mənbələri bir çox vilayətlərdə bugda əkinlərinin zənginliyini göstərmüşdür. Övliya Çələbi Təbriz ətrafında 7 bugda növünün becərildiyini xüsusilə qeyd etmişdir. Təbriz ətrafında taxıl bitkilərinin əkilib-becərilməsi vilayətin iqtisadi həyatında mühüm yer tuturdu. Bu, Təbriz əhalisinin çoxsaylı olması və taxıl məhsullarına tələbatının yüksək səviyyəsi ilə əla mətdar idi. Arazin cənub sahilləri və xüsusilə Ərdəbil vilayəti bugda əkinlərinin

məhsuldarlığı ilə məşhurlaşmışdı. 1664-cü ildə Azərbaycanda olmuş fransız səyyahı Jan Batist Tavernye də Təbriz ətrafında geniş taxıl zəmiləri olduğunu göstərmişdir. Tavernyenin diqqətini "Azərbaycan dağlarının zirvələrindəki gözəl buğda zəmilərinin yüksək gəlirliliyi" cəlb etmişdi. Holland səyyahı Yan Streys qeyd edirdi ki, Ərdəbil bölgəsinin "məhsuldar zəmilərində xeyli ucuz olan bol buğda yetişir". O əlavə edirdi ki, "bu buğdanan Çox keyfiyyətli və süd kimi ağ çörək bışırılır". Arpa əkinləri Gəncənin, Şamaxının və Marağanın ətrafındaki geniş sahələri əhatə edirdi. Fəbriz və Ərdəbil vilayətlərində xeyli paxxalı bitki becərilirdi.

Bu dövrdə Azərbaycanda çəltik əkinlərinə xüsusi diqqət yetirilirdi. Mənbələr təsdiq edir ki, çəltik ölkənin bir çox bölgələrində əkilib-becərilirdi. Övliya Çələbi Gəncə və Şamaxı ətrafında geniş Çəltik tarlaların mövcudluğu haqqında məlumat vermişdir. 1677-ci ildə Marağada olmuş Akulislı (Əylisli) Zəkəriyyə qeyd edirdi ki, "burada keyfiyyətinə görə Hindistan çəltiyindən yüksək olan əl çəltik bitir". Tavernye Naxçıvandan Təbrizə gedərək bir neçə çaylı suyu ilə suvarılan, başdan-başa çəltik əkilmiş geniş düzənliyi heyvətlə müşahidə etmiş, bu heyvətini öz əsərində ifadə etmişdi. Pambıqçılıq Azərbaycanın kənd təsərrüfatında mühüm yer tuturdu. Övliya Çələbi göstərir ki, Şirvan, Xoy, Gəncə, Marağə Bakı və Naxçıvan tarlalarında bu qıymətli xammal xeyli miqdarda və 7 növdə becərilməkdə idi.

Bağçılıq əhalinin ən böyük gəlir mənbələrindən biri hesab edilmişdir. Xarici bazarlarda müxtəlif meyvələrə böyük tələbat vardı Alman səyyahı Adam Oleari Ərdəbil ətrafındakı kəndlərdən birina "meyvə ağacları olan gözəl, böyük bağların yerləşdiyini" xüsusi qeyd etmişdir. Hərbi əməliyyatların baş vermədiyi bölgələrdə bağçılıq daha intensiv surətdə inkişaf etmişdi. Artıq XVII əsrin ortalarına doğru Azərbaycanın bir çox vilayətləri yüksək dərəcədə inkişaf etmiş bağçılıq bölgələri sayılırdı. Məsələn, Övliya Çələbi Şirvanda Mərənddə və Təbrizdə meyvələrin bol olduğunu göstərmişdir.

Xəzərin Azərbaycan sahilərində sitrus və zeytun ağacları əkilirdi. Mənbələrdə Bakı ətrafında, habelə Xalxal ərazisində yabanı sitrus bitkilərinin çoxluğu da qeyd edilir.

Şirvan, Qarabağ və Təbriz vilayətlərində üzümçülükdən daha geniş yayılmışdır. Fransız səyyahı Şardenin məlumatına görə, yalnız Təbrizdə üzüm növlərinin sayı 60-a çatırıldı. Övliya Çələbinin dediyinə görə, Şamaxıda üzümün 7, Təbrizdə isə 10 əla növü becərilmişdir.

Bostançılıq da müəyyən mövqeyi olan kənd təsərrüfatı sahələrindən idi.

Tut ağaclarının becərilməsi ilə əlaqədar olan ipəkçilik Azərbaycanın şimal vilayətlərində (Şirvan və Qarabağda) inkişaf etmişdi. XVII əsrin 30-cu illərində

bütün Səfəvilər dövləti ərazisində istehsal olunmuş 18 min tay ipəyin 2 min tayı Qarabağın və 3 min tayı Şirvanın payına düşürdü (Adam Oleari).

Azərbaycan əski dövrlərdən əla boyayıcı keyfiyyətlərə malik olan boyaqotu (qızıl boya) bitkisinin becəriləməsi ilə məşhurlaşmışdı. Bu bitkinin qırmızı rəng verən kökləri digər ölkələrə dövlətlərə ixrac edilirdi. Boyaqotu Şirvanda (xüsus ilə bu vilayətin ətraflarında), Arazın cənub sahillərində bitirdi.

Abşeron ərazisində xeyli miqdarda zəfəran əkilib-becərilirdi. Zəfərandan toxuculuqda, əyricilik işlərində, qida hazırlanmasında istifadə olunurdu. Zəfəran Moskvaya aparılan qiymətli ixrac məhsullarından biri idi.

Azərbaycanın kənd təsərrüfatında tütün yeni bitki olmuşdur. Bu bitki Azərbaycana XVI əsrin sonlarında Amerika qıtəsindən portuqaliyalılar tərəfindən gətirilmiş, XVII əsrin sonlarında isə Səfəvi dövləti hüdudlarında becərilməyə başlanılmışdır. Tütün Azərbaycanın əsasən cənub və cənub-qərb torpaqlarında, xüsus ilə Marağada becərilirdi.

Əkin üçün yararlı olan geniş torpaq sahələrinin mövcudluğu şəraitində suyun azlığı, əski dövrlərdə olduğu kimi, XVII əsrə də Azərbaycan əkinçiliyinin səciyyəvi cəhətini təşkil edirdi. Bu baxımdan ölkə əkinçiliyində süni suvarma birinci dərəcəli əhəmiyyət kəsb etmiş, əkin sahələrinin məhsuldarlığı əsasən suvarma tədbirlərinin həyata keçirilməsindən asılı olmuşdur. XVII əsr ərzində Azərbaycanda süni suvarmanın təşkili işi tədricən pişləşmişdi. Tavernye yazırı: "Bir dəfə mən Azərbaycan maliyyə idarəsinin başçısı, Təbrizdə yaşayın Mirzə İbrahimla səhbət edirdim. O elan etdi ki, hazırda İranda torpaqlarının məhsuldarlığı azalmışdır. Son 80 il ərzində yalnız Təbrizdə və onun ətrafında 400 suvarma xətti sıradan çıxmışdır. Maliyyə idarəsi başçısının dediyinə görə, "bu cür vəziyyət İrana xeyli zərər gətirməkdədir. Çünkü kanallar vasitəsilə suvarma olmadan ölkə ərazisində heç nə bitmir". Şarden də yuxarıdakı məlumatı təsdiqləyərək göstərirdi ki, "yalnız Midiyada (Azərbaycanda) son 60 il ərzində yeraltı kanalların sayı 400 ədəd azalmışdır".

Bu dövrdə Azərbaycanda süni suvarmanın əhəmiyyətini anlamaq üçün Tavernyenin qeydlərinə diqqət yetirmək kifayətdir. O yazırı ki, Avropa çaylarının əksinə olaraq buranın çayları dənizə yaxınlaşdıqca bol su ehtiyatına malik olmaq əvəzinə quruyur. Azərbaycan şəhərləri əsasən kəhriz suyu ilə təchiz edilirdi. Məsələn, Övliya Çələbi göstərirdi ki, Təbriz 900 kəhrizin və kanalın, habelə 6 dağ çayının suyu ilə təchiz olunmuşdur.

Əvvəlki tarixi dövrlərdə olduğu kimi, XVII əsrə də Azərbaycanda süni suvarmanın aşağıdakı növləri vardı: çay suları, bulaq suyu əsasında iki yerüstü

suvarma növü, quyulardan və yeraltı axınlardan - kəhrizlərdən gələn iki yeraltı suvarma növü.

Bu dövrdə Azərbaycanın iqtisadi həyatında heyvandarlıq mühüm yer tuturdu. Heyvandarlıq nəinki daxili bazarın tələbatını ödəyirdi, habelə qonşu ölkələrə xırda və iribuyuzlu mal-qaranın xeyli miqdarda ixrac olunmasını təmin edirdi. Xüsusilə zərifyunlu heyvanlara xarici bazarlarda tələbat böyük idi.

Səfəvilərin hakimiyyəti dövründə baş vermiş hərbi əməliyyatlar zamanı əldə olunmuş qənimətlər sırasında mal-qara sürülən barədə məlumat verilirdi. Məsələn, qızılbaşların Şərqi Anadoludi apardıqları hərbi əməliyyat zamanı əldə etdikləri qənimət qeyd edilə bilər: 1548-ci ildə 5 min at, 100 min qoyun və 50 min qara mal, 1552-ci ildə isə 3 min at, 30 min qoyun və 10 min qaramal əla keçirilmişdi. I Şah Abbasın qoşunlarının kurd tayfalarına qarşı Maka vilayətindəki əməliyyatı gedişində (1605-ci il) o qədər mal-qara əla keçirilmişdi ki, Səfəvi qoşunlarının düşərgəsində bir qoyunuq qiyməti 0,5 dirhəmə, inəyin qiyməti isə bazar qiymətindən bir neçə dəfə aşağı, yəni 2 dirhəmə enmişdi (İsgəndər bəy Münsi). Mənbələrdə Səfəvi şahlarının xüsusi at ilxilərə sahib olması haqqında məlumatlar vardır. Bu cür ilxilar əsasən Azərbaycanın Marağai Mərənd və Qarabağ vilayətlərində saxlanılırdı. İsgəndər bəy Münsinin məlumatına görə, Səfəvi hakimiyyətinə qarşı 1578-ci ildə üsyan etmiş kurd Mukri tayfası I Təhmasibə məxsus olan təqrübən 10 min cins atı Marağa otaqlarından sürüb aparmışdı. Məhəmməci Yusif Müvərrix 1641-ci ildə I Şah Səfinin ilxilərindən olan atlandı Səfəvi sərkərdələri arasında bölüşdürülməsi faktına xüsusi diqqəti yetirmişdir. Şarden qeyd edirdi ki, "İranda at ilxilərə malik olmaq hüququ şahın müstəsnə səlahiyyətidir, vilayətlərin hakimləri isə bu cür ilxiları şahın adından saxlayırlar". Bu fransız səyyahi Midiyani (Azərbaycanı) imperiyanın ən yaxşı at cinsləri bəslənilən vilayətlərindən biri kimi təqdim edirdi. At və qatırların xarici ölkələrə aparılması strateji mülahizələrə görə qadağan olunmuşdu. Bu heyvanları yalnız mərkəzi hakimiyyət orqanlarının icazəsi ilə xarici ölkələrə aparmaq mümkün idi. Təbiidir ki, bu qadağan tədbiri atların və qatırların imperiya xaricinə çıxarılmasına tamamilə mane ola bilməmişdi. Mənbələrdə xüsusilə Osmanlı imperiyasına və Moğollar dövləti ərazisinə xeyli at, qatır aparılıb satılması haqqında xeyli məlumat vardır. Soyuq iqlim şəraitinə uyğunlaşmış Azərbaycan, dəvələri Osmanlı Türkiyəsində xüsusilə qiymətləndirilirdi.

Osmalılar Azərbaycan dəvələrini öz dəvələrindən üstün tuturdular (Tavernye).

Azərbaycanda arıcılığın inkişaf səviyyəsinə dair mənbə məlumatları da maraqlıdır. Gəncə və Ərdəbil balı xüsusilə məşhur idi. Oleari Bakı və Şamaxı

arasında yerleşən Pirmərzədə (Mərəzə) hazırlanmış balın yüksək keyfiyyətə malik olduğunu qeyd edir.

Azərbaycanda da torpaq hüquqi münasibətləri islam ehkamlarına asaslanırdı. Torpaq üzərində dövlət mülkiyyəti müsəlman Şərqində, habelə Azərbaycanda feodalizmin səciyyəvi cəhəti olmuşdur.

XVII əsrin əvvəllərində I Şah Abbasın işgalçılıq müharibələri nticəsində dövlətə məxsus olan torpaqların sahəsi xeyli genişlənmişdi. Lakin Osmalı feodallarının ardı-arası kəsilməyən həmlələri Səfəvi feodallarına ələ keçirilmiş torpaqlardan səmərəli şəkildə istifadə etmək imkanı vermirdi. Bu hal Səfəvilər dövləti sisteminə qaytarılmış Azərbaycan ərazilərinə də aid idi.

Qeyd etmək lazımdır ki, orta çağlar Azərbaycanında torpaq mülkiyyəti formaları əski zamanlardan əsasən dəyişməz qalırdı. Zaman ərzində dəyişən yalnız torpaq mülkiyyəti formalarının miqdarına nisbəti idi. Səfəvi sülaləsi hakimiyyətinin ilk dövründə hakim sinfin tərkibində baş vermiş dəyişikliklərlə bağlı olaraq dövlət torpaqları sahəsinin xeyli dərəcədə artması nəzəri cəlb edir. Bu proses əski sülalənin devrilməsi və hakimiyyətdən uzaqlaşdırılması, devrilmiş sülalə tərəfdarlarının ölkənin siyasi və iqtisadi həyatından sıxışdırılıb çıxarılması ilə əlaqədar idi. Hakimiyyətdə möhkəmlənmiş Səfəvi sülaləsi sonrakı mərhələdə ictimai-siyasi sabitliyin bərqərar olmasından istifadə edərək torpaq mülkiyyətinin digər formalarının inkişafına da imkan yaratmışdı.

XVII əsrədə Azərbaycanda torpaq mülkiyyətinin aşağıdakı növləri mövcud idi:

1) dövlət torpaqları (*əraziyi-divani*); 2) şahın və onun ailəsinin xüsusi torpaq mülkləri (*əraziyi-xassə*, *əraziyi-xassəyi-şərifə*); 3) hərbi və məlki bürokratiyaya məxsus olan şərti torpaq sahələri (*soyurqal*, *tiyul* və s.); 4) məscidlərə məxsus olan torpaqlar (*vəqf*, *noqufat*); 5) xüsusi mülkiyyətdə olan torpaqlar (*mülk*); 6) icma torpaqları (*camaat*).

XVII əsrədə iki forma (divani və xassə) torpaq mülkiyyətinin başlıca, aparıcı formaları olmuşdur. Divanidən əldə olunan bütün

gəlirlər dövlət xərclərinin ödənilməsinə sərf edilirdi. Xassədə əldə olunmuş gəlirlər isə xəzinəyə əlavə edilir (əgər xassə şəxsə şaha məxsus idisə) və yaxud şahın razılığına görə təyin olunmuş xərclərin ödənilməsinə sərf edilirdi. Şah ailəsinin ayrı-ayrı üzvlərinə məxsus olan torpaqların gəliri həmin torpaq sahiblərinin arzusu mərasında xərclənirdi. Sarden 1673-cü ildə Azərbaycanı və Səfəvilər dövlətinin digər ərazilərin i səyahət edərkən göstərmişdi ki "bütün Şimali İran (Xorasandan başqa) tamamilə Şah Süleymani xassəyi-şərifəsi sırasındadır". Səyyah qeyd edirdi ki, "şahın xassəyi-şərifəsi şərqdə Xorasanla, cənubda Fars vilayəti ilə, qərbdə

Azərbaycanla, şimalda isə Gilan və Mazandaran vilayətləri ilə həmsərhəddir". Şarden xüsusilə qeyd edirdi ki, bu geniş mülklərin sərhədləri daxilində 40 şəhər vardı.

Mənbə məlumatlarına əsasən belə bir nəticə çıxarmaq olar ki, dövlət torpaqlarının yenidən bölüşdürülməsi, adətən, yeni Səfəvi şahlarının taxta çıxməsi ilə baş verirdi. II İsmayılin, Məhəmməd Xudabəndənin və I Abbasın taxta çıxmasından sonra dövlət torpaqlarının qis mən bölüşdürülməsi faktı nəzərə çarpir.

Azərbaycanda xassə torpaqlarının ayrılması prosesi yalnız XVII əsrin ortalarından etibarən gücləndi. Ərdəbildəki vəqf torpaqları 1655-ci ildə xassəyə çevrildi. XVII əsrin 70-ci illərindən Azərbaycanda olmuş fransız səyyahı Şarden "Mirzə İbrahimin Azerbaycanda idarə etdiyi xassə mülklərinin genişliyini" qeyd etmişdir. XVII əsrədə də dövlət torpaqları məcmusundan hərbi əyanlara və mülki bürokratiya nümayəndələrinə xidmət müqabilində böyük sahələr verilirdi. Təqdimedilmə şərtlərində asılı olaraq bu torpaqlar tiyul və yaxud soyurqal adlanırırdı. I Şah Abbas 1603-1607-ci illərdə Azərbaycan torpaqlarının Osmanlı feodallarından hərbələr geri alınması gedişində xüsusilə fərqlənən və Səfəvi sarayı qarşısında müstəsna xidməti olan hərbi başçılara geniş mülklər bağışlamışdı. 1617-ci ildə də Osmanlı qoşunları Xəlil paşanın rəhbərliyi altında Azərbaycanı ələ keçirmək məqsədilə Diyarbəkirde hazırlıq işləri görərkən I Şah Abbas Azərbaycan torpaqlarının Səfəvi feodalları arasında yenidən bölüşdürülməsi haqqında fərman verdi. Fərmanın həyata keçirilməsi işi Səfəvi dövlətinin baş vəzirinə - Hatəm bəy Ordubadının oğlu Mirzə Abutahba tapşırıldı.

Yerli mənbələrlə yanaşı, Avropa səyyahlarının əksəriyyəti Oleari, Şarden, Streys və b.) Ərdəbil vəqflarının böyük gəlirləri haqqında məlumatlar verir. Vəqf mülkləri Azərbaycanın digər şəhərlərində də (Təbriz, Gəncə, Bakı, Marağa və s.) mövcud idi. Səfəvi dövləti torpaq sahibliyinin vəqf formasının geniş surətdə inkişafi prosesinə himayəçilik edirdi.

Xüsusi torpaq mülkiyyəti forması olan mülk XVII əsrədə yeni inkişaf mərhələsini keçmişdir. Xüsusi mülkiyyətdə olan torpaqlar azad alış və satış obyekti idi. Bu cür torpaqların sahibi mülkünü dini idarələrə vəsiyyət edə, yaxud öz xələflərinə verə bilərdi. İkinci halda vəsiyyət etmiş şəxsin xələfləri vəqf olunmuş torpaqları satmaq və ya bağışlamaq hüququna malik deyildi. Onlar yalnız torpaqlardan əldə olunmuş gəlirdən faydalana bilərdilər.

Məlumatın azlığı XVII əsrədə Azərbaycanda əkinçiliyin möhsuldarlığı haqqında konkret nəticə çıxarmağa imkan vermir. Ümumiyyətlə, kənd təsərrüfatında möhsuldarlıq yüksək deyildi. Təbiidir ki, kəndlilərin daim artan istismarı şəraitində əkinçiliyin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması

qeyri-mümkün idi. İri feodallar təsərrüfatın inkişaf etdirilməsi məsələləri ilə az maraqlanırdılar. Şəhərlərdə yaşayın bu feodallar, adətən, kəndlilərdən məhsulların müəyyən olunmuş miqdarnı vergilər şəklində almaqla kifayətlənirdilər. Beləliklə, öz təsərrüfatını yaratmayan, istehsal prosesində heç bir iştirakı olmayan, təsərrüfatın inkişafına vəsait sərf etməyən, hazır məhsulun xeyli qismini mənimsəyən Azərbaycan feodalı XVII əsr ictimai həyatının gerçəkliliyi idi.

XVII əsrə Azərbaycanda icma əkinçiliyinin qalıqları da mövcud olmuşdur. Bu dövrün mənbələrində göstərilir ki, icmaçı kəndlilər feodal sinfi nümayəndələrinin geniş icma torpaqlarını ələ keçirmək cəhdlərinə qarşı fəal müqavimət göstərirdilər. İcmaçı kəndlilərin kollektiv şikayətlərinin təsiri altında Səfəvi hökmədarı dəfələrlə dünyəvi və ruhani feodalların özbaşınlığına, zorakılığına son qoyulması haqqında fərmanlar verməli olmuşdular.

Azərbaycanda feodal sinfinin strukturunda əsasən 4 ictimai təbəqə seçilirdi. Birinci yeri qızılbaş feodalları tuturdu. 1 Şah Abbasın tədbirləri qızılbaş əyanları ilə yeni təşəkkül tapmış hərbi zadəganlar arasında əvvəlcə üstüörtülü, sonralar isə açıq rəqabətə səbəb oldu. Qızılbaş əyanları əsasən vətənləri olan Azərbaycanda yaşamağı və onu idarə etməyi üstün tuturdular.

Ölkədə feodal sinfinin ikinci qrupunu şəhər təriqətinin ali ruhani nümayəndələri təşkil edirdilər. Mülki bürokratiya Azərbaycan feodallarının üçüncü, yerli əhəmiyyətli əyanlar isə dördüncü qrupun daxil idi. Qarabağda və Şirvanda əyanlarının xüsusiət güclü mövqey vardı. Onların ali nümayəndələri məlik titulu daşıyırırdılar.

Bu dövrdə kəndlilərin əsas qismini feodal torpaqlarında işləyəl çoxsaylı və müxtəlif mükölləfiyyətli paydar kəndlilər təşkil edirdi XVII əsr ərzində icmaçı və varlı kəndlilər təbəqəsinin sayı xeyli azalmışdı. Bu əsrə kəndlilər daha çox rəiyiyət istilahı ilə xatırlaşmışlar. Müsəlman hüquq kəndlilərin təhkimçilik halına salınması əleyhinədir. Lakin XVII əsrin gerçek həyatı islam ehkamlarından əsaslı surətdə fərqlənirdi. Bu yüzildə Azərbaycan kəndliləri torpaqlara təhkim olunmuş vəziyyətdə qalırdılar. Kəndlinin yaşadığı ərazini tərk etmək hüququ yox idi. Əgər XIV əsrin əvvəllərində Qazan xanın fərmanına əsasən yaşayış yerini tərk etmiş kəndlinin axtarılması üçün 30 il vaxt verilirdi, I Şah Abbasın fərmanlarında həmin tədbir 12 il ərzində həyata keçirilməli idi.

Bu dövrdə Azərbaycanda yaşayın köçəri tayfalar hərbi mükölləfiyyət daşıyırırdılar. Hərbi xidmət müqabilində köçərilərdən alınan müxtəlif vergilərin və mükölləfiyyətlərin kəmiyyəti nisbətən azaldılmışdı. Bu şərait köçərilərin oturaq həyat tərzinə keçməsi prosesini xeyli ləngidirdi.

XVII əsrдə vergi və mükəlləfiyyətlərin ümumi sayı 35-ə çatırdı. Onlar arasında natural səciyyə daşıyanlar üstünlük təşkil edirdi. Bu isə ölkədə əmtəə-pul münasibətlərinin kifayət qədər inkişaf etməməsinin labüb nəticəsi idi. Müxtəlif şəraitdə (mühəribə nəticəsində dağlış təsərrüfatın bərpası, şəliyin yayılması) hakimiyətdə (yenice gəlmış şahın kütüblərə xoş gəlməsi üçün mərkəzi dövlət aparıcı vergi və mükəlləfiyyətlər sahəsində güzəştərlər yol verirdi. Lakin bu tədbirlər əsasən müvəqqəti, keçici səciyyə daşıyırırdı. Zəhmətkeş əhalidən alınan vergilərin getdikcə artırılması mərkəzi hökumətin vergi siyasetində başlıca təməyül olmuşdur. XVII əsrin sonlarına doğru dövlət xəzinəsinin müflis ləş məsi ilə əlaqədar olaraq vergilər məbələğinin kəskin şəkildə artması müşahidə edilir.

1699-1702-ci illərdə əhalinin yeni siyahıyalınması keçirildi. Təqiblər şəraitində həyata keçirilən bu siyahıyalınma zamanı vergilər 3 dəfə artırıldı. Sonra isə bütün əmlakın yenidən siyahıyalınması aparıldı. Daşınmaz əmlakın siyahıyalınması əhalinin iüzərinə yeni vergilər qoyulması məqsədini güdürdü. Bütün bu tədbirlər camaatın narahılığına gətirib çıxarımdı.

**Şəhərlər. Sənətkarlıq.** XVI əsrin sonu - XVII əsrin əvvəllərində davam edən Osmanlı-Səfəvi müharibələri və feodal hərc-mərcliyi nəticəsində Azərbaycanın şəhər və kəndlərində böyük dağınıklar baş vermişdi. Lakin bütün bunlara baxmayaraq, şəhər iqtisadiyyatı özünün sonraki inkişafından qalmadı. Ölkədə xeyli sənətkarın mövcudluğu və qonşu dövlətlərlə olan əlaqələr viran edilmiş şəhərlərin qısa müddət içərisində bərpasına imkan yaratdı.

XVII əsrдə Azərbaycanın ən böyük şəhəri nisbətən dinc həyat tərzü şəraitində inkişaf edən, yarım milyona qədər əhalisi olan Təbriz idi. Ərdəbilde 50-60 min nəfər, Şamaxı, Marağa, Gəncə, Ərəş və Xoyda 30-35 min nəfər, Naxçıvan, Mərənd, Şəki və Urmiyada 10-15 min nəfər yaşayırırdı.

Əsrin əvvəllərində digər vilayətlər kimi, qədim Gəncə şəhəri və Qarabağ da Osmanlı idarəsi altında idı. Osmanlı ordusu Gəncədə möhkəm bir qala tikmişdi. Həmin qala 1606-cı ildə Səfəvi şahının döyüşçüləri tərəfindən geri alındı. 1615-ci ildə yeni Osmanlı hückumu gözənlərkən, Şah Abbas Gəncə vilayətinin bəylərbəyi Məhəmməd xan Ziyadoğluna şəhər və qalanı dağdırıb Tiflis qalasına köçməsi üçün əmr vermişdi. Təhlükə sovuşduqdan az sonra Şah Abbas ona Gəncənin yenidən bərpa olunmasını tapşırmış və şəhər sürətlə inkişaf etməyə başlamışdı. Gəncə artıq 1625-ci ildə, əvvəllərdə olduğu kimi, bəylərbəyiliyin iqamətgahına və Qacar sülaləsinin müxtəlif əyanlarının məskəninə çevrilmişdi. Əsrin 40-ci illərində Gəncədə 6000 ev, 20000 əhali vardı (Övliya Çələbi).

XVII əsrin əvvəllərində Şamaxı xeyli möhkəmləndirilmiş, şəhərdə osmanlılar tərəfindən bir qala da tikilmişdi. Adam Olearinin məlumatına görə,

Şamaxı hər iki tərəfdən ayrıca divarlarla əhatələnmiş və iki hissədən ibarət olan bir şəhər idi. "Şəhərin şimal hissəsi cənub hissədən bir qədər kiçik idi. Burada daşdan hörülmüş 5 qapı vardi". Əsrin ortalarına yaxın Şamaxı azərbaycanlılardan başqa, gürcü, yəhudü, rus və hind tacirlərinin də ticarətlə məşğul olduqları ticarət-sənaye mərkəzi idi. Şəhərdə 700 ev və 26 məhəllə, 40 məktəb, 70 məscid, 7 hamam, 44 karvansara, 200-ə yaxın dükan vardi.

1640-cı ildə Təbrizdə böyük dağıntılarla səbəb olmuş zəlzələ baş verdi. 1668-ci il yanvarın 4-də belə bir fəlakət Şamaxının da başına gəldi və 6-7 min adamın ölümü ilə nəticələndi. Streysin məlumatına görə, artıq 1670-ci ildə Şamaxı yenə də tərəqqi etməkdə olan bır şəhər idi.

Bakı XVII əsrдə də qala-şəhər idi. 1607-ci ildə Şah Abbasın Azərbaycana yürüşü ilə əlaqədar olaraq Şirvana gəlmış tarixçi İsgəndər bəy Münsi güclü müdafiə qurğularına malik olan Bakının adını Dərbəndlə birlikdə çəkirdi. Övliya Çələbiyə görə, Bakı sakinlərinin cəmləşdiyi sahil hissəsində çoxlu məscid, karvansara, hamam və böyük bazar vardi. Bu zaman Bakı liman kimi Xəzər hövzəsi ölkələrinin tranzit ticarətində önemli rol oynayırıldı. Şəhəri osmanlılardan alandan sonra (1607) Şirvan bəylərbəyi Zülfüqar xan Qaramanlı onun abadlaşdırılmasına diqqət yetirmiş, Şimala açılan qala qapısını təmir etdirmiş və ona "Şah Abbas darvazası" adını vermişdir. 1683-cü ildə Bakıda olmuş Kempfer şəhər və neft mənbələri haqqında dəyərli məlumat vermişdir. Səyyahın çəkdiyi şəkil Bakı qalasının dördkünc olduğunu göstərir, Bakının bir şəhər kimi tərəqqisi əsrin ortalarına qədər davam etmişdir. Lakin XVII əsrin son rübündək bütün Azərbaycanı bürümüş ümumi iqtisadi tənəzzül prosesinin bu şəhərə də təsiri olmuşdur.

Ərdəbil şəhəri Səfəvi şeyxlərinin himayəsi sayəsində abad məntəqəyə əvviləmişdi. Mənbəyini Savalan dağından alan Balıqlı çayının suyu Ərdəbilin əksər küçələrindən axır və şəhər Venesiyanı xatırladırı (Pyetro della-Valle). Lakin 1623-cü ildə Azərbaycanın bəzi yerlərində və ona qonşu olan ölkələrdə baş verən vəba xəstəliyi Ərdəbildə də on minlərlə insanın ölümünə səbəb oldu. Əsrin 30-cu illərinin ortalarında şəhərə yenidən vəba və taun xəstəliyi yayıldı. Bu zaman Ərdəbilə gəlmiş F.Kotovun məlumatına görə, bu şəhər Şamaxiya nisbətən böyük idi, burada çoxlu karvansara vardi. Ərdəbildəki Səfəvi şahlarının məqbərələri buraya çoxlu zəvvar cəlb edir və bu, şəhər iqtisadiyyatının canlanmasına səbəb olurdu.

Əsrin 70-ci illərində Ərdəbil "özünün böyüklüyü və qədimdən qalmış gözəlliyi ilə başqa şəhərlərdən üstün idi" (Streys). Lakin əsrin sonunda bütün Azərbaycanı bürümüş iqtisadi tənəzzül prosesi Ərdəbilə də mənfi təsir etdi.

Dərbənd XVII əsrдə də Şirvanın tərkibində idi. Dərbənd hakimləri İsfahan sarayı tərəfindən təyin edilirdi. Ətrafi hündür qala ilə əhatələnmiş şəhərin mərkəzində müdafiə məqsədilə narmqala tikilmişdi. 1607-ci ildə I Şah Abbas Dərbəndi türklərdən geri aldı və yerli əhalini dövlət vergilərindən azad etdi.

Marağa şəhəri qədimdən bəri özünün bağları və üzümlükləri ilə məşhur olmuşdur. XVII əsrin əvvəllərində bu şəhərin idarə olunması işi Mukri tayfasından olan Şeyx Heydərə tapşırıldı. Sonralar mukriləri Qarabağda qərarlaşmış otuzkililər qəbiləsinin nümayəndələri əvəz etdilər. Əsrin ortalarında Marağada 7000 adam yaşayırırdı.

Osmalı təcavüzündən zərər çəkməmiş Azərbaycan şəhərlərindən biri də Əhər idi. Şeyx Şihabəddin Mahmud Əhərinin (1230-cu ildə anadan olmuşdur) qəbri bu şəhərdədir. Əhər Ərdəbili və Gəncəni birləşdirən karvan yolu üstündə yerləşdiyi üçün böyük ticarət də cəlb edilmişdi. Lakin bu şəhər əsrin sonlarında tam tənəzzüл məruz qaldı.

XVII əsrin birinci yarısında iki dəfə dağıdılmış Naxçıvan şəhəri sonralar müəyyən qədər tərəqqi etsə də, özünün əvvəlki əzəmətinə çata bilmədi. Əsrin ikinci yarısında bərpa işləri aparılmış, fəqat şəhər xarabalıqlardan xilas ola bilməmişdi (Tavernye). XVII əsrin son rübündə Naxçıvana gəlmiş Şarden onu böyük, lakin dağılmış şəhər kimi təsvir edir. O, "hər cür malların və ərzaq məhsullarının satıldığı" üstüəçiq və üstüörtülü Naxçıvan bazarlarından danışır, orada 5 karvansaranın, bir neçə hamamın, 2000 evin olması barədə məlumat verir. Digər Azərbaycan şəhərləri kimi Naxçıvan da əsrin sonunda əvvəlki əhəmiyyətini itirməkdə idi.

İlk Səfəvi şahlarının diqqətini cəlb etmiş Ordubadda geniş miqyaslı abadlıq işləri aparılmış, şəhər müəyyən tərəqqi səviyyəsinə çatmışdı. Lakin Osmalı yürüşləri zamanı Ordubad dəfələrlə talanlara və dağıntılarla məruz qaldı. 1604-cü ildə I Şah Abbas Ordubadın bütün dövlət vergilərindən azad olunması haqqında fərman verdi. Bu tədbir şəhərə dəymış zərərin ağırlığını bir qədər yüngülləşdirdi. Həmin fərmanın mətni Cümə məscidinin divarında, bir daş üzərində həkk olunmuşdur. Ordubad XVII əsrin birinci yarısında xüsusilə inkişaf etmişdi.

Quba hərbi əməliyyatlardan uzaq bir yerdə yerləşdiyi üçün iqtisadi və siyasi mövqeyini qoruyub saxlaya bilmədi.

Osmalı-Səfəvi mühəribələrindən zərər çəkmiş Azərbaycanın cənub-qərb şəhərlərindən Urmiyanı, Səlması, Xoyu, Mərəndi Çorsu və Makunu misal göstərmək olar. Urmiya 1610-cu ildə kürdlələrinin üsyənindən da müəyyən dərəcədə zərər çəkmişdi. Çors IV Sultan Muradın yürüşü zamanı (1635) tamamilə

dağıdılmışdı. 1643-cü ildə Maku qalası II Şah Abbasın fərmanı ilə yerlə yeksan edildi.

O dövrdə Azərbaycanın iqtisadi həyatında Xalxal, Sərab və Zəncan şəhərlərinin də rolü az olmamışdır. Bu şəhərlər karvan ticarəti yolları üzərində yerləşirdi və orada müxtəlif məhsullar istehsal edən emalatxanalar mövcud idi. Ölkənin şimalında yerləşən Ərəş, Qəbələ və Niyazabad şəhərləri isə bu dövrdə tamamilə süquta uğradı.

Şəhər əhalisinin gəlirinin əsas hissəsinə sənətkarlıq istehsalı və ticarət təşkil edirdi. Əkinçilik, bağçılıq, heyvandarlıq əhalinin əksəriyyətinin - sənətkarlar və xırda tacirlərin əlavə gəlir mənbəyi idi.

Azərbaycan şəhərlərində yüzlərlə sənət növü vardı. Sənətkarlıqda ixtisaslaşma prosesi davam edir, bir sıra yeni istehsal sahələri, o cümlədən çini qablar və pəncərə şüşəsi istehsalı meydana gəlir: odlu silah istehsalı genişləndi. Yalnız toxuculuqda onlarla müxtəlif istehsal sahəsi mövcud idi. Bütün bunlara baxmayaraq, sənətkarlıqda əmək bölgüsü (iri feodal emalatxanaları - karxanalar istisna olunmaqla) məhdud xarakter daşıyırı.

Əsas və ən geniş yayılmış sənətkarlıq sahəsi toxuculuq idi. Toxuculuq şəhərlərin iqtisadiyyatında çox mühüm yer tuturdu. Əsrin 30-cu illərində Azərbaycanda və qonşu ölkələrin şəhərlərində "sənətkarların çoxu pəmbiq və ipək parçalar istehsalı ilə məşğul olan, onlardan çox gözəl, sadə, zərli parçalar hazırlayan toxucu, boyaqçı və ya bəzəkçi rəssamlardan ibarət idi" (Oleari).

Nəinki şəhərlərin, hətta bir çox kəndlərin iqtisadiyyatı toxuculuq məmulatı istehsalı və xammal istehsalı ilə bağlı idi. Şirvan vilayəti böyük toxuculuq emalatxanasını xatırladırı. Şirvanın xam ipəyi və ipəkçilik məmulatı beynəlxalq əhəmiyyət kəsb edirdi. Xam ipək hasılatı sahəsində Şirvan Yaxın və Orta Şərqdə ikinci yeri tuturdu (Gilandan sonra). Hesablamlara görə, XVII əsrдə bu vilayətdə hasil edilən xam ipəyin həcmi təqribən 100-125 min puda bərabər idi. Xam ipək Təbrizdə, Naxçıvanda, Marağada, Gəncədə də hasil edilirdi. Yalnız Təbrizdə 40 min pudadək ipək istehsal olunurdu.

XVII əsrдə Azərbaycanın ən böyük toxuculuq mərkəzi Təbriz idi. Təbriz eyni zamanda bütün Yaxın və Orta Şərqi ən iri sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Ölkədə mühüm toxuculuq mərkəzləri Ərdəbil, Şamaxı, Gəncə, Naxçıvan, Marağa, Ərəş, IV Mərənd, Xoy və Ordubad şəhərləri idi. Müxtəlif növ parça və toxuculuq məmulatı istehsalında şəhərlər arasında müəyyən dərəcədə ixtisaslaşma vardı. Təbriz əsasən qızılı və gümüşü saplarla işlənmiş məxmər, atlaz, nazik ipək parçalar, ala-bəzək ipək və pəmbiq parçalar, qumasçalma, ipək və pəmbiq örtüklər istehsalında, Ərdəbil tafta, sadə pəmbiq parçalar, ipək və yun

qurşaqlar, Şamaxı tafta, darayı, qızıl və gümüşlə toxunmuş yaylıqlar, kəlağayı, adı və zərbaf çadırlar, Naxçıvan rəsmli parçalar (qələmkar), süfrəlik parçalar, Bakı qumaş parçalar həzirlanmasında ixtisaslaşmışdı.

Bu dövrdə Azərbaycanda 100-dən artıq ipək, pambıq və yun parça növü mövcud olmuşdur. Pambıq parça istehsalı öz həcmində görə birinci yeri tuturdu. İstehsal olunmuş parçaların xeyli hissəsi Asiyanın və Avropanın müxtəlif ölkələrinə ixrac edilirdi.

Orta əsrlərdə Azərbaycanda ən geniş yayılmış sənətkarlıq növlərindən biri xalçaçılıq olmuşdur. XVI-XVII əsrlərdə xalçaçılıq Azərbaycanda həm bədii xüsusiyyətlərinə, həm də istehsalın həcmində görə öz inkişafının ən yüksək səviyyəsinə çatmışdı. Təbriz və onun ətrafi nəinki Azerbaycanın, hətta bütün Şərqiñ ən iri xalçaçılıq mərkəzinə çevrilmişdi.

XVII əsrin Azərbaycan şəhərlərində boyaqçı və dəri məmulatı hazırlamaqla məşğul olan çoxlu sənətkar (dabbaglar, yəhər və yuyən-qayırınlar, pınəçilər, tuluqçular) vardı. Dabbagların əksəriyyəti qıymətli dəri istehsalı ilə məşğul idi. Təbriz nəinki Azerbaycanda, bütün Yaxm və Orta Şərqdə tumac və başqa qıymətli dərılər istehsalında ixtisaslaşmış ən iri sənətkarlıq mərkəzi kimi tanınır. Naxçıvan, Azadçiran mahalı Şərqiñ və Avropanın bir çox ölkələrini boyaqtu (marena) ilə təmin edirdi. Bu bitki istehsahnda ikinci yeri Şirvan vilayəti tuturdu.

Şəhərlərdə metalişləmənin müxtəlif sahələri inkişaf etmişdi. Daşkəsəndəki dəmir filizi və Təbriz yaxınlığındakı mis yataqlarından hələ istifadə olunmurdı. Lakin metalişləmə əsasən başqa ölkələrindən ixrac olunmuş xammalla təmin edilirdi. Bu, xüsusi ilə müharibələr dövründə metalişləmənin vəziyyətinə mənfi təsir göstərirdi.

Lakin polad, mis, qızıl, gümüş məmulatı istehsalında Azərbaycan ustaları dünya şöhrəti qazanmışdır. Təbriz zərgərlik, toptökəmə dəmir məmulatı (qıfil, yiye, bıçaq, balta və s.), Ərdəbil yüksək keyfiyyətli qılınc və xəncərlər, Şamaxı və Lahic mis məmulatı, silah və zirehli paltalar, Bakı poladışləmə, Gəncə müxtəlif dəmir məmulatı (nal, bıçaq və s.), Ordubad fitilli alışan ağır tūfənglər istehsalı sahəsində ən mühüm sənətkarlıq mərkəzləri idi. Odlu silahlar (top və tūfəng) XVII əsrde təkmilləşir, həm istehsalda həm də hərbi işdə daha geniş yayılırdı. Bunlara baxmayaraq, odlu silahlar istehsalında Səfəvi dövləti Avropa ölkələrindən, habelə Osmanlı imperiyasından geri qalırdı.

XVI əsrin sonu - XVII əsrin əvvəlləri dulusçuluq və şüşə məmulatı istehsalında yeni dövr idi. Bu zaman çini qablar və pəncərə şüşəsi istehsalı genişlənmişdi.

Taxta məməlatı istehsalı ilə bağlı olan sənətkarlıq sahələrindən ən çox nəzərə çarpanı nəccarlıq idi. Azərbaycan məişətində kətil və s. kimi taxta məməlatına ehtiyacın çox məhdud olması nticəsində dülgərlilik zəif inkişaf etmişdi. Azərbaycan dülgərlərinin istehsal alətləri Avropa ustalarına nisbətən az idi. Rəndənin indi məlum olan təkmilləşmiş forması yalnız XVII əsrin ortalarında meydana gəldi. Gəmiqayırmış sahəsində gerilik xüsusilə nəzərə çarpıldı. Bunun başlıca səbəbi Azərbaycanın və bir sıra qonşu ölkələrin əsas dəniz yollarından, dünya gəmiçiliyində əldə edilmiş nailiyyətlərdən təcrid olunmasında idi.

XVI əsrin sonu - XVII əsrin əvvəllərində baş vermiş dağidıcı müharibələr tikinti işinə olan tələbatı xeyli artırılmışdı. İri şəhərlərdə təmtəraqlı saraylar, daşdan, bışmiş və ciy kərpicdən çoxlu yaşayış binası, karvansaralar, körpülər, bazarlar, emalatxanalar, mülki binalar inşa edildi. XVII əsr mülki binaların, xüsusilə karvansaraların və bazarların tikilməsi baxımından ən əlamətdar dövr olmuşdur.

Şəhərlərdə müxtəlif növ bədii sənətlərlə məşğul olan minlərlə usta - həkkak, nəqqas, cildçi yaşayırı. Təbriz bütün Şərqdə ən mühüm bədii sənətkarlıq mərkəzlərindən biri idi. Burada yaşayan, bədii sənət ustalarının yaradıcılıq üslubları uzun əsrlər ərzində Şərq üçün örnək olmuşdur. Lakin orta əsr sənətkarlığına xas olan texniki gerilik bu sahələr üçün də səciyyəvi id. Məsələn, kitab çapı texnikası Avropa ölkələrində çoxdan təşəkkül tapmışdı. Lakin Azərbaycanda və qonşu ölkələrdə əlyazma üsulu hakim idi. Avropanın çap texnikasının öyrənnmiş məşhur usta Yaqubcan Nəccarbaşının 1641-ci ildə ilk kitab çap etmək təşəbbüsü müvəffəqiyyətsizliyə uğradı. Çap olunmuş kitabların müərəkkəbi çap texnikasına uyğunlaşdırılmadığı üçün yazılar tez pozulurdu. Rəsmi dairələr və xəttatlar Səfəvi dövlətində baş vermiş bu tarixi yeniliyə tərəfdar çıxmışdır, onu biganəliklə qarşıladılar. Bu münasibətin səbəbi texniki təfəkkürün aşağı səviyyədə olması idi.

Şəhərlərdə müxtəlif yeyinti məməlati hazırlayan sənətkarlar (çörəkçilər, qənnadi ustaları, şərbətçilər, çaxırçəkənlər, sabunçular və b.) əsasən yerli ehtiyacları təmin edirdilər. Şərbətçilər və çaxır çəkməkdə ən mahir ustalar Təbrizdə, Şamaxıda və Azadabadda cəmləşmişdilər.

XVII əsrə Bakıda təxminən 500 min puda qədər neft çıxarıldı. Neftdən əldə edilən gəlir əsasən xəzinəyə daxil olurdu (xalis gəlirin məbləği 7000 tūmən idi). Neftin çıxarılması işinə əsasən Bakının ətraf kəndlərinin işçi qüvvəsi cəlb edildi. Suraxanıdakı neft quyularmda 32 kəndli işləyirdi (Kempfer). Onlarm əmək haqqı təxminən 7-8 abbasıya bərabər idi. XVII əsrin 80-ci illərində Bakıdan neft daşıyan 80 arabaçı xəzinədən pulla əmək haqqı alırdı. Bütün bunlar əmtəə-pul münasibətlərinin XVII əsrə nisbətən yüksək səviyyəyə çatmasının göstəricisidir.

Azərbaycanda şəhərlərin əsas istehsaledici qüvvəsi sənətkarlar idi. Sənətkarlar əsasən üç qrupa bölündürdü: 1) fərdi fəaliyyət göstərən sənətkarlar; 2) xüsusi təşkilatlarda (əsnaflarda) birləşmiş sənətkarlar; 3) iri feodal emalatxanalarına (karxanalarla) mənsub olan sənətkarlar. Son qrupa mənsub olan sənətkarlar hüquqi və iqtisadi cəhətdən feodallardan daha çox asılı idilər. Şəhərlərdə sayca üstünlüyü fərdi sənətkarlar təşkil edirdi. İlk iki qrupa aid olan sənətkarların feodaldan hüquqi, şəxsi asılılığı yox idi. Lakin onlar müxtəlif inzibati yollarla feodaldan asılı vəziyyətə salınmışdır. Şəhərlərdə mövcud olan mühüm istehsal vasitələri, ticarət obyektləri (karvansaralar, bazarlar, dükanlar və emalatxanalar) feodalların, xəzinənin və dini müəssisələrin əlində cəmlənmişdi. Bazar ərazisində dükan və emalatxana sahəsi tutmuş hər bir sənətkar, xırda tacir xüsusi sənət və ticarət vergiləri (dəzgahbaşı, toxucu pulu və s.) ilə yanaşı, şəhər əhalisinin aşağı təbəqəsi kimi digər vergiləri də verməli, mükəlləfiyyətlər daşımamalı idi.

Şəhər həyatındaki dəyişikliklər, sənətkarlıq istehsalının inkişafı sənətkarların ictimai və siyasi rolunun nüsbətən artmasına gətiri çıxardı. Ordubaddakı Cümə məscidinin kitabəsi əsnaf təşkilatlan Səfəvi dövlətinə tabe olan bütün ölkələrin şəhərləri üçün səciyyəvi hal olduğunu göstərir. Şəhərlərdə nəinki sənətkarlar və tacirlər, habelə "başqa peşə sahibləri" də xüsusi kooperasiyalarda birləşirdi (Şarden). Lakin əsnaf təşkilatları quruluş etibarilə Qərbi Avropa sexlərindən xeyli fərqlənirdi. Feodalların şəhərlərdə hakim olması nəticəsində əsnafların özünüidarəetmə hüququ xeyli məhdud idi.

Əsnaflar müxtəlif inzibati şəxslərə (kələntərə, nəqibə, darğaya və s.) tabe idi. Bu şəxslər, adətən, əsnafların daxili işlərinə qarışaraq əsnaf daxilində baş verən mübahisəli məsələləri çox zaman inzibati yolla həll edirdilər.

Ustalar əsnafın tamhüquqlu üzvləri olub, onun bütün istehsali fəaliyyəti və satış işləri üçün məsuliyyət daşıyırlılar. Əsnaflar üzərinə vergi ustaların sayına görə təyin edildi.

Əsnafin ən mühüm daxili məsələlərdən biri şagirdlərin qəbul edilməsi, onların müyyəyen sənətlərə yiyələnməsi üçün ustalaraj təhkim olunması və ustalığa keçirilməsi idi. Şagirdin ustalığa keçirilməsi zahirən dini xarakter daşıyan xüsusi mərasimlə bağlı olmuşdur. Nəqibin, ustabaşının, əsnaf ağsaqqallarının, ustaların iştirakı ilə keçirilən bu mərasimdə şagird dini qaydaların icrası, nümunəvi məlu matın təqdim olunması ilə öz sənətinə yiyələnmə dərəcəsini nümayiş etdirməli idi.

Həm şagirdliyə qəbul olunarkən, həm də ustalığa namizəd verilən zaman şagirdlərdən yazılı şəhadətnamə tələb edilmirdi. Usta istədiyi zaman şagirdini

ustalığa keçirə bilərdi (Şarden). Lakin kələntərin təsdiqinə göndərilən zaman ustalığa namızəd olan şagirdlərə xüsusi şəhadətnamələr verilirdi.

Keçmiş şagird ustalığa keçidkədə sənətkarlıq üçün müəyyən edilmiş vergiləri ödəməyi öhdəsinə götürdükdən sonra ustabaşının razılığı ilə emalatxana aça bilərdi (Şarden). Bu, həmin dövrdə Azərbaycanda və qonşu Şərqi ölkələrində sənətkarlıq təşkilatları daxilində güclü inhisarın olmadığını sübut edir. Müəyyən mülki və hüquqi fərqlərinə baxmayaraq, şagirdlə usta eyni ictimai qrupa daxil idi. Şagirdin ustalığa keçməsi nisbatən asan olurdu. Ona görə də orta əsrlərin Avropa şəhərlərinə xas olan usta köməkçisi dərəcəsi Azərbaycan sənətkarlığı üçün səciyyəvi deyildi.

XVII əsrin sonu - XVIII əsrin əvvəllərində şəhərlərin iqtisadiyyatında baş vermiş dərin tənəzzül prosesi, şəhərlərdə sənətkarların sayının kəskin şəkildə azalması əsnafların quruluşunda da kəskin dəyişikliklərə səbəb oldu.

**Ticarət. Pul dövriyyəsi.** XVII əsrde Azərbaycandakı tacirlər zümrəsi, şəhərlərdə hakim mövqe tutan feodallardan fərqli olaraq, kəndlilərin istis marında vasitəli şəkildə iştirak edir, ticarət kapitalının artmasına səbəb olurdu.

Həmin dövrdə Azərbaycanda yerli bazarların formalşemasında müəyyən inkişaf nəzərə çarpıldı. Bir sıra şəhərlər ayrı-ayrı vilayətlərin, ən böyük şəhərlər isə bütün ölkənin iqtisadi mərkəzlərinə çevrilirdi.

Avropa səyyahlarının məlumatına görə, Azərbaycan şəhərlərinin üstüortülü küçələrində ticarət cərgələri təşkil edilir, müxtəlif yerli və gətirilmə mallar satılırdı.

Ticarət dövriyyəsi və sənətkarlıq istehsalı baxımından Təbriz xüsusilə fərqlənirdi. Büyük karvan yollarının ayricında yerləşmiş və təxminən yarım əsr ərzində Azərbaycan Səfəvilər dövlətinin paytaxtı olmuş bu şəhər XVII əsrin ortalarından etibarən böyük iqtisadi mərkəz mövqeyini bərpa etmişdi.

Şamaxı şəhəri də Səfəvi dövlətinin daxili ticarətində böyük rol oynayındı. XVII əsr ərzində bir çox Azərbaycan şəhərlərində, habelə Təbrizdə və Şamaxıda olmuş Avropa səyyahları ölkədə hazırlanmış dəri məmulatının, çini qabların, müxtəlif silahların, ipək və yun parçaların ticarətində ixtisaslaşmış mərkəzlərin adlarını sadalayırlar. Təbrizdə 15000 dükən fəaliyyət göstərirdi, oradakı bazar isə bütün "Asiyada ən böyük bazar idi" (Şarden). Burada Ağqoyunlu Uzun Həsənin dövründə tikilmiş və təsadüf nəticəsində Osmanlı-Səfəvi niüharibələrinin dağdırıcı təsirinə məruz qalmamış "Qeyşəriyyə" bazarı nəzərdə tutulur.

XVII əsrin ikinci yarısında, ilk onilliklərdə Təbrizdə inkişaf etmiş ticarətin bütün əlamətləri nəzərə çarpıldı. Abad bazarlar, əmtəələrə olan böyük tələbat, bazarların ticarət məhsulları ilə lazımı səviyyədə təmin edilməsi və s. bu dövrün nəzərəçarpan cəhətləri olmuşdur.

Naçivan bazarları da xarici səyyahların diqqətindən yayınma olmuşdı. Həmin bazarlarda intensiv ticarət gedir, "uzun və üstüortülü küçələrin hər iki tərəfində köşklər qurulur, müxtalif sənətkarlıq və ərzaq məhsulları satılırdı" (Şarden).

Əmtəə-pul münasibətlərinin zaif inkişaf etdiyi yerlərdə ticarət əməliyyatları həftədə bir dəfə təşkil olunan bazarlarda aparılırdı. Həmin gün *bazar günü* adlanır və ticarət səhərdən axşamadək davam edirdi. Baki bazarında belə qızığın ticarət getdiyini müşahidə edən Kempferin (1683-cü il yanvarın əvvəllərində) bazar günü barədə maraqlı qeydləri vardır.

Böyük hərbi əməliyyatlar aparılan vaxtlarda *ordu bazarlar* təşkil edilirdi. Məlu mdur ki, döyüşən tərəflərin əsgər və zabitləri mütəşəkkil surətdə yeməklə təmin olunur, ərzağı və digər məhsullanrı döyüşçülərə tacirlər satırlırlar. Ordubazar, adətən, döyüş yerlərinən uzaqlarda qurulur və oradakı intizama *ordubayı* nəzarət edirdi. Ordubazardakı qiy mətlər sülh şəraitində şəhərlərdə qərarlaşmış qiy mətlərdən bir qədər yüksək olurdu. Belə vəziyyət əmtəələrin daşınması və ordubazara gətirilməsi zamanı aşkarla çıxan çətinliklər, məhsulların mühafizəsi və tacirlərin müəyyən təhlükəyə məruz qalmaları ilə izah edilir. Ordubazarda aparılan ticarətin gedisi hər bir əməliyyatların nəticələrindən çox asılı idi. Qələbə əldə edilən halda tacirlər qarət olunmuş düşmən məhsullarını ucuz qiy mətlərlə alaraq böyük gəlir əldə edir, məg lubiyət zamanı isə öz məhsullarını taley in hökmünə buraxırdılar.

Böyük anbarları, dəftərxanaları olan karvansaralar XVII əsrə Azərbaycanda və ona qonşu ölkələrdə xarici ticarət mərkəzləri idi. Bu karvansaralarda topdansatış ticarət əməliyyatları aparılırdı. Belə əməliyyatlar karvansaraylar adlanan karvansara başçılarının icazəsi ilə həyata keçirilir, xüsusi dəftərlərdə qeyd olunurdu. Karvansaraylar ticarətin qayda-qanun əsasında həyata keçirilməsinə, əmtəənin keyfiyyətinə, onun çəkisinin və miqdarının dürüstlüyünə, razılışdırılmış qiy mətlərə nəzarət edirdi. Hər ticarət əməliyyatının ümumi məbləğinin 2 faizi onun zəhmət haqqını təşkil edirdi.

XVII əsrin ortalarında Azərbaycanın qonşu ölkələrlə, həmçinin Qərblə, ticarət əlaqələri canlanmışdı. Səfəvi dövləti ilə Osmanlı imperiyası arasında bərqərar olmuş sabit münasibətlər Aralıq dənizindəki limanlar vasitəsilə Qərbi Avropa ölkələri, habelə Venetsiya, Genuya ilə ticarətin bərpa olunması üçün şərait yaratmışdı. Moskva dövləti ilə də ticarət münasibətləri canlanmaqdır idi.

Marağada, Mərənddə, Qarabağda, Muğanda və başqa Azərbaycan bölgələrində baslanılmış atlara, dəvələrə Türkiyədə böyük maraq vardi. Atların alğı-satqısı şah sarayının inhisarı altında idi.

Azərbaycan tacirləri Venetsiya, Genuya, Fransa ilə sıx iqtisadi əlaqələrini Osmanlı dövləti ərazisindəki tranzit yolları vasitəsilə həyata keçirirdilər. Məhsullar

İstanbula, İzmirə və Hələbə daşınır, oradan isə dəniz yolu ilə Avropaya göndərilirdi (Tavernye). Avropadan müxtəlif Şərqi ölkələrinə, habelə Azərbaycana tranzit ticarət məhsulları da bu yolla gəlirdi.

Səyyahlar karvan yollarında yiğilan gömrük haqqının ağır olmasına, təhlükəsizliyin temin edilməməsindən və başqa çətinliklərdən dəfələrlə bəhs etmişlər.

XVII əsrə Azərbaycanla Hindistan arasında da geniş ticarət əlaqələri yaranmışdı. Azərbaycan tacirləri tez-tez Hindistana gedir, hind tacirləri isə Azərbaycan şəhərlərində məskən salırlılar. Bakının ticarət həyatında əhəmiyyətli mövqe tutan hind tacirləri (multanı) Suraxanıda bir atəşpərəst məbədi də tikdirmişdilər. Həmin məbəd bugündək qalmaqdadır.

Azərbaycanın da ərazisinə daxil olduğu Səfəvi imperiyasında sikkə zərbə mərkəzləşmiş xarakter daşılmışdır da, İsfahan Yaxm Şərqdə pul zərb edilən ən böyük şəhərlərdən biri idi. Qanuni tədiyyə vasitəsi kimi dövrün pulları hazırlanan bir çox şəhərlərdə, o cümlədən Həmədan, Rəşt, Qəzvin, Kaşan, Məşhəd, İrəvan, Tiflis, Təbriz, Gəncə, Naxçıvan və Ərdəbilda zərbxanalar fəaliyyət göstərirdi.

Səfəvi pul sisteminin nominal pul vahidi XVII əsrə artıq pul dövriyyəsindən kənar olan *dinar* sayılırdı. I Abbas dövriyyəyə yeni sikkə buraxaraq onu öz adı ilə abbası adlandırdı. Bu sikkənin çəkisi iki misqal təmiz qızılı la, qiyəti 200 dinara bərabər idi. Bu pulu hazırlanmaq üçün onun tərkibinə çox güman ki, mis də qatıldır. Şardenin məlumatına görə, abbasının əyarı ispan sikkələrinin əyarına bərabər idi.

Azərbaycanda başqa Səfəvi ərazilərindəki kimi aşağıdakı sikkələr dövriyyədə olmuşdur:

1) *abbasi* - 200 dinar dəyərində; 2) *mahmudi* - 100 dinar dəyərində; 3) *şahi* - 50 dinar dəyərində; 4) *bisti* - 20 dinar dəyərində; 5) *qazibəyi* - 5 dinar dəyərində.

Adları əvvəlcə sadalanan 4 sikkə gümüşdən hazırlanır və yumurtavari bistidən başqa hamısı dəyirmi şəkildə düzəldilirdi. XVII əsrin ikinci yarısının ortalarına yaxın bistı gümüş pullarının zərb olunması get-gedə azalmağa başladı. Şarden ən kiçik Səfəvi gümüş sikkəsinin şahı olduğunu bildirir. Qazibəyi isə məsələn hazırlanırdı.

İsgəndər bəy Münşinin əsərində bütün iri məbləğli pullar 10 min dinara bərabər olan və pul dövriyyəsində olmayan qədim tümən istilahı ilə adlandırılmışdır. Tavernyeyə görə, 5 abbaslıq sikkələr qızıldan hazırlanır və şəraitdən asılı olaraq özünün nominal dəyərindən bəzən yuxarıda, bəzən isə aşağıda dururdu. Belə sikkələrin zərbə epizodik xarakter daşıyır və yalnız tacqoyma

mərasimlərində, böyük bayramlarda və əhəmiyyətli qələbələr zamanı dövriyyəyə buraxılırdı.

Gümüş pulların üz tərəfində (avers), ortada "Allahdan başqa ilahi yoxdur. Məhəmməd onun elçisi, Əli isə nümayəndəsidir" yazılır, bu sözlərin ətrafında isə 12 imamın adları həkk edilirdi. Sikkələrin arxa (revers) tərəfində isə hakimiyyətdə olan şahın adı yazılır, sikkənin kəsildiyi yer və tarix göstərilirdi. Səfəvi pullarının belə tərzdə zərb edilməsi hələ XVI əsrдə başlanmışdı. Lakin II İsmayılin həyata keçirdiyi yeni sikkə zərbə ondan sonra çox az bir müddət, də dövriyyədə qaldı.

Xırda mis sikkələrin üz tərəfində tulu edən günəş, əks olunan şir şəkli, arxa tərəfində isə sikkənin kəsildiyi yer və tarix göstərilirdi. İstifadə etdiyi mənbənin, çox təessüf ki, adını göstərməyən Nəsrulla Fəlsəfi mis pulların zərbə barədə əhatəli və maraqlı məlumat vermişdir. Ona görə, hər bir şəhər üzərində həmin şəhərin xüsusi gerbi təsvir olunan (maral, keçi, balıq, ilan) öz gümüş pullarını zərb edirdi.

Səfəvi ərazilərində, o cümlədən Cənubi Qafqazda faydalı metal yataqları üz çıxarılmamışdı. Buna görə də Səfəvi dövlətinə, özünün ehtiyatı olduğuna baxmayaraq, faydalı metallar xaricdən gətirilirdi. Pul hazırlanmasından ötrü istifadə olunan gümüş ölkəyə gətirilən xarici sikkələr, gümüş məmulatı və külçələri hesabına əldə edilirdi. Dövlət xəzinəsinə daxil olan qızıl isə, bir qayda olaraq, həmişəlik dövriyyədən çıxarıılır və xəzinədə yığılıb qalırırdı. Buna görə də Şarden haqlı olaraq şah xəzinəsini bütün qızılları udan dibsiz çəlləyə bənzədirdi. Tavernyeyə görə Səfəvi şahı özünün istifadəsindəki bütün əşyalardan yalnız qızıldan olan şeyləri bəyənirdi. Streys özünün Şirvan xəm ilə 1671-ci il görüşünü belə təsvir edir: Xanın üstündə əyləşdiyi bahalı ərəb atının çulu nazik qızıl saplarla toxunmuş, mirvari və başqa qiymətli daşlarla bəzədilmişdi".

XVII əsrin 70-ci illərinədək, yəni I Abbasın, Səfərinin və II Abbasın hakimiyyətləri dövründə gümüş pullar saridən çatışmazlıq yox idi. Tacirlər tərəfindən ölkəyə gətirilən xarici pullar əridilib Səfəvi sikkələrinə çevirilir və dövriyyəyə buraxılırdı. Şah Süleymanın vaxtında isə vəziyyət kəskin şəkildə dəyişdi. Məlum oldu ki, hind tacirləri ölkədən ilk növbədə qızılı və gümüşü ixrac edir, bundan qazanc götürürler. Şarden yazır: "Hindlilər, qaniçən zəlilər kimi, ələ keçirdikləri qızılı və gümüşü öz ölkələrinə aparmaqla məşğul idilər. Mən 1677-ci ildə İrandan qayidarkən artıq orada tam dəyərli sikkə tapmaq mümkün deyildi, çünki həmin pullar yuxarıda göstərilən sələmçilər tərəfindən aparılmışdı".

Bələ vəziyyət on illərlə davam etdi. Əsrin 90-ci illəri barədə məlumat verən Sanson yazır: "Şahın fərmanına görə, pullar İsfahan, İrəvan, Didani (Gürcüstan. - masul ), Təbriz, Ərdəbil, Həmədan və Hüveyzədə zərb edilirdi. Şah tərəfindən ciddi qadağan qoyulmasına baxmayaraq, hindlilər bütün sikkələri Hindistana aparırdılar".

Bu işdə yerli tacir və sələmçilər də hindlilərdən geri qalmırdılar. Qiymətli metalların əllərdə toplanması və hifz olunması getdikcə genişlənirdi, dövlət orqanları isə bununla mübarizə edə bilmirdi, çünki başda şah olmaqla bütün Səfəvi əyanları ölkənin iqtisadiyyatını tənəzzülə doğru aparan yola düşmüş, Səfəvi dövlətinin bütün içtimai-iqtisadi və siyasi quruluşunu böhranlı vəziyyətə salmışdır. Əmtəə dövriyyəsinin və ticarətin genişlənməsində marağının tacirlərin özləri də dövriyyədən qızılı və gümüşü çıxarmaqla pul mübadiləsinin nizamını pozurdular. İsfahanın əfqanlar tərəfindən mühasirəsi zamanı (1722) "Zübdətüt-təvarix" əsərinin müəllifi Məhəmməd Möhsünün başçılıq etdiyi bir dəstə evlərdən birində 14 çuval pul gizlətmış tacir görmüşdü. Hər çuvalda ümumi çəkisi 100 Təbriz batmanından çox olan, yenice zərb edilmiş "qızıl abbası sikkələri" var idi.

XVII əsrin son onilliyində ölkəyə gətirilən qızıl və gümüş məmulatın əsas mənbəyi - xarici ticarət də tənəzzülə uğradı.

Beləliklə, Səfəvi məmləkətlərində gümüş dəyərdən düşür, bu vəziyyət isə Səfəvi pullarını qiymətdən salır, dövriyyəyə böyük məbləğdə qəlp pullar buraxılır, ölkədə əmtəə mübadiləsi acıncacaqlı vəziyyətə düşürdü. Sanson bu barədə belə yazar: "Orada pullar elə korlanılsın ki, heç kim öz malını satıb əvəzində mis pul almaq istəmir".

Pulların yararsız hala düşməsi, çox güman ki, II Abbasın hakimiyyəti dövründə başlanmışdı. 1662-ci ildə onun verdiyi xüsusi hökmədə ölkədə yeni pul zərbi məsələsinə toxunulur. Kempferin məlumatına görə, 1685-ci ilin noyabr ayında tədavüldə olan bütün Səfəvi pulları öz dəyərinə itirmiş və onlann dövriyyəsi dayandırılmışdı. Dövriyyəyə qəlp və dəyərsiz pullar buraxıldığına görə, şahın əmri ilə pulkəs mə işinə məsul olan şəxsin gözləri çıxarılmışdı.

Beləliklə, XVII əsrin ikinci yarısında ölkədə baş vermiş pul böhranı Səfəvi dövlətini sarsıdan səbəbəldən biri olmuşdur.

**XVII əsrin sonlarında Azərbaycanda iqtisadi tənəzzül.** XVII əsrin axırlarına doğru Yaxm və Orta Şərq ölkələri sisteminə daxil olan Azərbaycanın iqtisadiyyatının bütün sahələri dərin tənəzzül prosesi keçirirdi. Ölkənin təsərrüfat həyatında tənəzzül 60-cı illərdən etibarən başlanmışdı. Fransız səyyahı Tavernye 1668-ci ildə Şərq ölkələrinə son səyahətindən vətənə qayıdaq Səfəvilər dövləti haqqında topladığı materialları belə yekunlaşdırılmışdı: "Keçmişdə Avropaya il ərzində külli miqdarda parça, məxmər, tafta gətirilirdi. İran məxmərinin xeyli qis mi Moskoviyyaya və Polşaya aparılırdı. Lakin indi bütün bu parçalar Avropada həmin yüksək keyfiyyətlə və daha ucuz istehsal olunmaqdadır". O, fikrini digər bir yerdə daha aydın şəkildə ifadə edir: "Əvvəllər bizi heyrətə gətirən İran xalçalarının,

parçalarının istehsah bizim istehsalla müqayisədə tənəzzülə uğramışdır. Şah və əyanlar təbəqəsi bizim İrana idxl etdiyimiz parçaları daha həvəslə alırlar". Ölkənin iqtisadi həyatında dərinləşən tənəzzülü Şarden daha aydın təsvir edirdi: "Mən İrana ilk dəfə 1665-ci ildə II Abbasın hakimiyyəti zamanında qədəm qoydum və oranı son dəfə 1677-ci ildə, Süleyman şahın dövründə tərk etdim. On iki illik qısa müddət ərzində ölkənin sərvəti sanki yaribayarı azalmışdı. Sikkələrin xarab olması göz qabağında idi, tam dəyərli pullar artıq yoxa çıxmışdı"- Frildaqçılıq və dövlət aparatındaki vəzifəli şəxslərin pula hərisliyi, satqınlığı kütłəvi hal almışdı. Belə ki, Azərbaycanın vəziri Mirzə İbrahim İsfahanda qaldığı 6 ay müddətində şaha, baş vəzirə və digər yüksək vəzifəli məmurlara 60 min təmənə qədər rüşvət verməli olmuşdu. Ölkənin iqtisadiyyatında hökm sürən durgunluq və tənəzzül prosesi çox uzun çəkmiş, yeni - XVIII əsrə də adlamış və ictimai həyatın bütün əsas sahələrinə mənfi təsirini göstərmişdi.

Ökin sahələrinin azalması və su təchizatının zəifliyi hələ XVI əsrin sonu - XVII əsrin əvvəllərində özünü bürüzə verdi. Bu, Osmanlı-Səfəvi mühəribələri və I Şah Abbasın köçürmə siyasəti ilə əlaqədar idi. Əsrin 20-30-cu illərində kənd təsərrüfatının bəzi sahələri nəzərəçarpacaq dərəcədə canlansa da, əvvəlki səviyyəsinə qalxa bilməmişdi. Fransız səyyahlarının (Tavernye və Şardenin) məlumatlanna görə, Cənubi Azərbaycandakı suvarma sisteminin əsas mənbəyi olan yeraltı kanallar şəbəkəsi (kəhrizlər) 60-80-ci illərdə 400 dəfə azalmışdı. Suvarma sisteminin tənəzzülü kənd təsərrüfatı məhsulları istehsalının kəskin şəkildə azalmasına səbəb oldu.

Ticarət və sənətkarlıqla məşğul olan əhalinin şəhərlərdən kütłəvi surətdə axını iqtisadiyyatın həcminin azalmasına gətirib çıxardı. Həmin dövr ərzində Təbriz şəhərinin əhalisinin sayı üç dəfədən artıq, digər iri şəhərlərdə isə daha çox azalmışdı. Bakı şəhərində neft istehsalının həcmi iki dəfə aşağı düşmüşdü.

XVII əsrin son illərindəki tənəzzül iqtisadiyyata, əsasən xarici ticarət sayasında dirçəlmış şəhərlərə daha güclü zərər vurdu. Sənətkarların və müxtəlif peşə sahiblərinin şəhərlərdən axını ilə əlaqədar olaraq, Ərəş, Şabran, Mərənd, Zəncan, Miyanə, Qəbələ, Kağızkonan, Astrabad, Mahmudabad, Cavad, Sufiyan və digər şəhərlər acınacaqlı vəziyyətə düşdü.

Səfəvi dövlətinin müxtəlif yerlərində xam ipəyin istehsalı və ixracı 10 dəfə azalmışdı. Bunun əsas səbəbi Avropa ölkələrinə istiqamətlənmiş baş ticarət yollarındaki dəyişikliklər, manufaktura məhsulları istehsalının artması, Şərqi əmtəələrinə və sənətkarlıq məhsullarına olan tələbatın azalması idi. Səfəvi dövlətindən Hindistana aparılan ipək parçaların satılması da qadağan edilmişdi (Sanson).

Sikkələrin xarab olması, qızılın və gümüşün dövriyyədən çıxması Səfəvilər dövləti hüdudlarında ticarətin, əmtəə mübadiləsinin inkişafı üçün mühüm əngələ çəvrilmişdi. Qızıl getdikcə bəzək obyektinə çəvrilirdi, tacirlər isə (əsasən hindlilər) gümüşü ölkədən xaricə aparmaqda idilər. Bazarlar tam qiymətə malik olmayan, qəlp pullarla diqqəti cəlb edirdi. Məhsul istehsalçıları, tacirlər dövriyyə də artmaqdə olan, dəyərini itirən mis pullara mallarını satmaq istə-mirdilər. Maliyyə sahəsindəki bu hərc-mərclik Səfəvilər dövlətinin təsərrüfat həyatını iflic vəziyyətə salmışdı.

Kənd təsərrüfatının böhranı, şəhər sənətkarlığının tənəzzülü pul dövriyyəsi sahəsindəki dəhşətli vəziyyət daxili və xarici ticarətin vəziyyətinə mənfi təsirini göstərdi. Daxili əmtəə mübadiləsinin əsasları xeyli məhdudlaşdı və xarici ticarət əlaqələrinin həcmi əhəmiyyətli dərəcədə azaldı. Ölkədə sələmçilik çiçəklən məkdə idi. Tənəzzül şəraitində sələmçilik iqtisadi böhranı daha da dərinləşdirirdi. Təqribən bütün Azərbaycan şəhərlərində, qonşu ölkələrin başlıca ticarət mərkəzlərində qərarlaşmış hind tacirləri Səfəvilər imperiyasında sələmçiliyin başlıca nümayəndələri idi.

Bu zaman Azərbaycan və Səfəvilər imperiyasına daxil olan qonşu ölkələr elmi-texniki baxımdan Qərbi Avropa ölkələrindən xeyli geridə qalmışdır. Qabaqcıl Avropa ölkələri tədricən Şərq mallarını idxlə edən ölkələrdən Şərq xammalını alan, hazır sənaye mallarını həmin bölgəyə ixrac edən ölkələrə çəvrildilər. İqtisadi cəhətdən qabaqcıl mövqelərə çıxmış Avropa dövlətlərinin Şərqi, habelə Azərbaycanda siyasi fəallığı artmağa başladı. Rus dövlətinin Cənub istiqamətindəki fəallığın artması bu baxımdan diqqəti daha çox cəlb edirdi və yeni - XVIII əsrən etibarən Rusiyanın hakim dairələrinin təcavüzkar məqsədləri aşkarla çıxmaga başladı.

Şəhər iqtisadiyyatındaki tənəzzül Səfəvi dövlətinin bütün ictimai-iqtisadi, siyasi sistemində dərin böhrana səbəb oldu, xəzinənin, ayrı-ayrı feodal əyanlarının gəliri azaldı. Hökmət vəziyyətdən çıxış yolu tapmaq üçün əhalidən yiğilan vergiləri üç dəfə artırdı. Beləliklə, xalqın dövlət tərəfindən istismarı daha da şiddətləndi.

Şah Sultan Hüseynin, saray əhlinin, məmurların ətalətinin, rüşvətxorluğun artması, müxtəlif qeyri-qanuni əməliyyatlar aparılması nəticəsində dövlətin idarəsi işi son dərəcə baxımsız vəziyyətə düşdü. Hərbi-bürokratik aparatın saxlanılması sərf olunan vəsait şah hökumətinin maddi-iqtisadi imkanlarından artıq idi. Məsələn, hərbi əməliyyatlar dövründə I Şah Abbasın 44 min nəfərdən ibarət daimi ordusu vardısa, dövlətin dinc şəraitində II Şah Abbasın, (1642-1666) ordusunun sayı bundan iki dəfə çox idi. Yalnız Səfəvi tüfəngçilərinin sayı 40-50 min nəfərə çatırdı. Onların hər birinin maaşı 4-5 təmən idi. Orduda 18 min qulam, 22 min saray

qoryucusu vardı. Ölkənin müxtəlif vilayətlərinə səpələnmiş nizami döyüşçü dəstələrinin maaşı da, adətən, xəzinədən ödənilirdi. Lakin dövlətin maliyyə işlərinin acınacaqlı vəziyyətdə olması hərbçilərə ödənilməli olan maaşların vaxtında verilməsi işində çatınlık yaradırdı.

Şirvanda "döyüşçülərə çoxdan bəri maaş verilmədiyi üçün onlar qarət hesabına yaşıyırdılar" (Korneli Bruyin).

Təbiidir ki, XVII əsrin sonlarına doğru ölkənin iqtisadi həyatında dərinləş məkdə olan tənəzzülü yalnız da xili səbəblərlə izah etmək düzgün olmazdı. Bu zaman Azərbaycanın iqtisadi inkişaf imkanlarını xeyli məhdudlaşdırın dünya miqyaslı amilin - ümumi Dünya ticarət yollarının dəyişməsinin rolu xüsusilə qeyd edilməlidir. XVI əsrən etibarən Avropanı Asiya ilə birləşdirən və Afrika ətrafindan keçən dəniz yolunun kəşfi ilə əlaqədar olaraq qədim İpək yolu öz əhəmiyyətini tədricən itirir. Əsrin sonlarındakı təsərrüfat tənəzzülü Ön Asiyadan bütün ölkələri üçün xas olan ümumi hadisə idi və Azərbaycanın vəziyyəti bu baxımdan istisna deyildi.

**Xalq hərəkatı.** Əvvəlki əsrlərdə olduğu kimi, XVII əsrə də istismar olunan xalqın hakim siniflərin zülmənə qarşı mübarizəsi müxtəlif formalarda təzahür etməkdə idi. Şəraitdən asılı olaraq bu mübarizə gah kütləvi etiraz və şikayət, gah da vergi və mükəlləfiyyətlərin ödənişindən yayınma şəklində baş verirdi. Bəzən mübarizə üsulu dini xarakter daşıyır, xalq azadlıq hərəkatı şəklində cərəyan edirdi, ya da qiyama çevrilirdi.

XVI əsrin sonu - XVII əsrin əvvəlləri var-yoxdan çıxmış Azərbaycan və qonşu ölkə kəndlilərinin mütəşəkkil çıxışları ilə əlamətdardır. Həmin çıxışlar cəlalilər hərəkatı adı ilə əvvəlcə Şərqi Anadolunu, sonra isə Azərbaycanı bürüdü.

Cəlalilər hərəkatının ardınca Azərbaycanın müxtəlif yerlərində bəzi qiyamlar da baş vermişdi. Təbrizdə, Ordubadda, Təsucda, Bakıda və Dərbənddə 1603—1607-ci illərdə şah qoşunlarının bu Şəhərlərə hücumları ilə əlaqədar müxtəlif çıxışlar olmuşdu. Bu çıxışların əksəriyyəti uğurla başa çatdı. Lakin Azərbaycan xalqı müvəqqəti qələbələrdən istifadə edə bilmədi. Səfəvi döyüşçülərini tezliklə osmanlılar əvəz etdilər. 1614-cü ilde I Şah Abbasın Gürcüstan səfəri də güclü həyəcana səbəb oldu. Üsyan və həyəcanlan yatırmaq məqsədilə Cənubi Qafqazın boşaldılması siyasətini davam etdirən I Abbas bütün müsəlmanları, yəhudiləri Fərahhabada, İsfahana, Mazandarana köçürmək əmrini verdi. Bu tədbir Osmanlı, işğalı altında qalmış Şirvan və Qarabağ əhalisinin bir qisminə də şamil edi lirdi. Şirvanda şah fərmanının yerinə yetirilməsi İsfəndiyar bəy Ovçubaşı Ərəbgirliyə, Qarabağda isə Lütfəli bəy Qaçar Dəftərdara tapşırılmışdı. İsgəndər bəy Münşinin dediyinə görə 15 min ailə köçürülmüşdü.

1615-ci ildə Şah Abbasın Qarabağdan və Şirvandan əhalini köçürmə siyasetinə qarşı Əhmədli qiyamı Səfəvi hökmədarı tərəfindən amansızcasına yatırıldı.

1615-1616-cı illərdə "Dəli Məlik" təxəllüslü, tərəkəmələrdən olan Məlik Pirin in başçılığı ilə Şirvanda böyük üsyən başlandı. Az sonra Gəncə yaxınlığında Dəngi vilayətinin əhalisi də mübarizəyə qoşuldu. Onlar Gəncə hakimi Məhəmməd xan Ziyadoglu Qacan öldürüb, şirvanlılarla birlikdə Kaxeti çarının başçılığı altında Səfəvi zülmənə qarşı mübarizə aparan gürcülərlə əlaqə yaratdilar. İsgəndər bəy Münçi qeyd edirdi ki, "onun (Dəli Məlikin. - *məsul red.*) ətrafına toplaşanlar, bəzi pozğun ünsürlər və iğtişaşçılar Dağıstanda möhkəmlənib şahlıq hakimiyyətinə qarşı çıxış etdilər". Dəli Məlikin başçılığı altında üsyənçilər Ərəş qarnizonuna basqın etdilər. Ərəş hakimi Məhəmmədhüseyn Sultan Dəli Məlik tərəfindən yaxalandı və öz yaxın adamları ilə birlikdə öldürüldü. Üsyənçilər Ərəsdə möhkəmlənə bilmərək, I Şah Abbas qoşununun yaxınlaşdığını eşidib onu tərk etdilər.

1616-cı ildə I Şah Abbasın Şirvan və Gürcüstan üsyənçilərinə qarşı sərt cəza tədbirləri Teymurazı və Dəli Məlikin Qəribi Gürcüstana sıqınmağa məcbur etdi. Üsyənçilər tezliklə yenidən Kaxetə qayıtdıqları üçün Səfəvi sarayı ikinci dəfə böyük qoşun təşkil edib onlara qarşı göndərdi. Üsyən çətinliklə yatırıldı, lakin Dəli Məlik Dağıstanda gizlənə bildi.

1632-ci ildə Qarabağ hakimi Davud xan Şah Abbasın varisi olan Şah Səfiyə qarşı üsyən etdi. O, Kaxeti çarı I Teymuraza müraciət edərək, onu Gəncəni və Qarabağı ələ keçirməyə çağırıldı. Lakin dövlət aparatında yüksək mövqeləri olan Qacar əyanları onu müdafiə etmədilər. Vəziyyəti belə görən Davud xan və Teymuraz Səfəvi dövlətinin sərhədlərini tərk etmək məcburiyyətində qaldılar.

XVII əsrə feodal istismarına qarşı yönəlmış çıxışlardan başqa, din mənşəli Mıxlı Babanın başçılığı etdiyi üsyən da baş vermişdi.

1625-ci ildə o, təqiblərindən yaxa qurtarmaq üçün Osmanlı dövlətinin sərhədini keçərək Ərzuruma gəldi və 1625-ci ildə orada yox oldu. XVII əsrin ikinci yarısına doğru Səfəvi dövlətinə daxil olan ölkələrdə, habelə Azərbaycanda feodal istismarına qarşı xalq kütłələrinin şikayətləri artmaqda idi. Belə şikayətlər, adətən, bəylərbəyişlərin, digər ali rütbəli məmurların şah tərəfindən cəzalandırılması və yaxud vəzifədən azad edilməsi ilə nəticələnirdi. Beləliklə, ümumxalq narazılığın silahlı üsyana çevrilməsinin qarşısı alınırdı.

Tarixçi İsgəndər bəy Münçinin məlumatına görə, 1632-ci ildə Ərdəbil hakimi Çraq xanın edam edilməsi "Ərdəbilin kasib əhalisinin qəzəbin i" yatırmaq niyyəti güdürdü. Şirvan bəylərbəyi Ərəb xan Şamlı Cəbbədəroğlu (1635-1646) da məhz "xalqla pis rəftar etdiyinə" görə şah tərəfindən vəzifədən kənar edilmişdi.

Urmiya və Ərdəbil hakimləri də məhz həmin səbəbə görə 1655-ci ildə öz vəzifələrindən götürüldülər (Məhəmməd Tahir Vəhid). Şirvan bəylərbəyi Hacı Mənuçehr xan (1661) və onu əvəz etmiş Məhəmməd xan da Şirvan əhalisinin tələbinə əsasən mərkəzi hakimiyyət tərəfindən cəzalandırıldılar, vəzifələrini tərk etməyə məcbur oldular.

1631-ci ildə Şah Səfinin dövründə Qafurabadda (Qəzvin yaxınlığında) çoxlu "sadəlövh türkün" iştirak etdiyi yeni hərəkat başlandı. Məhəmməd Məsumun qeyd etdiyinə görə, hərəkata xalq arasında geniş nüfuz qazanmış dərviş Rza Əfşar rəhbərlik edirdi. Dərviş Rzanın və tərəfdarlarının əsas məqsədi Qəzvin şəhərini əla keçirərək hərəkatın geniş vüsət almasına təkan vermək idi. Qəzvin şəhərinə yeni darğa təyin edilmiş Şahverdi xan Tərxan Türkਮəni öz tərəfinə çəkməyə çalışan Dərviş Rza Qəzvinə öz nümayəndəsini göndərdi və darğanı xalqın qarşısına çıxarmağa başladı. Darğa qorxusundan evdən çıxmadı. Şəhərə hücuma hazırlaşan Dərviş Rza öz silahdaşları ilə İmamzadə Hüseynin məqbərəsi yaxınlığında darğa və ya şəhər əyanları ilə görüşməyi qərara aldı. Tərəflər arasında atışma başlandı, hər iki tərəf itki verdi, Dərviş Rza da öldürülüdü. Lakin məğlubiyyət üsyənə illər dayandırmadı. Dərviş Rzanın ölü mündən sonra onun tərəfdarları şəhəri tutmağa yeni cəhd göstərdilər, lakin bu hücumda dəf edildi.

Səkkiz il sonra (1639-1640) Dərviş Rzanın tərəfdarları yenidər mübarizəyə qalxdılar. Onlar zahirən Dərviş Rzaya bənzər bir nəfər çörəkçinin ətrafında toplaşdırılar. Hərəkat getdikcə gücləndi, hakim dairələri təşvişə saldı. Nəticədə Şah Səfinin fərmanı ilə çörəkçi öldürüldü, onun tərəfdarları isə dağıdıldı.

Hərəkatın kütləviliyi və dərviş tərəfdarlarının qətiyyəti, həmçinin üs yan başçısının ölümündən sonra hərəkatın davam etməsi onun xalq hərəkatı olmasına, antifeodal səciyyə daşımına şübhə doğurmur.

XVII əsrin ikinci yarısında Azərbaycanda və qonşu ölkələrdə kəskin ərzəq qılığı mövcud idi. 1663, 1667, 1673, 1676, 1677 və 1681-ci illərdə baş vermiş achiq nəticəsində "oğurluq və qarət" halları artmış, varlıların taxil anbarlarına hücumlar çıxalmışdı.

1677-ci ildə Çuxursəd vilayətində (Naxçıvan, Culfa, İrəvan) iki il ərzində maaşları ödənilməmiş Qacar və Bayat tayfalarından olan döyüşçülərin üsyəni baş verdi. Üsyənçilərin təzyiqinə davam gətirə bilməyən vilayət hakimi Səfiqulu xan qalaya siğındı. Lakin tezliklə şahın təyin etdiyi yeni hakim bu üsyəni amansızcasına yatırmağa nail oldu.

Səfəvi dövləti feodal sinfinə qarşı çıxış edən xalq kütlələrinin birləşməsinə, vahid cəbhədən çıxış etməsinə imkan verməmək, narazı qüvvələri parçalaşdırmaq məqsədilə Azərbaycanda olan müxtəlif xalqlar arasında ədavət toxumu səpir, onları

bir-birinə qarşı qoyurdu. Hakim dairələr əsasən böyük şəhərlərdə belə əmələ əl atır, sənətkarlar arasında da nifaq yaradırdılar. Nəticədə bir şəhər iki hissəyə bölünür, müxtəlif qruplar qarşı-qarşıya qoyulurdu. Belə bir hadisə XVII əsrin 70-ci illərində Təbriz şəhərində də baş verdi. Şəhərdəki Nemətilər və Heydərilər adlanan iki böyük sənətkar zümrəsi zahirən dini fərqlər, baxışlar zəminində bir-birinə qarşı çıxış etdilər. Hər iki zümrənin nümayəndələri şəlik təriqətinin sufi dərvişləri idi. Mənbələrin məlumatına əsasən, I Şah Abbasın dövründən etibarən şəhər əhalisi arasında belə düşməncilik halları daha geniş yayılmağa başlamışdı. XVII əsrin ortalarında Təbrizdə olmuş Şardenin məlumatına görə, "şəhər biri digəri ilə düşməncilik edən Heydəri və Neməti dəstələri arasında 9 məhəlləyə bölün müşdü".

## X FƏSİL

### XVI-XVII ƏSRLƏRDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

**Maarif. Elm.** XVI əsrin başlangıcında Azərbaycan Səfəvi dövlətinin yaranması, habelə mərkəzləşmiş siyasi qurumun qüvvətlənməsi ilə əlaqədar xalqın mədəniyyəti də xeyli inkişaf etdi.

Gəncə, Təbriz, Şamaxı, Marağa, Ərdəbil şəhərləri bu dövrün mühüm mədəniyyət mərkəzləri kimi tanınmışdı.

Rəsmi din olan şəhərərinə əsaslanan hakim dairələr cəmiyyətin bütün təbəqələri arasında bu ideyaları geniş yayırdılar. Belə bir şəraitdə dünyəvi elmləri öyrənmək yalnız islam dini və şəriət normaları əsasında mümkün idi. Bu dövrdə yaşamış bir çox alımlar əsasən dini (şəhərə) təlimin nümayəndəsi kimi çıxış edirdilər. Lakin onlar dünyəvi elmlər sahəsində də geniş biliyə malik idilər. Alımların əksəriyyəti məntiqin, fəlsəfənin, ədəbiyyatın, təbaəbatın, riyaziyyatın, astronomiyanın bir çox məsələləri ilə məşğul olurdular. O zamanlar yalnız bir çox elm sahələrinin bilicisi olan şəxslər alim hesab edildilər.

Bu dövrdə astronomiya elminin inkişafına müəyyən maraq vardı. XVI əsrin əvvəllərində I Şah İsmayıllı Marağa rəsədxanasını bərpa etdirmək üçün məşhur riyaziyyatçı və astronom, şirazlı *Qiyasəddin Mənsur ibn Əmir Sədrəddin Məhəmmədi* (1463-1542) Marağaya göndərdi. Alım rəsədxananın xarabaliqlarını müsahidə edərək, onun bərpası üçün 30 il vaxt lazımlı olduğunu bildirdi. Şah bərpa işlərinə başlamaq haqqında əmr verdi. Lakin Şah İsmayılin ölümündən sonra həmin iş yarımcıq qaldı.

1611-ci ildə I Şah Abbasın əmri ilə tarixçi Cəlaəddin Məhəmməd Münəccim Yəzdi, məşhur riyaziyyatçı və astronom Şeyx Bəhaəddin Amili, Mövlana Əlirza Təbrizi Marağa rəsədxanasının bərpası üçün layihə hazırlayıb onu hökmədən təqdim etdilər. Lakin bu sahədə əməli işlər görülmədi.

Bu dövrdə riyaziyyat sahəsində də müəyyən inkişaf nəzərə çarpırdı. Şeyx Mahmud Şəbüstərinin ardıcıllarından olan *Abdulla Şəbüstərizadə* riyaziyyata aid bir sıra əsərlərinin o cümlədən "Məaric dər heyət", "Riyazi-rizvan", "Kitabi-meyar", "Risaleyi cami cahannüma", "Risaleyi-qövsi-qüzəh" kitablarının müəllifi idi. Təbrizli *Seyid Əhməd Laləvi* (1436-1507) məntiq, qrammatika, riyaziyyat və ədəbiyyat sahəsində, təbrizli *Mirzə İbrahim* riyaziyyat və fəlsəfə üzrə fəaliyyət göstərirdi. Fransız səyyahı Tavermye yazar ki, Təbriz əyalətinin maliyyə məmuru Mirzə İbrahim müxtəlif elmlər sahəsində axtaşalar aparırdı.

Dövrünün məşhur münəccimi *Mövlana Məhəmməd Ərdəbilinin*, əslən şirazlı olan, lakin şəxsiyyət və alim kimi Təbrizdə formallaşmış *Mahmud bəy Füsununin* riyaziyyat, astronomiya sahəsində nəzərəçarpacaq xidmətləri vardır.

Təbabətdə də müəyyən inkişaf vardı. I Şah Təhmasibin şəxsi həkimlərindən Əbülfəth Təbrizi, İmaməddin Mahmud Nişapura Mövlana Kəmaləddin Hüseyn, onun oğlu Nurəddin, Qiyasəddin Əli Kaşı və Əbu Nəsr Gilani bu sahədə artıq fərqlənirdi. *Əbülfəth Təbriz* xəstəlikləri təyin etməkdə çox bacarıqlı və mahir həkim idi. O, ömrünün son illerini I Şah Abbasın sarayında keçirmişdi. Əla Təbrizi isə uzun müddət Şirvan hakimi Abdulla xan Ustaclının həkimi olmuşdu.

XVI əsrin sonu və XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri xalqın mədəni inkişafı prosesinə sarsıcı zərbə vurmaşdı. Bir çox məşhur Azərbaycan alimi əsir alınmış, İstanbula aparılmış, bəziləri isə Qəzvinə və İsfahana köçürülmüşdü. Yalnız XVII əsrin ortalarında Azərbaycanda elm və maarifin inkişafında müəyyən canlanma nəzərə çarpıldı. Bu dövrdə Mirzə Məhəmməd, Məczub Təbrizi, Molla Mömin İman, Əliqulu Xalxali, Molla Vaqif Xalxali, Nəcibəddin Rza Təbrizi, uzun müddət ərzində Təbrizin şəriat məhkəməsinə başçılıq etmiş Mövlana Rəcəbəli Vahid Təbrizi, Yusif Məhəmmədcan oğlu Qarabağı, Hüseyn Xələf oğlu Təbrizi, Sadiq bəy Əfşar, Əlirza Təbrizi Səfəvi imperiyası ərazisində müxtəlif elm sahələrinin inkişafında mühüm rol oynamışlar. Məşhur ensiklopediyaçı alımlar sırasında *Məhəmmədhüseyin Xələf oğlu* Təbrizinin adını xüsusi qeyd etmək lazımdır. O, ölkə osmanlılar tərəfindən işgal olunanından sonra vətəni türk edərək Hindistana getmiş, orada Heydərabad hakimi Abdulla Qütbüsha həsr etdiyi məşhur "Bürhani-qate" lüğətini yazmışdı. Bu lüğət İranda, Hindistanda və digər islam Şərqi ölkələrində dəfələrlə çap olunmuşdur. Şirvan alimi *Mövlana Mirzə Məhəmməd Həsənoğlu* da ensiklopedik məzmunlu bir əsər yazmışdı. Orta əsrləri araşdırın şəxslər indidə onun bu əsərinə müraciət edirlər.

Azərbaycan filosofu *Yusif Məhəmmədcan oğlu Qarabağı* ölkə osmanlılar tərəfindən zəbt olunarkən Orta Asiyaya köçmüş, Səmərqənddə və Buxarada yaşamışdır. O, ərəb, fars dillərində fəlsəfə və hüquq məsələlərinə həsr olunmuş bir sıra əsərlərin müəllifidir. Qarabağının əsərlərindən uzun müddət ərzində Orta Asyanın mədrəsələrində tədris vəsaiti kimi istifadə olunmuşdur.

Mövlana Mirzə adlandırılmış *Mövlana Mirzə Məhəmmədhəsən oğlu* Şirvanının şəxsiyyəti və əsərləri dövrünün elmi icimaiyyəti tərəfindən yüksək qiymətləndirilirdi. Alimin Şirvanda çox böyük nüfuzu vardı. O, Şirvanı türk edərək İsfahana köçmüş, orada bir neçə il biliklərin təbliği işində fəal iştirak etmiş və Nəcəfə (İraq) getmiş, lakin bir müddət orada qaldıqdan sonra Şah Süleymanın

xahişi ilə İsfahana qayıtmışdı. Mövlana Mirzə 1687-ci ildə Məşhəddə vəfat etmişdir.

Mədəni ırsın öyrənilməsi sahəsində də xeyli iş görülmüş, "Təzkirə" adlanan elmi məcmuələr yazılmışdı. Belə məcmuələrdə adətən alimlərin, ədiblərin, şairlərin tərcüməyi-halı və onların əsərlərindən parçalar verilirdi. I Şah İsmayılin oğlu Sam Mirzə məşhur "Töhfəyi-Sam" əsərini Ərdəbildə yazmışdı. Şahın digər oğlu İbrahim Mirzə "Fərhəngi-İbrahim" ("İbrahimin lügəti") əsərini tamaşlamışdı. Əhdi Bağdadi "Gülşən üş-şüəra" ("Şairlər gülşəni"), Sadiq bəy Əfşar isə "Təzkireyi-məcmə ül-xəvas" ("Seçilmişlərin təzkirəsi") əsərini yazmışdı. Nəsrəbadının "Təzkirə"sində Azərbaycanın bir çox şair və alimləri haqqında maraqlı məlu matlar vardır.

XIII-XV əsrlərə nisbətən XVI-XVII əsrlərdə tarix elmi daha çox inkişaf etmişdi. Bu dövrün bir sıra tarixçiləri (Həsən bəy Rumlu, Fəzli İsfahani, İsgəndər bəy Münşü) tarixi hadisələri təsvir etməklə kifayətlənmir, zəruri hallarda hadisələrə fərdi münasibətlərini də bildirirdilər. Bir qayda olaraq bu dövrün tarixçiləri hadisələri bir qədər ziddiyətli şərh etmiş, lakin faktları təfərrüatı ilə qələmə almışlar. Sarayda vəqiqənəvis olmuş tarixçilər isə həm də Şah fərmanlarının, diplomatik sənədlərin surətlərini öz əsərlərində eks etdirmişlər. XVI əsrin məşhur Azərbaycan tarixçisi Həsən bəy Rumlu (1530-?) I Şah Təhmasibin sarayında qullıq etmiş, onun yürüşlərinin iştirakçısı olmuşdur. Onun "Əhsən ət-təvarix" ("Tarixlərin ən yaxşısı") əsərinin dövrümüzə qədər gəlib çatmış IX-X cildləri (IX cilddə 1405-1493, X cilddə isə 1494-1578-ci illərin hadisələri öz əksini tapmışdır) Azerbaycanın və qonşu ölkələrin XV-XVI əsrlər tarixinə həsr olunmuşdur. Saray salnaməc ilərinin ənənələrinə sadıq qalan Həsən bəy Rumlu Səfəvilər dövlətinin tarixinə aid xeyli məlu mat vermiş, əsas diqqətini şahların, hərb-i başçıların fəaliyyətinə yönəltmişdir.

Həyatının çox hissəsini Gəncədə və Qarabağda keçirmiş, əslən isfahanlı olan Fəzli Zeynalabdin oğlu xeyli müddət ərzində Bərdə və Arran hakimi Peykər xanın xidmətində olmuş, erkən yaşlarından tarixə böyük maraq göstərmışdır. Onun Səfəvilər tarixinə aid yazdığı "Əfzəl ət-təvarix" ("Tarixlərin ən dəyərlisi") kitabı üç cilddən ibarətdir. Lakin əsərin yalnız 1524-cü ildən sonrakı hadisələri əhatə edən cildi və I Şah Təhmasibin, II Şah İsmayılin, Sultan Məhəmmədin dövrünü əhatə edən II cildi dövrümüzə qədər gəlib çatmışdır. I Şah Abbasın hakimiyyəti dövründən bəhs edən III cild isə hələlik aşkar olunmamışdır. Azerbaycanın və ona qonşu olan ölkələrin tarixini eks etdirən bu cildlərdə şah fərmanları və bəzi rəsmi sənədlərin surəti də verilmişdir.

Görkəmlı Azərbaycan tarixçisi İsgəndər bəy Münsi (1560-1633) gəncliyində Sultan Məhəmməd Xudabəndənin sarayında divan katiblərindən biri olmuşdur.

Sonralar Şah Abbasın tarixçisi olmuş Münşî "Tarixi aləm aray i Abbası" ("Abbasın dünyası bəzəyən tarixi") əsərini yazmış, burada dövrün siyasi, ictimai, iqtisadi və mədəni həyatı barədə maraqlı məlumat vermişdir. Müqəddimə hissəsi istisna olunmaqla bütün əsər XVI əsrin sonu - XVII əsrin əvvəllərində Səfəvilər dövləti tarixinin ən qiyənli ilkin məxəzi hesab olunur.

XVI-XVII əsrlərdə maarif və məktəb işləri ruhanilərin ixtiyarında idi. Azərbaycanda uşaqların təhsili məscidlərin nəzdində, şəxsi evlərdə təşkil edilmiş məktəb və mədrəsələrdə aparılırdı. İlkin mərhələdə uşaqlar ana dilində dərs keçir, yuxarı siniflərdə isə Azərbaycan dilində dərs vəsaiti olmadığı üçün fars və ərəb dilində yazılmış dərsliklərdən istifadə edirdilər. Tavernye mədrəsələrdə istifadə olunan dərsliklərdən bəhs edərək yazılırdı ki, kitabların əksəriyyəti məşhur Azərbaycan alimi, riyaziyyatçı, astronom, filosof Xacə Nəsimiaddin Tusinin əsərləri idi. Tədris prosesində Aris totelin, Arximedin və Qalileyin əsərlərindən də istifadə edilirdi. Mirxondun "Revzət əs-səfə" əsəri mötəbər dərslik hesab olunurdu (Xavervye). Məktəblərdə şagirdlər əvvəlcə əlifbanı öyrənir, sonra Quranı əzberləyirdilər. Ərəb dilində olan Quranı şagirdlər başa düşə bilmir və onu mexaniki əzberləmə yolu ilə mənimşəyirdilər. Sonra kiçik kitabçalar, o cümlədən Übeyd Zakanının "Siçan və pişik", Fəridəddin Əttarın "Nəşihətnamə" əsərlərindən, Sədinin "Gülüstan"ından, Hafızın "Divan"ından parçalar öyrədilirdi.

Mədrəsələrdə ilahiyyat dərsinin əsas yer tutmasına baxmayaraq, ictimai və təbiyyat elmlərinin tədrisinə də geniş yer verilirdi. Aristotelin fəlsəfi əsərləri, Mirxondun, Nizaminin, Xaqanının, Şəms Təbrizinin, Əvhədi Marağayının, Hafızın yaradıcılığı, Füzulinin "Leyli və Məcnun" u, Caminin qəsidişləri də tədris obyekti idi. Azərbaycanda bir sıra mədrəsələri (o cümlədən Şamaxı mədrəsəsini) müşahidə etmiş Adam Oleari ölkədə astronomiyanın, fəlsəfənin və cəbrin tədrisinin Avropa tədrisinə uyğun gəldiyini qeyd edirdi.

Azərbaycan şəhərlərində xeyli məktəb və mədrəsə var idi. 1647-ci ildə Təbrizdə 600 məhəllə məktəbi və 47 mədrəsə fəaliyyət göstərirdi. Mədrəsələrdə şagirdlərin sayı 50 nəfərdən artıq olmurdı. Ərdəbilin Şeyx Səfi məqbərəsi nəzdindəki mədrəsədə də xeyli şagird təhsil alırdı. XVII əsrin ortalarında Şamaxıda 40 məktəb və 7 mədrəsə var idi. Mədrəsələrdə dərs deyən müdərrislər arasında dövrün tanınmış alimləri, o cümlədən Mirzə Məhəmməd Məczub Təbrizi, Molla Mömin, Mövlana Əbdülsəməd, Qazi Şixəmi, Təbrizli Mirzə Bağı, Mövlana Rəcəbəli Vahid, Mövlana Nəsrullah Xalxalı də olmuşdur.

Bir sıra görkəmli Azərbaycan aliminin öz məhzəri (ali təhsil müəssisəsi) var idi. Məsələn, Mir Əliənnəqi Ərdəbili doğma şəhərində Məshədə köçürülmüş və 1723-cü ilə qədər orada elmin müxtəlif sahələrində dərs demişdir. Mövlana Ələkbər

Şirvani bürün ölkədə biliyi ilə tanınmışdı. Molla Əliqulu Xalxali İsfahanda geniş miqyaslı maarif işi aparırdı. Ordubadlı Mirza İbrahim elmin müxtəlif sahələrini tədris edirdi. Bəzi müdərrislər o qədər şöhrət qazanmışdilar ki, hətta uzaq yerlərdən tələbələr gəlir, onların mühazirələrin i dən ləyirdilər. DİNLEYİCİLƏRIN SAYI ÇOX OLDUQDA MÜDARRISİN SAĞ VƏ SOL TƏRFİNDƏ OYLAŞƏN İKİ NƏFƏR ŞƏXS ONUN SÖZLƏRİNİ TƏLBƏLƏR ÜÇÜN UCA SƏSLƏ TƏKRAR EDİRDİ.

Bu dövrdə Azərbaycanda maarif əsasən şəhər əhalisi arasında yayılırdı. Kəndlilərin əksəriyyəti isə savadsız qalmışda idi. Şəhərin hər məhəlləsində bir neçə məktəb olduğu halda, kənd yerlərində adətən, bir məktəb bir neçə kəndə xidmət edirdi. Hər bir kəndin əhalinin sayından asılı olaraq bir və ya bir neçə mollası, axundu vardı. Kənd mollasının vəzifəsi müxtəlif dini mesələlərə baxmaq şəriət ehkamlarını əhali arasında yaymaq, əlavə sənədləri təsdiqləmək, kəbin kəs mək, boşanma və digər münaqişəli məsələləri həll etmək idi. XVII əsrдə Azərbaycanda kitablar, adətən, xəttatlar tərəfindən üzü köçürülməklə artırıldı. Məhz buna görə də xəttatlara böyük ehtiyac vardı. Bəzən yoxsul tələbələr təhsillərini uğurla davam etdirmək naminə əsərlərin üzünü köçürür və gündə yarım bisti (20 dinarın yarısı) qazanmaqla dolanırdılar.

Azərbaycanda kitabxanaçılıq işi də tərəqqi etmişdi. Təbrizin, Ərdəbilin, Şamaxının, Bakının, Gəncənin, Marağanın kitabxanalarında min nüsxələrlə kitab mövcud idi. I Şah İsmayıл Xətayının əsası Ağqoyunlu hökmdarı Sultan Yaqub dövründə qoyulmuş Təbriz saray kitabxanasına rəssam Kəmaləddin Behzadın rəis təyin edilməsi barədə 1522-ci ildə verdiyi fərmando deyilirdi: "Əsrimizin yeganəsi, rəssamların ən görkəmlisi və müzəhhiblərin ən yüksək nümayəndəsi olan ustad Kəmaləddin Behzada şah kitabxanasının işçilərinə, mühərriirlərə, rəngsazlara, nəqqəşlara, laciverdyanınlara və başqa bu kimi işlərə mənsub olan adamlara başçılıq etmək vəzifəsi tapşırılsın". Şah İsmayıл Xətayının kitabxanasında elmin müxtəlif sahələrinə aid, xüsusilsə Şərq klassiklərinin əsərlərindən ibarət xeyli kitab toplanmışdı. Kitabxanada görkəmlili xəttatlar, nəqqəşlar, səhhaflar əlyazma nüsxələri üzərində çalışır, onlara gözəl tərtibat verir, başlıqları və haşiyələri qızıl suyu ilə işləyir, kitablara dəridən cild çəkirdilər. Burada 5 məşhur xəttat, 7 rəssam çalışırdı. 1575-ci ildə Mövlana Həsən Müzəhhib həmin kitabxanaya rəis təyin edildi. Şeyx Səfi məqbərəsindəki kitabxananın şöhrəti də geniş yayılmışdı. I Şah Abbas saray kitabxanasında olan kitabların bir hissəsinə bu kitabxanaya vəqf etmişdi. Şamaxıda zəngin saray kitabxanası mövcud idi. Səfəvi ordusunun oraya hücumu ilə əlaqədar olaraq Şirvanşah həmin kitabxananı Buqurd qalasına köçürmüştü. Lakin 1538-ci ildə bu kitabxana I Şah Təhmasibin qoşunlarının ixtiyarına keçdi. I Şah Abbasın saray kitabxanasına Əmir Nizaməddin Üskui, Sadiq bəy Əfşar və təbrizli xəttat

Əlirza başçılıq etmişlər. Hər bir məktəb və mədrəsə nəzdində, eləcə də ayrı-ayrı şairlərin, alimlərin və kitab həvəskarlarının şəxsi kitab xanaları vardı.

Kitab çox baha idi. 50 hərf bir misra hesab olunurdu. 1000 misradan ibarət kitabın qiyməti iki abbası idi. Xətti əla olan eyni həcmli kitab isə bəzən 5 abbasıya satılırdı. Beləliklə, kitabın dəyəri onun məzmununa görə deyil, xəttinə və həcmindən görə müəyyən edilirdi. Təbiidir ki, nadir kitablar daha yüksək qiymətləndirilirdi.

**Ədəbiyyat.** XV əsrə Hamidi, Bəsiri, Kişvəri kimi ana dilində əsərlər yaratmış Azərbaycan şairlərinin bədii irsi XVI əsrə də inkişaf etdirilirdi. Səfəvi dövlətinin təşkilindən etibarən Azərbaycan dilində şer yazmağa xüsusi əhəmiyyət verilirdi. I Şah İsmayılmın sarayında fəaliyyət göstərmiş şairlər məclisində *Süruri*, *Şahi*, *Matəmi*, *Tüfeysi*, *Qasimi* kimi sənətkarlar iştirak edirdilər. Məclis "məliküş-süəra"nın - *Həbibinin* başçılığı ilə keçirilirdi.

Həmin dövrə ədəbiyyatda hürufi ideyalar da sərbəst inkişaf zəminini tapmışdı. XVI əsrə hürufi şairlər Səfəvi dövləti ətrafında cəmləşir və şəhəlik təriqəti ilə uyuşmağa çalışırlılar. Bu baxımdan Süruri və Tüfeysi təxəllüsü ilə yazmış şairlərin yaradıcılığının daha səciyyəvidir.

XV əsrin sonu - XVI əsrin ilk rübündə yaşamış Süruri istedadlı şair idi və Nəsimi irsinin varisi kimi tanınmışdı. Hürufiliyin fəlsəfi görüşlərinin təbliğatçısı Süruri I Şah İsmayıllı dövründə fikirlərini daha sərbəst şəkildə inkişaf etdirməyə imkan tapmış, 1515-ci ilə qədər saraya yaxın şəxs olmuşdur.

Süruri əsasən hürufiliyi təbliğ etirdi. Lakin onun məhəbbət mövzusunda yazdığı qəzəllər daha çox uğur qazanmışdı. Bize məlum olan qəzəllərdən onun ustاد Füzuli, həmçinin bir çox müasirlərinə təsir edən bir sənətkar olduğu görünməkdədir. Yaxın Şərq şairləri onun:

Ta müənbər kakılıñ xurşidə salmışdır kəmənd,

Bağlaşdırıñ boynumu zənciri-zülfün bənd-bənd. - misraları ilə başlayan qəzəlinə əsrlərlə nəzirələr yazmışlar.

Yar egyptü fələk qəddarü dil biixtiyar,

Ey Süruri, nolasıdır aqibət halim mənim? - beytindəki orijinallıq şairin klassik poeziyada tutduğu yüksək mövqeyinin və onun müasirlərinə təsirinin səbəbini aydınlaşdırır.

Sultan Səlim Təbrizi işgal etdiyi zaman Türkiyəyə getməyə məcbur olmuş Süruri orada da böyük hörmət qazanmışdı.

Süruri hürufiliyin poetik xüsusiyyətlərindən məharətlə istifadə etmişdi. Lakin onun müasiri olmuş Tüfeysi öz əsərlərində hürufiliklə şəliyi barışdırmağa, onları birləşdirməyə çalışırı. O, hürufilərin Fəzlullah Nəimidə gördükleri bütün

fəzilətləri Əliyə aid edirdi. Tüfeyli Əliyə böyük əhəmiyyət vermiş, şəliyi əsaslandırmış I Şah İsmayıla, onun əcdadı Şeyx Səfiəddinə də tərifnamələr yazmışdır.

Xətayini, şəliyi, imamları tərifləyən Tüfeyli əsərlərinin birində I Şah İsmayılı din naminə mühabibəyə sövq edirdi:

Zərb ilə münkirləri iqrar edərsən, vəqtidir,  
Rum ilə Şam üstünə ilqar edərsən, vəqtidir.

Tüfeyli, I Şah İsmayılı intiqam almağa dəvət edərək "Ənəl-həqq" söyləyən aşıqlərin ölümünə fitva verənləri "bərdar" etmək (dara çəkmək) vaxtının gəlib çatdığını bildirirdi.

I Şah İsmayılin sarayında yaşadığı üçün Şahi təxəllüsünü qəbul etdiyi ehtimal olunan sənətkar da, Həbibi və Süruri kimi, Türkiyəyə getmiş, orada vəfat etmişdir.

Şahının şeirləri onun məhəbbət mövzusunda əsərlər yazmış lirik şair olduğunu sübut edir:

Qönçeyi-gül bülbülün qəsdinə peykan eyləmiş,  
Qönçə açılan gülü üzünə qalxan eyləmiş.  
Gül ərusin sübhədən bülbül nikah etmiş məgər Kim,  
özün yaşıł duvaq altında pünhan eyləmiş.

Məhəmməd Füzuli Şahinin:  
Ta ki, tac-i-zərn igarın çərx viran eyləmiş,  
Xəsti-zərrini səba fərş-i-gülüstan eyləmiş, -  
beyti ilə başlanan qəzəlinə nəzirə yazmışdı.

*Xəzani* Şirvan hakimi Əlqas Mirzənin katibi, dövrünün tanınmış şairi olmuşdur. Lakin onun Əlqas Mirzənin sarayında asudə keçən həyatı çox davam etmədi. Mirza Şirvanda tam müstəqil şah olmaq fikrinə düşmüşdü. Səfəvilər sarayına vergi verməyə məcbur edilən və onların hər cür tələbatını təmin edən Şirvan feodalları bu işdə Əlqas Mirzəyə kömək göstərdilər. Qardaşının müstəqillik fikrini eşitmış I Şah Təhmasib böyük ordu ilə Şirvana hücum etdi. Əlqas Mirzə məğlub oldu. Bu zaman Xəzani də vətənini tərk etdi və Əlqas Mirzə ilə Osmanlı Türkiyəsinə getdi. O, Türkiyədə olduğu zaman saray şairi Ariflə mübahisələr edirdi. Osmanlı sultani hötə onu öldürmək fikrinə düşmüştü.

Xəzani Türkiyədə Əflatun adı ilə tanındığından bütün Osmanlı təzkirəçiləri onu bu ad ilə təqdim etmişlər.

Xəzani Əsiri təxəllüsü ilə də şeirlər yazırı. Onun heca vəznində yazdığı şeirlər daha maraqlıdır:

Qurban olum nazlı yarın hilal qışma,  
Pərvanədək mən dolanım, dönüm başına,  
Şayəd ola, rəhmi gələ gözüüm yaşına  
Gözüüm yaşısı yer üzünü aldı, neyləyim?

Dil, ifadə, forma xüsusiyyətləri ilə folklorдан gəlmış bu təsir XVI əsrin bəzi şairləri üçün də səciyyəvidir.

*Şah İsmayıł Xətayı* Azərbaycan xalqının tarixinə görkəmli dövlət xadimi və istedadlı bir şair kimi daxil olmuşdur. Şairin ədəbi irsi Azərbaycan dilində yazılmış "Divan"dan, iibrətamız mənzü məlordən, lirik qoşmalardan, "Nəsihətnamə" adlı məsnəvidən və "Dəhnəmə" poemasından ibarətdir. Xətayı öz yaradıcılığında xalq dilindən, əruz və heca vəznərlərdən, folklor dan istifadə etmişdir. Üç dildə şeir yazmaq qabiliyyəti olan Xətayinin əsərlərinin böyük bir qismi Azərbaycan dilindədir. Xətayı əsasən Azərbaycan xalqının ədəbi-bədii irsini mənimseməmişdi və milli ədəbiyyatın ənənələri ilə bağlı idi. Onun yaradıcılığının təşəkkülü və inkişafında Nəsiminin güclü təsiri aydın şəkildə nəzərə çarır.

Şah İsmayıł Xətayının Sultan Səlimə müraciətlə yazdığı qəzəli onun hökmranlıq qürurunu bariz surətdə ifadə edir. 1514-cü ildə, Çaldırın döyüşü ərəfəsində I Sultan Səlim I Şah İsmayıla fars dilində şeir göndərmiş, Xətayı isə bu şerə azərbaycanca belə cavab vermişdi:

Diyarı-eşqə sultanəm, dila, mən də zəmanımdə,  
Vəzirimdər qəmü-ğüssə, oturmuş iki yanımıdə.

Aşağıdakı beytdə isə əzəmətli dövlət qurmuş hökmədarın əyilməz ruhu duyulmaqdadır:

Mən ol şəhbəzi-kuhsərəm, baş əyməm qülleyi-Qafə,  
Neçə enqa kimi yavru uçurdum aşiyanimdə.

XVI əsrдə xalq yaradıcılığı, xüsusiilə aşiq ədəbiyyatı yalnız xalq içərisində deyil, hətta sarayda da rəğbətlə qarşılanırdı. Heca vəzni ilə yazılmış və "varsağı" adlanan şeirlər I Şah İsmayılin sarayında keçirilən ədəbi məclislərdə bəyənilirdi.

Xətayinin bayatları da çoxşərlik Azərbaycan bayatlarının formasına və məzmununa uyğun gəlir. Onlardakı həyatilik, sadəlik, səmimilik başlıca xüsusiyyətlərdir:

Xətayı, işin düşər,  
Gəlib-gedişin düşər,  
Dişləmə ciy lög məni,  
Yerinə dişin düşər.

Xətayinin "Nəsihətnamə" si Azərbaycan dilində, ibrətamız yazılmış ilk məsnəvılərdəndir. Əsərdə sufliliyin təsiri də nəzərə çarpır. Şair öz müridlərini sədaqətli və etibarlı olmağa dəvət edirdi:

Yoldaş odur rəhm edə yoldaşına,  
Yoldaşın uğratmaya yol daşına.

Xətayinin həcm baxımından ən böyük əsəri "Dəhnənamə"dir. 1506-cı ildə məhəbbət mövzusunda yazılmış bu poemada bütün hadisələr birinci şəxsin dili ilə nəql olunur.

Azərbaycan ədəbiyyatının inkişafı tarixində Füzullin yaradıcılığı müstəsna yer tutur. Onun əsərləri dərin məzmunu ilə Azərbaycan xalqının ictimai və bədii fikir tarixində yeni bir mərhələnin başlangıcıdır.

Füzuli Azərbaycan mədəniyyətinin çoxşərlik ədəbi ənənələrini mənimsəmiş, onları inkişaf etdirmiş, ədəbiyyatımıza yeni məzmun, bədii keyfiyyətlər gətirmiştir. Üç dildə olmaz əsərlər yaratmış bu dahi sənətkar Yaxın Şərqiñ ədəbi mühitinə, Türkiyənin, İranın, Orta Asiya xalqlarının ədəbiyyatına güclü təsir göstərmişdir.

Böyük istedada malik olmuş Füzuli əsaslı mədrəsə təhsili almış, fars və ərəb dillərini, riyaziyyati, təbabəti, məntiqi, astronomiyani və fəlsəfəni mükəmməl surətdə öyrənmişdi.

I Şah İsmayıllı 1508-ci ildə Füzulinin yaşadığı İraq ərazisini öz hakimiyyəti altına almış, 1510-cu ildə isə Şeybani hökmdarı Şeybək xanı məğlub etmişdi. Bu hadisədən bir neçə il sonra gənc Füzuli "Bəngü Badə" poemasını Səfəvi hökmdarına təqdim etmişdi. Şair poemanın bir yerində "həmdəmim qüssə, məhrəmim qəmdir", - deyərək I Şah İsmayılin hökmdarlığı dövründə həyatdan narazılığın qis mən də olsa bildirir. Osmanlı sultani Süleyman Qanuni 1534-cü ildə

çoxsaylı qoşunla Bağdada daxil oldu. Böyük şairə Sultan Süleyman tərəfindən ayda 9 ağaç təqqaüd təyin edildi. Həmin məbləği vəqf idarəsindən ala bilməyən şair bu münasibətlə "Sikayətnamə" əsərini yazdı.

Füzuli dünya ədəbiyyatının gözəl incilərindən biri olan "Leyli və Məcnun" poemasını Sultan Süleymana təqdim etmişdi. Poemadan aydın olur ki, şair bu zaman dərin ruhi əzablar, məhrumiyyətlər və maddi çətinliklər içərisində yaşamışdır.

Füzuli bütün ömrünü bədii yaradıcılığa, elmi və fəlsəfi əsərlər yazmağa sərf etmişdir. Onun əsərləri sırasında Azərbaycan, fars və ərəb dillərində yazılmış divanlar, "Söhbətül-əsmar", "Həft cam", "Ənis ül-qəlb" adlı poemaları, "Səhhət və Mərəz", "Rindü zahid" adlı nəşr əsərləri, "Mətləül-etiqad" adlı fəlsəfi risaləsi məshhurdur.

Füzuli yalnız Azərbaycanda deyil, Yaxın Şərqi, Avropa və Rusiyada da tədqiq edilmiş, sənəti yüksək qiymətləndirilmişdir.

XVII əsrə xalq arasında azadlığa və müstəqilliyyət meyil artmaqdə idi. Milli özünüdərə prosesi güclənir, bu isə ədəbi prosesdə ədalət uğrunda mübarizə aparan, insani ləyaqət və məhəbbət namənə özünü qurban etməyə hazır olan güclü, kamil qəhrəman surətlərinin yaradılmasında ifadəsini tapırı.

Bu dövr Azərbaycan ədəbiyyatı yazılı poeziya ilə yanaşı, folklorun müxtəlif forma və janrlarının geniş inkişafı ilə səciyyəvidir. Zülmə, məhrumiyyətlərə tab gətirən zəhmətkeş kütlələrin xeyirxah hissələri məhz folklor əsərlərində özünün parlaq ifadəsini tapırı. Səfəvi sülaləsinin hakimiyətinin ilk dövründə, xüsusilə "Xətayı" təxəllüsü ilə şeirlər yazmış I Şah İsmayılin hakimiyəti illərində Azərbaycan dilində yanan aşiq və şairlər sarayın himayəsində bəhrələnirdilər.

XVI əsrin sonlarından etibarən Səfəvi dövlətinin ictimai zəmininin dəyişməsinə baxmayaraq, bu sülalədən olan dövlət xadimlərinin Azərbaycan mədəniyyətinə olan marağrı azalmamışdı. Məsələn I Şah Abbasın sərəncamı ilə Azərbaycan məsəlləri və ataların sözləri toplanmışdı.

XVII əsr ədəbiyyatı tarixində folklor və aşiq poeziyası sahəsində baş vermiş ümumi yüksələş prosesi əsas məqamlardan biri hesab edilməlidir. Əski dövrlərin ənənələrinə, xüsusilə XVI əsrin uğurlarına istinad edən nəğməkarlar və təhkiyəçilər incəsənətin folklor növlərinin inkişaf etdirildilər. Dəyərli qəhrəmanlıq və məhəbbət dastanlarının tam şəkildə təşəkkülü prosesi XVI əsrin sonu - XVII əsrin başlangıçına təsadüf edir.

Həcm və əhəmiyyət baxımından "Koroğlu" dastanı xalq yaradıcılığının qüdrətli məhsuludur. Tarixçilərin verdiyi cüzi məlumatlara əsasən qeyd etmək olar ki, bu dastan XVI əsrin son rübü -XVII əsrin başlangıçında formallaşmışdır. Lakin

əsərin daha əski dövrlərdə yaranması haqqında xeyli elmi ehtimal da vardır. Bu ehtimallar dastanda öz ifadəsini tapmış qədim inamlar və adlarla təsdiq edilir. "Koroğlu" dastanı yalnız Azerbaycanda deyil, türklər, türkmənlər, taciklər, gürcülər, özbəklər arasında da geniş yayılmışdır və onun müxtəlif milli variantları mövcuddur.

Güman etmək olar ki, dastan əsasən XVI-XVII əsrlərdə Cənubi Azerbaycan hüdudlarında meydana gəlmişdir. Gilanda ohnuş rus konsulu A.Xodzko eposun Cənubi Azerbaycan variantını qələmə almış və onu 1842-ci ildə Londonda ingilis dilində nəşr etdirmişdi. 1856-ci ildə dastan S.S.Penn tərəfindən rus dilinə tərcümə olunmuşdu. "Koroğlu" eposu ilə tanış olmuş N.Q.Çernișevski əsəri yüksək qiymətləndirmişdi.

"Koroğlu" dastanı müxtəlif qollardan ibarətdir. Eposun hər bir qolu müstəqil və mükəmmal hekayət səciyyəsinə malikdir. Lakin əsərin bütün qollarını birləşdirən ümumi ideya mövcuddur. Bu ideya Koroğlu ilə, onun xalqı əzən feodalara, işgalçılara qarşı mübarizəsi xətti ilə möhkəmlənmişdir. Qolların böyük bir qismi Koroğlunun müxtəlif yürüşlərinə həsr olunmuşdur. Xalq qisasçılarının əməlləri geniş miqyası əhatə etdiyinə görə, biz məkan və ölkələrin tez-tez dəyişməsinin şahidi oluruq: dastan qəhrəmanları gah İstanbulda, gah türkman elində peyda olur, gah da onlara Bağdadda və Dərbənddə təsadüf edilir.

Dastanın giriş hissəsi əsərin əsas məzmununu təşkil edən göləcək hadisələrin gərginliyindən xəbər verir. Rövşənin atası, xan ilxisinin mehtəri olan Ali kişinin gözləri Həsən paşanın əmrinə əsasən çıxarıılır. Ali oğluna "Koroğlu" adını verir və vəfat edir. Koroğlu atanının və zülmə məruz qalan xalqının qisasını almaq üçün and içir. O, bir çox qəhrəmanları (dəliləri) ətrafında toplayır və Çənlibel adlanan dağlıq yerdə möhkəmlənir. Koroğlu Çənlibeldən düşmən qoşunlarına cəsarətlə həmlələr edir, xalqı qarət və zülm məngənəsində saxlamaga çalışanları vahiməyə salır. Beləliklə, Koroğlu zəhmətkeş xalqın fikir və arzularının ifadəsinə çevirilir. İldırım parçasından hazırlanmış əfsanəvi misri qılınc və dəniz ayğırsından törəmiş Qırat Koroğlunun başlıca dayaqlarıdır. Koroğlu xalq qəhrəmanının monumental surətidir. Onun bütün düşüncəsi xalqı istis marçların zülmündə xilas etməyə yönəldilmişdir.

"Koroğlu" dastanında başqa xalqlara və dinlərə mənfi münasibət ifadə edən fikirlər yoxdur. Əksinə, Koroğlunun ətrafında müxtəlif xalqlardan olan şəxslər cəmləşmişlər. Bu baxımdan dastan olaylara müdrik yanaşma nümunəsi hesab edilməlidir. "Koroğlu" özünün ideya-bədii xüsusiyyətlərinə görə dönyanın məşhur orta əsr eposları arasında layiqli yer tutmaqdadır.

Azerbaycanda ümumiyətlə dastanlar geniş yayılmışdı (bu əsərlər şərti olaraq "məhəbbət-romantik dastanlar" adlanır). Qeyd etmək lazımdır ki, bütün bu

dastanlarda az-çox dərəcədə ictimai motivlər də vardır. XVII əsrə "Şah İslmayıl", "Aşıq Qərib", "Abbas və Cülgəz", "Əsli və Kərəm", "Novruz" kimi məşhur dastanlar tam şəkildə formalasdı.

"Şah İslmayıl" dastanında ədalətli şahzadə olan İslmayıl zalim və məkrli atasında - Şah Zülala qarşı qoyulmuşdur. Dastanda qəhrəmanlıq məqamları məhəbbət məqamlarından az deyildir. Kişi qiyaləsində olan qadın Ərəbzəngi əsərin özünəməxsus surətlərindən biridir. Kişilərə qarşı amansız olan bu qadın İslmayilla qarşılaşır və onun ən yaxın həmkarma çevrilir. Dastan dostluğu və məhəbbəti tərənnüm edir.

"Aşıq Qərib" dastanı da mühüm əsərlər sırasındadır və onun bir çox (turkman, türk və s.) variantları mövcuddur. Əsərin mövzusu M.Y.Lermontovu maraqlandırmış və şair əsər əsasında eyni adlı hekayə yazmışdır.

"Əsli və Kərəm" dastanında başlıca surətlər olan Gəncə xanı Ziyadın oğlu Kərəm və Qara keşişin qızı Əsli bir-birinə məhəbbət bəsləyirlər. Lakin din ayrılığı onların səadətinə əngəl törədir. Bu əngəllərin yaradılmasında əsas rol Qara Keşisə məxsusdur. Müxtəlif məkrli üsullardan istifadə edən keşiş öz doğma qızının və Kərəmin möhvinə nail olur.

XVI-XVII əsrlər aşiq sənətinin yüksəliş dövründür. Aşıqların sənəti və hafizəsi sayəsində folklor əsərləri ilkin gözəlliyini saxlamış, müasir zəmanəmizdək gəlib çatmışdır. Aşıqlar epik və lirik əsərlərin yaradılması işində başlıca simalar olmuşlar (göstərilmiş bütün dastanlar aşiq yaradıcılığının məhsuludur). Onlar əski zamanlardan etibarən böyük nüfuzla malik idilər, lakin yalnız XVI-XVII əsrlərdə aşiq poeziyası geniş inkişaf yoluna çıxmışdı.

Xalq poeziyasının görkəmlili nümayəndəsi olan Qurbanidən sonra XVII əsrə Abbas Tufarqanlı, Sarı Aşıq Abdulla daha çox tanınmışdır. Onlar ifa etdikləri əsərləri (şeirləri) özləri yazırıllar. "Abbas və Gülgəz" dastanı Aşıq Abbas Tufarqanlıın lirik şeirləri əsasında formalashmışdır. Bu aşığın məhəbbət məzmunlu qoşmaları xüsusi ilə qiymətlidir. Sarı Aşıq həm də gözəl bayatılar yaradırdı. O, qoşma və mənzum tapmacalar da yazmaqdə mahir idi. Sarı Aşıq cinasın tanınmış ustası olmuşdur. Aşıq Abbasın və Sarı Aşığın yaradıcılığı aşiq sənətinə, XVI-XVII əsrlərin klassik poeziyasına nəzərə çarpacaq təsir göstərmişdir.

Folklorun faydalı təsirində bəhrələnən məşhur şairlərdən biri də Məhəmməd Əmani idi. O, XVI əsrin ikinci yarısı - XVII əsrin əvvəllərində yaşamışdır. İngilis şərqşünası Ç.Riyo iddia edir ki, Əmani I Şah Təhmasib və I Şah Abbas dövründə yaşamış, türk əmiri olmuş, Səfəvi sarayına yaxın şair kimi tanınmışdır. M.Əmani Təbriz (1603-1604), Mərv (1599-1600), Bəlx (1602-1603)

üzərinə hərbi yürüşlərin iştirakçısı kimi öz şeirlərinin bir qismını bu yürüşlərə həsr etmişdir. Şair həm Azərbaycan, həm də fars dilində poetik əsərlər yazmışdır.

Əmani yaradıcılığında qəzəl əsas yer tutmuşdur. Dövrün bir sıra sairləri klassik Şərq poeziyası ənənələrini davam etdirirdilər. Əlican Qövsi Təbrizi öz lirikası ilə tanınırı.

*Məsihinin* (1580-1655) zəngin yaradıcılığından (100 min beytdən ibarət məsnəvi formasında şeirlər, üç poema) bizə yalnız "Vərqa və Gülsə" poeması, cüzi miqdarda şeir gəlib çatmışdır.

Məsihinin bu poeması forma, quruluş baxımından "Leyli və Məcnun"u xatırladır. Lakin "Vərqa və Gülsə" əsəri baş verən hadisələrin daha dinamik səciyyədə olması ilə fərqlənir. Bu poema Azərbaycan dilində, məsnəvi formasında yazılmış ən yaxşı romantik əsərlərdən biridir.

XVII əsrin maraqlı şairlərindən biri *Tərzi Əfşar* idi. O, Urmiyada anadan olmuş, gənc yaşlarında İsfahana köçmüdü. Tərzi Əfşar İsfahanda mükəmməl təhsil almışdı. O, ərəb dilini dərindən bilmış, xeyli səyahət etmişdir (Şimali və Cənubi Azərbaycanın müxtəlif yerlərində, Orta Asiyada, İraqda və Hindistanda olmuşdur). T.Əfşarın Avropa ölkələrində olması da ehtimal edilir. O, poeziyada təqlidçiliyə qarşı çıxış edir, yaradıcılıq prosesində yeni yollar, vasitələr aramayan həmkarlarını tənqid edirdi. Şair poetik əsərlərində formal yeniliklərə də cəhd göstərmişdi (müxtəlif adlardan yeni fellər yaratmış, fars ifadələrinə Azərbaycan söz sonluqları artırmışdı). Onun bir sıra əsərləri fars, Azərbaycan və ərəb dillərində olan beytlərin sıralanmasına əsaslanırı. Sənətkarın "Şikayətnamə"si Füzulinin eyni adlı məşhur əsərini xatırladır.

*Saib Təbrizi* (1601/02-1676/77) XVII əsr Azərbaycan ədəbiyyatının görkəmli simasıdır. I Şah Abbasın hakimiyyəti dövründə Saib Təbrizi İsfahana köçürülmüş, Əfqanistana, Ərəb ölkələrinə, Kiçik Asiyaya səyahət etmişdir. Saib Təbrizi iki dəfə Hindistanda olmuş və 6 il orada yaşamışdır. II Şah Abbas tərəfindən Səfəvi sarayına dəvət olunmuş Saib Təbrizi məlik iş-süəra adını almışdı. O, həyatının son illərində sarayı tərk etmiş, bütün varlığı ilə poetik yaradıcılığa bağlanmışdı. Azərbaycan və fars dillərində şeirlər yazan Saib Təbrizinin yaradıcılıq ırsı zəngindir (120 min beytdən ibarət 7 divanı, "Qəndəhamnamə", "Mahmud və Ayaz" adlı məsnəviləri, "Səfineyi-Saib" məcmuəsi vardır). İnsan və təbiət gözəlliklərinə vurgunluq, məhəbbət, zəmanədən şikayət onun əsərlərinin başlıca mövzularıdır. Saib Təbrizinin poeziyası Yaxın Şərq ölkələri ədəbiyyatının, Hindistanda farsdilli poeziyanın inkişafına böyük təsir göstərmişdir.

XVII əsr Azərbaycan ədəbiyyatı orta əsr ədəbiyyatı tarixində mühüm mərhələ olmuşdur. Bu ədəbiyyatın əsas xüsusiyyəti folklor təmayüllü epik və lirik

formaların güclü təsiri, klassik Şərqi poeziyasının qiyomatlı ənənələrinin inkişafı ilə əlaqədardır.

**Epiqrafik abidələr.** Bu dövrün kitabələri məzmun, mətn paleoqrafiya və bədii tərtibat baxımından çox zəngindir. Bədii daşyona sənəti əsərlərinin ən gözəl və nadir nümunələri (sənduqə, başdaşı formalı qoç, at fiqurları) bu dövrdə də aiddir. Qeyd olunan abidələr üzərindəki kitabələr Azərbaycan və fars dillərində olan mənəzum parçalardan, dəfn olunmuş şəxslər haqqında məlumat verən ərəbcə mətnlərdən və Quran ayələrindən ibarətdir.

Təbrizin, Bakının, Ordubadın cümlə məscidlərində və digər tikililər üzərində I Şah Təhmasibin və I Şah Abbasın fərmanlarının həkk olunmuş nüsxələri qalmışdır. Həmin fənnnanların əslİ dövrümüzə gəlib çatmadığı üçün onların daş nüsxələrinin böyük əhəmiyyəti vardır. Bu kitabələr ictimai-siyasi məsələlərə dair yeni məlumatlar verir, bir sıra istilahları aydınlaşdırmağa yardım edir. *Qopçur, tamğa, nüzul, qonalqa, malcəhət, vücuhat, tövcihat, honiçc* və s. istilahların tədqiqatçılar tərəfindən geniş şərh olunmasına baxmayaraq, epiqrafik sənədlər bu vergi istilahlarının texniki mənasını dəqiqləşdirməyə imkan verir.

Şah Təhmasibin hökmünün daş nüsxəsi Bakıda, İçərişəhərdə Cümə məscidinin kürsülüyünə hörülmişdir. Kitabənin bəzi yerləri, yağış və külək əşrlər boyu daşı yuyub xarab etdiyinə görə, tökülmüşdür. Lakin yazını tamamilə bərpa edib oxumaq mümkün olmuşdur: "Xoşbəxt hökmdar, üzəngisi asimana çatan Şah Təhmasib əl-Hüseyni - Allah onun hökmranlığını əbədiləşdirsin, - daimi hakimiyyəti günlərdə zülqədə ayı, doqquz yüz altmış dördüncü ildə (26.VIII.-25.IX.1557) ali hökm verdi, ondan ötrü ki, Səfəvi dövlətinə tabe olan ölkələrindən həddindən artıq [alınan] malcəhət, vücuhat azaldılsın, onun savabını ali həzrətlər, müqəddəslər 14 məsu mənin - onların hamısına Allahın salam və salavatı olsun - ruhlarına ehsan olaraq verilsin. Bu fərmanı dəyişənlər Allahın lənətinə gəlsinlər".

Şah Təhmasibin Təbrizdəki Cümə məscidində mərmər lövhəyə həkk olunmuş fərmanında deyilir: "...Bütün məhrusə məməkətlərin: Azərbaycanın, İraqın, Farsın, Xorasanın, Şirvanın və Gilanın xüsusişlə qızıl və gümüş zərb xanalarının əvvəllər yiğilməli olan tamgəsi ləğv olunur. Təbrizin, habelə Ərzurumun və İraqın 3885 türmən dinar məbləğindəki bütün əhvabi-cəmi ləğv edilir". Həmin fərmana əsasən tamşa vergisi boniçə ilə əvəz olunmuşdur.

I Şah Abbasın Ordubad Cümə məscidinin qapıları üzərində qoyulmuş daş lövhədə nəşx xətti ilə farsca beş sətirdə həkk olunmuş 1604-cü il tarixli fərmanında deyilir: "...Ordubad qəsəbəsinin bütün əhalisinin... Şah Abbas sülaləsinə etimadını, onların şia məzhəbli olduqlarını nəzərə alaraq... sənətkarlardan, əsnaflardan, bağlardan, əkin yerlərindən, dəyirmanlardan toplanan ixracat, itlaqat, nüzul, əvariz,

qonalqa vergilərindən ibarət olan məlcəhət və vücuhatı azaldıb (tədricən) ləğv etsinlər, onları Azərbaycan boniçəsindən çıxımlar və divan itlaqatından xaric etsinlər".

I Şah Abbasın Bakıdakı Cümə Məscidində qoyulmuş daşa həkk olunmuş ikinci fərmanında, 7 sətirlik kitabədə isə deyilir: "Şirvan ölkəsinin Bakı şəhəri icarəyə verilmiş təvcihatdan başqa, məlcəhət vergisindən (onun ramazan ayına düşən hissəsindən) azad edilsinlər. Tiyuldarlara bildirilir ki, ...tiyuldan da ramazan ayına düşən hissə raiyyətdən tələb olunmasın".

Bakı kitabəsindən isə məlum o lur ki, məlcəhətin müəyyən hissəsi pul ilə də alınır. Lakin Ordubad kitabəsinə əsasən iddia etmək olar ki, məlcəhətə yalnız "torpaq vergisi" deyil, digər gəlirli əmlakdan alınan vergilər də daxil idi.

Bu fərmanların verilməsinin əsas səbəblərindən biri də sinfi mübarizənin kəskinleşməsi olmuşdur. Məlumdur ki, Səfəvi şahları şəliyi yayır, ondan sünni məzhəbli dövlətlərə qarşı kəskin bir silah kimi istifadə edirdilər. Dövrün kitabələrinin mətninə şəlik təriqəti və ehkamları ilə əlaqədar olan sözlər (məsələn, 14 məsu məninin adı, şəliyə mənsub olan təriqətlərin, dərvish təşkilatlarının duaları və s.) nəzəri cəlb edir. Anadoluda yaranmış sufi təşkilatlarından biri də Bəktaşiyə adlanırdı. Həmin təşkilatın bir qolu olan Baba Samit dərvişləri Şirvanda da fəaliyyət göstərirdilər. Onun başlıca səcdəgahı olan Baba Samit ibn Hacı Bəktaşın türbəsi indiki Sabirabad bölgəsinin (keçmiş Cavad) Şıxlardır. Türbənin qapısı üzərindəki böyük bir daşa həkk olunmuş 9 sətirlik kitabədə Baba Samitin atasının - Hacı Bəktaşın İmam Rza nəslindən olduğu xüsusişlə qeyd edilmişdir. Kitabədə göstərilir ki, türbə I Şah Təhmasibin dövründə, Şirvan bəylərbəyi Abdulla xan Ustaclı tərəfindən hicri 993 (1535)-cü ildə inşa olunmuşdur. Bu məlumat Baba Samitin Səfəvi dövlətində nüfuzlu şəxslərdən biri olduğunu göstərir. Bəktaşı və ya onun qolu olan Baba Samit dərvişləri cəmiyyəti sonralar da Şirvan ərazisində uzun müddət fəaliyyətdə olmuşdur. Bəktaşılıy in "Əlini çağır" adlanan bir duası Şirvan ərazisindəki bir sıra kitabələrdə həkk olunmuşdur. Qızılburunun 7 kilometrliyində, Hililçay qəsəbəsi yaxınlığında yerli əhalili tərəfindən Xəlil Baba piri adlandırılan türbənin üzərindəki kitabədə həmin dua, 1110(1698-1699-cu ildə dəfn olunmuş Pir Xəlilin adı qeyd edilmişdir. "Əlini çağır" duasına Abşeronun Buzovna qəsəbəsində, Şamaxı rayonunun Dədəgünəş kəndindəki abidələrdə də rast gəlmək mümkündür. Baba Samit dərvişləri cəmiyyətinə xəlifələr Səfəvi xanədanına sadiq olan nüfuzlu şəxsiyyətlər, adlı-sanlı şeyxlər və ruhaniyərdən təyin olunurdu. Xəlifa bütün sosial-ideoloji məsələlərə nəzarət etməli, əxlaq normalarını tənzimləməyə çalışmalı idi. Bu cəmiyyət vaxtilə Osmanlı və Səfəvi dövlətlərinin sosial-siyasi münasibətlərində mühüm rol oynamışdır. Onun əsas məqsədi şəlik ideyalarını yaymaq, ilk dövrlərdə

ətrafına çoxlu qüvvə toplamaq və Səfəvi qoşunlarının hücumu zamanı yerlərdə onlara sosial baza yaratmaqdan ibarət idi.

Kitabələr və Şah Hüseynin Şirvandakı cəmiyyətlərə, o cümlədən Baba Samit dərvişləri cəmiyyətinə xəlifələr təyin olunması və onların vəzifələri haqqında hicri 1116 (1704)-cı il tarixli fərmanından aydın olur ki, Şirvan ərazisi Səfəvi dövlətinə daxil olanдан (1538) sonra da qeyd edilən cəmiyyət Səfəvi dövlətinin diqqət mərkəzində olmuşdur. Abşeronun Buzovna qəsəbəsindəki Xəlifə Əli və Məhəmməd Mömin türbəsinin kitabəsində: "Bu şərəflə məqbərə binasının tikilməsinə əzəmətli sultan, qəlebələr atası, xilafət pənahı Şah Səfi Bahadur xanın hökmənəsi zamanı günahları bağışlanmış, xəlifələrin pənahı mərhəmətli Allahın rəhmətinə çatmış mərhumular Xəlifə Əli ibn Xəlifə Qoç Əli və Məhəmməd Mömin ibn Xəlifə Əli üçün min əlli birinci (1051 [1641-42]) ildə qadınların seçilmiş Bika xanın səyi ilə müvəffəq olunmuşdur".

Xəlifəlik irsi id. Bu fikri qeyd olunan kitabə və Ramana məscidinin kitabəsi təsdiq edir. Kitabədə Xəlifə Əlinin babası Şeyx Kamal kimi qeyd olunmuşdur: "Bu türbənin tikilməsinə Hüseyni Səfəvi Şah Abbas Bahadur xanın oğlu (nəvəsi) əzəmətli xaqan, şah Səfiəddin - Allah onun hökmənligini əbədiləşdirsin - hakimiyəti zamanı, Xəlifə Şeyx Kamalın oğlu Qoca Əlinin - Allah onların günahlarından keçsin - oğlu və Əli övladlarının qapısının köpəyi Xəlifə Əli min qırx altıncı il tarixdə (1046/1636-37) əmr etmişdir". Şeyx Kamal Səfəvilərin Ərdəbil məqbərəsində də işləmişdir.

Türbə ətrafindakı çox nəfis işlənmiş, XVII əsr bakıh bədii daşyona ustası və mahir xəttat, nəqqas Seyid Taha məktəbinə aid əsərlər - sənduqə, başdaşı formalı XVII əsr məzarüstü abidələrin kitabələrində də "Nadi Əliyyən" (Əlini çağır) duası yazılmışdır. Abidələr Xacə Məhəmməd ibn Həsənə (vəf. 1041 [1631-32]), Mövlana Xacə Əlaəddinə (vəf. 1034 [1625]), Mövlana Məhəmmədə (vəf. 1051 [1641-42]), Məhəmməd Zaman ibn Molla Söhraba (XVII əsr), Məhəmməd Möminə (vəf. 1046 [1636-37]) aiddir. Bunlar "Mövlana", "Xacə", "Molla" kimi tanınmış mötbəber şəxsiyyətlər, alımlar olmuş və qeyd edilən cəmiyyətdə fəaliyyət göstərmişlər.

Şah Təhmasibin vaxtında da şəliyin təbliğinə çox fikir verilmişdir. Şah Təhmasib Qusar rayonunun Həzrə kəndində ulu babası Şeyx Cüneydin məzarı üzərində böyük məscid-türbə binası tikdirilmişdir. Yeddi sətirdən ibarət, ərəb dilində nəsx xətti ilə böyük daş lövhəyə həkk olunmuş kitabə türbənin qərb qapısı üzərindədir: "Bu mübarək və şərəflə imarətin, yüksək sultan, kəramətli və ədalətli xaqan, fars və ərəb hökmədarlarının ağası - Allah onun kölgəsini yerlərdən əskik eləməsin - qurunun və suyun qəhrəmanı, dini, dünyani, xilafəti və səltənəti əzizləyən Mustafaya (Məhəmməd peyğəmbərə) mənsub olan şəriət qaydalarını

yayan, Murtəzəvi təriqətinin (şıəliyin) əsasını qoyan, minnət və ehsan edən, Allah tərəfindən şərəfləndirilmiş, ehtiyacsız Allaha təvəkkül edən, Sultan oğlu Sultan Əbülmüzəffər Şah Təhmasib əl-Hüseyni Bahadur xanı - Allah onun hökmranlığını və sultanlığını daimi etsin və hər iki dünyani onun yaxşı işləri və ehsanı ilə feyzləndirsin, öz qəlbini, biliyini Allaha və bəşər əlaminə həsr etmək qüdrətliyi ilə həzrətlərindən seçsin - hökmranlığı zamanında səadət və əzizlik sahiblərinin ən fəxrlisi, vahid Allahın rəhmətinə qovuşmuş Xacə Fəxrəddin Əhməd Fərahanının - yüksək Allah onun şükürlərini, səylərini və yaxşı işlərini qəbul etsin - oğlu, qəbilələrin pənahgahı olan böyük vəzir həzrətləri, Allah rəhmətinə getmiş Ziyaəddin Nizamülmülk oğlu və yüksək vəzirlərin vəziri, hökmədar və valilərin bəyənilmiş, xalqın bütün üzvlərinin tədbircisi, xalqın yaxşı işlərinə zəmin olan, əmməmə sahiblərinin xidmətkarı, kəramət sahiblərinin itaat olunmuşu, yaxşı işlər binalarının banisi... Ağa Məhəmməd, kəramət sahiblərinin sultani, yetkin və bəyənilmişlərin rəhbəri, ariflərin rəisi, düz yolla gedənlərin yol göstərəni, təriqət məsləkində vahid yol seçmiş, həqiqət məmləkələrinin sahibi, öz razılıqları ilə eyni məslək istəyənlərin müridi, kainatın sahibi, öz fazilliyi (biliyi) ilə dövlətli olan Sultan Şeyx Cüneyd Səfəvinin - Allah onun qəbrinə nur saçın və şəhid olduğu yeri haqq eləsin - qəbri üzərində doqquz yüz əlli birinci ilin axırında tikilməsinə müvəffəq olmuşdur" (hicri 951 [1544-45]).

Seyx Heydərin iki otaqdan ibarət türbəsinin qalıqları, bütöv sal daş üzərində 3 sətirdən ibarət farsca yazılmış kitabə 1981-ci ildə Şabran dağlarında (indiki Abşeron bölgəsinin Tıxlı kəndindən bir qədər şimal-şərq istiqamətində olan yerdə) tapılmışdır. Kitabədə iki tarix vardır: hicri 1031 (1621-22) və hicri 1049 (1639-40)-cu il Bu illər türbənin bərpa olunduğu tarixi göstərir. Türbənin binası isə I Şah İsmayılin dövründə tikilmişdir.

Kitabələrin verdiyi məlumatə görə, XVI-XVII əsrlərdə Bakıda və Abşeronda xeyli tikinti işləri aparılmışdır. Bu zaman cümə məscidləri, mədrəsə-məktəblər, karvansaralar, ovdanlar, hamamlar və mülki-ictimai təyinatlı binalar, hərbi istehkamlar təmir olunur, inşa edilirdi. Bakının qala divarları I Şah Abbasın dövründə təmir olunmuşdu. Ərbəcə kitabədə deyilir: "Bu alım maz qala və möhkəm təsirli qala hasarının, ən böyük sultan, əzəmətli xəqan, xalqların başının sahibi, mərhəmətli Allahdan kömək almış Səfəvi əl-Hüseyni, Bahadur xan Şah Abbasın - Allah onun dövlətini əbədiləşdirsin hakimiyəti dövründə bina olunmasına misilsiz dövlətin dayağı Zülfüqar xan min on yeddinci ildə (1017[1608-1609]) əmr etmişdir". Kitabədə adı çəkilən Zülfüqar xanı Şah Abbas hələ Şamaxı və Bakı qalaları alınmazdan əvvəl Şirvan əmir ülümərası təyin etmişdi. Zülfüqar xan da şahın etimadını doğrultmaqdan ötrü qalaları almış və Bakı qala hasarında əsaslı

tikinti işləri görmüş, əlavə yeraltı tunellər vasitəsilə müdafiə sistemini daha da möhkəmləndirmişdi. Zülfüqar xan bacarıqlı, ığid hərbi sərkərdə və müdrik dip lo mat idi. Onun bu keyfiyyətləri Şah Abbas'a çox uğurlar gatırsə də, Zülfüqar xanın nüfuz və bacarığından ehtiyat edən şah onu qətlə yetirdi.

Bu dövrdə Ordubadda, Naççıvanda, Bakıda, Şamaxıda, Dərbənddə cümə məscidlərinin, mədrəsələrin, bir sıra məktəb-məscid binalarının inşa olunması, əvvəlki dövrlərdə tikilmiş binaların bərpasının genişləndirilməsi haqqında məlu mat verən kitabələr Azerbaycanda maarif sisteminin kamiliyini göstərir. Müxtəlif bədii tərtibata malik olan daş plastikası nümunələri Azerbaycan ərazisində bir sıra bədii daşyonma, xəttatlıq, nəqqaşlıq məktəblərinin mövcud olduğunu sübut edir. Kitabələrə əsasən mərkəzi şəhərlərdə yaranmış məktəblərin təsir dairəsini, onların fəaliyyətinin xronoloji çərçivəsini, bu məktəblərin əsasını qoymuş mahir xəttat və nəqqaşların adlarını aşkar etmək mümkün olmuşdur.

Zəngəzur bölgəsinin Urud kəndində mövcud olan orta əsr qəbiristanlığında qoç fiqurlu, sənduqə formalı xatırə abidələrindən birinin (1581) üzərində xəttat Vəlinin adı həkk edilmişdir. Urud abidələrinin xronoloji əhatə dairəsi 1478-1611-ci illərlə müəyyən olunmuşdur.

Bakıda 30 ildən artıq fəaliyyət göstərmiş xəttat, nəqqaş və həkkaklardan Bakılı Əmirin oğlu ustad Tahanın və Nəzirinin adları bir sıra abidələrdə qalmışdır.

Seyid Taha və Nəziri I Şah Abbasın Bakıdakı Cümə məscidində qalmış (1024[1615]-cü il tarixli) kitabənin daş nüsxəsini hazırlamışlar. Büyük bir mətn əhəngdaşı üzərinə elə ustalıqla yazılmışdır ki, ilk baxışda onu şəbəkə kimi qəbul etmək olar. Xırda xətlə, çox səx şəkildə üstüstə, fars dilində yazılmış kitabənin, böyük bir mət-nin daş üzərində cəmi 7 sətirdə yerləşdirilməsi xəttat və həkkakların ustalığını göstərir.

Seyid-Tahanın adı Bu zovna qəsəbəsindəki köhnə qəbiristanlıqda, XVII əsrə aid sənduqə və başdaşı formalı abidələr üzərində də həkk olunmuşdur. Abidələrə müxtəlif xətlə, irili-xirdalı kitabələrdən başqa sxematik, prizmatik stalaktit lərdən ibarət kiçik memarlıq ünsürləri əlavə edilmişdir.

Şirvan-Abşeron bədii daşyonma məktəbinin abidələrinə Abşeronda, Şamaxıda, Mərəzədə, İsləmçayda, Qəbələdə, Xaldanda, Sabirabadda, Qazıməmməddə (Hacıqabulda. - *məsul red.*), Salyanda, Dəvəçidə, Qubada, Xudatda, Xaçmazda, Qusarda, Dərbənddə və digər ərazilərdə rast gəlmək olar. Bu məktəbin təsir dairəsi Kür Çayından aşağı, Xəzər dənizinin sahili boyuna (Masallı, Lənkəran və Astara bölgələrinə) qədər gəlib çıxmışdı. Şirvan-Abşeron məktəbinin başlıca mərkəzləri Şamaxı, Bakı və Dərbənd şəhərləri olmuşdur. Şimali Azərbaycan

ərazisində Şirvan-Abşeron məktəbi ilə yanaşı, bir sıra yerli məktəblər də fəaliyyət göstərmişdir.

Sənətkarlıq baxımından Yaxın Şərqdə şöhrət tapmış Təbriz xəttatlıq məktəbinin abidələri də zəngindir. Təbriz məktəbinin təsir dairəsi Naxçıvan, Ordubad, Füzuli, Astara və Lənkəran bölgələrinə qədər gəlib çıxmışdır. Həmin ərazidə bu məktəbin ciizi miqdarda abidələri qalmışdır. Abidələr üzərində bir neçə Təbriz və Qəzvin xəttatının, həkkakının adları hifz olunmuşdur. Təbriz və Naxçıvan ustalarının mərmər lövhələrə həkk edilmiş inşaat kitabələri də mövcuddur.

Ordubad bölgəsinin Biləv kəndindəki orta əsr qəbiristanlığında XV-XVII əsrlərə aid 9 qoç fiqurlu abidə qalmışdır. Bunlardan birinin üzərində heykəltəraş Abidin adı həkk olunmuşdur.

**İncəsənət və memarlıq.** Hər hansı bir mədəniyyət sisteminin rəssamlıq, təsviri sənət olmadan təsəvvür etmək qeyri-mümkündür. XVI əsrin Azərbaycan miniatür rəssamlığı çoxşərlik yaradıcılıq ənənələrinə əsaslanır. Rəssamlığın Şərq ölkələri üçün səciyyəvi olan bu tipinin təkamülü Azərbaycan mədəni mühiti ilə məhdudlaşdırıldı. Tariximizin Səfəvilər dövrünün miniatür sənəti "islamın incəsənətə, xüsusilə rəssamlığa mənfi, qadağanedici münasibət bəsləməsi" haqqındaki qeyri-obyektiv fikri təkzib edir. Hər bir din kimi islam da incəsənətsiz keçinə bilməz, insanın estetik tələbatlarına müraciət etməyə bilməz, ictimai varlığın kamiliyyə, alılıyə, gözəlliyyə doğru meylinin qarşısını ala bilməzdi. Mühüm bir cəhəti də qeyd etmək zəruridir ki, bir çox X Şərq xalqları kimi Azərbaycan xalqı da "müsəlman mədəniyyəti" sistemində islamqədərki maddi-mənəvi dəyərləri ilə daxil olmuşdur və bu dəyərlər incəsənətdə, xüsusilə təsviri sənətdə əsrlər boyu zənginləşmişdir.

Hələ qədim Misirdə geniş yayılmış, həcm in kiçikliyi və bədii üsullarının xüsusi incəliyi ilə səciyyəvi olan, əsasən, əlyazma kitablarının bəzədilməsi ilə fərqlənən bir sənət növü kimi miniatür rəssamlığı Azərbaycanda XIII əsrden etibarən yeni, zəngin inkişaf zəmini tapmışdır. Azərbaycan məhz bu zamandan başlayaraq Şərqi mühüm miniatür mərkəzlərindən birinə çevrilməyə başladı. XV əsr-dən etibarən miniatür əsərlərində dənyevi süjetlər başlıca yer tutmağa başladı. Təsadüfi deyildir ki, Orta Şərq miniatür sənətinin ilk nümunələri Azerbaycanda (Təbriz və Marağa şəhərlərində) yaranmışdır. Şirvanda (Şamaxı və Bakı şəhərlərində) da güclü miniatür məktəbləri vardı.

XVI əsrda özünün ali inkişaf mərhələsinə çatmış Təbriz miniatür məktəbinin meydana gelməsi, təşəkkülü və təkamülü mənbələri müxtəlif olmuşdur. Təbriz miniatür məktəbi monqolların gəlişi ilə uyğur rəssamlarının getirdikləri Şərqi Türküstan-Çin-Uyğur rəssamlığının, Bağdad məktəbi vasitəsilə əzx olunmuş Ərəb-

boyakarlığın ənənələrinin və yerli təsviri sənət dəyərlərinin sintezi kimi meydana çıxmışdı. Artıq XV əsrдə Təbriz rəssamlıq mərkəzi Yaxın və Orta Şərq hökmdarlarının diqqətini cəlb etmişdi. Azərbaycanın bir çox mahir rəssamları, kitab sənəti ustaları Teymurilər dövlətinin (1370-1507) paytaxtına çevrilmiş Herata dəvət olunmuşdular. Heratda miniatür məktəbi 1410-cu ildə saray kitabxanasının təşkili ilə əlaqədar olaraq yaranmışdır. Saray kitabxanasında məsul vəzifə daşıyan Cəfər Təbrizinin, Pir Seyid Əhmədin, Xacə Əli Musəvvirin, Qəvaməddin, Qiyasəddinin Herat miniatür məktəbinin inkişafında mühüm rolü olmuşdur. Şeybani xan Herati ələ keçirənədək (1507-ci ildə) bu miniatür mərkəzi Təbriz, Bağdad və Şiraz rəssamlıq məktəblərinin güclü təsiri altında inkişaf etmişdir. XVI əsrin əvvəlindən etibarən bölgədə miniatür sənətinin əsas mərkəzi Təbriz şəhəri oldu. İlk Səfəvi hökmdarı I İsmayıllı mahir Bağdad, Herat, Şiraz, İsfahan miniatürçülərinin Təbrizə cəlb olunmasının, onlar üçün əlverişli həyat, yaradıcılıq şəraiti yaradılmasının əsas təşəbbüskarı idi. Müxtəlif miniatür məktəblərinə mənsub olan ustaların birgə çalışması qarşılıqlı təsir prosesinin güclənməsinə, Təbriz miniatür məktəbinin zənginləşməsinə xidmət edirdi.

Təbriz miniatür məktəbinin ən yüksək inkişaf mərhəlesi 1530-1550-ci illərə təsadüf etmişdir. Bu rəssamlıq mərkəzinin böyük uğurlar qazanmasında Kəmaləddin Behzadın (1450-1536) mühüm rolü olmuşdur. I İsmayıllı 1522-ci il 26 aprel tarixli fərmanı ilə Herat miniatür məktəbinin görkəmli nümayəndəsi olan Behzad Təbriz rəssamlıq mərkəzinin güclü təsiri altında formalasılmış Təbriz saray kitabxanasına rəis təyin edilmişdi. XVI əsrдə Təbriz miniatür məktəbində və digər təsviri sənət mərkəzlərində çalışan Azərbaycan rəssamları arasında Sadiq bəy Əfşar, Seyid Əli Təbrizi, Müzəffər Əli, Mir Müsəvvir, Sultan Məhəmməd (1470-1555), Vəhya Şirvani, Ağa Mirək, Nəqqas Mani, Heydər Əli, Məhəmməd Qasım Şədiyahi, Nəbatı Təbrizi xüsusilə məşhur olmuşlar. Ümumiyyətlə, Yaxın və Orta Şərq miniatür sənəti tarixində XVI əsr çiçəklənmə dövrü kimi diqqəti cəlb edir. Təsviri sənətin əski regional məktəbləri inkişaf edir, yeniləri yaranır. İranda, Azərbaycanda, Türkiyədə, Orta Asiya və Hindistanda rəssamlığın daha çox öz soyköklərinə istinadlanan mərkəzləri təşəkkül tapır. Qarşılıqlı təsir prosesi isə Yaxın və Orta Şərqdə rəssamlığın təkamülündə vahidliyə xidmət edirdi. Bu prosesdə Təbriz miniatür məktəbinin aparıcı mövqeyi və rolüvardı.

Azərbaycan miniatürlerinin tarixi dövrlərinin əhatə dairəsi çox genişdir (e.ə. IV əsrden eramızın XVI əsrin sonuna qədər). Bu miniatürler regionda yaşayan xalqların (xüsusilə Azərbaycan və İran) qədim tarixini "dirçəltmək" baxımından diqqəti cəlb edir. Azərbaycan miniatürünün ən səciyyəvi əlaməti Heydəri tacının təsviridir (E.Aslanov). Heydəri tacının miniatür sənətində əks olunması Azərbaycan

miniatür ocağını Şərqin digər miniatür məktəblərindən ayırmak işini xeyli asanlaşdırmışdır. Qətiyyətlə demək olar ki, XVI əsrə aid elə bir Azərbaycan miniatürü yoxdur ki, orada qızılbaş papağı təsvirlənməsin.

XVI əsr Azərbaycan (xüsusilə Təbriz) miniatür məktəbinin incəsənəti yeni bədii ifadə vasitələrinin axtarışları ilə əlamətdar olmuşdur. Təbriz rəssamları doğma bədii ənənələri davam etdirir, digər məktəblərin mühüm uğurlarının sintezinə nail olur və nəticədə böyük məharətləri sayəsində özünəməxsus ifadə üslublarını kəşf edirdilər. XVI əsrin əvvəllərində qərarlaşmış yeni üslubun fərqləndirici cəhətləri Arifin 1524-1525-ci illərdə tərtib etdiyi "Quy və çövkən" əsəri (Sankt-Peterburqda mühafizə olunur), 1524-cü ildə hazırlanmış Firdövsi "Şahnamə"si (Sankt-Peterburq Şərqişunaslıq İnstytutundadır), XV əsrin əvvəllərində tərtib edilmiş Nizami "Xəmsə"si (İstanbulda, Topqapı muzeindədir), 1528-1529-cu illərdə hazırlanmış "Cəmi əttəvarix" (Sankt-Peterburqdadır) əlyazma nüsxələrində parlaq ifadə olunmuşdur. Ustalığın təkmilləşdirilməsi, intensiv inkişafı nəticəsində miniatür rəssamlığının Təbriz məktəbi XVI əsrin ortalarına doğru öz inkişafının ali mərhələsinə, ən yüksək çıçəklənmə dövrüne yetişmişdi. Azərbaycan miniatürlərinin başlıca mövzu və ilham mənbəyi klassik Şərq poeziyasıdır. Şərq xalqlarının miniatür sənəti klassik Şərq poeziyası ilə əlaqədə olmuş, onun təsiri nəticəsində inkişaf etmişdir. Mübahisəsiz demək mümkündür ki, antik mifologiya qədim yunan sənəti üçün olduğu kimi, klassik Şərq poeziyası da müsəlman Şərqi miniatür sənəti üçün tükənməz mənbə olmuşdur. Miniatür rəssamlığı heç zaman XVI əsrədəki kimi poeziya ilə bağlı olmamışdır. Demək olar ki, Şərq poeziyasının bütün klassiklərinin (Firdövsi, Nizami, Sədi Şirazi, Hafiz, Cami, Nəvai, Xosrov Dəhləvi və başqaları) əsərlərinə miniatürlər çəkilirdi. Lakin Firdövsinin "Şahnamə"si və Nizaminin "Xəmsə"si XVI əsrədə rəssamların ilham mənbəyi olmuşdur. Müxtəlif məktəblərin məşhur miniatürüləri bu iki əsərə gözəl rəsmlər çəkməklə sanki yarışırıldılar. Bu miniatürlər arasında ən nadir Firdövzinin 1527-1537-ci illərdə tərtib edilmiş "Şahnamə" əlyazmasıdır (London nüsxəsi). Hər iki incəsənət əsəri Sultan Məhəmmədin və onun məktəbinə mənsub olan rəssamların, xəttatların yaradıcılığının parlaq nəticəsidir.

XVI əsrin 30-40-cı illərinin miniatürlərində təbiət təsvirlərinə böyük diqqət yetirilmişdir. Miniatürü rəssamlar bu dövrdək təbiətə belə yaxın olmayış, təbiət təsvirinə bu qədər yer ayırmamışlar.

XVI əsr Təbriz miniatürünün səciyyəvi cəhətlərindən biri onun gerçəkliliklə əlaqəsinin güclənməsi, məzmun və mövzunun genişlənməsi olmuşdur. Ənənəvi ədəbi mövzularla, saray həyatından epizodlarla yanaşı, rəssamlar müasiri olduqları dövrün gerçəkliliklərinə də (məişət səhnələri, əmək prosesləri, şəhər həyatı,

köçərilərin güzəram, kəndli, çoban, dərvış təsvirləri, təbiət motivləri və portretlər) mövzu mənbəyi kimi yanaşdırılar. Hətta ən qədim tarixi dövr hadisələrinin təsvirini verərkən rəssamlar obrazları onlar üçün müasir olan geyimlərdə, konkret həyat şəraitində təqdim etmişlər. Bütün bunlar miniatürlərə realist ifadəlilik cəhətləri bəxş edir.

Bədii baxımdan nadir əsər hesab edilən "Şahnamə"nin bir əlyazma nüsəsi I Şah Təhmasib üçün xüsusi olaraq hazırlanmışdı. Aydınır ki, bu təmtəraqlı əlyazmanın bədii tərtibati işində şah kitab xanasının aparıcı və mahir rəssamları iştirak etmişlər. Əlyazmada olan 258 miniatür rəsmi növü, üslubu və yaradıcılıq dəst-xəttinin müxtəlifliyi ilə bir-birindən fərqlənir. Bədii baxımdan daha orijinal və qiymətli miniatürlər Sultan Məhəmməd, Ağa Mirək, Dost Məhəmməd, Mir Müsəvvir, Mirzə Əli və Mir Seyid Əli tərəfindən çəkilmişdir.

Nizamının 1539-1543-cü illərdə hazırlanmış "Xəmsə" əlyazması Azərbaycan miniatürçüləri üçün əsil məktəbdır. Xüsusi olaraq I Şah Təhmasib üçün tərtib edilmiş və yüksək zövqlə hazırlanmış bu zərif, zəngin nüsə Şərqdə kitab sənətinin şah əsəri adlandırılır. İllüstrasiyalar isə Şərq miniatür sənətinin kamil, misilsiz nümunələrindən hesab edilir. Nüsə iriölçülü 14 miniatürdən ibarətdir. Həmin dəbdəbəli əlyazma ümumiyyətlə mövcud olan əlyazma nüsələrindən ən gözəldir. Əlyazmanın ən yaxşı miniatürləri Sultan Məhəmmədə məxsusdur. Qüdrətli sənətkar önce İsmayılin saray kitab xanasında işləmiş, sonralar isə bu sənat və elm mərkəzinin rəhbəri olmuşdur. Onun yaradıcılığı XVI əsrə Təbriz məktəbinin bütün səciyyəvi cəhətlərini daha parlaq əks etdirir və Şərq miniatür sənətinin yüksək nailiyətlərini ümumiləşdirir. Miniatür rəssamlığının inkişafında tam bir mərhələ onun adı və yaradıcılığı ilə bağlıdır. O, miniatür sənətində yeni istiqamətin banisi və rəhbəri, bir çox tanınmış rəssamların müəllimi olmuşdur. Sultan Məhəmməd iki oğluna (Mirzə Əliyə və Məhəmmədiyə), qohumu Mir Zeynalabdinə rəssamlığın sırlarını öyrətmüş, əlyazmaların təsvirlənməsi işlərinə başçılıq etmişdir. Tarixçi İsgəndər bəy Münçi Sultan Məhəmmədi şöhrət və qabiliyyətinə görə Kəmaləddin Behzadla bir səviyyədə qoymuşdur.

Təəssüf ki, XVI əsrin 30-40-cı illərində və əsrin ikinci yarısında yaradıcılıqla məşğul olan miniatürçü rəssamların hamisinin adı məlum deyildir. Adları bizim üçün naməlum qalmış bu rəssamların çəkdikləri miniatürlər isə elmi ədəbiyyatda "Sultan Məhəmməd məktəbinin əsərləri" kimi qeyd edilir. Bu cür nümunələr arasında Əbdürreham Caminin "Pənc gənc", Sədi Şirazinin "Bustan" və "Gülustan", Hilalın "Şah və Dərvış" əsərlərinin əlyazma nüsələrinə çəkilmiş miniatürlər diqqəti xüsusilə cəlb edir.

Qeyd edilməlidir ki, Azərbaycan miniatür məktəbi özünün çiçəklənmə dövründə müsəlman Şərqiin bədii mədəniyyətinin inkişafı prosesində aparıcı mövqedə olmuşdur. Habelə Təbriz miniatürünün obrazlı quruluşu təqribən 100 il ərzində divar rəssamlığı, süjetli xalçalar, müxtəlif ölçülü bədii parçalar, kaşıkarlıq, metalın bədii emali sahələrinin bədii formə və təsvir üsulları üçün müəyyənedici amil idi. Təbriz miniatür məktəbinin təsiri regional səciyyə daşıyır. Bu məktəbin təsiri ilə XVI əsrin birinci yarısında Şiraz məktəbi, əsrin son rübündə Qəzvin məktəbi təşəkkül tapdı və inkişaf etdi. Həmin təsir altında XVI əsrin 70-ci illərində Məşəd miniatür məktəbi yarandı, əsrin sonlarında İsfahan Səfəvilər dövlətinin paytaxtına çevriləndən sonra burada da miniatür məktəbi meydana gəldi. Mahir rəssamların əksəriyyəti İsfahana cəlb olundu.

XVI əsrə Təbriz məktəbinin təsiri ilə kitab sənəti və miniatür rəssamlığı Şirvanda da inkişaf etmişdi. Sədi Şirazinin "Bustan" əsərinin 1539-cu ildə tərtib edilmiş əlyazmasındakı miniatürler (İstanbulda, Topkapı muzeyindədir), Müzəffərəli Şirvanının və Bbdüllətif Şirvanının yaradıcılığı bunu sübut edir.

Təbriz miniatür məktəbinin bədii potensialının dağılmasında və tənəzzülündə Osmanlı işgallarının da güclü təsiri olmuşdur. XVI əsrin sonlarında Təbriz 17 ilə yaxın bir müddətdə Osmanlı hakimiyyeti altında qaldığı zaman rəssamların əksəriyyəti İstanbula aparılmışdı. Həmin dövrə Osmanlı sultanının sarayında 30 nəfərdən artıq Təbriz rəssamı çalışırdı. Onlar XVI əsr miniatürünün inkişafına nəzərəçarpacaq təsir göstərirdilər. Bu sahədə tanınmış Təbriz rəssamları Şahqulu və Vəlican çox iş görmüşlər.

Hindistan miniatür məktəbinin formallaşmasında Mir Seyidəli mühüm rol oynamışdır. O, Sultan Məhəmməd məktəbinə mənsub olan mahir miniatürçü idi. Mir Seyidəli 1549-1570-ci illərdə Moğol hökmədarları Humayunun və Əkbərin saray emalatxanasında 40-dan artıq rəssamın fəaliyyətinə rəhbərlik etmişdir. Onun şəxsi iştirakı və başçılığı ilə "Əmir Həmzə dastan"nın 12 cildlik əlyazmasının 4 cildində 1700 miniatür təsvirlənmiş, XVI əsr Moğol miniatür məktəbinin nadir inciləri hesab edilən miniatürler təsvir olunmuşdur. Moğol hökmədarı Əkbərin saray kitabxanasında 145 miniatürü rəssam işləyirdi. "Əmir Həmzə dastan"nın bədii tərtibat işinə 50 rəssam cəlb edilmişdi.

Azərbaycan rəssamlarının İran miniatür məktəbləri ilə yaradıcılıq əlaqələri daha sıx və çoxcəhətli idi. Hələ XVI əsrin birinci yarısında Təbriz məktəbinin Şiraz miniatür məktəbinə təsiri güclü şəkildə hiss olunurdu. Qəzvin miniatürünün təsiri isə daha qabarıq idi. 1555-ci ildə Səfəvilər dövlətinin paytaxtı Qəzvinə köçürüldü və Təbriz miniatür məktəbinin bir çox ustaları yeni paytaxtda öz yaradıcılıq işlərini

davam etdirdilər. Qəzvin miniatüründə yeni üslubun qərarlaşması XVI əsrin 70-ci illərində baş verdi.

XVII əsr Azərbaycanda miniatür sənətinin inkişafı üçün əlverişli olmayan şəraitlə səciyyəvidir. Bu zamandan etibarən yerli sənət məktəblərinin fəaliyyətində durğunluq əlamətləri aşkara çoxlu qüdrətli Təbriz məktəbinin dəyərli bədii uzunmüddətli unudulma prosesi başlandı (XVIII əsrдə tamamilə tənəzzülla uğramış miniatür sənəti yalnız XIX əsrin ikinci yarısından sonra dirçəlməyə başlamışdı). Ölkə daxilində miniatür rəssamlığının təkamülünə əngəl törədən hərbi-siyasi, ideoloji amillər XVI əsrдə də vardi. Məsələn, hakimiyətinin ilk dövründə rəssamlığa maraq göstərən I Təhmasib 1557-ci ildə tövbə fərmanı verərək rəssamlıq emalat xanalarını daşıtdırdı. Fəaliyyətsiz qalmış miniatürçülərin eksəriyyəti Hindistana qaçmalı oldu. Lakin Səfəvi hökmədərin bu subyektiv tədbiri qədim, zəngin ənənələri olan miniatür rəssamlığının İranda və Azərbaycanda inkişafının qarşısını ala bilmədi, XVII əsrдə Azərbaycan rəssamlarının çoxusu Osmanlı, Moğol, Orta Asiya, İran ərazilərində yaranmış miniatür mərkəzlərində çalışırıdı. XVI əsrin sonu - XVII əsrin əvvəllerində miniatür sənətinin tərəqqisində təbrizli Sadiq bəy Əfşarın (1533-1610) mühüm rolü olmuşdur. O, yeni estetik prinsiplərin və realist meyillərin ifadəçisi idi. Sadiq bəy Əfşarın yaradıcılığı və onun "Qanun üs-süvar" əsəri Qəzvində miniatür sənətinin sonrakı inkişafına, İsfahan miniatür məktəbinin yaranmasına və formallaşmasına böyük təsir göstərmişdir. XVI-XVII əsrlər Azərbaycan sənətkarlığı tarixində ən zəngin dövrlərdən biri sayılır. Bu zaman Azərbaycanın şəhər və kəndlərində xeyli toxucu, zərgər, misgər, dulusçu çalışırıdı. Onların hazırladıqları sənət nümunələrinin şöhrəti ölkənin hüdudlarını aşmışdı. Şəhər sənətkarları həm müstəqil surətdə, həm də feodallara, dövlətə məxsus olan emalat xanalarda fəaliyyət göstərirdilər. Həmin dövrdə müstəqil çalışan sənətkarlarım sayı və onların istehsal prosesində, ictimai həyatda rolu xeyli artmışdı. Sənətkarlar həmkarlar təşkilatlarında birləşmişdilər və onlar vasitəsilə öz mənafələrini müdafiə edir, ictimai hadisələrə müəyyən təsir göstərə bilirdilər.

Hazırda respublikamızda, elcə də xaricdə XVI-XVII əsrlərdə Azərbaycan sənətkarlarının hazırladıqları çoxlu sənət nümunəsi qalmadır. Həmin sənət nümunələri Azərbaycanda dekorativ-tətbiqi sənət növlərinin bu yüzilliklər ərzində yüksək kamillik yolu keçdiyini əyani surətdə təsdiq edir.

**Bədii parça və tikmələr.** Səfəvi sülaləsinin adı ilə bağlı olan bu dövrdə Azərbaycanda, əsil mənada, bədii parça istehsali sənayesi yaradılmışdı. Vaxtıla yüksək qiymətləndirilən bu gözəl sənət nümunələrinə Venesiyada, Genuyada, Hollandiyada, Fransada, İngiltərədə və Rusiyada böyük tələbat vardi. Qərbi Avropa və rus tacirləri Azərbaycanda ipək parçaların hər pudunu 15-16 manata alır, həmin

parçaları ölkə hüdudlarından kənarda çox baha qiymətə sataraq zənginləşirdilər. Məsələn, Azərbaycan ipəyinin bir pudu Moskva dövlətinin Yaroslavl şəhərində 50-60 manata, Arxangelskdə isə 70 manata satılırdı.

Rus alimi A.Svirin o dövr Azərbaycan parçalarının rus ornamentinə, divar rəsminə, ikonasına və xüsusi ilə parçalara böyük təsir göstərdiyini qeyd etmişdir. XVI-XVII əsrlərdə Azərbaycan ipəyi Moskva dövləti ərazisində o qədər məşhur idi ki, qədim rus xalq mahnılarındakı "sənə Şamaxı ipəyindən köynək göndərərəm" misralarında öz ifadəsini tapmışdır.

Monqol hakimiyəti dövründə (XIV əsr) istehsalatda geniş tətbiq olunmuş qul əməyi XVI əsrən aradan qalxmaqdır. Lakin onun qalıqlarına az da olsa təsadüf edildi. 1531-ci ilə aid yazılı məxəzlərin birində saray təkəldüzçuluq emalat xanalarında çalışmaq üçün şaha məxsus olan bir dəstə qulun Təbriz təkəldüzçuluq emalat xanalarına sənət öyrənməyə verildiyini oxuyuruq. Başqa bir məxəzdə isə bu emalat xanalardaki işin çox ağır olduğundan, əmək haqqının azlığı indan geniş surətdə bəhs edilir.

XVI-XVII əsrlərdə Azərbaycanda olmuş əcnəbi səyyahlar (Korneli de Bruyn, Şarden, Övliya Çələbi və b.) bu dövrün toxucu dəzgahları (cəhrə, iy və s.) haqqında öz gündəliklərində maraqlı qeydlər etmişlər. Səyyahlar göstərirlər ki, bu toxucu alətləri nisbətən bəsit olsa da, "yerli sənətkarlar onlarla çox çevik, cəld işləyir və gözəl nailiyyətlər əldə edə bilirdilər". Bu zaman Azərbaycan parçaları arasında önəmlı yeri saray emalat xanalarında toxunan "ali" və "zərli" adlanan parçalar tuturdu. Bu tipli parçalar qızılı və gümüşü saplarla toxunduğu üçün dünya bazarlarında daha baha qiymətə satılır, çox zaman isə qızılı bərabər tutulurdu (bu cür parçaların tərkibin 15 faizi xalis qızıl olurdu). Belə toxuma parçaların saplarını, adətən, toxucular deyil, zərgərlər hazırlayırdılar.

Bu dövrdə istehsal olunmuş Azərbaycan parçalarının bədii keyfiyyətlərinə nəzər salsaq, onların bir çox xüsusiyyətinə İran, Hindistan və türk parçalarında da rast gəlirik. Bu, həm Azərbaycan ustalarının toxuculuq sənəti sahəsində Şərqdə tutduğu nəzərəçarpacaq mövqedən, həm də onların bir çox ölkələrdə çalışmasından irəli gəlirdi. Yazılı mənbələrdən məlumdur ki, hələ 1514-cü ildə Osmanlı türkləri Təbrizi ələ keçirdikləri zaman I Sultan Səlimin göstərişi ilə xeyli Təbriz toxucusu toxuculuq sənayesi yaratmaq məqsədilə həmisişlik İstanbula aparılmışdı. Həmin dövrdə görkəmli Azərbaycan bədii parça ustaları Hindistanda, Orta Asiyada və bölgənin digər sənət mərkəzlərində çalışırdılar.

XVI-XVII əsrlərdə Azərbaycan parçalarının belə geniş şöhrət qazanmasının səbəbi yalnız onların texniki icrası, yaxud davamlı olmasında deyildi. Həmin parçaların başlıca qiymətli cəhəti ondan ibarət idi ki, onlar yüksək bədii xüsusiyyət

daşıyan naxışlarla toxunur və çox halda daha cəlbedici görünmək üçün həmin naxışların arasında klassik Şərq şairlərinin (xüsusilə Nizami Gəncəvinin) əsərlərindən alınmış obrazlar təsvir edilirdi. Parçaya xas olan xüsusi şərti dekorativ qaydalarda verilən həmin təsvirlərin eksəriyyəti Azərbaycannın Səfəvi dövründəki miniatür sənətini xatırladır. Belə sənətkarlıqla hazırlanmış parçaların meydana gəlməsində Sultan Məhəmməd və Rza Abbasi kimi görkəmli rəssamların mühüm rolu olmuşdur.

Azərbaycan parçaları öz bədii tərtibatına görə üç böyük qrupa bölünür: 1) müxtəlif dini sözlər və yaxud Şərq klassiklərinin rübaïləri ilə bəzədilmiş parçalar; 2) ornamental parçalar; 3) süjetli parçalar. Yazılı parçaların meydana gələrək təşəkkül tapmasında islam dininin həllədici rolü olmuşdur. XV əsrən etibarən parça üzərində verilən yazınlarda Qurandan əzx olunmuş sözlər getdikcə əhəmiyyətini itirmiş, daha çox Şərq şairlərinin poeziya örnəkləri ilə əvəz olunmağa başlamışdı. Şeirlər içərisində ən görkəmli yeri Hafızın, Sədinin və Nizaminin əsərləri tuturdu. Azərbaycan ərazisində tapılmış ən qədim yazılı parça nümunəsi XVI əsrin əvvəllərinə aiddir. 1936-cı ildə Bakıdakı Şirvanşahlar sarayı ərazisində aparılmış qazıntılar zamanı köhnə qəbirlərin birində kəfən əvəzinə istifadə olunmuş yazılı ipək parça tapılmışdır. Parçanın üzərindəki şeir fars dilindədir. Güllü-çiçək rəsmləri ilə bəzədilmiş parçalar toxuculuq sənətimizdə mühüm yer tutur və çoxluq təşkil edir. Nəbati ornamentlə bəzədilmiş parçalardan bizə gəlib çatmış ən orijinalı XVI əsrə aid edilən parça tikəsidir. Bakıdakı Şirvanşahlar sarayının ərazisində tapılmış bu ipək parça zərif naxışları ilə diqqəti cəlb edir. Yaşıl rəngli bu ipək parçanın ornamenti onun ümumi fonu ilə gözal vəhdət yaratmışdır.

Azərbaycan parçalarının ən qiymətli məziyyəti süjetli parçalarda əks etdirilmişdir. Parçanı insan, heyvan, quş təsvirləri ilə bəzəmək Azərbaycanda qədim zamanlardan məlum idi. Lakin XVI-XVII əsrlərdə bu cür təsvirlər ən yüksək kamillilik səviyyəsinə çatdı. Əvvəllor parçaların üzərindəki rəsmələr nisbatən bəsít və sərt üslubda icra olunduğu halda, tariximizin Səfəvi dövrünün aid olan parçalarda biz bunun əksini görürük. Bu dövrün parçalarındaki rəsmələr, adətən, lirik əhvali-ruhiyyədə tərtib edilmişdir. Hətta müharibə və ov səhnələrini təsvir edən parçalar da lirik üslubda olurdu.

Azərbaycan bədii parça sənətinin bənzərsiz cəhətlərindən biri süjetli parçalarda qızılbaş papağının təsvirlənməsidir. Səfəvi dövrünün baş geyimi XVI əsrin əvvəllərindən başlayaraq əsrin sonlarında bir neçə dəfə öz formasını dəyişmiş, həmin əsrin 70-ci illərində isə dəbdən düşmüşdür.

XVI-XVII əsrlərdə bəzək və təsvirlər parça üzərində əsasən üç üsulla yerinə yetirilirdi. Birinci üsulla istənilən bəzək və rəsmələr dəzgahda parça ilə birlikdə

toxunaraq onun ayrılmaz qismini təşkil edirdi. İkinci üsulda bəzəklər hazır parçanın yerliyi üzərinə tikmə vasitəsilə salınır, üçüncüdə isə qəliblərdə basma üsulunda həkk olunurdu. XVI-XVII əsrlərdə geyimlər, habelə məişət əşyalarından pərdə, örtük, süfrə, mütəkkə, at yaharı və s. üzərinə salınmış bəzəklər dekorativ sənətin ən çox yayılmış növü sayılan tikmə ilə icra olunurdu. Mənbələr təsdiq edir ki, Səfəvilər dövründə Azərbaycanda əhali arasında ən çox tikmə üsulu, təkəlduz, güləbətin, muncuqlu, qurama yayılmış və inkişaf etmişdi. Bu dövrdə parça üzərinə salınan tikmə üsullarından ən nəfisi, önəmlisi güləbətin idi. Bu tikmə əsasən ağır və bahalı parçalar üzərində olurdu. Həddən artıq stilizə edilmiş gül-çiçək, yarpaq və quş rəsmləri milli geyimlərin, ev əşyalarındakı bəzəklərin əsasını təşkil edirdi. Həmin təsvirlər, adətən, içli olurdu. Üfüqi, şaquli istiqamətlərdə tikilən qızılı və gümüşü saplar stilizə olunmuş təsvirlərin içini doldururdu. XVI-XVII əsrlərdə güləbətin tikmələrlə bəzədikləri, Osmanlı sultani III Murada hədiyyə göndərilmiş xalat indiyədək İstanbuldakı Topqapı sarayı müzeyinin qıymətli incilərindən sayılır.

**Xalçaçılıq.** Azərbaycan xalçaçılıq sənəti tarixində XVI-XVII əsrlər ən zəngin dövrlərdəndir. Bu yüzillərdə Azərbaycanda olmuş əcnəbi səyyahlar ölkənin bir çox şəhərlərində daxili və xarici bazarlar üçün xalça toxunan xüsusi karxanaların fəaliyyət göstərdiyini qeyd etmişlər. Mənbələrdən məlum olur ki, bu zaman toxunuşu bəzi nümunəvi xalçaların yaradılmasında yalnız toxucu deyil, dövrün görkəmli rəssamları da iştirak etmişlər. Məlum olduğu kimi, xalça əsil mənada toxucu əməyin in məhsuludur. O, əsrlər boyu xalçanın həm toxucusu, həm də rəssami olmuşdur. XVI-XVII əsrlərdə xüsuslu sıfarişlə toxunmuş bir çox Azərbaycan xalçaları isə xalq yaradıcılığından daha çox peşəkar saray incəsənəti örnəklərinə xatırladır.

XVI-XVII əsr Azərbaycan xalçalarında dövrün ən çox yayılmış bəzək ünsürlərindən olan nəbatı ornamentlərə daha çox rast gəlirik. Xalça üzərində, adətən, ahənglə qurulmuş nəbatı oraamentlərdə budaqlar ana xətti, onların üzərində yerləşən gül-çiçək və yarpaqlar isə əlavə ünsürləri təşkil edirdi. Bu dövrün ornamental xalçala arasında 1530-cu ildə Ərdəbilde Şeyx Səfi məscidi üçün toxunma və hazırda Nyu-Yorkun Metropolitan müzeyində saxlanılan xalın 1539-cu ildə Təbrizdə yenə həmin məscid üçün toxunmuş və Londonda Viktoriya və Albert müzeyindəki xalını və s. göstərmə olar. "Şeyx Səfi" adı ilə məşhur olan axırıncı xalını 1893-cü ildə ingilislər alıb Londona göndərmişdilər. Eni 5,34 metr, uzunluğu 10,51 metr (ümumi ölçüsü 56,12 kvadratmetr) olan bu xalı dünya müzeylərində saxlanılan nadir xalq sənəti nümunələrindəndi. "Şeyx Səfi" tipli ornamental xalılar

əksər hallarda Təbriz və Ərdəbil şəhərlərində toxunurdu. Şirvan, Qarabağ, Gəncə, Qazax xalçaları ornamentlərinin məzmunu etibarilə Təbriz və Ərdəbil xalçalarına oxşasa da, üslub xüsusiyyətlərinə görə onlardan fərqlənir.

Tədqiqatçılar Təbrizdə və Ərdəbildə toxunmuş xalçıların rəsm və naxışlarının digər yerlərdə toxunan xalçalara nisbətən daha çox real bəzək ünsürlərinə malik olduğunu qeyd edirlər. Azərbaycan xalçılarının araşdırıcıları xalçalarımızdakı bəzək müxtəlifliyini ilin sıxlığının çox və ya az olması, ilə izah edirlər. Həqiqətən də ilin sıxlığı çox olan xalçalarda daha real və zərif rəsmlərə, ilmə sıxlığı az xalçalarda isə sxematik və nisbətən bəsít bəzəklərə rast gəlinir.

XVI-XVII əsrlərdə ölkədə yüksək səviyyəli ornamental xalçalarla yanaşı, bədii səciyyə daşıyan süjetli xalçalar da toxunurdu. Bunlardan ovçuluqla bağlı müxtəlif kompozisiyalı xalçaları, məişət səhnələrini, klassik Şərq poemalarında əzx olunmuş epizodları qeyd edə bilərik. Azərbaycanda bu dövrdə yüksək keyfiyyətli xovlu xalçalarla yanaşı, külli miqdarda xovsuz xalça məməlati (palaz, cecim, kılım, şəddə, vərnə) də hazırlanırdı. Xovsuz xalça məməlati istehsalı xüsusi ilə Qarabağda, Şamaxıda, Qazaxda və Gəncədə çox şöhrət tapmışdı. Xovsuz xalçalar üzərində, adətən, rəngli zolaqlar, dördbucaq, paxlava, çarpazlanmış qırırmızı xətlər və s. həndəsi fiqurlar olur. Mənşəcə əski zamanlara aid olan sxematik bəzəklər əslində real varlıqda rast gəldiyimiz əşyaların ifadə vasitəsidir. Xovsuz xalçalarda arabir nisbətən real üslubda çəkilmiş insan və heyvan fiqurlarına da təsadüf edilir. Xalça məməlati bu zaman ərzində də Azərbaycan gerçəklilikinin tərkib hissəsi, beynəlxalq ticarətdə başlıca alqı-satçı obyektlərindən biri olmuşdur.

**Bədii metal.** XVI-XVII əsrlərdə metaldan məişət avadanlığı, silah və bəzək nümunələri hazırlamaq işi Təbriz, Ərdəbil, Naxçıvan, Gəncə, Şamaxı, Bakı şəhərlərində xüsusi ilə inkişaf etmişdi. Bu zaman Azərbaycan sənətkarlarının hazırladığı silah (xəncər, qihnc, qalxan) və zirehli geyimlər (dəbilqə, dirschəlik və s.) xarici ölkələrdə xüsusi ilə məşhurlaşmışdı. Oruc bəy Bayat öz kitabında Azərbaycan silahlarının başqa ölkələrlə bərabər, Moskva dövləti ərazisində daha çox yaşadığını xüsusi ilə qeyd edir. Rus mənbələrindən birində Moskva knyazı Boris Qodunovun Şamaxı sənətkarları tərəfindən hazırlanmış 8 bəzəkli dəbilqəsi haqqında məlumat vardır. Azərbaycan silahlarının geniş şöhrət tapması təsadüfi hal olmayıb, yerli sənətkarların sənət axtaşalarının labüb nəticəsi idi. Məsələn, XV əsrдə geniş yayılmış düz və enli qılıncları yeni yüzillikdə ayparaya bənzər qızıl, gümüş və qıymətli sümük dəstəkli qılınclar əvəz etmişdi. Araşdırımlar göstərir ki, bu dövrdə yaranmış metal məməlati üzərində yalnız sənətkarlar deyil, habelə za manın tanınmış rəssamları da məşğul olmuşlar. Sultan Məhəmməd bu dövrün metal məməlatinin rəsm tərtibatı ilə məşğul olmuş ən görkəmli rəssamı idi. XVI əsrдə

Nizami Gəncəvinin əsərlərindən alınmış surətlərə metal məmulatı üzərində xüsusişlə tez-tez rast gəlinir.

Metal məmulatı üzərində rəsm və naxışlardan başqa ərəb əlifbası ilə yazılmış sözlər də təsadüf olunur. Həmin yazılar məmulatın nə zaman, kimin sıfarişi ilə, hansı usta tərəfindən hazırlanğıını nəzərə çatdırır. Bəzi metal əşyalar üzərində Qurandan əxz olunmuş parçalar, klassik Şərq şairlərinin şeirlərindən müəyyən hissələr həkk edilirdi. Ornament, müxtəlif rəsm və yazılarla yanaşı, bu dövrün metal məmulatı bəzəyində qiyomatlı daşlardan çox geniş surətdə istifadə olundurdu. Qiyomatlı daşlar içərisində firuzə və yaqut xüsusiş geniş yayılmışdı. Əski inamlara görə, firuzə ondan istifadə edən şəxsi xəstəliklərdən, bədnəzərdən qoruyur və evinə xoşbəxtlik götürir. Yaqut isə ehtirasın, qələbə hissinin rəmzi kimi qiyomatlıdır.

XVI-XVII əsrlərdə metaldan hazırlanmış bədii sənət nümunələrinin ayrılmaz bir qismi də zinət əşyaları təşkil edir. Bunlar əsasən qızıl və gümüşdən hazırlanır, qadın və kişi bəzəyi kimi istifadə edilirdi. Ümumiyyətlə, qiyomatlı metallardan düzəldilmiş bəzək əşyaları gəzdirilməsi və geyilməsi baxımından 4 qismə bölünür: 1) boyun bəzəkləri; 2) qol və barmaq bəzəkləri; 3) baş bəzəkləri; 4) libaslara bənd olunan bəzəklər. Bu dövrün Azərbaycan zərgərliyi barədə yazılı mənbələrdə xeyli məlumat olmasına baxmayaraq, faktik materialların (sənət nümunələrinin) sayı çox azdır.

**Daş üzərində oymalar.** Əvvəlki dövrlərə nisbətən daş üzərində oyulmuş bəzək nümunələrinə biz daha çox məzarüstü daşlarda rast gəlirik. Ümumiyyətlə, Azərbaycan ərazisində bir neçə qrup məzar daşına təsadüf olunur. Bunlardan müxtəlif formalarda yonulmuş şaquli başdaşları (stellalan), üfüqi sənduqələri (sarkofaqı), at və qoç fiqurlu heykəlləri göstərmək olar. Qeyd etdiyimiz məzar daşları dəfn olunmuş şəxsin cəmiyyətdə tutduğu mövqeyində asılı olaraq müxtəlif üslubda, forma və məzmunda bəzədilirdi. Təbiidir ki, sərvətli şəxslərin məzarları daşı daha bəzəklə və zərif hazırlanırdı.

İqlimdən, istifadə olunan materialdan və ənənələrlə əlaqədar Azərbaycanın müxtəlif yerlərində məzar daşları müxtəlif forma və bəzəklərdə tərtib edilirdi. Hazırda Azərbaycanda XVI-XVII əsrlərə aid olan ən zərif və orjinal üslubda oyulmuş məzar daşlarına Abşeron, Şamaxı, Bərdə, Laçın, Naxçıvan, Lerik, Gəncə, Qəbələ ərazilərində təsadüf etmək mümkündür. Bu məzar daşları üzərində biz məharətlə oyulmuş həndəsi, nəbatı ornamentlərlə yanaşı, insan, heyvan, quş fiqurlarına və hətta süjet xarakteri daşıyan kompozisiyalara rast gəlirik. Bunlardan yalnız bəzək kimi deyil, dəfn olunmuş şəxsin cinsini, həyatını, peşəsini əks etdirən təsvir kimi də istifadə edilirdi. Məsələn, əksər məzar daşları üzərində gəncliyi və

şücaəti eks etdirən qılınc, qalxan, at, qoç, qartal; hörmətli və qoca bir şəxsin və ya ruhanının məzar daşında isə təsbeh, rəhil, qadın məzar daşı üzərində iynə, sap, qayçı, güzgү və s. təsvirlərə təsadüf olunur. Məzar daşları üzərində bir çox rəmzi mahiyyət daşıyan rəsmələr də vardır. İslamin rəmzi olan Ay və ulduz təsvirləri, Günsün rəmzi olan svastika və ya zolaqlı dairə, digər rəsmələr bu qəbildəndir. Məzarüstü daşlarda vəfat etmiş şəxsin fəlsəfi məna daşıyan kəlamları, görkəmli şair və aşıqların sətirləri, dua, şifahi ədəbiyyat nümunələri də həkk edilirdi. Epitafiya (mezar kitabəsi) şəklində geniş yayılmış bu cür yazılar görkəmli şəxslərin məzarüstü daşlarında təkrar olunur.

XVI-XVII əsrlərdə yaradılmış məzarüstü daşların bəzəyin in eksəriyyətini nəbati ornamentlər təşkil edir. Araşdırımlar təsdiq edir ki, nəbati ornament motivləri və cürbəcür gözəl xətlə yazılmış kitabələrlə bəzədilmiş ən nəfis məzar daşları bu əsrlərdə Şirvan-Abşeron ərazisində olmuşdur. Asanlıqla oyulan, əsasən əhəngdaşından hazırlanmış Şirvan-Abşeron məzar daşları çox da böyük olmayan sənduqə şəklindədir. Bu sənduqələrin əsas bəzək elementlərinin simmetrik yerləşdirilmiş nəbati motivlər, nəsx xətlə kitabə, "səlcuq zənciri" adlanan həndəsi ornament növü və bəzi məişət əşyalarının (gülabdən, rəhil və s.) təsviri təşkil edir. Kompozisiya baxımından nəbati motivlər, adətən, sənduqənin yan tərəfindəki geniş sahədə, yazılar daşın yan haşiyəsindəki nazik qurşaq arasında, "səlcuq zənciri" və s. həndəsi naxışlar isə pyedestalda təsvir edilirdi. Qəbələ bölgəsinin Həzrə və Abşeronun Buzovna kəndlərində aşkar olunan, tariximizin Səfəvi dövrünə aid məzarüstü daşlar oyma sənətinin klassik nümunələrindəndir. Məzar daşlarında rast gəlinən süjet xarakterli kompozisiyaların eksəriyyəti dəfn olunmuş şəxsin xeyriyi əməllərini eks etdirən mövzularıdır. Bu mövzular içərisində kişi məzarlarında başlıca olaraq ov səhnələri, qadın məzarlarında isə xalçaçılıq sənəti ilə bağlı təsvirlər əsas yer tutur.

Süjetli oyma kompozisiyaları içərisində Sisyan (keçmiş Zəngəzur) rayonunun Urud kənd qəbiristanlığında yerləşən sənduqələr xüsusi ilə maraqlıdır. Burada biz qədim türk tayfalarının əski inamları ilə bağlı olan təsviri sənətə gətirilmiş bir çox orijinal motivlərə təsadüf edirik. Bu motivlər nəinki Azərbaycan el sənətlərinin uzaq keçmişdə Sibir və Altayda yaşmış digər türk tayfaları ilə əlaqəsinə hətta islam fəlsəfəsinə uyğun gəlməyən mövzuların da təsvir olunduğunu göstərir. Bunlardan şamanların dini mərasimi, qədim türk xalqlarında zoomorf anlayışlarla bağlı meydana çıxmış onqon - quş toteminin təsvirini və s. göstərmək olar. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan sənətkarlığına, onun bədii xüsusiyyətlərinə və məzmununa islamın təsiri hər yerdə eyni olmamışdır. Bu təsir şəhərlərdə nisbətən güclü olmuş, ucqar və dağlıq bölgələrdə isə əsasən, hiss

edilməmişdir. Dağılıq yerlərdə yaşayan feodal təbəqəsinin məişəti şəhər feodallarının həyat tərzindən fərqləndiyi kimi, onların etiqadında da kəskin fərq vardı. Ucqarlarda yaşayan feodallar İslami qeyd-şərtsiz qəbul etmədikləri üçün bu dinin yoxsul təbəqələr arasında yayılmasına da kəskin ehtiyac yox idi.

Azərbaycanda daş qoç fiqurları xüsusi ilə geniş yayılmışdır. Biz onlara vətənimizin cənub sərhədlərindən tutmuş şimal-qərb inədə bir çox yerlərdə rast gəlirik. Ermənistanın və Gürcüstanın azərbaycanlılar yaşayan ərazilərində də bu cür fiqurlara təsadüf olunur. Təbiidir ki, belə geniş ərazidə daşdan yonulmuş qoç fiqurlarının yayılması təsadüfi deyildi. Dadlı ətinə, məişətdə müxtəlif ləvazimat və geyim məqsədilə istifadə olunan əvəzsiz dərisinə, gözəl xalçaların ipi olan yununa görə qoç əski zamanlardan ulu babalarımız üçün bolluq və qələbə rəmzinə çevrilmişdi. Daş qoç fiqurlarımız haqqında ilk məlumatlara biz hələ XIX əsrin əvvəllərində rast gəlirik. 1834-cü ildə Azərbaycanda olmuş fransız səyyahı Dübua de Monpere Qarabağda çoxlu daş heyvan fiquru gördüyüünü və yerli əhalinin onlara xüsusi hörmət bəslədiyini qeyd etmişdir. XX əsrin əvvəllərində Azərbaycanda olmuş rus alimi V.M.Sisoyev qeyd edilir ki, yerli əhali hətta bu cür fiqurları bəzən qədim qəbiristanlıq xarabalağından, dağlardan taparaq götürür, hörmət əlaməti olaraq öz qohumlarının qəbri üzərinə qoyur. Respublikaımızın cənubunda, xüsusi ilə Lerik bölgəsində təsadüf olunan qoç fiqurları həcm in iriliyi və şərti dekorativliyi ilə fərqlənir. Gəncə, Qazax, Ağdam, Laçın bölgələrində təsadüf olunan daş qoç fiqurlarının da bir çox bənzərsiz xüsusiyyətləri vardır. Bu ərazinin daş qoç fiqurları daha çox uzaq keçmişlərin arxaik sənət nümunələrini xatırladır. Uzunluğu 80-90 santimetr, hündürlüyü 50-60 santimetrdən artıq olmayan bu abidələr monumentallığı, formalarının ümumişdirilmiş bir üslubda icrası ilə diqqəti cəlb edir. Naşçıvan, Gədəbəy və Ermənistanın azərbaycanlılar yaşamış ərazilərində rast gəlinən daş qoç fiqurları ölçü baxımından müxtəlidir. Onlardan ən böyüyüünün uzunluğu 150, hündürlüyü 110 santimetr, ən kiçiyinin uzunluğu 45, hündürlüyü isə 30 santimetrdir.

Qeyd etdiyimiz daş qoç fiqurlarının dekorativ bəzəklərini nəbatı həndəsi ornament motivləri, epiqrafik yazılar, bəzi hallarda isə süjet səciyyəli kompozisiyalar təşkil edir.

Azərbaycanda daş qoç fiqurlu məzar daşlarından sonra ən çox yayılmış fiqur at olmuşdur. Xalqımızın dünyagörüşündə, inamlarında at insanların şərəfi, qəhrəmanlığı və qələbəsinin rəmzi olub, müqəddəs heyvan kimi qiymətləndirilmişdir. XVI-XVII əsrlərdə hazırlanmış at fiqurlarının ən bədii və orijinal nümunələrinə Laçın bölgəsinin Zabux kəndi yaxınlığındakı qəbiristanlıqda, Gəncənin Göy imam qəbiristanlığında rast gəlirik. Yerli bərk boz daşlardan

yonulmuş Zabux at fiqurlarının uzunluğu 1,5 metr, hündürlüyü 85 santimetr, eni isə 35 santimetrdir. Fiqurlar oyma üsulu ilə insan, quş təsviri, nəbati, həndəsi naxışlar və süls-nəsx yazıları ilə bəzədilmişdir. Nəzərdən keçirilmiş qoç və at fiqurları yalnız bir sənət əsəri kimi deyil, tarixi fakt kimi də maraqlıdır. Çünkü bu sənət əsərləri tariximizin Səfəvi dövrünün əski ümumtürk tarixi ilə sıx, üzvi bağlılığını təsdiq etməkdədir.

**Ağac üzərində oyma bəzəklər.** Azərbaycan mütəxəlif inşaat işləri, dekorativ-tətbiqi sənət üçün qiymətli ağaclarla zəngin bir ölkədir. XVI-XVII əsrlərdə xalq sənətimizin başqa növlərinə nisbətən bədii taxta emalı ölkədə tələbatın az olması ilə əlaqədar zəif inkişaf etsə də, yalnız sırf yerli xüsusiyyət daşımamiş, ona bir çox xarici ölkələrdə ehtiyac olmuşdur. Səfəvi dövründə hazırlanmış taxta məməlati üzərindəki bəzəklər əsasən üç texnoloji üsulla icra edilirdi: oyma, şəbəkə və xatəmkarlıq. Bu tarixi mərhələnin bədii taxta tərtibatı sənətinin ən çox yayılmış üsulu şəbəkə idi. Şəbəkəcilik dekorativ-tətbiqi sənətin böyük məharət tələb edən gözəl sahələrdən biridir. Şəbəkənin başlıca xüsusiyyətlərdən ümdəsi odur ki, hazırlanmış kiçik taxta parçalarının bir-birinə bənd edilməsindən nə misnardan, nə də yapışqandan istifadə olunur. Şəbəkə bəzəyinin əsasını həndəsi naxışlar təşkil edir. XVI-XVII əsrlərdən dövrümüze qədər şəbəkəcilik sənətinin iki gözəl nümunəsi gəlib çatmışdır. Bunlardan biri Qusar bölgəsinin Həzrə kəndindəki Şeyx Cüneyd türbəsindəki sənduqə, o birisi isə Gəncədə Cümə məscidinin minarəsidir.

**Keramika.** XVI-XVII əsrlərdə Azərbaycan şəhərlərində istehsal olunan keramika məməlati ticarət vasitəsilə mütəxəlif Qərb və Şərq ölkələrinə yayılmışdı. Yazılı mənbələrə görə, bu dövrdə ölkədə saxsı qabların, həm də memarlıq abidələrində tətbiq olunması kaşı məməlati istehsalının əsas mərkəzləri Təbriz, Ərdəbil, Şamaxı Bakı, Naxçıvan və Gəncə şəhərləri olmuşdur. Əvvəlki əsrlərə nisbətən keramika məməlati ticarət vasitəsilə mütəxəlif Qərb və Şərq ölkələrinə yayılmışdı. Yazılı mənbələrə görə, bu dövrdə ölkədə saxsı qabların, həm də memarlıq abidələrində tətbiq olunan kaşı məməlati istehsalının əsas mərkəzləri Təbriz, Ərdəbil, Şamaxı, Bakı, Naxçıvan və Gəncə şəhərləri olmuşdur. Əvvəlki əsrlərə nisbətən keramika məməlati üzərində üslub baxımından xeyli real təsvir edilmiş bəzəklər arasında biz mahir sənətkar əli ilə yaradılmış, çoxlu gül-ciçək, quş, heyvan və bəzi məişət əşyalarının da təsvirini görürük. Bundan əlavə, saxsı məməlati üzərində Səfəvi zadəganlarının həyat və məişətindən götürülmüş süjetlərə də təsadüf olunur. Hazırda bu dövrün bədii keramika əsərlərinin gözl nümunələri dünyanın bir çox tanınmış muzeylərində saxlanılmışdır.

XVI-XVII əsrlərdə Azərbaycanda olmuş əcnəbi səyyahlar burada saraylar, hamamların və başqa ictimai tikililərin bədii tərtibatında yüksək keyfiyyətli bəzəklə

kaşılardan istifadə olunduğunu qeyd etmişlər. Övliya Çələbinin məlu matına görə, o öz gözü ilə yalnız Təbrizdə bədii kaşılarla bəzədilmiş 700-dən artıq hamam görmüşdür. Kaşı bəzəklərinin rəngarəngliyi, bədii ornamental xüsusiyyətlərinə görə Ərdəbildəki Şeyx Səfi kompleksi görkəmli yer tutur.

Araşdırıcılar göstərir ki, XVI-XVII əsrlərdə Azərbaycanda hazırlanmış keramika sənəti nümunələri əsasən üç texniki üsulla bəzədilirdi. Bunlardan mina ilə boyanmış, kobalt boyalı və çini rəsmli işləri göstərmək olar. Əgər memarlıq abidələrinin tərtibatında tətbiq olunan mina boyalı keramika sənəti nümunələri daha çox yerli ənənələrlə bağlı idisə, kobalt boyalı keramika nümunələrinin yaranmasında Çin keramika sənəti ənənələri başlıca rol oynamışdır. Mənbələr göstərir ki, bu əsrlərdə Azərbaycan şəhərlərində kobalt boyalı Çin keramikası geniş yayılmışdı. Qeyd etmək lazımdır ki, Uzaq Şərq, xüsusilə Çin mədəniyyətinə xas olan rəng və ornament motivləri yalnız keramikada deyil, başqa sənət nümunələrində də özünü bürüzə vermişdir. Lakin Azərbaycan sənətkarları bu yeniliyi heç zaman kortəbii şəkildə təqlid etməmiş, daim doğma mühitə, verli ənənələrə uyğunlaşdıraraq istifadə etmişlər. Zaman keçdikcə isə gəlmə bədii ənənələr bütünlükle öz keçmiş forma və mənşəyini itirək, Azərbaycan bəzəklərinin üzvi, ayrılmaz ünsürlərinə çevrilirdi.

XVII əsrin sonları - XVIII əsrin əvvəllərində öncə Qərbi Avropada, sonra isə Rusiyada çini və saxsı qabları kütləvi şəkildə istehsal edən bir sıra müəssisələrin fəaliyyətə başlaması Azərbaycan keramika sənətinin də inkişaf zəminini möhdudlaşdırılmışdır. Kütləvi şəkildə istehsal olunmuş Avropa və Rusiya çini qabları ucuz qiymətə satılır, Azərbaycan bazarlarında da əlverişli alış obyektinə çevrilir, xüsusi emalat xanalarda əllə hazırlanmış çini qablara ehtiyac qalmırı.

XVI-XVII əsrlərdə dekorativ-tətbiqi sənətin digər növləri müəyyən dərəcədə inkişaf etmişdir. Lakin eldə kifayət qədər material olmaması sənətin bu növləri haqqında daha aydın təsəvvür yaratmağa imkan vermir.

Bu zaman sənətlə incəsənətin six əlaqəsi özünü parlaq şəkildə bürüzə vermişdir. Bu dövrün dekorativ-tətbiqi sənət əsərləri yalnız sənətkarların deyil, rəssamların, xəttatların kollektiv fəaliyyətinin möhsulu idi.

Azərbaycan dekorativ-tətbiqi sənəti tarixində bu dövrdə ilk dəfə olaraq insan təsviri qabarıq şəkildə ön plana çıxdı. Dekorativ sənət əsərlərinin klassik Şərq poeziyası ilə bağlılığı, realizmi Səfəvi dövrünün nəzərəçarpan cəhətlərindən idi.

Təhlil etdiyimiz sənət nümunələri göstərir ki, əsərlərin forması, materialı və icrasından asılı olmayaraq eyni süjet, kompozisiya quruluşu, ornament motivləri bütün əşyalarda öz əksini tapmışdır. Bu isə Səfəvi dövründə özünəməxsus ümumi üslub xüsusiyyətinin olduğunu təsdiq edir. Lakin bu bədii üslub da başqa

zamanların bədii üslubu kimi uzun müddət davam edə bilmədi. XVII əsrin sonlarından başlayaraq bir çox tarixi səbəblərlə əlaqədar inkişaf etməkdə olan yeni üslub qarşısında əski üslub aciz qaldı və əhəmiyyətimi itirməyə başladı.

Şəhərin dövlət dini olması və ruhanilərin, eləcə də bəzi Səfəvi hökmdarlarının, o cümlədən Şah Təhmasib, Şah Sultan Hüseynin musiqinin qadağan olunmasına dair fərmanlarına baxmayaraq, musiqi mədəniyyəti inkişaf edirdi. Musiqi təkcə dini mərasimlərdə deyil, sarayda və xalqın şənlik məclislərində də səslənirdi. Bu dövrdə xalq mahnıları, aşiq mahnıları geniş yayılırdı.

Azərbaycanın Gəncə, Şamaxı, Bakı, Ərdəbil, Təbriz, Marağa və s. şəhərlərində (xüsusilə şah sarayında və şəhər hakimlərinin ziyafət məclislərində) musiqiçilər dəstəsi fəaliyyət göstərirdi. Musiqiçilər və xanəndələrə rəis təyin edilməsi haqqında 1526-cı ildə verilmiş fərmandan aydın olur ki, artıq bu zaman musiqiçilər, xanəndələri bir təşkilatda birləşdirilir, onların fəaliyyəti dövlət nəzarəti altına alınır. Musiqiçi və xanəndələr hətta dövlətə vergi də verməli idilər. Onlara çalğıçı başçı adlanan başçılar da təyin edilirdi.

1521-ci ilin fevralında I Şah İsmayılhın Təbrizin "Həştbehist" adlanan məşhur sarayında təşkil etdiyi şənlik məclisində müğənnilər oxuyur, musiqiçilər ud və ney çalırlılar. I Şah İsmayılh və yüksək rütbəli əmirlər Təbriz meydanında musiqi sədasi altında qopuq oyunu keçirirdilər. Lakin Şah Təhmasib iki dəfə - 1526 və 1556-cı illərdə musiqi çalınması qadağan edən fərمانlar vermişdi. 1526-cı il fərmanına əsasən saqqal qırxmaq, göyərçinbazlıq, nərd oynamaqla yanaşı, tənbur çalmaq da qadağan edilmişdi. 1556-cı ildə verilmiş fərmanda deyilirdi: "Müğənni şərə xilaf mahnı oxusa, cəzalan malıdır. Çəngi hər kimdə görsələr, boğazını kəssinlər, ney şəri mahnılarla həməhəng olmasa, nəfəs çıxarmağa qoymasınlar, musiqiçi digəri ilə həmnəfəs olduqda boğazına qurğuşun töksünlər". Həmin fərmanlardan aydın olur ki, musiqi yalnız dini mərasimlər zamanı çalma bilərdi. İsgəndər bəy Münşü üstüörtülü də olsa, bu barədə belə yazmışdı: "Şəriət musiqi əhlini saya qoymur. Hökmərin xidmətində olan musiqiçilər işdən qovulmuşlar. Onlardan yalnız ikisi - Hüseyn Şüştəri Bəyani və Ustad Əsəd Sornai (zurnaçalan. - *məsul red.*) qalmışdır. Əsəd Sornai başqa məclislərə gedib musiqi çaldığı üçün bir müddət zindana salılmışdı. Sonra ona and vermişdilər ki, saray nağara xanasından başqa heç yerdə zurna çalmasın".

İsgəndər bəy Münşünün yazdığını və əldə olan məlu matdan aydın olur ki, o dövrdə musiqi ifasının qadağan edilməsi dini mərasimlərə və saray musiqiçilərin aid deyildi. Məsələn, Şah Təhmasib özü istədiyi vaxt musiqiçiləri yanına dəvət edirdi. 1544-cü ildə Təbrizə gəlmüş Hindistan hökmdarı Hümayunun şərəfinə Şah Təhmasibin əmri ilə təşkil edilmiş şənlik məclisində Hafız Sadıq Bərtaq, Mövlana

Qasım Qanoni (qanonçalan), Ustad Şahməhəmməd Sornai, Ustad Yusif Mövdud və digər məşhur xanəndə və sazəndələr çalıb-o xuyurdular.

Bələliklə, aydınlaşdır ki, musiqinin qadağan edilməsi haqqındaki fərمان (müəsirin yazdığını kimi, "hər kəs saz çalırı, onun əlini kəsirdilər") heç də saray adamlarına aid deyildi. Dini mərasimlərdə də nüsiqidən istifadə olunması qadağan edilməmişdi. Əslində bu fərman və cəzalar geniş xalq kütləsini musiqidən məhrum etmək demək idi. Bundan əlavə, həmin fərmanda müharibə vaxtı musiqi alətlərinən istifadə edilməsinə icazə verilirdi. Belə ki, Şah Təhmasib Gürcüstana yürüş təşkil edərkən "döyüş təbilinin sədasi və vuruş neyinin naləsi hər tərəfə səs salmışdı".

II Şah İsmayııl hakimiyyətə keçdikdən sonra Şah Təhmasibin musiqi çalınmasını qadağan edən fərmani öz qüvvəsini itirdi. Həmin dövrdə kamancı, ud, çəng, tənbur və çahartar yenidən səslənir, musiqiçilər və xanəndələr azad çalıb-oxuya bilirdilər.

I Şah Abbasın hakimiyyəti dövründə Azərbaycan şəhərlərində musiqi xeyli inkişaf etmişdi. Şahın özü həm bəstəkar, həm də musiqi çalan idi. İsləməndər bəy Münsi onu musiqişünaslıqda və musiqi çalmaqdə dövrün görkəmli adamı adlandırmışdı. Şahın bəstələdiyi bəzi təsniflər musiqiçalanlar arasında geniş yayılmışdı.

XVII əsrдə Azərbaycan şəhərlərində rəsmi qonaqları musiqi sədasi altında qarşılayırlılar. Alman səyyahı Adam Oleari Ərdəbilə çatarkən təbil və tütək çalınır. Şamaxıda da səyyahı gərranay, tütək və təbil çala-çala qarşılayırlar. Orada ziyafət məclislərində də sənətur, kamancı, dəf çala-çala mahnılar o xuyurdular.

Şah öz ordusu ilə bir yerdən digər yerə gedərkən onu musiqiçilər və xanəndələr müşayiət edirdi. 1586-cı ildə Səfəvi hökmədarı Sultan Məhəmmədin oğlu Həmzə Mirzə Kürkçayda (Gəncə yaxınlığında) olarkən məclisdə xeyli musiqiçi və xanəndə iştirak etmişdi. Əyalətlərin mərkəzi şəhərləri olan Təbrizdə, Gəncədə, Şamaxıda bəylərbəyilərin saraylarında həmişə musiqiçilər dəstəsi olardı. Bəylərbəyinin göstərişi ilə onlar şənlik məclislərində çalıb-o xuyur və rəqs edirdilər. Hətta bu şəhərlərdə xan saraylarında teatr kollektiv i də fəaliyyət göstərirdi. Şarden XVII əsrin ortalarında İrəvanda olarkən şah sarayında üçpərdəli tamaşa baxmış və onu "Şərqiın operası" adlandırmışdır. Şarden yazar ki, belə teatrlara bəylərbəyilərin iqamətgahı olan əyalətlərin mərkəzi şəhərlərində də təsadüf edilirdi.

XVI-XVII əsrlərdə Azərbaycan şəhərlərində aşiq musiqisi də geniş yayılmışdı. Aşiq mahnıları geniş xalq kütləsinin real həyat tərzini və vəziyyətini tərənnüm etdirirdi.

Həmin dövrədə Azərbaycan şəhərlərində saz, kamancə, tənbur, ud, gərranay, bərbət, tütək, qanon, dəf və s. musiqi aletlərinən istifadə olunmuşdur.

Musiqiçilərdən Hüseyin Şüştəri Bəyani, zurnaçalan Ustad Əsədi Hafiz Sadıq Bərtaq, qanonçalan Mövlana Qasım, zurnaçalan Ustad Şahməhəmməd, Ustad Yusif Mövdud, Hafiz Laleyi Təbrizi, cələcal alətində çalan Hafiz Cələcəl, Mirzə Məhəmməd Kamançei, Sultan Məhəmməd Kamançei, Sultan Məhəmməd Çəngin in adları dövrün yazılı mənbələrinən məlumdur.

Ümumiyyətlə, orta əsrlər boyu din xadimləri musiqinin inkişafına mane olmuşlar. Lakin bu və ya digər hökmədarın musiqi çalınmasını qadağan etməsi Azərbaycanda ümumiyyətlə musiqi sahəsindəki irəliləmənin qarşısını a la bilməmişdir. Azərbaycan musiqisi Yaxın və Orta Şərqdə də geniş şöhrət tapmışdır. Sarı Tağıının oğlu bir neçə nəfərdən ibarət nümayəndə heyəti ilə İsfahan'dan Ərdəbilə, Adam Olearini və onun dəstəsini qarşıla mağɑ gələrkən Adam Oleari Sarı Tağıının oğluna bildirmişdir ki, burada hər şey onun xoşuna gəlir, xüsusilə Azərbaycan musiqisi onu valeh etmişdir.

Hələ XV əsrə azerbaycanlıların da Avropa musiqisi ilə tanış olduğunu göstərən faktlar mövcuddur.

XVI əsrin əvvəllərində mərkəzləşdirilmiş Səfəvilər dövlətinin yaranması Azərbaycan memarlığının inkişafı üçün də müüməməhəmiyyət kəsb edirdi.

Din in aparıcı ictimai şürur forması olmasından Azərbaycan şəhərlərinin memarlıq həllində də öz əksini tapmışdı: şəhərlərin əksəriyyətində dini təyinatlı binalar izdihamlı ticarət küçələrində yerləşirdi. Orta əsrlər Şərqinin ictimai təyinatlı tikili lərinin səciyyəvi növü olan karvansaralar daxili və xarici ticarət əlaqələrinin inkişafı tələbatından doğmuş memarlıq kompleksləri idi. Ticarət kompleksinin ən gözəl nümunələrindən biri Bakıda yaranmışdı. Altı binadan ibarət bu kompleks tipik Şərq memarlıq incisi hesab olunmaqdadır. Hamamlar Azərbaycanda geniş yayılmış ictimai tikili lərdən idi və onların fəaliyyəti yalnız temizlik funksiyası ilə məhdudlaşmadı. Bunlar habelə müəyyən yaşayış yerlərinin (məhəllələrin və s.) toplanış, qarışılıqlı informasiya obyektləri idi. Saray kompleksləri, müdafiə qurğuları, körpülər də bu dövrün Azərbaycan gerçəklilikin in tərkib hissəsi olmuşdur.

XVI əsrin ilk onilliklərinən dək Azərbaycan memarlığının aparıcı istiqamətlərindən biri Şirvan-Abşeron məktəbi olmuşdur. Hərbi-siyasi hadisələrin həddən artıq olması, siyasi qeyri-sabitlik ölkənin cənub ərazilərində memarlığın uğurlu inkişafına imkan vermirdi. Şirvan-Abşeron məktəbinin uğurlarının mənbəyi ictimai-siyasi həyatın sabitliyində və IX əsrden etibarən tədricən yüksələn Şirvanşahlar dövlətinin mövcudluğunda idi. Bu memarlıq məktəbinin müüməməhə mi abidələri Bakıda, Şamaxıda və Dərbənddə cəmləşmişdi. Yaxın və Orta Şərq in nadir

ansambullarından olan Şirvanşahlar saray kompleksi (Bakı) Şirvan-Abşeron memarlıq məktəbinin tipik nümunəsidir. XV əsrin II rübündən etibarən formallaşmağa başlamış bu kompleks saray, divanxana, Şirvanşahlar türbəsi (1435), ovdan (1436), hamam (1438), Şah məscidi (1441), Keyqubad məscidi və Seyid Yəhya Bakuvinin türbəsindən ibarətdir. XVI əsrin ortalarından başlayaraq (Səfəvilər dövləti daxilən möhkəmləndikdən sonra) ictimai-siyasi fəallıq Azərbaycanın cənub vilayətlərinə keçdi. Bu dönüş memarlığın inkişaf meyillərini müəyyənləşdirdi, Şirvan-Abşeron memarlıq məktəbi aparıcı mövqeyini itirdi.

Yeni dövlətin paytaxtına çevrilmiş Təbriz şəhəri bütün ölkənin aparıcı bədii-memarlıq mərkəzi kimi əhəmiyyətini saxlamaqda idi. Ölkənin şimal vilayətlərinin də Səfəvilər dövlətinə tabe edilməsi Təbriz və Abşeron memarlıq məktəblərinə xas olan ümumi cəhətləri gücləndirdi.

Həmin memarlıq məktəblərinin memaliq ideyaları və üsulları sahəsində qarşıılıqlı surətdə zənginləşməsinə dair xeyli nümunə nəzərdən keçirmək mümkündür. Bu baxımdan Ərdəbildəki xatırə kompleksi daha çox diqqəti cəlb edir. Kompleksin piştgələrində Şirvanşahların Bakıda ki saray kompleksinin memarlıq həllinə bənzər cəhətlər vardır. 1584-cü ildə isə Şirvanşahlar sarayıının şərq Pıştagında Təbriz memarlıq məktəbinin ənənələri tətbiq edilmişdir.

Öski tarixi mərhələnin ənənələrinin bilavasitə davam etdirilməsinə baxmayaraq, memarlıqda baş vermiş tarixi-siyasi hadisələrlə bağlı yeni təzahürər nəzərə çarpıldı. Səfəvilər dövlətini də feodal-teokratik xarakteri memarlıqda dini-xatırə təyinatlı obyektlərin daha çox əhəmiyyət kəsb etməsinə səbəb olmuşdu. Müqayisə üçün xatırlamaq lazımdır ki, XII-XV əsrlərin Azərbaycan memarlığında memorial cəhətlər aparıcı rol oynamışdır.

Bu dövrdə memarlıq formalarının özündə də dəyişikliklər baş vermişdir. Həmin dəyişikliklər həm memarlığın özünün mahiyyətindəki təməyüllərlə, həm də abidələrin quruluşu, kompozisiya baxımından inşa olunmasındakı yeni meyillərlə əlaqədar idi. Memarlıq quruluşunda həcm elementlərinin rolü güclənmişdi. Tağlı tikililərin daha çox olması dövrün ən xoşagələn, geniş istifadə edilən memarlıq üsullarının təcəssümüdür. Memarlıq obyektlərinin dekorativ tərtibati getdikcə güclənirdi. Bu dövrdə həndəsi naxılardan imtina edilir və abidələrin dekorativ tərtibatında nəbatı naxılardan daha çox istifadə olunurdu. Memarlıq tikililərində daşların oyulması üsulundan əsasən istifadə edilmirdi. Bu üsul tədricən tikililərin divarlarının müxtəlif şəkildə təsvirlənməsi ilə əvəz olunurdu.

XVI əsrдə Azərbaycan memarlığının inkişafı prosesində bir sıra yeni cəhətlər meydana çıxdı. Başlıca cəhət ölkənin cənub vilayətlərində tikinti işlərinin daha intensiv olması idi. Həmin əsrдə bəzi şəhərsalma tədbirləri əsasən Cənubi

Azərbaycan şəhərlərində aparılmışdır. Səfəvilər sülaləsinin vətəni olan Ərdəbilin yüksəlişi daha çox diqqəti cəlb edir. 1555-ci ildə Qəzvin şəhəri dövlətin paytaxtına çevrildi və yeni paytaxtda xeyli tikinti işi aparıldı. XVI əsrden etibarən müxtəlif təyinatlı tikililərin əsasən ölkənin cənubunda yaradılması aşağıdakı səbəblərlə bağlı olmuşdur: 1) ölkənin şimal vilayətlərinin (xüsusilə Şirvanın) inzibati-siyasi əhəmiyyətinin azalması; 2) Şirvanın hərbi-siyasi, hərbi çəkış mələr meydanına çevriləməsi; 3) XV əsr də daxil olmaqla, çoxəsrlilik tarixi inkişaf ərzində Şirvanda müxtəlif təyinatlı memarlıq obyektləri inşa edilmişdi, fəaliyyət göstərirdi və onlann tikintisində kəskin tələbat yox idi. XVI əsr Azərbaycan memarlığının digər bir cəhəti onun bədii yaradıcılığının başqa sahələri ilə sıx əlaqədə olmasıdır. Bu dövrdə memar-xəttat, şair-rəssam, şair-musiqiçi kimi fəaliyyət göstərmiş şəxslər çox idi. Miniatürçü rəssam, nəqqaş, həkkak, xəttat memarlıq abidələrinin inşası gedisində memarların əsas yardımçısı sayılırdı. XVI əsrə sənətlərin sintezi prosesinin geniş vüsət alması, müxtəlif incəsənət növlərinin vahid, kompleks yaradıcılığının tərkib hissələrinin çevriləməsi mədəniyyətin İntibah (Renessans) mərhələsi üçün səciyyəvi olan hadisədir.

XV əsrin sonlarından - XVI əsrin əvvəllərindən etibarən dünya miqyaslı və ölkədaxili ictimai-siyasi, iqtisadi amillərin təsiri altında bir çox Azərbaycan şəhərlərinin inkişafında yeniliklər baş verdi. Şimali Azərbaycan şəhərlərinin ölkənin cənub vilayətlərinə meyil etməsi Cənubi Azərbaycan şəhərlərinin isə Səfəvilər dövlətinin cənub ərazilərinə istiqamətlənməsi böyük coğrafi kəşflərin, ölkə ərazisində yeni mərkəzləşmiş dövlətin yaranmasının labüb nəticəsi idi. Bu fakt Bakının timsalında daha bariz şəkildə üzə çıxmışdı. Orta çağlar Bakının təkamülündə sonuncu mərhələ şəhərin ictimai və inzibati həyat mərkəzinin yenidən dənizkənarı sahəyə qayıtması ilə əlamətdardır. Şamaxı istiqamətində şəhərə başlıca giriş hissəsində yeni inzibati mərkəz, Bakı xanlığının mürəkkəb yaşayış kompleksi yerləşirdi. Şəhərin eks tərəfində - Salyan qapılara gedən yolda XVI əsrda karvansaraldan və anbar binalarından başqa, məscid binasını da özündə ehtiva edən geniş ticarət kompleksi meydana gəldi. XVI əsrə Bakı şəhəri memarlığında baş vermiş əsaslı dəyişikliklər (onun ticarət qapılarının cənuba istiqamətlənməsi, mühüm obyektlərin şəhərin cənubunda cəmləşməsi və s.) o zaman Azərbaycanda baş vermiş güclü integrasiya prosesinin təzahürlərindən biri kimi qiymətləndirilə bilər. Həmin integrasiya meyilləri qədim zamanlardan vardı və əslində bu proses XVI əsrə yenidən canlanmışdı. Təbiidir ki, şəhərin təkamülinin bütün mərhələlərində onun ictimai, ticarət həyatı həmişə aşağı, dənizkənarı hissədə cəmləşirdi. Şirvan şəhərlərinin eksəriyyəti üçün cənub vilayətlərinə bu cür istiqamətlənmə XVI əsrin nəzərəçarparacaq hadisəsi kimi qeyd edilə bilər.

Azərbaycanın cənub və şimal vilayətlərinin mərkəzləşdirilmiş Səfəvilər dövləti tərkibində olması həmin dönüşü şərtləndirən əsas siyasi amil idi.

Qeyd etmək lazımdır ki, Səfəvi dövlətinin ilkin inkişaf mərhələsində həm yeni xatirə kompleksləri inşa olunur, həm də mövcud olan memorial abidələrin dini-xatirə obyektlərinə çəvriləsi sahəsində tədbirlər görülürdü: memorial abidələrinə yeni tikilmiş məscidlər, ziyanətçilər üçün nəzərdə tutulmuş türbələr və s. əlavə edilirdi. Məhz bu dövrə Azərbaycanda "İmamzadə" adlanan memarlıq tipi təşəkkül tapmışdır. Həmin memarlıq tipi xanəgah komplekslərinə əvəz etməyə başlamışdı.

Dövrün ən iri dini-xatirə kompleksi Ərdəbilə yerləşirdi. Bu kompleks özündə dövrün memarlığının yeni cəhətlərini, keçmişlə bağlı olan dərin ənənələri, Təbriz və Şirvan-Abşeron memarlıq istiqamətləri arasındaki ümumi cəhətləri qabarlıq surətdə əks etdirir. Şeyx Səfiəddinin Ərdəbil kompleksinin əsasını təşkil edən məqbərənin özü XIV əsrə qoyulmuşdu. XV əsrə isə o, qülləvari məqbərə görkəmini almışdı. Səfəvilərin hakimiyətə gəlməsindən sonra yeni sülalə özü üçün doğma, müqəddəs olan Şeyx Səfi məqbərəsini iri memarlıq kompleksinə çevirmək istiqamətində əsaslı tədbirlər görməyə başladı.

XVI-XVII əsrlərdə aparılmış memarlıq işləri nəticəsində Ərdəbil kompleksi nəinki öz dövrünün, ümumiyyətlə Azərbaycan memarlığının ən iri dini-xatirə səciyyəli abidəsinə çəvrilmişdi.

Piştgəda başlanan kompleks bir neçə iri həyət ətrafında qruplaşmışdır. Kompleksin Şeyx Səfi məqbərəsinin yanında məscid vardır. Bu kompleksdə "Çinixana" adlanan bina inşa edilmişdir. Ziyanətə gələnlər üçün nəzərdə tutulmuş otaqlar, kitabxana binası, digər tikililər Şeyx Səfi kompleksinin elementlərindəndir. Həyətlərdən birində I Şah İsmayıldan başlayaraq bütün Səfəvi qəbirləri mövcuddur.

Ərdəbil kompleksi dekorativ baxımdan da zəngindir. Dekorativ tərtibatda nəbatı naxışlardan daha çox istifadə olunmuşdur. Bəzək işlərində quş təsvirləri də mühüm yer tutur. Baş məsciddə qızıl və gümüşdən istifadə edilmişdir.

Şeyx Cəbrayılin Ərdəbil yaxınlığında türbəsi, Gəncədəki "İmamzadə" kompleksi, Şeyx Mahmud Şihabəddinin Əhər şəhərində yerləşən türbəsi, Qusar bölgəsinin Həzrə kəndində, 1544-cü ildə tikilmiş Şeyx Cüneyd türbəsi bu dövrün ən iri xatirə tikililərinə aiddir. Şamaxı ərazisindəki Kələxana kəndində mövcud olan məqbərələr qrupu XVI-XVII əsrlərin xatirə kompleksləri içərisində mühüm yer tutmaqdadır. Burada tikilmiş 9 məqbərədən 8-i indiyədək qalmışdır. Həmin məqbərələrin yalnız birində yazı vardır. Bu yazıldan aydınlaşır ki, məqbərə 1663-cü ildə, Sərkər Əbdüləzim rəhbərliyi altında inşa olunmuşdur. Güman etmək olar ki, Sərkər Əbdüləzim digər məqbərələrin tikintisinə də başçılıq etmişdir. Kələxana

məqbərələrinin səciyyəvi xüsusiyyəti onların səkkizguşəli formaya malik olması və gözəl yonulmuş yerli daşlardan tikilməsidir. Məqbərə onu əhatə etmiş divarlarla, giriş qapısı ilə uzaşır. Bizim səkkizguşəli məqbərələrdə ilk dəfa təsadüf etdiyimiz bu dəst-xətt Kələxana abidələrinin məkan ifadəliliyi gücləndirmişdir.

Şəhərsalmada da dəyişikliklər baş vermişdi. Təbrizin Səfəvilər dövlətinin paytaxtı olması orada yeni memarlıq obyektlərinin artması üçün şərait yaratdı. Mənbələrdən məlum olur ki, bu dövrdə Təbrizdə 300 minden artıq əhali yaşayırıdı. Osmanlı-Səfəvi müharibələri şəhərsalma işlərinə mənfi təsir göstərmişdir. Bu fakt nəticədə şəhərsalmanın inkişafı prosesini xeyli ləngitdi və bir çox bədii-memarlıq dəyərlərinin məhv olmasına gətirib çıxardı. Bakı, Gəncə, Şamaxı, Təbriz kimi iri şəhərlərin müdafiə istehkamları xüsusən böyük dağlıqlara məruz qaldı.

Bu dövrdə çoxsaylı məscidlərin inşası səciyyəvi hal idi. Məscidlərin nəzdində mədrəsə binaları da tikilirdi. Təhsil prosesi başlıca olaraq bu mədrəsələrdə gedirdi. Təbriz məscidləri öz ölçülərinə görə XIV-XV əsrlərin eyni tipli obyektlərindən geri qalırdı. Lakin qeyd edilməlidir ki, XVI-XVII əsrlərdə tikilmiş məscidlərin sayı daha çox olmuşdur (bir çox şəhərlərin böyük məhəllələrində məscidin olması zəruri şərt kimi geniş yayılmışdır).

Maraqlıdır ki, əwəlki dövrdən fərqli olaraq XVI-XVII əsrlərdə Təbrizdə birminarlı məscidlər inşa olunmağa başlanılmışdı. Halbuki əvvəllər ikiminarlı məscidlərin tikilməsi vacib hesab edilirdi.

1606-cı ildə Gəncədə inşa olunan came həm memarlıq həllinə, həm də şəhərsalma baxımından mövqeyinə görə diqqəti cəlb edir. Abbasqulu Ağa Bakıxanovun məlumatından aydın olur ki, məscid tanınmış alim, memar Bəhaəddinin rəhbərliyi altında tikilmişdir.

Abşerondakı ölçülərinə görə böyük olmayan dini təyinatlı tikililər də maraqlıdır. Bunlar Abşeron memarlığının nadir incilərindəndir. Nardaranda əhəngdaşından tikilmiş məscid öz quruluşuna görə simmetrik memarlıq obyektidir. Məsciddəki daşüstü yazidan aydın olur ki, abidə 1663-cü ildə tikilmişdir. Digər bir yazida isə abidəni inşa edən usta Muradəlinin adı qeyd olunmuşdur.

Ordubad şəhərindəki came və mədrəsə binası da bu dövrün abidələrindəndir. Bəzi materiallara əsasən ehtimal etmək olar ki, bu məscidin ilkin əsası daha qədimdir. Lakin məscidin memarlıq görkəmi XVII əsr abidələrinin başlıca cəhətlərini özündə daşımadır. Güman etmək olar ki, məscid XVII əsrə əsaslı şəkildə bərpa edilmişdir.

Səfəvilər dövründə körpü, kəhriz, buzxana, ovdan, hamam və karvansara tikintisi işləri də geniş miqyasda aparılırdı.

Təbrizin cənub-şərqində, Şibli adlı yerdə inşa edilmiş karvansara özünəməxsus səciyyəyə malik obyektdir. Bütövlükdə XVI-XVII əsrlərin Azərbaycan memarlığı böyük məraq kəsb edir və memarlıq fəaliyyətinin bir çox sahələrində yeni, məhsuldar ideyalarla təmsil olunur. Bu cəhət ictimai təyinathlı tikililərdə özünün daha aydın ifadəsini tapmışdır.

**Fəlsəfi fikir.** XVI əsrin əvvəllərində İsmayııl Səfəvinin Təbrizdə taxta çıxması ilə ictimai həyatın bütün sahələrində - siyasetdə, dində və fəlsəfi fikirdə kəskin dəyişiklik başlandı. Şahlıq taxtına yiyələnmiş İsmayııl Səfəvinin onu hakimiyyətə gətirmiş kütlələrə qarşı münasibəti dərhal dəyişdi. Dini həyatda da nəzərəçarpan yeniliklər baş verdi: islamın sünnilik məzhəbindən imtina olundu, şəlik isə dövlətin ərazisində rəsmi məzhəb elan edildi. Lakin artıq bu zəməndən etibarən şəlik müxalifatın deyil, imtiyazlı ictimai təbəqələrin məfkurəsinə çevrildi. Sünnilik rəsmi dinə qarşı durmuş məzhəb kimi təqib olunmağa başlandı. İsmayııl Səfəvinin hakimiyyətə gəlməsində fəal iştirak etmiş ifrat şəlik tərəfdarları da bidətçi elan olundular.

XVI əsr fəlsəfi fikri sahəsində müəyyən ideya fərqi və qarşıdurması, həm panteizmlə rəsmi dini baxış (İlahiyyat) arasında, həm də panteizmin öz daxilində (onun idealist və materialist təməyülləri arasında) mübarizənin kəskinləşməsi ilə səciyyəvidir.

Şah İsmayıılın hakimiyyətə gəlmişdən sonra şə-qızılbaş məfkurəsi kəskin surətdə dəyişdi. Onun müxtəlif ifratçı sufi cərəyanları ilə əlaqələri ya tamamilə kəsildi, ya da formal səciyyə daşımağa başladı. Bilavasitə panteizmə əsaslanan müləyim və ifratçı cərəyanlarda yeni parçalanma baş verdi. İfratçı mövqedə duran panteistlər aləmin dərk olunmasında materializmə meyil göstərir, ictimai tələblər sahəsində isə ümumi bərabərlik ideyaları ilə çıxış edirdilər. Müləyim cərəyan tərəfdarları tədricən yeni mövqelərdə qərarlaşır, mistik-panteist cərəyanların bidətçi istilahlar məcmusundan istifadə etmələrinə baxmayaraq, panteizmdən uzaqlaşır, idealizmə daha çox meyil edirdilər. İslamın şəhər hündürlüyü sonsuz tablığı müləyim mövqelərdə olan ideoloqlara xas idi. Bu xüsusiyyət İsmayııl Səfəvinin (Xətayının) yaradıcılığında və siyasetində daha parlaq surətdə aşkara çıxmışdır. O, yaşadığı dövrdə qızılbaş məfkurəsinin əsas təbliğatçısı olmuşdur. Şah İsmayııl, ilk növbədə, bidətçi panteizmdən uzaqlaşmağa can atıldı. Hakimiyyətə qədərki dövrdə özü haqqında "Ki adəm donuna girmiş xuda gəldi, xuda gəldi" misralarını yazmış, hürufiliyə aludə olduğuna görə məzəmmət edilmiş, özlərini ilah iləşdirmələri və Babəkin dini qanununu geniş yaymaları ilə tanınan əcdadlarının əməllərini davam etdirmiş İsmayııl Səfəvi şahlıq taxtına çıxaraq taxta yiyələnmək üçün özünün əvvəlki Mehdi rolundan imtina etdi, zaman keçidkən sonra panteizmdən uzaqlaşdı

və əsasən şıoliyin təbliğinə başladı. O, şia imamlarını sonsuz şəkildə mədh edir, onların taleyinə acayırdı. Lakin şair-hökmdar özünü təkmilləşdirmənin təbliği zərurətini də unutmur, ruhani rəhbəri - mürşidi ilah iləşdirir, ona sədaqət və itaət hisslerini təbliğ edirdi. Həmin tarixi dövrdə qızılbaşlı sufizm təriqəti ilə bağlayan və Xətainin imtina etmədiyi cəhətlər əsasən bunlar idi.

İsmayıł Səfəvi dövləti ərazisində islamın "ifratçı" cərəyanlarının bidətçi-panteizmini fəal surətdə məhv etməyə can atırdı. Siyasetdə dəfələrlə cəngavər alicənablılığı nümayiş etdirmiş Şah İsmayıł əsasən ifratçı şia təriqətlərinə mənsub olan təqibdən yaxa qurtarmaq üçün Kiçik Asiyani tərk etmiş və Səfəvi sarayına pənah gətirmiş xeyli qaçqına amansız münasibət göstərdi — 917-ci ildə (1511-1512) ticarət karvanının qarət olunması bəhanə edilərək, Kiçik Asiyadakı üsyanlara başçılıq etmiş, sahdan nicat gözləyən şəxslər I İsmayılin əmrinə əsasən edam olundular.

Şah İsmayıł bir çox hallarda xalq üsyanlarının yatırılmasına "ifratçı şıələrin bidətçi əməllərinə qarşı mübarizə" kimi qələmə verirdi. Məsələn, 1506-cı ildə Şah İsmayıł yezidi kürdlərin üsyanını yatırıdı, 1511-ci ildə isə Xuzistanda "Müşəşə" adlanan ifratçı şia təriqəti ardıcıllarının yaratdıqları Sərbədar tipli dövlətin tarix səhifəsindən sildi, onun tərəfdarlarına divan tutdu. Təriqətilərin Əlini və Sərbədar hökmdarı Sultan Feyzi ilahiləşdirmələri Səfəvi şahının hücumu üçün bəhanə kimi istifadə edildi.

Şah İsmayılin dini siyasetini səciyyələndirən İ.D.Miklu xoj Maklay tamamilə düzgün olaraq qeyd edir ki, "...ifratçı şıəliyə və ifratçı şıələrə qarşı mübarizə yeni feodal dövlətinin xalq hərəkatlarına qarşı münasibətdə siyasetinin ifadəsi idi". Səciyyəvidir ki, Səfəvilər kütlələrin həyəcanını yatırmaq üçün bidətçilik şəklində kifayət qədər bəhanə tapmadıqda sülalənin hakimiyyətinə qədərki dövrdə dəfələrlə sınaqdan çıxmış əsula - xalqın bir qismini digərinə qarşı qaldırmaq üsuluna əl ataraq, bu yolla kütlələri sosial, siyasi mübarizədən yayındırıldılar. I Abbasın sənətkarlar arasında dəfələrlə silahlı toqquşmalar təşkil etdiyi bir çox mənbələr tərəfindən təsdiq olunur.

Bələliklə, XVI əsrədə siyasi vəziyyətin dəyişməsi mövcud olan təriqətlərin və cərəyanların yeni ayrımalarını şərtləndirirdi. Həmin təriqət və cərəyanların bir qismi hakim qızılbaş məfkurəsi ilə barışır, tədricən islam şia ilahiyyatının ideya əlavəsinə çevrilir, taşkiliatı, siyasi və ideoloji cəhətdən hakim qızılbaş təriqətinə tabe olur, tədricon onunla çulğuşır. Mövcud ideya cərəyanlarının digər qisミ isə hakim məfkurəyə qarşı kəskin mövqe tutur və bidətçilik kimi qıymətləndirilirdi.

XVI əsrədə qızılbaş məfkurəsi müxtəlif funksiyaları yerinə yetirirdi. Səfəvilər dövlətində o, hakimiyyətə aparan yolda bidətçiliyin və müxalifliyin bütün

ünsürlərin i itirmiş baxışlar sistemi idi. Səfəvilər dövlətinin hüdudlarından kənarda isə (məsələn, Osmanlı imperiyasında) o, hakim olan sünniyyə və Osmanlı hökumətinə qarşı şəxsi müxalifətinin təzahürü kimi fəaliyyət göstəirdi. Osmanlı dövlətinin ərazisində qızılbaşlıq bəktəsiliklə sıx surətdə bağlı olmuşdur. Əgər Səfəvi imperiyasında qızılbaşlıq ruhanıllarla birgə azadfikirliliyin hər bir təzahürünü fanatikcəsinə təqib edirdi, Səfəvi dövlətinin hüdudlarından kənarda o, bir qayda olaraq, bidətçi mistik-panteist fəlsəfə ilə bağlı olmuş, azadfikirliliyin və müxalifətin ifadəçisi kimi diqqəti cəlb etmişdi. Qızılbaşlıq müxalifəçi ruhunu Osmanlı imperiyasında XIX əsrədək qoruyub saxlamışdır. XIX əsrə Osmanlı imperiyasında bu təlimin inkişaf istiqamətlərini araşdırılmış V.Qordlevski yazır ki, yalnız qorxu hissi qızılbaşları islamdan açıq surətdə imtina etməkdən saxlayır, çünki onlar Əlini ilah iləşdirir, panteizmə əməl edir, məscidlərin zəruriliyi fikrini qəbul etmir, insanın ölümünü materianın sonu kimi qiymətləndirir, materianın sonunu onun yeni formada aşkar çıxmاسının başlangıcı sayırdılar.

Şah İsmayılm qurduğu dövlətin hərbi qüdrətinə, şəriət məhkəmələrinin əzablı edamlara gətirən amansız fitvalar təcrübəsinə arxalanmasına baxmayaraq, qızılbaş ideologiyası hətta Səfəvilər imperiyası hüdudlarında belə yeganə məfkura ola bilmədi. Təqiblər Azərbaycanda bidətçiliyi aradan qaldırmaq iqtidarında deyildi. Burada ilahiləşdirmə nəzəriyyəsinə əsaslanan ifratçı şəxsi təriqətləri qalmaqdı idi. "Tarixi aləmarayı-i-Abbası" salnaməsinin materiallarından görünür ki, hicri 962 (1554-1555)-ci ildə "qələndərlərin və cəmiyyət törtöküntülərinin bir dəstəsi" yeni dini təlimlərlə çıxış edərək Şah Təhmasib Əmərinə əsasən Kaşan və Qəzvin nöqtəviləri amansızcasına cəzalandırılmışdır. Lakin "nöqtəvilik" təliminə qarşı təqiblər I Abbasın dövründə xüsusilə gücləndi. Salnamələrdə məlumat verilir ki, I Şah Abbas o zaman dövlətin paytaxtı olan Qəzvinədəki gözəl xanəgahlardan birini ziyarət etmiş və nöqtəvilərin rəhbərlərindən dərvish Xosrov Qəzviniyə məxsus həmin xanəgahda söhbət əsnasında öyrənmişdi ki, nöqtəvilərin sayı çoxdur, onlar bütün dövlətin ərazisində yayılmışlar, öz təşkilatları var, əhalini nöqtəvilik təliminə cəlb edirlər. Hökmdar anlamışdı ki, dövlətin ərazisində "nöqtəvilik"dən təhlükəli təlim yoxdur. I Şah Abbas bu "ziyarətindən"

Bu dövrün Səfəvi hökmdarları tərəfindən amansızcasına təqib olunan, geniş yayılmış bidətçi təlimlərindən biri "nöqtəvilik" idi. Materialist meyilli panteist fəlsəfənin, rasionalizm və islamın bir çox ehkamlarına qarşı kəskin surətdə çıxmazı "nöqtəvilinin" başlıca cəhətləri olmuşdur. Məlumdur ki, Şah Təhmasibin əmrinə əsasən Kaşan və Qəzvin nöqtəviləri amansızcasına cəzalandırılmışdır. Lakin "nöqtəvilik" təliminə qarşı təqiblər I Abbasın dövründə xüsusilə gücləndi. Salnamələrdə məlumat verilir ki, I Şah Abbas o zaman dövlətin paytaxtı olan Qəzvinədəki gözəl xanəgahlardan birini ziyarət etmiş və nöqtəvilərin rəhbərlərindən dərvish Xosrov Qəzviniyə məxsus həmin xanəgahda söhbət əsnasında öyrənmişdi ki, nöqtəvilərin sayı çoxdur, onlar bütün dövlətin ərazisində yayılmışlar, öz təşkilatları var, əhalini nöqtəvilik təliminə cəlb edirlər. Hökmdar anlamışdı ki, dövlətin ərazisində "nöqtəvilik"dən təhlükəli təlim yoxdur. I Şah Abbas bu "ziyarətindən"

sonra hicri 1002 (1593-1594)-ci ildə bütün nöqtəvilərin və "nöqtəvilik"lə bağlılıq ehtimalı olan şəxslərin tutulması haqqında fərman verdi. İsgəndər bəy Münsi və Cəlal Yəzdi Səfəvi dövlətinin ərazisində nöqtəvilərin təqib olunduğunu göstərmişlər. I Şah Abbasın dövründə nöqtəvilərin kütłəvi surətdə cəzalandırılması adı hala əvvəlmişdi. İsgəndər bəy Münsi güman edir ki, I Abbasın bu tədbirləri nöqtəvilərin varlığına son qoymuşdu. Lakin Zeynalabdin Şirvani XIX əsrədə də burada "nöqtəvilik" təliminin gizli surətdə təbliğ olunduğunu bildirir.

XV-XVI əsrlərdə hürufiliyin bir çox nümayəndələri də qızılbaşlara qoşulmuşdular. Məlu mdur ki, Şah İsləm ilin sarayında "hürufilik" fəlsəfəsinə poeziya vasitəsilə təbliğ edən Süruri və Tüfeyli kimi şairlər fəaliyyət göstərmişlər. Lakin aydınlaşdır ki, Şah İsləm ilin sarayında yaşayan, hökmdarı mədh edən, şahın himayəsinə siğınan hürufilər əski zamanın üsyankar hürufiliyini təbliğ edə bilməzdilər.

Sürurinin və Tüfeylinin biziə məlum olan şeirlərində isə bidətçi panteizm təbliğ edilir, Şah İsləm il "Mehdi" adlandırılaraq ilahiləşdirilir, insana ilahi varlıq kimi yanaşılır. Bu cəhətlər həmin şeirlərin XV əsrin sonuna - İsləm ilin hakimiyətə can atıldığı za manə aid edilməsinə imkan verir.

XVI əsrə Azərbaycanda "nöqtəvilik"lə yanaşı, "bəktaşılık", "əlia llahi", "əxi", "rövşəni" və s. təlimlər təbliğ edildi. XVI əsrin qızılbaş ideologiyasını səciyyələndirərək qeyd etmək lazımdır ki, hakimiyətə can atarkən Səfəvilərin arxalandığı şəhərlilər tədricən qızılbaş ideologiyasından uzaqlaşdırılar. XVI-XVII əsrlərdə şəhərlilər əsasən "Heydəriyyə" adlanan və asketizmi təbliğ edən sufi təşkilatlarına, panteist meyilli "nemətullahiyyə" təliminə bağlı olmuşlar.

XVI əsrə Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikrin məşhur nümayəndəsi dahi şair, mütəfəkkir Məhəmməd Füzuli idi. O, dəqiq elmləri, ilahiyatı, fəlsəfəni derindən öyrənmiş, Azərbaycan (Türk), fars və ərəb dillərini gözəl bilmış, həmin dillərdə divanlar yaratmışdır. Bu divanlar Yaxın və Orta Şərqiñ fəlsəfi poeziyasının inciləridir. Divanlarla yanaşı, Füzulinin "Tərcümət ül-əhadis əl-ərbəən" ("Qırx hədisin tərcüməsi"), "Şah və gəda", "Hədiqət üs-süəda" ("Səadət bağçası"), "Leyli və Məcnun", "Şikayətnamə", "Rind və Zahid", "Səhhət və Mərəz", "Ənis ül-qəlb" ("Könül dostu"), "Mətlə ül-etiqad" əsərləri biziə gəlib çatmışdır. Füzuli fəlsəfi və elmi əsərlərini yaşadığı dövrün ənənəsinə uyğun olaraq ərəb, fars dillərində yazmışdır və yaradıcılığı Şərqiñ XVI əsrə qədərki ideoloji və mədəni təkmül tarixi ilə sıx bağlıdır. Şərqiñ peripatetik fəl-səfəsi və islamın rasionalist təlimləri Füzulini daha çox cəlb etmişdi.

Füzuli Şərqiñ mədəniyyətinin dəhilərindən olan Nizami Gəncəvinin fəlsəfi poeziyasını, bir çox təriqətlərin və cərəyanlarının, ilk növbədə sufiliyin fəlsəfi

təlimlərin i, habelə qədim yunanların elm, fəlsəfə sahəsindəki uğurlarını gözəl bildirdi.

"Mətlə ül-etiqad" Füzulinin başlıca fəlsəfi əsəridir. Bu, mahiyyətcə Azərbaycan tədqiqatçıları tərəfindən fəlsəfə tarixinə dair yazılmış ilk əsərdir. Həmin əsərdə ilahiyat məsələləri ilə yanaşı, qədim yunan filosoflarının, Yaxın Şərqiñ orta əsrlərdə yaşamış mütəfəkkirlərinin baxışlarının qısa şərhi də verilmişdir. Fəlsəfəyə, ilahiyata, təbiət elmlərinə dair mülahizələrində Füzuli qədim yunan və orta əsr Şərq filosoflarının fikirlərinə əsaslanır. Əsər dörd hissədən ibarətdir və hər bir hissə müvafiq qisimlərə bölünür. Birinci hissədə elmin və biliyin mahiyyəti, idrak prosesində elmin möqsəd və vəzifələri nəzərdən keçirilir. İkinci hissə dünyanın başlangıcı və mahiyyəti məsələlərinə həsr edilmişdir. Üçüncü və dördüncü hissələrdə Allahın mövcudluğu, peygəmbərlik, ruhların varlığı, məkanlarının dəyişməsi haqqında danışılır, digər mistik-ilahiyat problemləri araşdırılır. Təbiidir ki, orta çağların tipik mütəfəkkiri kimi Füzuli də dini dünyagörüşünə malik idi və həmin dünyagörüşünü təbliğ edirdi.

Füzuli "Mətlə ül-etiqad" əsərində elmlərin təsnifatını vermişdir. Onun fikrincə, təcrubi və nəzəri elmlər mövcuddur. Təcrubi elmlərin (əxlaq, evdarlıq və siyaset) predmeti insandan asılıdır. Füzuli ilahiyatı, riyaziyyatı və təbiyyat elmlərini nəzəri elmlərə aid edir.

Məhəmməd Füzuli "Şikayətnamə" əsərində yaşadığı dövrdə rüşvətxorluğun, satqınlığının, ikiüzlülüğün, zülmün və ədalətsizliyin tam hökmranlığı haqqında nifrat hissi ilə danışmışdır. İctimai bələlərin dərin köklərini aşkara çıxara bilməyən Füzuli həyatın mənfi hallarının dövrün hökmardarlarının xarakteri ilə bağlı olduğunu göstərir, "ədalətli hökmər" arzusu ilə yaşayırıdı. Füzuli irsi orta əsrlərin Yaxın və Orta Şərq ictimai-fəlsəfi fikrinin inkişafı tarixində mühüm mərhələdir.

XVI əsrə Sadiq bəy Əfşarin (təbrizlidir, 1533-cü ildə doğulmuşdur, 1612, yaxud 1616-ci ildə vəfat etdiyi güman olunur) estetik nəzəriyyəsi meydana çıxdı. Sadiq bəy Əfşar rəssam, alim, mütəfəkkir idi və "Qanun əs-süvar" ("Rəssamlıq qanunları haqqında traktat") əsərinin müəllifi kimi tanınmışdır. O, incəsənəti gerçəyliyin inikası kimi nəzərdən keçirir, forma və məzmunun vəhdəti məsələsini qoyur, məzmunun formadan üstün olduğunu göstərir nəzəriyyə ilə təcrübənin vəhdəti fikrini təbliğ edirdi. Sadiq bəy Əfşar Azərbaycan və fars dillərində elm, rəssamlıq, ədəbiyyat haqqında 10-a yaxın əsər yazmışdır. O habelə gözəl şeirlər müəllifi kimi də məşhurlaşmışdı. Sadiq bəy Əfşar sufliliklə də dərindən maraq lanır və hakimiyyətə münasibətdə müxalifliyi ilə seçilirdi.

Hakim mövqedə olan şəliyin, Səfəvi hökmədarlarının təqibləri bir çox elm, mədəniyyət nümayəndələrini, filosofları Azərbaycandan getməyə vadə etmişdi.

Şiilik, şəriət ehkamları və islamın əsasları Azərbaycanda ilahiyatın tanınmış nümayəndələri olan *Mirzə Abdulla Əfəndinin* (hicri 1130-cu ildə vəfat etmişdir) və *Ağahüseyin Xalxalinin* (XVII əsr) əsərlərində geniş, hərtərəfli əksini tapmışdır. Oncildlik "Riyaz ül-üləma" ("Alimlər bağçası") əsərinin müəllifi Mirzə Abdulla Əfəndi məşhur alim və ilahiyatçı idi. Alim bu və digər əsərlərində islamın, onun şəxsi mözəhəbinin, islam əxlaqının təbliğatçısı və ideoloqu kimi çıxış edirdi. Ağahüseyin Xalxali sufi panteizminə, xüsusilə Yusif Qarabağının fəlsəfi baxışlarına qarşı fəal mübarizə ilə tanınır. XVII əsrin fəlsəfi fikir nümayəndələri olan Saib Təbrizinin, Yusif Qarabağının, Qövsi Təbrizinin dünyagörüşü insanpərvərlik, azadlıklıq, xeyirxah əməllər və ədalət uğrunda mübarizə ruhundadır. Onların fəlsəfi baxışları üçün panteizm səciyyəvidir.

Azərbaycanın mütərəqqi simalarından biri olan *Məhəmməd Əmin ibn Sədrəddin Şirvaninin* fəaliyyəti XVII əsər təsadüf etmişdir. O, "Mabəd və məbdə" ("Başlangıç və son") traktatının, Qəzalının "Qəvaid əl-əqaid" ("İnancların prinsipləri") əsərinə şərhin, "Şəmsiye-Razi" əsərinin, habelə islam təriqətlərinə həsr olunmuş əsərin müəllifidir. Son əsərində o, islam zəminində yaranmış 73 təriqəti səciyyələndirməyə cəhd göstərmış, islamın daxilindəki *batini*, xüsusən *qərməti* kimi müxalifətçi təriqətlərin təhlilinə xüsusi fikir vermişdir.

Azərbaycan mütəfəkkiri *Mirzə Məhəmməd ibn Həsən Şirvani* XVII əsrə yaşamış, fəlsəfə, ədəbi tənqid sahələrində məşhurlaşmış, astronomiyaya və riyaziyyata dair əsərlər yazmış, bir sıra fəlsəfi əsərlərin (xüsusilə peripatetik meyilli əsərlərə yazılmış sərhələrin) müəllifi kimi tanınmışdır.

XVII-XVIII əsrlər fəlsəfi cərəyanlarının, xüsusilə sufiliyin xeyli dərəcədə geniş yayıldığı tarixi dövr idir. Bu hal aşağıdakı amillərlə bağlı olmuşdur:

1) bu əsrlərdə sufilik müxalifətin öz fəlsəfi ehkamlarının mühafizəkar islamın əleyhinə yönəlmış mahiyyətinin zahirən islamçı təqdimi üçün istifadə etdiyi uğurlu formalardan biri id;

2) sufilik təqiblərə məruz qalan sünnilər üçün ideoloji siğnacaq idi və müxalifətçi ziyanları özünün panteist mahiyyəti ilə də cəlb cdirdi.

Malik Seyid ibn Məhəmməd Kamil, Maqsud Əli Təbrizi, Molla Rəcəb Əli Vahid kimi sufi-panteistlərin fəaliyyəti XVII əsrə təsadüf edir.

Əgər sufiliyin bir qolu müxalif zümrə və təbəqələr üçün siğnacaq idisə, digər qolu hakim dairələrlə əlbir olaraq bidətçi sufiləri amansızcasına təqib edir, əleyhdarları sünnilikdə təqsirləndirirdi. Məsələn, I Abbasın əmrinə əsasən sufi-panteist olan Əbu Talib Təbrizi və Mirzə Məhəmməd Ordubadi edam edildilər. Yusif Qarabağı isə Orta Asiyaya qaçmaqla bu cəzadan xilas ola bildi.

XVII əsrдə Azərbaycanda fəlsəfi fikrin görkəmli nümayəndələri Yusif Qarabağı və Saib Təbrizi idi.

*Yusif ibn Məhəmmədcan Qarabağı* peşəkar filosof idi. Onun bir çox əsərlərində məntiq, hüquq, astronomiya problemləri öz əksini tapmışdır. "Haşiyə-i-xanəqahi" ("Xanəgahının haşıyəsi"), "Tətəmmət ul-havaşı fi izalət ul-həvəş" ("Anlaşılماzlıqların aradan qaldırılmasına dair haşıyələrin tamamlanması"), "Risalətun fi bəyan il-cüzi la yətəcəzzəü" ("Bölgünməz hissəciyin izahma dair"), "Haşiyətün li şərhi "Hikmət əl-eyn" ("Hikmət əl-eyn" əsərinin şərhinə dair"), "Risalətun fi tərif ül-elm" ("Elmin tərifi haqqında traktat"), "Risalət ul-xəlvətiyyə" ("Gizli olan haqda traktat") və s. Yusif Qarabağının daha çox yayılmış iri tədqiqat əsərləridir. Panteizm alimin dünyagörüşü üçün səciyyəvi olmuşdur. Filosofun baxışlar sistemində idrak nəzəriyyəsi başlıca yeri tuturdu. O, dünyanın döرك edilən olduğunu göstərirdi. Yusif Qarabağının fikrincə, dünya 5 daxili və 5 xarici hiss vasitəsilə dərk olunur. O yazırkı ki, tədqiqat varlıqların dəllillər və əsaslandırmałar vasitəsilə dərkidir, bu idrak həqiqidir.

Ümumiyyətlə, Qarabağının dünyagörüşü XVII əsr Azərbaycan fəlsəfə tarixində xüsusi yer tutur.

*Saib Təbrizi* dövrünün yüksək səviyyədə təhsil almış ziyalılarından idi. Şair-mütəfəkkir bir çox Yaxın və Orta Şərq ölkələrinin ziyarət etmiş, dövrünün tanınmış ziyalıları ilə temasda olmuş, bir müddət Səfəvi hökmdarı II Abbasın sarayında *məlik üş-şüəra* kimi ali adı daşımışdır. Lakin o, saraydakı çəkiş mələrdən, fitnə-fəsad yuvasından uzaq olmağa çalışmış, tezliklə Səfəvi sarayını tərk etmişdir. Saib Təbrizi həyatının son illərində öz əsərlərinin təsnifatı ilə məşğul olmuş və onlan "Mirat ül-camal" ("Gözəllik aynası"), "Arayışı-nigar" ("Gözəllik bəzəyi"), "Vacib ül-hifz" ("Qorunması vacib olan") adlı məcmuələrdə yerləşdirmişdir. Şair-mütəfəkkir əsərlərin i Azərbaycan və fars dillərində yazımışdır. Yaxın və Orta Şərq xalqlarının fəlsəfi irsi, xüsusilə Şərq peripatetizmi Saib Təbrizinin də dünyagörüşünün təşəkkülü üçün əsas olmuşdur. O, Şərq peripatetizmi vasitəsilə qədim yunan elmini və fəlsəfəsini öyrənmışdır. Saibin orta çağlar Şərqiñin panteist bidətçi təlimlərinə bağlılığı onun daim Mənsur Həllaca istinad etməsi ilə təsdiqlənir. Saib yazırkı: "Biz Mənsurun qaniyiq və daim qaynamaqdaiyiq". Digər bir əsərində mütəfəkkir qeyd edirdi: "Quru zahidlərlə həqiqət haqqında ucadan danışma, dar ağacına məhkum olunmuş Mənsura bax". Saib Təbrizi özü haqqında demişdi: "Mənim Mənsurum dar ağacından qorxmur". O göstərirki, sufilərin vəhdət əl-vücud haqqında təlimin əsiridir, bu təlimə valeh olmuşdur. Saibin dünyagörüşünün əsasını məhz bu nəzəriyyə təşkil edir. Onun fikrincə, Allahın varlığı ilə bağlanmış mövcudluq, dünya bir-biri ilə üzvi şəkildə əlaqədar olan 4

ünsürdən ibarətdir, dünya vəhdət bəhridir. Məhəbbət bu bəhrdəki hərəkətin və dəyişikliklərin mənbəyidir.

Saib Təbrizinin irsində idrak məsələləri mühüm yer tutur. Mütəfəkkir dünyanın dərk olunması prosesində ağıla və elmə yüksək qiymət verir, elmin (nəzəriyyənin) və təcrübənin vəhdəti zəruriliyin i daim qeyd edirdi: "İnsanın biliyi özünü əməldə, təcrübədə göstərməlidir, ağıl məntiqi dəlillərə və əqli nəticələrə əsaslanmalıdır". Saib Təbrizi zəmanəsinin hökmədarlarının elmə, təfəkkürə mənfi münasibəti haqqında ürək ağrısı ilə yazırı: "Ağıl və bəsirət qara quruşa da dəymir, molla çalmaları və onların qarın toxluğu bizim zəmanəmizdə daha ləyaqətli yer tutmur".

Əxlaq və estetika məsələləri də Saib Təbrizinin yaradıcılığında, dünayagörüşündə müəyyən yer tutmaqdadır. O, həmin dövrdə hakim olan "tale", "alın yazısı" haqqındaki nəzəriyyəyə qarşı çıxaraq insan iradəsinin azadlığı, insanın öz əməlləri müqabilində məsuliyyət daşıması fikrini təbliğ edirdi. İnsanı gerçek həyatdan əzaqlaşdırın asketizmə deyil, yaradıcılığa, əməyə qızğın çağırış Saib Təbrizinin əxlaqi görüşlərinin mərkəzindədir: "Əməklə məşgül olmamamaq, taleyə güvənmək alicənablıqla bir araya sızmaz, öz yükünü xalqın üzərinə aşırma". Saibin əxlaqi görüşləri onun ictimai-siyasi ideyaları ilə sıx şəkildə bağlıdır və demokratizmin, insanpərvərliyin təbliği ruhundadır. O, məhz bu mövqelərdən cəmiyyətdə hökm sürən zülmü və zor siyasetini pisləyirdi. Saib Təbrizi zəhmətkəş xalqı "cəmiyyətin qanadları" adlandıraraq yazmışdır: "Sadə, yoxsul insanlardan yardım istə, çünkü onlar zəif və yoxsul olsalar da, başqları üçün qanaddırlar (güt mənbəyidirlər. - *məsul red.*)".

Saibin estetik baxışları dövrün mütərəqqi Şərq estetik fikrin inkişafına böyük töhfə idi. Onun incəsənətdə, ədəbiyyatda forma və məzmunun münasibəti, poetik məharətin ictimai şüura təsiri haqqındaki fikirləri Şərqin estetik fikri ənənələrinin davamı kimi diqqəti cəlb edir və bir çox məqamlarda Sadiq bəy Əfşarın estetik görüşləri ilə səsləşir.

XVII əsrə Azerbaycanda fəlsəfi fikrin ümumi mənzərəsi belə idi.

## XI FƏSİL

### AZƏRBAYCAN XVIII ƏSRİN BİRİNCİ YARISINDA

**Səfəvi dövlətinin tənəzzülü və XVIII əsrin əvvəllərində Azərbaycanda xalq azadlıq hərəkatının qüvvətlənməsi.** XVIII əsrin əvvəllərində tərkibinə bir çox ölkələrlə yanaşı, Azərbaycanın da daxil olduğu Səfəvi dövləti dərin iqtisadi və

siyasi tənəzzül dövrü keçirirdi. Şah, saray əyanları və dövlət məmurları boşalmış dövlət xəzinəsini doldurmağın yeganə yolunu vergi və mükəlləfiyyətlərin sayını, həcmini artırmaqdə götürdülər. Bu məqsədlə onlar yeni-yeni vergi növləri "ixtira" edir, vergi toplamaq üsulunu daha da sərtləşdirirdilər. Saray əyanları və dövlət məmurlarının fitvalarına uyan, dövlət işlərindən uzaqlaşaraq günlərini məscidlərdə ibadətdə və hərəmxanada eyş-işrətdə keçirən iradəcə zəif Sultan Hüseyin 1699-cu ildə vergi sistemini "qaydaya" salmaq məqsədilə 15 yaşına çatmış hər kəsin siyahiya alınması barədə əmr verdi. Əhalinin var-dövləti və əmlakı da siyahiya almındı. Yeni şahın məmurları siyahı tərtib etməkdə çətinlik çəkirdilər; imkanı olan şəxslər ailəsi və əmlakı ilə birlikdə acgöz şah məmurlarının təqibindən qaçaraq əlçatmaz yerlərdə gizlənirdilər. Belə halların qarşısını almaq məqsədilə şah yeni bir fərman verdi: "Gizlənən şəxsi kim tapsa və şaha bu barədə xəbər versə, onun başı şaha, əmlakı isə xəbər verən adama çatacaqdır".

Siyahiyaalma üç il - 1699-cu ildən 1702-ci ilədək davam etdi. Siyahiya daxil edilən şəxslərdən əlavə olaraq yeni vergilə Har tələb olundu. Vergilər əvvəlkilərdən üç dəfə artıq idi. Tezliklə şahın vergi toplayanları əhalidən yeni qayda üzrə üç illik vergi yiğməga başlıdılar.

XVIII əsrin əvvəllərində, təqribən 1700-1703-cü illərdə Azərbaycanda, xüsusilə Şirvanda keçən quraqlıq özü ilə dəhşətli acliq gətirmişdi. Bu isə bahalığa, bazarlarda qiymətlərin bir neçə dəfə artmasına səbəb olmuşdu.

Şah sarayı yerli hakimlərə etibar etmədiyindən öz məmurlarını və nökərlərin i vergi toplamaq üçün yerlərə göndərirdi. Məsələn, Qarabağda vergi toplamaq üçün şaha yaxın olan və Təbrizdə oturan Cənubi Azərbaycan bəylərbəyi Mirzə Tahir 1100 nəfərlik cəza dəstəsi ilə buraya göndərilmişdi. Müasirin yazdırılmışa görə, əzab və işgəncərlər kəndliləri vergi verməyə məcbur edirdilər. Lakin belə Üsulla vergi toplamaq dövlətin iqtisadi vəziyyətinin canlanmasına gətirib çıxara bilmədi. Əksinə, ağır feodal istismarı maddi nemətlərin əsas istehsalçıları olan kəndlilərin təsərrüfatının daha da dağılması və iqtisadi böhranın dərinləşməsi ilə nəticələndi.

Mərkəzi hakimiyyətin zəiflədiyi bir dövrdə hakim feodallar arasında mərkəzə tabe olmamaq əhvali-ruhiyyəsi hiss olunurdu. Azərbaycandaki bəylərbəyilər (Şirvan, Qarabağ, Cənubi Azərbaycan və Çuxursəd bəylərbəyilikləri) vilayətlərdə toplanan vergilərin böyük əksəriyyətini mənimsəyirdilər. 1716-cı ildə Rus dövlətinin Azərbaycandan İrana gedən elçisi A.P.Volinski belə halları müşahidə edərək öz gündəliyində yazmışdı ki, bəylərbəyilər toplanan vergilərin "yalnız yarpağını şaha göndərirlər, meyvəsini isə özləri üçün saxlayırlar. Bu, onlarda adət şəklini almışdır". Dövrün başqa bir şahidi İ.Q.Qerber bu barədə yazar:

"Şirvan hakimləri şahın xəzinəsinə istədikləri qədər (topladiqları vergilərdən. - *məsul red.*) göndərirdilər". Bəzi hallarda bəylərbəyilər mərkəzin göstərişi olmadan vergilərin miqdarmını və həcmini artırırdılar.

Feodal istismarın həddini aşması, Səfəvi dövlətinin bir çox yerlərində olduğu kimi, Azərbaycanda da şah üsuli-idarəsinə və yerli feodallar əleyhinə üsyانların baş verməsinə səbəb oldu. XVIII əsrin əvvəllərində Azərbaycanda ilk üsyanyan 1707-ci ildə Car-Balakən bölgəsində alovlandı. Tezliklə qonşu kəndlərin əhalisi də onlara qoşuldu. Bu, kortəbiyi kəndli hərəkatı idi. Dövlətin hakim dairələrinin üsyanyı yatırmaq üçün göndərdiyi cəza dəstələri Car kəndin i talan edib yandırıldılar. 1709-cu ildə Şimalı Azərbaycanda-Şirvan hüdudlarında daha bir silahlı üsyanyan baş verdi. 1711-ci ildə Car camaati yenidən silaha əl atdı. Onlar Şamaxı şəhərinə hücum edib, Şirvan bəylərbəyinin malikanəsinə od vurmağı qərara aldılar.

Bu dövrdə Şirvanın böyük bir hissəsində həm İran, həm də yerli feodalların zülmünə qarşı qalxan silahlı üsyanyan dalğaları geniş vüsət almaqdır idi. Üsyancılar kortəbiyi şəkildə feodalların malikanələrinə basqın edərək qarətlə məşğul olur, sonra isə onu yandırırlılar. Carlılar şah xəzinəsinə vergilərdən azad idilərlər. Sərhədləri qoruduqlarına görə onlar hətta xəzinədən pul da alırlılar. Şirvan bəylərbəyinin özbaşına carlılara ödənişi dayandırması onların qəzəbinə səbəb olmuşdu. Car üsyancılarına Ərəş hakimi Əli Sultan başçılıq edirdi.

Tezliklə Şirvan torpağında carlılar şirvanlılarla birləşib, böyük bir dəstə yaratırlılar. Çox keçmədi ki, onlara şəkililər və Gəncə ətrafindakı kəndlərin əli silah tutan əhalisi də qoşuldu. Silahlılaşmış xalq kütləsi Şamaxı, Gəncə, Qazax, Ağstafa, Şəmşədil, Şəmkir şəhərlərinə basqın edərək Bərdə şəhərinə kimi gedib çatmışdır. Onlar yolboyu qarşılarma çıxan hər hansı feodal malikanəsini qarət edib yandırırlılar.

Üsyancıların qarşısını almaq məqsədilə şah hökuməti yerli hakimlərə qüvvələrini səfərbəriyə aimağı əmr etdi. Lakin üsyanyanın öhdəsindən gəlmək olmurdu. Bu barədə müasirlərdən Yesai Həsən Cəlal belə yazır: "Şah Şamaxıda, Gəncədə yerləşən İran qoşunlarına üsyancılar əleyhinə çıxmağı əmr etsə də, həmin şəhərlərdə yerləşən xanlar üsyancılarla bacara bilmədilər. Əksinə, özləri möglub oldular".

Üsyancı dəstələrə divan tutmağa ilk dəfə Şirvan bəylərbəyi Həsənəli xan cəhd göstərdi. O, üsyancıların gələcək hücumunun qarşısını almaq üçün on beş minlik qoşunla onların qarşısına çıxdı. Şəki mahalında baş vermiş toqquşmada Şirvan bəylərbəyinin qoşunu möglub olub geri oturduldu. Döyüş meydanında bəylərbəyi Həsənəli xanın özü də qətlə yetirildi. Şəki hakimi Kiçik xan vuruşma

zamanı həlak oldu. Üsyançıların hücumunun qarışısını ala bilməyən Gəncəli Uğurlu xan qalaya çəkilərək canını xilas edə bildi.

1707-1711-ci illərdə Şirvanda baş verən silahlı üsyanlar İsfahan sarayında böyük həyəcana səbəb oldu. Şirvan bəylərbəyi döyüş meydanında həlak olduqdan sonra Şah Sultan Hüseyn buraya yenil bəylərbəyini - Key xosrovu göndərdi.

1709-cu ildə Qəndəhar şəhərini zəbt edib İsfahanı hədələyən əfqan qəbilələri mərkəzi hökumətə Azərbaycanda baş verən üsyanları yatırmağa macal vermirdi. Səfəvi dövlətinə da xil olan bütün ölkələri XVIII əsrin əvvəllərində xarici işgalçılara qarşı mübarizə bürüdü. Bu mübarizə yerli feodalların zülmünə qarşı genişlənən xalq hərəkatı ilə birləşərək mərkəzi hökumətin əleyhinə ümumi cəbhəyə çevrilmişdi.

**Şirvan üsyəni. 1722-1735-ci illərdə Azərbaycanın Xəzər boyu əyalətlərinin Rusiya tərəfindən işğal olunması.** Səfəvi dövlətinin ağır günlərində Şah Sultan Hüseyn Rus dövlətindən kömək almaq üçün onunla yaxınlaşmayıq qərara aldı. Bu məqsədlə 1713-cü ildə "dostluq və ticarət müqaviləsi" bağlamaq üçün Fəzlulla bəyi Peterburqa göndərdi.

İran dövlətinin Rusiyaya müraciəti I Pyotrun Şərqiye siyasetinin reallaşması dövrünə təsadüf edir. Həmin illər Rus dövləti Türkiyə ilə ugursuz müharibə aparmış və 1711-ci ildə Prut müqaviləsini imzaladıqdan sonra Qara dənizə çıxış əldə etməkdən əlini üzərək bütün ümidi Xəzər dənizi hövzəsinə bağlamışdı. Hələlik İsveçlə müharibə davam etdiyi bir şəraitdə Cənuba yürüşü keçirmək imkanına malik olmayan çar kəşfiyyat xarakterli tədbirlər görürdü. O, 1714-cü ildən başlayaraq Xəzər dənizinin şərq sahillərini öyrənmək üçün Bekoviç-Cerkasskinin başçılığı ilə buraya ekspedisiya göndərmişdi.

I Pyotr Xəzər dənizinin qərb sahillərini öyrənmək məqsədilə Azərbaycandan, xüsusilə karvan yolu ilə Şirvandan keçmək şərtilə Səfəvi dövlətinə özünün yaxın adamlarından birini - A.P.Volinskini göndərdi. Elçi kimi İsfahana yola düşən A.P.Volinskiyə I Pyotr eyni zamanda xüsusi və gizli göstəriş də vermişdi. Həmin göstərişə əsasən Rus dövlətinin elçisi karvan yollarını, bu yollar boyunca otlaqların olub-olmamasını (bu, süvari qoşunlar üçün vacib idi), yerli qoşunların müdafiə qurğularının vəziyyətini öyrənməli, burada xristianlarla əlaqə yaratmağı idti. A.P.Volinskiyə burada rus ticarətinin inkişaf etdirilməsi perspektivlərin i öyrənmək də tapşırılmışdı.

A.P.Volinskinin yola düşməsi haqqında qərar 1715-ci il mayın 30-da verildi. Lakin hazırlıqların düz bir il vaxt sərf olundu. Yalnız bundan sonra A.P.Volinski onu müşayiət edən dəstə ilə yola düşüb, 1716-ci il iyulun 13-də

Həştərxan şəhərinə gəlib çatdı. Burada səfirlilik üçün ayrılmış üç böyük gəmiyə və üç barja yerləşib yoluna davam edərək Azərbaycanın Niyazabad limanına yanaşdı.

Həmin vaxt Azərbaycanda, xüsusilə Şirvanda ara-sıra üsyənlər baş verdiyindən Şirvan bəylərbəyi Keyxosrov rus elçisinin təhlükəsizliyini təmin etmək məqsədilə onu müşayiət üçün 200 nəfərdən ibarət süvari göndərdi. A.P. Volinskiinin dəstəsi Niyazabaddan Şamaxıya yollandı. Şamaxı hakimləri qonağı təntənəli şəkildə qarşıladılar. Hətta qala divarlarında yerləşən toplardan yaylım atası açıldı. A.P. Volinski Şamaxı şəhərində üç aydan artıq qaldı. Həmin müddət ərzində o, I Pyotrun məxfi göstərişinə əsasən bir çox mühüm məsələlərin həlli ilə məşğul oldu, daha doğrusu, dövləti maraqlandıran məlumatı topladı. O, həm də illərdən bəri Şamaxıda məskən salmış rus tacirlərinin ticarət məsələlərini qaydaya salmağa çalışdı. Şamaxıdakı rus tacirləri A.P. Volinskiinin gəlisiyi bilmiş və ona şikayətlə müraciət etmişdilər.

Onların dediyinə görə, yerli tacirlər və hakimlər mərkəzi hökümətlə hesablaşmış, onların məllərini ya ucuz qiymətə zorla və yaxud da aldıqları borcları qaytarmadılar. Rus tacirlərinin şikayətləri əsasında A.P. Volinski Şamaxıda və Niyazabad limanında yerli hakimlər tərəfindən rus tacirlərinin və təbəələrinin incidilməsi barədə rəsmi məktub yazıb Şirvan bəylərbəyi Keyxosrova göndərdi. Şirvan bəylərbəyi rus elçisinin məktubunu ehtiramla qəbul etsə də, heç bir tədbir görmədi. 1716-cı il dekabrın 7-də A.P. Volinski bəylərbəyi tərəfindən ona təhkim olunan mehmandar və onu müşayiət edən dəstə ilə Şamaxını tərk edib İsfahana yola düşdü. Yolboyu A.P. Volinski bir çox çətinliklərlə qarşılaşmalı oldu rus elçisi karvanının hərəkətinə bir tərəfdən qışın soyuğu, digdə tərəfdən ərzaq qılığının manə olurdu. Səfəvi dövlətinin qanunlarının əsasən xaricdən gəlmış şəxslər ölkə daxilində mərkəzə kimi yerli əhali tərəfindən ərzaqla və gecələmək üçün yataqla təmin edilməli idi. Təyin adlanan bu verginin bütün ağırlığı yerli əhalinin üzərinə düşündü. Onsuz da vəziyyəti ağır olan əhali "rəsmi qonağın" göldiyini görüb elçatmaz yerlərə qaçıır, yalnız qonaq getdikdən sonral öz yurduna qayıdırı. Hətta Əhərə yaxınlaşan A.P. Volinskini şahın qonağı kimi şəhərə buraxmamışdır, burada şah üsuli-idarəsinə qarşı üsyən qalxmışdır.

A.P. Volinski Azərbaycanda müşahidə etdiyi mənzərəyə, yerli feodalların mərkəzi hakimiyətlə hesablaşmaması, Şirvanın bir çoxlu yerlərində üsyənlərin baş verməsi, Əhərdəki üsyən, yerli əhalinin mehmandarın gözündə qaçıb təyin vergisini verməməsinə əsasən belə qonaqtə gəlmişdi ki, Səfəvi dövlətində şahın yalnız adı var, hakimiyət isə yerli hakim feodalların əlindədir.

Əhərə daxıl ola bilməyən A.P. Volinski Təbriz istiqamətində hərəkət etməyə məcbur olmuşdu. Təbriz bəylərbəyi rus elçisinin ehtiramla qarşıladığı üçün A.P. Volinski

təbrizlilər barədə öz gündəliyində tərifli sözlər yazmışdır. Təbrizdə çox qalmayan A.P.Volinski yoluna davam edərək, 1717-ci il martın 14-də təntənəli şəkildə İsfahan şəhərinə daxil oldu. Şah Sultan Hüseynin yanında rəsmi qəbulda olub, ona etimadnamə təqdim etdikdən sonra A.P.Volinski etimad üd-dövlə (baş vəzir) Fətəli xanla görüşlər keçirərkən danışıqlar apardı.

İsfahanda olduğu zaman A.P.Volinski gizli şəkildə dövlətin daxili vəziyyəti barədə xeyli məlumat toplamış və onu şifrələnmiş məktubla Peterburqa, qraf Qolovkinə göndərmişdi. Məktubların birində o, I Pyotra Xəzər dənizi üçün nəzərdə tutulmuş gəmilərin Kazan şəhərində daha sürətlə quraşdırılmasını tövsiyə etmişdir. 1717-ci il iyunun 2-də Fətəli xanla görüşdüyü zaman ona İranla Rusiya arasında mövcud olan ticarət münasibətlərinin genişləndirilməsi barədə bir sıra təkliflər etmişdir.

A.P.Volinskinin təklifi ötürü bağlanılması nəzərdə tutulan Rusiya-İran ticarət müqaviləsinin əsası inşa təşkil etməli idi. 1717-ci il iyunun 30-da A.P.Volinski və Fətəli xan tərəfindən ilk rəsmi Rusiya-İran ticarət müqaviləsinin layihəsi tərtib olundu. Hələ müqavilə hər iki dövlət başçısı tərəfindən təsdiq edilmiş A.P.Volinski onun mətninin nüsənlərini şahın fərmanı ilə birlikdə rus tacirləri alver edən şəhərlərə, xüsusilə Şirvan bəylərbəyiliyinə göndərdi. Şahın fərmanında və müqavilə layihəsində rus tacirlərinin yerli hakim və tacirlər tərəfindən səhişdiriləlməsi qəti qadağan olunurdu. Şahın fərmanında Şirvan bəylərbəyiliyinə tapşırıldı ki, rus tacirləri fəaliyyət göstərən bütün şəhərlərin gömrükxana rəislerinə (Bakı, Dərbənd şəhərləri kələntərlərinə, Niyazabad limanı) xəbərdarlıq edilsin ki, rus tacirlərinin alver etməsi üçün hər cür şərait yaratsınlar. Şahın fərmanının məzmunundan müəyyən etmək olur ki, Rusiya-İran ticarətində Azərbaycan şəhərlərindən Şamaxı, Dərbənd, Bakı, Şabran, habelə Niyazabad limanı mühüm rol oynayırımsı.

Əslində Rusiya-İran ticarəti layihəsində söhbət Şirvan və onun Xəzərboyu əyalətlərindən gedirdi. Çünkü rus tacirləri əsasən bu yerlərdə cəmləşirdilər. Yerli hakimlər rus tacirlərinin Azərbaycanda istehsal olunan, yaxud buramın bazarlarına Şərqi ölkələrindən, hətta uzaq Hindistandan gətirilən mallara göstərdikləri marağının görüb, ticarət gömrüklerin in miqdarını istədikləri qədər artırırdılar. Həmin məsələləri qaydaya salmaq üçün A.P.Volinski Səfəvi dövlətində konsulxana təsis olunmasını təklif etdi.

Şah hökuməti ilə ticarət müqaviləsi bağladıqdan sonra A.P.Volinski Rusiyaya qayıtmığı qərara aldı. O, quru yolla Reştə getmək, oradan gəmi ilə Həştərxana üzmək, beləliklə, Gilan haqqında da kəşfiyyat məlumatı toplamaq istəyirdi. Lakin şah hökumət gec də olsa ayıldı, A.P.Volinskinin niyyətini başa düşdü və yalnız gəldiyi yolla qayıtmamasına icazə verdi. 1717-ci il dekabrın 17-də rus səfiri Şamaxıya gəldi və yolların açılmasını gözləyərək 8 ay Şamaxıda qaldı. ü,

eyni zamanda I Pyotrun göstərişinə əsasən Cənubi Qafqazın xristianları ilə də görüşdü. Kartlinin gələcək çarı VI Vatanqın nümayəndəsi Farsadan bəy şəxsən A.P. Volınskinin yanına Şamaxıya gəldi. Daha sonra rus elçisi erməni tacirləri ilə görüşdü. Dərbənddən gələn həmin tacirlər A.P. Volınskiyə gizlice Dərbənd qalasının planını da gətirmişdilər. Belə bir "hədiyyəni" Pyotrun bu bölgəyə yürüşə hazırlaşlığı ərefədə böyük hərbi siyasi əhəmiyyəti vardı.

Beləliklə, A.P. Volınski Səfəvi dövlətində karvan yollarının vəziyyəti ilə tanış olub, gündəliyini zənginləşdirdi. Yalnız Şamaxıdan Həştərxana gedən yol öyrənilməmiş qalmışdı. Rusiya ilə sərhəd olan vilayətlərin karvan yolları haqqında məlumat toplamaq məqsədilə A.P. Volınski karvan yolu ilə öz dəstəsinin üzvlərində birini - dvoryan A.Lopuxini göndərməyi qərarlaşdırıldı. Rus dövlətinin elçisi A.Lopuxin karvan yolu ilə Rusiyaya göndərilməsinini səbəbini belə izah edirdi ki, guya İran şahının I Pyotr üçün hədiyyəsini - bir fili və iki bəbiri Həştərxana gəmi ilə göndərmək mümkün deyildir. A.Lopuxini yola salarkən A.P. Volınski ona xüsusi jurnal tərtib etməyi və həmin jurnalı Niyazabad limanından Həştər xana gedən yolda müşahidə etdiklərini qeydə almağı tapşırılmışdı.

Beləliklə, A.Lopuxin 1718-ci il martın 10-da 30 nəfər əsgərin müşayiəti ilə yola düşdü. A.P. Volınskinin özü isə Azərbaycan torpağını 1718-ci il iyulun 25-də tərk etdi. Avqustun 1-də Həştərxana çatan A.P. Volınski birbaşa Peterburqa gedib, özünün səfəri barədə I Pyotra məlumat verdi. A.P. Volınskinin fəaliyyətindən razı qalan I Pyotr əvvəlcə ona polkovnik, sonra isə general-adyutant rütbəsi verdi. Xəzərboyu yürüşə hazırlaşan I Pyotr daha sonra A.P. Volınskini Həştərxana gubernator təyin etdi və qarşısındaki yürüş üçün, hazırlıq tədbirləri görməsini tapşırıldı.

Rusiya İsveçlə 20 ildən artıq apardığı müharibəni 1721-ci ildə qalibiyətlə bitirdikdən sonra Xəzərboyu əyalətlərə yürüş üçün ciddi hazırlıq görməyə başladı.

Bu zaman Səfəvi dövlətini xalq azadlıq hərəkatı bürümüşdü. Bu üsyənlərin şahidi olan A.P. Volınski gündəliyində belə qeydlər aparmışdı: "Burada (Azərbaycanda. - *məsul red.*) nadir yerlər qalmışdır ki, üsyən baş verməmiş olsun". Bu o demək idi ki, artıq XVIII əsrin əvvəllərində Azərbaycanda faktiki olaraq İran hakimiyyətinə itaat olunmurdu.

Mərkəzi hakimiyyətə qarşı yönələn və xalq azadlıq səciyyəsi daşıyan körəkli üsyənlər eyni zamanda xalq kütlələrini istismar edən yerli feodalların da əleyhinə çevrilmişdi. Lakin yerli feodallar nəinki onlara vurulacaq zərbədən qaça bildilər, hətta bir sırə hallarda xalq hərəkatından, əhalinin avamlığından özlərinin hakimiyyət başına gəlməsi üçün bacarıqla istifadə etdilər.

Xalq azadlıq hərəkatına sadə kəndli Hacı Davud başçılıq edirdi. Şirvanın Müşkür mahalının Dədəli kəndindən olan Hacı Davud nə yüksək rütbəli din

xadimi, nə də zəngin feodal ailəsinə mənsub idi. Vaxtilə Məkkəyə ziyarətə getmiş və "Hacı" adını almışdı. Şəxsi istedadı sayəsində Hacı Davud bütün Şimal-Şərqi Azərbaycanda, xüsusilə əhalisi sünni təriqətinə mənsub olanlar arasında nüfuz qazanmışdı.

Hacı Davud belə bir şayiə yaymağa başladı ki, guya o, Allah tərəfindən göndərilmişdir ki, sünniləri şələrin, yəni Səfəvi şahlarının zülmündən azad etsin. Bu zaman Dağıstanda da İran hakimiyyətinə qarşı üşyan baş verdiyini eşidən Hacı Davud tez Dağıstana yola düşdü. Burada o, Qaytaqlı Əhməd xanla ittifaqa gırıb onunla birlikdə ümumi düşmənə qarşı çıxməq barədə tədbirlər hazırladı. Dağıstanda ikən buranın ən nüfuzlu şəxsiyyətlərindən olan Qaziqumuxlu Surxay xanla da əlaqə yaratdı. Müttəfiqlər qərara aldılar ki, Şah Hüseynin Şəki, Şirvan, Quba mahallarına təyin etdiyi xanları və onların ətrafindakıları - məmurları qətlə yetirsinlər.

Hacı Davud geri qayıdır Səfəvi dövlətinin inzibati mərkəzlərinə hücum etməyə hazırlıq işləri görərkən, təqrübən A.P.Volınskinin marşrutu ilə Rusiyanın diplomatik kuryeri Dmitri Petriçinonu İrana gedirdi. Lakin o, mənzilbaşına çata bilmədi. D.Petriçinonu Xarici işlər kollegiyasının prezidenti Q.I.Qolovkinə göndərdiyi reportda deyilir: "...Şamaxının ətrafinı üşyanlar, qarət və soyğunçuluq bürümüştür. Ona görə də mən yolumu Şamaxıdan salmağı ehtiyat edib, geri qayıtmaga məcbur oldum".

Lakin 1719-cu ilin sonlarında İranın və yerli hakimlərin qoşunları Şirvanda baş verən üşyanı yatırmağa nail oldular. Hacı Davud tutulub Dərbənd həbsxanasına salındı. Hacı Davudun ən yaxın mütlək təfəqi Surxay xan Dağıstana qaçaraq canını xilas etdi. Sonradan o şaha xidmət edəcəyinə söz verərək, yüzbaşı rütbəsini aldı və şahı Dağıstandakı etibarlı adamlarından birinə çevrildi.

Şirvanda baş verən hadisələr çar Rusiyanın Xəzər dənizi hövzəsində fəaliyyətinin genişlənməsinə təsadüf edirdi. I Pyotrın bul sahədəki tədbirlərindən biri Xəzərin qərb sahillərini topoqrafiya cəhətdən öyrənməkdən ibarət idi. O, bu məqsədlə Verdenin başçılığı ilə Xəzər dənizinə ekspedisiya göndərdi. Fon Verdenin yaxın köməkçiləri leytenant Soymonov, Urusov, unter-leytenant Doroşenko və Zolotoryov idi. Ekspedisiyanı "Müqəddəs Aleksandr" Müqəddəs Yekaterina" və "Həştərxan" adlı üç gəmi heyəti müşayiət edirdi. Xəzər dənizinin şimal-qərb sahillərinin xüsusiyyətinini öyrəndikdən sonra ekspedisiya sahil boyunca cənuba doğru hərəkeg edərək, Baki körfəzinə daxil oldu. Daha sonra hər üç gəmi yoluna davam edərək, Kür çayının mənsəbinə çatdı və çaya daxil o lub 20 verstlik məsafəni qət etdi.

Dövrün səviyyəsinə uyğun tərzdə aparılan tədqiqat işləri nəticəsində, tərtib olunmuş xəritəyə əsasən, Xəzər dənizinin bütün qərb sahilləri dəqiqliklə köçürülmüş,

sahil sularının dərinliyi, sahil qununları və dənizdəki su axınının istiqaməti, limanlar, buxtalar, sualtı qayalar öyrənilmişdir.

Bakı körfəzində ekspedisiya üzvləri o qədər də böyük olmayan üç ada müşahidə etdilər. Bu ada lardan ikisi öz görünüşünə görə Baltık dənizindəki Revelin yaxınlığındakı iki adanı - Nargini və Vulfu xatırladırı. Buna görə də ekspedisiya həmin adaları "Nar in" və "Vulf" adı ilə xəritəyə saldı. Üçüncü adaya onlar "Pesçani" ; ("Qumlu") adını verdilər. Xəzər dənizinin Qafqaz bölgəsi sahillərini öyrəndikdən sonra ekspedisiya cənub istiqamətində irəliləyərək dənizin Astrabad körfəzinədək sahillərini də xəritəyə əlavə etdi.

I Pyotrun qarışında duran yürüş üçün hazırladığı tədbirlərdən biri Şirvanda, rus konsulluğunu açmaq təşəbbüsü idi. Lakin şah hökuməti buna qəti etiraz etdi. İranın hakim dairələri bildirdilər ki, dövlətin paytaxtı İsfahan olduğuna görə ilk rus konsulluğu da məhz bu şəhərdə açılmalıdır. Uzun mübahisə və götür-qoydan sonra rus tacirlərinin əksəriyyətinin arzu və marağının nəzərə ahnaraq Şama xida da konsulluq açılması qərara alındı<sup>1</sup>.

XVIII əsrin 20-ci illərində Səfəvi dövləti özünün ən ağır tənəzzül dövrünü keçirirdi. Üsyan etmiş əfqan qəbilələri vilayətləri bir-bir ələ keçirir, paytaxta-İsfahana yaxınlaşdırıllar. İsfahan şəhəri mühəsirədə olarkən şahzadələrdən biri aradan çıxaraq yaxın adamları ilə birlikdə dövlətin şimal bölgəsinə qaçıdı və burada özünü II Təhmasib adı ilə şah elan etdi. Səfəvi dövləti süqutu uğradığı bir dövrdə ölkənin hər yerində yenidən üsyanlar baş verdi. Azadlıq hərəkatı Azərbaycanda, xüsus ilə Şirvanda daha artıq qüvvə ilə alovlandı. Mərkəzi dövlətin süqutundan istifadə edən Hacı Davud həbsdən qəçərəq yenidən Şirvan üsyancılarına başçılıq etməyə başladı və Qaziquşluklu Surxay xanı muzdalu qoşunları ilə birlikdə öz tərəfinə çəkməyə nail oldu.

---

<sup>1</sup> Çar hökuməti Şamaxıda vitse-konsul vəzifəsinə hərbi kapitan A.Baskakovu təyin etdi. Yeqin ki, hərbiçinin gələcək yürüş üçün lazım olan bütün məlumatları toplaması nəzərdə tutulurdu. A.Baskakov 1719-cu ildə Rusiyadan yola düşsə də, artıq Şirvana xalq azadlıq hərəkatının alovu büründüyündən Şamaxıya gedə bilmədi və Şamaxıda vitse-konsulluq açmaq cəhdini baş tutmadı. İsfahana gənsul təyin olunmuş S.Abramov da şəhər əfqanlar tərəfindən mühəsirəyə alındığı üçün təyinat yerinə gedə bilmədi. 1722-ci ilin sonunda rus qoşunu Rəşt şəhərini tutduqdan sonra S.Abramov Rəştə gəldi və burada konsulluq açdı hərbi kömək istədi. Hacı Davudun müraciətinə Peterburqdə müxtəlif mövqelərdən yanaşıldı: bəziləri təklif edirdilər ki, Şirvan üsyancılarına kömək etmək lazımdır ki, onlar bu bölgədə İran hökimiyyətinə son qoşunlar. Bəzilərinin isə, o cümlədən Pyotr və A.P.Volınskinin planına görə, İran şahı ilə mövcud olan "dostluğa əsaslanaraq Şirvana və Xəzərboyu əyalətlərə qoşun çəkməklə şah "kömək" adı ilə üsyancılara divan tutulmalı və beləliklə də Xəzər dənizi Rusyanın "daxili gölünə" çevrilməli idi.

Bu dəfə Hacı Davud qarışmasına daha konkret məqsəd qoydu. Şirvanda İran hakimiyyətini devirmək və burada İrandan asılı olmayan müstəqil dövlət yaratmaq. O, ilk zərbəsini İranın Şirvandakı üç iri inzibati mərkəzinə - Şamaxı, Bakı və Dərbəndə endirdi. Lakin Hacı Davud birbaşa həmlə ilə həmin şəhərləri ala bilmədi və həllədici döyüşlər üçün daha düşünülmüş tədbirlər hazırlamağı qərara aldı. Lakin ciddi döyüşlər üçün dəyənək, balta, yaba və dəryazla silahlanmış kəndlilər, pis silahlanmış şəhər yoxsulları və Dağlıstan'dan gələn muzdlu qoşunlar kifayət etmirdi. İranın nizamlı döyüşçüləri ilə vuruşda mütləq güclü müttəfiq lazımdı. Bu məqsədlə Hacı Davud yazılı şəkildə Rusiya dövlətinə müraciət edib ondan

Həştərxanın yeni qubernatoru, Rusyanın Səfəvi dövlətində olan sabiq elçisi A.P. Volinski rus qoşunlarının Xəzərboyu əyalətlərə yürüşü ərəfəsində I Pyotrun göstərişinə əsasən Hacı Davud cavab məktubu yazaraq soruşdu ki, o yalnız hərbi kömək istəyir yoxsa Rusyanın himayəsini qəbul etməyi arzulayır? Hacı Davud cavabında bildirdi ki, o, rus qoşunlarının köməyi ilə Şirvani İran hakimiyyətindən azad etmək, özü isə müstəqil Şirvan dövlətim başçılıq etmək arzusundadır. Rusiyaya gəldikdə isə o, heç də etiməl etmir ki, I Pyotr öz dövlət sərhədlərini İsfahana qədər uzatsın. Bir sözə, Hacı Davudun nəzərdə tutduqları Rusyanın hazırladığı bütün planların tamamilə əksinə idi. Məhz buna görə də I Pyotr Şirvanda qalxan xalq azadlıq hərəkatını boğmaq, guya onunla dostluq münasibətində olan şaha kömək etmək bəhanəsi ilə Şirvana qoşun çəkməyi qərara aldı.

I Pyotrun hazırladığı tədbirlərdən xəbəri olmayan Hacı Davud da öz növbəsində Şirvan bəylərbəyiliyinin mərkəzi olan Şamaxı şəhərinə hücum üçün hazırlıq işləri görürdü. Az bir zamanda Hacıl Davudun dəstəsi ətraf mahallərdən, xüsusilə Quba, Rustov, Müşkür və Altıparadan gələn kəndlilər hesabına artdı. I.Q.Qerberin yazdığını görə, xalq dəstə-dəstə üsyancılara qoşulurdu. Tezliklə Qaytaq usmisi də üsyancılarla birləşdi.

Müxtəlif ictimai təbəqələrdən ibarət olan, lakin qarışmasına eyni bir məqsəd qoymuş xalq kütłələrini ətrafına toplayan Hacı Davud əsasən Qaziqu muxlı Surxay xanın qoşunları və üsyancı dəstələri ilə İranın Şirvandakı əsas inzibati mərkəzi olan Şamaxı tərəfə hərəkət edib şəhəri mühəsirəyə aldı. 1721-ci ilin avqust ayında Şamaxılıların köməyi ilə üsyancılar şəhərə daxil oldular.

Yeri gəlmışkən qeyd etməliyik ki, XVIII əsrin birinci yarısında Azərbaycanda genişlənən xalq azadlıq hərəkatının feodalizm dövründə baş verən bir çox ictimai hərəkatlarda olduğu kimi ziddiyətli tərəfi vardı. Xalq kütłələrinin kortəbii silaha əl atması çox zaman qarətlə, feodal malikanələri və yaşayış məntəqələrinin talan olunması, yandırılması ilə nəticələnirdi. Şamaxı şəhəri

alınarkən buradakı zəngin bazarın, karvansaraların, xarici ölkədən gələn tacirlərin, o cümlədən rus tacirlərinin bir neçə milyonluq malının qarət olunması da bununla izah edilə bilər. Qeyd etniək lazımdır ki, bu məsələdə rus tacirlərinin özlerinin də günahı olmuşdu. Onlar üsyancıların şəhərə hücumu ərefəsində İran tacirlərinin əmlakını gizlətmışdır. Üsyancılar şəhərə daxil olduqdan sonra tacirlərin əmlakını tələb etmiş, rus tacirləri isə bu tələbi yerinə yetirməmiş və üsyancılara toplardan atəş açmışdır. Bundan sonra, adətən, xarici tacirlərə toxunmayan üsyancılar rus tacirlərin i cəza landırmışdır.

Şamaxıda qazanılmış qələbədən ruhlanan Hacı Davud öz yürüşünü davam etdirməyi qərara aldı. Lakin Dərbənd və Bakı qalalarına edilən hücumlar uğursuz oldu. Buna baxmayaraq, Şirvanda xalq hərəkatı gündən-günə genişlənirdi. Şahın göstərişi ilə İrəvan xanı 1721-ci ildə öz qoşunu ilə üsyancılar qarşı yeridi. Bunu eşidən Hacı Davud daha cəld tərpənərək Kür çayını keçib, gözlənilmədən onlara həmlə etdi. Döyüş üsyancıların xeyrinə qurtardı.

Hadisələrin şahidi olan Yesai Həsən-Cəlal yazır ki, daha sonra üsyancı dəstələr ara-sıra Qarabağın Xaçın, Dizəq və Vərəndə mahallalarında görünmüştərlər. Lakin müəllif bu "görünüşün" nəticəsi barədə yazmır. Mənbələrdə Hacı Davudun Azərbaycanın cənub vilayətlərinin də daxil olması, Ərdəbilə yaxınlaşması haqqında məlumat vardır.

1721-ci ildə Hacı Davudun dəstələri Gəncə şəhərini mühasirə etsələr də, şəhəri ala bilmədilər.

Hacı Davudun dəstələri Gəncədən uzaqlaşış Şirvana getdikdən sonra şəhər Kartlı və Kaxeti çarlarının, habelə erməni məliklərinin birləşmiş qoşunlarının hücumlarına məruz qaldı.

Üç aydan sonra Gəncənin mühasirəsini pis təşkil edən bəylərbəyi Uğurlu xan şəhəri tərk etməyə məcbur oldu.

Rusyanın ona qarşı mənfi münasibətindən xəbər tutan Hacı Davud özünə arxa tapmaq məqsədilə Osmanlı imperiyasına müraciət etdi. Bunu irəlicədən görmüş kimi, A.P. Volinski I Pyotra yazmışdı: "Belə olduqda üsyən etmiş knyazlar kömək almaq üçün mütləq Türkiyəyə müraciət edəcəklər... Bu, heç də Rusyanın xeyrinə olmayıacaqdır. Yaxşısı budur ki, özümüz işə fəal müdaxilə edək.

Şimali Azərbaycanın Xəzər sahillərində möhkəmlənmək arzusunda olan Osmanlı imperiyası vaxt itirmədən Hacı Davudla əlaqə yaratdı. Hacı Davud Türkiyədən hərbi kömək istəməklə bərabər həmin dövlətin himayəsini də qəbul etməyə söz verdi.

I Pyotrun 1722-ci il yürüşündən sonra Türkiyə Hacı Davudu himayəyə qəbul etdi (1722-ci il, dekabr). Əks təqdirdə, I Pyotr Türkiyə himayəsində olan şəxsə qarşı cəza ekspedisiyası göndərdiyini açıqla mağa cəsarəti çatmadı.

Türkiyə sultanından müsbət cavab alan Hacı Davud Şamaxiya qayıtdıqdan sonra qoşunları əsasən qarətələ məşğul olan sabiq müttəfiqi Qazıqumuxlu Surxay xanı özündən uzaqlaşdırıldı və yeni yaranmış Şirvan xanlığının vahid hakimi oldu.

İstanbulda Hacı Davudla Sultan Əhməd arasında aparılan danışqlar I Pyotr hökumətini xeyli narahat etdi. Şirvana Osmanlı qoşununun yeridilməsi təkcə Rusiyanın Cənub sərhədlərin i hədələmirdi, bu, eyni zamanda onun Şərqi ticarətinə də ağır zərbə endirə bilərdi. Bütün bunlar I Pyotru Xəzər dənizi hövzəsində tələs məyə vadər etdi.

Rusiya imperatorunun Şərqi siyasetində Şimal-Şərqi Azərbaycan mühüm əhəmiyyət kəsb edirdi. Hətta Şirvan üsyənindən əvvəl Peterburqda qarşıda duran yürüş barədə tərtib olunmuş sənədlərləri bu yürüş "Şamaxı ekspedisiyası" adlanırdı.

Şirvan üsyəni qələbə çaldıqdan sonra I Pyotr həm yürüşün adın həm də istiqamətini dəyişdirməli oldu. I Pyotr ehtiyatlanırdı ki, İranda mərkəzi dövlətin zəifləməsindən istifadə edən Osmanlı imperiyası Cənubi Qafqaza qoşun yeritməklə bu yerləri alar və beləliklə, Rusiyanın Qafqaz siyasetinin həyata keçirilməsinə mane olar. Ona görə də yürüş yubadıla bilməzdi.

Yürüş ərefəsində, 1722-ci il iyulun 25-də I Pyotr Rusiyanın İrandakı konsulu S.Abramova göstəriş verdi ki, şahın Xəzərboyu əyalətləri Rusiyaya güzəştə getməsinə çalışın. Əks təqdirdə, Rusiya bu yerləri silah gücü ilə almağı hazırlır.

I Pyotr S.Abraanova yazırıdı ki, biz mütləq dəniz sahilərinə sahib olmalıdır, türkləri buraya buraxa bilmərik.

Beləliklə, Xəzərboyu əyalətlərə yürüş etmək üçün zəmin yarandı. Əvvəlcə yürüşə 1723-cü ildə başlamaq planlaşdırılmışdı. Sonra bu vaxt bir il qabağa çəkmək lazımlı gəldi. Peterburqda xəbor alınmışdı qiyamçı əfqan qəbilələri 1722-ci ilin martında İsfahan yaxınlığında şah qoşunlarını möglubiyətə uğratmış və Səfəvilərin paytaxtını mühəsirəyə almışlar. Peterburqda qorxurdular ki, Türkiyə Səfəvi dövlətinin süqtundan istifadə edib Rusiyadan əvvəl Xəzərboyu vilayətləri əla keçirər. Qəti addım atmazdan əvvəl I Pyotr Xəzərboyu əyalətlərin sakinləri arasında yürüşün səbəbini doğrultmaq məqsədilə "Manifest" çap edib, xüsusilə rus ordusu hərəkət edəcək istiqamətdə yerləşən şəhər və kəndlərə göndərdi. "Manifest" də yürüşün əsil səbəbi, mahiyyəti örtbasdır edilir və göstərilir ki, rus ordusunun bu yürüsdə məqsədi Şirvan üsyəni zamanı Şamaxıda qətl və qarətə məruz qalmış rus tacirlərinin intiqamını almaq, habelə Rusiya dövlətinin dostu olan İran şahına qarşı qalxan üsyəncilərə, xüsusilə Hacı Davuda və

Surxay xana cəza verməkdən ibarətdir. I Pyotr "Manifest"ində həmçinin yerli əhaliyə əmin-amanlıq da vəd edirdi. "Manifest" Azərbaycan dilində də çap olunmuşdu.

Öz var-dövlətimi, mövqeyini itirməkdən ehtiyat edən bəzi feodallar I Pyotrun "Manifest"inə müsbət münasibət bəslədilər.

1722-ci il avqustun 23-də rus qoşunları heç bir müqavimət görmədən Dərbənd şəhərinə daxil oldu. Şəhərin naibi İmamqulu öz vəzifəsində qalmaq xatırınə Dərbənd qalasının iki gümüş açarını I Pyotra təqdim etdi. Lakin İmamqulu belə hərəkəti ilə heç də dərbəndlilərin rus qoşunlarına münasibətini ifadə etmirdi. Şəhərdə ruslar müqavimət tərəfdarları da vardı və hətta onlar I Pyotra qarşı sui-qəsd hazırlamışdalar. Ancaq sui-qəsdin üstü açılmış, başçıları həbs olunmuşdu.

Rus qoşunlarının Xəzərboyu əyalətlərə gəlməsi Bakı sakinləri tərəfindən birmənalı qarşılanmadı. Məlum olduğu kimi, bir qədər əvvəl Bakı qalası Şirvan üşyançılarının hücumuna məruz qalmışdı. Heç yerdən kömək ala bilməyən Bakı əhalisinin bəzi təbəqələri, ilk növbədə, Rusiya ilə six əlaqələri olan tacirlər rusların yürüşünə xeyirxah münasibət bəslədilər və hətta 13 nəfərin itnzası ilə çara məktub göndərildər. Lakin Bakı sultani Məhəmmədhüseyin xan və çox digər əyanlar bunun əleyhinə çıxdılar.

Bakıdan məktub aldıqdan sonra I Pyotr qoşun komandirləri Bakı istiqamətində hərəkət etmək barədə sərəncam verdi. Yürüşə başlamazdan əvvəl imperator öz nümayəndəsini Bakıya göndərərək Bakı sultanını xəbərdar etdi.

Lakin Bakı sultani I Pyotrun nümayəndəsinə bildirdi ki, o, qoşunlarını Bakı qalasına buraxmayacaqdır. Buna baxmayaraq, yürüşü davam etdirməyi qərara aldı.

Avqustun 30-da rus ordusu Dərbənddən Bakıya doğru hərəkət etdi. Lakin bir sıra səbəblər üzündən I Pyotr yürüşünü dayandıraraq sentyabrın 5-də Dərbəndə döndü. Sentyabrın 7-də isə polkovnik Yunkerin başçılığı ilə qarnizonu burada qoyub Rusiyaya qayıtdı. I Pyotrun öz planının həyata keçirməsinə mane olan təkcə Bakı sultani Məhəmmədhüseyin xanın rədd cavabı deyildi. Xəzər dənizində baş verən tufan nəticəsində rus əsgərlərinin azuqə və sursat saxlanılan gəmilərin əksəriyyəti, demək olar ki, dənizdə batmışdı. Bundan əlavə, atlar da yemsizlik və susuzluqdan əldən düşmüşdülər. Nəhayət, I Pyotra xəbər çatdırıldı ki, İsveç Nişṭad sülh müqaviləsinin şərtlərini pozmağa cəhd göstərir. Osmanlı sarayının kəskin etirazı da I Pyotrun qayıtmásında az rol oynamadı. Qeyd etdiyimiz bütün bu hadisələr I Pyotru Dərbəndə geri dönməyə məcbur etdi. Bununla belə, I Pyotr heç cür istəmirdi ki, Hacı Davud Osmanlı Türkiyəsinin himayəsini qəbul etsin. Imperator özünün İstanbulda səfiri İ.Nepliyuyevə tapşırıdı ki, nəyin bahasına olursa olsun, Hacı Davudun Türkiyənin himayəsinə keçməsinə maneçilik törətsin. I Pyotr Rusiyaya qayıtdıqdan sonra Osmanlı sultani Hacı Davuda xətti-şərif göndərib

bildirdi ki, o, Krım xanı səlahiyətində Türkiyənin təbəəliyinə qəbul olunur. Sultan Hacı Davuda xan titulu verdi. Onu Şirvan və Dağıstan hakimi kimi tanıdı.

Rus qoşunları 1722-ci ildə Bakı və Şamaxınıala bilməsələr də I Pyotr yürüşünün nəticəsindən razı qalmışdı. Rus imperatorunu "İran ərazisində heç olmazsa bir fut torpaq" əldə etmək də qane edirdi. Lakin Rusiyaya qayıtdıqdan sonra I Pyotr hərbi ekspedisiyalar göndərməklə Xəzər sahilinin qərbində yerləşən bütün əyalətləri tutub Rusiyaya ilhaq etmək qərarına gəldi. Bu cəhətdən böyük hərbi strateji və iqtisadi əhəmiyyət kəsb edən Bakı qalasını almaq əsas vəzifə idi. Bu mühüm və ciddi işi imperator general-mayora tapşırmaqla bərabər, özü də Bakının alınması tədbirlərini hazırladı. I Pyotr Matyuşkinə tapşırıdı ki, Bakını aldıqdan sonra qalanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə ciddi fikir versin. Imperatorun bu göstərişi "Allah qoysa, Bakını alsaq na etməliyik" başlığında Matyuşkinə verdiyi təlimatda özəksini tapmışdı.

Həmin təlimata görə, Matyuşkin Bakını işğal etdikdən sonra cənuba doğru hərəkət etməli və Kür çayının sağında 300 əsgər yerləşə bilən qala inşa etdirməli idi. I Pyotr nəzərdə tutmuşdu ki, sonralar burada da Neva çayı sahilindəki şəhər kimi böyük bir şəhər saldırınsın.

Bakı tərəfə üzəcək hərbi donanma üçün I Pyotr Kazan və Nijni Novqorod şəhərlərində 100-ə qədər iri və kiçik gəmilər quraşdırılmasını əmr etdi.

Bakıya dəniz vasitəsilə yürüş hazırlığı bir zamanda - 1722-ci ilin oktyabrında İranın paytaxtı Əfqan qəbilələri tərəfindən zəbt edildi. İşgalçılardan bununla kifayətlənməyib, İranın digər şəhərlərinə də basqın etməyə başladılar. Gilan əyalətini də təhlükə gözləyirdi. 1 Pyotr Gilanı zəbt etmək fikrində idi. Odur ki, imperator vaxtı itirmədən hazır olmuş gəmilərlə Gilan istiqamətində hərəkət etməyə əmr verdi.

1722-ci ilin dekabrında başda polkovnik Şipov olmaqla rus eskadrası Ənzəli limanına daxil olub, heç bir müqavimətə rast gəlmədən Rəşt şəhərini zəbt etdi.

İsfahan şəhəri əfqanların əlinə keçdiyi zaman şahın mühasirədən Astrabada qaçmış böyük oğlu II Şah Təhmasib adı ilə özünü İran hökmdarı elan etmişdi. Qeyd edək ki, hələ əfqanlar İsfahanı mühasirədə saxlaşdıqları zaman Şah Sultan Hüseyn Xəzərsahili vilayətləri Rusiyaya güzəştə getmək müqabilində rus hökumətinin Səfəvilərə hərbi yardım göstərməsi haqqında müqavilə bağlamaq üçün İsmayıllə bəyi Peterburqa yola salmışdı. İsmayıllə bəyi hələ İranı tərk etməmiş əfqanların İsfahanı tutduğunu və II Təhmasibin özünü şah elan etdiyini eşitmışdı. Buna görə də səlahiyətlərinin yeni şah tərəfindən təsdiqlənməsini vacib sayaraq geri qayıtmışdı. II Təhmasib rus qoşunlarının Xəzərboyu əyalətləri tutduğundan xəbərsiz olduğuna görə, İsmayıllə bəyin öz missiyasını yerinə yetirməsinə razılıq vermişdi. Lakin

İsmayıllı bəy yola düşdükdən sonra II Təhmasibə çatdırıldılar ki, rus qoşunları onsuza da gəlib Rəştə tutublar. Xəbəri eşidən şah İsmayıllı bəyi geri çağırmaq məqsədilə dalınca çapar göndərdi. Çapar Rəştə çatarkən polkovnik Şipov yalandan İsmayıllı bəyin olduğu gəminin artıq Rusiyaya yola düşdüyüünü bildirərək onu İsmayıllı bəylə görüşməyə qoymadı. Hadisələrdən xəbərsiz İsmayıllı bəy rus gəmilərindən birində yola düşdü.

İranda mərkəzi dövlətin zəifləməsindən istifadə edən Osmanlı imperiyası da öz qoşunlarını Cənubi Qafqaza doğu yeritdi. Türkiyənin belə bir addım atmasında Qərbi Avropa ölkələrinin, xüsus ilə İngiltərənin az rolu olmamışdı. Qərbi Avropa dövlətlərinin diplomatları sultani inandırmağa çəhərildilər ki, ruslar Şirvan, İrəvan vilayətlərini və Türkiyənin bir hissəsini alıslar, o zaman Türkiyənin hakimiyyəti altında olan gürcülər və ermənilər "Rusiyانın təbəəliyini qəbul edəcəklər". Bunun nəticəsidir ki, Osmanlı qoşunları vaxt itirmədən Cənubi Qafqaza daxil olaraq Tiflis şəhərini işgal edib, Şərqə doğru irəlliildilər.

Türkiyə tərəfindən bütün Cənubi Qafqazın tutulması təhlükəsi I Pyotru Bakını işgal etməyə tələstdirdi. I Pyotr öz narahatçılığı general-mayor Matyuşkinə belə izah edirdi: "Gürcüstandan xəbər almışam ki, türklər əhalini məcburi öz təbəələri edib, indi də Şamaxiya doğru hərəkət edirlər. Qorxuram onlar gəlib Bakını tutsunlar".

Osmannılları qabaqlamaq məqsədilə I Pyotr general-mayor Matyuşkinə təlimat verdi ki, Kazan və Nijni Novqorodda nə qədər gəmi hazırlanıbsa, onları götürüb vaxt itirmədən Bakıya tərəf hərəkət etsin və İran elçisi İsmayıllı bəyi də özü ilə aparsın. İsmayıllı bəy I Pyotru Bakı sultani Məhəmmədhüseyn bəyin Bakı qalasının qoşunlarına müqavimət göstərmədən təhvil verəcəyinə əmin etmişdi.

1723-cü il iyulun 21-də rus donanması Bakı limanına daxil oldu. Ciddi müqavimət göstərməsinə baxmayaraq, Bakı qarnizonu çoxsaylı orduya və hərbi texnikaya malik olan düşmən hücumuna tab gətirmədi və bombardman nəticəsində şəhərdə baş verəcək yanğının, tələfatın qarşısını almaq məqsədilə qalanı yadelli işgalçılara təslim etməyə məcbur oldu.

Bakı qalası alındıqdan sonra burada yerli inzibati hakimiyyət edildi və komendantlıq idarəsi yaradıldı. Bakının ilk komendantı knyaz Baryatinski təyin olundu. Bakıdan sonra ruslar asanlıqla Salyan şəhərini işgal etdilər.

Rus qoşunları Xəzərboyu əyalətlərin bir hissəsini işgal etdikdən sonra I Pyotr İranın elçisi İsmayıllı bəyə Dərbənddən Gilana qədər olan torpaqları, habelə Şamaxı, Mazandaran və Astrabadı İran dövlətinin rəsmi şəkildə Rusiyaya güzəştə getməsi barədə müqavilə bağlanması təklif etdi. Yuxarıda deyildiyi kimi, şahın onu səlahiyyətlərdən məhrum etməsindən xəbəri olmayan İsmayıllı bəy İran şahından heç bir icazə almadan 1723-cü il sentyabrın 12-də göstərilən şərtlər əsasında Peterburqda Rusiya

ilə müqavilə imzaladı. Rusiya əvəzində Səfəvi şahına öz hakimiyyətini qorumaq üçün hərbi yardım göstərməyi öhdəsinə götürdü.

Beləliklə, 1722-1723-cü illərdə Azərbaycanın Xəzərboyu əyalətləri Rusiya tərəfindən işgal edildi. 1721-ci ildə isə Şirvan üşyanı nəticəsində Şamaxı ətrafında gələcək Şamaxı xanlığının təməli qoyulmuş oldu. Lakin II Təhmasib əvvəlcədən hüquqi əsasdan məhrum olan bu müqaviləni təsdiqləməkdən qəti boyun qaçırdı. İsmayıllı bəy vətən xaini elan olundu və geri qayıtmaga cəsarət etməyib ömrünün sonuna dək Rusiyada qaldı.

1724-cü il İstanbul müqaviləsi. 1724-1735-ci illərdə Azərbaycanın qərb və cənub-qərb ərazisinin Osmanlı Türkiyəsi tərəfindən işgal edilməsi. Osmanlı qoşunlarının Azərbaycanın ərazisində daxil olub, Şərqə doğru hərəkət etməsi Xəzərboyu əyalətlərdə yerləşən rus qoşunları ilə toqquşma təhlükəsi yaradırdı.

Lakin türklərlə müharibəyə giriş məyi istəməyən Rusiya bir qədər götür-qoydan sonra Osmanlı imperiyasına bu bölgəni bölüşdürmək barədə müqavilə bağlamağı təklif etdi. Uzun danışqlar və mübahisələrdən sonra tərəflər Səfəvi irlərini bölüşdürmək barədə razılığa gəldilər. 1724-cü il iyulun 12-də İstanbulda Rusiya ilə müqavilə imzalandı. Həmin müqaviləyə əsasən Türkiyə tərəfi Rusyanın işgal etdiyi Xəzərboyu əyalətləri "İran tərəfindən Rusiyaya güzəşt edilmiş kimi" təsdiq etdi. Rusiya tərəfi isə öz növbəsində Türkiyə tərəfindən Qərbi Qafqazın və Cənubi Azərbaycanın İşgalinə etiraz etməyəcəyini bildirdi. İstanbul müqaviləsinin əsas maddələrindən biri, Xəzərboyu əyalətlər istisna olmaqla, Şirvana həsr edilmişdi. Müqaviləyə görə, Türkiyənin Şirvanda qoşun saxlamağa ixtiyarı yox idi. Münaqışələr baş verdikdə sultan bura yalnız Rusyanın razılığı ilə qoşun çəkə bilərdi. İstanbul müqaviləsinə əsasən Şirvan Türkiyənin himayəsi altında yarımmüstəqil xanlıq elan olunurdu. Artıq bu zaman yerli əhali arasında müəyyən nüfuz qazanmış Hacı Davud Türkiyə tərəfindən Şirvan xanı təsdiq edildi.

İstanbul üçün eyni dərəcədə əhəmiyyət kəsb edirdi. Müqavilənin imzalanması sayesində Türkiyə və Rusiya qoşunlarının Azərbaycan ərazisində toqquşmalarının qarşısı alındı. Öz mövqeyini Xəzərboyu əyalətlərdə möhkəmlətməklə bərabər, Rusiya türk qoşunlarının bu bölgəyə gəlməsinin qarşısını almağa nail oldu. Eyni zamanda İstanbul müqaviləsi Osmanlı əsgərlərinin Səfəvi dövlətinin ucqarlarında ölkələri, o cümlədən Azərbaycanı Xəzərboyu əyalətlərdən başqa işgal etməsi üçün şərait yaratdı.

İstanbul müqaviləsindən sonra Türkiyə bütün sərhəd boyu Cənubi Qafqaza öz qoşunlarını yürütdü. Artıq 1724-cü il iyun ayının sonlarında Diyarbakır paşası Arifi Əhməd 30 min qoşun İrəvan şəhərini zəbt edib, Cənubi Azərbaycan istiqamətində irəlilədi. Xoy şəhəri sakinlərinin müqavimətini qırın türk əsgərləri az

keçmiş Mərənd şəhərini aldıqdan sonra Təbriz şəhərinə yaxınlaşdırılar. Yolüstü türk əsgərləri Sofyan yaşayış məntəqəsinə daxil oldular. Lakin Sofyan bomboş idi. Əhali türk qoşunlarının yaxınlaşmasını eşitdikdə, öz doğma yurdlarını tərk edib əlçatmaz dağlara çəkilmişdi.

Həmin dövrə vaxtılı ticarət və sənətkarlıq mərkəzi sayılan Təbriz şəhəri də demək olar ki, müdafiəsiz qalmışdı. Şəhərin qala divarları bir qədər əvvəl baş vermiş zəlzələ nəticəsində dağılmışdı. Bu barədə bir qədər sonra Təbriz şəhərində olmuş ingilis səyyahı C.Hanvey belə yazır: "Bu şəhərin bir hissəsi zəlzələdən dağılsa da... Şərqiñ ən gözəl şəhərlərdən biri idi. Şəhərin nə qala divarları, nə də topxanası vardı. Qədim Spartada olduğu kimi, onun yeganə dayağı şəhər əhalisinin miqdardında və gücündə idi".

Təbrizə yaxınlaşar-yaxınlaşmaz türk əsgərləri Çorsu adlanan yerdə təbrizlilərlə toqquşmalı oldular. Təbriz qoşunlarına bu döyüşdə şəhərin hakimi Əli qorçı başçılıq edirdi. Təbrizlilər hiyəl iş lədərək geri çekildilər və düşmən qoşunları şəhərə daxil olmağa başladı. Bu dəm birdən-birə təbrizlilər hər tərəfdən həmlə edib dörd minlik qoşunu qırdılar.

Bu hadisədən sonra Osmanlı əsgərləri Təbrizə daxil olmaq üçün dəfələrlə cəhd göstərdilər. Lakin hər dəfə təbrizlilərin ciddi müqavimətinə rast gəldilər. Şəhəri ala bilməyən rəqib geri çəkilməyə məcbur oldu. Osmanlı əsgərləri geri çəkilərkən kəndlərdə, obalarda yaşayan əhalini qarət edir, qadın və uşaqları əsir alırdılar. Bəzi hallarda sonsuz siyasi, ictimai sarsıntılarından cana doymuş, möhkəm hakimiyət arzusunda olan bir sıra yerlərin sakınları könüllü surətdə Osmanlı hakimiyətini qəbul edirdilər. Məsələn, Naxçıvan və Ordubad şəhərləri türklərin əlinə keçdi. Borçalı və Qazax könüllü olaraq Osmanlı hakimiyətini qəbul etdi.

1725-ci ilin ayında Təbriz uğrunda döyüslər yenidən başlandı. Başda Abdulla Köprülü paşa olmaqla türk əsgərləri yenidən Təbriz şəhərinə yaxınlaşdırılar. İstənilən nəticə əldə edə bilməyən Osmanlı qoşunları sərkordəsinin əmri ilə şəhər top atəşinə tutuldu. Təbriz şəhəri demək olar ki, iki ay bu vəziyyətdə qaldı. Nəhayət, hərbi texnika və qoşunların sayca üstünlüyü özünü göstərdi. Təbrizlilər şəhəri təhvil verməzdən önce Osmanlı komandanlığından ailələri və silahları ilə birləikdə şəhəri tərk etmək üçün icazə aldılar.

Təbrizi aldıqdan sonra Osmanlı əsgərləri Gəncə şəhərinə doğru hərəkət etdirilər. Gəncəni almaq 40 minlik orduya başçılıq edən Sarı Mustafa paşa həvalə olunmuşdu. Əlavə olaraq Krim xanlığından kömək alan Sarı Mustafa paşa iki aydan sonra - 1725-ci ilin avqustunda Gəncə şəhərini əlinə keçirdi.

1725-ci ilin sonlarında Osmanlı əsgərləri Azərbaycanın sonuncu istehkamını, İstanbul müqaviləsinə görə, Osmanlı işgal zonasına daxil olmayan

Ərdəbil şəhərini də almağa müvəffəq oldular. 1725-ci il dekabrın 18-də Ərdəbil şəhərinin alınması İstanbulda atəşfəşanlıqla qeyd edildi.

Beləliklə, İstanbul müqaviləsindən sonra Azərbaycanın böyük bir ərazisi Türkiyə tərəfindən zəbt edildi. Azərbaycanın Xəzərboyu əyalətləri isə Rusiya dövlətinin hakimiyyətində qaldı.

1728-ci ildə Türkiyə Hacı Davudun yerinə onun sabiq müttəfiqi, sonralar isə rəqibinə çevrilən Qazıqu mu xlu Surxay xanı Şirvana hakimiyət başına gətirdi. Bu "yaxşılığın" əvəzində Surxay xanı Türkiyə sultanına qiymətli hədiyyələr verməli, dövlət xəzinəsinə əhalidən külli məqdarda vergi toplayıb göndərməli idi. Az bir müddət ərzində Surxay xan Türkiyənin itaətində olan bir alətə çevrildi. Türkiyədən hərbi kömək alan Surxay xan Xəzərboyu əyalətlərə mütəmadi basqınları ilə əhalinin mal-qarasını əlindən alıvar-dövlətini qarət edirdi.

Surxay xan həmçinin Quba və Dərbənd istiqamətlərində soyğunuluq yürüşləri etdi. Lakin onun dəstəsi rus qoşunlarının müqavimətinə rast gələrək geri qayıtmaga məcbur oldu.

Surxay xanın Salyan mahalına basqınlarına cavab olaraq, Bakıdakı general-leytenant A.Rumyantsev təcili surətdə ona etiraz məktubu göndərdi. Lakin Təbrizdəki Osmanlı qarnizonundan kömək alan Surxay xan, Rumyantsevin məktubuna məhəl qoymadan öz əməllərinə davam edirdi. Çox keç mədən Surxay xan öz dəstəsi ilə Muğana gəlib, Salyanın bir çox kəndlərini qarət və darmadağın etdi.

Surxay xanın yeni cinayətlərindən xəbər tutan general-leytenant, Rumyantsev onu cəzalandırmaq üçün podpolkovnik Puşençikovun başçılığı altında Bakı qaraizonundan dörd yüz nəfər əsgər göndərdi. Rus qoşunlarının tərkibində bakılı Dərgahqulu xanın dəstəsi də iştirak edirdi.

Rus qoşunlarının və Dərgahqulu xanın dəstəsinin Salyana yaxınlaşdığını eşidən Surxay xan cəld qərbə - türk qoşunlarının yerləşdiyi düşərgəyə çəkildi. Rus komandanlığının Surxay xanın əməlləri barədə Türkiyə nümayəndəliyinə şikayəti nəticəsiz qaldı.

XVII əsrin 20-ci illərinin sonunda tənəzzülə uğramış İran dövlətinin tədricən bərpa olunması, bütün Cənubi Qafqazda işgalçılara qarşı mübarizə əhvali-ruhiyyəsi Azərbaycanda Osmanlı ordusunun vəziyyətini xeyli çətinləşdirdi.

**Çarizmin Azərbaycanın Xəzərboyu əyalətlərində iqtisadi siyaseti. 1732-ci il Rəşt müqaviləsi.** İstanbul müqaviləsinə əsasən Dərbənddən tutmuş Astrabada qədər Xəzərboyu əyalətlər Rusyanın himayəsi altına keçdi. Bu sahədə yerləşən şəhərlər - Dərbənd, Bakı, Ənzəli rus ordusunun dayaq nöqtəsinə çevrildi.

Rus dövləti Xəzərboyu əyalətlərdən həm iqtisadi, hem də strateji məqsədlə istifadə etmək üçün xüsus i tədbirlər hazırlamışdı.

Rusiya məmurlarını, ilk növbədə, Abşeronun neft quyuları maraqlandırırdı. Rus qoşunlarının Bakı qalasını almasından iki ay keçdikdən sonra ordu komandanlığında neft quyuları barədə xüsusi –“Reyestr” tərtib edildi.

Həmin sənəddə “istifadə olunan qara və ağ neft quyuları”, istifadədən çıxmış “neft quyuları”, habelə neftin daşınması, hər iki növ neftin qiyməti və s. dair maraqlı məlumat vardır.

I Pyotru xüsusi ilə “ağ neft” maraqlandırırdı. O, Bakını almağa göndərdiyi rus qoşunlarının başçısı general-major Matuşkinə əvvəlcədən tapşırılmışdı ki, “Rusiyaya ya bir neçə pud ağ neft göndər, yaxud da özünlə gətir”. Bakı ətrafında hasil edilən “ağ neftin” miqdarı barədə təsəvvür yaratmaq üçün I Pyotrun Matuşkinə verdiyi başqa bir əmrinə nəzər salmaq kifayət edir: “Ağ neftdən min pud və ya nə qədər mümkünsə göndər”.

İnkışaf etməkdə olan Rusiya manufaktura sənayesində neftdən əlavə, Xəzər boyunda yerləşən əyalətlərin, eləcə də Şirvanın təbii sərvətinə və burada istehsal olunan xammala da ehtiyac duyulurdu. Rusyanın hakim dairələrini xüsusi ilə xam ipək, pambıq, yun, təbii boyalar, tikinti materialları, metal və s. maraqlandırırdı. Bununla əlaqədar olaraq bu yerlərin təbii sərvətlərini istismar etmək məqsədilə xüsusi tədbirlər hazırlanırdı.

Pyotr hətta Xəzərboyu əyalətlərdə bitən bəzi texniki bitkilərin Rusiyada yetişdirilməsinə göstəriş verdi. Bu münasibətlə Ukraynada, Həştərxanda və Rusyanın digər şəhərlərində ipəkçiliyin inkişaf etdirilməsi barədə fərman imzalandı. Bu tədbir I Pyotr üçün o qədər əhəmiyyətli idi ki, hətta tut ağaclarını qırın şəxsi edam edəcəyi barədə qərar da verdi. Lakin şimalın sərt iqlimi ipəkçiliyi yaratmaq meylinə mane oldu. Bu hadisədən sonra Rusyanın iş adamları Xəzərboyu əyalətlərdə yetişdirilən xam ipəyə daha çox yəhəmiyyət verməyə başlıdilar. Rusyanın rəsmi dairələrində belə rəy yaranmışdı ki, Şirvanın elə bir kəndi yoxdur ki, orada ipəkçiliklə məşğul olunmasın. Şirvanın ipəkçiliyindən istifadə edərək I Pyotr xam ipəyi bir sıra Qərbi Avropa ölkələrinə, o cümlədən İngiltərəyə, Hollandiya, Fransa və Poştaya ixrac etmək fikrində idi.

Öz mövqeyini işgal etdiyi əyalətlərdə möhkəmləndirmək məqsədilə rus komandanlığı Bakı, Astara, Salyan və Niyazabadda istehkamlar inşa etməyi qərara aldı. Rus mütəxəssisləri Kür çayında gəmiçiliyin inkişafı və buradan balıqçılıq məqsədilə istifadə edilməsi üçün tədbirlər hazırladılar. Azərbaycan və Cənubi Qafqazın başqa ölkələri ilə six iqtisadi əlaqə yaratmaqdan ötrü Rusiya hökuməti Kür çayının mənsəbinə yaxın Peterburq kimi bir şəhəri salmaq fikrinə düşdü. Bu şəhər Rusyanın Xəzər dənizi vasitəsilə Şərqi ölkələri ilə apardığı ticarətin mərkəzi

olmalı idi. 1723-cü ildə İranda və Azərbaycanda ticarət aparan 400 səhmdar cəmiyyəti yaradıldı.

Əvvəllər ticarət yönümlü bu səhmdar cəmiyyətləri böyük ümidi lə verirdi. Cəmiyyətin yaradıldığı il Bakıdan, Dərbənddən və Ənzəlidən Həstərxana 140 tay və iki bağlama xam ipək, 64 bağlama işlənmiş ipək, 131 tay və 192 bağlama parça göndərildi.

Rusiya özünün işgal dairəsində ticarətin inkişafı məqsədilə həri cür vasitədən istifadə etməyə çalışırı.

1723-cü ildə Bakı şəhəri rus qoşunları tərəfindən işgal edildikdən sonra burada komendant üsuli-idarəsi yaradıldı. Rus komandanlığının tərəfindən Bakı və Abşeronə komendant təyin olunmuş Baryatinski tezliklə yerli feodalların neft quyularını müsadirə edərək onları mədaxildən məhrum etdi. Komendantın bu hərəkətindən təşvişə düşən Bakı feodalları xarici işgalçılara qarşı üsyən qaldırmağı qərara aldılar. Lakin sui-qəsdin üstü açıldıqda üsyənin təşkilatçısı, sabiq Bakı yüzbaşısı Dərgahqulu bəy qalanı tərk edib qaçıdı. Rus komandanlığı üsyəna cəhd göstərdiklərinə görə, bakılıların bir dəstəsini Rusyanın müxtəlif şəhərlərinə sürgün etdi.

Rus komandanlığının belə bir hərəkəti Bakıda və ümumiyyətlə Xəzərboyu münbit torpaqlarda məskunlaşmağa can atan ermənilər üçün bir fırsat idi. I Pyotra müraciətlə "yeni əldə olunmuş torpaqlarda", xüsusilə Bakıda onlar üçün yer ayırmayı xahiş etdilər. Ermənilərin müraciəti 1 Pyotruncun ürəyindən oldu. Onsuz da bu yerlərdə o, ilk növbədə xristianları, xüsusilə ticarət aləmində fəallıq göstərən erməniləri görmək istəyirdi. Rus tarixçisi P. Butkov yazır ki, 1724-cü il İstanbul mülqaviləsindən sonra I Pyotr briqadı Rumyantsevə tapşırılmışdı ki, erməniləri Xəzərboyu əyalətlərdə istədikləri şəhərlərdə yerləşdirmək gərəkdir, lazım gələrsə, yerli əhalini qovub, erməniləri həmin yerlərdə məskunlaşdırınsın.

Çar cənub sərhədlərdə, Xəzərboyu əyalətlərdə erməniləri yerləşdirməklə iki məqsəd güdürdü: həm cənubdan qismən ərazinin əmin-a manlıqını təmin etsin, həm də ticarətdə olan ermənilərin xidmətindən faydalansın. Ermənilərin Şirvana köçürülməsi təkcə I Pyotruncu istəyi deyil, eyni zamanda onların bilavasitə arzusundan da irəli gəlirdi. P. Butkovun yazdığına görə, ermənilər üç dəfə I Pyotra müraciət edib "yalvarmışlar ki, onlara Xəzər dənizi sahillərində daimi yaşayış üçün yer versin".

1 Pyotr 1724-cü il noyabrın 14-də general-mayor Kropotova xüsusi əmr vermişdi. Əmrində deyilirdi: "Erməni xalqı bizdən xahiş etmişdir ki, biz onları öz himayəmizə qəbul edib torpaqlar ayıraq, ona görə də sizə tapşırıram ki, əgər erməni xalqı bəyəndiyi yerdə yaşamaq istəsə, ona kömək edib ləyaqətlə qoruyun, elə rəftar

edin ki, onlardan heç bir şikayət eşidilməsin, çünki biz burada erməni xalqını imperatorluq qayğısı ilə əhatə edib, öz himayəmizə götürmüşük".

I Pyotr, demək olar ki, eyni məzmunlu əmri Xəzər sahillərində yerləşən digər ordu qərargahlarına da göndərmişdi. Bu barədə P. Butkov yazır: "General-leytenant Matyuşkin və briqadir Levaşova tapşırılmışdı və eyni zamanda bütün erməni xalqına bildirilmişdi ki, hər cür vasitə ilə erməniləri və digər xristianları rus ordusunun tutduğu əyalətlərdə - Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə və digər əlverişli yerlərdə mehribanlıqla qəbul etsinlər, onlara nəzakət göstərib mühafizə etsinlər; onlara ev-eşik salmaq üçün münasib sahələr ayırsınlar, torpaq versinlər, şəhər və kəndlərdə sahibsiz qalan evləri də onların ixтиyarına versinlər". Burada Bakı ilə əlaqədar əmrlərdən aşağıdakı sözləri xatırlatmaq yerinə düşərdi: "Xoşagəlməz, yaxud şübhəli müsəlmanları qovmaq və onları xristianlarla əvəz etmək".

I Pyotrun bu məkrli siyaseti 1725-ci il fevralın 11-də Xarici işlər kollegiyasının qərarında və I Yekaterinanın 1726-ci il fevralın 22-də verdiyi əmrində də öz əksin i tapmışdı.

Rus qoşunları tərəfindən işgal edilmiş Xəzərboyu əyalətlərdə, Rusiya hökumətinin buranın təbii sərvətlərinə olan ehtiyacı sayəsində təsərrüfat nisbətən canlandı: 1723-cü ilin avqustundan 1725-ci ilin avqustunadək olan müddət ərzində Bakıda neft satışından dövlət xəzinəsi 36 çervon, 16.638 man. və 951/4 qəp. gömrük etmişdi. Bu qayda ilə Dərbənd və Salyan şəhərlərində də mədaxıl artmışdı.

Lakin bununla belə, Rusiyanın yeni torpaqlardan götürülcək gəlirə bəslədiyi ümidi özünü doğrultmadı. Buradan əldə edilən gəlir nə rus piyada və süvari qoşunlarının, nə də gəmilərinin xərcini ödədi.

Buna görə do I Pyotrun sağlığında bu barədə bir kəlmə belə deməyə cəsarəti çatmayan məmurlar imperatorun ölümündən sonra (1725) Xəzərboyu əyalətlərdən el çəkməyi tələb etməyə başladılar.

Bununla belə, Rusiya hökuməti bu torpaqları birdən-birə tərk etməkdən ehtiyat edirdi. Çünki rus qoşunları gedər-getməz Türkiyə Xəzərboyu əyalətlərə sahib ola bilərdi. Həmin dövrdə İranın mərkəzi hökuməti dağılmış, dövlətin paytaxtı isə əfqan qəbilələrinin əlinə keçmişdi. Məhz buna görə də Rusiya hökuməti Xəzərboyu əyalətlərdən hələlik el çəkməyə cürət etmirdi.

Türkiyənin gələcəkdə həmin yerləri zəbt etməməsi üçün Rusiya hökuməti İstanbul müqaviləsinin şərtlərini yerinə yetirmək qərarına gəldi və Türkiyə hökumətini səhəd məsələlərinin həlli məqsədilə danışığa dəvət etdi.

1726-cı ildə Şamaxı şəhəri yaxınlığında, Mabur kəndinə Rusiya ilə Türkiyə dövlətlərinin nümayəndələri görüşərək öz aralarındaki sərhədi müəyyən etməyi qərara alırlar.

Hər iki dövlət nümayəndələrinin qərarına əsasən 1726-ci ildən başlayaraq rus qoşunları silah işlətmədən Müşkür, Niyazabad, Cavad, Salyan, Lənkəran, Astara, Qızılıağac, Talyış dağlarının biri hissəsini tutdular. 1727-ci ildə onlar Şəşpara, Rustov, 1728-ci ildə isə Quba və Təngiyə sahib oldular.

Əgər ilk çağlarda rus komandanlığı işgal olunmuş şəhərlərdə şah inzibati idarəsinə ləğv edib, əvəzinə komendant üsuli-idarəsi yaradırdısa, 1726-ci ildən sonra həmin torpaqlarda ümumi işgal idarəsi təşkil olundu və knyaz V.V.Dolgoruki komandan təyin edildi.

Bu hadisədən sonra rus hərbi məmurları işgal olunmuş əyalətlərdə təsərrüfat həyatını canlandırmaq məqsədilə müxtəlif layihə hazırladılar və bu barədə Peterburq hökumətinə məlumat verdilər. Belə məlumatlardan birində deyilirdi: "Bakı ətrafindakı dağlımış karvansaralar bərpa olunmalıdır, qacmış əhalinin qayıtmasına nail olunmalı, hamı əvvəl edilməlidir. Şirnkləndirici vədlərlə Şamaxıdan erməniləri və hindililəri Bakıya cəlb etmək, burada bütün Şərqi ticarətinin mərkəzinə yaratmaq lazımdır".

Rus komandanlığı eyni zamanda yerli tacirləri gəmilərlə təmin etməklə onların Volqa-Xəzər ticarətinə cəlb olunmasına çalışırdı.

Azərbaycan tacirlərinin Volqa-Xəzər ticarətində iştirakı çox güman ki, hər iki tərəfi təmin edirdi. Bunu azərbaycanlıların uzun müddətə hətta ailələri ilə Rusiya şəhərlərinə köçmələri, burada ticarətlə məşğul olmaları bir daha sübut edir. Həştərxan Dövlət Vilayət Arxivində hifz olunan "Həştərxan qubemiyası dəftərxanasından Rusyanın yuxarı şəhərlərində ticarət etmək üçün gedən Bakı və Salyan tacirlərinin siyahısı" adlı sənəddə kişi adları ilə yanaşı, "Şəhrəbani, Asiya, Xanımsultan, Gözəl" kimi qadın adları da vardır ki, bu da tacirlərin ailələri ilə birgə səfərə çıxışını göstərir.

XVIII əsrin 30-cu illərində Azərbaycanda vəziyyət kəskin surətdə dəyişir. Ölkə ərazisi Türkiyə ilə İran arasında gedən qanlı döyuşlər meydanına çevrilir. Həmin dövrdə İranda zəifləmiş mərkəzi hökumət Əfşar qəbiləsindən olan Nadirin (Təhmasibqulunun) dövlət işlərinə qarışması sayəsində tədricən dirçəlməyə başlayır.

İran-Türkiyə müharibəsində İranın qələbəsini arzulayan Rusiya hökuməti İran diplomatları ilə danışqlardan sonra 1732-ci il yanvar ayının 21-də Rəşt şəhərində müqavilə bağlayır. Rəşt müqaviləsi 8 maddədən ibarətdir. Birinci maddəyə görə, Rusiya beş ay ərzində Kür çayının Xəzər dənizinə tökülen məntəqəyə qədər ərazidən İran dövlətinin xeyrinə olaraq qoşunlarını geri çəkməli və həmin yerlərə Türkiyəni buraxma malı idi. İkinci maddədə deyilirdi ki, Kür çayından şimala doğu yerleşən torpaqlardan Rusiya öz qoşunlarının o vaxt geriye çəkəcəkdir ki, İran 20-ci illərdə

Türkiyə tərəfindən zəbt olunmuş torpaqları yenidən özünə qaytarın. Bunun əvəzində İran dövləti Rusiya ilə əbədi dost olacağıma, "onun düşmənlərini özünün düşməni sayacağına" söz verirdi.

Rusiya dövləti İran tacirlərinə ölkənin hər yerində sərbəst, gömrüksüz ticarət etməyə və Rusiyadan gömrük vermədən mal getirməyə də icaza verdi. İran da öz növbəsində rus tacirlərinin gömrük vermədən İrandan keçərək Hindistana getməsinə razı oldu. Müqaviləyə əsasən rus təbəələrinə həmçinin İran dövlətinin hər yerini özləri üçün ev, karvansara və dükən tikməyə icaza verilirdi. Müqavilənin yeddinci maddəsində deyildirdi ki, vaxtilə Rusiya təbəəliyin qəbul edən yerlilərə heç bir təzyiq göstərilməyəcəkdir.

Beləliklə, 1732-ci il Rəşt müqaviləsi əsasında ölkə daxilində müəyyən sabitlik əmələ gəldiə də, Azərbaycanın Kür çayından cənubda yerləşən Xəzərboyu əyalətləri yenidən İranın hakimiyyəti altına keçdi.

**Azərbaycan torpaqları Osmanlı hakimiyyəti dövründə (1723-1735-ci illər).** Osmanlı işgalinə məruz qalmış vilayətlərdə əvvəlki inzibati-ərazi bölgüsü kiçik dəyişikliklərlə saxlanılmışdı. A zərbaycan torpaqları *vilayətlərə* (əyalətlərə), onlar da *sancaqlıqlara* bölünmüdü. Vilayətlərin ərazisi, adətən, əvvəller mövcud olan bəylərbəyiliklərin ərazisinə uyğun gəlirdi. Ancaq Gəncə vilayətinin ərazisi keçmiş Qarabağ (Gəncə) bəylərbəyiliyinin ərazisinə nisbətən xeyli kiçik idi. Qazax sancaqlıq kimi qonşu Tiflis vilayətinin, Göyçə gölünün şimal-şərqində yerləşən Lori, Pəmbək isə İrəvan vilayətinin tərkibinə daxil edilmişdi.

Sancaqlıqların ərazisi əvvəlki *ölkələrin*, bəzi hallarda *mahalların* ərazisinə uyğun gəlirdi. Sancaqlıqlar öz növbəsində *mahallara* və *nahiyələrə* bölündü. Nahiyələr də, adətən, bir neçə kənddən ibarət olan *qəriyələrə* ayrıılırdı.

Vilayətlərdə ali hərbi-inzibati, həmçinin siyasi hakimiyyət hərbi dövrdə *sərəsgər*, dinc vaxtlarda isə *mühafiz* adlandırılan Osmanlı, sərkərdələrinə məxsus idi. Sancaqbəyilər, mahal və nahiyə naibləri isə əsasən yerli feodallardan təyin olunurdu.

Kür çayından şimaldakı Azərbaycan torpaqları xüsusi statusa malik idi.

Bu ərazilər vassal hakimlər tərəfindən idarə olunurdu. Məsələn, paşa rütbəsi almış Əli Sultan Şəki vilayətinin hakimi vəzifəsinə təsdiq olunmuşdu. Ərəş və Qax da vassal mülkləri idi.

1725-ci ilə yaxın Şirvanda öz hakimiyyətini bir qədər möhkəmləndirən Hacı Davud artıq rusları Azərbaycandan sıxışdırmağı planlaşdırır və Gəncədəki türk paşasından hərbi yardım göndərməyi xahiş edirdi.

Surxay xanın basqınlarının qarşısını almağa çalışan osmanlılar onun Şirvana yolunu kösmək üçün Topkaraqan qalasını tikməyə başlamışdılar. Ancaq Surxay

xanın tərəfdarı olan carlılar bu qalanı dağıtdılar. Surxay xanı zərərsizləşdirmək üçün osmanlılar 1727-ci ildə ona ikibunçuqlu paşa rütbəsi verib, aylıq məvacib təyin etdilər. Qəbəlonin idarəsi də Surxay xana tapşırıldı. Surxay xan bununla kifayətlənəməyib Ağdaşı da zəbt etdi və yalnız bundan sonra Osmanlı imperiyasına sədaqət andı içdi. Şübhəsiz, bu, Hacı Davudu narahat etdi və o, Türkiyəyə meylində tərəddüdə başladı. İş o yerə çatdı ki, türk paşası Hacı Davudun Osmanlı imperiyasına sədaqətinə şübhə ilə yanaşmağa, onun Rusiyaya meyil etdiyini düşünməyə başladı. Səfəvilərə qarşı mübarizə dövründə xalq kütlələrinə bol-bol vədlər verən Hacı Davud hakimiyyət başına gəldikdən sonra xalqın vəziyyətini yüngülləşdirmək üçün heç nə etmədiyindən, Şirvanda ictimai dayağıni itirmiş və kənarda kömək axtarmağa başlamışdı. O, hətta II Təhmasibə də məktub göndərərək şaha qulluq etməyə hazır olduğunu bildirmişdi.

1728-ci il iyunun 6-da Osmanlı hökuməti Hacı Davudu xanlıqdan kənar etdi və o, ailəsi ilə birlikdə Gəncəyə gətirildi. Hacı Davud 4 oğlu, 2 qardaşı və bütün ailəsi ilə birlikdə Kipr adasına aparıldı, 1735-ci ildə isə Geliboluya köçürülrək orada da öldü. Qaziqu muxlı Surxay xan Şirvan xanı təyin olundu.

Osmanlı hakimiyyəti dövründə Azərbaycanda aqrar münasibələrin məzmununda ciddi dəyişiklik baş verməmişdi. Divani və xass torpaqları vahid *miri* torpaqları kateqoriyasına daxil edilmişdi. Osmanlı hakimiyyətinə loyal münasibət bəsləyen mülkədar və tiyuldaların mülkiyyət hüququna toxunulmurdu. Itaətsizlik göstərənlərin torpaqları isə müsadirə olunub, osmanlı döyüşçülərinə paylanır, yaxud satılırdı. Maraqlıdır ki, 1730-cu ildə Osmanlı komandanlığı Təbrizi İran qoşunlarına təslim edərkən oradakı yeničərlər yiyələndikləri malikanələrdən məhrum olduqları üçün qiyam qaldırmışdır.

Osmanlı hakimiyyət orqanları işgal olunmuş yerlərdə əhalinin siyahısını tutub hər sancaqlıq, vilayət üçün vergi qanunnaməsi tərtib edirdilər. Xüsusi vergi dəftərlərində kişi əhalisi və vergilər eks olunurdu. 1727-ci il "Gəncə vilayəti Qanunnaməsi"ndən göründüyü kimi, əhali *ışır, bəhrə, rəsmi-bağ* (bağpulu), *rəsmi-bostan* (bostanpulu), *rəsmi-rəqan* (sağilan inəklərə görə hesablanırdı *rəsmi-əqnam* (yay və qış olaqlarından istifadəyə görə almındır *rəsmi-asiyab* (dəyirməna görə), *rəsmi-ispəncə* (can vergisi - Səfəvilər dövründəki *səranə* - başpulu vergisinə uyğun gəlirdi) və digər vergilər, mükəlləfiyyətlər ödəyirdi. Çox ağır vəziyyətdə olan sakinlərin güzəranını bir qədər yaxşılaşdırmaq üçün *rəsmi-arusanel* (gəlin üçün alınan vergi), *tapuyi-zəmin* (üstündə yardımçı obyektlər yerləşdiyinə və başqa səbəblərə görə becərilməyən torpaqdan alınan vergi) kimi bezi vergilər müvəqqəti olaraq almırdı. "Naxçıvan dəftəri" ndən məlum olur ki, Osmanlılar qadınları,

uşaqları qocaları, şikətləri, xəstələri, həmçinin zehni əməklə məşğul olan şəxsləri vergilərdən azad ediblərmiş.

Ticarət və sənətkarlıqla Səfəvilər dövründə alınan vergilər olduğu kimi saxlanılmışdı. Bir sıra hallarda Osmanlı hakimiyət orqanları vergilərin yiğilmasının müqətiyyəyə verirdilər. Osmanlılar Təbrizdəki zərbxananın işini qaydaya salmağa çalışırlılar. Hərbi əməliyyatlar nəticəsində tənəzzülə uğra mis ticarəti canlandırmaq üçün bəzi tədbirlər görüldürdü. Araz çayı, Arpaçayın yataqları təmizlənərək gəmiçilik üçün yararlı hala gətirilmişdi.

Adətən, vilayət hakimləri yiğilan vergilərin bir hissəsini özlərinin məvacib üçün saxlayırlılar. Yerli xəzinənin xeyli hissəsi Osmanlı qoşunlarını saxlamağa, habelə istehkamlar tikməyə sərf olunurdu. 1726-cı ildək Gəncədə xan sarayı ətrafında dördqülləli qala inşa edilmişdi. 1725-ci ildə Təbrizdə Uzun Həsən və Mehdi Sahib əz-zaman məscidləri ətrafında bışmış və ciy kərpicdən qala inşa olunmağa başlanılmışdı. Qalanın 8 iri və 4 kiçik darvazası var idi. Tikintiyə artıq iyirmi ildən bəri Osmanlı xidmətində olan bir alman memarı rəhbərlik edirdi. Ərdəbildə də qala inşa olunurdu.

Osmanlı ordusunda xidmət edən yeniçərlərin bir çoxu qayda-qanunu pozur, yerli sakinləri qarət edirdilər. Osmanlı hakimiyət orqanları yeniçərlərin özbaşınlığının qarşısını almağa çalışalar da, bəzən buna nail olmurdular. Məsələn, 1729-cu ilin sentyabrında Təbriz hakimi tərəfindən yerli sakinləri əsir edərək, ödənc alıb buraxmaq qadağan olunduğu zaman yeniçərlər qiyam qaldırmışdır. Onlar iki nəfər yeniçəri öldürərək bu işdə yerli sakinləri günahlandırmış, intiqam tələb etmişdilər. Təbriz hakimi sərəsgər Hacı Mustafa paşa yeniçərlərin fitnəsini başa düşərək şəhərlilərə qarşı cəza tədbirlər görülməsinə icaza verməmişdi. Belə olduqda yeniçərlər qiyam qaldıraraq paşanı öldürmək istəmişdilər. Paşa qalada gizlənməklə xilas etmiş və ələcsiz qalıb yeniçərlərə sərbəstlik vermişdi.

**Xarici işgalçılara qarşı xalq azadlıq mübarizəsi. Ərazisi** iki iri imperiya arasında bölüşdürülmüş Azərbaycanın xalq kütłələri yadelli əsarətinə tabe olmaq istəmir, kəskin müqavimət göstərirdi. Mübarizənin passiv formaları vergi və mükəlləfiyyətləri ödəməkdən imtina, yaşayış yerlərini tərk etmək idi. Bir çox sakinlər rusların işgal etdiyi ərazilən osmanlıların işgal bölgəsinə və ya əksinə qaçırdılar.

Xalq azadlıq hərəkatının fəal formaları düşmən hissələrinə partizan basqınları və kütləvi xalq azadlıq üsyənlərindən ibarət idi. Hacı Davudun dəstələrinin rus qarnizonlarına hücumunu partizan hərəkatına aid etmək olar.

1724-cü ilin yayında Salyanda Rusiya əleyhinə çıxış baş verdi. Salyandakı bütün rus zabitləri, podpolkovnik Zimbulatov başda olmaqla, Salyan naibi Məhəmmədhüseyn bəyin yanına qonaq çağırılıb öldürüldülər. Salyan hakimləri, o cümlədən keçmiş Salyan xanın dul qadını Fatimə xanım mahalın bütün sərvətlərinin rus hakimiyyəti orqanlarının əlində cəmləş məsindən narazı idi.

Azərbaycan feodallarının bir çoxu 1722-ci ildə çarizmin Rusyanın guya işgalçılıq məqsədi güdmədiyi haqqındaki vədlərinə müəyyən dərəcədə inanmış, rus işgalinə müvəqqəti bir hal kimi baxmışdır. Ancaq onlar zaman keçdikcə rusların əsil məqsədini, Azərbaycanda möhkəmlənən mək niyyətində olduqlarını anlamışdır.

Salyanla eyni vaxtda Bakıda da Dərgahqulu bəyin başçılığı ilə çıxış olmalı idi. Ancaq irəlidə bəhs edildiyi kimi, rus hakimiyyət orqanları Bakıda hazırlanan çıxışdan xəbər tutdular və cəza tədbirləri gördülər. 4 yüzbaşı, 250 xidməti şəxs və ticarət adamı həbs edildi. Dərgahqulu bəyi tutmaq mümkün olmadı. Həbs edilmiş bakılırlar Rusiyaya sürgün olundular.

1727-ci ildə Muğan hakimi Ramazan Os manlı və rus hakimiyyətlərinə qarşı çıxış etməyə cəhd göstərdi, lakin müvəffəqiyyətsizliyə uğrayaraq həbs olundu.

1726-cı ildə Şəqqqaqi və Şahsevən tayfaları Osmanlı hakimiyyətinə qarşı üsyan etdilər. Əbdürəhman paşa qiyamçı tayfaları sakitləşdirə bildi. Os manlı saray tarixçisi K.Çələbəzadənin yazdığını görə, 1727-ci ilin yayında Dizəq və Bərgüşəd mahallarında yaşayan Qaraçorlu adlı kurd tayfasını sakitləşdirmək üçün 15 min nəfərlik Osmanlı qoşunu göndərmişdi. Ancaq orduya səfərbər olunmuş Osmanlı döyüşçüləri müsəlman əhaliyə qarşı vuruşmaqdan imtina etdilər. Bu, Osmanlı komandanlığının Qaraçorlu tayfasının başçıları ilə sazişə gəlməyə məcbur etdi. Əldə olunan razılığa görə, Qaraçorlu tayfası Osmanlı hakimiyyətini tanımağı ermənilərlə əlaqə saxlama mağçı öhdəsinə götürdü.

1727-ci ilin sonunda Qaradağda böyük xalq azadlıq hərəkatı baş verdi. Üsyanı Əbdürəzaq xan başçılıq edirdi. O, əvvəller könlüllü olaraq Osmanlı hakimiyyətini qəbul etmiş və paşa rütbəsi almışdı. Bir neçə sancaklıqdan toplanan qoşuna başçılıq edirdi. Əbdürəza xan şahsevənlərə Osmanlı hakimiyyətinə qarşı birgə mübarizə haqqında razılığa gəldi. Tezliklə şahsevənlər və Muğanlı tayfası da Əbdürəzaq xana qoşuldular. Təbriz hakimi 1728-ci il yazın əvvəllerində Əbdürəhman paşanı 20 min nəfərlik qoşunla üsyançılar qarşı göndərdi. Mənbələrin məlumatına görə, sayı 40 min nəfər çatan üsyançılar Osmanlı qoşununu darmadağın etdilər və Ərdəbili mühəsirəyə alındılar.

1728-ci ilin əvvəllerində özünü yalandan "İsmayııl Mirzə" adlandıran bir nəfərin fəaliyyəti gücləndi. Yalançı şahzadə əvvəlcə Xəzər dənizinin cənub sahillərində fəaliyyət göstərirdi. Mazandaran hakimi tərəfindən möglüb edildikdən

sonra rus işgal zonasına daxil olub, ətra fina tərəfdarlar toplamağa başladı. Lakin rus hərbi hissələri yalançı İsmayııl Mirzənin dəstələrini darmadağın edə bildilər. Bundan sonra İsmayııl Mirzə Təbrizə tərəf hərəkət etdi, tezliliklə Əbdürəzaq xan və Şahsevən dəstələri ilə birləşdi. Üsyançıların birləşmiş dəstələri Ərdəbilə hücum edib, şəhərin xeyli hissəsini almağa müvəffəq oldular. Lakin 1728-ci il avqustun əvvəllərində Osmalılar Ərdəbil yaxınlığında üsyançıları məğlub etməyə nail oldular. 1728-ci ilin sonu, 1729-cu ilin əvvəllərində Muğan çölündə üsyançılar daha bir ağır məğlubiyyətə uğradılar, Əbdürəzaq xan əsir a lindi və edam olunmaq üçün İstanbula aparıldı. Mənbələrin verdiyi məlumatə görə, döyüşdə məğlubiyyətə uğrayan Əbdürəzaq xan bir neçə tərəfdarı ilə Surxay xana pənah aparmışdı. Sonuncu isə üsyançıların rəhbərlərini Osmalı hakimiyyət orqanlarına təslim etmişdi.

Üsyançılar mübarizəni dağınla xeyli davam etdirildər. Yalnız 1729-cu ilin yayında onların müqaviməti qəti qırıldı. Osmalılar tərəfindən darmadağın edilən İsmayııl Mirzə 2 min nəfər ilə Muğanın rus işgalində olan zonasına daxil oldu və buradakı şahsevənləri özünə birləşdirməyə cəhd etdi. Lakin yalançı şahzadənin qüvvəsinə inamı itirmiş şahsevənlər ona qoşulmadılar. General Rumyantsevin göndərdiyi hərbi dəstə İsmayııl Mirzənin dəstəsini tainamilə darmadağın etdi. Yalançı şahzadənin 10-15 tərəfdarı qaçıb xilas ola bildi, özü isə bir müddət Xalxal şəhəri yaxınlığındaki Mosullu kəndində gizləndi. General Levaşov bu kəndə taxıl aparılmasını qadağan etdi və yerli feodal Səlim xana tapşırı ki, yalançı şahzadəni ya tutsun, ya da məhv etsin. Səlim xanın təhriki ilə digər yerli feodal Mir Fazıl öz adamları ilə "İsmayııl Mirzə"ni və onun 20-yə qədər tərəfdarını gecə yuxuda ikən (digər məlumatə görə hamamda çımdıkları zaman) öldürdü.

1730-cu ildə astarah Musa xan ruslara qarşı qiyam qaldırdı və Osmanlı işgal zonasına keçdi. Lakin bir müddətdən sonra geri qayıtdı.

Həmin il Dərgahqulu xan (1727-ci ildə Bakıya qayıtmış və Bakı hakimliyinə bərpa olunmuşdu) yenidən ruslara qarşı çıxdı və Bakını tərk etdi.

**Azərbaycan ərazisində İran-Osmanlı mühəribələri. 1735-ci il Gəncə müqaviləsi.** XVIII əsrin 30-cu illərinə yaxın Səfəvi İranı ərazisinin böyük bir hissəsi əfqan işgalçlarından təmizləndi. Bununla belə, Qərbi İran, Cənubi Azərbaycan, Xəzərsahili vilayətlər istisna edilməklə, demək olar ki, bütün Cənubi Qafqaz hələ də Osmanlı işgalçlarının elində idi. Nadir xanın yüksəlişi ilə yenidən dirçəlmış İran dövləti qarşısında Osalı ordusu ilə mübarizə vəzifəsi dururdu.

1730-cu il İran üçün Türkiyəyə qarşı hərbi əməliyyata başlamaq əlverişli oldu. Əvvələ, bu dövrdə baş vermiş çevriliş nəticəsində III Sultan Əhməd taxtdan

salınmışdı və Türkiyənin hakim dairələri daxili vəziyyətin nizama salınması ilə məşgul idi. İkincisi, Rusiya İran'a hüsn-rəğbat bəsləyirdi. Şəraiti düzgün qiymətləndirən İran dövləti Osmanlı imperiyasına qarşı hərbi əməliyyatlara yenidən başladı.

Osmanlı ordusunun Azərbaycandakı əsas dayaq nöqtələrinən biri Təbriz idi. İran ordusunun başında duran Nadir xan Əfşar qoşunlarını məhz oraya yönəltdi. Təbrizə hərəkət edərkən İran sərbəzi Təbriz qarnizonuna yardımə gedən Osmanlı hissələrini məğlub etdilər. Osmanlı ordusu İrvana tərəf geri çəkildi.

Tezliklə Nadir Təbrizə yaxınlaşdı. Ağır döyüşlər başlandı. Çoxsayılı düşmənin zərbələrinə tab gətirməyən Osmanlı qarnizoru şəhərə çəkildi və 6 gün ərzində İran ordusunun fasılısız hücumlarını dəf etdi. Lakin Osmanlı baş vəzirinin göstərişi ilə Təbriz tərk olundu. 1730-cu ilin sentyabrında İran ordusu Osmanlı qarnizonunun yerləşdiyi Ərdəbili doğru hərəkət etmək qərarına gəldi. Bu xəbəri eşidən Osmanlı paşası kömək üçün həmin dövrdə Xəzərsahili vilayətlərdə yerləşən rus ordusuna müraciət etdi.

Rus komandanlığının vasitəçiliyi nəticəsində Osmanlı hissələrlə heç bir itki vermədən Ərdəbili tərk edərək rusların hakimiyyəti altında olan Astarada siğınacaq tapdları. Sonra isə Şirvandan keçərək Türkiyəyə yola düşdülər. İran ordusu isə heç bir müqavimət rast gəlmədən Ərdəbili tutdu.

Lakin hadisələrin gözənlənmədən dəyişməsi Nadirin Türkiyəyə qarşı uğurlu mübarizəsinə mane oldu. Xorasanda şah hökumətinə qarşı üsyən qalxdı və Nadir üsyəni yatrımaq üçün oraya yola düşməyə məcbur oldu.

Nadirin üsyəni yatrımaqla məşgul olmasından istifadə edən II Şah Təhmasib öz sarsılmış nüfuzunu bərpa etmək məqsədilə Osmanlılara qarşı hərbi əməliyyatları davam etdirmək qəranna gəldi. 1731-ci ildə İran ordusu İrvana tərəf hərəkət etdi. Lakin Eçmədzində əldə olunan ilkin müvəffəqiyyətə baxmayaraq, Şah Təhmasibin ordusu məglubiyyətə uğradı. Hətta şahın özü də az qala əsir düşəcəkdi. Aprelin ilk günlərindən II Təhmasib özünün məğlub edilmiş ordusu ilə Təbrizə qayıtmaga məcbur oldu. Həmin dövrün arxiv sənədlərində deyilirdi ki, "orduda acliq hökm süründü və onun (şahın. - *məsul red.*) çoxlu adamı, atı və qatırı məhv olmuşdu".

Osmanlı komandanlığı İran ordusu tərəfindən elə keçirilmiş torpaqları qaytarmaq qərarına gəldi. Türk qoşunu Təbrizə tərəf hərəkət etdi. Öz növbəsində Surxay xan 1731-ci il aprelin 24-də Əli paşadan Təbrizə getmək və Gəncədən buraya göndərilən türk ordusu ilə birləşmək haqqında əmr aldı. Osmanlı ordusu Cənubi Azərbaycan və İranda qələbə ələmətlərini içərilərinə doğru uğurla hərəkət etdi. II Şah Təhmasib düşməni dayandırmaq üçün öz ordunu Həmədəna

göndərdi. Elə buradaca tərəflər arasında döyüş baş verdi məğlubiyyətə uğrayan II Təhmasib Qəzvinə çəkildi.

Beləliklə, İsfahana gedən yol Osmanlı ordusunun üzünə açılmış oldu. Lakin Əhməd paşa İran paytaxtını elə keçirmək üçün lazımi nədər qüvvəsi olmadığını anlayaraq, tutulmuş ərazin i talan etməklə kifayətləndi. Ağır məğlubiyyət qarşısında qalan II Şah Təhmasib Osmanlı Türkiyəsindən sülh sazişi bağlamağı xahiş etdi. İsfahandan uzaqda yerləşən Nadir bu xəbəri eşidib təcili olaraq II Təhmasibə məktub göndərdi və Türkiyə ilə sülh bağlaşmasını, torpaq güzəştə getməməsin i tələb etdi. Lakin 1732-ci il yanvarın 16-da Kırmanşah şəhərində İranla Türkiyə arasında sülh bağlandı və şah ləngimədən onu təsdiq etdi. Həmin müqavilənin şərtlərinə görə, İrəvan, Gəncə, Tiflis, Şamaxı şəhərləri ilə birlikdə Şirvan vilayəti, habelə Dağıstan Türkiyənin ixtiyarında qalır, Təbriz və Kırmanşah İrana qaytarılırdı. Araz çayı göstərilən dövlətlər arasında sərhəd olmalı idi.

Nadir Xorasandan qayıtdıqdan sonra tərəfdarlarının yardımını ilə II Təhmasibin taxtdan saldı. O, II Təhmasibin 8 aylıq oğlu Abbas Mirzəni III Abbas adı ilə şah, özünü isə onun vəkili elan etdi. Həmin vaxtdan etibarən Nadir faktiki olaraq İran dövlətinin tam səlahiyyətli hökmədarı oldu.

Nadir ilk növbədə II Təhmasiblə Osmanlı komandanlığı arasında bağlanmış 1732-ci il müqaviləsinin şərtlərini ləğv etdi. O, 1723-cü ildən bəri işgal etdiyi bütün torpaqları İrana qaytarmağı Türkiyədən təkid və qətiyyətlə tələb etdi. Türkiyənin bu tələbi yerinə yetirməkdən imtina etməsi Nadirin başçılığı altında İran qoşunlarının türk ordusuna qarşı güclü hərbi əməliyyatlara başlamasına səbəb oldu. Nadirin güclü zərbələrinə tab gətirməyən Osmanlı komandanlığı sülh təklif etdi. Beləliklə, 1733-cü ilin fevralında Bağdad şəhərində Nadir və başda Əhməd paşa olmaqla Osmanlı komandanlığı arasında hərbi əməliyyatları dayandırmaq haqqında müqavilə imzalandı. Bağdad müqaviləsinin şərtlərinə görə, Türkiyə tərəfi, son on ildə işgal etdiyi bütün torpaqları İrana qaytarmağı öhdəsinə götürdü. Müqavilədə iki dövlət arasındaki sərhədi 1639-cu il Osmanlı-Səfəvi müqaviləsinə uyğun müəyyənləşdirmək nəzərdə tutulurdu. Lakin Osmanlı hökuməti müqaviləni təsdiq etməkdən həyon qəçirdi. Bununla əlaqədar iki dövlət arasında döyüşlər yenidən başlandı.

Tezliklə Nadirin ordusuna müqavimət göstərməyin mənasız olduğunu anlayan Osmanlı hökuməti Cənubi Azərbaycan ərazisində hərbi əməliyyatları dayandırmaq qərarına gəldi. Sultan işgal olunmuş bütün vilayətlərin hakimlərinə özünün "xətti-şərif" göndərərək ləngimədən Türkiyəyə qayitmağı əmr etdi.

Demək olar ki, bütün Cənubi Azərbaycanı Osmanlı ordusunda təmizləyən Nadir Cənubi Qafqazda, ilk növbədə isə, Türkiyənin formal himayəsi altında özünü

sərbəst aparan Surxay xanın hakimlik etdiyi Şirvanda Osmanlı hökmranlığına son qoymaq qərarına gəldi.

İran ordusunun yaxınlaşdığını eşidən Surxay xan Şamaxını tərk edib Dağıstanaya çəkildi. Bir zülmkardan xilas olub, digər yadelli işgalçi əsarətinə düşmək istəməyən şamaxılılar əllərində silah doğma şəhərlərinin müdafiəsinə qalxdılar. Lakin iki aylıq mühasirədən sonra sayca üstün olan düşmən qələbə çaldı və şəhərə soxuldu.

1734-cü ilin sonunda Şamaxını ələ keçirdikdən sonra Nadir əhalilinin gələcəkdə gözlonılən müqavimətin qırmaq üçün şəhəri yerlə yeksan etməyi, onun sakinlərini isə sonralar "Yeni Şamaxı" adı ilə şəhərə çevrilən Ağsuya köçürməyi əmr etdi.

Şamaxının işgalindən sonra İran ordusu Surxay xanın gizləndiyi Qazıqumuxa doğru hərəkət etdi. Müqavimət göstərmək imkanı olmayan Surxay xan özünü qaçmaqla xilas etdi. Qazıqumux İran ordusu tərəfindən qarət edilib dağıldı.

Nadir öz ordusunu buradan Gəncəyə doğru apardı. Türklərdən və Krim tatarlarından ibarət olan Əli paşa və Krim sultanı Gərayın başçılıq etdiyi Gəncə qarnizonu ciddi müqavimət göstərirdi. Mühasirə 4 ay davam etdi. Lakin Gəncə ətrafında uzun müddət dayanmaq Nadirin Cənubi Qafqazda Osmanlı qoşunu ilə mübarizə planlarını poza bilərdi. Həm də Osmanlı ordusunun Cənubi Qafqazın qərbində fəallaşması haqqında xəbərlər gəlirdi. Nadir Gəncədə Osmanlı qarnizonunu və xüsusiylə hələ də rus ordusunun əlində olan Xəzərsahili vilayətləri buraxıb qərbə təraf hərəkət etmək istəmirdi. Gəncənin mühasirəsi ələ bir çətinlik törətmirdi. Çünkü mühasirədə olan türk qarnizonu heç yerdən kömək və ərzaq ala bilməzdı. Vəziyyət o vaxt pisləşə bilərdi ki, Nadirin olmamasından istifadə edən Xəzər sahilindəki rus hakimiyyət dairələri Osmanlı qarnizonuna yardım göstərsinlər. Məhz buna görə də Nadir rus ordusunun Xəzərsahili vilayətlərdən getməsi haqqında Rusiya dövləti ilə çoxdan başlamış danışqları başa çatdırmaq qərarına gəldi.

Bələliklə, 1735-ci il martın 21-də Gəncə ətrafında Rusiya və İran dövlətlərinin nümayəndələri arasında sonralar "Gəncə müqaviləsi" adını almış müqavilə imzalandı. Bu müqavilənin şərtlərinə əsasən, rus qoşunları Xəzərsahili vilayətləri təmamilə tərk edir, burada əvvəlki inzibati idarə bərpa olunurdu.

Böyük qüvvə sərf etmədən Xəzərsahili vilayətləri ələ keçirən Nadir Cənubi Qafqazda Osmanlı ağahığına qarşı həllədicə döyüşlərə başladı. 1735-ci ilin iyununda Eçmədzin in şimal-şərqində İran və Osmanlı qoşunları arasında baş verən qanlı döyüş Nadirin qələbəsi ilə nəticələndi.

Bir neçə uğursuzluqdan sonra Osmanlı komandanlığı İran ordusu ilə döyüşməyi mənasız saydı və 1735-ci ilin sonunda qoşunlarını Cənubi Qafqaz hüdudlarından tamamilə çıxardı.

**XVIII əsrin 30-40-cı illərində Azərbaycanda xalq hərəkatı.** 1735-1736-cı illərdə Azərbaycan və Dağıstanda ona qarşı müqavimətin qeyri-mütəşəkkilliyyindən istifadə edən Nadir, çoxsaylı qurbanlar hesabına olsa da, öz hakimiyyətini bərqərar etdi.

Yerli əhalini müvəqqəti sakitləşdirməklə kifayətlənən Nadir qışla maq üçün öz ordusu ilə Muğana çəkilmək qərarına gəldi. Əvvəlcədən hazırlanmış plana görə, burada təntənəli tacqoyma mərasimi keçirilməli idi. 1736-cı ilin martında Nadir İran şahı elan edildi. Azərbaycanın bəzi feodalları Nadirin şah elan edilməsinə mənfi münasibət bəsləyirdilər. Bu baxımdan Ziyadoğlu nəslindən olan Gəncə xanları xüsusi ilə fərqlənirdilər. Nadir şah olduqdan sonra onları cəzalandırdı, hüquqlarını məhdudlaşdırırdı və həmin xanları Qazax, Borçalı elatlarının hakimləri ilə birlikdə Gürcüstan çarlarına tabe etdi. Yeni şahın namizədliliyinə qarşı çıxmış Otuzikilər və Kəbirli kimi Azərbaycan tayfalarının başçıları da cəzalandırıldılar. Nadir Şah onlardan bir çoxunu ailəsi ilə birlikdə Xorasana köçürdü.

Nadir şah vilayətlərin köhnə hakimlərinin təsdiq edilməsinə və yenilərinin təyin olunmasına böyük ehtiyatla yanaşındı. Yeni şahın hakimiyyətini qəbul etmiş hakimlərə nəzarət üçün Nadir şah tərəfindən onların yanına xüsusi naib təyin olunurdu.

Nadir şah Azərbaycandan getməzdən öncə özünü mümkün ola biləcək üsyənlardan qorumaq məqsədilə burada əvvəller mövcud olan inzibati-ərazi bölgüsünü ləğv etdi. Şirvan, Qarabağ, Təbriz, Çuxursəd bəylərbəyiliklərini birləşdirərək mərkəzi Təbriz olmaqla yeni inzibati bölgə yaratdı. Bölgəyə şahın qardaşı İbrahim xan başçı təyin olundu. Bundan sonra Nadir şah ordusunun əsas hissələri ilə İrana çəkilməsi burada öz ordusunu qüvvətləndirən və dövlətin idarə edilməsi oğlu Rzaqulu xana tapşıran Nadir şah Hindistana yürüş etdi.

Nadirin çəkilməsindən sonra Azərbaycanda İran zülmünə qarşı mübarizə daha da gücləndi. Bununla əlaqədar xalq çıxışları yayılmış vilayətlərə cəza dəstələri göndəriləməsi qərara alındı.

Şahın qardaşı İbrahim xanın başçılıq etdiyi belə dəstələrdən biri 1737-ci ildə Car vilayətinə göndərildi. Cənubi Dağıstandan köməl almış carlı dəstələrinə Car tayfaları arasında şöhrət qazanmış Divai İbrahim və Xəlil başçılıq edirdilər. İlk toqquşma nizami ordunun xeyrinə qurtardı. Lakin üsyəncilər təqib edən ordu tezliklə tələyə düşdü. Üsyəncilərin qüvvəsini qiymətləndirməyən İbrahim xan bir zərbə ilə düşməni məhv etmək qərarına gəldi. O öz düşərgəsini dağın ətəyində qoyub piyada qoşunları ilə

üsyançılar üzərinə hərəkət etdi. İran ordusunun yolu dar dağ keçidlərindən və meşə ciyırlarından keçirdi. İntizamı unudan döyüşçülər bu keçidlərdə zorla hərəkət edirdilər. İbrahim xan bəzi yerli feodalların ordularından olan dəstəni irəli buraxaraq özü ancaq xorasanlılardan ibarət dəstə ilə arxada gedirdi. Divanə İbrahimin başçılıq etdiyi carlılar İran ordusunun ön hissəsinin hərəkətinə mane olmadılar. İbrahim xanın başçılıq etdiyi dəstə göründükdə isə xalq ordusu birdən-birə "tūfənglərdən amansız atəş açmağa" başladı. Qəfil hückumdan özünü itirən İran əsgərləri öz silahları hənsi tərəfə yönəltmək lazım olduğunu belə müəyyənləşdirə bilmədilər. İlk yaralananlardan biri İbrahim xan oldu. Hadisələrin şahidi olmuş Məhəmməd Kazımın sözlərinə görə, yaralanmış İbrahim xanı görən və özü də yaralı olan Gəncə, bəylərbəyi Uğurlu xan öz yaxın adamı Hüseynəli xanı yanına çağıraraq belə demişdi: "Onu bu cəhənnəmdən çıxart, əgər Allah eləməmiş, ona bir şey olarsa, sabah bütün Azərbaycan Nadirin qəzəbinin qurbanı olar və oda qalanar". Lakin güllə İbrahim xanı ölümcül yaralılmışdı. Aldığı yaradan Uğurlu xan da öldü.

İbrahim xanın ölüm xəbəri ildiri sürtəti ilə yayıldı və İran ordusu arasında vahimə yaratdı. İرانlılar qaçmağa başladılar. Qəlebdən ruhlanan üsyançılar düşməni qovmaqla kifayatlanmayaib onu təqib edir və Əfşarların Azərbaycandakı bir sıra inzibati mərkəzlərini mühasirəyə alırdılar. XVIII əsrin 30-cu illərinin sonun yaxın üsyançılar demək olar ki, Şirvandaki bütün karvan yollarına nəzarət edirdilər.

Yalnız Nadir şahın uzaq Hindistandan göndərdiyi tələblərdən sonra şahzadə Rzaqulu xan Mirzə Səfi xanın başçılığı ilə böyük ordu yaradaraq Şirvana göndərə bıldı.

Cənubi Qafqazı itirməkdən qorxan Nadir şah üsyançılara qarşı yürütə özü başçılıq etməyi qərara aldı və 1741-ci ilin yazında Orta Asiyaya səfərini başa çatdıraraq özünün əldən düşmüş ordusunu Şimali Azərbaycana - Car vilayətinə və Cənubi Dağıstanə yönəltdi. Nadirin ordusunda əsgərlərin sayı 100 minə çatırdı.

Bəbə böyük ordunun bütün xərcləri yerli əhalinin üzərinə düşdü. Yayın əvvəllerində Nadir şah Yeni Şamaxiya gəldi. O, buradan Heydər bəyin başçılıq etdiyi 10 minlik dəstəni dənizsahili rayon lərlə üsyançılardan arxasına göndərdi. Özü isə 35 minlik ordu ilə Bərdə, Qəbələ, Şahdağ vasitəsilə Qazıqumu xa doğru hərəkət etdi.

İran ordusu üsyançılardan düşərgəsinə çatan zaman onların başçıları arasında sözün əsl mənasında özbaşınlıq hökm süründü. Buna görə də heç təsadüfi deyildi ki, İran ordusunun elə ilk hückumu zamanı üsyançılar "qorxuya düşdülər və aralarında razılıq olmadığından dağlara səpələnərək şahın sərbəst keçməsinə imkan verdilər".

Nadir şahın ordusu üsyançılardan təqib etsə də, böyük itki verdiyindən öz yolunu Dağıstanın Çox kəndindən o tərəfə davam etdirə bilmədi. Burada şah üsyançılardan döyüşə girməli oldu. Döyüş üsyançılardan qəlebəsi ilə nəticələndi. İtki verən Nadirin ordusu

geri çekilməyə məcbur oldu. Qışın gəlişi ilə İran ordusunun vəziyyəti daha da ağırlaşdı. Nadir şah özünün əldən düşməş ordusuna istirahət vermək və yeni qüvvə toplamaq məqsədilə düşməni təqib etməkdən əl çəkdi və ordunu Şirvana yönəltmək qərarına gəldi. Nadir Şirvandan da daim həyəcanlı xəbərlər alırdı. Məlumatlardan birində deyildirdi ki, "...Şirvanla əlaqəni saxlamaq üçün təyin olunmuş İran generalı amansız hücumu məruz qalmışdır".

Nadir şah Şirvanda baş verən "özbaşınalıqlara" görə Şirvan bəylərbəyi Mahmud xanı günahlandırdı. Onu vəzifədən kənar *etdi* və Şah Şirvanın yeni hakimi vəzifəsinə özünün yaxın adamı, Əfşarla sülaləsinin nümayəndəsi Heydər bəy Əfşan təyin etdi. Dərbənd hakimi isə Məhəmmədəli Qırxlı oldu.

Yeni hakimlər təyin etməklə Nadir şah özüna etibarlı dayaq yaradacağına və bununla öz arxasının təhlükəsizliyini təmin edəcidi yinə, həm də belə böhranlı vaxtda çox vacib olan vergilərin yığıması işini qaydaya salacağına ümidi edirdi. Nadir şahın vəziri Mehdi xan bir dəfə səhbətlərinin birində etiraf etməyə məcbur olmuşdu ki, Gəncə müqaviləsinə əsasən əvvəllər Rusyanın tutduğu torpaqların İran'a verilməsinə baxmayaraq, onlardan heç bir xeyir götürmək mümkün deyil. Belə ki, İranın hakimiyyət orqanları həmisi yerlərdən vergi toplaya bilmirlər.

Bu dövrə İranla Türkiyə hələ də müharibə vəziyyətində olduğundan Nadir şah Şirvanda işləri bir qədər qaydaya salıqdan sonrlı ordunun əsas hissəsi ilə Türkiyə sərhədləri istiqamətində hərəket etdi. Bu dövrə zəhmətkeş əhalinin istismarı daha da gücləndiyi vergilərin sayı artlığı, orduya zorla səfərbərlik keçirildiyi və ordu əldən düşdüyü üçün Nadir şahın çox böyük ərazini əhatə edən dövlətinin demək olar ki, bütün guşələrində yeni-yeni silahlı üsyənləri baş verirdi.

İran hökmranlığına qarşı yönəlmüş üsyənlərdən biri Şirvanda başlandı. Bu üsyən "yaxşı hökmər" ideyası altında gedirdi. Üsyən iştirakçıları özünü Səfəvilərin hakimiyyətdən uzaqlaşdırılmış şahzadəsi kimi qələmə verən şəxsi müdafiə edirdilər. 1743-cü ildə ardıcıl olaraq (ilin I və IV rüblərində) Şirvanda özünü Səfəvi şahzadəsi kimi qələmə verən iki Sam Mirzə meydana çıxmışdı.

Birinci yalancı Sam Mirzə əvvəlcə Avarda peyda oldu. O, Dağıstana Osmanlı dövləti tərəfindən ona görə göndərilmişdi ki, burada kömək alıqdan sonra Şirvana doğru irəliləşin və üsyənçi şirvanlıların köməyi ilə yerlərdə İran hakimiyyətini ləğv etsin.

Sam Mirzə az müddət ərzində öz ətrafına böyük dəstə toplaya bildi. Tezliklə Nadir şaha qarşı birgə hərəkət etməyə söz verən Qaziqu mu xlu Surxay xan da Sam Mirzənin düşərgəsinə gəldi.

Hədisədən xəbər tutan Nadir şah oğlu Nəsrulla Mirzəyə böyük ordu ilə təcili olaraq Şamaxıya doğru hərəkət etməyi tapşırıdı. Bundan başqa, Nadir şah Gəncəyə,

Qarabağa, Çuxursədə, Əhərə, Qaradağa, Muğana 10-20 minlik qoşun göndərərək yerli qaraizonları möhkəmləndirmək və dövlət əleyhinə çıxanların qarşısım almaq qərarıns gəldi. Elə bu vaxt Surxay xanın və 50 minlik ordunun müşayiət etdiyi Sam Mirzə Şamaxıni ələ keçirdi. Yerli əhalisi Sam Mirzəni sevincə qarşıladı. Lakin Sam Mirzəyə hakimiyyətdə uzun müddət qalmış nəsib olmadı.

Tezliklə şahzadə Nəsrulla Mirzənin komandanlıq etdiyi nizami İran ordusu Şamaxiya yaxınlaşdı. Sam Mirzə qaçmaq istərkən ələ keçirildi və edam edildi. Surxay xan Dağlıstan da gizlənə bildi. Yeni Şamaxıda İran hakimiyyətini bərpa edən Nəsrulla Mirzə atasının göstərişi ilə Heydər xanı Şirvan hakimi təyin edib geriyə döndü.

Lakin Sam Mirzə üzərində qələbə Şirvanda İran əleyhinə hərəkatı zəiflədə bilmədi. 1743-cü ilin sonunu rübündə azadlıq hərəkatına mənşəcə adlı-sənli ailədən olmayan və özünü Səfəvi şahzadəsi elan edən yeni bir şəxs başçılıq etməyə başladı. O, "Bini-beride" (Burnukəsik) ləqəbi ilə tanınırdı. Məsələ burasındadır ki, bu şəxs hələ birinci Sam Mirzə meydana gələnə qədər özünü Səfəvi taxtının qanuni şahzadəsi kimi qələmə verərək, Təbrizdə İran əleyhinə üsyana başçılıq etməyə cəhd göstərmışdı. Lakin yalançı şahzadə tezliklə ələ keçirilmiş və ifşa edilmişdi. Hakimiyyət dairələri onu ciddi rəqib saymayış, azadlıqla buraxmışdır. Uzun müddət sərgərdan həyat keçirdikdən sonra həmin şəxs Dağlıstanда özünə siğınacaq tapmış və üsyana başçılıq edərək Dərbəndə yola düşmüşdü. II Sam Mirzənin dəstələrinin gəlməsini gözləməyən Dərbənd feodalı Xurşud bəy öz ətrafinə "qiyan qaldırmaq istəyən" feodallardan təxminən 250 adam topladı. Artmaqdə olan təhlükəni hiss edən Sultan Məhəmmədəli Nadir şaha həyəcanlı bir məktub yazıb ondan kömək istədi.

Ağsuya - Yeni Şamaxıya nisbətən Dərbəndin strateji əhəmiyyətini daha yüksək qiymətləndirən Nadir şah Şirvan hakimi Xıdır bəyə dərbəndlə Məhəmmədəlinin köməyinə tələsməyi əmr etdi. Lakin Şabranla Dərbənd arasında Şirvan üsyancıları Heydər xana hücum edib ordusunu məğlubiyyətə uğratdırılar, özünü isə öldürdülər. Bundan sonra üsyancılar Şirvanın mərkəzi Ağsunu ələ keçirdilər, az sonra II Sam Mirzə də Məhəmmədəlinin müşayiəti ilə Ağsuya girdi. Sam Mirzənin Ağsuda həyata keçirdiyi ilk tədbir Nadir şah tərəfindən qoyulmuş ağır vergi sistemini ləğv etmək oldu. Bunun əvəzində Sam Mirzə xeyli yüngül vergilər tətbiq etdi. Belə münasibət Nadir hökumətinin məmurları tərəfindən amansız istismara məruz qalan əhalinin Sam Mirzə ətrafinə toplanmasına gətirib çıxardı.

Bələliklə, Yeni Şamaxı böyük bir sahəni - təxminən Xəzər sahillərindən Gəncəyə qədər olan ərazin i əhatə edən Şirvan üsyənini» mərkəzinə çevrildi. Yalnız

Dərbənd istisna təşkil edirdi. Üsyanın Dərbəndə yayılmasının qarşısını almaq üçün Nadir şah oraya nizami ordu göndərdi. Nadir şahın Şirvan üsyanını yatırmaq cəhdidə müvəffəq iyyətsizliyə uğradı.

Nadir şah Şirvan üsyançılarına qarşı Nəsrulla Mirzənin başçılığı ilə böyük bir ordu göndərdi. Tərəflər arasında amansız döyüş başlandı. Bu vaxta qədər rəqibini bir neçə dəfə məğlub etmiş Sam Mirzə döyüşə inamla başladı. Lakin o, düşmənin artilleriyaya malik olduğunu güman etmədiyindən məglubiyyətə uğradı. Üsyançıları geri çəkildilər. Sam Mirzə Ağsu qalasına gəldi. Onun müttəfiqi Məhəmməd xan Dağ istana qaçı. Tezliklə yeni qüvvələrlə İran ordusu Ağsunu mühəsirəyə aldı. Labüb ölüm qarşısında qalan Sam Mirzə Şərqi Gürcüstan tərəfə yola düşdü və burada Givi A milaxverinin başçılığı altında öz azadlığı uğrunda mübarizə aparan gürçü dəstələrinə qoşuldu. Lakin üsyançıların birləşmiş dəstələri Kaxeti hakimi Teymuraz tərəfindən məğlub edildi. Bu döyüşdə Sam Mirzə əsir alınaraq Nəsrulla Mirzənin düşərgəsinə götürüldü və orada edam olundu.

Sam Mirzənin ölümdən sonra daha da güclənən Şirvan üsyançıları başqa bir yalançı şahzadənin, Osmani imperiyasının əlaftisi olan Səfi Mirzənin ətrafında birləşməyə çalışdılar. Səfi Mirzə Şirvan üsyanının qızığın çağında Osmanlı ordusunun müşayiəti ilə Nadir şah dövlətinin sərhədlərinə yaxınlaşdı. Lakin Səfi Mirzə hərəkatı uğur qazana bilmədi. Nadirlə sülh bağlamaq niyyətində olan Osmanlı dövləti Səfi Mirzəni geri çağırıldı. Nadir şah öz ordusunu yenidən Azərbaycana göndərdi. Bu vaxt Şəkidə İran əleyhinə geniş hərəkat başlanılmışdı.

Şəkililər Nadir şaha ərizə yazış yerli hakim Məlik Nəcəfin özbaşınlığından, vergilərin artırılmasından şikayətlənmışdır. Nadir əhalini sakitləşdirmək üçün Şəkidə böyük nüfuzu olan Hacı Çələbini mahal üzrə vəkil təyin etdi. O, Dərviş Məhəmməd xanın törmələrindən idi.

Hacı Çələbi Məlik Nəcəfin əməllərinin qarşısını almağa çalışırdı. Məlik Nəcəf şaha şikayət edib Hacı Çələbinin ona işləməyə inikan vermediyiini bildirdi. Qəzəblənmiş Nadir şah onların ikisini də Dərbənd yaxınlığındakı düşərgəsinə, öz hüzuruna çağırıldı. Şah Hacı Çələbinin asılmasını əmr etdi. Lakin o, cəsarətlə Məlik Nəcəfin şahın təyin etdiyi vergiləri özbaşına artırdığını, bu yolla öz cibini doldurduğunu bildirdi. Şah Hacı Çələbinin sözlərinə inanıb onu bağışladı və hətta vəkillik səlahiyyətini artırdı. Şəki xanlığının qısa tarixini yazmış Kərim Ağa Fatehə görə, Hacı Çələbi gedəndən sonra şah öz yaxın qulluqçularına demişdi: "Mənim hüzurumda bir kimsonın həddi yoxdur ki, nəfəs çəkə. Şəkili Çələbi cürət sahibi imiş ki, boğazında kəndir bu ərzləri mənə elədi. Heç sözündə yanılmadı. Əlbəttə, bundan bir xəta əmələ gələcək. Mənim zənnim xəta olmaz". Şahın yanından qayıtdıqdan sonra Hacı Çələbi Məliki daha çox sixşdırmağa başladı. Məlik yenə

ondan şaha şikayet etdi. Nadir şah Çələbinin üzərinə 100 türmən cərimə qoydu. Hacı Çələbi cəriməni verməkdən boyun qaçırdıqda onu hüzuruna çağırıldı. Bu dəfə edamdan yaxa qurtarmayacağının yaxşı dərk edən Hacı Çələbi şahın hüzuruna getməkdən imtina etdi. Öz tərəfdarlarını toplayıb Məlik Nacəfi öldürdü, Şəki vilayətini müstəqil xanlıq, özünü isə xan elan etdi. Bu hadisə 1743-cü ildə baş verdi.

Hacı Çələbi tezliklə Nadir şah ordusunun Şəkiyə yürüş edəcəyini anladığına görə, Şəki əhalisinin Gələsən-görəsən qalasına köçürüb, oraya lazımı azuqə ehtiyatı topladı.

Nadir şahın başı osmanlılarla müharibəyə qarışqı idi və yalnız 1744-cü ilin payızında Şəkiyə gələ bildi. O, 15 minlik qoşunla Gələsən-görəsən qalası üzərinə hücum etdi. Bu, şahın Azərbaycana dördüncü yürüşü idi. Yol dar dəralerdən keçdiyindən o, ordunun əsas qüvvələrini artilleriya ilə birlikdə Daşbulaq kəndi yaxınlığında, Kotan düzü deyilən yerdə qoymuşdu. Bir neçə gün amansız döyüş etdi. Carlılar, balakənlilər və dağlıstanlılar şəkililərin köməyinə gəlmİŞDILƏR. Şəkililər dar keçidlər və meşə örtüyündən istifadə edib arxadan şah qoşunlarına basqın etdilər. Şah 500-dən çox döyüşçü itirib Bərdəyə geri çekildi. Bərdədə bir qədər dincini alan Nadir şah Dərbəndə tərəf irəlilədi. Oğlu Nəsrulla Mirzəni isə Qəzvinə yollayıb Gilandan dəniz yolu ilə Dərbəndə azuqə göndərilməsinə əmr etdi. Şah qoşunları yolboyu bütün kəndləri qarət etdilər.

1745-ci ilin əvvəllərində Nadir şah Ərəşə dənəbü yenicən Gələsən-görəsən qalası üzərinə yeridi. Ancaq yenə də uğur qazana bilmədi. Qəzəbindən Şəki şəhərinə od vurdurdu.

Gələsən-görəsən üzərinə 5 ay davam edən basqınlardan sonra Nadir qala qarşısında üç min döyüşçü qoyub özü buranı tərk etdi.

Yalnız 1746-cı ilin martında ərzaq çatışmazlığı nəticəsində qalada yaranmış ağır vəziyyətlə əlaqədar Hacı Çələbi Nadir şahın hakimiyətini tanığını bildirdi. Nadir şah da güzəştə getdi və Hacı Çələbinin yenicə Şəkiyə vəkil təyin etdi. Lakin bununla Azərbaycanda xalq azadlıq hərəkatı heç də sona çatmadı.

XVIII əsrin 40-cı illərində Xəzər hövzəsində ingilis-rus rəqabəti. Rusiya dövlətinin Xəzərsahili vilayətlərindən imtina etməsi, Xəzər dənizində ingilislərin fəaliyyətinin genişlənməsi üçün böyük imkanlar açdı. Onlar Xəzər dənizi vasitəsilə apanlan ticarətdə hegemon mövqə tutmağa çalışırdılar. Lakin Xəzər ticarəti ingilislərə o halda böyük gəlir verə bilərdi ki, onlara Rusiya ərazisindən gediş-gəliş üçün istifadə etməyə icazə verilsin. 1734-cü ildə, bağlanmış rus-ingilis ticarət müqaviləsinin 8-ci maddəsinə görə İngiltərə Volqa-Xəzər yolu ilə İranda ticarət etmək hüququ qazandı. Lakin Cənubi Qafqazda mürəkkəb siyasi proseslər

getdiyindən ingilislər bu yoldan istifadə etməyi təxirə salmalı oldular. Yalnız Xəzərsahili vilayətlərdə nisbi sakitlik bərpa olunduqdan sonra dəniz kapitanı Con Elton Volqa- Xəzər yolu ilə Xəzərin cənub sahilinə göndərildi. Bu dövrdə Nadir şah Hindistanda yürüşdə olduğundan Elton Rəştə gəldikdən sonra iqamətgahı Məşhəd şəhərində olan şahzadə Rzaqulu Mirzəyə 10 maddəlik xahişnamə göndərdi. Xahişnamədə Elton öz hökuməti adından İran hökumətindən xahiş edirdi ki, Xəzərsahili limanlar da daxil olmaqla İran dövləti hündüdündə Böyük Britaniya tacirlərinə imtiyazlar verilsin. Müsbət cavab alan Elton Peterburqa yola düşdü. Burada o, ingilislərin Xəzər dənizindəki gələcək tədbirlərinə dair təkliflərini yazılı şəkildə Böyük Britaniyanın səfiri E.Fincə təqdim etdi. Elton eyni zamanda elə hesab edirdi ki, ingilislər Xəzər dənizində öz mövqelərini möhkəmləndirdikdən sonra Hindistan və Çin kimi uzaq ölkələrlə əlaqələrin i xeyli asa-naşdıracaqlar.

Elton öz məlumatında həmçinin Xəzər dənizinin gəmiçilik üçün əhəmiyyətini qeyd edir və göstərirdi ki, işlərin müvəffəqiyyətlə gedəcəyi təqdirdə ingilislər Xəzərsahili vilayətlərdə özlerinə layiq rəqiblə rastlaşmayacaqlar. Xəzər ticarətinin üstünlüyünü, Xəzərsahili vilayətlərin zənginliyini, bu yerlərin gelirlərini göstərən Elton məktubunda sahil zoğında yerləşən Şirvan və Gilan ayalotlarının Böyük Britaniya tacirlərinə böyük gəlir verə biləcəyini xüsusi qeyd edirdi.

Sonralar ingilis konsulu Fincə məlumat verən Elton bildirdi ki, o, iranlılarla osmanlılar arasında düşmənçilikdən istifadə edərək Rzaqulu Mirzədən alınmış ipəyin Londona, əvvəller olduğu kimi, Türkiyə ərazisi vasitəsilə deyil, daha qısa və rahat yolla - Xəzər dənizi və Rusiya vasitəsilə yola salmağa razılıq almışdır.

Xəzər ticarəti ingilislər üçün daha bir üstünlüyə malik idi. Fransa ilə İspaniya arasında əmələ gələn düşmənçilik İngiltərənin toxuculuq sənayesini xammalsız qoya bilərdi. Tezliklə İngiltərə hökuməti Xəzər dənizində üzmək üçün Volqada gəmilər hazırlanmasına icazə aldı. Kazan şəhərində iki gəmi hazır olduqdan sonra Elton çoxlu ingilis taciri ilə birlikdə həmin gəmiləri mahud və hazır məhsullarla yükləyib İrana yola düşdü.

Əvvəllər rus tacirləri Peterburqda, Moskvada aldiqları ingilis, holland mahudlarını Şamaxı, Təbriz, Bakı və Rəştədə baha qiymətə verirdilərsə, indi həmin mahud buraya ingilislər tərəfindən götürülərkən Peterburq, Moskva qiymətləri ilə satılırdı. Ona görə də Azərbaycan və İran şəhərlərində rus tacirlərinin məllarına nisbətən ingilis tacirlərinin götürüldikləri məllar daha yaxşı satılırdı.

Qeyd etmək lazımdır ki, ingilislərin 4 il ərzində (1741-1744) Həstərxandan cənuba göndərdikləri məhsulun ümumi dəyəri rus tacirlərinin 8 il ərzində (1737-1744) göndərdikləri məlların dəyərindən 262128 manat çox idi. Göründüyü kimi,

artıq 40-cı illerin əvvəllərində ingilislər özlerinin yüksək keyfiyyətli və çox ucuz maları ilə rus tacirlərin i Xəzər ticarətindən sıxışdırıb çıxarmağa başlamışdır.

İlk dövrlərdə Rusiya hökuməti bu məsələyə böyük əhəmiyyət verməsə də, müəyyən vaxtdan sonra rus tacirləri və dənizçilərinin gətirdikləri xəbərlər hökuməti yaranmış vəziyyət haqqında ciddi düşünməyə məcbur etdi.

Elə bu vaxt İranda Nadir şahın etibarını qazanmış Elton söz vermişdi ki, ehtiyac olarsa, ingilis gəmiləri vasitəsilə Qafqazın Xəzərin sahili vilayətlərində yerləşən İran əsgərləri üçün ərzaq, suisat və geyim götirmək mümkündür. Elton həmçinin şaha İran üçün hərbi gəmilər hazırlamağa söz vermişdi. Tezliklə Rusiyanın dövlət xadimləri ingilislərə Xəzər dənizində imkan yaratdıqları üçün peşman oldular. Çünkü onların fəaliyyəti rus gəmiçiliyini və Rusiyanın Xəzər dənizi hövzəsindəki Şərqi ticarətini zərbə altında qoyurdu.

Rusiyada xəbərlər yayıldı ki, Nadir şahın etibarını qazanmış Elton Rusiyadan İrana gələn tacirlərlə çox pis davranışır.

Müəyyən vaxt keçdikdən sonra konsul Arapov Peterburq məlumat verərək bildirdi ki, Elton Nadir şaha 3 il ərzində uzunluğun 34 arşın olan bir neçə yeni gəmi hazırlanacağı vəd etmişdir. Tezliklə Peterburqa belə bir xəbər çatdı ki, Eltonu Xəzər dənizindəki İran donanmasının baş komandanı təyin edən Nadir şah İran hərbiçilərinə dənizçilik işini öyrətməyi də ona tapşırımışdır,

Rus tacirlərinin ingilis tacirləri ilə rəqabət iqtidarında olmadığını görən, ingilislərin Xəzər dənizindəki fəaliyyətindən qorxuya düşən rus hökuməti 1746-ci ildə onları Rusiya vasitəsilə İran və digər Şərqi ölkələrinə getmək hüququndan məhrum etdi.

Azərbaycanda İran hakimiyyətinin süqutu. Şirvan və Şəkij üsyənlərindən sonra Azərbaycanda xalq kütlələrinin vəziyyəti daha da pisləşdi. Hər yerdə dağıntı və acliq hökm sürdü.

Cəxsəylı vergi və mükəlləfiyyətləri xəzinənin başlıca gəlir mənbəyi hesab edən Nadir şah xalq kütlələrinin ağır vəziyyətinə baxmayaraq, əhalinin üzərinə yeni vergilər qoyması haqqında fərمانlar verirdi. Hökumətin bu tədbirləri xalq kütlələrinin yeni silahlı üsyənlərə başlaması üçün təkan oldu.

XVIII əsrin 40-cı illerinin sonlarında Azərbaycanın cənub vilayətlərində İran əleyhinə güclü üsyənlər başlandı. Bu üsyənin başında özünü Sam Mirzə kimi qələmə verən yalançı şahzadə dayanırdı. III Sam Mirzə Əfşarlara qaişı həlledici çıxışa əhalinin şəhərisinin adətən, təntənəli qeyd etdiyi Novruz bayramının birinci günü başlamağı qərara aldı. Əhalinin mərkəzi hökumətə nifratindən istifadə edən Sam Mirzə şəhərlilərin böyük bir hissəsinə öz tərəfinə çəkərək silahlı dəstələr yaratdı və onların köməyi ilə yerli üsuli idarənin demək olar ki, bütün nümayəndələrini qırıb

hakimiyyəti ələ aldı. Bu dövrdə artıq İran dövləti tam tənəzzül keçirirdi. İranın özündə dövlət əleyhinə çıxışlardan bərk təşvişə düşən Nadir şah Azərbaycana cəza dəstəsi göndərmək üçün qüvvə tapa bilmirdi. Nadir şah 1747-ci il iyunun 19-da bəzi məlumatlara görə, mayın 9-da öldürülüdü.

Nadir şahın qətlə ilə onun dövləti əslində süqut etdi. İranda şah taxtı uğrunda qanlı müharibələr başlandı. Silah gücünə İran tərkibinə ilhaq edilmiş ölkələr tədricən özlərinin keçmiş müstəqilliklərini bərpa etməyə başladılar.

Bu dövrdə Azərbaycanda da müstəqil xanlıqların yaranması prosesi gedirdi. Araz və Kür çayları arasında Qarabağ xanlığı, Zəngəzur dağlarından Araz çayınınadək ərazidə Naçivan xanlığı yarandı. Gəncə xanlığı Murovdag silsiləsindən Kür çayına qədər uzanırdı. Şirvan yaylasında Şamaxı xanlığı, Azərbaycanın şimal-qərbində isə Şəki xanlığı möhkəmləndi.

Abşeron yarımadasında Bakı xanlığı, Azərbaycanın şimal-şərqində, Xəzər dənizinin qərbi sahilində Quba və Dərbənd xanlıqları yarandı. Bakı xanlığından cənubda Salyan, Cavad və Talyş xanlıqları formalaşdı. Azərbaycanın cənubunda Təbriz, Urmiya, Ordəbil, Xoy, Qaradağ, Marağa, Maku və Sərab xanlıqları meydana gəldi.

Bu xanlıqlardan əlavə, Azərbaycanda Qutqaşın, Qəbələ, Ərəş, Qazax, Şəmşədil və İlisu sultanlıqları yarandı. Sonuncudan şimalda Car-Bala kən camaatı yerləşirdi. Qarabağ xanlığının dağlıq hissəsində Vərəndə, Xaçın, Gülüstan, Dizəq, Cərəbərd məliklikləri mövcud idi.

Azərbaycanda bu xanlıqlar və digər feodal mülkləri İranda hakimiyyət uğrunda mübarizə aparan feodal qrupları ilə mübarizədə yarandı. Hakimiyyət uğrunda mübarizədə bu qruplar Azərbaycan feodallarını öz tərəflərinə çəkməyə və bununla da mövqelərini möhkəmləndirməyə cəhd göstərildilər. Nadir şahın ölümündən sonra İrandakı qarşıqliqdan istifadə edərək daha qəti addımlar atan III Sam Mirzə belə qruplardan birinin başçısı oldu.

Sam Mirzə tezliklə Lənkəran və Bakı xanlarını öz tərəfinə çəkərək Rəştə yürüş etdi. Zəngin ticarət şəhərinə olan bu yürüş qarət məqsədi daşıyırıldı. Bu dövrdə İranın müxtəlif yerlərində, xüsusilə Nadir şahın qohumlarından şah tacına çoxlu iddiaçı meydana çıxdı. Bunlardan biri Nadir şahın qardaşı oğlu, sonradan Adil şah adını qəbul etmiş Əliqulu Mirzə Əfşar idi. Şah taxtinə rəqibin meydana gəlməsi və onun Rəştə olmasının xəbərinə eşidən Adil şah öz ordusunu oraya yeritdi. III Sam Mirzə Rəştə tərk edib Təbrizə tələssə də burada əhali Əfşarlar sülaləsi nümayəndələrinə qarşı üsyən qaldırılmışdı. Təbrizə gələn Sam Mirzə hakimiyyəti ələ keçirdi və şəhər əhalisinin feal köməyi ilə hələ Nadir şah tərəfindən qoyulmuş idarə sistemini ləğv etdi. Beləliklə, yalançı şahzadə Təbrizin də hakimi oldu III Sam Mirzə Təbrizdə pul zərb etdirməyə başladı. O, eyni zamanda Azərbaycan xanlarına özünün ali hakimiyyəti haqqında

fərمانlar göndərdi. Lakin öz müstəqilliklərini elan etməyə macal tapmış Azərbaycan xanları Sam Mirzənin fərmanını rədd etdilər. Əfşar sülaləsinin nümayəndələri ilə mübarizədə Azərbaycan xanlarında kömək almaq ümidində məhrum olan Sam Mirzə Nadirin canışınlarına qarşı mübarizə aparılan yerlərdə əhaliyə yardım göstərməyi qərara aldı, O, İrəvan qalasına yürüş etdi. Burada əhali Nadir şahı əmisi oğlu və keçmiş sərkərdəsi Əmirəslan xana qarşı üşyan qaldırmışdı.

Şəhər əhalisinin üşyanını yatırıb Əmirəslan xan III Sam Mirzənin dəstəsini darmadağın etdi. Bu mağlubiyyyətdən sonra Sam Mirzə müttəfiqlərin yardımına daha çox ehtiyac hiss etdiyindən Qarabağ, Gəncə və Şamaxı xanları ilə görüşərək özünün rəhbərliyi altında onlara ittifaq yaratmayı təklif etmək qərarına gəldi.

Sam Mirzəyə yardım göstərmək əslində öz hakimiyyətini təhlükə altında qoymaq demək idi. Çünkü yalançı şahzadə İran Səfəvilər dövlətini bərpa etmək şüarı altında fəaliyyət göstərirdi. Bu dövlətə qarşı uzun müddət mübarizə aparan xanlar Sam Mirzənin yaxınlaşması xəbərini eşitdikdə öz qüvvələrin i birləşdirib onu məğlub etdilər və Arazın o tayına qovdular.

Təbrizə qayıdan Sam Mirzə hakimiyyətdə uzun müddət qala bilmədi. Tezliklə Əmirəslan xanın ordusu Təbrizə doğru irəliləyərək Sam Mirzənin dəstəsini məğlubiyyyətə uğratdı, özünü isə edam etdi.

Yalançı şahzadə üzərindəki qələbədən sonra Əmirəslan xan 1748-ci ildə özünü İranın müstəqil hakimi elan etdi. Onun ilkin mülkləri sırasına Təbriz və onun bölgələri daxil idi. Lakin şah taxtimın iddiaçıları ilə döyüş meydanında toqquşmaq istəməyən Əmirəslan xan özünü şah elan etməkdən çökindi. Məhz bu mülahizələrə görə Əmirəslan xan pulları da öz adından deyil, İmam Rza adından buraxdırıldı.

Əmirəslan xan qısa müddət ərzində çox böyük əraziləri, o cümlədən bütün əyalətləri ilə birlikdə Təbrizi, Ərdəbili, Xalxalı, Gəncəni və Azərbaycanın cənubundakı bir sıra əyalətləri özünə tabe etdi. Lakin Azərbaycanın şimal ərazilərində yerləşən bir sıra xanlıqlar, o cümlədən Bakı, Şamaxı, Şəki, Dərbənd, Quba onun hakimiyyətini tanımaqdən qəti imtina etdilər.

Həmin vaxt Adil şah müxtəlif üsullarla Əmirəslan xanı öz tərəfinə çəkməyə hazırlaşırırdı. O, hətta ittifaq bağlamaq təklifi ilə Əmirəslan xanın yanına öz elçisini də göndərmişdi. Lakin Adil şahın təklifini qəbul etməyən Əmirəslan xan ərdəbilli Rzaqulu xanın ordusunu ilə Rəştə tərəf hərəkət etməyə və şəhəri ələ keçirməyə çalışdı. Rzaqulu xan geri dönərkən Adil şahın göndərdiyi ordu tərəfindən darmadağın edildi. Əmirəslan xan Şirvan və Şəkiyə doğu yürüşündə uğur qazana bilmədi. Bu vilayətlərin xanları ordu toplayaraq Əmirəslan xanın yolunu kəsdilər və onun ordusuna Kür çayını keçməyə imkan vermədilər. Əmirəslan xan geri dönməyə məcbur oldu.

Bu dövrdə Azərbaycanın şimal vilayətlərinin xanları öz müstəqilliklərini həm də Adil şahın ordularından qorumağa çalışırdılar. Bu münasibətlə Qarabağ, Bakı, Dərbənd, Quba, Şamaxı, Şəki hakimləri Adil şahın yanına nümayəndələr göndərib onların müstəqilliyini tanımaq tələbini irəli sürdülər. "Öks halda özlərini Nadir şahın vaxtındakı kimi aparmağa məcbur olacaqlarını" elan etdilər.

Belə cəsarətli ultimatumu görə onları cəzalandırmaq imkanı olmayan Adil şah təklif edilən şərtlərlə razılışdı və hətta onlara xələt bağışladı.

Əmiraslan xan da, öz növbəsində, Azərbaycanın şimal vilayətləri hakimlərinə qarşı silah işlətməyin mənasızlığını başa düşərək, könüllü təbe olmaq haqqında onlarla danışıqlar aparmaq qərarına gəldi. Əmiraslan xanın cəhdiləri heç bir nəticə vermədi. Belə olduqda, o öz ordusunu parçalamaq və əvvəlcə, heç olmazsa, Şirvanın qədim paytaxtı Şamaxı əvəz edən Yeni Şamaxını əla keçirməyi qərara aldı.

Düşmən ordusunun yaxlaşması xəbəri Şamaxı hakimlərini qorxuya saldı. Müttəfiqlərin köməyi olmadan düşməni dəf etmək iqtidarında olmayan hakimlər əhalini taleyin ümidiñə buraxaraq qalanı tərk etdilər.

Şamaxını müqavimətsiz ələ keçirən Əmiraslan xan şəhərinin hakimi vəzifəsinə Əhməd xanı təyin etdi və onun yanında döyüşü qoyaraq sürətlə Gəncəyə doğru irəlilədi. Əmiraslan xan getdikdən sonra ətraf kəndlərin əhalisi şəhəri tərk edən şamaxılırlarla birləşərək düşməni təqib etməyə və ona böyük zərbələr vurmağa başladılar. Sonra onlar Şamaxiya dönerək, Əhməd xanın baş çılığı altında olan garnizonu bütünlükle məhv etdilər.

Azərbaycan xanlarının müstəqilliyindən çox narahat olan Adil şah onları öz tərəfinə çəkmək üçün hakimlərə yenidən hədiyyələr göndərməyi qərara aldı. Lakin Azərbaycan xanları İranda vəziyyəti gündən-günə pisləşən Adil şahdan hədiyyələr qəbul etmək istəmədilər.

1748-ci ilin sonunda Adil şah ara vuruş malarının qurbanı oldu. O özünün İranın şahı elan edən doğma qardaşı İbrahim Mirzə tərəfindən hakimiyətdən devrildi.

İbrahim şah, hər şeydən əvvəl, özünün əsas rəqibi hesab etdiyi Əmiraslan xanı aradan götürməyi qərara aldı. Elə ilk toqquşmada Əmiraslan xan möglubiyətə uğradı və sonralar xəyanət nəticəsində İbrahim şaha təslim edildi. Öz sələfi kimi İbrahim şah da Azərbaycan xanlarının köməyinə ehtiyac duyurdu. Bu münasibətlə o da xanlara hədiyyələr göndərərək özünün şah tacını qəbul etdiyini bildirdi və onlardan hərbi kömək istədi. Lakin şamaxılı Hacı Məhəmmədəli xan istisna olmaqla, Azərbaycan xanları İbrahim şahın hakimiyətini tanımaqdən imtina etdilər. Bu azmiş kimi, qubali Hüseynləi xan, şəkili Hacı Çələbi, salyanlı Səfərəli xan və bakılı Mirzə Məhəmməd xan İbrahim şaha qulluq göstərdiyinə görə Şamaxı xanını cəzalandırmaq qərarına gəldilər.

Onlar öz aralarında razılığa gəldilər və hər kəs dəstəsi ilə Yeni Şamaxiya doğru hərəkət edərək onu mühasirəyə aldı. Lakin mühəsirə gözlənilən nəticəni vermədi. Xanlar arasında ixtilaf yarandı və bundan məharətlə istifadə edən İbrahim şah şamaxlı Məhəmmədəli xana kömək üçün ordu göndərdi. Bu dövrdə Quba xanı ilə düşməncilik edən Dərbənd xanının ordusu da Şamaxı xanının köməyinə yetişdi.

Azərbaycan xanları cənubdan İran, şimaldan isə Dərbənd qoşunlarının gələ biləcəyini güman etmirdilər. Onlar həmçinin Yeni Şamaxım azsayı qoşunla ələ keçirə bilməklərini düşünmüştülər və buna görə də hər bir xan 200-300 döyükçü ilə kifayətlənmışdı. Azsayı müttəfiq qoşunları üç hissəyə bölünməyə və üç cəbhədə döyüşməyə məcbur oldular. Bu gözlənilməz hadisə Azərbaycan xanlarını möhkəm qəzəbləndirdi və onlar ittifakaq girərək heç vaxt İbrahim şaha tabe olmayacaqlarına and içdilər.

Hələ 1748-ci ildə Azərbaycan feodallarının İrana qarşı yaranmış ittifaqı Azərbaycanda İran hökmranlığının tam ləğv olunduğunu göstərirdi. İttifaq bağlandıqdan sonra xanlar ilk növbədə Şamaxı xanından intiqam almaq qərarına gəldilər. Bu dəfə nisbətən böyük qüvvə toplayan müttəfiqlər öz qoşunlarını Yeni Şamaxiya doğu yönəldilər. Yeni Şamaxının - Ağsunun mühasirəsi cəmi 8 gün çəkdi.

Hacı Məhəmmədəli xanı hakimiyyətdən devirən qaliblər şamaxılara "iranlı Şah İbrahim xidmət etməməyə və onun təbəəsi olma mağası and içdirdilər".

XVIII əsrin birinci yarısında İran hökmranlığına qarşı çıxış edən Azərbaycanın feodal hakimləri yerli əhaliyə arxalanırdılar. Məhz bu mübarizə Azərbaycan ərazisində yadelli hökmranlığın ləğv edilməsinə gətirən əsas amillərdən olmuşdur.

## XII FƏSİL

### XVIII ƏSRİN BİRİNCİ YARISINDA AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ QURULUŞU

**Kənd təsərrüfatı və aqrar münasibətlər.** XVIII əsrin əvvəllərində hələ də Səfəvi dövlətinin tərkibində olan Azərbaycan keçmişdəki kimi öz təbii sərvətlərinin zənginliyi ilə fərqlənirdi.

Ölkə iqtisadiyyatının əsas sahələrini əkinçilik və maldarlıq təşkil edirdi. Gündəlik günlərin bolluğu və torpağın münbətiyi burada müxtəlif kənd təsərrüfatı bitkilərinin yetişdirilməsinə zəmin yaradırdı.

Əkinçilikdə əsas yeri dənli bitkilər tuturdu. Bu sahədə Şirvan, Təbriz, Gəncə, Qarabağ, Quba, Qazax, Lənkəran, həmçinin Şəkinin bərəkətli torpaqlarından daha çox məhsul əldə edilirdi. Qara torpaq sahələrdə, xüsusilə Kür və Araz çaylarından çəkilən süni suvarma sistemi - arx və qanovlar əkinçilərə buğda, arpa, düyü, dari və digər dənli bitkiləri yetişdirmək üçün imkan yaradırdı. Dənli bitkilər arasında əsas yeri taxılçılıq tuturdu.

Taxılçılıq üçün daha əlverişli sahələr Kür çayı boyunca yerləşən kəndlərə məxsus idi. XVIII əsrin əvvəllərində Azərbaycana gəlmış iezuit missionerləri Şirvanda kəndlilər tərəfindən torpağın işlənməsinin və burada yüksək keyfiyyətli taxıl məhsulu götürülməsinin şahidi olmuşlar. Onların yazılında oxuyuruq: "Torpaq 3 qədər münbətidir ki, gübrəyə ehtiyacı yoxdur. Torpağa yalnız bir və ya iki il istirahət verildikdən sonra yenidən əkinə başlayırlar. Əldə edilən buğda çox gözəldir, ondan əla çörək bişirilir".

Quba əyaləti də taxilla zəngin idi. Belə ki, Quba kəndliləri Şəki, Dərbənd, Bakı və digər yerləri buğda ilə təmin edirdilər. Müşkür mahalında da keyfiyyətli və bol taxıl məhsulu yetişdirilirdi. Dövrün müasiri, XVIII əsrin 20-ci illərində Şirvanda olmuş İ.Qerber bu barədə öz xatirələrində yazmışdır: "Bu mahal bütün Şirvani, Şamaxı və Dağıstanın bir hissəini buğda, arpa, dari ilə təmin edir.

Həmin bitkilərin bu yerlərdə xeyli miqdarda əkilməsinə buraya Kürdən axan xırda çaylar kömək edir".

Dənli bitkilər arasında çəltik də mühüm əhəmiyyət kəsb edirdi. Çəltik əsasən Talyışda, Cavadda, Marağada, Şəkidə, həmçinin Təbriz və Şirvan əyalətlərinin vadilərində əkilirdi.

Vergi verən əhalinin həyatında əsas yeri nisbətən az su tələb edən arpa tuturdu. Kəndlilər həmçinin paxlalı bitkiləri də bəeərirdilər.

Ölkənin kənd təsərrüfatında ipəkçiliyin böyük rol oynadığı xüsusu qeyd edilməlidir. Şirvanda, Şəkidə, Ərəşdə, Təbrizdə, Gəncədə, Qubada, Lənkəranda və digər yerlərdə həm keyfiyyət, həm də kəmiyyətcə fərqlənən xam ipək hazırlanırdı. XVIII əsrin 16-18-ci illərində Şirvanda olmuş Rusiya dövlətinin elçisi A.P.Volinski xatırı "Jurnalı"nda bu baradə yazmışdır: "Onlar (əhali. - *məsul red.*) ipəyə böyük maraq göstərirlər, buranın hər yerində külli miqdarda ipək əldə edilir. Elə bir kənd tapılmaz ki, orada istər dəniz kənarında, istərsə də Kürün sahilində, ipək zavodu (emalatxanası. -*məsul red.*) olmasın".

Azərbaycanın kənd təsərrüfatında dənli bitkilərlə yanaşı texniki bitkilərin də (pambıq, zəfəran) yetişdirilməsinə əhəmiyyət verilirdi.

Suya daha çox ehtiyacı olduğundan pambıq əsas etibarilə ovalıqlarda, süni suvarma üçün şərait olan yerlərdə əkilirdi. Pambığın bol yeri Mil və Muğan düzənlilikləri, habelə Şirvan çölləri idi. Salyan kəndlərində, habelə Gəncə və Naxçıvan şəhərlərinin ətraf kəndlərində də pambıq əkilirdi. Zəfəranın yetişdirilməsi üçün yalnız Abşeron iqlimi əlverişli idi.

Qazax, Ərəş, Təbriz, Ərdəbil, Göyçay kəndlərində texniki bitki olan küncüd əkilirdi.

Azərbaycanda istər kənd, istərsə də şəhər əhalisi geniş miqyasda bağçılıq və bostançılıqla məşğul olurdu. Üzümçülük Təbriz, Naxçıvan, Ordubad, Salyan, Şamaxı və Bakıda daha artıq inkişaf etmişdi. Bağçılıq Gəncə, Quba, Şəki, Təbriz və s. yerlərdə geniş yayılmışdı.

Kənd təsərrüfatının əsas sahələrindən biri də maldarlıq idi. Müxtəlif yem otları ilə zəngin Muğan, Mil, Şirvan, Qarabağ düzənlilikləri, habelə geniş otlaqlara malik Savalan, Böyük və Kiçik Qafqaz dağları maldarlığın inkişafı üçün əlverişli şərait yaratmışdı. Maldarlar ölkəni et, yağ, süd, pendir, yun və s. kənd təsərrüfatı məhsulları ilə təmin edirdilər.

Şirvan, Təbriz, Qarabağ, Urmiya, Qaradağ, Naxçıvan əyalətlərinin otlaqlarında qoyun, keçi, inək, eamış sürütləri otlayırdı. Azərbaycan kəndlərində atçılığın inkişafına da böyük əhəmiyyət verilirdi. At həm süvari qoşunlarına lazım idi, həm də ondan nəqliyyat vasitəsi kimi istifadə olunurdu. Nəqliyyat vasitəsi kimi qatır, öküz, dəvə və ulaqdan da geniş istifadə olunurdu.

Dəniz kənarında və çay sahilində yerləşən kəndlərdə balıqcılıq da inkişaf etmişdi. Təsərrüfatın bu sahəsi çox zaman iearəyə verilirdi. İ.Qerberin yazdığına görə, Təkcə Salyanda balıq tutmaq hüququ ildə 15000 manata iearəyə verilirdi.

XVIII əsrin birinci yarısında Azərbaycanda əvvəlki dövrlərdə olduğu kimi beş torpaq mülkiyyəti forması mövcud idi: a) dövlət torpaqları - *divani*; b) şah ailəsinə mənsub torpaq sahələri - *xalis*; e) yerli feodallara məxsus torpaq sahələri -

*mülk*; ç) dini ocaqlara məxsus torpaqlar - *vəqf*; d) kənd icmasının torpaqları - *camaat torpağı*.

Divani torpaqların əhəmiyyətli hissəsi dövlətə qulluq müqabilində feodalların ixtiyarında idi (*tiyul* şəklində). İstər xəzinənin bilavasitə ixtiyarında, istərsə də feodalların əlində olan torpaqların böyük bir hissəsindən kəndlilər pay torpaqları şəklində istifadə edirdilər.

Səfəvilər dövründə geniş yayılmış vəqf torpaq mülkiyyəti Nadir şah hakimiyyət başına gəldikdən sonra (1736) xeyli məhdudlaşdı. Onun əmri ilə vəqf torpaqlarının xeyli hissəsi müsadirə olunub dövlət torpaqlarına qatıldı.

XVIII əsrin birinci yarısında da Azərbaycanda əsasən iki sinif mövcud idi: feodallar və kəndlilər. Feodal sinfini xanlar, şah tərəfindən vəzifəyə qoyulmuş bəylərbəyi və digər məmurlar təmsil edirdi.

Feodal torpaqlarında yaşayan kəndlilər - rəiyyətlər, rəncəbərlər, elatlar öz ağalarına bir sırə vergi verməkə yanaşı, mükəlləfiyyət də daşıydılar. Feodal rentasının əsası kənd təsərrüfatı vergiləri təşkil edirdi. XVIII ərin birinci yarısında Azərbaycanda mürəkkəb vergi sistemi mövcud idi.

Ağır vergilər kənd zəhmətkeşlərini dilənçi vəziyyətinə salmışdı. Bu barədə mənbələrin birində oxuyuruq: "Hər şeyə malik olan bu gözəl ölkə heyati səfali, rahat, məftunedici edə biləcəyi halda, kasıblar və bədbəxtlər yurduna çevrilmişdir... bu ondan irəli aələr ki, ağır vergilər xalqı taqətdən salmışdır".

Azərbaycan ərazisində Osmanlı əsgərləri ilə İran sərbazlarının apardıqları müharibə, habelə Nadir şahın hərbi yürüşləri nəticəsində ölkənin təsərrüfat həyatına ciddi ziyan vurulmuşdu. Yadelli işgalçılardır yerli əhalinin ərzəğə hesabına dolanır, mal-qarasını mənimsəyərək, nəqliyyat vasitəsi kimi istifadə edirdilər.

Vergi və mükəlləfiyyətlərin ağırlığı həmişə olduğu kimi yenə də rəiyyət, rəncəbər və elatların bəynuna düşürdü.

XVIII ərin birinci yarısında İranda mövcud olan vergilər Azərbaycanda da tətbiq olunurdu: torpaq vergiləri (*malcəhət, uşr, çobanbəyi*), adambaşına alınan vergi (*sər-şəmari, cizyə*), qoşunları saxlamaq üçün (*uluşa, sursat, əsbe çapar*), hərbi qulluq mükəlləfiyyəti (*çərik*), şah və dövlət məmurlarının xeyrinə toplanan vergi (*rüsumat, təhzilat, pişkes, xərəce təyin müttərəddin*), dövlət və feodallar üçün görüləcək işlər (*bikar və əvariz*), torpaqbasdı vergisi (*rahdarı*) və s.

Vergilər dövlət xəzinəsini dolduran yeganə maddi mənbə idi. Vergi verməkdən bəyun qəçirməşlər deyə, şah hokuməti 15 yaşma çatmış bütün kişi cinsindən olanları siyahiya alırdı. Müasirlərin yazdığını görə hər üç ildən bir siyahılar təzələnir və vergi verənlərin sayı artırılır. Siyahıya almadan sonra dövlət

məmurları - vergi-toplayanlar çeyirtkə kimi kəndlərə daraşır, vəzifələrini yerinə yetirərkən həm öz ciblərini unutmur, həmdə zoraklığa yol verirdiler.

Nadir şahm hakimiyyət başına gəldiyi vaxt dövlət xəzinəsi Şah Sultan Hüseyn və II Təhmasibin səhlənkarlığı nəticəsində demək olar ki, boşalmışdı. Nadir şah dövlətin gəlirini yalnız vergilərin miqdarının və sayının çoxaldılması sayasında müəyyən qədər bərpa etməyə nail olmuşdu.

1739-cu ildə Hindistana uğurlu yürüşündən sonra böyük qənimət əla keçirən Nadir şah nüfuzunu qaldırmaq məqsədilə əhalini üç il vergi verməkdən azad etdi. Müasirlərin verdikləri məlumatə görə, Nadir şah 100 min döyüşcündən ibarət ordu saxlayırdı. XVIII əsrin 40-cı illərində Şimali Azərbaycanda və Cənubi Dağıstanda Əfşar zülmünə qarşı üsyənlər baş verdikdə Nadir şah çoxsaylı qoşunlarını şimala doğru yeritdi. Yürüş zamanı qoşunlar, bir qayda olaraq, yerli əhalinin hesabına dolanırdılar. Nadir şah yürüsdən qayıtdıqdan sonra sərf olunmuş xərcləri ödəmək üçün 1739-cu ildə xalqa "bağışladığı vergilərin" zorla toplanılması barədə fərman verdi. Beləliklə, əhalidən üçillik vergi toplanıldı. Vergi toplanıstärkən özbaşınalıq və zoraklıq baş alıb gedirdi. Bu isə əhalinin narazılığının daha da artmasına götərib çıxarırdı.

**Şəhərlər. Sənətkarlıq.** XVIII əsrin birinci yarısında hərbi əməliyyatlar zamanı şəhərlər kəndlərə nisbətən daha çox dağıntıllara məruz qalırdı. Məlumdur ki, mühərribələr zamanı sərkərdələr ilk növbədə iqtisadi cəhətdən daha zəngin olan şəhərləri - ticarət və sənətkarlıq mərkəzlərini zəbt edirdilər. Məhz buna görə də yerli hakimlər, hər şeydən əvvəl, şəhərlərin gözəlliyyindən çox, onların müdafiə qabiliyyətini möhkəmləndirməyə füdr verirdilər. Qala divarlarından kənardə ev və bina tikdirməkdən ehtiyatlanan şəhər zadəganları öz imarətlərini yalnız şəhər daxilində inşa etdirməyi daha üstün tuturdular. Belə hallarda özlərinə bina - mülk tikdirən varlılar nə şəhərin planlaşdırılmasına, nə də xarici görünüşün pozulmasına əhəmiyyət verirdilər. Buna görə də şəhərin küçələri get-geda daralar, şəhər meydanları təcridən aradan çıxırı. XVIII əsrin birinci rübündə Azərbaycanın ən qədim şəhərlərindən birində - Şamaxıda olmuş ingilis səyyahı Eon Bel öz xatirələrində yazmışdır: "O (Şamaxı. - *məsul red.*), amfiteatr şəklində, dağ döşündə tikilmişdir. Şəhər böyük olsa da, burada eanışın in, hakimin və bəzi zəngin tac irlərin binalarından başqa digər evlər p is vəziyyətdədir".

1721-ci ildə Şirvanda baş verən üsyən zamanı Şamaxı şəhəri böyük zərər çəkmişdir. Lakin 1734-cü ildə Şamaxıya vurulan zərər heç nə ilə müqayisə edilə bilməz. Həmin il şamaxılılar İranın gələcək hökmədarı Nadirə müqavimət göstərdikləri üçün onların şəhəri yerlə yeksan edildi və əhali Ağsuya köçürüldü. Beləliklə, Azərbaycan xəritəsində "Yeni Şamaxı" adı altında təzə bir şəhər əmələ

gəldi. 1743-cü ildə Şirvanda Əfşarların zülmünə qarşı qalxan üsyani yatrarkən İran sərbazları Yeni Şamaxını da alt-üst etdilər. 1747-ci ildə Şirvanda olmuş ingilis səyyahı Eon Hanvey Köhnə Şamaxı haqqında belə yazmışdır: "Tariçilərin haqqında bəhs etdikləri Şamaxida, deyilənə görə, 12000 ailə yaşayırı, şəhərin çoxlu və qəşəng ictimai binası vardır, şübhəsiz, Nadir şahın dağın o tərəfində yaratdığı Yeni Şamaxıdan fərqlənirdi".

Azərbaycanın digər mühüm şəhərlərindən biri də Gəncə idi. 1703-cü ildə Gəncədə olmuş hollandiyalı rəssam Korneli de Bruyn yazmışdır: "Gəncə Şamaxıdan dörd dəfə böyükdür. Şəhərdə əksəriyyəti iki mərtəbədən ibarət olan daş evlər, yaraşıqlı enli küçələr, böyük karvansaralar, qubernatorun (bəylərbeyinin. - *məsul red.*) əzəmətli sarayı vardır. Şəhərin ortasından qəşəng çay axır, burada çoxlu bağ vardır, yaxşı şərab hazırlanır, meyvəsi boldur... burası İranın ən böyük şəhərlərindəndir".

Gəncənin ətrafi təbii zənginliyi ilə fərqlənirdi. Burada dəmir, mis, qurğunun, mineral duz yataqları mövcud idi. Məhz bu zənginlik Gəncə şəhərində sənətkarlığın müxtəlif növlərinin inkişafı üçün zəmin yaratmışdı. Azərbaycanın siyasi həyatında olduğu kimi, təsərrüfat həyatında da mühüm rol oynayan şəhərlərdən biri Təbriz idi. On qədim zamanlardan bu şəhərdə keçən beynəlxalq ticarət yolu onun formallaşmasında əhəmiyyətli rol oynamışdır. 1717-ci ildə Rusiya dövlətinin Təbrizdəki elçisi A.P. Volinski bu şəhər haqqında belə yazar: "Təbriz şəhəri iki dağ arasında olan rəvan yerdə salınmışdır. Onun uzunluğu beş verst, bəlkə də bir az çox məsafəni əhatə edir, eni bir verstə yaxındır. Deyilənlərə görə, burada 36000 yaşayış evi vardır. Tikintiləri daşdandır və yaşıllığa qərq olmuşdur". Buradan ildə 100 min türmən gəlir əldə edilirdi.

İngilis səyyahı Eon Hanvey Təbrizi Səfəvi dövlətinin ikinci şəhəri hesab edir və yazar ki, 1721-ci ildə baş verən zəlzələ zamanı təqrübən minlərlə adam həlak olmuşdur.

Ölkənin iqtisadi həyatında Bakı, Dərbənd, Naxçıvan, Lənkəran, Ərdəbil, Xoy, Maku, Urmiya, Astara və digər şəhərlər də əhəmiyyətli rol oynayırdı. Lakin 20-30-cu illərdə Dərbəndi, Bakım, Lənkərəni, Astaranı Rusiya ələ keçirmiş, Naxçıvan, Xoy, Maku, Urmiya və s. isə Türkiyə tərifəndən zəbt olunmuşdu.

Azərbaycan şəhərlərində sənətkarlığın müxtəlif növləri, o cümlədən dərzilik, papaqçılıq, zərgərlik, dəmirçilik, misgərlik, dabbaqlıq və s. ilə məşğul olurdular.

Sənətkarlığın inkişafı şəhərlərin coğrafi mövqeyindən, ab-havasından və ətraf mühitdən asılı idi. Məsələn, Gəncə ətrafində kobalt yataqları olduğundan burada metalişləmə və boyaqçılıq sənəti başqa şəhərlərə nisbətən daha geniş inkişaf

etmişdi. Təbriz, Şamaxı, Gəncə, Şəki, Ərəş şəhərləri ətrafında tut ağacları bu şəhərlərdə ipəkçiliyin inkişafı üçün zəmin yaratmışdı. Abşeronda bir çoxları neftçixarma və neft emalı ilə məşğul olurdu. XVIII əsrin 30-40-cı illərində Bakıda iki dəfə olmuş alman səyyahı L. Lerx bu barədə belə yazmışdır: "Neft birdən-birə yanır; tünd qonur rəngdədir, distillə edildikdə (saflaşdırıldıqda. - *məsul red.*) açıq-sarı rəngə çalır. Ağ neft özü-özlüyündə bulanıq rəngdədir, lakin distillə edildikdən sonra spirt kimi şəffaf olur və tez də yanır. Sənətkar dükanları (emalatxanaları. - *məsul red.*) adətən, bazar meydanında, karvansaralarda və yaxud xüsusi küçələrdə yerləşirdi".

Sənətkarların əksəriyyəti *əsnaf* adlanan sex təşkilatları ətrafında birləşirdi. Lakin əsnaflar Avropa şəhərlərində olan sex təşkilatlarından qat-qat zəif idi və ona görə də şəhər həyatında həllədic i rol oynaya bilmirdilər.

XVIII əsrin birinci yarısında ölkənin ümumi iqtisadi tənəzzülü şəhər təsərrüfatında öz əksini tapmışdı. Bu, sənətkarlar tərəfindən hazırlanan malların keyfiyyətcə aşağı səviyyədə olmasına gətirib çıxarırdı.

Məhz buna görə də Azərbaycan şəhərlərində əksər hallarda xammal ixrac olunurdu. Ölkənin təsərrüfat həyatında olduğu kimi, sənətkarlıqda da feodal münasibətləri hökm sürürdü.

**Ticarət.** Şəhərlərin təsərrüfat həyatında ticarət əhəmiyyətli rol oynayırırdı. Ölkənin mühüm ticarət mərkəzləri olan Şamaxı, Ərdəbil, Naxçıvan, Dərbənd, Təbriz, Gəncə, Baki və Şamaxıdan eyni zamanda magistral beynəlxalq ticarət yolları keçdiyindən həmin şəhərlər həm də xarici və tranzit ticarətdə iştirak edirdilər. Şəhərlər bir-biri ilə karvan yolları vasitəsilə əlaqə saxlayırdılar. Ən gur karvan yolu Azərbaycanla Rusiya arasında idi. Rus tacirlərinin karvanları cənuba doğru aşağıdakı şəhərlərdən keçirdi: Həştərxan-Qızlyar-Tərki-Dərbənd-Bakı-Şamaxı-Cavad-Lənkəran-Rəşt.

XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Yaxın Şərqi ölkələrində baş verən ümumi iqtisadi böhran Azərbaycan şəhərlərində ticarətin inkişafına mənfi təsir göstərmişdi. Ölkənin iqtisadi geriliyinə XVIII əsrin 20-30-cu illərində Azərbaycan ərazisində aparılan Osmanlı - Səfəvi müharibələri də az təsir etməmişdi. Müharibə nəticəsində Azərbaycanın Xəzərbəyə əyalətlərində yerləşən şəhərlərindən başqa demək olar ki, bütün şəhərləri tranzit əhəmiyyətini itirmişdi. Məsələ burasındadır ki, qeyd edilən illərdə Azərbaycanın cənub-qərb və şimal-qərb hissəsində İranla Türkiyə arasında müharibə gedərkən Azərbaycanın Xəzərbəyə əyalətlərində müvəqqəti olsa da Rusiya dövləti hökmranlıq edirdi. Rusyanın hakim dairələri, ticarət sahəsində Yaxın Şərqi ölkələri ilə əlaqə kəsildiyi üçün əsas diqqəti Volqa-Xəzər ticarət yoluundan maksimum istifadə etməyə yönəldir, Cənubi Qafqaz

ölkələri ilə yanaşı, uzaq Hindistanla, hətta Çinlə belə ticarət əlaqəsi yaratmağa çalışaraq, Xəzər dənizində gəmiçiliyin inkişafına ciddi əhəmiyyət verirdi. Azərbaycan tacirləri də öz növbəsində rus gəmilərindən istifadə edərək mallarını Həstərxana, oradan isə Rusiya daxilindəki şəhərlərə, hətta Avropa bazarlarına çıxarırdılar.

Volqa-Xəzər ticarət yolunda Xəzər boyunca yerləşən liman şəhərlərindən ən əhəmiyyətlisi Bakı şəhəri idi: belə ki, Bakı körfəzi gəmilərin yan alması üçün əlverişli olmaqla yanaşı, Həstərxan və digər limanlar kimi qış mövsümündə donmurdı. Bu isə öz növbəsində Bakı vasitəsilə ilbəyu ticarət aparmağa imkan verirdi. Təsadüfi deyildir ki, yerli məhsullarla yanaşı, burada Rusiyadan, İrandan, Hindistandan və qonşu Qafqaz ölkələrindən gətirilən mallar da satılırdı.

Şamaxın m Xəzər dənizindən kənarda yerləşməsinə baxmayaraq, şəhərin bazarlarında əvvəller olduğu kimi, yenə də qızğın ticarət gedirdi.

Şamaxıda ticarətin sönməməsinə səbəb Niyazabadla daim əlaqə saxlanması idi. Əsrlərdən bəri zəngin bazara malik olan Şamaxı şəhərinə xarici ölkə malları yenə də Volqa-Xəzər ticarət yolu, Niyazabad limanı vasitəsilə gətirilirdi. Təsadüfi deyildir ki, müasirlər Rusiyada, İsveçdə və Hollandiyada alver edən çoxlu şamaxılı tacirin olması haqqında məlumat verirlər. Şamaxının beynəlxalq ticarət sahəsindəki rolü haqqında başqa bir mənbədə deyilir: "Bu şəhər böyük ticarət mərkəzi olmaqla bərabər, moskvallar və iranlıların mallarının saxlanıldığı yerdür. Moskvalların burada karvansarası və yaxud mağazaları vardır. Onlar buraya qalay, mis, dəri, xəz və ölkələrinin digər mallarını gətirirlər. İranlılar və hindililər burada ipək və pambıq parça, həmçinin ipək saplar satırlar. Tatarlar at və qul satırlar. Burada elə bazar da vardır ki, küçələrin ayricindədir, küçələrin hər iki tərəfində dükənlər yerləşir. Dükənlər bəzisinin üstü örtülüdür".

Rus dövlətinin elçisi A.P.Volinski 1716-1718-ci illərdə Şamaxıda olarkən burada aparılan qızğın ticarətin şahidi olmuşdur. O da Şamaxı bazarında hər cür mallarla yanaşı, qullar da satıldığı göstərməşdir. Lakin Şamaxıda xam ipək və ipək məmulatı, xüsusiilə müxtəlif rənglərə bəyanmış saplar və parçalar üstünlük təşkil edirdi. Xaricdən gələn tacirlər həmin malları böyük həvəslə alırdılar. A.P.Volinski Şamaxıda olarkən bir çox xarici tacirlərlə, o cümlədən İngiltərə, Fransa, Hindistan kimi Ölkələrin nümayəndələri ilə görüşmüştü. Şamaxıda çoxlu rus, erməni, gürcü tacirinə də təsadüf edildi. Xarici tacirlərin əksəriyyəti ruslar idi.

Şamaxıda hakimiyət başında olan İran dövlətinin məmurları və tacirlər yerli mallara xarici tacirlərin böyük marağını görüb qiymətləri artırır, gömrük xərc lərini çoxaldır, onlardan gətirdikləri malları nisyə alır və çox zaman borclarını qaytarmırıldılar. Bu isə ticarətin normal gedişinə böyük əngəl törədirdi.

Rus tacirləri A.P.Volınskiyə bildirdilər ki, 1707-ci ildən bəri yalnız Şamaxıda alver edirlər. Həmin müddət ərzində yerli tacirlər və dövlət məmurları onları çox incitmiş, malla rını mənimsəmişlər.

Rus tacirlərinin şikayətlərini dönlədikdən sonra A.P. Volınski "İranda, Şamaxıda və Niyazabad körpüsündə rus tacirlərinə, əlahəzər çarın təbəələrinə vurulan ziyanlar haqqında" 10 maddədən ibarət geniş məktub yazaraq Şirvan bəylərbəyi Keyxosrova göndərdi və ondan belə hallara son qoyulmasını tələb etdi. Lakin A.P. Volınski Şamaxıda rus tacirlərinin işlərinin qaydaya salınması sahəsində heç bir iş görə bilmədi və səfərini davam etdirərək İsfahanaya yola düşdü.

1717-ci ildə isə A.P. Volınski ilk dəfə olaraq Rusiya ilə İran arasında ticarət müqaviləsi bağlanılmasına, həmçinin Şamaxıda Rusiyانın konsulluguğunun açılmasına nail oldu. Rus elçisinin söyi ilə şah rus tacirlərinə qarşı maneələrə son qoyulması haqqında Şirvan bəylərbəyi Keyxosrova fərman göndərdi. Şirvan bəylərbəyinə eyni zamanda tapşırıldı ki, şahın fərmani əsasında Dərbəndin və Niyazabadın gömrük rəisləri bundan sonra rus tacirlərini sixışdırmasınlar.

1721-ci il Şirvan üşyani zamanı Şamaxı şəhərinin ticarətinə də böyük ziyan dəydi. Lakin hakimiyyəti olə keçirmiş Hacı Davud götürülən gəliri nəzərə alaraq, şəhərdə ticarətin dirçəldilməsi üçün tədbirlər görüldü. Bunun nəticəsində Şamaxıda qısa bir müddət ərzində ticarət çıçəklənəməyə başladı.

1723-cü il Şirvan üşyaniından iki il sonra Şamaxıda olmuş ingilis Henri Bryus öz xatirələrində Şamaxıni bütün Cənubi Qafqazın ən məşhur ticarət şəhəri kimi qələmə vermişdir. O yazar: "Şamaxıda bütün Şərq xalqlarının şirkətləri vardır. Məhz bu səbəbə görə də şəhərdə bütün ölkələrdən gələn tacirlərə rast gəlmək olur".

1724-ci ildə Rusiya ilə Türkiyə arasında bağlanmış İstanbul müqaviləsinə əsasən Şirvana daxili muxtariyyət verildikdən sonra Şamaxı şəhərinin ticarəti demək olar ki, bütünlükdən əvvəlki vəziyyətinə qayıtdı. Bakı şəhərinin komendantı knyaz Baryatinski 1724-cü ildə mərkəzə göndərdiyi məktubunda Bakı limanına tez-tez Şirvan, o cümlədən Şamaxı və Quba tacirlərinin karvanlarının gəldiyini yazdı.

XVIII əsrin birinci yarısında ticarət sahəsində Gəncə heç də Şamaxıdan geridə qalmırdı. Təkcə onu qeyd etmək kifayətdir ki, Gəncədən ildə hər birin in ağırlığı 100, bəzən 400 rus futuna bərabər olan 100 tay xam ipək ixrac edilirdi.

Gəncə bazارında yerli mallar və sənətkarların hazırladıqları əşyalardan başqa, qonşu ölkələrdən - Rusiyadan, hətta Qərbi Avropa ölkələrindən gətirilən mallara təsadüf edilirdi.

1724-1735-ci illərdə Türkiyə qoşunlarının işgal zonasında olan Gəncə, Təbriz, Naxçıvan, Ərdəbil, Xoy və Azərbaycanın digər şəhərlərində ticarət xeyli zəiflədi.

Şəhərlərdə ticarət əsasən bazar meydanında aparılırdı. Bu ona görə idi ki, şəhər hakimləri ticarətin gedişinə lazımi nəzarət edə bilsinlər. Ticarət aparan tərəflər dövlət xəzinəsinə lazım olan müxtəlif gömrük haqqı verməli idi. Bazar meydanının mərkəzində qapan adlanan xüsusi mizan-tərəzi qoyulmuşdu. Satılmaq üçün gətirilən bütün mallar həmin tərəzidə çekilir və tacirdən malın keyfiyyətindən və kəmiyyətindən asılı olaraq müəyyən gömrük-mizan pulu alınırı.

Əgər tacir istədiyi şəhərə mal satmaq üçün getmək istəyirdi, hər hansı şəhər və kənddən, yaxud körpüdən keçərkən *rahdari* adlanan gömrük haqqı verməli idi. Rahdari gömrüyünün miqdarı sabit deyildi. Rahdari gömrüyü də malın həemindən, keyfiyyət və kəmiyyətindən, satlaeq yerdən asılı olurdu.

Rahdari gömrüyü şahm xəzinəsinə külli miqdarda gəlir gətirən vergilərdən idi. Xarici ticarətdən başqa vergilərlə yanaşı, tərcüməçilərin nəfinə olaraq *dilmane pulu* da alınırı. Təkcə Şamaxıda rus tacirləri ildə təqribən 1000 manatdan artıq *dilmane pulu* verməli olurdular.

Saysız-hesabsız ticarət vergiləri, habelə ölçü, çəki müxtəlifliyi, vahid pul sisteminin olmaması, hərbi yürüşlər, feodal ara müharibələri ticarətin möhdudlaşmasına gətirib çıxarırdı. Bu, eyni zamanda şəhər təsərrüfatının tənəzzülü ilə nəticələnirdi. Təsadüfi deyildir ki, XVIII əsrin birinci yarısında baş verən üsyənlarda şəhər əhalisi, xüsusilə ticarətlə məşğul olanlar və sənətkarlar ya xından iştirak edirdilər.

**Xalq hərəkatı.** Gündən-günə şiddətlənən feodal istismarı sinfi mübarizənin köskin ləşməsinə gətirib çıxarırdı ki, bu da ilk növbədə kəndlilərin vergidən bəyun qaçması və mükəlləfiyyətləri yerinə yetirməməsi ilə nəticələnirdi. Bəzi hallarda feodal istismarı kəndliləri kütləvi halda doğma yurdlarını qoyub qürbət ellərə qaçmağa məcbur edirdi. XVIII əsrin əvvəllərində Şamaxıda olmuş iezuit İohan Laman Moskvadakı missioner Emiliyanə göndərdiyi məktubunda yazırı ki, "kəndlilərin istisnayı elə bir dərəcəyə çatmışdır ki, baş götürüb qaçmaq istəyirlər, inanıram ki, əgər onların hər hansı bir yerdə təhlükəsiz siyinə çağrı olsaydı, bir nəfər də kənddə qalmazdı". Uzaq yerlərə qaçmış kəndlilər çox zaman acımdan ölməsinlər deyə qarətə əl atır, feodal malikanələrini dağıdır, tacir karvanlarına basqın edirdilər.

Şah Sultan Hüseynin 15 yaşına çatmış hər kəsin vergi siyahısına salınması barədə fərmanından sonra qaçqın kəndlilərin sayı bir neçə dəfə artı. Şahın siyahıya alma fərmanı geniş xalq kütləsi üçün əsil bəlaya çevrildi. Vergi toplayanların acgözlüyü və tamahkarlığı üzündən saysız-hesabsız kəndli ailəsi öz doğma yurdunu tərk edib qürbət ölkələrə gedirdi. Qaçqın kəndlilərin sayı çoxaldıqca becərilməyən torpaqların sayı da artırdı. Beləliklə, dövlət xəzinəsinin də

gəliri müvafiq olaraq azalırdı. Məhz vəziyyətin belə şəkil alması şahı məcbur etdi ki, 1710-cu ildə qaćqın kəndlilərin zorla geri qaytarılması barədə fərman versin. Fərman 12 il müddətində feodallara "öz" kəndlilərini tapıb geri qaytarmağa icazə verirdi. Şah Sultan Hüseynin fərmanında deyilirdi ki, 12 il müddətində başqa mahallara qaćmış və özlərinə yeni yer seçmiş, lakin dövlətə vergi verməyən kəndlilər geri qaytarılıb öz sabiq torpaqlarında oturdulmalıdırlar. Kəndlinin köçməsindən 12 ildən çox vaxt keçərsə, heç kəs onu yeni mahaldan qaytara bilməz.

Nadir şah çalışırkı ki, əhalinin vergi verən qismi torpaqdan ayrılib qaça bilməsin. Görülən tədbirlərə əsasən kəndlilər təbii fəlakətlər, hətta yoluxucu xəstəliklərin baş alıb getdiyi zamanlarda belə öz doğma yurdlarını tərk edə bilmirdilər. 1737-ci ildə Qarabağ və Gəncəyə qaćan bir çox kəndliləri şah məmurları zorla öz torpaqlarına qaytarmışdır. Qaćqınlıq bəzi hallarda açıq mübarizəyə çevrilir, kəndlilər silaha əl atmalı olurdular.

1709-cu ildə şamaxılilarla iranlılar arasında çaxnaşma baş vermişdir. Onlar bir neçə kəndi yandırmış və qarət etmişdilər. Həmin ildə Şirvan bəylərbəyi Həsənəli xan silahlanmış kəndli dəstələri ilə toqquşmalı olmuşdur. Üşyançılar məğlub olduqdan sonra ona başçılıq edən Lütfali bəy qaćmışdır.

1711-ci ildə Təbrizdə üşyan baş vermişdir. Katolik missioneri Jozef Mari Təbrizdən vətəninə göndərdiyi məktubunda yazırkı ki, bu üşyan zamanı 3000 təbrizli qubernatorun (bəylərbəyinin) sarayına basqın etmişdir.

A.P. Volınskinin səfarət "Jurnalı"nda qeyd edilmişdir ki, ağır vergilər üzündən üşyan hər tərəfi bürü müşdür. O göstərir ki, "şərəfsiz hakimlər vergi toplayarkən ilk əvvəl dövlətdən çox öz mənafələrini güdürdülər".

XVIII əsrin 20-ci illərində kəndli üşyanının alovları Şimal-Şərqi Azərbaycanın da şəhər və kəndlərini bürdü. Lakin burada sinfi mübarizə xalq azadlıq hərəkatı ilə birləşib İranın və yerli feodalların əleyhinə çevrildi.

1724-cü il İstanbul müqaviləsinə əsasən, Azərbaycan ərazisinin böyük bir hissəsi Osmanlı Türkiyəsinin ixtiyarına keçdikdən sonra da ölkədə xalq azadlıq hərəkatı, yerli feodalların zülmünə qarşı mübarizə səngimədi. Osmanlı qoşunları Təbriz, Gəncə, Xoy, Naxçıvan, Ərdəbil, Mərənd və s. şəhərləri işgal edərkən şəhər camaatının, yoxsulların və sənətkarların ciddi müqavimətinə rast gəldilər.

1732-ci il Rəşt və 1735-ci il Gəncə müqavilələri əsasında Azərbaycanda İran hakimiyyəti bərpa olunduqdan sonra da ölkə daxilində şəhər yoxsullarının və kəndlilərin mübarizəsi davam etdi. XVII əsrin birinci yarısında ən güclü kəndli üşyanlarından biri 1743-cü ildə Şirvanda baş vermişdir.

1743-cü ildə Şəkidə də İran əleyhinə ciddi mübarizə başlandı. Azərbaycanda yerli və yadelli feodallar əleyhinə qalxan üşyanlar nəticədə İran hakimiyyətinin əsaslarını sarsıdı.

### XIII FƏSİL

#### AZƏRBAYCAN XVIII ƏSRİN İKİNCİ YARISINDA

**Azərbaycanda xanlıqların yaranması.** Azərbaycanın XVIII əsrin ikinci yarısındaki tarixi əslində müstəqil və yarımasılı dövlət qurumlarının - xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində xanlıqlar başlıca olaraq İran hökmranlığı ilə mübarizədə yarandığından onların meydana gəlməsi ilə sosial-iqtisadi və siyasi şərtləri ümumi xarakter daşıyırıldı. Lakin xanlıqların yaranması formalaşmağa bir-birindən fərqlənirdi.

Azərbaycan ərazisində ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Əgər onlardan bəzisi Nadir şah dövlətinin süqutundan sonra meydana gəlmişdisə, digərləri hələ Nadir şahın hökmranlığı dövründə İran əleyhinə mübarizə nəticəsində formalşmağa başlamışdı. Xanlıqların bəzisi isə öz başlangıcıını hələ Səfəvilər dövlətinin tərkibində yarımmüstəqil inzibati varlıq kimi mövcud olduğu dövrdən götürür.

*Şəki xanlığı* XVIII əsrin 40-cı illərinin sonlarına yaxın güclü siyasi qüvvəyə çevrildi. Qəbələ və Qutqaşın sultanları Şəki xanının hakimiyyətini tanımağa məcbur oldular. 1751-ci ildə Şəki xanı müəyyən müddətə Qazax və Borçalı mahallarını da özünə tabe etdi.

Hacı Çələbinin hakimiyyəti dövründə Şəki xanlığı yeni torpaqlar ələ keçirmək uğrunda Kartlı-Kaxtı çarlığı ilə fasiləsiz müharibələr aparırdı. Tərəflərin növbə ilə qələbə çaldığı bu müharibələr hər iki ölkənin məhsuldar qüvvələrinin vəziyyətinə dağidici təsir göstərirdi. Hacı Çələbinin ölümündən sonra (1755) hakimiyyət oğlu Ağakısi bəyə, onun ölümündən sonra isə Hüseyn xana keçdi. Bu dövrdə Şəki xanlığı artıq xeyli zəifləmişdi.

1768-ci ildə bir-birilə ittifaq bağlayan Şəki və Quba xanları Şamaxı xanlığına hücum edib, onu Öz aralarında bölüsdürdürlər. Bir neçə ildən sonra Şəki xanlarının qohumları arasında baş verən çekişmələr ona gətirib çıxardı ki, 1779-cu ildə Hüseyn xanın ölümündən sonra hakimiyyət Əbdülqədirə, 1781-ci ildə Məhəmmədhəsən xana, 1795-ci ilin dekabrında isə Səlim xana keçdi.

Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Şəki xanlığında da kənd təsərrüfatının aparıcı sahəsi əkinçilik və maldarlıq idi. İqtisadiyyatda ipəkçilik mühüm yer tuturdu. Demək olar ki, hər bir həyətdə tut ağacları vardi. Kəndlərin əhalisi ipək salımaqla məşğul olurdu. Şəki ipəyi Azərbaycanın hüdudlarından kənarda da məşhur olub, Rusiya, İtaliya, Türkiyə və İranə ixrac edildi.

Kənd təsərrüfatı ilə bərabər sənətkarlıq və ticarət də inkişaf etmişdi. Sənətkarlığın başlıca növləri xanlığın paytaxtı Şəki şəhərində cəmləşmişdi. Burada ipək parçalar, mis qablar, silah, kənd təsərrüfatı alətləri, məişət əşyaları və s. hazırlanırdı. Müxtəlif sex təşkilatlarında - əsnaflarda dəmircilər, mis gərlər, toxucular, dulusçular, boyaqçılar, dabbaqlar, bənnalar, dülərgərlər, pınəçilər, sabunbişirənlər, dərzilər, zərgərlər, silahsazlar və b. birləşirdi. Sənətkarlıq istehsalı bəzi kəndlərdə də inkişaf etmişdi. Bütün sənətkarlıq məhsullarına vergilər qoyulurdu. Şəhər sənətkarlığının səciyyəvi cəhətlərindən biri məhsulun istehsalçının özü tərəfindən satılması idi.

Şəki xanlığı qonşu Azərbaycan xanlıqları, Gürcüstan, Dağıstan, İran və digər dövlətlərlə geniş ticarət aparırdı. Bu dövrdə Rusiya ilə ticarət durmadan artırdı. Şəki xanlığı Rusiya ilə iki yolla - Dərbənd vasitəsilə quru yolla və Bakı vasitəsilə Xəzər dənizi ilə ticarət əlaqələri saxlayırdı.

Çoxsaylı gömrük növləri ticarətin inkişafına böyük əngəl törədirdi. Xanlıqa gətirilən və oradan aparılan bütün mallardan gömrük toplanırdı. Şəkili Məhəmmədhəsən xanın dövründə xanlıqda vergilərin toplanması hüquqi cəhətdən möhkəmləndirən və hakim sinfin mənafelərini təmin edən "Dəsrur ül-amal" ("Qanunlar məcmuəsi") hazırlanmışdı. İltizam sistemi, pul, ölçü və çəki vahidlərinin müxtəlifliyi, gömrük maneqələri, həmçinin natural təsərrüfatın hökmranlığı ticarət və sənətkarlığın inkişafına mane olur, əmtəə-pul münasibətlərinin artırılmasını ləngidirdi.

Şəki xanlığında aşağıdakı torpaq mülkiyyəti formaları - *dövlət torpaqları, mülklər, məhsul və icma torpaqları* mövcud idi. Şəki xanlığının sosial əsasını feodallar və kəndlilər təşkil edirdilər. Bundan əlavə, Şəki şəhərində tacirlər və sənətkarlar da yaşayırdılar.

Şəki şəhəri xanlığın mədəni mərkəzi idi. Şəhərdə feodal uşaqlarının oxuduqları məktəblər – mədrəsələr fəaliyyət göstərirdi. Azerbaycan ədəbiyyatında realist istiqamət daha da inkişaf edirdi. Yaradıcılığını şifahi xalq ədəbiyyatından götürən şairlər - Nəbi Süleyman, Razi poeziyanın görkəmli nümayəndələri sayılırlar. Şəki şairləri arasında şəkililərin Nadir şaha qarşı qəhrəmanlıq mübarizəsinə tərənnüm edən Nəbi önməli yer tuturdu.

Tətbiqi inəsənət və memarlıq yüksək səviyyəyə çatmışdı. Ağac üzərində bədii oyma, qızıl, gümüş və misdən hazırlanmış məmulat, tikmələr sənətkarların yaradıcılığında mühüm yer tuturdu. XVIII əsrдə Azərbaycanın qiymətli memarlıq

abidələrindən biri əsrin sonunda şirazlı memar Hacı Zeynalabdin tərəfindən tikilmiş Şəki xanlarının sarayı idi. Sarayın divarları bu günə qədər öz təravətinə saxlayan rəsmlərlə bəzədilmişdir. Azərbaycanın XVIII əsr və XIX əsrin əvvəllərinə aid olan digər gözəl memarlıq abidələri - Şəkixanovların evi, Cümə məscidi və s. əsasında xalq istedadlarının yaradılığına dair fikir yürütütmək mümkündür.

*Qarabağ xanlığının* əsasını Cavanşirlər tayfasından olan Pənahəli xan (1748-1763) qoymuşdur. Xanlıq İran hökmənliliyi ilə mübarizədə yaranmış və möhkəm olmuşdur. Pənahəli xan gənəliyində qardaşı Behbudəli bəylə Nadir şahın yanında qulluq edirdi. Lakin 1738-ci ildə qardaşı edam edildikdən sonra Pənahəli xan doğma Qarabağa qayıtmadı.

Nadir şah tərəfindən təqib edilən Pənahəli xan müəyyən müddət Zəngəzur yaylağında, Qara Murtuza bəyin yanında oldu, sonra isə öz tərəfdarlarını toplayaraq, inzibati mərkəzlərə - Gəncəyə, Naççıvana, Şəkiyə və digər yerlərə yürüşə başladı. Pənahəli xan dine əhalini öz tərəfinə çəkmək üçün ələ keçirdiyi mal-qarani, atları onlara bağışlayırdı.

Tezliklə iyirmi minlik heyətdən ibarət Cavansır-Otuzikilər tayfasının başında duran Pənahəli xan İran əsarətinə qarşı mübarizə aparan üsyancı dəstəyə rəhbərlik etməyə başladı.

Lakin İran və ona düşmən olan yerli feodalların hücumlarından qorunmaq üçün gəne xana etibarlı siğınacaq - qala lazım idi. 1748-ci ildə Pənahəli xanın Kəbirli mahalında ilk iqamətgahı - Bayat qalası yarandı. Qısa müddət ərzində burada qala divarları, bazar, hamam tikildi. Təbriz və Ərdəbildən sənətkarlar dəvət edildilər. Bayat qalasının tikilməsi və Qarabağ xanlığının qüdrətinin artması tezliklə Şəki, Şirvan və Qarabağın bəzi feodal məliklərini narahat etdi. Onlar Pənahəli xana qarşı birgə çıxış etmək haqqında razılığa gəl-dilər. Məliklər Şəki xanı Hacı Çələbiyə məlumat verərək bildirdilər ki, "...Pənahəli xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər dəfəndə bir qədər təxir edilsə, sonra onun qarşısında durmaq mümkün olmayıacaqdır".

Pənahəli xan, hər şeydən əvvəl, məliklərlə haqq-hesabı çürütmək qərarına gəldi. Nadir şahın yürüşlərinin fəal iştirakçısı olan və onun ordusunu ərzəqlə təmin edən beş Qarabağ məlikinin müəyyən imtiyazları vardı. Nadir şah dövlətinin süqtundan sonra onlar bu imtiyazlardan məhrum edildilər. Öz keçmiş imtiyazlarından əl çəkmək istəməyən məlikləri itaətdə saxlamaq məqsədilə Pənahəli xan onlar arasında nifaq törətdi. Vərəndə məlik Şahnəzər hakimiyət üstündə öz emisi Malik Hüsnü öldürdü. Bu, Şahnəzər qarşı Gülüstan, Eərabərd və Dizaq məliklərinin ittifaq bağlaşmasına gətirib çıxardı. Şahnəzər öz qızım Pənahəli xanın oğlu İbrahimxəlil xana verərək digər məliklərdən ayrıldı, hətta onlara qarşı çıxdı. Həmin

vaxtdan digər məliklər Pənahəli xanın hakimiyyətini qəbul etməyə və onun vassalı olmağa razı oldular. Qarabağ məlikləri ilə mərkəzi xan hakimiyyəti arasında mübarizə dini əsasda deyil, torpaq və hakimiyyət uğrunda gedirdi.

Şəkili Hacı Çələbi Pənahəli xana qarşı daha qətiyyətlə hərəkət etmək qərarına gəldi. O öz müttəfiqləri ilə Bayat qalasını mühasirəyə aldı və bir ay ərzində onu ələ keçirməyə cəhd göstərdi. Lakin Pənahəli xanın qohumları və "kiçikdən tutmuş böyüyə qədər qoxsayılı təbəələri onun köməyinə gəldilər". Böyük itki verərək məğlub olan Hacı Çələbi Kürün o tayına çəkildi və məyusluqla dedi: "Pənah xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq". Lakin Bayat qalası müdafiə imkanları baxımından zəif idi. Pənahəli xan öz iqamətgahını Şahbulaq yaylağından köçürüdü. Bura da iqlim və hərbi-strateji cəhətdən əlverişli olmadı, yeni yer axtarmaq lazımlı gəldi.

Nadir şahın varisləri arasındaki çəkışmələrdən istifadə edən Pənahəli xan öz hakimiyyət və nüfuzunu xeyli araziyə, daha doğrusu, Ərdəbilə qədər yaya bildi. Bu dövrdə Gəncənin də işlərinə müdaxilə edən Pənahəli xan burada hakimiyyətə öz adamını - Ziyadoglu nəslinin nümayəndələrindən birini götürdi. Pənahəli xan öz mülklərinin cənub-şərqə və cənub-qərbə tərəf genişləndirdi. Tatev, Sisian, Qafan, Meğri mahallarını özünə tabe etdi.

Qeyd olunmalıdır ki, o dövrdə mülklərin sərhədləri sabit deyildi. Bir çox kiçik hakimlər itaat etdiklərini bildirsələr də, tez-tez daha güclü hökmardarların himayəsinə keçirdilər. Lakin Pənahəli xan Qarabağda öz hakimiyyətini möhkəmləndirə bildi və güclü xanlıq yaratdı ki, bu xanlıq da Şimali Azərbaycan xanlıqlarının İran hücumlarından müdafiəsində mühüm rol oynadı. Pənahəli xan öz mülklərini daha da genişləndirmək, gücünü artırmaqla özünün müstəqilliyini təmin etməyə cəhd göstərdi.

Qarabağ xanlığı Pənahəli xanın varisi İbrahim xanın (1763-1806) dövründə daha da gücləndi. Qarabağ xanlığında əhalimin əsas məşguliyyəti əkinçilik və maldarlıq idi. Pənahəli xan və İbrahim xanın dövründə Mil düzünün keçmiş əsrlərdə dağdırılmış suvarma kanallarını bərpa etmək üçün cəhd göstərilmişdi. Gavurax, Luvarax, Sanarx, Xanarx və s. qaydaya salınmışdı ki, xanlar onlarnı istismarından xeyli gəlir əldə edirdilər.

Qarabağda kənd təsərrüfatının bağçılıq, bostançılıq, arıcılıq kimi mühüm sahələri ilə yanaşı, sənətkarlıq və ticarət də inkişaf edirdi. Qarabağın kəndli sənətkarları əsasən xalça toxumaq və gön-dəri məmulatı hazırlamaqla məşğul olurdular. Burada toxuculuq, ipəkçilik, duluşçuluq, dəmirçilik, ağac emalı, cilingərlik də inkişaf etmişdi.

Şuşa Azərbaycanın ticarət mərkəzlərindən birinə çevrilmişdi. Burada Qarabağın hüdudlarından da kənarda *islədilən pənahabadi* adlı mis pul kəsirdilər.

Azərbaycanda məhsuldar qüvvələrin ümumi durğunluğu şəraitində yaşayan digər xanlıqlarda olduğu kimi, Qarabağ xanlığında da kəndlilərin vəziyyəti ağır idi. Sarayın, ordunun ehtiyacları üçün sərf olunan külli miqdarda vəsait rəiyiyətdən toplanırıdı. Qarabağ xanlığında vergi və mükəlləfiyyətlərin 17 əsas növü var idi: *malcəhat* (yaxud bəhrə), *mirzəyanə*, *otaqxərci*, *at arpası*, *dişkirəsi*, *çobanbəyi*, *qırxxana*, *kələntərlikxərci*, *förrəşpulu*, *şərbətçipulu* və s. Vergi və mükəlləfiyyətlərin toplanması soyğunçu xarakter daşıyırıdı. Xanlıqda vergilərin toplanmasının vahid qaydası yox idi. Bu isə, şübhəsiz ki, vergi yiğanlarının özbaşinalığı üçün geniş imkanlar açırdı. Vergi toplayan zaman onlar güc və təzyiqdən istifadə edirdilər. Xan, bəy, sultan və naiblər, habelə hakim sınıfın digər nümayəndələri xalq kütələlərinin istisman hesabına külli miqdarda sərvət toplayırdılar.

*Quba xanlığı*nın banisi Hüseynəli xan (1726-1758) hələ 1726-cı ildə rus hakimiyət orqanları tərafından bu vəzifəyə təqdim olunmuş, rus çarı onu Quba xanı təyin etmişdi. Hüseynəli xan sonralar Gülhan, Altıpara, Doqquzpara icmalarını öz mülklərinə birləşdirdi. Bu yerlərdə olmuş rus səyyahı akademik S.Qmelin göstərirdi ki, Gülnan, Altıpara, Şabran və digər qonşu topaqlar Quba xanlığının mülkləri idi. Hüseynəli xan xarici siyasetdə Rusiyaya meyil edirdi. Nadir şahın dövründə zahirən ona itaətimi bildirən Hüseynəli xan Quba və ətraf rayonları idarə edirdi. Əfşarlar dövlətinin süqutundan sonra Hüseynəli xan müstəqil hakim oldu. Onun dövründə Salyan və Rudbar Quba xanlığına tabe edildi.

Hüseynəli xan Qubada möhtəşəm bir saray tikdirmişdi. Quba şəhərinin özü isə kiçik şəhər olub, cinahlarda qülləli qala divarları ilə əhatə edilmişdi.

Quba xanlığı əlverişli coğrafi mövqeyə malik idi. Münbit torpaqlar, mələyim iqlim əkinçiliyin, bağçılığın və maldarlığın inkişafına şərait yaradırdı. XVIII əsrda Azərbaycanda olmuş səyyahlar (Korneli de Bruyin, Maçsal fon Bibersteyn və b.) Qubanın gözəl mənzərəsi və təbiəti haqqında maraqlı fikirlər söyləmişlər.

Quba xanlığında əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olurdu. Dağ kəndlərində arpa, buğda, kətan əkilirdi. Quba Dərbənd və Bakını taxilla təmin etməklə bərabər, Qızılıara və Həştərxana da taxıl göndərirdi.

Quba xanlığında sənətkarlıq istehsalında qadın əməyi geniş tətbiq edilirdi: qadınlar pambıq və yun əyirir, xalça toxuyurdular. Burada ticarət və sənətkarlığın inkişafına Rusiya ilə six əlaqələr də təsir göstərirdi. Xanlığın ərazisindən keçən karvan yolları Rusiyani Şamaxı, Təbriz və İsfahanla birləşdirirdi. Dənizin, habelə Bakı və Dərbənd limanlarının yaxınlığı beynəlxalq ticarətin imkanlarını xeyli artırırdı.

Quba xanlığının yüksəlişi Fətəli xanın hakimiyyətə gəlməsi ilə bağlıdır. Onun hakimiyyəti dövründə Quba xanlığı ərazisinə Muğan, Gilan, Ərdəbil və digər

yerlərdən buranı özünə daimi yaşayış yeri seçən kəndlilər, sənətkarlar, hətta bəzi feodallar da köçürdülər.

Faktlar Quba xanlığının böyük əhali axını olduğunu sübut edir. Əhalinin sıxlığı Quba xanlığının iqtisadi, siyasi cəhətdən güclənməsinə xəzinənin gəlirinin və ordunun sayının artmasına müsbət təsir göstəirdi ki, bu da xanlığın nüfuz dairəsinin genişlənməsi üçün mühüm əhəmiyyət kəsb edirdi.

Fətəli xan dövründə Qubada müxtəlif hərbi obyektlər tikilmiş mülki tikililər bərpa edilmişdir. Rus məmuru yazırı ki, "Quba Qudyalçay, yaxud Dəliçayın sağ sahilində yerləşir. Fətəli xan tərəfindən üç tərəfdən çiy kərpiedən hörülülmüş xəndəklə möhkəmləndirilmişdir, dördüncü tərəfdən çayın sıldırıım sahili ilə müdafiə olunur". XVIII əsrin 60-cı illərində Quba xanlığı iqtisadi, hərbi-siyasi baxımdan Azərbaycanın bir çox xanlıqlarından üstün idi və ölkənin siyasi həyatında mühüm rol oynamaya başlamışdı.

*Lənkəran (Talış) xanlığı*. Müstəqilliyi yerli iri feodallardan biri olan Seyid Abbas bəy tərəfindən elan edilmiş bu xanlığın siyasi və iqtisadi mərkəzi qala divarları ilə əhatələnmiş Lənkəran şəhəri idi. Seyid Abbas xanın ölümündən sonra tarixdə talış Qara xan kimi tanınan Cəmaləddin Mirzə bəy (1747-1786) taxta çıxdı. Onun dövründə xanlığın siyasi sabitliyinə və iqtisadi inkişafına yönəldilmiş xətt aydın hiss olundur. Qara xanın dayağı hakim sinfin əksəriyyətini təşkil edən xırda feodallar idi. Onların köməyi ilə Lənkəran xanı yerli iri feodalların mərkəzdənqəcma meyillərinə qarşı mübarizə apara bilmişdi.

Xanlığın iqtisadiyyatının əsasını kənd təsərrüfatı, ilk növbədə, əkinçilik və maldarlıq təşkil edirdi. Sənətkarlığın əsas sahələri Lənkəranda cəmləşmişdi. Bir sıra kəndlərdə sənətkarlıq istehsalı xeyli inkişaf etmişdi. Burada orta əsrlərdə Azərbaycan üçün səciyyəvi olan kənd təsərrüfatı alətləri, gil və mis qablar hazırlanırdı.

Təbii ehtiyatlar hesabına kənd təsərrüfatı və sənətkarlığın inkişafı, xanlığın Xəzər dənizi sahillərində əlverişli eografi mövqeyi burada ticarətin inkişafına şərait yaradırdı. Xanlığın Qafqazın, Yaxın Şərqiñ bir sıra ölkələri və Rusiya ilə sabit ticarət əlaqələri vardi. Başlıca ticarət mərkəzi Lənkəran idi. Lənkəranla Həştərxan arasında ticarət, demək olar ki, ilbəyu davam edirdi. Xarici ticarət Rusiya, İran və qismən Türkiyə ilə iqtisadi əlaqələrin yaranmasında müəyyən rol oynayırdı.

Qara xanın varisi Mir Mustafa xanın dövründə (1786-1814) xarici siyasetdə böyük çətinliklərə baxmayaraq, Talış xanlığı xeyli möhkəmlənmişdi.

*Bakı xanlığı*. 1747-ci ildə Nədir şah Əfşarın ölümündən sonra yerli feodallardan Mirzə Məhəmməd ağa şahın Bakıdakı əlaltısı Səlimi qovdu və özünü müstəqil xan elan etdi (1747-1786). Digər xanlıqlarla müqayisədə Bakı xanlığı hərbi-siyasi cəhətdən fərqlənmirdi. Onun ərazisi kiçik olub, eni 60, uzunu isə 80 verst idi.

Bütün Abşeron yarımadası ilə birlikdə Bakı şəhəri və 39 kənd də onun tərkibinə daxil idi. Bakı xanlığı Şərqi feodal dövlətlərinin xüsusiyətlərini özündə cəmləşdirən dövlət qurumu idi. Onun başında inzibati, maliyyə, hərbi və möhkəmə hakimiyyətini öz əlində cəmləşdirən xan dayanırdı. Hakimiyyətdə olduğu 20 il ərzində Mirzə Məhəmməd xan dağdırılmış təsərrüfatın bərpası, qalanın möhkəməndirilməsi, daxili və xarici siyasetlə məşğul olmuşdu. Neft və duz hasilatı, zəfəran becərilməsi təsərrüfatın aparıcı sahələri idi.

Bakı xanlığında inkişaf etmiş sənət növləri - xüsusişə xalçaçılıq, həmçinin zərgərlik, dulusçuluq, dəmirçilik və s. geniş yayılmışdı. Azərbaycanın digər şəhərlərində olduğu kimi, Bakıda da sənətkarlar istehsal əlamətinə görə sex təskilatlarında - əsnaflarda cəmləşmişdilər.

Həm daxili, həm də xarici ticarət, o cümlədən yerli məhsulların (neft, duz, zəfəran və s.) ixracı Bakı xanlığının başlıca gəlir mənbələrindən idi. Bakı xanlığı, demək olar ki, Azərbaycanın bütün xanlıqları, həmçinin Qərbi Avropa və Şərqi ölkələri ilə geniş ticarət aparırdı. Xanlığın iqtisadi əlaqələrində Rusiya ilə ticarət mühüm yer tuturdu. Məsələn, mənbələrdə Azərbaycan-Rusiya ticarət əlaqələrində Bakının mövqeyi haqqında belə yazılmışdır: "Müsəlman şəhərləri arasında onun bir rəqibi də yox idi və indiyədək heç bir şəhər Rusiya ilə onun qədər daimi əlaqələrə malik deyildi". XVIII əsrin ikinci yarısı ərzində Bakı Xəzər dənizi hövzəsində Rusiya Şərqi ticarətinin başlıca mərkəzlərindən biri olaraq qalmaqdə davam edirdi.

Mirzə Məhəmməd xanın varisləri dövründə Bakı xanlığı qubali Fətəli xandan vassal asılılığına düşdü. 60-cı illərdə görkəmli dövlət xadimi, qubali Fətəli xanın başçılığı altında güclənmiş Quba xanlığının Bakı xanlığı ilə əlaqələri möhkəmləndi. Fətəli xan 1766-cı ildə öz bacısı Xədicə Bikəni bakılı Məlik Məhəmməd xana (1768-1784) ərə verdi və bununla Bakı xanlığının Quba xanlığından asılılığını təmin etdi. Həmin dövrdən hökmü və möhkəm iradəli Xədicə Bikənin təsiri ilə Bakı hakimi əslində Fətəli xanın vassalına çevrildi.

*Gəncə xanlığı* Gəncə bəylərbəyiliyi əsasında yaranmışdı. Bu bəylərbəyilik irsi olaraq kiçik fasılələrlə XVII əsrən 1804-cü ilə qədər Qacarlar tayfasının Ziyadlı oymağına məxsus Ziyadoğlular nəсли tərəfindən idarə olunmuşdur. Xanlığın banisi Qacarlar tayfasının yerli nəslinin nümayəndəsi Şahverdi xan Ziyadoğlu idi. Gəncə istər hərbi-siyasi, istərsə də iqtisadi-təsərrüfat baxımından mühüm əhəmiyyət kəsb edirdi; o, Şərqi ticarətinin aparıldığı mühüm mərkəz idi. Yarandığı vaxtdan bu xanlıq qonşu feodal hakimlərin hücum obyektinə çevrilmişdi. Bu baxımdan qarabağlı Pənahəli xan, onun varisi İbrahimxəlil xan, həmçinin Kartlı-Kaxeti hakimləri Teymuraz və II İrakli xüsusişə fərqlənirdilər. Gəncə xanları düşmənlə mübarizədə gah bu, gah da digər, daha güclü düşmən arasında hiyələ işlətməli olurdular.

Şahverdi xanın ölü mündən sonra onun oğlu - II İraklinin yardım göstərdiyi Məhəmmədhəsən xan (1760-1780) hakimiyyətə gəldi. Lakin iyirmi illik hökmənlidən sonra o, doğma qardaşı Məhəmməd xanın (1780) təşkil etdiyi sui-qəsdin qurbanı oldu. Məhəmməd xan isə öz növbəsində II İraklı ilə birgə Gəncəni əla keçirən Pənahəli xan tərəfindən kor edildi. Bundan sonra Gəncə xanlığı eyni vaxtda qaliblərin təyin etdikləri iki nümayəndə tərəfindən idarə olundu. Qarabağ xanlığının nümayəndəsi Qulu bəy, Kartlı-Kaxetinin nümayəndəsi isə Ledivan bəy Keyxosrov Androniashvili idi. Belə vəziyyət 1785-ci ilə qədər davam etdi. 1785-ci ildə Gəncədə hakimiyyəti Rəhim bəy (1785-1786) əla aldı. Lakin Qarabağ və Kaitli-Kaxeti hakimləri yenidən Gəncə xanlığının işlərinə müdaxilə etməyə başladılar. Nəticədə hər il II İraklıya 11500 manat xərac verməyi öhdəsinə götürən Ziyadoglu nəslinin nümayəndəsi Cavad xan (1786-1804) hakimiyyətə gəldi. O, 1795-ci ildə bu xəracı verməkdən imtina etdi.

*Dərbənd xanlığının* banisi Məhəmmədhüseyn xan özünün amansız daxili siyaseti ilə yalnız zehmətkəş kütlələrin deyil, həm də feodal təbəqənin bir çox nümayəndələrinin nifretini qazanmışdı.

1759-cu ildə dərbəndlilərin xahişi ilə qubalı Fətəli xan Dərbəndə hərbi yürüş etdi. Dərbəndlilərin özlərinin köməyi ilə şəhər Fətəli xanın əlinə keçdi. Bu hadisədən sonra, demək olar ki, Azərbaycanın şimal xanlıqlarının Rusiyaya birləşdirilməsinədək Dərbənd və Quba xanlıqları vahid bir dövlət oldular.

*Şamaxı xanlığı* yerli feodalların və şəhər əyanlarının xarici və ölkə daxilindəki düşmənlərə qarşı apardıqları inadlı mübarizənin gedişində yarandı. Bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı, sonralar isə Şirvan bəylərbəyiliyinin mərkəzi olmuş Şamaxı şəhəri, demək olar ki, XVIII əsrin sonlarında həm iqtisadi, həm də ticarət baxımından özünün üstünlüyünü saxlamışdı. Bütün Şirvan əyalətinin ən əsas şəhəri olan Şamaxı, hətta Nadir şah tərəfindən dağıdıldıqdan sonra belə, Azərbaycanın ən mühüm iqtisadi mərkəzlərindən biri olaraq qalmaqdır davam edirdi. Nadir şah dövlətinin süqutundan sonra Şamaxının siyasi həyatında köklü dəyişikliklər baş verdi. Nisbətən kiçik ərazidə iki xanlıq yarandı: mərkəzi Ağsu olmaqla, Yeni Şamaxı və mərkəzi Şamaxı olmaqla, Köhnə Şamaxı.

1748-ci ildə Hacı Məhəmmədəli xan başda olmaqla, bir qrup feodal Yeni Şamaxıda hakimiyyəti əla keçirib, Köhnə Şamaxını hədələməyə başladı. Səfəvi Nəbi Zamavinin oğlu olan Hacı Məhəmmədəli xan Nadir şahın vergiyığını idi və eyni zamanda şah ordusunu ərzaqla təmin edirdi. Yerli əhalisi Nadir şahın bu əlaltısına nifret bəsləyirdi. İrana meyilli olan Hacı Məhəmmədəli xan yerli əhalini üzərinə çoxlu, həm də nəzərdə tutulmayan vergilər qoyurdu. Köhnə Şamaxıda Xançobanı tayfasının Sərkərlər nəslindən olan Məhəmməd Səid xan möhkəmləndi. Məhəmməd Səid xanın

atası Əsgər bəy və babası Allahverdi bəy böyük mülk sahibi idi. Allahverdi bəyin mülkləri Arazdan Altıağaca qədər uzanırdı. O, ölükdən sonra varislərinə böyük mülklər qalmışdı.

Şamaxıda mövcud olan ikihakimiyyətlilik uzun müddət davam edə bilməzdı. 1763-cü ildə silahlı nökrərlər və tabeliyində olan elatlara arxalanan Məhəmməd Səid xan Yeni Şamaxını ələ keçirib Hacı Məhəmmədəli xanı əsir aldı. Yeni Şamaxı Köhnə Şamaxıya birləşdirildi və onlar üzərində Məhəmməd Səid xanın hakimiyyəti bərqərar olundu. Beləliklə, hər iki xanlıq birləşdirildi və Köhnə Şamaxı yeni xanlığın mərkəzi oldu. Bu qanlı mübarizədə Məhəmməd Səid xana onun doğma qardaşı Ağası xan böyük yardım göstərdi.

Şamaxı xanlığı mühüm iqtisadi rayonları əhatə etməklə, xeyli maddi ehtiyata malik idi və strateji əhəmiyyət kəsb edirdi. Yeni və Köhnə şamaxılıların vahid bir xanlıqda birləşməsi nəticəsində Şamaxının hərbi-siyasi gücü xeyli artdı.

Lakin hadisələrin sonrakı gedisi göstərdi ki, Şamaxı qonşu feodalların hücumu üçün açıqdır və xanlıq bu hücumlar qarışında dayanmaq iqtidarında deyildir. Tez-tez baş verən basqınlar, şübhəsiz ki, onun iqtisadi inkişafına ziyan vurdu. Bu, 1768-ci ildə Şamaxı xanlığının qubali Fətəli xan tərəfindən işğalının səbəblərindən biri oldu.

*Naxçıvan xanlığının* əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdur. Xanlığı gücləndirmək və təcavüzlərdən qorumaq məqsədilə Heydərqulu xan (1747-1763/64) hakimiyyətinin ilk dövründə daha güclü olan Qarabağ xanlığının arxalanırdı. Heydərqulu xanın ölümündən sonra 1787-ci ilə qədər hakimiyyət uğrunda mübarizə nəticəsində Naxçıvan xanlığı zəifləyir, Xoy, Qarabağ, İrəvan xanlıqları, Kartli-Kaxeti çarlığı və İran arasında ardi-arası kəsilməyən mübarizənin obyektiň çevrilir.

*İrəvan xanlığı* Çuxursəd bəylərbəyiliyi əsasında təşəkkül tapmışdı. Nadir şah qətlə yetirildikdə İrəvan bəylərbəyi Pir Mahmud xan hakimiyyəti əldən verməməyə cəhd göstərməmişdə də, İrəvanda İran ağalığına qarşı üsyana başçılıq edən yerli feodal Mir Mehdi xan özünü xan elan edərək, müstəqil İrəvan xanlığının əsasını qoysu.

Lakin İrəvan xanlığı keçmiş bəylərbəyiliyin bütün ərazisini əhatə edə bilmədi. Onun bir hissəsi Naxçıvan və digər xanlıqların tərkibinə daxil edildi. İrəvan xanlığı Azərbaycanın qərbində Göyçə gölü ətrafında yerləşmiş və 15 mahaldan ibarət idi: Qırxbulaq, Zəngibasar, Qamibasar, Vedibasar, Şətur, Suran, Dərək, Saatlı, Tala, Seyidli-Axəli, Sərdarabad, Gərpi, Abaran, Dərəçiçək və Göyçə. Xanlığın mərkəzi İrəvan şəhəri idi.

1751-ci ildə bu xanlığı Urmiya xanı Fətəli xanın sərkərdəsi Azad xan zəbt etdi. 1755-ci ildə Mir Mehdi xanın qardaşı Həsənəli xan İrəvan xanlığını öz hakimiyyəti

altına almağa müvəffəq oldu. Daha sonra isə xanlıq taxtına Həsənəli xanın qardaşı Hüseynəli xan keçdi.

Xanlıq əhalisinin böyük əksəriyyətini Azerbaycanlılar təşkil edirdi. İrəvan şəhəri əhalisinin yalnız dördə biri ermənilər idi. Xanlığın ərazisində erməni dini mərkəzi "Üçmüəzzin" ("Eç miədzin"), "Üçkilsə" yerləşirdi, kilsənin başçısı katolikos İrəvan xanı tərəfindən təyin olunurdu. İrəvana yiyələnməyə çalışan qonşu Kartli-Kaxeti çarları erməni katolikosunun köməyindən istifadə etmək məqsədilə onunla gizli əlaqə saxlayırdılar.

1765 və 1769-cu illərdə gürçü çarlarının İrəvana hücumları nəticəsində xan onlara müəyyən qədər bac verməyə məcbur olmuşdu. Lakin Mərkəzi İranda hakimiyyəti ələ almış Kərim xan Zəndin tələbi ilə Hüseynəli xan Kartli çarı II İrakliyə bac verməkdən imtina etdi.

1779-cu ildə Kərim xan Zəndin vəfatından sonra II İraklı İrəvan xanlığının 20 minlik qoşunlu hückum etsə də, güclü müqavimətə rast gəlmış və geri çəkilmişdir.

İrəvan xanlığının Osmanlı imperiyası ilə həmsərhəd olmasının dövründə müstəsna əhəmiyyət kəsb edirdi. Osmanlılar İrəvanı gürçü təcavüzündən, ermənilərin himayədəri Rusyanın ekspansiyasından müdafiə etdirdilər.

80-ci illərdə İrəvan xanlığında hakimiyyət uğrunda baş verən çekişmələr nəticəsində xanlıq xeyli zəiflədi və bir müddət Xoy xanlığından asılı vəzifyətə düşdü.

Rusyanın Cənubi Qafqazda nüfuzunun artmasıdan narahat olan Osmanlı sultanı yeni İrəvan hakimi Qulaməli xanı Gürcüstan əleyhinə qadırmağa çalışdı, lakin Qulaməli xan öldürüldü və yerinə Əliməhməd xan keçdi.

II İraklı knyaz Baqrətənun başçılığı ilə İrəvan xanının köməyinə min əsgərlik qoşun göndərdi. 80-ci illərin sonlarında İrəvan xanlığı Kartli-Kaxeti çarlığının asılılığından çıxdı. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın yürüyü zamanı İrəvan qalası 35 günlük mühasirədən sonra təslim oldu. İran şahı İrəvan hakimi Məhəmməd xanı həbs edərək yerinə Əliqulu xanı qoydu. 1797-ci ildə Ağa Məhəmməd şahın ölümündən sonra əhali Əliqulu xanı İrəvandan qovdu. İran hökmdarı Fətəli şah Məhəmməd xanı həbsdən buraxaraq yenidən xan təyin etdi. Məhəmməd xan müstəqil siyasət yürüdərək İrandan asılı olsa mağa çalışırdı.

*Qaradağ xanlığı* Azərbaycanın cənubunda yerləşən zəif xanlıqlardan biri idi. Onun əsasını qoyan köçəri tayfalardan birinin rənudrik başçısı olan Kazım xan (1748-1752) qonşu feodal hakimlərə münasibətdə ehtiyatlı siyasət yeridir, ölkənin daxili işlərini qaydaya salaraq, abadlıq işləri ilə məşğul olur, xanlığın mərkəzi Əhərdə müxtəlif ictimai binalar tikdirirdi. *Qaradağ xanlığı* 1782-ci ildə Xoy və Qarabağ

xanlıqlarının birləşmiş qüvvələri tərəfindən işgal edildi. Bundan sonra Qaradağ xanlığı, demək olar ki, öz müstəqilliyini itirdi.

*Təbriz xanlığının* banisi Dünbuli tayfasının görkəmli nümayəndəsi Nəcəfqulu xan (1745-1780) olmuşdur. O, Təbrizdə urmiyalı Fətəli xan Əfşarın fəal yardımçı ilə möhkəmlənmişdi. Buna görə də Təbriz xanlığı müəyyən vaxt ərzində Urmiya xanlığından asılı vəziyyətdə olmuşdu. Faktiki olaraq Nəcəfqulu xan Təbriz xanlığını Urmiya xanının naibi kimi idarə edirdi. Lakin 1763-cü ildə Fətəli xan Əfşar Kərim xan Zənd tərəfindən məğlub edildikdən sonra Təbriz xanlığı tam müstəqillik qazandı. Nəcəfqulu xanın gördüyü ilk tədbirlərdən biri öz hakimiyyətini möhkəmləndirmək üçün Təbrizin ətrafına qala divarları çəkdirmək oldu.

*Marağa xanlığının* əsası Əliqulu xan Müqəddəm (1747-1750) qoymuşdur. Elə bir əhəmiyyət kəsb etməyən bu xanlıq Ağa Məhəmməd Qacar hakimiyyətə gələnə qədər müstəqil idi.

*Ərdəbil xanlığının* banisi Şahsevən tayfasının başçısı Nəzərəli xan (1747-1783) olmuşdur. Onun hakimiyyəti dövründə xanlıq inkişaf etmişdi. Nəzərəli xan nikah diplomatiyası vasitəsilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmışdı və Lənkəran xanlığı ilə də mehribən qonşuluq münasibətində idi. İran hakimi Kərim xan Zənd Ərdəbil xanlığını ələ keçirmək üçün cidd-cəhd göstərirdi. Onun məsləhəti ilə Gilan hakimi Hidayət xan Ərdəbildən uzaqlarda olan Nəzərəli xanın üzərinə xaincəsinə basqın edib onu əsir götürdü və Ənzəliyə apardı. Lakin Kərim xanın ölümündən sonra (1779) ərdəbillilər Gilana hücum edib Nəzərəli xanı əsirlilikdən qurtardılar.

*Urmiya xanlığının* başçısı Əfşarlar tayfasından olan Fətəli xan Əfşar (1747-1763) idi. Öz sərhədlərini genişləndirmək məqsədi gündən Fətəli xan müəyyən vaxt ərzində Cənubi Azərbaycanda xeyli ərazi tuta bilmışdı. Lakin 1763-cü ildə onun özü Kərim xan Zənd tərəfindən məğlub edildi. Bundan sonra Urmiya xanlığı özünü əvvəlki əhəmiyyətini itirdi.

*Xoy xanlığının* ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. O, Nadir şah dövründə Xoy vilayətinin hakimi olmuş Murtuzqulu xanın oğlu idi. Şah şübhələndiyinə görə, Murtuzqulu xanı qətlə yetirmiş, vilayətə onun oğlu Şahbaz xanı hakim təyin etmişdi. Nadir şahın ölümündən sonra o özünü Xoy xanlığının müstəqil hakimi elan etmişdi. Müləyim siyaset yeridən Şahbaz xan Fətəli xan Əfşarla dostluq münasibətləri saxlayırdı.

*Maku xanlığının* banisi Bayat tayfasının başçısı, Nadir şahın sərkərdələrindən biri Əhməd Sultan (1747-1778) idi. Şahın ölümündən sonra vətənə qayidian Əhməd Sultan Makunu müstəqil xanlıq, özünü isə xanlığın hakimi

elan etmişdi. Xanlığın paytaxtı iki tərəfdən dağlarla əhatə olunmuş Maku şəhəri idi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi.

**Sərab xanlığının** əsası Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) tərəfindən qoyulmuşdur. Nadir şahm ölü mündən sonra paytaxtdakı qarışqlıqdan istifadə edən Əli xan özünü həmtayfaları arasında xan elan etdi. O, Məhəmmədhəsən xan Qacarla mübarizədə öz müstəqilliyini qoruyub saxlasa da, Kərim xanın nominal hakimiyyətini qəbul etməyə məcbur olmuşdu. Lakin onun ölümündən sonra Sərab xanlığı yenidən müstəqilliyyə nail olmuş, öz sərhədlərini genişləndirməyə cəhd göstənnişdi.

Adları çəkilən xanlıqlardan başqa, Kür ilə Araz çaylarının qovuşوغunda *Cavad xanlığı* və Kür çayının mənsəbində daha bir kiçik xanlıq - *Salyan xanlığı* mövcud idi.

**Xanlıqların qarışılıqlı münasibətləri və Azərbaycan torpaqlarının birləşdirilməsi təşəbbüsü.** Xanlıqlar dövrü Azərbaycan tarixində feodal dağımıqlığı və şiddətli feodal ara çekişmələri ilə səciyyələnir. Hakim feodallar - xanlar bir-biri ilə mübarizə apararaq ərazilərini genişləndirməyə, vergi verməyə qadir olan rəiyyətin sayını artırmağa ean atırlılar. Müyyəyen bir həddən sonra bu, obyektiv surətdə Azərbaycan torpaqlarının birləşdirilməsi prosesinə çevrilirdi. Bu baxımdan urmiyalı Fətəli xan Əfşarin, şəkili Hacı Çələbi xanın, qarabağlı Pənahəli xanın təşəbbüsleri təqdirdə layiq olsa da, heç bir müsbət nəticə verməmişdir.

Hacı Çələbi özünü xan elan etdikdən, 1747-ci ildə Qəbələ və Ərəş sultanlığını Şəki xanlığına birləşdirdikdən sonra Şəmsəddin mahalını özünə tabe etmək istədikdə Kartlı çarı Teymuraz və Kaxeti çarı II İraklinin simasında güclü rəqiblərlə toqquşmalı olmuşdur. Gürcü çarları da başqa feodal hakimləri kimi qonşu xanlıqlar hesabına varlanmağa çalışırdılar. Gürcü mənbələrinin birində etiraf olunur ki, Teymuraz və II İraklinin qoşunları ilə toqquşma zamanı Hacı Çələbi xanın döyüşçüləri düşməni darmadağın etmişlər. Gürcü çarları 4000 nəfər itirmiş, qoşunlarının bir hissəsi Alazan çayında batmış, bəziləri isə əsir düşmüşdülər.

Hacı Çələbi xan xarici düşmənlərin yürüşünü dəf etdiyi zaman Azərbaycanın digər xanlıqları arasında torpaq və rəiyyət üstündə mübarizə davam etməkdə idi. Məglub olmuş gürcü çarları Azərbaycan xanları arasında gedən rəqabətdən öz xeyirlərinə istifadə etməyi qərara aldılar. Onlar ilk növbədə Şimali Azərbaycanda böyük nüfuzlu malik olan qarabağlı Pənahəli xanı öz tərəflərinə çəkməyi planlaşdıraraq, Hacı Çələbi xanın gündən-güna qüvvətlənməsinin qonşu xanlıqlar üçün təhlükəli olduğunu ona bildirdilər və birlikdə Şəki xanlığına hücum etməyə çağırıldılar.

Torpaqlarını genişləndirmək və rəiyyətin sayını çoxaltmaq arzusunda olan Pənahəli xan gürcü çarlarının təklifini qəbul etdi. Tezliklə Hacı Çələbi xandan ehtiyat

edən qaradağlı Kazım xan, naxçıvanlı Heydərqulu xan, Gəncəli Şahverdi xan və irəvanlı Hüseynqulu xan da bu ittifaqda birləşdilər. Danışıqlar aparmaq üçün II İrakli müttəfiqlərə Gəncədə görüşməyi təklif etdi.

Gəncə görüşünə II İrakli və atası Teymuraz heç kəsə bildirmədən böyük bir ordu ilə gəldilər. Gürcü qoşunları qəflətən basqın edərək danışıqların iştirakçısı olan Azərbaycan xanlarını əsir götürdülər və Tiflis istiqamətində irəlilədilər. Bundan xəbər tutan Hacı Çələbi xan vaxt itirmədən düşməni təqib edərək, Qızıl qaya adlanan yerdə onları məğlubiyyətə uğratdı. Teymurazla II İrakli aradan çıxıb Tiflisə tələsildilər. Hacı Çələbi xan əsirlidən qurtardığı xanlarla görüş mədən düşməni təqibdə davam etdi və nəticədə Borçalı və Qazaq mahallarını ələ keçirdi. Həmin mahallarm idarəsinə oğlu Ağakışiyə tapşırıb Şəkiyə döndü. Lakin çox keçmədi ki, Gürcüstənən gələn qoşunların təzyiqi altında Ağakışi Şəkiyə qayıtmalı oldu.

Müəyyən vaxtdan sonra Hacı Çələbi xan Car torpağı uğrunda bir daha II İrakli ilə toqquşmali oldu. Döyüş yenə də şəkililərin qələbəsi ilə nəticələndi. Gürcü qoşunları üzərində qələbədən ruhlanan Hacı Çələbi xan öz dövlət səthəndlərini genişləndirməyi qərara aldı. 1755-ci ildə Hacı Çələbi xan qubali Hüseynli xanla toqquşmali oldu. Lakin həmin döyüsdə şəkililər məğlubiyyətə uğradılar. Bu hadisədən sonra Hacı Çələbi xan vəfat etdi. Atasını Şəki xanlığında əvəz edən Ağakışi çox keçmədən qayınması Qaziqumuxlu Məhəmməd xan tərəfindən qətlə yetirildi. Şəki xanlığının taxtına sahib olan Məhəmməd xan da hakimiyyəti əldə saxlaya bilmədi. 40 gün xanlıq etdikdən sonra Hacı Çələbi xanın nəvəsi Məhəmmədhüseyn xan onu taxtdan saldı və Şəki xanlığını 22 il ərzində idarə etdi. Onun hakimiyyəti dövründə Şəki xanlığında feodal ara çəkişmələrinin demək olar ki, qarşısı alındı. Nəticədə xanlıqda təsərrüfatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatı, sənətkarlıq və ticarətdə müəyyən irəliləyiş əmələ gəldi. Xanlıqda mühəribələr zamanı sıradan çıxmış suvarma sistemi, ticarət yolları, kəndlər təcridən bərpa olunmağa başladı. Lakin bu tədbirlər çox davam edə bilmədi. Məhəmmədhüseyn xan feodal aña mühəribəsinin qurbanı oldu. Onu əmisi Hacı Çələbi xanın digər oğlu Əbdüllqadır xan qətlə yetirdi. Lakin Əbdüllqadır xanın hakimiyyəti də çox davam etmədi. Tezliklə Əbdüllqadır xanı Məhəmmədhəsən xanın oğlu Hüseynəga xan qətlə yetirib hakimiyyəti ələ alsı da, Şəki xanlığının taxtında cəmi iki il otura bildi. Beləliklə, əldən-ələ keçən Şəki xanlığı siyasi cəhətdən zəiflədiyi kimi, iqtisadi sahədə də sarsıldı.

Azərbaycan torpaqlarını birləşdirməyə səy göstərən hakim feodallardan biri də qarabağlı Pənahəli xan idi. 1751-ci ildə Pənahəli xan ona qarşı olan güclü hückumun qarşısını almışdı. İlk dəfə o, Məhəmmədhəsən xan Qacarın yenidən qoyulmuş

Şuşa qalasına həmlələrini müvəffəqiyətlə dəf etmiş, ikinci dəfə Qarabağ qoşunları Urmiya xanlığının döyüşçüləri ilə toqquşmali olmuşlar.

Urmiya xanlığının banisi Fətəli xan Əfşar da fəaliyyətinin ilk günlərindən qonşuluğundakı pərakəndə xanlıqları birləşdirib vahid dövlət yaratmağa təşəbbüs etmişdir. Öz arzusunu həyata keçirmək üçün Fətəli xan hərbi qüvvəsini artırmaq məqsədilə Nadir şahın sabiq sərkərdəsi Azad xanla ittifaq bağladı. Azad xanın 15 minlik dəstəsi Fətəli xanın qoşunları ilə birləşdi. Fətəli xan Əfşar həmçinin Xoy xanlığının hakimi Şahbaz xanı da öz tərəfinə çəkməyə nail oldu. Tezliklə Xoy xanlığının qoşunları da Əfşar ordusunun tərkibinə daxil edildi. Bundan sonra Fətəli xan Əfşar Azərbaycanın digər xanlıqlarını özünə tabe etmək məqsədilə geniş fəaliyyətə başladı və buna Cənubi Azərbaycan çərçivəsində qismən nail oldu. Az müddət ərzində Urmiya xanlığına Qaradağ, Marağə, Təbriz xanlıqları, habelə bir sıra xırda feodal malikanələri tabe edildi.

Bələ mühüm qələbələrdən sonra Fətəli xan Əfşar həmin uğurların əldə edilməsində böyük rol oynayan Azad xana rəsmi olaraq xan rütbəsi verməklə onu birləşmiş qoşunların baş sərkərdəsi təyin etdi. Beləliklə, Urmiya xanlığının bütün hərbi yürüşlərində Azad xan önməli rol oynamamağa başladı. Fətəli xan Əfşar isə Urmiyada qalaraq həm xanlığın idarəsi ilə məşğul olur, həm də Azad xanın ixtiyarında olan qoşunları ərzaq, silah və əlavə döyüşçülərlə təmin edirdi.

Bir sıra Cənubi Azərbaycan xanlıqlarını öz ətrafında birləşdirməklə qüvvətlənən Fətəli xan Əfşarı artıq Təkcə Cənubi Azərbaycan xanlıqları təmin etmədi. O, nəzərini Şimala dikdi. Çox keçmədi ki, Fətəli xan Əfşarın qoşunları Qarabağ xanlığının hüdudlarına daxil olub Şuşa qalasını mühasirəyə aldı. Qala ətrafında səngər qazdırıb mövqeyini möhkəmləndirən Fətəli xan Əfşar qarabağlı Pənahəli xandan tabe olmayı tələb etdi. Tezliklə Şuşanı mühasirəyə alan Əfşar qoşunlarına məliklər də öz dəstələri ilə qoşuldular. Müqavimət göstərməyi lüzumsuz hesab edən Pənahəli xan oğlu İbrahim ağanı Fətəli xan Əfşara girov verməklə Şuşa qalasını mühasirədən azad etdi. Bu hadisədən sonra Urmiya xanlığına Lənkəran xanlığı və Qutqaşın sultanlığı da tabe oldu.

Həmin vaxt İranda bir çox vilayətləri özünə tabe edən Kərim xan Zənd Cənubi Azərbaycan xanları üzərində öz hakimiyyətini yaymağa səy göstərdi. Burada o, Fətəli xanın qoşunları ilə mübarizədə məğlub olub geri çekildi. Bu qələbədən ruhlanan Fətəli xan Kərim xan Zəndi İrana qədər təqib etdi. Lakin o, dərk edə bilmədi ki, geri çəkilən Fətəli xan Əfşara məlum oldu ki, Məhəmmədhəsən xan Qacar onun xanlıqdan uzaqlaşmasından istifadə edərək Urmiya qalasını mühasirəyə almışdır.

Doğrudur, Fətəli xan Əfşar öz vətəninə qayıda bildi. Lakin o, yolda əziyyət çəkmiş və zəndlərdən ağır zərbə almış qoşunu ilə Qacarla bacara bilməyəcəyini anlayaraq, Məhəmmədhəsən xana tabe olduğunu bildirdi. Məhəmmədhəsən xan Qacar Fətəli xan Əfşarin qoşunlarını götürüb İran taxt-tacı uğrunda mübarizədə rəqibi saydı, Şirazı özünə iqamətgah seçmiş Kərim xan Zəndə qarşı yürüş etdi. Birləşmiş qoşunlar Şiraz istiqamətində hərəkət edərkən Fətəli xan Əfşar gözlənilmədən öz qoşunları ilə birlikdə Azərbaycana qayıdı.

Məhəmmədhəsən xanın qoşunları Şiraza yaxınlaşar-yaxınlaşmaz Zənd döyüşürləri ilə toqquşmada məglubiyətə uğradı. Həmin qələbədən sonra Kərim xan Zənd Azərbaycana ikinci dəfə basqın etdi və Təbriz ətrafında döyüşdə məglub olaraq geri döndü. Lakin bu məglubiyət heç də Kərim xanı ruhdan salmadı. O, İranın bir sıra vilayətlərini birləşdirərək külli miqdarda qoşun topladı. Bundan əlavə, Kərim xan Zənd Fətəli xan Əfşarin müxtəlif yollarla özünə tabe etdirdiyi Azərbaycan xanlıqlarını Urmiya xanlığına qarşı qaldırmağa çalışdı. Kərim xan Zəndin çağırışına ilk cavab verən Pənahəli xan oldu. Qeyd edildiyi kimi, onun oğlu İbrahimxəlil ağa Fətəli xan Əfşarin yanında girov saxlanılları.

Bələliklə, ətrafına güclü qüvvə toplayan Kərim xan Zənd Qarabağ qoşunları ilə birlikdə 1761-ci ilin baharında üçüncü dəfə Urmiya xanlığına basqın etdi. Səkkiz ay müqavimət göstərdikdən sonra düşmən həmləsinə tab gətirməyən və aclişa məruz qalan Fətəli xan Əfşar tabe olduğunu bildirdi.

Urmiya xanlığı Zənd qoşunlarının zərbəsi altında süqut etdiyi bir dövrdə Azərbaycanın digər ərazilərində bir sıra xanlıqlar öz mövqelərini möhkəmlətməkdə davam edirdilər. Bu qəbildən Xoy, Quba və Qarabağ xanlıqlarını xüsusi ilə qeyd etmək lazımdır. Xoy xanlığının hakimi Əhməd xan (1763-1786) Azərbaycanın bir çox xanları və həmçinin Kartli-Kaxeti çarlığı ilə diplomatik münasibətdə idi. Eyni zamanda o, bir müddət İrəvan, Naxçıvan və Qaradağ xanlıqlarını da özündən asılı vəzifyətdə saxladı. Təbriz xanlığının hakimi Nəcəfqulu xan Dünbuli də xoylu Əhməd xana tabe idi. Lazım gəldikdə o, tərəddüb etmədən öz qoşunlarını Əhməd xanın sərəncamına verir, bəzən maddi cəhətdən də ona kömək göstərmək məcburiyyətində qalırdı. Qarabağ xanlığı Xoy xanlığının yaxın müttəfiqi idi. Hər iki xanlığın birləşmiş qoşunları qənimət əldə etmək məqsədilə bir neçə dəfə uğurlu hərbi yürüsdə olmuşdu. Belə yürüşlərdən birində Qarabağ xanlığı Xoy xanlığına tabe edilmişdi. Xanlığın hakimi girov götürürərək Xoy qalasına aparılmışdı.

Nəcəfqulu xanın ölümündən sonra Təbriz xanlığı taxtına Əhməd xanın köməyi ilə oğlu Xudadad xan çıxdı. Lakin Xudadad xan öz mövqeyini möhkəmləndirdikdən sonra Təbriz xanlığından asılılığı son qoydu. Belə bir vəzifyətlə barış mayan Əhməd xan 1785-ci ildə qarabağlı İbrahimxəlil xanın

qoşunları ilə birlikdə Təbriz qalasını mühasirəyə aldı. Hər iki müttəfiq əldə edilən qəniməti yarı bölməyə razılaşdı. Əhməd xan eyni zamanda İbrahimxəlil xana Naxçıvan xanlığında onun dəstəklədiyi Abbasqulu xanın hakimiyyət başına gətirilməsinə kömək edəcəyinə söz verdi.

Təbriz şəhəri uzun müddət mühasirədə qalmadı. Şəhərlilərin varlı təbəqəsi xoylu Əhməd xanın tərəfinə keçərək şəhərin düşmənə təhvil verilməsini tələb etdi. Xudadad xanı əsir etdikdən və təbrizlilərdən böyük miqdarda xərac alıqdan sonra Əhməd xan geriye döndü. Bu uğurlu hərbi yürüsdən sonra Əhməd xan İbrahimxəlil xana verdiyi sözün üzərində dayanmadı və əldə etdiyi qəniməti özü ilə Xoya apardı. Əhməd xan həmçinin Naxçıvanda Abbasqulu xanın hakimiyyət başına gəlməsinə nail oldu. Lakin onu Qarabağ xanlığından deyil, özündən asılı vəziyyətdə saxladı və xüsusi fərmanla naqçıvanlılardan Abbasqulu xana itaet tələb etdi.

1786-cı ildə Əhməd xanın yaxın qohumları onu qətlə yetirdilər. Sui-qəsədçilərdən Eşfərqulu xan rəqiblərinə üstün gələrək hakimiyyəti ələ aldı.

Cənubi Azərbaycanda vahid dövlət yaratmaq cəhdli puça çıxdığı bir vaxtda Azərbaycanın şimalında yerləşən Quba xanlığında bu sahədə bir sıra uğurlu addımlar atılırdı. Hüseynəli xanın apardığı məqsədyönlü siyaset nəticəsində xanlığın hərbi qüvvəsi xeyli artıb möhkəmləndi. 1757-ci ildə onun oğlu Fətəli xan Salyana yürüş edərək oranı Quba xanlığına birləşdirdi. Atasının ölümündən sonra hakimiyyət başına gələn Fətəli xan (1758-1789) xanlığın daha da möhkəmlənməsinə nail oldu. Fətəli xan Azərbaycan torpaqlarını vahid dövlət ətrafında birləşdirməyə səy göstərirdi.

Bir çox xanlıqların əhalisi uzaqqorən və ağıllı siyaset yeridən Fətəli xanda özlərin xilaskarını görür, ondan imdad diləyirdilər. XVIII əsrin rus tarixçisi Mixail Çulkov bu barədə belə yazır: "Dərbənddə yaşayan Məhəmməd Səid xan təbəələrinə zülm verməklə yanaşı, onlardan zorla həddən artıq vergi tələb edir, verməyənlərin gözlərini çıxartdırır. Xanın belə hərəkəti xalqı hiddətə gətirmişdi. Əhali bu zülmədən qurtarmaq məqsədilə hakimiyyət başında olan qubali Fətəli xana müraciət etmişdi ki, Dərbəndi məhz bu il silah gücü ilə alsın".

Dərbənd xanlığını birləşdirdikdən sonra Fətəli xanın nüfuzu daha da artdı. Dərbənd şəhəri Quba xanlığının ikinci mərkəzinə çevrildi.

Dərbənd xanlığından sonra Fətəli xan diqqətini iqtisadi cəhətdən zəngin olan Bakı xanlığına yönəltdi. Fətəli xan bilirdi ki, Bakı xanlığı hərbi-siyasi cəhətdən zəifdir və xanlığın hakimi Məlik Məhəmməd xan xalq arasında o qədər də nüfuza malik deyildir.

Qeyd edildiyi kimi, Bakı xanlığı nikah diplomatiyası yolu ilə asılı vəziyyətə salınmışdı. Fətəli xan vaxtilə Qaraqaytaq hakimi Əmir Həmzəyə bəyun olduğu yetkin bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə əra verməklə onunla müqavilə də bağladı. Həmin müqaviləyə əsasən, Məlik Məhəmməd yazılı surtdə söz verdi ki, həmişə Quba xanının xidmətində olacaq, həm onun, həm də varislərinin tabeliyindən çıxmayaeq. Tezliklə Xədicə Bikə qardaşının göstərişi ilə Bakı xanlığının idarə olnmasına müdaxilə etdi və iradəsiz Məlik Məhəmmədi demək olar ki, tamamilə öz təsiri almış aldı. Məlik Məhəmmədin vəfatından sonra Bakı xanlığının taxtında onun azyaşlı oğlu Mırzə Məhəmməd xan oturdu. Anası Xədicə Bikə isə onun qəyyumu olaraq xanlığın idarəsini büsbütün ələ aldı. Beləliklə də Bakı xanı tamamilə Quba xanlığından asılı vəziyyətə düşdü.

Dərbənd və Bakı xanlıqlarını Quba xanlığına birləşdiridikdən sonra qubalı Fətəli xan Şimali Azerbaycanın mərkəzində yerləşən Şamaxı xanlığını işğal etmək fikrinə düşdü. Fətəli xanın ilkin məqsədi Azərbaycanın şimalında yaranacaq dövlətin mərkəzini qədim Şirvanşahlar dövlətinin uzun müddət paytaxtı olan Şamaxı şəhərinə köçürmək idi. Digər tərəfdən, Şamaxı xanlığına sahib olduqdan sonra onun Şəki və Qarabağ xanlıqları ilə mübarizəsi xeyli asanlaşa bilərdi.

Fətəli xan Dərbənd və Bakı xanlıqlarını qan tökülmədən özünə birləşdiriyi kimi, Şamaxı xanlığını da müharibəsiz əldə etməyi qərara aldı. O, bu barədə Şamaxı xanlığının hakimi Məhəmməd Səid xan və onun qardaşı Ağası xanla uzun-uzadı danışqılar apardıqdan sonra razılıq əldə edildi ki, Quba xanlığı Şamaxı xanlığını hər hansı bir təcavüzdən qoruyaeq və bunun müqabilində Məhəmməd Səid xan hər il Quba xanlığının xəzinəsinə müəyyən miqdarda məbləğ verəəkdir. Lakin çox keçmədi ki, Şəki xanlığının arxalananan Şamaxı xanlığı Quba xanlığına xərac verməkdən imtina etdi.

Bunun nəticəsidir ki, 1765-ci ildən başlayaraq Quba xanlığı ilə Şamaxı xanlığı arasında dörd il müharibə davam etdi. Şəki xanlığının şamaxillara kömək etdiyini bilən Fətəli xan Şəki xanlığının hakimi Hüseyin xanı öz tərəfinə çəkməyə nail oldu. Bunun əvəzində Fətəli xan Şamaxı xanlığından əldə etdiyi qənimətdən Şəki xanına verəcəyinə bəyun oldu. Şəki xanlığının Quba xanlığı tərəfinə keçməsi müharibəni Fətəli xanın xeyrinə həll etdi. Beləliklə 1768-ci ildə müttəfiq qoşunları Köhnə Şamaxiya da xil oldular. Məhəmməd Səid xan xərac verməyə razılaşdı.

Qaliblər Şamaxı xanlığını öz aralarında bölüşdürüdülər: Yeni Şamaxı və əlavə olaraq iki mahal şəkili Hüseyin xanın ixtiyarına keçdi. O, buranın idarəsini naibi Manaf bəyə həvalə etdi. Lakin bununla yanaşı, Yeni Şamaxida Quba xanlığının nümayəndəsi də oturmmalı idi. Köhnə Şamaxı böyük bir ərazi ilə birlikdə Quba xanlığına birləşdirildi. Yeni ərazinin idarəsini Fətəli xan doğma qardaşı Abdulla bəyə

tapşırıldı. Lakin tezliklə nalayıq hərəkətlərinə görə Abdulla bəy başqası ilə əvəz olundu.

1768-ci ilin avqustunda Yeni Şamaxıda Fətəli xanın əleyhinə hazırlanmış suiqəsdin üstü açıldı. Naib Manaf bəy öz həmrəylərini ətrafına toplayıb Yeni Şamaxıdan Quba xanlığının nümayəndəsini çıxarmağa hazırlaşdı. Bu hadisədən istifadə edən qubali Fətəli xan Şəki xanlığının nümayəndəsi Manaf bəyi Yeni Şamaxıdan qovaraq, bütünlükdə Şamaxı xanlığını Quba xanlığına birləşdirdi. Bundan sonra Fətəli xan Yeni Şamaxı idarəsinə Məhəmməd Səid xana tapşırıldı. Gözlərindən məhrum olan Ağası xan qarabağlı İbrahimxəlil xanın sarayında özünə siğınacaq tapdı (1769).

1768-ci ildə Şamaxı xanlığından sonra Kürlə Araz çayının birləşdiyi sahədə yerləşən, çox da böyük olmayan Cavad xanlığı da Quba xanlığına birləşdirildi. Xanlığın hakimi Həsən xan könüllü surətdə Fətəli xanın himayəsini qəbul etdi.

Beləliklə, Fətəli xan pərakəndə Azərbaycan torpaqlarını birləşdirmək siyasetini təcridən həyata keçirdi. Lakin onun bu hərəkəti Azərbaycanın və qonşuluqda olan Cənubi Dağıstanın xüdbin siyaset yürüdən bir sırada hakim feodallarının xoşuna gəlmədi. Onlar qubali Fətəli xanın birləşdirici siyasetinə qarşı çıxmağı qərara aldılar. Quba xanlığının əleyhinə çıxmağı hazırlaşan dəstəyə Qaraqayıtaq hakimi, Fətəli xanın qaynı Əmir Həmzə başçılıq edirdi. O öz hərəkətlərinə bərəət qazandırmaq üçün Şamaxı ətrafında Avar hakimi Nutsal xanın qardaşları Bulueanın və Məhəmməd Mirzənin qətlə yetirilməsindən istifadə etdi.

Tezliklə Quba xanlığının əleyhinə çıxış etmək üçün hazırlanan dəstəyə Qarabağ və Şəki xanlıqlarının hakimləri, habelə Şamaxıdan qacmış Ağası xan da qoşuldu.

Maraqlıdır ki, Qubanın özündə də Fətəli xanın əleyhinə çıxanlar tapıldı. Onlar əsas etrbarılı Fətəli xanın qardaşı Abdulla bəyin tərəfdarları idi. Beləliklə, Quba xanlığı əleyhinə çıxmağı hazırlaşan dəstə xeyli qüvvətləndi.

1774-cü ilin iyul ayında feodalların birləşmiş qoşunları Quba istiqamətində hərəkət edərək Xudat yaxınlığında Gavduşan cölündə Quba xanlığının qoşunları ilə döyüşə girdilər. Döyüş qubalıların möğlülüyü ilə nəticələndi. Yaralanan Fətəli xan Dərbəndə qayıtmaya macəl tapmayıb Salyana çəkildi.

Qələbədən ruhlanan Əmir Həmzə birləşmiş qoşunların başında Dərbənd istiqamətində hərəkət etdi. O, eyni zamanda bacısı Tutu Bikənin müdafiəsinə başçılıq etdiyi Dərbənd qalasına belə bir xəbər çatdırıldı ki, Fətəli xan döyüşdə həlak olub, onlar xanın cənazəsini də özləri ilə gətirirlər. Lakin Tutu Bikə qardaşının yalanına inanmadı və düşmənə qala divarlarından atəş açmayı əmr etdi. Əmir Həmzə qoşunlarını qala divarlarından uzaqlaşdırısa da, Dərbəndi təqrübən doqquz ay mühasirədə saxladı. Bu müddət ərzində Fətəli xan dəniz vasitəsilə Dərbəndə qayıdı.

Həmin vaxt Qaraqaytağa general Medemin başçılığı ilə rus hərbi qüvvələri gəlmışdı. Onların məqsədi Rusiya Elmlər Akademiyasının həqiqi üzvü S.Qmelinin ölümünə səbəb olmuş Əmir Həmzəni cəza landırmak idi. Məsələ burasındadır ki, S.Qmelin H Yekaterina hökumətinin göstərişi ilə Cənubi Qafqazı və Cənubi Dağıstanı öyiənmək üçün 1771-ci ildən etibarən həmin yerləri gəzib material toplayırdı. Bundan şübhələnən Əmir Həmzə S.Qmeliyi həbs etdirmiş və o, həbsxanada açlıqdan ölmüşdü. Əmir Həmzənin bu hərəkəti Rusiya dövlətini dərinəndən qəzəbləndirmişdi. Bundan istifadə edən Fətəli xan kömək üçün general Medemə müraciət etdi. O, tərəddüd etmədən və Rusyanın hakim dairələrindən icazə almadan Fətəli xana kömək göstərdi. Beləliklə, düşmən qoşunları Dərbəndin mühasirəsindən əl çəkib geriyə dönməyə məcbur oldular.

General Medemin özbaşınalığı II Yekaterina hökumətin i qane etmədi və buna görə o, hətta tənbəh olundu.

Qarabağlı İbrahim xan da dağının Azərbaycan torpaqlarını birləşdirmək təşəbbüsündə olmuşdu. İbrahimxəlil xan, ilk növbədə, ona zahirən tabe olan, əslində isə həmişə əleyhinə çıxan və sərbəstliyə ean atan Qarabağ məlikləri ilə vuruşmuşdur. Digər tərəfdən, İbrahimxəlil xan onu diz çökdürməyə çalışan qubalı Fətəli xanla uzun müddət mübarizə aparmışdı. Bakılı Məlik Məhəmməd xan rəqabət aparan xanları barişdirməq məqsədilə Şuşaya getmişdi. Lakin İbrahimxəlil xan Məlik Məhəmmədin səmimiyyinə inanmayıb onu zindana salmış (1779), Məlik Məhəmməd iki il Şuşa qalasında həbsdə qalmışdı.

Qubalı Fətəli xanın Qarabağ xanlığına bir neçə dəfə basqın etməsi heç bir nəticə vermədi. 1780-ci ildə Fətəli xan öz qoşunları ilə Qarabağ xanlığı ərazisində daxil olarkən II İrakli İbrahim xana kömək üçün şahzadələr Georgi və Davidin başçılığı altında qoşun göndərdi. Şahzadə David Fətəli xanın qoşunları tərkibində olan Dağıstandan toplanmış muzdlu döyüşçüləri yoldan çıxarıb onların Quba xanını tərk etməsinə nail oldu. Bunun nəticəsi idi ki, toqqus ma zamanı Qubadan gələn qoşunlar möglübiiyətə uğradı. 1781-ci ilin əvvəlində Fətəli xan yenidən Qarabağa basqın etdi. Bu zaman bir çox kənd qarət olundu, xeyli əhalisi və mal-qara zorla Quba xanlığına aparıldı.

1783-cü il iyulun 24-də Georgiyevsk şəhərində bağlanılan müqaviləyə əsasən Kartli-Kaxeti çarlığı Rusyanın himayəsinə qəbul olundu. Rusiya Gürcüstanı hər cür təcavüzdən qonuya eagna söz verdi. Tezliklə Rusiyadan Kartli-Kaxeti çarlığına polkovnik S.Burnaşovun başçılığı altında iki batalyon rus qoşunu göndərildi. Georgiyevsk müqaviləsi bağlandıqdan sonra Rusiya dövlətinin Qafqazdakı nümayəndəsi P.S.Potiomkinin imzası ilə qonşuluqda yerləşən bütün Azərbaycan xanlıqlarına hədiyyələr və eyni zamanda hədə-qorxu ilə dolu məktublar göndərildi.

Məktubda onlar II İraklini müdafiə etməyə çağırılırlar. Bir sıra xanlıqlarda yerli hakimlər Rusiya dövlətindən ehtiyat edərək, Potyomkinə göndərdikləri cavab məktubunda İraklıya xeyirxah münasibət bəslədiklərini bildirdilər. Lakin bəzi xanlıqlardan fərqli olaraq qubalı Fətəli xan nəinki Potyomkinə müsbət cavab göndərdi, əksinə, o, II İraklı ilə rəqabət aparan sabiq Kartlı çarı Vaxtanqın nəvəsinə - Gürcüstandan qaçmış knyaz Aleksandra öz sarayında sığınacaq verdi. Fətəli xan hətta ona məqsədinə çatmaq üçün kömok edəcəyinə də söz verdi. Bundan xəbər tutan Potyomkin hər ehtimala qarşı Tiflisdəki rus qoşunlarına hazır vəziyyətdə olmayı tapşırırdı.

Qarabağda isə İbrahimxəlil xanın əleyhinə olan məliklər onu taxtdan salmaq məqsədilə Potyomkinə bildirdilər ki, Qarabağda xan hakimiyyəti devrildikdən sonra onlar Rusyanın himayəsi altında burada xristian dövləti yaradılması arzusundadırlar. Bundan xəbər tutan İbrahimxəlil xan diplomatik addım ataraq II Yekaterina hökü mətinə bildirdi ki, o, Rusiya dövlətinin himayəciliyini qəbul etməyə hazırlıdır. II Yekaterina İbrahimxəlil xanın müraciətinə biganə qalmayıb, Qafqazda fəaliyyət göstərən Potyomkinə aşağıdakı məzmunda məktub göndərdi: "Mənə elə gəlir ki, İbrahim xanın məktubu, türklərin və iranlıların məktublarından fərqli olaraq, nəzakətlə yazılmışdır. Yaxşı olardı ki, mənə onun kim olduğunu bildirəm: necə olub ki, xan rütbəsinə çatmışdır, cavandır, ya qoca, qüvvəsi nə vəziyyətdədir". Lakin İbrahim xan Fətəli xanın hücumlarını dəfə etdikdən sonra Xaçın məliki Mirzə xan və Vərəndə məliki Şahnezər İbrahimxəlil xana bildirdilər ki, onlar Qarabağ xanının müttəfiqi olacaqlar.

1781-ci ildə İbrahimxəlil xan Xaçın və Vərəndə məliklərinin dəstələri ilə Tuğ qalasını mühasirəyə aldı. Müttəfiqlər Dizəq məliki Yesayı hakimiyyətdən devirməyə nail oldular və əvəzində oraya Yesayın qardaşı oğlu Bahtamı məlik təyin etdilər. İbrahimxəlil xanın Qarabağın digər məlikləri ilə mübarizəsi də onun qələbəsi ilə başa çatdı.

II Yekaterina İbrahimxəlil xana hər hansı bir həbi kömək etməyə tələsmirdi. Bunun səbəblərindən biri də Şuşa qalasında həbsdə olan məliklərin zindandan qaçıb Tiflisə getmələri və II Yekaterinaya müraciətləri idi ki, İbrahimxəlil xana kömək edilməsin. Belə bir məlumat da var ki, həmin dövrdə Tiflisdə yerləşən rus batalyonunun komandiri S.Burnaşov Qarabağ xanlığının yürütüş etmişdir. Lakin Rusiya-Türkiyə müharibəsinin başlanması buna mane olmuş və Burnaşov qoşunları ilə birlikdə Tiflisə qayitmışdır.

Rusiya-Türkiyə müharibəsi dovründə Qarabağ xanlığının Azərbaycanın digər xanlıqları arasında nüfuzu xeyli artmışdı. Belə ki, Naxçıvan, Qaradağ, Ərdəbil, Xoy və digər xanlıqlar İbrahimxəlil xanla həmrəy və ona tərəfdar olduqlarını bildirmişdilər.

Beləliklə, şəkili Hacı Çələbi xanın, urmiyalı Fətəli xan Əfşarin, qubalı Fətəli xanın, qarabağlı İbrahimxəlil xanın dağınıq Azərbaycan torpaqlarını birləşdirmək sahəsindəki təşəbbüsleri uğursuzluqla nəticələndi. Bunu ilk növbədə hər bir feodalın torpaqların birləşdirilməsi prosesində öz şəksi mənafeyini güdməsi, istehsal münasibatların in geridə qalması və məhsuldar qüvvələrin zəif inkişaf etməsi, ölkənin ayrı-ayrı hissələri arasında iqtisadi əlaqələrin zəifliliyi ilə izah etmək olar. Bu baxımdan onu da qeyd etmək vacibdir ki, Azərbaycan torpaqlarının birləşdirilməsi sahəsində uğur qazanan hər hansı bir hakim, feodal digər xanların ciddi müqaviməti ilə qarşılaşırıdı.

**Azərbaycan xanlıqları XVIII əsrin son rübündə.** XVIII əsrin 80-ci illərinin sonunda bütün hakimiyyəti (Xorasan istisna olmaqla) ələ alan Qacar sülaləsinin banisi Ağa Məhəmməd xan sabiq Səfəvi dövlətinin sərhədlərin i bərpa etdikdən sonra təe qoymağlı qərarlaşdırıldı. Məlum olduğu kimi, Səfəvi dövlətinin süqutunadək bütün Cənubi Qafqaz, Azərbaycan və Şərqi Gürcüstan bu dövlətin tərkibində idi. Məhz buna görə də Ağa Məhəmməd xan həmin ölkələri özünə tabe etmək fikrinə düşdü.

Ağa Məhəmməd xan hərbi yürüşə başlamazdan əvvəl Cənubi və Şimali Azərbaycan xanlıqlarına, habelə Kartli-Kaxeti çarlığına fərmanlar göndərdi və onlardan tabelik rəmzi kimi ən yaxın qohumlarından onun sarayına girov göndərməyi tələb etdi. İran sərhədlərindən uzaqda yerləşən Azərbaycan xanlıqları, habelə Kartli-Kaxeti çarlığı Ağa Məhəmməd xanın hədə-qorxu ilə dolu fərmanını rədd etdilər. İran sərhədləri yaxınlığında yerləşən xanlıqların bir çoxu Ağa Məhəmməd xandan ehtiyat edərək, zahirən də olsa, ona itaətə hazır olduqlarını bildirdilər. Azərbaycan xanlıqlarının əksəriyyətini silah gücünə tabe etməyə hazırlaşan Ağa Məhəmməd xan Fars və Şiraz əyalətlərində baş vermiş üsyənlərə görə öz yürüşünü təxirə salmalı oldu.

1793-cü ildə Ağa Məhəmməd xan yenidən Azərbaycan xanlıqlarına fərmanlar göndərib onlardan tabe olmayı tələb etdi və əks təqdirdə silaha əl ataağını bildirdi.

İran hökmdarının hədəsi bir sıra Azərbaycan xanlıqlarını qorxutmadı. Ağa Məhəmməd xana sərt cavab verənlərdən biri də qarabağlı İbrahimxəlil xan idi. O, İrandan gələn qasida bildirdi: "Mənim atam vəsiyyət edib ki, heç kəsə bac-xərac verməyim, heç bir dövlətə də tabe olmayım".

Cənubdan yaxınlaşan təhlükə qarşısında qarabağlı İbrahimxəlil xan və Taliş xanlığının hakimi Mir Mustafa xan ümumi düşmənə qarşı birlikdə müqavimət göstərməyi qərara aldılar. Tezliklə onların ittifaqına Kartli-Kaxeti çarı II İrakli və irəvanlı Məhəmməd xan da qoşuldular.

Qarabağ xanlığı da xilində düşmənə müqavimət məqsədilə qızğın hazırlıq işlərində Azərbaycan xalqının görkəmli şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqif böyük fədakarlıq göstərdi. Tezliklə Şuşa qalasına çərik dəstələri eəm oldu. İbrahimxəlil xan Qarabağ döyüşçülərinin bir hissəsini Şuşada saxlayıb, digər hissəsini qala divarlarından kənardakı yol keçidlərində yerləşdirdi. İbrahimxəlil xan, düşmən keçə bilməsin deyə, Araz çayı üzərindəki Xudafərin körpüsünü dağıtmayı əmr etdi.

Ötrəfina kifayət qədər qoşun toplamış İbrahimxəlil xan dostluq və həmrəylilik əlaməti olaraq şamaxılı Mustafa xana və II İraklıya qarabağlılardan ibarət dəstələr göndərdi. II İraklı də öz növbəsində şahzadə Aleksandrin başçılığı altında Qarabağa gürçü qoşunları yolladı.

Cənubi Qafqazda, xüsusilə Şimali Azərbaycanda ona qarşı görülən tədbirlərdən xəbər tutan Ağa Məhəmməd xan yürüşə başlamağa tərəddüb etdi. Lakin Dərbənd, Gəncə və Şəki xanlıqlarından bir-birinin ardına gələn elçilər Ağa Məhəmməd xana itaat etməyə hazır olduqlarını bildirdikdən sonra İran hökmətləri bir qədər ürkəkləndi. Yuvarida adları çəkilən xanlıqların elçiləri ilə aparılan danışıqlardan aydın oldu ki, xanlıqlar arasında birlik yoxdur və onlar birgə müqavimət göstərmək üçün hələ də razılığa gələ bilməmişlər. Ağa Məhəmməd xan belə bir əlverişli fursəti əldən vermədi və yürüşə başlamaq üçün son hazırlıq işlərini gördü.

Azərbaycan xanlıqları ümumi düşmənə müqavimət üçün vahid cəbhə yaratmasalar da, şamaxılı Mustafa xan, Talyş xanlığının hakimi Mir Mustafa xan, bakılı Hüseynqulu xan, naşçıvanlı Kəlbəli xan yerləşdikləri qalalarını möhkəmlətməklə yanaşı, ərzaq ehtiyatları da toplayırdılar. Lakin xanlıqlardan heç biri birləşmək qərarına gəlmədi. Bunun əvəzində onlardan bəzisi özlərinə qüvvətli arxa axtararaq sadəlövhəlükə Rusiya dövlətinin vədlərinə inandı və hərbi kömək üçün II Yekaterina hökumətinə müraciət etdi.

Azərbaycan xanlarının və elçə də Kartli-Kaxeti çarlığının Rusiyaya müraciət etməsindən xəbər tutan Ağa Məhəmməd Ərdəbildən Şimali Azərbaycana üç istiqamətdə 100 min nəfərdən ibarət ordunun hərəkət etməsi haqqında əmr verdi.

İran ordusunun birinci dəstəsi Muğan, ikinci dəstəsi şahın qardaşı Əliqulu xanın başçılığı altında İrəvan, Ağa Məhəmməd xanın özünün rəhbərlik etdiyi üçüncü dəstə isə Qarabağ istiqamətdə irəlilədi.

İrəvana doğru hərəkət edən sərbəzlar Naxçıvan qalasının önündə ayaq saxlamalı oldular. Naxçıvanlılar düşmənə ciddi müqavimət göstərdilər. Ağa Məhəmməd xanın tabe olmaq haqqında qalaya göndərdiyi tələbə naxçıvanlılar Kəlbəli xanın başçılığı altında düşmənə sarsıcı zərbələr endirməklə cavab verdilər. Plankları

pozulmasın deyə Ağa Məhəmməd xan Naxçıvan qalasının mühasirəsindən el çəkib İrəvana doğru hərəkət etməyi qərara aldı. Müdafiəsi pis təşkil edilmiş İrəvan qalası zəif müqavimət göstərdi və az bir müddət ərzində düşmən əlinə keçdi.

Ağa Məhəmməd xanın rəhbərlik etdiyi İran qoşunlarının əsas dəstəsi 1795-ci ilin iyun ayında Şuşa qalasını mühasirəyə aldı. Sərbazlar qalaya arası ilmədən atəş açmağa başlıdır. Lakin düşmənin həmləsi qarabağlıları əsla qorxutmadı. Onlar bir neçə dəfə qaladan çıxaraq düşmənə ağır zərbələr endirdilər. Nəhayət, Ağa Məhəmməd xan açıq yolu ilə şüsalıların müqavimətini qırmağı qərara aldı. Lakin iş elə gətirdi ki, sərbazların özləri açıqla məruz qaldılar. Məsələ bundadır ki, şüsalılar bir neçə dəfə qaladan çıxaraq qəflətən İran qoşunlarının ehtiyat ərzağını ələ keçirdilər. Bu hadisədən hiddətlənən Ağa Məhəmməd xan qoşunlarına ətrafdakı kəndləri və yaşayış məntəqələrini tala mağçı əmr etdi.

Şuşanın mühasirəsi bir aydan artıq davam etdi. İran sərbazlarının Şuşa ətrafında məğlubiyyəti, yubanmaları şahin planlarını alt-üst edə bilərdi. Odur ki, düz 33 gündən sonra Ağa Məhəmməd xan ordusuna Şuşanın mühasirəsindən el çəkib Tiflis istiqamətində irəliləməyi əmr etdi. Tiflis şəhərini qarət və darmadağın etdikdən sonra İran sərbazları 1795-ci il sentyabrın 20-də külli miqdarda qənimət, habelə 20 min əsirlə şəhəri tərk etdilər.

Həmin ilin noyabrında Ağa Məhəmməd xanın ordusu Gəncəyə çəkildi və buradan o, yenə də Şuşaya qasid göndərib tabe olmayı tələb etdi. Bu dəfə də şüsalılar rədd cavabı verdilər. Bundan sonra Ağa Məhəmməd xan qışlamaq üçün ordusunu Muğana çəkdi.

İran qoşunları Muğanda yerləşdiyi zamanda Azərbaycanda feodal ara mühəribələri kəsilmirdi. Bəzi xanlar Ağa Məhəmmədin Azərbaycanda olmasından öz xeyirlərinə istifadə etməyə çalışırlılar. Şamaxılı Mustafa xanın malikanəsində gözü olan şəkili Məhəmməd Həsən xan onu Ağa Məhəmmədin nəzərindən salmaq məqsədilə yaxın adamı Hacı Seyid bəyi İran hökmərəminin düşərgəsinə göndərdi. Ağa Məhəmməd xan şamaxılı Mustafa xanı cəzalandırmaq üçün sərkərdəsi Mustafa xan Dəvəlini Şamaxıya yolladı. Şəki xanlığının qoşunu da İran sərbazları ilə birləşdi.

Düşmən qüvvələrinin yaxınlaşmasından xəbər tutan şamaxılı Mustafa xan vaxt itirmədən şəhər əhalisini Fit dağında yerləşən əlçatmaz qalaya köçürüdü. Ağa Məhəmmədin qoşunları heç bir müqavimət rast gəlmədən Şamaxıya daxil oldular. İran sərbazları və Şəkidən gələn dəstələr boşaldılmış şəhəri qarət etməklə kifayətləndilər.

Şamaxıdakı "qələbədən" ruhlanan Ağa Məhəmməd xan Azərbaycanın, eləcə də Dağıstanın feodal hakimlərinə fərman göndərərək tabe olmalarını tələb etdi. Fərmanda Ağa Məhəmməd xan bütün Azərbaycan xanlıqlarının ona tabe olması

barədə yalan da yazmışdı. Lakin İran hökmdarının hiyləsi baş tutmadı. Qubalı Şeyxəli xan və Gəncəli Cavad xandan başqa Azərbaycanın heç bir feodal hakimi Ağa Məhəmməd xanın fərmanını qəbul etmədi.

Ağa Məhəmməd xan Mustafa xan Dəvəlini Şamaxı xanlığına təyin edərək, ona Şamaxı şəhərində oturmağı əmr etdi. Mustafa xan Dəvəli hakimiyyət başına gələn kimi xanlıq əhalisini qarət etməyə başladı. Lakin qəddarlıq və zorakılıq xalqın iradəsini qira bilmədi. Yerli əhalisi silaha əl atıb Mustafa xan Dəvəlini qətlə yetirdi. Bu hadisə Ağa Məhəmməd xanı xeyli məyus etə də, Mustafa xan Dəvəlinin öldürülməsinə görə əhalisi dəvan tutmaqdan ehtiyat etdi.

Şamaxı şəhərini tərk etmiş xanlığın hakimi Mustafa xan da öz növbəsində İran sərbazları ilə mübarizəsinə davam etdirirdi. Fit dağında mövqeyini möhkəmləndirən Mustafa xan İran sərbazlarının Dərbənd istiqamətində hərəkətinə mane oldu. Toqquşma zamanı şamaxılılar 3000 sərbazi məhv etdikləri halda, özləri 100 döyüşçü itirdilər. Bundan əlavə, şamaxılılar İran qoşunlarından 4 ədəd top da qənimət götürdülər. Bu topları Ağa Məhəmmədin sərbazları Tiflis şəhərini qarət etdikləri zaman ələ keçirmişdilər.

Şəkili Məhəmmədhəsən xan öz dəstəsi ilə Ağa Məhəmməd xanın qoşunlarının tərkibində hərbi əməliyyatlarda iştirak edərkən, onun kiçik qardaşı Səlim ağa saray çevrilişi edərək Şəki xanlığında hakimiyyəti ələ aldı. Məhəmmədhəsən xanın Ağa Məhəmməd xana xidmət etməsindən narazı olan saray əyanları və əhalisi Səlini ağanın hərəkətini müdafiə etdilər. Şəki xanlığının yeni hakimi Ağa Məhəmməd xandan ehtiyat edərək özünə dayaq axtardı. Tezliklə o, qarabağlı İbrahimxəlil xanın simasında müttəfiqini tapdı. O, İran sərbazlarının gec-tez Şəkiyə basqın etmələri ehtimalı qarşısında şəhər əhalisini daha etibarlı olan Gələsən-görəsən qalasına köçürüdü.

Şəki xanlığında hakimiyyətdən uzaqlaşdırılan Məhəmmədhəsən xan kömək üçün Ağa Məhəmməd xana müraciət etdi. Lakin həmin vaxt Ağa Məhəmməd xanın özünün yerli hakimlərin köməyinə ehtiyacı vardi. Hakimiyyətdən uzaqlaşdırılmış Məhəmmədhəsən xan artıq Ağa Məhəmməd xana lazım deyildi. Odur ki, onun gözlərini çıxartdırıb İrana göndərdi.

Ağa Məhəmməd xanın Cənubi Qafqaza dağidıcı yürüşündən sonra Rusiya Cənub sərhədinin təhlükəsizliyini qorumaq və Xəzər dənizindəki hakim mövqeyini saxlamaq, habelə 1783-cü il Georgiyevsk müqaviləsinin şərtlərinə əməl etmək məcburiyyəti qarışısında qaldı. 1795-ci ilin noyabr ayında Mozdok şəhərindən Cənubi Qafqaza ilk mərhələdə iki istiqamətdə rus qoşunları göndərildi. Tiflisə polkovnik Siro xnevin başçılığı ilə iki yeger batalyonu, Dağlısan və Azərbaycan istiqamətində isə

general-major Savelyevin komandanlığında piyada batalyonu hərəkət etdi. Ağa Məhəmməd xanın Azərbaycanı tərk etməsinin başlıca səbəblərdən biri də bu oldu.

Rus qoşunları Cənuba doğu hərəkət etdikləri vaxt 11 Yekaterina general Qudoviçə sərəncam göndərərək ondan bütün Cənubi Qafqazı, habelə Xəzər dənizi sahillərini İran təcavüzündən qorumağı tələb etdi. Bu dövrdə II Yekaterina hökumətinin məqsədi Qara dənizlə Xəzər dənizini Rusyanın rəqibləri üçün mübarizə meydanına çevirməkdən ibarət idi.

Xəzər dənizi eyni zamanda Rusyanın Orta Asiya ölkələrinə də nüfuz etməsində böyük rol oynaya bilərdi. Odur ki, II Yekaterinanın əmrinə əsasən İran qoşunları silaha əl atdıqları təqdirdə düşmənə atış açmaq və Ağa Məhəmməd xanın qoşunlarını Şamaxı, Bakı və Xəzər dənizi sahillərinə buraxmaq tapşırılmışdı. Siroxnevin və Savelyevin qoşunları Cənubi Qafqaza çatar-çatmadan buraya böyük bir hərbi qüvvə göndərilməsi qərarlaşdırıldı. Rus qoşunlarının Cənuba doğu hərəkət etməsi xəbərini eşidən Ağa Məhəmməd xan, yuxarıda qeyd edildiyi kimi, Azərbaycanı tərk etməyə məcbur oldu.

1795-ci ildə Kartli-Kaxeti çarlığını, eləcə də Tiflis şəhərini darmadağın edən İran qoşunları Şuşada qarabağlıların qəhrəmancasına müqavimətinə rast gəlib geri çəkilməyə məcbur oldular.

1796-cı ildə Rusiya qoşunlarının Azərbaycana yürüşü ilə əlaqədar İran tərəfindən təhlükə sovuşdu. Lakin bunu Rusiya tərəfindən şimali Azərbaycanlılara "kömək" adlandırmaq olmazdı. Çar hökuməti hələ I Pyotrun vaxtından Rusyanın müstəmləkəçilik siyasətini həyata keçirməyə ean atırdı. Rusiya strateji məqsədlərdən başqa, Xəzər dənizində əlverişli liman olan Bakıda və Azərbaycan ərazisində, digər dayaq məntəqələrində möhkəmlənməyi nəzərdə tutardı ki, bu da Yaxın və Orta Şərqi ölkələrinin hamısı ilə ticarət üçün əlverişli zəmin yaratmalı idi. Bu barədə II Yekaterina xüsusi "Manifest" də vermişdi. Nəzərdə tutulmuş bütün bu tədbirlər 1797-ci ildə həyata keçirilməli idi.

Cənubi Qafqaza hazırlanan yürüşə rəhbərliyi II Yekaterina özünün sevimililərindən biri olan V.Zubova həvalə etdi. Rus ordusu Cənubi Qafqaza, daha doğrusu Azərbaycana iki istiqamətdə irəliləməli idi: karvan yolu ilə gedərək, ilk növbədə böyük strateji əhəmiyyətə malik Dərbənd qalasını ələ keçirməli, sonra isə dəniz yolu ilə Dərbəndə doğru bir neçə hərbi gəmi hərəkət etməli idi. V.Zubov Dərbənd və Bakını almalı, burada piyadalarla gəmiləri birləşdirib vahid ordu ilə qışlıda duran tədbirləri həyata keçirməli idi. Bakı şəhərində V.Zubova nus qoşunları üçün hərbi ləvazimat və ərzaq anbarı yaratmaq da tapşırılmışdı.

1796-cı il aprelin 18-də V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü başlandı. Rus qoşunları Savyevin mühəsirəyə aldığı Dərbənd qalasına yaxınlaşdı.

Ağa Məhəmməd xan Azərbaycanı tərk edəndən sonra meydanda tək qalmış qubali Şeyxəli xan Rusiya tərəfindən yaxınlaşan təhlükənin qarşısını almaq üçün digər Azərbaycan xanlıqlarından kömək istədi. Lakin Şeyxəli xanın çağırışına cavab olaraq yalnız bakılı Hüseynqulu xan Dərbəndə iki adəd top göndərməklə kifayətləndi.

Rus qoşunlarının yaxınlaşması ilə əlaqədar olaraq Dərbənddə böyük iğtişaş baş verdi. Şəhərdə bir-birinin əksinə iki cəbhə yarandı: rus qoşunlarının gəlməsini alqışlayanlar və bunu istəmeyənlər. Məsələdən xəbər tutan V.Zubov Dərbənd istiqamətindəki yürüşünü sürətləndirdi. Həmin il mayın 2-də rus qoşunu şəhərin lap yaxınlığında düşərgə saldı. Dərbənd qala divarlarına böyük ümid bəsbəyən Şeyxəli xan müqavimət göstərməyi qərara aldı. Lakin rus ordusunun toplarından atılan atışla qala divarlarının zədələnməsi Şeyxəli xanı təslim olmağa vadar etdi. Tarixi mənbələrə görə şəhərdəki ermənilərin satqınlığı da bu işdə az rol oynamamışdı. Dərbənd qalasında iki həftə qaldıqdan sonra V.Zubov Dərbənd xanlığının idarəsini Şeyxəli xanın Rusiyaya meyil edən bacısı Pəricə xanımı tapşıraraq, Bakı istiqamətində hərəkət etdi.

Bakılı Hüseynqulu xanın rus qoşunlarının Abşeron yarımadasına yaxınlaşmasına mənfi münasibət bəslədiyindən xəbər tutan V.Zubov təcili olaraq ona məktub göndərdi və yürüşün əsl mahiyyətini ört-basdır edərək xoş niyyətlə gəldiyini bildirdi. Hüseynqulu xan V.Zubovun səmimiyyətinə inanmasa da, Rusyanın hərbi texnikasından ehtiyat edərək onu xoş məramla qarşıla maçı daha üstün tutdu. 1796-ci il iyun ayının 13-də Hüseynqulu xan V.Zubovun düşərgəsinə yollandı.

İki gündən sonra rus qoşunları general-major Raxmanovun başçılığı və Şeyxəli xanın müşayiəti ilə Bakı qalasına, təqribən eyni vaxtda Qubaya daxil oldular. V.Zubovun əmrinə əsasən Qubada Dərbənd xanlığından asılı olmayan müstəqil xanlıq yarandı. Bakıda və Qubada müəyyən miqdarda rus qoşunları saxlayan V.Zubov Şamaxıya doğru irəlilədi. Diplomatiya yolu ilə hərəkət edən Zubov çapar vasitəsilə şamaxılı Mustafa xana hədiyyələr və məktub yolladı. Hədiyyələri və məktubu alan Mustafa xan Zubova xəbər göndərdi ki, onun pişvazına özü çıxacaq. Rus qoşunları Şamaxıya tərəf hərəkət etdikdə Şəki xanlığının hakimi Səlim xan Zubovun düşərgəsinə gəldi. Həm şamaxılı Mustafa xan, həm də şəkili Səlim xan Zubovla yaxşı münasibətdə olmaqla, hər şeydən əvvəl, Rusiyadan Ağa Məhəmməd xanın əleyhinə hərbi kömək almaq məqsədini güdürdülər.

Rus qoşunlarının Azərbaycanda, Dərbənd istisna olmaqla, heç bir müqavimət görülmədən hərəkət etməsinə Ağa Məhəmməd xan biganə qala bilməzdi. Odur ki, İran hökməndən öz adamlarını, o cümlədən qardaşı oğlu Əsgər xanı Azərbaycana

- Şəki, Şamaxı və Gəncə xanlıqlarına göndərərək onların ruslar əleyhinə çıxmاسını tələb etdi.

Ağa Məhəmməd xanın sərbazlarının Azərbaycanda törətdikləri vəhşiliklərin şahidi olan xanlar İran hökmərinin təbliğatına uymadılar. Gəncəli Cavad xan da Ağa Məhəmməd xanın müraciətini cavabsız qoyma.

Cənubi Qafqazda mövqeyini möhkəmlədən Zubov II Yekaterinanın "Manifest" inə əsasən Azərbaycanda yuxarıda qeyd edilən tədbirləri həyata keçirməli idi. Lakin 1796-cı il noyabrın 6-da II Yekaterinannın gözənləməz ölümü Rusiya dövlətinin nəzərdə tutduğu tədbirlərin həyata keçirilməsini bir müddət təxirə saldı. Sankt-Peterburqda taxta çıxan I Pavel Rusiya qoşunlarının tezliklə Cənubi Qafqazdan geri dönməsi barədə əmr verdi. Rus qoşunları Azərbaycandan çıxıb getdikdən sonra Ağa Məhəmməd şah 1797-ci ildə ona müqavimət göstərənlərə divan tutmaq məqsədilə Qafqaza, xüsusilə Azərbaycana ikinci yürüşə başlamağı qərara aldı.

Azərbaycanlıların itaətsizliyindən hiddətlənən Ağa Məhəmməd şah bu dəfə onlar üçün daha ağır aqibət hazırlayırdı. Yerli əhalinin mübarizliyinə əmin olan şah öz sələflərinin təcrübəsindən istifadə edərək, Azərbaycanda I Şah Abbasın əhalini doğma torpaqlarından zorla qürbət yerlərə köçürülməsi siyasetini tətbiq etməyi və beləliklə, xalqın müqavimətinə qırmağı qərara aldı. Bu barədə dövrün müasirlərindən P.Q.Butkov yazdı: "Onun məqsədi şəşah İbrahim xanı əzdikdən sonra əsas qüvvəsi ilə Gürcüstana tərəf hərəkət etmək, sonra isə vaxtilə böyük Şah Abbasın etdiyi kimi, şamaxılıları, talişları, gürcüləri və başqalarını öz vilayətlərinə -Mazandaran və Astrabada köçürmək idi".

Lakin Ağa Məhəmməd şah Cənubi Azərbaycan xanlıqlarını tamamilə özünə tabe etməmiş şimala doğru hückumdan çəkindi. Bu məqsədlə o, ilk növbədə qardaşı Əliqulu xan başda olmaqla böyük bir sərbaz dəstəsini Təbriz xanlığımı göndərdi. Tezliklə Ağa Məhəmməd şahın özü də Ərdəbilə gəldi. O, burada birinci yürüşü ərafəsində olduğu kimi, Azərbaycanın bütün xanlıqlarına və Kartli-Kaxeti çarlığına fərmanlar göndərib onlardan tabe olmayı tələb etdi. Əks təqdirdə, yurdlarını darmadağın edəcəyi ilə hədələdi. Şah cavab gözləmədən yerli əhali arasında cəxnaşma salmaq məqsədilə öz dəstələrini ya xin xanlıqlara yola saldı.

Naxçıvana göndərdiyi süvari dəstəsinə şah konkret əmr vermişdi: xanlığı darmadağın edib, əhalisini İranın ucqarlarına köçürsün. Bu dəfə Ağa Məhəmməd şahın daha hazırlıqlı qoşunlarına müqavimət göstərə bilməyəcəyinə əmin olan Naxçıvan xanlığının hakimi Kəlbəli xan yurdunu, özünü və əhalisini gözənlənən cəzadan qurtarmaq üçün qiymətli hədiyyələrlə Ərdəbilə gəlib şahdan imdad dilədi. Ağa Məhəmməd şah hədiyyələri alandan sonra 1796-cı ildə rus qoşunları Azərbaycanda

olarkən onlarla əlaqə saxladığına görə xanın gözlərini çıxartdırıb həbs etdi və Tehrana göndərdi.

Ağa Məhəmməd şah Xoy xanlığının hakimi Hüseyin xanla da belə xaincəsinə rəftar etdi. Xanı danışqlar aparmaq üçün öz düşərgəsinə dəvət etdi və oradaca həbsə alıb Tehrana yolladı.

Şah hələ də 4000 sərbazla İrəvanda qalmışda olan Təvəkkül xana kömək məqsədilə Zəfər xanı oraya göndərdi. İrəvanlı Məhəmməd xan da rus qoşunlarının komandanı V.Zubovla məktublaşmışdı. Məhəmməd xan "günahını" yumaq məqsədilə, habelə Qacar nəslindən olduğuna görə qiymətli hədiyyələrlə şahın düşərgəsinə gəldi. Hədiyyələrdən imtina etməyən Ağa Məhəmməd şah ondan 500000 tūmən dəxi tələb etdi. Öks təqdirdə, xanı dar ağacı ilə hədələdi. Məhəmməd xan 200000 tūmən nağd pul verdikdən sonra əmlakını satıb daha 300000 tūmən verəeçiyinə and içdi. Bütün bunlara baxmayaraq, Məhəmməd xan, arvadı və uşaqları həbs edilib Qəzvinə göndərildi.

Ağa Məhəmməd şah Talış xanlığını zəbt etməyi Süleyman xana tapşırıdı. Düşmənin yaxınlaşdığını eşidən Mir Mustafa xan 200 ailə ilə Sarı adasına köcdü. Lənkəranın yerdə qalan əhalisi əlçatmaz dağlara çəkildi.

İran şahının yürüşünün əsas istiqaməti yenə də Qarabağ idi. Buna görə də Süleyman xan Lənkərandan qaydan kimi şah onu Sadiq xan Şəqqaqı və 10 min sərbazla kəşfiyyat məqsədilə şahın qoşunlarının keçəeçiyi yolların əmin-amalığını təmin etməyə göndərdi.

İran ordusunun ön dəstəsi Qarabağa hərəkət edən kimi Ağa Məhəmməd şah Sadiq xan Şəqqaqının vətəni Sərab xanlığıni zəbt etdi. Bu hadisədən sonra Ağa Məhəmməd şah Qarabağa doğru hərəkət edib, Araz çayının kənarında öz sərkərdələrinin çatdı. Sərab xanlığının Ağa Məhəmməd şah tərəfindən zəbt olunması xəbərini eşidən Sadiq xan bundan qeyzlənsə də, şaha hiss etdirmədi.

Qarabağlı İbrahimxəlil xanın əmri ilə Araz üzərindəki Xudafərin körpüsü uğurukluguşa görə İran qoşunları Araz çayını çox çətinliklə keçə bildilər. Qayıqlardan bəzisi sürətlə axan çay sularına tab gətirməyib çevrildi. Nəticədə bir çox sərbaz həlak oldu.

Düşmənin çayı keçdiyini görən qarabağlı İbrahimxəlil xanın əmri ilə onun döyüşçüləri külli miqdarda qayıçı arabalarla çayın yuxarı başına daşıyıb düşmən düşərgəsinəndən bir qədər aralıda boşaldılar. Qarabağlılar qayıqları ağır daşlarla doldurub qaranlıq düşən kimi çaya buraxdırılar. Ağır yüklü qayıqlar suda çox üzə bilməyib bir-birinin ard mea sahildən uzaqlaşmadan batdı. Beləliklə, daşla dolu qayıqlar Arazın mərasını dəyişdi. Çay sahildən çıxıb düşmən düşərgəsinə tərəf güclü sel kimi axıdı. Gecə xan bu sel sərbazları o qədər çəşdirdi ki, təlaş içərisində hərə bir

tərəfə baş götürüb qaçıdı. Səs-küyə yuxudan ayılan Ağa Məhəmməd şah nə baş verdiyini birdən-birə başa düşmədi. Səma tamamılı təmiz idi, yağış yağmadı, lakin dəhsətli qüvvə ilə gələn sel düşərgənin yerləşdiyi sahədən keçərək qarışışa gələn hər şeyi özü ilə aparırdı. Şah öz canını bir təhər qurtardı. Sel yalnız hündürlükdə qurulmuş toplara xətər toxundura bilmədi. Səhər səli əmələ gətirən qayıqlardan yaranmış süni bəndi görən şahın əmri ilə toplardan həmin bəndlərə atəş açıldı. Tezliklə çayın suyu yenidən əvvəlki məerasına qayıtdı. Qəflətən axan sel yalnız sərbazların azuqəsini, geyimini deyil, həmçinin külli miqdarda silahı da aparmışdı. Şah qarabağlıların bu əməlinin əvəzini yerli əhalidən çıxdı. Sərbazlar çoxırtıkə kimi kəndlərə daraşib əhalinin son tikəsini əlindən aldılar. Sənətkarlara, xüsusilə dəmirçilərə zorla silah hazırlatdırlılar.

İran sərbazları Qarabağın kəndlərində qarətlə məşğul olduqları zaman yerli silahlı dəstələr bir neçə dəfə düşmən düşərgəsinə uğursuz həmlələr etdilər.

Ətraf kəndlərdən lazımı miqdarda ərzaq və silah topladıqdan sonra Ağa Məhəmməd şah ordusunu Şuşa qalasına doğru apardı.

İran qoşunları Əsgəran qalası ətrafında qarabağlıların güclü müqavimətini qırıb Şuşaya yaxınlaşdırılar.

1797-ci ildə İbrahimxəlil xan yenə də Şuşa qalasının müdafiəsinə rəhbərlik etmiş, mərdlik və vətənpərvərlik nümunəsi göstərmüşdir. İbrahimxəlil xanın bu xüsusiyyətlərinə bələd olan və Şuşa qalasının 1795-ci il mühəsirəsinin acı təcrübəsini unutmamış Ağa Məhəmməd şah birdən-birə hücumu keçmədi. O, Şuşa yaxınlığında mövqeyini möhkəmləndirdiyi zaman İrandan oraya əlavə olaraq bir neçə ədəd top gətirtdi. Qəti hücumu hazırlıq gördükdən sonra Ağa Məhəmməd şahın əmri ilə sərbazlar Şuşaya basqın etdilər. Lakin İran qoşunlarının hücumu yenə də uğursuz oldu. Axırda Ağa Məhəmməd şah atəsi qala divarlarının eyni nöqtəsinə vurmağı əmr etdi ki, bəlkə həmin hissədə yarıq əmələ gəlsin. Həqiqətən də toplardan açılan yaylım atəşləri qala divarlarının bir hissəsini zədələyərək düşmən qoşunlarının Şuşaya soxulması təhlükəsinə artırdı. Bunu gören İbrahimxəlil xan düşmən topxanasını susdurmağı qərara aldı. İbrahimxəlil xanın başçılığı altında qalanın qapıllarından eyni vaxtda üç yüngül süvari dəstəsi çıxaraq cəld düşmən topxanası üzərinə hücum etdi. Qarabağlıların məqsədini tez duyan Ağa Məhəmməd şah təcili surətdə əks tədbir görüdü. O, sərbazları iki hissəyə bölərək, birinə Qarabağ süvarilərinin qarışını almayı, digərinə isə qala divarı istiqamətində irəliləməyi əmr etdi.

Şahın topxanası üzərinə şığıyan qarabağlılar sayca üstün olan düşmənlə üz-üzə gəldilər. Topxana sıradan çıxanlsa da, döyüş meydanında çoxlu qarabağlı həlak oldu. Lakin düşmən piyadaları tərəfindən yol bağlandığından qələbə qazanmış qarabağlılara qalaya qayıtməq müyəssər olmadı. İbrahimxəlil xan özünün azəaylı

dəstəsi ilə mühasirəni yarib keçməyə və Dağıstan tərəfə pənah aparmağa məcbur oldu.

Şuşa qalasının müdafiəçiləri başsız qaldılar. Şəhərdə çaxnaşma yarandı. İranpərəst ünsürlər hərəkətə gəldilər. Belə bir mülahizə yürütmək mümkünkdür ki, satqınlar tərəfindən qala divarlarının İbrahimxəlil xanın üzünə bağlanması onun Qarabağı tərk etməsinin səbəblərindən biri olmuşdur.

Daha bir dəlil sübut edir ki, İbrahimxəlil xan Şuşa qalasını qorxaq bir şəxs kimi tərk etməmişdir. Məsələ burasındadır ki, İbrahimxəlil xanın Dağıstan tərəfə hərəkət etdiyini bilən Ağa Məhəmməd şah onu yolda haqlamaq üçün cəld 2000 nəfərlik süvari dəstəsi göndərdi. Tərtər çayını keçərkən düşmən İbrahimxəlil xanın dəstəsi ilə qarşılaşmış, lakin baş verən döyüsdə qarabağlılar düşməni darmadağın edib dağlara çəkilmişlər.

Aşa Məhəmməd şah İbrahimxəlil xanın ardına qoşun göndərməklə bərabər Şuşanın müdafiəçilərinə də məktubla müraciət etdi. Məktubda deyilirdi ki, İbrahimxəlil xan qorxaq kimi qaçı və şüsalıları başsız qoydu. Müqavimət göstərmək mənasızdır. Şuşalılar könüllü surətdə tabe olsalar, onlar məhv edilməyəcək, mal-dövlətlərinə və namuslarına toxunulmayıacaq. Daha sonra şah məktubda bildirirdi ki, əgər müqavimət görsəm, qalanı alan kimi kişilərin hamisini qılıncdan keçirəcəyəm, qadları isə sərbəzlərə paylayacaq, şəhəri Tiflis kimi alt-üst edəcəyəm.

Aşa Məhəmmədin məktubu ilə əlaqədar Şuşanın ağsaqqalları toplaşış məşvərətləşdilər. Məclisə toplaşanlar arasında ixtilaf baş verdi. Hərbçilərdən İslayı adlı birisi təklif etdi ki, son damla qanımızadək mübarizə aparmalıyıq. Onsuz da şəhəri aldıqdan sonra şah hamımızı köləyə çevirəcəkdir. Əgər mübarizə davam etdirilərsə, o vaxta qədər İbrahimxəlil xan da topladığı yeni qüvvə ilə gəlib köməyə çatar.

Ruhanilərin başçısı baş müetəhid Hacı Babək bu təklifin əleyhinə çıxaraq bildirdi ki, o, Aşa Məhəmməd şahın vədinə o qədər də inanmir və danışıqlar aparmaq üçün şahın düşərgəsinə getmək niyyətindədir. Uzun sürən mübahisədən sonra Hacı Babək qala divarından enib kəcəvə ilə Aşa Məhəmməd şahın hüzuruna yollandı.

Görüş zamanı Hacı Babək Aşa Məhəmməd şaha çatdırdı ki, Tiflis şəhərinin və gürcülərin aqibətindən xəbərdar olan şüsalılar onu qalaya buraxmaqdən ehtiyat edirlər. Aşa Məhəmməd şah Qurani götürüb ona öz möhürü basdı və and içdi ki, müqavimət rast gəl-məsə, Şuşada bir nəfərə də toxunmayaçaqdır. Şah eyni zamanda Hacı Babəkə tapşırıdı ki, onun gəlişi münasibətilə şüsalılar 500000 əşəfi toplamalıdırular. Lakin Hacı Babək təzminatı 200000 əşrəfiyə endirməyə nail oldu.

Düşmən düşərgəsindən qayidian Hacı Babək bütün ağsaqqalları yiğib üzərində Aşa Məhəmməd şahın möhürü olan Qurani onlara göstərdi. Yalnız bundan

sonra şaha təzminat vermək üçün əhalidən pul və daş-qas toplanıldı. Adların nişan üzüklərini də barmaqlarından zorla çıxarırdılar.

Lazımı məbləğ iki günə toplandı. Bundan sonra qalanın əsas darvazası açıldı. Başda Hacı Babək olmaqla Şuşanın ağsaqqalları duz-çörəklə Ağa Məhəmməd şahın pişvazına çıxdılar. Şuşalılar elə güman edirdilər ki, təzminat verməklə qəddar Ağa Məhəmməd şahın qəzəbindən yaxa qurtara biləcəklər. Lakin onlar əbəs yerə belə səxavətə ümid bəsləyirdilər. Şah tələb etdiyi təzminatı aldıqdan sonra, Qurana and içdiyinə baxmayaraq, sərbazlara şəhəri qarətə icazə verdi. Vədini pozan Ağa Məhəmməd şah dinc əhalini qoddarlıqla təhqir edir, şuşalıları 1795-ci ildə ona qarşı göstərdikləri müqavimətə, İbrahimxəlil xana rəğbat və sədaqətə görə təqsirləndiridi.

Şuşada İbrahimxəlil xanın sarayında yerləşən Ağa Məhəmməd şah sərbazlara əmr etdi ki, qətlə yetirdikləri qurbanların başlarını bədənlərindən ayırib ayrıca toplasınlar. Şahın məqsədi Şuşanın ən yüksək yerində insan kəllələrindən piramida hördürmək idi. Şah istəyirdi ki, həmin piramidanı görən hər kəs dəhşətə gəlib bir daha ona qarşı silah qaldırmasın.

Şuşada olarkən Ağa Məhəmməd şah Şimali Azərbaycanın bütün xanlarının yanına gəlməsini, yaxud da ən ezziz adamlarını girov göndərmələrini əmr etdi. Lakin xanların əksəriyyəti şahın birinci çağırışına dərhal cavab vermedi. Bakılı Hüseynqulu xan hətta iki "dəvətdən" sonra belə Şuşaya getmedi. Onda Ağa Məhəmməd şah üçüncü dəfə qas id və məktubla bərabər Bakıya qoşun da göndərdi.

Hüseynqulu xan məcburiyyət qarışında Şuşaya getməli oldu. Şuşada şah 1796-ci ildə rus qoşunlarını qəbul etdiyi üçün onu xeyli danladıqdan sonra özünü və ailəsini həbs edib Tehrana göndərdi. O, həmçinin bakıllardan təzminat almağı əmr etdi. Ağa Məhəmməd şah eyni zamanda Bakı xanlığının idarəsini ona qulluq göstərən qubali Şeyxli xana həvalə etdi.

Mustafa xan qaçıqdan sonra Şamaxıda özünü xan elan etmiş Qasım xan, qeyri-səmimi olsa da, İrana tabeliyini bildirdi. Lakin tezliklə o, keçmiş Mustafa xan tərəfindən devrildi və hakimiyyətdə qalməq naminə Ağa Məhəmməd şahın sarayına pənah apardı. Şəki xanı qasıdlər vasitəsilə İrana tabe olduğunu bildirdi.

Ağa Məhəmməd şahın birinci yürüşü zamanı ona kömək edən Gəncə xanlığının hakimi Cavad xan özünün keçmiş xidmətlərinə güvənərək şahın hüzuruna gəlməyə tələsdi. Lakin şah onu da qandallarla "mükafatlandıraraq" edam olunacağı ilə hədələdi. Çünkü o da 1796-ci ildə rus qoşunlarına müqavimət göstərməmişdi.

Bələliklə, 1797-ci ildəki ikinci yürüşü zamanı Şimali Azərbaycan xanlıqlarına qarşı qəsəbkarlıq planlarını həyata keçirmək Ağa Məhəmməd şaha müəyyən dərəcədə müyəssər oldu.

Qarşında Gürcüstana da ikinci yürüş gözlenildi. Lakin sui-qəsd nəticəsində Ağa Məhəmməd şahın Şuşada öldürüləməsi (1797-ci il iyulun 4-də) bu səfəri saxladı. Sui-qəsdin təşkilatçılarından biri İbrahimxəlil xanın qardaşı Mehrəli xanın oğlu Məhəmməd bəy idi. Həmin gecə o öz adamlarını üç dəstəyə bölüb, birinə İran sərbazlarının sərkərdələrini həbs etmək, digərinə dustaqları zindandan buraxmaq, o birinə isə plan baş tutmadığı təqdirdə hazır vəziyyətdə olmayı tapşırıdı.

Səhər açılar-açılmaz sərbazlar şahın öldürüləməsi xəbərini eşidib qeyri-mütəşəkkil vəziyyətdə İran'a qaçmağa başladılar. Şuşalılar İran qoşunlarını Araz çayının sahilərinə qədər təqib etdilər.

Şuşada hakimiyyət müvəqqəti olaraq Məhəmməd bəyin əlinə keçdi. O, Ağa Məhəmmədin öldürüləməsi xəbərini əmisi İbrahimxəlil xana çatdırıb, ona geri qayıtmagi təklif etdi. Tezliklə İbrahimxəlil xan Şuşaya qayıtdı və minnətdarlıq əvəzinə Məhəmməd bəyə şübhə ilə yanaşmağa başladı. İbrahim xana çatdırılmışdır ki, xanlığın vəziri şair Molla Pənah Vəqifin öldürüləməsində Məhəmməd bəyin əli olmuşdur. Bundan əlavə, Məhəmməd bəyi bir sıra digər əməllərdə də təqsirləndirildilər. Məlum olduğu kimi, İbrahimxəlil xan Mehrəli xanı özünün ümdə rəqibi kimi nəinki dövlət işlərindən uzaqlaşdırılmış, hətta onu Şuşadan çıxmaga məcbur etmişdi. Əmisinin ona qarşı münasibətini görən Məhəmməd bəy təqibdən canını qurtarmaq üçün Şuşanı tərk etməli oldu və Şəkiyə pənah gətirdi. Lakin Məhəmməd bəy yanıldı. Şəkidə Səlim xan onu həbs edərək qan düşməni olan şamaxılı Mustafa xana təhvıl verdi. Mustafa xan Məhəmməd bəyi edam etdi.

Ağa Məhəmməd şahın qatlından sonra Bakı, Gəncə və İrəvan xanları öz şəhərlərinə qayıtdılar.

İranda Ağa Məhəmməd şahın qardaşı oğlu Baba xan Fətəli şah adı ilə taxta çıxdı. Elə ilk gündən yeni şah İranda hakimiyyətini möhkəmləndirməklə məşğul oldu. Beləliklə, Ağa Məhəmməd şahın ölümü və İranda hökm sürən hərc-mərclik nəticəsində Azərbaycan xarici müdaxilədən bir qədər yaxa qurtardı.

Gözləmək olardı ki, yuxarıda sadalanan hadisələrdən sonra Azərbaycan xanlıqları bir mərkəzə ətrafında birləşməyin zərurətini dərk edəcək, vahid dövlət yaradacaqlar. Lakin təəssüf ki, belə olmadı. İran qoşunlarının getməsi ilə ölkədə kəskin dağlı feodal ara müharibələri başlandı.

Bundan istifadə edən İranın yeni hökmdarı Fətəli şah Cənubi Qafqazı zəbt etmək fikrinə düşdü. Lakin bunun üçün Rusiya ilə münasibətləri qaydaya salmaq lazımdı. Bu məqsədlə Fətəli şah 1797-ci ildə özünün nümayəndəsi Ağa Mir Seyid Həsəni I Pavelin sarayına göndərdi. İran şahının məqsədini öyrəndikdən sonra I Pavel İran hökumətinə Cənubi Qafqaza olan hər cür iddiadan əl çəkməyi məsləhət gördü.

Nümayəndəsinin Sankt-Peterburqdan qayıtmasını gözləməyən Fətəli şah Cənubi Qafqazın bütün hakim feodallarına fərman göndərib onlardan itaət əlaməti olaraq girov və böyük məbləğdə pul tələb etdi. Rədd cavabını alan Fətəli şah öz qoşunlarına sərhədi keçməyi və feodal pərakəndəliyi hökm sürən Cənubi Qafqazı əla keçirməyi əmr etdi.

Cənubi Qafqazı fəth etmək fikrindən daşınmayan Rusiya dövləti artıq hərbi əməliyyatın başlanması vaxtinin çatdığını qət etdi. I Pavel qoşunların Cənubi Qafqaza yeridilməsi haqqında əmr verdi. Rusiya dövlətinin tədbirlərindən xəbər tutan İran qoşunları təcili geri çəkildilər. Belə olduqda Rusiya dövləti də özünün Cənubi Qafqaza yürüşünü dayandırdı.

Sərbazlarının müasir texnika ilə silahlanmış Rusiya qoşunlarından qat-qat zəif olduğunu anlayan Fətəli şah ordusunun təşkilində yeniliklər aparmığa başladı. Döyüşçülərin təlimi üçün Avropa ölkələrindən, əsasən Fransadan hərbi mütəxəssis lər dəvət edildi.

Beləliklə, XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Cənubi Qafqaz uğrunda birinci Rusiya-İran müharibəsinin başlanması üçün zəruri şərtlər meydana çıxdı.

#### XIV FƏSİL

### XVIII ƏSRİN İKİNCİ YARISINDA AZƏRBAYCANIN İCTİMAİ-İQTİSADİ VƏZİYYƏTİ

**Kənd təsərrüfatı və aqrar münasibətlər.** Gündəli gürlerin çoxluğu və münbit torpaqlar Azərbaycanda müxtəlif bitkilər, o cümlədən kətan, küncüb, buğda, arpa, çəltik və s. yetişdirmək üçün əlverişli şərait yaradırdı.

Ölkə iqtisadiyyatında mühüm yer tutan ipəkçilik Şamaxı, Şəki, Qarabağ, Talyış, Naxçıvan və digər xanlıqlarda inkişaf etmişdi.

Kənd təsərrüfatında arıcılıq, üzümçülük, bostançılıq, xüsusiylə bağçılıq müəyyən rol oynayırdı. Bunlar əsasən Qarabağ, Təbriz, Marağa, Gəncə, Şəki, Quba, Urmiya, Naxçıvan və s. xanlıqlarda yayılmışdı.

Quba, Bakı və digər xanlıqlarda əhali əkinçiliklə məşğul olurdu. Abşeron həmçinin özünün ətirli zəfərəni ilə məşhur idi. Burada bostançılıq da inkişafda idi.

Talış xanlığında çəltik və şəkər çuğunduru yetişdirildi. Xəzər dənizi və Kür çayı sahillərində yaşayan əhali balıqlı iliqla məşgul olurdu.

Kənd təsərrüfatının mühüm sahələrindən biri də maldarlıq idi. Maldarlıqla əsasən yarımköçəri həyat sürən tayfalar məşgul olurdular. Qışlaqlarda və yaylaqlarda xırda və iribuyuzlu mal-qara bas lənilirdi.

XVIII əsrin ikinci yarısında, əvvəlki dövrlərdə olduğu kimi, eyni feodal mülkiyyət formaları mövcud idi. Lakin bu baxımdan dövtün səciyyəvi xüsusiyyəti ondan ibarət idi ki, xanlıqlarda dövlət torpaqları ilə xan ailəsinə məxsus torpaqların birləşdirilməsi müşahidə olunur. Bu torpaqlar xan və onun ailəsinin başlıca gəlir mənbələrindən sayılırdı. Xanlıqlar dövründə *mülk*, *vəqf* və *camaat* torpaq mülkiyyəti formaları da mövcud idi.

XVIII əsrin ikinci yarısında şəti torpaq mülkiyyət forması kimi *tiyul* geniş yayılmışdı. Bu dövrdə də tiyul xanlar tərəfindən müəyyən şəxslərə vəzifəyə və xidmətə görə verilirdi.

Əvvəller olduğu kimi, Azərbaycan xanlıqlarında feodallar və kəndlilər əsas sinifləri təşkil edirdilər.

Xan, bəy, sultan və məliklərdən, habelə torpaq sahiblərindən əlavə, feodal zümrəsinə ruhanilər, yarımköçəri tayfaların başçıları olan *elbəyilər* də daxil idi. Xidmət müqabilində yarımoturaq, bəzən isə oturaq kəndlilərlə birlikdə torpaq alan elbəyilər eyni zamanda torpaq sahiblərinə çevrilirdilər. Elbəyilər xan qarşısında hərbi mükəlləfiyyət daşıyırlılar.

Ruhani zümrəsi iki dərəcəyə - ali və aşağı dərəcələrə bölündürdü.

Kəndli sinfi əsasən *rəiyət* və *rəncbərdən* ibarət idi. Kəndlilərin əksəriyyətini təşkil edən rəiyət divan, mülk və vəqf torpaqlarında yaşayırırdı. Rəiyətin bir qismi kənd icmasının onlar üçün ayırdığı torpaqları becərir və kimin torpağında yaşamasından asılı olaraq feodallara, yaxud xəzinəyə əsas vergi kimi məhsul rentası ödəyirdi.

Ön ağır vəziyyətdə yaşayan kəndli rəncbər idi. Öz torpağı olmayan rəncbər xanın və digər feodalların mülklərində işləyərək yığılan məhsulun müəyyən hissəsini - adətən,  $\frac{1}{3}$ -ni alırdı.

Rəncbərlərin sıralarının artmasının mənbələri müxtəlif idi. Adətən, acliq və məhrumiyyətlərə məruz qalan rəiyət özünün kiçik torpaq sahəsini feodala satmağa məcbur olur və beləliklə, rəncbərə çevrilirdi. Rəncbərlərin sayı həmçinin əsirlərin və digər xanlıqlardan qacmış kəndlilərin hesabına da artırdı.

Maldarlıq təsərrüfatı ilə məşgul olan elatlar da kəndli sinfinə məxsus idi. Onlar yarımköçəri həyat tərzi keçirməklə birbaşa tayfa başçılarından asılı vəziyyətdə olurdular.

Xanların kəndliləri itaətdə saxlamaq üçün nökərlərdən və maaflardan ibarət ayneə dəstələri vardı. Xüsusi imtiyazlara malik olan həmin şəxslər bütün vergi və mükəlləfiyyətlərdən azad edilirdilər.

Azərbaycan xanlıqlarında sarayları, hərəmxanaları, məmurlar aparatını, ordunu saxlamağa və digər ehtiyacları ödəməyə külli miqdarda vəsait tələb olunurdu ki, bunun da əsas ağırlığı zəhmət keş kütlönin üzərinə düşürdü.

Azərbaycan xanlıqlarında əsas vergi *malcəhət* (Naxçıvan və Şirvan xanlıqlarında bu vergi *bəhrə* adlanırdı) idi. İndi müxtəlif xanlıqlarda onun həmi 1/10-lə 1/3 arasımda tərəddüd edirdi. Feo-dallar otaqlardan istifadə müqabilində rəiyətdən *çöpbaşı* adlı əlavə vergi alırlılar. Kəndli bağlarından toplanan *bağbaşı* adlı vergi məhsulun 1/10-ni təşkil edirdi. Bayram günlərində rəiyət "hədiyyə" olaraq feodala bayramlıq gətirməli idi. Kəndlilərdən *toypulu* da almındı. Əgər toy kəndlinin ailəsində olurdusa, onda o, bəyə toyxərci verməli idi. Toy bəyin ailəsində baş verirdi, onda bəy kəndlidən toypulu tələb edirdi. Hər bir kəndli həyatından *otaqxərci* deyilən vergi də yiğilirdi.

Kəndli xanın atları üçün arpa verməli idi. Bu vergi *at arpası* adlanırdı. Rəiyət tez-tez öz hesabına xanın muzdlu əsgərlərini də saxlamalı olurdu. Bu mükəlləfiyyət *dışkırəsi* adlanırdı. Rəiyətdən həmçinin xan dəftərxanasının və inzibati idarəetmənin digər qurumlarının xərc lərini ödəmək üçün mırzəyanə, kələntərlik və digər vergilər toplanırdı. Vergiyiganlar xanın əmrinə əsasən öz xeyirlərinə *darğalıq* adlı vergi toplayırdılar.

Kəndli feodalın xeyrinə olaraq bir sıra mükəlləfiyyətlər - *biyar* və *əvrəz* yerinə yetirməli idi. Biyar ildə 3 gündən 6 günədək, əvrəz isə 2 gün olurdu. Əvrəz zamanı kəndin bütün əhalisi ya qala divarı hörməli, körpü çəkməli, ya da feodalın təsərrüfat və ev işlərində birlikdə çalışmalı idi.

Kəndlilərin gəlirinin çox hissəsi müxtəlif vergi və mükəlləfiyyətlərin ödənilməsinə sərf olunurdu.

Mirzə Camal Qarabağ xanlığında vergi və mükəlləfiyyətlər haqqında maraqlı məlu matlalar verir. O yazar ki, hər il Novruz bayramında sərkərdələrə xanın adından müxtəlif hədiyyələr - xələtlər, atlar, silahlar bağışlanırdı. Feodallar da bunun müqabilində xana öz adlarına layiq hədiyyələr gətirirdilər. İbrahimimxəlil xan səfərdə olarkən və ya hər hansı yerdə düşərgə qurarkən minbaşaların, yüzbaşaların, bəylərin, ağaların əksəriyyəti, bəzi döyüşçülər, katiblər, eşik-ağası, darğalar və yolçular xanın mətbəxindən yemək alırdılar. Çox vaxt xanın mətbəxinin birgünlik xərci onlarla qoyundan, qırx pudden artıq düyüdən və s. ibarət olurdu. Bütün bunlar çoxlu xərc tələb edirdi və əsasən istehsalçıların amansız istismarı hesabına ödənilirdi. Belə mənzərə demək olar ki, bütün xanlıqlarda müşahidə edilirdi.

Məhəmmədhəsən xan dövründə Şəki xanlığında "Dəsuləməl" adlı qanunlar məcməsi tərtib olunmuşdu. Burada bütün vergi və mükəlləfiyyətlər "təmizlənirdi".

Xanlıqlarda onların mühüm gəlir mənbələrinindən olan iltizam sistemi mövcud olmuşdur. On başlıca iltizam növləri aşağıdakılardır: mizan, ya xud tərəzi, tamğa, rəhdarlı, neft hasılatı, baliqtutma qəssabxana və ya sallaqxana, dabbagxana, sabun bişirilməsi və iltizamçılar müəyyən olunmuş məbləği əvvəlcədən xəzinəyə verir, sonra isə həmin məbləği bir neçə qat artıq ödəyirdilər.

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da vergilərin toplanması qarət xarakteri daşıyır. Xanlıqlarda vergilərin toplanması üçün xüsusi qayda yox idi. Bu isə başda darğası olmaqla vergitoplayanların özbaşınlığı üçün əlverişli şərait yaradınır.

Bununla belə, acıdan ölməsinlər deyə, kəndlilər yeganə yaşayış mənbəyi olan kənd təsərrüfatından əl çəkmirdilər. XVIII əsrin son rübündə Azərbaycanda kənd təsərrüfatının və kəndlilərin ağır vəziyyətinin şahidi olmuş səyyah F.Biberşteyn yazır: "Fasiləsiz mührəribələr və bu ölkə əhalisinin narahat əhvali əkinçiliyə ziyan vursa da, yaşamaq zorurəti buranın əhalisinə onu tamamilə atmağa mane olurdu. Arasıkəsilməyən hərbi toqquşmalar nəticəsində suvarma sisteminin dağılmasına, əkin sahələrinin azalmasına, onlarla kəndin talan edilməsinə və s. baxmayaraq, kənd təsərrüfatı nəinki məhv olur, əksinə, bəzən ticarət üçün məhsul da verirdi". Daha sonra Biberşteyn yazır: "Quba öz məhsulunun bir hissəsini hətta qonşulara, xüsusilə Dərbənd və Bakı şəhərlərinə də verə bilir. Kəndlilər səpin və əkinlə çox çətin şəraitdə məşğul olurlar. Onları hər an kənardan təhlükə gözləyirdi. Dəfələrlə hazır məhsul yadelli işğalçıların qənimətinə çevrilir, buna görə də aramsız mührəribələr və qarətlər əhalini həmişə özləri ilə silah gəzdirməyə məcbur edir. Kəndlilər hətta yer şumlayanda, səpəndə, biçəndə yanlarında xəncər gəzdirir, yaxınlıqda isə tüfəng qoyurlar".

Demək olar ki, bütün xanlıqlarda kəndlilər belə ağır şəraitdə çalışır, onların əməyindən isə feodal əyanlar bəhərlənirdilər.

**Şəhərlər, sənətkarlıq və ticarət.** XVIII əsrin ikinci yarısında Azərbaycan ərazisində Təbriz, Şamaxı, Naxçıvan, Ərdəbil, Dərbənd, Bakı, Maku, Urmiya, Xoy, Əhər, Gəncə, Şəki kimi qədim şəhərlər yanaşı, Şuşa (Pənahabadın), Yeni Şamaxı kimi təzə şəhərlər də meydana gəldi. XVIII əsrin ikinci yarısında adları çəkilən şəhərlərin hamısı bu və ya digər xanlıqların mərkəzi idi. Həmin şəhərlər əsas etibarilə qala divarları ilə əhatə olunmuşdu. Düşmənin qəfil hücumunun qarşısının müəyyən qədər alınması məqsədilə belə qalaların ətrafında xəndək qazılır və su ilə

doldurulurdu. Hər bir paytaxt şəhərdə əsas, bayır və sənətkarlıq məhəllələri yerləşirdi.

Azərbaycanda tez-tez baş verən feodal ara müharibələri və xarici işgalçıların basqınları zamanı şəhərlərə ciddi ziyan toxunurdu. XVIII əsrin ikinci yarısında ən çox zərər Şamaxı şəhərinə dəydi. Bu şəhər Azərbaycan ərazisindən Osmanlı qoşunları çıxarıldığı zaman, 1734-cü ildə Nadir xan tərəfindən yerlə eksan olunmuş, əhalisi isə Ağsuya köçürülmüşdü.

Şamaxının cənub-qərbində, təxminən 40 kilometr məsafədə yerləşən Ağsu az bir zaman içinde qala hasarları ilə əhatə olunduqdan sonra "Yeni Şamaxı" adını aldı. Bu şəhərə Nadir özünün yaxın adamlarından Hacı Məhəmmədəli xanı hakim təyin etdi. 1743-cü ildə İran hakimiyyətinə qarşı çevrilmiş Şirvan üsyanında Yeni Şamaxı Nadir şahın qoşunları tərəfindən bir daha dağdırıldı.

Azərbaycanda xanlıqlar əmələ gəldiyi zaman Şirvanın Xançobanı tayfasından olan Allahverdi bəyin oğlu Məhəmməd Səid xan qardaşı Ağası xan və digər yaxın adamları ilə birlikdə Köhnə Şamaxiya köcdü. Elə bu zaman şamaxılıların bir qismi öz doğma şəhərinə qayıdarək buranı bərpa etməyə başladı. Köhnə Şamaxiya həmçinin qaçqın rəsiyyətlər də gəldilər. Təcridən köhnə Şamaxıda həyat yenidən canlanmağa başladı. Beləliklə, Şamaxı xanlığında iki mərkəz əmələ gəldi: Yeni Şamaxı və Köhnə Şamaxı. Lakin bu vəziyyət çox davam etmədi. 1761-ci ildə ətrafına lazımı qüvvə topladıqdan sonra Məhəmməd Səid xan Yeni Şamaxını tutdu. Şamaxı xanlığında iki hakimiyyətlilik aradan qalxdı, hakimiyyət Məhəmməd Səid xan və onun qardaşı Ağası xanın əlinə keçdi. 1768-ci ildə Şamaxı xanlığı Quba xanlığı tərəfindən işğal olundu. Qubali Fətəli xan rəsmən Köhnə Şamaxını inzibati və iqtisadi mərkəz elan etdi. Beləliklə, Yeni Şamaxının əhalisi zorla əvvəlki paytaxta köçürüldü. Bu hadisədən sonra Köhnə Şamaxı yenidən öz xarabaliqları içərisindən dirçəlməyə başladı.

1775-ci ildə Quba xanlığında siyasi vəziyyətin kaskinlaşması ilə əlaqədar olaraq Fətəli xan keçmiş Şamaxı xanı Məhəmməd Səid xanla barışmağa və Yeni Şamaxını ona qaytarmağa məcbur oldu. Bu hadisə ilə əlaqədar olaraq şəhər əhalisi bir daha zorla Köhnə Şamaxıdan Yeni Şamaxiya köçürüldü.

XVIII əsrin 90-cı illərində Şamaxiya yeni bir fəlakət üz verdi 1795-ci ildə İran hökməri Ağa Məhəmməd xanın yürüşü ilə əlaqədar olaraq Şamaxı xanlığının hakimi Mustafa xan düşməndən ziyan çəkməsin deyə, əhalini Fit dağında yerləşən qalaya köçürdü. Mustafa xanın əmrinə riayət etməyənlorın evlərini xan özü dağıtdırdı. İran qoşunları şəhəri boşalmış görüb onu alt-üst etdi.

Göründüyü kimi, tarixən qısa bir müddət ərzində Köhnə Şamaxı və Yeni Şamaxı şəhərləri dəfələrlə feodal basqınlarının qurbanı olmuşdur. Əhalinin tez-tez

bir şəhərdən digərinə köçürülməsi onlarda həmişəlik olaraq bir şəhərdə yaşamaq inamını puç etmişdi. Odur ki, əhalinin böyük bir qismi özü üçün qəşəng və rahat ev tikməkdən imtina edərək, zirzəmilərdə yaşamağı daha üstün tuturdu. Köhnə Şamaxını ağ daşdan tikilmiş gözəl naxışlı yaşayış binaları, məscidlər, məqbərələr, hamamlar və digər binalar bəzəyirdi. Yeni Şamaxıda evlər əsas etibarılı kiçik və yaraşıqsız olub, əksəriyyəti palçıdan tikilmiş daxmalardan ibarət idi.

Yeni Şamaxı kiçik şəhər olub, ətrafına qala divarları çəkilmişdi. Qalanın dördkünc və dairəvi bürcləri var idi.

Azərbaycanın qədim şəhərlərindən biri də Şəki idi. XVIII əsrin 40-ci illərindən başlayaraq Şəki ətrafında müstəqil xanlıq yaradıldıqdan sonra şəhər xanlığın, elcə də Azərbaycanın siyasi və iqtisadi həyatında mühüm rol oynamışdır. Şəki yalnız 1765-ci ildə qala divarları ilə əhatə olunmuşdur. Mərkəz kimi möhkəmləndikdən sonra şəhərdə istehsal qüvvələrinin inkişafı üçün əlverişli şərait yarandı.

Şəki şəhərində gözəl memarlıq abidəsi olan Xan sarayı və digər bu kimi binaların mövcud olmasına baxmayaraq, evlər ümumiyyətlə kiçik və yaraşıqsız idi. Yaşayış evlərinin əksəriyyəti hasarlarla əhatə olunmuşdu. Bu hasarlar şəhərdə əyri-üyrü döngələr əmələ gətirirdi.

Azərbaycanın digər şəhərlərində olduğu kimi, Şəkidə də inşaat işləri aşağı səviyyədə aparılır, evlər ciy kərpiedən tikilir, damlarda meyvə qurudulurdu.

Şəhər evləri əsasən bir və ikimərtəbəli idi. Birmərtəbəli evlərin küçəyə pəneərəsi olmazdı ki, evə baxan olmasın. Evlərin kommunal quruluşunun narahatlığı qış zamanı yaşayışı daha da çətinləşdirirdi.

Başqa şəhərlərdə olduğu kimi, əhalinin əsas hissəsi kiçik evlərdə və zirzəmilərdə yaşayırı. Kasib ailələrdə bir və ya iki otaq olardı. Bunlar həm yataq otağını, həm də mətbəxi əvəz edərdi. Otaqların birində təndir, yaxud da ocaq yandınlılar, tüstü baca vasitəsilə evdən kənarə çıxarırlı.

Şəhərin varlı təbəqələrinə, hakim sınıflarə məxsus olan evlərdə otaqların miqdarı daha çox, mətbəx ayrı, ev avadanlığı zəngin idi. Təndir əvəzinə demək olar ki, hər bir dövlətlinin evində buxarı vardı; saxsı və ucuz qablar yerinə qızıl və gümüş qab-qacaq işlədilər, palaz və ya həsir əvəzinə yerə bahalı xalı-xalçalar döşənər, cama xatanlarda böyük sandıqlar olardı. Yorğan-döşək həmin sandıqların üstünə yığıldı. Bəzi varlılar otaqlarının divarlarına milli naxışlarla bəzək vurdurur, pəneərələrə al-əlvən şüşələr saldırırlılar.

XVIII əsrin ikinci yarısında digər Azərbaycan şəhərləri kimi, Şəki də bir neçə dəfə daxili feodal müharibələrinə məruz qalmışdı. Bu da şəhər əhalisinin sayca azalmasına səbəb olmuşdu. Təkcə bunu göstərmək kifayət edər ki, XIX əsrin

əvvəllərində Şəkidə cəmi 6000 adamın yaşaması qeydə alınmışdır. Görünür, feodal ara müharibələri zamanı Şəkidən xeyli adamla başqa yerlərə qaçmışdır.

Bakı-Badkubə (bir çox səyyahlar Bakını belə adlandırdılar) özünün nadir tarixi ab idələri ilə memarlıq sənəti muzeyini xatırladırı.

XVIII əsrin əvvəllərində Bakının ətrafında iki cərgə-xarici və daxili qala divarları olduğu halda, əsrin son rübündə xarici hasarın bir hissəsi dəniz ləpələrinin təsiri nəticəsində dağılmışdır.

Bakı qalası digər xanlıqların paytaxtlarına nisbətən kiçik olub, cəmi 600 sajen sahəni əhatə edirdi. Qala yarımdairəvi şəkildə tikilmişdi. Şəhərin küçələri plansız salındığından nəqliyyata və adamların gediş-gəlişinə maneçilik törədirdi. Bakı xanlığının paytaxtı olan bu şəhərin izi indi də İçərişəhərdə qalmaqdadır. Bakıda da evlər bir və ya ikimərtəbəli idi. İkimərtəbəli evlərdə ev sahibi özü ikinci mərtəbədə yaşayır, birinci mərtəbədə isə ya dükan açıb alver edir, ya sənətkarlıqla məşğul olur, yaxud da onu kirayəyə verirdi.

Azərbaycan şəhərlərinin əksəriyyətində olduğu kimi, Bakıda da hər kəs yalnız öz tikdiyi evin, həyətin rahat olması üçün çalışır, küçələrin, eləcə də bütün şəhərin xarici görkəminə əhəmiyyət vermirdi.

Şəkidə və digər paytaxt şəhərlərdə olduğu kimi, Bakı ətrafında da keşikçi qüllələri tikilmişdi. Bakı Azərbaycanın qədim şəhərlərindən olsa da, əhalinin sayı baxımından bir o qədər fərqlənəməmişdir. Çar Rusiyası tərəfindən işgal edildiyi zaman şəhərin təxminən üç və ya dörd min sakini vardı.

XVIII əsrin ikinci yarısında Azərbaycanın mərkəz şəhərlərindən biri də Naxçıvan sayılırdı. Naxçıvan bu dövər öz keçmiş şöhrətini itirə-itirə gəlib çatmış şəhərlərdən biri idi. XVIII əsrin ikinci yarısında Azərbaycanda mövcud olan iqtisadi və siyasi pərakəndəlik Naxçıvanın da inkişafına öz mənfi təsirini göstərmişdi. Naxçıvan müstəqil xanlığının paytaxtı olsa da, möhtəşəm bina və abidələri ilə fərqlənmirdi. Xan sarayıdan başqa, demək olar ki, Naxçıvandakı evlərin əksəriyyəti birmərtəbəli idi. Evlərin damları yastı olub, biri digərinə bənzəyirdi. Şəhər evlərinin əksəriyyəti daş və palçıqdan hörülülmüş hündür hasarlarla əhatə edilmişdi.

Azərbaycanın digər şəhərləri kimi, Naxçıvan da daxili feodal müharibələri və yadelli işgalçılardan basqınları nəticəsində xeyli ziyan çəkmışdı. XVIII əsrin sonlarında İran hökmədarı Ağa Məhəmməd şahın yürüşləri zamanı şəhərə böyük xətər toxunuşdu. Naxçıvanlıların düşmənə ciddi müqavimətindən qəzəblənən İran dövləti başçısının ikinci yürüşü zamanı (1797) Naxçıvan şəhəri qarət edilmiş və bir çox binalar dağıdılmışdı. Şahın əmri ilə naxçıvanlıların bir

qismi zorla İrana köçürülmüşdü. Bu hadisədən sonra Naxçıvan əhalisinin sayı daha da azalmışdır.

XVIII əsrin ikinci yarısında Azərbaycanda mühüm siyasi və iqtisadi mərkəz kimi şöhrət tapan şəhərlərdən biri də Gəncə idi. Gəncə Təkcə Azərbaycanda deyil, bürün Cənubi Qafqazda gözəl və böyük şəhərlərdən sayılırdı. Bağlı-bağatlı və yaraşıqlı küçələri olan Gəncə şəhəri yaşıllıqlara bürünmişdir. Səyyah Avril Filip Gəncəyə gelişini belə təsvir edir: "Biz oraya (Gəncəyə. - *məsul red.*) baharın ortalarında gəldik, saysız-hesabsız çiçəkli və yarpaqlı ağaclarla örtülen evləri yaşıllıq daha da gözəlləşdirirdi, mən belə bir valehedici mənzərə görməmişəm".

Gəncə şəhərinin yerləşdiyi bölgə dəmir, mis, qurğuşun, duz və s. faydalı qazıntılarla da zəngin idi. Bu təbii zənginlik öz növbəsində Gəncə şəhərində sənətkarlığın inkişafı üçün əlverişli zəmin yaratmışdı. Gəncə şəhərində hazırlanın sənətkarlıq əşyaları Təkcə daxili bazarda satılır, xaricə də ixrac edilirdi. Gəncə eyni adlı xanlığın paytaxtı olandan sonra dəfələrlə Kartli-Kaxeti çarlığı və Qarabağ xanlığı tərəfindən hədələnmiş, hətta qısa müddətə həmin feodal dövlətləri tərəfindən zəbt olunmuşdu.

1778-ci ildə saray çəkişmələrinin qurbanı olan Gəncə xanlığının hakimi Məhəmmədhəsən xanı ona sui-qəsd edən qardaşı Məhəmməd xan əvəz etdi. Onun hakimiyəti dövründə Gəncə xanlığı xeyli zəiflədi. Vəziyyətin belə bir şəkil almasından istifadə edən II İrakli Gəncəni zəbt etmək fikrinə düşdü. Lakin o, tələsməyib bu işdə Azərbaycanda böyük nüfuza malik olan və tez-tez ittifaqa girdiyi qarabağlı İbrahimxəlil xandan istifadinə etməyi qərara aldı. Zəngin Gəncə şəhərində çıxan gözü olan İbrahimxəlil xan tərəddüd etmədən II İraklinin təklifini qəbul etdi.

Bələliklə, 1780-ci ilda İrakli və İbrahim xanın qoşunları Gəncə qalasını mühasirəyə aldılar. Ciddi müqavimət göstərə bilməyən Gəncə qarnizonu təslim oldu. Qalıblər Gəncə xanlığını birlikdə idarə etməyi qərarlaşdırıb, öz nümayəndələrin i Gəncə şəhərində yerləşdirildilər.

Bu hadisədən sonra altı il müddətində Gəncə xanlığı İbrahim xanın təyin etdiyi Həzrətqulu bəy və II İraklinin nümayəndəsi Keyxosrov tərəfindən idarə olundu. Lakin tezliklə İbrahimxəlil xanla II İrakli arasında Gəncə üstündə ziddiyət baş verdi.

Hər iki hakim feodal Gəncə xanlığına tam sahib olmaq üçün tədbirlər görməyə başladı. Mübarizə yerli feodalların köməyindən istifadə edən İbrahimxəlil xanın qələbəsi ilə nəticələndi. II İraklinin nümayəndəsi və qoşunları Gəncəni tərk

etməli oldular. Lakin bu hadisədən sonra İbrahimxəlil xanın nümayəndəsi də Gəncədə çox qala bilmədi. Gəncəlilər üşyan qaldırıb onu da qovdular. Beləliklə, Gəncə xanlığı üşyan başçılarından biri olan Rəhim bəyin əlinə keçdi. Lakin bir ildən sonra onu xan taxtında qardaşı Cavadın xan əvəz etdi.

1786-cı ildə Gəncəni yenidən Qarabağ xanlığı və Kartli-Kaxeti Çarlığının qoşunları mühasirəyə aldılar. Nəticədə şəhərə ciddi ziyan dəydi.

XVIII əsrin ikinci yarısında Azərbaycanın ən böyük şəhərlərindən biri də Təbriz idi. Bu şəhər Azərbaycanın tarixən əmələ gəlmiş ticarət mərkəzlərindən olmaqla bərabər, ölkənin siyasi tarixində də böyük rol oynamışdır. Təbriz tutduğu coğrafi və strateji mövqeyinə görə Şərqlə Qərb arasındakı əlverişli ticarət yolunun düyün nöqtəsi idi. Bu şəhər hələ çox qədimdən yalnız Azərbaycanda deyil bütün Yaxın Şərqi şəhərləri arasında zənginliyinə və ticarət əlaqələrinə görə müstəsna yer tuturdu. Təbrizdən keçən və böyük iqtisadi əhəmiyyətə malik olan karvan yolları bu dövrdə şəhərin inkişafında mühüm rol oynamışdır. Mənbələrdə Təbrizin iqtisadi əhəmiyyətindən bəhs edilərək, şəhərin ölkənin Avropa və Asiya ilə ticarətdə önəmlı yer tutduğu göstərilir. Bu, Təbrizin əlverişli coğrafi mövqeyi və tranzit yolunda yerləşməsi ilə izah edilir.

Azərbaycan müvəqqəti olaraq İran dövlətinin əsarəti altında düşdüyü zaman Təbriz şəhəri nəinki öz ticarət əhəmiyyətini itirməmiş, hətta İranın paytaxtı İsfahanı belə bu sahədə geridə qoymuşdu. XVIII əsrin ikinci yarısında yaşamış rus tarixçisi M.Çulkov Təbriz şəhərinin üstünlüyüdən bəhs edərək yazar ki, bu şəhər İsfahan kimi qəşəng və zəngin bazara malikdir. Təbriz bazarı "Qeyseriyyə" - yəni "şah bazarı" adlanırdı.

XVIII əsrin ikinci yarısında müstəqil xanlığın mərkəzinə çevrildikdən sonra Təbriz şəhəri bir növ öz zənginliyinin qurbanı olmuşdur. Şəhər bir neçə dəfə qonşu xanlıqlar, xüsusilə Urmiya və Xoy hakimləri tərəfindən basqın və qarətə mərur qalmışdır. Bu isə təsərrüfata və əhalinin sayına mənfi təsir göstərmişdir.

Yuxarıda haqqında bəhs edilən şəhərlər yanaşı, Azərbaycanın bir çox şəhərləri, o cümlədən Ərdəbil, Xoy, Urmiya, Lənkəran, Dərbənd və s. XVIII əsrin ikinci yarısında ayrı-ayrı bölgələrin həm ticarət, həm də siyasi mərkəzləri idi. Qeyd etmək lazımdır ki, adı çəkilən şəhərlərin demək olar, hamısı ya feodal ara mühəribələrinin, yaxud da Xaricdən basqınların qurbanı olmuşdur. Bu isə, ilk növbədə, vaxtilə çıçəklənən şəhərləri tənəzzülə gətirib çıxarmışdır. Qədim şəhərlərin tənəzzüllü ilə yanaşı, XVIII əsrin ikinci yarısında Azərbaycan ərazisində bir sıra yeni şəhərlər də meydana gəlmİŞdir. Yeni şəhərlərin təşəkkülü qədim şəhərlərin meydana gəlməsindən tamamilə fərqlənir. Yeni şəhərlər, ilk növbədə, xanlıqların istinadgahı kimi yaranmış, sonralar isə təcridən ölkənin həm siyasi, həm

də iqtisadi həyatında həllədici rol oynamaya başlamışdır. Bunlar Şuşa, Yeni Şamaxı (Ağsu), Quba şəhərləridir.

Quba şəhəri müstəqil xanlığın mərkəzi kimi yalnız XVIII əsrin 40-cı illərində özünü göstərmişdir. Müstəqil Quba xanlığının əsasını qoyan Hüseynəli xan Quba şəhərini xanlığının mərkəzinə çevirdi və onun ətrafına qala divarları çəkdirdi.

1759-cu ildə qubalı Fətəli xan Dərbənd xanlığını ilə Quba xanlığını birləşdirdikdən, xüsusilə 1789-cu ildə Fətəli xan öldükdən sonra Quba xanlığı ilə bərabər Quba şəhəri də öz siyasi mövqeyini itirdi. Dərbəndin isə həmin vaxtdan etibarən siyasi və iqtisadi əhəmiyyəti artdı.

1796-cı ildə Rusiya qoşununun Azərbaycana yürüşü zamanı Quba xanlığı ilə Dərbənd xanlığı müvəqqəti olaraq rəsmi surətdə ayrılsalar da, ruslar Azərbaycan ərazisini tərk etdikdən sonra yenidən birləşdilər.

Yuxarıda göstərilən səbəblər Quba şəhər əhalisinin sayının azalmasına təsir göstərməyə bilməzdi. Demək olar ki, XVIII əsrin ikinci yarısında, xüsusilə onun son rübündə Azərbaycanda əhalinin sayı baxımından Qubadan kiçik şəhər yox idi.

Lakin Quba şəhəri Fətəli xanın hakimiyyəti dövründə Azərbaycanın böyük bir ərazisinin, daha doğrusu, 1760-1780-ci illərdə qubalı Fətəli xanın hakimiyyəti altında birləşən hissəsinin siyasi mərkəzi olmuşdur.

XVIII əsrin ikinci yarısında əmələ gəlib inkişaf edən şəhərlər sırasında siyasi və iqtisadi mərkəz kimi Şuşa şəhəri xüsusi yer tutur. Müstəqil Qarabağ xanlığının banisi Pənahəli xan özünə əlçatmaz bir istinadgah salmaq istəyirdi. Şuşa qalası dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən, meşələrlə örtülmüş, bir tərəfdən uçurum, digər tərəfdən isə sildirrim qayalarla əhatə olunmuş təbii bir qala idi. Pənahəli xan əhəmin yeri seçdikdən sonra burada qala divarları, sonra isə evlər və imarətlər tikdirmişdir. İnşaat işləri bitdikdən sonra Pənahəli xan və Qarabağın bir çox zadınəganları və sənəkarları qalaya köçmüşlər. Tezliklə qalaya Qarabağdan və Azərbaycanın digər yerlərdən də köçüb sakın olanların sayı artdı. "Pənahabadın" adını ilə məşhurlaşan yeni paytaxta başqa şəhərlərdən köçənlər məhəllə-məhəllə yerləşdirildilər. Bunu Pənahabadın şəhərindəki küçə Adları (Təbrizi, Əylisli, Qazançalı, Köçərli, Qurdalar, Culfalar və s.) bir daha təsdiq edir.

Şuşanın etibarlı qala hasarları ilə əhatə olunması burada dinc quruculuq işlərinin aparılması üçün geniş imkanlar yaratdı. Qalada tikinti işləri sürətlə genişləndirildi. Hər bir məhəllə üçün məscid hamam, mədrəsə və s. inşa edildi. Şuşa qalasında xan sarayı da tikildi. Qala hasarlarından əlavə, xanın əmri ilə şəhərdən bir qədər aralıda daha iki istehkam inşa olundu. Qarabağ xanlığı taxtında müvəqqəti olaraq

atasını əvəz edən Mehrəli xanın hakimiyyəti dövründə (təqribən 1758-1763-cü illər arasında) Şuşadan bir qədər uzaqda "Əsgəran" qalası tikildi. Bu qalada əsasən Şuşa qalasına gedən yolu qoruyan əsgərlər yerləşdirilmişdi.

Şuşa qalası inşa edilən gündən 1797-ci ilədək buraya bir dəfə də olsun düşmən ordusu soxula bilməmişdi. Əgər Azərbaycanın Bərdə, Gəncə, Şamaxı kimi qədim şəhərləri keçmiş şöhrətləri ilə öyünə bilirdilərsə, XVIII əsrin ikinci yarısında Şuşa öz inkişaf səviyyəsi ilə onları ötmüşdü.

Şəhərlərin inzibati cəhətdən idarə olunmasını asanlaşdırmaq məqsədilə xanlar şəhərləri məhəllələrə bölgürdülər. Hər bir məhəllənin kətxuda və ya şəhər bəyi simasında ağsaqqalı - başçısı var idi. Onlar vergi toplayır, naiblərin, xanların sərəncamını yerinə yetirirdilər.

Şəhər idarəsində polis vəzifəsini darğalar iera edirdilər. Onlar eyni zamanda şəhər və bazarda qayda-qanun yaratmalı idilər. Şəriət qanunlarını müdafiə etmək üçün darğaya böyük səlahiyyətlər verilmişdi. Əgər kimsə zorakılıqla, ədalətsizlikdə və ya nəhayiq hərəkətlərdə təqsirləndirilsəydi, darğa onu özü bildiyi kimi cəzalandırı və ya eərimə edə bilərdi. Darğaları öz vəzifələrini layiqincə yerinə yetirməyə həvəsləndirmək məqsədilə xanlar xüsusi olaraq *dargılıq* adını ilə vergi də müəyyən etmişdilər.

Şəhər həyatında gecələr şəhərin keşiyində durmaq kimi məsuliyyətli vəzifə vardı. Mövcud qaydaya görə, əhalı növbə ilə gecələr şəhərin keşiyində durmali idi. Lakin xanlar belə bir mükəlləfiyyəti pul ilə əvəz edib, əhalidən gecə keşikçiliyi əvəzinə müəyyən miqdarda pul toplayırdılar. Şəhərlilərdən bu məqsədlə toplanılan pulla axtamlar şəhərin keşiyini çəkən xüsusi dəstələr təşkil edilirdi. Gecə keşikçiləri *əsas*, keşikçibaşları isə *əsasbaşı* adlandırıldı. Onların səlahiyyəti heç də darğanın səlahiyyətindən az deyildi.

Gecə keşikçiləri ayrı-ayrı dəstələrə bölünərək, onlara həvalə olunan məhəllənin keşiyini çəkirdilər. Həmin dəstələr bilavasitə əsasbaşı qarşıında məsuliyyət daşıyırdılar. Bazar və eləcə də sənətkar dükənlərinin öz əsasları var idi. Həmin əsaslar üçün məvacib sənətkar və tacirlərdən toplanılırdı.

Şəhər idarəsində sənətkar təşkilatlarının (əsnafların) başçılıq etdiyi ustabaşları da müəyyən rol oynayırdılar. Lakin ustabaşların nüfuz dairələri öz təşkilatları çərçivəsində məhdudlaşmışdı. Onlar yalnız sənətkarların inzibati, maliyyə, mülki məhkəmə məsələlərinə baxırdılar.

Şəhərlərdə cinayət və mülki məsələlərə üç növ məhkəmədə baxılırdı: *məhkəməyi-şəriyyə* və *əsnafların məhkəməsi*.

Bu məhkəmələrdən ən işgüzarı məhkəməyi-şəriyyə idi. Həmin məhkəmədə cinayətkarların işinə baxılır, talaq verilir və irsi mübahisələr həll olunurdu. Məhkəməyi-işəriyyədə rəs mi olaraq hakim *qazi* idi.

*Məhkəməyi-ali* gec-gec və fəvqəladə hadisələr zamanı çağırılırdı. Bu məhkəmə bilavasitə xana tabe idi. Burada əsas etibarilə canilərin və digər cinayətkarların işlərinə baxılırdı.

Əsnaf möhkəmələrinin başında ustabaşı dururdu. Burada nisbətən yüngül məsələlər həll olunurdu: sənətkarlarla usta, yarımusta və şagird arasındaki mübahisələr, əsnaf qayda-qanununun pozulması, yerli əhalinin ustalardan şikayətləri və s.

Xanın hüququnun hüdudsuz olmasına baxmayaraq, çox zaman möhkəmələrdə ali silkin üzvlərinə güzəştə gedilir və mübahisə əksər hallarda onların xeyrinə həll edilirdi.

Məhkəmələrdə hakimlərdən başqa mirzə, gözətçilər və bir neçə qasid də olurdu. Burada mülki və cinayət işlərinə şəriət qanunları əsasında baxılırdı. Lakin möhkəmələrdə ceyni zamanda xalq adət və əmənələri də nəzərə almırı.

XVIII əsrin ikinci yarısında hər xanlıqda əsas etibarilə bir mərkəzi şəhər mövcud idi. Şəhərlərin idarə edilməsi həm sadə, həm də mürəkkəb idi. Elə xanlıq vardi ki, orada şəhəri bilavasitə xanın özü idarə edirdi, bəzən isə o, şəhərin idarəsini *naibə*, *kələntərə*, yaxud da *qalabəyi* tapşırırdı. Şəhər məmurlarına həmçinin əsasbaşı da daxil idi.

Naib əsas etibarilə təsərrüfat və inzibati məsələlərlə məşğul olur, vergilərin vaxtı-vaxtında toplanılması işi də ona tapşırılırdı. Sənətkarlar üzrində vergi qoyulması, vergilərin qaydaya salınması da naibin öhdəsinə düşündü. Lakin onun fəaliyyəti Təkcə bununla bitmirdi. Xan müvəqqəti olaraq şəhərdən çıxıldıqda (mühəribəyə, ziyarətə, ova, səyahətə və s. getdikdə) şəhəri idarə işi naibin əlinə cəmlənirdi.

Zəngin təbii sərvətə malik Azərbaycan torpağında tarix boyu sənətkarlığın, demək olar ki, bütün sahələrinin inkişafı üçün əlverişli şərait olmuşdur. Lakin siyasi hadisələr, qonşu dövlətlərin arasıkəsilməyən basqınları ölkədə sənətkarlığın tam mənada inkişafına maneçilik törədirdi. Bəzi hallarda yerli feodallar idarə etdikləri ərazidə zəngin faydalı qazıntı yataqlarının mövcud olduğunu bildikləri halda, qonşu feodalların basqınından ehtiyatlanaraq həmin yataqlardan istifadə etmirdilər. Beləliklə, ölkənin təbii sərvətləri istifadəsiz qalırdı. Rusiyanın Qədim Aktlarının Mərkəzi Dövlət Arxivində (Moskva) bu barədə bir şəxsin çox maraqlı məlumatı vardır. Hadisələrin şahidi olmuş həmin adam yazırlı ki, Quba xanlığında qızıl, gümüş və qurğuşun mədənləri tapılmışdır. Lakin xan qonşu Dağıstan feodallarının

basqınlarından çəkinərək qızıl, gümüş mədənlərinin yenidən qumla örtülüb basdırılması və xalqdan gizli saxlanılmasını əmr etmişdir. Qurğunun mədənlərindən isə istifadə olunmuşdur. XIX əsrin əvvəllərində Təbrizdə olmuş səyyah V.Dittel yazır ki, Təbriz şəhərinin geoloji mövqeyində məlum olur ki, burada zəngin mis və gümüş yataqları vardır. Bu mədənlərin keşf olunmasına baxmayaraq, onlardan heç zaman lazımlıca istifadə edilməmişdir.

Qarabağ və Naxçıvan xanlığında az miqdarda gümüş, mis, qırğışun və s. hasil olunurdu. Daşkəsəndə dəmir və mis mədənləri şöhrət tapmışdı.

Naxçıvanda kükürd, Gəncədə isə mis və zey daşları əldə edilirdi. Cənubi Qafqazın bir çox yerlərinə Bakıdan və Naxçıvandan duz aparılırdı.

Yuخارıda göstərilən faktlar XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqlarında sənətkarlığın inkişafı üçün əlverişli zəmin olduğunu bir daha sübut edir.

Şəhərlərin əksəriyyətində sənətkarlığın inkişafı üçün yaxşı şərait olsa da, XVIII əsrin ikinci yarısında ölkənin iqtisadi və siyasi pərakəndəliyi, tez-tez baş verən feodal ara müharibələri onlara şəhərin xarabalığa çevrilməsinə, yüzlərlə sənətkarın, şəhər əhalisinin yurd-yuvasını tərk etməsinə səbəb olmuşdur.

Yerli hakimlər dağidlılmış şəhər təsərrüfatını, o cümlədən sənətkarlığı bərpa məqsədilə başqa şəhərlərdən öz şəhərlərinə usta və sənətkarları dəvət etməyə məcbur olurdular. Belə bir addımı ilk öneə şamaxılı Məhəmməd Səid xan atmışdır. O, dağidlılmış Şamaxıda ipəkçiliyin inkişafı və bərpası üçün Təbrizdən yüz usta dəvət etmişdi.

Tez-tez baş verən müharibələr sənətkarlığın keyfiyyətə də geriləməsinə səbəb olmuşdu. Müharibələr zamanı bir çox sənətkarlar dükanlarını bağlayıb şəhərlərdən uzaqlaşırıldılar. Çox vaxt yerli hakimlərin özləri məcburiyyət qarşısında sənətkarları şəhərdən çıxmaga vadar edildilər. Belə hallar Şamaxı, Lənkəran, Şəki və digər şəhərlərdə baş vermişdir. Bəzən isə sənətkarların özləri heç bir şagird, yarımusta (kargər) götürmədən və xammala çoxlu pul sərf etmədən ev şəraitində sənətləri ilə məşğıl olurdular.

Bütün bunlar Azərbaycan şəhərlərində şəhər təsərrüfatının məhdudlaşmasına və hazırlanın əşyaların keyfiyyətinin pis ləşməsinə gətirib çıxarırdı.

XVIII əsrin ikinci yarısında Azərbaycan şəhərlərindəki tənəzzül bütün şəhərlərdə eyni vaxtda müşahidə olunmurdu. Belə hallar, ilk növbədə, siyasi hadisələrlə bağlı idi. Məsolən, mənbələrin verdiyi məlumatə görə, XVIII əsrin 60-ci illərində Məhəmməd Səid xanın hakimiyyəti illərində müəyyən tədbirlər nəticəsində Şamaxıda ipəkçilik bərpa olunmuş və inkişaf etmişdi. Lakin on il sonra Şamaxıda olmuş rus səyyahı S.Qmelin burada ipəkçiliyin tənəzzülündən danışır. Qmelindən bir

neçə il sonra Şirvanda olmuş E.Forster yazır ki, burada külli miqdarda ipək əldə edilir ki, onun da ildə 400 tonu ixrac olunur.

Azərbaycan xalçaçılarının məhsulları xaric i bazarda yüksək qiymatlardırıldı. Şamaxı xanlığının üç iri kəndi - Basqal, Müci və Lahic bir növ sənətkarlıq mərkəzlərinə çevrilmişdi. Bu kəndlərin sənətkarları torəfindən hazırlanmış mallar bazarlarda böyük şöhrət tapmışdı. Basqal və Mücidə müxtəlif ipək parçalar, kəlağayılar istehsal edilir, Lahiedə isə mis avadanlıqları, həmçinin müxtəlif silahlar o cümlədən tüfəng, xənar və s. hazırlanır. Lahicin məhsulları həm keyfiyyət, həm də kəmiyyət etibarılı heç də o dövrün mərkəzi şəhərlərində istehsal olunan məhsullardan geridə qalmır. Adı şəhərlərdəki sənətlərin, demək olar ki, bütün növləri burada mövcud idi. Lakin Lahic inzibati mərkəz deyildi, əhalisi çox az, sahəsi də şəhərə nisbətən kiçik idi.

Təbriz, Ərdəbil, Xoy, Şəki, Qarabağ, Urmiya, Gəncə və digər xanlıqlarda da müəyyən iqtisadi eanlanma müşahidə olunurdu.

XVIII əsrin ikinci yarısında sənətkarlıqda nisbi canlanma özünü göstərsə də, ölkə texnika cəhətdən geridə qalmaqdə davam edirdi. Hətta Abşeronda əsrlərdən bəri neft istehsalı ilə məşğul olunduğu halda, nefti yenə də ibtidai üsulla əldə edirdilər. Bununla belə, Abşeron kəndləri və Baki ətrafında istehsal olunan neft tuluqlara doldurularaq hər gün atla, qatırla, dəvə və yaxud gəmi karvanları ilə uzaq şəhərlərə aparılıb baha qiymətə satılırdı.

XVIII əsr mənbələrindən birində yazılmışdır: "Bakinin ətrafında çoxlu miqdarda neft bulağı vardır. Bu bir növ qara vo çox asanlıqla yanın yer yağıdır". Səyyah E.Bel yazır ki, mən bulaq suyuna bənzərini də görmüşəm. Məlumdur ki, neft heç də yerdən şəffaf halda çıxmır. Lakin yuxarıda misal gətirdiyimiz kəlmələrin müəllifi "bulaq suyuna bənzər" neftin mövcud olduğunu xəbər verir. Çox güman ki, İngiltərədən gələn səyyah bu sözləri yazdıqda, ağ nefti (kerosini) nəzərdə tutur. Buradan belə bir nəticəyə gəlmək olar ki, yerli əhalisi nefti emal edərək, ondan şəffaf rəngli ağ neft almış. Bu barədə səyyah İ.Lerx də məlumat verir. O yazır ki, əhalisi nefti emal etməklə ondan "spirit" bənzər ağ neft alır. Şübhəsiz, Lerx burada adı kerosini nəzərdə tutmuşdur. Müəllif neftin xüsusiyyəti haqqında belə məlumat verir: "Neft tez yanır, o, tünd-qonur rəngdədir, amma emal olunduqdan sonra açıq-sarı rəngə çalır. Ağ neft bir qədər bulanıqdır. Lakin emal edildikdə, "spirit" kimi şəffaf olur və çox tez alovlanır".

XVIII əsrə Azərbaycandakı sənətkarlar sırasında neftayarınlar da var idi.

Ümumiyyətlə, XVIII əsrin ikinci yarısında Azərbaycan sənayesində sənətkar emalat xanaları çərçivəsində məhdudlaşmış kustar istehsalı üsulu hökm süründü.

Azərbaycan şəhərlərində iki cür sənətkara təsadüf edilirdi: sənətkar sexlərinin üzvləri və ev şəraitində fərdi əməklə məşğul olan sənətkarlar.

Azərbaycan şəhərlərindəki sənətkar sexləri *əsnaf* adlanırdı. Əsnaflar bütün Yaxın Şərqi ölkələrində olduğu kimi, sözün tam mənasında, Təkcə sənətkarları deyil, eyni zamanda müxtəlif peşə və iş sahiblərini də öz ətrafında birləşdirirdi. Belə şəhərlərdə dəmirçi, papaqçı, dərzi, toxucu və digər əsnaflarla yanaşı, əllaf, tuluqçu, pəhləvanlar və b. da var idi.

Əsnaflar inzibati idarəsi ustabaşı, ağsaqqallar, igidbaşı və xəzinədardan ibarət idi. Əsnaflar öz homrəyliklərini bu və ya digər küçə və məhəllələrdə cəmləşməklə nümayiş etdirirdilər. Qədim şəhərlərdəki küçə adları buna bir daha sübutdur. İndiyədək Şəki, Şamaxı, Bakı, Şuşa və digər şəhərlərdə xalq arasında sənət adı ilə çağırılan məhəllələr mövcuddur. Şəkidə belə məhəllələr digər şəhərlərə nisbətən daha səciyyəvi olduğu üçün buradakı küçə adları misal gətirilə bilər: Şalbarlar (şaltuxuyanlar), Sabunçular, Xarratlar, Zərgərlər, Duluşçular, Dabbaglар, Çanaxçılar, Cölməkçilər, Sərkərlər və s.

Şuşa şəhərində dəmirçi, qalayçı, başmaqçı, dabbag əsnaflarının olması barədə məlu mat vardır.

Bakı qalasında sənətkar məhəllələrinin olduğunu sübut edən dəlillərdən biri budur ki, Bakı rus qoşunları tərəfindən işgal edildikdən sonra general A.Yermolov belə bir əmr vermişdi: "Sənətkarların qaladına (indiki İçərişəhərdə) yaşamasına icazə verməli, lakin misgərlər və dəmirçilər yalnız şəhərin kənarında yaşamalıdır. Boyaqçılar, dabbaglər və ümumiyyətlə sənətlə məşğul olan sənətkarlar da mütləq oradına (şəhərin kənarında. - *məsul red.*) yerləşdirməlidirlər". Bu sənəddən məlum olur ki, köhnə Bakının müəyyən küçələrində misgərlər, dabbaglər və kiçik şəhərin havasını cırkləndirə bilən digər sənətkarlar cəmləşmişdilər. Məhz buna görə də yerli hakimiyət orqanları onları şəhərdən çıxarmağa məcbur olmuşlar.

Sənətkarlardan vaxtı-vaxtı vergi almaq məqsədilə onlara öz mallarını əsasən bazar və karvansaralarda satmağa icazə verilmişdi.

Övvəlki dövrlərdə olduğu kimi, XVIII əsrin ikinci yarısında da Azərbaycanda ticarət əməliyyatı həm karvan yolları, həm də Xəzər dənizi vasitəsilə aparılırdı.

Karvan yolu ilə ən qızğıñ ticarət Şimal istiqamətində-Bakı-Dərbənd-Tərkic-Qızlıyar-Həstərxan; Cənub istiqamətində isə Bakı-Şamaxı-Cavadın-Lənkəran-Rəşt marşrutu ilə aparılırdı.

Vəlqa-Xəzər ticarət yolunda isə Bakı limanı xüsusi əhəmiyyət kəsb edirdi. Bu yolla həm Rusiyaya, həm də Rusiyanın çayları vasitəsilə Qərbi Avropa ölkələrinə, xüsusilə İngiltərə və Hollandiyanın bazarlarına çıxməq olurdu.

Karvan yollarında Şamaxı şəhəri də mühüm rol oynayırırdı. Buradan tacirlər karvan vasitəsilə Bakıya, yaxud Qobustan düzü ilə Şabranaya, oradan isə dənizlə

Həstərxana, Volqa ilə Moskvaya və uzaq ölkələrə mal aparırdılar. Həstərxandan Azərbaycana gələn gəmilər Dərbənddə, Niyazabadında, Bakıda, Salyanda və Cavadında lövbər salib ya mal satır, yaxud da mal mübadiləsi ilə məşğul olurdular. Qara dəniz vasitəsilə Azərbaycana mal gətirən tacirlər Gürcüstanı keçərək Balakən-Şəki-Şamaxı-Bakı və yaxud Gəncə-Şuşa-Lənkəran-Ənzəli istiqamətində hərəkət edirdilər. Tacirlər İran və Hindistana mallarını əsasən Xəzər dənizi vasitəsilə aparırdılar.

Karvan yolları və dəniz yolu təkcə tranzit ticarətə xidmət etmir, yerli şəhərləri də bir-biri ilə birləşdirirdi. Ticarətin aparılması və inkişafında ölkə daxilindəki körpülər, karvansaralar və ovdanlar da əhəmiyyətli rol oynayırdı.

Körpülər, adətən, çayların dar keçidlərində tikilirdi. Ticarət yolu ağızında olan körpülərin yaxınlığında isə karvansaralar yerləşirdi. Dövrün müasirlərindən P.Zubov Azərbaycanın ticarət əlaqələrindən bəhs edərkən yazar ki, bunu yolboyu gözə çarpan karvansaralar, yaxud onların qalıqları sübut edir.

Çoxlu qazanc götürmək və ticarəti inkişaf etdirmək məqsədi güdən yerli hakimlər karvansaraları özləri üçün münasib yerlərdə, əsasən karvan yollarında tikdirildilər.

XVIII əsrin ikinci yarısında Azərbaycanda mövcud olan bütün şəhərlər daxili və xarici ticarətdə iştirak edirdi. 1780-ci ildə Cənubi Qafqaz bölgəsində, xüsusilə Gürçüstanda bir müddət yaşamış rus hərbi xadimi S.Burnaşov öz xatirələrində yazar ki, İran və Hindistanla ticarət əsas etibarilə Gəncə şəhəri vasitəsilə aparılırdı.

Azərbaycanın əsas ticarət mərkəzlərindən biri Şamaxı şəhəri olmuşdur. Bu şəhər XVIII əsrдə dəfələrlə işgala məruz qalsa da, beynəlxalq aləmdə ticarət əhəmiyyətini itirməmişdi. Hələ də Şamaxıda cəmləşmiş Şirvan ipəyinə xarici bazarda böyük ehtiyac duyulurdu. XVIII əsrin ikinci yarısında yaşamış rus tarixçisi M.Çulkov yazar ki, Şamaxı ipəyi Türkiyəyə, Hindistana, İtaliyaya, demək olar ki, Avropa və Asiyanın bütün şəhərlərinə ixrac edilirdi.

Dünyanın bir çox ölkələrindən, o cümlədən Rusiyadan, İrlandan, Hindistandan, Türkiyədən, Hollandiyadan, İngiltərədən Şamaxı ipəyi və ipək məməlatı almaq üçün çoxlu tacir gəlir və satmaq üçün özləri ilə müxtəlif əşyalar gətirildilər.

İpəkçilik sayəsində Şamaxı şəhəri uzun müddət bütün Cənubi Qafqazın ən gur bazarına çevrilmişdi. Buraya Azərbaycanın bir çox şəhərlərindən, xüsusilə Gəncədən, Şəkidən (Nuxa), Ərəşdən xəm ipək və ipək məməlatı gətirilirdi. Maraqlıdır ki, bir çox hallarda Türkiyədən gələn tacirlər Şamaxıdan alıqlarını ipəyi apırb Qərbi Avropa fabrik sahiblərinə türk ipəyi kimi satırlar.

Azərbaycanın bir çox şəhərlərində ipəkçiliklə məşğul olurdular. İpək və ipək məməlatı həm dəniz, həm də karvan yolları ilə uzaq diyarlara aparılırdı. Azərbaycanın cənubunda ipəkçilik mərkəzi kimi Ərdəbil şəhəri məşhur idi. Buradan çox zaman İzmirə, Hələbə və İstanbula karvan vasitəsilə ipək yola səlinirdi.

Suşada istehsal olunan ipəyi, adəton, Şəki, Naxçıvan, Xoy və Təbriz şəhərlərindən gələn tacirlər alırdı. Xarici bazarda Naxçıvanda hazırlanmış qırmızı və ağ bezin müştəriləri daha çox idi. Naxçıvandan xanlığın kənarına həmçinin pambıq, çəltik, şərab və s. məhsullar da aparılırdı. Naxçıvan bezinə Qarabağ, İravan xanlıqlarında, çəltiyə Mərənddə, Xoyda, Təbriz xanlığında, pambığa isə Türkiyənin Bayazid, Qars şəhərlərində, Qarabağ xanlığında və Tiflisdə tələbat daha çox idi.

Ordubadın meyvələrinə, xüsusişlə xüşibərinə (quru) də xarici bazarda müştəri tapılırdı.

Azərbaycanın ticarətində Şəki əhəmiyyətli rol oynayırdı. Burada istehsal olunan xam ipək Şamaxı və Tiflisə daşıınırdı.

Ölverişli təbii limanda yerləşən Bakı şəhərinin ticarət sahəsindəki fəaliyyəti daha geniş idi. 1796-cı ildə Bakıda olmuş rus qoşunlarının komandanı V.Zubov yazar ki, Bakı Xəzər dənizində ən yaxşı limandır. Gəmilər burada 7 sajen<sup>2</sup> dərinliyində təhlükəsiz qala bilir. Bakının ətrafi neft bulaqları ilə zəngindir. Buraya Rusiyadan, Mazandarandan, Gilandan, Azərbaycanın cənubundan çoxlu tacir gəlir.

Xəzər dənizində Rusiya donanması daha da inkişaf etdikdən sonra Bakı şəhəri tranzit ticarətdə bütün Cənubi Qafqaz şəhərləri arasında birinciliyi öz əlinə aldı. Müasirlərin yazdıqlarına görə həmin dövrdə Bakıya "karvanlar axışib gəldi". Çünkü Bakıdan İran körfəzinədək rahat və təhlükəsiz yol vardi. Bu yol hələ Şah Abbasın vaxtında salınmışdı. İran körfəzindən karvan yolu ilə Bakıya gətirilən mallar Gürcüstanə, oradan isə Qara dəniz vasitəsilə Qərbi Avropa ölkələrinə aparılırdı.

Bakının eogrəfi şəraiti yerli əhalini ticarətlə məşğul olmağa eəlb edirdi. Şəhərin varlı tacirləri, uzaq məsafləri qət etmək üçün gəmilər olmadıqdan, çox vaxt rus tacirlərinin gəmilərini iltizama yə yaxud icarəyə götürüb Xəzər dənizində mallarını Rusiyaya və İrana daşıdırırlılar. Bakının ticarət məhsullarını əsasən neft, zəfəran və duz təşkil edirdi.

Karvan ticarətində mühüm əhəmiyyət daşıyan şəhərlərdən biri də Təbriz idi.

Yaxın Şərqi ölkələrində olduğu kimi, Azərbaycanda da bazar şəhərin ən gur və qızığın yeri idi. Burada ticarət əməliyyatından başqa dərvişlər çıxış edir, xanın

---

<sup>2</sup> 1 sajən - 3 arşın və ya 2,134 metrə bərabərdir.

carçıları fərمانlar oxuyur, əhalini əvarizə və ya xud səfərbərliyə dəvət edir, mühəribənin baş verəcəyindən, bu və ya digər canının və cinayətkarın cəzalandırılacağından xəbər verirdilər.

Şəhərlərdə, adətən, bir əsas bazar olurdu. Lakin iri şəhərlərdə ticarət həmçinin karvansaralarda da aparılırdı. Şəhər bazarlarında ticarət əsasən iki növdə gedirdi: topdansatş və pərakəndə satış. Pərakəndə satış bazar meydانında təsadüfi alıcı ilə tacir arasında aparılırdı. Topdansatş ticarət həm nağd, həm də hüquqi sənədlər əsasında gedirdi. Belə hallarda satıcı ilə alıcı arasında bir növ müqavilə bağlanılırdı. Müqavilələrdə hər iki tərəfin imza və ya barmaq yerlərində əlavə, mütləq şahidlərin də imzası olmalı idi. Hər hansı bir ev və ya dükan fərdi şəxs lər tərəfindən kirayəyə verildiyi zaman da belə müqavilələr bağlanılırdı.

Azərbaycan şəhərlərinin hamisində ticarətin bütün növləri üzərində böyük gömrük qoyulmuşdu. Feodal malikanəsinin, demək olar ki, hər bir guşəində - qala qapısından tutmuş, çayların keçidlərinə, hətta dini ocaqlara gedən yollaradək xanın rahdar və bacdarları durur, gəlib-gedənlərdən yolxərci alırlırdı. Rahdar və bacdarların vəzifəsi, demək olar ki, eyni idi, hər ikisi gömrük toplayırdı. Lakin bununla belə, onların fəaliyyətində müəyyən fərq vardi: bacdarlar gəlmə tacir və səyyahlardan, bir növ, *torpaqbası* gömrüyü alır, rahdarlar isə həmin vergini xanlığın daxilində toplayırdılar.

Rahdari gömrüyü xanın ən böyük gəlirlərindən idi. Bu gömrüyün miqdarı, hər şeydən əvvəl, aparıb-gətirilən malın keyfiyyət və kəmiyyətindən asılı idi. Bu gömrük eyni zamanda ticarətin normal gedişinə böyük zərbə endirirdi. Çünkü bütün keçid yollarını xanın silahlı dəstələri kəsmişdilər. Rahdari vermədən xanlığın daxilində bir yerdən başqa yerə getməyə heç kəsin ixtiyarı yox idi.

XVIII əsrin ikinci yarısında ticarətin elə bir sahəsi yox idi ki, vergi ilə əhatə olunmasın. Vergilərin sayı və miqdarı o qədər çox idi ki, xanın vergi toplayanları vəzifələrinin öhdəsində gələ bilmirdilər. Məhz buna görə də çox vaxt vergi toplamaq hüququnu iltizama verirdilər.

XVIII əsrin ikinci yarısında Azərbaycanın ictimai quruluşu özünün iqtisadi əsaslarına görə hələ də natural təsərrüfat çərçivəsindən kənara çıxmamışdı. Təbiidir ki, belə bir şəraitdə pulun hakim rolundan danışmağa dəyməz. Çünkü feodal təsərrüfatında vergilərin əsasını məhsulla toplanan vergi təşkil edirdi. Pul isə əmtəənin vahid bir ekvivalenti kimi özünü tamamilə doğrudla bilmirdi. Lakin bu heç də həmin dövrdə Azərbaycan şəhərlərində pulun rolini azaltmadı. Bunu XVIII əsrin ikinci yarısında Azərbaycan şəhərlərində zərb olunmuş mis və gümüş pullar bir daha təsdiq edir. Numizmatik nümunələrin mövcud olması göstərir ki, öyrəndiyimiz natural vergi ilə yanaşı, pul da əmtəə mübadiləsində müəyyən rol oynamışdır. Pulun əmtəə

mübadiləsində zəif mövqə tutmasına təkcə natural təsərrüfat səbəb deyildi. Belə bir vəziyyət, həmçinin ayrı-ayrı xanlıqlardan ibarət Azərbaycanda vahid pul sisteminin olmasına indan doğurdu. Demək olar ki, bütün böyük şəhərlərdə -xüsusilə Şamaxı, Gəncə, Bakı, Şəki, Dərbənd, Şuşa (Pənahabadın) və digər xanlıq mərkəzlərində, hər xanın xüsusi mis və gümüş pulu zərb olunurdu. Pul zərb olunan emalat xana *zərbxana* adlanırırdı. Adları çəkilən şəhərlərdə zərb olunan pullardan xalq arasında pənab adın adlanan (Pənahabadın - Şuşa) pul nəinki Azərbaycanda, hətta yüksək keyfiyyətlili olduğuna görə qonşu ölkələrdə də işə gedirdi. Çox zaman xanlar zərb xanalarını itizəmə verərək böyük gəlir əldə edirdilər.

Xanlıqlar dövründə zərb olunan pullann sabit qiyməti yox idi. Ölkənin daxili vəziyyətindən asılı olaraq, yerli hakimlər pul vahidlərinin qiymətini artırıra, yaxud aşağı sala bilərdilər. Belə bir vəziyyətin mövcud olması şəhərlərdə pul dövriyyəsinə, eyni zamanda ticarətin normal şəkildə aparılmasına ciddi maneə töredirdi.

Hər bir xanlığın pulu o xanlıqda əsas pul hesab olunurdu. Lakin bundan əlavə, həmin xanlıqda digər xanlıq və ölkələrin də pulları dövr edirdi. XVIII əsrдə Azərbaycanda müxtəlif ölkələrin, hətta Hollandiyanın pulu da işlənilirdi. Onu da qeyd etmək lazımdır ki, bir xanlığın pulu başqa bir xanlığa keçdikdə öz dəyərini xeyli itirirdi. O dövrün səyyahı, Azərbaycanın bir çox şəhərlərində olmuş S.Qmelin yazar ki, "...bir xanlıqdan başqa bir xanlığa keçdikdə pulun dəyərsiz olması o saat üzə çıxır". Bəzi şəhərləri istisna etməklə, demək olar ki, Azərbaycanın şəhərlərində zərb olunan pullar İrəndəki kimi *abbasi* adlanırırdı. Ümumiyyətlə, Azərbaycan şəhərlərindəki pul vahidləri əsasən İrəndə işlənilən pul terminlərinə uyğun gəlirdi: *abbasi, tūmān, qran, sahi* və s.

XVII əsrin ikinci yarısında Azərbaycan xanlıqlarında pul sistemi kimi çəki və ölçü vahidləri də müxtəlif idi. Demək olar ki, hər bir xanlığın özünəməxsus uzunluq ölçüsü və çəki daşları vardı. Bu isə xüsusiət gəlmə tacirlərlə yerli əhalinin alverinə ciddi maneçilik töredir, hərc-mərcliyə, narazılığa səbəb olurdu. Alıcı və satıcıların özünəməxsus ölçüsü vardı; necə deyərlər, alver vaxtı hərə öz arşını ilə ölcürdü.

## XV FƏSİL

### XVIII ƏSR AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

**Maarif. Elm.** XVIII əsrin birinci yarısında yadellilərin basqınları, Azərbaycan ərazisində gedən Türkiyə-İran dağidıcı feodal ara müharibələri nəticəsində ölkənin

təsərrüfat-ticarət və mədəni həyatı pozulmuşdu. Bu, şübhəsiz ki, maarifin inkişafına da mənfi təsir göstərirdi. Maarif müəssisələrinə bağışlanmış vəqf torpaqları acgöz məmurlar və yerli feodallar tərəfindən zəbt olunurdu.

1736-cı ildə Muğanda taxta çıxdıqdan sonra Nadir şah maarif müəssisələrinin və vəqf torpaqlarının idarəsi ilə məşğul olan *sədr üssuduru* (sədrler sədrini) vəzifəsindən çıxarıb edam edərək, vəqf torpaqlarını ələ keçirdi və maarif müəssisələrini əsas gəlir mənbələrindən məhrum etdi. Beləliklə, nizami tədris müəssisələri aradan çıxdı və yalnız bəzi molla müdərrislərin öz təşəbbüsleri ilə yaratdıqları az əhəmiyyətli məktəblər və mədrəsələr fəaliyyət göstərdi. Xanlıqlar dovründə (1747-1800) bu sahədə elə bir nəzərəçarpan dəyişiklik baş vermedi. Maarif müəssisələrini dolandırın vəqf torpaqları ya xanların əlinə keçmiş, yaxud da ruhanilər tərəfindən mənimsənilmişdi.

Məktəblər məscidlərin bir güşəsində, xüsusi dükənlərdə, yaxud şəxsi evlərdə yerləşir və adətən, onlarm yaradıcılarının, müəllimlərin adını ilə adlandırılırdı. Məsələn, Qiraq Salahlıda Molla Eəbrayıl məktəbi, Şıxlıda Molla Vəli Vidadi məktəbi, Gəncədə, Suşadına Molla Pənah Vaqif məktəbi və s.

Məktəbdə, adətən, ancaq bir müəllim olurdu və o, məktəbin həm də rəisi - *məktəbdar* idi. Məktəbdarlar məktəb binasına və s. çəkdikləri xərc müqabilində, habelə tədris haqqı kimi şagirdlərin valideynlərdən hər həftə ("həftəlik") pul, peşkəş, bayramlıq və s. alırlılar. Valideynlərin maddi yardımı, adətən, məktəbləri dolandırmaq üçün kifayət etmədiyindən müəllimlər məktublar, dualar yazmaq, kəbin kəsmək və s. ilə də məşğul olurdular.

Bir qayda olaraq, uşaqlar 6 yaşından məktəbə gedirdilər. Dərs otaqları həsir və ya kilimlə döşənir, şagirdlər əyləş mək üçün özləri ilə evdən döşəkə gətirirdilər. Uşaqlar məktəbdə başlaçıq və ayaqqabısız otururdular. Dərs müddəti, adətən, gündə 6-8 saat davam edirdi. Dərs vəsaiti çox məhdud idi. Şagirdlər əlibanı öyrəndikdən sonra Quranın "Cüzəmmə" adlı kiçik bir hissəsini, sonra isə Quranı oxuyub başa çatdırır, habelə Sədinin "Gültüstan"ını və s. kitabları oxuyurdular. Müəllimlərin eksəriyyəti azsavadlı olduğundan həmin kitabların məzmununu izah edə bilmir və şagirdlər onları mexaniki əzbərləyirdilər. Məktəblərdə şagirdlərin istirahəti, əyləncəsi üçün xüsusi vaxt ayrılmadığı üçün onlar tez yorulur və qavrama qabiliyyətləri zəifləyirdi.

Yoxsulların öz uşaqlarına təhsil vermək imkanı yox idi. Övladlarını kiçik yaşlarından özləri ilə işə aparır, onlara sənətlərini öyrədiridilər.

Bir növ ali tədris müəssisələri olan mədrəsələrdə ixtisaslı ruhani kadrları yetişdirilirdi. Mədrəsələr, adətən, böyük məscidlərin, xüsusi ilə cümə məscidlərinin nəzdində yerləşirdi. Mədrəsə binasında qismən geniş bir dərs otağı və tələbələrin

yaşadıqları kiçik otaqlar - *hücrələr* olurdu. Mədrəsədə təlim edən şəxs *müdərris*, təhsil alan şəxs isə *tələbə* adlanırdı. Tələbə mədrəsədə əlifbanı, Quranı öyrənməklə yanaşı, islam fəlsəfəsi, fiqh (islam qanunları), ərəb-fars dillərini də öyrənirdi. Mədrəsələrdə müəyyən dərəcədə ədəbiyyat, riyaziyyat, nücum (astronomiya) elmləri də tədris olunurdu. Fənlərin müxtəlifliyinə baxmayaraq, onların hamısı bir müdərris tərəfindən tədris olunurdu.

Mədrəsələrdə yaş fərqi nəzərə alınmır, ayrı-ayrı yaşıllar bir yerdə məşğul olurdular. Tədris vəsaiti çox az olduğundan tələbələr vaxtin çoxunu xətlərini gözəlləşdirməyə sərf edirdilər. İstər məktəblərdə, istərsə də mədrəsələrdə hüsн-xəttə xüsusi diqqət yetirilir, hətta bu və ya digər şəxsin savadın səviyyəsi onun xəttinin gözəlliyi ilə müəyyən edilirdi. Buna görə də təs adüfi deyildi ki, mədrəsə bitirənlərin əksəriyyəti gözəl xəttə, lakin zəif biliyə malik olurdu. On istedadlı tələbəni müəyyən müddət şəxşən baş ruhani - *müctəhidin* özü çalışdırıldı. Müctəhidlər əksər hallarda tələbə ilə öz evində məşğul olurdular.

Mədrəsələrin saxlanmasına çəkilən xərc və ərzaq məscidə, mədrəsələrə vəqf edilmiş torpaqlardan alınırı.

İstər məktəblərdə, istərsə də mədrəsələrdə təhsil müddəti müəyyən və məhdud deyildi. Bu, şagirdin və tələbənin təhsili başa vurması haqqında müəllim və müdərrisin nə vaxt vəsiqə verməsindən asılı idi.

Məktəb və mədrəsələrdə şagirdlərə və tələbələrə qarşı çox ağır cəza növü -ayağını falaqqaya salınıb döyülməsi tətbiq olunurdu.

Məktəb və mədrəsələrdən başqa fərdi tədris növü də mövcud idi. Xan, bir sıra varlı bəy və tacir uşaqları ilə onların evində ayrılıqda bir müəllim məşğul olurdu. Sərxana müəllimi adlanan bu şəxslərin maddi təminatı şagirdin valideyni hesabına olurdu.

XVIII əsrə Azərbaycanda elm sahəsində elə bir ciddi irəliləyiş baş vermemişdir. Coğrafiyaşunas alımlar Hacı Zeynalabdin Şirvani və onun kiçik qardaşı Hacı Məhəmmədəli Şirvani, habelə tarixçi Əbdürəzzəq bəy o dövrün tanınmış şəxsiyyətləri idi.

XVIII əsrin axırları və XIX əsrin əvvəllerində yaşamış *Zeynalabdin Şirvani* demək olar ki, ömrünün 40 ilini səyahətdə keçirmiş, Avropa, Asiya və Afrika ölkələrində 60 min kilometrdən çox yol qət etmişdir. O, Hind və Atlantik okeanlarından, habelə bir çox dənizlərdən keçmiş, Kiçik Asiya, İran yayalarını, Orta və Mərkəzi Ərəbistan sahralarını, Sudan cəngəlliklərini, Seylon, Hindistan və Hind-Çin meşələrini gəzmiş, Nil çayını müşahidə etmiş, Hinduş, Tyanşan, Himalay, Pamir və digər çətin dağ silsilərini aşmışdır. H.Z.Şirvani səyahətlər zamanı müşahidə etdiklərini qələmə alaraq "Riyaz üs-səyaha" ("Səyahət

bağçaları"), "Bustan üs-səyahə" ("Səyahət bostanı"), "Kəşf ül-maariif" ("Mərifətlərin kəşfi") və bir çox başqa əsərlərini yazmışdır. Həmin əsərlərdə müşahidə olunmuş ölkələrin tarixini, etnoqrafiyasını öyrənmək üçün qiymətli məlumatlar vardır. H.Z.Şirvaninin elm sahəsindəki xidmətləri dünya alimləri tərəfindən yüksək qiymətləndirilmiş, o, görkəmli coğrafiyaşunas, habelə tarixçi, maarifpərvər, filosof və şair kimi tanınmışdır.

H.Z.Şirvaninin kiçik qardaşı *Hacı Məhəmmədəli Şirvani* Hindistan, Ərəbistan, Əfqanistan, İran, İraq, Misir, Türkiyə və s. ölkələri gəzmiş, öz təəssüratını "Həqiqət əl-həqaiq" ("Həqiqətlər həqiqəti") adlı əsərində əks etdirmişdir. Hacı Məhəmmədəli Şirvani eyni zamanda tarixçi, filosof, maarifpərvər və şair olmuşdur.

XVIII əsrin ikinci yarısı, XIX əsrin əvvəllərində yaşamış *Əbdürrəzaq* bəy tanınmış tarixçi və şair idi. Təbriz xanı Nəcəfqulu xanın 10 yaşlı oğlu Əbdürrəzaq 16 il müddətində Kərim xan Zəndin yanında Şirazda girov saxlanılmış və yalnız Kərim xanın ölümündən sonra vətənə qayıda bilmişdir. Əbdürrəzaq bəy uzun müddət Təbriz-Xoy xanlığının vəziri olmuşdur. O, "Məaseri Sultaniyyə" ("Sultan abidləri"), "Tarixi-Dənabilə" ("Dünbulilərin tarixi"), "Təcrübət əl-əhərr və təsəliyyət əl-əbrar" ("Azadələrin təcrübəsi və müqəddəslərin təsəllişi"), "Nigaristani-Dara" ("Dara gülüstəni") və s. əsərləri yazımışdır. Azərbaycan tarixini öyrənmək üçün onun "Məaseri Sultaniyyə" və "Tarixi-Dənabilə" əsərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Birinci əsərdə XVIII əsrin sonu XIX əsrin əvvəllərində Azərbaycan və İranda cərəyan edən hadisələr öz əksini tapmışdır. Yeganə nüsxəsi Ermənistəninin "Matenadaran" adlanan Əlyazmalar İnstitutunda hifz olunan ikinci əsərdə isə Dünbuli tayfasının tarixi və mənşəyi haqqında məlumat verilmişdir.

**Ədəbiyyat.** Qonşu dövlətlərin hərbi qüvvələrinin Cənubi Qafqaza soxulması, Nadir şahın hakimiyəti və Azərbaycan xanlıqlarının qısa müstəqillik dövrü ilə əlaqədar baş verən dramatik hadisələr Azərbaycan ədəbiyyatına böyük təsir göstərmişdir.

XVIII əsr poeziyasının diqqətəlayiq xüsusiyyəti əsasən müxəmməs formasında yazılmış, dövrün gerçek hadisə və şəxslərinə həsr olunmuş irihəcmli şeirlərin meydana gəlməsidir. Tarixi həqiqiliyi ilə seçilən bu əsərlər əsrin bir çox hadisələrini və ictimai-siyasi həyatın faktlarını aydınlaşdırmağa, dərk etməyə kömək edir. Bunlar XVIII əsr Azərbaycanlılarının taleyiňə düşən həyat sarsıntılarının bir növ aynasıdır.

Bir sıra əsərlərdə müəlliflər (məsələn, *Zarı*) Nadir şahın siyasetinə, təyin olunmuş ağır vergilərə, zülmə qarşı öz qəzəbini bildirmişlər. Bu cür motivlər şair *Şakir Şirvaninin* "Əhvəli-Şirvan" əsərində daha aydın nəzərə çarpır. Özünü Sam Mirza

adlandırın bir şəxs Nadir şaha qarşı çıxaraq Şamaxı şəhərini tutur. Bu hərəkatı boğmaq üçün göndərilən qoşun, dinc şəhərdə qarışılıq və dağııntılar törədir, qədim tikililər, çiçəklənən bağlar viran olur, günahsız insanlar məhv edilir. Bu faciəli hadisələrin şahidi olan Şakir, Nadir şaha məktub formasında yazdığı müxəmməsde doğma şəhərinin qismətinə düşmüş bu bəlalardan danışır və hökməri ədalətə çağıraraq zor işlədənlərin labüb cəza alacaqlarını vəd edirdi.

Həcmində görə böyük olan ikinci əsər *Ağa Məsih Şirvaninin* yenə də Şamaxıda baş vermiş hadisələrə həsr etdiyi müxəmməmdir. O, 1749-cu ildə baş vermiş hadisələrin real təsvirini verir. Təbiətcə avantürist olan, öz şöhrətpərəst möqsədlərinə çatmaq naminə heç bir əməldən çəkinməyən Əhməd xan Şahsevən bir neçə xanı aldadaraq Şamaxını zəbt etməyə və sonra da öz təsirini Azərbaycanın digər ərazilərinə yaymağa cəhd göstərir.

Şamaxının tanınmış şəxsləri öz növbəsində yardım üçün bir sıra feodal hökmədlərlər müraciət edirlər. Xanlar, o cümlədən qarabağlı Pənahəli xan, şəkili Hacı Çələbi xan və b. onların köməyinə gəlirlər. Həllədicə döyüş qəsbkarların məğlubiyyəti ilə nəticələnir.

Əhməd xan öldürülür, onun və müttəfiqlərinin qoşunu darmadağın edilərək pərən-pərən salınır. Müəllifin rəğbəti bütünlükə qaliblərin tərəfindədir, o, Əhməd xanı quldur hərəkətlərinə görə hiddətlə damğalayır və ədalət keşiyində duran qüvvələrin uğuruna sevinir.

Müxəmməs çox dinamik tərzdə yazılmış, hadisələr sürətlə və maraqla cərəyan edir. Qarşı duran qüvvələrin düzüdüsünün, silah və manevrlərin, döyüşün gedışatının müfəssəl təsviri verilmiş səhnələr xüsusi ilə diqqəti cəlb edir.

Yaradıcılığının bir hissəsini qulluq etdiyi Şəki xanlarına həsr etmiş şair Nəbi şeirlərində Hacı Çələbi xanı, onun Nadir şaha qarşı cürətli çıxışını və digər hərbi şücaətlərini əks etdirən çoxlu faktiki material vermişdir. Burada Şəkinin adlı-sanlı, tanınmış, müdrik əyanları haqqında da bəhs olunur. Müxəmməslərin birində Nəbi düşmən hiyləsinin qurbanı olmuş Çələbinin oğlu Ağakəşi xanın faciəli ölüm münəni nəql edir.

İncəsənəti himayə edən görkəmli Şəki xanı şair *Hüseyin xan Müştəqə* bir neçə şair, o cümlədən Nəbi şeir həsr etmişdir. Onların sırasında *Molla Vəli Vidadi*nın "Müsibətnamə"si daha önemlidir. Vidadi Hüseyin xanı düşmən əhatəsində təsvir edir, onu taxtdan salmaq üçün ən çirkin vasitələrə əl atan namərd əleyhdarlarını qəzəblə damğalayır. Müştəqənin obrazında Vidadi özünü ədalətli və vicdanlı hökmədar haqqında arzusunu əks etdirmişdir.

*Aşıq Şikəstə Şirinin* poeması Ağa Məhəmməd şahın Tiflisə soxulması ilə əlaqədar (1795) baş vermiş faciəli hadisələrə həsr olunmuşdur. Şair əhalin in başına gələn fəlakətləri, amansız qarətləri ürək ağrısı ilə təsvir edir.

Bu əsərlərin müəllifləri xanlıqlar arasında və daxildə gedən çəkişmələri damğalayır, daha qabaqcıl və uzaqqorən xadimləri tərifləyirdilər. Tarixi mövzulara həsr olunmuş şeirlər həm də bu baxımdan maraqlıdır ki, onlarda zamanın gerçek hadisələri və real şəxslər təsvir edilmişdir; məlum olduğu kimi, adətən, orta əsr Şərq poeziyası öz dövrünün hadisələrini əks etdirməkdən çəkinirdi.

XVIII yüzillik bizə bir sıra maraqlı nəşr nümunələri də vermişdir. Bunlardan ən əhəmiyyətliyi xalq dastanı "Şəhriyar və Sənubər" əsasında naməlum müəllif tərəfindən yazılmış "Şəhriyar" əsəridir. Dastanda sevgililərin məhəbbətinə mane olan ictimai bərabərsizliyin amansızlığı təsvir edilir. Sənubərin atası zadəgandır, varlı da olsa tacılı qohumluğu özünə əskiklik bilir. Yalnız Şəhriyar Tiflisin hakimi təyin olunduandan sonra vəziyyət dəyişir: sevgililər ictimai iyerarxiya pilləsində bərabərşirlər. Dastanın müəllifi sosial vəziyyətindən asılı olmayaraq bir sıra təsirli, təmiz, ağıllı və cəsarətli insan obrazları yaratmışdır. Dastanın əsas qəhrəmanları olan Sənubər və Şamamabəyini, elcə də aqli, şücaəti, fərasəti ilə seçilən sadə qız Pərizadın rəğbət hissi ilə təsvir edilmişdir.

XVIII əsr nəşr janının digər maraqlı nümunəsi "Oğru və qazi" novellasıdır. Bu əsər qanun keşiyində duran şəxslə xırda dələduz arasında gedən dialoq üzərində qurulmuşdur. Oğnu dini sofistikanın köməyi ilə özünü müdafiə etməyə çalışan qazının çıxın hərəkətlərini ifşa edir. Müəllif hər kəsin öz xeyrinə yaza biləcəyi ehkamlara çox böyük incəliklə istehza edir. Qazının bu ehkamlara istinadın cəhdələri dərhal onun hiylələrə opponenti tərəfindən müqəddəs təlimatlardan uğurla seçilmiş digər misallarla təkzib olunur. Nəticədə onların hər ikisi müxtəlif üsullarla avam camaatı aldadır, qarət edir.

Lakin əvvəlki dövrlərdə olduğu kimi, XVIII əsrdə də ədəbiyyatın başlıca növü nəzm olaraq qalırdı. Bu dövrlərdə biz lirik formanın demək olar ki, tam üstünlüyünü götürürk.

Əslində yalnız *Məhcur Şirvaninin* "Qisseyi-Şiraz" məsnəvisini epik janra aid etmək olar. Məsnəvi xalq nağıllarının motivləri əsasında yazılmışdır. Əsərin qısa süjeti belədir: Şah Ərdəşir sonsuzdur, münacimlərin məsləhəti ilə şahın arvadını meşəyə aparıllaraq öldürülür. Lakin onun yeni doğulmuş oğlu vəfat etmiş Şah Ərdəşirə sadiq qalan digər vəzir Aqilin səyləri nəticəsində sağ qalır. Şirzadın adına verilən oğlan bir çox maneələri keçərək özünü cəsarətli və namuslu insan kimi göstərmiş və Qabil şahın qızı Xurşidbanu ilə evlənmişdir. Nəhayət, qolundakı bilərzik onun kim olduğunu

aşkara çıxarmışdır. Xeyir qüvvələr qalib gəlmış və Şirzadın atasının taxt-tacına sahib olmuşdur.

Məhcür bəzi işarələrlə müasir siyasi həyatın mühüm cəhətlərinə toxunur. Ehtimal etmək olar ki, özünü hökmədar elan edən Kamilin simasında taxta zorakılıqla çıxan Nadir şahın obrazı yaradılmışdır.

Poema xeyirin qalib gələcəyinə nikbin inamı, haqsızlıqla mübarizəyə çağırışı ilə seçilir. Məhcür folklor üslubundan, xalq danışığı dilinin incəliklərindən bacarıqla istifadə etmişdir.

XVII əsr kimi, XVIII yüzillik də aşiq poeziyasının yüksəlişi dövründür. XVIII əsrə Xəsta Qasım, Saimi, Saleh, Ürfani, Məlali və b. aşıqlar, habelə üslubca onlara yaxın şairlər yazışdırılmışlar. Onların poeziyasını xalqın ümidi və arzularına olan yaxınlıq fərqləndirir. Mövzu baxımından bu şeirlərdə real fəaliyyətdə olan insanla bağlı məhəbbət motivləri və dünyəvi qadının gözəlliyyinin tərənnümü üstünlük təşkil edir. Lakin bu şairlər ictimai bərabərsizlikdən, sadə insanların ağır güzəranından bəhs edən didaktik-əxlaqi şeirlərə də az yer verməmişlər. İbrətamız poeziyanın ən böyük ustası aşiq Xəsta Qasım iddi. Onun bir çox ustادnamələrindən həm XVII əsrə, həm də sonrakı əsrlərdə yaradılmış müxtəlif dastanların giriş hissələrində geniş istifadə olunmuşdur.

Baba Şirvaninin "Bədənlə Ruhun mübarizəsi" şərində dünyəvi və idealist görüşlər qarşı-qarşıya qoyulur və nəticədə Ruhun götirdiyi dəlləllər "daha inandırıcı" olsa da, Bədənin görüşləri burada nisbətən geniş təbliğ olunur.

Övvəllər olduğu kimi, XVIII əsrə də Şərqi lirikasının klassik ənənələrinə əsaslanan nəzm geniş yayılmışdır. Nişat Şirvani öz incə məhəbbət qəzəlləri ilə geniş şöhər tapmışdı. Arif Şirvani, Arif Təbrizi, Ağa Məsih Şirvani, Məhcür Şirvani, Şakir Şirvani və başqaları əruzun müxtəlif forma və növlərində bir çox lirik əsərlər yaratmışlar. Bu şairləri qüssə, tənhalıq, yer üzünün qayda-qanunlarından narazılıq, zalim insanlara qarşı hiddət notları bir çox cəhətdən birləşdirir.

Bəzi şeirlərdə ictimai etiraz daha aşkar və konkret səslənir. Belə ki, Arif Şirvani bir sıra satıralarında Şirvan hakimi Mustafa xanı yalançılıqda günahlandırmış, onun əyanlarını isə acgözlükdə, xudbinlik və cəhalətdə ittiham etmişdir. Şair xanı xeyirxahlığı, ağıllı məsləhətlərə diqqət yetirməyə çağırır.

Digər şairlər öz görüşlərini daha mücərrəd və üstüortülü şəkildə ifadə edirlər. Bu cəhətdən Nişatın "Görmədim" mürəbbəsi və Ağa Məsihin "Yox oldu" rədifli müxəmməsi daha səciyyəvidir.

XVIII əsrin poeziya zirvəsində iki görkəmli sənətkar - Molla Pənah Vaqif və Molla Vəli Vidadi durur. Bu iki dost şairi çox amillər yaxınlaşdırır. Onlar birlikdə poeziya dilini, şeir formasını dəyişmiş və xalq üçün daha anlamlı etmişlər. Məhz Vaqif və Vidadi yaradıcılında klassik və xalq ənənələri birləşdirilmişdir. Lakin

onların hər biri özünəməxsus tərzdə, bir-birindən fərqli halda həyatı qavramış, dərk etmişdir və bu da onların yaradıcılığında təkrar olunma iz bura xəmişdir.

Vidadi (1709-1809) humanistdir, qəmküsardır, xalqın kədərini dərindən duyandır. Onun lirikasında qüssə-kədər əhvali-ruhiyyəsi üstünlük təşkil edir. Bu kədər doğma diyara həsr etdiyi qoşmada səslənir. Burada vətənə şəfqətli məhəbbət, doğma yerlərdən uzaqda yaşamağa məcbur olmuş insanın həsrət duyğuları öz əksini tapır.

Bu mövzu Vidadi də tənhalıq mövzusu, köməksiz insanın zorakılıq qarşısında gücsüzlüyü mövzusu ilə səsleşir:

*İstəmərəm bu dünyanın malını, Qovgasını, fitnəsini, alını.  
Qəriblikdə bikəslərin halını Fikrelərəm, gözüm dolar qan ilə.*

Bu, şair humanizminin əsası, ruhun fəryadıdır.

Vidadinin dünyagörüşü onun Vaqiflə nəzm yazışmasında özünü daha parlaq bürüzə verir. Bu bir az kinayəli dialoqda Vidadi dostunu qayğılılıqda məzəmmət edir və tezliklə həyatın bütün qəmginliyin dərk edəcəyini və bundan sarsılacağını qabaqcadan xəbər verir. Vidadi öz tərəf müqabilin xəbərdar edərək deyir ki, bu dünyanın qoluzorlularının iltifatına inanma, onlardan təşəkkür gözləmə:

*Çox bulanma bu dünyanın qanına, Vəfa yoxdur sultanına, xanına.  
Danasını bir də qoymaz yanına Bizim inək kimi təpər, ağlarsan.*

Vidadinin kədər fəlsəfəsi şairin müsəddəsində (alılıq) daha qabariq nəzərə çarpir. Bu şeir bir növ şairin dünya, insan ehtirasları, varlığın mənası haqqında düşüncələrinin nəticəsidir. Vidadi burada fəryadın etmir, şikayətlənmir. Onun kədəri heç də əvvəlkindən az deyil, lakin şairin zehnində sərt notlar da səslənməyə başlayır. Şər və zülmət əbədi deyil, lakin əfsus ki, xeyir də fanıdır. Hər şeyin sonu var:

*Sultani-cahan olsa, gedər, canə inanma,  
Bir gün pozulur, şövkətü-divanə inanma.*

*Çün baqi deyil, mülki-Süleymana inanma,  
Gəl aqil isən, gərdişi-dövranə inanma.*

Bununla yanaşı, Vidadiyə nəciblik, mərdlik xüsusiyyətləri xasdır. O, düzlüyü, cəsarəti, zəka və müdrikliyin qüdrətini, böyük məqsədlər naminə yüksək rəşadətə hazır olan fədakar insanlan tərənnüm edir:

*O nə qəmdir oda bir mərdin ucundan yanasan,  
Verəsən canını bir canə ki, min canə dəyər.*

Vaqif Azerbaycan poeziyasının ən görkəmli liriklərindən biridir. Xalqçılıq, obrazlar zənginliyi, cılıalanmış bədii sənətkarlıq, canlı və ifadəli dil, gerçəkliliyi nikbin dərkətmə - bütün bunlar Vaqifin yaradıcılıq simasının ən əhəmiyyətli xüsusiyyətləridir.

Vaqif faciəli bir həyat yaşamışdır. O, sadə bir müəllim olsa da, öz qeyri-adı qabiliyyəti və bacarığı sayəsində Qarabağ xanlığının baş vəziri kimi fəaliyyət göstərmiş, ömrünün sonuna dək bu vəzifədə çalışmışdır. Dövrünün ən bilikli şəxsiyyəti sayılan Vaqif astronomiya və memarlıq haqqında da məlu matı var idi.

Qonşu xalqlarla sülh münasibətlərinin tərəfdarı olan Vaqif 1795-ci ildə İran qoşunlarının Şuşaya hücumunun qarşısının alınmasında yaxından iştirak etmişdir. İki ildən sonra Ağa Məhəmməd şahın qoşunları Qarabağı alındıqda Vaqif həbsxanaya salınaraq hər an ölümünü gözəmişdir. Şahın öldürülməsi şairin həyatını çox qısa müddətə xilas etsə də, bir neçə aydan sonra o, saray çəkışmələrinin qurbanı olmuşdur.

Vaqif poeziyasının şöhrəti Azərbaycanda geniş yayılmışdır. O, digər xalqlar arasında da yaxşı tanınır, şeirləri başqa dillərə tərcümə edilirdi.

Vaqif lirikasının əsas mövzusu məhəbbət və insan gözəlliyinin tərənnümüdür. Sevgiyə, yüksək romantik təmələ əsaslanan ənənəvi münasibətdən fərqli olaraq, Vaqif dünyəvi, cis mani məhəbbəti tərənnüm edir. Onun sevgilisi büt deyil, real qadındır. Vaqifin qəhrəmanı canlıdır, ehtiraslı bir insandır. O, sevgidə fəlsəfi mənə axtarmır, onu hər gün qarşılaşdığı gözəllər ruhlandırır. Belə ki, şair milli və dini ehkamları bir yana qoyaraq poeziya üçün gözəlliyin yeni tipini konkret şəkildə təsvir edir. Onun gürçü gözəllərinə həsr etdiyi şeirlərə müraciət etmək kifayətdir.

Vaqif nikbin şairdir. Təkcə bu xüsusiyyətləri ona Azərbaycan poeziyası tarixində xüsusi mövqə qazandırmışdır. Vaqif şeirlərinə qədər nikbinliyin bu cür parlaq ifadəsi poeziyamıza xas olmamışdır. Vidadi ilə nəzm yazışmalarında Vaqif qeyri-ixtiyari olaraq materialist dünyagörüşü səviyyəsinə dək yüksəlir:

*Ta cəsədin ciida olmayıb candan,*

*Bil özünü artıq sultandan, xandan,  
Qəriblik, ayrılıq nədir ki,  
ondan Bu qədər çəkibsen azar, ağlarsan?*

Həyat sevincərini bu cür tərənnüm edən şair insan əzablarına və feodal cəmiyyətinin ədalətsizliyinə də biganə deyil. "Görmədim" müxəmməsində şair öz əsrinin, mühitinin ümumbaşarı nöqsanlarının əzəmətli ittihamçısı kimi çıxış edir:

*Mən cahan mülkiündə mütləq doğru halət görmədim,  
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.*

Vaqifin çəkdiyi acıları özü dərk etmiş, qəzəbi ləkənik ifadəninə edilmişdir. Dövrün ictimai qanuna uyğunluqlarının tam aydınlığı ilə qiymətləndirir:

*Müxtəsər kim, böylə dünyadanın gərək etməz həzər,  
Ondan ötrü kim, dəyildir öz yerində xeyrү-şər,  
Alılər xaki-məzəllətdə, dənilər mötəbər,  
Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər,  
İşlənən işlərdə əhkamü-ləyaqət görmədim.*

Klassik Şərq poeziyasının sırlarına, onun bədii ifadə vasitələrinə dərindən yiylənən şair onları aşiq tapıntıları ilə six şəkildə calaşdırmış, çox vaxt folkloran, xalq dilindən istifadə etdiyindən, şerin tamamilə orijinal səslənməsinə nail olmuşdur. Məhz Vaqifin sayəsində xalq şeir forması olan qoşma yazılı poeziyada geniş tətbiq edilmiş və ədəbiyyatın demokratikləşməsində, həyatın realist qavranılmasına yaxınlaşmasında mühüm rol oynamışdır.

XVIII əsr Azərbaycan poeziyası, xüsusən aşiq sənəti və üslubuna görə ona yaxın olan yazılı ədəbiyyat qonşu Qafqaz xalqlarının poeziyasına da müəyyən təsir göstərmiş, onların bir çox aşıqları öz qoşmalarının bütöv və ya bir hissəsini Azərbaycan dilində yaratmışlar. Azərbaycan poeziyasının nümunələri Gürcüstan, Ermənistən və Dağıstanda geniş yayılmışdı. Qafqaz xalq ədəbiyyatının qarşılıqlı təsirinə parlaq nümunə Azərbaycan, erməni, gürcü dillərində eyni uğurla yaranan erməni şair və aşığı *Sayat Novanın* yaradıcılığıdır. Azərbaycan dilində yazdığı

şeirlərdə Sayat Nova aşiq poeziyası atributlarından incəliklə istifadə etmək bacarığını nümayiş etdirmiştir.

XVIII əsr Azərbaycan ədəbiyyatı milli mədəniyyətin təkamü lündə mühüm mərhələ olmuşdur. Folklor ünsürlərinin, poeziyanın xalq üslubu və növlərinin, xalq dili xüsusiyyətlərinin yazılı ədəbiyyata keçməsi, canlı insan hissələrinin, konkret şəxs və hadisələrin, gerçəklilikin realist inikasının təsvirinə meyil XVIII əsrin ədəbi prosesi üçün səciyyəvi olan mühüm məqamlarıdır. Bu dövrün uğurları Azərbaycan ədəbiyyatının keyfiyyətə yeni inkişaf mərhəlesi üçün zəmin yaratdı.

**Epiqrafik abidələr.** XVIII əsr epiqrafik abidələrinə, əvvəlki dövrlərdə olduğu kimi, memarlıq abidələri, məzar daşları, saxsı, metal, taxta və s. bərk materialdan düzəldilmiş möişət əşyaları üzərində rast gəlmək olur. Həmin kitabələr ölkəmizin ərazisində qalmış müxtəlif formalı sənduqə, başdaşı, sinədaşı, qoç və at heykəlli məzar daşları, məscid, karavansara, hamam, ovdan, mədrəsə, qala hasarları və s. istehkam və ictimai binalar üzərində qoyulmuş löv-hələrə həkk olunmuşdur.

XVIII əsr kitabələrinin mətnlərinə görə beş yerə bölmək olar:

1. İnşaat xarakterli - yəni binanın tikinti tarixindən bəhs edən kitabələr. Bu kitabələrdə bəzən binanın tikdirən şəxsin, tikən memarın, inşaatçı ustannın, kitabəni yazan xəttat-nəqqaş-həkkakının, dövrün hökmərinin, əyanlarının, vəzifə sahiblərinin adları qeyd olunurdu.

2. Sənədlərin lapidar nüsxələri. Buraya dövlət sənədləri, hökm, fərman; ictimai sənədlər - vəqfnamə, müracətnamə, dövrün müxtəlif ictimai-iqtisadi, siyasi vəziyyəti haqqında xəbər verən məlu matlar daxildir. Belə kitabələrin mətni nisbətən genişdir, lakin sayı çox azdır.

3. Epitafiyalar məzar daşlarında həkk olunmuş yazılardır. Epitafiyalarda dəfn olunan şəxsin adını, ölüm tarixi və ictimai vəziyyəti haqqında qısa məlumat verilir.

4. Dini mətnlər. Bütün kitabələrdə dini mətnlərə geniş yer verilir. Tarixi abidənin təyinatına uyğun Quran ayəleri və hədislər seçilir. Dəfn olunanların ictimai mənsubiyətinə, şəxsi ləyaqətinə, mənsub olduqları təriqətə, fəlsəfi dünayabaxışlarına uyğun dini mətnlər - ayə, hədis və dualar yazılmışdır.

5. Mənzum parçalar: qəmğın mərsiyələr, bayatılar, hikmətli beyt və rübatlar, adətən, məzar daşlarına yazılmışdır. Lakin XVII-XX əsrin əvvəllərinə aid inşaat kitabələrinin də mənzum tərtib olunması hallarına təsadüf edilir. Ordubadın, Bakı cümə məcidləri yanındakı mədrəsələrin, Dərbənddəki Fərruxiyyə mədrəsəsinin, Şah Abbas məscidinin, Dərbənd Cümə məscidinin, Bakı Cümə məscidinin, Suraxanıda hind atəşgədəsinin kitabələrini buna misal göstərmək olar.

Fərruxiyyə mədrəsəsi üzərində onun bütün orta əsr boyu fəaliyyət göstərməsini sübut edən bir neçə mənzum kitabı yazılmışdır. Burada Quba xanı

Şeyxəli xanın vaxtında mədrəsə binaları ikidəfə 1220(1805)-ci ildə, h. 1204(1789/90)-ci illərdə təmir edilməsi göstərilir. Kitabələr nəstəliq xətti ilə fars dilində yazılmışdır.

XVIII əsr kitabələri Azərbaycanda elmin, maarifin, tədrisin inkişaf etməsini, bədii daşyona sənəti, memarlıq məktəblərinin fəaliyyət göstərməsini sübut edən bir sıra alim, müdərris, memar, inşaatçı usta, nəqqas və xəttatların adlarını elm aləminə bəxş etmişdir.

Elm-mədəniyyət mərkəzlərindən sayılan Qax rayonunun Ənbərçay cəməsində elmi-pedaqoji fəaliyyəti ilə şöhrət tapmış alim Seyid Məhəmmədin (vəf. 1127/1715) məzarı bu gün belə xalq tərəfindən böyük ehtiramla ziyarət olunmaqdadır. Seyid Məhəmmədin övladlarından Molla Yusif, Molla Fətəli, Molla Nəsir, Molla Məhəmməd kimi alımlar bu ənənəvi əsrimizin əvvəllərinə kimi davam etdirmişlər. Qax rayonunun Ləkit cəməsində 300 ilə qədər fəaliyyət göstərmiş alim Ramazan Əfəndi və onun övladlarının - alim Hacı Yaqub Əfəndi, alim Hacı Hüseyn Əfəndi, alim Ramazan Əfəndi, alim Qazi Məhəmməd Əfəndi, Molla Sultan, Hacı Ramazanın adları cəmenin baş fasadına hörülülmüş başdaşılara yazılmışdır.

Zaqatala rayonunun Əliabadın cəməsində alim-müdərris Hacı Rzabala Əfəndi, Eär cəməsində alim-müdənis Məhəmməd Əfəndi və elmi-pedaqoji fəaliyyəti bu kimi camelərlə, mədrəsələrlə bağlı olan alim-müdənislərin adına bir sıra kitabələrdə rast gəlmək mümkündür. Belə alim-müdənislər camelərin nəzdində mədrəsə binası tikdirir, orada yaşayır və bütün həyatını elmə, tədrisə həsr edir, vəfatından sonra camelərin yanında dəfn olunurdular. Məzərlərinin sonradan ziyarətgahı çevriləmisi, xalq kütlələri tərəfindən müqəddəslər kimi yad edilməsi onların elmi-pedaqoji fəaliyyətinə verilək qıymətdir.

I Şah Abbas dövründə Ordubadında tikilmiş came və mədrəsə, Bakıda və digər şəhərlərdə mövcud olan came, mədrəsə, məktəb-məscid binaları üzərində qalmış kitabələr həmin elm, maarif-tədris mərkəzlərinin XVIII əsrə və daha sonralar fəaliyyətdə olduğunu sübut etməkdədir. Ordubadın mədrəsəsinin giriş hissəsində - baştağda mavi şirli yerlikdə sarı rənglə nəstəliq xətti ilə farsca yazılmış böyük bir kitabə qoyulmuşdur. Kitabə bəzi yerlərdən tökülmüşdür. Qalan hissələrdən məlum olur ki, Ordubadda mədəniyyət, maarif və təhsilin inkişafı məqsədilə "şah dövlətinin yüksək məqamlı köməkisi, rəhbərliyin dühası məclis-nəvis (karguzar) Məhəmməd İbrahim" mədrəsə binasını 1126/1714-cü ildə bərpa etmişdir. Kitabədə katib Məhəmməd İsmayıllı Əbd ən-Nəsirin, sərkər Hacı Saleh və Hacı Məhəmməd b. abid Dəvətdarın da adları qeyd olunmuşdur.

Kitabələr üzrə əsası XVII əsrдə qoyulmuş, XVIII əsrдə və XIX əsrin əvvəllərinədək davam etmiş bir sıra memarlıq, bədii daşyonma, xəttatlıq, nəqqaslıq, heykəltəraşlıq məktəbləri, onların banilərinin, görkəmli ustaların adları aşkar edilmiş, məktəblərin fəaliyyətinin xronoloji çərçivəsi, təsir dairası müəyyənlenmişdir. Bunlarda Əhəngdaşı üzrində işləmiş bakılı usta Seyid Taha, xəttat Nəziri və Şirvan Abşeron məktəbinin bir sıra davamçılarının əsərləri zəmanəmizdək gəlib çatmışdır. Əhəngdaşına yazılmış kitabələr Bakı, Şamaxı, Dərbənd, Qarabağ, Qəbələ, Quba xanlıqlarının ərazisində qalmışdır. Şimal-qərb rayonları ərazisində yaşayıb-yaratmış xəttat-həkkaklar çaylaq daşları üzrində işləmişlər. Yerli material ustaların iş üslubuna əsaslı təsir etmişdir. Çaylaq daşlarının sərtliyi, onun üzrində kitabə və nəbati motivlərin həkk olunmasının çətinliyinə baxmayaraq, bu ustaların tərtib etdiyi kitabələr bədii cəhətdən üstünlük təşkil edir.

Şimal-qərb rayonlarının ustalarının tərtib etdiyi kitabələrin mətnləri əsasən ərəb dilində yazılmışdır. Bu, ustaların ərəb dilini yaxşı bildiyini sübut edir. Gözəl süls-nəsx xətti, qabartma üsulla həkk olunmuş kitabələrin əksəriyyəti nəbati ornament motivləri ilə birgə tərtib olunmuşdur. Kitabələri haşiyələyən ornament motivlərinin sxemini bir-birinə əks istiqamətdə dalgalanan qoşa xətlər təşkil edir. Xətlərin üzrində üçlüçəkli figur, ıslimi naşıxlardır. Naşıxlardan mürəkkəb motivlərində iki və ya üçrəsmili fiqurlar üst-üstə düzülmüşdür. İnşaat kitabələrinin, epitafiyaların haşiyələrində və festonlarında çatmatağ formasında tamamlanan şaquli ox üzrə mürəkkəb sxemli nəbati motivlər və həndəsi ornamentlərlə həməhəng tərtib edilmiş bədii yazılı lövhələr, Azərbaycanın şimal-qərb rayonları ərazisində fəaliyyət göstərmiş bədii daşyonma sənəti məktəbinin ən nəfis, orijinal və dolğun nümunələrini təşkil edir. Bunlardan İlisu lövhələri çox maraqlıdır.

Şimal-qərb bölgəsində fəaliyyət göstərmiş xəttat-nəqqas Əli, Molla Şahmərz b. Molla Səfallah, Şeyx Məhəmməd, Molla Qurban, Abdulla, Molla Xəlil, Əyyub b. Molla Mahmud (Şeyx Məhəmməd nəslindən), heykəltəraş Abid (Ordubadın) və başqalarının işləri qeydə alınmışdır. Kitabələrə əsasən, şimal-qərb bölgəsi üzrə memar, inşaatçı usta, xəttat, nəqqas və həkkak adları elm aləminə indiyə kimi məlum olan 8 nəfərdən 146-ya çatdırılmışdır.

XVIII əsrin birinci yarısında Azərbaycan ərazisində gedən İran-Türkiyə müharibələrinin ağır nəticələri - iqtisadi böhran, şəhər və kəndlərin dağılmazı, əhalinin yurdsuz qalaraq acliq, xəstəlik nəticəsində məhv olması dövrün kitabələrində öz oksini tapmışdır. Bu barədə Ordubadın rayonunun Vənənd kəndindəki kitabədə (h. 1145/1732) maraqlı məlumat verilir: "...bahalıq və qəhətlik nəticəsində zəmanə cəhənnəmi andırırdı. Zəmanə elə pis olmuşdu ki, Vənənd kəndi və onun ətrafi bir il içərisində üç dəfə talan edilmişdi. Bir çox müsəlman qadının və kişi lər öldürülmüş və

əsir alınmışdı. Digər Allah bəndələri qaćaraq Arazi keçmiş, o taydakı kəndlərdə məskən salmışdır. O pozğunluq zamanında alver qapısı bağlanmışdı...".

Kitabənin əvvəlində siyahısı verilmiş ərzəq mallarının qiymətinin hədsiz dərəcədə bahalandığı qeyd olunmuşdur.

Kitabənin yazılıdığı tarixdən bir neçə il sonra, yəni 1736-cı ilin martında Nadir özünü Muğanda İran şahı elan edəndən sonra ölkənin iqtisadi vəziyyəti daha da pişmişdi. Nadir şahın apardığı arasıkəsilməyən mühərribələr nəticəsində demək olar ki, XVIII əsrin birinci yarısında Azərbaycanda tikinti işləri aparılmamış və bununla əlaqədar kitabələr də yazılmamışdır.

Bu, bir daha göstərir ki, vəziyyət Vənənd kitabəsində göstəriləndən yaxşı olmaşıdır. Azərbaycan ərazisində bu gün də xalq kütünləri tərifəndən ziyanlı gəlmiş sufi, alim, şeyx, Mövlana, təriqət mürşidlərinin məzarları mövcuddur.

İlk orta əsrlərdə qatı dini təriqət kimi yaranmış sufizm böyük inkişaf yolunu keçərək müsəlman dünyasının ədəbiyyatına, incəsənət və mədəniyyətinə təsir etdiyi kimi, siyasi həyatında da böyük rol oynamışdır. Azərbaycanın şimal-qərb bölgəsində - Şəki, Qax, Zaqatala, Oğuz, Balakən, Qəbələ, Şamaxı və digər rayonlarında sufı-qardaşlıq cəmiyyəti "Nəqşibəndiyə" şeyxlərinin - mürşidlərinin, ruhani alımların, mülqəddəslərin məzar daşları aşkar edilmişdir. Kitabələrə əsasən cəmiyyətin mərkəzi Şəki rayonundakı Baqqal kəndində olmuş, Baş Laysk, Balakən rayonunun Katex kəndində fəaliyyət göstərmişdir.

Baqqal kəndində cəmiyyətin "Ələviyyə" qolunun əsasını qoymuş Mövlana Şeyx Mahmud Əfəndi XIII əsrde Səlib yürüşlərinə qarşı bütün islam dünyasını birləşdirməyə çalışan Seyid Əhməd Bədəvinin nəşlinəndənir. XVI əsrən şəliyə qarşı düşmənçilik aşlayan "Nəqşibəndiyə"nin "Ələviyyə" qolu şələri də eyni cəmiyyətdə birləşdirməyə çalışmışdır.

Azərbaycanda "Ələviyyə"nin gərgin fəaliyyəti dövrü Rusyanın 1801-ci ildə Gürcüstanı, Azərbaycanın Gəncə, Quba, Şəki, Şirvan, Qarabağ, Talış xanlığını tutması və Qafqaza marağının artması ilə üst-üstə düşündürdü. Rusiya hələ XVIII əsrin axırlarında Gürcüstan və Kiçik Asiyadan İstanbula çıxməq istəyirdi, Gürcüstanda möhkəmlənmək üçün isə Azərbaycanın şimal-qərb bölgəsində möhkəmlənəmək lazımdı. Əhalisi milli tərkibcə müxtəlif olan bu bölgədə məzhəb ayrınlıqları da vardi. Çar Rusyası bundan istifadə etməyi planlaşdırılmışdı.

Məhz buna görə də qeyd olunan bu bölgədə "Ələviyyə" cəmiyyətinin şeyxləri çarizmin müstəmləkəçilik siyasetinə qarşı müstaqillik uğrunda gedən xalq hərəkatına başçılıq etmiş və ölkənin siyasi həyatında mühüm rol oynamış, sosial-siyasi şəraitlə və əsrin əvvəlinə kimi müxtəlif hadisələrlə əlaqədar olaraq ayrı-ayrı formalarda özünü göstərmişdir.

İlk mənbələrdən və epiqratik abidələrdən məlum olduğu kimi, Azərbaycanda bir sıra tikinti işləri aparılmışdır. Nuxada, Şuşada, Naxçıvanda xan sarayı, Ağdamda imarətlər, Pənah xana və nəslinə aid günbəzlər tikilmişdir. XVII əsrin ikinci yarısında Bayat, Şahbulaq (Tərnəküt), Pənahabadın (Şuşa) qalaları salınmış və həmin qalalarda bazar, karavansara, məscid, hamam və s. binalar inşa edilmişdir. Bakı, Şamaxı, Ordubadın, Dərbənd, Quba və digər Azərbaycan şəhərlərində hərbi istehkam, ictimai-mülki binalar tikilmiş, üzərində kitabələr qoyulmuşdur.

Kitabələr memarlıq abidələrinin bina olunması, bərpa və təmir edilməsinə dair məlumat verməklə bərabər, bir çox sosial-iqtisadi, siyasi-inzibati məsələlərin aydınlaşdırılmasına da tarixi mənbə kimi kömək edir.

Kitabələrdə bir sıra yüksək peşə dərəcələrinə (ustadın əl-əsatid, rəis əl-əsatid - ustalar ustası, usta) layiq görülmüş inşaatçıların, o cümlədən Məhəmmədvəli, Məhəmməd xan Eanai, Dərvish Zaxuri, Molla Həsən Qurdqulu, Usta Məhəmməd Kunalu, Əbdülvəli Zaxuri, İlisuły Übeydulla, Ayba, Bacı əl-Qu muqi, Ustadın Seyid b. Aşur, şamaxılı uстalar Eəfər və Həşim, Hacı b. Hüseyn, nuxali Əzizin oğlanları Ustadın Məhəmmədnəbəi, Abbasəli və b. adları qalmışdır.

**İncəsənət və memarlıq.** Qədimdən təşəkkül tapmış ənənələri davam etdirən xalq ustalarının xanlıqlar dövründə yaratdığıları diqqəti cəlb edən memarlıq abidələri, dekorativ-tətbiqi incəsənət nümunələri nəzərə alın məzsa, bu dövrün təsviri incəsənəti ümumiyyətlə durğunluq dövrü kimi səciyyələnə bilər.

XV-XVII əsrlərdə öz inkişaf zirvəsinə çatmış və Orta Şərqdən xaricdə belə şöhrət tapmış miniatür boyakarlıq və tətbiqi incəsənət XVIII əsrдə tədricən tənəzzül edir.

Bu dövrün təsviri incəsənətinin ən geniş yayılmış və inkişaf etmiş sahəsi, ən gözəl nümunələri XVIII əsrin memarlıq abidələrində dövrümüzə qədər çatmış divarüstü boyakarlıqdır. Əsrlər bəyən ölkəmizin başına gələn təbii və ictimai fəlakətlər nəticəsində tarix bizi divarüstü boyakarlığın daha qədim nümunələrinin saxlamışdır. İstifadə olunmuş boyaların keyfiyyətsizliyi naxışların sıradan çıxmasına səbəb olmuşdur.

Monumental və xalq-dekorativ incəsənətinin bu önemli sahəsinin Azərbaycanda geniş rəvac tapması bir sıra yazılı qaynaqlarla təsdiq edilir. 1796-cı ildə rus qoşunlarının Azərbaycana yürüşünün iştirakçısı P.Q.Butkov Dərbənddə yaşayış evi interyerinin bəzəyini təsvir edərək yazar ki, orda olan süjetli kompozisiyaların bəzisi "başçıları fillərə minmiş qədim asiyalıların döyüşünü, bəzisi sevgililərin görüşünü, bəzisi isə atlı ovçuların maralları qovaraq onları qılıncla öldürməsini təsvir edir".

P.Q.Butkovun Bakı Xan sarayının divar naxışları haqqında ötəri yol yazıları böyük maraq doğurur: "Bakıda qoşunlar bir neçə gün qalmışdır. Bulqakov həmişə

sırf Şərqi zənginliyi ilə seçilən Xan sarayında yaşayırıdı. Buradakı divarlarda böyük ustalıqla rəngli boyalarla çəkilmiş və qızılı rənglə işlənmiş tarixi rəsmənlər xüsusi dəyərə malik idi. General Bulqakovun əmrinə görə xüsusi iskənə ilə bir neçə rəsm divarlardan qoparılmış və iş elə məharətlə görülmüşdü ki, rəsmənlər bütöv qalmışdı". Şübhə yoxdur ki, burada səhbət sonuncu Bakı xanı Hüseynqulu xanın sarayı haqqında gedir.

Şamaxı darvazasından qalaya çıxış yolunun sol tərəfində yerləşən saray hələ XIX əsrin 50-ci illərində dururdu. Elə bu illərdə də Hans Hauzenin verdiyi xəbərə görə, saray "Avropa zövqünə uyğun dəyişdirilmiş" və orada şəhərin komendantı yaşamışdır.

Bu məlumatlara əsaslanaraq belə nəticəyə gəlmək olar ki, göstərilən rəsmənlər İrəvan sərdarı sarayındakı rəsmənlər kimi kətan üzərində yağılı bəya ilə işlənmiş, sonra isə divarlara quraşdırılmışdır. Onların bir hissəsi, Mirzə Qədimin işləri kimi, 1806-ci ildə general Bulqakovun əmri ilə yüksək ustalıqla divardan qoparılmış, qalanları isə ya çıxarılmış, ya da XIX əsrin 50-ci illərində "Avropa zövqü ilə" dəyişdirilərkən məhv edilmişdir.

XVIII əsrдə Azərbaycanda divar naxışlarının ən gözəl və tipik nümunələri Şəki Xan sarayında və Şəkixanovların evində, Lahic, Şuşa, Ordubadın və digər şəhərlərdəki yaşayış evlərinin, ictimai tikililərin interyerində qorunub saxlanılmışdır.

Interyerin divar naxışları ilə dekorativ tərtibatı ənənəvi xarakter daşıyır. Xan sarayı və Şəkixanovların evinin memarlıq interyerində naxışların kompozisiyasının tərkibində rəssamlar və xalq ustaları müəyyən olunmuş üslubun əsas prinsiplərinə riayət etmişlər.

Naxışların bölgüsü interyerin memarlıq hissələrinə, memarlıq-dekorativ elementlərinin forma və xüsusiyyətlərinə tam uyğun gəldirdi. Divar üzərində yüksək olmayan panel yerləşdirilir, böyük orta hissəni memarlıq-dekorativ elementlərlə zəngin bəzədilmiş panno təşkil edir. Yuvarlı friz və ya kamiz xətti və nəhayət, naxışlı ilaoren çəkilir. Bir çox hallarda bütün divar səthi, eləcə də qapılars, taxçalar, tavanlar və buxarının ətrafi naxışla örtülür, bu da bütünlükə interyerin bəzəyinə xalça xarakteri verir.

Panel üzərindəki naxış motivləri əsasən çoxüzlü və ulduzu fiqurlardan ibarət həndəsi ornamental kompozisiyalar, üslublaşdırılmış nəbatı motivlər, bəzi hallarda isə realist cəsinə təsvir olunmuş gül dəstələri və ya budaqlar üzərində quşlardır.

Fantastik və real heyvan, quş, eləcə də nağıl qəhrəmanlarının təsvirləri ilə yanaşı, Azərbaycanın divar naxışlarda portret xarakterli və süjetli-tematik kompozisiyalar da vardır.

Portret təsvirlərinin və insan fiqurları olan süjetli naxışların ən yaxşı nümunələri Şəkixanovlar evinin və Şəki xanları sarayının memarlıq dekorunda qorunub saxlanılmışdır. Şəkixanovlar evin divarlarındakı yeddi taxçada Nizaminin ölməz poemasının qohrəmanlarının - yeddi personajın təsviri verilmişdir. Onlardan dördü beldən aşağı güllərlə əhatə olunmuş halda, üçü isə boyu bərabəri təsvir edilmişdir. Bəzi fiqurlar bəsət icra olunmuş şərti mənzərə fonunda verilmişdir. Portret təsvirləri arasında Bisütun dağını yaran əfsanəvi Fərhadının obrazı daha böyük maraq doğurur. Bu naxışın kompozisiya və obraz həllində rəssamın ənənəvi müstəvəi üslubdan əzaqlaşmaq cəhdini hiss olunur. Fərhadın təsviri fiqurun ahəngdar modelləşdirilməsi, pozaların dinamikliyi və özünəməxsus psixoloji ifadəliliyi ilə seçilir.

Şəkixanovlar evinin naxışlarında plafonun ornament kompozisiyasına İranın son dövr saray naxışlarını xatırladan dörd yarımcılpaq mələk təsvirinin daxil edilməsi mövzu qeyri-adiliyi baxımından maraq doğurur. Realist üslubda işlənmiş mələklər fiqurların plastik modelləşdirilməsi, eləcə də rakurs və hərəkətin çox uğurla seçilməsi ilə fərqli olunur.

Portret xarakterli naxış Ordubadın rayonu Vənənd kəndindəki bir yaşayış binasında da qorunub saxlanılmışdır. Bəyə bərabəri təsvir olunmuş gənc oğlan və qız fiqurları obraz şəhərinə, kompozisiya rəng həllinə, çəkilmiş üslubuna, eləcə də geyim və digər fərqli cəhətlərinə görə, Şəkixanovlar evinin portret təsvirlərinə çox uyğun gəldiyindən, bunların da XVIII əsrin sonunda naməlum rəssam tərəfindən icra edildiyi təxmin olunur.

Azərbaycanın divar naxışlarında çoxfiqurlu süjet kompozisiyaları yalnız Şəki xanlarının sarayında qorunub saxlanılmışdır. İkinci mərtəbədəki zəlin frizində çəkilmiş döyüş səhnələri çox maraqlıdır. 1940-ci ildə frizin bəzəi hissələri və sonrakı qatlardan təmizlənib açılmış ilk rəsm XVIII əsrin naməlum rəssamlarının işlərini XIX ərin sonu - XX ərin əvvəllərinə məxsus xalq rəssamlarının (Usta Qəmbər, onun qardaşı Səfər, oğlu Şükür, Şamaxı rəssamları Qurbanlı, Abbasqulu və başqalarının) əsərləri ilə müqayisədə araşdırmağa imkan verdi. Hazırda mövcud olan naxış 1902-ci ildə son bərpa işləri zamanı Usta Qəmbər və onun şagirdləri tərəfindən icra edilmiş və keçmiş təsvirin süjet və kompozisiyasının təkrarı olsa da, rəsm baxımından bir qədər zəifdir. Təsvirlərin koloriti əvvəlkindən daha tünd boyalarla icra edilmiş, ümumi üslub isə miniatür rəngkarlıqdan daha çox xalq üslubu rəsmləri ilə səsləşir.

Döyüş səhnələrində İran-Türkiyə müharibəsi təsvir olunmuşdur. Müxtəlif geyimli və yaraqlı atlı dəstələri öz sərkərdələri şah və sultan başda olmaqla dalgalanan bayraqlar altında bir-birinə qarşı hərəkət edirlər. Onlarla yanaşı, piyadalar və atlı dəstələri döyüşə girirlər. Hər iki tərəfdən artilleriya atəş açır, piyadalar

əlbəyaxa vuruşur; hər tərəfdə ölənlərin cəsədləri və kəsilmiş başlar görünür; sahibini itmiş, hürkmüş atlar müxtəlif tərəflərə qaçır. Bir az kənarda silahlı döyüşçülər əsirləri gətirir, digərləri isə öldürilmiş düşmən başlarını hökmdarın ayaqları altına atırlar. Bu təsvirlər də ənənəvi xarakter daşıyır; mənzərə və səma şərtidir. Perspektiv tamamilə yox dərəcəsindədir: kompozisiyanı içəriyə açmaq üçün rəssam fiqurları bir-biri üzərində yerləşdirmiş və ya ikinci planda yerləşən fiqurlar bir az kənara çəkilmişdir. Belə ki, adamlar və atlar bütövlükdə yalnız öz planda, dəstənin öündə, axırında təsvir olunmuşlar, qalanları isə bir xətt üzərində verilmiş və yalnız başları görünür. Beləliklə, qoşun kütləsinə göstərmək üçün rəssam şərti olaraq on at üzərində otuzdan çox atlı təsvir etmişdir.

Kompozisiya quruluşunun göstərilən şərtilikləri, şübhəsiz, orta əsr miniatür rəngkarlıq ənənələri ilə bağlıdır. Lakin miniatür rəngkarlığının təsviri dilinin mölüm şərtləri yalnız bunda təzahür etmir. Süjetin şərhindən detalların təsvirinədək bütün bədii quruluş miniatür rəngkarlığı təsirin iəks etdirir.

Bütün bu cəhətlər ov səhnələrinin təsviri üçün də xarakterikdir. Bu səhnələrdə xan, onun atılırı tūfəng və nizələrlə heyvanları-məral, qaban, ayi və fantastik əjdahanı öldürürler.

Şəki sarayının birinci mərtəbəsində yerləşən zalın stalaktit karnizinin naxışları mövzu qeyri-adiliyi və ifadə üslubuna görə bütün naxışlardan tamamilə fərqlənir. Böyük olmayan stalaktit özəklərin səthində kontur rəsmi və yalnız göy rənglə Azərbaycanın digər naxışları ilə heç bir üslub və tematik əlaqəsi olmayan müxtəlif janrlı səlmələrin miniatür təsviri verilmişdir. Burada, məsələn, əmək prosesləri və musiqiçi dəstələri, ovçu ilə it, əsasən memarlıq motivli mənzərələr və s. təsvir edilmişdir. Bu naxışlar süjeti və obrazların realist şəhri, perspektivin mövcud olması, rəsmələrin incəliyi və yüksək icraçı ustalığı ilə seçilir. Bütün bu cəhətlər və digər tərəfdən, mənzərə, memarlıq, geyim və personajların xarakteri rəssamın Qərbi Avropa rəngkarlığı ilə tanış olduğunu göstərir.

Güman edilə bilər ki, bu naxışlar Şəki xanının yanında qulluq edən və 1819-1820-ci illərdə Şəkidə olmuş ispan inqilabçısı Van Qalenin xatirələrində adını çəkilən italyan rəssamı tərəfindən iera olunmuşdur.

Orta əsr miniatür rəngkarlığında olduğu kimi, Azərbaycanın divar rəsmələrində də dünəyi tematika geniş yayılmışdır. Həmin divar rəsmələrinin icraçıları olan xalq usta və rəssamları Azərbaycan miniatür rəngkarlığı ənənələrindən geniş istifadə etmişlər. Digər tərəfdən, divar rəsmi stüjet, dekorativ üslub, rəngarəng naxış zənginliyinə görə naxıştikmə, basmanaxış, xalçaçılıq sənəti və xalq yaradıcılığının digər növləri ilə bilavasitə bağlıdır.

Xalq yaradıcılığı ilə bu cür qırılmaz bağlılıq, rəssamın ətraf həyatla canlı əlaqəsi Azərbaycan divar rəsmlərinə çox vaxt özünəməxsus realizm xüsusiyyətləri verirdi.

Ölkə iqtisadiyyatında natural təsərrüfatın hakim olduğu şəraitdə sənayedə sənətkarlıq üstünlük təşkil edirdi. Şəhərlərdə və bəzi kəndlərdə külli miqdarda pambıq, ipək və yun parça istehsal edən, döri emalı ilə məşğul olan, eləcə də zərgərlik məmulatı, mis və gil qablar hazırlayan emalatxanalar mövcud idi. Bu malların satışı həm xanlıq daxilində, həm də xanlıqlar arasında aparılırdı.

XVIII əsrən bugündək külli miqdarda dekorativ-tətbiqi incəsənət nümunələri, o cümlədən daş və ağaç üzərində bədii oyma, döymə metal məmulatı, xalçalar, saxsı qablar, parçalar və naxışlı tikmələr qorunub saxlanılmışdır.

Müxtəlif dekorativ incəsənət növləri arasında aparıcı yer xalçaçılığa məxsusdur. Əvvəllər olduğu kimi, XVIII əsrə də Quba, Bakı, Şamaxı, Qarabağ, Gəncə, Qazax, Təbriz, Ərdəbil xalça məmulatı ilə məşhur idi. Bunlar həm əhalinin ehtiyaclarını ödəmək, həm də xarici ticarət məqsədilə istehsal olunurdu. Yazılı mənbələrlə yanaşı, müxtəlif Avropa və Şərqi kolleksiyalarında saxlanılan xalçalar bunu bir daha təsdiq edir. Xalçalar xovlu (xalça, xalı, gəbə və s.) və xovsuz (palaz, kilim, sumağ, zili və s.) toxunurdu. Xovlu xalçalar naşışlarının incəliyi və rənglərin zənginliyi ilə fərqlənirdi.

Ətən əsrlərin xalçaçılıq ənənələrini davam etdirən bu xalçalar iki böyük qrupa bölündürdü: ornamentli xalçalar və süjetli-tematik xalçalar. İlkinci qrup xalçalar daha az miqdarda istehsal edilir və XVI-XVII əsrlərdə olduğu kimi, mürəkkəb kompozisiya, süjet rəngarəngliyi və texnikasının incəliyi ilə seçilirdi.

Xüsusi kolorit zənginliyi və naşış rəngarəngliyi ornamentli xalçalara xas idi. Azərbaycanın müxtəlif rayonlarının XVIII əsrə aid ornamental xalçalarının müqayisəsi göstərmüşdir ki, uzaq keçmişdə qəbul olunmuş kompozisiya üsulları və ornament motivləri nəsildən-nəslə təkrar edilərək, çox nadir hallarda yeni elementlərlə təzelənmişdir.

Bu dövr Azərbaycan xalçalarının ən gözəl nümunələri sırasında öz dekoruna görə seçilən iki xovlu xalçanı (1800-cü ildə biri Bakının Sura xanı, digəri isə Xilə kəndində toxunmuşdur), habelə XVIII əsrə Qaza xda (Almaniya, şəxsi kolleksiya) və Qarabağda toxunmuş süjetli kompozisiyalı xovsuz xalçaları (Kiyev, Qərb və Şərqi İncəsənəti Muzeyi) misal göstərmək olar.

XVIII əsrda xalçaçılıqla yanaşı, Azərbaycanda ipək, pambıq və yun parça istehsalı da mühüm əhəmiyyət kəsb etmişdir. Bodilların istehsali Şamaxı və Təbriz kimi ənənəvi mərkəzlərlə bərabər, XVIII əsrə Gəncə, Şəki və Marağa şəhərlərində də geniş inkişaf etmişdi. Məsələn, Şamaxıda 1500-ə yaxın toxuculuq

dəzgahı işləyirdi. Rusiya Elmlər Akadınımiyasının üzvü S.Qmelin qeyd edirdi ki, Şamaxıda ipək parça istehsal edən fabriklər vardi. Görünür, bu, muzdlu əməkdən istifadə olunan manufakturanın rüşeyimi idi. Şamaxıda istehsal olunan ipək parçaların çeşidi zənginliyi ilə fərqlənirdi. Burada öz istehsal texnikası, rəngi ilə seçilən darayı, tafta, kimxə və s. növlü parçalar hazırlanırdı. Yüksək keyfiyyətli bu parçalar geniş yayılmış və Qafqazdan kənara, o cümlədən İrana, Kiçik Asiyaya, eləcə də Həstərxana, oradan da Rusiyanın içərilərinə aparılırdı.

Xalq yaradıcılığının geniş yayılmış növlərindən biri də bədii tikmədir. Azərbaycan Tarixi Muzeyində saxlanılan həmin dövr bədii tikmə nümunələri onların yüksək bədii səviyyəyə və müxtəlif icra texnikasına malik olduğunu göstərir.

Təkəlduz və gülbətin kimi ənənəvi üslubla yanaşı, XVIII əsrдə möisət əşyalarına, paltara bəzək vunulduğda müxtəlif metallardan -gümüş, tune və s. hazırlanmış dairə, borucuq, romblardan geniş istifadə olunurdu. Bu tikmələrdə əsas üstünlük rəngbərəng yastı, parıltılı, ortası deşik metal dairələrə - pilələrə verilirdi. Onlardan daha çox Gəncə, Şuşa, Şəki, Qazax və Naxçıvanda istifadə olunurdu. Taxça üçün pərdələrdən və podnos örtüyündən tutmuş at çulunadək ən müxtəlif əşyalar pilələrlə bəzədilirdi.

Qarabağ xanının təkəlduzla tikilmiş papağı, Naxçıvanda gülbətinlə işlənmiş qadının köynəyi - arxalıq və Şuşadına hazırlanmış muncuqlu əl ağacı - büruncək XVIII əsr tikməsinin ən gözəl nümunələridir (Azərbaycan Dövlət İncəsənət Muzeyi). Onlar nəinki müxtəlif iş üsulu, eləcə də rənglərin və naxış motivlərinin zənginliyi ilə seçilir.

Azərbaycanda dəmir, mis, qızıl və digər metalların mövcud olması nəticəsində bədii metalişləmə sənəti geniş vüsət almışdır. Yazılı mənbələrin məlumatına görə, XVIII əsrдə bədii metalişləmə sənətinin mərkəzi Təbriz, Şamaxı, Şəki, Gəncə, Naxçıvan olmuşdur. Bakı, Moskva, Leninqradın və bir sıra xarici ölkələrin muzeylərində (məsələn, Bern Tarix Muzeyinin zəngin kolleksiyası) göstərmək olar) XVIII əsrə aid külli miqdarda bədii metalişləmə nümunəsi saxlanılır.

Metaldan hazırlanan əşyalar arasında mis döymə qablar daha geniş yayılmışdı. Əcnəbi səyyahlar bu dövr bir sıra Azərbaycan şəhərlərində forma və dekoruna görə gözəl olan ev əşyaları - sərpuş, aftafa, cam, şamdan, manqal və s. hazırlayan xüsusi misqər məhəllələri olduğunu qeyd edirlər. İrandakı rus səfirliliyinin həkimi I.Lerx 1745-ci ildə Şamaxıda hazır məhsula naxış vuran xüsusi oymaçı emalatxanaların mövcud olduğunu da yazır. Müxtəlif növlü metal əşyaların hazırlanmasında bədii emalın məlum olan bütün üsullarından - nəqqəşlik, oyma,

şəbəkə, cizgiçəkmə, minalama, inkrustasiyadan istifadə edilirdi. Bu zaman ornamentlə bəzəmənin bütün növləri tətbiq olunurdu.

XVIII əsrdə Azərbaycanda bədii metalişləmənin yüksək səviyyədə olmasını təsdiq edən gözləşmələr arasında şamaxılı usta Seyidzadə tərəfindən hazırlanmış gümüş bant qabı (Bərn Tarix Muzeyi), Gəncədə hazırlanmış dəstəməz üçün mis dolça, Təbrizdə hazırlanmış, üzərində Nizami poeziyası mövzusunda təsvirlər olan üçayaqlı masa (Azərbaycan Dövlət İncəsənət Muzeyi), eləcə də forma və dekoruna görə orijinal, üzərində 1717-ci il tarixi və Usta Nəcəfqulunun adını göstərilən Lahic pirindən gətirilmiş samovar xüsusi ilə fərqlənir.

Azərbaycanda ağac üzərində bədii işləmələrdən, əvvəlki dövrlərdə olduğu kimi, əsasən oyma, inkrustasiya və şəbəkə daha geniş yayılmışdır.

Əvvəlki yüzilliklərlə müqayisədə müəyyən texniki irəliliyiə nail olan bədii oymadan daha çox istifadə edilirdi. Rusiya və Qərbi Avropa ilə əlaqələrin inkişafı nəticəsində bədii oyma bir qədər modernləşmişdir. Bu dövrə yüksək reliyefli naxışlar, qoşa quş fiqurları və s. təsvir edən motivlər yaranır, əsrin sonunda isə oyma üzərində bəyəni naşıxlardan istifadə olunurdu.

Ağac üzərində bədii işləmənin yüksək sənətkarlıq nümunələri sırasında qasıq, mücrü, Şəki xan sarayı və Şəkixanovlar evinin bir sıra memarlıq detalları qeyd oluna bilər.

Dekorativ-tətbiqi incəsənətin daha geniş yayılmış bir növü də daş və gec üzərində bədii oyma olmuşdur. Daş üzərində oyma Abşeron, Şamaxı, Quba, Şəki, Qazax və digər yerlərdəki başdaşalarında təzahür edir. Bunlar əsasən sərdabəsiz daş plitələr olub, nəbatı və həndəsi elementlərlə bəzədilirdi.

Lakin əvvəlki dövrlərlə müqayisədə başdaşalarının naxışlarında təsviri motivlərə - heyvan, quş, insan fiqurları və möişət əşyalarına da təsadüf edilir.

XVIII əsrə aid gec üzərində oyma ən gözəl nümunələri Şəki və Gəncədə qalmaqdadır. Bunlar arasında Şəki xan sarayı və Şəkixanovlar evindəki gözəl dekorlu buxarilar və Gəncədə daxili səthi oyma naxışlarla bəzədilmiş günbəzli yaşayış evləri diqqəti cəlb edir. Bu dövrün döymə bədii işləmə növünün gözəl nümunəsi Şəki xan sarayıının fasadının tovuz quşları təsvir olunan pannodur. Bu panno kompozisiya aydınlığı, yüksək sənətkarlıq və XVIII əsr üçün səciyyəvi olan iki stilistik sistemin - ənənəvi və burada yeni yaranmış kompozisiya üsulu, ornament motivlərinin birləşməsi ilə fərqlənir.

XVIII əsr bədii sənətkarlıq və tətbiqi incəsənət nümunələrinin bu cür səthi xülasəsi belə onların xalq möişəti ilə bilavasitə əlaqəli olmasını təsdiq etməyə əsas verir.

Azərbaycanda XVIII əsrin ikinci yarısında baş verən tarixi və sosial-iqtisadi dəyişikliklər memarlığın inkişafı istiqamətinə də əsaslı təsir göstərmişdi. Bu, əsasən tikililərin tipologiyasında daha qabarıq nəzərə çarpir. Lakin artıq yeni şərtlərlə müəyyənləşdirilən stilistik xüsusiyyətlər də vardi.

Memarlıq fəaliyyətinin əsas sahələri və tikililərin tipologiyası o dövrədə Azərbaycanın bu və yadigar ərazisində xalq memarlığı xüsusiyyətlərinin təsirinin artmasını göstərir. Xalq memarlığının bu təsiri o zaman memarlıq fəaliyyətinin həllədici ünsürü olsa da, əvvəlki dövrlərin monumental memarlıq ənənələri yenə də mühüm təsirə malik idi. Xanlıqların ümudə cəhətlərindən biri iqamətgah və onun müvafiq istehkam kimi saray komplekslərinin yaradırılması zərurəti olmuşdur.

Şəhər ətrafında və xanlıq ərazisində müdafiə sistemlərinin inşası da mühüm idi. İbadət yerlərinin inşasında məhəllə məscidlərinin tikilisi əsas yert tuturdu. Əvvəlki dövrlərdə memarlıq zənginliyi baxımından Azərbaycan memarlığında ön cərgədə duran memorial memarlıq abidələrinin inşası XVIII əsrədə zəifləyir və bu sahədə aparıcı yeri kiçik hökümlü səkkizgüzəli türbələr tutur.

Şəhərsalmada - xanlıqların paytaxtının salınmasında iki əsas meyil qeyd olunmalıdır.

Birinci meyil xanlar tərəfindən paytaxt kimi Azərbaycanın qədim tarixi şəhərlərinin seçilməsidir. Bunlardan Bakını, Naxçıvanı, Gəncəni göstərmək olar. Bu qrup paytaxt şəhərlərə, 1734-cü ildə Nadir şah tərəfindən əsasən dağlıqlı masına baxmayaraq, Şamaxı da aid edilə bilər. Lakin bu dövrdə bir sıra xanlıqların yeni mərkəzləri də yaradılır və bununla əlaqədar şəhərsalma işində mühüm tədbirlərin aparılması müşahidə edilir. Şəhərlərin bu qrupuna, ilk növbədə, Qarabağ xanlığının paytaxtı Şuşanı aid etmək olar. Bu qrup şəhərlərə Quba da daxildir. Qədim Şəki 1772-ci ildə baş vermiş seldən sonra yeni ərazidə, müasir şəhərin ərazisində salınmışdır.

O dövrün şəhərsalma fəaliyyəti üçün ən çox səciyyəvi olan obyektlər Şəki və Şuşadır. Azərbaycan şəhərlərində şəhərsalma fəaliyyəti saray komplekslərinin inkişafından, yerləşdirilməsindən və ya müdafiə qurğularının tikilməsindən başlamışdı. Şəhərin ticarət və yaşayış tikililəri yerləşən hissələri isə mütəmadi olaraq dəyişirdi.

Mürəkkəb relyefdə yerləşən Şəki və Şuşanın tikintisində təbii şəraitdən ustalıqla istifadə olunması daha səciyyəvidir. Büyük Qafqaz dağlarının qolunda salınmış Şəki şəhəri planlaşdırma baxımından inşaatçılar tərəfindən küçələrin relyef istiqamətində pilləli strukturda, şəhərin ən yüksək nöqtəsinə ucalan amfiteatr kimi işlənmişdir. Şəhərin özündə isə ayrı-ayrı yaşayış evləri təbii landşaftda bacarıqla

düzülmüş bir mənzərə kimi görünür. Şəhərin ən əlverişli hissəsi olan "yuxarı başda" Şəki xan sarayı kompleksinin iç qalası yerləşir.

Şəki öz dövrü üçün yüksək dərəcədə abadın bir şəhər idi: küçələri daşla örtülmüş, saxsı borularla çəkilmiş su kəməri vardı.

Şuşa salınarkən ilk növbədə təbii şəraitdən məharətlə istifadimə edilmiş, ərazinin əlcət məz, alınmaz olmasının nəzərə alınmışdır. Şəhər yerləşən əraziyə yalnız şimaldan yaxınlaşmaq mümkün olduğundan, burada qala divarları tikilmişdir. Beləliklə, Şuşa olduqca möhkəmləndirilmiş şəhər idi. Şəhərin istehkam qurğuları öz növbəsində şəhər istehkamları və ya xan qalaları şəklində inşa olunmuşdur. Lakin şəhərlərdəki istehkam qurğuları ilə yanaşı, istehkam halına salınmış ayrı-ayrı qovşaqlar da mövcud idi.

Şamaxının dağıdılması ilə əlaqədar Mustafa xan öz iqamətgahını Fitdağ adlanan yeni, alınmaz bir əraziyə köçürürlək orada qala tikdirir. Fitdağ qalasının yerini tədqiq edərkən burada qala divarları ilə yanaşı, xan üçün nəzərdə tutulmuş bir çox yaşayış tikililəri də aşkar edilmişdir. Bunlar sırasında inqilabdan əvvəl "Divan xana" adlanan bir tikili vardı ki, bu da xan iqamətgahının geniş kompleks-dən ibarət olduğunu göstərir.

Bu dövrdə ayrı-ayrı qəsrlər də tikilirdi. Bunlardan ən əhəmiyyətli Pənah xanın ilk iqamətgahı olan "Şahbulagı" qəsri idi. Qəsrlər eləcə də şəhər daxilində tikilirdi. Şuşa şəhərindəki "Qara Böyükxanım" qəsri o cümlədəndir.

Bu dövrün maraq doğuran müdafiə kompleksi Əsgəran yaşayış məntəqəsi yaxınlığındakı müdafiə divarlarıdır. Bu divarlar Qarabağ xanlığı ərazi sinə basqınlarının qarşısında sıpər idi. Hər yerdə bəzi hallarda "Koroğlu" qalası adlandırılan müdafiə qalaları tikilirdi.

*Xan sarayları.* Bizə qədər gəlib çatmış ən qiymətli saray şəhərin yuxarı hissəsində, Şəki qalasının daxilində tikilmiş Şəki Xan sarayıdır.

Şəki şəhərinin Sankt-Peterburg Hərbi-Dəniz Arxivindən aşkar edilmiş 1853-cü ilə aid planı göstərir ki, günümüzədək gəlib çatan, 1763-cü ildə inşa olunmuş Şəki sarayı geniş saray kompleksinin bir hissəsidir.

Şəki Xan sarayı plan üzrə hər iki mərtəbəsi eyni olan və qabaq hissəsi cənuba baxan ikimərtəbəli binadır. Sarayın quruluşu yerli yaşayış memarlıq ənənələrinə yaxındır. Birinci və ikinci mərtəbənin mərkəzində böyük zal, zalın kənarında kiçik dəhlizlər, dəhlizlərdən qərbə və şərqə tərəf zallarla müqayisədə kiçik otaqlar yerləşir. Beləliklə, hər mərtəbə üç hissədən ibarətdir. Şəki Xan sarayının fasadını onun daxili quruluşunu dəqiqliksiz etdirir. Fasadının mərkəzi hissəsi rəngbərəng şübhəleri olan "şəbəkə" üslublu pəncərə ilə bəzədilmişdir. Bu mərkəzi hissə cinahlardan birinci və ikinci mərtəbələrin dəhlizini birləşdirən portal

kompozisiyalarla tamamlanır. Sarayın yan otaqlarının fasadın hissəsi də başdan-başa "şəbəkə" üslublu şüşəbəndlə tikilmişdir. Şüşəbəndən kənarda qalan kiçik divar səthləri isə suvaqla örtülmüş, üzərinə freska üsulu ilə ornamentli naxışlar vurulmuşdur. Sarayın bütün otaqları divar rəsmləri ilə bəzədilmişdir.

Təəssüf ki, XIX əsrдə aparılan bir sıra təmirlər nəticəsində əvvəlki rəsmlər sonradan bədii cəhətdən xeyli zəif olan rəsmlərlə örtülmüşdür. Lakin XVII əsrə aid əvvəlki rəsmlərin bir hissəsi, xüsusilə ikinci mərtəbədəki zalın plafonunu bəzəyən və XVIII əsrə aid kompozisiya və kolorit incəliyinə görə çox gözəl olan rəsm təmizləmə yolu ilə açılmışdır.

Plafon ornamentli kompozisiya üsulu ilə işlənmiş və üzərində ustanın adını - "Ustadın Abbasqulu" yazılmışdır.

Hazırda tədqiqatçılar Ustadın Abbasqulunu Şəki Xan sarayının müəllifi, yaradıcısı hesab edirlər. Sarayda aparılmış son təmirlər zamanı onun bədii rəsmlərinin Usta Qarabağı (ikinci mərtəbə), şamaxılı Usta Mirzəcəfər (birinci mərtəbənin zalı) və şamaxılı Usta Qurbanəli (yan otaqlar) tərəfindən icra olunduğu aydınlaşdırılmışdır.

Sarayda ağac üzərində oymaların gözəl nümunələri, xüsusilə oyma taxta qapılar qalmaqdadır. Saray kompleksinin şəbəkəsi dekorativ tətbiqi incəsənətin parlaq nümunəsidir.

Məlumdur ki, şəbəkənin mürəkkəb həndəsi ornamentlərdən ibarət ağaçdan olan əsası kiçik taxta detallardan, yapışqan və mixdan istifadə olunmayaraq quraşdırılmışdır, aradakı boşluqlar isə rəngarəng şüşələrlə örtülmüşdür. Sarayın interyerinə daxildən baxıldığda şəbəkənin ornament kompozisiyası və rəngarəng şüşələr sayəsində əfsanəvi bir mənzərə görünür.

Şəki Xan sarayı bütövlükdə yüksək sənətkarlıqla icra edilmiş memarlıq əsəridir. Saray həm də rəngkarlıq və xalq-dekorativ incəsənəti sintezinin nümunəsidir.

XVIII əsrдə Bakıda İçərişəhər qala divarları daxilində, Şamaxı darvazası yaxınlığında əzəmətli saray kompleksi inşa olunmuşdur.

Bu kompleks XIX əsrin əvvəllərində rus hərbi mühəndislərinin apardığı ölçülər əsasında bizə məlumdur. Həmin mühəndislərin ölçülərində kompleks "Xan və iki qacmış bəyin sarayı" adlandırılmışdır. Bütün bunlar göstərir ki, həmin kompleks bütövlükdə xan ailəsi üçün nəzərdə tutulmuşdur.

Saray ansamblı baş həyat ətrafında qruplaşaraq bir çox tikililərdən ibarət idi. Xan sarayının planlaşdırılmasında Bakıdakı Şirvanşahlar sarayı və Ordubadın şəhəri yaşayış binasından irəli gələn elementləri görmək çətin deyil. Bu

kompleksdən "Bakıxanovlar evi" adını altında məlum olan çox böyük fragmentlər biziş gəlib çatmışdır.

Digər şəhərlərdəki xan sarayları (o cümlədən İrəvandakı Sərdar sarayı) dövrümüzədək gəlib çatmasa da (erməni ekstremistləri dağıtmışlar), Şəki Xan sarayı və Bakı Xan sarayı timsalında o zamanın xan saraylarının xüsusiyyətləri haqqında təsəvvür yaratmaq olar.

*Dini tikililər.* Bu dövrün əsas dini tikililəri məhəllə məscidləri idi. Lakin bununla yanaşı, şəhərin mərkəzində Cümə məscidi əhəmiyyətini daşıyan ayrı-ayrı daha iri məscidlər də inşa olunurdu. Bu baxımdan ilk növbədə iki tərəfi qoşa minarələrlə əhatə olunmuş portal üslublu, əsas fasadını ilə diqqəti cəlb edən Şuşadakı "Gövhər ağa" məscidi və İrəvandakı "Göy məscid" diqqətəlayiqdir.

Ümumiyyətlə, məhəllələrə xidmət etmək üçün nəzərdə tutulmuş kiçik məscidlər də tikildi. Ordubadında "Dilbər", "Yuxarı anbar", "Sərşahyar" məscidləri, Şəkidə gözəl minarəli "Gilək" məscidi buna misal ola bilər. Minarəli məhəllə məscidləri Şuşa şəhərində də inşa edildi.

*Memorial tikililər.* Memorial tikililərin əsas növü səkkizbucaqlı türbələrdir. Onlar bir çox xanlıqlarda - Şamaxı, Quba, Şuşa və Qazaxda inşa edildi. Üstü piramida şəkilli günbəzlə örtülmüş bu adı səkkizbucaqlı tikililər, adətən, kiçik həcmli olmaqla öz bədii ahəngdarlığı və konstruktiv həlli ilə seçilir. Maraqlı dini tikililərə bir çox səyyah və şərqşünasın diqqətini cəlb etmiş Suraxanıdakı atəşpərəstlər məbədini də aid etmək olar. Bu abidə öz ümumi planına görə Azərbaycanın beşbucaq şəklində həyəti olan şəhər karvansaralarını xatırladır. Həyətin mərkəzində daimi atəş üçün qaz xətti çəkilmişdir və əsl ibadət yeri olan rotonda - pavilyon yerləşir. Həyəti əhatə edən tikililər məbəddə qulluq edən din xadimləri və ibadətə gələnlərin qalması üçün hücrələrdən ibarətdir. Şübhəsiz, mərkəzi məbəd tikilisi, daha doğrusu, Atəşgahın mehrabı Azərbaycanda hələ Mədiya dövründə geniş yayılmış bu cür mehrabların qədim inşası ənənəsini bir növ özündə əks etdirir.

Bu qrupdan olan çoxsaylı tikililərdən ən əhəmiyyətli Şamaxıdakı "Yeddi günbəz" türbəsi kompleksidir. Bu tikililər üzərində göstərilən tarix XIX əsrin başlangıçına aid olsa da, onların əsası XVIII əsrin sonu - XIX əsrin əvvəllərində qoyulduğundan memarlıq baxımından XVIII əsrə xas olan bütün xüsusiyyətləri özündə əks etdirmişdir.

"Yeddi günbəz" kompleksi yeddi türbədən ibarət olmuş, onlardan yalnız dördü biziş gəlib çatmışdır. Salamat qalan yazılar bu türbələrin xan sülaləsinə mənsub olan şəxslərin dəfnini üçün nəzərdə tutulduğunu güman etməyə əsas verir.

Bir türbənin yazısında onun inşa tarixi 1810-cu il göstərilmiş və şamaxılı Mustafa xanın anasının türbəsi olduğu qeyd edilmişdir. Türbə üzərindəki ayrıca yazda onu inşa edən "Ustadın Tağı memar" olduğu göstərilmişdir.

XVIII əsr memarlığı Azərbaycanın inkişafının milli ənənələri irliliyindən irəli gələn əsas tarixi meyilləri, onun üslub və tipoloji xüsusiyyətlərini eks etdirir.

**Fəlsəfi fikir.** İctimai-iqtisadi ziddiyətlərin kəskinləşməsi, feodal pərakəndəliyinin güclənməsi Azərbaycan şəhərlərinin iqtisadi və mədəni tənəzzültünə, sənətkarların əvvəlki əsrlərə nisbətən ölkənin ictimai-siyasi həyatındaki fəal rolunun zəifləməsinə gətirib çıxardı. Bu, dövrün dünyagörüşünün inkişafının həm sürət, həm də keyfiyyət xüsusiyyətlərində özünü bürüzə verdi.

Feodal pərakəndəliyinin vüsət alması və elm də daxil olmaqla şəhər mədəniyyətinin gerilənməsi daxili çəkış mələr nəticəsində parçalanmaqdə olan cəmiyyəti birləşdirən amillərdən birinin - rəsmi islamın mövqelərinin möhkəmlənməsinə gətirib çıxardı.

İctimai meydanda gedən sosial bəlalara və ilk növbədə zoraklığa qarşı humanist ideallar uğrunda mübarizə bu əsrde daha da güclənir. Azərbaycan mədəniyyəti tarixi üçün ənənəvi olan özündən əvvəlki klassik mədəniyyətin tədqiqi və təbliğü XVIII əsrin fəlsəfi fikir tarixində xüsusi yer tutmaqdə davam edir.

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi olan Mirzə Əbutilib xan Təbrizinin (1751-?) yaradıcılığının XVIII əsrə aiddir.

O, Nadir şah dövündə Hindistana köçmüş Azərbaycanlı ailəsində anadan olmuşdur. Mirzə Əbutilib Təbrizinin yaradıcılıq əsərləri və orta əsr Şərq poeziyasına, xüsusən Xaqani və Ənvərinin yaradıcılığına həsr olunmuş tədqiqatları önəmli yer tutur. O, 1791-ci ildə orta əsr şairləri haqqında "Xülasət ül-əfxar" adlı təzkirə yaratmışdır.

XVIII əsr panteist fəlsəfəsi Azərbaycanda sufizmin ideoloqu Mirzə Həsən Zünuzinin (1758-ci ildə Xoy şəhərində doğulub) əsərləri ilə təmsil olunur. Zünuzi "Bəhr əl-ülm" və "Riyaz ül-cənnət" əsərlərinin müəllifidir.

Məftun təxəllüsü ilə yazıb-yaradan Əbdürəzaq bəy Dünbulinin (1762-1827) əsərləri də bu əsrə aiddir. Ensiklopedik biliyə malik alim, antik və Şərq fəlsəfəsinin dərin bilicisi olan Dünbuli tarix, fəlsəfə, etnoqrafiya və ədəbiyyata dair əsərlərin müəllifidir. "Həqaiq əl-Ənvər", "Hədaiq əl-üdəba", "Məsnəvi", "Humayunnamə" və s. əsərlər onun yaradıcılığına aiddir.

Hakim təbəqələrin əlaqəsinin təqidi mənəvi kamillik, sutl panteizmi və demokratik meyillərin vəhdətini biz Məshinin (XVII-XVIII əsrlər) yaradıcılığında, xüsusən, onun "Vərqa və Gülsə" poemasında və "Qövsi Təbrizi" fəlsəfi poeziyasında aşkar edirik.

XVIII əsr ictimai, fəlsəfi fikir tarixində öz dini skeptisizmi ilə tanınmış Mirzə Mehdi İlahi Təbrizi dövrünün görkəmli şairi və alimi id i.

Görkəmli şair və mütəfəkkir Molla Vəli Vidadiinin müasiri olduğu cəmiyyətin ictimai-etik nöqsanlarını ifşa edən və insan ləyaqətinə hörmət aşlayan, yüksək humanizmi əks etdirən yaradıcılığı XVIII əsrin ideoloji həyatında mühüm bir mərhələ olmuşdur. Şairin alçaldılmış və təhqir olunmuşların həyatını yaşışlaşdırmaq yollarının səmərəsiz axtarışları onun görüşlərində bədbinlik və dini əhvali-ruhriyyə yaratmışdır. Yer üzünün hökmədarlarına inamını itirən şair Allaha ümid edir. Vidadiinin fikrincə, yalnız Allah bu dəhşətli dünyani dəyişdirməyə, yaşılaşdırmağa qadirdir.

Azərbaycan mədəniyyətinin parlaq nümayəndələrindən biri, dövrünün mütərəqqi siyasi xadimi şair Molla Pənah Vaqif idi.

Vaqif ırsinin əsas xüsusiyəti kimi xalq yaradıcılığını, xüsusən aşiq poeziyası realist ənənələrini ondan əvvəl gələn Şərq və Azərbaycan klassik mədəniyyətinin ictimai-siyasi və etik ideyalarının nəzəri dərinliyi ilə sintezini qeyd etmək lazımdır.

Vaqif poeziyasında məhəbbət və həyatda insanlar arasındaki təzadlı münasibətlər haqqında dərin fəlsəfi düşüncələr mövzuları çarrazlaşır. Özündən əvvəlki Şərq və Azerbaycan klassik fəlsəfi poeziyasından fərqli olaraq, Vaqif yaradıcılığında məhəbbət pantciş məzmununda deyil, yalnız dünyəvi xarakter daşıyır.

Lakin bütünlükdə nikbin və həyatsevər Vaqif yaradıcılığının ikinci bədbin tərəfi də vardır - zorakılıq və bərabərsizlik hakim olan dünyaya inamsızlıq. Şair deyir ki, hər şey yalan, əyri, dünyada düzgün bir şey yoxdur. Nə dostluq, nə sevinc, nə mənəvi rahatlıq, nə gördüğün işlərə görə ədalətli mükafat, nə də fərəh hissi doğuran kamillik vardır. O öz şikayətlərini "Görmədim" rədifli məsnəvisində vermişdir.

Vaqiflə çağdaş folklor ədəbiyyatında - "Koroğlu", "Aşıq Qərib", "Əslî və Kərəm", "Şəhriyar" və s. dastanlarda dünyadan zorakılığı, zülm, riyakarlıq bədbinlik deyil, zülmə qarşı fəal mübarizə hissi doğurur.

XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Şərqi islam aləmində Azərbaycan mütəfəkkiri və alimi, dövrünün böyük səyyahlarından biri olan Zeynalabdin Şirvanının ırsı geniş yayılmışdır.

Şirvanının dünyagörüşündəki idealizmlə materialist dünyani Allahla eyniləşdirən Nemətulla sufilik təriqətinin yaydığı panteizm bir-biri ilə uyğunlaşır.

Cəlaləddin Rumi "Məsnəvi"sinin 1895-ci il Bombey nəşrində Şirvanının Ruminin həyat və yaradıcılığına dair tədqiqatından giriş kimi istifadə olunmuşdur. Burada onun Həllac Mənsur, Mahmud Şəbüstəri, Əvhədi Marağayı, Əbdürəhman Cami və başqaları haqqında fikirləri mütəfəkkirin panteizmlə bağlılığını bir daha təsdiq edir.

Şirvanının əsərlərində biz sufilik təriqətləri və onların nəzəriyyəsi, fərqləri, panteist filosofların yolu və onların nəzəriyyəsinin qısa izahı, sufilik haqqında qeyri-ciddi alimlərin rəyləri, "sufi" ifadəsinin mənşəyi və yaranma tarixi və s. problemlər haqqında xüsuslu şərhlərlə rastlaşıırıq.

Şirvani varlıq, idrak, ruh, materiya və s. ilə bağlı məsələlərin həllinə panteist mövqedən yanaşır. O, canlıların iyerarxiyası haqqında danışarkən varlığın iki mərhələsi olduğunu təsdiq edir: birinci, mücərrəd varlıqdır - dərkədilməzdür, ikinci, dərkədiləndir, maddi dünya ilə bağlıdır.

Nəticədə Şirvani hər iki mərhələni eyniləşdirir. Mütəfəkkirin idrak nəzəriyyəsində təsəvvür elementləri mövcuddur: Allahı dərk etmək tələbi, ilahi vəhy haqqında nəzəriyyə və s. bizi əhatə edən maddi dünyanın dərk edilməsində şürə və elmin rolunu nəzərə çarpdıran rasionalizm nəzəriyyəsi ilə uyğunlaşdırır.


Şirvanının idrak nəzəriyyəsinə Şərq peripatetiklərinin nəzəriyyəsi, xüsusən onların fəal şürə, elm və təcrübənin vəhdəti, didaktik və etik kateqoriyaların vəhdəti, hissələrin harmoniyası haqqında təsəvvürlər xeyli təsir göstərmişdir. Şirvanının təlimində sosial və etik problemlərin şəhəri xüsusi yer tuturdu. Mütəfəkkir zülm və qəddarlığa qarşı çıxış etmiş, hakim təbəqələrin nümayəndələrini cəhalətdə və əxlaqsızlıqda günahlandıraraq onlara son dərəcə tənqidi yanaşmışdır.

Şirvanının etik təsəvvürlərində materialist cəhətlər humanizm, idealizm və tərkidünyalıq, zülmə itaət Allahın mərhəmətinə ümid etmək ideyaları ilə daim çulğasıdır.


Mütəfəkkir müasiri olduğu cəmiyyəti dəyişdirmək yolu ilə utopik ədalətli dövlət yaratmaq haqqında düşünür və ictimai kamiliyyin geniş programını təklif edir. Bu programda əsas diqqət cəmiyyətin yaxşılaşdırılmasına yönəldilmişdir.

## GENEALOJİ CƏMVƏLLÜLƏR

### QARAQOVUNLULAR




## AĞQOYUNLULAR




## ŞİRVANŞAHLAR


(XIII-XVI əsrlər)



I ŞAH İSMAYILIN ÖCDADLARI  
Əminəddin Cabrayıllı



**SƏFƏFİLƏRİN AĞQOYUNLULAR VƏ  
BİZANS KOMNEN SÜLALƏSİ İLƏ QOHUMLUĞU**



## XRONOLOJİ CƏDVƏL

1200-1271	Tarixçi Gəncəli Kirakos
?-1203	Şirvanşah I Fərruxzad ibn II Mənuçehrin hakimiyyəti
1201-1280	Məhəmməd Nəsimreddin Tusi
1204-1225	Şirvanşah I Gərşasb ibn II Fərruxzadın hakimiyyəti
1210-1225	Atabey Özbəyin hakimiyyəti
1215	Həsən Cəlal tərəfindən Alban dövlətinin bərpası
1215-1261	Həsən Cəlal (Alban hökmdarı)
1216	Alban Qanzasar kilsəsinin inşasına başlanması
1220-1222	Monqolların Azərbaycana ilk yürüşləri
1223	Qıpçaqların Azərbaycana basqını
1225	Gürcü feodallarının Gəncəyə hücumu
1225-1231	Azərbaycanda Xarəzmşah Cəlaləddinin hakimiyyəti
1225-1244	Şirvanşah III Fəribürz
1230-1294	Musiqişünas Səfiəddin Urməvi
1231	Gəncədə Bəndərin başçılığı ilə Cəlaləddinə qarşı üsyan
1231	Monqolların Azərbaycana ikinci yürüşü
1235	Gəncənin monqollar tərəfindən işğalı
1239	Dərbəndin monqollar tərəfindən tutulması və Azərbaycanın tam işğalı
1239-1256	Azərbaycanda Ali monqol xaqanlığı canişininin hakimiyyəti
1244-1260	Şirvanşah II Axsitan
1247-1318	Dövlət xadimi, tarixçi və həkim Fəzlullah Rəşidəddin
1252-1320	Filosof Mahmud Şəbüstəri
1252-1334	Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin

<i>1254</i>	Əhalinin monqollar tərəfindən siyahıya alınması
<i>1256-1357</i>	Azərbaycanda Hülakular (Elxanilər) dövləti
<i>1256-1265</i>	Monqol hökmdarı Hülaku xanın hakimiyyəti
<i>1259</i>	Marağa rəsədxanasının açılışı
<i>1260-1267</i>	Sirvanşah II Ferruxzad
<i>1262, 1265, 1288,</i> <i>1290, 1318</i>	Qızıl Orda xanlarının Azərbaycana yürüşləri
<i>1265-1282</i>	Monqol hökmdarı Abaqa xan
<i>1267-1294</i>	Şirvanşah II Gərşasb
<i>1274-1338</i>	Əvhədi Marağayı Rükneddin
<i>1276</i>	Arranda Abaqa xana qarşı üşyan
<i>1281-1345</i>	Alim, tarixçi Hamdullah Mustovfi Qəzvini
<i>1282-1284</i>	Monqol hökmdarı Əhməd Tekudar
<i>1284-1291</i>	Monqol hökmdarı Arqun xan
<i>1291-1295</i>	Monqol hökmdarı Keyxatü xan
<i>1293-1375</i>	Görkəmli alim, dövlət xadimi Məhəmməd ibn Hinduşah Naxçıvani
<i>1294-1317</i>	Şirvanşah III Ferruxzad
<i>1295</i>	Monqol hökmdarı Baydu xan
<i>1295</i>	Qazan xamin islam dinini qəbul etməsi
<i>1295-1304</i>	Qazan xan
<i>?-1308</i>	Riyaziyyatçı Übeyd Təbrizi
<i>XIII-XIV əsrlər</i>	Mərdəkan, Nardaran, Ramana, Ərk qalalarının inşası
<i>XIII-XV əsrlər</i>	Bakıda Şirvanşahlar kompleksinin tikiləsi
<i>XIV əsrin əvvəlləri</i>	Təbrizdə universitet səviyyəli Ali mədrəsonun açılışı
<i>XIV əsrin əvvəlləri</i>	Tobrizdə Dar üş-şəfa (xəstəxana) binasının tikiləsi
<i>XIV əsrin əvvəlləri</i>	Mahmudabad şəhərinin inşası
<i>1304-1316</i>	Sultan Məhəmməd Xudabəndə (Ulcaytu)
<i>1316-1335</i>	Sultan Əbu Səid

<i>1318</i>	Təbrizdə Rəbi-Rəşidi məhəlləsinin qarət edilməsi
<i>1318, 1319, 1320, 1322, 1334</i>	Hülakular dövlətində mərkəzi hakimiyyətə qarşı üsyانlar
<i>1322</i>	Bərdə türbosinin tikiləmisi
<i>1325-1390</i>	Əssar Təbrizi
<i>1334-1392</i>	Şeyx Sədrəddin Səfəvi
<i>1335</i>	Qızıl Orda xanı Özboyin Azərbaycana yürüşü
<i>1335-1336</i>	Monqol hökmdarı Arpa xan
<i>1336</i>	Monqol hökmdarı Musa xan
<i>1336-1338</i>	Monqol hökmdarı Mehəmməd xan
<i>1339-1340</i>	Monqol hökmdarı Satibəy xatun
<i>XIV əsrin 40-ci illəri</i>	Hülakular dövlətinin parçalanması
<i>1340</i>	Bağdadda Cəlairilər dövlətinin təsisü
<i>1340-1344</i>	Monqol hökmdarı Süleyman xan
<i>1340-1357</i>	Çobani feodallarının Azərbaycanda faktiki hökmranlığı
<i>1340-1392</i>	Fəzlullah Nəimi
<i>1344-1355</i>	Monqol hökmdarı Ənuşirəvani-Adil
<i>1344, 1346, 1357</i>	Təbrizdə Çobani feodallarına qarşı üsyənlər
<i>1345-1372</i>	Şirvanşah Kavus
<i>1345-1357</i>	Monqol hökmdarı Hesən xan
<i>1355-1434</i>	Şah Qasim Ənvər
<i>1357</i>	Qızıl Orda xanı Bərdi bəy
<i>1357-1359</i>	Çobani əmiri Əxicuq
<i>1359</i>	Fars hakimi Məhəmməd ibn Müzəffərin Təbrizi işgal etməsi
<i>1359-1410</i>	Azərbaycan Cəlairilər dövlətinin tərkibində
<i>1359-1374</i>	Şeyx Üveys Cəlairi
<i>1364-1367</i>	Şirvanşah Kavusun Cəlairilərə qarşı mübarizəsi

<i>1369-1417</i>	İmadəddin Nəsimi
<i>1372-1382</i>	Huşəng ibn Kavus
<i>1374-1382</i>	Sultan Hüseyn Cəlairi
<i>1382-1538</i>	Şirvanşah Dərbəndilər sülaləsi
<i>1382-1417</i>	Şirvanşah I İbrahim
<i>1382-1410</i>	Sultan Əhməd Cəlairi
<i>1385, 1387, 1394</i>	Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri
<i>1386, 1392, 1399</i>	Teymurun Azərbaycana yürüşləri
<i>1387, 1393, 1397, 1400</i>	Teymurun Əlinçəqalaya hücumları
<i>1387-1401</i>	Əlinçəqalanın qəhrəmancasına müdafiəsi
<i>1392-1427</i>	Şeyx Xacə Əli Səfəvi
<i>1402-1473</i>	Əbdürreşid ibn Saleh Bakuvi
<i>1402</i>	Şirvanşah İbrahim və Şəki xanının Teymurun I Bayazidə qarşı yürüşündə iştirakı, Ankara döyüşü
<i>1404</i>	İspaniyah Klavixo Təbrizdə
<i>1405-1406</i>	Azərbaycanda Teymurilərə qarşı üsyən
<i>1406, may-iyun</i>	Şirvanşah İbrahimin Təbrizə gəlişi
<i>1406, iyul</i>	Cəlairi Sultan Əhmədin Təbrizə qayıtması
<i>1406, 14 oktyabr</i>	Naxçıvan yaxınlığında Qaraqoyunlu Qara Yusiflə Teymuri Əbübekr arasında döyüş
<i>1408, 21 aprel</i>	Təbriz yaxınlığında Qara Yusifin Teymuri Əbübekr üzerinde qələbəsi
<i>1410, 30 avqust</i>	Təbriz yaxınlığında Qara Yusiflə Cəlairi Sultan Əhməd arasında döyüş
<i>1410-1420</i>	Qara Yusifin hakimiyyəti
<i>1410-1467</i>	Qaraqoyunlu dövləti
<i>1412, dekabr</i>	Kür sahilində Şirvanşah İbrahim və gürcü çarı II Konstantinlə Qara Yusif arasında döyüş
<i>1417-1465</i>	Şirvanşah I Xəlilullahın hakimiyyəti

<i>1420, 1429, 1435</i>	Teymuri Şahruxun Azərbaycana yürüşleri
<i>1421, 30 iyul -</i>	İskəndərlə Şahrux arasında Əloşkert döyüşü
<i>1 avqust</i>	
<i>1422-1429 və</i>	Qaraqoyunlu İskəndərin hakimiyyəti
<i>1431-1435</i>	
<i>1427, 1434</i>	İskəndərin Şirvana yürüşleri
<i>1427-1447</i>	Şeyx İbrahim (Şeyxşah) Səfəvi
<i>1429,</i>	İskəndərlə Şahrux arasında Səlmas döyüşü
<i>17-18 sentyabr</i>	
<i>1436-1467</i>	Cahanşahın hakimiyyəti
<i>1447-1460</i>	Şeyx Cüneyd Səfəvi
<i>1453-1457</i>	Cahanşahın İramı zəbt etməsi
<i>1453-1478</i>	Uzun Həsənin hakimiyyəti (1468-ci ildən Azərbaycanda)
<i>1453</i>	Istanbulun II Mehmed (Fateh) tərəfindən alınması
<i>1458</i>	Cahanşahın Heratı alması
<i>1460-1488</i>	Şeyx Heydər Səfəvi
<i>1465-1500</i>	Şirvanşah Fərrux Yəsərin hakimiyyəti
<i>1465</i>	Təbrizdə "Göy məscid"in tikilməsi. Şirvanşah elçisi Həson boyün Moskvaya səfəri
<i>1466</i>	Rusiya elçisi Vasili Papinin Şirvana gəlişi
<i>1466-1467, 1472</i>	Afanasi Nikitin Azərbaycanda
<i>1467</i>	Təbrizdə Sarvanqulu üsyani və onun Arayış bəyim və Şahsaray bəyim tərəfindən yatırılması
<i>1467, 10 noyabr</i>	Uzun Həsənlo Cahanşah arasında Muş düzündə döyüş
<i>1468-1469-cu illərin qışı</i>	Teymuri Əbu Səidin Muğanda Uzun Həsən tərəfindən məğlub edilməsi
<i>1471-1473</i>	Venesiya elçisi Katerino Zeno Azərbaycanda
<i>1472-1473</i>	Ağqoyunlu-Osmanlı müharibəsi
<i>1473, 1 avqust</i>	Malatiya döyüşü
<i>1473, 11 avqust</i>	Otluqbeli döyüşü

<i>1474-1478</i>	Venesiya elçisi İosafat Barbaro Azərbaycanda
<i>1474-1475</i>	Venesiya elçisi Ambroco Kontarini Azərbaycanda
<i>1478, 5 yanvar</i>	Uzun Həsənin vəfati
<i>1478-1490</i>	Sultan Yaqubun hakimiyyəti
<i>1481-1512</i>	II Sultan Bayazidin hakimiyyəti
<i>1483</i>	Təbrizdə "Həşt-behiş" sarayının tikilməsi
<i>1483, 1487, 1488</i>	Şeyx Heydərin Şirvan və Dağıstana yürüşləri
<i>1487, 17 iyul</i>	İsmayııl Səfəvinin Ərdəbildə anadan olması
<i>1488, 9 iyul</i>	Şahdağın otoyində Şeyx Heydərlə Şirvanşah və Ağqoyunlu qoşunları arasında döyüş
<i>1488-1494</i>	Şeyx Sultan Əli Sofovi
<i>1489</i>	Sultan Yaqubun islahat cəhdleri
<i>1489-1493</i>	Körpə İsmayıılın anası və qardaşları ilə İstəxr qalasında (Fars əyalətində) həbsdə qalması
<i>1490-1492</i>	Ağqoyunlu Baysunqurun hakimiyyəti
<i>1492-1497</i>	Ağqoyunlu Rüstem padşahın hakimiyyəti
<i>1494-1499</i>	İsmayıılın Gilanda (Lahicanda) qalması
<i>1494-1556</i>	Mehəmməd Füzuli
<i>1497</i>	Ağqoyunlu Gödək Əhmədin hakimiyyəti
<i>1499</i>	Ağqoyunlu dövlətinin Əlvənd və Murad arasında iki hissəyə bölünməsi
<i>1499-1500</i>	İsmayıılın Ərzincan səfəri
<i>1500-cü ilin sonları</i>	İsmayıılın Çobani yaxınlığında Ferrux Yəsarı məğlub etməsi
<i>1501-ci ilin yazıları</i>	İsmayıılın Bakımı alması
<i>1501-ci ilin ortaları</i>	Şəur düzündə İsmayıılın Ağqoyunlu Əlvəndi məğlub etməsi
<i>1501-ci ilin payızı</i>	İsmayıılm Təbrizdə şah elan edilməsi. Azərbaycan Səfəvilər dövlətinin yaranması
<i>1501-1524</i>	I Şah İsmayıılın hakimiyyəti

<i>1502-1524</i>	Şirvanşah II İbrahimin (Şeyxşah) hakimiyyeti
<i>1503, 21 iyun</i>	Həmədan yaxınlığında Şah İsmayılin Ağqoyunlu Sultan Muradı mağlub etməsi
<i>1503-1504</i>	Şiraz, Qum, Kaşan, Yezdin alınması
<i>1504</i>	Gülxəndan, Firuzkuh, Usta qalalarının alınması
<i>1504-1505-ci illərin qışı</i>	Türkiyə sultanı II Bayazidin elçi göndərərək Səfəvilər dövlətini tanımması
<i>1506-1507-ci illərin qışı</i>	Kürdüstana, Şırsarima qarşı yürüş
<i>1507-ci ilin yayı</i>	Əlaüddövlə Zülqədərlə döyüş. Diyarbekirin zəbtü
<i>1508, 21 oktyabr</i>	Şah İsmayılin Bağdadı tutması
<i>1509-1510-cu illərin qışı</i>	Şah İsmayılin Şirvana ikinci yürüşü
<i>1510, 2 dekabr</i>	Merv yaxınlığında Şah İsmayılin Özbək Şeybani xanı mağlub etməsi
<i>1511</i>	Anadoluda Şahqulu üsyani
<i>1512-1520</i>	Sultan Səlimin hakimiyyəti
<i>1514, 23 avqust</i>	Çaldırın döyüşü
<i>1515</i>	Diyarbekirin Sultan Səlim tərəfindən zəbt edilməsi
<i>1516-1517</i>	Səfəvilərin Gürcüstana yürüşleri
<i>1518</i>	Şah İsmayılin Almaniya imperatoru V Karla məktubu
<i>1520-1566</i>	I Sultan Süleyman Qanuninin hakimiyyəti
<i>1521</i>	Gürcü çarlarının Səfəvilərdən asılılığı qəbul etməsi
<i>1524-1535</i>	Şirvanşah II Xəlilullahın hakimiyyəti
<i>1524, 23 may</i>	I Şah İsmayılin vəfatı
<i>1524-1576</i>	I Şah Təhmasibin hakimiyyəti
<i>1525-1527</i>	Rumlu əmirlərin hökmranlığı
<i>1527-1531</i>	Təkəli əmirlərinin hökmranlığı
<i>1531-1534</i>	Şamlı əmirlərinin hökmranlığı
<i>1534, 1535, 1548, 1554</i>	I Sultan Süleymanın Azərbaycana yürüşləri

1538	Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi		
1540, 1546, 1551, 1554	Səfəvilərin	Gürcüstana	yürüşləri
1542	Təvəkkül ibn Bəzzazın "Səffət əs-səfa" ("Safların safi") əsərinin Azərbaycan dilinə tərcümə edilməsi		
1544	Hindistan hökməndəri Humayunun Səfəvilər sarayına gəlməsi və hərbi yardım alması		
1547, 1549, 1554	Şirvanda Səfəvilərə qarşı üsyənlər		
1551	Şəkinin Səfəvilər dövlətinə qatılması		
1552	Səfəvilərin Osmanlı orazisini yürüşü		
1555, 29 may	Amasiya sülhü		
1555	Paytaxtin Təbrizdən Qəzvinə köçürülməsi		
1560-1634	Tarixçi İskender bəy Münşi		
1562	Antoni Cenkinsonun Azərbaycana gəlişi		
1563	London ticarət şirkətinin nümayəndələri Olkok, Ren, Çininin Azərbaycana gəlişi		
1565	Şah Təhmasibin tamğası vergisini ləğv etməsi		
1565-1567	Conson, Kitçin və Edvardsın Azərbaycana gəlişi		
1568-1569	Edvards, Spark, Çempen, Dovset və Pinqlin Azərbaycana gəlişi		
1569-1574	Benister və Deketin başçılığı ilə nümayəndələrin Azərbaycanda olması		
1571	Venesiya elçisi Vinçentso Alessandrının Qəzvinə gəlişi		
1571-1573	Təbrizdə şəhər yoxsullarının üsyəni		
1574-1595	III Sultan Muradın hakimiyyəti		
1576, 22 avqust-	II Şah İsmayılin hakimiyyəti		
1577, 24 noyabr			
1578, 13 fevral- 1587	Şah Məhəmməd Xudabəndinin hakimiyyəti		
1578-1590	Səfəvi-Osmanlı müharibələri		
1578, 9 avqust	Çıldır döyüşü		

<i>1578-1581</i>	Kırım tatarlarının Şirvan və Qarabağa basqınları
<i>1578, 28 noyabr</i>	Ağsu çayı üzerinde Kırım tatarlarının Səfəvilər tərəfindən məğlub edilməsi
<i>1580</i>	İngilis taciri Berrounun Azərbaycana gəlişi
<i>1585</i>	Türkman və Təkəli tayfalarının qiyamı
<i>1587-1629</i>	Şah Abbasın hakimiyyəti
<i>1590</i>	İstanbul sülhü
<i>1595</i>	Paytaxtın Qəzvindən İsfahana köçürülməsi
<i>1599-1601</i>	Hüseynəli bəyin başçılığı ilə Oruc bəy Bayatin Səfəvi elçiliyi tərkibində Avropaya seyahəti
<i>1599, 29 iyul</i>	I Şah Abbasın Herat yaxlığında Din Məhəmməd xanı möğlubiyyətə uğratması
<i>1602, fevral</i>	Dəli Həsənin Şərqi Anadoluda Cəlalilər hərəkatına rəhbərlik etməsi
<i>1603-1617</i>	I Sultan Əhmədin hakimiyyəti
<i>1603, 14 sentyabr</i>	I Şah Abbasın osmanlılara qarşı hərbi emaliiyyata başlaması
<i>1603-1607</i>	Səfəvi-Osmanlı müharibəsi
<i>1603, 21 oktyabr</i>	I Şah Abbasın Təbriz şəhərini tutması
<i>1603, 16 noyabr</i>	Səfəvi ordusunun İrəvan qalasını mühasirəyə alması
<i>1604, 8 iyun</i>	İrəvan qalasının osmanlılardan azad edilməsi
<i>1605, may</i>	Cığaloğlu Sinan paşanın Azərbaycana yürüşü
<i>1605, 7 noyabr</i>	I Şah Abbasın Sufiyan yaxlığında Osmanlı ordusu üzərində qələbəsi
<i>1606</i>	Azərbaycanda Cəlalilər hərəkatının yenidən yüksəlişi
<i>1606, 5 iyul</i>	Gəncənin osmanlılardan azad edilməsi
<i>1606-1607</i>	Gəncədə Şah Abbas məscidinin inşası
<i>1606</i>	Lori, Tbilisi və Dmanisi qalalarının azad edilməsi
<i>1607, yanvar</i>	Bakıda osmanlılara qarşı üsyənin başlanması
<i>1607, 9 yanvar</i>	I Şah Abbasın Şamaxı üzərinə yürüşü

<i>1607, fevral-mart</i>	Dərbənddə osmanlılar əleyhinə üşyanlar
<i>1607, 27 iyun</i>	Şamaxı şəherinin osmanlılardan azad edilməsi
<i>1610 - 1612</i>	Osmanlı-Səfəvi müharibəsi
<i>1610, aprel</i>	Quyucu Murad paşanın başçılığı altında Osmanlı ordusunun Azərbaycana yürüşü
<i>1610</i>	Anadolu Colalilərinin Səfəvi dövlətini törk etməsi
<i>1612, 17 oktyabr</i>	İstanbulda Səfəvi-Osmanlı sülhünün imzalanması
<i>1613, oktyabr</i>	I Şah Abbasın Gürcüstana yürüşü
<i>1614 - 1616</i>	Şirvanda Məlik Pirinin (Deli Məlik) başçılığı altında üşyan
<i>1616-1618</i>	Osmanlı-Səfəvi müharibəsi
<i>1616-ci ilin yayı</i>	I Sultan Əhmədin Səfəvilərə qarşı yeni müharibəsi
<i>1616, avqust</i>	Mohomməd Paşanın başçılığı ilə Osmanlı ordusunun İrəvanı mühäsirəyə alması
<i>1616</i>	Səfəvi dövlətində ingilis tacirlərinə ticarət hüququnun verilməsi
<i>1617-1618</i>	I Sultan Mustafanın hakimiyyəti
<i>1617, noyabr</i>	Krum xanı II Cambəy Gərayın Azərbaycana yürüşü
<i>1618-1623</i>	II Sultan Osmanın hakimiyyəti
<i>1618, may</i>	II Sultan Osmanın əmri ilə Xəlil paşanın Azərbaycana yeni yürüşü
<i>1618, 10 sentyabr</i>	Sərab yaxınlığında Sınıqkörpu adlanan yerdə I Şah Abbasın Osmanlı ordusunu möğlüb etməsi
<i>1618, 26 sentyabr</i>	Mərənddə Səfəvi-Osmanlı sülhünün imzalanması
<i>1622-1623</i>	I Şah Abbas torofində Bağdad, Kərbəla, Nəcəf, Mosul və Korkük şəhərlərinin osmanlılardan geri alınması
<i>1623-1640</i>	IV Sultan Muradın hakimiyyəti
<i>1624-1626</i>	Səfəvi-Osmanlı müharibəsi
<i>1625, 30 iyun</i>	I Şah Abbasın Əlkütçay dorosundə gürcülerin ağır möğlubiyətə uğratması
<i>1628, mart</i>	I Şah Abbasın elçisi Təhmasibqulu xanın İstanbul'a getməsi

<i>1629, 19 yanvar</i>	I Şah Abbasın vəfati
<i>1629-1642</i>	I Şah Səfinin hakimiyyəti
<i>1629</i>	Talışda üşyan
<i>1629, iyul</i>	IV Sultan Muradın Səfovilərə qarşı yeni horbi emoliyyatı
<i>1630, 30 aprel</i>	Osmanlı ordusunun İrəvanı tutması
<i>1630, 6 oktyabr</i>	Xosrov paşanın Bağdadı mühəsirəyə alması
<i>1631-1632</i>	Kazakların Bakı şəhərinə hücumları. Dörvüş Rzanın rehbərliyi altında Qəzvin ətrafında üşyan
<i>1635-ci ilin yayı</i>	IV Sultan Muradın Azərbaycana yürüşü
<i>1635, 10 avqust</i>	Osmanlı ordusunun İrəvəni tutması
<i>1635, 11 sentyabr</i>	IV Sultan Muradın Təbrizi ələ keçirməsi
<i>1635, 15 sentyabr</i>	Təbrizin osmanlılardan geri alınması
<i>1636, 2 aprel</i>	I Şah Səfinin İrəvanı geri alması
<i>1638, 25 dekabr</i>	Osmanlı ordusunun Bağdadı tutması
<i>1639, 17 may</i>	Qəsri-Şirində Səfovi–Osmanlı sülhünün bağlanması
<i>1639-1640</i>	Dörvüş Rza tərəfdarlarının üşyanı
<i>1640-1648</i>	Sultan İbrahimin hakimiyyəti
<i>1642-1667</i>	II Şah Abbasın hakimiyyəti
<i>1648-1687</i>	IV Sultan Mehmedin hakimiyyəti
<i>1650</i>	II Şah Abbasın xüsusi səfiri Məhəmmədqulu bəyi Moskvaya göndərməsi
<i>1667-1694</i>	Şah Süleymanın hakimiyyəti
<i>1668, 4 yanvar</i>	Şamaxıda zəlzələ
<i>1668-ci ilin yayı</i>	Stepan Razinin başçılığı altında kazakların Bakını talan etməsi
<i>1677</i>	Çuxursəddə və Naxçıvanda üşyanlar
<i>1687-1691</i>	II Sultan Süleymanın hakimiyyəti
<i>1696-1722</i>	Şah Sultan Hüseynin hakimiyyəti
<i>1699-1702</i>	Səfəvi dövlətində təbəələrin ümumi siyahıya alınması

<i>1707-1709</i>	Erməni firildaqçı siyasetbazı İsrail Orinin Azerbaycana və İrana casusluq sefori. Car-Balakən bölgəsində üşyanlar
<i>1709-1711</i>	Şirvanda üşyanlar
<i>1709-1809</i>	Molla Vəli Vidadi
<i>1710</i>	Qaçqın kəndlilərin zorla geri qaytarılması barədə şah fərmanının verilməsi
<i>1713</i>	Səfəvi elçisi Fəzlulla bəyin Rusiyaya səfəri
<i>1716-1718</i>	Rus dövlətinin elçisi A.P.Volinskinin Azerbaycana və İrana səfəri
<i>1716</i>	A.P.Volinskinin Şamaxıya birinci gəlişi
<i>1717, iyun-iyul</i>	Rusiya-İran ticarət müqaviləsinin bağlanması
<i>1717-1797</i>	Molla Pənah Vaqif
<i>1717-1718</i>	A.P.Volinskinin Şamaxıya ikinci gəlişi
<i>1718-1719</i>	Hacı Davudun başçılığı ilə Şirvanda üşyanın birinci mərhəlesi
<i>1720-1721</i>	Şirvanda üşyanın ikinci mərhəlesi
<i>1721, avqust</i>	Hacı Davud və Qazıqumuxlu Surxay xanın başçılıq etdiyi Şirvan üşyançılarının Şamaxını tutması
<i>1722, iyul</i>	I Pyotrun başçılığı ilə rus qoşunlarının Azerbaycana və İrana hərbi yürüşünün başlanması
<i>1722, 23 avqust</i>	Rus qoşunlarının Dərbənd şəhərinə daxil olması
<i>1722, 5 sentyabr</i>	Rus ordusunun yürüşünün dayandırılması və I Pyotrun Rusiyaya dönməsi
<i>1722, oktyabr</i>	İsfahanın üşyançı əfqan qəbilələri tərəfindən alınması
<i>1722, dekabr</i>	Hacı Davudun Türkiyənin himayəsinə qəbul edilməsi və Şirvan xanı tösdinq olunması; Rus eskadrasının Rəşt şəhərini zəbt etməsi
<i>1723, avqust</i>	Rus eskadrasının Bakını zəbt etməsi
<i>1723, sentyabr</i>	Peterburqda Rusiya hökuməti ilə İran elçisi İsmayııl bəy arasında "müqavilə" bağlanması
<i>1724, 12 iyul</i>	İstanbulda Səfəvi irlərini bölüşdürmək barədə Osmanlı-Rusiya müqaviləsinin bağlanması

<i>1724, iyun</i>	Osmanlı qoşunlarının İrəvan şəhərini alması
<i>1724</i>	Bakı şəhərində Dərgahqulu bəyin başçılığı ilə ruslara qarşı hazırlanan qiyamın üstünün açılması
<i>1725, may</i>	Osmanlı qoşunlarının Təbrizi alması
<i>1725, avqust</i>	Göncənin Osmanlı qoşunları tərəfindən alınması
<i>1725, dekabr</i>	Ərdəbilin Osmanlı qoşunları tərəfindən alınması
<i>1726-1727</i>	Müskür, Niyazabad, Cavad, Salyan, Astara, Lonkoran, Qızılıağac və Talışın rus qoşunları tərəfindən işğalı
<i>1726-1758</i>	Qubalı Hüseynəli xanın hakimiyyəti
<i>1727-1728</i>	Hacı Davudun Şirvan xəmi vəzifəsindən azad edilməsi və Surxay xanın Şirvan hakimi təsdiq olunması
<i>1728, iyun</i>	Qaradağlı Əbdürrəzaq xan və yalançı şahzadə İsmayıllı Mirzənin rəhbərliyi ilə üsyən
<i>1730</i>	Nadir xan Əfşarın İsfahan şəhərini əfqanlardan azad etməsi. Bakıda ruslara qarşı Dərgahqulu xanın başçılıq etdiyi yeni qəsdin üstünün açılması
<i>1732, 16 yanvar</i>	Kırmanşahda Osmanlı komandanlığı ilə II Təhmasib arasında sülh müqaviləsinin bağlanması
<i>1732, 21 yanvar</i>	Rəşt şəhərində Rusiya-İran müqaviləsinin bağlanması
<i>1733, fevral</i>	Bağdad şəhərində Nadirlə Əhməd paşa arasında sülh müqaviləsinin bağlanması
<i>1734, avqust</i>	Nadirin Şamaxını ola keçirməsi
<i>1735</i>	Hacı Davudun vəfatı
<i>1735, 10 mart</i>	Gəncə şəhərində Nadirlə Rusiya nümayəndəsi S.Qolit-sın arasında müqavilənin bağlanması
<i>1743</i>	Şəkidə üsyən
<i>1744, noyabr</i>	Nadir şahın qoşunla Şəki üzərinə hərəkət etməsi
<i>1747, 20 iyun</i>	Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi
<i>1747</i>	III Sam Mirzənin başçılığı ilə üsyən. Əliqulu Mirzənin özünü Adil şah adı ilə şah elan etməsi. Qəbələ və Ərəş hakimlərinin Şəki xanlığına yürüşü. Seyid Abbas xanın özünü Talış xəmi elan etməsi

<i>1743-1755</i>	Hacı Çeləbi xanın hakimiyyəti
<i>1747-1759</i>	Dərbəndli Məhəmmədhüscən xanın hakimiyyəti
<i>1747-1760</i>	Gəncəli Şahverdi xanın hakimiyyəti
<i>1747-1762</i>	Bakılı Mirzə Məhəmməd xanın hakimiyyəti
<i>1747-1786</i>	Tahşda Cəməleddin Mirzə bəyin (Qara xanın) hakimiyyəti
<i>1748</i>	Bayat qalasının tikilməsi. Əmirəslan xanın özünü İran hakimi elan etməsi
<i>1748-ci ilin sonu</i>	Adil şahın taxtdan salınması
<i>1748-1763</i>	Qarabağlı Pənahəli xanın hakimiyyəti
<i>1751</i>	Məhəmmədhəsən xan Qacarın Şuşaya yürüşü
<i>1752</i>	Gürçü çarları Teymuraz və II İraklinin Şəki xanlığına yürüşü
<i>1755</i>	Hacı Çeləbi xanla qubalı Hüseynəli xan arasında toqquşma
<i>1755-1779</i>	Şəkili Hüseyn xanın hakimiyyəti
<i>1757</i>	Pənahabad (Şuşa) qalasının inşası. Salyan sultanlığının Quba xanlığına birləşdirilməsi
<i>1758-1789</i>	Qubalı Fətəli xanın hakimiyyəti
<i>1758-1763</i>	Əsgəran qalasının tikilməsi
<i>1759</i>	Urmıyalı Fətəli xan Əfşarın Şuşaya hücumu
<i>1760-1780</i>	Gəncəli Məhəmmədhəsən xanın hakimiyyəti
<i>1760</i>	Məhəmmədhəsən xan Qacarın Şuşaya yürüşü
<i>1761</i>	Kərim xan Zəndin Qarabağa yürüşü. Dərbəndin Quba xanlığına birləşdirilməsi
<i>1763</i>	Məhəmməd Seid xanın Yeni Şamaxını ələ keçirməsi
<i>1763-1786</i>	Xoylu Əhməd xanın hakimiyyəti
<i>1768</i>	Şamaxı xanlığının Quba və Şəki xanlıqları arasında bölüşdürülməsi. Cavad xanlığının Quba xanlığına birləşdirilməsi

## ƏDƏBİYYAT

### Azərbaycan dilində

- Azərbaycan dastanları. - Bakı, 1977.
- Azərbaycan ədəbiyyatı inciləri, 12 cilddə. Dastanlar, 2-ci c. - Bakı, 1987.
- Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə. 1-ci c. - Bakı, 1957.
- Azərbaycan incəsənəti. - Bakı, 1992.
- Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə, 1-8-ci c. - Bakı, 1982-1989.
- Azərbaycan tarixi. 1-ci c. - Bakı, 1958.
- Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər. - Bakı, 1996 (prof. S. Əliyarlinın redaktəsi ilə).
- Azərbaycan tarixi üzrə qaynaqlar. - Bakı, 1989.
- Azəroğlu Balaş. Məhəmməd Əmani. - Bakı, 1977.
- Anar. Dədə Qorqud dünyası. "Azərbaycan" jurnalı, 1985, JVQI 1.
- Anar. Şairin zəfəri; Şairin kədəri. "Azərbaycan", 1986, № 8.
- Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. - Bakı, 1956.
- Aslanov Elçin. Azərbaycan miniatürünün tacı. "Qobustan", 1988, № 4.
- Axundov N. Qarabağ salnamələri. - Bakı, 1989.
- Bakı xanənov A. Gülistani-İrəm. - Bakı, 1951.
- Bertold Şpuler. Tarix-e moqol dər İran. Tərcümə-yə Məhəmməd Mir Aftab.-Tehran, 1351 h.
- Budaq Qəzvanı. Cəvahir əl-əxbar. Saltikov-Şedrin adına Sankt-Peterburg Dövlət Kitabxanasının əlyazması. B.Dornun kataloqu, № 288.
- Vəliqulu bəy Şamlı. Qisəs ül-Xaqani.-Tehran (əlyazma).
- Vəliyev Vaqif. Azərbaycan folkloru. - Bakı, 1985.
- Qazi Bürhanəddin. Divan. Ön söz, tərtib və lügətin müəllifi filologiya elmləri doktoru, professor Əliyar Səfərli. - Bakı, 1988.
- Qazi Əhməd Qumi. Xülasət ət-təvarix. - Tehran, Mehdi Bəyani kitabxanasının əlyazması.

Qiyasi Cəfər. Yaxın-uzaq ölkələrdə (Orta əsr Azərbaycan memarlarının beynəlxalq əlaqələri haqqında). - Bakı, 1985.

Qiyasi Cəfər. Ərdəbil (Planlaşma-memarlıq inkişafı). "Qobustan", 1987, №2.

Qasimov X.S. Azərbaycan İntibahı probleminin öyrənilməsi tarixindən. Azərbaycan EA Xəbərləri, TFH seriyası, 1998, 1-4.

Qızılbaşlar tarixi. Tərcümə və şərhler M.Ə.Məhəmmədinindir. - Bakı, 1993.

Quliyev Ə.N. Azərbaycan-Rusiya münasibətləri tarixindən (XV-XVIII əsrlər). - Bakı, 1958.

Quluzadə M. Böyük amallar şairi. - Bakı, 1973.

Qurbani. - Bakı, 1990.

Dəliyi H.Ə. Azərbaycan-Rusiya münasibətləri (fars və Azərbaycan-dilli sənədlərdə). - Bakı, 1976.

Dəliyi H.Ə. Azərbaycanın Cənub xanlıqları. - Bakı, 1979.

Dəmirçizadə Ə.M. Azərbaycan ədəbi dilinin tarixi, I hissə). - Bakı, 1979.

Zeynəddin bin Həmdullah Qəzvini. Zeyl-e tarix-e qozi-de. Fars dilindən tərcümə, müqəddimə, qeydlər və göstəricilər M.D. Kazimov və V.Z.Piriyevidir. - Bakı, 1990.

Əbdi bəy Şirazi. Təkmilət ül-Əxbər. Azərbaycan EA Tarix İnstitutunun arxivini, inv. № 5067.

Əbdül Lətif Əfəndi. Şəki xanlığının tarixi. - Bakı, 1958.

Əbu Bəkr əl-Qütbə əl-Əhəri. Tarix-e Şeyx Üveys. Tərcümə, müqəddimə, şəhrlər və qeydlər M.D.Kazimov və V.Z.Piriyevidir. - Bakı, 1984.

Əbdülqasim Kaşani. Tarix-e Ulcaytu. Be-kuşəs-e Məhin Həmbəli. -Tehran, 1348 h. (1969).

Əlaəddin Ətaməlik Cüveyni. Tarix-e cahanquşa. Be ehti-mam-e Məhəmməd bin Əbdülvəhab Qəzvini. - London, 1911 (1-cic), 1916 (2-cic), 1937(3-cic).

Əlizadə Ə.Ə. Monqol istilasına qarşı Zaqafqaziya xalqlarının birgə mübarizəsi. SSRİ EA Azərbaycan Filialının Xəbərləri, 1942, JN9 10.

Əliyev F. M. Şimali Azərbaycan şəhərləri (XVIII əsrin ikinci yarısında). - Bakı, 1960.

Əliyev F.M. XVIII əsrin birinci yarısında Azərbaycanda ticarət. -Bakı, 1964.

Əliyev F.M. Naxçıvan xanlığı.-Bakı, 1996.

Əliyeva N.A. Yaqut əl-Həməvi. Azərbaycanın müsəlman ölkələri ilə mədəni əlaqələri haqqında. II Beynəlxalq Bakı simpoziuminun materialları.-Bakı, 1997.

Əssar Təbrizi. Mehr və Müştəri. Farscadan çevirəni M.Sultanovdur. -Bakı, 1988.

- Əfəndiyev O.Ə. Salnaməçi Bicən Şah İsmayıł Xətayı haqqında. Şah İsmayıł Xətai (Məqalələr toplusu). - Bakı, 1988.
- Əfəndiyev O.Ə. Xətayının şəxsiyyəti. "Ədəbiyyat və incəsənət" qəzeti, 29 yanvar 1989.
- Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti. -Bakı, 1993. Əfəndiyev R. Azərbaycanın maddi mədəniyyət nümunələri. - Bakı 1993.
- Əfəndiyev R. Azərbaycanın bədii sənətkarlığı (Metal məmulatı və zərgərlik). -Bakı, 1966.
- Əfəndiyev R. Azərbaycan el sənəti. -Bakı, 1971.
- Əfəndiyev R. Azərbaycan dekorativ-tətbiqi sənətləri. - Bakı, 1976.
- Əfəndiyev R. Azərbaycan bədii sənətkarlığı dünya muzeylərində. -Bakı, 1980.
- Əfəndiyev R. Azərbaycan xalq sənəti. -Bakı, 1984.
- Əhmədov Q.M. Orta əsr Beyləqan şəhəri. - Bakı, 1979.
- İbn əl-Əsir. Əl-Kamil fi-t-Tarix. - Bakı, 1959.
- İbn Bəttuta. Səfərnamə. Celd-e əwəl ve dovvom. Tərcümə-ye Məhəmməd Əli Müvhəhhəd. - Tehran, 1348 h.
- İbn Ərəbşah. Zendegani-ye şəgəftavər-e Timur. Tərcümə-ye Məhəmməd Əli Nəcəti. - Tehran, 1339 h.
- İbrahim əl-Əmin. Fütuhat-i Şahi-Sankt-Peterburq ve Düşənbə əlyazmaları.
- İbrahimov C. Qaraqoyunlu dövləti. - Bakı, 1948.
- İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair oçerkler.-Bakı, 1958.
- İbrahimov C. Səfəv ilərin Ərdəbil hakimiyyəti tarixinə dair. - Bakı, 1958.
- İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, Tərcümə, qeyd və əlavələrin müəllifləri Ziya Bünyadov və Hüsəməddin Məmmədovdur. - Bakı, 1996.
- İsgəndər bəy Hacınski. Qubalı Fətəli xan. -Bakı, 1959.
- İsgəndər bəy Türkman. Tarixi-aləmarayı Abbasi. - Tehran, 1334-1335 h.
- İsmayılov M., Bağırova M. Şəki xanlığı.-Bakı, 1997.
- Kazimov Qəzənfər. Qurbani və poetikası. - Bakı, 1966.
- İsgəndər bəy Türkman. Tarixi-aləmarayı Abbasi. - Tehran, (əlyazma).
- Kərim Ağa Fateh. Şəki xanlığının müxtəsər tarixi. Hacə Seyid Əbdül Həmid. Şəki xanları və onların nəsilləri. - Bakı, 1958.
- Kərimov Qasim. Şəriət və onun sosial mahiyyəti. -Bakı, 1987.
- Kərimov Kərim. Azərbaycan miniatürleri. - Bakı, 1980.
- Kərimov Lətif. Azərbaycan xalçası, 1-ci c, -Bakı-Leningrad, 1961.
- Mahmudov Y.M. Öyrənilməmiş səhifələr. - Bakı, 1972.
- Mahmudov Y.M. Səyyahlar, kəşflər. - Bakı, 1985.

Mahmudov Y.M. Səfəvi dövlətinin tarixinə dair yeni sənəd toplusu ("Şah İsmayıllı Marin Sanudonun gündəliklərində") Azərbaycan EA Xəbərləri, TFH seriyası, 1986, № 1.

Mahmudov Y.M. Azərbaycan diplomatiyası. - Bakı, 1996.

Mahmud ibn Hidayətullah Aşuftei Nətənzı. Nəqavat əlasar fi-zikr əlxayar.-Tehran, 1350 h.

Məmmədov Zakir. XIII əsrдə yaşamış bəzi Azərbaycan mütəfəkkirləri haqqında. Azərbaycan EA Xəbərləri, TFH seriyası, 1968, Ms 3.

Məmmədov R.A. Naçivan şəhərinin tarixi очерки. - Bakı, 1977.

Məmmədova Ş.K. Müasir İran tarixşünaslığı Şah İsmayıllı Xətayı haqqında. Şah İsmayıllı Xətayı (Məqalələr toplusu). - Bakı, 1988.

Məmmədova Ş.K. "Xülasət ət-təvarix" Azərbaycan tarixinin mənbəyi kimi - Bakı, 1991.

Məmmədov Ə. Şah İsmayıllı Xətayı. - Bakı, 1961.

Məmmədzadə K.M., Salamzadə Ə.V. Şəkinin memarlıq abidələri. - Bakı, 1987.

Məmmədov R., Piriyev V. Teymurun Əlinçə səfəri. "Elm və həyat", 1977, № 9.

Mənsurov Eldar. Muğam adlarının yaranması haqqında. "Qobustan", 1986, №3.

Məsəhi. Vərqa və Gülsə. - Bakı, 1977.

Məhəmməd Məsum ibn Xaceki Əsfahanı. Xülasət əs-siyar. - Tehran (əlyazması).

Məhəmməd Yusif Qəzvinî. Xüldi bərin. Tehran (əlyazması).

Məhəmməd Tahir Vəhid. Abbasnamə-Tehran, 1329 h.

Məhəmmədəli Tərbiyat. Danişməndani-Azərbaycan. Azərbaycanın görkəmlili, sənət adamları. - Bakı, 1987.

Mənuçöhr Mortazəvi. Təhqiq dər bare-ye dövre-ye ilxanan-e İran-Təbriz, 1341 h.

Mir Bəxtəvər xan. Mirat ül-aləm. Özbəkistan EA Əlyazmalar İnstitutunun kitabxanası, inv. № 5.

Mirzə bəy Həsən əl-Hüseyni Qunabadi. Rövzət üs-Səfəviyyə.-Tehran, 1227 h.

Mirxond. Rövzət əs-səfa. Litoqr. çapı. - Bombey, 1261 h.

- Muradov V. Orta əsr Azərbaycan şəhərləri. - Bakı, 1983.
- M u s ə v i T. M. Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər. - Bakı, 1965.
- M u s ə v i T. M. Bakı tarixinə dair Orta əsr sənədləri. - Bakı, 1967.
- Musəvi T.M. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər (XVI-XVIII əsrlər). - Bakı, 1977.
- Mustafayeva N.İ. A zərbaycanın Cənub xanlıqları. - Bakı, 1995.
- Nemətova M.X. Şirvanın XIV-XVI əsrlər tarixinin öyrənilməsinə dair.-Bakı, 1959.
- Nemətova M.X. A zərbaycanın epiqrafik abidələri (XVII-XVIII əsrlər).-Bakı, 1963.
- N e c e f o v T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin siyasi tarixinin Türkiyə tarixşünaslığında tədqiqinə dair. "Azərbaycan tarixinin problemləri" - Bakı, 1993.
- Nəsimi. 3 cilddə. - Bakı, 1973.
- N e s i m i (Məqalələr məcmuəsi). - Bakı, 1973.
- Nizaməddin Şami. Zəfərnâmə. Türk dilindən tərcümə və qeydlər Z.M. Bünyadovundur. - Bakı, 1992.
- Onullahi S.M. XV əsrдə Azərbaycanda dövlət quruluşunun bəzi məsələlərinə dair. Azərbaycan SSR EA Xəbərləri, TFH seriyası, 1966, № 4.
- Onullahi S.M. Təbrizin mədəniyyət tarixindən (X-XVII əsrlər). "Qobustan", 1974, № 3.
- Onullahi S.M. Təbrizin maarif və məktəb tarixindən (XIII-XV əsrlər). Azərbaycan EA Xəbərləri, TFH seriyası, 1976, № 4.
- Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. - Bakı, 1982.
- Petruşevski İ. P. XV əsrдə Azərbaycan dövlətləri. Azərbaycan EA Tarix İnstitutunun əsərləri. 1-ci c. - Bakı, 1951.
- Piriyev V.Z. Azərbaycan Hülakular dövlətinin tənəzzülü dövründə (1316-1360-ci illər). - Bakı, 1978.
- Piriyev V.Z. Teymurun və Toxtamışın Azərbaycana yürüşləri və işgalçılara qarşı mübarizə (1385-1401-ci illər). Azərbaycan EA Xəbərləri, TFH seriyası, 1983, №1.
- Piriyev V. Z. Hülakular və Cəlairilər dövründə Azərbaycanda məhkəmə sistemi və mühakimə qaydaları. Azərbaycan EA Xəbərləri, TFH seriyası, 1986, №1 (I məqalə), 1986, №2 (II məqalə).

Piriye v V.Z. Qarabağ XIII-XIV əsrlərdə. "Azərbaycan" qəzeti, 5 dekabr 1989.

Rasim Əfəndi. Daşlar danışır. - Bakı, 1980.

Rəşidəddin Fəzlullah. Vəq mame-ye Rəb'i-Rəşidi.-Tehran, 1350 h.

S a d i q o v H. Rusiya-Türkiyə münasibətlərində Cənubi Qafqaz problemi (1787-1829-cu illər). - Bakı, 1991.

Saib Təbrizi. Seçilmiş əsərləri.-Bakı, 1980.

Selaniki Mustafa Əfəndi. Tarixi- Selaniki. 1563-1600 (Azərbaycan və qonşu ölkələrin tarixinə dair iqtibaslar). Osmanlı türk dilindən tərcümə edəni akad. Z.M.Bünyadov. - Bakı, 1992.

S e y i d o v M. Azərbaycan xalqının soykökünü düşünərkən. - Bakı, 1989.

Səfərova Z.Y. Səfiəddin Urməvi. - Bakı, 1995,

Səfərova Z.Y. Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər). - Bakı, 1998.

Tarix-i Həbib əs-siyər fi-Əxbər əfrad-i bəşər, təlifi Qiyasəddin b. Hüma məddin əl-mədovv be Xondəmir. 1-2-cic. - Tehpan, 1333 h.

Tarix-i Şah İsmayıllı Səfəvi. Britaniya Muzeyinin əlyazması, 3248.

Türkmən tarixindən yarpaqlar. Hazırlayan Fazıl Mehdi Bayat. - Bağdad, 1975.

Fəzlullah bin Abdulla Şirazi. Tarix-e Vəssaf.-Tehran, 1338 h.

Fərzəliyev Ş.F. Həsənbəy Rumluxətt vəxəttatlar haqqında. ADU-nun elmi əsərləri. Şərqşünaslıq seriyası, 1971, №2.

Fərzəliyev Ş.F. Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun "Əhsən üt-təvarix" əsəri üzrə). - Bakı, 1983.

Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər). - Bakı, 1994.

Foma Metropski. Teymurləngin tarixi-Bakı, 1957.

Füzuli. Seçilmiş əsərləri. 2 cilddə.- Bakı, 1988.

Hafiz Əbru. Zeyl-e Came ət-təvarix-e Rəşidi. Be ehtimam-e Xanbaba Bəyani.-Tehran, 1350 h.

Hacıyev Maqsud. İsfahanda Azərbaycan abidələri. "Qobustan" 1987, №3.

Hacıbəyov Üzeyirbəy. Azerbaycan xalq musiqisinin əsasları. -Bakı, 1985.

Həmdullah Mustovfi Qəzvinî. Tarix-e qozide, be ehtimam-e Əbdül Hüseyn Nəvai.-Tehran, 1339 h.

Həmdullah Mustovfi Qəzvinî. Zeyl-e tarix-e qozide. Giriş, tərcümə, şərhlər və göstəricilər M. V. Kazimovun və V. Z. Piriyevidir. -Bakı, 1986.

Həmidova Ş.P. XVIII əsrin II yarısında Azərbaycan-Gürcüstan münasibətləri tarixindən. - Bakı, 1985.

- Həsən Rımlı. Əhsən üt-təvarix. 1-ci c.-Tehran, 1344 h.
- Həsən Rımlı. Əhsən üt-təvarix. 2-ci c.-Baroda, 1931.
- Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Təkmülət ül-əxbər. Fars dilindən tərcümə, müqəddimə və şərhələr Əbülfəz Haşim oğlu Rəhimlinindir. - Bakı, 1996.
- Xurşah ibn Qubad əl-Hüseyni. Tarix-i İlc-i-i Nizamşah. Britaniya Muzeyinin əlyazması.
- Cavad Heyət. Türklerin tarix və mədəniyyətinə bir baxış. - Bakı, 1993.
- Cəvahirləl Nəhru. Ümumdünya tarixinə nəzər. - Bakı, 1986.
- Cəla ləddin Məhəmməd Yezdi. Tarixi-Abbası.-Tehran əlyazması.
- Cəfərov Nizami. Azərbaycan milli mədəniyyətinin təşəkkül mərhələləri. "Qobustan", 1988, №4.
- Cəfərov Nizami. Füzulidən Vaqifə qədər. - Bakı, 1991.
- Şah İsmayıł Xəta i. (Məqalələr toplusu). - Bakı, 1988.
- Şah İsmayıł Səfəvi. Əsnad və miikatibati tarixi həmrəh ba yaddaşt-haye təfsili, beehtemame doktor Əbdülhüseyn Nəvai.-Tehran, 1347 h.
- Şah Təhmasibin təzkirəsi. Fars dilindən tərcümə və müqəddimə Ə.H. Rəhimovundur. - Bakı, 1996.
- Şah Təhmasib Səfəvi. Əsnad və mükatibati tarixi həmrəli bayad-daşthaye təfsili, beehtemami doktor Əbdülhüseyn Nəvai.-Tehran, 1350 h.
- Şeyx Hüseyn ibn Şeyx Abdal Zahidi. Silsilət ən-nəsəbi-Səfəviyyə.-Berlin, 1924.
- Şərifəddin Əli Yezdi. Zəfəmamə (Azərbaycan tarixinə dair seçimlər). Tərcümə, ön söz və izahlar V. Z. Piriyevindir. - Bakı, 1996.
- Şərifli M.X. XIII-XIV əsrlərdə Azərbaycanda ticarət və ticarət yolları. SSRİ EA Azərbaycan Filialının Xəbərləri, 1945, № 1.
- Şirin Bəyani. Tarix-e al-e Cəlayir.-Tehran, 1345 h.

### Rus dilində

- Абдуллаев Г.Б. Из истории северо-восточного Азербайджана (60-80-е гг. XVIII в.). - Баку, 1958.
- Абдуллаев Г. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. - Баку, 1965.
- Абдуллаев Н. Ковровое искусство Азербайджана. - Баку, 1971.
- Абдурахманов А. Азербайджан во взаимоотношениях с Россией. Турцией и Ираном в первой половине XVIII века. - Баку, 1964.

Абидова М.А. К истории внешней политики Ак-Коюнлу (Война с Турцией 1472-1473 гг.). Тр. САГУ, 1959

Агахи А.М. К вопросу о взаимоотношении философии и религии в средневековой истории народов Ближнего и Среднего Востока. В кн.: Методологические вопросы истории развития средневековой философии народов Закавказья. - Баку, 1982.

Акимушкин О.Ф., Иванов А.А. Персидские миниатюры XVI- XVII вв. - М" 1968.

Алиев С.М. Работы Ахмеда Кесрави по средневековью. В сб.: Ближний и Средний Восток. М., 1962.

Алиев Ф.М. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII в. - Баку, 1975.

Алиев Ф.М. Миссия посланника русского государства А.П. Волынского в Азербайджане (1716-1718 гг.). - Баку, 1979.

Алиев Ф.М. Азербайджано-русские отношения (XV-XVIII вв.) ч. 1. - Баку, 1985.

Али-заде А.А. К истории рудников и монетного обращения в Азербайджане в XIII-XIV вв. Изв. АзФАН СССР, 1942, № 7.

Али-заде А. А. Борьба Золотой Орды и государства Ильханов за Азербайджан. Изв. АН Азерб. ССР, 1946, № 5 (ст. 1), № 7 (ст. 2).

Али-заде А.А. Земельная политика Ильханов в Азербайджане (XIII-XIV вв.). Труды Ин-та истории им. Бакиханова, т. I., Баку, 1947.

Али-заде А.А. Из истории государства Ширваншахов в XIII-XIV вв. Изв. АН Азерб. ССР, 1949, № 8.

Али-заде А. А. Монгольские завоеватели в Азербайджане и сопредельных странах в XIII-XIV веках. Вопросы истории, 1952, № 8.

Али-заде А.А. К вопросу о положении крестьян в Азербайджане в XIV вв. - ТИИФ, т. III, 1953.

Али-заде А.А. Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв. - Баку, 1956.

Али-заде А.А. Общность взглядов ученых Ирана и Азербайджана XI-XIV вв. по вопросам социально-экономического характера. Изв. АН Азерб. ССР, 1968, № 1.

Али-заде А.А. Низам ал-Мульк, Рашид ад-Дин и Мухаммед Нахичевани (к истории развития общественной мысли), ст. 2-я. Изв. АН Азерб. ССР, СИФП, 1969, № 1.

Али-заде А.А. Реформаторские воззрения и общность взглядов по экономическим вопросам между Низам ал-Мульком, Рашид ад-Дионом и Мухаммедом Нахичевани (XI-XIV вв.). Изв. АН Азерб. ССР, СИФП, 1971, № 2.

Али-заде А.А. Единство взглядов Низам ал-Мулька, Рашид ад-Дина и Мухаммеда Нахичевани по некоторым вопросам социально-экономического характера, ст. 4. Изв. АН Азерб. ССР, СР1ФП, 1976, № 1.

Альтман М. Из истории торгово-дипломатических связей Москвы и Ширвана. Труды Института истории АН Азербайджана, т. 1, Баку, 1947.

Альтман М.М. Исторический очерк города Гянджа, - Баку, 1949.

Аминзаде А. А. Из истории философской и социально-политической мысли Азербайджана XVII-XVIII вв. - Баку, 1972.

Антология педагогической мысли Азербайджанской ССР. - М., 1989.

Английские путешественники в Московском государстве в XVI в. Перев. с англ. Ю.В.Готье. - Л., 1937.

Аракел Даврижский (Тебризский). История. Пер. на русск. язык Т.Тер-Григоряна. Научный архив Института истории АН Азербайджана, инв. № 1276.

Аракелян А. Карабах до завоевания российским царизмом. Исторический журнал, 1938, № 2.

Армянская анонимная хроника 1722-1736 гг. Перев. с турецк. и примеч. З.М.Буниятова. - Баку, 1988.

Армянские источники о монголах. Пер. с древнеарм. А.Г.Галстяна, 1962.

Арунова М.Р., Ашрафян К.З. Государство Надир шаха Аф-шара. - М., 1958.

Аскерова Н. Архитектурный орнамент Азербайджана. - Баку, 1961.

Ахмед бек Джаваншир. О политическом существовании Карабахского ханства с 1747 по 1805 гг. - Шуша, 1901.

Ахмедов Г.М. О "Тимуровской стене" города Байлакана. Советская археология, 1964, № 1.

Ахмедов Г.М. Средневековый город Байлакан. - Баку, 1972.

Ашрафян К.З. Падение державы Сефевидов (1502-1722). См.: Очерки по новой истории стран Среднего Востока. М., 1951.

Ашурбейли С.Б. Очерк истории средневекового Баку. - Баку, 1964.

Ашурбейли С.Б. Государство Ширваншахов (VI-XVI вв.). - Баку, 1983.

Ашурбейли С.Б. Экономические и культурные связи Азербайджана с Индией в средние века. - Баку, 1990.

- Ашурбейли СБ. История города Баку. (Период средневековья). - Баку, 1992.
- Бакиханов Аббас-Кули Ага. Гюлистан-Ирам. - Баку, 1926.
- Бакиханов А. Гюлистан-Ирам. - Баку, 1988.
- Барбаро и Контарини о России. - Л., 1971.
- Бартольд В.В. Краткий обзор истории Азербайджана. Соч., т. II, Л. - М., 1963.
- Бартольд В.В. Место прикаспийских областей в истории мусульманского мира. - Соч., т. II, ч. 1. - М., 1963.
- Бартольд В.В. Улугбек и его время. Соч., т. II, ч. 2. - М., 1964.
- Бартольд В.В. Персидская надпись на стене Анийской мечети Мануче. Соч., т. IV. - М., 1966.
- Бартольд В.В. История турецко-монгольских народов. Соч., т. V. - М., 1968.
- Бартольд В.В. Турецкий эпос и Кавказ. Соч., т. V. - М., 1968.
- Бартольд В.В. Историко-географический обзор Ирана. Соч., т. VII.- М., 1971.
- Белокуров С.А. Сношения России с Кавказом. Материалы, извлеченные из Московского главного архива Министерства иностранных дел. БИПР, т. I (1576-1613). - М., 1889.
- Березин И.И. Индузы па Апшеронском полуострове. ЖЧВВУЗ, 1846, № 235.
- Березин И.И. Путешествие по Дагестану и Закавказью. - Казань, 1849.
- Бертельс Е.Э. Низами и Физули. - М., 1962.
- Боголюбова Е.В. Культура и общество. - М., 1978.
- Босворт К.Е. Мусульманские династии. - М., 1961.
- Брагинский И.С. Проблемы востоковедения. - М., 1974.
- Бретаницкий Л.С. Зодчество Азербайджана XII-XV вв. и его место в архитектуре Переднего Востока. - М., 1966.
- Бретаницкий Л.С. Веймари Б.В. Искусство Азербайджана IX-XVIII вв. - М., 1976.
- Бретаницкий Л.С. Особенности застройки феодального Баку как отражение гражданской истории города. В кн.: Ближний и Средний Восток.- М., 1980.
- Бромлей Ю.В. Этносоциальные процессы: Теория, история современность. - М., 1987.

Буниятов Дж.З. Материалы из сочинений Закарийи ал-Казвини об Азербайджане. Изв. АН Азерб. ССР, СИФП, 1976, № 3.

Буниятов З.М. Некоторые дополнения к генеалогии Ширван-шахов-Кесранидов. Изв. АН Азерб. ССР, СИФП, 1955, № 6.

Буниятов З.М. Новые материалы по генеалогии Ширваншахов-Кесранидов. ДАН Азерб. ССР, 1971, № 1.

Буниятов З.М. Ширван в ХП-первой половине XIII вв. Изв. АН Азерб. ССР, СИФП, 1975, № 4 (ст. 1); 1976, № 2 (ст. 2). ,

Буниятов З.М. Видные деятели Азербайджана в сочинении Ибн ал-Фувати (ст. 2-я). Изв АН Азерб. ССР, СИФП, 1979, № 2.

Буниятов З.М. Новые материалы о видных деятелях Азербайджана (ст. 4-я). Изв. АН Азерб. ССР, СИФП, 1980, № 3.

Буниятов З.М. Насир ад-Дин Мухаммад ат-Туси и развитие науки в Азербайджане в XIII веке (заметка к юбилею). Изв. АН Азерб. ССР, СИФП, 1982, № 1.

Буниятов З.М. Несколько замечаний по поводу этнических процессов в Ширване (до первой трети XIII века). ДАН Азерб. ССР, 1986, № 4.

Бушев П.П. История посольств и дипломатических отношений Русского и Иранского государств в 1586-1621 гг. - М., 1976.

Бушев П.П. Посольство Артемия Волынского в Иран в 1715-1718 гг. (по русским архивам). - М., 1978.

Валуев П.Н. Фатали Хан Кубинский. - Баку, 1942. Веймари Б.В. Искусство арабских стран и Ирана VII-XVII вв. -М., 1974.

Велиев М.Г. Население Азербайджана. Музеи этнофафических сокровищ. См.: Азербайджанский настольный календарь. - Баку, 1925.

Гад ж и ев В. Г. Сочинение И. Гербера "Описание стран и народов между Астраханью и рекою Курой находящихся" как источник по истории народов Кавказа. - М., 1979.

Гейбуллаев Г. А. Монгольские топонимы в Азербайджане. Изв. АН Азерб. ССР, СИФП, 1981, № 3.

Гейбуллаев Г.А. Топонимия Азербайджана. - Баку, 1986.

Гейдаров М.Х. Ремесленное производство в городах Азербайджана в XVII веке. - Баку, 1967.

Гейдаров М.Х. К вопросу о значении торговли и торговых путей Азербайджана в XIII-XIV веках. Изв. АН Азерб. ССР, СИФП, 1981, № 1 (ст. I), 1981, № 3 (ст. II).

- Гейдаров М.Х. Города и городское ремесло Азербайджана в XIII- XVIII вв. - Баку, 1982.
- Гейдаров М.Х. Социально-экономические отношения и ремесленные организации в городах Азербайджана в XIII-XVII вв. - Баку, 1987.
- Гордлевский В.А. Из религиозной жизни кызылбашей Малой Азии. - Избр. соч., т. I, М., 1960.
- Гордлевский В.А. Кара-Коюнлу. Избр. соч., т. III. - М., 1962.
- Гордлевский В.А. Внутреннее состояние Турции во второй половине XVI в. Избр. соч., т. III. - М., 1962.
- Греков Б.Д., Якубовский А.Ю. Золотая Орда и ее падение. -М.-Л., 1950.
- Гумилев Л.Н. Этнос: Мифы и реальность. Дружба народов, 1988, № 10.
- Гумилев Л.Н. Тысячелетие вокруг Каспия. Баку, 1991.
- Гуревич А.Я. Средневековый мир: культура безмолвствующего большинства. - М., 1990.
- Гусейнов А. Азербайджано-русские отношения XV-XVII веков. - Баку, 1963.
- Гусейнзаде А.А. Параллели огузских этнонимов в топонимии Азерб. ССР. Советская тюркология, 1977, № 4.
- Гутнова Е.А. Историография истории средних веков, 2-е изд. -М., 1985.
- Дадашзаде М.А. Азербайджанская литература. - М., 1979. Джавахарлал Неру. Открытие Индии. Перевод с английского (в 2-х книгах). - М., 1989.
- Джидди Г.А. Средневековый город Шемаха (IX-XVII вв.). -Баку, 1981.
- Джиованни дель Плано Карпини. История монголов. Гильом де Рубрук. Путешествие в восточные страны. Редакция, вступительная статья и примечания Н. П. Шастиной. - М., 1957.
- Дубровин Н. Поход графа В.А. Зубова в Персию в 1796 г. Военный сборник, 1874, № 2-6.
- Егоров В.Л. Историческая география Золотой Орды в XIII-XIV вв. - М., 1985.
- Есай Хасан Джалалян. Краткая история страны Албанской (1702-1722). Перев. с древнеармянского Т. Тер-Григоряна. Подготовил к изд. З. М. Буняитов. - Баку, 1989.
- Жирмунский В.М. Огузский героический эпос и "Книга Кор-кута". Тюркский г-роический эпос. - Л., 1974.
- Заходер Б.Н. История восточного средневековья. Халифат и Ближний Восток. - М., 1944.

- Заходер Б.Н. Империя Тимура. Исторический журнал, 1941, №6.
- Зевакин Е.С. Прикаспийские провинции в эпоху русской оккупации XVIII века. Изв. обва обследования и изучения Азербайджана, 1927, № 5.
- Зевакин Е.С. Азербайджан в начале XVIII века. Изв. обва обследования и изучения Азербайджана, 1929, вып. IV, № 8.
- Зевакин Е.С., Полиевктов М.А. К истории прикаспийского вопроса. - Тифлис, 1933.
- Ибрагимов Дж. Феодальные государства на территории Азербайджана в XV веке. - Баку, 1962.
- Иванов М.С. Очерк истории Ирана. - М., 1952.
- Инальджик Х. Международные торговые пути и Османская империя. Материалы V Международного конгресса экономической истории. - М., 1970.
- Иоанн де Галонифонтибус. Сведения о народах Кавказа (1404 г.). - Из соч. "Книга познания мира". - Баку, 1980.
- Иоганн Шильтбергер. Путешествие по Европе, Азии и Африке с 1394 года по 1427 год. - Баку, 1984.
- Йакутал-Хамави. Муджам ал-булдан. (Сведения об Азербайджане); Хамдаллах Казвини. Нуҳҳат ал-Кулуб. (Материалы по Азербайджану). Пер. с арабского З.М.Бунятова и П.К.Жузе. - Баку, 1983.
- Казн Ахмед. Трактат о каллиграфах и художниках. Введение, перевод и комментарии Б.Н.Заходера. - М.-Л., 1947.
- Казиев А.Ю. Миниатюры рукописи "Хамсэ" Низами (1539-1543 гг.).- Баку, 1964.
- Казиев А.Ю. Художественно-технические материалы и терминология средневековой книжной живописи, каллиграфии и переплетного искусства. - Баку, 1966.
- Казиев А.Ю. Художественное оформление азербайджанской рукописной книги XIII-XVII вв. - М., 1977.
- Керимов Керим. Султан Мухаммед и его школа. - М., 1970.
- Керимов Лятиф. Азербайджанский ковер, т. III. - Баку, 1983.
- Клавихо Рюи Гонсалес. Дневник путешествия в Самарканд ко двору Тимура (1403-1406). Пер. со староиспанского, предисловие и комментарии И. С. Мироковой. - М., 1990.
- Книга Марко Поло. Перев. со старофранцузского И. П. Минаева. Редакция и вступительная статья И. П. Магидовича. - М., 1955.

- Книга Орудж-бека Байата - Дон Жуана Персидского. Перев. с англ., введение и комментарии О. Эфепдиева, А. Фарзалиева. - Баку, 1988.
- Комаров В. Персидская война 1722-1725 гг. Материалы для истории царствования Петра Великого. Русский Вестник, СПб, 1867, т. 68, № 4.
- Конрад Н.И. Запад и Восток. - М., 1972.
- Короглы Х. Огузский героический эпос. - М., 1976.
- Крымский А. История Турции и ее литературы. - М., 1916.
- Кулизаде З.А. Хуруфизм и его представители в Азербайджане. Баку, 1970.
- Кулизаде З.А. Мировоззрение Касима Анвара. - Баку, 1976.
- Кулизаде З.А. Закономерности развития восточной философии XIII-XVI вв. и проблема Запад-Восток. - Баку, 1983.
- Кулизаде З.А. Из истории азербайджанской философии VII-XVI вв. - Баку, 1992.
- Левиатов В.Н. Фатали-хан Кубинский. Изв. АН Азерб. ССР, 1946, № 9.
- Левиатов В.Н. Из истории южных ханств Азербайджана (вторая половина XVIII в.). ДАН Азерб. ССР, 1946, № 7.
- Левиатов В.Н. О походе Фатали хана в Ардебиль. Изв. АН Азерб. ССР, 1947, № 12.
- Левиатов В.Н. Оборона крепости Гелесен-Гересен против Надир шаха. Изв. АН Азерб. ССР, 1948, № 6.
- Левиатов В.Н. Очерки из истории Азербайджана в XVIII в. -Баку, 1948.
- Лен-Пуль С. Мусульманские династии. Хронологические и генеалогические таблицы с историческими введениями. Пер. с англ, с прим. и доп. В. Бартольда. - СПб., 1899.
- Лысцов В .П. Персидский поход Петра I 1722-1723 гг. - М., 1951.
- Мамедов С.А. Азербайджан по источникам XV-первой половины XVIII вв. - Баку, 1993.
- Мамедов Ш.Ф. Развитие философской мысли в Азербайджане. - М., 1965.
- Мамедова Г.Н. Русские консулы об Азербайджане (20-60-е годы XVIII в.). - Баку, 1985.
- Марков А. Каталог Джелаиридских монет. - СПб., 1897.
- Махмудов Я.М. Взаимоотношения государств Аккоюнлу и Сефевидов с западноевропейскими странами. - Баку, 1991.

Мельгунов Г. Поход Петра Великого в Персию. Русский Вестник, т. ПО. М., 1874.

Миклухо-Маклай Н.Д. К вопросу о налоговой политике в Иране при шахе Аббасе I (1587-1629). Советское востоковедение, М.-Л., 1949, т. VI.

Миклухо-Маклай Н.Д. К истории политических взаимоотношений Ирана со Средней Азией в XVI в. КС ИВ АН СССР, 1952, т. IV.

Миклухо-Маклай Н.Д. Шиизм и его социальное лицо в Иране на рубеже XV-XVI вв. Сб. Памяти акад. И. Ю. Крачковского, ЛГУ, 1958.

Мирзоев А.М. Еще раз об авторе "Шаханшах-наме", Проблемы востоковедения, 1960, № 4.

Мирзоева Э.Г. К изучению института хисба (мухтасибата). ДАН Азерб. ССР, 1984, № 5.

Мирзоева Э.Г., Эфендиев О.А. Об институте городских кадиев в Азербайджане и сопредельных странах в XI-XIV веках. ДАН Азерб. ССР, 1986, № 7.

Мустафаев Дж.М. Северные ханства Азербайджана и Россия (конец XVIII - начало XIX в.). - Баку, 1989.

Мустафаев Ш.Н. Восточная Анатolia от Ак-Коюнлу до Османской империи. - М., 1994.

Мустафазаде Т.Т. Азербайджан и русско-турецкие отношения в первой трети XVIII в. - Баку, 1993.

Мухаммед ибн Хиндушах Нахичевани. Дастан ал-катиб фи тайин ал-маратиб. Критический текст, предисловие и указатели А. Али-заде. - М., 1964 (т. I, ч. 1); 1971 (т. I, ч. 2); 1976 (т. II).

Мухаммед ал-Халаби. Поход Эмира Йашбека. Перев. с арабск. З.М. Буняитова, Т.Б. Гасanova. - Баку, 1985.

Наджафова Н. Художественная керамика. - Баку, 1983.

569

Насави Шихабад-дин Мухаммед. Жизнеописание султана Джалаля ад-Дина Манкуруны. Перев. с арабск., предисловие, комментарии и указатели З.М.Буняитова. - Баку, 1973.

Насир-а д-Дин Туйя. Трактат о государственных финансах. В кн.: Хатиби С. Персоязычные документальные источники по социально-экономической истории Хорасана XIII-XIV вв. - Ашхабад, 1985.

Новосельцев А.П. Города Азербайджана и Восточной Армении в XVII-XVIII вв. История СССР, 1959, № 1.

Новосельцев А.П. Об исторической оценке Тимура. Вопросы истории, 1973, № 2.

Олеарий Адам. Описание путешествия в Московию и через Московию в Персию и обратно. Введ., перев., прим. и указатель А.М.Ловягина, - СПб., 1906.

Павлова И.К. Хроника времен Сефевидов. - М., 1993.

Пахомов Е.А. Краткий курс истории Азербайджана. - Баку, 1923.

Передняя Азия в документах. Серия памяти проф. Ю.Н.Марра. Кн. 1. - Нахичеванские рукописные документы XVII-XIX вв. Перс, текст, russk. пер. и комм, под ред. Ю.Н.Марра. - Тбилиси, 1936.

Петрушевский И.П. Хамдаллах Казвини как источник по социально-экономической истории восточного Закавказья. Изв, АН СССР, 1937, № 4.

Петрушевский И.П. Из героической борьбы азербайджанского народа в XIII-XIV веках. - Баку, 1941.

Петрушевский И.П. Городская знать в государстве Хулагуидов. Советское востоковедение, т. V. - М.-Л., 1948.

Петрушевский И.П. Великий патриот ширваншах Ибрагим. -Баку, 1942.

Петрушевский И.П. Внутренняя политика Ахмеда Ак-Коюнлу. ССИА, вып. I, Баку, 1949.

Петрушевский И.П. Азербайджан в XVI-XVII вв. ССИА, вып. I, Баку, 1949.

Петрушевский И.П. Восстание ремесленников и городской бедноты в Тебризе в 1571-1573 гг. ССИА, вып. I, Баку, 1949.

Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI-начале XIX вв. - Л., 1949.

Петрушевский И.П. Государства Азербайджана в XV веке. ССИА, вып. I, Баку, 1949.

Петрушевский И.П. Земледелие и аграрные отношения в Иране в XIII-XIV вв. - М.-Л., 1960.

Петрушевский И.П. Ислам в Иране в VII-XV вв. -Л., 1966.

Пигулевская Н.В., Якубовский А.Ю., Петрушевский И.П., Строева Л.В., Беленицкий А.М. История Ирана с древнейших времен до конца 18 века. - Л., 1958.

Пиринев В.З. Об исторической географии Азербайджана XIX-начала XV в. - В кн.: Историческая география Азербайджана. - Баку, 1987.

Пириев В.З. Ислам в Азербайджане при Хулагуидах. В сб. Актуальные проблемы современного Ислама, вып. 2. - Баку, 1988.

Пириев В.З. О некоторых вопросах государственного устройства при Хулагуидах и Джелаиридах. В сб.: Советское востоковедение. Проблемы и перспективы. - М., 1988.

Полиевктов М.А. Европейские пугешественники XIII-XVIII вв. на Кавказу. - Тифлис, 1935.

После Марко Поло. Москва, 1968.

Проект хозяйственной эксплуатации оккупированных в XVIII в. Россией прикаспийских областей Кавказа. Материалы по истории Грузии и Кавказа, вып. IV. Тбилиси, 1937.

Расим Эфенди. Каменная пластика Азербайджана. - Баку, 1986.

Рахмани А.А. "Тарих-и алам арай-и Аббаси" как источник по истории Азербайджана. - Баку, 1960,

Рахмани А. А. Азербайджан в конце XVI и в XVII веке. - Баку, 1981.

Рашидад-Дин. Переписка. Введение, перевод и комментарии А.И. Фалиной. - М., 1971.

Рашидад-Дин. Сборник летописей, т. III. Перевод с персидского А.К. Арендса, иод ред. А.А. Ромаскевича. М.-Л., 1946.

Рзаев А.К. Очерки истории политico-правовых учений Азербайджана. - Баку, 1983.

Садиг-бек Афшар. Ганун ас-сувар. Введение, перевод, комментарии и примечания А. Ю. Казиева. - Баку, 1963.

Саламзаде А.В. Архитектура Азербайджана XVI-XIX вв. - Баку, 1964.

Сеидбейли Мариям. Сведения о деятелях Азербайджана XIII-начала XIV веков в сохранившейся части сочинения Ибн-ал-Фувати (1244- 1326) "Талхис маджма ал-адаб фи муджам ал-алкаб". Изв. АН Азерб. ССР, СИФП, 1987, № 1.

Сейфеддини М.А. Монеты Ильханов XIV века. - Баку, 1968.

Сейфеддини М.А. Монетное дело и денежное обращение в Азербайджане XII-XV вв. кн. I-II. - Баку, 1978, 1981.

- С т о р и Ч. А. Персидская литература. Био-библиографический обзор. Перев. с англ., перераб. и допол. Ю.Э.Брегель, ч. I-III. - М., 1972.
- Стрейс Я. Я. Три путешествия. - М., 1935.
- Сумбатзаде А.С. Азербайджанцы - этногенез и формирование народа. - Баку, 1990.
- Сысоев В.М. Начальный очерк истории Азербайджана (Северного). - Баку, 1925.
- Таджад-Дин ас-Салмани. Тарих-наме. Перевод с турецкого З.М.Бунятова. - Баку, 1997.
- Тизенгаузен В.Г. Сборник материалов, относящихся к истории Золотой Орды, т. I. СПб., 1884; т. II, СПб., 1941.
- Усейиов М.А., Бретаницкий Л.С, Саламзаде А.В. История архитектуры Азербайджана. - М, 1963.
- Фазуллах Рашидад-Дин. Джами-ат-таварих, т. III. Сост. научнокритич. текста на персидск. языке А.А. Али-заде; пер. с персидск. языка А.К. Арендса. - Баку, 1957 (русск. текст).
- Фазуллах Рашид ад-Дин. Огузнаме. Перев. с персидск. Р.М.Шукюровой. - Баку, 1987.
- Фазуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-арайи Амнни. Перев. с англ. Т.А.Минорской. Под ред. и с предисл. З.М.Бунятова и О.А.Эфендиева. - Баку, 1987.
- Фалина А.И. Реформы Газан-хана. Уч. зап. Ин-та востоковедения АН СССР, т. XVII, М., 1959.
- Фасих Хавафи. Муджмал-и Фасихи (Фасихов свод.). Пер., предисл., прим. и указ. Д.Ю.Юсуповой. - Ташкент, 1980.
- Фехнер М.В. Торговля Русского государства со странами Востока в XVI в. - М., 1956.
- Фильзозе Н. К вопросу о формах земельной собственности в государстве Сефевидов. Очерки по новой истории стран Среднего Востока. - М., 1951.
- Хождение за три моря Афанасия Никитина. - М.-Л., 1948.
- Шараф-ханибин Шамсаддин Бидлиси. Шараф-наме. Перев., предисл., прим. и прилож. Е.И. Васильевой, т. I, М., 1967; т. II, М., 1976.
- Шахмалиев Э.М. Из истории торговой политики европейских держав на Переднем Востоке в XVI веке. - Баку, 1958.
- Шукюрзаде А.Б. Государственное устройство Карабахского ханства в XVIII в. Дис. ...канд. ист. наук. М., 1958.

Эволюция восточных обществ: Синтез традиционного и современного.  
- М., 1984.

Эфендиев О.А. Образование азербайджанского государства Сефевидов  
в начале XVI века. - Баку, 1961.

Эфендиев О. А. Минадои и его "История войн между турками и  
персами". Изв. АН Азерб. ССР, СИФП, 1967, № 1.

Эфендиев О.А. К освещению некоторых вопросов истории Сефевидов  
в современной иранской историографии. В кн.: Против буржуазных  
фальсификаторов истории и культуры Азербайджана. - Баку, 1978.

Эфендиев О. А. "Всеобщая история" Хафиза Абру как источник по  
истории Закавказья первой четверти XV в. В сб.: Источниковедческие  
разыскания 1978 г. - Тбилиси, 1984.

Эфендиев О. А. Азербайджанское государство Сефевидов в XVI веке. -  
Баку, 1981.

Эфендиев О.А. "Китаби Диyarbakriyya" Абу Бакра Тихрани как  
исторический источник. В сб.: Источниковедческие разыскания. Тбилиси,  
1982.

Юнусова Л.И. Торговая экспансия Англии в бассейне Каспия в первой  
половине XVIII в. - Баку, 1988.

### Xarici dillərdb

Abu Bakr T i h r a n i . Kitabi Diyarbakriyya, Cuz I-II. Yayınlayanlar: Necati  
Lugal, Faruk Sümer. Ankara, 1962, 1964.

Aka is mail. Sahruhun Karakoynlular üzərinə səfərləri. Tarih incələmələri  
Dərgisi, IV, İzmir, 1988.

Aka is mail. Timur ve devleti, Ankara, 1991.

A l s t a d t L. Audrey. The Azerbaijani Turks, Stanford, California, 1992.

Aubin Y. Archives persanes commentées-2. Note préliminaire sur les  
archives du Tcima-rud, Teheran, 1955.

Aubin Y. Etudes Safavides. I. Sah is mail et les notables de L'Iraq persan.  
"Journal of Economic and Social History of the Orient", Leiden, 1959, vol. 2, p. 1.

Aubin Y. La Politique Religieuse des Safavides. Le Shi'isme Imamite. Paris,  
1970.

- Barkan O.L. Uzun Hasan Beye ait vesikalar-Tarih vesikalar?, Ankara, 1941.
- B a y k al B. S. Uzun Hasanın Osmanlılara karşı mücadeleye hazırlıkları ve Osmanlı-Akkoyunlu Harbinin başlanması. Belleten, c I, s. 82, Ankara, 1957.
- Bekir Kutukoglu. Osmanlı-Iran siyasi münasebetleri (1578-1590), c. I, İstanbul, 1962.
- Be kir Ku tu ko g lu . Osmanlı-Iran siyasi münasebetleri (1578-1612), c. II, İstanbul, 1992,
- B u s s e H. Untersuchungen zum Islamischen Kanzleiwesen (An Hand turkmenischer und safawidischer Ünūmden), Kairo, 1959.
- Cafer oğlu Ahmet. Türk kavimleri, İstanbul, 1985.
- Cemal Gökce. Kafkazy ve Osmanlı imparatorluguunun Kafkazy siyaseti, Ankara, 1979.
- Early Voyages and Travels to Russia and Persia by Antony Yenkinson and other Englishmen. Edit, by Delmar Morgan and C. H. Coote, vol. I-II, London, 1886.
- Erendi 1 A. Tarihte Turk-Iran ilişkileri, Ankara, 1976.
- Erzi A.S. Akkoyunlu ve Karakoyunlu tarihi hakkında araştırmalar. -Türk tarih Kurumu, Belleten, c. XVIII, s. 70. Ankara, 1954.
- Feridun Bey. Münseat us-selatin, c. 1, İstanbul, 1974.
- Gandjei Tourkhan.il canzoniere di Sah İsmail Hatai, Napoli, 1959.
- Gandjei Tourkhan. Notes on the Life and Work Sadiki: A Poet and Painter of Safavid Times, Der islam, Band 42, Heft 1, Berlin, 1975.
- Gandjei Tourkhan. Turkish in the Safavid Court of Isfahan, Turcica, tome XXI-XXIII, 1991.
- Gökb ilg in T.M. XVI asır baslarında Osmanlı devleti hizmetindeki Akkoyunlu umerasi. Tündyat Mecmuası, cilt LX, İstanbul, 1951.
- Gölp inarlı Abdulbagi. Fu zuli divanı, İstanbul, 1985.
- Ghu la m Sarwar. History of Shah ismail Safawi, Aligarh, 19Z9.
- Hin z Wa lter . Uzun Hasan ve Şeyh Cuneyd (çeviren Tevfik Biyıklı oğlu), Ankara, 1948.
- Horst H. Ein Immunitätsdiplom Schah Muhammad Hudabandis fon Yahr 989/1581, ZDMG, Bd, 105, ht. 2, 1955.
- Horst H. Zwei Erlasse Schah Tahmasp I, ZDMG, Bd. 110, Ht. 2, 1961.
- Howorth H. History of the Mongols, Part III. The Mongols of Persia, London, 1888.

İbn Kemal. Tevarihi Ali Os man, VII defter. Hazırlayan: O. Turan, Ankara, 1957.

İsmaıl K., Cemender A. Azerbaycan türkleri. Ankara, 1978.

Karaloğlu Seid Kamal. Türk edebiyatı tarihi, İstanbul, 1973.

Karahan Abdulkadir. Fuzuli: Muhiti, hayatı ve şahsiyeti, İstanbul, 1949.

Kırzıoğlu F. Osmanlıların Kafkaz ellerini fethi (1451-1590). Ankara, 1976.

Lockhart L. The Fall of Safavi dinasty and afgan occupation of Persia. Cambridge, 1958.

Martin B.G. Seven Safavid Documents from Azerbaiyan, Documents from Islamic chanceries. First series, London, 1965.

Mazioğlu Hazibe. Füzuli-Hafız, Ankara, 1956.

Mazzau M. Michel. The Origins of the Safavids, Wiesbaden, 1972.

Mehmet Saray. Türk-Iran münasebetlerinde şiiliğin rolü, Ankara, 1990.

Melikoff Irene. Uyur idik Uyardılar, İstanbul, 1993.

Melikoff irene. Hacı Bektaş. Efsaneden gerçeğe, İstanbul, 1998.

Minadö G. T. The History of the Warres betweenc the Turks and the Persians, transl. into Engl. by Abraham Hartwell, London, 1595.

Minorsky V.A. Soyurghal of Qasim b. Jahangir Aqqoyunlu (90Z/1498), BSOS, vol. IX, part 4, London, 1939.

Minorsky V. La Perse au XV-e siecle entre L'Empire ottoman et Venice. Sosieté des Etudes iranienncs, № 8, Paris, 1933.

Minorsky V. A civil and military review in Fars in 881/1476, BSOS, 19Z8, X/1.

Minorsky V. The poetry of Shah is mail, BSOS, 1942, XIA.

Minorsky V. The elan of the Qaraqoyunlu rulers. Fuad Köprülü Armagani, İstanbul, 1953.

Minorsky V. Jihan-shah Qaraqoyunlu and his poetry, BSOAS, 1954, XVI/2.

Minorsky V. Qaraqoyunlu and the Qutbshahs, BSOAS, 1955, XVII/1.

Minorsky V. Aqqoyunhi and land reforms, BSOAS, 1955, XVII/3.

Ogel Vahaeddin. Türk kültürünün gelişme çağları. Üçüncü Baskı, İstanbul, 1988.

Pecevi İbrahim Efendi. Pecevi tarihi, c I-II, Hazırlayan prof. Bekir S. Baykal, Ankara, 1981-1982.

Roemer H.R. Der Niedergang Irans nach dem Todc Ismails des Grausamen, 1577-1581, Würzburg-Aumühle, 1939.

Ross D. The Early years of Shah is mail, Founder of the Safavy Dinasty IRAS, 1896, vol. 29.

Savory R.M. The consolidation of Safawi Power in Persia. *Der islam*, Bd, 41, Berlin, 1965.

Seiichi Kitagawa. Mongol armies in Shirvan and Gürcistan. *The Annual Report on cultural Science*, XXXLLL-1 (No. 53), 1983. The Faculty of Letters Hokkaido University.

Sevim Ali, Yücel Yasar. *Türkiye tarihi*, 1-2, Ankara, 1990.

Sümer Faruk. Azerbaycanın türkleşmesi tarihine umumi bir bakış. TTK, Belleten, cilt XXI, Temmuz 1957, Sayı: 83.

Sümer Faruk. Kara-Koyunlular, I cilt, Ankara, 1967.

Sümer Faruk. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolü, Ankara, 1976.

Sümer Faruk. Ak-Koyunlular. - Türk Dünyası Araştırmaları, sayı 40, İstanbul, 1986.

Sümer Faruk. Az tanınmış bir türk hükümdarı Uzun Hasan bey, Türk Dünyası Tarih Dergisi, sayı 19, İstanbul, 1988.

Sümer Faruk. Oğuzlar (Türkmanlar), İstanbul, 1992, IV Baskı.

Tadhkirat al-muluk. A manual of Safavid administration. Transl. and expl. by V. Minorsky. GMS, vol. XVI, London, 1943.

Tansel S. Osmanlı kaynaklarına göre Fateh Sultan Mehmetin siyasi ve askeri faaliyeti, Ankara, 1953.

Toğan Z.V. Azerbaycanın tarihi coğrafiyası. - Azerbaycan Yurd Bilgisi, c I, İstanbul, 1932.

Toğan Z.V. Azerbaycan etnografisinc dair, Azerbaycan Yurd Bilgisi, c II, İstanbul, 1933.

Toğan Z.V. Umumi Türk tarihine giriş, c I, En eski devirlerden 16 asra kadar, İstanbul, 1946.

Turan Ş. Fateh Mehmet-Uzun Hasan mücadelesi ve Venedik. - Tarih Araştırmaları Dergisi, c III, Ankara, 1965.

Travels of Venetians in Persia (A narrative of Italian Travels in Persia in the XV and XVI centuries), Hakluyt Society, vol. 49, London, 1873.

Uzunçarşılı I.H. Osmanlı devleti teşkilatına medhal. İstanbul, 1941.

Uzunçarşılı İsmail Hakkı. Anadolu beylikleri ve Akköyunlu, Karaköyunlu devletleri, Ankara, 1984.

Ülken H.Z. islam felsefesi tarihi, İstanbul, 1957.

Walsh J.R. The Revolt of Alqas Mirza, Wiener Zeitschrift fur die Kunde des Morgenlandes, 68 Band, Wien, 1976.

Yücel Yaşa. Kadi Bürhaneddin, Ankara, 1987.

## РЕЗЮМЕ

III том "Истории Азербайджана" охватывает период от монгольских завоеваний в начале XIII и до конца XVIII вв.

Азербайджан - страна высокой культуры и развитой городской жизни - в начале XIII в. подвергся опустошительному нашествию монгольских кочевников. Огромный урон, нанесенный стране, надолго задержал ее поступательное развитие. Правители Азербайджана (Ширваншахи и Ильденизиды), а также соседних стран, не сумели объединить свои силы для отпора врагу, и каждый город оборонялся в одиночку. Многие города Азербайджана, такие как Марага, Ардебиль, Сараб, Шемаха, Зенджан были разрушены монголами. От цветущего Байлакана остались одни руины. Те города, где монголы встретили серьезное сопротивление (как например, Тебриз и Гянджа), во время первого нашествия им взять не удалось. Не успели уйти монголы, как в страну вторглись войска хорезмшаха Джалаля ад-Дина. Вследствие этих нашествий государство Ильденизов (или Атабеков) распалось и только ширваншахам удалось сохранить свою самостоятельность. Против ига монгольских завоевателей восставали ремесленники и городская беднота, но эти восстания жестоко подавлялись.

В 1231 г. монголы вторично вторглись в страну - на этот раз надолго - и установили свою власть в Азербайджане и соседних областях. Монгольская империя Хулагуидов (или Ильханов) охватывала территорию от Дербента до Персидского залива и от Амудары до Средиземного моря. Азербайджан стал политическим и административным центром империи, а Тебриз ее столицей. Внуку Чингизхана Хулагу удалось создать экономически сильное государство, хотя военные столкновения Хулагуидов с Золотой Ордой на территории Азербайджана пагубно отражались на экономической и культурной жизни страны. Реформы монгольского правителя Газанхана, принявшего религию местного населения - ислам, вызвали оживление городской жизни и торговли. Возросли роль и значение Азербайджана, восстановились частично его связи со странами Востока и Запада. Марко Поло и другие европейские путешественники, посетившие страну, отмечали огромную роль азербайджанского города Тебриза как крупнейшего ремесленного и торгового центра Ближнего

Востока. Важнейшим фактором, способствовавшим экономическому и культурному развитию Азербайджана, было то, что он располагался на древней караванной дороге - шелковом пути, связывавшем Дальний Восток со Средиземноморьем и Европой.

К середине XIV в. монгольская империя вступила в период кризиса и распада. Внутри правящей династии произошел раскол и вспыхнули междуусобицы. В результате Азербайджан вошел в состав государства Джалаиридов, однако к концу XIV в. вследствие вторжений в Азербайджан иноземных завоевателей - Тохтамыша и Тимура - Джалаиридское государство сильно ослабело, Ширваншахи, правда, вновь сумели отстоять относительную самостоятельность своего государства благодаря изворотливости и искусной политике. Ширваншах Ибрагим I даже стал вассалом Тимура и принимал участие в его походах.

Империя Тимура, созданная в результате завоеваний, была непрочной и не пережила своего основателя. В этот период крепость Алинджа в Нахчеване стала опорным пунктом сопротивления народов Азербайджана и Грузии чужеземному господству. Острые внутренние противоречия, деспотизм пришлых и местных феодалов обусловили появление на почве ислама нового учения - хуруфизма, ставшего идеологией борьбы простого народа, в частности, городских ремесленников Азербайджана, с угнетателями.

В начале XV в. в стране сложилась благоприятная обстановка для избавления от господства Тимуридов и объединения азербайджанских земель. Ширваншах Ибрагим I вместе с правителями Карабаха, Шеки и Ардебиля выступили против тимуридских наместников. Союзником азербайджанских правителей стал и грузинский царь. Казалось, объединение Азербайджана под единой властью близко к осуществлению. Однако резко изменившаяся историческая обстановка не позволила этим планам воплотиться в жизнь.

В восточных областях Малой Азии (в Анатолии) па политической арене появились объединения тюркских полукочевых племен огузского происхождения - Кара-Коюнлу и Ак-Коюнлу, сумевших создать собственные государства. Основателем государства Кара-Коюнлу в Азербайджане был Кара Юсуф (1410-1420), положивший конец господству в стране тимуридских царевичей. В правление Джаканшаха (1435-1467) государство Кара-Коюнлу окрепло и достигло значительной силы. Во второй половине XV в. Азербайджан, сопредельные области Ирана и Малой Азии вошли в состав государства Ак-Коюнлу со столицей опять же в Тебризе. Выдающимся

правителем этого государства был Узун Гасан - видный азербайджанский государственный деятель и политик. В период его правления политические связи Азербайджана с европейскими государствами значительно расширились, Азербайджан впервые вошел в сферу европейской и мировой политики, с его влиянием стали считаться и на Востоке, и на Западе.

Узун Гасан вступил в соперничество с османским султаном Мехмедом Фатехом (Завоевателем) в борьбе за гегемонию на Ближнем Востоке. Осознавая, что в одиночку ему не справиться с могущественным султаном, азербайджанский правитель пошел на военно-политический союз с европейскими странами. Последние нуждались в сильном союзнике в Азии, чтобы остановить продвижение османских войск в центральную Европу. С Узун Гасаном поддерживали дипломатические отношения правители Италии, Венгрии, Австрии, Польши и других стран. Послы Узун Гасана часто посещали дворец венецианского дожа, и сенат этой республики направлял в Тебриз своих лучших дипломатов - Кате-рино Зено, Иосафата Барбаро, Амброджо Контарини, оставивших ценные описания своих пугешествий в Азербайджан. Однако этот союз, инициатором которого был папа римский, оказался неэффективным. В войне с османским султаном Узун Гасан потерпел поражение, так и не дождавшись помощи со стороны ненадежных европейских союзников: Во внутренней политике в целях централизации власти Узун Гасан стремился опираться на оседлую верхушку - мусульманское духовенство и бюрократию - и ослабить военно-племенную знать. Для ограничения своеволия чиновников, а также подъема экономики и облегчения положения населения он провел административно-налоговую реформу, основные принципы которой оставались в силе еще долго после смерти Узун Гасана. Он сумел вступить в союз с ширваншахом Фаррухом Ясса-ром и ардебильскими шейхами - Сефевидами, сплотив их на почве общих интересов Азербайджана. Вступление дальновидного Узун Гасана в родственные связи с шейхами Ардебиля и оказанная им поддержка сыграли немаловажную роль в росте кызылбашского движения и приходе к власти его внука Исмаила Сефеви.

XIII-XV вв. являются важным этапом в истории развития азербайджанской культуры и науки. В этот период жили и творили основатель Марагинской обсерватории, разносторонний ученый, астроном и математик Насиреддин Туей, поэты Овхади Марагай, Иzzаддин Гасан оглы, Гази Бурханаддин, Джаканшах (Хагиги), великий поэт и философ Имадеддин Насими, Касим Анвар, выдающиеся музыканты - авторы трактатов по

музыке и исполнители Сефиаддин Урмави и Абдулкадир Марагаи, историк Мухаммед Нахчевани, философы Махмуд Шабуста-ри, Фазлуллах Хуруфи, астроном и историк Сеид Яхъя Бакуви, географ Абдурашид Бакуви и т.д.

В этот период были построены крепости и оборонительные сооружения в Тебризе и на Апшероне. В Тебризе появились новые кварталы - Раби Рашиди и Газанийе. Строились мечети, медресе, каравансараи в различных областях страны. Были возведены культовые сооружения шейха Сефиаддина в Ардебиле, комплекс Дворца ширваншахов в Баку. В Тебризе в 1465 г. была построена "Гей Месджид" ("Голубая мечеть"), а также великолепное дворцовое сооружение "Хешт бехишт" ("Восемь райских сфер"), руины которого сохранились до наших дней.

Вторая половина XV в. ознаменовалась усилением в стране Ардебильского владения, возглавляемого азербайджанской династией Сефевидов. Сефевиды и их приверженцы (мюриды) исповедовали ислам в его шиитской форме и носили головные уборы с 12 красными полосками в честь 12 шиитских святых. Отсюда они получили прозвище "кызылбаши" (по-азербайджански буквально "красноголовые"), а государство, созданное ими, впоследствии стало называться Кызылбашским государством, или Сефевидским (по имени династии).

Для достижения власти шейхи Ардебиля привлекли под свои знамена племена, обитавшие в Азербайджане и соседних областях Анатолии. В этот период шейхи Джунейд и Гейдар погибли в борьбе с ширваншахами и другими правителями Азербайджана. Однако новое выступление кызылбашей в главе с шейхом Исмаилом в 1499 г. увенчалось успехом. С относительно небольшими силами кызылбashi разбили сначала ширваншаха, а потом войска правителей Ак-Коюнлу. В 1501 г., заняв Тебриз, Исмаил объявил себя "шахом Азербайджана". С одной стороны, он объединил азербайджанские земли, а с другой - поставил перед собой более широкую задачу - создание государства в Иранцах владений своего деда Узун Гасана. К 1508 г. почти весь Иран и Ирак Арабский были включены в состав Кызылбашского государства. Дальнейшее продвижение на Запад привело к столкновению шаха Исмаила с Османской империей, которая сама стремилась к завоеваниям в этом регионе. Ореол непобедимости, сопутствовавший шаху Исмаилу до этого, потускнел после поражения его в Чалдыранской битве 1514 г., когда он был разбит османским султаном Селимом.

Кызылбашское или Сефевидское государство сложилось и в течение XVI века развивалось как азербайджанское государство. Вся полнота политической власти в нем была сосредоточена в руках азербайджанской феодальной знати, пользовавшейся исключительными привилегиями: из ее рядов назначались высшие придворные должности, военачальники, правители областей (беглярбекств). Войско состояло из ополчений азербайджанских племен. Правители соседних государств также считали государство шаха Исмаила "наследником" государств Кара-Коюнлу и Ак-Коюнлу.

Османское государство, где официальной религией был суннизм, объявило ересью шиизм, а Сефевиды, в свою очередь, стали преследовать суннитов. Но религиозная вражда служила лишь прикрытием борьбы за реальные политические и экономические интересы конфликтующих сторон.

В течение XVI в. османские султаны неоднократно вторгались в Азербайджан, но закрепиться здесь им не удавалось. Учитывая подавляющее превосходство османских войск, Сефевиды в борьбе с ними проводили тактику "выжженной земли". Первый этап османо-сефевидских войн закончился заключением мира в 1555 г. Вторично султан воспользовался внутренним кризисом и ослаблением Сефевидского государства в 1578 г., когда двинул свои войска в Закавказье. В результате 12-летней войны на территории Азербайджана стране был нанесен неисчислимый урон и разрушения. По Стамбульскому миру 1590 г. Азербайджан почти целиком был выключен из состава Сефевидского государства. Оккупация страны Османской империей продолжалась до начала XVII века.

Новому Сефевидскому правительству шаху Аббасу I, проведшему ряд военно-административных реформ, удалось укрепить государство и отвоевать Азербайджан у османов. В этот период вследствие переноса столицы государства в Исфаган и ориентации центральной власти на развитие внутренних областей Ирана, Азербайджан превратился в окраинную провинцию, влияние азербайджанской кызылбашской знати было подорвано, зато возросла роль в государственном аппарате иранской гражданской и духовной аристократии. Возникли условия для постепенного превращения Сефевидского государства в государство Иранское.

В XVI-XVII вв. Азербайджан вел оживленную торговлю с Россией, странами Европы и Азии. Основное место в международной торговле принадлежало шелку-сырцу и шелковым изделиям. Главными центрами

шелководства были Шемаха и Ареш. Азербайджанский шелк пользовался широкой известностью далеко за пределами страны и был отличным сырьем для мануфактурной промышленности Западной Европы.

XVI-XVII вв. явились важнейшим периодом в развитии азербайджанской культуры. При дворе шаха Исмаила был основан литературный кружок (меджлис), который возглавлял "царь поэтов" Хабиби. Сам шах Исмаил (под псевдонимом Хатаи) создал великолепные поэтические произведения на азербайджанском языке, снискавшие ему широкую популярность. Народ обессмертил образ Шаха Исмаила в посвященных ему эпических сказаниях (дастанах).

Вершиной азербайджанской поэзии является творчество великого Мухаммеда Физули, автора поэмы "Лейли и Меджнун" и других произведений. Также обогатили азербайджанскую литературу сочинения поэтов Мухаммеда Амани, Говси Тебризи, Тарзи Афшара и др. В историко-героических дастанах народ клеймил тиранов и завоевателей, воспевал любовь, доблесть и самоотверженность в борьбе с угнетателями и врагами Родины. Таковы произведения устного народного творчества - "Шах Исмаил", "Асли и Керем", "Ашуг Гарип", "Аббас и Гюльгез" и др. Известными народными сказителями (ашугами) были Ашуг Гурбани, Ашуг Аббас из Туфаргана, Сары Ашуг, Ашуг Абдулла и др.

Возникшая в XIV в. тебризская школа миниатюрной живописи достигла в XVI веке своего наивысшего расцвета. Миниатюры выдающегося живописца Султан Мухаммеда и ныне украшают музеи Санкт-Петербурга, Лондона, Венеции, Лейпцига и других крупнейших городов мира. Особое место в азербайджанской культуре занимает Садиг-бек Афшар - миниатюрист, поэт и ученый, оставил богатое творческое наследие. История Азербайджана и сопредельных стран этого периода отражена в трудах азербайджанских летописцев Гасан-бека Румлу и Искендер-бека Туркмана Мунши. Под именем Дон Жуана Персидского в Европе был широко известен азербайджанец Орудж-бек Баят. Он совершил путешествие по России и странам Европы (1599-1601), в Испании он обратился в христианскую веру и остался там навсегда. Историко-географическое сочинение Орудж-бека было издано на испанском языке в 1604 г.

В этот период возводились многочисленные сооружения общественного назначения - каравансараи, бани, ованны, мосты, а также культовые постройки - мавзолеи, мечети и т.д. Из сохранившихся памятников можно отметить

мавзолей шейха Джунейда в сел. Хазра Кусарского района, мавзолей в селении Агбиль Кубинского района, мост через реку Алинджа в Нахчеванской республике, восточные ворота Бакинской крепости, мечеть шаха Аббаса в Гяндже и т.д. Однако многие архитектурные памятники были уничтожены во время войн и не сохранились до наших дней.

В конце XVII - начале XVIII в. в связи с общим кризисом Сефеви-дского государства положение Азербайджана резко ухудшилось. Усилившаяся эксплуатация вызвала народные восстания, направленные против гнета иранских правителей. Воспользовавшись правителями. Воспользовавшись нестабильностью и анархией в Азербайджане, Россия и Турция вступили в борьбу за овладение Закавказьем. В 1722 г. Петр I ввел сюда войска и оккупировал Западное побережье Каспийского моря вместе с Баку. В ответ на это Турция захватила западные области Азербайджана. По Стамбульскому договору 1724 г. Закавказье было поделено между Россией и Турцией. Но вскоре русские войска по настоянию иранских властей ушли из Азербайджана. Новый правитель Ирана Надиршах начал войну с турками, и ему удалось изгнать их из страны. Но жестокий произвол в период правления Надиршаха вызвал повсеместные восстания, в стране развернулось освободительное движение против иранского ига. В 1743 г. восстание в Шеки под предводительством местного феодала Гаджи Челеби завершилось образованием независимого от Ирана Шеки некого ханства.

Со смертью Надиршаха (1747) Иранское государство распалось. На территории Азербайджана образовались следующие ханства: Шекинское, Карабахское, Шемахинское, Бакинское, Кубинское, Нахчеванское, Иреванское, Тебризское, Ардебильское, Сарабское, Хойское, Урмийское, Карадагское, Ленкоранское (Талышское), Марагинское, Макинское, Джавадское. История этих ханств насыщена междоусобными войнами и дворцовыми переворотами. Наиболее сильными из них были Карабахское, Шекинское, Кубинское и Урмийское ханства. Их правители делали попытки объединения страны, но в конечном счете каждый раз терпели неудачу, наталкиваясь на сопротивление других ханов, не желавших терять своей независимости.

На территории бывшего Карабахского (Гянджинского) беглярбегства возникли два самостоятельных ханства - Гянджинское и Карабахское. Столицей первого была Гянджа, столицей второго стала крепость Панахабад, названная так в честь основателя Карабахского ханства Панахали-хана

(позднее она была переименована в г. Шуша). Шуша быстро стала политico-экономическим центром ханства, одним из крупных торговых и ремесленных городов Азербайджана. Династия Панахали-хана правила здесь вплоть до русской оккупации. По договору 1805 г. между командующим русскими войсками генералом Цициановым и карабахским правителем Ибрагим Халилханом ханство перешло в подданство России.

Кубинское ханство достигло расцвета в правление Фатали-хана (1758-1789), проводившего политику объединения азербайджанских земель. При нем к Кубинскому ханству были присоединены Дербентское, Бакинское, Шемахинское и другие ханства. Но после смерти Фатали-хана это непрочное государственное объединение распалось.

Значительная часть территории бывшего Чухурсаадского беглярбегства вошла в состав возникшего впервые Иреванского ханства, основателем которого был местный азербайджанский феодал Мир-Мехти-хан (1747-1752). Ханство состояло из 15 махалов, расположенных вокруг оз. Гёкча. Подавляющее большинство населения ханства составляли азербайджанцы. Армян было лишь около четверти населения в г. Иреване - столице ханства. Церковный глава армянского меньшинства - католикос "Учкилисы" (арм. "Эчмнадзин" от азерб. "Уч муэдзин") назначался Ире-ванским ханом. Местная династия правила ханством до начала XIX в.

Пришедший к власти в Иране Ага Мухаммед-хан Каджар дважды совершал опустошительные походы в Азербайджан, пытаясь подчинить себе его ханства. Россия также не оставляла своих планов по захвату страны, посылая сюда свои войска.

К концу XVIII в. раздробленный и ввергнутый в междоусобицы Азербайджан не был способен к активному сопротивлению внешним врагам. Рано или поздно столкновение России и Ирана на территории страны должно было произойти. Назревала первая русско-иранская война.

Несмотря на тяжелые условия - нашествия завоевателей и междоусобные войны - культурная жизнь в стране в XVIII в. не замирала. Поэты создавали произведения, отражавшие тяжелое положение народа, призывающие его к освободительной борьбе против засилья ханов и их приспешников, гнета иноземных завоевателей. В это смутное время вершин совершенства в литературе достигли выдающиеся азербайджанские поэты Молла Вели Видади и Молла Панах Вагиф. Хотя для лирических произведений Видади

характерны чувства печали и скорби, но в них воспеваются лучшие человеческие качества - честность, смелость, готовность к подвигам во имя высоких целей. Творчество Вагифа, напротив, проникнуто оптимизмом, отличается богатством образов, живым и выразительным языком. Благодаря незаурядным способностям и таланту поэт снискал себе широкую популярность. Он был приглашен ко двору Карабахского хана в Шуше и назначен главным везиром. Вагиф был последовательным сторонником близких отношений с соседней Грузией и принимал участие в обороне Шуши от нашествия иранских войск. Будучи в дружеских отношениях, Видади и Вагиф в процессе общения и переписки духовно обогащали друг друга. Впоследствии Вагиф стал жертвой дворцовых интриг и был казнен.

Азербайджанская поэзия, особенно ашугская, оказала огромное влияние на поэзию всех народов Кавказа. Многие грузинские, армянские, лезгинские поэты слагали свои песни на азербайджанском языке. Ярким примером может служить творчество армянского поэта-ашуга Саят-Нова, слагавшего свои стихи на азербайджанском, грузинском и армянском языках. Из ученых того времени наиболее известен географ-путешественник Зейналабдин Ширвани. Свои странствования по Малой Азии, Ирану, Средней Азии, арабским странам, Африке, Индии он описал в двух своих капитальных трудах. По сей день сохранились памятники созданные азербайджанскими зодчими и мастерами изобразительного искусства, такие, как например, Дворец Шекинских ханов. Иреванская "Гей месджид" ("Голубая мечеть") и др. Возвезденный азербайджанскими мастерами в XVII в. великолепный дворец Иреванского хана ("Сардарский дворец"), к сожалению, не дошел до нас - он был разрушен армянскими национал-шовинистами в начале нынешнего столетия.

## MÜNDƏRİCAT

Giriş ..... 5

### I FƏSİL. Azərbaycanda monqol əsarəti. Azərbaycan xalqının monqollara qarşı mübarizəsi

Azərbaycan monqol yürüşləri ərəfəsində.....	15
Monqolların ilk yürüşü. İstilaçılara qarşı xalq müqaviməti .....	17
Xarəzmşah Cəlaləddinin Azərbaycanı zəbt etməsi və istilaçılara qarşı mübarizə .....	19
Monqolların ikinci yürüşü və Azərbaycanın istila olunması .....	21
Azərbaycan Hülakular dövlətinin mərkəzi kimi.....	23
Azərbaycan uğrunda Qızıl Orda xanlarının Hülakularla mübarizəsi .....	28
Hülakular dövlətinin süqutu. Azərbaycanda Çobanilərin hökmənləyi .....	32
Azərbaycan Cəlairilərin hakimiyəti altında .....	34
Şirvanşahlar dövləti XIII-XIV əsrlərdə .....	38
Arsax-Xaçın knyazlığı .....	41
Teymur və Toxtamışın hücumları. Azərbaycan xalqının istilaçılara qarşı mübarizəsi .....	46
Azərbaycanda dövlət quruluşu və idarə sistemi .....	51

### II FƏSİL. XIII-XIV əsrlərdə Azərbaycanda ictimai-iqtisadi qurulus

Monqol işğallarının viranədici nəticələri.....	57
Kənd təsərrüfatı və aqrar münasibətlər .....	59
Vergi və mükəlləflyaytlar .....	62
Qazan xanının islahatları .....	66
Sənətkarlıq istehsalı. Əsnaflar.....	68
Ticarət. Ticarət yolları. Pul dövriyyəsi .....	73
Şəhərlər .....	77
Xalq hərəkatı .....	80

### III FƏSİL. XV əsr Azərbaycan dövlətləri

XIV əsrin sonu - XV əsrin əvvəllərində Azərbaycanın siyasi vəziyyəti .....	83
Qaraqoyunlu dövlətinin yaranması və genişlənməsi .....	85
Şirvanşah I İbrahimin birləşdirici siyaseti. Gürcüstanla ittifaq .....	91
Ağqoyunlu dövlətinin yaranması .....	95
Ağqoyunlu dövlətinin xarici siyaseti. Teymurilər və Osmanlı dövləti ilə mübarizə .....	99
Səfəvi-Qızılbaş hərəkatı. Səfəvilərin Ərdəbil malikanəsi .....	106
Azərbaycan-Rusiya münasibətləri. Avropa ilə əlaqələr .....	109
Siyasi quruluş, idarə sistemi, hərbi qüvvələr .....	114

#### **IV FƏSİL. XV əsrдə Azərbaycanın içti mai-i qtis adı həyatı**

Kənd təsərrüfatı və aqrar münasibətlər .....	118
Şəhərlər. Sənətkarlıq və ticarət. Pul dövriyyəsi .....	121
Uzun Həsən və onun varis lərinin işlahatları .....	128
Xalq hərəkatı .....	132

#### **V FƏSİL. XIII-XV əsrlərdə Azərbaycan mədəniyyəti**

Maarif. Elm .....	135
Ədəbiyyat .....	140
Epiqrafik abidələr .....	147
İncəsənət və memarlıq .....	159
Fəlsəfi fikir .....	177
Maddi mədəniyyət .....	184

#### **VI FƏSİL. Azərbaycan XVI əsrдə. Azərbaycan Səfəvilər dövləti**

XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycanın siyasi vəziyyəti .....	200
Azərbaycan Səfəvilər dövlətinin yaranması .....	203
I Şah İsmayılin daxili və xarici siyaseti .....	208
I Şah Təhmasib dövründə Səfəvilər dövlətinin vəziyyəti .....	215
XVI əsrin ikinci rübündə Osmanlı işğalına qarşı mübarizə .....	220

Azərbaycan Səfəvilər dövlətinin süqutu. Osmanlı imperiyasının Azərbaycanı zəbt etməsi .....	226
Səfəvilər dövlətinin Avropa ölkələri ilə əlaqələri .....	232
Siyasi quruluş, idarə sistemi, hərbi qüvvələr .....	236

## **VII FƏSİL. XVI əsr də Azərbaycanın ictimai-iqtisadi həyatı**

Kənd təsərrüfatı və aqrar münasibətlər.....	242
Şəhərlər. Sənətkarlıq .....	246
Ticarət. Azərbaycanın xarici iqtisadi əlaqələri.	
Pul dövriyyəsi .....	253
 1571-1573-cü illər Təbriz üsyani .....	261

## **VIII FƏSİL. Azərbaycan XVII əsr də**

Azərbaycan Osmanlı və Səfəvi feodallarının hakimiyyəti altında.....	263
Azərbaycan xalqının azadlıq mübarizəsi. Cəlalilər hərəkatı .....	266

Azərbaycan Səfəvilər dövlətinin İran dövlətinə çevrilməsinin başlangıcı .....	274
XVII əsrin birinci yarısında Osmanlı-Səfəvi müharibələri və Azərbaycan.....	277
XVII əsrin ikinci yarısında Azərbaycanın siyasi vəziyyəti.....	289

## **IX FƏSİL. XVII əsr də Azərbaycanda ictimai-iqtisadi münasibətlər**

Kənd təsərrüfatı və aqrar münasibətlər .....	295
Şəhərlər. Sənətkarlıq .....	303
Ticarət. Pul dövriyyəsi.....	311
XVII əsrin sonlarında Azərbaycanda iqtisadi tənəzzül.....	316
Xalq hərəkatı .....	319

## X FƏSİL. XVI-XVII əsrlərdə Azərbaycan mədəniyyəti

Maarif. Elm .....	323
Ədəbiyyat .....	329
Epiqrafik abidələr .....	338
İncəsənət və memarlıq .....	344
Xalçaçılıq .....	354
Bədii metal .....	355
Daş üzərində oymalar .....	356
Ağac üzərində oyma bəzəklər .....	359
Keramika .....	360
Fəlsəfi fikir .....	370

## XI FƏSİL. Azərbaycan XVIII əsrin birinci yarısında

Səfəvi dövlətin tənəzzülü və XVIII əsrin əvvəllərində.	
Azərbaycanda xalq azadlıq hərəkatının qüvvətlənməsi .....	380
Şirvan üsyani. 1722-1735-ci illərdə Azərbaycanın Xəzərboyu əyalətlərinin Rusiya tərəfindən işgal olunması .....	383
1724-cü il İstanbul müqaviləsi. 1724-1735-ci illərdə Azərbaycanın qərəb və cənub-qərəb ərazisinin Osmanlı Türkiyəsi tərəfindən işgal edilməsi .....	397
Çarizmin Azərbaycanın Xəzərboyu əyalətlərində iqtisadi siyasəti.	
1732-ci il Rəşt müqaviləsi .....	400
Azərbaycan torpaqları Osmanlı hakimiyyəti dövründə (1723-1735-ci illər) .....	406
Xarici işgalçılara qarşı xalq azadlıq mübarizəsi .....	409
Azərbaycan ərazisində İran-Osmanlı müharibələri.	

1735-ci il Gəncə müqaviləsi .....	411
XVIII əsrin 30-40-cı illərində Azərbaycanda xalq hərəkatı .....	415
XVIII əsrin 40-cı illərində Xəzər hövzəsində ingilis-rus rəqabəti.....	422
Azərbaycanda İran hakimiyyətinin süqutu .....	424

## **XII FƏSİL. XVIII ərin birinci yarısında Azərbaycanın sosial-iqtisadi quruluşu**

Kənd təsərrüfatı və aqrar münasibətlər .....	430
Şəhərlər, sənətkarlıq .....	434
Ticarət.....	436
Xalq hərəkatı .....	440

## **XIII FƏSİL. Azərbaycan XVIII ərin ikinci yarısında**

Azərbaycanda xanlıqların yaranması.....	442
Xanlıqların qarşıılıqlı münasibətləri və Azərbaycan torpaqlarının birləşdirilməsi təşəbbüsü.....	455
Azərbaycan xanlıqları XVIII ərin son rübündə.....	466

## **XIV FƏSİL. XVIII ərin ikinci yarısında Azərbaycanın ictimai-iqtisadi vəziyyəti**

Kənd təsərrüfatı və aqrar münasibətlər .....	481
Şəhərlər, sənətkarlıq və ticarət .....	484

## **XV FƏSİL. XVIII əsr Azərbaycan mədəniyyəti**

Maarif, Elm .....	503
Ədəbiyyat .....	506
Epiqrafik abidələr.....	513
İncəsənət və memarlıq .....	519
Fəlsəfi fikir .....	531

<i>Genealoji cədvəllər</i> .....	535
<i>Xronoloji cədvəl</i> .....	541
<i>Ədəbiyyat</i> .....	556
<i>Xülasə (nis dilində)</i> .....	577

“ELM” REDAKSİYA -NƏŞRİYYAT  
VƏ POLİQRAFIYA MƏRKƏZİ

Mərkəzin direktoru  
Şirindil A LIŞANLI

Baş redaktor:  
Teymur KƏRİMLİ

Bədii və texniki redaktoru  
Nəriman VEYSƏLOĞLU

Kompyuter tərtibatçısı:  
Aliyə QABİLQIZI

Nəşriyyat redaktoru və korrektoru:  
Roza KƏRİMOVA

Yığılmağa verilmiştir. 14.03.2007. Çapa imzalanmıştır 21.09.2007.  
Formatı 60x90 1/16. Fiziki çap varəq i 37+3.5 illüstr. Ofset çap üsulu.


Tirajı 25000. Sifariş 203.  
DÜST 5773-90, DÜST 4,482-87

Kitab “CBS-PP” MMC mətbəəsində çap olunmuşdur.  
Bakı, Şərifzadə küç, 3.


# XƏRİTƏLƏR


# ŞƏKİLLƏR

AZERBAIJAN 13-14-CU ASRLGRDA




Xerito 1






Xatrie 2.


AZƏRBAYCAN  
16-ci ƏSRDƏ



300



AZƏRBAYCAN 17-ci ƏSRDƏ



Xerite 4.

AZORBAYCAN XANLICLARI 18-c  
OSRIN İKİNCİ YARISINDA





Exhibit 5






Şekil 1. Cümə məscidi. XIV əsr. Bakı.



Şekil 2. Pir Hüseyin xansegahı, Orta öşter.




Şəkil 3. Qarabağlar türbəsi. XIV əsr. Şərur rayonu. Qarabağlar kəndi.



Şəkil 4. Börde türbəsi. XIV əsr. Memar Əhməd ibn Əyyub Naxçıvani.






Şekil 5. Şeyx Bədrəddin türbəsi. XV əsr. Qəbələ rayonu. Həzrə kəndi.




Şekil 6. İbn-Behtaşî. Simurq. XIII. osr. Marağa.




Şekil 7. Bürünç tiyan. XIV. asr. Usta Əbdüloziz Şərefəddin oğlu Tabrizi.



Şekil 8. Qalaya hücum. Rəsiddəddin. "Cami at-tavarix", XIV əsr. Təbriz.



Şekil 9. Məhəmməd Xudabanda Olcaytu türbəsi. XIV əsr. Sultaniyyə.



522

Şekil 10. Diri-Baba türbesi. XV esr. Şamaxı. Mərəzə kəndi.



523


Şəkil 11. Bodii oymalı mezar daşı. XVII əsr. Abşeron. Buzovna qəsəbəsi.




Şəkil 12. Bürunc üstürlab. XV əsr. Usta Şükrullah Müxlis Şirvani.



Şəkil 13. Şirvanşah Fərrux Yəssarın dəbilqəsi. XVI əsr.  
Əsgəri muzey. İstanbul.




Şarkı 14. Şirvanshahlar sarayı kompleksi, XV. asır. Bakı.



Sekil 15. Şirvansahlar sarayı, Divanxana. XV esr. Bakı.




Şəkil 16. Şah İsmayıllı Xətayi. XVI əsr. Uffitsi muzeyi, Florensiya, İtaliya.



Şekil 18. Molluk şah Rüstom II Şah İsmayılin qobultunda. XVII əsr. Miniatür. İsfahan.




Sekil 19. II Sah Abbas mögöl sofırını şapul edərkən. XVIII əsr. Minalatür.



Şekil 22. Bödii süjetli parçalar vo tıkmələr. XVI əsr. Təbriz.



Sekil 23. Şah Tahmasib evyollar arasında. XVI osr. Tabriz.



Səhli 25. Şah Tahmasib hənd səhi Hünayyün qəbul edərək. XVI əsi. Təbriz



Şakil 26. Bödii vaz.  
XVI-XVII öslrlor.



Şakil 27. Ulduz qlobusu. XIII ösl.  
Marağa. Usta Məhəmməd Ordi.




Şakil 28. Ulduz qlobusundan fragmənt. XIII ösl. Marağa.



Şəkil 29. Bödii nimçelor. XIII-XVII əsrlor. Təbriz. Beyləqan.




Şəkil 30. Şəhərin gecə mənzərələri.  
XVI əsr. Miniatürü Mir Seyyid Əli çəkmişdir.




Şekil 31. Safavi hükümdarı I Şah Abbasın Ordubad şehrə əhalisini vergilərdən azad edilməsi haqqında fərmanın kitabəsi. XVII əsr.



Şekil 32. Şah Təhmasibə aid edilən polad döbilqə. XVI əsr. Təbriz.



Şekil 33. Şeyx Cüneyd türbəsi, XVI əsr, Qusar rayonu, Hozrov kəndi



Şekil 34. Şeyx Səfi türbəsinin kaşı bəzəkləri. XVI-XVII əsr. Ərdəbil.



Şekil 35. Köçerilerin hayatı. XVI. asır.  
Tobriz. Minyatürü Mir Seyyid Əli çəkmüşdür.




Şekil 36. Qatura minmiş derviş. XVI esr.  
Tabriz. Miniatürü Sadiq bəy Əfşar çəkmişdir.




541

Şekil 37. Şah Tahmasib ov zamanı. XVI osr.  
Təbriz. Miniatürü Soltan Məhəmməd çəkmişdir.





Şakil 38. Sultan bulaq başında. XVI osr.  
Tabriz. Rosmî Mehîmîdî çökmişdir.



Şekil 39. Firdovsimin "Şahnamə"sina Müzəffər Əlinin  
kağızda çəkdiyi rəsm. XVI əsr.



Şəkil 40 . Mis dolça. XVI əsr. Azərbaycan.




545

Şəkil 41. Nevritdən hazırlanmış və Şah İsmayılin adı həkk olunmuş ejdaha dəstəkləli bardaq. XVI əsr.



546

Şekil 42. Şah Təhmasibin qardaşı Bahram Mirzə üçün hazırlanmış Əməmir Xosrov Dəhlavinin "Xəmsə"sinin iki sahifəlik titul vəraqı. XVI əsr. Təbriz.



Sekil 43. Atesgah, XVII esr. Suraxana, Bakı.



548

Şekil 44. Daşdan yonulmuş at figurları. XVIII. osr.  
1. Ganca bölgesi. 2. Tovuz bölgesi.



Şekil 45. Bakı şəhəri XVIII əsrin II yarısında. Qalanın ümumi görünüşü. Rəsam S.Q. Qmelinin qrafikası.



Şekil 46. Şəki xanları sarayından ümumi görünüş. XVIII əsr.



Şəkil 47. Şəki xanları sarayının bəzək hissələri. XVIII əsr.



Şəkil 48. XIII-XVIII əsrlərə aid gümüş sikkələr. 1. Teymuriler dövrü.  
 2. Müzəffərilər dövrü (XIV əsr). 3-4. Hülakülər dövrü. 5-6. Səfəviler dövrü.  
 7. Naxçıvan xanlığı dövrü (XVIII əsr). 8-10. Gence xanlığı dövrü  
 (XVIII əsr). 11. Qarabağ xanlığı panahabadisi (XVIII əsr).  
 12. Şirvanşahlar dövrü.



Sakil 49. Sandsteine. XVI. Ost. Urd kundi. [Zangazur bölgeler].



554


Şekil 50. Şeyx Səfi xalısı ( $10,5\text{m} \times 53,4\text{m}$ ). XVI əsr. Təbriz.



Şəkil 51. "Ojdaha" adlı xalça, XVIII əsr. Qarabağ xanlığı.





Şekil 52. "Yarpaq" adlı xalça. XVIII-əsr. Şamaxı bölgəsi.




### Sakhi 53. Panch kanni scene cedar.

NAXCIVAN XANLARININ ŞƏCƏRƏ CƏDVƏLI  
Tənəzzül Xanın Əsri - 20 əsrin axırı





Şəkil 54. Naxçıvan xanlarının şəhərə qadıları.



Əpinbatlı - Erivan

Məscid - Mosque

Şekil 55. Goy məscid. İravan şəhəri XVIII əsr.



Şəkil 56. İrəvan xanlığının bayraqları. XVIII-XIX əsrlər.



Şekil 57. Gəncə xanlığının bayraqları. XVIII-XIX əsrlər.

